



*Heydər Əliyev
siyasəti yaşayır və qalib gəlir*

ARİF ŞƏKƏRƏLİYEV

**DÖVLƏTİN
İQTİSADI SİYASƏTİ:
DAYANIQLI VƏ DAVAMLI
İNKİŞAFIN TƏNTƏNƏSİ**

ARİF ŞƏKƏRƏLİ OĞLU

ŞƏKƏRƏLİYEV

AKADEMİK

ELM VƏ SƏ

Əməkdar Elm Xadimi, Beynəlxalq Məneçment
Akademiyasının üzvü, İqtisad elmləri doktoru, professor

Azərbaycan Respublikasının
Dövlət müstəqilliyinin
20 illiyinə ithaf edirəm

DÖVLƏTİN İQTİSADI SİYASƏTİ:

DAYANIQLI VƏ DAVAMLI

İNKİŞAFIN TƏNTƏNƏSİ

M.F.ƏLİM VƏ ADIM
Azərbaycan Milli
Kütüphanası

BAKİ -2011

M Ü N D Ö R İ C A T

Giriş.....	6
I Bölüm. İqtisadiyyatın dövlət tərəfindən idarə olunması.....	10
I Fəsil.Dövlət-cəmiyyətin siyasi sisteminin mühüm elementi kimi.....	10
1.1.Dövlətin əmələ gəlməsinin səbəbləri.....	10
1.2.Dövlətin funksiyaları.....	16
1.3.Kəçid dövründə dövlətin qarşısında duran əsas vəzifələr.....	31
1.4.Bazar iqtisadiyyatında dövlət.....	37
II Fəsil. Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyat və siyaset, onların qarşılıqlı əlaqəsi.....	44
2.1.Siyaset və dövlət.....	44
2.2.Iqtisadi siyaset.....	47
2.3.Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin obyektiv əsasları.....	55
2.4.Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin metodları.....	61
III Bölüm. Azərbaycan dövlətinin iqtisadi siyaseti və onun reallaşması istiqamətləri.....	64
III Fəsil. Xarici ticarət siyaseti.....	64
3.1.Xarici ticarət siyaseti və onun formalşaması.....	64
3.2.Xarici ticarətin tənzimlənməsinin dünya təcrübəsi.....	72
3.3.Xarici ticarət əməliyyatlarının aparılması və onların təkmilləşdirilməsi məsələləri.....	94
3.4.Azərbaycanın xarici ticarət əlaqələrinin dinamikası və strukturu.....	102
3.5.Turizmin ölkə iqtisadiyyatında rolunun artması.....	110
IV Fəsil. Gömrük siyaseti və onun təkmilləşdirilməsi.....	115
4.1.Milli iqtisadiyyatın inkişafında gömrük siyasetinin rolü və onun təkmiləyi.....	115
4.2.Gömrük siyasetinin normativ-hüquqi bazasının formalşaması.....	134
4.3.Gömrük siyasetinin formalşamasının səciyyəvi xüsusiyyətləri.....	140
4.4.Gömrük siyaseti ilə iqtisadi təhlükəsizliyin təmin edilməsinin qarşılıqlı əlaqəsi.....	148
4.5.Gömrük-tarif tənzimlənməsinin təkmilləşdirilməsi.....	161
4.6.Azərbaycan Respublikasının beynəlxalq gömrük əməkdaşlığı.....	178

Elmi redaktor: Məmmədhəsən Xanlar oğlu
Meybullahov iqtisad elmləri doktoru, professor

Rəyçilər: Məhiş Aliş oğlu Əhmədov
iqtisad elmləri doktoru,
professor
Qabil Nadir oğlu Manafov
iqtisad elmləri doktoru,
professor

Arif Şəkerəli oğlu Şəkerəliyev Əməkdar Elm Xadimi, Beynəlxalq
Məncəmət Akademiyasının üzvü, iqtisad elmləri doktoru, professor

DÖVLƏTİN İQTİSADI SİYASƏTİ: DAYANIQLI VƏ DAVAMLI İNKİŞAFIN TƏNTƏNƏSİ (MONOQRAFIYA)

Bakı: «İqtisad Universiteti», 2011.

Monografiyada dövlətin cəmiyyətin siyasi sistemində oynadığı rol, bazar iqtisadiyyatı şəraitində dövlətin rolü və funksiyaları, dövlətin iqtisadi siyaseti, dövlətin neft siyaseti, ticarət siyaseti, gömrük siyaseti, ixrac siyaseti, dövlətin büdcə-vergi siyaseti, investisiya siyaseti, sosial-siyaset və s. məsələlər araşdırılır. Həmçinin monografiyada iqtisadi təhlükəsizliyin təmin olunması istiqamətləri və problemləri, ekoloji siyaset, dövlətin iqtisadi siyasetinin davamlı və dayanıqlı inkişafı təsiri məsələləri tədqiq edilir.

Kitab elmi işçilər, doktorantlar, magistrler və geniş oxucu kütłüsü üçün nəzərdə tutulmuşdur.

3701000000
N0982011

Qrifli nəşr © Şəkerəliyev

V Fösil. Azərbaycan dövlətinin Nefi Strategiyası.....	195		
5.1.Azərbaycan iqtisadiyyatının formalasmasında nefi potensialının rolü.....	195		
5.2.Nefi sənayesinin sosial iqtisadi mahiyyəti və onun rolinun artırması.....	202		
5.3.Milli iqtisadiyyatın inkişafında nefi layihələrinin sosial-iqtisadi somərəsinin qiymətləndirilməsi.....	211		
5.4.Azərbaycanın ixracında nefi və nefi məhsullarının payı.....	219		
5.5.Nefi gəlirlərinin milli iqtisadiyyatın perspektiv sahələrinə yönəldiləmisi.....	224		
5.6.Nefi sənayesinin perspektiv inkişafının təkmilləşdirilməsi istiqamətləri.....	231		
VI Fösil. İxrac potensialı və onun tənzimlənməsi.....	236		
6.1.Ixrac potensialının iqtisadi inkişafda rolü və onun tənzimlənməsi.....	236		
6.2.Ixrac potensialının tənzimlənməsinin qanunvericilik bazası və onun təkmilləşdirilməsi.....	242		
6.3.Milli iqtisadiyyatın inkişafı və ixrac potensialından somarlı istifadədə onun əhəmiyyəti.....	247		
6.4.Azərbaycan Respublikasının Neft-Qaz İxracı Strategiyası.....	259		
6.5.Qeyri-neft sektorу üzrə ixrac prioritetləri.....	266		
VII Fösil. Dövlətin investisiya siyasəti.....	281		
7.1.Investisiya qoyuluşlarının mahiyyəti və əsas xüsusiyyətləri.....	281		
7.2.Investisiyaların iqtisadi inkişafda rolü.....	290		
7.3.Investisiyaların beynəlxalq hüquqi-normativ əsasları.....	297		
7.4.Bazar iqtisadiyyatı şəraitində investisiya siyasətinin prioritələri və istiqamətləri.....	313		
VIII Fösil. Dövlətin bütçə-vergi siyasəti.....	337		
8.1.Bütçə-vergi siyasətinin həyata keçirilməsinin zəruriliyi və hüquqi əsasları.....	337		
8.2.Bütçə gəlirlərinin formalasması xüsusiyyətləri və onun qiymətləndirilməsi.....	354		
8.3.Bütçə gəlirlərinin artırılmasında bütçə-vergi siyasətinin səmərəliyinin yüksəldilməsi istiqamətləri.....	371		
IX Fösil. Dövlətin pul-kredit siyasəti.....	386		
9.1.Pul-kredit siyasətinin nəzəri əsasları.....	386		
9.2.Pul-kredit sferasında dövlət tənzimlənməsinin əsas vasitə və alətləri.....	391		
9.3.Azərbaycanda pul-kredit siyasətinin müasir vəziyyəti, onun təhlili və qiymətləndirilməsi.....	398		
9.4.Bank sisteminin inkişafında dövlətin pul-kredit siyasətinin rolü.....	403		
9.5.Milli iqtisadiyyatın inkişafında pul-kredit siyasətinin rolinun artırması.....	410		
X Fösil. İqtisadi təhlükəsizliyin təmin olunmasının dövlət strategiyası	427		
10.1.Iqtisadi təhlükəsizlik konsepsiyası və onun xüsusiyyətləri.....	427		
10.2.Maliyyə təhlükəsizliyi strategiyasının formalasması.....	437		
10.3.Pul-kredit sferasında dövlət nəzarətinin təkmilləşdirilməsi istiqamətləri.....	441		
10.4.İnvestisiya, innovasiya fəaliyətinin artmasına pul-kredit siyasətinin təsiri.....	447		
XI Fösil. Dövlətin sosial siyasəti.....	461		
11.1.Sosial siyasətin həyata keçirilməsinin başlıca istiqamətləri.....	461		
11.2.Sosial islahatlar və əhalinin həyat səviyyəsinin yüksəldilməsi onun təsiri.....	480		
XII Fösil. Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi.....	485		
12.1.Davamlı ekoloji tarazlığın təmin edilməsinin iqtisadi zəruriliyi və iqtisadi metodlardan istifadənin istiqamətləri.....	485		
12.2.Azərbaycanda ekoloji durum və iqtisadi inkişafın tarazlıq problemi.....	499		
12.3.Azərbaycanda ekoloji inkişafın təmin edilməsi sahəsində beynəlxalq əməkdaşlıq.....	504		
XIII Fösil. Dövlətin iqtisadi siyasətinin Davamlı və Dayanıqlı Inkişafa təsiri və onun reallaşması.....	512		
13.1.«Davamlı inkişaf»ın yaranma tarixi və əsas istiqamətləri.....	512		
13.2.«Davamlı və dayanıqlı inkişaf»ın başlıca şərtləri.....	523		
13.3.Azərbaycan dövlətinin iqtisadi siyasətinin «Davamlı və Dayanıqlı Inkişaf»a təsiri və onun təkmilləşdirilməsi.....	530		

GİRİŞ

«Bu gün iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir»

Heydar Əliyev

«Azərbaycanın seçdiyi yol düzgün yoldur, Azərbaycanın seçdiyi yol tərəqqi və inkişaf yoludur»

Jihād Oliver

Bazar iqtisadiyyatına keçidin başa çatması Azərbaycanın siyasi kurşunda, sosial-iqtisadi inkişafında yeni, keyfiyyətə daha yüksək mərhələnin təməlini qoyub. Keçid dövründə xas olan problemlərin tamamilə aradan qaldırılması iqtisadiyyatımızın hərtərəfli və coxşaxəli tərəqqisine, xalqımızın rıfah halının yüksəldilməsinə, sosial tələbatlarının daha dölgün əldənəlməsinə münbit şərait yaratmaqla, Azərbaycanın siyasi və iqtisadi qüdrətini daha da yüksəldib. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındaki programm xarakterli nitqində Prezident İlham Əliyev ölkəmizin davamlı tərəqqisi yolunda sosial programların həllinin böyük əhəmiyyətini ona çəkərək bəhrənlər ildə bu istiqamətdə görünlər işləri yüksək dəyərləndirib. Belə ki, insanların maddi rıfah halının yüksəldilməsinə özündə tacəssüm etməklə yanaşı, onların potensialından sistemli şəkildə istifadə olunaraq ümumi iqtisadiyyati, o cümlədən sosial səfərinin dayanıqlı inkişafının təmin edilməsini şərtləndirən aparıcı amillər sırasına aid edir. Bu manada təsadüfi deyil ki, sürətli tərəqqiyə can atan Azərbaycan dövlətinin qarşısında duran an əsas məqamlardan biri sosial-əmək nümlü milli iqtisadiyyatın yaradılması, ədalət prinsiplərinə asaslanan sosial quruluşa nail olunması, iqtisadi gəlirlər və maddi nemətlərin ədalətli və şəffaf qaydada bölünməsinin təmin etməkdir. Mövcud dünya ölkələrinin təcrübəsi göstərir ki, sosial-əmək potensialından səmərəli istifadə, iqtisadi cəhətdən aktiv əhalinin işgüzar və yaradıcı təşəbbüskarlığının artırılmasına yönəlmış əməli tədbirlər, əməyin sosial cəhətdən səmərəli təşkilinə yüksək sərvətə malik əmək məktəblərinin inşası, təsərrüfatın sarsılmaz bünövərə üzərində qurulmasının dinamik inkişafin, eləcə də cəmiyyətin sarsılmaz bünövərə üzərində qurulmasının sabitliyinin əsas şartlarından

İnkışafının keyfiyyətəcə yeni və kifayət qədər sərütlü mərhələsinin yaşayışının Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri

formalasdirilmiş möhkəm iqtisadi əsaslar fonunda əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsi, ölkə vətəndaşlarının etibarlı sosial müdafiəsinin təşkilidir. Qloballaşma prosesinin geniş vüsqə aldığı mövcud döndəmdə zamanın təsəbbərlərinə adekvat cavab verərək dünyaya iqtisadi sistemlərin safl integrasiyası edən Azərbaycanın iqtisadiyyatında yaşayan yüksəkliklərin vətəndaşların hayatında da öz əksini tapması ölkəmizdə həyata keçirilən sosialyöntümlü iqtisadi siyasetin və onun praktik natiçələrinin samarəliliyini aydın şəkildə nümayiş etdirir. Sosial-iqtisadi təzəqqi prosesində qazanılan həlliyyətlərin miqyasının ildən-ildə genişlənməsi və dərinləşməsi əhalinin bütün tövəqəplərinin həyat soviyyəyinə yaxşılaşdırılmasını ilə həbabır, bu istiqamətdə mümkün zəruri tədbirlərin uğurlu reallaşmasına da yeni imkanlar açır. Təsadüfi deyil ki, dövlətin iqtisadi əsaslarının davamlı olaraq möhkəmlənməsi əsərindən sosial-iqtisadi problemlərin həlli, o cümlədən işgüzar fəaliyyətin yüksəldilməsi, qeyri-neft sektorunun inkişafı, yoxsullüğün azaldılması və bù kimi digər sahələrdə ölkəmizdə son illər arzında möhtəşəm həlliyyətlərə imza atılmışdır.

O da birmənəli şəkildə qəbul edilmiş həqiqətdir ki, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən sonra uğurlu sosial-iqtisadi inkişafın, eləcə də dövlətçilik bazasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Xalqının sosial rifah halının yüksəldilməsi ilə öndərin fəaliyyətinin əsas məqsədlərindən birini təşkil etmişdir. Ölkənin yeni tarixincə həlli edici zaman kasıyi kimi daxil olmuş 1993-2003-cü illərdə Azərbaycan Ümummilli Liderin titanik əməyi sayasında sürətli və sabit sosial-iqtisadi inkişaf yoluна qədəm qoymaqla yanaşı, daxili əmənanlılıqda qovuşmuş, özünü beynəlxalq hüququn müstəqil subjekti kimi təsdiqləməyi bacarmışdır. Məhz bütün birləşmənin məntiqi nüscəsi olaraq çoxmilyardlı xarici investisiyanın ölkə iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən neft-qaz sektoruna golisi tomin edilmiş, sürətli təsəqüyyə xidmət edən islahatlardan başlanmış, dövlətçiliyin əsasları tam şəkildə qurulmuşdur. Dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissələrindən biri kimi çıxış edən güclü iqtisadiyyatın yaradılması hesabına xalqın sosial rifahının artırılması Heydər Əliyevin fəaliyyətində hər zaman mühüm əhəmiyyət daşımış, bu məsələnin praktiki həlli sosialyönümlü iqtisadiyyatın formalşdırılmasında əsas strategiya xətlərindən biri kimi müvəyyən edilmişdir.

Ulu öndərin inkişaf strategiyasını yeni çalarlarla zənginləşdirərək zamanın tələblərinə uyğun şəkildə böyük müvəffaqiyətlə davam etdirən Prezident İlham Əliyev tərəfindən yürüdülmən, pragmatizmə səykanan səmərəli siyaset natiqincə Azərbaycanın sosial-iqtisadi tərəqqisi dəha intensiv xarakter daşımışa başlamış, bu baxımdan ölkə vətəndaşlarının rüfahı iddəm-ila nəzərəçarparaq dərəcədə yüksəlmüşdür. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasetin fərqləndirici

xüsusiyyətləri bu sahədə sürətli inkişafə xidmət edən bütün istiqamətlər üzrə fəaliyyətin paralel şəkildə həyata keçirilməsi və əlaqələndirilmiş programlar üzrə aparılmasıdır. Bu zaman ənənəvi xarakter daşıyan yerli xüsusiyyətlərin gözlənilməsi ilə müətarəqqi dünya təcrübəsindən istifadə olunması, sosialyönlümlük prinsiplərinin, iqtisadi inkişafın obyektiv qanuna uyğunluqlarının nəzərə alınması əsas şərtlər sırasında yer alır. Sabit, dinamik inkişaf məntiqinə əsaslanan bu siyaset həm də ölkəmizdə makro-iqtisadi sabitliyin qorunub saxlanılmasına, təbii və iqtisadi potensialdan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin məşğulluluğunu artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına xidmət edir.

Ölkəmizdə həyata keçirilən əvvəl iqtisadi siyasetin dövlət büdcəsinə, onun gəlir və xərcrinin dinamikasına təsir göstərməsi fonunda sosial məqsədlər üçün ayrılan vəsaitlərin həcmi son illarda davamlı şəkildə artmış, bunun nəticələri vətəndaşların pul və digər formada maddi gəlirlərdən tutmuş hayat şəraitinin yaxşılaşdırılmasına qədər geniş bir spektridə özünü qabarıq şəkildə bürüza vermişdir. Artıq tarixi əvvərilmiş 2010-cu il də əhalinin sosial müdafiəsinin yüksək səviyyədə təşkil, iqtisadiyyatın strukturunda keyfiyyət dayışılığı ilə six bağlı olan əmək yaradıcılığı üçün müvafiq şəraitin formallaşması, məşğulluğun yüksəldilməsi, səmərəli istehslak səviyyəsinə nail olunması baxımından zəngin olmuşdur.

Hələ də fasadları tam aradan qalxmayan qlobal maliyyə-iqtisadi böhran ötən il ərzində dönyanın bir çox ölkələrində ümumi daxili məhsulun artımı səviyyəsinin proqnozlaşdırılan həddə çatmasına imkan vermiş, dünya iqtisadiyyatının inkişafına mane olmaqdə davam etmişdir. Lakin sözügedən böhranın istor özünün zirvə nöqtəsinə çatlığı 2009-cu ilda, istorşa də dünya iqtisadiyyatını gərginlikdə saxlaşdı 2010-cu ilda Azərbaycanda ümumi daxili məhsulun yüksək artımı qeydə alınmışdır ki, bu da ölkəmizin inkişaf yoluñun nümunəviyini və səmərəliliyini dünya miqyasında səbət yitirən ən mühüm hadisələrdən biri kimi dəyərləndirilir.

Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ilda qarsıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, aparılan islahatlar və əldə edilən iqtisadi artım ilk növbədə Azərbaycan vətəndaşlarının maddi rıfah halının yüksəldilməsinə yönəlmüşdür. Qeyd etmək lazımdır ki, ölkəmizdə işsizlik probleminin həlli istiqamətində qazanılmış nailiyyətlərin miqyası son illərdə nəzarəçarpacaq dərəcədə genişlənmiş, ümumi iqtisadi inkişaf bu məsələnin çözümüne böyük töhfələr vermişdir. Yoxsulluğun azaldılması iqtisadiyyatın uğurlu diversifikasiyası, enerji gəlirlərinin səmərəli istifadə olunması, sahibkarlığın inkişafı üçün yaradılan şərait qeyri-neft sektorunun dirçəlməsinə, regionların inkişafına xidmət edən dövlət programlarının uğurlu reallaşdırılması və bu qəbildən olan digər addımlar sayısında mümkün olmuşdur. Yoxsul əhalinin müvafiq iş yerlərinə və

istehsal vasitələrinə çıxış imkanlarının yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi, məşğulluğun artırılmasına istiqamətlənmış addımlar insanların gəlir əldə etmək imkanlarının genişlənməsində mühüm rol oynamışdır. Xatırlatmaq yerinə düşərdi ki, 2008-ci sentyabrın 15-də Prezident İlham Əliyev tərəfindən «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Programı» təsdiq olunmuşdur. Sözü gedən program makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunun tarazlığını inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi, əhalinin gəlir əldə etmək imkanlarının genişləndirilməsi, yoxsul əhalinin sayının əhəmiyyətli dərəcədə azalmasına nail olunması, səmərəli sosial müdafiə sistemini inkişaf etdirməklə yaşlı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən, xüsusi həssas qrupların sosial riskinin azaldılması kimi məsələləri əhatə edir.

Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ilda qarsıda duran vəzifələrə həsr olunmuş iclasındaki nitqində Prezident İlham Əliyev bu böhranlı illər arzında iqtisadi siyasetin uğurlarını yüksək dəyərləndirərək bildirib ki, əgər qarsısında duran bütün vəzifələr icra edildi: «Bütün sosial programlar öz əlləni tapdı. Keçən il minimum əməkhaqqı və pensiyaların baza hissəsi artıldı. Halbuki Avropanın bir çox ölkələrində oks istiqamətə proseslər gedirdi, məuşlər, pensiyaların məbləği aşağı düşürdü. Əlbəttə ki, bütün bu uğurlarımızın təməlində uzun illər aparılan dünənəlmiş iqtisadi siyaset, iqtisadi islahatlar dayanır».

Azərbaycanda həyata keçirilən siyasetin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış «Qlobal rəqabətlilik hesabatında» Azərbaycan MDB ölkələri arasında yenə də birinci, makroiqtisadi sabitlik alt indeksi üzrə isə 14 pillə irəliləyərkən 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır. «Standart And Poors» Beynəlxalq Reytinq Agentliyi 2009-2010-cu illər üzrə ölkə reytinqini «Stabilədən Pozitiv» yüksəltmiş, «Fitch Ratings» Agentliyi ölkəmizə ilk dəfə olaraq investisiya reytinqi vermişdir.

2010-cu ilda beynəlxalq müstəvədə də uğurlu siyaset aparıldığı vurğulanı Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bölgədə gedən proseslərə təsiri artırmada olan ölkədir. «Ela etməliyik ki, bu proses daim davam etsin, ölkəmiz güclənsin və inkişaf etsin».

I B Ö L M Ö
**İQTİSADİYYATIN DÖVLƏT
TƏRƏFINDƏN İDARƏ OLUNMASI**

I FƏSİL
**DÖVLƏT CƏMİYYƏTİN SİYASI SİSTEMİNİN
MÜHÜM ELEMENTİ KİMİ**

“Azərbaycan müstəqillik mövqeyində möh-kom dayanır və ölkəmizin dövlət müstəqilliyi dönməzdir”

Heydər Əliyev

1.1. Dövlətin əmələ gəlməsinin səbəbləri

Dövlət əbədi mövcud olmamışdır. İbtidai cəmiyyətdə sınıflar yox idi. O dövrə istehsal elə aşağı inkişaf səviyyəsində idi ki, yalnız insanlar sunun dərinləşməsi mahsuldar qüvvələrin inkişafı və əmək möhsuldarlığının yüksələşməsinə təkan verdi. Yəni insanlar istehslak etdiklərindən dərhal məhsul istehsal etməyə başladılar. Nəticədə izafə möhsul yaranmışdır, bu da xüsusi mülkiyyətin, əmlak bərabərsizliyinin meydana gəlməsinə göstərib çıxardı. İbtidai icmanın pozulması, onun sinfi tabaqqlaşması prosesini bəla gedirdi. Bu proses bir-birinə əks sınıfların, varlı və kasiblərin meydana gəlməsinə səbəb oldu.

Cəmiyyət iqtisadi cəhdən qeyri-bərabər qruplara bölgündüyü nə gövarıların mənafəyi təmin edilmiş olsun, digər tarafdan isə varlılarla cəmiyyətin maddi cəhdən onlardan asılı olan hissəsi arasında qarşıdurmayı aradan qaldıra bilsin. Cəmiyyət içərisində çıxıb ayrılmış bəla möhsul ludur.

Dövlət iktimai əmək bögüsü, izafə möhsul və xüsusi mülkiyyətin yanmasına, daha sonra isə cəmiyyətin ziddiyyətli iqtisadi maraqları olan sınıflara bölünməsi ilə əlaqədar meydana gəlmişdir. F.Engels qeyd etdiyi kimi, qəbila quruluşunu «Əmək bögüsü və bunun nəticəsində cəmiyyətin sınıflara parçalanması» dağdı. Onun yerini dövlət tutdu». Yəni xüsusi

itaat və idarəetmə vasitələri ilə iqtisadi cəhdəndən hakim sinfin maraqlarını təmin etməklə sınıfların qarşılardurmasının qarşısını alan dövlət yaranır.

Dövlət xüsusi ictimai təşkilatdır və ibtidai işləri idarə etməklə daima məşğul olan xüsusi orqanlardan ibarətdir.

Böyük fransız mütəfəkkiri Deni Didro yazırı: «İnsanlar tez anlıdları ki, əgər onlar öz azadlıqlarından, müstəqilliliklərindən istifadə etməyə davam etsələr, dayanmadan öz ehtiraslarına qapılırlar. Ona hər bir ayrıca insanların vəziyyəti onu ayrı yaşadığı halda olacağında dəha hadbaxt olacaqdır. Onlar dərk etdilər ki, hər bir insan öz təbii müstəqilliyinin bir hissəsindən imtina etməli və bütün cəmiyyətin idarəsinə təmsil edən idarəyə təbe olmalıdır; bu idarə bütün idarələrin və bütün qüvvələrin ümumi mərkəzi və birləşmə nöqtəsi ola bilər. Dövlət başçılarının mənşəyi bəsdir».

Dünyanın elm mütəfəkkirləri dövlətin əmələ gəlməsinin bir sıra nəzəriyyələrinə iştirak etmişlər. Onlardan əsasları: iqtisadi, hüquqi, psixoloji, üzvi və zəkatlı nəzəriyyələridir.

Dövlətin yaranma səbəbləri bir çox obyektiv amillərlə, yəni iqtisadi, sosial, dini, milli, psixoloji, bioloji və başqa amillərlə izah olunur.

Dövlət ictimai hayatın təşkilinin elə bir formasıdır ki, o, ayrı-ayrı şəhərlərin pərvənə cəhdleri ilə yaradılı bilməz. Dövlət cəmiyyətin əsas hakim siyasi təşkilatıdır. Onun hakimiyəti cəmiyyətdə birləşdirən, təşkil edən və məcbur edən başlıca qüvvədir.

Cəmiyyətdə dövlətlə yanaşı, insanları müxtəlif (siyasi, iqtisadi, mənəvi, peşəkar və s.) maraqlarına görə birləşdirən digər təşkilatlar da mövcuddur.

Ictimai birləşmələr sistemində dövlətin xüsusi rolü vardır. Belə ki, dövlət ölkə məqyasında yeganə, tam hakimiyətli, cəmiyyətin inkişafının əsas istiqamətini müəyyən edən bütün vətəndaşların mənafələrini nəzərə alan, ölkə daxilində və beynəlxalq aləmdə rəsmi tanınan təşkilatdır.

Dövlət insanlara ictimai təşkilatlarında birləşmək kimi konstitusiya hüquqı verir, bəzi ictimai təşkilatların hüquqi vəziyyətini müəyyən edərək onların fəaliyyətinin mühafizəsi edir. İctimai təşkilatların hüquq və mənafələrini isə mahkəmə, prokurorluq və başqa dövlət orqanları qoruyur.

Dövlət iqtisadi bazis üzərində siyasi üstünlüktdən ibarətdir. Siyasi sistemin bütün təşkilatlı qurumları olan dövlət təşkilatları, ictimai təşkilatlar, əmək kollektivləri dövlət və ictimai hayatın hüquqi əsasını təşkil edən qanunatın çərçivəsində fəaliyyət göstərir. Dövlət daima inkişafdadır. Cəmiyyətin inkişafı ilə dövlət, onun möqsəd və vəzifələri, idarəetmə qurumları və funksiyaları da dayışır. Buna müvafiq surətdə dövlət anlayışına müxtəlif baxışlar mövcuddur.

Məşhur alman filosofu G.Hegel göstərir ki, «Dövlət anlamı onun ümumi fəlsəfi sistemə əsaslanır. Bu sistem isə dövləti insan varlığının xüsusi, ruhi əsaslarının möhsulu kimi izah edir. Dövlət - mənəvi ideyanın

gercəklidiyidir, mənəvi ruh, göründüyü kimi özü-özüne aydın olan, düşün, özünü bilən və bildiyinə görə icra edən substansional iradədir».

Marksistlərə görə, dövlət cəmiyyətin barışmaz siniflərə bələndiyü-göra sinif cəmiyyətin möhsulu kimi yaranmışdır. «O, ümumi qaydaya iqtisadi cəhətdən qüdrətli, hakim siniflərin dövlətiidir. Həmin sinif iştismar edilən sinif azmak və əsərətə saxlamaq üçün yeni vasitələr əldə edir».

V.I.Lenin isə yazır: «Dövlət bir sinfin başqa sinifə zülüm etməsi ma-sındır, bir sinfin başqa sinif üzərində ağılhını saxlamaq maşındır».

Dövlət anlayışının müəyyən edilməsi onun əsas əlamətlərinin izahı ilə bağlıdır.

Dövlət, hakimiyətinin vahid ərazisi, həmin ərazidə yaşayan əhali və həmin əhaliyə aid olan hakimiyətlə xarakterizə olunur. Dövlət bütün ölkə miqyasında siyasi hakimiyətin vahid ərazi təşkilatıdır. Ərazi əla-formalşama xarakterini sərtləndirir.

Ərazi və əhali dövlətin yaranması və mövcudluğunu üçün zəruri maddi şərtlər. Dövlətin xüsusi idarəetmə aparatı və mexanizmi vardır. Dövlətin bütün tarixi tiplərinə və növlerinə qanunvericilik, icra və məhkəmə or-qanları xasdır. Dövlət mexanizmində həmişə məcburətə, o cümlədən ordub, polis, höbsxanalar və islah-əmək müssəsləri və s. addır. Hüquq və qanunvericilik olmadan dövlət cəmiyyətə rəhbərliyi və qəbul edilmiş qə-rarların həyatə keçirilməsini tömən edə bilməz.

Dövlət cəmiyyətin elə siyasi təşkilatıdır ki, o öz hakimiyətini ölkə-nin bütün ərazisini və əhalisinə şamil edir. Bunun üçün də xüsusi idarəetmə aparatı vardır. Bu aparat hamı üçün məcburi göstərişlər verir.

Tarixdə dörd dövlət tipi mölümvdür: quldarlıq dövləti, feodal döv-ləti, kapitalist dövləti və sosialist dövləti.

Dövlətin əmələ gəlməsi insanlar arasında siyasi münasibətlər yarandı. Siyasi münasibətlər öz əsası etibarla siniflər arasındakı münasibətlərdir. Siniflər arasındakı siyasi münasibətlər onların ümdə iqtisadi mə-na-bütünlüklə özüna yol açacaqdır, lakin iqtisadi hərəkat öz üçün yaratdığı və nisbi bir müstəqilliyyət malik olan siyasi hərəkətdən da əks-tasir almılmalıdır.

Dövlət - hakimiyətin suveren təşkilatıdır. Dövlətin severenliyi dö-vələt hakimiyətinin elə xassasıdır ki, o, ölkə daxilində, habelə beynəlxalq aləmdə beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş normalarına riayət etməkla dövlətlərarası münasibətlər sahəsində həmin dövlətin alili-yi və müstəqilliyyində ifadə olunur.

İlk dəfə Azərbaycan Demokratik Respublikası dövründə başlanan konstitusiya qurulduğu tariximizdə 1918-ci il mayın 28-də Azərbaycan

Demokratik Respublikasının yarandığını elan edən «İstiqlaliyyət Bayan-naməsi» və 1919-cu ildə qəbul edilən «Müstəqillik haqqında Akt» - Kons-titutiya xarakterli hüquqi sənədlər olmuşdur. Qısa müddətdə, cəmi 23 ay mövcud olmuş Azərbaycan Demokratik Respublikasının özünün ilk Konstitusiyasını qəbul etmək imkamı Sovet Rusiyasının 1920-ci il aprelin 28-də Azərbaycanda bolşevik hökumətini yaratması ilə aradan qaldırıldı. Azərbaycanda ilk Konstitusiya Sovet hökuməti dövründə qəbul olundu. Azərbaycan SSR-in 1921-ci ildə qəbul olunmuş bu Konstitusiyası Azərbaycanın müstəqil dövlət attributlarını formal olsa da, əsasən əks etdirirdi. Azərbaycan SSR-in 1921-ci il Konstitusiyası müəyyən dəyişikliklərlə (1924) 1937-ci ilə qədər qüvvədə olmuşdur. 1936-ci ildə ZSFSR tərkibindən çıxaraq «Müttəfiq Respublika» kimi SSRİ tərkibinə daxil olan Azərbaycan SSR-in 1923-ci ildə ikinci Konstitusiyası qəbul edildi.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulu ilə əlaqədər olaraq 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edildi.

SSRİ-nin dağılması və müstəqil Azərbaycan Respublikasının yaranmasından sonra Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası öz əhəmiyyətini itirdi.

XX əsrin sonu Azərbaycan Respublikasının içtimai-iqtisadi, siyasi və mədəni həyatında tamamilə yeni bir mərhələnin başlangıcı qoydu. Bu yeni mərhələ SSRİ-nin dağılması və onun yerində müstəqil dövlətlərin, o cümlədən müstəqil Azərbaycan Respublikasının yaranması ilə başlanır. Azərbaycan Respublikası içtimai mülkiyyətə əsaslanan iqtisadi sistemdən tamamilə bir içtimai-iqtisadi və siyasi münasibətlərə əsaslanan sisteme doğru yeni bir yola qədəm qoydu.

Azərbaycan dövləti müstəqillik uğrunda mübarizədə çox ciddi obyektiv və subyektiv çatınlıklarla rastlaşı. Azərbaycanın zəngin təbii sərvətlərə malik olması və olverişli strateji mövqədə yerləşməsi onu bir səra iri dünya dövlətlərinin iqtisadi-siyasi və hərbi məraqla dairəsinin ka-sışması üzərində qurulmuş mübariza burulğanına saldı. Azərbaycan qon-darma «Dağlıq Qarabağ» problemi ilə üzlödü və Ermanistannın hərbi təcavüzündə maruz qaldı.

Yeni iqtisadi-siyasi quruluşa keçid dövründə müstəqillik yolu ilə irəliləyən respublikamız başqa çatınlıklarla da rastlaşı. Bu çatınlıklar ilk dövrlərdə siyasi sabitliyin olmaması, hərə-mərcilik, siyasi hakimiyət uğrunda mübariza, silahlı qiyamlar, dövlət çevrilişi cahdları, iqtisadi əlaqələrin və maliyyə nizamının pozulması, işsizlik, inflasiya, sosial gərginlik və s. formada özünü göstərirdi.

1933-cü ilin ikinci yarısında Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyətə gəlişi ilə bütün bu çatınlıkları aradan qaldırmak, müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq üçün çox gərgin və fəal

mübarizo başlandı. Ölkədə özbaşnalıq, hərc-mərcliyə, hakimiyət boşluğunə son qoyuldu. Güclü mərkəzi hakimiyət yaradıldı.

Müstəqilliyin ilk illərində respublikanın strateji inkişaf yolu müzyanlışdırın 30 avqust Bayanatı və 18 oktyabr «Müstəqillik aktı» yalnız 1991-ci ilin 30 dekabrından sonra konstitusiya xarakterli sənəd hüququnu qazandı.

Göstərilən bu ilk sənəd ölkənin içtimai-iqtisadi və siyasi həyatında baş verən prosesləri əks etdirmək, müstəqil Azərbaycan Respublikasının tutduğu strateji yolu qanunvericilik bazasını yaratmaq, əməmiyyətin həyatında baş verən yenilikləri hüquqi cəhətdən tənzimləmək və s. Baxımından respublikanın

inkişaf sürətindən çox geri qalırdı. Buna görə də Azərbaycanın gələcək inkişaf yolu müyyəyan edən və ümumbaşarı tələblərlə cavab verən yeni Konstitusiyanın qəbul edilməsi təkidlə tələb olunurdu. Məhz buna görə də Azərbaycanın tarixi keçmişini, milli xüsusiyyətlərini, ənənələrini, ümumbaşarı, bugünkü reallıqları və gələcək perspektivləri əks etdirən yeni Konstitusiya 1995-ci ilin noyabrın 12-də Ümumxalq müzakirəsi və referandumu nticəsində qəbul edildi.

Azərbaycan Respublikasının Prezidenti Ümummülli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən yeni Konstitusiya müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu yolunda strateji yolu hüquqi təsəssatlarını yaratdı. Bu Konstitusiyanın ana xəttini xalqın və onun dövlətinin ümumi mənəfəyi, xalqın idarəsi və dövlətin suverenlik hüquqi, dövlətçiliyin mütləq üstünlüyü və əhalinin hüquqi təminatı təşkil edir.

Suverenlik – dövlətin ümumiləşdirilmiş əlamətidir. Dövlət hakimiyətinin və alılıyin öz idarəsinin konkret olaraq dövlət hakimiyətinin qərarlarının həmin ölkənin əhalisi və içtimai təşkilatlarına aid olmasına, qeyri-qanuni hərəkətlərin qarşısının alınmasında, xüsusi təsir vasitələrinə malik olmasında tapır.

XX əsrin ortalarında müasir dövlətçilik haqqında bir sıra nazariyyələr yaranmışdır. Həmin nazariyyələrdən «ümumrifah dövləti», «plüralist demokratiya», «hüquqi dövlət» nazariyyələrini göstərmək olar.

Azərbaycan Respublikası müstəqillik və suverenlik əldə etdikdən sonra hüquqi və demokratik dövlət yaratmağı qarşısına məqsəd qoymuşdur. Dövlət fealiyyətində hakimiyətlər bölgüsü, qanun alılıyi, aşkarlıq, plüralizm öz plana çəkilir. Beynəlxalq ələmdə də dövlət rolu müsbət istiqamətdə dayıdır.

Hüquqi dövlət ideyasının yaranmasında böyük xidmətləri olan mütəəkkirlərdən biri Spipozadır. Spipoza qanunlarla bağlı olan, inkişafın həqiqi hüquq və azadlıqlarını təmin edən demokratik dövlətin nəzəri əsasını ilk dəfə veranlardan biridir. O yazırkı ki, dövlət o vaxt güclü olur

ki, o, hər bir vətəndaşa təkcə həyatının deyil, həm də onun mənəfeyinin təmin olunmasına töminat versin və hökmardarları mülkiyyətə, təhlükəsizliyə, şərofa, azadlığa və təbəqələrin digər nemətlərinə qəsdlərdən qorusun.

Kant mərkəzində insan, şəxsiyyət duran hüquqi dövlət nəzarıyyəsinin fəlsəfi əsaslarını işləyib hazırlanmışdır. O, xalqın idarəsinə ifadə edən Konstitusiyani qəbul etmək yolu ilə hüquq qaydaları yaradılmasında onun öz iştirakını tələb etməsinin müstəsna hüququnu ümumi hüququn müümən prinsipi hesab edirdi. «Xalqın alılıyi hüquqi əqanunlara tabe olan çoxlu insanlar birliliyi» kimi çıxış edən dövlətdə bütün vətəndaşların azadlığı, bərabərliyi və müstəqilliyini şərtləndirir.

Hüquqi dövlətdə qanun an yüksək hüquqi qüvvəyə malikdir. O, içtimai münasibətlərin əsas tənzimləyicisidir.

Hüquqi dövlətin əsas xüsusiyyətlərinə gəldikdə onun iqtisadi, sosial və əxlaqi əsasının olmasına göstərmək lazımdır.

Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir: «Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan Respublikasında dövlət hakimiyəti daxili massallarda yalnız hüquqla, xarici massallarda isə yalnız Azərbaycan Respublikasının tərəfdarçıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəələrlə möhdudlaşdır».

Bazar münasibətlərinə kecid dövründə respublikamızda baş verən iqtisadi dəyişikliklərin, getdikcə daha da səratlısan islahatların aparılmasında və içtimai – siyasi münasibətlərin formallaşmasında Əsas Qanun xüsusi rolu vardır. Yeni Konstitusiyada müxtəlif mülkiyyət növlərinə əsaslanan, bazar iqtisadiyyatına kecidli nəzərdə tutan, iqtisadi münasibətlərdə inhisarlılığı və haqsız rəqabətə yol verilməməsi, azad sahibkarlığın hüquqi təminatı yaradılması və s. iqtisadi inkişafın əsası kimi xarakterizə olunur.

Azərbaycanın yeni Konstitusiyası ümumbaşar sivilizasiyasının ən ali prinsiplerinə əsaslanan və müstəqil dövlətin attributlarını özündə əks etdirir. Bu konstitusiya ölkəmizdə qanunun alılıyinə və vətəndaş əməmiyyətinə əsaslanan müstəqil, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunu üçün hüquqi təminatlar verən, sosial-iqtisadi sahədə köklü dəyişikliklərin həyata keçirilməsinə zəmin və şərait yaradan bir konstitusiyadır.

Dövlətlərin tiplər üzrə təsnifatında sınıfla formasiyon yanaşma son vaxtlara kimi elmi və tədris adəbiyyatlarında yeganə yanaşma idi.

Lakin son zamanlar dövlətlərin tiplər üzrə təsnifatının an çox yayılmış və Qərb elmi tərəfindən geniş tanınmış olan əsaslarından biri «sivilizasiya» anlayışındır.

İngilis tarixçisi A.Toynibi «Sivilizasiya» termini altında əməmiyyətin mədəni, iqtisadi, coğrafi, dini, psixoloji və başqa faktların ümumiliyi ilə

sivilizasiya onun çərçivəsində mövcud olan bütün dövlətlərə sabit ümumiyyət verir.

Sivilizasiya konsepsiyası siniflərin və sosial qrupların təkcə qarşılıqlı durmasını, ümuməbsəri dayarlı bazasında onların qarşılıqlı olmaq şəhəsini, təkcə sinif ziddiyətlərin təzahürünü deyil, həm də insan hüquyünün müxtəlif sahələrində onun bütün davranışına nüfuz edən prinsipini ümumiyyətini ayırmaya imkan verir.

Sivilizasiyalı yanaşmada, cəmiyyətin siyasi sistemində dövlət cəmiyyətin sosial-iqtisadi və mənəvi inkişafının, insanların müxtəlif tələbatlarının təmin edilməsinin mühüm amili kimi çıxış edir.

Dövlətin tipologiyası dövlətin forması anlayışı ilə six əlaqədardır. Dövlətin forması özündə qarşılıqlı əlaqədə olan üç ənsürü: idarəcilik formasını, dövlət quruluşu formasını və dövlət rejimi formasını birləşdirir.

Azərbaycan Respublikasının Konstitusiyasında göstəriləndi kimi, idarəcilik forması ali dövlət hakimiyəti orqanlarının strukturunu, onların təskili və onlar arasında solahiyətlər bölgüsü qaydasını özündə birləşdirir.

Azərbaycan Respublikasında dövlət hakimiyəti hakimiyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

- qanunvericilik hakimiyətini Azərbaycan Respublikasının Milli Məclisi, İcra Hakimiyəti, Azərbaycan Respublikasının Prezidenti, məhkəmə hakimiyətini isə Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Dövlət quruluşu formasına görə Azərbaycan Respublikası unitar dövlətidir.

Unitar dövlət mərkəzi hakimiyət orqanlarına tabe olan və dövləti suverenliyi əlamətlərinə malik olmayan inzibati – ərazi vahidlərindən ibarət vahid, bütöv dövlət birliyidir.

Dövlət rejimi forması isə dövlət tərəfindən hakimiyətin həyata keçirilməsinin usul və metodlarının məcmusunu özündə əks etdirir. Dövlət rejimini göldükdə isə onu göstərmək lazımdır ki, Azərbaycan əsl demokratik rejim əsasında inkişaf edən dünyəvi hüquq sivil dövlət qurur. Demokratik rejim dövlət hakimiyətinin həyata keçirilməsinin, şəxsiyyət azadlığının, onun qanuni hüquq və mənafelərini real təmin edən metodları ilə səciyyələnir.

1.2. Dövlətin funksiyaları

Dövlətin funksiyası dövlət hakimiyətinin həyata keçirilməsinin, dövlət fəaliyyətinin həmisi istiqamət ilə six əlaqədə olan məzmun, forma və metodlarının vəhdətini özündə təcəssüm etdirir. Dövlətin bütün funksional fəaliyyəti şəxsiyyət, onun maddi və mənəvi rifahına, şəxsiyyətin

maksimum hüquqi və sosial müdafiəsinə nail olmaga yönəlmüşdür. Dövlət həmçinin şəxsiyyətin qanun mənafelərinin ali müdafiəsi kimi çıxış edir.

Dövlətin funksiyaları cəmiyyətin dövlət idarəetməsinin məhiyyət və sosial məzmununu ifadə edən fəaliyyətin əsas istiqamətləridir. Bütün cəmiyyətlərdə dövlət daxili, xarici və ölkənin müdafiəsi funksiyasını yerinə yeterir.

Daxili funksiyalar

Dövlətin daxili funksiyası iqtisadi, sosial, ekoloji və hüquq qaydalarının mühafizəsindən ibarətdir.

1. İqtisadi funksiya

«İqtisadiyyat güclü olan ölkə hər şeyə qadırdır»

Heydər Əliyev

Dövlətin çoxtaraflı iqtisadi fəaliyyəti iqtisadi həyatın bütün sahələrini shəhər edir.

Bazar iqtisadiyyatına keçidə əlaqədar olaraq hüquqi dövlətdə iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi əsasən inzibati metodlarla deyil, iqtisadi metodlarla həyata keçirilir. Yəni dövlətin iqtisadiyyatın idarəedilməsində yaxından iştirakı bir qədər möhdudlaşdırılır. Dövlət üçün mülkiyyətinin azadlığı və müstəqilliyi, istehlakının sərbəstliyi və qiymətlərinin sərbətləşdirilməsi təmin edilir.

P.Samuelson və V.Nordhaus göstərirlər ki, «Dövlətin rolu müzakirə etməklə deyə bilərik ki, ümumiyyətə, o, fəaliyyət qaydalarının müayyən edir. Bəs, onun konkret funksiyaları nədən ibarətdir? Bunlar üçdür: səməralılık, adalatlılıq, sabitlik. Səməralılık funksiyası dedikdə nəzərdə tutulur ki, dövlət bazarın inhisar kimi «əshvini» düzəldir. Dövlətin adalatlılıq programı kasıbların və miskinlərin (diləngçilərin) xeyrinə gəhrləri yenidən bölür. Sabitlik siyaseti nəticəsində işgüzar təsiklin qalxıb-əməsi, işsizliyin və inflasiyanın səviyyəsi, iqtisadi artım tənzim edilir».

Bütün dünya ölkələrində başlıca məqsəd cəmiyyətdə sosial-iqtisadi sabitliyi təmin etmək, ölkə daxilində, eləcə də dünya niqyasında mövcud quruluşu möhkəmlətmək və onu yeni ictimai-iqtisadi şəraitə uyğunlaşdırmaqdan ibarətdir.

Azərbaycanda inzibati-amırlıq sisteminin, bazar sistemlə əvəz ediləsi, azad rəqabət və iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin təşəkkül tapması prosesi gedir.

Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, «Azərbaycan dövləti bazar münasibələri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlıq təminat verir, iqtisadi münasibətlərdə inhisarlılıq və haqsız rəqabət yolu vermər».

Bazar iqtisadiyyatın dövlətin rolu haqqında danışarkən əvvəlcə tarixə nəzər salmaq lazımdır. İlk dəfə dövlətin iqtisadiyyataya müdaxilə etməsi məsələsi mərkəntilistlər tərəfindən irəli sürülmüşdür. Mərkəntilizm XV-XVIII əsrlərdə Avropana iqtisadi siyasetin başlıca istiqaməti idi. Mərkəntilistlər yalnız dövlətə insannın töbii hüquq prinsipalrinə uyğun olan dövlət müdaxiləsinini böyanırdılar.

Bu ideyaları sonralar bir sira iqtisadçılar inkişaf etdirildilər. Dövlətin vəzifələrini əks etdirən iqtisadi ideyaları daha geniş şəkildə əsrimizin 30-40-ci illərində ingilis iqtisadçısı Con Keyns irəli sürdü.

Dövlətin iqtisadi funksiyaları məsələsi müasir iqtisadi ədəbiyyatLarda da inkişaf etdirilmişdir. Məşhur Amerika iqtisadçıları K.R.Makdonell və S.L.Bryu dövlətin əsas iqtisadi funksiyalarının aşağıdakılardan ibarət olduğunu göstərirərlər:

1. Bazar sisteminin səmərəli fəaliyyətinə şərait yaradan ictimai mühitin və hüquqi bazanın təmin edilməsi.
2. Rəqabətin müdafiəsi.
3. Görir və sərvətlərin yenidən bölgüsü.
4. Milli məhsulun quruluşunu dəyişmək məqsədi ilə ehtiyatların bölgüsünü təkmilləşdirmək.
5. İqtisadiyyatın sabitləşdirilməsi.

Bazar iqtisadiyyatına keçid yeni iqtisadi mexanizmin yaradılması və hüquqi bazanın təmin edilməsini tələb edir. Sərbəst iqtisadiyyat yaratmaq, möhkəm iqtisadi sabitliyə nail olmaq, işsizlik və inflasiyanın qarşımı almaq, sosial ədalətlilik, iqtisadi artımı, bazar infrastrukturunu təmin etmək üçün güclü hüquqi təminat yaratmaq lazımdır.

Iqtisadiyyatın normal tənzimlənməsi və səmərəli fəaliyyəti üçün dövlətin hüquqi təminatı və müdafiəsi sahəsindəki işi onun başlıca funksiyası kimi çıxış edir. Heç də təsadüfi deyildir ki, İ.Kant göstərir ki, «İqtisadiyyat ədalətli yox, səmərəli olmalıdır».

Dövləti səmərəli bazar iqtisadiyyatını təmin etmək üçün mülkiyyət inhisarlılığını aradan qaldırmaq, özəlləşdirmə, xüsusi sahibkarlıq, sosial-iqtisadi inkişafə stİMUL yaradan vergi sisteminin tətbiq edilməsi, maliyyə-kredit sisteminin normal tənzimlənməsi, bazar infrastrukturunun yaradılması, xarici-iqtisadi əlaqələrin düzgün təşkil, əhalinin sosial müdafiəsi, ətraf mühitin və ekoloji vəziyyətin sağlamlaşdırılması, idarəetmə sistemi-

nin təkmilləşdirilməsi və s. sahələr üzrə müvafiq qanunlar işləyib hazırlanıv və qəbul edir.

Iqtisadiyyat dövlət işindən vətəndaş cəmiyyətinin əsas işinə çevriləməlidir. Bazar iqtisadiyyatında dövlət iqtisadi münasibatlarda artıq inhişarçı subyekti kimi yox, bazarın iştirakçılardan biri kimi çıxış edir.

Dövlət inhisarlılığını aradan qaldırmaq və sərbəst iqtisadiyyat yaratmaq məqsədi ilə iqtisadi həyatın tamamilə yeni və hərtərəflı normativ hüquq bazasını yaratmaq lazımdır.

Bazar iqtisadiyyatın dövlət xüsusi mülkiyyət hüququnu və bu mülkiyyətin işifasından mənfaət əldə etmək hüququnu müyyənləşdirir və təsbit edir. Dövlət tərəfindən xüsusi mülkiyyətin müdafiəsi torpaq, fabrik, dükənla yanaşı, intellektual mülkiyyət də aiddir. Əks halda, şirkətlər və sahibkarlar intellektual sahəyə investisiya qoymazlar.

Mülkiyyət hüququnu müyyənləşdirib, onu qorumaqla və səmərəli hüquqi sistem yaratmaqla dövlət amətələrin və xidmətlərin xüsusi bazarlarımın olverisi fəaliyyətinə, onların cəmiyyət tərəfindən yardım göstərilməsinə nail olur.

Bazarın təminatı sahəsində Azərbaycanda son vaxtlarda xeyli iş görülmüş, bu sira qanunlar qəbul olunmuş, yeni bazar infrastrukturunun elementləri yaranmışdır.

Rəqabətin müdafiəsi

Bazar iqtisadiyyatına keçid mülkiyyətin çoxnövülüyünün yaranmasına və rəqabətin mövcudluğunu tələb edir. Rəqabət, sözün əsl mənasında, bazar iqtisadiyyatının əsas hərəkətvericisi qəvvəsidir. Rəqabət amətə istehsalçısının məhsulun keyfiyyətini yüksəltməyə, onun çeşidini yaxşılaşdırmağa, istehsal xərcərini aşağı salmağa səvq edir. Bütün bunlar isə yüksək keyfiyyətli məhsul istehsal edilməsinə, istehlakçıların tələbatının ödənilməsinə, məhsulların qiymətlərinin aşağı salınmasına və mənfaətin artırmasına səbəb olur. Bazar iqtisadiyyatı iqtisadiyyatda inhisarlılığın aradan qaldırılması və rəqabət mühitinin yaranmasını tələb edir.

Dövlət iqtisadiyyatda inhisarlılığı qadağan etmək, iqtisadi sistemdə yüksək rəqabət səviyyəsini təqdim etmək üçün antiinhisar qanunları qəbul edir. Bu məqsədə respublikada: «Haqsız rəqabət» və «Antiinhisar fəaliyyəti haqqında» qanunlar qəbul edilmişdir. «Haqsız rəqabət» qanunu bazar subyektlərinin haqsız rəqabət metodlarının tətbiqi üçün məsuliyyəti müyyən edin və sahibkarlıq fəaliyyətinin ədalətli əsərlərə aparılmasına hüquqi təminat yaradır. Haqsız rəqabət qanunvericilik aktları ilə qadağan olunur və bu metodlardan istifadə ədəmlər məsuliyyətə cəlb olunurlar.

«Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunu-nunda təsərrüfat subyektlərinin inhisarlıq fəaliyyətinin, yəni bazaarda rə-

qabata yol verilməsinin, onun məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilatı və hüquqi əsasları müəyyən edilir.

Qeyd etmək lazımdır ki, bir çox hallarda dövlət tənzimlənməsi və antiñhisar siyaseti rəqabəti gücləndirmək əvəzinə, onu bəzən zəiflədir. Bu siyasetə əmək və xidmətlərin istehsalına müstəsna lisenziyalar verilməsi, vergilər, xarici malların və xidmətlərin idxləmini məhdudlaşdırın kvotalar, əmək haqqını müəyyənləşdirən lisenziyalar və s. daşıldır. Məhdudiyyətlər əlverisi deyil və yalnız bir qrup əsazlı insanların arzusu ilə qəbul edilə bilər. Bu işə cəmiyyətin qalan üzvləri üçün səmərəli deyil.

Dövlətin rəqabəti kömək göstərmək üçün tətbiq etdiyi qanunlar və tənzimləmə tədbirləri ardıcıl olaraq həyata keçirilməli və bu sahədə dünən dövlətlərinin təcrübəsi nəzərə alınmalıdır.

Gəlir və sərvətlərin yenidən bölgüsü

Bazar iqtisadiyyatı şəraitində dövlət gəlirlərin və sərvətlərin yenidən bölüşdürülməsi programında iştirak edir. Dövlətin fəaliyyəti vergi siyasetinin, gəlirlərin və sərvətlərin yenidən bölüşdürülməsinin daha ədalətli olmasına yönəldilir. Dövlət cəmiyyətin qarşısında duran məqsad və problemlərdən asılı olaraq resursların ölkə iqtisadiyyatının sahələri arasında səmərəli bölgüsüna nail olur.

Bazar iqtisadiyyatı şəraitində insanların bacarıq və resursları təmin edilməsi sahəsində fərqlər meydana çıxır. Yəni gəlirlərin ədalətli bölgüsü təmin edilmir. Məhz bu baxımdan gəlirlərin yenidən bölgüsündə dövlətin müstəsna rolu vardır.

Yenidən bölgünün genişləndirilməsinin tərəfdarı olan iqtisadçılar iddia edirlər ki, bu sahədə dövlətin rolu sərvətin və iqtisadi hökmranlığın ayrı-ayrı ailələrin əlində toplanmasını məhdudlaşdırmaqdandır. Yenidən iri bölgü proqramlarının əleyhdarları isə yüksək gəliri olan ailələrə əlavə vergilərin qoymulması nəticəsində bu qrupun işə havasının, qəzaat və investisiyalara olan marağının zəifləyəcəyini, bundan isə bütün cəmiyyətə ziyan dəyacığını göstərirler.

Bazar iqtisadiyyatı ölkələrində dövlət gəlirlərin ədalətli bölgüsü və əhalinin sosial təminatı sahəsində xeyli iş görür, işsizlərə müaviniyyət veriləsi, yoxsulların müalicə olunması, qocaların təqaüdla təmin edilməsi, gəlirlərin indeksləşdirilməsi, sosial təminatlar, əhalinin hüquqları və işhələklərinin müdafiəsində yaxından iştirak edir.

Sosial sferada əhalinin rifah həlinin, maddi təminatının və yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə respublikada həyata keçirilən sosial-iqtisadi siyasetin nəticəsi olaraq, 2007-ci illə müqayisədə 2008-ci illə orta aylıq əməkhaqqı 23,1%, əhalinin adamباşına düşən gəlirləri 34,1% artmış, əhalinin sərəncamında qalan vəsaitlər 36,9% çox olmuşdur.

Bütün bunlar əhalinin pul gəlirlərinin və bank əmanətlərinin artımına şərait yaratmışdır.

Respublikada son beş il ərzində həyata keçirilən regionların sosial-iqtisadi inkişafı, Dövlət Proqramı da uğurla başa çatmışdır. Proqramda nəzərdə tutulmuş 600 min yeni iş yerlərinin yaradılması əvəzinə, 750 min yeni iş yerləri açılmışdır ki, bu da regionların inkişafına çox böyük tökan vermişdir.

Qeyd etmək lazımdır ki, son illər dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına iqtisadiyyata sərmayələrin qoyulmasına diqqətin artırılması özünü qabarğı şəkildə bürüza verir. Məsələn, 2003-cü il nisbatən 2008-ci ilin sonuna dövlət büdcəsindən əsaslı vəsait qoyuluşuna 20 dəfədən çox vəsatlı yənəldilmişdir. Bu artım hesabına ölkəmizin prioritet sosialyönümlü infrastruktur sahələrinin yaradılması və yenidən qurulması ilə bərabər, mədəniyyət, idman, turizm, təhsil, səhiyyə təyinatlı layihələrin maliyyələşdirilməsi mümkün olmuşdur.

Dünyanın sanaye ölkələrindən son yarım asrda sosial proqramlar dövlət xərclərinin və vergi sistemlərinin sürətlə artan hissəsinə çevrilmişdir. Məsələn, ABŞ-da ailələrin əilik gəlirlərinin möbləğindəki lərgün əsas səbəbi əmək haqqlarının müxtəlifliyidir. Alınan gəlirin təxminən 4/3 hissəsi əməkhaqqının payına, qalan 1/4 hissəsi isə icarənin, mənsəbatın və faizlərin payına duşur.

ABŞ-in Perdyu Universitetinin iqtisadiyyat üzrə professoru və İqtisadi Tədris Mərkəzinin direktoru Maykl Uottsin hesablamalarına görə gəlirlərin bölüşdürülməsinə əsas modeli İkinci Dünya müharibəsindən sonra rəsnək dövrdən bəri dəyişməmişdir. Onun hesablamalarına görə əhali hər birinin xüsusi çəkisi 10% olmaqla beş qrupa bölünür və onda görünür ki, milli gəlirin 43 faizi isə varlı ailələrin, 24 faizi sonrakı qrupun, 17 faizi mərkəzdə yerləşən qrupun, 2 faizi sonuncudan bir pilla yüksəkdə duranların və 5 faizi isə kasib ailələr qrupunun payına düşür.

Lakin bu rəqamlarda varlıklar yüksək vergi ödəməsi, gəliri aşağı olan ailələrin isə hökumətin yardım proqramlarına hesabına subsidiyalar olması faktı əks olunmamışdır. Daha sonra o göstərir ki, ən yoxsul ailələrin ümumi gəlirləri hökumətin yardım proqramı üzrə 7%-dək artlığı halda, ən varlı ailələrin gəlirlərinin 37%-dək endiyi müsahidə olunur.

Dünyanın inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrinin hökumətləri bu problemlərin həlli üçün tədbirlər görərək, gəlir səviyyəsi aşağı olan ailələrə subsidiyalar verilməsi proqramlarını hazırlanmışlar. Bu yardımın səviyyəsi və formaları məsələsi isə ölkələrin əksəriyyətində mübahisəli siyasi problem kimi qaldırılmışdır.

Bazar iqtisadiyyatı istar-istəməz əlkədə gəlir və sərvətlərin dövlət, xüsusi sahibkarlar və əhali arasında bölüşdürülməsində və istifadə edilməsində əsaslı qeyri-bərabərliyə gətirib çıxarıır

Dövlət bu şəraitdə milli gəlirin və sərvətin yenidən bələşdürülməsinə yaxından iştirak edir və əhalinin azgözlü hissəsinin sosial təminatına kömək edir. Dövlətin transfer tədiyyələri ciddi ehtiyacı olanlara, müaviniyi təmən işa on çox işsizlərə verilir.

Əhalinin müxtəlif strukturlarının təminolunma səviyyəsini təyin etmək üçün «istehlak səhəti»ndən istifadə edilir.

Azəminatlıların sosial müdafiəsinin əsaslı forması o zaman real olur ki, əsləyyət göstərən qanunvericiliçlər əlaqədər vətəndaşların əmək haqqı «istehlak səhəti»ndən aşağı olsun. Azəminatlılıq təkcə dövlət hesabına deyil, həm də müəyyən xeyriyyə comiyətləri hesabına yüngülləşdirilməlidir.

Milli məhsulun quruluşunu dəyişmək məqsədi ilə ehtiyatların bölgüsünü təkmilləşdirmək

Dövlətin mühüm funksiyalarından biri ehtiyatların sosial ədalətliliyi və görə düzgün bölünməsinə kömək etməkdir. Bu dövlətin siyasetinin «mikro» və «makro» iqtisadi tərafıdır, iqtisadi həyatın bütün tələblərinə cavab verir. Bu funksiya ölkə iqtisadiyyatının, o cümlədən, sənayenin, kənd təsərrüfatının, tikintinin, nəqliyyatın, sosial sferanın və s. sahələrin, comiyətinin secdiyi bazarın birləşməsini özündə əks etdirir. «Mikro» və «makro» iqtisadiyyatın inkişafı comiyət qarşısında duran bütün sosial iqtisadi problemlərin, iqtisadi artımın və habelə ölkədə siyasi sabitliyin yaradılmasında mühüm rol oynayır.

Iqtisadi artım mahiyyət etibarilə müəyyən müddət ərzində istehsal edilmiş ümumimilli məhsulun və ya xalis milli məhsulun faizlə artımını və ya onların adəmباşına düşən kəmiyyətini əks etdirir.

Bazar iqtisadiyyatına kecidən əlaqədər olaraq dövlət mülkiyyəti ilə rəqabət apara biləcək mülkiyyət strukturlarının yaradılması iqtisadi artımın təmin olunmasına yaxından iştirak edir.

Ümumimilli məhsulun təkrar istehsalının kəmiyyət tərəfi istehsal olunan məhsulların həcminin dinamikasını, digər tərəfdən isə iqtisadi ehtiyatlarla olan xorc və əldə olunan nöticənin nisbatını əks etdirir. Lakin ümumimilli məhsulun təkrar istehsalının keyfiyyət tərəfi ölkə iqtisadiyyatının bütün sahələrində gedən mütarəqqi quruluş dəyişikliklərini, onların proporsionallıq və taraflı səviyyəsini, təsərrüfatçılığın təşkilini və idarə olunması istiqamətini əks etdirir.

Azərbaycan iqtisadiyyatında aparılacaq iqtisadi islahatların əsasını mülkiyyət və struktur dəyişikliyi təşkil edir. Mülkiyyətə yanaşı olaraq struktur dəyişikliyi iqtisadi islahatların ana xəttini təşkil edir. Iqtisadiyyatın strukturunu dedikdə, onun təsərrüfat mexanizmizi nəzərdə tutulur. Belə yanaşma nöqtəyi-nəzərindən qurmaq istədiyimiz bazar iqtisadiyyatının

sahə, idarəetmə, təsərrüfat tərkibinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir.

Sahə tərkibi əsasən iki amıldan: mövcud təbii resurslar ehtiyatından və əhalinin ehtiyacları və iqtisadiyyatın tələbatından asılı olur.

Bazar iqtisadiyyatına kecidən şəraitdə struktur dəyişiklikləri aparmaq məqsədilə dövlət milli məhsulun quruluşunu dəyişmək və ehtiyatların səmərəli bölgüsünü ən plana çəkir.

Iqtisadi artımın səviyyəsi hər şəraitdə məşğulluğun artması və inflasiyanın yüksəlməsi ilə müşahidə olunur. Dövlətin əsas vəzifəsi isə bu şəraitdə milli məhsulun quruluşunu dəyişmək, yeni iş yerləri yaratmaq, işsizliyin qarşısını almaq üçün ehtiyatların bölgüsünü təkmilləşdirməkdən ibarətdir. Yəni dövlət təbii ehtiyatlar, əmək ehtiyatları və maliyyə (kapital) ehtiyatlarının səmərəli surətdə bölgüsünü təşkil edir.

Bazar iqtisadiyyatın kecidən nöticəsində qiymətlərin sərbəstləşdirilməsi, satışa təklif edilən əmətlərin çeşidi dövlət normaları ilə deyil, istehlakçı tələbatı ilə müəyyənləşdirilir. İqtisadi strukturlarda rəqabət golur gəlirməyən müəssisələrin bağlanması, ya da işçilərin sayıının azalmasına səbəb olur. Nəticədə işsizlik artır, cənubi müəssisələr, firmalar, şirkətlər öz xərclərini aşağı salmaq uğrunda mübarizə aparırlar. Dövlət dotsiyalarından məhrum olmuş iri dövlət müəssisələri yeni iqtisadi şəraitdə rəqabət davam gatırırlar. Bu proses isə xüsusi mülkiyyətin yaranmasını sürətləndirir. Yeni kommersiya imkanlarının yaradığını görən sahibkarlar işçiləri muzdla tutur və yeni əmətlər və xidmətlər istehsal edirlər. Yeni müəssisələrin açılması isə iş yerlərinin sayıının artması, əmək bazarının əvvəcliyi və fahslor üçün iş seçmək imkanlarını yaradır.

Bazar iqtisadiyyatı möhkəməndikəs işsizlik və inflasiya səviyyəsi aşağı düşür.

Bazar iqtisadiyyatına kecidə iş qüvvəsinin az məhsuldalar və golur vəran sahədən daha yüksək məhsuldalar sahəyə çıxıb getməsinə səbəb olur. Belə ki, hazırkı şəraitdə respublikada iş qüvvəsinin kənd təsərrüfatı (fermer təsərrüfatı), kommersiya sahəsi (ticarət) və maliyyə-kredit strukturlarında cəmləşməsi müşahidə olunur. Cənubi bu sahələrdə çalışan işçilərin maddi marağı dəha yaxşı təmin edilir.

Bu baxımdan dövlət konkret olaraq təbii sərvətlərin, iş qüvvəsinin, mövcud kapitalın, texnologiyaların səmərəli bölgüsünü təmin etməlidir. Dövlət ehtiyatları yenidən bölmək yolu ilə ümumi milli məhsulun quruluşunun dəyişilməsinə nail olur.

Artan ehtiyatların kəmiyyətinin səmərəli bölgüsü bazar sisteminə kecidə şəraitdə Azərbaycan dövlətinin iqtisadiyyat üçün dəha xarakterikdir. Cənubi tələb amili rolunda çıxış edən ehtiyatların bölgüsü dövlətin əlində cəmləşdiyi üçün onun səmərəli mexanizmının tətbiqi müxtəlif istehsal sahələrinin məhsuldalar fəaliyyətini təmin edə bilər.

Cəmiyyət varlılıqca insan üçün daha çox ehtiyatlar ayırır. Bu gün inkişaf etmiş ölkələr, sağlamlığın qorunması, qida və gəlirin minimal vəziyyətinin saxlanmasına öz büdcələrindən xeyli pul ayırırlar. ABŞ-da pulsuz tibbi yardım, sosial təminat, əzəqə talonları kimi sosial proqramlar fəaliyyətdədir. Müasir iqtisadiyyatda insana minimal tələblərdən xeyli çox xərc qoyulur. Vətəndaşların gəlirlərinin yenidən bölgündürülməsi isə vergi ilə yerinə yetirir.

Dövlət həmçinin ölkədə ehtiyatların bölgüsünün strateji planlaşdırılması və proqnozlardırılması məsələlərinə xüsusi diqqət yetirir. Bu baxımdan Yaponiya dövlətinin iqtisadi inkişafında qisqa müddədə sıçrayışlı tərəqqinin baş verməsi buna əyani misaldır. Çünkü burada planlaşdırma ilə bazar mexanizmi qarşılıqlı əlaqədə həyata keçirilir.

Iqtisadiyyatın sabitləşdirilməsi

Bazar iqtisadiyyatı şəraitində dövlətin rol və məsuliyyətinin artması, funksiyalarının genişlənməsi iqtisadiyyatın normal inkişafına əsaslı təsir edir ki, bu da ölkədə sabitliyin təmin edilməsinə görətib çıxarırlar.

Dünyanın aparıcı iqtisadçıları dövləti maliyyə, bütçə və pul-kredit siyaseti ilə iqtisadiyyatın sabitləşdirilməsi, böhranın, işsizliyin, inflasiyanın aradan qaldırılmasının mümkünliyünün elmi yollarını işləyib hazırlamışlar.

Maliyyə-bütçə siyaseti yüksək işsizlik və zəif inflasiya dövründə milli iqtisadiyyatın stimullaşdırılması, yaxud sürətli inflasiya və aşağı səviyyəli işsizlik dövrlərində onun longidilməsinə yönəldilmiş dövlət xərclərinə və vergiqoyma problemlərinə toxunur.

Ölkədə iqtisadi artımı təmin etmək və insanların maddi rıfahını yaxşılaşdırımagın əsas amili sabitlikdir. Sabitlik iki yera bölünür: siyasi sabitlik və maliyyə sabitliyi. Respublikada siyasi sabitlik möhkəmlənir. Bu isə xarici və daxili sərmayədarlar üçün çox vacib göstəricidir. Sərmayədarların Azərbaycana axınının çoxalması birinci bütçədə siyasi sabitliklə bağlıdır.

Maliyyə sabitliyi isə inflasiyanın səviyyəsi, bütçə kəsirinin azaldılması, manatın aliciliq qabiliyyətinin artması və dollara nisbətdə məzənnəsinin möhkəmlənməsi və s. məsələləri əhatə edir. Azərbaycan dövləti həyata keçirdiyi iqtisadi siyaseti respublikanın ən vacib, aktual probleminin həllinə yönəldib. Bu birinci bütçədə istehsalı dirçəltmək və onun asasında əhalinin həyat səviyyəsini yüksəltməkdən ibarətdir.

Respublikada maliyyə sabitliyi sahəsində işlər asasən 1994-cü ilin sonundan başlamışdır. Həmین ilin noyabr - dekabr aylarında inflasiyanın səviyyəsi 50 - 60 faiza çatmışdı. Qiymətlər hər gün 2 faiz artırdı. 1994-cü ildə inflasiyanın səviyyəsi təxminən 1560-1600 faiza yaxın idi. Bu o deməkdir

ki, qiymətlər 1993-cü ilə nisbatən 16 dəfə artmışdır. 1995-ci ildə isə inflasiyanın səviyyəsi cəmi 84 faiz oldu. 1997-ci ilin əvvəlindən isə həmin proses daha intensiv gedir. 1997-ci ilin əvvəlində respublikada inflasiyanın səviyyəsi 2 faizdən də azdır. Inflasiyanın aşağı düşüşü həm daxildə və həm də xaricdə respublikanın iqtisadiyyatına inamı artırır.

Maliyyə sabitliyi birinci bütçədə bütçə kəsirinin azaldılması ilə əlaqədardır. Bütcə kəsiri keçmiş illərdə 20-30 faiza çatlığı halda, 1997-ci ilin əvvəlində cəmi 2.2 faiz təşkil etmişdir. Bütcə kəsirinin azalması bank sistemini sağlamlaşdırılması və manatın məzənnəsinin möhkəmlənməsinə sabob olmuşdur. Valyuta tənzimlənməsi faktiki olaraq tam sərbəstləşmişdir. Bu müsbət dəyişikliklər istehsahın səviyyəsinin aşağı düşməsinin qarşısını alır, maliyyə sabitliyi, iqtisadi sabitlik müsəyyən müsbət meyillərə imkan yaratır.

Dövlətin iqtisadi siyasetində üstünlük banklardan, ticarət-kommersiya strukturlarından istehsala keçməlidir. Onun vasitələrindən biri dövlətin təkmil vergi siyaseti yeritmeməsidir.

Müxtəlif mülkiyyət formalarına, rezident və qeyri-rezident müəssisə və təşkilatlara bərabər vergi dərəcəsi tətbiq etmək, güzəştəri minimuma endirmək, vergi bazasını genişləndirmək, istehsal sahələrinə kapital qoyuluşunu stimullaşdırın, bazar iqtisadiyyatı tələblərindən irəli gələn çevik vergi siyaseti yeritmək lazımdır.

Maliyyə-sənaye qruplarının yaranması, inqərasiyasının dörnləşməsi, istehsal, ticarət, bank strukturlarının bir təşkilatlı-hüquqi formada birləşməsi və qiymətli kağızlar bazarının yüksək səviyyəyə çatması dövlətə imkan verir ki, vahid vergi dərəcəsi tətbiq etsin.

Dövlətin yerinə yetirmiş olduğu maliyyə siyasetində maliyyə nazatindən geniş istifadə edilir. Maliyyə nəzarəti funksiyası istehsalçıların gölərlərinin dövlət tərəfindən aşkar edilməsində və qeydiyyatında ifadə olunur. Vergi qanununa görə, bu gölərlərin bir hissəsi vergilər şəklində səzial və digər ümumdüvlət ehtiyaclarının ödənilməsi üçün dövlət büdcəsinə daxil olur. Dövlət vergilərin xorclanması düzgünlüyü nəzarət edir.

Golr və xərclər üzərində ali maliyyə nəzarəti Azərbaycan Respublikası Milli Məclisinin müstəsna hüququdır. Yerlərdə bu funksiyaları prezident tərəfindən təyin edilən və yalnız Konqresin hər iki palatasının idarəətçi ilə azad edilən baş nəzarətçinin rəhbərlik etdiyi Baş Hesabat İdarəsi, Fransada mərkəzdə və yerlərdə Hesabat Palatası, İngiltərədə isə Nəzarətçi və Auditor İdarəsi Məliyyə Nazirliyi ilə birgə həyata keçirir.

Bunlardan başqa, Dövlət Gəmrük İdarəsi dövlət sərhədi vasitəsilə maddi nemətlərin aparılmasına nəzarət edir və gəmrük vergi və rüsum-

karını yiger. Nohayat, Azərbaycan dövləti ölkənin təbii, iqtisadi, elmi-texniki və intellektual potensialının istehsal dövriyyəsinə cəlb edilməsini, rəqabət qabiliyyətli məhsullar istehsalını və reallaşdırılmasını, ixracatı stimullaşdırmağı, yeni iş yerləri yaratmayı və iqtisadiyyatın sabit inkişafı əsasında əhalinin həyat səviyyəsinin yüksəltməyi iqtisadi sahədə fəaliyyətinin başlıca vəzifəsi hesab edir.

2. Sosial funksiya

Dövlətin yerinə yetirmiş olduğu funksiyalardan biri sosial funksiyadır. Sosial funksiya əhalinin sosial müdafiəsini, bütün cəmiyyət üzvləri üçün onların nemətlər istehsalında bilavasitə istirakından asılı olmayaq normal hayat şəraitini təmin etməyə xidmət edir. Bazar iqtisadiyyatına keçid nəticəsində inzibati-amırlıq sistemində dövlət tərəfindən bərabərçilik prinsipi üzrə sosial nizamasalma tədricən aradan qaldırılır. Bazar iqtisadiyyati istehsalçılarının və istehlakçıların azadlığı, müstəqilliyi, iqtisadi sərbəstliyi ilə şorṭlanır. Bazar iqtisadiyyatı əhalini faal iqtisadi fəaliyyətə cəlb edir, onlarda sahibkarlıq, maddi maraq, qanun və hüquqlara riayət etmək vərdişləri tərbiya edir.

Dövlətin sosial sahədə həyata keçirdiyi funksiya ilk növbədə əhalinin təhsil, sahiyyə, sosial mühafizə, sosial təminatı və s. sahələrdə işlərin aparılmasından özünü göstərir.

Azərbaycanın dövlət başçısı möhtəşəm Heydar Əliyev cənablarının sözləri ilə desək, «Azərbaycan xalqının on böyük nəqliyyatlarından biri ölkəmizdə elmin, təhsilin sürətdə inkişaf etməsidir».

Dövlət əhalinin tam və səmərəli məşğulluğunu, içtimai tələbat nəzərə alınmaqla əmək qabiliyyətli bütün əhalinin qabiliyyətinə, təhsilinə və peşəsən uyğun işləni təmin edən elmi-texniki, iqtisadi və sosial tədbirlər kompleksini həyata keçirir. Bazar iqtisadiyyatına keçidə əlaqədə olaraq maddi nemətlərin bölgüsü istehsalçılar və istehlakçılar arasında qeyri-bərabər bölüşdürürlür. Burada bazar və kommersiya prinsipləri inkişaf edir.

Bununla yanaşı olaraq dövlət xəstələrin, əllillərin, qocaların, tələbələrin, usaqlarının sosial təminatı məsələsini öz üzərinə götürür.

Azərbaycan Respublikasının Konstitusiyasında deyildiyi kimi, «hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlliliyinə, ailə başçısını və əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir».

Dövlət sahiyyə, maarif, mənzil tikintisini, rabitə və nəqliyyatın normal inkişafına daima qayğı göstərir. Bazar iqtisadiyyatına keçid iqtisadiyyat və mədəniyyətin inkişafı, sosial münasibətlərin və camiyyatın başlıca məhsuldalar qüvvəsi olan insanın özünün təkmilləşdirilməsi böyük dövlət qayğısı tələb edir.

Dövlət insanların mədəni həyatda iştirakı və mədəniyyət sərvətlərinə istifadə etmək qayğısına qahr.

Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür. Sanitariya-epidemiologiya salamatlığına təminat verir, əhalinin sağlığının möhkəmləndirilməsində, gənclərin əməyə və vətonu müdafiəyə hazırlanmasında və bədən tərbiyasının və idmanın şəhəriyyatı artır.

Azərbaycan Respublikası ali və yerli dövlət hakimiyəti və idarəetmə orqanları əhalinin sanitariya-epidemioloji salamatlığının təmin ediləsi, idman və bədən tərbiyasının inkişafı sahəsində məqsədönlü respublika kompleks proqramlarının hazırlanması və qəbul olunmasına, onların maliyyələşdirilməsi və həyata keçirilməsinə nəzarət edir.

Əhalinin sağlığını qorumaq və möhkəmləndirmək, atraf mühitin insansın mənfi təsirinin qarşısının alınması kəmək etmək üçün ölkədə şəhəriyyə sahəsində təhsil sisteminin inkişafına böyük ehtiyac yaranır.

Azərbaycan dövləti pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində vətəndaşları pulsuz təhsil almaq hüququna malikdirlər. Həmin təhsil müəssisələrində əlavə, pullu təhsil qrupları da yaradılır.

Azərbaycan Respublikasında dünya strandartlarına müvafiq olaraq dövlət standartlarını tətbiq edir. Azərbaycan dövləti bilik, bacarıq və istedadı reallaşdırmaq üçün hamiya bərabər şəraitin yaradılması, təhsilin demokratikləşdirilməsi, təhsil müəssisələrinin artırılması, ümumbspəşəri dəyərlərdən istifadə edilməsi, insan həyatı və sağlığının qorunması, təhsilin elmi-kütülvə xarakter daşıması prinsiplərini ardıcıl olaraq hayata keçirir.

Bazar iqtisadiyyatına keçid ölkədə əhali arasında təbəqəlaşmaya, ya-ni yoxsul və varlılara bölməsinə səbəb olursa, dövlət quruculuğu prosesi issa ölkəmizdə hüquq dövlətin yaranmasına, əlverişli vəziyyətdə onların real sosial müdafiəsinə təmin edir. Dövlət quruculuğunun inkişafı issa yoxsul təbəqənin sosial müdafiəsinə təmin etmək məqsədi ilə ayrılan vəsaitin get-geda artmasına səbəb olur.

3. Ekoloji funksiya

Ekoloji funksiya bütün dünya dövlətlərinin həyata şəhəriyyəli fəaliyyətinin əsas ana xəttidir. Bir-birilər qarşılıqlı əlaqədə olan təbiət komponentlərindən torpaq, yerüstü və yeralı sular, atmosfer havası, yerin təki, bitkilər və heyvanlar alımı və onları birləşdirən ekoloji sistemlər və komplekslər təbiəti müdafiə obyektləri dövlətlərin daima diqqət mərkəzindədir.

Azərbaycan dövləti ekoloji funksiyasının zəruri və dünyəvi əhəmiyyət kəsb etməsinə nəzərə alaraq 1992-ci ildə «Təbiəti mühafizə və təbiətdən istifadə haqqında» Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir.

Təbiəti mühafizə və təbiətdən istifadə haqqında qanunun məqsədi cəmiyyət ilə təbiətin ahangdar qarşılıqlı əlaqəsini təmin edərək Azərbaycanın əsəri təbii xüsusiyyətlərini, habelə canlı orqanizmləri və onların yaşayış mühitini qoruyub saxlamaqdır.

Təbii mühitin ayrı-ayrı komponentləri ilə bağlı olan ictimai münasibətlər torpaqların, yerin təkinin, su ehtiyatlarının atmosfer havasının, florannın (o cümlədən meşə ehtiyatlarının), faunanın (o cümlədən baliq ehtiyatlarının), istirahət (rekreasiya) ehtiyatlarının mühafizəsi və onlardan istifadə haqqında bu qanuna əsasən qəbul edilmiş qanunvericilik aktları ilə, habelə əlaqədar qanunlarda tənzimlənir.

Dövlət təbiəti mühafizəni təmin etməyin və təbiətdən istifadəni tənzimləyen iqtisadi mexanizmisi işləyəcəkədir. Burada iqtisadi mexanizmin əsas vəzifəsi ekoloji təhlükəsizlik, təbib ehtiyatlardan səmərəli istifadə, onların bərpası və artırılması tədbirlərinin işləniləb hazırlanmasına, planlaşdırılmasına və yerinə yetirilməsinə təbiət istifadəçilərinin maddi həvəsinə artırmadır.

Dövlət ətraf mühitin və təbiətdən istifadənin vəziyyətinə müşahidə və nəzarət edir. Bu vəzifəni Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, habelə müvafiq fəaliyyət istiqamətləri üzrə nazirliklər və yerli idarəetmə orqanları həyata keçirirler.

Hazırda Azərbaycan ekoloji böhrən həddindədir. Deməli, su, yeraltı sular, torpağın çirkənməsi və s. problemlər həll olunmasa, respublikanın geləcək inkişafı mümkün deyil.

Xəzər problemi, torpağın, havanın çirkənməsi və s. problemlər özünü daha kəskin şəkildə göstərir. Əhalinin artımı və urbanizasiya ətraf mühitin keyfiyyət problemlərini kəskinləşdirmiş və geniş kütlə qarşısında aşkar çıxarmışdır. Məsələn, cəmiyyət külli miqdarda sərvətlərin istehsalı və istehlakının havanın, suyun və torpağın çirkənməsi şəklində ciddi təhlükə yaradı biləcəyindən xəbərədərdir. Ətraf mühitin problemlərinin həlli isə dövlətin əsas vəzifələrindən biridir.

4. Hüquq qaydasının mühafizəsi funksiyası

Hüquq qaydasının mühafizəsi dövlətin qanunverici göstərişlərinin ictimai münasibətlərin bütün iştirakçıları tərəfindən dürüst və tam həyata keçirilməsinin təmin edilməsinə yönələn dövlət fəaliyyətidir. Dövlət ictimai həyatda xüsusi məhkəmə, prokurorluq və s. orqanların köməyiyle reallığı təmin edir və hüquq normalanı dövlət tərəfindən rəsmi aktılarda müəyyən olunur. Bazar iqtisadiyyatına keçid şəraitində hüquq şəxsiyyətin

iqtisadi azadlığının təmininin zəruri aləti kimi çıxış edir. Hüquq və iqtisadiyyatın qarşılıqlı əlaqəsi ictimai inkişafın ümumi qanunauyğunluqlarına tabedir. Bir tərəfdən bazar iqtisadiyyatının təsəbbhi obyektiv olaraq müəyyən iqtisadi münasibətlərin tənzimlənməsinin hüquqi formasının, mülkiyyətin müxtəlif formalarının hüquqi təsbitinin və mühafizəsinin, istehsalçıların müstəqiliyinin təmin edilməsinin zorluluğunu doğurur. Bu baxımdan Azərbaycan dövləti bazar iqtisadiyyatına keçid əlaqədar olaraq «Mülkiyyət haqqında», «Özəllşəndirme haqqında», «Səhihkarlıq fəaliyyəti haqqında» və s. silsilə qanunlar qəbul etmişdir.

Qanunçuluq, sivilizasiyalı cəmiyyətin, onun siyasi sisteminin bütün halqalarının normal fəaliyyətinin əsasıdır. Ictimai həyatın sabit amili kimi qanunçuluq, bütün vətəndaşların qanun qarşısında real bərə-bərciliyi təmin edən sivilizasiyalı cəmiyyətdə yaranır və formallaşır.

Azərbaycan dövlətinin bazar iqtisadiyyatına keçəmisi və sivilizasiyalı dövlət qurması məsələsi yalnız qanunçuluq şəraitində yaranır və formallaşa bilər. Bazar iqtisadiyyatı zamamı xüsusi mülkiyyət azadlığı, rəqabət yalnız qanunlara tənzim edilə bilər.

Istənilən sivilizasiyalı dövlətin hüquq sisteminin ən vacib vəzifələri ictimai münasibətləri sosial azadlıq və ədalət çərçivəsinə salmaqdandır ibarətdir.

Hüquq qaydasının mühafizəsi funksiyası hüquqi təsirin cəmiyyət üçün müsbət münasibətlərin qorunması və mənfi münasibətlərin isə sixisdirilib aradan çıxarılmasına xidmət edir. Dövlətin hüquq qaydasının mühafizəcəci funksiyası hüquqaziddə davranışın qarşısının alınması və aradan qaldırılmasına yönəlmüşdür.

5. Xarici funksiyalar

Dövlətin xarici funksiyaları özündə beynəlxalq aləmdə fəaliyyətinin əsas istiqamətlərini təcəssüm etdirir. Dünya birliyinin bütün dövlətləri ilə faydalı əməkdaşlıq və xarici hücumlardan ölkənin müdafiəsini təşkil edir.

Cəmiyyətin inkişafının müasir səviyyəsi bütün dövlətlərin dövlətlərin iqtisadiyyat, siyaset, mədəniyyət və s. sahələrdə əməkdaşlıq etməsini tələb edir. Burada dövlətin mənafələrinin bütün dövlətlərin konkret və ümumi mənafələrinə uyğun gəlməsi, bərabərhüquqlu iqtisadi, siyasi, mədəni və digər münasibətlərin müəyyən edilənəsi əsas götürülür.

Yenice müstəqillik oldı etmiş Azərbaycan dövləti dünyənin bütün dövlətlərlərə dostluğuna möhkəm münasibətlərə və hərtərəlli əməkdaşlığı şəy edir. Dövlətlərəsə münasibətləri möhkəmlətmək, onları müqavilə qaydası ilə təsbit etmək, qanunvericilik orqanları, ictimai təşkilatlar arasında əlaqələri inkişaf etdirmək, iqtisadi, siyasi, mədəni, humanitar və s. əməkdaşlığın bütün formalarını daşıda fəallaşdırmaq xəttini yeridir.

Dünya ölkələri arasında iqtisadi əlaqələr kapitalların, xidmətlərin, iş qüvvələrinin, valyuta ehtiyatlarının beynəlxalq hərəkəti vasitəsilə həyata keçirilir.

Beynəlxalq iqtisadi əməkdaşlığın ümumi əlaqələndirilməsi, BMT və onun ixtisaslaşdırılmış idarələri, beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilir. Artıq Azərbaycan dövləti də BMT-nin üzvüdür və bütün səlahiyyətlərdən istifadə edir.

Müasir tarixi dövrə BMT-nin başlıca vəzifəsi beynəlxalq sülh və təhlükəsizliyin qorunması, möhkəmləndirilməsi, dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsidir. Azərbaycan dövləti dünyadan iri super dövlətləri, əsənəye dövlətləri və inkişaf etməkdə olan ölkələrlə sıx əməkdaşlıq edir. Azərbaycan dövləti BMT-nin ixtisaslaşdırılmış idarə və təşkilatları olan Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, BMT-nin Maarif, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (UNESCO), Ümumdünya Səhiyyə Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Qarادanız İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Banklar, Beynəlxalq Vəlilyat Fondu və Beynəlxalq Maliyyə Korporasiyası itəcə xəxəndən əməkdaşlıq edir.

Hazırda beynəlxalq hayatın beynəlmilləşməsi beynəlxalq təşkilatların sayının çoxalmasına, onların funksiyalarının və səlahiyyətlərinin genişlənməsinə səbəb olmuşdur.

Azərbaycan Dövləti siyasi sahədə dövlətlərin əməkdaşlığına, hər şeydan avval, sülh məsləsindən əməkdaşlıq qıymat verir.

Azərbaycan dövləti siyasi əməkdaşlıq məsələsində parlamentlərərəsi və hökumətlərərəsi danışçılarının aparılımasına istinad edir. Cəlb edildiyimiz «Qarabağ» müharibəsinin dünya dövlətlərinin, BMT-nin və ATƏT-in vəzifəliliyi ilə dinc yolla qurtarmasına dəha çox üstünlük verir. Məsələnin diplomatik yolla, ikitərəfli və ya çoxitərəfli danışçılar əsasında həll edilmesinə tərəfdar çıxır.

Azərbaycan dövləti dünya dövlətləri arasında dinc, mehriban qonşuluğun və əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Bu baxımdan ətraf mühitin mühafizəsi və ekoloji vəziyyəti qorumaq sahəsində dünya dövlətlərinin əməkdaşlığı müstəsnə rol oynayır. Çünkü hal-hazırda ekoloji tarazlığın pozulması, ətraf mühitin çirkənəsi məsəlesi an mühüm qloabl problemlərdən biridir. Bu isə bütün dünya dövlətlərinin sayının birləşdirilməsini tələb edir.

6. Ölkənin müdafiəsi funksiyası

Dövlətin yerinə yetirmiş olduğu əsas funksiyalardan biri ölkənin təhlükəsizliyi və müdafiəsinə təmin etmək funksiyasıdır.

Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, «Azərbaycan Respublikası öz təhlükəsizliyinin müdafiəsini təmin etmək məq-

sadi ilə Silahlı qüvvələr və başqa silahlı birləşmələr yaradır. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vəsitsi kimi və beynəlxalq münəaqişlərin həlli əsası kimi müharibəni rədd edir».

Azərbaycan dövləti müdafiə və təhlükəsizlik məsələlərində ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı qüvvələrin gündəlik təkmilləşdirilməsi, dövlət sərhədələrinin mühafizəsi və mülki müdafiənin təşkiləti məsələlərinə xüsusi diqqət yetirir.

Ölkənin müdafiəsi funksiyası iqtisadi, sosial və hüquq qaydasının mühafizəsi və s. funksiyaları ilə əlaqəlidir.

Dövlətin təhlükəsizliyi və müdafiəsi onun daxili funksiyaları ilə sıx bağlıdır. Belə ki, o həm ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və həm də ölkədə dinc quruculuq işləri ilə möşgül olmağı şərait yaradır.

1.3. Keçid dövründə dövlətin qarşısında duran əsas vəzifələr

Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycan dövlətinin özünün milli iqtisadiyyatını yaratmaq prosesində hakimiyət organları yaxından iştirak etməli və geniş islahatlar keçirməlidirlər. Islahatlar keçirmək keçid dövründə dövlətin əsas funksiyalarından biridir. Dövlətin əsaslı islahatlar keçirmək istiqaməti dövlət inhisarının aradan qaldırılması, əzəlləndirilməsi, maliyyə-kredit və pul tədavüllə, bank, büdcə, vergi, simort, xarici ticarət, gəmərük və s. sahələri əhatə edir.

Keçid dövründə hər bir dövlətin qarşısında duran əsas vəzifə milli mənafəyi tam təmin edən resursların istifadəsinə nail olmadan ibarətdir. Keçid dövrü yaşanın ölkələrin ənənəvi quruluş və xüsusiyyətlərindən asılı olaraq mikroiqtisadi siyaset xeyli fərqlər var. Fərqlər mövcud olsa da, keçid dövrünün xüsusiyyətləri möhəbirin principi diqqət yetirir: sahibkarlıq üzərində sərt dövlət nəzarəti. Bu princip bazar iqtisadiyyatından həkim olan «görünməz əl» mexanizminin fəaliyyətini möhdüdüldürəndən tələb edir. Düzdür, normal bazar iqtisadiyyatında «görünməz əl» resursların səmərəli bölgüsünü təmin etməlidir. Ancaq keçid dövrü buna qəbil deyil. Sərt dövlət tənzimlinin son məqsədi «görünməz əl» mexanizmini bərqaşar etmək və fəaliyyətə salınmadan ibarətdir. Dövlət tənzimini sağlam və təkmil raqabətə şərait yaradılması, ətraf mühitin tənzimliyinə riayət edilməsi, istehsalın hər hansı formada cəmiyyətə digər ziyan vurmasının istisna edilməsi yolu ilə reallaşır.

Dövlət keçid dövdən sonra səmərəli fəaliyyətə zəmin yaradılması sahəsində aşağıdakı istiqamətlərdə iş aparır:

- təkmil raqabəti təmin etmək üçün inhisarların və ya oligopoliaların fəaliyyəti qəti qadağan olunur, bu sahədə mövcud qanunvericiliyə eməl olunması üçün ciddi nəzarət edilir;

- örfat mühitin cırklanmasının karşısını almak için müvafiq istehsal sahelerinde nazarat hayatı keçirilir, müssisalorin zararlı tullantıları ministre endirilir, bu mümkün olmadıqda isə, həmin müssisalor bağlanılır. Eyni zamanda, artı cırklanmış olan mühitin təmizlənməsi üçün xüsusi proqramlar hazırlanıb hayatı keçirilir. İnsan hayatı üçün zararlı olan gi yününi artırmaqla onların mənfi nöticələrini aradan qaldırmak üçün baza yaradılır;

- keçid dövründə xas olan əsas problemlərdən birinin - informasiya qithığının aradan qaldırılması üçün fəal tədbirlər görülür. İstehlakçılar bazarda olan məhsullar barədə məlumatlandırılır. İstehsalçıları isə elmi-texnik yeniliklər, qabaqcıl istehsal üsulları ilə tanış etmək üçün lazımi vəsitələrdən istifadə olunur.

Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatı istanilon halda gölərlərin adalıtlı bölgüsünü tömən etməyə qadir deyildir. Keçid dövründə əhalidən arasında onsuza da mövcud olan təbaqələşmə daha da dərimləşir, yoxsul təbaqə daha da var-yoxdan çıxır. Aşağı inkişaf səviyyəli dövlətlərdə bu təbaqənin payı say nisbətində xüsusiilə azdır. Ancaq yüksək inkişaf etmiş ədləklərə zəhmətə təbaqə kifayət qədər tömən olunur. Daha doğrusu, cəmiyyət varlandıqca axtomatınllara ayrılan xərcərin həcmi də artır. Keçid dövrü ölkənin aşağı göril səviyyəsi ilə səciyyələndiyindən gölərlərin bölgüsündə az da olsa adalıtlılığın bərəqər olması üçün hökumətin səyləri əvəzsizdir. Göril bölgüsü, ümumiyyətlə, hökumətin ikinci an əsas funksiyası hesab olunurdu. Bu funksiya vergiçöymə və xərcələr, bəzən isə tənzim vəsaitləri həyata keçirilir.

Bazar iqtisadiyyatında keçid şəraitində dövlət konkret olaraq bir sıra iqtisadi funksiyalar yerinə yetirir:

1. Iqtisadiyyatın dövlətsizləşdirilməsi və özəlləşdirilməsi, sahibkarlığın inkişafı.

2. Bazar infrastrukturunun, o cümlədən, əmtəə və fond birjalarının yaradılması.

3. Iqtisadiyyatın inhisardan azad edilməsi və rəqabət mühitinin yaradılması əsasında bazar tarazlığına nail olunması.

4. Qiymətlərin liberallaşdırılması, tələb-təklif münasibəti əsasında qiymətin müəyyən edilməsi.

5. Ölkədə düzgün pul-kredit siyasetinin aparılmasını nəzərdə tutan maliyyə iqtisadi sabitləşdirmənin həyata keçirilməsi.

6. Əhalinin müvafiq hissəsinin bazar iqtisadiyyatına uyğunlaşması-nın töməni məqsədi güclü sosial müdafiə sisteminin təşkilidir.

7. Əhalinin tələbatını ödəmək məqsədi fəal struktur-investisiya siyasəti yürütmək əsasında iqtisadiyyatın sosial istiqamətə yönəldilməsi.

Dünya ölkələrində bu məqsədlərə nail olmaq üçün əsasən iki keçid variansi nümayiş etdirilir. Birincisi - təkamül yoldur ki, bu üsul bazar təsisatlarının tədrici formalasmasına əsaslanır (Çin, Macaristan). İkincisi - şok terapiyasi Qərbi Avropanın ölkələrində (Polşa) və Rusiyada xüsusi intensivliklə həyata keçirilir. Bu iki yoldan məhz hansının seçilməsi təkcə siyasi rəhbərliyin iradəsindən deyil, eləcə də siyasi-sosial, tarixi və digər amillərin təsirindən asılıdır.

Bazar keçidin təkamül yolu aşağıdakı əsas xüsusiyyətlərlə səciyyələnir.

İslahatın başlangıcı istehlak bazarında dinamik tarazlığın bərəqərə olması ilə əlaqələndirilir, belə ki, yalnız dəha çəvik qiymət sistemi deyil, istehlak malları bazarının özəl bölməsində sürətli inkişaf tarazlığının yaranmasına şərait yaratır.

Bazar münasibətləri əvvəlcə istehlak mallarının istehsalı və satışı sahəsinin, bundan sonra isə investisiya sahəsinin bürüütür.

Qiymətlərin liberallaşdırılması istehsalatın sonrakı mərhələlərində həyata keçirilir, ancaq güclü inhisarlılığı meyilli olan sahələrdə qiymətlərə dövlət nəzarəti saxlanılır.

Infiyasiya yol verməmək üçün sərt maliyyə siyaseti yeridilir.

Bazar iqtisadiyyatı sürətli formalasdırılır, sahibkarlıq fəaliyyəti həvəsənləndirilir.

Təkamül yolu ilə keçidin əsas əlaməti onun kənd təsərrüfatı sahəsinin başlanmasıdır. Burada kəhən sistemin çatışmazlıqları yolu ilə qoyulur, özəl təsərrüfat üçün zəmin yaradılır. Ağrar sahənin inkişafına verilən təkamün təsiri getdikcə kənd təsərrüfatı ilə bağlı olan digər sahələrdə hiss olunmağa başlayır və islahat bütün təsərrüfatı şəhər edir. Massalın, bazar iqtisadiyyatına keçidde Çin Xalq Respublikasının yeridiyi təkamül siyasetinin əsas məzmunu iqtisadiyyatda «bazar» və «plan» mövcudluq formalarının birləşdirilməsindən ibarətdir. Belə birləşmənin istehsal fəaliyyətinə təkan verəcəyi və xalq təsərrüfatı inkişafının yüksək tempini tömən edəcəyi nəzərdə tutulur.

Ancaq Çində plan və bazarın birgə mövcudluğunun səmərəli forması hələ müəyyənləşdirilməyib. Nəzəri olaraq belə bir forma əsaslandırılsada, praktiki səmərəli metodlar hələ ki, müəyyən edilməyib. Bununla belə, Çin Respublikası bazara keçidde digər respublikalar ilə müqayisədə üstün nailiyyyətlərə nail edib.

Cin modelinin digər respublikalarda, o cümlədən Azərbaycanda tətbiqinin qeyri-mümkinlüyü bu ölkələrin sovet dövründən miras qalmış təsərrüfatın səciyyəvi xüsusiyyətlərinə bağlılığıdır. Cindən fərqli olaraq, bu respublikalarda təsərrüfat əlaqələri kəskin pozulmuş, kənd təsərrüfatı iflasa uğramışdır.

1991-ci ilin sonunda keçmiş Sovetlər Birliyinə daxil olan respublikalarda iqtisadi durum çox ağırlaşdı və nticədə respublikalar təkamül yolundan imtina etdilər.

«Şok terapiyası» modelinin strategiyası iki əsas istiqaməti özündə birləşdirir: anti-inflasiya proqramı və dörin institusional islahatlar.

«Şok terapiyası» proqramının tərəfdarları öz modellərinin reallaşmasının iki mərhələsini fərqləndirirlər. Birinci mərhələdə (1-2 il) inflasiyaya qarşı əsaslı tədbirlər həyata keçirilir ki, nticədə bazarda maliyyə tarazlığı əldə olunur. Ikinci mərhələ təqribən 10-15 il müddətə iqtisadiyata mühüm dəyişikliklər və iqtisadi yüksəlkəsi nəzərdə tutur.

Birinci mərhələdə əmək qılığı aradan götürülmüş və istehslak bazarında tarazlıq yaranmışdır ki, bu da bazarın əsas əlamətinin istonilən əməkənin istonilən vaxt əldə edilməsi imkanını reallığa çevirmişdir.

Hökumətin yeritdiyi sərt keçid siyaseti iqtisadi böhranın aradan götürülməsindən hər hansı başqa metodun istifadə imkanını istisna edir. Buna görə də, keçid respublikaları bu yolda sonunadək irəliləməlidirlər.

«Şok terapiyası»nın institusional dəyişikliklər mərhələsi hazırda davam edir. Bu mərhələdə dövlətin reallaşdırılmalı olduğu proqram ümumi şəkildə belə göstərilə bilər:

- qiymətlərin sərbəstləşdirilməsi;

- anti-nihər qanunvericiliyinin qəbulu və bir sıra sahələrdə böyük dövlət müəssisələrinin kiçik müəssisələrə bölünməsi;

- dövlət müəssisələrinin tam kommersiya hesabına keçirilməsi;

- ənənəvi mərkəzi planlaşdırmanın loqvi;

- kiçik əzəlləşdirmənin geniş vüsət alması, xüsusən pərakəndə satış və arzəq sahəsində;

- əsərrüfatın bütün sahələrində özəl bölmənin dinamik inkişafının təminini;

- milli valyutanın konvertləşən xarici valyutaya sabit kursla daxili dönerliliyinin əldə olunması;

- sosial müdafiənin, o cümlədən işsətirme xidmətinin və işsizliyə görə müaviniñ sistemi tətbiqinə əsaslarının yaradılması.

Dövlət bu məqsədləri reallaşdırmaqla yanaşı, iqtisadiyyata sərbəstlik vermek üçün müdaxilə miqyaslarını minimuma endirməyə çalışır. Maddi və maliyyə resurslarının bölgüsü üzrə məsuliyyəti dövlət tədricən öz üzərindən götürür. Onun əsas vazifəsi bazarın ziyanlığını nəzarəti və onun işinən samarəliliyinin təminini məqsədilə, vergi, kredit və digər iqtisadi alətlərdən istifadəyə çevirir. Dövlət həm istehslak, həm də istehsal vasitələri bazarında adı bazar iştirakçı kimi çıxış etməyə başlayır. Dövlət sifarişi məzmun etibarilə əsaslı dəyişikliklərə uğrayır. Sifarişlər komanda

dəyil, təklif şəklində reallaşır, qiymətlər bazar əsasında müəyyən edilir, dövlət orqanlarının vazifəsi isə əməliyyatı rəsmiləşdirməkdən ibarət olur.

Həqiqi bazar mexanizminin formallaşması üçün dövlət ÜDM-də özəl bölmənin payının yüksəkləşməsinə hər vasitə ilə yardım edir. Məlumudur ki, bu payın azı 25-30% olmalıdır. İlkincə nticələrin tədqiqi göstərir ki, bazara keçid prosesində artıq müəyyən faaliyyətlər mövcuddur. Keçid proqramının əsas məqsədləri forma etibarilə reallaşmışdır. Qiymətlər əsasən sərbəstdir, özəlləşdirilmə aparılıb, maliyyə tarazlığı mövcuddur və s. Lakin iqtisadi islahatların aparılmışında bir sıra maneclər vardır. Belə ki, vergi yığınlımda və əsərrüfat ucğundan saxtakarlıq, sahibkarlara kredit verilməsindən qanunsuzluqlar və s. özəl bölmənin inkişafında böyük əngəl tərədir, gizli iqtisadiyyat genişlənir. Dövlətə yığınlımlı olan ümumi vergilərin yalnız kiçik bir hissəsi qatır, nticədə sosial təminat, dövlət büdcəsindən maliyyələşdirilən müəssisə, idarə və təşkilatların iqtisadi durumu çox pis vissiyətə qalmışdır.

Samarali bazar mexanizminin formallaşmasında dövlətin səyləri asasən iki istiqamətdə formallaşır: birincisi, institusional dəyişikliklər - özəlləşdirmə, inhisarsızlaşdırma, sahibkarlıq və özəl əsərrüfat təşbbübkarlığının stimullaşdırılması, kapital bazارının, eləcə də maliyyə və bank sisteminin müasir tələblərə cavab verən sisteminin yaradılması, aqrar islahatların həyata keçirilməsi və bazar mexanizminin şərtlərinin ödəyən sosial xidmət sisteminin inkişafı; ikinci istiqamət - iqtisadiyyatın sərbəstləşdirilməsinin başa çatdırılması, o cümlədən ticarətdə, kredit-pul sferasında və xarici iqtisadi faaliyyətdə iş azadlığının təminini.

Bazara keçidin ilk mərhələsində müəyyən olmuş bu dövlət məqsədlərinin reallaşmasının bir neçə ilə başa gələcəyi hesab olunurdu. Ancaq tacarıba göstərdi ki, bu on illərlə vaxt aparacaq. Başlıca səbəb ondan ibarətdir ki, dövlət keçidə yardım göstərməkdən sonra əngəl tərədir.

Bazara keçidin başlıca şartı sağlam dövlətçilik, demokratiya, o cümlədən faaliyyət azadlığı, hər bir istiqaməti nizamlayan ədalətli qanunveriliyin mövcudluğudur.

Bazara keçidin əsas çətinliklərindən ən əsaslı odur ki, mövcud struktur səməralı resurs bölgüsü təminat vermir. Əsl bazar strukturunun əsas səciyyəvi cəhəti bu strukturun böhranın davam etməsinə imkan verməsindən ibarətdir. Əsl struktur bazarın daimi inkişaf edən mövcudluğuna təminat verir, bütün problemləri, o cümlədən istehsal böhranını aradan qaldırır. Bu baxımdan, resursların səməralı bölgüsündə dövlətin rolü əvəzsizdir. Bazar mexanizmi özü gec-tez bu problemi həll edəcək, ancaq onun tezəldirilməsi keçid prosesini çox sürətləndirə bilər. Belə ki, mövcud kredit ekspansiyası resursların daha səməralı sahələrə axınıni təmin edə bilmir, başqa sözlə, proses çox long gedir. Əsas səbəbi isə dövlət sifarişlərinin əsaslı azalması, tədiyyə qabiliyyəti tələbin məhdudiyyət-

sıdır. Bu amillar isə məcmu səmərəli tələbin aşağı düşməsini şərtləndirir. Keynsin makroqıtsası nəzəriyyəsinə görə, böhranın əsas səbəbi səmərəli tələbin azalmasıdır. Rəqabətli bazarda resurslar məhdudlaşmış dövlət fatları yeni bazalar axtarmağa həvəsləndirməyə qabil olmamaqla yanaşı, stimullaşdırıcı pul və vergi siyasetinə onların qiymətləri yüksəltməklə cavab vermələrini şərtləndirir. Etibarlı dövlət sifarişindən əli çıxmış istehsalçılar iki yol arxında qalıblar. Birincisi, fəaliyyəti bazar əsaslarında yenidən qurmaqla, dövlət sifarişlərinin boşalmış yerinin səmərəli tələbə doldurulmasına nail olmaqdır ki, bu yol ciddi çatınlıklar götürir. Yeni əməkələr istehsalı, marketing tədqiqatı, müasirləşmə və s. çoxlu vasait və uzun vaxt tələb edir. Ancaq belə imkan mövcud deyil. Üstölk, vergilər ağır, təsərrüfatlı şərtləri qeyri - sabit, sifarişlər isə etibarsızdır. İkinci yol, hökumətin yeritdiyi siyaseti qiymətləri yüksəltməklə verilən cavabdır ki, bu, hazırda geniş yayılmışdır. Məsələn, gəmərük rüsumunun artması idxlə məhsullarının qiymətinin yüksəlməsi ilə natiçənlər və s.

Bələ hallarda müəssisələr üçün yeganə çıxış yolu qişamüddətli tədbir bank kreditlərindən istifadə olunmasıdır. Bu vasait xammal və materialların artan qiymətinin ödənməsinə yönəldilir. Bank kreditlərindən sərbəst istifadə imkamı investisiyaların artımına, müəssisələrin daxili təkmilləşdirilmə aparmasına mühüm təsir göstərir. Buna görə da keçid dövründə dövlətin qarşısında duran an başlıca məsələlərdən biri, bank sistemini müasir əsaslarla yenidən qurmaq, bank təminatlığını artırmaq və butun bazar subyektlərinin bank kreditinə sərbəst müraciət imkannı şərait yaratmaqdadır.

Hazırda respublikamızda bu istiqamətdə müəyyən ığlara görə gülümüşdür. Bələ ki, bank fəaliyyətinin tənzimləyən qanunvericilik müəyyən edilmiş, «qara» valyuta bazarına son qoyulmuş, xarici vətəndaş və firmaların milli bank şəbəkasında fəaliyyəti üçün imkanlar yaradılmışdır. Bank sisteminin inkişafına təkan verən əsas amil inflyasiyanın aradan götürülməsidir ki, bu da respublika rəhbərliyinin düzgün pul siyaseti yeritməsinin natiçəsidir.

Keçid şəraitində dövlətin iqtisadi siyasetinin nəzərdən keçirdiyimiz istiqamətləri bu və ya digər formada yalnız bir məqsədə yönəlir. Bu məqsəd məcmu məhsulun artırılmasından ibarətdir. Məhz bu göstərici ölkənin iqtisadi qüdrətini, əhalinin rifah halını müəyyən edir. Buna görə da, müəssisələrin istehsal fəaliyyəti hər vasita ilə stimullaşdırılır, onların məhsul satışı təmin etmək üçün hər cür şərait yaradılır. Keçid respublikaları beynəlxalq münasibətlərdə qəbul olunmayan himayədarlıq siyasetindən də istifadə edirlər. Bu siyasetin əsas məzmunu daxili məhsulları xarici rəqabətdən qorumaq məqsədi, idxlə məhdudiyyətlər qoyulması və daxili bazarda milli məhsulların reallaşdırılmasına şərait yaradılmasına dənibətdir. Keçid ölkələrinin, eləcə də inkişaf etməkdə olan

ölkələrin əsas çətinliyi, məhz istehsal olunan məhsulların reallaşdırılması ilə bağlıdır. Hazır məhsul satılı bilməyərək anbarlarda yığılb qalır, fəaliyyətin təkrarlanması imkanını heç endirir. Buna görə də, satış bazarlarının müəyyən edilməsi üçün dövlət müxtəlif mexanizmlərə müraciət edir; inkişaf etməkdə olan digər ölkələrdə bu sahada müxtəlif müqavilələr bağlanılır, barter əməliyyatları genişləndirilir, güzəştlər təsəbbiq olunur, məhsullar kredit əsasları ilə satılır və s.

Iqtisadi artıma gedən yol heç də yeni istehsal güclərinin yaradılmasından başlamır. Yalnız mövcud istehsalın səmərəli surətdə reallaşması üçün şərait yaradılmışdan sonra inkişaf üçün zəmin ola bilər. Keynsçilərin dedişi kimi, tələb təklifi deyil, təklifi tələbin ardınca gedir.

1.4. Bazar iqtisadiyyatında dövlət

Azərbaycan müstəqillik aldə etdikdən sonra onun qarşısında duran başlıca vəzifə dünya dövlətlərinin inkişafında mütərəqqi meyllərə uyğun gələn, müxtəlif, bərabərhüquqlu mülkiyyət və təsərrüfatlılıq formaları və bazar münasibətlərinə əsaslanan əsl demokratik hüquqi dövlət qurmaqdan ibarətdir.

Azərbaycanda bazar iqtisadiyyatının təşəkkülü prosesi müəyyən çatınlıklar və ziddiyatlarla bağlı olub, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində özünü bürüza verir.

Iqtisadi münasibətlərin yenidən qurulması, inzibati-amırlıksystemindən imtina edilməsi, hər yerdə iqtisadi amillərdən səmərəli istifadə edilməsinə, bazar münasibətlərinə keçməyi təkildə tələb edir. Burada başlıca məqsəd ölkəni böhranlı vəziyyətdən çıxarmaq, əmək qılığında son qoymaq, tələb və təklif arasında təraflılığı təmin etmək, normal maliyyə-kredit sistemi yaratmaq və bütün sahələrdə sosial-iqtisadi tərəqqiya nail olmaqdan ibarətdir.

Bazar iqtisadiyyatı inzibati-amırlıq sisteminin əksidir, ictimai tərəqqi və iqtisadiyyatın inkişafının səmərəli yoluştur. Bazar iqtisadiyyatına keçməkdə məqsəd işçilərin maddi marağının yüksəltilməsi əsasında yüksək texnika və texnologiyaya əsaslanan istehsal və istehsalın quruluşunu isə əhalinin sosial - mədəni tələbatlarını ödəyə biləcək istiqamətdə inkişaf etdirmək yolu ilə ölkədə səmərəli iqtisadiyyat yaratmaqdan ibarətdir.

Hər hansı bir iqtisadi sistemin normal fəaliyyətinin təmin edilməsindən dövlətin rolu əvəzsizdir. Dövlətin iqtisadiyyatın qarşılıqlı əlaqəsi əsas məsələlərdən olub. Dövlətin iqtisadiyyatın əks-təsirinə müvafiq müdafiə siyaseti yürütməklə iqtisadi inkişafə təkan verir, dövlətin iqtisadiyyatı özünə tabe etdirmək cəhdli iqtisadi dörgünluğuna aparır, dövlət iqtisadi

inkısa bu və ya digər sahədə əngol tərətməklə deformasiyaya səbəb olur ki, bu da inkısaşa yeni, mənfi, ya da müsbət meyilləri meydana çıxarır. Müasir şəraitdə dövlətlər məhz üçüncü istiqamətə üstünlük verirlər. Tarixi sinədən çıxmış hər üç mexanizm üçüncüsünün daha səmərələ olduğunu göstərir. İqtisadi sahənin dəqiqliklə öyrənilməsi, inkısaş istiqamətlərinin aşkar edilməsi, nəzərə çarpan mənfi meyillərin qarşısının alınması və s.-don ibarət olan bu mexanizm dövlətin iqtisadiyyatına ümumi nəzarətini və iqtisadi inkısaşın bütünlükələri lazımi axara salınmasını əsaslanırmışla, müasir dövlətlərin əksoriyyətində iqtisadi siyasetin əsasını təşkil edir.

Bazar iqtisadiyyatında dövlətin rolunu geniş şəkildə izah etməzdən avval, bu rolun nə dərəcədə mühüm olduğunu əsaslandırmış ümumi məqsəd baxımından da vacibdir. Müasir bazar iqtisadiyyatı əmtəə və xidmətlərin arzuolunan şəkildə məbadilə olunduğu ideal bazarlardan hələ çox uzaqdır. Cəmiyyətin mövcud resurslarından maksimum fayda ilə istifadəni təmin edən belə bir ideallıq dövlət müdaxiləsinə ehtiyac duyurur. Ancaq ən çox inkısaş edən dövlətlərin də iqtisadi quruluşu «gözəğörünç»-ən heç bir çatılık olmadan hər şeyi həll edəcəyi ideal bazarдан çərklənməsinə, işsizliyə, güclü təbəqələşməyə və s. aparın çatışmamazlıqlardan azıyyət çəkir. Buna görə də dövlətin fasiləsini olaraq iqtisadiyyatın tənzimlənməsində iştirakı vacibdir. Hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində bir çox Qərb dövlətləri «dövlətə mədaxiləsiz iqtisadiyyat», «azad bazar iqtisadiyyatı» adı ilə məşhur olan prinsipə sözün əsl mənəvəsində əməl etməyə çalışırlar. Bu prinsip dövlət mədaxiləsini minimuma endirməyi və iqtisadiyyatı qüvvələrin «azad oyunun» ixtiyarına buraxmağı əsas götürürdü. Ancaq qüvvələrin azad oyunu öz «bəhərşin» verdi. Kapitalizmin təkrarlanan istehsal böhəranları, eləcə də iqtisadiyyatda hərbiləşmə, müstəmləkəçilik və s. dünyəvi amillər dövlətin iqtisadiyyata yenidən, həm də daha ciddi şəkildə cəlb olunmasını zəruri etdi.

Iqtisadiyyatda dövlət bazar mexanizmində tez-tez meydana çıxan çatışmazlıqları aradan qaldırmalı olur. Ordu, polis, milli meteoroloji xidmət, tikinti və s. bütün bunlar dövlət faaliyyətinin özünəməxsus istiqamətlərinə çevrilməklə dövlətin iqtisadi rolunu daha da canlandırır. Kosmik və digər elmi tədqiqatlar, sosial təminat və s. dövləti fondlarından maliyyəlaşdırıldıyi üçün dövlət mühüm maliyyə subyekti kimi maliyyə sahəsində həlliçi rol oynayır. Bütün fiziki və hüquqi şaxsləri vergiyyə cəlb etməklə daxili məhsulun yenidən bölgüsünü şərtləndirir. Bazar iqtisadiyyatında dövlət faaliyyətinin üç mümkin növünү fərqləndirməklə onun rolunu müəyyən etmək daha məqsədəyəngündür. Bu funksiyalarla ilk növbədə səmərəliliyin artırılması, bərabərliyin təmin olunması və makroiqtisadi sabitliyin, artımın stimullaşdırılması aiddir.

Səmərəliliyin artırılması dedikdə, bazar iqtisadiyyatının təbii inkısaşından doğulan mənfi təzahürərlərin - ətraf mühitin çirkəlnəməsinin, inhişarşmanın və s.-nın problem kimi həll edilməsi başa düşür. Adam Smitin sözloru ilə desək, bazar mexanizminin üstünlükleri yalnız o vaxt reallaşır ki, mükəmməl rəqabət bərəqərər olur. Belə bir şəraitin mövcudluğunu bütün əmtəə və xidmətlərin bazarında öz haqqı qiymətinə mübadilə olunmasını təmin edir və hər hansı alıcıının, yaxud satıcıının bazar qiymətlərinə və ümumiyyətlə, bazarə təsir göstərməsini imkan xaricində qoyur. Rəqabətə ona alıqəsən, yəni inhişarın züür etməsi iqtisadi səmərəyə əsaslı mənfi təsir göstərdiyindən, onuna mübarizə müasir dövlət iqtisadi siyasetində mühüm əhəmiyyət kəsb edir. İlk dəfə ABŞ-da qəbul olunan antiinhişar qanunvericiliyi sonralar bütün ölkələrdə özünəməxsus formada qəbul olunmuşdur. Azərbaycan respublikasında antiinhişar qanunvericiliyi, eləcə də rəqabət haqqında qanun mövcuddur və bu qanunların həyata keçirilməsinə təmin etmək üçün xüsusi qurum - Dövlət Antiinhişar Siyasəti və Sahibkarlıq Kəmək Komitəsi faaliyyət göstərir. Bu dövlət qurumunun əsas vəzifəsi təkmil rəqabəti möhkəmlətməklə, təsərrüfatda «gözəğörünməz»-əlin faaliyyətini təmin etməkdir. Belə bir mexanizm isə resursların səmərəli istifadəsinə və iqtisadiyyatın öz istehsal imkanlarının son həddində yaxınlaşmasını reallığa çevirir. Dövlət bütün iqtisadi sahələrin təkmil rəqabət çərçivəsində İsləməsinə təmin etməkla, bazarların ən yüksək texnologiya və minimum məqdarlı resursların köməyiylə cəmiyyətə lazımlı olan bütün nəmətəri istehsal etməsinə şərait yaradır. Ancaq bu vəzifənin yerinə yetirilməsi bazar iqtisadiyyatının əsas səciyyələrinin təkmil rəqabət meyarlarına uyğun gəlməməsi müraciətələr. Bu uyğunsuzluğunu şərtləndirən amillərin əsasları qeyri-təkmil rəqabət (məsələn, inhişar), xarici səmərələr (məsələn, ətraf mühitin çirkəlnəməsi) və ictimai rəsifətin (məsələn, milli müdafiənin) təmin olunması kimi qəçiləməzlərlərdir ki, bunlar da cəmiyyətin maddi sərvətinin bu və ya digər şəkildə israf olunmasına səbəb olur. Belə bir şəraitdə yalnız dövlətin qüdrəti bütün problemlərin eyni vaxtda və optimallı şəkildə həll edilməsinə təminat verir.

Qeyd etmək lazımdır ki, bazarın səmərəliliyini azaldan amillərdən ən birincisi qeyri-təkmil rəqabət və ya inhişardır. Təkmil rəqabət şəraitində də heç bir firma bazar qiymətlərinə nəzərə çarpan mənfi təsir göstərə biləmədiyi halda, inhişarlıq vəziyyəti bunun tam əksini diktə edir. Məsələn, telefon şirkəti və ya həmkarlar ittifaqı müvafiq olaraq telefon xidmətinə və ya əmək bazarına təsir etmək iqtidarındadırısa, deməli inhişarşma mövcuddur, baxmayaraq ki, o, müsbət, yaxud mənfi nəticələrlə müşayiət olunur. İnhisarlıqın labübələri hallarda, yəni onu aradan qaldırmaya mümkün deyilsə, dövlət birbaşa təsir əsaslı ilə mənfi nəticələri neytrallaşdırmağa çalışır. XX əsr ərzində dövlətlərin əksər hissəsi qeyri-təkmil rəqabətin nəticələrini zaiflətmək üçün ciddi mədaxila-

siyasatı yürütütmüşler. Bu hər şeydən əvvəl qiymətlərin qəti olaraq tənzimlənməsindən və inhişarların gölərinə nəzarətdə özünü göstərməsidır.

Bazar iqtisadiyyatında dövlətin əsas diqqətini cəlb edən məsələlərden biri bazarın xarici təzahürüləridir. Texnika və texnologiya inkişaf etdiyəcək, dövlətin üzərləmə olduğu mənfi təzahürülərin miqyası da genişlənir. Ümumi inkişaf nəticəsində istehsal olunan enerjinin, kimyavi və s. zərərlər məlumatlarının həcmi durmadan artır ki, bu da həmin problemlərin əleyhinə mübarizənin çatın olduğunu, o cümlədən ətraf mühitin çirkəkləşməsinin daha böyük təhlükəyə səbəb olmasını şərtləndirir. Bu cür global problemlərin həlli təklidkə ayri-ayri dövlətlərin deyil, bütün dünya dövlətlərinin səylərinin birleşməsini tələb edir. Məhz bu baxımdan dövlət tənzimində istehsalın mənfi təzahürleri ilə – suyun və havanın çirkəkləşməsi, faydalı qazıntılarından dağdıcı istifadə, zəhərli tullantıllar, təhlükəli dərman vasitələri, radioaktiv mətəraillər və s. ilə münasibətə ciddi diqqət yetirilir. Ümumi təhlükəsizlik, daha doğrusu, avtomobil lərə tətbiq olunur. Təhlükəsizlik qayışından tutmuş nüvə sinəqlərinin aparılması qaydalar nadək dövlətin etdiyi bütün oxşar cəhdər yarın bir məqsəd, comiyətin ümumi rıfahının, o cümlədən iqtisadi rıfahının yüksəlkəsəmə xidmət edir.

Müasir bazar iqtisadiyyatı tərətdiyi mənfi təzahürlər məqabılındı böyük sərvətlər boxş edir. Şose və dəmir yollarının çökülməsi müyyəyen məsələ sahalarının qırılmasını tələb etsə də, digər tarofdən böyük fayda verir, su elektrik stansiyalarının tikilməsi bəzi əraziləri su altında qoysa da, təsərrüfat enerji ilə təmin edir və s. Bütün bunlar zəruridir, onların mənfi nəticələri isə labüddür. Dövlətin bu sahədə rolü həmin proseslərdə müyyən optimallığı nail olunmasını təmin edir.

Dövlət üzərinə düşən mühüm vazifələri yerinə yetirmək üçün böyük həcmədə vasitələr malik olmalıdır. Belə vasitələr üçün əsas mənbə rolunu vergilər oynayır. Müxtəlif golrlar üçün müyyəyen edilmiş vergilərin səviyyəsini dəyişməkla, vergi güzəştləri etməkla, vergialmanın minimum səviyyəsini aşağı salmaqla dövlət iqtisadi təsiklə təsir etmək, yüksək inkişaf sürətini təmin etməyə çalışır.

Bazar iqtisadiyyatının əsas təməyüllərindən biri də galirlərin sosial ədalət və bərabərlik prinsipi əsasında bölüşdürülməsi mexanizminin mövcud olmasıdır. Yuxarıda comiyətin maddi və intellektual resurslarından səmərəli istifadə olunmasında, iqtisadiyyatın istehsal imkanlarının mümkin həddində işləməsində dövlətin əvəzsiz rolu açıqlandı. Ancaq belə bir şərait tam bərəqərər olduqda belə, bazar iqtisadiyyatının sosial bərabərlik əsasında işləməsinə təminatı yarın dövlət vərə bilar. Məsələ ondadır ki, galirlərə çoxsaylı qüvvələr – təbib bacarıq, təhsil, varişlik, uğur, elcə də idarəetmədə olan ziyyətlər: korrupsiya, mütaşəkkil cinayətkarlıq və s. təsir göstərir ki, bu da golr vergisinin ədalətsizliyini şərtləndirir.

Qeyd etmək lazımdır ki, qocalara, əllillər, işsizlər və digər imkansız şəxslərə dövlətin verdiyi transfert ödənişlər galirlərin adalıtlı bölgüsündən əsas amillərindən biridir. Digər vasita dövlət tərəfindən azgəlmiş qrupların subsidiyalasdırılması, arzaq, mənzil, tibb xidməti sahəsində dotasiyaların verilmesi ümumi gölrlə müqayisədə çox az olsa da, sosial və maddi təminat səfərsində nəzərəçarpıcı dayisikliklər müşayiət olunur.

Dövlət iqtisadiyyata müdaxiləsi nə qədər geniş miqayış olsa da, qüvvələrin azad oyunu xroniki bələdlər tərətməkdə davam edir. Bazar iqtisadiyyatının bərəqərər olduğu dövlətlərdə onu müşayiət edən inflyasiya, işsizlik, istehsal böhranları və s. problemlər yalnız son on illiklərdə asası dövlət iqtisadi siyasetinin təsiri altında öz qorxuncluluğu itirmişlər. İqtisadi təsiklilikdən siyaset konsepsiysiyası, iqtisadi artım və təsiklə nozariyyələri 1970-1980-ci illarda Amerika və Avropanın iqtisadişti alımları, xüsusun Marşallın, Samuelsonun və b. şəxsində dəha da inkişaf etdirilərək dövlət iqtisadi tənzim mexanizminin əsas altına çevrildi.

P.Samuelson çox haqlı olaraq obraxlı şökildə yazır ki, «Birləşmiş Ştatlar dünyada an böyük müssəsidir». Bütün bunlar bir dəha sübut edir ki, işlək dövlət tənzimləmə mexanizmindən malik olmadan bazar iqtisadiyyatının səmərəli səaliyyətini təmin etmək mümkün deyildir. 80-ci illərdə ABŞ-də və Qəribi Avropa ölkələrində təqyan ədən inflyasiya və işsizlik problemləri sort monetar siyaset vasitəsilə aradan qaldırıldı. Təcrübə göstərdi ki, düşünülmüş dövlət siyaseti iqtisadiyyatda istonilən xroniki geriləmə hallarını aradan qaldırır. Eyni hadisə SSRİ-nin dağıdılmasından sonra müştaqililik əldə ədən respublikalarda da özünü bürüza verdi. Uzun müddət mövcud olan inflyasiya sort pul siyasiət nəticəsində aradan qaldırıldı. Müasir dövlətlər qeyd olunan problemlərin baş qaldırılması üçün çox ehtiyatlı vergi-büdcə və kredit-pul siyaseti həyata keçirirlər. Vergi-büdcə siyaseti vergilərin toplanması nəticəsində golrlar müyyəyen hissəsinə dövlətin əlinde camlaşdırır ki, o da öz növbəsində zəruri sahələri maliyyələşdirir. Kredit-pul siyaseti isə pul təklifini və faiz dərəcələrini müyyəyan edir. Beləliklə, dövlət investisiyalara və faiz dərəcələrinə həssas olan digər xərcələrə fəal təsir etmək imkani əldə edir. Bunun da nəticəsində xərcələrin ümumi səviyyəsinə, iqtisadi artım sürətinə, məhsul baxılışının həcmində, maşğulluq səviyyəsinə, qiymətlərə və təbib ki, inflyasiyaya fəal nəzarət mexanizminin formalşası üçün zəmin yaranır.

80-ci illərdən etibarən əksər dövlətlərin iqtisadi siyasetdə əsas diqqət yetirdikləri makroiqtisadi siyaset mövcud problemləri hall etməklə yanaşı, iqtisadi artım və məhsuldarlıq kimi üzümü müdddəti məqsədlərə nail olmaq niyyəti daşıyır. Məsələn, bir çox sənaye ölkələri istehsalat stimulasiyadırmaq üçün vergi dərəcələrinin endirimləşməndən geniş istifadə edirlər. İstehsalın çox aşağı səviyyədə olduğu ölkələrdə bu cür vergi siyaseti həmişə öz böhrəsini göstərir. Investisiyaya mənfi təsir göstərən dövlət xərcələrini məhdudlaşdırmaq da cəhətlər edilir. Ümumiyyətlə, bazar iqtisadiyyatda sabitiyyə və iqtisadi artımı nail olmaq məqsədilə dövlətin tətbiq etdiyi makroiqtisadi siyaset vergiçiqymət və dövlət xərcələri mexa-

nizmlerini şahâ eden vergi – bûcda siyasatını və kredit-pul siyasatını (faiz dövâcelerînə və kreditləşdirməyə nəzarət) özündə birləşdirir.

Hazırda bəzi iqtisadçılar bazarın planlaşdırılmasını qeyri-mümkün sayırlar. Onlar göstərilər ki, bazar və plan heç vaxt bir araya sığa bilməz. Əslində isə, bazar mexanizmlə istənilən ölkədə təsərrüfat fəaliyyəti dəqiq planlaşdırılır. İctimai tələb dəqiq öyrənilir və istehsal yarın yalnız tələbə xidmət edir. Bazar iqtisadiyyatında plan inzibati-amırlıq sistemindən onuna fərqlərin ki, bu plan sərt, dayışmaz deyil, məcmü tələbin dayışıklılığının çox həssaslaşla uyğunlaşdırır. Plan heç de sadəcə olaraq yuxarıların göstərilişinən hayata keçirilməsi demək deyil. Bazar sisteminde dövlət yalnız idarə etdiyi sahələri – hərbi, təhsili, sahiyyəni, tikintini və s. planlaşdırır. Xüsusi bölmə isə müxtəlif iqtisadi dövlət metodları vasitəsilə müyyən qədər idarə edir.

Planlaşdırma isə idarəetmənin asası, onun başlıca metodudur. Yalnız planlı iqtisadiyyatin başçılıyinin tələbatını lazımı qədər ödəməyə qədər olduğu indi bütün ölkələrin iqtisadçıları tərəfindən təsdiq olunur. İqtisadi hayatı təcrübəsi, araşdırma və müşahidələr göstərir ki, bazarın bütövlükdə planlaşdırılması qeyri-mümkün olduğu halda, onun subyektlərinin fəaliyyətinin planlaşdırılması obyektiv cəhətdən zəruridür. Məvcud qanunvericilik bazası, o cümlədən inhisar aleyhina, sahibkarlıq fəaliyyəti haqqda qanunlar, sağlam rəqabət və reklamin töməni, keyfiyyətə nəzarət və s. kimi dövlət tənzimli atlətləri bazar subyektlərinin fəaliyyətini bilavasitə olmasa da, dolayı yolla tənzim etməyə yönəldilir. Burada subyektlər dedikdə, istehsalçı və istehlakçı müəssisələr, firmalar, birləşklər, şəhərdər cəmiyyətləri, assosiasiyyalar, ev təsərrüfatları və s. hüquqi və fiziki şəxslər başa düşülür. Onların hər biri öz fəaliyyətlərində qisa, orta (1-5 il) və uzunmüddətli (5-15 il) planlaşdırımıya müraciət edirlər. Görkəmli iqtisadçı Filipp Kotlerin fikrinə, bir vaxtlar bəzi firma rəhbərləri vaxt məhdudiyyən, digərləri təsərrüfat təcrübəsinə asas tutaraq, planlaşdırırmaz da keçinmək mümkin olduğunu söyləyirdilər. Ancaq sonralar təsərrüfat quruluşunun mürakkəbəşəşası, firmaların sayıının artması, rəqabətin yeni xüsusiyyətlər kəsb etməsi və yərə gətirib çıxardı ki, istehsalçılar düşünülmüş planlı fəaliyyətin rəlinən dərk etməyə başladılar.

Dövlət iqtisadiyyatı liberallaşdırılmışa qalma yənəsi, iqtisadi və sosial inkişafın ahəngdar və səratlı olmasına, ictimai istehsalın möhəsildarlığını təmin etməli, mövcud ehtiyatların səmərəli istifadəsinə realliga çevirmək üçün planlaşdırma-ya xüsusi diqqət yetirməlidir. Hazırda dünyadan əksər ölkələrdən uğurla tətbiq olunan planlaşdırma demokratik mərkəziyyət prinsiplərinə əsaslanır. Bu prinsip ayrı-ayrı şəxslərin və qruplarının maddi marağının asas götürülməklə, onların imkan və təsəbbüslerin tənzimləyir. Əsl bazar bütün qabiliyyətlə insanlar üçün fəaliyyət imkanı tömən edən məkandır.

Bazar planlaşdırılması sərt mərkəzliyi rədd edir, hökumət komanda deyil, yalnız sifariş verə bilər. Müvafiq firmalar bu sifarişləri qəbul etməkdə tam sərbəstdirlər. Onların təklif edilən sifarişləri qəbul etməsi

üçün təbii ki, bu təklif səmərəli olmalıdır. Buna görə də, bu cür münəsibət asılılıq və komanda əsasında deyil, iqtisadi dövlət tənzimli əsasında qurulmuş olur. Subyektlərin mövəud qanunlara uyğun fəaliyyət göstərməsinə yerli dövlət orqanları nəzarət edirlər. Lakin subyektlər qanunauyğun olaraq istənilən növ fəaliyyətlə məşğul olur bilirlər. Dövlət və hökumət orqanları ölkə iqtisadiyyatını müəyyən dövrlər üzrə planlaşdırıda, bu plana emal edilmişsi üçün heç bir məcburi tədbirdən, komandanın istifadə etmirlər. Planlaşdırma yolu ilə dövlət iqtisadi siyaseti müəyyən edilir, tənzimləmə üsulu ilə isə bu siyaset reallaşdırılır. Onların məcməsu isə ümumi idarəciliğin deməkdir.

Bazar iqtisadiyyatının yarandığı ilk dövrlərdə onun idarə edilməsinin qanunauyğun əsasları mölüm olmadıqdan, tez-tez böhranlar baş verir, makroiqtisadi problemlər cəmiyyəti çülgələyirdi. Ancaq getdikcə idarəetmənin qanunları aşkar edilməyə başlıdə və bazarın tənzimlənməsinin ince əsulları müəyyən edildi. Tələb və təklifin tənzim edilməsinin mümkünləşəsi bazarın həm makro, həm də mikro soviyyədə idarə edilməsini reallaşdırır. Yeni tənzim metodları bazarın formasını və ya məzmununu dəyişmədi. Əmtə-pul münasibətləri azadlığı bazar mexanizminin bütün potensial stimullaşdırıcı vasitələrinin birgə mövəcudluğuna töminat verir.

Dövlətin bazarla müdaxiləsi rəqabət mexanizminin düzgün işini təmin etmək, qanunlara riayət olunmasına nəzarət, bazar subyektlərinin qanuni mənafələrini müdafiə məqsədi ilədir. inkişaf etmiş ölkələrin hamisində hökumət nəzindən baş nəzarət idarələri vardır. Mossoul, 80-ci illərdə ABŞ-da düzgүnlük, doğruluq, namusluqlu, səmimilik və səmərəllilik üzrə Prezident Şurası yaradılmışdır. Şura ölkənin federal programının həyata keçirilməsindən hər cür sui-istifadəyə, xəyanət və cinayət qarşı mübarizə aparan bütün nəzarət-tətbiş orqanlarının işini əlaqlaşdırır. Nəzarət-tətbiş orqanları qanunu pozanları dövlət sifarisindən məhrum edir, normal işləməyən qaydalara yenidən baxır, qaydaları pozan şəxslər və firmalara cərimələr tətbiq edir və s. Bazar mexanizminin fəaliyyətini hər hansı bir formada ilk dəfə olaraq pozan hüquqi və ya fiziki şəxs bunun aşkar edildiyi halında böyük məbləği cariə ödəməli olur.

Bazar iqtisadiyyatı nə qədər təkmil olsa da, bütün iqtisadi qurumlar kimi, o da bütün tələbatları ödəməyə qədər deyil. Tələbatların qeyri-bərabər ödənməsi ona da xasdır. Gəlirlərin dəstəklənməsi üzrə dövlətin yeritdiyi siyaset yoxsulluqla mübarizənin mühüm dövlət məqsədi olmasına dələlat edir. Sosial töminat dövlətin iqtisadi subyekti kimi fəaliyyətində mərkəziyət yeri tutur. Bu şəhədə dövlət siyaseti iki istiqamətdə – sosial siyorta və dövlət yardımı proqramları istiqamətində təzahür olunur. Sosial siyorta təqəüdə və müvəqqəti işsizliyi görə töminatı nəzərdə tutuduğu şəhədə, dövlət yardımı çoxuşaqlı ailələrə, analığa görə, təbii əslakət və s. Səbəbəldən dövlətin həyata keçirdiyi xeyriyyə proqramıdır.

II FƏSİL

BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ İQTİSADİYYAT VƏ SİYASƏT, ONLARIN QARŞILIQLI ƏLAQƏSİ

2.1.Siyasət və dövlət

*«Azərbaycanın uğurlarının təməlində
düşnünümüş iqtisadi siyaset və iqtisadi
islahatlar durur»*

İlham Əliyev

Siyasət - küləklərin dövlət idarəciliyində, onun formaları, vəzifələri və məzmununun müəyyən edilməsində iştirakim ifadə edən xüsusi fəaliyyətdir.

Hər cür fəaliyyəti siyaset hesab etmək olmaz. Siyaset əsasən hakimiyyətə münasibətdə meydana çıxır. Siyasetdən an mühüm ideya dövlət hakimiyyətinin saxlanmasını, onun fəaliyyəti üçün əlverişli şərait yaradılmasını və ya həmin hakimiyyətin dayışdırılmasını tələb edir. Antagonist cəmiyyətlərdə siyasetin əsas möqsədi dövlət hakimiyyəti vəsaitəsində iqtisadi cəhatdən qüdrətli olan hakim sınıfı mənafeyini qorumaq, onun siyasi hakimiyyətinin da təmin etməkdir. Cəmiyyətin iqtisadi mənafələri, natiçədə siyasi fəaliyyətin sosial sabobu kimi çıxış edir. Məhz buna görə də çox zaman siyaseti iqtisadiyyatın təmərküzlaşmış ifadəsi adlandırırlar. Siyasi hakimiyyət iqtisadi münasibətlərin yenidən qurulmasının mühüm amili kimi çıxış edir. Bu cəhat isə siyasetin və siyasi münasibətlərin nisbi müstəqilliyini də ifadə edir. Lakin siyasetin mütləqə çevriləməsi iqtisadiyyatın, sosial-mədəni təraqqığının tamamilə ona tabe ediləsi nəticəsində praktik fəaliyyətdə avantürizm və volyuntarizm məyilliği baş verir. Siyaset o zaman qüdrətli idarəetmə sənətinə çevirilir ki, o, elmi cəhatdən əsaslanırsın və yüksək mənəvi dəyərlərlə qovuşsun, onlara uyğun olsun, yüksək, humanist, mənəvi ideallarla uzaşın.

Siyasət və ya siyasi fəaliyyət müəyyən siyasi hakimiyyət mövcud olmadan həyata keçirilə bilməz. Siyasi hakimiyyət siyasi fəaliyyəti reallaşdırın müəyyən icradicilik və qanunverciliç orqanlarının məcməusudur. Buraya əsasən dövlət aparatı və onun orqanları, siyasi partiyalar, həmkarlar ittifaqları, gənclər təşkilatları, müxtəlif ictimai və yaradıcılıq ittifaqları, dini təsisatlar və s. daxildir. Bütün bunlar elə möhkəm çülgəşmiş mexanizma çevirilir ki, onun əsasında siyasi rejim formallaşır və hər bir cəmiyyətdə siyasi hakimiyyət həyata keçirilir.

Cəmiyyətin siyasi təşkil və münasibətlərin sisteminde əsas rol dövlətə məxsusdur. Belə ki, cəmiyyətdə dövlət sosial sınıfı strukturu bütöv şə-

kilda əhatə etməklə bütün sınıf və təbəqələrdən ibarət olan insan gruplarının mənafeyinə bu və ya digər dərəcədə toxunur.

Qeyd etmək lazımdır ki, mütləkəssilər dövlət tarixi kategoriya kimi baxaraq onu inkişafda götürmür, dövlətin hənsi şəraitdə meydana gəldiyimin, tarixi inkişafının vəlüb getməsi şəraitin ardıcılıqla təhlilini vermədir. Qeyd etmək lazımdır ki, tarixi inkişaf prosesində müxtəlif sınıfların mülkiyyət və istehsal vəsaitlərinə müxtəlif münasibəti formallaşır, sınıflar arasında mənafətəksliyi yaranır. Bu şəraitdə cəmiyyətdə «qayda-qanun yaratmaq» möqsədi dövlətin yaranması tarixi zərərət olur. Dövlət sınıfı ziddiyyətlərin, barışmazlığın möhsulu və təzahürüdür. Sınıf ziddiyyətlər harada, nə zaman və nə dərəcədə obyektiv surətdə barişdirılıla bilinməsə, dövlət də oradə, o zaman və nə dərəcədə meydana gəlir.

Bildiyimiz kimi, hər bir dövlətin iki əsas funksiyası vardır: daxili və xarici. Təsərrüfat quruculuğu, qanunverciliç, nəzarət, intizam, tərbiya və s. vəzifələri həyata keçirmək dövlətin daxili funksiyasını, xarici dövlətlərlə, iqtisadi, siyasi, hərbi, mədəni və s. əlaqələrin tənzim edilməsi, əlkənin bütövlüyünün qurunması isə dövlətin xarici funksiyasını təşkil edir.

Tarixdə müxtəlif cür dövlət idarəciliyi formaları mövcud olmuşdur, məsələn, quldarlıq dövlətinin idarəciliq forması olan monarxiya, yəni «tək hökmdarın qeyri-məhdud hakimiyyəti, imperator, şah və s.» respublikada formallarından aristokratik və demokratik respublika; ali hakimiyyət orqanı müəyyən müddətə seçilir. Feodalizmədə əsas dövlət idarəciliyi forması monarxiyadır. Kapitalizmədə isə dövlət idarəciliyinin müxtəlif formaları mövcuddur: respublika, monarxiyalı respublika, parlamentli respublika və s. Sosialist dövləti idarəciliyinin isə üç forması mövcud olmuşdur. Paris Kommunası, sovetlər respublikası və xalq demokratik respublikası.

Müstəqillik qazanmış hər bir xalq öz demokratik dövlətini qurma-dan milli azadlıq hərəkatının natiyyətlərinin qoruyub saxlaya bilməz. Hər hansı suveren olğa öz iqtisadiyyatının yüksəltmək, sosial-siyasi və monəvi islahatları həyata keçirmək, orazi bütövlüyünü qoruyub saxlamaq üçün güclü demokratik dövlətə nail olmalıdır. Bu, iştıqlalıyyətin əldə etmiş əlkənin an ümddə vəzifəsidir.

Qeyd etmək lazımdır ki, öz suverenliyini elan etmiş Azərbaycan Respublikası da Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə bu yolda ilk addımlarını atmışdır. Artıq respublikamızda müstəqil demokratik dövlətin qanunverci və icra hakimiyyəti orqanları formalşdırılmış, dövlətin mühüm atributları olan ordu yaradılr, pul İslahatı həyata keçirilir. Indi Azərbaycanın öz dövlət bayraqı, himni və gerbi vardır. Demokratik dövlət quruculuğu 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası ənənələrinin bərpası yolu ilə davam etdirilir.

Möhətərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadiyyatı, ordusu, integrasiya əlaqələri sərətlə inkişaf edir. Azərbaycanda müstəqil demokratik dövlət quruculuğu 20 il yaxın bir müddədə Ermənistanın respublikamıza qarşı orazi iddiaları əsasında apardığı

müharibə şəraitində həyata keçirilir. Bütün bunlara baxmayaraq, Azərbaycanın bütün iqtisadi, mənəvi, siyasi, hərbi intellektual potensialı müharibənin həllinə yönəldilmişdir. İqtisadi və sosial sahələrdə, demokratik dövlət quruculuğunda ilk addımlar atılmış, müxtəlif mülkiyyət formalarının, özəllşəmənin, dövlət vergi və görük siyasətinin, maliyyə-kredit siyasətinin, xarici ticarət əlaqələrinin yaradılması və s ölkədə böyük inkişaf təkan vermişdir. Bütövlükdə demokratiyanın mahiyyətini təşkil edən, demokratik dövlət quruculuğunda həyata keçirilməsi zəruri olan başlıca princip və tələblər qarşıya qoyulur:

- cəmiyyət miqyasında coxluğun hakimiyyətinin bərqərar olması, coxluğun qəbul etdiyi qanun və qorarların həyata keçirilməsinin hamının və hər kəsin borcu və vəzifəsi kimi qəbul edilməsi;
- cəmiyyətdə qanunun alılıyi principle hamının qəti əməl etməsi, qanunun alılıyin həyata keçirilməsinə real maddi, sosial-siyasi və mənəvi təminat verilməsi, bu əsasda hüquqi dövlət formalasdırılması;
- milli, dini, siyasi və s. mənəsibiyyyətdən asılı olmayıaraq vətəndaşların tam siyasi, hüquqi və mənəvi azadlıqlarına və hüquq bərabərliliklərinə təminat verilməsi;
- millətlərərət etnik və dini adalat, ayrı-seçkiliq hallarına yol verilməsi, xalqların haqqı dostluğunu və əməkdaşlıq münasibətlərinin qararlaşması üçün təminat verilməsi;
- siyasi dövlət quruluşu sistemində aşağıdakı yuxarıya bütün qanunlara və icraedicilik hakimiyyəti orqanlarının müəyyən müddət daxilində seçkili olmasının tamın edilməsi, rəhbərlərin və dövlət orqanlarının seçicilər qarşısında hesabat vermesi, xalq qarşısında tam məsuliyyət daşımı;
- konstitusiyanın və ona uyğun qəbul edilmiş qanunların toxunulmazlığının tam tamın edilməsi;
- içtimai-siyasi və mənəvi fəaliyyətdə çoxpartiyallılıq, fikir plüralizminə rəy və mövqelərin müxtəlifliyinə geniş meydan verilməklə ümumiyyətli mənafə əsasında bütün içtimai birlək və hərəkatların, içtimai təşkilat və siyasi partiyaların həmrəyliyi, yekdilliyi üçün maksimum təminat verilməsi; cəmiyyətin və millatın ümumi mənafeyinin fərdi, şəxsi və grup mənafeyindən üstün tutulması;
- sosial-siyasi və mənəvi fəaliyyətdə beynəlmiləqlikləşmə millilik, milli döyərlərlə başarı sarvatlar, milli tarixi ənənələrlə müasirlik, ümumi demokratik prinsiplərlə milli idarəcilik ənənələrinin üzvi vəhdətdə həyata keçirilməsi;
- qonşu dövlət və millətlərlə, bütün xarici ölkə və xalqlarla qonşuluq və əməkdaşlıq edilməsi, heç bir dövlətə qarşı ərazi iddialarının sürüləməsi, öz ərazisinin bütövlüyünün qorunub saxlanması üçün ümumi mənafə əsasında ölkədə millətdaxili və millətlərərət həmrəyliyin və birlərin təmin edilməsi, onların milli - mədəni mənəvî mənafeyinə həqiqətlərinin qorunub həyata keçirilməsi və s.

2.2. İqtisadi siyaset

Bazar iqtisadiyyatı şəraitində ölkənin iqtisadiyyatının inkişafı və möhkəmlənməsi dinamik və davamlı inkişaf yolu ilə nə qədər çox irəli gedir, istehsalın təşkili və idarə edilməsinin, rəhbərliyin elmi prinsipləri bir o qədər inamlı həyata daxil olur. Ölkəmizdə həyata keçirilən iqtisadi siyaset işləyib hazırlanmaq və əməli surətdə həyata keçirmək getdiqədən artıq dərəcədə dövlət başçımızın fəaliyyətinin on mühüm istiqamətinə çevrilir.

Həzirdə ölkə rəhbəri İlham Əliyevin dünyada nüfuzunun artması, bütün cəmiyyətin müqəddərəti üçün onun üzərində tarixi məsuliyyət qoyur. Həmin andan etibarən ölkə iqtisadiyyatının inkişafı problemləri, iqtisadi siyaseti, yanı ölkə iqtisadiyyatını, insanlar arasında iqtisadi münasibətləri normal şəkildə tənzim etmək sahəsində Azərbaycan dövlətinin fəaliyyətinin problemləri zəhmətkeşlərin, dövlət başçısının diqqət mərkəzinə keçir. İqtisadiyyat yeni bazar sisteminə kecidin qalabası uğrunda mübarizənin həlliəcisi sahəsinə çevirilir. Müvafiq surətdə ölkə başçısının siyastında, V.I.Leninin dediyi kimi, «İqtisadiyyat siyaseti» və ya iqtisadi siyaset on plana keçir. Leninin «İndi bizim başlıca siyasetimiz dövlətin iqtisadi quruculuğundan ibarət olmalıdır» müddəsi bizim dövrümüzdə də öz aktuallığını tamamilə saxlayır.

Dövlətin iqtisadi siyaseti dövrümüzün on qabaqcıl elmi olan iqtisadi nəzəriyyənin həyatda yoxlamış müddəslərinə əsaslanır. Bildiyimiz kimi, iqtisad elmi donub qalmış ehkamlar və formullar məcməsu deyildir, durmadan inkişaf edən tələmdir. Onun yaradıcı ruhunu rəhbər tutaraq dövlət həyatın tələb etdiyi yeni müddələr irəli sürür, eyni zamanda köhnəlmış nəzəri formulları qəfiyyətlə kanara atır. Həmisi zənginləşməsi və inkişafı sayısında nəzəriyyə iqtisadi siyəstənin daimi elmi əsasına çevirilir.

Karl Marks «Siyasi iqtisadi təqnidinə dair» əsərinə müqəddimədə içtimai hadisələrin təhlili bu yeni münasibətin qisa şəhərini vermişdi: «İnsanlar öz həyatının içtimai istehsalında öz iradəsindən asılı olmayan müəyyən, zəruri münasibətlərə öz maddi məhsulduş qüvvələri inkişafının müəyyən pilləsinə uyğun olan istehsal münasibətlərinə girirler. Bu istehsal münasibətlərinin məcməsu cəmiyyətin iqtisadi quruluşunu, real bazisi təşkil edir, hüquq və siyasi üstqurum bu bazis üzərində yüksəlir və müəyyən içtimai şürə formaları bu bazis: uyğun olur. Maddi həyatın istehsal əsəri, ümumiyyətli, həyatın içtimai, siyasi və mənəvi prosesləri üçün şərt olur. İnsanların varlığı onların şüurunu müəyyən edir, əksinə, insanların içtimai varlığı onların sürunneri müəyyən edir».

Qeyd etmək lazımdır ki, dövlətin yaranması siniflərin meydana gəlməsi ilə bağlıdır. V.I.Lenin siniflərin geniş elmi tərifini verdi. O yazırı: «Sinif, tarixə müəyyən içtimai istehsal sistemiində tutduqları yerə görə, istehsal vasitələrinə olan münasibətlərinə (çoq qismi) qanunlarda möhkəm-

lənib rəsmiləşdirilən bu münasibatlara) görə, ictimai əmək təşkilindəki rollerine görə, deməli, malik olduqları ictimai sərvətdən pay almaq üsuluna və bu payın miqdarına görə fərqlənən böyük insan qruplarına deyilir. Buradən bəri bir noticəyə gəlmək olar ki, cəmiyyətin sıfıri bölgüsünün əsasını an dərin iqtisadi səbəblər təşkil edir.

Marks və Engels, sonralar isə həmçinin Lenin bu nəticələrə göldikdən sonra iqtisadi nəzəriyyə problemlərini özlorının nəzəri işinin mərkəzində qoymalar.

Iqtisadiyyat anlayışının özü olduqca əhatəli və çoxmənalıdır. Bu anlayış yunanca «οικονομία» sözündən əmələ gəlmüşdür, hərfi mənası «təsərrüfat (ev təsərrüfatı) qanunları» deməkdir. Hazırda «iqtisadiyyat» sözü bu və ya digər cəmiyyətin istehsal münasibətləri məcmusunu, bütövlükdə ölkənin iqtisadiyyatını və ya onun sahələrini; istehsalın bu və ya digər sahəsinə öyrənən elmləri ifadə etmək üçün işlədirilir.

Bazar iqtisadiyyatı yolu ilə gedən ölkəmiz möhkəmlənilən inkişaf etdiyə, onun kamillik dərəcəsi yüksəldikdən dövlətimiz ictimai tərəqqinin ən böyük və mürakkəb məsələlərinin öyrənilməsində və dərk edilməsində daha da irəliləmiş, cəmiyyətə rəhbərlik məsələsində elmi münasibət güclənmişdir, iqtisadi siyasetin problemlərinə, onun elmi surətdə əsaslandırılmışına getdiyəcək daha artıq diqqət yetirilməsi bunun parlaq ifadələrindən biri olmuşdur.

Bazar iqtisadiyyatı yolu ilə gedən respublikamız, dünya tarixinin gedişində ən əvvəl öz timsalının gücü ilə, təsərrüfat və mədəniyyət quruculuğunun müvəffəqiyyətləri ilə, öz iqtisadi siyaseti ilə təsir göstərir. Ölkəmizdə qəbul edilmiş «Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının hayata keçirilməsi ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri səviyyəsinə çatmasına yaxınlaşdırır. Bu, bütün beynəlxalq inkişaf, çox böyük təsir göstərir.

Ölkəmizdə möhsuldular qüvvələr inkişaf etdiyəcək və təsərrüfat əlaqələri mürəkkəbləşdikdə dövlətimizin iqtisadi siyasetinin rolü artur, qəbul olunan qarşaların elmi surətdə əsaslandırılmasına tələb yüksəlir. Dövlət quruculuğu təcrübəsi göstərir ki, yeni dövlətimizin yaratdığı çox böyük imkanlardan istifadə edilməsi birinci növbədə dövlətimiz və onun rəhbərindən, ölkə iqtisadiyyatının inkişaf problemlərinə elmi cəhətdən əsaslıdır. Dövlətimizdən istifadə edilməsi birinci növbədə dövlətimiz və onun rəhbərindən, ölkə iqtisadiyyatının inkişaf problemlərinə elmi cəhətdən əsaslıdır.

Bələdiyli, iqtisadiyyat insan fəaliyyətinin əsas sahəsi olub, nəticə etibarı ilə ictimai hayatın bütün başqa tərəflərini müəyyən edir. Iqtisadi siyaset Azərbaycan dövlətinin başlıca siyasetidir.

Əgər iqtisadiyyat ictimai hayatın maddi əsası, onun real bazisidirsə, onda siyaset onun üzərində ucalan üstqurumun mühüm ünsüründür. V.I.Lenin onların qarşılıqlı əlaqəsindən bəhs edərək hər şeydən əvvəl iqtisadi bazisinin siyasetə nisbətən müəyyənedici rolunu qeyd etmişdir. Öz

sədaliyinə və əhatəliyinə görə onun klassik formulu çox məşhurdur: «Siyasət-iqtisadiyyatın təmərküzləşmiş ifadəsidir».

«Siyasət» sözü yunanca politike sözündən əmələ gəlmışdır, hərfi mənası «dövləti idarə etmək məharəti» deməkdir. Siyaset cəmiyyətin əks siniflərə parçalanması və dövlətin yaranması nəticəsində meydana gəlmişdir.

Qeyd etmək lazımdır ki, siyaset ictimai həyatda xüsusü yer tutur. Bu yer, əvvələn onunla müəyyən edilir ki, siyaset cəmiyyətdə iqtisadi münasibətlərin başlıca cəhətlərini, onların sıfıri təbiatını an dolğun şəkildə əks etdirir; ikincisi, onunla müəyyən edilir ki, siyaset bunu üstqurumun digər ünsürlərindən fərqli olaraq bilavasitə edir. Məhz bu da siyasetə iqtisadiyyatın təmərküzləşmiş ifadəsi deməyə imkan verir.

Bəs hansı yolla iqtisadiyyat əməli surətdə siyasetdə təmərküzləşmiş ifadəsinə tapır. Bu məsələni nəzərdən keçirdikdə yoxğun etmək çətin deyilir ki, burada iqtisadi mənəfət problemi meydana çıxır. Məsələ burasında dir ki, iqtisadiyyat, iqtisadi münasibətlər, f.Engelsin idediyyinə görə, ən əvvəl mənafelər kimi təzahür edir. Onlar, yəni iqtisadi, maddi mənafelər obyektiyividir və ictimai istehsalın bu və ya digər sistemində insanların (siniflərin) mövqeyini əks etdirir. Bu sistəmdə müəyyən yer tutarkan insanlar fikirlərində və hərəkatlarında nəticə etibarilə əsaslı iqtisadi mənafelərinə rəhbər tuturlar. Əzəz sinifinin siyasetini müəyyən edərkən onları əsas götürürler. Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatı siyasetdə «temərküzləşmiş ifadə etmək» iqtisadiyyat üçün zəhmətək kütülərin ümddə iqtisadi mənafelərini əsas götürmək deməkdir. Dövlətimizin həm daxili, həm də xarici siyasetinən ən dərin köklərini dövlətimizdəki hakim siniflərin iqtisadi mənafeləri, iqtisadi vəziyyəti müəyyən edir.

Hazırkı şəraitdə Azərbaycan dövləti iqtisad elmi qarşısında getdiyə artan tələblər qoyur. Səratlı inkişaf edən ölkə iqtisadiyyatı elm qarşısında yeniyi və daim mürükkəbləşən vəzifələr qoyur. Bunların içərisində başlıca vəzifə ölkə iqtisadiyyatının səmərəli şəkildə planlı idarə olunması işində dövlətin plan və prognozlarından istifadə edilməsinin ən səmərəli formə və metodlarını işləyib hazırlanmaqdır. Azərbaycan iqtisadiyyatının dəha da inkişaf etdirilməsinin ümddə problemləri aşağıdakılardır kimi dövlətin iqtisadi siyasetinin diqqət mərkəzində durur:

1. Xalqın maddi və mənəvi tələbatını an dolğun şəkildə ödəmək.
 2. İstehsalın səmərəliliyini yüksəltmək, onu ardıcıl surətdə intensivləşdirmək.
 3. Elmi-tehniki inqilabın nailiyyətlərinə yiyələnmək.
 4. İqtisadi həvəsləndirmə sistemini təkmilləşdirmək.
 5. İstehsalın səmərəli təşkili və idarə edilməsinə nəzarət etmək.
- Tarixi təcrübə göstərir ki, bazar iqtisadiyyatı quruculuğu prosesində siyaset qüdrəti yaradıcı qüvvədir. Siyaset iqtisadiyyatı fəal müdaxilə edərək, ona məqsəd aydınlığı və mütəşəkkilliğ verir. Bununla da siyaset

cəmiyyətin iqtisadi inkişafının sabitliyini, dayanıqlı və davamlı inkişafını, dinamizmini və səmərəliliyini ölçülməz dərəcədə artırır.

Bütün bunlar iqtisadiyyatla siyasetin qarşılıqlı fəaliyyəti haqqında dövlət siyasetinin tamamilə düzgünlüyü bir daha təsdiq edir. Bu anlayış iqtisadiyyatın siyasətə nisbatan müəyyənədici rolunu göstərməkə kifayətlərdir. İctimai hayatın bütün sahaları, bütün tərəfləri və tərkib hissələri bir-biri ilə bağlıdır və bir-birinə qarşılıqlı təsir göstərir. Bu qarşılıqlı fəaliyyətdə iqtisadiyyat nəinki cəmiyyət hayatının bütün başqa hadisələrini müəyyən edir, habelə onların əks təsirini də öz üzərində hiss edir. Həm də iqtisadiyyat üstçurum ünsürlərinə başlıca olaraq siyaset vasitəsi ilə təsir göstərdiyi kimi, bu ünsürlərin iqtisadiyyata təsiri də on əvvəl elə siyaset vasitəsilə hayata keçirilir.

Iqtisadiyyatın müəyyənədici rol oynaması ilə ictimai hayatın müxtəlif sahələrinin qarşılıqlı fəaliyyətindən bəhs edərək, Fridrix Engels yazımışdır:

«Siyasi, hüquqi, fəlsəfi, dini, adəbi, bədii inkişaf və s. iqtisadi inkişaf əsasları. Lakin bunların da hamisi həmcinin bir-birinə, habelə iqtisadi zəminə təsir göstərir. Məsələ qətiyyən elə deyildir ki, guya yalnız iqtisadi vəziyyət səbəbdür, yalnız o fəldirdir, bütün yerdə qalanı isə yalnız passiv nəticədir. Yox, burada iqtisadi zərurət əsasında qarşılıqlı təsir vardır ki, bu da son nəticədə həmişə özüne yol açır».

Siyasi iqtisadiyyatın inkişafına müxtəlif şəkildə təsir göstərə bilər. Siyasi hakimiyətdən və ya dövlət hakimiyətindən dənizşarkən Fridrix Engels qeyd etmişdir ki, onun «iqtisadi inkişaf» əks təsiri üç cür ola bilər. Dövlət hakimiyəti eyni istiqamətdə təsir göstərə bilər, onda inkişaf sürətləri; o, iqtisadi inkişaf əks təsir edə bilər, -bu halda, hazırkı zamanda hər bir böyük xalqda bu hakimiyət müəyyən vaxt keçidkən sonra dağlıqlı olur; yaxud dövlət hakimiyəti iqtisadi inkişaf müəyyən istiqamətlərdə maneçilik göstərib onu başqa istiqamətlərdə iralılədə bilər. Bu hal, nəticədə etibarı ilə, əvvəlki iki halın birinə münçər olur».

Dövlətimiz və onun yeridiyi iqtisadi siyasetin tarixi təcrübəsi inandırıcı suradə səbüt edir ki, iqtisadiyyata rəhbərlik sahəsində elmi xəttin işləniləri hazırlanması və ardıcıl suradə həyatı keçirilməsi dövlətimizdən, cəmiyyətin hayatında iqtisadiyyatla siyasetin nisboti, iqtisadi siyasetin rolu və əhəmiyyəti haqqında mütləqəqə anlaysışdan bütün və hər cür uzaqlaşma hallarına qarşı on qəti mübarizə aparılmasını nəzərdə tutur.

Bazar iqtisadiyyatı şəraitində iqtisadi siyasetin, yəni elmi suradə əsaslanırları, cəmiyyətin real imkanlarını və vəzifələrini düzgün nəzərə alan siyasetin rolu və əhəmiyyəti getdiyər. Belə ki, iqtisadi siyaset cəmiyyət hayatının maddi şəraitinin inkişaf xarakterini və səviyyəsini xeyli dərəcədə müəyyən edir, deməli, məhsuldar qüvvələrin təraqqisindən tutmuş bütövlikdə daxili və xarici siyasetin müxtəlif cəhətlərinin formalaşmasından cəmiyyət hayatının bütün tərəflərinə, hüquqa, ideologiya-

ya, əxlaqa və s. bilavasitə və ya dolayı yolla təsir göstərir. Bir halda ki, belədir, onda görək davamlı və dayanıqlı inkişafın güclü amili kimi iqtisadi siyasetin haqqı rolu elm tarafından dərinlənəcə açılıb göstərilsin, bu amil hərəkat halında və cəmiyyətin təraqqisindən digər hərəkətvericili qüvvələri ilə qarşılıqlı əlaqədə, daim dəyişən şəraita və vəzifələrə uyğun suradə təhlil edilsin.

Bundan başqa, iqtisadi siyaset təkcə cəmiyyətin həyatının deyil, həm də hər bir adamın, bunu onun istəyib-istəməmosından, həmin faktı dərk etməsindən və ya ona əhəmiyyəti verməmosından asılı olmayaraq, həyatını bir çox tərəflərinə həm bilavasita, həm də dolayısı ilə təsir göstərir.

Qeyd etmək lazımdır ki, ciddi elmi əsaslarla arxalanan iqtisadi siyaset bütün daxili imkanların, daha tam şəkildə aşkarla çıxarılmasına və onlardan istifadə olunmasına həlliədici dərəcədə kömək edir. Bir halda ki, belədir, onda görək iqtisadi siyasetin kütlələrə müyəssər olan elmi principləri cəmiyyət miqyasında və onun hər bir hissəsində dəha ardıcıl və tam şəkildə maksimum səmərə ilə həyata keçirilsin, bir-biri ilə sıx bağlı olan bütün iqtisadi və ictimai, siyasi və ideoloji tədbirlər vahid bir istiqamət - ölkə iqtisadiyyatının dinamizmini, onun səmərəsini yüksəltməyə, cəmiyyətin inkişaf sürətini artırmağa yönəldilmiş olsun.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi inkişafına dair uzunmüddəli program işlənilərə hazırlanmış, orada iqtisadi siyasetin prinsiplərini əsaslaşdırılmış və təsbit etmişdir. Bu siyaset ölkəmizin bütün zəhmətkeşləri tərəfindən hamılıqla bayanılır. Onlar dövlətin siyasetini bütünlükə müraciət edirlər, cənubi, bu siyaset dərin xəlqli siyasetdir - o, zəhmətkeşlərin hayatı mənafeyini əsas tutur; bu siyaset əsl elmi siyasetdir - o, bu mənafeyi ödəməyin yeganə mümkün və düzgün yollarını göstərir.

Azərbaycan dövlətinin elmi suradə əsaslandırılmış iqtisadi siyaseti ölkəmizin uğurlu inkişaf yolu ilə irəliləyişini istiqamətləndirən və surətləndirən qüdrətli qüvvədir.

Azərbaycan dövlətinin iqtisadi siyaseti işdə zəhmətkeşləri inandırır ki, onların maddi rifahının yüksələməsi bütövlikdə ölkə iqtisadiyyatının müvaffəqiyyətləri ilə bilavasita bağlıdır. Onun bütün sahələrinin yüksək inkişaf sürəti, istehlak malları miqdərinin sürətlə artması, onların çeşidinin və keyfiyyətinin yaxşılaşması əhalinin artan tələbatının getdikəcə dəha dolğun ödəməyə imkan verir. Ölkədə iqtisadi artım təmin edildikəcə, istehsahın miqyası genişləndikəcə, milli gəlir artırdıqə dövlət zəhmətkeşlərinin pul galırını artırımaq, mənzil və mədəni-məşəf obyektləri tikintisini genişləndirmək imkanı ilədə edir. Bu issa son nəticədə xalqın maddi rifahının yaxşılaşdırılmasına səbəb olur. Belə ki, siyaset qanunun nəzəri formulu arxasında onun real iqtisadi məzmununu, insanların fəaliyyətinin müəyyən bir tərəfini, onun əsasını təşkil edən maddi mənafeyi və səbəbləri, cənubi zamanda bu fəaliyyətin həyatı keçirilməsi üçün istifadə olunan iqtisadi

üsulleri və vasitələri, iqtisadi formaları və metodları, onun cərəyan etdiyi konkret şəraiti, habelə ona təsir göstərən xarici amilləri açıb göstərir.

Hal-hazırda ölkəmizdə aparılan uğurlu siyaset nəticəsində məhsuldar qüvvələrin inkişafında yeni keyfiyyət dəyişiklikləri baş verir. Buna görə də həmin dəyişiklikləri vaxtında görməyin və düzgün istiqamət görməyin böyük əhəmiyyəti vardır. Belə ki, ölkə iqtisadiyyatının prioriteti və həlliçili sahələri birləşdirir: elektrik energetikası, neft-kimyə sənayesi, turizm. Bundan başqa maşınqayırma və çəhazatqayırma, elektronika, nəft və qaz çıxarılması sahələrinin inkişafı olduqca vacibdir. Bu sahələrin hər birinin özündə də xüsusi mütərəqqi istiqamətlər vardır ki, onları da görmək və gələcəkdə inkişaf etdirməyi nəzərdə tutmaq lazımdır. Belə ki, yalnız perspektivli sahələrin və sənayenin bütün inkişafını nəzərə alaraq planlar və proqnozlar işləyib hazırlanmaqla biz istehsalın ən səmərəli quruluşunu təmin edə bilərik.

Elmi surətdə əsaslandırılmış iqtisadi siyasetin işləniləb hazırlanması və həyata keçirilməsi iki qrup problemin həllini nəzərdə tutur. Bu qrupplardan biri iqtisadi siyasetin strategiyasına, digəri isə taktikasına aiddir. İqtisadi siyasetin strategiyası dövlətin baş məqsədlərinin müəyyən edilməsindən, ölkə iqtisadiyyatın inkişafının bu və ya digər mərhələsinin xüsusiyyətlərinə tətbiqən həmin məqsədlərin konkretlaşdırılmasından, ölkə iqtisadiyyatının sahələri üçün dövlətin fəaliyyətinin başlıca istiqamətlərinin işləniləb hazırlanmasından ibarətdir, iqtisadi siyasetin taktikası iqtisadiyyatın qısa dövr üçün planlaşdırılmasının və ona rəhbərlik vələ formalalarını, metod və üsullarını aşkarla çıxarmaqdan ibarətdir ki, strateji xətdən ərlə galən konkret vazifələri onların vasitəsilə ən səmərəli şəkildə yerinə yetirilir.

Qeyd etmək lazımdır ki, «Strategiya» yunanca «strategia» sözündən əmələ gəlmışdır, «ilkən hərbi rəhbərlik məharəti» deməkdir, «taktika» da yunanca «taktika» sözündəndir, «qoşunları düzəmk məharəti» deməkdir. Siyasetə gəldikdə isə «strategiya» siyasi fəaliyyətin məqsəd və istiqamətlərinin müəyyən edilməsini, «taktika» isə bu fəaliyyətin əməli vasitələrinin, əsul və metodlarının hazırlanmasına göstərən analıysız kimisi işlədir.

Iqtisadi siyasetin strateji xəttinin müvafiqiyyəti və taktiki üsullenin səmərəliyi həlliçili dərəcədə onların elmi surətdə əsaslandırılmışdan, iqtisadiyyatın inkişafının xüsusiyyətlərinin nə qədər dolğun nəzərə alınmasından asılıdır.

Bazar iqtisadiyyatı şəraitində insanların fəaliyyəti dövlət tərəfindən, bütün cəmiyyət miqyasında dövlət tərəfindən tənzim edilir. Bazar iqtisadiyyatı şəraitində dövlət iqtisadi siyasetin işləniləb hazırlanması və həyata keçirilməsində bir sira məsələləri diqqətdə saxlayır:

1. Birinci mərhələ iqtisadiyyatın inkişaf istiqamətləri və meyillərinin dərk edilməsi, bu və ya digər tarixi mərhələ xüsusiyyətlərinin tədqiqi ilə

bağlıdır. Belə ki, ölkənin daxilində mövcud vəziyyətin təhlili, konkret beynəlxalq şəraitin və onun perspektivlərinin nəzərə alınması da böyük əhəmiyyətə malikdir. Elmi proqnozlaşdırmanın ölkə əhalisinin artımına, ölkənin tələbatına, elmi-texniki tərəqqiye dair proqnozların tərtib edilməsinin hazırlığı şəraitdə rolü getdiyərək artır, bu isə təkcə yaxın perspektiv üçün deyil, habelə nisbətan uzaq perspektiv üçün iqtisadi və ictimai-siyasi vazifələri müəyyən etmək lüzumu ilə əlaqədardır.

2. İkinci mərhələ elmi-tədqiqat əsasında iqtisadi siyasetin məqsəd və vazifələrinin irali sürülməsi, onun strateji xəttinin işləniləb hazırlanmasıdır. İqtisadi siyasetin strategiyası bir qayda olaraq dövlət və onun icra strukturları tərəfindən müəyyən edilir.

İqtisadi siyasetin nəzəri konsepsiyası həmişəlik müəyyən edilmiş hərakatlı bir şey deyildir. Öz əsası etibarilə tarixi inkişafın tam bir mərhələsi üçün vahid nəzəri konsepsiya olaraq qalmalı yanaşı, o, toplanmış tacrübənin, yeni elmi nailiyyətlərin və başqa şəraitin nəzərə alınması ilə təsdiqil və təsərrüfat cəhətə dəyişib bilsət. Belə dövlətşəhərdirməldən imtiyaz edilməsi labüb olapraq siyaseti həyata tətbiq etməyə məhkum edir, onun zəruri cəvikkiliyi itir. Lakin bir haldə ki, təshihlər ayrı-ayrı cəhatlər və təsərrüatı aiddir, başlıca istiqamətləri və məqsədləri isə dəyişdirir, deməli, bunlar iqtisadi siyasetin strategiyasına deyil, ancəq taktikasına toxunur.

3. İqtisadiyyatın davamlı və dayanıqlı inkişafının meyilləri dərk edildikdən və iqtisadi siyasetin başlıca istiqaməti müəyyənəşdirildikdən sonra əsas iş bu xətti əməli surətdə həyata keçirilmədən ibarət olur. İqtisadi siyasetin işləniləb hazırlanmasının və yeridilməsinin üçüncü mərhələsi - onun həyata keçirilməsi başlamır. Bu mərhələdə əsas diqqət iqtisadi siyaset taktikasının problemləri, bu və ya digər mərhələnin xüsusiyyətlərinə ən çox uyğun olan və strateji müvafiqiyyəti təmin edən yolların və vasitələrin, forma və üsullenin müəyyən edilməsi üzərində cəmlənir.

Dövlətin iqtisadi siyasetini Azərbaycan dövlətinin orqanları konkret iqtisadi inkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və s. qurumlar həyata keçirir. Məhz bu orqanlar texniki və maliyyə siyasetini, qiymət, əsaslı vəsait qoluşunu, əməkhaqqı və s. siyasi əməli surətdə həyata keçirirlər. Bütün bunlar dövlətin vahid iqtisadi siyasetinin bir-biri ilə bağlı ənsürələri, funksional istiqamətlərini əmələ gətirir. Bu məsələdə cəmiyyətin elmi-texniki, ictimai-iqtisadi, siyasi və mədəni tərəqqisinin fasiləsiz artan dinamizmi də nəzərə alınsa, onda təsərrüfat praktikasını daim təhlil etmək, ilkin qərarları dəstəkləmək lüzumu tamamilə şəksiz və zoruri olar. Bu mərhələdə iqtisadi eksperimentlərin təskilinən böyük əhəmiyyəti vardır.

Beləliklə, elmi surətdə əsaslandırılmış iqtisadi siyaset onun strateji xəttini müəyyən etmək və onu həyata keçirilməsinin ən səmərəli taktiki vasitələrini axtarıb tapmaq deməkdir. Bu siyasetin işləniləb hazırlanması və

həyata keçirilməsi qarşılıqlı surətdə əlaqədar olan bir sira mərhələlərdən keçir. Həmin mərhələlərdən isə cəmiyyətin obyektiv iqtisadi qanunlardan istifadə etməsi prosesi əmlə golir.

Qeyd etmək lazımdır ki, Azərbaycan əhalisinin maddi və mədəni həyat səviyyəsinin yüksəldilməsinə dair program əhalinin gəlirləri və istehlakını artırmaq, zəhmətkeşlərin əmək və mösiətinin təşkilini yaxşılaşdırmaq, mədəni-texniki səviyyəsinə yüksəltmək, şəhərdə və kənddə həyat şəraitini yaxşılaşdırmaq sahəsində bir-biri ilə bağlı tədbirlərin geniş kompleksindən ibarətdir. Son illərdə qəbul edilmiş «Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Programı»nda (2008-2013-cü illər) cəmiyyətin ictimai inkişafının aktual problemlərinin həll edilməsi, əhalinin bütün təbəqələrinin rüfahının yüksəldilməsi nəzərdə tutulur.

Müəyyən edilmiş programın səciyyəvi cəhəti onun elmi surətdə əsaslandırılmışından, xalqın gəlirləri artırmağın, onun maddi nemətlərə və xidmətlərə artan təlabatını ödəməyin müxtəlif yol və formalarının səmərəlli əlaqələndirilməsindən ibarətdir. Əməkhaqqının yüksəldilməsi və əmək şəraitinin yaxşılaşdırılması, əhalinin az təminatlı hissəsinə verilən öndənlərin artırılması, vergi güzəştlərinin genişləndirilməsi, parakəndə satış qiyamətləri siyaseti, istehlakin artırılması və quruluşun təkmilləşdirilməsi, mənzil tikintisinin genişləndirilməsi, əhaliyə ictimai-mədəni və mösiət xidmətinin yaxşılaşdırılması və bu istiqamətlərdən hər biri daha da inkişaf etdirilir, hər biri başlıca vəzifənin yerinə yetirilməsində öz rolunu oynayacaqdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin gücünün mənbəyini bunda göründür ki, bu dövlət əsl xalq dövlətidir, xalqın xeyrino yaradılmışdır və xalqa xidmət edir.

Hal-hazırda Azərbaycan dövlətini möhkəmləndirməyin, demokRəsiyanı inkişaf etdirməyin vacib olduğunu nəzərə alaraq Azərbaycan Respublikasının Milli Məclisinin rolunun artırılması xüsusi əhəmiyyət kəsb edir. Bunun səbəbi odur ki, ölkədə qəbul edilən qanunlar Milli Məclis tərəfindən qəbul edilir. Bu qanunlar isə ölkə iqtisadiyyatının sürətlə inkişaf etməsinə, onun qanunvericilik bazasının təkmilləşməsinə xidmət edir.

Ali dövlət hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Milli Məclisi iqtisadi siyasetin işlənilən hazırlanmasında və həyata keçirilməsində böyük rol oynayır. Hazırda sənayenin, kənd təsərrüfatının, tikiñinin, təhsilin, elmin, mədəniyyətin, səhiyyənin, ticarətin, ictimai təminatın inkişafı ilə əlaqədar olan əsas məsələlərin həllində onun rolü xeyli artır.

Azərbaycan Respublikasının Milli Məclisi ictimai və iqtisadi həyatın aktual problemlərini müzakirə edir. Ən müüm qanunların layihələri daim ümumxalq müzakirəsinə verilir. Belə ki, geniş xalq kütütlərini «dövləti idarə etmək işinə, bütün dövlət hakimiyyətini əla almaq işinə» cəlb edir.

Iqtisadi siyasəti həyata keçirmək üçün Milli Məclisin daimi komitələrinin işinin böyük əhəmiyyəti vardır. Bu komitələr sənaye və kənd təsərrüfatı sahələrinin, nəqliyyatın, ticarətin, təhsilin, təhsilin, cəmiyyətin, mədəniyyətin və sairənin inkişafı məsələləri ilə məşğul olurlar. Onlar dövlət planlarının və büdcəsinin layihələrini diqqətlə öyrənir, öz müləhizə və təkliflərini irəli sürürler.

2.3. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin obyektiv asasları

Bazar iqtisadiyyatı nəzəriyyəsinin banilərindən olan A.Smit hesab edirdi ki, hökmdarın və ya dövlətin vəzifəsi bütövlükdə cəmiyyət üçün son dərəcə faydalı olan, lakin öz vasaiti ilə bir nəfərin, yaxud da qrupun, xərcini ödəyə bilmədiyi ictimai məssəsələri yaratmaq və həyata keçirməkdən ibarətdir. Odur ki, onların xüsusi şəxslər və ya sayda xüsusi şəxslərden ibarət olan qrup tərəfindən yaradılması və saxlanılması göz-ləmkən olmaz.

Buradan aydın olur ki, azad bazar heç də öz-özüne tənzimlənən və ya öz-özüne təshih olunan sistem deyildir. Başqa sözə, azad prinsipinə və heç nə ilə məhdudulasdırılmayan rəqabətə asaslanan bazar, cəmiyyət qarşısında duran bütün problemləri həll etmək iqtidarındə deyildir. Və buna görə də dövlətin cəmiyyətdə gedən iqtisadi və sosial proseslərə müdaxiləsi zəruridir.

Dövlətdə biznesin qarşılıqlı fəaliyyəti baxımından kapitalizm bir-birindən az və ya çox dərəcədə fərqlənən iki mərhələdən keçmişdir. Birinci mərhələdə burjuva sahibkarlığını formalasdırmağın əsas vəzifəsi özünün mənasəfeyin reallaşdırmaq üçün feodal dövlətinin istifadə etdiyi qeyri-iqtisadi məcburətə formalarını aradan qaldırmadından ibarət olmuşdur. Bunlar öz ifadəsinə azad rəqabət və sahibkarlıq prinsiplərinə asaslanan kapitalizm mərhələsində tapmışdır. Bu dövr formalasdığı vaxtdan təqribən XIX əsrin ikinci yarısından davam etmişdir. Kapitalizmin inkişafının birinci mərhələsində iqtisadiyyat sahəsində dövlətin üzərində düşən vəzifələr, onun XX əsrdə və hazırda yerinə yetirdiyi vəzifələrlə müqayisədə bir qədər zoif görünənə də, o, heç zaman iqtisadi və sosial proseslərin tənzimlənməsindən konarda qalmamışdır. Başqa sözə, o dövrdə də dövlət ölkənin iqtisadi və sosial inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsində çox böyük rol oynamışdır.

XIX əsrin sonu, XX əsrin avvallarında kapitalist iqtisadiyyati öz inkişafının korporativ mərhələsinə daxil olmuşdur. Bu dövrün fərqləndirici cəhətlərindən biri iqtisadi və sosial sahələrdə dövlətin tənzimləyici və nəzarətədici rolunun əhəmiyyətli dərəcədə genişlənməsidir.

Bu, bir sırada səbəblərlə, xüsusilə də istehsalın tamərküzləşməsi və mərkəzləşməsinin güclənməsi, iqtisadi əlaqələrin mürəkkəbləşməsi və sosial problemlərin kaskinlaşması ilə əlaqədardır.

XIX əsrin əvvəllərindən dövlətin iqtisadi funksiyalarının tədricə genişlənməsi üç mərhələdən keçmişdir. Birinci mərhələnin başlanması birinci dünya müharibəsi ilə əlaqədardır. Bu mərhələ 1929-1933-cü illərindəki Böyük durğunluq dövründən dək davam etmişdir. Bu dövrə, dövlət, iqtisadiyyatda dövlət bölmələri yaratmaqla inhişarlıqlı meyli müdaxilədir. Məsələn, işçilərin işləməsi və iqtisadi proseslərin tənzimlənməsinə faal müdaxilə etməyi başlamışdır. Lakin bu müdaxilə əsas etibarilə hərbi istehsal sahaları ilə məhdudlaşmışdır. Yerdi qalan sahalarда isə təsərrüfatçılığın xüsusi kapitalist formaları hökmran mövcuduya malik olmuşdur.

1929-1933-cü illərdəki dünya iqtisadi böhranı dövlətin funksiyalarının genişlənməsində ikinci mərhələnin başlangıcı qoymuşdur. Bu dövrədə cəmiyyətin tarixində bazar təsərrüfatının idarə olunmasında dövlətin idarə və faal iştirakı sistemi meydana gəlmış, iqtisadiyyatın tənzimlənməsində istifadə olunan formalar inkişaf etmiş, planlaşdırmanın ünsürləri özünü göstərməmişdir. Bu cür siyaset öz ifadəsini dövlət mülkiyyətinin və dövlət bütçesinin hacminin artmasına tapmışdır. Belə bir şərtərdə bütçə vəsaitindən təkcə dövlət aparatının saxlanması üçün deyil, həm də dövlət və xüsuslu fəaliyyətin maliyyələşdirilməsi üçün istifadə olunmaya başlanılmışdır. Dövlət makroiqtisadi tarazlığının tənzimlənməsi üçün bütçə-vergi siyaseti ilə yanış, həm də kapital qoyuluşlarının stimullaşdırılması və sosial problemlərin həllinə yönəldilən pul-kredit siyasətindən də faal istifadə etmişdir.

Dövlətin funksiyalarının genişlənməsində üçüncü mərhələ İkinci Dünya müharibəsindən sonra başlamış və 50-ci illərin ortalarına qədər davam etmişdir. Bu mərhələ, avvalı mərhələdən onunla fərqlənmişdir ki, həmin vaxtadək yeridilən iqtisadi artım sürətinin stimullaşdırılması ilə əlaqədar tədbirlər sistemi əlavə edilmişdir. Bu dövrədə dövlət, sonayenin an mühüm sahalarının inkişaf etdirilməsində, istehsal və sosial infrastrukturunun yaradılmasında daha faal iştirak etməyi başlamışdır. Bu mərhələdə «kapitalizmin qızıl əsri» adlandırılaraq növbəti mərhələnin başlanması üçün zəruri maddi zəmin yaradılmışdır.

XX əsrin 50-70-ci illərində yeridilən dövlət siyasəti aşağıdakı ilkin şərtlərə osaslanmışdır:

İ) İqtisadiyyat xüsusi kapitalist deyil, qarşıq olmalıdır. Dövlətin iqtisadiyyatı müdaxiləsinin zəruriliyi bazarın «nöqsanlı» olması, daha daqiq deşək, onun resursları səmərəli bölüşdürmək iqtidarından olmaması ilə şərtlənir. Bu nöqsanları içtimai nematlərin və təbii inhişarların, xarici təsirin mövcudluğu, bazar haqqında informasiyaların kifayət qədər tam olmaması və s. addır;

2) Bazar öz-özüne sabit makroiqtisadi natiçələrə görər əşxarmaq iqtidarından olmadığını görə məqsədyönlü makroiqtisadi siyaset yeridilməsi zəruridir;

3) Bazar, öz-özlüyündə голіrlərin bərabər bölüşdürülməsinə görər əşxarmur. Ona görə də dövlət, bir tərəfdən голіrlərin bölüşdürülməsini tənzimləməli, digər tərəfdən isə hər hansı bir səbəbdən голіr mənbəyindən məhrum olan şəxsləri müdafiə etməlidir. Dövlət, həm də təhsil və sahiyyə infrastrukturlarının inkişaf etdirilməsi qayğısına qalmalıdır.

Bu dövrədə dövlətin başlıca məqsədi tam məsulluluğu, qiymətlərin sabitliyini və tədiyyə balansının tarazlığını təmin etməkdən ibarət olmuşdur. Bu dövrədə dövlət nəinki iqtisadi, həm də sosial münasibatların tənzimlənməsinə daha geniş müdaxilə etmiş, Qəribi Avropanın bir çox ölkələrində ümumi rifah dövləti ideolojiyası formalanmışdır.

İkinci Dünya müharibəsindən sonra bir çox siyasi partiyaların programı sənədlərində, habelə Qəribi Avropanın üç ölkəsinin Konstitusiyasında - 1949-cu ildə AFR-in Əsas Qanununda, 1958-ci ildə Fransanın, 1978-ci ildə İspaniyanın Konstitusiyalarında «sosial dövlət» anlayışı öz öksəni tapmışdır.

Keçən əsrin 50-60-ci illərində inkişaf etmiş ölkələrin çoxunda sosial dövlətin mümkünlüyü industrial cəmiyyətdən postindustrial cəmiyyətə keçid dövründə yalmız maddi istehsal sahalarında deyil, həm də birinci növbədə müasir istehsalda şəxsi (insan) amilin rəlünün doğması ilə əlaqədardır. «Sosial dövlət» həm də ona görə mümkün olmuşdur ki, XX əsrin ortalarında cəmiyyətdə müxtəlif sosial gruppalar arasında bir növ tarazlıq yaranmışdır ki, bu da onlara bu yolla öz mənafələrini müdafiə etmək imkanı vermişdir.

Müasir mərhələnin başlıca xüsusiyyəti «sosial dövlət» siyasetindən «səmərəli dövlət» siyasetinə keçilmişdir. «Səmərəli dövlət» siyaseti öz ifadəsini aşağıdakı iki ösas müddədə tapmışdır:

Birincisi, dövlət, dövlət bütçesinin kasırlı olmasına səbəb olan yersiz xərcləri azaltmaq məqsədiylə yerinə yetirdiyi vəzifələrin dairəsinə əhəmiyyətli dərəcədə məhdudlaşdırılmışdır;

İkincisi, pensiya təminatı, tibbi siyortalamama, işsizliyi görə müavinişlər və digər sosial ödənişlər yalnız dövlət bütçəsi vasaiti hesabına ödənilməlidir. Bu xərclər bütün subyektlər arasında bərabər bölünməlidir.

Beləliklə, dövlət iqtisadi artımı təmin etməklə kifayətənəməli, həm də bazar iqtisadiyyatının tərəfdəsi, köməkçi səfərənəməli. XX əsrin 80-90-ci illərində inkişaf etmiş kapitalist ölkələrin əksariyyətinin apardığıla rı siyasetinə asas məzənnə məzəbundan ibarət olmuşdur.

Müasir dövrədə mütəxəssislər Cənub-Şərqi Asiya ölkələrinin təcrübəsini asas götürərək belə hesab edirlər ki, dövlət sosial sferanın inkişaf etdirilməsi üçün məsuliyyəti öz üzərinə götürməməlidir. O, sosial xərcləri ixtilas etməli və bunun natiçəsində sərbəstləşən vasaiti iqtisadi əsallığın

stimullaşdırılmasına yöneltmolidir. Başqa sözle, dövlət siyasetinin əsas məqsədi iqtisadi artımın təmin edilməsi olmalıdır. Çünkü iqtisadi artıma nail olunduqda sosial problemlər haqqında fikirləşmək və onları həll etmək olar.

Dörin iqtisadi, sosial və siyasi dəyişikliklər dövründə dövlətin rolü xüsusilə böyükdür. Bu sözlər hazırda möhtəşəm quruculuq işlərinin getdiyi ölkəmizə də aiddir. Azərbaycan cəmiyyətində inzibati amirlik sistemindən qalmış idarəetmə qaydalarının tədrিচ aradan qaldırıldığı, bütün SA-hələrdə yeniləşmə prosesinin getdiyi, dünyanın üzüne açıq olan iqtisadiyyat yaradıldığı müasir dövrədə dövlətimiz əzəmətlə, genişmiqyaslı və əhatəli vəzifələri və müasir işləri yerinə yetirir. Bu sahada ayrı-ayrı ölkələrin təcərrübəsinin, onun müsbət və mənfi əshərlərinin öyrənilməsi dəha məqsədəyindəndir. Belə olduqda ölkə öz iqtisadiyyatını malik olduğu imkanları uyğun inkişaf etdirir, dünya birliyində layiqli yer tutur, xalqın hayatı səviyyəsinin yüksəldilməsi sahəsində böyük nəfiyyətlər qazanır.

Ölkəmizdə yeni iqtisadi sistemin yaradılması prosesində dövlət tərəfindən tənzimlənmənin bir sira formalarından istifadə olunur. Planlı iqtisadiyyat şəraitində direktiv planlaşdırımdan istifadə olunduğu haldə, bazar iqtisadiyyatına keçid dövründə tənzimlənmənin aşağıdakı formalarından istifadə edilir: 1) dövlət sifarişi; 2) indikativ (təvsiyə xarakterli) planlaşdırma; 3) strateji planlaşdırma; 4) programlaşdırma; 5) proqnozlaşdırma və i.a.

Dövlət tərəfindən tənzimlənmənin əsas formalarından olan direktiv planlaşdırımdan keçmiş SSRİ-də və digər sosialist ölkələrində uzun müddət istifadə edilmişdir.

Direktiv planlaşdırında ölkənin iqtisadi və sosial inkişaf planı qənun qüvvəsinə malik olur və xalq təsərrüfatının bütün pillələri-müəssisələr, sahələr, regionlar üçün məcburidir. SSRİ-də direktiv planlaşdırma dövründə dövlətin iqtisadiyyata müdaxiləsinin ən yüksək həddində nail olunmuşdur.

Direktiv planlaşdırma iqtisadi fəaliyyət azadlığını və qorarların qəbul olunmasında təsəbbüşkarlığı məhdudlaşdırır. Bu zaman dövlət əsas etibarılı maddi ehtiyatların bölüşdürülməsi, habelə istehsal və istehlakin inzibati yolla idarə edilməsi vəzifələrini yerinə yetirirdi. Çünkü, müəssisələr dövlətə məxsusdur və istehsal dövlət planları əsasında həyata keçirilir. Başqa sözlə, hər bir müəssisə üçün tapşırıq mərkəzi plan orqanları tərəfindən müəyyən olunurdu. Həm də hər bir müəssisə üçün nə qədər istehsal ehtiyatı ayırdığı konkretləşdirilirdi ki, o, dövlət tapşırıqlarını yerinə yetirə bilsin. İstehsal planına uyğun olaraq təsərrüfat əlaqələrinin müəyyən edilməsi üçün əsas olan məhsulların bölüşdürülməsi planı da işləniş hərəkətlərindən özünlərindən istehlakçıları var idi, onlar bir-birlərini yaxşı tanıydırlar.

Tənzimləmənin dövlət sifarişi formasından keçən əsrin 20-ci illərində xarici ölkələrdə və keçmiş SSRİ-də geniş istifadə olunmuşdur. Lakin dövlət sifarişinin nöqsan cəhəti vardır. Belə ki, onun yerinə yetirilməsə heç də hamisi satışla və maliyyə resursları ilə təmin olunmur və buna görə də istehsalçı müəssisə üçün faydalı deyildi. Qərb ölkələrində firmalar dövlət sifarişi uğrunda öz aralarında rəqabət aparrı, sovet müəssisələri isə bütün ciddi cəhdələr bu prosesdən konarda qalmağı sağ göstəriridilər.

Dövlət sifarişləri ABŞ-də dəha geniş yayılmışdır. Təsərrüfatçılığın bu forması sonyanın yeni-sahələrinin (elektron, aerokosmik, atom və s.) meydana gələşini ilə əlaqədardır.

Bazar iqtisadiyyatı şəraitində toplanmış təcrübə dövlət sifarişinin formalşaması və reallaşdırılmasının aşağıdakı prinsiplərini müəyyən etməyə imkan verir:

1) Məhsulların (işlərin, xidmətlərin) sifarişçisi müəyyən maliyyə və digər zəruri resurslara, budecə vəsaitinə malik olan, hüquqlarının bir hissəsinə özünün sahəliyyətli icra orqanlarına verən, konkret smetaları, tədbirlər proqramlarını işləyib hazırlayan dövlətdir;

2) Sifarişlərin tərkibi ümumdövlət təsəbbatlarının quruluşu, ölkənin ietimai-siyasi, elmi və iqtisadi həyatının müxtəlisf sahələrində dövlətin yerinə yetirdiyi funksiyalarla əlaqədardır. Çünkü bu vəzifələr obyektiv sahələr üzündən bazarın öz-özünü tənzimləmə mexanizminin köməyiylə həyata keçirilə bilər.

3) Sifarişlərin höcmi ölkənin budecə fondundakı vəsaitin kəmiyyəti ilə məhdudlaşdır;

4) Sifarişlər müqavilə əsasında yerləşdirilir və yerinə yetirilir. Dövlət sifarişi dövlət budecəsinin xərc hissəsinin icra edilməsi və deməli, bazar iqtisadiyyatının tənzimlənməsi formasıdır.

Sifarişlər yerləşdirilənən qədər podratçı müəssisələrin seçilməsi üçün müsabiqə aparılır. Bu, budecə resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsinə tösir edir.

Bazar münasibətləri şəraitində dövlət tərəfindən tənzimlənmənin formalarından biri indikativ (təvsiyə xarakterli daşıyan) tənzimləmdir. Direktiv planlaşdırımdan fərqli olaraq Qərbin bir sira ölkələrində (Fransa, Yaponiya və s.) indikativ planlaşdırma geniş yayılmışdır.

Bu planlar ümumxalq monafelərinə xidmət edən planların yerinə yetirilməsi üçün təsərrüfat subyektlərinin səfərbarlıyına alınmasına xidmət edir.

Sosial-iqtisadi inkişafın indiqatoru kimi iqtisadiyyatın dinamikası, struktur və səmərəliliyi, maliyyənin, pul tədavülünün, əmtəə və qiymətləri, kağızlar bazarlarının vəziyyəti, qiymətlərin hərəkəti, məşğulluq və şəhərərin həyat səviyyəsi və s. göstəricilərdən istifadə olunur.

Yaponiyada mühəribədən sonrakı illərdə 12 beşillik və bir yeddiillik plan qəbul edilmişdir ki, onların adları qarşıya qoyulan məqsədi aks etdirir.

Dövlət tərəfindən tənzimləmənin formalarından biri kimi Fransada və digər ölkələrdə strateji planlaşdırımdan istifadə edilir. Fransanın və Avropanın İttifaqında daxil olan digər ölkələrin milli bazarlarının bir-birinə yaxınlaşması indikativ planlaşdırımdan strateji planlaşdırımı keçirilməsinə zərur etmişdir. Strateji planlaşdırma öz əksini ilk dəfə 1989-1992-ci illərdə Fransanın iqtisadi inkişafına dair onuncu planda tapmışdır.

Strateji planlaşdırmanın mahiyyəti ondan ibarətdir ki, dövlət, milli iqtisadiyyatın başlıca inkişaf prioritetlərinin seçilməsi və həyata keçirilməsindən aparıcı rol oynamalıdır. Strateji planlaşdırma vasitəsi ilə cəmiyyətin inkişaf yolu müəyyən edilir, hansı bazarlarda fəaliyyət göstərməyin daha yaxşı olması, hansı texnologiyalardan istifadə olunması, bəzən iqtisadiyyatın hansı bölməsinə və hansı ictimai strukturlara istinad olunması məsələləri həll edilir. Bunlara əsasən ölkənin inkişaf etdirilməsinin əsas istiqamətləri, milli valyutanın möhkəmləndirilməsi və məşğulluğun təmin olunması, əhalinin təhsili və sosial müdafiəsi, elmi tədqiqatların aparılması, ərazilərin abadlaşdırılması və s. müəyyənləşdirilir.

Programlaşdırma sosial-iqtisadi inkişaf programlarının işləniləb hazırlanması və onlara nail olunması yollarının müəyyənləşdirilməsi deməkdir. Ölkənin sosial-iqtisadi inkişaf programı adəton aşağıdakılardır:

- Ölkənin əvvəlki illər üzrə sosial-iqtisadi inkişafının yekunlarının təhlili və ölkə iqtisadiyyatının müasir vəziyyətinin xarakteristikası;

- Orta müddətli perspektiv üçün ölkənin sosial-iqtisadi inkişaf programı konsepsiyası;

- Makroiqtisadi siyaset;
- Hərəkəfi (institutsiyal) dəyişikliklərin aparılması;
- İnvestisiya və struktur siyaset;
- Aqrar siyaset;
- Ekoloji siyaset;
- Sosial siyaset;
- Xarici iqtisadi siyaset.

Proqnozlaşdırma ölkənin inkişaf etdirilməsinin başlıca problemləri və istiqamətlərinin aşkar çıxarılmasına xidmət edir. Dövlət orqanları proqnoz hesablamalarının nüticələrindən sosial-iqtisadi siyasetin və prioritetlərin işləniləb hazırlanması və əsaslandırılması üçün istifadə edilir.

Proqnozlaşdırma dövlət tərəfindən tənzimləmənin formalarından biri olmaqla, programların, planların, əsas istiqamətlərin, sosial-iqtisadi siyasetin və prioritetlərin işləniləb hazırlanması və əsaslandırılması üçün istifadə edirlər.

Proqnozlaşdırma dövlət tərəfindən tənzimləmənin formalarından biri olmaqla, programların, planların, əsas istiqamətlərin, sosial-iqtisadi inkişaf strategiyasının işləniləb hazırlanmasının başlangıç mərhələsidir.

2.4. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi metodları

İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi metodları iki qrupa bölünür: 1)müştəqim (inzipit) metodlar; 2)dolayı (iqtisadi) metodlar. Lakin qeyd etmək lazımdır ki, real həyatda tənzimləmənin inzipit və iqtisadi metodları hüdudlarının müəyyənləşdirilməsi əsində şortlu xarakter daşıyır. Bu, onunla əlaqədardır ki, iqtisadi tənzimləmə prosesini müəyyən inzipit amillərdən istifadə etmədən tənzimləmə mümkün deyildir. Məsələn, dövlət, əhalida olan pulsuzlığını əmanət qoyulmasına calb etmək üçün əmanətə görə verilən faizin səviyyəsini qaldırmalıdır. Hər bir inzipit tənzimləmə metodu isə müəyyən iqtisadi mexanizmlər vasitəsilə həyata keçirilir.

Dövlət tərəfindən istifadə olunan tənzimləmə metodlarının təsnifləşdirilməsi olduqla mürəkkəb prosesdir. İqtisadçılar tənzimləmə metodlarına adəton iki qrupa bölgürərlər: 1)ümumi metodlar; 2)xüsusi metodlar.

Ümumi metodlara idrak metodlarının toplusu, sistemli metod, ümumi təkrar istehsal nəzəriyyələri və başqları aiddir. Makroiqtisadiyyatın qarşısında duran əsas vəzifə bütövlükda iqtisadi sistemin fəaliyyətini tədqiq etməkdən ibarətdir. Makroiqtisadi proseslərin tədqiq olunması, bu və ya digər sosial-iqtisadi proseslərin inkişafının qabaqcadan proqnozlaşdırılması, komiyyat və keyfiyyət təhlili metodlarına kompleks yanaşmalaşdırılmalıdır.

Sosial-iqtisadi inkişaf proseslərinin dövlət tərəfindən tənzimlənməsində xüsusi metodlardan daha geniş istifadə olunur. Bunların içərisində ekstropolyasiya, iqtisadi qruplaşdırma, indeks, bündə, balans, proqram-məqsədlə və normativ metodlar xüsusü yeri tutur.

Ekstropolyasiya metodundan əsas etibarilə ilkin proqnozların, əsas istiqamətlərin, programların, layihələrin işləniləb hazırlanmasında istifadə olunur. Bu metodun tətbiq olunduğu müddət nə qədər qısa olarsa, onun dəqiqliyi də bir o qədər böyük olur.

Dövlət tərəfindən tənzimləmədə iqtisadi qruplaşdırma metodundan geniş istifadə edilir. Bu metod tərkibinə görə çox mürəkkəb olan məcmunun hər hansı bir əhəmiyyətli əlamət üzrə eyni tipli qruplara bölünməsinə imkan verir. Təhlili bir çox hallarda bir və ya bir neçə əlamətin əlaqələndirilməsi üzrə formalanşan struktur, dinamik və struktur-dinamik qruplaşdırımların köməyi ilə həyata keçirilir.

İndeks metodundan bilavasita cəmlənməsi mümkün olmayan ünsürlərdən ibarət olan məcmuya müqayisəli xarakteristikə vermek üçün

istifadə edilir. İndeks metodu mürəkkəb hadisələri əmələ gətirən ünsürlərin dayışmasına təsir edən amilləri aşkara çıxarmaq və onları qiymətləndirmək üçün tətbiq edilir.

Büdcə metodu (ev təsərrüfatları bütçələrinin seçmə yolu ilə tədqiq olunması) dedikdə, əhaliñin hayat səviyyəsinin öyrənilməsi ilə əlaqədar həyata keçirilən statistik müşahidə metodu nazarda tutulur.

Bazar iqtisadiyyatı şəraitində tarazlıq təmin olunmalıdır. Başqa sözlə, resurslara tələbat (maddi, əmək, maliyyə) arasında tarazlığın yaradılması ilk növbədə həll edilmələri olan problemdir. Bazar iqtisadiyyatı şəraitində heç kim onun subyektlərini istehsal, mal göndərilməsi, istehlak limiti üzrə tapşırıqları məcburi suradıa yerinə yetirilməyə təhrik edilmir.

Müasir dövrdə, maddi, əmək ehtiyatları, maliyyə-dəyər və sahələrəsi balanslardan daha çox istifadə olunur.

Normativ metoddan həm ayrılıqda, həm də digər metodlarla birlilikdə istifadə oluna bilər. Məsələn, program məqsədi metodlarla birlilikdə qarşıya qoyulan məqsəd üzrə kəmiyyət göstəriciləri və ona nail olunması üçün lazım olan ehtiyatlar müəyyən edilir. Normativ metoddan müxtəlif balanslar tartıb olunarkən tələbatın və mümkün olan ehtiyatların aşkar çıxarılması, dövriyyə vəsaitləri normativlərinin, amortizasiya ayırmaları normalarının müəyyən edilməsi üçün istifadə olunur.

Bazar iqtisadiyyatı şəraitində müxtəlif normativlərdən da istifadə edilir. Bunlara texniki-iqtisadi, sosial, ekoloji normativləri, maliyyə normaları və normativlərinin misal göstərmək olar.

Proqnozlaşdırma metodları dövrlərdən (qısa, orta və uzunmüddətli), səviyyədən (makroiqtisadi, sahələr, regionlar və s.) və proqnozlaşdırma obyektiñindən asılı olaraq bir-birindən fərqlənir. Demografik, elmi-texniki və təsbiî resurslar üzrə proqnozlaşdırmanın özlərinə məxsus xüsusiyyətləri vardır.

Alimlərin fikrincə, proqnozlaşdırmanın 150-dən çox metodu mövcuddur. Lakin bunların 15-dən daha çoxu istifadə olunur.

Proqnozlaşdırma metodikasının əsası aşağıdakılardan ibarətdir:

1) analitik tədqiqatın aparılması; 2) məlumat bazasının hazırlanması; 3) məlumat bazasının keyfiyyəti; 4) informasiyaların öyrənilməsi və birləşdirilməsinin bütöv, tam halına getirilməsi.

Mövcud şərait, perspektivdə onun dayışməsinə təsir edən amillər və meyillər tam və düzgün nəzərə alındıqda proqnozlaşdırma daha keyfiyyətli və ümudverici olur. Bunlarsız, proqnozlaşdırma ehtimal olaraq qalır.

Statistik metoddan proqnoz modellərinin müəyyən edilməsi məqsədi hadisəyə kəmiyyət xarakteristikası vermək lazımlı gəldikdə istifadə olunur. Proqnozlaşdırma aparıklärən istifadə edilən ən mühüm və geniş yayılmış metod qruplaşdırmadır. Proqnozlaşdırmanın formalaşdırılması dərəcəsinə görə onun bütün metodları iki yərə bölünür:

1) ekspert (intuitiv) metod; 2) formallaşdırma metodu.

Proqnozlaşdırmanın ekspert metodundan əsas etibarla aşağıdakı hallarda istifadə olunur:

- proqnozlaşdırma obyektiñin riyazi cəhətdən formallaşdırmaq mümkün olmadıqda;
- nəticə çıxarmaq üçün kifayət qədər statistik seçmə aparmaq mümkün olmadıqda;
- proqnozlaşdırma obyekti həddindən çox mürəkkəb olduğuna görə çoxsaylı amillərin təsirinin nəzərə alınması mümkün olmadıqda;
- təcili qərarlar qəbul edilməsi lazımlı gəldikdə və ekstremal şərait yarandıqda.

II BÖLMƏ

AZƏRBAYCAN DÖVLƏTİNİN İQTİSADI SİYASƏTİ VƏ ONUN REALLAŞMASI İSTİQAMƏTLƏRİ

III FƏSİL

XARİCİ TİCARƏT SİYASƏTİ

«Azərbaycanın xarici ticarət siyasəti həm ikitirəfli formada, həm də beynəlxalq təşkilatlar çərçivəsində çox uğurludur, düşünülmüş siyasetdir. Bizim strateji xəttimiz var və bu xəttə sadıqik. Son illər ərzində aparılan işlər onu göstərir ki, Azərbaycanın dünyadakı mövqeləri daha da möhkəmənlərin»

İlham Əliyev

3.1. Xarici ticarət siyasəti və onun formalamaşması

Beynəlxalq əmək bölgüsünün formalamaşmağa başladığı dövrən etibarən siyasetçilər və iqtisadçılar həm ayrı-ayrı ölkələr, həm də bütövlükdə dünya təsərrüfat əlaqələri baxımından xarici ticarətin yaranma səbəblərini, onun inkişafına təsir göstərən amillər toplusunu və iqtisadi inkişafa nail olmaqdan ötrü dövlətin nə cür ticarət strategiyası tutmalı olduğunu araşdırmağa çalışmışdır. Tədqiqatların bu şəkildə təkamülü eyni zamanda xarici ticarət siyasətinə müyyəyen baxışların meydana gəlməsinə səbəb olmuşdur.

Iqtisadi ədabiyatlarda «xarici ticarət siyasəti» termininə 20 müxtəlif tərif verilsə də, iqtisadçılar arasında onun məhiyyətini dair köklü fikir ayrılığı yoxdur. Xarici ticarət nəzəriyyələrinin tətbiqi nəticəsində gəldiyimiz qənaat belədir ki, xarici ticarət siyasəti ölkənin xarici iqtisadi siyasətinin mühüm tərkib hissəsi olub, ticarət – iqtisadi əlaqələrin tənzimlənməsinə yənəlmədir. Dogrudur, müasir dövrdə dövlətlərin yeridiyi iqtisadi siyasəti xarici və daxili çəhətdən fərqləndirmək, onlar arasında kəskin sərhəd qoymaq müyyəyen məsələlərin izahına çatınlık törədir. Lakin ümumiqtisadi siyasətdə xarici ticarət siyasətinin yerini və əhəmiyyətini müyyənəlaşdırmaq üçün əvvəlcə onun sərhədlərini aydınlaşdırmaq gərəkdir.

Xarici ticarət siyasəti çərçivəsində iqtisadi (gömrük tarifləri), siyasi (enbarqo), inzibati-idarəctəmə (gömrük-sərhəd proseduru), hüquqi (olverişli şərait) rejimi, milli rejim, ticarət bağlaşmaları və digər məsələlər six birləşmişdir. Buna görə də, onun geniş və dar monadızı izahi verilir və bu zaman bazar subyektlərinin xarakterindən asılı olaraq (fiziki şəxslər, müəssisələr, transmilli korporasiyalar) dövlətin xarici ticarət sferasının tənzimlənməsində oynadığı rol müyyənəşdirilir. Xarici ticarət siyasətinin dar monada izahi hökumətin xarici ticarəti, daxili və xarici investisiyaları məhdudlaşdırması və stimullaşdırması istiqamətində gördüyü tənzimləmə işlərini əhatə edir. Geniş monada xarici ticarət siyasəti dedikdə isə hökumətin istehsal amillərinin hərakət sürətinə və istiqamətinə, ticarətin haemina və quruluş formasına təsir göstərən tədbirlərin məcmusu başa düşülür. Bu monada tərif yalnız gömrük siyasetini deyil, eyni zamanda pul-kredit və valyuta-maliyyə siyasəti kimi ümumiyyət kurslarında da əks etdirir.

Xarici ticarət siyasəti çox vaxt xarici iqtisadi siyasətlə eyniləşdirilir. Məsələn, Q.Haber qeyd edir ki, «xarici ticarət siyasəti – hər hansı bir ölkənin xarici iqtisadi əlaqələrini tənzimləyən bütün tədbirləri əhatə edir». Bu isə xarici iqtisadi siyaset anlayışına daxil yaxın olub, çox ümumi xarakter daşıyır. S.Mid isə xarici ticarət siyasəti dedikdə, tədiyyə balansında əks olunan əməliyyatlara birbaşa nəzarət məqsədi güdünlən tədbirləri nəzərdə tutur. Göründüyü kimi, bu yanaşmada daxili vergilər, subvensiya və dotasiyalardan beynəlxalq ticarətə birbərə təsir imkanı nəzərə alınmur. B.Belaşının əsərində təklif edilən tərifdə isə xarici ticarət siyasətinin çərçivəsi yalnız idxlə və ixracda tətbiq edilən tariflər, miqdar məhdudiyyətləri və subvensiyalarla məhdudlaşdırılır. Əslinde isə xarici ticarət siyasəti tədiyyə balansının cari əməliyyatlar hesabındakı idxləl və ixrac əməliyyatları ilə bağlı bütün hökumət qərar və faaliyyətlərinə əhatə edir.

Xarici ticarət siyasəti ilə növbədə, makro və mikrosəviyyədə nəzarədən keçirilir. Bildiyimiz kimi, dövlət, müəssisə, fiziki şəxslər və TMK səviyyəsində hayata keçirilən xarici iqtisadi əlaqələr komiyyət və keyfiyyət baxımından xeyli fərqlənir. Xarici ticarət siyasətini dövlət və müəssisə səviyyəsində fərqləndirmək, hökumətin xarici ticarəti faaliyyətinə müda-xilə dərəcəsinə uyğun olaraq hər bir səviyyə üzrə xarakterik cəhətləri aydınlaşdırmaq mümkündür. Xarici ticarətin təhlili əsasında belə nəticəyə gəlmək mümkündür ki, milli iqtisadiyyat səviyyəsində xarici ticarət siyasəti dedikdə, ticarət partnyoru olan ölkələrin də maraqları nəzərə alınmaqla hökumətin mal, xidmət və informasiyalar üzrə beynəlxalq mübadilənin inkişafı və tənzimlənməsinə istiqamətlənmış gömrük, investisiya, institusional və hüquqi tədbirlər sistemi başa düşülür. Bu tərifdə xarici ticarət siyasətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, dövlət özünün milli (gömrük) sərhədin keçən əmətə, xidmət, kapital və informasiya axınıni öz ölkəsinin beynəlxalq əmək bölgüsündə iştirakından daha çox mənfaat əldə etməsi məqsədi ilə tənzimləyir.

Müassisə və fiziş şəxsləri əhatə edən makrosəviyyədə isə xarici ticarət siyaseti, bu subyektlərin xarici bazarlara çıxmazı və nəticədə, beynəlxalq mübadilədən daha çox iqtisadi səmərə əldə edilməsi məqsədi ilə dövlətin olverişli şərait yaratmaq istiqamətində həyata keçirdiyi tədbirlər sistemi kimi başa düşür.

Xarici ticarət siyaseti ayrılıqda həm ölkə, həm birlikləri, həm də çoxtərəfli şəkildə həyata keçirilsə bilər. Əhatə dairəsi və dövlətlərin beynəlxalq mübadilənin tənzimlənməsinə təsir imkanları baxımından xarici ticarət siyaseti birtaraflı, ikitaraflı, regional və qlobal (beynəlxalq) olmaqla fərqləndirilir. Beynəlxalq mübadilə proseslərinin tənzimlənməsində dövlətin iştirakını M.Korden özüñün əsərlərində geniş əks etdirmişdir. Belə ki, tənzimlənmə vasitələri hökumət tərəfindən birtaraflı qaydada, ticarət partnövrləri ilə razılaşdırılmışdan tətbiq olunduğunda birtaraflı qaydada xarici ticarət siyaseti həyata keçirilir. Bu cür xarici ticarət siyaseti dünya ölkələri arasında siyasi münasibatların gərginləşməsinə təsir edən müvafiq qaydada ikitaraflı, çoxtərəfli razılaşmalara əsasən həyata keçirilir və beynəlxalq (qlobal) və regional olmaqla fərqləndirilir. Beynəlxalq təşkilatların (Ümumdünya Ticarət Təşkilatı, Dünya Bankı, Beynəlxalq Vallyuta Fondu və s.) xaxından təsiri nəticəsində formalaslan qlobal ticarət siyaseti istehsal amillərinin maksimum mobilliyinə və təbii və maliyyə resurslarının səmərəli bölgüsünü xidmət göstərir.

80-ci illərin əvvallarından başlayaraq qlobal ticarət siyaseti himayədarlığın yumşaldılması, inkişaf etməkdə olan ölkələrin xarici ticarət siyasetinin liberallaşdırılması zəminində qurulmağa başlamışdır. Liberallaşma tərəfdarları himayədarlığın birbaşa və dolayı nögsanlarını göstərirler. Birbaşa çatışmazlıqlar ilə növbədə istehsal amillərinin ədalətsiz şəkildə bölüşdürülməsi daxili və xarici bazar qiymətləri arasındakı uyğunluğunu nöticəsi olaraq istehlakçıların rifah halının aşağı düşməsi ilə bağlıdır. Bəzi hallarda himayədarlıq qiymətin əmələ gəlməsinin qeyri-rəqabət sistemi ilə bağlı olur. Himayədarlığın dolayı zərəri isə resursların qeyri-istehsal, lakin gəlir gətirən sahələrə (qaçaqmalçılıq, tariflərin ödənilməsindən yayınmaq və s.) yönəldilmişsi ilə bağlıdır. Digər tərəfdən himayədarlığın yüksək həddi ölkəni elmi-texniki nəqliyyatlardan məhrum edir ki, bu da milli əməkzənin rəqabətdözümlülüğünü aşağı salır.

Xarici ticarət siyasetinin liberallaşdırılmasının və iqtisadiyyatın tam açılmasına əleyhdərələri bəzi argumentlər irəli sürürələr.

1. Xarici Ticarət Siyasetinin liberallaşdırılması tədiyyə balansında və dövlət bütçəsində tarazlığın mənfi istiqamətə pozulması ilə müşayiət olunur (80-ci illərdə əksər ölkələr bununla qarşılaşmışlar).

2. Liberallaşmanın iqtisadi artuma müsbət təsirinə dair əsaslı dəlillər yoxdur. Bəzi iqtisadçılar əksinə səbüt etməyə çalışırlar: iqtisadiyyat yeni sahələrin qorunması hesabına dırçalar, ixracın genişləndirilməsi isə beynəlxalq ticarət sistemindəki tarazlığı süni istifadə pozur.

3. İqtisadiyyatın liberallaşmasına keçidin özü dövlət üçün əlavə problemlər yaradır: işsizlik və mübadilə kursları aşağı düşdürücü üçün inlfasiyanın tempları artır.

Son dövrlər iqtisadçılar arasında liberal xarici ticarət siyasetindən daha çox nefrət xarici ticarət siyasetinin formalasdırılması ilə bağlı fikirlər yaranmışdır. Neytral xarici ticarət siyaseti ixrac-yönümlü və idxləşmələyici, eləcə də xarici iqtisadi əməliyyat obyekti olmayan əmtəələr üçün bərabər stimulların yaradılmış sistemidir.

Bura həmçinin daxili və xarici bazar üçün nəzərdə tutulmuş əmtəələrə eyni sətis mühitinin formalasdırılması addır. Liberallaşma isə daha çox bürokratik aparatin zoifləndirməsi yolu ilə xarici ticarət məhdudiyyətlərinin aradan qaldırılmışdır.

Xarici ticarət siyasetinin reallaşması nəticəsində mürəkkəb və kompleks xarakter daşıyan xarici ticarət rejimi meydana gəlir. Xarici ticarət rejimi mübadilə obyektlərinin ölkə sərhədinin keçməsini tənzimləyən əsul və qaydaların məcmusunu əks etdirir və dünya və milli bazarlarda beynəlxalq ticarət əməliyyatları iştirakçılarının davranışını qaydalarını müyyən edir. Xarici ticarət rejimi xarici ticarət siyasetinin çoxsaylı princip və qaydalarını hesabına formalasır. Bura iqtisadi və təşkilati xarakterli tədbirlər, həmçinin xarici ticarət siyasetinin reallaşdırılması zamanı dövlətin istifadə etdiyi qanunvericİ normalar daxildir. Ölkə və onun ticarət subyektləri beynəlxalq mübadilədə iştirakdan daha çox iqtisadi səmərə əldə etmək üçün dövlət, mal və xidmətlərin milli sərhəddən keçməsini bütün mümkün vasitələrlə tənzimləməyə can atır. Bu zaman nəzərdə tutulmalı olan başlıca şərt ondan ibarətdir ki, xarici ticarət siyasetinin reallaşma mexanizmləri təkər milli yox, həmçinin fövqəmilli (beynəlxalq) məsələlərə böyük müraciət etməlidir.

Qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatlar Xarici Ticarət Siyasetinin işləniləşdirilməsi və onun reallaşdırılması mexanizmlərinin seçilməsi zamanı bir neçə vacib şərtin nəzərə alınmasını tövsiya edirlər:

- iqtisadiyyatın müyyən sahəsi üçün əldə olunacaq ümumi səmərə yaxud məmənən zərərin komiyyətə hesablanması;
- bazarın quruluşuna oradakı rəqabətin təsiri;
- digər ölkələrin məmənən cavab tədbirləri və bu addımların potensial təsiri;

• yeridilən siyasetin milli və fövqəmilli maraqlara, iki və çoxtərəfli razılışmalarla uyğunluğu və s.

Xarici ticarət siyasetinin osas abitlərindən danışmazdan əvvəl, onları funksiyalarını sadalayaq. Təhlillər göstərir ki, xarici ticarət siyasetinin bütün vasitələri 4 əsas funksiyani yerinə yetirir:

1.Tənzimləyici; 2.Müdafiə; 3.Idxlə və ixrac əməliyyatları üzərində nəzarət; 4.Fiskal.

Qeyd edək ki, xarici ticarət siyaseti vasitələrinin konkret olaraq hansı funksiyani yerinə yetirməsi ölkənin inkişaf xüsusiyətlərindən asılı-

dir. Bunların içerisinde en mübahiseli xüsusiyyət tənzimləyici funksiyaya aiddir. Onun vasitəsilə resursların ixrac yönümlü, yaxud idxləvəzələyiçi istehsal sahələrində təkrar bölgüsü həyata keçirilir, xarici ticarətin inkişaf etdirilməsindən ötrü kapital cəlb olunur və s.

İdxal və ixrac olunan malların qiymətinə etdiyi təsirin birbaşa, yaxud dolaylı olmasından asılı olaraq bu vasitələr tarif və qeyri-tarif olmaqla iki əsas qruppa ayrılır. Ümumiyyətlə, xarici ticarət siyasətinin ayrı-ayrı vasitələrindən ya idxalin məhdudlaşdırılması, ya da ixracın gücləndirilməsi məqsədilə istifadə olunur. Buna görə də onların bir qismi idxalin, digər qismi isə ixracın idarə olunmasına görə istiqamətlənmüşdür.

Xarici ticarət siyasətinin əsas vasitələri

Cədvəl 1

Xarici ticarətin tənzimlənmə metodu	Ticarətin siyasəti aləti	Tənzimlənmə obyekti
1.Gömrük-tarif tənzimlənməsi	gömrük rüsumu tarif kiyotası	Idxal ixrac
2.Qeyri-tarif tənzimlənmə sistemi		
a) miqdər vasitələri	kvotalaşdırma lisenzialaşdırma «köməlli məhdudlaşdırma»	idxal ixrac ixrac
b) gizli himayəçilik	dövlət alışı sistemi yerli komponentlər üzrə goyulan təsləblər texniki mənecələr	idxal idxal idxal
v/maliyyə vasitələri	vergi və yığımlar subsidiya ixracın kreditləşməsi dumping	idxal idxal ixrac ixrac

Xarici ticarət siyasətinin tarif və qeyri-tarif vasitələri kəmiyyat qiymətləndirilənə baxımından fərqli xüsusiyyətlərə malikdir. Belə ki, əgər gömrük tənzimlənməsi kəmiyyətə daqqıq hesablanıla və qiymətləndirilə bilərsə, qeyri-tarif vasitələri müxtəlif iqtisadi məzmun və növ tərkibə nöqtəyi-nazərindən yalnız təqribi qiymətləndirməyə malik olur, buna görə qeyri-tarif məhdudiyyətlərinin orta səviyyəsi adətən ixracın və ya idxalin məhdudiyyət altında düşən hissəsinin dəyəri kimi hesablanır.

Dövlətlərin ticarət rejiminin xüsusiyyəti tarif və qeyri-tarif tənzimlənmə vasitələrinin kombinasiyası nticəsində real məzmun kasb edir. Məsələn, bütün rüsumları ləğv etmiş, lakin eyni zamanda miqdər məhdudiyyətini qoruyan rüsumlar tətbiq olunur. Buna görə də, qeyri-tarif vasitələrinin tənzimlənməsi idxləvəzələyiçi istehsal sahələrindən istifadə olunur.

Gömrük rüsumunun tətbiqi zamanı ölkənin inkişaf səviyyəsindən asılı olaraq bir neçə məqsəd göz altına alınıbilər:

- idxlə mallarının omta strukturunun optimallaşdırılması;
- idxlə və ixrac, valyuta gəlirləri və valyuta xərcələri arasında rasiyalı nisbətin saxlanılması;
- ölkədə istehsalın xarici rəqəbatın mümkin zərərlə təsirindən qorunması.

Gömrük rüsumları 3 əsas funksiyani yerinə yetirir:

1.Fiskal – idxlə-ixrac rüsumlarından əldə olunan vəsait dövlət bütəncisi gəlirlərinin əsas hissəsini təşkil edir.

2.Himayəçi – bu əsasən idxlə rüsumlarına aiddir. Dövlət bu yolla yerli istehsalı xarici rəqəbatın zərərlə təsirindən qoruyur.

3.Tarazlaşdırma – bu əsasən ixrac rüsumlarına aiddir. Müəyyən məhsulun daxili bazar qiyməti bu və ya digər səbəbdən dünya qiymətlərindən aşağı olduqda, ixrac rüsumları həmin malın ölkədən kütləvi surətdə aparılmasının qarşısını alır.

Hazırda aşağıdakı rüsum növlərindən geniş istifadə olunur:

Xarici ticarət strategiyası nöqtəyi-nazərindən, tətbiq olunan tariflərin forması və hətta ayrı-ayrı omtoollar üzrə dərəcələrinin səviyyəsindən dənha çox ölkənin gömrük müdafiəsinin ümumi səviyyəsi müümət əhəmiyyət daşıyır.

Cədvəl 2

Xarici ticarət siyasəti vasitələrinin xüsusiyyəti

Ticarət siyasətinin əsas aləti	Ticarət rejiminin xüsusiyyəti			
	qadağan	məhdudiyyət	liberal	əzəq
1.Tariflərin orta səviyyəsi (%-la)	40-100-dək	25-dəm yuxarı	10-15 arası	10-dan aşağı
2.Miqdar məhdudiyyətləri (ticarətin shəhər olunan hissəsi, %-la)	40-dək	25-dəm yuxarı	10-15 arası	0-10 arası

Cədvəl 3

Gömrük rüsumlarının təsnifatı

Təsnifatın növü

I. Tutulma üsuluna görə

Advalor-gömrük
dəyərinə görə
faizlə hesablanırSpesifik - malin
gömrük vahidində
görməyiş olunmuş konkret
məbləğidirKombinə olunmuş
əvvəlki iki rüsum
növündən birgə tətbiq
olunurII. Rüsumluşdurulan
objekta görəİdxal-ölkənin
gömrük sərhədini
keçən idxl
mallarından
tutulurIxrac-ölkənin
gömrük sərhədini
keçən ixrac
mallarından tutulurTranzit-müəyyən
ölkənin ərazisindən
daxınan mallara
tətbiq olunur

III. Xarakterinə görə

Mövsumi-
mövsumi xarakter
daxınan mallara
tətbiq olunurAntidempinq-
mallar ölkəyə
dünya bazar
qiymətlərindən çox
 aşağı qiymətlərlə
gətirilirsa, tətbiq
olunurKompensasiya-
mal-
lارın müəyyən
ölkəyə ixrac
birbaşa yuxud
dələyi subsidiyalas-
dırma ilə həyata
keçirilən zaman
tətbiq olunur

IV. Mənzəyinə görə

Avtomat-
organları-
nın birtərəflü
qaydada çıxardığı
qorara uyğun
olaraq tətbiq
edilirKonvensiya -
coxla-
raflı şəkildə
müəyyən olunmuş
razılıqla
şartlarına uyğun
olaraq tətbiq edilirDöyişkən-dünya
ba-
zар qiymətləri,
ya-
xud dövlət
subsidiya və
dotasiyaların
səviyyəsi
dəyişdikdə tətbiq
edilirV. Tarif dərəcələrinin
tipinə görəDaimi (sabit)-hö-
kumuz organları
tarəfdən müəyyən
olunmuş tarif
dərəcəsi şəraitdən
aslı olmayıaraq
sabit qalırDöyişkən-dünya
ba-
zар qiymətləri,
ya-
xud dövlət
subsidiya və
dotasiyaların
səviyyəsi
dəyişdikdə tətbiq
edilirVI. Hesablanması
üsuluna görəNominal -
gömrük tarifində
əks olun-
muy
tarif dərəcə-sini
əks etdirirEffektiv-son məh-
sus üçün müəyyən
olunmuş gömrük
rü-
sumunun real
səviyyə-yasını
göstərirÇöcipilləli-idxl
olunan
məhsulların
növündən,
migdarından və
mənsəb ölkəsindən
aslı olmayıaraq
vahid tarif
dərəcələri
asasında tətbiq
olunurVII. Mürakkəblilik
dərəcəsinə görəBirpilləli-idxl
olunan
məhsulların
növündən,
migdarından və
mənsəb ölkəsindən
aslı olmayıaraq
vahid tarif
dərəcələri
asasında tətbiq
olunur

Əgər nəzərə alsaq ki, bütün ölkələrdə tarif dərəcələri differensiasiya olunub, onda gömrük müdafiəsinin nominal deyil, səmərəlilik, yəni həqiqi səviyyəsi aktual məzmun kəsb edir. Tarifin səmərəlilik səviyyəsi – aralıq idxl mallarından tutulan rüsumları çıxmışla son idxl mallarına qoyulan gömrük vergisinin real səviyyəsini əks etdirir:

$$G_e = \frac{(G_h - U_m \cdot G_{sh})}{1 - U_m}$$

Burada

 G_e - gömrük müdafiəsinin səmərəlilik səviyyəsi, G_h - son məhsul üzrə tarifin nominal dərəcəsi, G_{sh} - idxl komponentlərinin nominal tarif dərəcəsi, U_m - son məhsulun dəyərində idxl komponentlərinin dəyərinin xüsusi çökəsidir.

Qeyd etmək lazımdır ki, dünya ölkələrində tariflərin strukturunu hazırlayan məhsulun milli istehsalçılarının mühafizəsinə yönəlib və xammal və yarımfabrikatların idxləmə heç bir maneə yaratmır. Bu baxımdan, tarif eskalasiyası – əmələlərin emal dərəcəsi artıraq onlara qoyulan gömrük rüsumunun səviyyəsinin də artımı xarici ticarət siyasetinin mühlüm väsiti hesab oluna bilər.

İdxal tarifləri müəyyən ziddiyətlərlə xarakterizə olunur. Bir tərəfdən yerli istehsalçılar beynəlxalq rəqabətdən qorunduqları üçün tarif tətbiq olunmasında maraqlıdır, digər tərəfdən həmin subyektlər özürlə də istehlakçı olduqları üçün idxl mallarının dəha yüksək qiymətə əldə olunması onlara zərər vurur. Bu problem müəyyən dərəcədə gömrük siyasetinin bir aləti olan tarif kvotasi vasitəsilə həll olunur. Tarif kvotasi dərəcələri idxl olunan malin həcmindən asılı olaraq döyişkən gömrük rüsumlarının bir növüdür. Bunun məhiyyəti ondadır ki, müəyyən hədd daxilində həyata keçirilən idxl zamanı əmələlərə kvotadaxili tarif dərəcəsi tətbiq olunur. İdxalın həcmi konkret kamιyyəti keçidlikdə isə mallardan dəha yüksək – kvotastı tarif dərəcələri tutulur.

Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrin, demək olar ki, həmçinin ixrac tarifi praktiki səciyyə daşıdır. Ənənəvi ixrac sahələrinə malik inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə isə bu tarifdən geniş istifadə olunur. İxrac tarifi bütəcəyə əlavə vasitənin cəlb olunması, daxili və dünya bazar qiymətləri arasında böyük forq yarandıqda onun tənzimlənməsinə nəzərdə tutur. İxrac rüsumlarının an qidalanacağı həddi embərəqdür. Bu, çox zaman müxtəlif sosial-iqtisadi sistemlərə malik olan ölkələr arasında tətbiq olunur və güclü ölkə tarəfdən tənzimlənir.

Mövcud beynəlxalq ticarət qaydaları tarif dərəcələrinin dayışdırılması üzrə hər hansı birtərəfli addımı qəti suradı inkar edir. Bunun üçün beynəlxalq səviyyəli damışqların aparılması tələb olunur. Lakin belə damışqlar uzun zaman tələb etdiyi üçün ticarət balansındaki dayışıklıklarla

çevik reaksiya vermek mümkün olmur. Bu məqsədə dövlət qeyri-tarif tənzimlənmə tədbirlərindən istifadə edir.

Beynəlxalq ticarət praktikasında xarici ticarət siyasetinin elə Alatlırlarınə təsadüf edilir ki, onlar beynəlxalq hüququn obyekti sayıla bilər. Bu vəsaitlər qeyri-iqtisadi olmalarına baxmayaraq beynəlxalq iqtisadiyyatla sıx əlaqəlidir. Bunlara ticarət sazişlərinin, Əlverişli Şərait Rejimini (ƏSR), milli rejimi misal göstərmək olar. Ticarət sazişləri ilk ölkənin hökumətləri arasında bağlanılan və qanunverici orqan tərəfindən ratifikasiya olunan razılaşmalar olub, 5-10 il müddətindən sonra tutulub. ƏSR razılığın təsdiqləndikdən sonra təsbit olunan şərtidir. ƏSR ÜTT tərəfindən qeyri-ayrışkeçili ticarət rejiminin yaradılmasında başlıca amil kimi qəbul edilir. Milli rejimi isə burada bir dövlət digər xarici ölkənin fiziki və hüquqi şəxslərinin özünən bazar subjektlərinə tətbiq etdiyi şəraitdən əlverişsiz olmayan fəaliyyət mühiti yaradır. Buna daha çox integrasiya qrupplarına daxil olan ölkələrdə təsadüf olunur.

3.2. Xarici ticarətin tənzimlənməsinin dünya təcrübəsi

Son dövrlərdə dünya iqtisadiyyatında qloballaşma və regional iqtisadi integrasiya meyiləri ilə yanaşı, imperiyaların dağılması, yeni, müstəqil dövlətlərin yaranması prosesləri də genişlənmişdir ki, bu da dünya təsərrüfat sisteminin bütövləşməsinə aparır. Bu baxımdan, səsialist blokunun dağılması və SSRİ-nin süqutu daha çox diqqəti cəlb edir. Belə ki, hazırda bu proseslər nəticəsində həm siyasi, həm də iqtisadi müstəqillik əldə edən dövlətlər dünya birliliyinə borabəhüquqlu üzvləri kimi bütün milli iqtisadiyyatlarını formalasdırırmış və digər ölkələrlə müstəqil olaraq qarşılıqlı faydalı iqtisadi əlaqələr yaratmağa çalışırlar.

Qeyd etmək lazımdır ki, dünya təsərrüfat sisteminin bütövləşdiyi və beynəlxalq iqtisadi münasibətlərin qloballaşlığı müasir dövrdə milli iqtisadiyyatın formalması və inkişaf prosesində qarşıya çıxan problemlərin uğurlu həlli, əhamiyətli dərəcədə, xarici iqtisadi fəaliyyətin məqbul vəsaitlərlə genişləndirilməsi və inkişafi hesabına ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə səmərəli integrasiyəsindən asılıdır. Bu ona asaslanır ki, dünya təsərrüfat sisteminə fəal surətdə qoşulmaqla dövlətlər, bir tərəfdən özlərinin müvafiq ehtiyatları olmadıqları halda belə, cəmiyyətin tələbatını dəha dolğun ödəmək, iqtisadiyyatın səmərəli strukturunu formalasdırmaq, müasir texnika və texnologiya əldə etmək, mütarəqqi təsərrüfatlılıq və idarəçilik təcrübəsi qazanmaq və s. bu kimi mühüm problemləri həll etmək, digər tərəfdən isə, özlərinin beynəlxalq əmək bölgüsündə malik olduqları əstənləklər reallaşdırmaq imkanları əldə etmiş olurlar. Məhz buna görə də, xarici iqtisadi fəaliyyətin inkişaf etdirilməsi və bu

əsasda iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə integrasiyasının tamın olunması son dövrlərdə həm siyasi, həm də iqtisadi müstəqillik əldə etmiş postsozialist ölkələrdə, o cümlədən Azərbaycan Respublikasında bazar münasibətlərinə asaslanan milli iqtisadiyyatın formalasdırılması məqsədilə həyata keçirilən iqtisadi islahatların strateji istiqamətlərindən biri hesab olunur.

Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu Dünya Təsərrüfat Sistemində səmərəli integrasiya kortabii şəkildə baş vermir. Bunun üçün Dünya Təsərrüfat Sistemindən gedən global proseslər, ölkənin beynəlxalq əmək bölgüsündə malik olduğu əstənləklər, milli iqtisadiyyatın inkişaf potensialı və konkret şəraitin xüsusiyyətləri nəzərə alınmaqla məqsədönlü xarici iqtisadi siyasetin aparılması lazım görür. Bu isə öz növbəsində, xarici iqtisadi fəaliyyətin beynəlxalq hüquq normalarına və mütarəqqi dünya təcrübəsinə asaslanan və Dünya Təsərrüfat Sisteminin, beynəlxalq iqtisadi münasibətlərin və milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini və perspektivlərini nəzərə alan mükəmməl və çevik dövlət tənzimlənməsi sisteminin yaradılmasını nəzərdə tutur.

Iqtisadçılar belə bir qənəbat gəlmışlar ki, xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin nəzəri, metodoloji və praktiki problemləri həmişə iqtisad eliminin diqqət mərkəzində olmuşdur. Dünyanın on görkəmli iqtisadi alimləri və siyasetçiləri bu problemlərin həlli ilə bağlı öz münasibətlərini bildirmiş və müxtalif fikirləri asaslandırmışdır. Tarihi təkamül prosesində bu fikirlər iki istiqamətdə inkişaf etmişdir: fritrederçilik (azad ticarət) və proteksionizm (himyəçilik).

Azad ticarət tərəfdarları (A.Smit, D.Rikardo, C.S.Mill, J.B.Sey, P.Samuelson, V.Stolper və b.) fikirlərini belə asaslandırlırlar ki, maneəsiz həyata keçirilən xarici iqtisadi fəaliyyət «ətəbi seçmə» əsasında qarşılıqlı faydalı beynəlxalq əmək bölgüsünə kömək edir, bütün ölkələrin real milli məhsulunu potensial olaraq xeyli artırır və bütün Yer kürasında həyat səviyyəsinin yüksəldilməsinə imkan yaradır.

Proteksionist tərəfdarları (F.List, A.Hamilton, C.Keri, C.Keyns) isə öz fikirlərini onanıvi təşəkkül tapmış iqtisadi durumu saxlamaq, yenidən yaranan milli sənaye sahələrini qorumaq, dövlət büdcəsinin galirlərini artırmaq, demənqı məhdudlaşdırmaq, ölkənin müdafiə qabiliyyətini lazımi səviyyədə saxlamaq və s. xarici iqtisadi fəaliyyətin dövlət tərəfindən tənzimlənməsi zərurati ilə asaslandırırlar.

Dünya təcrübəsi göstərir ki, fritrederçiliyin yuxarıda söylənilən kimi müsbət səciyyələndirilməsi və ideallaşdırılmasına baxmayaraq, bu ideya heç də həmisi göznlənilən ümidi doğrultmayıb. Təkcə xarici ticarət siyaseti keçən asrda ticarət və proteksionizm ideyalarının hər biri bir neçə dəfə müxtalif müvəffəqiyətlə iqtisadi fikirdə əstənlük əldə etmişlər.

Dünya təsərrüfat sistemində yaranmış müasir şərait, xüsusilə, beynalxalq iqtisadi integrasiyanın yüksəkən xələ sürətli inkişafı, ölkələrin qarşılıqlı iqtisadi asılılıqlarının güclənməsi, transmili korporasiyaların dünya iqtisadiyyatında rolünün artması, dünya bazarında rəqabətin güclənməsi və s. müxtəlif iqtisadi nəzəriyyələrin xarici iqtisadi fəaliyyətin tənzimlənməsinə münasibətdə irəli sürdüyü bu və ya digər mülahizələrə diq-qətlə və yaradıcı yanaşmaları tələb edir. Belə ki, müasir dövrə dünya təsərrüfat sistemində baş verən köklü keyfiyyət dayışıklılıqları natiçəsində beynalxalq ticarət-iqtisadi əlaqələr mürəkkəb və dinamik bir sistemə çevrilmiş və bu sistemin ayrılıqla hər bir ölkədə milli iqtisadiyyatın inkişafına təsiri də xeyli güclənmişdir. Müasir dövrə hər hansı bir ölkədə milli iqtisadiyyatın formalşaması və onun dinamik, tarazlı inkişafının təmin olunması məqsədönlü xarici iqtisadi siyaset aparlmasını başqa sözlə, xarici iqtisadi fəaliyyətin dövlət tərəfindən tənzimlənməsinə nəzərdə tutur.

Bu, zəif inkişaf etmiş və milli iqtisadiyyatını yenicası formalasdırıan keçid iqtisadiyyatı ölkələr üçün daha böyük əhəmiyyət kəsb edir. Belə ki, müasir şəraitdə inkişaf etməkdə olan zəif, gənc ölkələrin sənayesi geridə qalmış əyalat «status»unun saxlanılmasına xidmət edən xarici rəqabətin hücumlarından, o cümlədən deminq şəraitindən qorunmağa sadəcə olaraq məcburdurlar. Ən azı ona görə ki, hər hansı bir məhsulun istehsalında rəqabət üstünlüyünə nail olmaq üçün müəyyən vaxt lazımdır ki, bunu da azad ticarət mövcud olduğu halda, müasir rəqabət şəraitində olda etmək mümkün deyildir. Azad ticarət tərəfdarları, məhz proteksionist siyasetinin köməyiylə formalşama dövrünü keçərək inkişaf etmiş və dünya bazarında rəqabət üstünlüyü qazanmış sənaye istehsalını artıq yaratmış ölkələrin mövcud olması fikrinin doğruluğunu bir dəha təsdiqləyirlər.

Qeyd etmək lazımdır ki, inzibati-amirliyi əsaslanan, qapılı iqtisadi sistemdən bazar münasibətlərinə əsaslanan açıq iqtisadi sistəmə keçid iqtisad elmi şərşənindən yeni məsələlər qoymaqla yanaşı, bir çox məsələlərin, o cümlədən müasir dövrə bazar münasibətlərinə əsaslanan açıq milli iqtisadiyyatın formalşaması şəraitində xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin nəzəri, metodoloji və əməli məsələlərinin yenidən işləməsinə tələb edir.

Hal-hazırda xarici iqtisadi siyasetin islahatının müxtəlif tipləri iqtisadiyyatın «açıqlığının» fərqli səviyyələrinə gotirib çıxarır. Bəzi islahatlar liberallaşmaya, bəzi ləri isə ixracatçı və idxlatalçılar üçün eyni (neft) şəraitin yaradılmasına yönəldilir.

Bəzi hallarda ölkənin ticarət sisteminin neytrallığının gücləndirilməsinə yönəldilmiş islahatlar programı da liberallaşdırma kimi nəzərdən keçirilə bilər. Lakin stimulların neytrallığı meyari ticarət islahatlarının adekvat qiymətləndirilməsi üçün kifayat etmir. Belə ki, bərincisi, neytrallığa təkcə liberal ticarət rejimi çərçivəsində deyil, həm də tənzimlənmə

dərəcəsi yüksək olan rejim çərçivəsində də nail olmaq mümkündür. Bu zaman ham daxili, həm də xarici bazarlarda ticarətə münasibətdə güclü stimullardan istifadə edilir, lakin onların səviyyəsi bərabər olmur. İkinci, neytrallığın prinsipi «şəffaflıq» zəif olan müxtəlif qeyri-tarif tədbirlərindən imtina edilməsini nəzərdə tutur. «Xarici ticarətin liberallaşdırılması» isə geniş anlayışdır və xarici ticarətə məhdudiyyətlərin azaldılması, bürokratik aparatın və siyasi xidmətlərin subjektiv qərarlarının avazına, iqtisadi mexanizmdən istifadə edilməsinə nəzərdə tutur. Başqa sözlə desək, nəinki qərarların qəbulu salahiyyəti sərbəst təsərrüfat vahidlərinə ötürülür, eyni zamanda onların fəaliyyət göstərdikləri iqtisadi mühit dövlət tərəfindən birbaşa tənzimlənməyə dəha az dərəcədə məruz qalır.

Belə ki, ölkənin ticarət rejimi qiymətləndirilərkən onun açıqlığı, şəffaflıq və neytrallığın baxımından fərqləndirilməsi zəruridir.

Ənənəvi olaraq, iqtisadiyyatın açıqlığı ixrac və idxlərin həcmindin ÜDM-a (Ümumi Daxili Məhsul) nisbəti ilə ölçülür. Bu isə məsələyə bəsit yanaşmaya, böyük və kiçik ölkələr arasında fərqli qoyulmamasına götərib çıxarır. Ən vacib məqam isə bundan ibarətdir ki, baxılan halda iqtisadi siyasetlər birbaşa əlaqə də aşkara çıxarılır. Cənubi, təkcə, xarici ticarət kvotasının kəmiyyətinə əsaslanıb iqtisadiyyatın asıl mənada başa düşülən açıqlığı haqqında qəti fikir söyləmək doğru olmaz.

Institusional açıqlıq konsepsiyasına istinad edən alternativ yanaşma, aparılan iqtisadi siyaseti daha döründən xarakterizə edir və bu səbabdan öz konstruktivliyi ilə fərqlənir. Bu cür yanaşma tərzinə görəagar milli təsərrüfat subyektləri xarici bazara çıxarılarkən, eyni zamanda xarici təsərrüfat subyektləri milli bazara daxil olarkən az sayıda məhdudiyyətlərlə üzləşərlərə, ölkə iqtisadiyyatı daha açıq hesab edilə bilər.

Ticarət sistemi dövlət tərəfindən güclənilmədən həyata keçirilən tədbirlərlə deyil, sabit, müxtəlif şəkildə şərh edilməsi mümkün olmayan, dünya təcrübəsində geniş yayılmış qaydalar vasitəsilə tənzimləndikdə şəffaflıq hesab edilir. Şəffaflıq dərəcəsinin kəmiyyətə ifadə etmək kifayət qədər çatdırır, lakin bununla belə, tarif məhdudiyyətlərinin mövcud ticarət məhdudiyyətlərinə (kvotalar, vəlvüta nəzarət, lisenziyalasdırma və s.) nisbəti ticarət rejiminin şəffaflıq dərəcəsinə müəyyənləndirməyə imkan verir.

Proteksionist tədbirlərin strukturunu resursların optimallıq bölgüsü və buna uyğun olaraq ölkənin maddi rifahının artımı baxımından çox vacibdir. Belə ki, milli istehsalçılar daxili, yaxud xarici bazarlarda fəaliyyətlərinin inkişaf etdirilmək seçimi şərşənində durdulularından ixracatçılarla yaradımın səviyyəsi ilə müqayisədə daxili bazarmın müdafiə səviyyəsi, resursların idxləri əvəz edən və ixracenyümlü sahələr arasındaki bölgüsü proporsiyalarını müəyyən edir. İxracın stimullaşdırılmasına istiqamətlənmiş müdafia tədbirlərinin həcminin idxləri əvəz edən istehsalların stimullaşdır-

rılması üzere tadbırların hacmine nisbəti ticarət rejiminin neytrallığı davranışını müøyyanlaşdırmağa imkan verir.

Deyilənlərdən belə bir natiçəyə əgəlmək olar ki, xarici ticarətin liberallaşdırılması dedikdə, qeyri-tarif ticarət məhdudiyyətlərinin, o cümlədən idxl məqsədləri üçün valyuta alınmasına olan məhdudiyyətlərin əhəmiyyətli dərəcədə aşağı salınması, tarif məhdudiyyətlərinin səviyyəsinin endirilməsi və sayının azaldılması, ixrac subsidiyalarının lağv edilməsi, habelə müəssisələrin xarici iqtisadi əməkdaşlıq sahəsində qərarlar qəbul etmə prosesinə dövlətin təsirinin zoflanılması üzrə tadbırın kompleksi başa düşüla bilər. Lakin bununla belə liberallaşdırma siyasəti heç də ciddi dövlət nəzarətindən azad ticarətə əkskin keçid kimi də başa düşülməlidir. Bir sıra ölkələrdə iqtisadi vəziyyətin təhlilindən göründüyü kimi, xarici ticarətin inkişafı üzrə dərindən İslənmış dövlət siyasəti iqtisadi inkişafı müsbət təsir göstərir. Xarici ticarət sahəsindəki islahatların uğuru, ilk növbədə, makroiqtisadi sabitləşdirme siyasətinin hayata keçirilməsi və möhkəm institutional-hüquqi bazanın qurulması ilə müayyən olunur. Göstərilən tadbırların hayata keçirilməməsi, habelə istehsal amillərinin mobilliyyətinin artırılmasına yönəldilmiş proqramların işlənməməsi resursları xarici ticarət siyasətinin islahatı ilə əlaqədar meydana çıxan yenidən bölgüsü prosesinin intensivləşməsi azalıdır. Baxılan sahədəki islahatlar məsbət təsir göstərən və təmin olunmasının üçün dövlətin yaxından iştirakı tələb olunan digər amillərə isə sahibkarlığın inkişafını, müvafiq infrastrukturun (rabito və nəqliyyat vasitələri, banklar və s.), habelə bazarlar haqqında məlumatın yayılması və beynəlxalq ticarət əlaqələrinin qurulması üzrə xidmətlər göstərən dövlət və özəl strukturlarının yaradılması aid etmək olar.

Prinsip etibarı ilə xarici ticarətin liberallaşdırılması fəaliyyət göstərən təsərrüfat subyektləri arasında, obraklı şəkildə desək, «əsbi seçmə» apararaq natiçədə milli iqtisadiyyatın sağlamlaşdırılmasına, rəqabət qabiliyyətinin artırılmasına, səmərəliliyin yüksəldilməsinə təkan vermiş olur. Başqa sözə desək, xarici ticarətin liberallaşdırılması özlüyündə məqsəd kimi deyil, yalnız dövlətin strateji iqtisadi maraqlarının təmin edilməsinin təsiri vasitələrindən biri kimi qiymətləndirilir. Məsələyə bu cür baxış ümumiyyətində islahatlarla xarici ticarət siyasəti sahəsindəki islahatlar arasında nisbəti düzgün təyin etməyi imkan vermiş olur.

Ümumiyyətlə götürdükdə, daxili bazarda aparılan islahatlarla xarici iqtisadi əməkdaşlıq sterəndə həyata keçirilən islahatlara qarşılıqlı təsir kontekstində baxılmalıdır, onların zaman və sıralama aspektlərində bir-biri ilə münasibətlərinə hər bir konkret haldan asılı olaraq müxtəlif cür yanaşımındır. Belə ki, bu iki islahatdan hər hansı birinin digərinə nisbatən üstün templərlə həyata keçirilməsi müayyən uyğunsuzluqlar yaradır. Məsələn, xarici ticarətin liberallaşdırılmasına digər ölkə təsərrüfatın-

da bazar qüvvələrinin canlanmasına yönəldilən tadbırın həyata keçirildikdə istehsalın inkişafına yönəldilən yeni investisiyaların əsas etibarı ilə proteksionist tadbırılarda müdafiə olunmuş sahələr axşamı təhlükəsi meydana çıxıa bilər ki, bu da sonradan həmin sahələr münasibətdə xarici ticarətin liberallaşdırılması üzrə müvafiq addimları çatınladırmış olar. Islahatların həyata keçirilməsinin bu taktikasının seçilməsi istehsalın miqyasını artırmaqla qənaat əldə edilmiş mümkin olan sahəlarda daha iri iqtisadi məsrəflərə görüb çıxara bilər. Belə olduğu halda xarici ticarət rejimi şəraitində bu növ islahatların tələb olunan optimal həcmələrdə qurulması üçün kifayat qədər təsirli stimullar mövcud olmadıqdan sonra natiçədə sərf edilmiş irihəcmli investisiyaların səmərəliliyinə nail olunması əzətiləşir. Bundan əlavə, bu zaman inkişaf etdirilən, yaxud yeni qurulan infrastruktur obyektlərinin (avtomobil və damır yolları, limanlar, elektrik və istilik təchizat sistemləri, telekommunikasiyalar) xarici ticarətin liberallaşdırılması zamanı formalasacaq tələbin və istehsalın xarakterinə tam şəkildə uyğunluğunun təmin etmək də mümkin olmur. Bu isə investisiya resurslarının əlavə itkişini görüb çıxarı.

Məlum olduğu kimi, xarici iqtisadi sferanın liberallaşdırılması nəticəsində istehsalın formalasacaq strukturunun proqnozlaşdırılması kifayat qədər müərkkəb və çatınlı bir prosesdir. Islahatlar dövrünün yaşamı ölkələrin təcrübəsindən göründüyü kimi, qeyd edilən siyasətin yeridiləməsi natiçəsində bəzi ölkələrdə avallor təmamilə mövcud olmayan, yaxud zəif fəaliyyət göstərən yeni iri istehsallar meydana çıxmaga başlamışdır. Buna lara misal olaraq Çili də təzə meyva ixracatı üzrə istehsalları və s. Göstərmək olar.

Həmin bu səbəblər ümumiyyətində islahatların xarici ticarət siyasəti üzrə islahatlarla müqayisədə daha üstün sūratla liberallaşdırılması özü də bir sıra mənfi cəhətlərə malikdir. Belə ki, islahatlar bu yönündə həyata keçirildikdə milli istehsalçıların formalasmaqdə olan yeni iqtisadi münasibətlərə uyğunlaşması daha əkskin rəqabət mübarizəsi şəraitində baş verir. Ölkə iqtisadiyyatı çərçivəsində bazar mexanizminin zəruri elementləri, müvafiq bazar infrastruktur, təşəkkül tapmaqdə olan yeni iqtisadi münasibətlərə adekvat dövlət tənzimlənməsi sistemi formalasmadan, istehsal və ticarət infrastrukturunu təkmilləşdirilmədən, milli istehsalçıları rəqabət mühitində alişdirmədən, əsasən köhnə istehsal aparıcı ilə sūratla açıq xarici ticarət rejimini keçid mövcud yerli istehsalın mövqelərinin itirilməsinə və tənzəzzülünə görüb çıxara bilər. Qısaca şərh etməyə çalışdıqımız bu səbəblər üzündən xarici ticarət sahəsindəki islahatların bir qayda olaraq ümumi iqtisadi islahatlarla paralel şəkildə, üzvi vəhdətdə həyata keçirilməsi daha məqsədəməvafiq hesab edilir.

Məlum olduğu kimi, transformasiya dövrünü yaşayışan ölkələrdə islahatların mözəmununu inzibati amırlıq iqtisadiyyatından azad iqtisadi

münasibatlara keçid təşkil edir. İnzibati amırılıq iqtisadiyyatının əsas əlamətlərini onun planlı və «qapalı» olması, azad iqtisadiyyatın səciyyəvi cəhətlərini isə onun bazar mexanizmına istinad etməsi və «açıq» olması təşkil edir. Tərübədən göründüyü kimi, bu növ islahatların aparılması zamanı üç mümkün variant nəzərdən keçirilə bilər:

- xarici sektorun üstün sürətlə liberalallaşdırılması nəticəsində formalan - planlı «açıq» iqtisadiyyat modeli;
- daxili iqtisadi islahatların üstün sürətlə həyata keçirilməsi nəticəsində formalan - bazar münasibatlarına əsaslanan «qapalı» iqtisadiyyat modeli;
- planlı və «qapalı» iqtisadiyyatdan total liberalallaşdırma tədbirləri nəticəsində hər cəhətdən azad və «açıq» iqtisadiyyat keçidə əsaslanan iqtisadi model.

Tədiyə kimi keçidin mümkün bu üç yoluñun ikisindən artıq istifadə edilmişdir. Keçmiş Sovet İttifaqının mövcud olduğu son illərdə aparılan islahatlar zamanı müəssisələrin daxili bazarda öz aralarında ticarət əlaqələri qurmalarına məhdudiyyətlər saxlanıldıqı bir şəraitdə onların xarici bazarlara çıxışı sərbəstləşdirilmiş, onun süqtundan sonrakı dövrələrdə artıq müştəqil dövlətlər tərəfindən həyata keçirilən islahatlar zamanı isə həmin bu məhdudiyyətlər aradan qaldırılmış və dünya iqtisadiyyatına integrasiya ilə paralel olaraq bazar münasibatlarının qurulması inkişafın əsas istiqaməti kimi qəbul edilmişdir.

Xarici ticarətin liberalallaşdırılması üzrə tədqiqatlardan göründüyü kimi, ümumiqtisadı islahatların həyata keçirilməsindən övvəl ticarətin liberalallaşdırılması, başqa cür desək, xarici iqtisadi sferadakı islahatların daxili islahatlarla müqayisədə daha sürətlə həyata keçirilməsi əmərələti tələbin formalşamasına təkan vermişlər yanaşı, xarici iqtisadi əməkdaşlığın zəruri infrastrukturunun qurulması və xidmətlərin inkişafı üzrə işləri də sürətləndirə bilər və bu proseslərin, tədbirlərin nəticəsi olaraq iqtisadiyyatda hiss edilən müsbət impulslar bütün siyasi qüvvələrin hərtərəfli iqtisadi islahatlara yardım mövqeyindən çıxış etməsinə tömən edə bilər. Lakin nəzərdən qəçirilməməlidir ki, hadisələrin bu cür təkamülü dənə çox idxlə avazetmə rejimində fəaliyyət göstərən, antiixrac meyilli təsərufatlıarda aparılan islahatların tələblərinə cavab verir.

Bunun əksinə olaraq, ümumiqtisadı islahatların prioritetliyinin qəbul edilməsi, daxili bazarın tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istehsalın kamışiyat və keyfiyyət göstəricilərinin yüksəlməsinə, nəticə etibarı ilə milli iqtisadiyyatın əmərələliyinə artırılmasına imkan verməklə, yerli islahatların dövlət himayəsinə o qədər də arxalanmadan həm daxili, həm də xarici bazarlarda rəqəbatə calb olunması üçün əlverişli şəraitin tömən edə bilər. Bu isə daha çox ixracyönlü təsərufatla malik olan ölkələrdə aparılan islahatların uğurlu nəticələrinin əldə edilməsinə imkan verə bilər.

Buradan belə nəticəyə gəlmək olar ki, müasir dövrədə keçid iqtisadiyyatlı ölkələrdə, ilk növbədə, xarici iqtisadi faaliyyətin dövlət tənzimləməsində iqtisadi vəsitsələrin üstünlüyü tömən olunmaqla tədiyə balansının möhkəmləndirilməsi məqsədi ixracın stimullaşdırılması üzrə tədbirlər görüləməlidir. Sonra isə əmərələti ixrac üçün töməni yardımını saxlamaqla ixracyönlü istehsalın daha perspektivli sahələrini müəyyən etmək və bu istiqamətdə ixtisaslaşan sahələrdə stimullaşdırma sistemini formalşdırmaq, tədiyə yaşılanışının yaxşılaşdırığı həddi isə daxili bazarnın müdafiəsi tədbirlərini yumsaltmaq lazımdır. Bundan sonra isə ixracyönlü istehsal kompleksinin yaradılması və ixracın stimullaşdırılması istiqamətində tədbirlər genişləndirilməli və xarici iqtisadi faaliyyətin milli tənzimlənmə sistemi beynəlxalq hüquq normalarına və dünya tərübəsində qəbul olmuş prinsiplərə uyğunlaşdırılmalıdır.

Bu zaman nəzərə almaq lazımdır ki, getdikəcək çoxalan sayıda ölkələrdə xarici iqtisadi əlaqələrin liberallaşması prosesinin güclənməsi əsasında milli iqtisadiyyatların qarşılıqlı asılılığının artması və bir çox istehsalçıların beynəlxalq dövriyyəyə calb olunması global məqyasda dahi əmərələti əmək bölgüsü, habelə istehsal gücünün yerləşdirilməsindəki disproportiyaların aradan qaldırılması üçün yeni imkanlar açır. Məsələ ondadır ki, inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş sonnayə ölkələri arasındaki «əmərələr-qiyomatlar» nisbatindəki fərqli, sonuncu gruşa daxil olan ölkələr arasında müvafiq göstəricidən orta hesabla 2 dəfə çoxdur. Buna görə də inkişaf etmiş sonnayə ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında müvafiq məhsulların istehsalı üzrə ixtisaslaşma əsasında əmək bölgüsünün inkişaf etdirilməsindən əldə edilən əmərələ, prinsip etibarı ilə, inkişaf etmiş ölkələrin özləri arasında əmək bölgüsünün dərinləşdirilməsinin səmərliliyindən dənə artırdır.

Inkişaf etməkdə olan regionların əsas üstünlüklerinə, məlum olduğu kimi, işçi qüvvəsinin ucuzuğu, yeyinti və yüngül sonnayə sahələrində istehlak olunan ilkin məhsulların və yarımfabrikatların istehsalı üçün çox alverişli, bəzi hallarda isə nadir iclim şəraitinin olması, yer təkini zənginliyi aid edilə bilər. Ən böyük çatışmazlıqları isə ixtisaslı kadrların və investisiya resurslarının qithləridir. Göstərilənlər bu ölkələrin beynəlxalq ixtisaslaşmada mövqelərini agrar xammalın və mineral ehtiyatlarının istehsalçısı və ixracatçı kimi müəyyən edir. Belə ki, həmin sahələr əmək tutumlu olunmaqla yanaşı, nə yüksək ixtisaslı işçi qüvvəsini, nə də mütəmadi iri investisiya qoyulmuşlarını tələb edir. Inkişaf etmiş sonnayə ölkələri isə əksinə, müasir tələblərə cavab verən işçi qüvvəsi və izafə investisiya resurslarına malik olduğunudan kapital və elmi tutumlu istehsallar üzrə ixtisaslaşırlar.

Global əmək bölgüsünün bu sistemini sabit xarakter daşımır və heç də inkişaf etməkdə olan ölkələrin agrar-xammal əlavəsi buxovundan qur-

tułması üçün imkanların olmadığına dəlalət etmir. Əksinə, bu sistem aşağıdakı səbəblər üzündən çox dinamik və dəyişkəndir: birincisi, ETT-nin durmadan sürətlənməsi və bu prosesin təkanverici qüvvəsinin inkişaf etmiş ölkələrin olması; ikincisi, bu grup ölkələrdə həyət səviyyəsinin müttəmadi yüksəlməsi, əksər hallarda əmək məhsuldarlığını üstələyən tempillərlə əməkhaqqının artımı səbəbi, əsasən səda texnologiyalar bazasında istehsal edilən malların və xidmətlərin qiymət üzrə beynəlxalq məqyasda rəqabət qabiliyyətinin aşağı düşməsi.

Qeyd edilənlər həmin ölkələrin sahibkarlarını ölkə iqtisadiyyatının aşağı texnoloji qatında yerləşən islahatları, yaxud onların bəzi mərhələlərini daha zəif inkişaf etmiş ölkələrə köçürməyə təhdirdir. Ekoloji təhlükəsizlik standartlarının yüksəlməsi, onlara riayət edilməsi ilə əlaqədar xərclərin artımı da ekoloji cəhətdən əlverişsiz istehsal məsrəfləri tərkibində təbiəti müdafiə xərclərinin xüsusi çəkisi kifayət qədər aşağı olan, ətraf mühitin müdafiəsinə çox ciddi tələbərlər qoymayan inkişaf etməkdən ölkələrə köçürülməsinə da təkan verir.

Qeyd etmək lazımdır ki, xarici iqtisadi fəaliyyət strategiyasını müəyyənləşdirmək üçün ölkənin beynəlxalq əmək bölgüsündəki üstünlükləri, daxili tələbat və mövcud iqtisadi potensial əsas götürülərək məqsədlər sistemi formalasdırılmışdır. Bu zaman əməkli fəaliyyət üçün an yaxşı metodiki üsul, əlkədaxili proseslərin Dünya Təsərrüfat Sisteminin inkişaf meyilləri və qanunauyğunluqları ilə əlaqədirilməsi hesab olunmalıdır.

Bələdiyə, bu qənəzət gəlirlik ki, müasir dövrdə milli iqtisadiyyatın təşəkkülü şəraitində xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi aşağıdakı metodoloji prinsiplər nəzərə alınmaqla həyata keçirilməlidir:

- ölkədə dünya təsərrüfat sisteminə əməkralı integrasiya olunmuş, açıq iqtisadi sistemin formalasdırılması məqsədilə xarici iqtisadi siyaset sahəsində qorarların qəbul edilməsi zamanı ÜTT-nin tələblərinin, habelə əlaqədar beynəlxalq hüquq normalarının nəzərə alınması;

- tənzimlənmənin iqtisadi vəsiatlərinə üstünlük verilməsi ilə yanaşı, keçid dövründə dövlətin əlahiddə tənzimləyici rolunun nəzərə alınması;

- xarici iqtisadi fəaliyyət üzrindən dövlət inhisarının yolverilməzləri;

- xarici iqtisadi siyasetin vahidiyinin, ardıcılığının və proqnozlaşdırılın bilən olmasının təmin edilməsi (ancaq bu halda ayrı-ayrı tədbirlərin qarşılıqlı gücləndirici effektina nail olmaqla olar);

- xarici iqtisadi əlaqələrin mövcud vəziyyətinin obyektiv qiymətləndirilməsi və inkişafının konkret şəraitə adekvat proqnozlaşdırılması;

- dünya iqtisadiyyatında baş verən global prosesləri, dünya təsərrüfat sisteminin və milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini, perspektivlərini nəzərə almaqla məqsədlərin və ya hədəflərin ardıcılığının düzgün müəyyənləşdirilməsi (məqsədlər sırasından konkret şəraitdən asılı olaraq daşıqlaşdırılması istisna edilməməklə);

- xarici iqtisadi fəaliyyət sahəsindəki islahatların ümumiqliqası islahatlar və dünya təsərrüfat sisteminə gedən proseslərlə uzaşdırılması;

- müstəqil milli iqtisadiyyatın formalasdırılması zərurəti ilə əlaqədar olaraq ölkə iqtisadiyyatın mütərəqqi struktur şəkildə yenidən qurulması və onun beynəlxalq əmək bölgüsündə üstünlüklerinin reallaşması üçün əlverişli şəraitin yaradılması;

- iqtisadi, sosial və ekoloji siyasetin dünya standartlarına uyğunlaşdırılması.

Qeyd etmək lazımdır ki, müasir dövründə hər hansı bir ölkədə xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin əməkralı milli mexanizminin qurulması istiqamətində atılan addımlar beynəlxalq ticarət-iqtisadi əlaqələrin tənzimlənməsinin ümumi qaydalarını nəzərə almış və çoxtərəflı beynəlxalq sazişlərin tənzimləmə alətlərinə, onların tətbiqi sahəsindəki norma və qaydalara, onlardan istifadə imkanlarına qoyulan tələblərə cavab verməlidir.

Bu baxımdan, ilk növbədə, ÜTT və GATT/TTBS (Tarif və Ticarət üzrə Baş Sazısı) çərçivəsində çoxtərəflı beynəlxalq tənzimlənmə sisteminin baza prinsiplərinə diqqət yetirilməlidir. Bunlar milli tənzimləmə sistemlərinin qurulması və fəaliyyətinin universal prinsipləri kimi çıxış etməklə rəqabət aparan bu sistemlərin qarşılıqlı əməkralı fəaliyyət göstərmələrinə imkan yaradır.

Bütövlükdə, çoxtərəflı sazişlər sisteminin əsaslandığı on vacib prinsiplər aşağıdakılardır: diskriminasiyaya yol verilməməsi və transparentlik.

Diskriminasiyaya yol verilməməsi prinsipi malların və xidmətlərin azad rəqabəti üçün bərabər şəraitin yaradılması zərurətindən irali gəlir və beynəlxalq ticarətin tənzimlənməsinin iki əsas prinsipi ilə şortlənir: Ən Əlverişli Rejim (ƏƏR) və Milli Rejim (MR).

ƏR prinsipi GATT-47-nin 1 maddəsində və GATT-94-də birbaşa şəkildə müəyyən olunmuşdur: «Razılığa galən tərəflərdən birinə hər hansı digər ölkədən galən, yaxud həmin ölkəyə gedən istanilan mala münasibədə müəyyən etdiyi (taqdım etmiş olduğu) hər hansı üstünlük, əlverişli şərait, imtiyaz və ya immunitet razılığı galən bütün digər tərəflərin ərazizilərindən galən, yaxud onların ərazilərinə gedən eyni cür (analoji) mala da dərhal və şərtləz qaydada təqdim olunmalıdır». Göründüyü kimi, ƏƏR dedikdə, hər hansı üçüncü ölkəyə verilmiş istanilan güzəştin bu cür rejim təqdim olunmuş ölkəyə də aid edilməsi başa düşülür. Başqa sözə desək, ƏƏR prinsipi ayrıca götürülsə də daha əlverişli ticarət rejiminin təqdim olunmasına yol vermir. ƏƏR ilk dəfə olaraq XIX əsrə İngiltərə ilə Fransa arasında bağlanmış 1860-ci il tarixli Ticarət Sazişi çərçivəsində tətbiq olunmuşdur.

TTBS, sonradan isə həm hə ÜTT çərçivəsində ƏƏR şərtisiz xarakter daşıyır, yəni həmin rejim çərçivəsində güzəştlərin bütün ölkələrə aid edilməsi heç bir şərdən asılı ola bilməz və üzv-ölkələr müvafiq maddəni tam həmdə tətbiq etməyə boreludurlar.

ƏƏR prinsipi, hər seydən avval, gömrük rüsumlarının tətbiqini tənzimləyən qayda kimi meydana çıxmış, sonralar isə getdikcə universal xarakter kəsb etmişdir. QATT müddəaların çərçivəsində bu prinsip idxl olunan mallara daxili vergilərin və yığımların tətbiqi, habelə, həmin malların daşınması, satışı, bölgüsü və istifadəsi qaydalarına birləşə şəkildə aid edilmişdir. Hal-hazırda isə, bu prinsip çoxtərəfi razılaşmaların əksər elementlərinə münasibətdə tətbiq edilir. Bunnarın sırasında gömrük rüsumlarının, tranzit qaydalarının, vergi alətlərinin, texniki mənecəslərin, komiyat məhdudiyyətlərinin tətbiqini göstərmək olar. Bundan əlavə, ƏƏR prinsipi Xidmətlərlə Ticarətə dair Baş Sazişin (QATS) və İntellektual Mülkiyyət Hüquqlarının Ticarət Aspektləri haqqında Sazişin (TRIPS) da əsasında durur.

Ona da qeyd etmək zəruridir ki, ÜTT çərçivəsində ƏƏR prinsipindən bir səra standart istisnalardan da nəzərdə tutulmuşdur. Ənənəvi olaraq bunnarla gömrük ittiqaqlarının və sərbəst ticarət zonalarının qurulması, sərhədyanı və sahilyanı ticarət, inkişaf etməkdə olan, son dövrlərdə isə həm də keçid iqtisadiyyatlı ölkələrə verilən qarşılıqlı olmayan preferensiyalar aid edilir. Bu cür güzəştlər spesifik xarakter daşıyır, bu səbəbdən də ancaq məhdud şəkildə tətbiq oluna bilir.

ƏƏR prinsipindən ənənəvi istisnalarda inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün xüsusi rejimin müəyyən edilməsi təcrübəsinə da aid edirlər. Bu təcrübə GATT çərçivəsində aparılan danışçıların «Kənedi raundunun sazişləri ilə müəyyən olunmuşdur.

Baxılan halda ƏƏR-dən istisnalardan müxtəlif formalarda təzahür edə bilər. Ənənəvi forma preferensiyaların milli sistemləri çərçivəsində preferensial gömrük rüsumları tətbiq edilmişdir. Digər sahələrdə bù, bir qayda olaraq, tənzimləmənin müxtəlif alətlərinin tətbiqi qaydalarına münasibətdə göstərilən ölkələrə qarşı daha yumşaq tələblərin (subsidiyalardan istifadə üçün daha geniş imkanlar, milli qanunvericiliyin və onun tətbiqi təcrübəsinin çoxtərəfi sazişlərin normallarına uyğunlaşdırılması üçün daha uzun keçid dövrü və s.) irləi sürülməsində özünü bürüza verir. Son illərdə differensiallaşdırılmış və əlverişli rejimin elementləri keçid iqtisadiyyatlı ölkələrə də tətbiq olunmağa başlanmış və bu da öz əksini Uruqvay raundunun sazişlərində tapmışdır.

Milli rejim prinsipi GATT – 47-nin III maddəsində və GATT-94-də birləşə şəkildə müəyyən olunmuşdur: «Razılıq gələn hər bir tərəfin ərazisini gələn və razılıq gələn digər tərəfin ərazisini qətilən mallara, onların daxili bazarda satışına, satışa təklifiñə, alınmasına, daşınmasına,

bölgüsünə, yaxud istifadəsinə aid olan bütün qanunlar, qaydalar və tələblər münasibətdə milli mənşəli analoji mallar üçün müəyyən olmuşdur. Rejimdə az əlverişli olmayan rejim təqdim olunmalıdır». Başqa sözlə deyək, MR prinsipi xarici mallara, xidmətlərə, kapitallara və şəxslərə münasibətdə tətbiq olunan hüquqi rejimlə eyni, yaxud ondan az əlverişli olmayan rejimin təqdim olunmasını nəzərdə tutur. MR prinsipinin tətbiqindən məqsəd, tənzimləmənin daxili tədbirləri vasitəsilə xarici malların (xidmətlərin, kapitalın) diskriminasiyasının qarşısını almaq, son nticadə isə idxlərin tənzimlənməsi vasitələrinin malin gömrük tənzimlənməsi zamanı sərhəddə tətbiq olunan tarif, qeyri-tarif və vergi tədbirlərini hüdüdlandırmadır.

Xarici iqtisadi əlaqların genişlənməsinə ticarət, işçi qüvvəsinin beynəlxalq miqrasiyası, intellektual mülkiyyət obyektləri ilə ticarət kimi formaların əhəmiyyətinin artmasına mütonasib olaraq MR prinsipinin rolü da artdır. Göstərilən sahələrdə daxili tənzimləmə tədbirləri ənənəvi ticarətə müqayisədə daha güclü təsira malikdir. Məsələn, bir çox pəşəkar xidmətlərlə ticarət aməliyyatları (rabitə xidmətləri, hüquqi, tibbi və tikinti xidmətləri) sifir xarici iqtisadi tənzimləmə tədbirlərindən, demək olar ki, asılı deyilər. Baxılan halda müvafiq fəaliyyət səfərasını tənzimləyən daxili qaydalar və normalar, müayyənəci rəl oynayan və məhz həmin bu ümumi qaydalar başlıca proteksionist alətləri kimi çıxış edirlər.

Mallara ticarətdə MR prinsipinin tətbiq ovdugu ən vacib sahələrə – daxili vergilərin və yığımların tutulması, mallin satış qaydaları, naqıl edilməsi və istifadəsi aid edilir. MR prinsipi universal xarakter daşıdıqdan xidmətlərlə ticarət və xarici investorların fəaliyyətinin tənzimlənməsinə də tətbiq oluna bilər. Lakin məlumudur ki, göstərilən istiqamətlərdə müəyyən fəaliyyət səfərasına xarici şəxslərin daxil olması milli təhlükəsizliyin təmin edilməsi baxımından qadağan edilə bilər. Məhz bu səbəbdəndir ki, həmin səfəralarda (xidmətlərlə ticarət, xarici investisiyanın tənzimlənməsi) MR prinsipi geniş yayılmış və adətən ayrı-ayrı sahələrə münasibətdə fərqli şəkildə tətbiq edilir. Eyni zamanda texnologiyalarla və elmi-tekniki birliliklərə ticarət və xüsusi də intellektual mülkiyyət sahiblərinin hüquqlarının müdafiəsi sahələrində MR prinsipi baza xarakteri daşıyır.

MR prinsipindən istisnalardan da nəzərdə tutula bilər ki, bunnarla da, ilk növbədə, hökumət subsidiyalarının verilmesi və dövlət satınalmalarının həyata keçirilməsi sahələri aid edilir, milli qanunvericiliyin yerli sahibkarlar üçün dənə əlverişli şəraitin yaradılmasına istiqamətlənən ayrı-ayrı normaları üzrə da istisnalardan nəzərdə tutula bilər.

Transprentlik prinsipi xarici ticarətin tənzimlənməsi sisteminin şəhəfliyinin təmin edilməsi zərurətindən irləi gəlir və geniş planla – tənzimlənmə tədbirləri haqqında məlumatın əldə edilməsinin mümkünlüyünü,

həmin tənzimlənmə tədbirlərinin, habelə onların tətbiqi qaydalarının aydınlığını və birmənalığını nəzərdə tutur.

Ən aydın şəkildə transprentlik prinsipi GATT-47-nin X maddəsində və GATT-94-də müəyyən edilmişdir. Transprentliyin əsas elementlərinə aşağıdakılardır:

- dövlət tənzimlənməsi tədbirləri haqqında məlumatın əldə edilməsinin mümkinliliyi;
- tənzimlənmənin istənilən tədbirlərinin yalnız dərc olunduqdan sonra tətbiq edilməsi;
- tənzimlənmə tədbirlərinin eyni şəkildə tətbiqi;
- hakimiyyət orqanlarının fəaliyyətindən şikayət edilməsinin mümkinliliyi;
- notifikasiya – çoxtərəfli sazişlər çərçivəsində maraqlı tərəflərin tənzimlənmə sistemləri barədə məlumatlandırılması,
- çoxtərəfli sazişlərin tətbiqi üzrə nazarət aparan orqanların rəsmi xəbərdar edilməsi yolu ilə hayata keçirilir;
- mübahisələrin həlli sistemi çərçivəsində transprentliyin təmin edilməsi ilə əlaqədar tədbirlərin (məsləhatlaşmalar, maraqlı tərəflərə məlumatın verilməsi);
- qorarların tətbiq edilməsi prosedurlarının şəffaflığı.

Müəyyən hallarda (məsələn, tam şəffaflıq tərəflərdən birinin hüquqlarının pozulmasına görətib çıxara bildikdə, kommersiya sirlərinin açılması təhlükəsi ortaya çıxdıqda və s.) transprentlik prinsipindən istisnalar da yol verilə bilər. Bu hallar çoxtərəfli ticarət sazişləri ilə müəyyən edilir.

Hazırda ÜTT çərçivəsində ticarət-iqtisadi əlaqələrin beynəlxalq tənzimlənmə sistemi aşağıdakı sahələri əhatə edir:

Gömrük-tarif tənzimlənməsi. Bu sahədə əsas alətlər kimi aşağıdakılardır:

- iştirakçıların tarif dərəcələrinin əlaqələndirilməsi üzrə öhdəlikləri;
- müntəzəm çoxtərəfli danışçılar mexanizmi.

Gömrük rüsumlarının azaldılmasına dair danışçıların aparılması qaydaları, eləcə də tarif güzəştləri siyahılarının hazırlanması və dəyişdiriləsi qaydaları GATT-47-nin XXVII və XXVIII maddələrində müəyyən edilmişdir. GATT-ın gömrük-tarif tənzimlənməsi məsələlərinə dair maddələri tez-tez düzülişlərlə və əlavələrə məruz qalmışdır. Bir sıra mühüm dəyişikliklər XXXVI və XXXVII maddələrin daxil edilməsi ilə əlaqədardır. Həmin maddələrdə inkişaf etməkdə olan ölkələrin öz iqtisadiyyatlarını müdafiə etmək məqsadılıq gömrük rüsumlarını artırmaq hüquqları təsbit edilmiş, həmçinin inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan dövlətlərdən idxlənən mallara gömrük rüsumlarını azaltmaq sahəsində öhdəlikləri müəyyən edilmişdir.

Kəmiyyət və inzibati məhdudiyyətlərin tətbiqi. GATT-47-nin XI maddəsi (həm ixraca, həm idxlə məhdudiyyətlərə aiddir) xüsusi hallar istisna olmaqla gömrük rüsumlarından, vergilərdən və digər yığınlardan savayı, kəmiyyət məhdudiyyətlərinin və istənilən digər tədbirlərin (o cümlədən lisenziyalar şəklində) tətbiqindən imtiyaz edilməsinə nəzərdə tuturdu. Bu müddələlər GATT-94-də də saxlanılmış və başqa səzələ desək, kənd təsərrüfatı malları ilə ticarət sahəsindəki dəyişikliklər və tədiyyə balansının nizama salınması üzrə qeydlər nəzərə alınmaqla ÜTT çərçivəsində də fəaliyyət göstərməkdədir.

GATT-47-nin XIII maddəsi və GATT-94 kəmiyyət məhdudiyyətlərinin tətbiqinin əsas prinsipi kimi diskriminasiyaya yol verməkən prinsipi müəyyən edir və bu əsasda onların tətbiqi qaydalarını təsbit edir.

Uruguay raundu sazişləri çərçivəsində bütün kəmiyyət məhdudiyyətlərinin ləğv edilməsi haqqında (onlardan qoruyucu tədbirlər keyfiyyətində istifadə halları istisna olmaqla) razılıq əldə edilmişdir. Bu, ilk növbədə kənd təsərrüfatı üzrə saziş aiddir. Toxuculuq məməlatları və geyim əşyaları üzrə saziş kəmiyyət məhdudiyyətlərinin 10 il ərzində, toxuculuq məməlatları ilə ticarət əlaqələrinin ümumi sisteminə 4 mərhələli inqərasıyasi gedişində ləğv edilməsinə nəzərdə tutur. Kənd təsərrüfatı üzrə saziş işa kəmiyyət məhdudiyyətlərinin 1995-ci illərin əvvəlindən dərhal aradan qaldırılması və onların tarif ekvivalentlarına köçürülməsinə nəzərdə tuturdu. Məhz bunun nəticəsində baxılan sektordan tarif dərəcələrinin səviyyəsi sonnayə məhsulları və təciarətlə müqayisədə şəhəriyyəti dərəcədə yüksəkdir.

İdxalin (ixracın) inhisarçı kanallının (dövlət inhisarının) tətbiqi. Xarici ticarət sahəsində dövlət inhisarından ayrı-ayrı mallarla ticarət əməliyyatlarının tənzimlənməsi vasitəsi kimi istifadə edilmiş dünya ticarətinin çoxtərəfli tənzimlənməsi sisteminin tələbləri ilə ziddiyyət təşkil etmir. İdxalin (ixracın) inhisarçı kanalı sisteminin tətbiqinin əsas prinsipləri GATT-in XVII maddəsində nəzərdə tutulmuşdur. Belə ki, inhisarçı lisəniyyətə malik müəssisələr (o cümlədən dövlətin mülkiyyətində olan) bu və ya digər mal ilə ticarətdə qəbul olunmuş ümumi prinsiplər və qaydalar əsasında fəaliyyət göstərməli, habelə malları tələb və təklifiñ nisbatı ilə müəyyən olunan qiymətlərlə almalı və satmalıdır. Göründüyü kimi, inhisarçı lisəniyyətə malik olan müəssisələr onların tərəf müqəbili, yaxud rəqibi ola bilən istənilən hər hansı bir müəssisə ilə eyni şərtlər daxilində fəaliyyət göstərməlidirlər.

Qadağanların tətbiqi. İdxal və ixrac qadağanlarının tətbiqinin ümumi prinsipləri kəmiyyət məhdudiyyətləri üçün müəyyən olmuş prinsiplərlə eynidir. İdxala və ixraca qadağanları GATT-47-nin XI maddəsinin müddələləri şamil edilir ki, burada da sazişlərdə nəzərdə tutulmuş hallar istisna olmaqla, qadağanların tətbiqinin yolverilməsi olduğu birbəzə bil

dirilir. Bu istisnalar (tədiyyə balansı və qoruyucu tədbirlərin tətbiqi ilə əlaqədər məhdudiyyətlərdən savayı) kəmiyyat məhdudiyyətlərinin tətbiqi sahəsindəki istisnalarla eynidir. Göründüyü kimi, təcrübədə qadağanların tətbiq edilməsi üçün əsas kimi texniki maneolar çıxış edir. Bundan əlavə, GATT-47-nin XTS maddəsi aşağıdakı məqsədlərlə də qadağanların və məhdudiyyətlərin tətbiq edilməsinə yol verir:

- içtimai əqlaqın qorunması;
- insanların, heyvanların və bitkilərin həyat və sağlamlığının müdafiəsi;
- GATT-in müddəalarına zidd olmayan qanunlara riayət edilməsi;
- patentlərin mülliiflik hüquqlarının qorunması;
- hökmütlərarası mal mübadiləsi sazişləri üzrə öhdəliklərin yerinə yetirilməsi;

- təbii ehtiyatlarının tükənməsinin qarşısının alınması (əgər müvafiq tədbirlər daxili istehsalın və istehlakin məhdudlaşdırılması ilə eyni zamanda aparılırsa);

- melli bədii, tarixi və arxeoloji sərvətlərin mühafizəsi.

Həmin maddəyə uyğun olaraq milli emaledici sənayenin yerli materiallarla, bu materialların daxili qiymətinin dünya qiymətindən aşağı olduğu dövrlərdə, təmin edilməsi məqsədilə onların ixracına məhdudiyyətlərin tətbiq edilməsi də nəzərdə tutulmuşdur. Lakin o da qeyd olunur ki, bu cür məhdudiyyətlər ixracın artımı, yaxud həmin daxili sənayenin müdafiəsi üçün şorait yaratmalıdır. Bundan əlavə, baxılan maddəyə uyğun olaraq həbsədə olan şaxların amayı ilə istehsal olunan mallara, qızıl və ya gümüşlə ticarət də müvafiq tədbirlər tətbiq oluna bilər.

Qadağanlar ayrı-seçkilik əsasında, yaxud diskriminasiyaya yol verən şəkildə tətbiq edilməməli və beynəlxalq ticarət gizli əngəl vasitəsi kimi çıxış etməməlidir.

Lisenziyalasdırmanın tətbiqi. GATT-47-nin müddəaları (maddə XI) idxlə və ixrac lisenziyaları da daxil olmaqla istənilən məhdudiyyət və qadağanlardan istifadə edilməsini yasaqlayır. Başqa sözlə, GATT-47-də lisenziyalasmanın tətbiqi qaydaları bütövlükdə kəmiyyat məhdudiyyətlərinin tətbiqi üçün müyyən olmuş qaydalarla eyni idi. ÜTT-nin təsis ediləsi haqqındaki Saziş çərçivəsində idxlə lisenziya verilməsinə dair daha müfəssəl qaydalar nəzərdə tutulmuşdur. Bu Saziş lisenziyalasdırmanın ən geniş manada şərh edir və onu görürək rəsmiləşdirməsi zamanı adətən təqdim olunmayan xüsusi müraciətlərin, yaxud sonadların təqdim edilməsinə nəzərdə tutan bir inzibati prosedur kimi müyyən edir.

Saziş müddəalarına riayət edilməsinin təmin edilməsi üçün iştirakçı ölkələrin daxili qanunverciyiyyinin mütləq şəkildə həmin müddəalara uyğunlaşdırılması nəzərdə tutulmuş və dövlətlərin iştirakçı razılığı olmadan istisnaların yolverilməz olduğu müyyən edilmişdir.

«Boz zona» tədbirlərinin tətbiqi. Ticarət siyasəti sahəsində beynəlxalq öhdəliklər sisteminin formalması və genişlənməsi, xüsusi proteksionizm imkanlarının məhdudlaşdırılması bir çox dövlətləri xarici iqtisadi fəaliyyəti tənzimləmə sistemlərini təkmilləşdirmək məcburiyyəti ilə üzəşdirirdi. Nəticə etibarı ilə çoxtərəflü sazişlər çərçivəsində müyyən olmuş öhdəliklərdən yan ötməklə ticarət məhdudiyyətinin tətbiqi təcrübəsi yayılmışa başlandı. Belə məhdudiyyətlər demək olar ki, heç vaxt qanunvericiliklə təsbit olunmur, yalnız ayrı-ayrı hallarda iştirakçı sazişlər formasında (bəzən hətta qeyri-rəsmi xarakterli) təzahür edir. Məhz bu sahədən də ticarətin məhdudlaşdırılmasının bu cür vasitələri «boz zona tədbirləri» adı ilə tanınır. Həmin tədbirlər arasında ixracın «könüllü» məhdudlaşdırılması xüsusi geniş yayılmışdır ki, bu da kvotalaşdırma mexanizmini rəsmi şəkildə tətbiq etmədən kifayət məhdudiyyətlərindən istifadə edilməsinə imkan verir.

«Uruqvay raund» sazişləri ixracın «könüllü» məhdudlaşdırılması tədbirlərindən istifadə sahəsində iştirakçı ölkələrə qarşı ciddi öhdəliklər irəli sürürlər. Qoruyucu tədbirlər üzrə Sazişin 11-ci maddəsində iştirakçı ölkələrin ixracın «könüllü» məhdudlaşdırılması, ixracə və ya idxlə münəsibətdə digər oxşar tədbirlərin tətbiqi, yaxud qorunub saxlanılması cəhdələndən, o cümlədən ixracın məhdudlaşdırılmasından, ixracə və ya idxlə qiymətləri, habelə ixracə və ya idxlə üzərində müşahidə üzrə tədbirlərin tətbiqindən, idxlənlə kartelləşdirilməsindən, ixracın, yaxud idxlənin selektiv lisenziyalasdırılmasından çəkinicəkləri birbaşa şəkildə nəzərdə tutulmuşdur. Bu Saziş qoruyucu tədbirlərin tətbiqi qaydalarına uyğun olaraq, yaxud ayrı-ayrı sektorlar üzrə sazişlər çərçivəsində (toxuculuq məməmlətləri və geyim əşyaları üzrə Saziş) görülmüş tədbirlərə şamil edilmiş. Bütün bu cür tədbirlər və sazişlər ÜTT-nin təsis ediləsi haqqında Sazişin qüvvəyə mindiyi andan 4 il ərzində aradan qaldırılmış, yaxud qoruyucu tədbirlər üzrə Sazişə uyğunlaşdırılmışdır. Eyni zamanda iştirakçı ölkələr qeyri-hökumət səviyyəsində də, yanı ayrı-ayrı şirkətlərin sazişləri çərçivəsində də, müvafiq tədbirlərdən istifadə edilməsinə stimullaşdıracaqları və dəstəkləməyəcəklərinə dair öhdəlikləri öz üzərlərinə götürürərlər.

Texniki manafələrin tətbiqi. Ticarətdə texniki maneolar üzrə Saziş texniki maneoların bütün növlərinin ticarətin məhdudlaşdırılmasının mümkün metodları kimi nəzərdən keçirildiyi ilk çoxtərəflü hüquqi sənəddir. Bu Saziş GATT-in tənzimləmə obyektiini genişləndirərək ora yeni fəaliyyət sahəsinin standartlarını da əlavə etmişdir.

Iştirakçı ölkələr texniki maneolarlarından (texniki normalar, standartlar, sertifikasiyalasdırma sistemi, qablaşdırma və işarələnməyə tələblər və s.) istifadə edərək ƏƏR və MR principinə riayət etməli və onlardan ticarətə sənədi əngollar qurmaq vasitəsi kimi istifadə etməməlidirlər. Texniki məhdudiyyətlərin tətbiqi sahələrinə sanitər və fitosanitar normalar da aid edi-

lir. Müvafiq tədbirlərin tətbiqinin ümumi prinsipləri texniki məhdudiyyətlər üçün müəyyən olunmuş prinsiplərlə (ƏƏR, MR) eynidir.

Sənəddə inkişaf etməkdə olan ölkələr üçün xüsusi istisnalar da nəzərdə tutulmuşdur.

Qeyd etmək zəruridir ki, texniki mənafelərdən ticarətin tənzimlənməsi alıcı kimi istifadə edilməsinin galəcəkdə daha da genişlənməsi və mürəkkəbləşməsi gözlənilir. Bu sahədə beynəlxalq ticarətin liberallaşdırma meyli isə, məhdudiyyətlərin növlərinin və onların tətbiq edildiyi malların sayının azalmasında deyil (əksinə, hər iki göstəricinin artması davam edəcək), texniki tələblərin və standartların, o cümlədən onların tətbiqi qaydalarının unifikasiyası prosesində öz əksini tapacaq.

Vergi alətlərinin tətbiqi. Beynəlxalq ticarətin vəziyyətinə təsir edən daxili vergilərin və yiğimlərin tətbiqi prinsipləri GATT-47-nin III maddəsində aks etdirilmişdir. Bunların arasında onun başlıcası MR prinsipidir. GATT-ın müddələri daxili vergi və yiğimlərdən kompensasiya vasitəsi kimi istifadə edilməsinin mümkünüyünü nəzərdə tutur, onların proteksionizm alıcı kimi tətbiqinə isə qadağa qoyur. Ölkənin yerli mallara tətbiq olunan daxili vergi və yiğimlərlə eyni vergi və yiğimləri idxlə edilən analoji mallara tətbiq etməsi hüquq GATT-47-nin (uyğun olaraq da GATT-94-ün) II.2(a)maddəsində təsbit olunmuşdur. Baxılan halda səhbat idxlə olunan mallara dolayı vergilərin tətbiqidən gedir. GATT-94-ün II.1(v) maddəsinin müddələrinin şərh edilməsinə dair razılışmadan gömrük rüsumlarından fərqli vergi və yiğimlərin tətbiqi sahəsində iştirakçı ölkələrin əlavə öhdəlikləri müəyyən olunmuşdur. Bu sənəddə istifadə edilən «xarakter etibarı ilə isə gömrük rüsumlarına oxşar vergi və yiğimlər» termini gömrük rüsumları kimi yalnız xarici mallara aid edilən vergilərə (məsələn, gömrük yiğimləri və s.) aid edilir.

Ixrac olunan mallara vergi alətlərinin tətbiqi sahəsində qarşıya çıxan ən vacib problem vergi güzəştəri ilə ixracın subsidiyalıdırılması arasında olaqə məsələsidir. İxracatçıların birbaşa vergilərdən azad edilməsi beynəlxalq təcərbədə və UTT çərçivəsində bağlanmış sazişlərdə qadağan edilmiş ixrac subsidiyası kimi nəzərdən keçirilir və qarşı tərəfdən cavab tədbirlərinin tətbiqi üçün əsas götürülsə bilər. Subsidiyalar və kompensasiya tədbirləri üzrə Saziş bu cür vergilərə mənşətdən vergini, fiziki şəxslərin gəlir vergisini, icarə haqqını, roylətini (mədan vergisi), digər gəlirlərden və əmlak vergiləri, əməkhaqqından vergini, faizlər üzrə ödənişləri aid edir. Vergi krediti formasında verilə bilən müvafiq vergi güzəştəri subsidiya kimi nəzərdən keçirilir.

Ixrac olunan mallara vergi alətlərinin tətbiqi sahəsində hamı tərəfindən tanınan təcərbəyə görə ölkədən çıxarılan mallar dolayı vergilərdən, ilk növbədə ƏDV (əlavə dəyər vergisi), satışdan vergi, (aksizlər) azad

edilir. Bu təcərübə GATT-94-ün XVI maddəsinin müddəsalarında və adı çəkilən Sazişdə təsbit edilmişdir.

Həmin Sazişin 1-cü maddəsinə əsasən ixrac olunan malların daxili bazar üçün nəzərdə tutulmuş analoji mallara tətbiq olunan vergi və yiğimlərdən azad edilməsi, yaxud ixrac zamanı belə vergi və yiğimlərin məbləğinin qaytarılması ixrac subsidiyası kimi nəzərdən keçirilir. Bu zaman ixrac edilən malin azad edilmiş olduğu, yaxud ixracatçıya qaytarılmış vergilərin və yiğimlərin məbləği, daxili bazar üçün nəzərdə tutulmuş analoji mala tətbiq olunan vergi və yiğimlərin məbləğindən artıq olmamalıdır.

Qeyd etmək lazımdır ki, ixrac olunan malların dələyi vergilərdən azad edilməsi, ölkə istehsalı olan mallara tətbiq edilən vergi və yiğimlərlə ekvivalent vergilərin idxlə olunan analoji mallardan tutulmasının əsaslarından biri kimi çıxış edir.

Qoruyucu tədbirlərin tətbiqi. Qoruyucu tədbirlər – xarici mallar onlarla rəqəbat aparan yerli istehsal sahalarına əhəmiyyətli iqtisadi zərər vuran, yaxud bu cür zərəri vurma təhlükəsi tərəfdən həcmdə və ya şərtlərlə idxlə olunduqda idxləmə müvəqqəti əsasda tətbiq olunan məhdudiyyətdir. Bu tədbirlərdən istifadə olunması qaydaları qoruyucu tədbirlər üzrə Sazişdə əks etdirilmişdir. Həmin sənəddə bu tədbirlərin tətbiqinin əsas prinsipi, qoruyucu tədbirlər konkretnı malin idxləmə bütövlükda tətbiq olunmalıdır, təsbit olunmuşdur. Bu isə öz növbəsində onlardan istifadə edərək diskriminasiyaya yol verilməsinin təmin edilməsinə yönəldilmişdir.

Göstərilən Sazişin 3-cü maddəsinə uyğun olaraq yalnız əhəmiyyətli orqanlar tərəfindən araşdırılmalar apardıldan sonra qoruyucu tədbirlərin tətbiqinə yol verilir. Öz növbəsində həmin araşdırımaların natiçələri elan edilmişdir. Araşdırma prosesində bütün maraqlı tərəflərə, o cümlədən açıq müzakirələr çərçivəsində, öz fikirlərini bildirmək üçün imkan Verilməlidir. Bunda məqsəd əməkhiyyətin maraqları nöqtəyi-nəzərdən qoruyucu tədbirlərin tətbiqinin mərcəydiyi ümumiyyətin aşkarlaılmasıdır.

Sazişin 4-cü maddəsinə uyğun olaraq əhəmiyyətli zərər dedikdə, mili sahənin vəziyyətinin ciddi şəkildə ümumi pisləşməsi başa düşülür. Elə həmin maddədə görə, əhəmiyyətli zərərin vurulma təhlükəsi anlayışı qəçiləməz olun və qarşı kimi müəyyən edilmişdir. Bu zaman zərər vurulması təhlükəsinin mövcudluğuna dair natiçələr fərziyyələrə deyil, faktlara əsaslanmalıdır.

Antidempinq tədbirləri. Dünya bazusunda gedən rəqəbat mübarizəsində ticarət məhdudiyyətlərinin əvəzinə, malların xarici bazarlara çıxarılması zamanı haqsız qiymət rəqəbatı vasitələrindən (dempinq də daxil olmaqla) getdiçək artan miqyasda istifadə edilməsi antidempinq tədbirlərinin tətbiqinin zəruriyini şərtləndirmişdir.

Antidempinq tədbirlərinin xarakterik xüsusiyyəti onlardan istifadə edən ölkənin tariflərin səviyəsi sahəsindəki adı öhdəliklərdən və ƏƏR prinsipindən kənarlaşmasıdır. Çoxtərəflı öhdəliklər sisteminin sabitliyinin qorunması zarurəti isə bu cür ciddi tədbirlərin beynalxalq səviyədə tənzimlənməsi qaydalarının işlənməsinə şərtləndirmişdir. GATT-in məvəud olduğu bütün bu müddət ərzində antidempinq tədbirlərinin tətbiqi sahəsində sazişlərin işlənməsi və müttəmadi olaraq təkmilləşdirilməsi aparılmış. «Tokio raundu» çərçivəsində danişqılar nəticəsində «Antidempinq Məclisi» hazırlanmışdır. Bu sahədəki ən təkmil normalar isə ÜTT-nin antidempinq tədbirləri üzrə Sazişində (GATT-94-ün VI maddəsinin tətbiqi haqqında Saziş) öz əksini tapmışdır. Sazişin 2-ci maddəsinə müvafiq olaraq demping anlayışı malin normal dayırından aşağı qiymətlərlə xarici ölkə bazarına yeridilmiş, ixrac qiymətinin ixracatçı ölkənin daxili bazarda analoji (eynincinsli) malın adı ticarət şörtləri ilə satışı üçün nəzərdə tutulmuş müqayisə edilə bilən qiymətdən aşağı olması kimi müəyyən edilmişdir. Dempingdə günahlandırılan mallara hər cəhətdən analoji mal olmadıqda, onunla uyğun xarakteristikalara malik olan mal da analoq KİMI qəbul edilir.

Subsidiyalar və kompensasiya tədbirləri. Subsidiyalaşdırma – ticarət siyasetinin ən mürəkkəb alətlərindən biridir. Ənənəvi olaraq xarici bazarların əla keçirilməsi vasitəsi kimi ixrac subsidiyalardan geniş istifadə edilir. ÜTT çərçivəsindəki sazişlərdə ixrac subsidiyaları haqsız rəqabət vasitəsi kimi nəzərdən keçirildiyindən hal-hazırda onlardan istifadə edilməsinin miqyası əhəmiyyətli dərəcədə məhdudlaşmışdır. Bununla yanaşı, istehsalın beynəlmiləşməsi prosesinin gücləndiyi hazırkı şəraitdə subsidiyaların ən müxtəlisf növləri, o cümlədən sərf «daxili» xarakterli subsidiyalar belə ticarət siyasetinin aləti kimi çıxış edə bilər.

Subsidiya məsələlərinə ikitirəflı ticarət sazişlərində, bir qayda olaraq toxunulmur və onlar çoxtərəflı beynalxalq ticarət tənzimləşməsinin obyekti kimi çıxış edir. GATT- 47- də bu məsələlərə dair müddəzlər iki maddədə (VI və XVI) əks olunmuşdur. Baxılan sahədə daha dərindən işlənmüş normalar «Tokio raundu» danişqıları nəticəsində hazırlanmışdır. «Urugvay raundu» sazişləri paketinə daxil olan Subsidiyalar və kompensasiya tədbirləri üzrə Sazişdə isə illi dəfə olaraq müvafiq məsələlərə dair daqiq müddəalar müəyyən edilmişdir.

Sazişin ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən mühüm cəhətlərindən biri inkişaf etməkdə olan və keçid iqtisadiyyathı ölkələrdə subsidiyaların tətbiqi xüsusiyyətlərinə dair qeyd-şörtlərin müəyyən edilməsidir.

Bəla ki, keçid iqtisadiyyathı ölkələr üçün subsidiyaların verilməsinin növbəti xüsusi qaydaları nəzərdə tutulmuşdur:

- mərkəzləşdirilmiş iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidlə əlaqədar olan, subsidiyaların verilməsinə də nəzərdə tutan, iqtisadi proqramların həyata keçirilməsi hüququ (Sazişin 29-cu maddəsi);

- sazişin şörtlərinə zidd olan və ÜTT-ya üzv qəbul edilən kimi mövcud olan subsidiya proqramlarının lağış edilməsi üçün güzəştli müddətin müəyyən edilməsi. ÜTT-nin müddəzlərinin ölkəyə şəamil edildiyi andan 3 il ərzində bütün subsidiya proqramları Sazişin təsləblərinə uyğunlaşdırılmalıdır. Bu ölkələrə münasibətdə, təşkilata üzv olduğu anda 7 il ərzində, qadağan edilmiş subsidiyalara qarşı tədbirlərdən istifadə edilməməsi;

- borclarını silinməsi və onların ödənilməsi üçün vəsaitlərin verilməsi formasında subsidiyaların icazə verilən kateqoriyaya aid edilməsi;

- maraqlarla ciddi zərər vurulması faktının müəyyən edilməsi zamanı inkişaf etməkdə olan ölkələr üçün olverisi rejimin tətbiq edilməsi.

Kondə tasarrufatı məhsullarına subsidiyaların verilməsi sahəsində ÜTT sazişlərində (kondə tasarrufatı üzrə Saziş) əsas prinsip kimi onların qadağan edilməsi deyil, həmin məhsulların istehsalı və ixracının subsidiyalayaşdırılmasının məhdudlaşdırılması və azaldılması sahəsində iştirakçıların öhdəlikləri sistemi müəyyən edilmişdir. Bununla bərabər, dövlətlər götürdükləri ümumi öhdəliklərin ierası sahəsində subsidiya obyektlərinin və formalarının seçilməsi baxımdan da fəaliyyət sərbəstliklərini müəyyən dərəcədə qoruyub saxlamışlar.

Yardım tədbirlərinin qeyd edilən öhdəliklərə daxil edilməsinin əsası kimi ölkələr bu cür tədbirlərin istehsalı və ticarətə güclü təsir göstərmədiyi fikri çıxış etmişlər. Bu tədbirlərdən, demək olar ki, hər hansı bir məhdudiyyət qoyulmadan istifadə oluna bilər və onlar «yaşıl paket» adı ilə tanınırlar. Həmin qəbildən olan tədbirlərin bəziləri aşağıdakılardır:

- istehsalçılara ödənişlərin verilməsi ilə əlaqədar olmayan, ümumi xarakterli xidmətlərin göstərilməsi (elmi tədqiqatlar, infrastruktur obyektləri, zərərvericilər və xəstəliklərlə mübarizə və s.);

Sazişdə arzaq yardımının ticarət aspektlərinə də toxunulmuş və bu cür yardımın recipient ölkənin arzaq idxləminin haemləri ilə əlaqələndirilməsinə dair telab müəyyən edilmişdir.

ÜTT sistemində çoxtərəflı hüquqi tənzimlənmə sferasına daxil olan yeni obyektlərdən biri də xidmətlərin sərhədlərəsi hərəkətidir. Xidmətlərlə beynalxalq ticarətin razılışdırılmış qaydaları və normaları GATS-la (Xidmətlərlə Ticarətə dair Baş Saziş) müəyyən edilmişdir. Beynalxalq ticarətin bu seqmentinə mallarla müqayisədə dəha yüksək tempilərlə artığını nəzərə alsaq, baxılan Sazişin təsləblərinin öyrənilməsinin və tərzübdə tətbiqinin vacibliyi aşkarla çıxmış olar. Sazişdə xidmətlərin göstərilməsinin dörd əsəri müəyyən edilmişdir. Sazişin əhatə etdiyi xidmətlərin təsnifat siyahısı kifayət qədər genişdir və buraya işgütər xidmətlər, rabita, tikinti, injiniring xidmətləri, distribyuter, əməkçi, maliyyə, naqliyyat,

turzı və bir sıra digər xidmətlər daxildir. GATT sazişində olduğu kimi GATS-in da asas prinsiplerini ƏƏR, MR və transparentlik təşkil edir. Lakin iştirakçı dövlətlər müəyyən xidmət növleri üçün konkret bir Ölçəyə münasibətdə daha olverişli rejim müəyyən etmək, başqa sözla, ƏƏR-dən istisnalar etmək hüququnu vermişdir. Sazişin asas müddəələrindən biri tərəflərin xidmətlərlə ticarət səfərasını dövri olaraq liberallaşdırmalarına dair öhdəliklərin müəyyən edilmişdir.

Saziş maliyyə xidmətləri sahəsində investorların, əmanatçılərin və bu kateqoriyadan olan digər şəxslərin hüquqlarının müdafiəsi, habelə milli maliyyə sisteminin vahidiyinin və sabitliyinin tömin edilməsi sahəsində hökumətlərin qoruyucu tədbirlər görəmək hüququnu tanrıyır. GATS eyni zamanda diskriminasiyaya yol verməndən xidmət ixracatçıları olan xarici şəxslərə dövlət telekommunikasiya şəbəkələrindən istifadə üçün şəraitin yaradılmasını da tələb edir.

Qeyd etmək lazımdır ki, xidmətlərlə ticarətdə hüquqi rejimi təhlil etmək kifayət qədər mürəkkəb vəzifədir ki, xidmətlərlə ticarətdə maneşərin vahid təsnifatı hələ ki, müəyyən edilmişdir. Bunlar isə baxılan sazişin tələblərinin mükəmməlliyi və işlənilməsinin dərinliyi baxımından GATT-dan geri qaldığını dair fikir yürütməyə imkan verir.

Ölkəmizdə müasir xidmətlər səfərasının yenicə təşəkkül tapmaqla olduğunu və bu sahəyə də xüsusi dövlət himayəciliyinin həyata keçirilməsinin zəruriliyinin nəzərdən düşmənən, göstərilən Sazişə təsbit edilən tənzimlənmə normalarına və tələblərə dəha həssas yanışmanın zəruriliyi aşkarə çixmış olur.

Son dövrlərdə texnologiyalarla, elmi-texniki məlumatlarla beynəlxalq mühəbadilənin güclənməsi, rəqabət mübarizəsinin vəsitsəsi kimi əməkdaşlıq və xidmət nişanlarının rolunun artması, habelə intellektual mülkiyyət sahiblərinin hüquqları ilə əlaqədar mallarla (kompyuter avadanlığı, program təminatı və s.) ticarətin genişlənməsi intellektual mülkiyyət hüquqlarının qorunması probleminin də ÜTT fəaliyyət səfərasına daxil edilməsinə gətirib çıxmışdır. Əlaqədar münasibətlərin tənzimlənməsi qaydaları və normaların intellektual mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Sazişə (TRIPS) təsbit edilmişdir. Bu Saziş GATT və GATS-la yanaşı, ÜTT sistemi üzərində qurulduğu üçüncü təməl daşını təşkil edir. TRIPS-in da asas prinsipləri kimi ƏƏR və MR prinsipləri çıxış edir. Sazişin əhatə dairası genişdir və buraya müəlliflik hüquqları, əməkdaş və xidmət nişanları, coğrafi göstəricilər, sənaye nümunələri, patentlər, integrəl mikrosistemlərin topologiyası, kommersiya sirləri və «nou-hau» lar daxil edilmişdir. Saziş gərə iştirakçı ölkələrdə müəyyən milli qurumlar yaradılmış və normativ hüquqi aktlar qəbul edilmişdir. Respublikamız üçün mərafəti olan məqamlardan biri sazişlarda təsbit edilən keçid müddətidir. Bu müdədat inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələr üçün 5 il, ən az in-

kişaf etmiş ölkələr üçün isə 11 il müəyyən edilmişdir ki, həmin vaxt ərzində iştirakçılarından öz qanunvericiliklərini və bu sahədəki təcrübələrinə Sazişin müddəələrə uyğunlaşdırılması tələb edilir.

ÜTT ilə əməkdaşlıq perspektivlərinin araşdırılması zamanı diqqət yetirilməli olan məqamlardan biri də investisiya iqtisadiyinin ticarət aspektləri arasında Sazişə bağlılığıdır. Bu əsərdə mallarla ticarətə mənfi təsir göstərən MR prinsipini və GATT-in kamiiyyat məhdudiyyətlərinə qadağan edilməsinə dair maddəsinə zidd olan investisiya iqtisadi tədbirlərinin tətbiqini qadağan edir. Saziş müvafiq tədbirlərin siyahısı əlavə edilmiş və buraya xarici sərməyədarların yerli istehsal olunan malları almalarına, habelə ixracın həcmində dair öhdəliklər götürülməsinə nəzərdə tutan tədbirlər, balanslaşmış ticarətə dair tələblər və s. daxil edilmişdir. Saziş müvafiq tədbirlərdən istifadən inkişaf etməkdə olan ölkələrdə 5 il ərzində, ən az inkişaf etmiş ölkələrlə isə 7 il ərzində dayandırılmasını tələb edir.

Göründüyü kimi, müasir dövrədə milli dövlətlərin beynəlxalq qurumalarla əməkdaşlıq səviyyəsinin yüksəlməsi onların xarici iqtisadi fəaliyyətinin güclənməsi ilə yanaşı, birgə hazırlanmış fəaliyyət qaydalarına həm də daxili iqtisadi siyasetdə riayət olunmasının nəzərdə tutur. Başqa sözə, bu halda milli iqtisadiyyatın tənzimlənməsində endogen (daxili) amillərlə yanaşı, ekzogen (xarici) amillərlən də rolü güclənir və dövlətin iqtisadi prosesləri, o cümlədən xarici iqtisadi fəaliyyəti tənzimləmə funksiyaları dəyişikliklərə uğrayır. Nəticədə, dövlətin makroiqtisadi tənzimlənmənin ənənəvi alətlərində (idxləl məhdudiyyətlər və ixrac subsiyidler, milli valyutanın məzənnəsi, mərkəzi bankların ucot dərəcəsi və s.) istədiyi kimi istifadə imkanları möhdudlaşır. Milli təsərrüfatların qarsılıqlı asılılığının getdikcə gücləndiyi bir zamanda hökumətlər bu alətlərdən istifadə edərək həm digər dövlətləri, həm də beynəlxalq iqtisadi münasibətlərin subjektləri olan TMK-ları və transməlli bankları, habelə beynəlxalq təşkilatlar əməkdaşlığından işləməsi qaydalardan irəli gələn tələbləri nəzərə almaq məcburiyyəti ilə üzləşirlər. Bu isə müəyyən şəraitdə ölkənin milli məraqları və iqtisadi mənafəyi baxımından arzuolunmaz hallarla nəticələnə bilər.

Buna görə də, əzif inkişaf etmiş və keçid iqtisadiyyatlı ölkələr beynəlxalq təşkilatlarla əməkdaşlıq strategiyasını müüyyənləşdirərkən iqtisadi təhlükəsizliklərin və milli mənafətlərin tömin olunması üçün müvafiq güzəzlərlə nail olmağa çalışmalıdır.

Eyni zamanda nəzərə almaq lazımdır ki, beynəlxalq əmək bölgüsü-nün dərinloşması əsasında dünya ölkələri arasında iqtisadi əlaqələrin, elmi-texniki əməkdaşlığın və işçi qüvvəsi axımının genişlənməsi və təkrar istehsal prosesinin milli sərhədləri aşaraq artıq beynəlxalq miqyasda cərəyan etməsi tərəf məqəbilə olan ölkələr xarici iqtisadi əlaqələrin üstünlüklərindən yarananmağa imkan vermeklə yanaşı, milli təsərrüfatlara dünya miqyasında yaranan global problemlərin (dövri böhranlar, valyu-

ta məzənnələrinin qeyri-sabitliyi və s.) neqativ təsirlərinin güclənməsi üçün də əlverişli şərait yaradır.

Bələliklə, bütün bunlar isə milli iqtisadiyyatı həmin neqativ təsirlərdən qorumaq, onun bəyənəlxalq iqtisadi əməkdaşlıq sistemindən iştirakını optimallaşdırmaq, dünya bazalarında yerli istehsalçıların mövqelərini möhkəmləndirmək və ölkənin xarici iqtisadi təhlükəsizliyini təmin etmək məqsədli iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin zərurılığı və iqtisadi siyasetin prioritet istiqamətlərindən birinə çevriləşməsini şərtləndirir.

3.3. Xarici ticarət əməliyyatlarının aparılması və onların təkmilləşdirilməsi məsələləri

Bəyənəlxalq ticarət əməliyyatları mahiyyətinə görə iki qrupa ayrılır: əsas və əlavə əməliyyatlar.

Əsas əməliyyatlara bilavasitə həmin əməliyyatların iştirakçıları (müxtəlif ölkələrin kontragentləri) arasında qarşıqliq ödəniş şartılı ticarət əməliyyatlarının həyata keçirilməsi, əlavə əməliyyatlar isə malların (yükün) sahəcində alıcıyadık yeridiləsimə bağlı olun ticarət əməliyyatları addır.

Əsas ticarət əməliyyatları aşağıdakılardır:

- malların mübadiləsi (alqı-satqı) üzrə ticarət əməliyyatları (idxl və ixracat);
- patent, lisensiya və «nou-hau» formasında elmi-tekniki biliklərin mübadiləsi;
- icarə üzrə ticarət əməliyyatları;
- bəyənəlxalq informasiya və idarəetmənin təkmilləşdirilməsi sahəsində məsləhət xidmətlərinin ticarət əməliyyatları;
- kinofilmlərin, teleprogrammların mübadiləsi üzrə əməliyyatlar;
- Əlavə ticarət əməliyyatları aşağıdakılardır (bu əməliyyatlar bəyənəlxalq mal dövriyyəsini təmin edir və «mal yeridilişi əməliyyatları» adını alıbdır):
 - bəyənəlxalq yüklerin daşınması əməliyyatları;
 - nəqliyyat-ekspeditor əməliyyatları;
 - bəyənəlxalq yükdaşımı prosesində malların qorunması üzrə əməliyyatlar;
 - yüklərin sigortası əməliyyatları;
 - bəyənəlxalq hesablaşmaların aparılması üzrə əməliyyatlar.

Bəyənəlxalq ticarət işinin spesifik sferası olan istehsal və elmi-tekniki əməkdaşlıq sahəsi xüsusi diqqət kəsb edir. Cənubi bu əməkdaşlıq müəyyən təşkilati-idarəetmə fəaliyyətinin nəticələri kimi çıxış edir. Təşkilati-idarəetmə əməliyyatlarının əsas məqsədi isə aşağıdakı sövdələşmələrin (sazişlərin) bağlanması ilə nəticələnir:

- a) istehsalın ixтиisaslaşdırılması və kooperasiyalasdırılması barədə;

b) obyektlərin və onların istismarının birgə tikintisinin təşkilinə dair;

v) mal və mal-material dəyərinin ödənilməsi şartılı iki sənaye obyektlərinə göndərilməsinə dair; q) elmi-tədqiqatlar sahəsində kooperasiya barədə və s.

Bu sövdələşmələr bəyənəlxalq ticarət sazişləri (müqavilələri) əsasında realizə olunur. Bələliklə, «bəyənəlxalq ticarət» anlayışından təkcə maddi və xidmətlərin dəyərləri üzrə əməliyyatlarda deyil, eyni zamanda bəyənəlxalq ticarət yolları (üsulları) vasitəsilə realizə olunan ticarət-iqtisadi münasibətlər mexanizmində də effektli istifadə edilməlidir. Bu məqsədlə, ənənə yüksək bilik səviyyəsinə malik olmalı və vətən müəssisələrindən, birliliklərdən, xarici ticarət təşkilatlarından bacarıqla istifadə etməli, xarici kontragentlərlə ticarət əməliyyatları sahəsində böyük səriştə və təcrübə olmalıdır; ikincisi, əsas və təminəcidi əməliyyatlara xüsusi diqqət yetirilməli və bu ticarət işinin bütün incəlikləri ilə əlaqələndirilməlidir; üçüncüsü, xarici firmalarla iştirəslə, ticarət-iqtisadi və elmi-tehniki əlaqələrin inkişafında irəli gələn başlıca üstünlüklərdən səmərəli istifadə olunmalı; dördüncüsü, müxtəlif mallar və xidmətlər üzrə bəyənəlxalq ticarət metodları və formalılar hərtərəfli və bacarıqla tətbiq edilməlidir.

Xarici ticarət sövdələşmələri dedikdə, müxtəlif ölkələrin iki və bir neçə tərəfləri arasında kamiiyyət və keyfiyyəti müəyyənləşdirilmiş mal və həidləri, yaxud xidmətlər üzrə müqavilələrin (sazişlərin) bağlanması nəzərdə tutulur. Həmin müqavila və sazişlərin bəyənəlxalq xarakteri subjektlərin, yəni tərəflərin müxtəlif ölkələrdən olmasından irəli gəlir. Tərəflər müxtəlif dövlətlərə məxsus olsalar belə, ləğət onların müəssisələri (firmaları) bir dövlətin ərazisində yerləşsə, onda bağlanılan müqavila birbaşa hesab olunacaqdır. Eyni zamanda, müqavila həm də o zaman bəyənəlxalq müqavila kimi tanınır ki, bu müqavila bir dövlət daxilində fəaliyyət göstərən iki və daha çox xarici tərəflər arasında bağlanılmış, onların ticarət müəssisələri, firmaları isə xarici ölkələrdə yerləşmiş olsun. Müqavilənin bu cür təsviri BMT-nin bəyənəlxalq alqı-satqı barəsindəki Konvensiyasında verilmişdir (Vyana Konvensiyası 1980-ci il). 1985-ci ildə isə bu, yenidən Haaga Konvensiyasında şörlü edilmişdir.

Ticarət sövdələşmələrindən tərəflər sahibkarların xüsusi kateqoriyalarına aid edilir və tacir adlanırlar. Onların fəaliyyətləri çox hallarda xüsusi qaydaya tabe edir. Qeyd etmək lazımdır ki, bu qayda sazişlərin bağlanmasında formalizmi (rəsmiyyatlılılığı) longıdır, işgüzər yanaşmanı təsdiq edir.

Bəyənəlxalq ticarət fəaliyyəti tacribasında də milli ticarətdə olduğunu kimi, mal vahidi dedikdə bir növ malin ayrı-ayrılıqda miqdəri (sayı) başa düşülür. Mal dəsti (mal partiyası) isə bir məntəqədən, məməkəndən (mal göndərəndən) digər məntəqəyə (mal alana) daşınması nəzərdə tutulan bir və yaxud bir neçə mal vahidinin məcmu miqdardır.

Müasir şəraitdə beynəlxalq ticarət sövdələşmələrinin xüsusi cəhati bundan ibarətdir ki, bu sövdələşmələr beynəlxalq maddi istehsal və elmi-texniki əməkdaşlıqdan yaranmış əlaqələri əks etdirir. Bu əlaqələr aşağıdakı müüm cəhatlərlə xarakterizə olunur:

1. Beynəlxalq mal dövriyyəsinə daxil olan məhsulların siyahısının (nomenklaturanın) əhəmiyyətli dərəcədə genişləndirilməsi, dəyişdirilməsi və əsasının yaxşılaşdırılması.

2. Bütövlükdə müəssisələrə dəst avadanlıq göndərmək (satmaq) üçün Sazişin kompleks xarakteri. Bu cür sazişlərdə maşın, avadanlıq, material və xidmətlərin dəsti nəzərdə tutulur. Həmin xidmətlər isə mühəndis işlərindən, infrastrukturun inkişafına dair xidmətlərdən və s. ibarətdir.

3. Sövdələşmələrin miqyasının artması. Burada ayri-ayri məllar üzrə alqı-satçı miqyasında deyil, iqtisadi əməkdaşlıq üzrə irihəcmli sövdələşmələrdən (sazişlərdən) səhbat gedir.

4. Müəssisə tikiləmisi üzrə bu gün kompleks işlərin – layihə sənədlərindən tutmuş ta müəssisənin işə salınması üçün layihələşdirilən bütün göstəricilərə nail olunanadək öhdəliklərin satıcı tərəfindən öz üzərinə götürməsi praktikasının genişləndirilməsi.

5. Konsorsiumlar yaratmaq yolu ilə müxtəlif ölkələrin şirkətləri tərəfindən birgə irimiqyaslı razılaşmaların (sazişlərin) həyata keçirilməsi. Bu halda sazişin bağlanmasındə əsas tərəf kimi aparıcı şirkət çıxış edir.

Beynəlxalq ticarət sövdələşmələrinin (sazişlərinin) müüm cəhatlərindən biri onların məqsədyönlü olmasıdır. Məqsədyönlü fəaliyyət həm milli, həm də xarici konkret istehlakçıya yönəlmiş deməkdir. Bu istehsalçıya (satıcıya) onun vəsiatçı xidmətdən istifadə etmədiyinə görə, adətən malın göndərilməsi dayarından 30 faizədək qənaat verir. Həm də müyyən bir konkret istehlakçıya yönəlmiş istehsalının xammal, materiallar, komponentlər göndərənlərlə bilavasitə və uzunmüddətli əlaqələrdə olmasına şərait yaradır ki, bu da vaxtılı-vaxtında lazımı məhsulların istehsalını təmin etsin.

Beynəlxalq alqı-satçı müqavilələrinə dair Konvensiya dünya miqyasında alqı-satçı proseslarının ünifikasiyasına olunmuş (vahid şəkli salınmış) qayda-qanunlarını tənzimləyir. Bu qayda-qanunlar müxtəlif ictimai, iqtisadi və hüquqi sistemlərə malik olan bir çox ölkələr üçün münasib idi və beynəlxalq ticarətdə hüquqi maneələri aradan götürü bilərdi.

Konvensiya normativ xarakter daşıyır. Başqa sözə, Konvensiyada nəzərdə tutulan əsasnamə hüquqi normaları əks etdirir. Bu o deməkdir ki, müqavilədə iştirak edən tərəflər konvensiyanın hər hansı müddəəsini qəbul etməyə, hətta onu dəyişdərək bilərlər. Konvensiya ancaq beynəlxalq xarakter daşıyan müqavilələrə tətbiq edilir.

Vyana Konvensiyasının məqsədi beynəlxalq alqı-satqını tənzim edən milli qanunçuluğun unifikasiyasına (vahid şəkli salınmasına) kömək göstərməkdir. Konvensiya əsasən aşağıdakılardır nəzərdə tutur:

- məllar üzrə beynəlxalq alqı-satçı müqavilələrinin bağlanması və istifadə edilməsini eyni formada tənzimləyir;

- kommersiya danışçılarının təzəşdirilməsinə, asanlaşdırılmasına və ucuzlaşdırılmasına kömək göstərir;

- müqavila tərəflərin bir-birinin hüquq və vəzifələrini birmənalı başa düşmələri üçün ilkin şərait yaradır;

- daha güclü tərəf-müqabili (partnyor) tərəfindən müqaviləyə əsasən özü üçün daha əlverişli şərtlərin digər tərəfə qəbul etdirilməsi hallarının aradan götürülməsinə imkan yaradır;

- Konvensiyada iştirak etməyən dövlətlər arasında müqavilə mübadilisi (münəqışlığı) baş verdiğdə, müqavila tərəfləri (subyektləri) və müqavilə predmetləri (objektləri) üzrə münasibətləri qaydaya salır;

- alqı-satçı müqaviləsinin obyektlərinin (malların) siyahısını müyyən edir;

- konvensiyanın aid olmadığı ölkələr üçün alqı-satçı müqaviləsinin nişanlarını (əlamətlərini) müyyənəşdirir.

Vyana Konvensiyası 101 maddəni əhatə etməklə dörd hissədən ibarətdir: birinci, tətbiqi sfera və ümumi müddəələr; ikinci, müqavilənin bağlanması; üçüncü, malin alqı-satqısı; dördüncüsü son müddəə.

Beynəlxalq ticarətdə Beynəlxalq alqı-satçı müqavilələrinə tətbiq edilən hüquqi qaydalarla dair Konvensiyanın böyük əhəmiyyəti vardır. Belə ki, bu Konvensiya yuxarıda göstərilən kimi, Haaqı Konvensiyası adlanır. Yeni Konvensiya 1985-ci ildə Haaqada Beynəlxalq Xüsusi Hüquq Konfransının sessiyasında qəbul olunmuşdur. Sessiyanın işində 62 dövlət iştirak edirdi. Bu konfransın məqsədi 1955-ci ildə Haaqada Konfransında qəbul olunmuş və artıq köhnəlmış Konvensiyaya yendən baxılmış məqsədini qarşıya qoymuşdur. 1985-ci il Konvensiyası isə 1980-ci ildə qismən Vyana Konvensiyasına bəzi əlavələr edilməsini də nəzərdə tuturdu.

Beynəlxalq idxl-ixrac münasibətləri əsasən beynəlxalq ticarət əməliyyatları vəsiti ilə həyata keçirilir. Təəssüf ki, beynəlxalq təcrübədə idxlatalat və ixracat əməliyyatları dedikdə, ancəq ticarət fəaliyyəti əsasında həyata keçirilən əməliyyatlar başa düşülür. Bu beynəlxalq ticarət Razılıqlarının alqı-satçı kontraktları vəsaitilə realiza oluna bilər. İdxalar-ixracat əməliyyatlarının yerinə yetirilməsi anı malların (məhsulların) qarşılıqli məbadilisi üzrə münasibətdə olan iki kontragentin məməskətinin sərhədərinin qovuşduğu xətti, albatta, ancəq gomruk xidmətinin icazəsilə keçdiyi vaxtdan tamamlanır. Bu halda nəzərə alınmalıdır ki, dövlət, özlə, yaxud da ictimai təşkilatlar tərəfindən yardım, ənam (başlış, hadiyyə, mükafat və s.) formasında avəzsız göndərilən əşyalar (mallar) idxlatalat və

İxracat döyərlərinə daxil edilmiş və onların ayrıca uçotu aparılmışdır. Həm də nəzərə alınmalıdır ki, bunların ticarət əməliyyatlarına heç bir aidiyati yoxdur.

Qeyd etmək lazımdır ki, idxl-ixrac əməliyyatları sistemində gömrük tarif tənzimi mühüm yer tutur. Gömrük tarifləri dünyadan bütün ölkələrdə istifadə olunur. Milli tariflərlə yanaşı, regional (məhəlli) ticarət-iqtisadi ölkələr birliliyi deyilən gömrük ittifaqları çərçivəsində vahid Gömrük Tarifləri Sistemi vardır. Bu ittifaq (birləşik) ittifaqə dövlətlərin qarşılıqlı ticarətdə öz milli gömrük tariflərini ləğv edir, üçüncü dövlətə (ölkəyə) ticarətdə ümumi gömrük tarifini müəyyən edir. Həmin birliliklər dən biri Qərbi Avropa birliliklərinin Avropa İttifaqı - Al adı altında yaradıqları birləşikdir. Avropa İttifaqı 15 ölkəni, o cümlədən Almaniyanı, Fransanı, İngiltərəni, İspaniyani, Finlandiyani və s. ölkələri əhatə edir. Bu gömrük sistemi (Al) milli gömrük qanunçuluğu əvəzinə, ittifaqda daxil olan ölkələr üçün vahid tarif normaları və qaydaları işləyib hazırlamağı və onları işə salmağı nəzərdə tutur.

İttifaqın qəbul etdiyi vahid gömrük tariflərinin çox hissəsi qeyri-ərzaq mallarına şamil edilir və götürən malin dəyərinə nisbatən faizlə müəyyən olunur. Digər az hissəsi isə malin çəkisinə, həcmi və s. nisbatən dəyər ifadəsi ilə müəyyənləşdirilir. Avropa İttifaqı ölkələrinə götürən və sonradan takrar ixrac, yaxud həmin ölkələrin sənaye müəssisələrində yenidən işlənməsi üçün nəzərdə tutulan mallar gömrük vergilərindən, rüsumlarından azad olunurlar.

Gömrük tarif sistemi tənziminin mühüm vasitələrindən biri də antidempinq rüsumlarının tətbiq edilməsidir. Bu cür gömrük vergiləri (rüsumları) ixracat malları aşağı qiymətlərlə satıldıqda tətbiq olunur.

Avropa İttifaqı daxilində depininq, ümumiyətə, yol verilmir. Belə ki, ucuzaşdırılmış mallar həmin aşağı qiymətlərlə öz vətəninə (istehsal olduğu ölkəyə) qaytarılır. Avropa İttifaqının xüsusi komissiyası antidempinq siyasetini hayata keçirmək üçün aşağıdakı iki cəhəti əsas (rəhbər) tutur:

- «normal dəyər» və «mala normal qiymət» qoyulmasını;

- Avropa İttifaqı ölkələrində analoji malin istehsalına dəyən faktiki zərərin müəyyənləşdirilməsi.

Avropa İttifaqının əsasnamasına uyğun olaraq antidempinq tətbiqi işinə (üssuluna, qaydasına) baxılması, onun yoxlanılması başlangıçı vaxt dan etibarən bir il ərzində tamamlanmalıdır. Əgər fakt tətbiq olunarsa, məsələ aşağıdakı qaydada yoluна qoyula bilər: ya ixracatçı öhdəciliş götürəcək ki, qiymətləri qaldırılsın və göndərilən malin miqdarını azaltınsın, yaxud da antidempinq vergisi, rüsumu müəyyən edilsin.

Beynəlxalq ticarət idxl-ixrac əməliyyatlarının licenziya-laşdırılması məsələsinə xüsusi fikir verilir. Belə ki, idxl-ixrac əməliyyatlarının licenziyalasdırılması da milli firmaların beynəlxalq ticarət razılaşmalarının

həyata keçirilməsinə nəzarət edilməsinin və dövlət tənziminin bir vasitəsidir. Məsələn, idxlın licenziyalasdırılmasının əsasını kontragentləşdirmə həcmi təşkil edir. Yəni müəyyən bir dövr arzında, bir qayda olaraq bir ildə ölkəyə konkret malin götürülməsinə miqdar məhdudiyyətini - kontragent, yaxud kvota müəyyən edilməsini nəzərdə tutur. Kvotadan istifadə etmə üzrində nəzarət, verilən idxl licenziyalarının qeydiyyat vərəqəsi vasitəsilə həyata keçirilir. İxracın licenziyalasdırılması da əsasən eyni qaydada müəyyənləşdirilir.

Növlərinə görə licenziyalar əsas (firmaya verilən və müəyyən dövr arzində daim qüvvədə qalan) və fördi (konkret beynəlxalq ticarət razılaşması üzrə birdəfəlik verilən) licenziya kimi fərqləndirilir. Licenziyaların veriləməsi (alınması) qaydası milli qanunçuluq normaları ilə nizama salırmır. Licenziyalasdırma müvəqqəti tədbir kimi sayılsa da, o, xarici ticarət əməliyyatlarının tənzimlənməsinə təsir edən bir altdır.

Dünya ticarəti təcrübəsi göstərir ki, licenziyalasdırma xarici valyutanın xərclənməsinə nəzarət məqsədi istifadə olunur. O, həm də daxili bazarın tələbinin ödənilməsinə təmin edən məhsul ixracının məhdudiyyətindən məqsədinə güdür, əks təqdirdə daxili bazarda həmin məhsulun qiyməti qalxa bilər.

Qeyd etmək lazımdır ki, dünya bazarında mallarnın və xidmətlərin beynəlxalq alıcı-satıcı üzrə kontragentlər sıfırdıqda çıxış edən BMT sisteminin ixtisaslaşmış idarələri yaxından ittirək edirlər. BMT sisteminin kontragentlər sıfırdıqda çıxış edən bu idarələr dünya bazarında kifayət qədər iri alıcı sıfırdıqda çıxış etməyə başladılar. Məsələn, investisiya obyektlərinin tikintisini həyata keçirən təşkilatlar sırasına PROON və YUNIDO kimiləri adı etmək olar.

PROON 1966-ci ildən fəaliyyət göstərir. Onun çox tərəflü iqtisadi və texniki yardım göstərmək üzrə xüsusi əməli fəaliyyəti maliyyələşdirmək fondu vardır. Onun maliyyələşdirmə fondu BMT çərçivəsində texniki əməkdaşlıq sistemi ittirəkçiləri olan dövlətlərdən alınan köməkli üzvlük haqqı hesabına yaradılır. PROON həmin sistem üzrə texniki yardım həcmini və istiqamətlərini tənzimləyən əsas orqan hesab edilir. Onun pul fondu texniki yardım alan ölkələr arasında bölgündürür. PROON texniki yardımını innovasiya işlərinin aparılması ərafəsində həyata keçirir, tikintisi isə yardım alan ölkənin hesabına ödənilir. Lakin son zamanlar PROON bir sira inkişaf etmiş ölkələrdə iri sənaye obyektlərinin tikintisini 10 mln. dollardan artıq məbləğlə özü maliyyələşdirməyə və təşkil etməyə başlamışdır.

Cox hallarda layihələrin bilavasitə icraçısı sıfırdıqda BMT sisteminin digər ixtisaslaşdırılmış təşkilatları da çıxış edirlər, o cümlədən:

YUNISEF - Uşaq Fondu;
PROON - İnkışaf Proqramı;

FAO – Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı;
 YUNİDO – Sənaye İnkışaf Təşkilatı;
 YUNKTAD – Ətraf Mühütün Qorunması Programmı;
 YUNESKO – Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilat;
 MOT – Beynəlxalq Əmək Təşkilatı.

Dünya ölkələri üzrə xarici ticarət fəaliyyətini tənzimləyən beynəlxalq təşkilatlar bir-birindən fərqlənən bir çox vacib funksiyaları yerinə yetirirlər. Bu təşkilatların strukturunun sxemi aşağıda verilmişdir. (1-ci şəkil):

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) – 947-ci ildə Cenevədə ABŞ da daxil olmaqla, 23 ölkənin iştirakı ilə GATT (General Agreement on Tariffs And Trade) Ticarət və Tariflər haqqında Baş Sazişin imzalanması ilə yaranmış və 1994-cü ildən bu təşkilat Ümumdünya Ticarət Təşkilatı adı altında fəaliyyət göstərir.

Bu gün ÜTT-i dünya ticarətinin 85%-ni əhatə edən 153 ölkəni özündə birləşdirən bir təşkilat olmuşdur. Azərbaycan Respublikası 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatında müşahidəçi statusu ilə iştirak edir.

Xarici iqtisadi fəaliyyət dairəsində əsas beynəlxalq təşkilatların təşkilatı-idarəetmə strukturu

AIB (Avropa İttifaqı Birliyi) – 1957-ci ildə yaradılmışdır. Roma məqaviləsinə əsasən, bu təşkilata 6 Qərbi Avropa ölkəsi daxil edilmişdir. Sonrakı inkişaf prosesində üzv ölkələrin sayı 15-ə çatmışdır. AİB-nin fəaliyyəti natiyəsində artıq 60-ci illərdən bəri bu ölkələr arasında vahid gömrük ittifaqı yaradılmış, üçüncü ölkəyə münasibətdə vahid gömrük tarifi müəyyənləşdirilmiş, gömrük rüsumları və qarşılıqlı ticarətdə kəmiyyat məhdudiyyətləri ləğv edilmişdir. Bu ölkələrdə faktiki olaraq vahid



maliyyə sistemi fəaliyyət göstərir. Belə ki, AİB ölkələrinən hər biri bu və ya digər ölkələrdə özlərinin kommersiya banklarının filiallarını açmaq iqtidarındadırlar. 1999-cu ilin yanvar ayının 1-dən bu ölkələrdə vahid valyuta – «avro» tətbiq edilməyə başlanılmışdır.

BVF (Beynəlxalq Valyuta Fondu) – 22 iyun 1994-cü ildə Bretton – Vudada (ABŞ-da) yaradılmış, beynəlxalq ticarətin və valyuta sahəsində əməkdaşlığın inkişafına tösir göstərən Dövlətlərərasi Valyuta-Kredit Təşkilatı kimi fəaliyyət göstərir. Azərbaycan 18 sentyabr 1992-ci il tarixdən BVF-nin üzvüdür.

BYIB (Beynəlxalq Yenidənqurma və İnkışaf Bankı) – 1944-cü ildə Bretton Vuds Müqaviləsi əsasında yaradılmışdır. VYIB inkişaf etməkdə olan ölkələrdə inkişafın investisiya programının həyata keçirilməsi üçün küməklilik etmək məqsədi ilə həmin ölkələrə vasitə təklif edir. VYIB - Dövlətlərərasi Maliyyə-Kredit Təşkilatı kimi aşağıdakılari həyata keçirir:

- beynəlxalq ticarətin inkişafına tösir göstərir;
- ödəniş balanslarını dəstəkləyir;
- ölkələrin iqtisadi inkişafını stimullaşdırır.

BYIB-nin üzvləri yalnız o dövlətlər ola bilər ki, hansı ki, onlar əvvəlcədən BVF-nin üzvü olsunlar, 1999-cu ilin məlumatına görə, BYIB-nin sıralarına 180-dan çox dövlət daxil olmuşdur. Azərbaycan 1992-ci ildən bu təşkilatın üzvüdür.

IÖIT (İqtisadi Əməkdaşlıq və İnkışaf Təşkilatı) – 1948-ci ildə Avro-pada mühərbi illərindən sonra «Marshall Planı» adı altında amerikanların iqtisadi və maliyyə küməklərindən səmərəli istifadə etmək məqsədi ilə yaradılmışdır. Faktiki olaraq IÖIT 1961-ci il müvafiq Konvensiymanın imzalanmasından sonra təşkil olunmuşa başlamışdır. IÖIT-nin əmək sədərləri aşağıdakılari adı etmək olar:

- optimallı iqtisadi inkişaf yollarının axtarılmasına tösir göstərmək;
- üzv olan ölkələrdə maliyyə möhkəmliyini qoruyub saxlamaqla əhalinin yaşayış səviyyəsini qaldırmak və məşğullüğünü artırmaq;
- üzv ölkələrin siyasi koordinasiyası vasitəsilə IÖIT regionunda sosial və iqtisadi nüaliyyətlərə nail olmaq;
- Avropanın postsosialist və inkişaf etməkdə olan ölkələrə IÖIT-in üzv dövlətlərinin küməklilik etməyə razılıqları.

Hal-hazırda 30-dan artıq dövlət IÖIT-in üzvüdür.

BMT-nın YUNKTAD (BMT-nın Ticarət və İnkışaf üzrə Konfransı) – BMT-nın Baş Assambleyasının organı olmaqla, Beynəlxalq Ticarət Təşkilatı statusuna malik deyildir. Bu təşkilat 1964-cü ildə yaranmış və artıq onun 170-dən çox üzv-ölkəsi vardır. Təşkilatın əsas məqsədi:

- beynəlxalq ticarətin inkişafına tösir göstərmək;
- ölkələrarası bərabərliyə ilə qarşılıqlı mənafə baxımından əməkdaşlığı nail olmaq;

Son dövrlərdə idxlə və ixrac əməliyyatlarında üstünlük tədricən MDB ölkələrindən Uzaq xarici ölkələrə doğru inkişaf etmişdir. İqtisadi subyektlər MDB-dən kənar ölkələrə meyilliidir. MDB dövlətləri arasında ixracda Rusiya və Gürçistan üstünlük təşkil edirdi, idxləda Rusiya, Qazaxstan, Ukrayna böyük üstünlüyə malikdir. Uzaq xarici ölkələrlə ticarət əlaqələrinə aşağı təqdim edilən cədvəldə baxdıqda isə illər üzrə artım meyli müşahidə olunur:

Cədvəl 2
Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsində MDB dövlətlərinin payı (milyon ABŞ dolları ilə)

	Ticarət dövriyyəsi		İdxal		Ixrac		Saldo	
	2008	2009	2008	2009	2008	2009	2008	2009
Cəmi:	54 925,49	20 818,23	7 169,45	6 119,73	47 756,04	14 698,50	40 586,59	88 578,77
MDB	3 416,64	2 961,60	2 288,20	1 825,63	1 128,44	1 135,97	-1 159,76	-689,66
<i>fazılə xüsusi çökisi</i>	6,22	14,23	31,92	29,83	2,36	7,73		
o cümlədən								
Belarus	94,90	141,83	89,69	136,66	5,21	5,17	-84,48	-131,49
<i>MDB üzrə fazılə xüsusi çökisi</i>	2,78	4,79	3,92	7,49	0,46	0,46		
Qazaxstan	490,08	205,77	199,83	63,62	290,25	142,15	90,42	78,53
<i>MDB üzrə fazılə xüsusi çökisi</i>	14,34	6,95	8,73	3,49	25,72	12,51		
Qırğızıstan	4,93	5,31	1,34	0,75	3,59	4,56	2,25	3,81
<i>MDB üzrə fazılə xüsusi çökisi</i>	0,14	0,18	0,06	0,04	0,32	0,40		
Moldova	6,44	6,66	6,12	2,91	0,32	3,75	-5,80	0,84
<i>MDB üzrə fazılə xüsusi çökisi</i>	0,19	0,23	0,27	0,16	0,03	0,33		
Özbəkistan	29,89	18,14	22,44	12,37	7,45	5,77	-14,99	-6,60
<i>MDB üzrə fazılə xüsusi çökisi</i>	0,88	0,61	0,98	0,68	0,66	0,51		

Rusiya	1 932,45	1 815,88	1 349,56	1 070,93	582,89	744,95	-766,67	-325,98
<i>MDB üzrə fazılə xüsusi çökisi</i>	56,56	61,31	58,98	58,66	51,65	65,58		
Tacikistan	46,10	8,84	0,50	0,74	45,60	8,10	45,10	7,36
<i>MDB üzrə fazılə xüsusi çökisi</i>	1,35	0,30	0,02	0,04	4,04	0,71		
Türkmanistan	72,49	63,47	51,49	25,99	21,00	37,48	-30,49	11,49
<i>MDB üzrə fazılə xüsusi çökisi</i>	2,12	2,14	2,25	1,42	1,86	3,30		
Ukrayna	739,36	695,70	567,23	511,66	172,13	184,04	-395,10	-327,62

Son 5 ildə Azərbaycanda iqtisadiyyatın höcmiminin 2,7 dəfə artması potensial əmsədşağılığı dəha da genişləndirməyə imkan verir. Ötən il ölkəmizin əmtəə dövriyyəsi böyük sürətə 50%-dan çox artmışdır. İnfrastruktur və digər layihələrin uğurla icrası kimi xarakterizə edilən Azərbaycanın iqtisadiyyatının dinamik inkişafı Avropa Birliyi ölkələri ilə ticarət əlaqələrini dəha da genişləndirilməsini stimullaşdırır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 53,3%, o cümlədən idxlənin 28%-i, ixracın 56,8%-i məhz Avropa Birliyi ölkələrinin hesabına formalaşıb.

Müasir dövrda ölkənin xarici ticarətinin coğrafiyası gündəkən dəha geniş əraziləri əhatə etməklə yanaşı, mövcud regional qruplaşmalar çərçivəsində bir sıra xüsusiyyətlərin meydana çıxmazı ilə səciyyəlanır.

Aşağıdakı cədvəllərdən müşahidə etmək olar ki, 2008-ci ildə Azərbaycan Respublikasının Avropa Birliyi ölkələri ilə xarici ticarət dövriyyəsinin höcmi 29 milyard 12 milyon 757 min ABŞ dolları, o cümlədən idxlənin höcmi 2 milyard 33 milyon 655 min ABŞ dolları, ixracın höcmi isə 26 milyard 979 milyon 102 min ABŞ dolları təşkil etmişdir. Bu dövər ərzində Avropa Birliyi ölkələri ilə xarici ticarət saldosu müsbət 24 milyard 945 milyon 446 min ABŞ dolları olmuşdur.

2007-ci ildə müqayisədə, 2008-ci ildə Avropa Birliyi ölkələri ilə xarici ticarət dövriyyəsi 7,7 dəfə artmışdır.

2008-ci ildə Avropa Birliyi ölkələrinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 52,8%, o cümlədən idxləda 28,4%, ixracda isə 56,5% təşkil etmişdir.

Cədvəl 3

Xarici ticarət dövriyyəsində Avropa Birliyi ölkələrin xüsusi çöküsi (min ABŞ dolları ilə)

Ölkələr	Ixrac	%-la çöküsi	İdxal	%-la çöküsi	Dövriyyə	%-la çöküsi
İtaliya	19 220 143,80	40,25	188 508,90	2,63	19 408 652,7	35,34
França	2 322 667,80	4,86	132 731,40	1,85	2 455 399,2	4,47
İspaniya	1 497 693,40	3,14	28 047,20	0,39	1 525 740,6	2,78
Niderland	1 353 423,00	2,83	80 292,10	1,12	1 433 715,1	2,61
Birləşmiş Krallıq	925 926,10	1,94	385 934,40	5,39	1 311 860,5	2,39
Almaniya	205 485,60	0,43	598 570,20	8,36	804 055,8	1,46
Finlandiya	160 782,20	0,34	245 909,70	3,43	406 691,9	0,74
Yunanıstan	290 884,30	0,61	6 614,40	0,09	297 498,7	0,54
Portugaliya	260 991,80	0,55	4 566,30	0,06	265 558,1	0,48
Bulgaristan	194 441,20	0,41	17 090,60	0,24	211 351,8	0,39
Rumınıya	161 077,90	0,34	40 372,80	0,56	201 450,7	0,37
Polşa	89 924,60	0,19	32 087,50	0,45	122 012,1	0,22
Malta	113 450,50	0,24	183,2	0,00	113 633,7	0,21
Sloveniya	82 121,40	0,17	3 744,30	0,05	85 865,7	0,16
İsveç	62 841,90	0,13	22 538,10	0,31	85 380,0	0,16
Austria	2 629,50	0,01	70 746,20	0,99	73 375,7	0,13
Belçika	1 061,00	0,00	59 778,30	0,83	60 839,3	0,11
Litva	5 318,40	0,01	20 961,10	0,29	26 279,5	0,05
Kipa	23 422,60	0,05	1 262,30	0,02	24 684,9	0,04
Cənubi Çex Respublikası	1,7	0,00	21 347,20	0,30	21 348,9	0,04
Danimarka	16,5	0,00	18 498,00	0,26	18 514,5	0,03
Macaristan	6,2	0,00	17 079,90	0,24	17 086,1	0,03
Slovakiya	55	0,00	13 718,70	0,19	13 773,7	0,03
İrlandiya	0	0,00	12 314,50	0,17	12 314,5	0,02
Latviya	3 974,60	0,01	3 883,30	0,05	7 857,9	0,01
Estoniya	761,1	0,00	5 417,10	0,08	6 178,2	0,01
Lüksemburq	0	0,00	1 458,00	0,02	1 458,0	0,00
Digər	20 777 127,3	43,51	5 129 814,6	71,61	25 906 941,9	47,17
Cəmi:	47 756		7 163 470,3	100,0	54 919 699,7	100,0

Qeyd etmək lazımdır ki, Azərbaycanın Avropa Birliyi ölkələri ilə ticarət əlaqələrində əsas yeri maşınlar, mexanizmlər, elektrotexnika avadanlıqları, xam neft, kimya sanayesi məhsulları, nəqliyyat vasitələri, az qiymətli metallar və s. üstünlük təşkil edir.

Cədvəl 4

Avropa Birliyi ölkələri ilə idxlə və ixrac olunan əsas mallar

Malların adları	min ABŞ dolları	%-la
İdxal (2008)		

Məşinlər, mexanizmlər, elektrotexniki avadanlıq, aparatura	1 004 323,5	49,4
Azəqiyətli metallar və onlardan hazırlanmış məmulatlar	178 942,0	8,8
Kimya sanayesi məhsulları	123 425,0	6,1
Quru nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri	56 466,7	2,8
Müxtəlif sonaye malları	29 425,5	1,4
Digər	641 072,9	31,5
Cəmi:	2 033 655,6	100,0
İxrac (2008)		
Xam neft	26 334 621,2	97,61
Digər	644 480,9	2,39
Cəmi:	26 979 102,1	100,00

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən verilən məlumatla görə, 2009-cu ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 20818,23 mln. ABŞ dolları, o cümlədən idxlənin həcmi 6119,73 mln. ABŞ dolları, ixracın həcmi 14698,50 mln. ABŞ dolları təşkil etmiş, xarici ticarət saldosu isə müsbət 8578,77 mln. ABŞ dolları olmuşdur.

Cədvəl 5

2009-cu ildə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsində xüsusi çöküsi olan ölkələr

İxraclə	İdxalda	
	Milyon ABŞ dolları ilə	Faizlə
İtaliya	3 788,44	25,77
ABŞ	1 746,81	11,88
Fransa	1 326,11	9,02
İsrail	1 236,20	8,41
Rusiya	744,95	5,07
Tayvan	680,39	4,63
Kanada	660,65	4,49
İndoneziya	587,48	4,00
Malayziya	395,01	2,69
Gürcüstan	387,56	2,64
Digər	3 144,90	21,40
Cəmi:	14 698,50	100,00

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən verilən məlumatla əsasən, 2010-cu ilin 1 rübü ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 5667,67 milyon ABŞ dolları, o cümlədən idxlənin həcmi 1158,41 milyon ABŞ dolları, ixracın həcmi isə 4509,26 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində Azərbaycan Respublikası 112 ölkə ilə ticarət sahəsində əməkdaşlıq etmiş və xarici ticarət saldosu müsbət 3350,85 milyon ABŞ dolları olmuşdur.

2009-cu ilin müvafiq dövrü ilə müqayisədə, 2010-cu ilin I rübü ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi 48,85%, o cümlədən ixrac 81,65% artmış, idxlə isə 12,6% azalmışdır.

Xarici ticarətin inkişafın dinamikası və meyillərinin kompleks tədqiqatı zamanı ixrac-idxlə əməkliyyatlarının ölkə-coğrafi strukturunun öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Xarici ticarətin, xüsusiilə də ixracın coğrafiyasına görə xarici ticarət münasibətlərindəki prioritetlər barədə fikir yürütmək olar.

Cədvəl 6

2010-cu ilin I rübü ərzində Azərbaycan Respublikasının əsas ticarət tərafdaşları					
İxracda	İdxalda				
Milyon ABŞ dolları ilə	Ümumi ixracda xüsusi çəkisi, faizlə	Milyon ABŞ dolları ilə	Ümumi idxləda xüsusi çəkisi, faizlə		
İtaliya	1.764,44	39,13	Rusiya	213,45	18,43
İsrail	347,44	7,71	Çin	130,63	11,28
Fransa	318,21	7,06	Türkiyə	127,70	11,02
İndoneziya	272,27	6,04	Ukrayna	86,89	7,50
ABŞ	200,46	4,45	Almaniya	77,43	6,68
Xorvatiya	182,59	4,05	Böyük Britaniya	58,26	5,03
Ukrayna	153,10	3,40	Qazaxıstan	43,65	3,77
Hindistan	152,34	3,38	ABŞ	32,95	2,84
Malayziya	143,48	3,18	Belarus	29,40	2,54
Rusiya	132,59	2,94	Fransız	29,24	2,52
Digər	842,34	18,68	Digər	328,81	28,38
Cəmi	4 509,26	100,00	Cəmi	1158,41	100,00

İdxal-ixracın strukturunda maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparaturalar, bitki mənşəli məhsullar, mineral məhsullar, hazır ərzəq məhsulları, spirtlə və spirtsiz içkilər, sırka, tütün, kimya sənayesi məhsulları, plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanmış məmulatlar, daş, gips, sement, slyuda, keramika və şüşə məmulatları, quru yol nəqliyyat vəsítələri, uçan aparatlar, üzən nəqliyyat vəsítələri, optik fotografiq ölçü, nəzarət, tibbi alət və aparatlar, saatlar, müsiqui alətləri üstünlük təşkil edir.

Bələliklə, ölkələr beynəlxalq iqtisadi əməkdaşlıq və elcə də elmi-texniki əməkdaşlıq etmək yolu ilə öz milli iqtisadiyyatının dirçəldilməsi üçün qarşıya çıxan problemləri həll etməklə istehsalın samorəsliliyini artırmaq, elm və texnikanı daha da inkişaf etdirmək yollarını axtarırlar. Bütün bunlara nail olmaq üçün ölkəmiz beynəlxalq iqtisadi və o cümlədən ticarət əlaqələrinin genişləndirilməsinə və inkişafına çalışmaqla beynəlxalq əmək bölgüsünün üstünlüklerindən yararlanmalıdır.

Azərbaycanda hayata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri də qeyri-neft sektorunun, xüsusiilə də aqrar bölmə-

nin dayanıqlı inkişafının təmin edilməsidir. Bu məqsədlə kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzəq məhsullarına olan tələbatının yerli istehsal hesabına öndənməsi və ixracın genişləndirilməsi məqsədilə ölkəmizdə kompleks dövlət dəstəyi tədbirləri həyata keçirilir. Hazırda kənd təsərrüfatı məhsullarının istehsal üçün sərf olunan yanacaq və motor yağılarının, mineral gübərlərin 50% güzəştələtüləti, toxum və tinglərə görə subsidiyalırmalar ödənilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının güzəştli şərtlərlə texnika və texnoloji avadanlıqlarla təmin edilməsi, damızlıq heyvandarlığının inkişaf etdirilməsi üçün lizinq xidmətlərinin göstərilməsi, buğda istehsalçılarına səpişən hər hektar sahaya görə əlavə 40 manat yardımın verilməsi, 2014-cü ilə qədər kənd təsərrüfatı mülkiyyətçilərinin torpaq vergisi istisna olmaqla, digər vergiləri ödəməkdən azad edilməsi belə tədbirlərdən.

Qeyd etmək lazımdır ki, Azərbaycanın ixracatında mineral məhsulların xüsusi çəkisi çox olmasına baxmayaraq qeyri-neft sektorunun çoxçəsidi liyi kiçik və orta sahibkarlığın sürətli inkişafının möntəzi nəticəsi kimi qiymətləndirilə bilər. Ədalətlə qeyd etməliyik ki, hələ də ixracatımızda mineral məhsulların payı yüksək olaraq qalmadıqdır.

Qeyd etmək lazımdır ki, Azərbaycanın idxləində bu gün mövcud olan məhsulları, orta və kiçik sahibkarlığın bundan sonra inkişafına nail olmaqla qisa zamanda ixrac dönümlü məhsullara çevirmək mümkündür.

Qeyd etmək lazımdır ki, respublikamızda ÜDM-in ümumi həcmində neft sektorunun xüsusi çəkisinin 53,1% olması, ixracın 84%-niň nelə və neft məhsullarının payına düşməsi, milli iqtisadiyyatın "Holland sindromu" xəstəliyinə tutulması ehtimalımlı istisna olunmamış, torpaqlarımızın 20%-niň işğal altında olması, ölkədə hər səkkiz nəfərdən birinin qəçqin olması ölkəmizin ÜTT-ya İEOÖ statusu ilə üzv qəbul olunmasını əsaslandıran argumentlər kimi istifadə oluna bilər. Ən pis halda uzunmüddətli keçid dövrü ərzində (10-15 il) respublikamızı bu statusun verilməsinə nail olmaq lazımdır. Eyni zamanda bütövlikdə İEOÖ statusunun alınması mümkün olmadiqda, bir sira mühüm sahələrdə (məsələn: kənd təsərrüfatı) bu statusun alındığından sonra olunması tələb olunmalıdır. YUNKTAD ekspertlərinin rayına görə bu mümkün ola bilər. Eyni zamanda, bazar iqtisadiyyatı statusu araşdırılmalı, bu statusun Azərbaycan üçün əhəmiyyəti tədqiq edilməlidir.

ÜTT-ya üzvolma danışçıları zamanı kənd təsərrüfatının ölkə iqtisadiyyatının aparıcı sahəsi olması, aqrar sektorun yaxşı ənənələrinin olması, bu sahənin inkişaf üçün olverisi aqroiqlim cəhətiylərinin mövcudluğu, ölkə əhalisinin yaradın coxunun kənd yerlərində yaşaması faktları xüsusi vurgulanmalıdır. Məlum olduğu kimi, həm ÜTT-ya üzvolma zamanı apanılan danışqlarda, həm də bütövlikdə ÜTT çərçivəsində hayata keçirilən ticarət danışqlarında an çok mübahisə doğuran sahə kənd təsərrüfatı hesab olunur. Bunu son-

dövrlərdə üzv olmuş ölkələrin tərəbüsi, eləcə də Kankun və Honkonqda keçirilmiş Nazirlər Konfransları bir daha təsdiqləyir.

ÜTT üzvləri tərəfindən təqdim olunmuş suallara verilmiş cavablar Azərbaycanın xarici ticarət rejimi haqqında daha doğğun təsəvvür yaratmışdır. Bunun səbutu kimi hər yeni təqdim olunmuş sualların toplusunda sualların sayının artırmasına qeyd etmək olar.

Iqtisadi həyatın beynəlxalqlaşması, Azərbaycanın ağır şərtlər altında gedən müasir dünya ilə integrasiyasının bütün isticamətləri yeni imkanlar yaratmaqla yanaşı, yeni problemlər, bəzən də təhlükələr yaratmaqdadır. Bu imkanlardan səmərəli istifadə edilməsi, mövcud problem və təhlükələrin vaxtında aşkarla çıxarılmışdır. Bu gün Azərbaycan üçün həyatı əhəmiyyət kəsb edən məsələlərdəndir.

3.5. Turizmin ölkə iqtisadiyyatunda rolunun artması

Turizm ölkə iqtisadiyyatının inkişafının mühüm sahələrindən biridir. Başqa sahələrdən fərqli olaraq, turizm, iqtisadiyyatın inkişaf isticaməti kimi bəzən çox üstünlüklərə malikdir. Belə ki, turizm qoyulan sərmaya qısa müddət ərzində öz bahrsını verir, qoyulan kapital yüksək dövretmə əməlinə malikdir. Turizmin cəzibədarlığı xidmət sahələrinin durmadan genişlənməsində, qoyulan sərmayələrin qısa müddət ərzində özünü doğrultmasında və gölərlərin konvertasiyası mümkin olan valyuta şəklində olmasındadır.

Qeyd etmək lazımdır ki, beynəlxalq turizm dünya ixracının 7-8%-ni təşkil edir. Ümumi məhsul dəyərinə görə artıq neft və avtomobil istehsalını qabaqlamışdır. 2002-ci ildə beynəlxalq turistlərin sayı 715 milyona çatmışdır. ÜTT-nin proqnozlara görə 2020-ci ildə beynəlxalq turistlərin sayı 1602 milyon nəfər və turizmdən alınan gölərlərin miqdarı isə 2000 milyard dollar olacaqdır. Qeyd etmək lazımdır ki, turizm ən çox işçi qüvvəsi tələb edən sahədir. Bir nəfər xarici turistə yüksək səviyyədə xidmət göstərmək üçün 3 nəfər isə lazımdır. Dünya üzrə beynəlxalq turizm sahəsində 300 min iş yeri fəaliyyət göstərir.

Azərbaycan son dövrdə inkişaf tempini sürətləndirirək, dönyanın aparıcı və inkişafda olan ölkələri sırasında öz mövqeyi, eləcə də, mövcud potensialı ilə seçilir və özünəməxsus yer qazanmışdır. Qısa bir dövri ərzində əldə olunan nailiyyyətlər ölkənin milli maraqlarının zəminində formalşmış, eləcə də, dövlət tərəfindən həyata keçirilən milli strategiya, yürüdülən ictimai, siyasi və mədəni mövqə mahz belə imicin Azərbaycan atrafında yaranmasına göstərib çıxmışdır. Sözsüz ki, bu uğurlar, nailiyyyətlər, Azərbaycanın iqtisadiyyatına, sosial rifahının yüksəlməsinə gotirib çıxmışdır. Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər, müqavilələr dövlətin maliyyə vəsaitinin yüksəlməsinə və bunun mü-

qabilində ölkənin bütövlükdə sferasının dayışmasına səbəb olmuşdur. Dövlət başçısı İlham Əliyevin Azərbaycan iqtisadiyyatına neft sektorunu tərəfindən golən gölərin bərabərində, eləcə də, ondan daha artıq bir şəkildə gölər gətirə biləcəyi turizmin inkişafını zəruri hesab etməsi, albəttə ki, müzəyyən faktorlara asaslanır. Ölkənin yeralı və yərəstü sərvətləri, mövced iqtisinin olması Azərbaycan turizm üçün lazımi şəraitin olduğunu göstərir. Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi mütənasib dövrdə ölkəmizdə qarşıda duran mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Hazırda turizm planetar məqyasda sürətli inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumimilli məhsulun 10 faizi ixracatın, 8 fizi Beynəlxalq turizmin payına düşür. Göstərlərin xidmətlərin taqriban üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli şəhərinin 8,1 faizi turizm sənayeçilər və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.

Zəngin mədəni-tarixi irsə və olverişli təbii şəraiti malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur.

Azərbaycan Respublikasında «2002-2005-ci illərdə Turizmin Inkişafına dair» Dövlət Programının həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına integrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətdə davamlılığı yüksəlmişdir. Azərbaycanda turistləri yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir.

Dövlət Programı göstərir ki, 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli məişsəsələrin sayı 94 olduğu halda əton dövr ərzində onların sayı 4 dəfə artaraq 370-a çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə taxminan 3 dəfə çoxdur.

Azərbaycan Respublikasında 2010-2014-cü illərdə Turizmin Inkişafına dair Dövlət Programı ölkədə turizmin rastlaşduğu problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanmışdır. Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birincə çevriləşməsinin təmin edilməsi məqsədi ilə ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına isticamətlənmış məqsədöñüyə fəaliyyəti həyata keçirilir. Turizm sahəsində qabaqcıl beynəlxalq tərəbüdən istifadə edilməklə səmərəli dövlət tənzimlənməsi və idarə edilməsi mexanizmlərinin yaradılması əsas şərtlərindəndir. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, dönya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin artırılması məqsəd ilə görülən işlər davamlı olaraq həyata keçirilir. Turizm sahəsində norma-

tiv hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdiriləsi, turizm və rekreatiya zonalarında müvafiq infrastrukturun yaradılması, ölkənin turizm potensialından istifadə imkanlarının genişləndiriləsi, ölkənin bütün regionlarında turizm fəaliyyətinin stimullaşdırılması, turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, turizmin müxtəlif növlərinin inkişaf etdiriləsi, yeni turizm mərşərlərinin yaradılması, turizm xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə mütəraqqi üsulların və standartların hazırlanması və tətbiq edilməsi və bu kimi yeniliklərin Azərbaycan turizm bazarında tətbiqi yaxın 5 il ərzində tam şəkildə həllini tapacaq. Sözsüz ki, artıq bu və ya digər nailiyyətlər Azərbaycan turizm sektorunda özünü göstərir. Mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndiriləsi, turizm sahəsi üçün kadr hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdiriləsi, xarici dövlətlərdə məqsədli təhsil fırza layihələrin həyata keçirilməsi. Azərbaycanın milli-tarixi, mədəni və mənəvi irsinin, milli adat-ənənələrin dünyada təhlili, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi, turizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndiriləsi da vacib şərtlərdəndir.

Turizmin rolunu və əhəmiyyətini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda 2011-ci ili «Turizm İlli» elan etmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin apardığı araşdırılara və statistikiyaya görə isə ölkəmizə təşrif buyuran turistlərin sayına nisbətən Azərbaycandan xaricə dincəlmək üçün gedənələrin sayı daha çoxdur.

Aşağıdakı cədvəldən aydın olur ki, ötən il ölkəyə təxminən 1 milyon 830 min xarici vətəndaş gəlib ki, bunun da 1 milyon 430 min turist olub. Məraqlıdır ki, 2009-cu ildə ölkə hüdudlarını 2 milyon 300 min nəfər tərk edib. Onların əksəriyyətinin turist olduğu bildirilir.

Cədvəl 1

Azərbaycan Respublikasının sərhədini keçən və təndaşların sayı haqqında məlumat¹⁾

	2004	2005	2006	2007	2008	2009
Sərhədi keçən vətəndaşların sayı, nəfər	5528570	6247237	6096490	587453380	419338	345 355
o cümlədən:						
Azərbaycan vətəndaşları	3052023	3703408	3575951	3231641	4259851	4 690 703
Xarici ölkə vətəndaşları	2476547	2543829	2205239	2642892	3782082	3 654 652
Azərbaycana gələn vətəndaşların sayı, cəmi	2857905	3155786	3001984	2932994	39964184	158 595

o cümlədən:						
Azərbaycan vətəndaşları	1578527	1873643	1740023	1600293	2097479	2 328 228
Xarici ölkə vətəndaşları	1279378	1282143	1261961	1332701	1898939	1 830 367
Azərbaycandan gedən vətəndaşların sayı, cəmi	2670665	3091451	3094506	2941539	40455154	186 760

o cümlədən:

Azərbaycan vətəndaşları	1473496	1829765	1835928	1631348	2162372	2 362 475
Xarici ölkə vətəndaşları	1197169	1261686	1258578	1310191	1883143	1 824 285

¹⁾2005-2006-ci illərin göstəriciləri Dövlət Gəmərük Komitəsinin, 2007-ci il və sonrakı illərin göstəriciləri Dövlət Səhəd Xidmətinin məlumatları əsasında qəbul edilmişdir.

Bütün bunları nəzərə alan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev xaricə turist axımının artırmaq üçün cari ildə turizm mərkəzlərində qiymətlərin aşağı salınması ilə bağlı göstərişlər verib. Bu tədbirlərin nəticəsi isə ilin sonunda təqdim edilən statistikadə bəlli olacaq.

Hal-hazırda Azərbaycanda turistlər üçün nəzərdə tutulmuş yataq yerlərinin sayı 30 mindən çoxdur. Mədəniyyət və Turizm Nazirliyinin nəzərdə 137 turizm şirkəti, 57 otel və 48 restoran fəaliyyət göstərir. Turizm İnformasiya Mərkəzləri aşağıdakılardır:

- Ləhic Turizm İnformasiya Mərkəzi;
- Qala kəndində Turizm İnformasiya Mərkəzi;
- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Turizm İnformasiya Mərkəzi;

- Zaqatala Turizm İnformasiya Mərkəzi;
- Naxçıvan Turizm İnformasiya Mərkəzi;
- Gəncə Turizm İnformasiya Mərkəzi;
- Quba Turizm İnformasiya Mərkəzi;
- Lənkəran Turizm İnformasiya Mərkəzi;
- Şəki Turizm İnformasiya Mərkəzi;
- Xaçmaz Turizm İnformasiya Mərkəzi;
- Şamaxı Turizm İnformasiya Mərkəzi;
- Bakı Turizm İnformasiya Mərkəzi.

Qeyd etmək lazımdır ki, son 10 ildə turizmin inkişafında xeyli iş görülmüşdür. Belə ki, Qusar rayonunda, Şahdağın atəkköründə salınan Qışay Turizm Kompleksi ham təyinatına, ham da nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Bu kompleksdə gündə 10 min turist istirahət edəcək. Layihə Avstriya, İsviç, Türkiyə, ABŞ, İtaliya və Birleşmiş Əmirliliklərinin ən qabaqcıl şirkətləri tərafından icra olunur.

Turizmin inkişafına yönəlmis coxsayılı tədbirlər sırasında Bakı şəhərində məşhur özlə şirkətlər tərəfindən inşa olunan mehmənxanə kompleksləri, Qəbələdə inşa olunan turizm potensialı da diqqəti cəlb edir.

Beynəlxalq standartlara uyğun mehmanxana şəbəkəsinin inkişafı bu sahədə çalışan kadrların hazırlanması zərurətini meydana çıxarıır.

Qeyd ermək lazımdır ki, Azərbaycan təbii resursları və kurort-rekreasiya etibyatlara görə çox zəngindir. Xəzər dənizi sahil zonasının təbii mühiti insan istirahəti və müalicəsi baxımından çox yararlıdır. Bolluca gənəş radiasiyası, uzun və geniş çimərliklərdəki nərin qumlar və s. burada kurort-rekreasiya imkanlarının Qaşqazın məşhur Qara dəniz sahilindən üstünlüyünə ayani sübutdur.

IV FƏSİL

GÖMRÜK SİYASƏTİ VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

«Ölkəmizin iqtisadi mənəsəyi və təhlükəsizliyi etibarlı surətdə qorunur»

İlham Əliyev

4.1. Milli iqtisadiyyatın inkişafında gömrük siyasetinin rolu və onun təkamülü

Respublikamızın iqtisadiyyatının sabit artım mərhələsinə daxil olması, sosial-iqtisai, demografik, ekoloji problemlərin dinamik tarazlığına istiqamətlənən yeni tipli milli iqtisadiyyatın yaradılmasını tələb edir. Məhz son dövrə Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu işlahatlar nticəsində sosial-iqtisadi inkişafda böyük uğurlar qazanılıb. Belə ki, 2003-2010-cu illərdə Azərbaycanda ümumi daxili möhsul 7,2 milyard manatdan 41,6 milyard manata qalxmış, artım 5,7 dəfə olmuşdur.

Dünya ölkələrinin tarixi inkişaf təcrübəsinə əsaslanaraq beynəlxalq ticarət nəzəriyyəsi və beynəlxalq ticarətin çoxılık inkişaf tarixinə nəzər salsaq, görərik ki, azad ticarət hayatı keçirilməklə beynəlxalq ixtisaslaşmanın ortaya çıxardığı bütün üstünlüklərdən faydalananın mümkündür. Lakin tam sərbəst xarici ticarət yalnız nazari cəhətdən mümkündür. Təcərübədə isə dövlətlər xarici ticarətə bu və ya digər şəkildə müdaxilə edirlər. Bu isə xarici iqtisadi siyasetin mühüm tərkib hissəsi olan gömrük siyasetinin həyata keçirilməsini nəzərdə tutur.

Gömrük siyaseti dövlətin xarici ticarət dövriyyəsinin gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin uyğun gömrük rejimləri müyyən edilməsi vasitəsilə keçirilməsinin dövlət tənzimlənməsi üzrə məqsədyönlü faaliyyət istiqamətlərini təyin edir. Onun əsas vasitəsini gömrük-tarif sistemi təşkil edir. Gömrük tarifləri gömrük rüsumu alnan malların sistemləşdirilmiş siyahısından ibarətdir.

Beynəlxalq ticarət təcrübəsində azad ticarətin həm bütövlükdə dündəyi iqtisadiyyatına, həm də ayrı-ayrı ölkələrə bir çox faydalalar bəxş etdiyi halda, gömrük rüsumlarından istifadənin səbəblərini araşdırmaq mühüm əhəmiyyət kəsb edir.

Gömrük tariflərinin tətbiqi ölkənin ümumi iqtisadiyyatında, xüsusun də xarici iqtisadi faaliyyətində bəzən mənfi nticələr doğursa da, olducu mühüm əhəmiyyətə malikdir və istər azad ticarət, istərsə də proteksionist ticarət siyaseti həyata keçirən ölkələrdə də onun tətbiqi labüddür.

Gömrük tariflerinin tətbiqinin ölkə iqtisadiyyatına, o cümlədən xəri iqtisadi fəaliyyətə (XİF) nə kimisi təsirlər göstərdiyi və hansı nəticələrə gətirib çıxardığı barədə iqtisadçılar bir çox qənaətə gəlmışlar.

Gömrük tariflerinin tətbiq olunmasının mənfi və müsbət xəttətlərinə töhfəlil edərək amerikan iqtisadçısı P.X.Lindert aşağıdakı nəticələrə görir:

1. Gömrük tarifləri ticarət edən ölkələrdə, o cümlədən onun təşəbbüsçüsü olan ölkədə rifah səviyyəsini çox vaxt aşağı salır.
2. Bir qayda olaraq tariflərin qeydləşməsi ilə əldə edilən nailiyyətlərə başqa yollarla, özü də daha yaxşı nəticələrlə nail olmaq mümkündür.
3. Sərbəst ticarət siyasetindən kənarə çıxmamaq isə aşağıdakı hallarda özünü doğrudur:

a) "Optimal tarif"dan istifadə olunduqda: ağr ölkə hər hansı bir malın dünya qiymətinə təsir göstərə bilirsə, tarifin elə bir səviyyəsini tapmaq olar ki, ölkə xalis mənşət əldə etsin;

b) tarif ən optimal qərar kimi qəbul olunduqda: ağr ölkə iqtisadiyyatında daxili həll olunmaz problemlər mövcuddursa, tarifin tətbiqi bəzən mövəcud iqtisadi passivlikdən faydalı ola bilir;

c) ayrı-ayrı xalis xarici ticarət problemləri həll edildikdə, bəzən gömrüklerin tətbiqi başqa iqtisadi tədbirlərdən daha səmərəli olur;

d) gömrük rüsumları idarəlatla rəqabət aparan istehsalçılar üçün həmişə sərfəlidir, baxmayaraq ki, millatın ümumi rifah səviyyəsi bu zaman aşağı düşür.

Hər hansı bir ölkədə tariflərin doğurduğu iqtisadi nəticələri istər makroiqtisadi baxımdan, istərsə də bu və ya digər mal və yaxud da məlum bazar üçün araşdırıb meydana çıxarmaq mümkündür. Bu nəticələri daha aydın anlamaq üçün mühakimələrimizi yalnız bir mal üzərindən aparaq. Bu zaman fərzi edək ki, zövqlər, digər malların qiymətləri, istehlakçı gəlirləri, texnologiya və istehsal xərclərinə təsir edən amillər sabit qalır.

Fərzi edək ki, idxlə qeyylan gömrük tarifi malin ölkə daxiliindəki qiymətini vergi miqdəri qədər yüksəldir. Onda gömrük vergisinin tətbiqi nəticəsindən daxili qiymətlərin yüksəlməsi istehsalının tətbiq edəcək və daxili istehsal inkişaf edəcəkdir. Bütün bunların nəticəsində isə idxlən həjmi müvafiq suradə azalacaqdır.

Gömrük tariflerinin tətbiqinin bir nəticəsi də istehlakçılarla olan təsirdən ibarətdir. Belə ki, onun tətbiqindən ilk növbədə istehlakçılar ziyan çəkə bilər. İstehlakçıların xarici malları satın alması onu göstərir ki, onlar məhz bu mallara üstünlük verirlər. Lakin gömrüklerin qeydləşməsi ilə əlaqədar olaraq istehlakçılar bu malların alınmasına dəha çox pul sərf edəcəklər və yaxud onlardan az miqdarda satın almağa məcbur olacaqlar. Ona görə də gömrükler istehlakçı məhdudlaşdırır. İstehlakın azalması idxlə olunan malin tələb elastikiyinə təsir göstərir və idxlə də azaldır. İstehlakın azalması isə əhalinin rifah səviyyəsinə mənfi təsir göstərir. Nə-

zərə almaq lazımdır ki, idxlə mallarının qiymətinin artması, son nəticədə yerli malların da qiymətinin artmasına səbəb olur.

Gömrük tariflərinin himayəçilik rolü. Gömrük vergilərinin, idxlə mallarının daxili qiymətlərinin artırılması yerli istehsalçıları xarici rəqabətdən qoruyaraq istehsalın genişlənməsi üçün şərait yaratır. Bunun nəticəsində daxili istehsalın miqdarı xeyli artır. İstehsalçılar maddi və maliyyə etibarlılarını iqtisadiyyatın başqa sahələrində çıxararaq yüksək qiymətlərlə rəqabətə davam gətirəcək bu sahəyə kapital qoya biləcəklər.

Lakin, müasir iqtisadçıların əksariyyəti hesab edirlər ki, sərbəst ticarətin maddi faydalı dəha çoxdur. Himayəçilik milli istehsalçılarla rəqabət təzyiqini azaldır və son nəticədə istehsalın samarəliliyi də azaldır, məhdud mənbələrin israfçılığına yönəlir. Çünkü hər bir vahid istehsal artımı dəha yüksək real istehsal xərcləri ilə başa gəlir. Bundan başqa, ağr himayəçilik siyassəti uzun müddət birtərəflı qaydada ifa tətbiq edilərsə, izafə qorunan müəssisələr gömrük divarları arasında istehsalın məhsuldarlığının artırılması qayğısına qalmır, onların yenisi və on yeni texnologiyaların tətbiqinə marağının azalır.

Onu da nəzərə almaq lazımdır ki, idxlə ilə rəqabət vəziyyətində olan mal istehsal edən istehsalçılar tarifin tətbiqindən o zaman udurlar ki, tarif real olaraq idxlə azaltılmış olsun. İstehlakçıya idxlə malı nə qədər bəha gəlirsə, o, bir o qədər çox yerli mala üz tutur. Bu zaman isə yerli istehsalçılar ham dəha çox mal satışından, həm də yüksək qiymətlərdən faydalanaırlar.

Lakin ümumi ölkə miqyasında götürülürsa, tarif tətbiqindən istehlakçıların itkişi yerli istehsalçılarının əldə etdiyi mənşətdən dəha çoxdur. Çünkü istehsalçılar yalnız yerli malların qiymətinin artmasından mənşət əldə etdikləri halda, istehlakçılar ham yerli, həm də xarici malları yüksək qiymətlərə satın almağa məcburdurlar.


Gömrük tarifləri dövlətin gəlir mənbəyi kimi. Tarifin idxləlatçı ölkədə iqtisadi nəticələri yalnız istehsalçı və istehlakçıların vəziyyətinə təsir ilə bitmir. Gömrük qadağanıcı olmadiqda o, dövlətə gəlir gətirir və dövlətin məhüm gəlir mənbələrindən birini təskil edir. Gömrük gəlirindən daxil olan verginin ümumi miqdəri idxlə əldə edilən malin miqdarının mal vahidinə qeyd olunmuş vergi məbləğinə vurulması yolu ilə hesablanır.

Qeyd etmək lazımdır ki, dünyada ölkələrində "Optimal" gömrük tarifləri nəzəriyyəsi geniş yayılmışdır. Klassik xarici ticarət nəzəriyyəsi "optimal" gömrük tariflərinin tətbiq edilməsi ilə "sərbəst ticarət" ideyasından müəyyən qədər konarlaşmağı mümkün hesab edir. Bunun məhiyyəti odur ki, ağr kifayat qədər böyükdürse, o, idxlə olunan malların qiymətinin bu mallara olan tələbi azaltmaqla aşağı sala bilər. Bu halda həmin ölkə "ticarət şərtlərini" yaxşılaşdırmaq, yəni xarici satıcıları qiymətləri aşağı salmağa məcbur etmək üçün gömrük tarifləri qəbul edə bilər. Tərübədə

bələ hal istehlakı az elastiklik səviyyəsinə malik olan kənd təsərrüfatı mənşələri üçün xarakterikdir.

Bu halda xarici satıcı idxlə rüsumu tətbiq edildikdən sonra mühüm ixracat bazarını itirməmək üçün qiymətləri aşağı salmağa məcbur olur.

Bələ vəziyyət "Masler paradoxu" adlanır və aşağıdakı qrafikdə özəksini tapmışdır.



Qrafik 1.

Qrafikdə $\Theta\Theta$ xətti gömrük tarifi tətbiq edilənədək bazarда mala olan təklifin dinamikasını göstərir; $\Theta\Theta^{**}$ xətti T tarifi tətbiq edildikdən bazarda təklifin vəziyyətini göstərir ki, bu zaman xarici satıcı bazarı itirməkdən qorxaraq T tarifinin məqdarından çox, yəni P_1P_2 qədər aşağı salır; $\Theta\Theta^{***}$ xətti tarif tətbiq edildikdən sonra mal təklifini əks etdirir. Q_1 , Q_2 , Q_3 parametri alınan mənşələrin müvafiq məqdarları, DD_1 xətti isə qiymətdən asılı olaraq idxlə malına olan tələbi göstərir.

Qrafikdən göründüyü kimi, qiymətlər aşağı düşdükçə istehlakçı məsələlərinin höcmü satışın ümumi hömənin Q_1 -dən Q_2 -yə qədər birgə artması $P_1D_1Q_1O$ dördbucaqlı avazının $P_2D_2Q_2O$ dördbucaqlısının sahəsi ilə müyyən ediləcək, istehlakçı faydası isə "a" dördbucaqlı və "b" və "c" üçbucaqlı məqdarında olacaqdır.

Nəzərə almaq lazımdır ki, ixracatçıların qiyməti aşağı salması üçün əsas şərt idxlə edən və gömrük rüsumunu artırın ölkədə istehlakın böyük höcmədə olmasına.

Gömrük rüsumunun real himayəçilik səviyyəsi. Hər hansı bir mala qoyulan gömrük tarifi yalnız hömənin mali istehsalı edən firmaları himaya-

etmir. O, hömənin hömən firmada işləyən fəhlə və qulluqçuların gəlirlərini də himaya edir.

İnkişaf etmiş sənaye ölkələrində gömrük tarifləri elə qurulur ki, vergiye cəlb olunma səviyyəsi malin emalı dərəcəsi artıraq çoxalır. Məsələn, emal olunmamış xam pambıq emalında gömrük rüsumu qoyulmadığı halda, pambıq-parça ipliyi üçün bu tarif 7-9%, hazır məhsul üçün isə 20% səviyyəsindənə ola bilir.

Bununla hər hansı bir ölkənin pambıq-parça məməlati istehlakçı rüsumsuz xarici pambıq satın alaraq real müdafiə səviyyəsinə malik olur ki, bu da gömrük rüsumunun nominal məqdarından xeyli çoxdur. Təcrübədə bu miqdardır rüsumsuz və ya rüsumlu idxlə olunan xammalın xüsusi çəkisi nə qədər yüksəkdirsa, bir o qədər çox olur. Gömrük müdafiəsinin real səviyyəsi aşağıdakı formula ilə müyyən edilir:

$$q = \frac{a_1 t_1}{t - a_1}$$

Burada : t – son məhsul idxləsinə qoyulan gömrük rüsumunun nominal səviyyəsi;

a_1 – gömrük rüsumu olmadığı halda, son məhsulun qiymətində idxlə olunan xammalın dəyərinin payı;

t_1 – idxlə olunan xammalla qoyulan nominal tarif.

Formuladan aydın olur ki, müdafiə səviyyəsi yalnız xammal və hazır məhsula qoyulan rüsumun fərqi artıraq haldə yüksələr. O, hömənin malin emal səviyyəsi azaldıqca da artur. Şübhəsiz, inkişaf etmiş sənaye ölkələrinin bəlsə siyasəti xammal ixrac edən inkişaf etməkdə olan ölkələrin ziyanınadır.

70-ci illərdə aparılmış hesablamalar Avropa İqtisadi Birliyi (indiki Avropa Birliyi), ABŞ və Yaponiyada emal olunan malların gömrük müdafiəsinin həqiqi səviyyəsini üzə çıxardı. Günlümüzdə nominal və real tarif nisbatları arasındakı fərqlər ciddi nümunələr doğurur. Inkişaf etmiş sənaye ölkələrindən isə aşağı nominal tariflər xammala, on yüksək tariflər isə sənaye məhsullarına tətbiq edilir. Bələ vəziyyətdə sənaye məhsullarına tətbiq edilən real tariflər isə daha yüksəkdir ki, bu da inkişaf etməkdə olan ölkələrin sənaye ölkələrinə həzin mal ixrac etməsi yolunda maneədir.

Qeyd etmək lazımdır ki, nəzəriyyəçilər arasında "sərbəst ticarət" tərəfdarları üstünlük təşkil etdi, lakin siyasetçilər arasında "himayəçilik" tərəfdarları çoxluq təşkil edir. Bu zaman onlar himayəçilik siyasetləri ni müdafiə etmək üçün adətən aşağıdakı arqumentləri irəli sürürler:

Ölkə müdafiəsinin təmin edilməsi zərurəti. İqtisadi mahiyyətdən çox, hərbi-siyasi xarakter daşıyan bu arqument, ölkənin müdafiəsinə təmin etmək üçün lazımdır.

gömrük rüsumu ilə himaya olunması məqsədini güdür. Bu ideyanın tərəfdarları göstərir ki, qeyri-sabit dünyada hərb-i-siyasi məqsədlər (özünü müdafiə) iqtisadi məqsədlərdən (dünya ehtiyatlarının səmərəli yerləşdirilməsi) yüksək olmalıdır. Təcrübədə bu siyasetin hayatı keçirilməsi və ehtiyatların strateji sahaların xeyrinə bölüşdürülməsi milli təhlükəsizliyin təminatını yüksəldir, lakin istehsalın səmərəliyini azaldır.

Daxili məşğulluğun artırılması. Öləcək daxilində işçi yerlərinin sayı, xüsusən istehsal dövünlüyü dövründə qoruyub saxlamaq məqsədilə də siyasetçilər bəzən bu və ya digər mal növlərinə rüsum qoyulmasını tələb edirlər. Bu tələb makroiqtisadi göstəricilərin təhlili nəticəsində meydana çıxır. Belə ki, məlum olduğu kimi, açıq iqtisadiyyatda məcmu məsəflər = istehsal xərcələri + kapital qoyuluşları + dövlət məsəfləri + xalis ixracat. Burada xalis ixracat ixracatla idxlətlə arasında olan müsbət fərqdir. Belə bir şəraitdə idxlətlətin azaldılması nəticəsində məcmu məsəflərin artması galirlərin və məşguliyyətin əhəmiyyətli dərəcədə artırmasına sabəb olaraq ölkənin daxili iqtisadi inkişafına müsbət təsir göstərir. Bu zaman başqa məsələləri də nəzərə almaq lazımdır:

1. Hər hansı bir məhsul növü üzrə idxlətin azalması məşguliyyətin strukturuna təsir göstərsə də onun ümumi səviyyəsini dəyişdirə bilmir, çünki məşguliyyət bir sahədə artsa da, o biri sahədə azalır.

2. Məlumdur ki, bütün ölkələr idxləl məhdudiyyəti qoymuşda eyni zamanda müvafiqliyi qazana bilərlər. Bir ölkənin ixracı o biri ölkə üçün idxlərdür. Ona görə də idxlətin məhdudlaşdırılması ilə məşguliyyətin səviyyəsinin artırılması "qonşunu müflis etmək" siyasetidir.

3. Belə halda rüsumdan ziyan çəkən qonşu ölkə də cavab tədbiri görməyə məcbur olacaqdır. Bu isə ticarət sədələrinin yenidən artırılması kimi qorxulan meylin baslanmasına yol açıb.

Sabitlik namına istehsalın diversifikasiyasının artırılması. Bu argument belə bir müdddəyə asaslanır ki, yüksək ixtisaslaşmış iqtisadiyyatda (məsələn, Azərbaycanın neft iqtisadiyyatı və s.) gəlirlər dünya bazarında konyuktura görə gəlir dəyişmələrindən ciddi surətdə asılıdır. Ona görə də hesab olunur ki, sənayenin diversifikasiyasını (buraxılan məhsul çeşidlərinin sayının artırılması) təsviq etmək və xaricdən asılılığı azaltmaq üçün gömrük və ticarət sədələrinin qoymulması lazımdır. Bu yolla xarici siyasi və iqtisadi sarsıntılarından qorunmaqla daxili sabitliyin təmin olunması vacib hesab edilir.

Iqtisadiyyatın yeni yaranmış sahələrinin qorunması. Ən çox istifadə olunan bu argumentin manası ondan ibarətdir ki, zəif inkişaf etmiş ölkələrdə iqtisadiyyatın yeni sahələrini müdafiə etmək üçün müvəqqəti tariflərin tətbiqi özünü doğruldur. Ona görə ki, həmin tariflər qüvvədə olduğu müddədə yaradılan yeni sənaye sahəsi təcrübə toplayana və istehsal xərcələrini xarici mal ilə gömrüyün köməyi olmadan rəqəbat mübarizəsinə davam gətirə biləcək həddə qədər azaldanadək idxləl məhdudlaşdırır.

Hesab olunur ki, bu himayaçılık növü yalnız həmin siyaseti yenidən inkişaf etməkdə olan ölkə üçün deyil, həm də ümumiyyətlə, dünya təsərrüfatı sistemi üçün faydalıdır. Bu zaman əsas məsələ tarifin müvəqqəti olması arqumentidir.

Müasir mərhələdə yeni texnologiyaların tətbiqi ilə yeni-yeni istehsal sahələrinin vaxtaşırı meydana gələməsi həmin siyasetin galəcəkdə də hayata keçiriləcəyinə dələlət edir. Bu siyasetdən yalnız inkişaf etməkdə olan ölkələr deyil, bir sıra yüksək inkişaf etmiş sənaye ölkələri də (xüsusilə Yaponiya kimi) istifadə edirlər.

Həmin siyasetin aleyhinə aşağıdakı arqumentlər gətirilir:

1. Gömrük qanunlarını dəyişdirmək o qədər də asan olmadığı üçün müvəqqəti xarakter daşılmaya bilsət. Belə bir təhlükə qeyd olunur ki, göc sahələr rentabelliyi təmin etmədən, gömrükdən əldə etdiyi manfaatın bir hissəsinə həmin qanunların saxlanılması üçün rişəv və s. şəkildə siyasi qüvvələrə sərf edə bilərlər.

2. Yeni yaranmış sahələrin müdafiəsi üçün digər iqtisadi tədbirlər (məsələn, birbaşa subsidiyalar) həyata keçirmək olar.

3. Tarif mədafiəsi heç də həmişə səmərələr ola bilərməz.

Gənc dövlətlərin dövlət gəlirlərinin qorunması zərurəti. İdxaldan vergi alımması sosial problemlər içində boğulan, zəif inkişaf etmiş ölkələr üçün bu problemləri həll etmək məqsədilə hayata keçirildikdə özünü doğruldur. Milli gəliri zəif inkişaf etmiş bu ölkələrin oxunda gömrük gəlirləri budeca gəlirlərinin 1/4 ilə 3/5-i (25-60%) arasında olur. Burada çox vaxt sosial problemlərin həlli iqtisadi səmərə məshhumundan üstün planda durur.

Himayaçılığın tətbiqinə əks arqumentlər. Sərbəst ticarətin iqtisadi çıxışlanmaya yol açdığı, himayaçılıyın isə əks nəticələr doğurduğu haqqda aşağıdakı tarixi faktlar irəli sürülür:

1. ABŞ konstitusiyası ayrı-ayrı ştatları rüsum tətbiq etməyi qadağan edərək Amerikani nəhəng azad iqtisadi zonaya çevirmişdir. Iqtisadçılar ABŞ-in iqtisadi cəhətdən çıxışlanmasında bu məsələyə böyük əhəmiyyət verirlər.

2. XIX əsrin ortalarında Böyük Britaniyanın nisbotan azad beynəlxalq ticarət siyaseti yeritməsi onun sanayeləşməsində mühüm rol oynamışdır.

3. Avropa İqtisadi Birliyinin yaranması üzrə ölkələr arasında gömrük rüsumlarının aradan qaldırılmasına yol açdı. İqtisadçılar yekdil olaraq göstərirler ki, bu son on illiklərdə Qərbi Avropanın sürətli inkişafında vacib amil olmuşdur.

4. 30-cu illərin ortalarından dünyada gömrük sədələrinin azalma meyli, xüsusən II Dünya müharibəsindən sonra dünya iqtisadiyyatının sürətli inkişafına yol açmışdır.

5. Inkişaf etməkdə olan ölkələrin inkişaf yolunun təhlili göstərir ki, milli sənayeni müdafiə məqsədilə idxləl məhdudiyyətini geniş tətbiq edən

ölkələrin iqtisadi inkişaf sürəti nisbətən zəif, açıq iqtisadiyyat siyaseti yeridən ölkələrindən issa yüksək olmuşdur.

Bələdliklə, bütün deyilənlərdən belə nəticəyə gəlmək olar ki, gömrük tariflərinin tətbiqi ölkənin ümumi iqtisadiyyatında, xüsusun də xarici iqtisadi faaliyyətinə bözən mənfi nəticələr doğurşa da, olduqca mühüm əhəmiyyətli malikidir və istər azad ticarət, istərsə də proteksionist ticarət siyaseti hayata keçirən ölkələrdə də onun tətbiqi labüddür.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra seçdiyi dövlət quruluşu və iqtisadiyyatın inkişaf istiqamətləri ölkə iqtisadiyyatını xarici mütəxəsilinən zərərlərindən qorumağa, milli istehsalı müdafiə etməyə qadir olan və bütövlükə dövlətin iqtisadi təhlükəsizliyini təmin edə biləcək orqanın yaradılmasını zoruri etdi. Keçid dövrünün ilk illərində müstəqil Azərbaycan dövlətinin idarəetmə sisteminin aparıcı elementlərindən biri – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi idi. 1995-ci ildən başlayaraq Azərbaycan Respublikası gömrük orqanlarının fəaliyyətyндə köklü dəyişikliklər baş verdi. Gömrük sistemi və infrastrukturun yenidən qurulduğu və bütövlükə gömrük işinin məzmununa yenidən baxıldı. İnkişaf etmiş ölkələrin gömrük təcrübəsinin öyrənilməsi, beynəlxalq tədbirlərə cavab verən gömrük qanunvericiliyinin yaradılması və tətbiqi, Azərbaycan Respublikası gömrük xidmətinin və gömrük əməliyyatlarının təkmilləşdirilməsi kimi mühüm prinsiplər bu yeniləşmənin osasını təşkil etdi.

Təşkilatlı tədbirlərlə bir vaxtda dövlətin gömrük siyaseti də formalasdırıldı. Dövlətin gömrük siyasetinin başlıca məqsədi ölkədə güclü gömrük sistemi yaratmaq idi.

Azərbaycan dövləti keçid dövrünün ilk illərində respublikada güjlü gömrük sisteminin formalasmasına xüsusi diqqət yetirdi və buna qisa bir zamanda nail oldu.

Gömrük sistemi – ümumi anlayış olub, yalnız gömrük siyasetini həyata keçirən dövlət və digər icra hakimiyəti strukturları deyil, habelə onların fəaliyyət formalarıdır.

Müstəqil Azərbaycan dövlətinin hazırda həyata keçirdiyi iqtisadi siyasetin mühüm tərkib hissəsinə gömrük siyaseti təşkil edir.

Gömrük siyaseti – Azərbaycan Respublikasının gömrük ərazisində gömrük nəzarəti və mal dövriyyəsinin daha samarəli tənzimlənməsi, daxili bazarnın qorunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, dövlətin iqtisadi siyasetindən irəli gələn vəzifələrin həyata keçirilməsi, habelə beynəlxalq normalara uyğun gömrük işinin aparılmasıdır. Gömrük işinin hüquqi osasını şərti olaraq 3 yera bölürlər: konstitusiya normaları, gömrük işini tənzimləyən qanunlar, jari normativ-hüquqi aktlar.

Azərbaycan Respublikasında gömrük işini və gömrük siyasetini Dövlət Gömrük Komitəsi həyata keçirir.

Azərbaycan Respublikasının gömrük siyaseti müasir mərhələdə iqtisadiyyatın, maliyyənin, ümumi şəkildə desək, dövlətin daxili və xarici iqtisadi faaliyyətinin osasını təşkil etdiyindən, bu siyasetin düzgün həyata keçirilməsi respublikamızda aparılan iqtisadi islahatlarla sıx surətdə bağlıdır. Yəni müxtəlif inkişaf mərhələlərində gömrük siyaseti dəyişikliklərə məruz qalsa da, onun osas məzmunu olan dövlətçilik həmişə öz məhiyyəti saxlamağıdır.

Müasir mərhələdə gömrük siyasetinin osas xüsusiyyəti yeni iqtisadi münasibatlara kecidli əlaqədar olaraq onun forma və məzmununda yeniliklər edilmiş, tarixən qazanılmış müsbət keyfiyyətlərin qorunub saxlanması və beynəlxalq təcrübənin nailiyyətlərindən istifadə olunması əsasında təkmilləşdirilmişdir.

Gömrük siyasetinin məqsədi xarici iqtisadi fəaliyyətin tənzimləməsindən gömrük mexanizmini hərəkətə gətirən və dövlət büdcəsinin gəlir hissəsində əhəmiyyətli yer tutan rüsum və yiğimlərin toplanmasını təmin edən strategi məsələlərin həyata keçirilməsidir.

Gömrük siyasetinin inkişafı xarici iqtisadi fəaliyyəti tənzimləmə mexanizminin beynəlxalq tədbirlərə uyğunlaşdırılması və milli iqtisadiyyatın maraqlarının dünyəvi qaydalar nəzərə alınmaqla müdafiəsi ilə bağlıdır.

Milli iqtisadiyyatı xarici mənfi təsirlərdən qorumaq, eyni zamanda daxili bazara keyfiyyətsiz malların idxlərimin qarşısını almaq məqsədilə hətərəfli düşünülmüş tədbirlərin həyata keçirilməlidir.

Gömrük siyasetinin başlıca vəzifəsi – Azərbaycan dövlətinin iqtisadi maraqlarının və təhlükəsizliyinin təmin edilməsidir. Qaçaqmalçılıq, gömrük qaydalarının və vergi qanunvericiliyinin pozulması hallarına qarşı mübariza aparılması, narkotik vasitələrin, silahların, Azərbaycan xalqının bədii və arxeoloji sərvətlərinin, eləcə də intellektual mülkiyyətin, nadir fauna və flora nümunələrinin qeyri-qanuni daşınmasının qarşısının alınması hüquq-mühafizə fəaliyyətinin principial müddəələrini osas tutan gömrük orqanlarının ən ümddə vəzifəsidir.

Gömrük siyasetinin hüquq-mühafizə sahəsində səmərəliyinin göstərişisi qaçaqmalçılığın ictimai təhlükəli mütəşəkkil formalarının sistemli şəkildə aşkar edilməsi və qarşısının alınmasıdır.

Bu siyasetin dövlətin iqtisadi maraqlarının qorunmasına yönəldilmiş əsas istiqamətlərindən biri xarici iqtisadi fəaliyyət iştirakçılarının valyuta əməliyyatlarına müükəmməl nəzarət sisteminin yaradılmasıdır.

Müasir mərhələdə gömrük siyasetinin hazırlanması, onun ölkədəki iqtisadi vəziyyətin dəyişməsinə reaksiyət və əvvəlki, milli maraqların qorunmasına istiqamətləndirilməsi, eləcə də bir sira digər məsələlərə yeni münasibət formalasdırılması zərurəti meydana çıxmışdır.

Bu problem, demək olar ki, bütün fəaliyyət sahəsini və bütün idarəetmə səviyyələrini əhatə edir və kompleks xarakter daşıyır.

İlk növbədə xarici iqtisadi fəaliyyətin liberallaşdırılması və Azərbaycan Respublikasının beynəlxalq əmək bögüsündə daha faal iştirakı şəraitində onun tənzimlənməsinin və gəmrük siyastənin formalşdırılmasının elmi əsasları hazırlanmalıdır. Bu zaman milli istehsalçıların səmərəli müdafiəsinin əsul və vasitələri nəzərdə tutulmaları və əsaslanırmalıdır.

Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatlarına üzv olmağa hazırlaşması, müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulması ilə əlaqədar olaraq öhdəliklər görməsi gəmrük siyastənin, xarici iqtisadi fəaliyyətin tənzimlənməsi qaydalarının və prosedurlarının beynəlxalq normalara uyğunlaşdırılması məsələsini on plana çəkir. Bununla əlaqədar olaraq xarici iqtisadi fəaliyyətin, qacaqmalçılığın qarşı mübarizə üsullarının sərbəstləşdirilməsinin, milli istehsalçıların müdafiəsinin və ixracın stimullaşdırılmasının hüquqi təminatının təkmilləşdirilməsi zorulur yaranır.

Gəmrük siyaseti daxili və xarici siyasetlə bağlı olub dövlətin maraqalarını əks etdirir. Bu siyasetin özü dövlətin iqtisadi əsasıdır. Müxtəlif inkişaf mərhələlərində o, dəyişikliklərə uğrasa da, onun əsas məzmununu təşkil edən dövlətçilik dəyişməz qalır.

Azərbaycan Respublikasında gəmrük işi hüquq-mühafizə orqanları kimi vahid sistem təşkil edən gəmrük orqanları tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının gəmrük işini bilavasitə həyata keçirən orqanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq edilən əsasnamalara uyğun fəaliyyət göstərirlər.

Azərbaycan Respublikası gəmrük orqanlarının vahid sisteminin müayyan olunması, gəmrük orqanlarının tərəfdarılması, yenidən təşkili və ləğv edilməsi müvafiq icra hakimiyəti orqanı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının gəmrük işini malların və naqliyyat vasitələrinin Aazarbaycan Respublikasının gəmrük sərhədindən keçiriləsinin qaydaları və şərtləri, gəmrük ödənişlərinin alınması, gəmrük rəsmənləşdirilməsi, gəmrük nəzarəti və gəmrük siyastənin həyata keçiriləsinin digər vasitələri təşkil edir.

«Gəmrük Məcəlləsi» və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, heç kəsin Azərbaycana mal və nəqliyyat vasitələri gətirməsi və ya aparılması hüquq olindən alına və ya məhdudlaşdırılmış biləz.

Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan bəri öz həyatını, dövlətini, iqtisadiyyatını, milli mənafətlərini asas tutaraq demokratiya principləri əsasında qurur. Bu da bütün iqtisadi sistemin ciddi şəkildə yenidən qurulmasını qarşıya bir şərt kimi qoyur. Bununla əlaqədar Azərbaycan azad iqtisadiyyat, bazar iqtisadiyyatı principləri əsasında yenidənqurma strategiyasını elan etmişdir və bu yolla da gedir.

Gəmrük siyaseti dövlətin xarici ticarət dövriyyəsinin gəmrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsinin uyğun gəmrük rejimləri müəyyən edilməklə dövlət tənzimlənməsi üzrə məqsədönlü fəaliyyət istiqamətlərini təyin edir.

Gəmrük siyasetin formalşdırılması və həyata keçirilməsində iştirak edən institutların məcməsi, həminin onun həyata keçirilmə metodları, sahəyətli dövlət orqanları tərəfindən gəmrük tənzimlənməsi metodlarının istifadə qaydası gəmrük siyaseti mexanizmini anlaysıñ təxil edir.

Gəmrük siyaseti xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin əsas principləri ilə müəyyən edilir. Gəmrük siyaseti xarici ticarət siyaseti ilə six bağlıdır və aşağıdakı məsələləri təşkil edir, onları tənzimləyir:

- Azərbaycan dövləti xarici ticarət fəaliyyətinin vahid dövlət tənzimləmə sistemi və onun həyata keçirilməsinə nəzarət;

- vahid valyuta nəzarəti sistemi;

- Azərbaycanın gəmrük ərazisinin bütövlüyü;

- xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsində iqtisadi tədbirlərə üstünlük verilməsi, xarici ticarət fəaliyyəti iştirakçılarının hərabərliliyi və hər hansı formada ayrı-seçkiliyə yol verilməməsi;

- xarici ticarət fəaliyyəti iştirakçılarının hüquqi qanuni maraqlarının dövlət tərəfindən qorunması;

- dövlətin və onun orqanlarının xarici ticarətə lüzumsuz müdaxiləsinin, onun iştirakçılarına və bütövlükde ölkə iqtisadiyyatına zərər vurmaşının qarşısının alınması və s.

Ölkədə aparılan gəmrük siyaseti dövlətin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Belə ki, iqtisadi təhlükəsizlik məsələləri Ölkənin iqtisadiyyatını, sosial-siyasi vəziyyətini, müdafiə qabiliyyətini və mətəraqqı inkişaf sahəyini təmin edə bilən vəziyyəti, tarazlaşdırma problemlərinin həlli yollarını, mümkin xarici və daxili təhlükələrə müqavimət və milli iqtisadi maraqların xarici maraqlardan mümkün qədər asılı olmamasını nəzərdə tutur.

Gəmrük siyaseti onun həyata keçirilməsi üçün başlıca zəmin olan gəmrük xidmətinin fəaliyyətinə arxalanır. Eyni zamanda, gəmrük tənzimlənməsinin yalnız gəmrük orqanlarının fəaliyyəti ilə eyniləşdirmək olmaz. Gəmrük siyasetinin formalşdırılması və həyata keçirilməsi mürakkəb proses olub hakimiyətin hər üç qanadının - qanunvericilik, iera və məhkəmə hakimiyətinin və həmcinin bu işdə maraqlı olan təsərrüfatçılıq və sahibkarlıq dairəsinin bilavasitə iştirakı ilə reallaşdırılmalıdır.

Gəmrük siyaseti ölkənin iqtisadi siyasetinin mühüm tərkib hissəsi olmaqla yanaşı, respublikanın gəmrük ərazisində mal mübadiləsinin tənzimlənməsi və gəmrük nəzarəti vasitələrindən effektiv istifadə edilməsi ilə daxili bazarın müdafiəsi üçün tijarət-siyasi məsələlərin həlli, milli iqtisadiyyatın inkişafının stimullaşdırılması, dövlətin iqtisadi siyasetinin əsas məsələlərinin həllinə təkan vermək məqsədi güdür.

Gömrük siyasatının mahiyəti öz əksini gömrük-tarif qanunvericiliyində, müxtalif istiqamətləi beynəlxalq gömrük birləşmələri və münasibətləri yaradılmasına, sərbəst gömrük və ticarət zonalarının təşkil edilməsindən təpir.

Gömrük siyasəti dövlətin iqtisadi və xarici ticarət siyasatının ayrılmaz hissəsidir və buna görə də hökumətin ümumi iqtisadi strategiyasının məqsəd və vazifələrindən asildir.

Ölkə iqtisadiyyatının inkişaf səviyyəsi və daxili istehsalçıların beynəlxalq rəqabət qabiliyyətindən asılı olaraq xarici iqtisadi siyasatın, o cümlədən də gömrük siyasatının proteksionizm, yumşaq proteksionizm, yumşaq sərbəst ticarət və sərbəst ticarət (fritrederçilik) növleri tətbiq edilir. Bu istiqamətlər eyni zamanda ölkə iqtisadiyyatının xarici iqtisadi müdaxilələrə açıqlıq dərəcəsini nümayiş etdirir.

Proteksionist gömrük siyasəti yerli istehsalın inkişafı üçün daha alverişli şərait yaradılmasına yönəldilir. Onun əsas məqsədləri idxlən mallara gömrük vergi qoymasının daha yüksək səviyyəsini tətbiq etməklə başlıca edilir.

Proteksionist siyasətdən fərqli olaraq sərbəst ticarət siyasəti gömrük rüsumlarının daha aşağı – minimum səviyyəsini nəzərdə tutur və daxili bazara xarici malların daha çox cəlb edilməsinə töhrük edir.

Gömrük siyasatının həyata keçirilməsinin əsas vasitələri gömrük rüsumları, yiğimləri (tarif və ya iqtisadi tənzimləmə), gömrük rəsmiləşdiriləsi və gömrük nəzarəti amaliyyatları, xarici ticarətin lisenziallaşdırılması və kvotlaşdırılması (qeyri-tarif və ya inzibati tənzimləmə) tərəbüsü ilə bağlı olaraq müxtəlif gömrük məhdudiyyatları və rəsmiyətidir.

Gömrük siyasəti müxtalif hüquq normaları və gömrük qaydaları əsasında həyata keçirilməlidir və bu da gömrük hüquq məshumunu meydana çıxarı.

Gömrük siyasatının dəqiq hüquqi əsaslandırılması ilk növbədə ona görə vacibdir ki, sahibkarlıq və biznes faaliyyətinin bu və ya digər istiqamətlərinin imperativ tənzimləyərkən onun həyata keçirilməsi vasitələri istər-istəməz mülkiyyət siyasatının xarici münasibətlərə təsiri üçün beynəlxalq-hüquqi xarakterli öhdəliklər yaratğından onun normallaşdırılması zərurətini doğurur.

Gömrük işi haqqında Azərbaycan Respublikasının Qanunvericiliyi «Gömrük Məcəlləsi»ndən, «Gömrük Tarifi Haqqında» Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

«Gömrük Məcəlləsi» və Gömrük Tarifi haqqında Qanun Gömrük münasibətlərinin hüquqi tənzimlənməsində baş mövqədə durur və gömrük praktikasında meydana çıxan bütün əsas hüquqi məsələləri shəhər edir. Hüquqi qüvvəsinə görə onlar yalnız Konstitusiyadan geridə qalır və bütün gömrük qanunvericiliyinin qurulduğu və inkişaf etdirildiyi hüquqi bazanı təşkil edir.

Hal-hazırda respublikamızda gömrük münasibətlərini tənzimləyən qanun qüvvəli aktların aşağıdakı əsas növleri tətbiq edilməkdədir:

1.Konstitusiyadan 99-cu maddəsinə əsasən Azərbaycan Respublikasında icra Haikmiyyətinin Prezidentə mənsub olması ilə əlaqədər olaraq xarici siyasatın, o cümlədən də onun tərkib hissəsi olan xarici iqtisadi və gömrük siyasatının strateji istiqamətlərinin müyyənənləşdirilməsi Prezidentin fərmanı və sorançamları ilə öz həllini tapmış olur.

Keçid dövrünün ilk illərində Azərbaycan Respublikası Prezidentinin fərمانları və sorançamları Gömrük Məcəlləsi və Gömrük tarifi haqqında qanun qəbul edilənə qədər gömrük münasibətlərinin əsas hüquqi və sosial cəhətləri Prezidentin fərmanları ilə tənzimlənirdi.

2.Nazirlər Kabinetinin qarşaları ilə, adətən, gömrük siyasəti və gömrük hüququnun mühüm məsələləri tənzimlərin və daha yüksək statusa malik aktların icra mexanizmini müyyən edilir.

3.Bir neçə dövlət orqanı tərəfindən qəbul edilən qanun qüvvəli aktlar. Bu qəbildən olan aktlara nümunə kimi Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi və Vergilər Nazirliyinin birgə təsdiq etdikləri, MDB ölkələri hüdudları kənarından respublikaya gətirilən minik avtomobil-ların aksis vərgisinin tətbiqi qaydaları haqqında məlumat və s. Göstərmək olar.

4.Dövlət Gömrük Komitəsinin normativ aktları. Gömrük Məcəlləsinin 9-cu maddəsinə əsasən Dövlət Gömrük Komitəsi öz solahiyətləri daxilində Azərbaycan Respublikasının gömrük orqanları, bütün başqa dövlət orqanları, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq idarələr, müəssisələr və təşkilatlar, habelə vəzifəli şəxslər və vətəndaşlar üçün icrası məcburi olan normativ aktlar qəbul edir.

Qeyd etmək lazımdır ki, dövlət müstaqilliyi hər dövlətin gömrük məsələlərinin birtərəfli qaydada daxili qanunvericiliklə tənzimlənməsi zərurətini meydana çıxarı. Lakin hər bir dövlətin geosiyasi mövqeyi və ayrı-ayrı dövlətlərlə əlahiddə münasibətləri bu məsələlərə xüsusi yanaşma metodları tətbiq edilməsini şərtləndirir. Eyni zamanda gömrük siyasatının beynəlxalq əhəmiyyəti açıq-əskardır və nəticədə bu məsələlər razılışdırma tənzimlənməsinin mövzusuna çevrilir. Əgər hər hansı bir dövlət, gömrük məsələlərinin həlli zamanı digər dövlətlərin maraqlarını nəzərə almırsa və ya onların mənəfəyinə zərba vura bilən siyaset yerdirdi, xarici iqtisadi əlaqələri və bütövlükdə beynəlxalq əlaqələri mürəkkəbəldərən konfliktler meydana çıxa bilər.

Rusiya İmperiyası ilə Hollandiya arasında, Böyük Britaniya ilə Fransa arasında mövcud olmuş «Gömrük Mühəribəsi» tarixi faktlardır. Gömrük sahəsində beynəlxalq-hüquqi əməkdaşlıq, hamçinim müasir gömrük tariflərinin mürəkkəbliyi, coxsayılı gömrük rəsmiləşdirilmələri qaydaları gündəlik zərurət halına gətirilir.

Beynəlxalq ticarət dövriyyəsinin inkişafı, turist mübadiləsi, humanitar əlaqələr görürk siyasetinin əsas istiqamətlərinin və müxtəlif dövlətlərin eyniliyi normativ aktlarının koordinasiyasını nəzərdə tutan görürk qanunvericiliyinin eyniləşdirilməsini zəruri edir. Milli normaların yaxşılaşdırılmasına yardım edilmiş, beynəlxalq hüquq və əldə edilmiş hükmütlərə razılışmalar principine əsaslanan beynəlxalq görürk rejiminin yaradılması on plana çıxır. Milli görürk-hüquq sistemlərinin eyniləşdirilməsi beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi və inteqrasiya proseslərinin dərinləşdirilməsi üçün əlverisi şərait yaradır.

Hal-hazırda Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına və Avropanı daxil olmaq arzusunu keçid şəraitində daxili qanunvericiliyə müvafiq dəyişikliklər edilmişsinə, tətbiq edilən hüquqi normaların beynəlxalq normalarla yaxınlaşdırılmasını, rasmiləşdirmə əməkdaşlığının sadələşdirilməsini, sürətləndirilməsini nəzərdə tutur. Son zamanlar qəbul edilmiş bir sira qərarları bu istiqamətdə atılmış mühüm addımlar kimi qəbul etmək lazımdır. Vahid idxlər görürk rüsumunun tətbiqi, əlavə dəyər vergisi məsələlərinin əvvələşdirilməsi, bəzi mallara aksiz vergisinin tətbiqi bu qəbildən olan tədbirlərin vəcib marhələləridir.

Görürk sahəsində beynəlxalq-hüquqi əməkdaşlıq ilk növbədə poçt göndərişlərinə görürk nəzarətini - danış, damiriyolu, hava, avtomobil yolları ilə və qarşılıq daşılmalarında görürk qaydalarının eyniləşdirilməsini, daimi yaşamaq üçün başqa ölkələrə gedən şəxslərin hüquqi statusunu, sərnişinlərdən ayrı gedən müşayiət olunmayan bağıjın görürk rejiminini əhatə edir.

Azərbaycan dövlətinin görürk sahəsində beynəlxalq hüquqi əməkdaşlığı əsasən beynəlxalq təşkilatlar, o cümlədən Ümumdünya Görürk Təşkilatı, MDB Görürk Rəhbərləri Şurası çərçivəsi, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsi, ikitərəfli münasibətlər əsasında ayrı-ayrı dövlətlərin görürk orqanları ilə əməkdaşlıq formasında həyata keçirilir.

Görürk sahəsində tətbiq edilən normativ aktlara ilkin nəzarət daxili qanunvericiliyin, qüvvədən olan beynəlxalq müqavilələrin müddəələrindən uyğunluq hallarını istisna etməyi imkan verir.

«Görürk Macallası»nın 6-ci maddəsinə görə Azərbaycan Respublikasının dövlətlərə müqavilələrində müsəyun edilən qaydalar bu Məcəllədə və Görürk İşi haqqında Azərbaycan Respublikasının digər qanunreicilik aktları ilə nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, dövlətlərə müqavilələrin qaydaları tətbiq edilir.

Milli iqtisadiyyatın formalasdırılması bazar mexanizmi və dövlətin müraciəli siyasetinin tədqiqini iqtisadi nəzəriyyənin aktual bir probleminə çevirmişdir. Belə bir şəraitdə ümumbaşarı inkişaf meyilli ilə spesifik milli inkişaf modellərini uzlaşdıraraq, məhz respublikamıza xas səmərəli keçid və inkişaf konsepsiyasının işləniləb hazırlanması və bu

prosesdə dövlət tənzimlənməsinin yeri və rolinin düzgün müyyənləşdirilməsi nəinki nəzəri, eləcə də əməli əhəmiyyət kəsb edir. Keçid dövründə bu problemlərin həlli respublikamızda həyata keçirilməsi nəzərdə tutulan transformasiya dayışıklıkların milli təkrar istehsal problemlərinin samorəliliyi ilə qarşılıqlı əlaqə və asılılıqda həlli edilməlidir. Bu konkret problemlərlə yanaşı, keçid marhələsində respublikamızda işləniləb hazırlanan inkişaf modelinin qarşısında bir tərəfdən bazar iqtisadiyyatına keçidlə bağlı olaraq sosial-iqtisadi münasibətlərini baza sisteminin tələblərinə uyğun yenidən qurmaq, digər tərəfdən isə Azərbaycanın suveren dövlətə çevriləməsi ilə əlaqədar olaraq təkrar istehsal prosesinin müstəqil xarakteri daşıdığı müasir dövrədə ölkəmizin siyasi, iqtisadi müstəqilliyini reallaşdırmağa imkan verən sağlam milli iqtisadiyyatı formalaşdırmaq vəzifəsi durdur.

Keçid dövründə formalaslanmış milli iqtisadiyyat, cəmiyyətdə sistem dəyişikliklərinin xüsusi şəraitinin, həyata keçirilən iqtisadi siyasetin, daxili və xarici amillərin, habelə müxtəlif sosial-iqtisadi proseslərin nəticəsi kimi formalaslaşır.

Milli iqtisadiyyat problemi öz əksini siyasi iqtisadiyyatın tarixi möktəbinin nümayəndələri olan Q.Şmoller, V.Zombarl, M.Veber və A.Oyke-nin təcdiqatlarından götürülür. Məlum iqtisadi ədəbiyyatda «milli iqtisadiyyat» anlayışına verilən başlıca təriflərin araşdırılması onu aşağıdakı kimi dəyərləndirməyə imkan verir:

-milli iqtisadiyyat hər hansı bir təsərrüfat forması və ya formasıya ilə bağlı bir kateqoriya olmayıb, özündə cəmiyyətin, iqtisadiyyatın müxtəlif inkişaf pillələrinin, strukturunu, xüsusiyyətlərini milli xüsusiyyətlər baxımından əks etdirir.

-milli iqtisadiyyat dedikdə, səhəbat heç də bir millətə mənsub iqtisadiyyatdan getmir. Bu, bütöv cəmiyyət, ümumdövlət səviyyəsində fəaliyyət göstərən və həmin cəmiyyətdə yaşayış bütün xalqa məxsus və onun mənafelərini əks etdirən iqtisadiyyatdır.

-milli iqtisadiyyat dedikdə beynəlxalq iqtisadiyyatla qarşılıqlı əlaqə və asılılıq halında olan ayrı-ayrı ölkələrin inzibati ərazi sərhədləri üzrə təbii coğrafi, sosial-iqtisadi və texniki-texnoloji fərqlərinə görə bölünən müstəqil təsərrüfat sistemi başa düşür.

-milli iqtisadiyyat bir-biri ilə qarşılıqlı asılılıqda olan müstəsna dərəcədə mürakəbət ümumiyyətsidə, regional və ölkənin iqtisadi proseslərinin nəticəsi kimi qiymətləndirilməlidir. Ümumən milli iqtisadiyyat anlayışlarına verilən bu xarakteristikalarla razılışmaqla yanaşı, onu qeyd etmək lazımdır ki, milli iqtisadiyyat özünün daxili inkişaf qanuna uyğunluqlarına malik hər hansı bir ölkənin hüdudları çərçivəsində fəaliyyət göstərən milli təkrar istehsal əhatə edən institutsiyal quruluş, milli döyərləri, mentalitetləri, əhalisinin iqtisadi təfaşkü ilə fərqlənən, tarixi varisliyi özündə əks etdirən mürakəbət bir sosial-iqtisadi təsərrüfat orqanızdır.

Kecid dövründə formallaşan milli iqtisadiyyatın inkişaf səviyyəsini ancaq iqtisadi göstəricilərlə xarakterizə etsək qətiyyən düzgün olmazdı. Ümummilli Liderim Heydər Əliyev göstərirdi ki, «XX əsrə Azərbaycan xalqının ən böyük nüfusunun, şübhəsiz ki, Azərbaycanın müstəqil dövlətinin yaradılmasıdır... Məhz bu müddət ərzində Azərbaycan xalqı öz müstəqil dövlətinin konstitusiyasını qəbul etmişdir... yaşıyışımızın bütün sahələrini şəhər edən köklü dəyişikliklər əldə edilmiş və islahatlı hayatı keçirilmiş, bu proses və bun da davam edir. Eyni zamanda son on illikdə makroiqtisadi göstəricilərinin dinamikasında çox yüksək nöticələr əldə edilmişdir». Eyni zamanda bu illərdə sosial-iqtisadi inkişafın elmi təhlili bu prosesləri bir manalı qiymətləndirməyə imkan vermir.

Bütün bunları nəzərə alaraq milli iqtisadiyyatın formallaşması gedidində respublikamızda baş verən sosial-iqtisadi prosesləri tədqiq edərkən müxtəlif iqtisadi məktəblərin inkişafına yanaşma metodologiyası və qiymətləndirməsi üsullarından kompleks istifadə etməyə çalışmaq lazımdır.

Qeyd etmək lazımdır ki, milli iqtisadiyyatlar inkişaf səviyyəsindən asılı olmayaq müxtəlif quruluşa malik oールar. Belə ki, məlumat tarixi, iqtisadi, təbib və s. şörtlərdən asılı olaraq ayri-ayri ölkələr müxtəlif qrup məhsullar üzrə ixtisaslaşırlar. Buna uyğun olaraq, son nöticədə əmtəə, xidmət və kapitalların idxlər və ixracının həcmi və quruluşu iqtisadiyyatın strukturundan, xüsusun xarici iqtisadi əlaqələrin xarakterindən çox asılı olur. Bu məqsədə milli iqtisadiyyatın xarakterini beynəlxalq ticarətin təsirini aşkara çıxarmaq üçün aşağıdakı göstəricilərdən istifadə məqsədə uyğun hesab edila bilər:

1. Ölkənin əhalisinin beynəlxalq ticarətdən asılılıq əmsali. Bu ölkə daxilində istehlak olunan bütün əmtəə və xidmətlərin xaricdən daxil olan əmtəə və xidmətlərin həcmində nisbət kimi müyyən olunur;

2. İdxal və ixracın milli gəlirə nisbəti kimi müyyən edilir;

3. İdxal və ixracın elastikiyyinin, qiymətə və gəlirə nisbəti. Bu gəlir və qiymətin nisbi dəyişməsindən asılı olaraq idxlər və ixracın nisbi dəyişməsi və s.

Qeyd etmək lazımdır ki, keçən XX əsrin sonuncu qərəbinə dən dən dünyada baş verən proseslər nəinki, artımın mərhələlərini, eləcə də onun amlılardan nisbatını, hətta məqsədini mühüm dəyişikliklərə uğradı.

Bəsləki, 80-ci illərdə iqtisadi artımı inkişafın məqsədi elan edən Dün-ya Bankı 1991-ci ildə hazırladığı məruzadə yazılır: «... inkişafın məqsədi əhalinin hayat səviyyəsini yaxşılaşdırmaqdandır. Orada qeyd olunur ki, həyatın keyfiyyətinin yaxşılaşdırılması, gəlirlərin səviyyəsinin artırılması ilə yanşı, təhsilin, sağlamlığın, ətraf mühitin yaxşılaşdırılmasını, imkanların bərabərliyini, şəxsi azadlığın genişləndirilməsini nəzərdə tutur».

Həmin konsepsiyanaya uyğun olaraq inkişaf çoxplanlı bir proses olmaqla insanların davranışlarında, sosial strukturunda, ictimai institut-

larda, həyat səviyyəsindəki qeyri-bərabərliyi yumşaldan, işsizliyi azaldan, iqtisadi artımı sürətləndirən bir prosesdir.

Dünyanın müxtəlif ölkələrində inkişafın təmin edən iqtisadi və qeyri-iqtisadi amilları ətraflı təhlil edərək 1971-ci ildə Nobel Mükafatı almış Saymon Kuznets iqtisadi artımın üç əsas cəhətini qeyd edir.

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi artımın qeyd olunan üç əsas cəhəti və altı amilin fəaliyyətindən yüksək son nöticələr əldə olunması, bazar mexanizmi konsepsiyanı daxilində müvafiq iqtisadi siyasetin işlənilməsi və həyatda keçirilməsinə təlab edir. Bununla yanaşı, bir çox ölkələrin, xüsusun Yaponiya, Cənubi Koreya və digər Şərqi Asiya ölkələrinin, o cümlədən, inkişaf konsepsiyanı daha çox iqtisadi nəzəriyyənin milli sistemindən söykənən Almaniyannın təcrübəsi səbəb edir ki, iqtisadi tərəqqiyə nail olmaq üçün ölkədə mütəraqqi iqtisadi siyasetin işlənilməsi kifayət deyildir. Dünya Ölkələrinin təcrübəsi göstərir ki, cəmiyyətin inkişafının ümida problemlərini həll edə bilmək bacarığı aneaq düzgün seçilən iqtisadi siyasetlə müəyyən olunmur.

Hal-hazırda kecid mərhələsində müstəqil dövlətə çevrilən, eyni vaxtda yeni iqtisadi sistəmə keçən, xüsusən, ərazisi Ermanistan tərəfindən işğal edilən Azərbaycanda milli mənafələr iqtisadi inkişafın xarakterinə güclü təsir göstərir. Keçid dövründə ölkəmizin qarşısında duran on başlıca makroiqtisadi məqsədlər hər seydan əvvəl, birləşici, sosial-iqtisadi inkişafın vəhdətinin təmin edilməsinə və respublika ərazisində vahid iqtisadi məkanın bərpə edilməsinə; ikincisi, milli iqtisadiyyatın iqtisadi təhlükəsizliyinin təmin edilməsini; üçüncüüsü, milli iqtisadiyyatın mümkün qədər beynəlxalq miqyasda rəqabət qabiliyyətinin artırılması; dördüncüüsü, cəmiyyətdə sosial sabitliyin təmin edilməsi ilə bağlı tədbirlər sisteminin həyata keçirilməsinə tələb edir.

Həzirki şəraitdə bazar iqtisadiyyatına kecid dövründə milli iqtisadiyyatın inkişaf konsepsiyanının işlənilməsi hər seydan əvvəl inkişafın üstünlüyü və milli prioritetlərin dəqiq müzəyyənləşdirilməsini tələb edir. Dünyada ölkələrdə inkişaf üstünlüğünün formallaşmasının müxtəlif modelləri mövcuddur. Belə ki, sənayeə inkişaf etmiş ölkələrdə rəqabət üstünlüyü dən çox elmi-tekniki tərəqqi və texnoloji təkmilləşmə əsasında əmək məhsuldarlığının yüksək səviyyəsi ilə təmin olunur. Bir qayda olaraq, bu da ölkə əhalisinin yüksək həyat səviyyəsinin təmin edilməsi ilə müşayiət olunur. Eyni zamanda kecid dövründə olan ölkələrdə ilkin mərhələdə rəqabət qabiliyyətinin təmin edilməsi dən çox əhalinin aşağı həyat səviyyəsi və əməkhaqqının təmin edilməsi hesabına əldə olunur.

Həzirki şəraitdə Azərbaycanın yeni iqtisadi sistəmə keçməsi respublikamızda ayrı-ayrı sahələrin və bütünlükdə ölkənin iqtisadiyyatının rəqabət üstünlüğünün yeni meyar və ölçülərə söykənməsini tələb edir. Bu isə öz növbəsində bir çox hallarda yeni müəyyənləşən iqtisadi inkişaf konsepsi-

yasının ənənəvi ilkin şərtlərindən və imkanlarından, amillərindən imtina edilməsini qarşıya qoya bilər. Keçid dövründə ölkəmizdə iqtisadiyyatın bazarın tələblərinə uyğun yenidən qurulması və onun rəqabət qabiliyyətinin təmin edilməsi, innovasiya proseslərinin əksinə güclənməsinə tələb edir.

Qeyd etmək lazımdır ki, hər hansı bir sahənin rəqabət qabiliyyətinin artırılmasına və yaxud zəifləşməsinə ölkədə seçilən milli üstünlükler və iqtisadi tərəqqinin konsepsiyası da mühüm təsir göstərir. Belə ki, makroiqtisadi səviyyədə milli iqtisadiyyatın quruluşu əsərləndə, ölkədə mövcud iştirahət resurslarının istifadəsi nisbətində yaranmış faktiki vəziyyəti əks etdirir. Bu isə nöticədə ixtimai əmək bölgüsü ilə müəyyən olunan resursların bölgüsü milli gorlinin iştirahəti, bölgüsü, mühəbadiləsi iştirahətkinə mühüm təsir göstərir. Bu baxımdan hər hansı bir ölkədə resurslar balansı, milli iqtisadiyyat və milli bazarın formalşamasında mühüm rol oynayır. Bununla belə əsas problem bu resurslardan necə istifadə olunması ilə bağlıdır.

Milli iqtisadiyyatın tamlığı və yetkinliyini xarakterizə edən üçüncü qrup meyarlar institusional amilləri başqa sözlə, iqtisadi siyasetin işləniləşdirilməsini, bu proseslərdə dövlətin rolunun müəyyənləşdirilməsini, hazırlanmasını, habelə bazar subyektlərinin hüquqi münasibətlərinin milli iqtisadiyyatın formalşamasına nə dərəcədə xidmət etməsini nəzərdə tutur.

Milli iqtisadiyyatın ümumdünya təsərrüfatında oynadığı rol və onun yeri, hər şəydan əvvəl həmin dövlətin iqtisadi inkişaf səviyyəsi, məhsulularının dünya bazارında rəqabət apara bilmək bacarığı ilə yanaşı, onun iqtisadi potensialının həcmi ilə müəyyən olunur. Hər bir ölkənin iqtisadi potensialı, orada iştirahət olunan əmək və xidmətlərin həcmi, quruluş və texniki səviyyəsi, milli məhsulun quruluşundan dünya bazarında rəqabət qabiliyyətli məhsulların xüsusi çəkisi, habelə ölkə daxilində və xaricində yüksilmiş maddi və digər sərvətlərin kəmiyyəti ilə müəyyən olunur.

Qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadi inkişaf səviyyəsini, iqtisadi potensialını, həm də yaxın vaxtlarda hərəkət göstərilə bilən imkanlar baxımdan qiymətləndirmək məqsədəyən olardı.

Iqtisadi inkişaf səviyyəsini müəyyən etmək üçün son illərdə BVF tərəfindən irəli sürülmüş müqayisəli göstəricilər sistemi geniş tətbiq olunur. Bu göstəricilər sistemi qiymətin və xərclərin səviyyəsini inkişaf etmiş ölkələrin müvafiq göstəriciləri ilə müqayisə etmək üçün hazırlanır.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, hər bir ölkədə milli iqtisadiyyatın formalşamasında bu və ya digər amilli rolü müxtəlif olabilir. Burada əsas məsələ mövcud iqtisadi potensialdan və subyektiv amillərdən məmkün qədər səmərəli və məqsədönlü istifadə olunması məsələsidir.

Hazırkı şəraitdə respublikamızın müstəqil dövlətə çevriləməsi natiqində, onun xərici iqtisadi əlaqələrinin xarakteri, prinsipləri və meyar-

ları əsaslı suradə dəyişmişdir. Müasir şəraitdə Azərbaycan dünya bazarında sərbəst çıxmış və kapitalların beynəlxalq hərəkətinə birbaşa, müstəqil suradə qoşulmaq imkanı əldə etmişdir. Odur ki, indiki şəraitdə xərici iqtisadi əlaqələrin saldosu və xarakteri iqtisadi artımın surətini və keyfiyyətini müəyyən edən mühüm bir amillə əvvəlmiş. Artıq Azərbaycan iqtisadi artım tempinə görə bölgədə lider dövlətə çevrilmişdir.

Qeyd etmək lazımdır ki, kifayət qədər iqtisadi potensialın möv-cudluğunu hələ onun avtomatik realşdırılmasına, başqa sözlə, iqtisadi inkişafın yüksək səviyyəsini birbaşa təmin etmər. İqtisadiyyatda vaxtaşılı olaraq baş verən dəyişikliklər, son nöticədə mövcud texnoloji ukladın dəyişilməsinə səbəb olur. Bu zaman baza sahalarında baş verən elmi-texniki yeniliklər iştirahətin müqayisinə əksinə artımına səbəb olmaqla yanaşı, eyni zamanda iqtisadiyyatın strukturunun təkmilləşdirilməsinə da stitümülləşdirir. Bu, öz növbəsində iqtisadi inkişafın dalğavarı hərəkətinə səbəb olur.

XX əsrin 70-ci illərində BMT (Stockholmda 1972-ci il) dünya birliyi karşısındakı yeni bir istiqaməti - davamlı inkişaf yoluunu müəyyənləşdirdi. Daha sonra 1992-ci ilə Rio-de Janeyroda global, regional və ekoloji problemlərin birgə həlli problemi irəli sürüldü və nəhayət, 2002-ci ilin sentyabr ayında Yohansburqdə Ümumdünya Sammitində davamlı inkişafı təmin etmək üçün qlobal problemlərin həlli üzrə birgə fəaliyyət planı qəbul edildi.

BMT təlimatında «davamlı inkişaf» dedikdə, elə inkişaf başa düşür ki, bugünkü problemlər həll edilərkən, gələcək nəsillərin mənəfəyinə ziyan gətirilmir. Əlbəttə, problemin bu cür xarakterizə edilməsi onun mahiyyətini tam dərk etməyə imkan vermir.

Bu baxımdan «davamlı inkişaf» problemi bərpa olunan resurslar-dan səmərəli istifadəni, başqa sözlə, gələcəkdə onun kifayət hacmdən tökrək iştirahətin xarakterizə edən «davamlı istifadə» anlayışında nəzərdə tutulan məsələlərə birgə hallini tələb edir. Həm də davamlı inkişaf iqtisadi sosial, ekoloji problemlərin müxtəlif səviyyələrde birgə hallini tələb edir. Deməli, «davamlı inkişaf» iqtisadi artımın, hər bir konkret haldə iqtisadi sistemlərin potensialı imkanlarının üstünləşməsini qəbul edir.

Qeyd etmək lazımdır ki, mövcud problemlərin konkret həlli istiqamətləri BMT-nin davamlı mövcudluğ strategiyasında öz əksini tapmışdır. Biz tədqiqat gedişində həmin istiqamətləri ümumbaşarı bir problem kimi qəbul etməklə yanaşı, keyfiyyət baxımdan qiymətləndirərkən ölkəmizin karşısındakı duran əksinə problemlərə üstünlük verəcəyik.

Qeyd etmək lazımdır ki, iqtisadi inkişaf çox amilli, ziddiyətli və omilə cəhdən ölçüləməsi çətin olan müraciət kəbər prosesidir. Bütün burları nəzərdə alaraq, iqtisadçılar iqtisadi artımın dinamikasını əmək və xidmətlərin həcmiin dəyişməsini xarakterizə edən göstəricilərdən birinin timsalında təhlil edirlər. Onu göstərmək vacibdir ki, iqtisadi artımın

süreli, sıfır ve hatta monfi söyleyişi iqtisadiyyatın qənaətbəxş inkişafı və yaxud da böhran væziyyətində olması haqqında tam fikir yürütülməyə imkan vermir. Misal üçün, struktur irəliləyişləri nəticəsində ölkədə bir qrup məhsulların istehsalının azalması və müvafiq suratlarda digərlərinin artımı şəraitində onların dinamikası iqtisadi inkişafın xarakterinə uyğun galmayə bilər. Bu prosesə milli məhsulun fond, material və əmək tutumunun müxtəlif istiqamətdə dəyişməsi həlledici təsir göstərir.

Sonda belə bir natiçaya galırı ki, müstaqillikəldə etmiş və yeni iqtisadi sistemə keçən respublikamız üçün bütün bu problemlərin nəzəri cəhatdən tədqiqi və dövlətin iqtisadi siyassatında nəzərə alması müümət əhəmiyyət kəsb edir. Lakin burada nəzərə alınmamalıdır ki, malum nəzəri dünya inkişaf modelləri na qədər əhəmiyyətli olası da, son nəticədə həmin principların səmərəli reallaşdırılması onların iqtisadi sistemin konkretnıllığını, maddi mənafelərinin nə dərəcədə nəzərə almışından çox asılı olacaqdır.

4.2.Gömrük siyasetinin normativ-hüquqı bazasının formalaşması

Dövlət suverenliyi hər dövlətin gömrük məsələlərinin birtərəfli qaydada daxili qanunvericiliklə tənzimlənməsi zərurətini meydana çıxarıır. Lakin, hər bir dövlətin geosiyasi mövqeyi və ayrı-ayrı dövlətlərlə əlahiddə münasibətləri bu məsələlər xüsusi yanaşma metodları tətbiq edilməsini şərtləndirir. Eyni zamanda gömrük siyasetinin beynəlxalq əhəmiyyəti açıq-askardır və nəticədə bu məsələlər razılışdırılmış tənzimlənməsinin mövzusuna qeyrilir. Əgər hər hansı bir dövlət, gömrük məsələlərinin həlli zamanı digər dövlətlərin maraqlarını nəzərə almışsa və ya onların mənafeyinə zərər vura bilən siyaset yeridirsə, xarici iqtisadi əlaqələri və bütövlükdə beynəlxalq əlaqələri mürakkbəlaşdırılan konfliktlər meydana çıxa bilər.

Gömrük sahəsində beynəlxalq-hüquq əməkdaşlıq, həmçinin müasir gömrük tariflərinin mürakkbəliyi, çoxsaylı gömrük rəsmiləşdirilmələri qaydalarını gündəlik zərurət halına gatırır.

Beynəlxalq ticarət dövriyyəsinin inkişafı, turist mübadiləsi, humanitar əlaqələr gömrük siyasetinin əsas istiqamətlərinin və müxəlif dövlətlərin eynitilmiş normativ aktlarının koordinasiyasını nəzərdə tutan gömrük qanunvericiliyinin cynilşdirilməsini labüb edir. Milli normaların yaxınlaşdırılmasına yardım edilməsi, beynəlxalq hüquq və əldə edilmiş hökmütlərərərəzəlşəmələr prinsipinə əsaslanan beynəlxalq gömrük rejiminin yaradılması on plana çıxır. Milli gömrük-hüquq sistemlərinin eynilşdirilməsi beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi və ineq-rasiya proseslərinin dörnləşdirilməsi üçün əlverişli şərait yaradır.

Gömrük qaydalarının əsas cynilşdirmə vasitələri beynəlxalq müqavilələrin və ixtisaslaşmış beynəlxalq təşkilatların tövsiyələridir.

Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına və Avropanın daxil olmaq arzusu keçid dövrü əraflısında daxili qanunvericilikdə müvafiq dayışıklıklar edilməsini, tətbiq edilən hüquqi normaların beynəlxalq normalara yaxınlaşdırılmasını, rəsmiildəşdirme aməlyatlarının sadələşdirilməsini, səratlandırılması və cymildəşdirilməsinə nəzərdə tutur. Son zamanlar qəbul olmuşdur bir sıra qararları bu istiqamətdə atılmış mühüm addımlar kimi qəbul etmək lazımdır. Vahid idxlə görürük rüsumunun tətbiqi, əlavə dəyər vergisi məsələlərinin əvəkləşdirilməsi, həziz mallara aksiz vergisinin tətbiqi bu qəbildən olan tədbirlərin vacib məhələləridir.

Azərbaycan Respublikasında 1997-ci ildə «Gömrük Məcəlləsi» və 1995-ci ildə «Gömrük Tarifi Haqqında» qanunun qüvvəyə minnəsi ilə gömrük işi sahəsində Qanunvericiliyin hüquqı-normativ bazasının əsası qoyuldu (2...19).

Azərbaycan Respublikasında gömrük-tarif tənzimlənməsi məsələləri, «Gömrük Məcəlləsində», «Gömrük Tarifi Haqqında» Azərbaycan Respublikasının Qanununu və digər qanunlarda nəzərdə tutulmuş hüquq normaları ilə həll olunur.

«Gömrük Məcəlləsi» gömrük işinin hüquqi, iqtisadi və təşkilatı əsasları müəyyən edir, Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasına, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə əlaqələrinin genişləndirməsi, gömrük işi sahəsində təsərrüfat subyektlərinin, fiziki şəxslərin və dövlət orqanlarının hüquqlarının müdafiəsinin təmin olunmasına, onların öz vəzifələrini yerinə yetirilməsinə yönəldilmişdir.

Respublikada gömrük fəaliyyətini tənzimləyən gömrük qanunlarını, gömrük hüququnun mənbəyi kimi 2 şöri yarımqrupa bölmək olar:

- a) bilavasitə gömrük məsələlərinin tənzimləyən qanunlar;
- b) dolayısi ilə gömrük məsələlərinin tənzimləyən qanunlar.

Birinci qrupa «Gömrük tarifi haqqında» Qanun, habelə bundan sonra bilavasitə gömrük işi ilə bağlı olaraq qəbul ediləcək digər qanunlar daxildir.

İkinci qrupa isə «Azərbaycan Respublikasının Vergi Məcəlləsi», «Girov haqqında», «Valyuta təzini haqqında», «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunları və s. daxil etmək olar.

«Gömrük Tarifi Haqqında» qanun Azərbaycan Respublikasında daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin müümət vasitəsi olan gömrük tarifinin formalaşması və tətbiqi, həmçinin ölkənin gömrük sərhədindən keçən mallardan rüsum tutulması qaydalarının müəyyən edir.

Gömrük tarifinin formalaşdırılması və tətbiqi qaydası bu Qanunda müəyyən edilmiş və əsas məqsədləri idxlən əmək strukturunu səmərəli-

laşdırılmak, malların gotirilmesi və çıxarılması, valyuta gölirlərinin və xərc-lərinin olverişli nisbətinə təmin etmək, valyuta sərvətlərinin respublikanın gomrük ərazisinə gotirilmesi və bu ərazilən çıxarılması üzərində somərəli nəzarət etmək, əmtəə və xidmətləri istehsal etmək, istehlak strukturunda müttəqiqi dəyişikliklər üçün şərait yaratmaqdən ibarətdir. Bundan başqa, respublika iqtisadiyyatını xarici rəqabətin mənfi təsirindən qorumaq, iqtisadiyyatın dünya təsərrüfatı ilə somərəli integrasiyasına şərait yaratmaq məsələləri də həyata keçirilir.

Gomrük rüsumunun dərəcəsi vahid olub, malları gomrük sərhəd-dən keçirən şəxslərdən, əqdlərin növlərindən, «Gomrük tarifi haqqında» Qanunlu nəzərdə tutulmuş hallar istisna olmaqla digər faktlardan asılı olaraq dəyişdirilə bilər.

Azərbaycan Respublikasının ərazisinə gotirilən gomrük rüsumuna çəlb olunan (olunmayan) malların siyahısı və tətbiq edilən rüsum dərəcələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfindən müəyyən edilir.

Ixrac gomrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların siyahısı, həmçinin xarici iqtisadi tənzimlənmənin qeyri-tarif tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının olverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gomrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunur. Gomrük tarifi tənzimlənməsinin hüququnun əsas məqsədləri aşağıdakılardır:

1) gomrük işini həyata keçirmək, onun inkişafını və təkmilləşdirilməsini təmin etmək üçün gomrük və digər müvafiq dövlət orqanlarına somərəli fəaliyyət şəraitini yaratmaq;

2) gomrük siyasetinin həyata keçiriləcək üçün optimal, elmi cəhətdən əsaslandırılmış və dahi çox demokratik dəyərlərə səyəkənmiş gomrük sistemi yaratmaq;

3) ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qanuni təminatı, onların birləşdiyi içtimai birliklərin gomrük işi ilə əlaqədar fəaliyyətləri zamanı, həbelə, xarici vətəndaşlar və vətəndaşlığı olmayan fiziki şəxslərin, həmçinin hüquqi şəxslərin gomrük qanunvericiliyindən nəzərdə tutulan bütün hüquqların qorunması üçün möhkəm, sabit hüquq təminat yaratmaq;

4) Azərbaycan Respublikasının sosial-iqtisadi üstünlüklerini və məraqlarını qorumaq (ilk növbədə, burada səhbat ölkəmizin iqtisadi suverenliyi və iqtisadi təhlükəsizliyindən, daxili bazarın qorunmasından, milli iqtisadiyyatın inkişafının stimullaşdırılmasından, həmçinin Azərbaycan iqtisadiyyatının beynəlxalq əlaqələrindən getməlidir).

Gomrük-tarif tənzimlənməsinin mühüm tərəflərindən biri da gomrük ödənişlərinin tutulmasıdır. Bildiyimiz kimli, gomrük ödənişləri «Gomrük Məcəlləsi»nin 108-ci maddəsində nəzərdə tutulub. Məcəllədə nəzərdə tutulmuş gomrük ödənişlərinə əlavə dəyər vergisi, aksizlər, gomrük rüsumlaşdırılmasına görə gomrük yüksəmləri, saxlanmasına görə gomrük yüksəmləri, malların gomrük müşayiətinə görə gomrük yüksəmləri və s. aid edilir.

Mal və nəqliyyat vasitələrini keçirən şəxslərdən gomrük organının aldığı istənilən pul vəsaitləri *gomrük ödəmələri* adlanır.

Dövlətin öz xərclarını ödəmək və iqtisadi-sosial həyatə müdaxiləsini təmin etmək məqsədi ilə, hüquqi və fiziki şəxslərdən qanunvericilik əsasında topladığı məcburi vəsaitlər *vergilər* adlanır.

Vergilər və gomrük ödəmələrinin hüquqi əsasını Azərbaycan Respublikasının «Gomrük Məcəlləsi»ndə nəzərdə tutulmuş müddələr, habelə Azərbaycan Respublikasının müvafiq qanunları təskil edir. Azərbaycan Respublikası gomrük ərazisinə gotirilən və bu ərazilən aparılan mallara əlavə dəyər vergisinin tətbiqi «Gomrük Məcəlləsi» və Azərbaycan Respublikasının «Vergi Məcəlləsi»nə uyğun həyata keçirilir.

Gomrük Qanunvericiliyinə uyğun olaraq, idxl-ixrac əməliyyatlarında ƏDV və aksiz vergiləri tutulur.

ƏDV dolayı vergi olub, şəhərin xərclərindən tutulur. Çünkü bu vergi istehsalda alqı-satçı prosesində yarılır. 1 yanvar 2001-ci ildən qüvvəyə minan «Azərbaycan Respublikasının Vergi Məcəlləsi»nə görə ƏDV 18% qəbul olunmuşdur. ƏDV-nin faiz dərəcəsi və hesablanması, vergitütüm obyektləri müxtəlif ölkələrdə fərdi xarakter daşıyır. Azərbaycan Respublikasında da Əlavə Dəyər Vergisi haqqında Qanun və təlimatlar qəbul olunmuşdur. 1992-ci ilə qədər ƏDV-nin dərəcəsi 28% olmuşdur, 2001-ci ildən 18%-ə endirilmişdir. Sonda müqayisə üçün qeyd edək ki, ƏDV-nin dərəcəsi İspaniya və Fransada 12%, Almaniyyada 14%, İngiltərədə 15%, Portuqaliyada 16% və s.-dir. İdxal olunan mallara ƏDV-nin tətbiqi iki funksiyam yerinə yetirir:

1) xarici iqtisadi fəaliyyətin tənzimlənməsi, daha doğrusu daxili bazarda yerli və idxl malları arasındakı rəqabətin tənzimlənməsi;

2) Dövlət bütçesinin gəlir hissəsini doldurmaq üçün fiskal funksiyani.

ƏDV-ni müəyyənləşdirərkən advalor dəyərdən istifadə olunur.

ƏDV müqavilədə göstərilən valyuta əsasında hesablanır, daha doğrusu, malın gomrük dəyəri hesablanmış valyuta əsas götürülür.

ƏDV hesablanarkən üç dəyər elementinin cəmi əsas götürürlər:

- malın gomrük dəyəri;
- gomrük rüsumu (advalor, spesifik və kombinə edilmiş tariflərlə hesablanmış);

- aksız kəmiyyət.

Azərbaycan Respublikasında 1995-ci ildən başlayaraq xarici ticarət məallərindən əlavə dəyər vergisi tutulur. İdxal malları istehsal olunduğu ölkənin ərazisində əlavə dəyər vergisinə calb olunmadığı üçün, istehlakçı ölkələrdə həmin mallardan əlavə dəyər vergisi tutulur. Lakin Müstaqil Dövlətlər Birliyi ölkələri ilə Xüsusi Görürük Sistemi fəaliyyət göstəridiindən, bu ölkələrdən Azərbaycan Respublikasının ərazisindən gətirilən malların əlavə dəyər vergisinə calb olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir.

MDB ölkələrinə ixrac olunan mallardan ƏDV tutulur.

Qeyd etmək lazımdır ki, dolayı vergilərdən biri də aksizlərdir. Aksizlər istehlak mallarına və xidmətlərinə qoyulduğu üçün, bilavasitə ailicilər tərəfindən ödənilir. Aksizlərin faizi, Azərbaycan Respublikasının «Vergi Məcəlləsi»nə görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tərəfindən müəyyən olunur. Hal-hazırda aksiz faizləri 10%-dən (qiyməti metal və gümüş məməlullatı) 90-dək (fişməli spirit) dəyərişir.

Qeyd etmək lazımdır ki, ixrac məhsullarına qoyulan ƏDV və aksizləri Azərbaycan Respublikası vergi orqanları, idxl olunan mallar üçün müəyyən edilmiş ƏDV-ni və aksizləri isə Azərbaycan Respublikasının görürük orqanları toplayır.

Aksizləri advalor tariflərinə görə hesablaşdırıldıqda malin görürük dəyəri, görürük rüsumu və görürük rəsmiləşdirilməsi üçün görürük yiğimlərinin miqdarı vergiqoymaının bazası kimi götürülür.

Mal qismində ölkənin görürük sərhəddindən keçirilən malların və naqliyyat vasitələrinin, habelə müşayit olunmayan bağajda, beynəlxalq poçt göndərişlərindən keçirilən, kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklerin, həmcinin naqliyyat vasitələrinin görürük rəsmiləşdirilməsinə görə Qanunvericiliklə müəyyən olılmış miqdarda görürük yiğimləri alınır.

Görürük rəsmiləşdirilməsinə görə görürük yiğimləri, görürük sistemin xidməti xərcləri kimi qiymətləndirilir. Bu görürük yiğimləri birbaşa budeca vəsaiti hesab olunur.

Görürük rəsmiləşdirilməsinə görə alınan görürük yiğimləri, mal və sənədlər görürük rəsmiləşdirilməsinə təqdim olunana qədər və ya həmin vaxt həyatə keçirilir. Bu görürük yiğimləri ödənilməsinin özünəməxsusluq aşagıdakılardır:

1) görürük yiğimlərinin ödənilməsi üçün hər bir vaxt alma və ya vaxt uzatma nəzərdə tutulmayıb;

2) görürük rəsmiləşdirilməsinə görə alınmış görürük yiğimləri geri qaytarılmır.

Azərbaycan Respublikası «Görürük Məcəlləsi»nin 112-ci maddəsinə görə görürük rəsmiləşdirilməsi üçün yiğimlərin miqdarını Qanunvericiliyə

uyğun olaraq müvafiq ləra hakimiyəti, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetini müəyyənləşdirir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 sayılı Qərarı ilə görürük rəsmiləşdirilməsinə görə aşağıdakı görür yiğimlərinin miqdarı müəyyən edilmişdir:

1) mal qismində ölkənin görürük sərhəddindən keçirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların və yüklerin (dəyəri 100 ABŞ dollarından az olduğu, 10 ABŞ dollarından az olmayacağı), naqliyyat vasitələrinin, həmcinin Azərbaycan Respublikası Milli Bankı tərəfindən Azərbaycan Respublikasının görürük ərazisindən kənarlı sıfaris vərilməklə götirilən milli valyutanın görürük rəsmiləşdirilməsinə görə görür dəyərinin, xarici valyuta sərvətlərinin isə nominal dəyərinin 0,15% miqdardır. Azərbaycan Respublikası Milli Bankı tərəfindən müəyyən edilən məzənnəyə görə manatla görürük yiğimləri alınır;

2) Azərbaycan Respublikasının görürük sərhəddindən Qrant haqqında Müqaviləyə əsasən qrant kimi alınan maddi yardım, humanitar və texniki yardım məqsədi ilə, habelə Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik nümayəndələrin rəsmi və naqliyyat vasitələri, elektrik enerjisinin qarşılıqlı ötürülməsi üzrə görürük rəsmiləşdirilməsinə görə görürük yiğimləri alınır;

3) Görürük Yük Bayannamasının hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı olmayaraq 5 ABŞ dolları məbləğində məzənnəyə görə manatla ödənc alınır.

4) Azərbaycan Respublikasının görürük sərhəddindən tranzit görür rejimi altında keçirilən malların görürük rəsmiləşdirilməsinə 30 ABŞ dolları, hər əlavə Tranzit Yük Bayannaması üçün 10 ABŞ dolları miqdarda məzənnəyə görə görürük yiğimləri alınır.

5) fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası görürük ərazisindən keçirilən naqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə - yək və minik avtomobilər, mikroavtobus və avtobuslar üçün – 20 ABŞ dolları; digər naqliyyat vasitələri üçün 15 ABŞ dolları məbləğində məzənnəyə uyğun olaraq manatla ödənc alınır.

6) malların və naqliyyat vasitələrinin Azərbaycan Respublikası orqanlarının iş vaxtından kənarla və müəyyən edilmiş yerdən kənarla rəsmiləşdirilməsinə görə görürük yiğimləri ikiqat miqdarda alınır.

Saxlanca görə görürük yiğimləri. Görürük anbarlarında və sahibi Azərbaycan Respublikasının görürük orqanları olan müvəqqəti saxlanca anbarlarında malların və naqliyyat vasitələrinin saxlanca görə göstərilən xidmətlərin orta dəyərindən asılı olaraq Azərbaycan Respublikası Dövlət Görürük Komitəsinin müəyyən etdiyi miqdarda görürük yiğimləri alınır (Görürük Məcəlləsinin 113-cü maddəsi).

Malların gömrük müşayiətinə görə gömrük yığımları. Malların gömrük müşayiətinə görə Azərbaycan Respublikası DGK-nin Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə müəyyən etdiyi miqdarda gömrük yığımları alırmır.

Tətbiq olunan gömrük vergiləri, gömrük rüsumları və müxtalif gömrük yığımları Dövlət bütçesi gəlirlərinin taximən 10-25%-ə qədərini təşkil etərəfən, gəlir gotirmadıyindən daha çox iqtisadi siyaset vasitəsi kimi əhəmiyyətə malikdir.

4.3. Gömrük siyasəti ilə iqtisadi təhlükəsizliyin təmin edilməsinin qarşılıqlı əlaqəsi

Gömrük xidməti ölkənin iqtisadi təhlükəsizliyinin keşiyində duran və nəticə etibarla onun suverenliyinin qorunmasında faal iştirak edən etibarlı qüvvədir. İqtisadi inkişafın dərinlaşması, daxili bazarın yad təsirlərindən qorunması, Dövlət bütçesinin gəlir hissəsinin formalasmasında gömrük xidmətinin rolu böyükdür. Məlum olduğu kimi, Azərbaycan öz suverenliyini bərpa etdiğindən sonra 1992-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsi yaradılmışdır. Lakin o zaman mürəkkəb ictimai-siyasi vaziyət gömrük orqanlarının formalasmasına imkan vermemişdir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtdıdan sonra isə bütün sahələrdə olduğu kimi, gömrük xidmətində də islahatlar aparılmışdır. Dövlət Gömrük Komitəsinin faaliyyətində ciddi dönüş yaranmışdır. Ulu öndərin sözlərlə desək, gömrük xidməti Azərbaycanın iqtisadi müstəqilliyinin qorunub saxlanılmasında mühüm əhəmiyyət kəsb edir. Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin asas atributlarından biridir.

Qeyd etdiyimiz kimi, Azərbaycanın iqtisadi inkişafı, onun suverenliyinin təmin edilməsi ölkədə aparılan gömrük siyasəti ilə bilavasitə bağlıdır. Bütün bunlar nəzərə alınmaqla, son 10 ildə Azərbaycanda uğurlu gömrük siyasətinin təməli qoyulmuş, gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sistemini integrasiyası istiqamətində uğurlu addimlar atılmışdır. Bununla belə, gömrük işi ölkədə və dünyada gedən ictimai-siyasi, iqtisadi-sosial proseslərindən geridə qala bilməz və daim təkmilləşdirilməlidir. Odur ki, ötan illərdə olduğu kimi, yola saldıığımız 2008-ci ildə də bu sahədə görülmüş işlər davam etdirilmiş, kompleks tədbirlər həyata keçirilmişdir. Gömrük orqanlarının mühüm vəzifələrindən biri də fiskal funksiyası – gömrük vergi və rüsumları üzrə prognozun yerinə yetirilməsidir. Bildiyimiz kimi, son dövr Azərbaycanda mövcud olan siyasi sabitlik, həyata keçirilən iqtisadi islahatlar öz bəhrəsini verir. Makroiqtisadi

göstəricilər yüksələn xətlə artır. Nəticədə dövlət bütçesinin ölkə üzrə artım tempi dünya üzrə orta göstərcini qabaqlamışdır.

Bu gün dünyada vahid iqtisadi sistem - ayrı-ayrı ölkələrin milli təsərrüfat sistemlərinin məməndən ibarət Ümumdünya Təsərrüfat sistemi formalasılır. Həmin sistemlər daim səx olaqadadırlar, ancaq cyni zamanda bir-birinə qarşılıqlı təsir edirlər. Azərbaycan da müstəqil dövlət kimi özünün Milli Təsərrüfat Sistemini qurur. Bu sistemin formalaması üçün isə onu xarici müdaxilədən qorumaq zoruridir. Çünkü iqtisadi təhlükəsizlik hərbi təhlükəsizlik qədər vacibdir. Bunun təmin olunması, təbib ki, gömrük orqanlarının vəzifəsidir. İndi tam qotiyatlı deyə bilsək ki, müstəqil Azərbaycanın müstəqil gömrük sistemi formalasılıb və qarşıya qoyulan funksiyaları kifayət qədər müvafiqiyyətlə yerinə yetirir. Bu funksiyalar aşağıdakılardır:

I. hüquq-mühafizə orqanı kimi gömrük xidməti təhlükəsizliyi təmin edilir, narkotik maddələrin qeyri-qanunu dövriyyəsinə qacaqmalılığa qarşı mübarizə aparılır.

II. fiskal funksiyalarının yerinə yetirilməsi, yəni dövlət bütçesi gəlirlərinin təmin edilməsi. Bundan başqa, gömrük orqanları ölkədə yeni iqtisadi inkişaf mərhələsinin başlamamasına uyğun olaraq milli istehsalın qorunmasına proteksionist siyasətin həyata keçirilməsinə də xüldən edilir.

Büdcə gəlirlərinin yerinə yetirilməsindən gömrük orqanları da müüm rol oynayır. Təkcə onu qeyd edim ki, büdcə gəlirlərində gömrük vergi və rüsumlarının xüsusi çəkisi azalsı da, məbləği ilə də artır. 2006-ci ilin yekunlarına asasən, Dövlət Gömrük Komitəsi üzrə nəzərdə tutulmuş 505,4 milyon manat məbləğində gömrük vergi və rüsumu əvəzinə, büdcəyə 515,9 milyon manat vəsait köçürülmüş, prognoz artıqlaması ilə təmin edilmişdir. Bir sözə, büdcə daxilolmalarında, yəni vergi növbələrində və strukturda dəyişikliklər aparılmışdan maliyyə intizamı və qacaqmalılığa qarşı mübarizənin gücləndirilməsi, ümumiyyətlə, gömrük nəzarətinin daha effektiv təşkil və digər sahələrdə görülen tədbirlər nəticəsində Dövlət Gömrük Komitəsi hər də olduğu kimi, ötan ildə də prognos artıqlaması ilə yerinə yetirilmişdir. 2007-ci il üzrə müvafiq tapşırıqlara gəlincə, bütün iqtisadi təhlillər aparıldıqdan sonra Dövlət Gömrük Komitəsi üçün 630 milyon manat prognos nəzərdə tutulmuşdur. Tam əməniliklə deyə bilsək ki, bu ildə də Dövlət Gömrük Komitəsi öz üzərinə düşən vəzifənin öhdəsindən layiqince gələcək. Belə ki, son illər Azərbaycan gömrük xidmətinin maddi-texniki bazası möhkəmləndirilmiş, qanunvericilik bazası təkmilləşdirilmişdir. Bunlar isə nüvəbəti uğurlara əsaslı yol açır.

Ölkə iqtisadiyyatının inkişafında özünəməxsus yeri olan gömrük orqanları əvvəlki illərdə olduğu kimi, ötan hesabat ilində də fəaliyyət göstərir. "Dövlət bütçəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə gömrük

vergi və rüsumları üzrə müəyyən edilmiş proqnozun artıqlaması ilə yerinə yetirilməsinə təmİN etmişdir.

Bələ ki, xarici ticarətin ümumi dövriyyəsinin 11637,2 mln. ABŞ dolları, o cümlədən, ixracın 6372,1 mln. ABŞ dolları, idxlən isə 5265,1 mln. ABŞ dolları olmaqla, ümumi idxlədə vergitutma bazasının 45,2 % təşkil etdiyi 2006-ci ildə, Dövlət Gömrük Komitəsi tərəfindən 505,4 mln. manat proqnoza qarşı 515,9 mln. manat məbləğində vəsait toplanaraq Dövlət büdcəsinə köçürülmüş təmin olunmuş və illik proqnoz 102,1% yerinə yetirilmişdir. Bu da 2005-ci ilə müqayisədə 139,8 mln. manat və yaxud 37,2% çoxdur.

Məlum olduğu kimi, ölkədə yeni iqtisadi inkişaf mərhələsi başlayıb. Bundan avval ölkəmiz iki inkişaf mərhələsi yaşadı. Siyasi stabiliiyin təmin olunması mərhələsi 1996-ci ildə başa çatdı. Sonra start götürən makroiqtisadi stabiliiyin təmin olunması 1996-2000-ci illərdə həyata keçirildi. Həmin dövrədə Birinci Özəlləşdirme Programını həyata keçirməklə yanaşı, makroiqtisadi stabililik əldə olundu. Bu müdddətə milli valyutanın kursu, inflasiya səviyyəsi, xarici valyuta ehtiyatlarının formalşaması müsbət istiqamətdə dəyişdi. Bütün bunlardan sonra, yeni bir inkişaf mərhələsi başlayıb. Gömrük orqanlarının vəzifələri də bu mərhələlərə uyğun olaraq dəyişdi. Birinci mərhələdə gömrük orqanlarının fəaliyyətində əsas diqqət bilavasita sərhədlərin tam şəkildə qorunması idi. Yəni sərhəddən ölkəyə hər hansı yad ənsürün daxil olması, qeyri-qanuni müraciətinin, qacaqmalçılıq və narkotik vəsitaların dövriyyəsinin qarşısının alınması əsas məqsəd idi. Yəni ölkə daxilində həyata keçirilən siyasi stabililik proseslərinə kənar təsirlərin qarşısının alınması zəruri idi. İkinci mərhələdə isə əsas məsələ fiskal funksiyaların həyata keçirilməsi, yəni bütünçün galirlərinin proqnoz səviyyəsində təmin olunması idi. Amma indiki mərhələdə bu funksiyalar sırasına proteksionist funksiya da olavaş olunub. İqtisadi inkişafın təmin olunması üçün yerli istehsalın qurulmasına ehtiyac var. Ölkədə daxili istehlak bazının formalşaması və onun strukturunun dəyişməsində gömrük orqanları mühüm rol oynamalıdır. İstehlak bazarı iki hissədən ibarətdir: əhalinin istehlak bazarı və istehsal sahələrinin istehlak bazarı. Onların hər ikisində struktur dəyişdirilməli, istehlak yerli və xarici xammalın həcmi müəyyənləşməlidir. Hesab edirəm ki, iqtisadi inkişafın təmin olunmasında təkcə DGK yox, iqtisadi inkişaf Nazirliyi, bank qurumları, Vergilar və Maliyyə nazirlikləri birgə kompleks şəkildə fəaliyyət göstərməlidirlər. Bildiyimiz kimi, Dövlət başçısı 2003-cü il üçün Dövlət Neft Fondu Büdcəsinin formalşaması haqqında Fərman imzaladı. Fərmanda Nazirlər Kabinetinə tapşırıldı ki, Neft Fonduun vəsaitlərindən səmərələ istifadə etmək üçün investisiya programları hazırlanıncı. Cox vacib olan bu məsələ onu göstərir ki, ölkədə yaranmış həm xarici valyuta resursları, həm də Neft Fonduun vəsaitləri hesabına yerli istehsalın inkişaf etdirilməsinə başlamaq lazımdır. Hazırda bu istiqamətdə iş aparılır. Gömrükü kimi onu qeyd etmək istərdim ki, həmin investisiya program-

lərinin təmin edilməsində idxlə və ixrac əməliyyatları və hazırkı fəaliyyətin təsirini mütləq nəzərə almaq lazımdır. Bu proseslərin səmərələşdirilməsi isə iqtisadçıların öz üzərinə düşür.

2006-ci il ərzində Azərbaycanın gömrük orqanları ölkənin iqtisadi mənəfeyinin və təhlükəsizliyinin qorunması, qacaqmalçılığı və gömrük işi sahəsində digər hüquqpozmalarla qarşı mübarizə aparılmıştı istiqamətdə hüquq-mütləhifə sahəsində fəaliyyətin gücləndirməklə, kompleks tədbirlər həyata keçirilmişdir. Hesabat dövründə gömrük orqanlarının əməliyyat həmlələrinin fəaliyyəti əsasən qacaqmalçılığı qarşı mübarizənin aparılmışına, xüsusilə də qacaqmalçılıq kanallarının aşkar olunmasına və həqivinə, qabaqlayıcə, profilaktik və əməliyyat-axtarış tədbirləri vəsitsələr gömrük ödənişlərinin ödənilməsindən yayınmanın və digər hüquqpozmaların qarşısının alınmasına yönəlmədir. Həyata keçirilmiş tədbirlər nticəsində ötən il 5326 hüquqpozma faktı aşkar edilmişdir. Bu faktlardan 181-i, cinayət xarakterli faktlar olmuş, 185 nəfər (123 Azərbaycan, 62 xarici ölkə vatandaşlığı) şübhəli şəxs qismində saxlanılmışdır. Gömrük orqanlarının işinə əsas istiqamətlərindən biri də idxlə-ixrac əməliyyatları zamanı Valyuta Qanunvericiliyinin pozulmasına qarşı mübarizə təşkil etmədir. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş 2006-ci ilədək olan dövr üçün nəzərdə tutulan "Narkotik vəsitaların, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomaniğin yayılması ilə mübarizə üzrə Program"ından irali gələn vəzifələrin icrasını təmin etmək məqsədilə gömrük orqanları tərəfindən digər hüquq-mütləhifə orqanları ilə əməkdaşlıq şəraitində görülən tədbirlər nticəsində 2006-ci ilin müvafiq dövründə narkotik vəsitaların qanunsuz dövriyyəsi ilə əlaqadardır 44 fakt aşkarlanmış, həmin faktlar üzrə 13 kq 322,56 qram narkotik, o cümlədən 3 kq 187,497 qram tiryoq, 8 kq 717,57 qram marijuvana, 62 qram həsis, 854,893 qram heroin, 1364 adəd psixotrop maddə (ampul, kapsul və həb şəklində) tutulmuşdur.

Qeyd etmək lazımdır ki, hazırda DGCK dünyamızın 12 ölkəsi ilə gömrük fəaliyyətində qarşılıqlı əqəmlər qurub. Bu əlaqələr əsasən informasiya məbadiləsi, narkotiklərin qeyri-qanuni dövriyyəsi, qacaqmalçılığın qarşısının alınması, həmcinin gömrük dəyərləndirilməsinin düzgün həyata keçirilməsi istiqamətlərində qurulur.

İldən-ilə artan ixrac-idxlə əməliyyatlarının həcmi müvafiq texniki və program təminatını tələb edirdi. 1999-cu ildən başlayaraq Dövlət Gömrük Komitəsinin rəhbərliyinə diqqətli nticəsində gömrük xidməti üçün çox vacib şəbəkələr və avtomatlaşdırılmış sistemlər yaradılmışdır.

Hazırda 57 gömrük orqanını birləşdirən və "on-line" rejimdə işləyən korporativ şəbəkə yaradılıb, 31 gömrük orqanında GRNAS-in tətbiqi təmənanı, 19 gömrük orqanında "Hüquqpozmaların uçoti" və nəzarəti avtomatlaş-

dirilmiş sistemi" tətbiq olunub, 29 gömrük orqanında informasiya mübadiləsinə tömən edən "Çatdırma" programı təminatından istifadə olunur.

Məlum olduğu kimi, ölkə iqtisadiyyatının dinamik inkişafı şəraitində gömrük xidmətinin də daim təkmilləşdirilməsi vacib amildir. O cümlədən, gömrük işinin tələb olunan səviyyədə təşkil, bəyñalxalq normalara uyğun aparılması bu sahədə normativ bazanın təkmilləşdirilməsi və gömrük nəzarətinin hayata keçirilməsində informasiya texnologiyalarının geniş tətbiqindən asildir. Artıq 7 ildir ki, bu istiqamətdə Dövlət Gömrük Komitəsi Birləşmiş Millətlər Təşkilatının İnkışaf Programının ölkəmizdəki ofisi ilə əməkdaşlıq edir.

2006-ci ilin noyabrında təqdimatı keçirilən yeni Gömrük Məcəlləsi layihəsinin hazırlanmasında məqsəd də davamlı iqtisadi inkişafə müasir xidmət göstərmək, başqa sözlə, XXI əsrin yeni çağırışları əsasında əvvək gömrük modelini formalasdırmaqdır. Yeni Gömrük Məcəlləsinin hazırlanması Avropanı Birliyi və Birləşmiş Millətlər Təşkilatının İnkışaf Programının birgə layihəsi olan – "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Avropanı Birliyinə təzə olən Estoniya və İsviçərin gömrük xidmətləri ilə yaxından tanışlıq və təcrübə mühadiləsi aparmaq üçün Dövlət Gömrük Komitəsinin mütaxassislərindən ibarət birləşmiş qrup əməkdaşbu ölkələrə səfər etmişlər.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin tətbiqindən Dövlət Gömrük Komitəsinin mövcud siyaset və prosedurları təsləb olunan əlavə və dəyişiklikləri, informasiya texnologiyalarının tətbiqi sahələrinin müyyəyyənləşdirilməsində mühüm rol oynayaqdır. Ümumiyyətlə, Avropanı Birliyinə təzə dövlətlərin gömrük işi ilə bağlı qanunvericilik aktlarının və qabaqcıl iş təcrübələrinin dərindən öyrənilməsi Azərbaycanın yeni Gömrük Məcəlləsinin layihəsinin bəyñalxalq standartlara uyğun şəkildə işlənib hazırlanması işinə yaxından kömək göstərmədir. Məlumat üçün onu da qeyd edim ki, "Azərbaycan Respublikasının Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində yeni Gömrük Məcəlləsinin işlənib hazırlanması ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri və ölkəmizdə fəaliyyət göstərən sahibkarlarla görüşlər keçirilmiş və onlarla fikir mühadiləsi aparılmışdır. Bir sözlə, Azərbaycan gömrük xidməti bu dövr ərzində də öz fəaliyyətini bəyñalxalq normalara, Ümumdünya Gömrük Təşkilatının prinsiplərinə, Azərbaycan Respublikasının qanunlarına, gömrük işinə dair normativ-hüquqi aktlara uyğun olaraq qurmuş, gömrük nəzarətinə və gömrük işinə dair normativ-hüquqi bazanı təkmilləşdirmək, maliyyə intizamını möhkəməndirmək, qacaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizəni gücləndirmək, şəxsi heyətlə aparılan işin səmərəsini artırmaq, gömrük orqanlarının maddi-texniki bazasını inkişaf etdirmək və bəyñalxalq əlaqələri gücləndirmək istiqamətində məqsədönlü iş aparmışdır.

Bunularla birlikdə, gömrük orqanlarının əməkdaşları tərəfindən gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin səmərəli və operativ şəkildə həyata keçirilməsi, sərhəd-keçid məntəqələrində səmisiñ axının sürətləndirilməsi və mal dövriyyəsinin artırılması məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən yerli gömrük orqanlarının müasir standartlara cavab verən texniki nəzarət vasitələri ilə tömən olunması işi davam etdirildir, yeni alınmış texniki nəzarət vasitələrindən düzgün istifadəni tömən etmək üçün mütəmadi kurslar təşkil olunur. 2006-ci il ərzində gömrük statistikasının və bəhədə informasiya texnologiyalarının təkmilləşdirilməsi sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdi. Ümumiyyətlə, gömrük xidmətinin təkmilləşdirilməsi və inkişafı Dövlət Gömrük Komitəsinin daimi diqqət mərkəzindədir. Gömrük xidmətinin təkmilləşdirilməsi və inkişafı əsasən müxtəlif gömrük prosedurlarında informasiya texnologiyalarının geniş tətbiqindən asildir. Hazırda bu sahə üzrə DGK mal və nəqliyyat vasitələri dövriyyəsinin məlumatlarının yığınımı tömən edən sistemin yaradılması, gömrük orqanları arasında informasiya mübadiləsinin tömən olunması, gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılması, qacaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizənin informasiya təminatının təşkili, gömrük inspektorlarının avtomatlaşdırılmış iş yerlərinin yaradılması, mərkəzi aparata gündəlik daxil olan məlumatların yoxlanılması və müvafiq məlumat bazalarının təşkili, eləcə də xarici-iqtisadi əlaqələrin təhlilinin avtomatlaşdırılmış rejimdə aparılması istiqamətlərində iş görür. Eyni zamanda, DGK-da və sərhəd gömrük idarələrində videokonfrans avadanlıqları qurşadılmışdır ki, bu da idarəə rəhbərlərinə videokonfranslar vasitəsi ilə həlli çox vacib və toxirəsalınmaz məsələləri iş yerlərini tərk etmədan komita rəhbərləri ilə canlı ünsiyyət vasitəsilə müzakirə və həll etməyə, vacib qararlar qəbul etməyə imkan yaratır.

Respublikada aparılan gömrük siyasetinin əsas istiqamətlərindən biri də gömrük rəsmiləşdirilməsi və nəzarətinin şəffaflığının tömən edilməsidir. Bu məqsədə gömrük inspektorlarının avtomatlaşdırılmış iş yerlərinin yaradılmasına də böyük diqqət yetirilir. Belə ki, bu məqsədilə "Avtonaqliyyat", "Müvəqqəti yüksəklərə nəzarət" və "Gömrük mədaxil orderləri" program təminatları yaradılıb və gömrük orqanlarında tətbiq olunur. Aparılan işlər nöticəsində Dövlət Gömrük Komitəsi mal və nəqliyyat vasitələrini təsvir edən məlumatları şəbəkə vasitəsilə yığır, yoxlayır və 4 – "Sərhəd", "Yük gömrük bayan-namələri", "Tranzit" və "gömrük mədaxil orderləri" məlumat bazalarını yaradır. Göstərilən məlumat bazalarının emali nöticəsində hər ay xarici-iqtisadi omiləyatlarda makroinqisitisi təhlili aparılır və müvafiq iera orqanlarına təqdim olunur. Eyni zamanda, hər rüb üzrə "Azərbaycan Respublikasının xarici ticarətinin gömrük statistikası" bülleteni tərtib olunur və iera orqanlarına, bəyñalxalq təşkilatlara, safirliklərə və MDB ölkələrinə göndərilir.

Ötən müddədə gömrük orqanlarının maddi-texniki bazasının möhkəməndirilməsi, onun müasir avadanlıq və texniki vasitələrlə təchiz olunması

istiqamətində başlanmış iş davam etdirilmiş, əsaslı tikinti və təmir işləri aparılmışdır. Belə ki, Culfa, Əli Bayramlı, Sumqayıt gəmrük idarələrinin və "Azterminalkompleks" Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyinin yeni inizibat binaları, elcədən Bakı Baş Gəmrük İdarəsinin "İpək Yolu", Xaçmaz Gəmrük İdarəsinin "Şirvanovka" gəmrük postları istifadəyə verilmişdir. "Azərbaycan Respublikasında Gəmrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi üzrə Dövlət Gəmrük Komitəsinə kompyuter avadanlıqları, ABŞ hökuməti adından isə digər texniki avadanlıqlar təqdim olunmuşdur. Bundan başqa, Dövlət Gəmrük Komitəsində İnformasiya-Sorğu Mərkəzi və Müasir Server Xidməti istifadəyə verilmişdir.

2006-ci ildən noyabr ayında Azərbaycan Respublikası "Gəmrük Məcləsi"nin yeni layihəsinin təqdimatı keçirilmiş. "Azərbaycan Respublikası Gəmrük Sisteminin 2007-2011-ci illər üzrə inkişafına dair Dövlət Programı" hazırlanmış. "GUAM Ticarət və Nəqliyyat Mərkəzindən Tətbiqatçılar" təqdimatı üzrə Milli Plan qəbul olunmuşdur.

Ölkədə korpusiyaya və digər neqativ hallara qarşı mübarizəni gücləndirmək məqsədiylə gəmrük ödənişlərinin xüsusi ödəniş kartları vasitəsilə həyata keçirilməsi üçün Bakı Hava Yolları Nəqliyyatında, Baş Gəmrük İdarələrində, habelə Sumqayıt və Avtonəqliyyat Gəmrük İdarələrində ödəniş post-terminalları artıq fəaliyyətə başlamış, bir çox digər gəmrük orqanlarında isə bu iş başa çatmaq üzərdir. Mal və nəqliyyat vasitələri üzərində gəmrük nəzarəti və rəsmiləşdirilməsinin beynəlxalq normalarla uyğunlaşdırılması istiqamətində tədbirlər hesabat ilində davam etdirilmiş, bu sahədə avtomatlaşdırılmış sistemin ilk olaraq Bakı Baş Gəmrük İdarəsinin "İpək Yolu" gəmrük postunda tətbiqinə başlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı, bu sahədə assosiz müraciətlər hallarının qarşısının alınması barədə" Sərəncam və göstərişlərinə uyğun olaraq ötən hesabat ilində Dövlət Gəmrük Komitəsi ilə iş adamları arasında əlaqələndirici funksiyani həyata keçirən Koordinasiya Şurasının fəaliyyəti gücləndirilmiş, sahibkarların fəaliyyətinə lüzumsuz müraciətlərin qarşısının alınması, həmçinin daxili bazarı qorumaq və ixracı stimullaşdırmaq məqsədiylə lüzumsuz tarif güzəştərinin lağvi yönündən tədbirlər həyata keçirilmişdir. Beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla, hazırda tətbiq olunan gəmrük idxlə rüsumlarının çoxşillili sistemdən azpilli sistemə keçirməsi barədə müvafiq takılıflar hazırlanıb baxılmaq üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilmişdir. 2006-ci ildə gəmrük statistikasının daha da təkmilləşdirilməsi, yeni, müasir informasiya texnologiyalarının tətbiqi işi davam etdirilmişdir.

Dövlət Gəmrük Komitəsi beynəlxalq gəmrük əməkdaşlığının genişləndirilməsi, beynəlxalq integrasiyanın dərinləşdirilməsi istiqamətində işini davam etdirmiş, dünənin bir çox qabaqcıl ölkələrinin gəmrük təşkilatları ilə qarşılıqlı əməkdaşlığı dair sənədlər qəbul edilmiş, o cümlədən Azərbaycan

Respublikası Dövlət Gəmrük Komitəsi ilə Macaristan Respublikası Maliyyə Mühafizə Xidməti arasında əməkdaşlıq haqqında Protokol, "Moldova Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında gəmrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş" imzalanmışdır.

1995-ci ildən qarşılıqlı əməkdaşlığı başladığımız Amerika Birleşmiş Ştatlارının Gəmrük və Sarhəd Mühafizə Xidməti nümayəndə heyatının bu günlərdə olkamıza sahəri Azərbaycan-Amerika gəmrük xidmətlərinin əməkdaşlığında yeni mərhələ olmaqla, gəmrük məsələləri üzrə hökumətlərə Sazişin imzalanmasını sürətləndirməkdədir. Cari ilin fevral ayında isə ölkəmizin paytaxtında Ümumdünya Gəmrük Təşkilatının xətti üzrə dünənim bir səra beynəlxalq təşkilatlarının və on iki farmakologiya kampaniyalarının itirakı ilə "Saxta dərman preparatları ilə mübarizə" mövzusunda keçiriləcək Beynəlxalq Konfransda bu günlər ciddi hazırlanıb.

Beynəlxalq integrasiya ilə yanaşı, milli iqisadiyyatın inkişafını nəzərdə tutan xarici siyasetin mənşəti nəticəsi olaraq dövlətimizin iqisəsi əlaqələri ilbilə genişləndirilmişdir. Artıq xarici investisiya qoyulmuşları, ticarət əlaqələri və digər beynəlxalq əlaqələrə istiqamətlənməsi tədbirlər Azərbaycan dövlətinin iqisəsi-siyasi həyatında mühüm yer tutur. Dövlətimizə ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması isə xarici iqisəsi, o cümlədən, onun tərkib hissəsi olan ticarət əlaqələrinin regionun iqisadiyyatındaki rolunun əhəmiyyətini daha da artırır. Xarici ticarət əlaqələrinin Muxtar Respublikası ərazisində tənzimlənməsinə həyata keçirən gəmrük orqanları bütünçün formalasdırılmışdır. Lakin, daxili bazarnın qorunması ilə sahibkarlığın inkişaf etdirilməsində, sənii qiymətləri dayışmalarının tənzimlənməsi ilə istehlakçıların hüquqlarının müdafiə edilməsində, gəmrük qanun pozuntularına qarşı mübarizədə yaxından itirak edirlər.

Qeyd etmək lazımdır ki, Azərbaycanın gəmrük xidməti ölkənin iqisəsi maraqlarını və təhlükəsizliyini qoruyan çoxfunksiyalı bir kompleksə əvərilib. DGK indi öz işini müasir tələblərə uyğun quraraq müasirleşmiş, təşkilatlaşmışdır.

Hazırda DGK-də müxtəlif beynəlxalq təşkilatların - Beynəlxalq Valyuta Fondu, Dünya Bankının və Ümumdünya Gəmrük Təşkilatının yaxından köməyi ilə ciddi modernləşdirmə prosesi aparılır. Bu tədbirlərin görülməsində əsas məqsəd bir tərəfdən ölkənin iqisəsi təhlükəsizliyini təmin etmə üçün gəmrük nəzarətinin daha da gücləndirilməsidir, digər tərəfdən isə ticarət əməliyyatlarının gəmrük rəsmiləşdirilməsi prosedurlarının sadalşdırılması, iş adamlarının gəmrükə bağıt vaxt itkişinə yol verməməsidir.

Beynəlxalq təşkilatlarla DGK-nin six əməkdaşlığı, eyni zamanda beynəlxalq layihələrin həyata keçirilməsində qarşılıqlı münasibətlərin dərinləşməsi bu sahədə müsbət nəticələr verir. TRASEKA və TASİS proqramları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər buna misal ola bilər.

DGK-nın BMT İnkışaf Programı ilə qarşılıqlı əlaqələri də öz müsbət natiçələrini verir. DGK-nın potensialının gücləndirilməsi və məlumatların ötürülməsi şəbəkəsinin yaradılması istiqamətində 1999-cu ilin yanvar ayında imzallanmış layihənin 1-ci və 2-ci fazası uğurla yekunlaşdırılmışdır.

Gömrük təşkilatları ilə regional siyasiyyət ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsində göstərilən təşəbbüsələr Bakıda Regional Tədris Mərkəzinin yaradılmasına də böyük tökan verib. TerrorizmİN təzahürərinin, nüvə, radioaktiv materiallarının yayılmasının qarşısını almaq yolunda DGK effektiv fəaliyyət göstərir. DGK bu məqsədlə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) fəal əməkdaşlıq edir. Gömrük orqanları tərəfindən sərhəd-keçid məntəqələrinin lazımi texniki-nazərat vəsítələri ilə təchiz edilmişsinə dair hazırlanmış layihə Agentliyə təqdim edilib.

4.4. Keçid dövründə gömrük siyasetinin formalasmasının səciyyəvi xüsusiyyətləri

Bazar iqtisadiyyati yolu ilə gedən ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri xarici iqtisadi fəaliyyətin gömrük münasibatlarının tənzimlənməsi idi. Belə ki, gömrük tənzimlənməsi dövlətin xarici ticarət dövriyyəsinə təsirinin əsas vəsítələrindən biridir, onun köməyi ilə dövlət bir tərafından öz iqtisadiyyatının dünya təsərrüfatına azad çıxışını təmin edir, digar tərafdan isə ayrı-ayrı məllərin ölkə arazisina gətirilməsi və çıxarılmasını tənzimləməklə müəyyən qadagalar və mahdudiyyətlər qoyması, lisenzialasdırma, kvotalaşdırma və respublika istehlakçılarının maraqlarının təmin edilməsi məqsədilə digar tədbirlərin görülməsini təmin edir. Eyni zamanda xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi iqtisadi təhlükəsizliyin müdafiəsi, ictimai qaydanın, insanların hayatı və sağlamlığının, cəmiyyətin əxlaqi və manevi dəyərlərinin qorunması, həmçinin ölkənin sərhədindən məllərin və nəqliyyat vəsítələrinin keçirilməsi zamanı gömrük ödənişlərinin alınması yolu ilə Dövlət bədəcəsinin gəlir hissəsinin doldurulmasını təmin edir.

Bu münvalla, 1992-ci ilin yanvarın 30-da Prezidentin 561 sayılı Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yaradıldı. Yarandığı ilk illərdə Komitənin həyata keçirdiyi ilkin sahələr əsasən təşkilatlı məsələlər, o cümlədən də gömrük xidməti fəaliyyətinin məqsədlerinin müəyyənləşdirilməsi, həmçinin onun strukturunu və əməkdaşlarının sayı və s. bu kimi məsələlər təşkil edirdi.

Bir qayda olaraq gömrük orqanlarının əhəmiyyətli funksiyası Gömrük Qanunvericiliyinin icrası, mal və xidmətlərin, o cümlədən də nəqliyyat vəsítələrinin yerdəyişməsi (ölkəyə daxil olması və ya çıxarılması) üzərində nazəratın təmin edilməsi yolu ilə ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması, gömrük siyasetinin formalasdırılması və tək-

millaşdırılması kimi ölkə üçün hayatı əhəmiyyətli məsələlərdən ibarətdir. Əsas məqsədlər sırasına isə ilk növbədə Dövlət bədəcəsinə gömrük rüsum-larından və ödəmələrindən yığımların daxil olmasına təmin etmək kimi prioritetlər daxildir.

Azərbaycan dövlətinin xarici ticarət-iqtisadi siyasetinin məqsədlərinə aşağıdakılardan adı etmiş olar: ötürülməsindən asılı olmayaraq məllərin gömrük qeydiyyatının aparılmasının təmin olunması; gömrük prosedürlerinin sadələşdirilməsi və qeydiyyat müddətinin aşağı salınması; gömrük nəzarəti üçün müasir aparıcı gömrük texnologiyalarının tətbiq edilməsi; gömrük ödənişlərinin və onların büdcəyə daxil olmaları üzərində nazərat texnologiyalarının təkmilləşdirilməsi; yüksək və yüksək yolayıcıları haqqında əvvəlcədən məlumatın alındıqdan sonra edilməsi; qacaqlıqlığın qarşısının alınması, narkotik maddələrin gətirilməsinin (və ya aparılmasının), o cümlədən digər hüquq-mühafizə orqanları ilə birləşdə ölkə arazisindən istifadə edərək narkotik maddələrin qeyri-qanuni tranzitinin qarşısının alınması; ixracdan əldə edilən gəlirlərin tam daxil olması, o cümlədən, barter və bank təminatlarının yerinə yetirilməsi üzərində tədbirlərin güclənməsi istiqamətində nazəratın həyata keçirilməsi, gömrük sərhədinin təmamilə yenidən qurulması və gömrük nəzarətinin dünya standartına uyğun şəkildə yenidən quraşdırılması; gömrük sərhədindən yüksək yerdəyişməsinin avtomatlaşdırılmış qeydiyyatının və yekun hesabatların təkmilləşdirilməsi; gömrük müayinəsinin təkmilləşdirilməsi; hissəvi identifikasiya müayinəsi texnologiyalarının tətbiqi və gömrük müayinəsinin dairəsiin genişləndirilməsi; beynəlxalq tələblər səviyyəsinə uyğun olaraq gömrük sənədlərinin uyğunlaşdırılması; boru nəqliyyatı və elektrik ötürüçü naqılıların vəsítəsi ilə idxlə və ixrac edilən mal və xidmətlər üzrə faktiki nazəratın təmin olunması; tənzimlənmənin qeyri-tarif tədbirləri üzrə nazərat texnologiyalarının təkmilləşdirilməsi; intellektual mülkiyyət obyektlərinin yerdəyişməsi üzərində nazəratın həyata keçirilməsi və bununla əlaqədar təşkilatlı mexanizmlərin və təşkilatlı-hüquq bazanın formalasdırılması; gömrük tənzimlənməsinin tarif metodları kompleksinin səmərəli fəaliyyətinin təhlilinin həyata keçirilməsi və bununla əlaqədar tədbirlər planının, o cümlədən təkmilləşdirilməsi istiqamətlərinin hazırlanması və həyata keçirilməsi; müəyyənləşdirilmiş zaman müddətində hesabatların müəyyənləşdirilməsi formada Gömrük Komitəsinə məlumatların təhvil verilməsi və bununla əlaqədar kompleks fəaliyyətin keyfiyyət aspektlərinin yüksəldiləsi; məlumatın həqiqiliyinin yoxlanılması üçün mövcud olan oks-əlaqə mexanizmlərinin tətbiq edilməsi. Komitənin təşkilati strukturunun təkmilləşdirilməsi məqsədilə gömrük xidmətinin ümumi və struktur vahidləri şəklində ayrı-ayrılıqla fəaliyyətin periodik təhlili və s.

Azərbaycan dövlətinin gəmrük siyasetinin uğurla həyata keçirilməsi öz növbəsində aşağıdakı prioritətlərin əldə edilməsini mümkinləşdirir:

- Gəmrük nəzarəti alətlərinin səmərəli istifadəsinin təmin olunması;
- Respublikanın gəmrük sərhədlərində əmtəə dövriyyəsinin tənzimlənməsi;
- Daxili bazarı qorumaq məqsədilə ticari-iqtisadi məqsədlərin həyata keçirilməsi;
- Milli iqtisadiyyatın inkişafının stimullaşdırılması;
- Xarici bazar ekspansiyasından və qeyri-sivil rəqabətdən qorunmaq və s.

Bu mənada Azərbaycan Respublikası Dövlət Gəmrük Komitəsinin üzərinə ölkə iqtisadiyyatının uzunmüddətli perspektivdə dayanıklı inkişafi üçün böyük işlər düşür. Bir qayda olaraq, ölkənin gəmrük xidmətinin və bu xidməti həyata keçirən gəmrük orqanlarının, xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi sistemində mərkəzi element funksiyasını yerinə yetirən gəmrük sisteminin əhəmiyyəti müasir iqtisadi gerçiliklər və dünya iqtisadiyyatında baş verən dəyişikliklər fonunda, o cümlədən müsbət meyillər zəminində daima artırmadadır.

Ölkənin dünya birliyinə integrasiyasını sürətləndirmək və daha da yamaklı sütunlar üzərində xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq və əlaqələrin yaradılması, əlaqəların inkişaf etdirilməsi, ölkəmizin milli maraqlarının təminini prosesində keyfiyyətəcək yeni üfüqlərin açılmasına və ümumiyyətlə, Azərbaycanın xarici iqtisadi əlaqələrinin qurulmasına və tənzimlənməsində Dövlət Gəmrük Komitəsinin fəaliyyətinin əhəmiyyəti yarandığı gündən bəri xeyli artmışdır. Bu mənada ölkənin xarici iqtisadi əlaqələrinin günү-gündən artması və bu istiqamətdə gəmrük xidmətinin və onun ayrı-ayrı strukturlarının üzərinə düşən vəziyyət və funksiyaları arzu olunan və dünya standartlarının tələblərinə müvafiq formada, müasir iqtisadi gerçiliklərin prizmasından məqsədönlü şəkildə yerinə yetirilməsində təbii ki, Dövlət Gəmrük Komitəsinin rolü danılmazdır.

Məsələlliyyini yeni alda etmiş və iqtisadiyyatının keçid dövrünü yaşayan Azərbaycan dövlətinin gəmrük siyaseti, ölkənin dünya birliyində nüfuzunun artmasına xidmət edən, iqtisadiyyatımızın inkişafına kömək edən və bununla yanaşı, ölkəmizin beynəlxalq iqtisadi əlaqələr sferasında yerini möhkəmləndirən gəmrük sisteminin yarılması istiqamətində formalasdırılmışdır.

Gəmrük siyasetinə ölkə rəhbərliyinin yüksək səviyyədə önəm verəsi və respublikamızın dünya birliyinə sərətlə integrasiyası Dövlət Gəmrük Komitəsinin strukturuna yenidən baxmağı və bu strukturun iş mexanizminin, vəziyyət və funksiyalarının təkmilləşdirilməsinə zərurətə çevirmiştir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Dövlət Gəmrük Komitəsinin strukturunu Ümummilli Liderimiz Heydər Əliyevin

26 oktyabr 1998-ci il fərmanı ilə təsdiqlənmişdir və bu gün də öz qüvvəsini saxlamaqdır. Ümumdünya Gəmrük Təşkilatının (ÜGT) mütarəxəssisi hesab edirlər ki, Azərbaycan Respublikası Dövlət Gəmrük Komitəsinin mövcud strukturunu digər Qafqaz dövlətlərinin - Gürcüstən və Ermənistan gəmrük orqanlarının analoji strukturlarından daha çox proqressivdir və ÜGT-nin tələblərinə daha çox uyğun galır.

Azərbaycan Respublikasında gəmrük xidməti ilə əlaqədar fəaliyyət qanunvericili və normativ-hüquqi aktlar, Nazirlər Kabinetinin və Dövlət Gəmrük Komitəsinin qərar, sərəncam və əmrləri, o cümlədən beynəlxalq müqavilələrə tənzimlənir.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda gəmrük fəaliyyətinin tənzimləyonun mühüm qanun 10 iyun 1997-ci il tarixli Qanun ilə təsdiq edilmiş və 6 avqust 1997-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası «Gəmrük Məcəlləsi»dir. «Gəmrük Məcəlləsi» Azərbaycanda malların və naqliyyat vasitələrinin ölkənin gəmrük sərhədindən keçirilməsinin qaydaları və şərtləri, gəmrük ödənişlərinin alınmasını, gəmrük rəsmiləşdirilməsi, gəmrük nəzarəti və gəmrük siyasetinin həyata keçirilməsinin digər vasitələrini özündə cəmləşdirən maddələrlə əhatə edilmişdir və müasir dövrə ölkənin dünya iqtisadiyyatına integrasiya olunmasında xarici iqtisadi əlaqələrin qurulmasına, təşkilət, dövlət tənzimləməsinin, o cümlədən, gəmrük siyasetinin temalı prinsiplərinə üzündə əks etdirən proqressiv qanundur. Onu da qeyd edək ki, bu qanun 14 bölmə, 61 fasil və 450 maddədən ibarətdir.

Gəmrük siyasetin formalaşdırılması və həyata keçirilməsində iştirak edən təsəssülərin məcmuslu, həmçinin onun həyata keçirilməsi metodları, səlahiyyətli dövlət orqanları tərəfindən gəmrük tənzimlənməsi metodlarının qaydası gəmrük siyaseti mexanizmində çalışılaşır. Buna görə də gəmrük siyaseti dövlətin xarici iqtisadi siyasetinin əsas prinsipləri ilə müəyyənləşdirilir:

- Xarici ticarət fəaliyyətinin vahid dövlət tənzimlənməsi sisteminin yaradılması və onun həyata keçirilməsinə nəzarət;

- Vahid vəyluta nəzarəti;

- Azərbaycan Respublikasının gəmrük ərazisinin bütövlüyü;

- Xarici ticarət fəaliyyəti iştirakçılarının bərabərliyi və hər hansı formada ayrı seçkiliyi yolu verilməməsi;

- Xarici ticarət iştirakçılarının hüquq və qanuni maraqlarının dövlət tərəfindən qorunması;

- Dövlətin və onun orqanlarının xarici ticarət fəaliyyətinə lüzumsuz müdaxiləsinə, xarici ticarət iştirakçılarına və bütünlükde ölkə iqtisadiyyatına zərur vurulmasına yolu verilməməsi.

Azərbaycan dövlətinin gəmrük siyaseti formalasdığı gündən bu günə qədər coxsəhəli inkişaf yolu keçmiş və hər zaman dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməkdədir.

Qeyd etmək lazımdır ki, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, daxili bazarı müdafiə etmək və ölkə istehsalına dayaq durmaq üçün gəmrük siyasetinin hayata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yalnız Azərbaycan sahibkarlarının beynəlxalq kooperasiyaya cəlb edilməsinə stimullaşdırın və xarici sənayeçilər ilə yerli subyektlərin viedanlı rəqabətinə kömək edən zəif proteksionizm tədbirlərini tarazlaşdırmağa cəhd etməklə iqtisadiyyatda müsbət dəyişikliklərə nail olmaq olar.

Məqsədyönlü gəmrük siyaseti idxlən strukturunu yüksək keyfiyyətli əlaqələrin xeyriə dəyişdirmək, təkcə idxlən edilən məhsulun deyil, eyni zamanda yerli məhsulun qiymətinin aşağı salınmasına kömək etmək iqtidarındadır. Gəmrük orqanlarınınən böyük funksiyaları ixrac nəzarəti və əmtəələrin keyfiyyətlərinən qiymətləndirməkdir. Fiskal funksiya əvvəlki kimi gəmrük xidməti faaliyyətinin prioritet istiqamətlərindən biridir. Azərbaycanın iqtisadi təhlükəsizliyinə təhlükə tərədən kifayat qədər çox amillər mövcuddur: ixracda xammalın üstünlük təşkil etməsi və maşın-qayırmaya, elektrotexnika, kimya və digər məhsulların bazarının itirilmişsi, müxtəlif ölkələrin Azərbaycanın strateji cəhətdən mühüm xammal bazarı üzərində nəzarət qoymaq cəhd, istehlak məllərinin bir çox çeşidlərinin idxlən edilməsindən durmadan artan asılılıq, xaricdən iqtisadi və siyasi təzyiq olacaq hallarda, iqtisadiyyatın güclənən zəifliyi, Rusiya Federasiyasının və İran İsləm Respublikasının mövqelərinin sartlaşmasına görə idxlən-ixrac yüksəkliyinən, daşınmasının çatınlıkları, respublikanın ərazi-sinin və iqtisadi potensialının 20%-nin itirilməsinə sabab olan Ermonstan təcavüzkarlığının davam etməsi, iqtisadiyyatın yenidən qurulmasında, manevrətmə imkanlarını möhdudişdirən xarici kreditlərdən ölkənin asılılığı, xarici iqtisadi faaliyyətlə bağlı cinayətkar biznes.

Müsəsir şəraitdə ölkənin dünya iqtisadiyyatında vəziyyətini yaxşılaşdırmaq üçün ilk növbədə, idxlən və ixracın strukturunun yenidən qurulması, təşkilatların və firmaların xarici iqtisadi faaliyyət şəraitinin yaxşılaşdırılması sahəsində mühüm işlər görülür. Müsəqətliyik qazandıqdan bu ildək aparılmış xarici ticarət siyaseti və onun tərkib hissəsi olan gəmrük siyaseti nəticəsində respublikanın idxlən-ixrac dinamikasında xeyli irəliliyələr olmuşdur.

Qeyd etmək lazımdır ki, Azərbaycanın gəmrük siyaseti, ölkədəki iqtisadi və siyasi vəziyyətə təsir göstərən bütün amillər nəzər alınmaqla qurulur. Bu gün ixracın inzibati tənzimətə vəsitişlərinin, demək olar ki, hamisi lağış edilmişdir. Lakin ixrac kvotalarının və rüsumlarının lağvi o demək deyildir ki, gəmrük orqanları ixrac səvədəşmələrinə fikir verməlidirlər. Ölkədən kapital axımının qarşısını yalnız iqtisadi metodlarla almaq olmaz. Ixrac hasilatının qaytarılması problemi əvvəlki kimi mühüm problemlərdən biri olaraq qalır.

Istehsalın və istehlakin milli strukturunun xüsusiyyətlərini nəzər almaqla ölkənin iqtisadi inkişaf səviyyəsi, eləcə də müxtəlif obyektiv və

subyektiv amillərin təsiri xarici ticarət tənzimlənməsi sistemində, onun icra edilməsi mexanizmına kompleks yanaşmını tələb edir:

Birincisi, milli iqtisadiyyat yüksək dərəcədə xarici iqtisadi əlaqələrdən asılıdır;

İkinci, keçmiş SSRİ dövlətləri ilə tarixən yaranmış təsərrüfat əlaqələri bu sahədə prioritetlərdən biri kimi, MDB çərçivəsində iqtisadi integrasiyanın inkişafını tələb edir;

Üçüncü, Azərbaycan, digər inkişaf etməkdə olan ölkələr kimi, iqtisadi inkişaf səviyyəsini yüksəltmək məsələsini və dünya təsərrüfat əlaqələri sistemindən integrasiya olunma məsələsini eyni vaxtda həll etmək məcburiyyətindədir;

Dördüncü, dünya ticarətinin mövcud müasir sistemi xarici iqtisadi siyasetin sərt tələb və məhdudişdirmələrini bütün dövlətlər üçün irəli sürür ki, onlar da inkişaf etməkdə olan ölkələr üçün, o cümlədən Azərbaycan üçün xüsusilə ağıdır;

Bəsinci, Azərbaycan iqtisadiyyatı özünün texnoloji səviyyəsini yüksəltməyə və dünya bazarında rəqabət qabiliyyətli istehsal komplekslərini yaratmağı imkan verə bilən struktur yenidənqurumuna həyata keçirəmalıdır.

Iqtisadi islahatların ilk mərhələsində çatınlıklar həm tarif sahəsində öz izini qoymuş, həm də gəmrük tənzimlənməsində ixrac tariflərinin tətbiq edilməsinə sabab olmuşdur. Xarici ticarət tənzimlənməsi, o cümlədən gəmrük tənzimlənməsi ona yönəldilmişdir ki, iqtisadi inkişaf üçün xammal ixracının imkanlarından hər vasitə ilə istifadə etmək, eyni zamanda, tədricən yüksək emal səviyyəli məhsulun ixrac potensialı artırılın, ixracın əmtəə strukturu rəngarəng olsun.

Bəla vəzifələrin yerinə yetiriliməsi ixracə nəzarətin effektiv sistemi olmadan mümkünşusdur. Ölkənin dünya iqtisadi sisteminə tam daxilolma şərtləri ixracın rəngarəngliyi (diversifikasiyası), ixrac məallərinin emal səviyyəsinin qaldırılması, beynəlxalq istehsal kooperasiyasi sxemini qoşulmasıdır. Problemin həlli iqtisadiyyatın fəal struktur tənzimlənməsində, perspektivli sahələrin inkişafının məqsədyönlü həvəsləndirilməsində, dünya təcübübsində ixracı stimullaşdırmağın yol verilən vəsitişlərdən istifadə edilməsində və xarici iqtisadi əlaqələrin hacmində və strukturuna tarif və qeyri-tarif metodları ilə təsir edilməsindədir. Keçid dövrü müddətində xarici iqtisadi və xarici ticarət siyasetinin müxtəlif vəsitişlərdən istifadə olunmaqla, Azərbaycanın iqtisadiyyatının qısa müddədə dünya iqtisadi sistemində müyəssib bilgi ilə integrasiya olunmasına imkan verə bilən sxemini hazırlamaq lazımdır. Xarici ticarət tənzimlənməsi struktur tənzimlənmənin tərkib hissəsi hesab olunur. Xarici ticarətin kamiiyyət məhdudiyyətlərdən tam imtina etmək vaxtından avval və zərərlə ola bilərdi. ÜGT-nin üzvü olan ölkələr indiyə qədər ayrı-ayrı əmtəələrin

ticarətinə belə məhdudiyyətlər tətbiq edir. Belə vasitənin prinsipial tətbiq etmə imkanı ilə yaxın gələcəkdə də hesablaşmamaq olmaz.

Struktur tənzimlənmənin ümumi mexanizmində xarici ticarət vasitələrinin rolü aşağıdakılardır:

- Perspektivli sahələrin inkişaf etdirilməsi üçün zəruri olan məhsul-ların idxlənilər kümək etmək;

- İnkişafın ilk mərhədində perspektivli sahələrlə rəqabət aparan məhsulların idxlənilər məhdudişdırmaq; rəqabət qabiliyyəti olmayan sahələrin tədrici strukturunun yenidən qurulması və belə yenidən qurulma iqtidarından olmayanların həmin prosesin neqativ sosial nəticələrini minimuma endirməyə tədrici ixtisar edilməsi üçün şərait yaratmaq;

- Buna iqtisadi siyasetin digər qalan vasitələrinin köməyi ilə nail olmaq mümkün olmadığı halda, daxili bazarda əmtəələrin kifayət qədər təklifi təmin etmək;

- Tədiyyə balansının münasib vəziyyətini təmin etmək;

- Milli istehsalçılarla xarici ixracatçıların vicedansız rəqabətindən müdafiə tozəməni vermək;

Bu kontekstdə müsbət nəticə tənzimlənmənin tarif və qeydi-tarif metodlarının tərazaşdırılmış tətbiqi ilə əldə edilə bilər.

Iqtisadiyyatın struktur tənzimlənməsi gömrük tarifinin mühüm funksiyasıdır. Yüksək differensial tarif, rüsumların orta müləhizə edilmiş səviyyəsini ona ilk növbədə ehtiyacı olan sahələrin müdafiəsini saxlamaqla, azaltıyaq yolu ilə təmin etmək iqtidarındadır.

Bu səbəbdən də tarif siyasetini struktur siyasetin tərkib elementinə çevirmək gərəkdir. Sənayenin ən mühüm sahələrinin hər birinə aid tərkib hissəsi gömrük rüsumları dinamikası ola bilən fəaliyyət programı işləyib hazırlanıb lazımdır.

Müəyyən müddət ərzində gücləndirilmiş müdafiədən Azərbaycanın ixrac potensialını möhkəmləndirə bilən yeni yaranan sahələr, eləcə də struktur yenidənqurma prosesini keçirən böhrənlər sahələr istifadə etməlidir. Bu sahələr möhkəmləndikcə tarif maneələri azaldırmalıdır. Əksinə, inidiki vaxtida dünya miqyasında rəqabət qabiliyyəti sahələrin, işçilərin sayı nisbətən çox da böyük olmayan perspektivsiz sahələrin tarif müdafiəsinə ehtiyacı yoxdur.

Gömrük tarifinin norma səviyyəsi həddindən artıq yüksək olma- malıdır. Onlar elə kəmiyyətdə olmalıdır ki, müvafiq məhsulun milli bazarının müdafiəsi üçün zəruri olsun, yəni yeni bir qayda olaraq idxlənən malın qiymətini yerli qiymət səviyyəsinə qədər qaldırmaga və aksizli mallardan olduğu kimi, budeca məsələlərinin həlli üçün imkan versin. Rüsumların dəyişmə diaqonozunu elə müəyyən etmək lazımdır ki, onların kəmiyyəti qaydasını təyin etmək tamamilə mümkin olsun və eyni zamanda hök Umətə milli və dünya bazarında konyukturadakı dəyişikliyə reaksiya vermək imkanı versin.

Normaların kəmiyyəti hesablanarkən çıxış məlumatı kimi müvafiq sahələrdəki vəziyyəti haqqında Dövlət Statistika Komitəsinin, dünya bazar konyukturasının vəziyyəti və dövlət büdcəsində və dövlət proqramlarında qeyd edilən milli iqtisadiyyatın inkişaf orientirləri haqqında məlumatlardan istifadə edilə bilər.

Hazırda tətbiq edilən xarici iqtisadi fəaliyyətin əməə nomenklaturası XİFƏN¹ beynəlxalq normalara uyğundur. O, ahəngdar sistem əsasında hazırlanmışdır və MDB ölkələrində istifadə olunan XİFƏN-ı ceynidir. Lakin, o, yerli məhsul və malların spesifikasiyasını tam əks etdirmir, cənki qara kürű, yerli dərman bitkiləri, nadir vəhşi heyvanlar, quşlar və s. identifikasiya olunmur. Bu nomenklaturanı təkmilləşdirmək lazımdır. Nəzərdə tutmaq lazımdır ki, hər bir tarif pozisiyası birmənalı şəkildə bir XİFƏN kodu ilə müəyyən olunmalıdır.

Ona görə də hər hansı istehsal olunan, çıxarılan və ölkəyə idxlə olunan əmtəənin hər bir növü nomenklatura müxtəlifliyinə müəyyən qədər uyğunlaşdırılmalıdır.

Tarif fiskal funksiyaSt, ilk növbədə, aksizli mallara qoyulan rüsumlar hesabına yerinə yetirilməlidir. Lakin, daxilolmaların azalmasına səbəb olmasın deyə, bu rüsumları həddən artıq artırmaq lazımdır.

Inidiki dövrədə maliyyə vəsaitlərinin bütçəyə daxil olmasının sabitiyi təmin etmək aktual vəzifələrdən biridir. İxrac rüsumları lağı edildikdən sonra idxlən gömrük ödəmələri (rüsumlar, vergilar, yığınlar) xarici iqtisadi fəaliyyətdən budeca vəsaitlərinin yeganə doldurulma mənəbəyi olaraq qalır.

İdxal gömrük ödəmələrinin budeca vəsaitlərinin yeganə doldurulma mənəbəyi olması probleminin həlli qanunu nəzərdə tutulmuş ödəmələrin hesablanmasına və o cümlədən fiziki şəxslər tərəfindən ödənilməsinin düzgünlüyü mövcud nəzarət sisteminin, eləcə də onun həyata keçirilməsi texnikasının nə dərəcədə təkmilləşdiriləcəyindən asılıdır. Bu prosesdə aparıcı rol gömrük orqanlarına məxsusdur. Xarici iqtisadi fəaliyyətin dövlət tənzimləməsi sisteminin təkmilləşdirilməsi xarici iqtisadi əlaqələr sahəsində işlərin real vəziyyətini əks etdirən analitik-statistik tədqiqatlar olmadan mümkünsüzdür.

Beynəlxalq ticarət sistemi ilə qanuniləşdirilmiş qeyri-tarif tənzimləmə tədbirləri, yəni xarici malların idxlənin kaskin artımı ilə milli iqtisadiyyata vurulan zərərin müəyyən olmuş qaydada qarşısının alınması və ya yüngülləşdirilməsi məqsədi güdnə müdafiə tədbirləri mövəuddür. Eyni zamanda xarici ixracatçıların vicedansız rəqabətinin qarşısının alınmasına yönəldilən tədbirlər də tamamilə legitim xarakter daşıyır.

Vaxtilə istifadə olunmuş bir çox materiallər indi qadağan edilmişdir. İdxala kəmiyyət məhdudiyyətləri tədiyyə balansının pisləşməsi şəraitində, kənd təsərrüfatı məhsuluna, alkoqollu içkilərə və tütün məməlatına, ölkədə istehsalı hələ inkişaf etməyən yeni məhsul növlərimə müəttis.

səbədə zəruri olmayan (məhsul) mallara münasibətdə tətbiq oluna bilər. İstehsalı ölkədə yenidən yaranan məhsulun idxlalına qoyulan məhdudluğın müdafiə tədbiri kimi izah etmək lazımdır. Gömrük nəzarəti mexanizminin prosedurlarının təkmilləşdirilməsi işində nəzarətin səməralılığını saxlamaqla gömrük prosedurlarını sadələşdirməyə nail olmaq məqsədilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) ilə, eləcə də Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və YUNKTAD ilə faydalı əməkdaşlığı qaydaya salmaq lazımdır. Xarici ticarətdə Azərbaycanın tətbiq edilə biləcək ayrı seçkilik hələndə müdafiə, eyni zamanda cavab tədbirləri sistemini eləcə də Azərbaycan ÜTT-ya hələ üzv olmadığı hallarda belə, ölkənin mənəsəyini müdafiə mexanizmini inkişaf etdirmək lazımdır. Lakin, respublikamızın İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür. Bu təşkilatın bir çox üzvləri, o cümlədən İran və Türkiyə Respublikaları da eyni zamanda ÜTT-nin üzvüdür. Həmin təşkilatın çərçivəsində imzalanmış sazişlər ÜTT-nin tələblərinə müvafiq olan qaydaların və əsulların tətbiqini nəzərdə tutur.

Həzirdə gömrük siyasetinin başlıca istiqamətlərindən biri, məhz Azərbaycanın Ümumdünya Ticarət təşkilatına üzv olmaqla bağlı gömrük məsələlərinin elə düzgün qurulmasıdır ki, bundan həm bütövlükdə ölkə iqtisadiyyatı, həm də Dövlət bütçəsi maksimum səməra alda edə biləsin. Bu baxımdan Azərbaycan Respublikasının yeni diferensiallaşdırılmış gömrük-tarif sisteminin qəbul edilməsi, xüsusü əhamiyətli addim kimi qiymətləndirilə bilər. Yeni sistemin hazırlanması zamanı heç də gömrük tariflərinin qaldırılması başlıca vəzifə kimi qarşıya qoyulmamışdır. Əsas məsələ tariflərin yalnız bütçə maddixilini təmin etmək funksiyasının deyil, eyni zamanda daxili istehsal tənzimləmək funksiyasının da reallaşdırılmasına nail olmaq idi. Bu sistem hazırlı dövrən Azərbaycanın ÜTT-ye üzv olduğu vaxta qədər, bir müddət üçün optimallı şəhər bilər.

Ölkəmizin ÜTT-ya daxil olması dünya təsərrüfatı əlaqələrinə integrasiya olmanın bir mərhələsidir. ÜTT-ya daxil olmaqla, Azərbaycan öz iqtisadiyyatının müqayisəli üstünlüklerini reallaşdırma bilmək imkanı qazanacaq, ticarət şəraitini yaxşılaşdıracaq, ixracın həcmini artıracaq və dəha rəngarəng edəcək, satış bazarlarını stabillaşdıracaq və onun cəgərafyasını genilindirəcək və məhsullarının keyfiyyətinin artırılmasının tənzimləşdirilməsi üçün olverişli şərait ala edəcəkdir.

Azərbaycanın ÜTT-ya üzvlüyünün bir sıra müsbət sahələri vardır:

-Azərbaycan ÜTT-ya üzv olmaqla noinki dünyada ticarətdə daha geniş şəkildə istirak etmək imkanı qazanacaq, həmcinin milli maraqlarını nəzərdə almaqla onun inkişafında istirak edəcək;

-ixracatçı və idxlətçilərlərin müxtəlif sazişlərə əsaslanaraq (QATT, QATS, TRIPS və s.) vahid hüquqi məkandan istifadə etmək imkanı qazanacaqlar, həmcinin digər ölkələrlə ticarətdə beynəlxalq hüquqi müdafiə ilə təmin olunacaqlar. Yəni ölkəmiz digər dövlətlərin əsassız ayrı seçkilik tədbirlərindən hüquqi cəhətdən qorunacaqlar;

-digər dövlətlərlə ticarətdə tarif və qeyri-tarif maneolarının ölkə ixracına mənfi təsiri kəskin suradə azalacaq. Ölkəmizin beynəlxalq istehsal kooperasiyasına və beynəlxalq işgüzar əməkdaşlığının digər formalarına qoşulması üçün olverişli zəmin yaranacaq, birgə müssisələrin yaradılmasından intellektual mülkiyyətin mübadiləsinə qədər əməkdaşlığı üçün geniş imkanlar olacaqdır;

-bu sahədə mövcud olə biləcək mübahisa və ziddiyatlıların həlli üçün real hüquqi əsas yaranacaq, yerli istehsalçıların sağlam beynəlxalq rəqəbatı qoşulması onlara üçün stimullaşdırıcı rol oynayacaqdır.

Bütün bunlar, Azərbaycanın dünya təkrar istehsal proseslərinə dəha tez integrasiyasını təmin edəcək və bu əsasda də xarici iqtisadi fəaliyyətə istiqamətlənmənəs perspektiv istehsal sahələri dəha də inkişaf edəcəkdir. Digər tərəfdən, müsər istehsal və idarəetmə texnologiyalarının iddialı imkanları dəha də genişlənəcək və ölkəmizə birbaşa investisiya axımı güclənəcək.

Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan ÜTT-ya daxil olarkən nəyisə olda etdiyi kimi, nadəndlə də imtina etməlidir. O, təsəkkütdən olarsa, ortaya bir sira problemlər çıxacaqdır.

-ÜTT-ya daxil olarkən Azərbaycan xarici ticarətin tənzimlənməsinin qeyri-tarif metodlarından imtina etməli olacaqdır (ÜTT standartlarının icazə verdiyi sahələr istisna olmaqla) ki, bu də daxili bazarmın qorunması səviyyəsini aşağı sala bilər;

-Xarici ticarətdə qeyri-tarif vəsaitlərindən imtina etməklə yanaşı, Azərbaycan idxlə tariflərinin səviyyəsini də aşağı salmağı məcbur olacaqdır. Bu da xüsusü ilə böhran vəziyyətində olan iqtisadiyyat üçün ağır bir prosesdir. Nəzərə alsaq ki, yerli istehsalın əksər sahələrinin rəqəbat qəbiliyyətlilik səviyyəsi xeyli aşağıdır, onda xarici istehsalçıların ekspansiyasının kəskin güclənməsi milli istehsalın bir sira sahələrinin mahvına görüb çıxara bilər;

-bu zaman, həmçinin fiskal problem də üzə çıxı bilər. Belə ki, idxlə rüsumlarının götürülməsi, vergi yığımları ilə vəziyyətin lazımi səviyyədə olması şəraitində gömrük ödənişlərinin aşağı düşməsinin kompensasiya etmək xeyli çətin olacaqdır;

-digər bir problem isə yerli istehsalçıların dövlət tərəfindən dəstəklənməsi ilə bağlıdır. ÜTT bu məsələdə kənd təsərrüfatı üzrə müəyyən qədər mülayimlik göstərsə də, ümumilikdə göstərilən bu və ya digər formada həyatə keçirilməsi ÜTT-ya görə digər üzv ölkələrə qarşı ayrı-seçkilikdir ki, bu də onun prinsiplərinə birbaşa ziddidir;

-qarşıya çıxı biləcək digər bir problem isə milli qanunvericiliyin ÜTT-nin norma və qaydalarına uyğunlaşdırılmamasıdır. Bu vergi, bütçə, gömrük və s. ilə bağlı qanunvericiliy aktlarına toxunmaya və onlarda əsaslı dəyişikliklərin edilməsinə tələb edəcəkdir.

Bütün bu deyilənlər onu göstərir ki, hər bir dövlət ÜTT-yə üzv olmaq üçün danışqlara ciddi hazırlaşmalıdır və dəqiq startegiya işləniləbilərdir. Artıq Azərbaycanın bu qurumla üzvlüyünün müzakirəsinin birincisi mərhələsinə başlanılib. Cox güman ki, yaxın gələcəkdə bu mərhələ başa çatacaq və ikinci və asan mərhələyə – birləşmiş danışqlara keçiləcək. Məhz bu danışqlar zamanı Azərbaycanın perspektif gələcək üçün tarif siyasetinin səhərlərin müəyyən ediləcək. Bu zaman tabii ki, ÜTT-nin üzv ölkələri Azərbaycan bazarına daxil olmaq üçün ölkələrinə alverişli şərait yaratmağa çalışacaqlar ki, bu da özünü tarif dərəcələrinin aşağı səviyyədə müəyyən edilməsi və qeyri-tarif maneələrinin aradan qaldırılmışlığından göstərəcək. Azərbaycanın maraqları isə tamamilə əks strategiyamın həyata keçirilməsini tələb edir: bazar iqtisadiyyatına kecid şəraitində daxili bazarnı mümkün məxsus qorunmasına tömən etmək, iqtisadiyyatının zəif vəziyyətdə olan müxtəlif sahalarının modernləşdirilməsi üçün vaxt udmaq və bu əsasda onların rəqabət qabiliyyətini artırmaq.

Yaxşı olardı ki, danışqlara hal-hazırda fəaliyyətdə olan tarif dərəcələrindən daha yüksək dərəcələrlə gedilsin. Bu isə özünü aşağıdakılardan etməyə imkan verir:

- birincisi, ilkin, yüksək səviyyəli dərəcələr sonrakı danışqlar üçün «ehtiyat» rolunu oynayaçaqdır. Danışqlar zamanı şübhəsiz ki, Azərbaycan şart pressinə məruz qalacaqdır. Lakin milli istehsalçıların maraqlarına zidd olan şartlırlar ÜTT-yə üzv olmaq olmaz. Fikrimizi aydınlaşdırmaq üçün Çinin təcrübəsinə nəzər salaq. Çin 10 ildən artıqdır ki, ÜTT-yə üzv olmaq üçün danışqlar aparır və eyni zamanda iqtisadi tərəqqiyə asaslanaraq güclü ixrac ekspansiyasını həyata keçirir. Danışqlarda elə bir sırasız yeridilir ki, ölkə təskilatına üzv olduğundan sonra mümkün iqtisadiyyatını minimuma endirə biləcək kompromislər işlənilərənərlənən və prinsipial məsələlər üzrə ölkənin mövqeləri qorunur.

- ikincisi, Azərbaycan nə qədər iqtisadiyyatını «açıq» elan etsə də, proteksionizm siyaseti yeritməyə məcburdur. Əlbəttə ki, bu zaman kütləvi proteksionizmdən qaçmali və selektiv proteksionizm siyaseti tətbiq etmək lazımdır.

- üçüncüsü, daxili bazarnı qorunması üçün tarif vasitələrlə yanaşı, ÜTT standartlarının yol verdiyi qeyri-tarif vasitələrindən də istifadə etmək olar. Bu zaman komiyyət məhdudiyyətlərindən, texniki standartlardan, sanitər və fotosanitar tədbirlərdən, həmçinin xüsusi növ rüsumlardan (antidempinq, kompensasiya) istifadə etmək olar.

Azərbaycan iqtisadiyyatı üçün digər güclü tədbir tarif dərəcələrinin eskalasiyası prinsiplərinə əməl etməkdir. Tarif eskalasiyası sənayeə münasibətdə həyata keçirila bilən selektiv proteksionizm siyasetinin müümən vasitəsidir.

ÜTT-yə daxil olarkən tarif siyasetinin çox vacib vəziyyətindən biri də mümkün ümumiyyətsidə mönfi nəticələrin (sosial ziddiyyətlərin kəskinləşməsi, işsizliyin artması və maliyyə-büdcə problemlərinin yaranması) minimuma endirilməsidir. Bütün bunlar göstərir ki, Azərbaycanın ÜTT-yə üzv olmaç üçün onun dəqiq iqtisadi startegiyasını hazırlanmaq lazımdır. Azərbaycan ÜTT-yə daxil olmağa tölsəmədən nə qədər yüksək hazırlaşsa, onun dünənim inkişaf etmiş ölkələri ilə yanaşı durmaq şansı bir nə qədər çox olacaqdır.

ÜTT-yə üzv olmağa hazırlıq xarici iqtisadi fəaliyyətin liberallaşdırılması şəraitində gömrük sisteminin inkişafı və daha da təkmilləşdirilməsinə töhfə edir. Inkişaf etmiş ölkələrin təcrübəsi milli gömrük xidmətlərinin inkişaf və təkmilləşdirilməsinə program məqsədləri yanaşma əsasında aparılmasına məqsədliyənə nümayiş etdirir. Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı və təkmilləşdirilməsi programının yaradılmasına ehtiyac var. Respublikanın milli xüsusiyyətləri MDB ölkələri ilə idxlər-ixrac əmlayıyyatlarının spesifikasi, digər ölkələrlə xarici iqtisadi əlaqələrin genişlənməsi gömrük sisteminin müvəffəqiyətinə zəmanət verə biləcək prinsip və metodlar əsasında təkmilləşdirilməsinə töhfə edir. Gömrük fəaliyyətinin səmərəliliyin artırılmasının mekanizminin ləzimi səviyyədə işlənməsini tömən etmək üçün bütün çatışmazlıqlar taktiki və strateji tədbirlərlə aradan qaldırıla bilər.

Taktiki tədbirlərə aşağıdakılardan aid edilir:

- gömrük prosedurlarının sadələşdirilməsi (o cümlədən, yüklerin yoxlama müddətlərinin qısaldırılması və yoxlamannı seçmə üsulu ilə aparılması, daşınma, anbarlaşdırma, saxlanı, rəsmiləşdirme proseslərində lizumsuz sənədləşmələrin ləğvi və rəsmiləşdirme müddətinin azaldılması);

- gömrük informasiyalarının işlənməsinin avtomatlaşdırılmış sistemlərin tövbəti;

- gömrük və gömrükətrafi infrastrukturların inkişafı;

Xüsusiylə qeyd edilməlidir ki, gömrük rəsmiləşdirilməsi prosedurlarının təkmilləşdirilməsi taktiki tədbirlər arasında əsas noqtalardan biridir və öz formasına görə fasıləsiz, daimi fəaliyyətdədir. Bu zaman riskin dərəcə və qruplarının qiymətləndirilməsinə ciddi fikir verilməlidir.

Strateji tədbirlər ilk növbədə ÜTT-nin tövsiyələri aid edilməlidir. ÜTT-nin tövsiyələri aşağıdakı məsələləri nəzərdə tutur:

- Resurs potensialından (kadr, maddi, texniki, maliyyə və s.) rəsədli istifadə:

- Gömrük xanaların rəhbər orqanlarının möhkəmləndirilməsi;

- İdarəetmə sisteminin təkmilləşdirilməsi;

- Müvafiq sistem və strukturunun formallaşdırılması;

- Daha səmərəli gömrük prosedurları və gömrük rejiminin tədbirləri;

Gömrük Xidmətinin İnkışafının Kompleks Proqramının (GXİKP) tətbiq edilməsində onun hazırlanmasının ümumi mərhələləri mühüm əhəmiyyət kəsb edir.

- 1) Proqramın möqsədi və əhatə etdiyi məsələlər;
- 2) Əldə edilməsi nəzərdə tutulan göstəricilər;
- 3) Texniki və fəaliyyət təminatı;
- 4) Proqramın müxtəlif növ resurslarla təmin edilməsi;
- 5) Proqramın hazırlanması və həyata keçirilməsinin stimullaşdırılması;
- 6) Proqramın yerinə yetirilməsinin təşkil;
- 7) Proqramın yerinə yetirilməsi effektivliyin müəyyən edilməsi.

GXİKP-nin hazırlanmasının mühüm təskilatlı məsələsi ardıcılılıqdır. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi qanunverici həkimiyətin hüquqi və normativ aktlarını Komitənin idarə təlimatlarında konkretləşdirməkə ilə həyata keçirir. Gömrük xidməti öz mütxəssisləri vəsítəsilə bu sahənin tənzimlənməsi ilə birbaşa və ya dolayı yolla bağlı qanunların, prezident fərmanlarının, hökumət qərarlarının hazırlanmasında, eləcə də xarici iqtisadi münasibətlər problemi üzrə hökumət və beynəlxalq komissiyaların işində iştirak edir.

Gömrük Komitəsinin normayartama fəaliyyəti ilə Azərbaycana idxl olunan xarici malların təhlükəsizliyi üzrə nəzarət sisteminin təcrübə tətbiqi əsasları yaradılmış. Gömrük tarifi, Valyuta Tənzimlənməsi haqqında Qanun qəbul edilmişdir.

Sohvların üzə çıxarılmasında əldə olunan təcrübəni və dünyada təcrübəni nəzərə almaqla normativ hüquqi aktlara müvafiq düzüslülər edilmişdir.

Xarici iqtisadi əlaqələrdə ıslahat aparılması üzrə iş davam etməkdədir.

Müasir şəraitdə gömrük xidmətinə, xarici iqtisadi fəaliyyətin tənzim edilməsinin əsas istiqamətlərinin reallaşdırılmasına mühüm rol ayrılır:

- xarici ticarət sahəsində valyuta və vergi nəzarətini sərtləşdirmək möqsədi ilə dövlətin nəzarət funksiyalarının möhkəmləndirilməsi;
- milli əməkdaşlıqları xarici rəqabətdən və istehlakçıları isə keyfiyyətsiz məhsul idxlində müdafiə etməyin ticarət-siyasi metodlarının təkmilləşdirilməsi.

Bu, ixrac olunan malların yüksəlmədən qabaq yoxlanılmasının, barter səvdələşmələri də daxil olmaqla ixrac və idxl əməliyyatlarının həyata keçirilməsi zamanı vəsaitlərin daxil olmaması və tam daxil olmaması fakturaların keyfiyyət təhlilini, eləcə də malların idxl və ixracı zamanı qiymət nəzarətini aparlmasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və onun bölmələrinin fəaliyyətini aktivləşdirməyi nəzərdə tutur.

Xarici iqtisadi fəaliyyətin tənzimlənməsində, xüsusi olun həyata keçirilməsinə nəzarət edilməsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rolu yaxın gələcəkdə də labüb olaraq artacaqdır.

4.5. Gömrük-tarif tənzimlənməsinin təkmilləşdirilməsi

Azərbaycan Respublikasının gömrük xidməti, XII-in tənzimlənməsi, gömrük siyasetinin həyata keçirilməsində mühüm institutdur. Ölkə iqtisadiyyatının idarə edilməsi və inkişafında gömrük-tarif tənzimlənməsi vəcib rol oynayır və çoxşaxəli funksiyalara malikdir. Gömrük-tarif tənzimlənməsi daxili bazarı qoruyur, iqtisadi təhlükəsizlik baxımından lazımi məhsulların istehsalını stimullaşdırır, valyuta ehtiyatlarından səmərəli istifadə olunur və ona nəzarət edir. Dövlət bütçəsinə galır gətirir. Gömrük tarisi və rüsumları dövlətin iqtisadi təhlükəsizliyinin, eləcə də xarici ticarət əlaqələrinin inkişaf etdirilməsinin təmin edilməsində mühüm faktora çevirir. İdxal gömrük tarifi adətən ayrı-ayrı milli iqtisadiyyat sahalarını müdafiə edir və xarici ticarət siyaseti yürütməyə, milli əməkdaşların ixracının formallaşmasına imkan verir.

Bu baxımdan idxl-ixrac siyasetinin formallaşması, iqtisadi maraqlarla yanaşı, sosial manafelər və sosial inkişaf, iqtisadi təhlükəsizlik və daxili resursların iqtisadi dövriyyəyə cəlb olunması baxımından hazırlanır və tənzimlənir. İdxal strukturunu istehsal və istehlak təbəbat və daxili istehsalın təbəbatının ödənilməsində rolundan asılı olaraq formallaşdır. Təbii ki, idxlən, məhz istehlak xarakterli olması ölkədən valyutanın getməsinə, ölkənin iqtisadiyyatının öz resursları hesabına inkişafının zəifləməsinə, iqtisadi müstəqilliyin, əməkdaş və xidmət bazının möbz idxləndən asılı olmasına goturib çıxarır.

İdxal-ixrac siyasetinin konseptual əsasları gömrük siyasetini, idxlən və ixracın tənzimlənməsində gömrük orqanlarının vəzifələrini və mexanizmlərini müəyyən edir. Belə ki, daxili bazarin və istehlakçıların hüquqlarının qorunmasına optimallı qarar qəbulu - məhz elmi proqnozlara əsaslanan və səmərəli inkişaf baxımından seçilən düzgün gömrük vergiləri və rüsumları ilə tənzimlənir. Bilavasita gömrük rüsumları və ödəmələri ölkədən qiymət siyaseti ilə, həmçinin istehsal xordları və yerli sahibkarlarla xarici investorlar arasında hərəkət şəraiti tənzimlənməsi ilə mümkün olur.

Hər bir dövlətin özünün inkişafında müəyyən mərhələlər var ki, bu mərhələyə uyğun iqtisadi siyaset həyata keçirilir. Bu baxımdan gömrük siyaseti də həmin dövrün iqtisadi siyasetinə uyğunlaşdırılır. Azərbaycan Respublikasında gömrük tarif tənzimlənməsinin formallaşmasında 1997-ci ildə tətbiq olunan vahidləşdirilmiş tarif sistemi və 2001-ci ilin aprelin 16-də qəbul olunmuş diferensiallaşdırılmış tarif sistemi mühüm rol oynayır.

1997-ci ildə vahidləşdirilmiş tarif sisteminə keçilmişdir. Bu sistemə keçməkdə qarşıda duran əsas möqsəd - gömrük rüsumlarından iqtisadiyyatın artırılmasıdır.

yatın idarə edilməsinin bir elementi kimi istifadə etmək. Dövlət bütçesinin gölərlər hissəsinə təmİN etməkdən ibarət idi.

Bildiyimiz kimi, 1997-ci ilin yanvarın 1-dən başlayaraq ölkəyə idxal edilən xarici mallara vəhid unifikasiya edilmiş 15%-lik gəmrük idxal rüsumu tətbiq edildi. Bu üst dərəcə iddi. Konkret desək, respublika idxal olunan mal ya idxal rüsumundan azad iddi, ya da 15%-lik gəmrük idxal rüsumuna çəlb olunurdu. Sonradan bəzi mal gruplarına 10%-lik, 5%-lik, 3%-lik gəmrük idxal rüsumları tətbiq olundu. Amma maksimum 15%-lik səviyyə saxlandı. Belə bir gəmrük tarif sisteminin fəaliyyəti daxili istehsalın inkişafı üçün normal şərait yaradı bilmirdi. 1997-ci ildə belə bir sistem qəbul edilməsinə normal qarşılaşmaq lazımdı. Cənubi o zaman qarşıda dayanan əsas məsələ özəlləşdirmə prosesini başlamış və onun bireni mərhələsini uğurla başa çatdırmaqdən ibarət idi. Sərr deyil ki, əzəlləşdirmə prosesinin gedidiñən özəlləşdirilən müəssisələrin çoxunda müyyən dövrə bağlanan işlərin sayı arta biləcəkdi, belə olan təqdirdə yənə də idxal olunan mallara yüksək rüsumlar tətbiq olunsayıdı, o zaman sosial vəziyyət mənfi hallarla müşayiət oluna bilərdi. Ona görə də özəlləşdirmə prosesinin əməni sosial effektələ müşayiət olunması üçün hökumət unifikasiya edilmiş, vahidləşdirilmiş gəmrük tariflər sistemini keçdi və bu, 1997-ci ilin yanvarın 1-dən tətbiq olunmağa başladı. Eyni zamanda gəmrük ixrac rüsumları ləğv edildi ki, həm manatın kursunun dayışməsi, həm də idxalın təmİN olunması üçün ixracdan gələn vəsaitdən kifayət qədər istifadə oluna bilsin. Əzəlləşdirmənin birinci programının shata etdiyi dövrlə belə siyasetin hayata keçirilməsi məqsədə uyğun iddi və əzəlləşdirmənin ikinci dövrünün başlanması ilə əlaqədar ona uyğun olaraq yeni gəmrük tariflər sistemini keçid vacib zərurət kimi ortaya çıxdı. İkinci tərəfdən, birinci özəlləşdirmə programının reallaşması natiçəsində özəlləşdirilmiş müəssisələrin çalışması və daxili bazarda onların rəqabət qabiliyyətinin yüksəldilməsinə köməklik göstərməsi zəruridir. Bu köməklilik isə əsas aşağı faizlə kreditlər verməkla, həmin müəssisələri dövriyyə vəsaitləri ilə atmin etmək, ya onları müyyən dövrə daxili vergi və rüsumlardan azad etmək, yaxud da onların istehsal edəcəkləri eyniadlı mallar kənardan Azərbaycana gətirilərkən, həmin mallara yüksək rüsumlar qoymaqla müyyən dövr ərzində ölkə bazarına iqtisadi baxımdan buraxmaq yolu ilə edilə bilər. Burada əsas meyar, ölkə daxilində istehsal olunan məhsullar kənardan respublikaya gətirilən zaman onlara yüksək gəmrük idxal rüsumu qoymaq və bu malların ƏDV-dən azad edilməsinə yol verməkdən ibarətdir. Bu da təbiidir. Əgər ölkə daxilində mal istehsal olunursa, o, qanunvericiliklə nəzərdə tutulmuş dərəcədə ƏDV-ya çəlb olunur, nə üçün həmin mal kənardan Azərbaycana gətiriləndə ona əlavə dəyər vergisi tətbiq olunmasın? Belə olun təqdirdə daxili istehsalçı qarışında idkəlatçı rəqabət qabiliyyətini artırılmış olur, ona görə də

Nazırılar Kabinetinin 124 sayılı Qərarında bu amil tamamilə nəzərə alınmışdır. Ölkə daxilində ayrı-ayrı məhsul növlərinin istehsal edilib-edilməməsi məsələsi, yaxud bu imkanın olub-olmaması ciddi şəkildə arayışdırılmış və qeyd edilən qərarda öz əksini tapmışdır. Bu qərardan belə nəticəyə gəlmək olar ki, idxal olunan mal Azərbaycanın özündə istehsal olunur, həmin mallara idxlə zamamı ƏDV tətbiq edilməlidir. Əgər yerli istehsal Azərbaycanın həmin malın əhəmiyyəti ödəmirsə, bu zaman o, ƏDV-dən azad oluna bilər. Başqa sözlə, ölkə daxilindəki hər bir malın, xammal istehsalçısının rəqabət qabiliyyətini artırmaq asas meyar kimi götürülür. Eyni növ və cinsi cins bir-birini əvəz edə bilən malların Azərbaycan Respublikası ərazisində istehsalı vərsə və yaxud belə bir istiqamətdə işləmək mümkündür, o zaman həmin malın idxlənalı yüksək idxlə rüsumu tətbiq olunur. Bununla da daxili istehsalçılar üçün normal şərait yaranacaq. Bütün bunların fövqündə isə 15%-lik maksimal hədd ortadan qalxır. Amma o mallar ki, Azərbaycanda istehsal olunmur, onlara gəmrük idxal rüsumunu aşağı, sıfır dərəcəyə yaxın qoymaq lazımdır.

Qeyd edim ki, 1997-ci ilin yanvarın 1-dən bütün mallar üçün gəmrük ixrac rüsumları tamamilə sifira endirilmiş, eyni zamanda bütün tarif və qeyri-tarif mənəşələri ləğv edilmişdir. Burada əsas məqsəd ölkədə vəlvüta əhəmiyyətlərinin normal höddini təmİN etmək üçün ixracın qarşısında duran bütün mənəşələri aradan qaldırmak iddi. Bu əsas götürürlərək ixrac üçün tam real şərait yaradıldı. Ölkədə kifayət qədər vəlvüta əhəmiyyətləri yaratmaq üçün ixracın artırılması labid iddi. Daxilda müxtəlif ərazilər və qeyri-ərazilər məhsullarının istehsalının həcmi çox kiçik olmaqla, bu məhsullara tələbat əsasən idxlə hesabına ödənilirdi. Ona görə elə addimlar atılmışdı ki, ixracdan gələn vəsait idxlənin maliyyələşdirilməsindən artıq olsun və bu hesabda ölkənin maliyyətini əhəmiyyətlərinin artırılmasına.

Aritiq 2008-ci ilin sonunda ölkədə vəlvüta əhəmiyyətlərinin həcmi artıq 17 milyard dollara çatmışdır. Gəmrük işinə müümən istiqamətlərinən biri da Azərbaycan Respublikasında gəmrük orqanları tərəfindən hayata keçirilən vəlvüta nəzarətidir. Qeyd edim ki, vəlvüta nəzarəti dövlətin istər vəlvüta tənzimlənməsinin və istəsə də XIF-in gəmrük tarif tənzimlənməsinin vacib elementlərindəndir. Yəni vəlvüta nəzarəti qurmadan, onu təkmilləşdirmedən və onun iqtisadi səmərəliliyini artırmadan dövlətin gəmrük-tarif tənzimlənməsi tədbirlərinə hayata keçirmək səmərəsiz olur.

Azərbaycan Respublikasının gəmrük orqanları Azərbaycan Respublikasının gəmrük sərhədində mövcud vəlvüta əhəmiyyətlərinən əsas edilmiş vəlvüta sərvətlərinin Azərbaycan Respublikasına qaytarılması nəzarəti təmİN edir.

Azərbaycan kimi inkişaf etməkdə olan, bazar iqtisadiyyatı tam təşəkkül tapmayan bir ölkədə gəmrükün əsas vəzifələri budecə gəlirinin yaranmasında bilavasitə iştirak etmək, imkan düdükəcə milli iqtisadiyy-

yət xarici rəqabatın hər cür mənfi təsirindən qorumaqdır. Azərbaycanın gəmrük siyasetində hər iki istiqamətdə iş aparılır.

Bunun natiqəsidir ki, ölkə iqtisadiyyatı dinamik inkişaf edir. Ümumi iqtisadi inkişaf da yeni mərhələyə qədəm qoymuşdur. Büdcə gəlirlərinin formalasması təmin edildikcə, büdcə kasiri azalır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün real zəmin yaranıb. Təbii ki, gəmrük bu proseslərdən kənardır qalmayıb.

Qeyd etmək lazımdır ki, 2001-ci ilin aprel ayının 16-na qədər Azərbaycanda gəmrük organlarının hayatı keçirdiyi iqtisadi fəaliyyət birmənali şəkildə, yalnız Dövlət bütçəsi gəlirlərinin doldurulmasına xidmət edirdi və elə həmin aydan da Azərbaycanın yeni gəmrük-tarif sistemi qəbul edildi. Bu gəmrük-tarif sistemi gəmrük organları üçün yalnız fiksal funksiyaları deyil, eyni zamanda tənzimləyici və qoruyucu funksiyaları hayatı keçirmək imkanı yaratdı. Beləliklə, 2001-ci ildə yeni tarif sisteminin qəbul edilmişsi, gəmrük organlarının iqtisadi yönümlü fəaliyyətində tamamilə yeni bir dövrün başlangıcı qoydu.

Diferensiallaşdırılmış tarif sistemi heç də Dövlət bütçəsinin gəlirlər hissəsinin artırılmasını nəzərdə tutmur. 1997-ci ildə qəbul olunmuş vahidlaşdırılmış tarif sistemi bu məqsədə xidmət edirdi.

Ölkə daxiliindəki istehlakçıların məraqlarının qorunması üçün cəmi 5 dərəcədən (0, 3, 5, 10, 15) ibarət olan diferensiallaşdırılmış tarif sistemi qəbul edilmişdir. Bu sistem ölkə daxiliində istehsal edilən və ya istehsalını təşkil etmək mümkün olan mallara yüksək gəmrük rüsumları, öksüz yerli istehsali müümükün olmayan mallara isə aşağı gəmrük rüsumları müəyyənənəldirdi. Amma bu uzun müddəti olmamalıdır. Hər bir ölkədə milli istehsali inkişafının bir «usaqlıq dövrü» və müdafiə tədbirləri var. Bu təriflər sistemi özəlləşdirilmənin birinci mərhələsindən sonra yaranmış yeni milli istehsalımı «ayağa durması», onun müdafiəsi üçün vacibdir. Proteksionist tarif sistemi dünyənin hər yerində ağar üzün müddət davam edərsə, artıq mənli natiçələr gatırıb çıxarar. Misal üçün, qonşu Türkiyə Respublikasında vaxtılsı avtomobil sənayesini «ayağa qaldırımaq» üçün proteksionist tarif siyaseti həyata keçirməklə avtomobil sənayesini inkişaf etdirmək, məqsədiilsə xarici avtomobilərin Türkiyəyə gatırılması zamanı dayarın 100%-ə qədər gəmrük idxl rüsumu tətbiq edilməsi başlandı. Amma bu siyasetin shəhər etdiyi dövr uzandı. Natiçəda son vaxtlar buraxılan türkiyə avtomobiləri öz keyfiyyətinə görə xarici ölkə avtoMobilərlərinə ududzular. Proteksionist siyaset yalnız 3-5 il üçün nəzərdə tutulmalıdır. Başqa sözlə, proteksionist siyaset total xarakter daşımalı, ölkənin iqtisadi təhlükəsizliyi xaricindən xarici ticarət siyaseti aşağıdakı prinsiplər əsasında qurulmalıdır: tədrislik, diferensiallaşma və müddətlik.

Tədrislik prinsipi dəha çox xarici ticarətin liberallaşdırılmasına tətbiq edilməlidir. Bu sahəda Azərbaycanda müəyyən işlər görülmüşdür.

Ixrac gəmrük vergiləri lağv edilmiş, idxl vergilərinin isə səviyyəsi aşağı salılmışdır.

Diferensiallaşdırma prinsipi dedikdə, milli iqtisadiyyatın sahələri özlərinin inkişaf səviyyəsinə, daxili və xarici bazarda rəqabət qabiliyyətinə, ölkədəki məşğul şəhərin həmin sahələrdə iştirak səviyyəsinə, istehsalın və malların strateji əhəmiyyət doğasına görə, şəhərin zəruri istehlakda malların oynadığı rola görə (xüsusil ilə arzaj məhsulları) ayrırlaraq qruplaşdırılması başa düşülür. İqtisadiyyatın hər hansı konkret sahəsində ölkədəki məşğul şəhərin iştirak payı yüksəldikdə və şəhərin zəruri istehlak mallarında həmin sahənin məhsulları mühüm paya malikdirdə və həm də strateji əhəmiyyət daşıyırsa, onda həmin mallara proteksionist siyasetdə, bu və ya digər məhsulları qarşı yeridilən proteksionist siyasetin uzunmüddəli olmaması, konkret müddətin göstərilməsi nəzərdə tutulur. Bu müddətdə həmin sahələr, yaradılan alverişli şərait sayasında rəqabət qabiliyyəti sahələrə çevrilənləridir.

Beynəlxalq təcərübəyə uyğun olaraq XIF-in gəmrük-tarif tənzimləməsi tədbiri kimi diferensiallaşdırılmış tarif sistemini uyğun olaraq Azərbaycan Respublikasının gəmrük tarifi müəyyən edilmiş. Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində gotirilən mallar üzrə gəmrük idxl rüsumlarının dərəcələri», «Azərbaycan Respublikasından ixrac zamanı ixrac gəmrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri» və «Gəmrük rəsmiləşdirilməsənə görə alınan gəmrük yığımlarının miqdəri» təsdiq edilmişdir.

Diferensiallaşdırılmış tarif sistemi uyğun olaraq bu gün həzi məhsullara ixrac rüsumlarının tətbiq edilməsi məqsədəyin hesab edilmişdir. Müxtəlif istehsal sahələrinin yaranması, həm də belə müssəsələrin ölkə daxiliində xammalla təmin edilməsi problemimiz ortaya qoyur. Məsələn, bu gün poladərtmə sahəsində «Baku Steel Company», əlavə metaldan məmələtlərin hazırlanması istiqamətində müəyyən istehsal sahələri qurulmuşdur. Bunların isə yerli xammalla təmin olunması dəha çox effekt verə bilər. Bütün bunlar nəzərdə alınmaqla Nazirlər Kabinetinin Qərarında yeni tarif sistemində ixrac rüsumlarının tətbiqi də nəzərdə tutulub. Bu iki adda məhsulu qara metal qırıntıları və xammalını əlavə metalları şəhər edir. Ölkədən ixrac ediləsək qara metalin hər tonuna 5 ABŞ dollarının manat ekvivalentində, əlavə metallar üçün də həm onların xammalı, həm də onlardan istehsal olunan məmələtlərin üçün ixrac edilən zaman 15 ABŞ dollarının manat ekvivalenti haemində gömtük. ixrac rüsumları nəzərdə tutulmuşdur. Hələlik, bu 2 qrup məhsullara gəmrük ixrac rüsumu tətbiq ediləsəkdir. Zaman keçdikcə və müəyyən istehsal sahələrində normal istehsal və rəqabət qabiliyyətinə malik məsəsələr yarandıqca, ölkədə daxili bazarın tələbatını təmin etdikcə, digər

xammal növlərinin da ixracına belə rüsumların tətbiqi problemi aktuallaşsa bılır.

Qeyd edim ki, hətta bırdən 1 il, 6 ay qabaq MDB dövlətlərinin əksəriyyətində ixrac rüsumlarının tətbiqinə başlanılmışdır.

2001-ci ilin aprelin 16-də qəbul olunan «Azərbaycan Respublikasının Gomrük tarifi» layihəsi nazirliklərə, şirkətlərə, özlə strukturlara göndərilmiş, onların rəyi almışdır. Azərbaycan Respublikası Dövlət Nefi Sirkətindən, Kənd Təsərrüfatı Nazirliyindən, «Azərkimya» Dövlət Şirkətindən layihəyə münasiibat bildirilmiş və rəy verilmişdir. Azərbaycan Respublikası Dövlət Nefi Şirkəti xarici iqtisadi fəaliyyətin vahid omtaş nomenklaturasının (XİF-ÖN) 27-ci qrupuna daxil olan mallara idxlə zamani gomrük rüsumlarının Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxlə aməliyyatları üzrə gomrük rüsum dərəcələri haqqında» 22.04.1998-ci il tarixli 91 sayılı və ona əlavə olunan 27.02.1999-cu il tarixli 25 sayılı, 25.05.2000-ci il tarixli 94 sayılı və 06.07.2000-ci il tarixli 112 sayılı Qərarları ilə müəyyən edilmiş dərəcədə tətbiq edilməsini (xam nefi və maye yanacaq istisna olaraq) təkliş edərək idxlə olunan xam nefi, tranzit və svəp aməliyyatları zamanı gomrük rüsumuna cəlb edilmiş, müvafiq olaraq ARDNS-in nefi emalı zavodlarının və naqliyyat vasitələrinin istehsalat güclərindən daha səmərəli istifadəsini və bündəyə əlavə gəlir yaradılmasının mümkinlünü göstərməkdədir.

Kənd Təsərrüfatı Nazirliyinin verdiyi rayda respublikada aqrar sənayenin inkişaf etdirilmək üçün «Azərbaycan Respublikasının Gomrük Tarifi» layihəsində ayrı-ayrı qruplarda qeyd olunan kənd təsərrüfatı bülkələri toxumlarının, hibridlərinin, ling və qəpalmlərinin, eyni zamanda bugda sapını və barama toxumlarına, mineral gübrələr və zəhərli-kimyavi maddələrlə gomrük tarif dərəcəsini sıfır faiz təkliş edərək yerli istehsalın inkişafını on plana çəkmmişdir. Ayri-ayri yerli istehsal qorumaq baxımından 22-ci qrupda yer alan hər cür şərab növlərinə gomrük tarif dərəcəsini 50% təkliş etmişdir.

«Azərkimya» Dövlət Şirkəti «Azərbaycan Respublikasının Gomrük Tarifi» layihəsində yerli müəssisələrdə istehsal edilən məhsulların tarif dərəcələrinin yüksəldilməsini, istehsal üçün lazım olan məhsulların gomrük tarif dərəcələrinin azaldılmasını təkliş edərək, müdafiəcidi bir siyasetə həyata keçirməyin möqsədə uyğunluğunu göstərmişdir.

Yuxarıda verilən təkliflərdən aydın olur ki, Azərbaycan Respublikasının gomrük sərhədindən keçirilən mallara gomrük rüsumlarının differentiallaşdırılmış dərəcələrinin müəyyən edilməsi ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatında mühüm yer tutur.

Layihənin müzakirəsi zamanı beynəlxalq ekspertlər iştirak etmişdir. Beynəlxalq ekspertlər əvvəlki 15%-in maksimum rüsum dərəcələrinən yüksər çıxmamaq şartı ilə, yəni 0-la 15% arasında variasiya etmək şartılı

bu dərəcələrdə dəyişiklik aparılmasıının möqsədə uyğunluğunu qəbul etdilər. Bu prosesin başlangıcında bir sırə hallarda beynəlxalq təşkilatlar ekspertləri maksimum dərəcənin 15%-dan 12%-ə sahəsinə məsələni qoyurdular. Bu gomrük tarif sistemi qəbul olunandan sonra Azərbaycan gomrük idxlə rüsumlarının orta dərəcəsi 7-8%-ə hərəkət etdi. Əlbəttə, bu rəqəm əvvəlki, yəni 6-7% -ə nisbatan itəliyi doğru bir addimdir. Lakin onu son hədd kimi qəbul etmək düzgün olmuşdur. Ona görə də yaxın gələcəkdə, təbii ki, gomrük siyasetinin həyata keçirilməsində bir sırə parametrlərə yenidən baxılması zoruroti ortaya çıxacaqdır.

Qeyd etmək lazımdır ki, bu gün artıq bu faktındır ki, idxlənin artım tempi ildən-ilə aşağı düşür. 2008-ci ildə də idxlənin strukturunda yüksək vergi və rüsumlu malların (əs və at məhsulları, süd, im, yağ, şirniyyat, spirtli içki, dəri, kafel-metlax, dəmir, boy) xüsusi çəkisiñin aşağı düşməsi davam etmişdir. Belə ki, 2008-ci il ərzində ərzaq məhsullarının xüsusi çəkisi 2000-ci illə müqayisədə aşağı düşmüş, əksinə müqayisə olunan dövründə istehsal təyinatı avadanlıqların xüsusi çəkisi isə artmışdır.

İdxalin strukturunda baş verən əsas dəyişikliyə sabab olğadək əksər kənd təsərrüfatı məhsullarına, süd və at məhsullarına, mebelə, tütün və spirtli içki məmulatlarına və s. olan təlabatın 90%-ə qədərimi odaya bildicək səviyyədə təşkil olunmuş müəssisələrinən olmasdır. Bu müəssisələlə Baki Tütün Kombinatı, «Azeri Kostel», Piva Zavodu, Koka-Kola Zavodu, müxtəlif şirələr istehsal edən «SAF» Şirkətinin, «AZORSUN Holding» Şirkətinin, «Baku Steel Company» Şirkətinin göstərmək olar.

Qeyd etmək lazımdır ki, differensiallaşdırılmış tarif sisteminin özü malin hansı ölkədən gəlməsindən asılı olaraq aşağı və yuxarı gomrük idxlə (ixrac) rüsumunun tətbiqini nəzərdə tutmur. 2000-ci ildə Azərbaycan Respublikası bütün dünyada qəbul olunmuş malların kodlaşdırılmasına şəhər harmonikləşdirilmiş sistemindən qəyd olundur. Harmonik sistem əsasında tətbiq edilmiş XIF Mal nomenklaturası əsas götürülməkdə, həmin nomenklatura üzrə bütün mal kodlarının qarşısında gomrük idxlə rüsumlarının dərəcələri qeyd olunur. Bunlar advalor və spesifikasi rüsumlarıdır. Ayri-ayri ölkələr üçün mallara gomrük idxlə rüsumlarının dərəcələri göstərilir. Azərbaycan Respublikasının Vergi Məcəblisinin quruluya minməsi ilə əlaqədar olaraq 2001-ci ilin yanvarın 1-dən etibarən vasitələr vergilərin «son təyinat» prinsipini ilə alımları qaydasına keçiriləndi.

İmzalanmış və ratifikasiya olunmuş Azad Ticarət sazişlərinə uyğun olaraq Rusiya Federasiyası, Ukrayna, Qazaxstan və Gürcüstəndən Azərbaycana, Azərbaycandan isə həmin ölkələrə idxlə olunan mallardan gomrük idxlə rüsumları alınır. Qalan digər ölkələrdən gələn mallara gomrük idxlə rüsumları tətbiq edilir, əgər başqa ölkələrdə də belə müqavilə bağlaşsaq, onda qarşılıqlı şəkildə gomrük idxlə rüsumları tutulur. Bütövlükdə hər bir ölkə ilə belə müqavilə bağlanmayıñ olmaz.

Məsələn, qonşu ölkələrdən Türkiyə ilə belə müqavilə bağlaşsaq, o zaman İran tərəfi də belə çıxıslar edəcək. Belə müqavilələr bağlanarkən ilk növbədə, həmin ölkələrlə Azərbaycanın ticarət əlaqələri təhlil edilməlidir. Əgor bu gün bizdən Türkiyəyə gedən malların dayarı azdırsa, onda belə bir müqavilənin bağlanmasından nə qazanırıq?! Axi ortada mənfi saldo var. Nəticə etibarilə mənfi saldoğun həcmi qədər gömrük idxlə rüsumları itiriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sahibkarlığın inkişaf etdirilməsi məqsədilə son illər ərzində xüsusi Dövlət Programlarının qəbul edilmişsi, sahibkarlıq faaliyyətinə mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yönəldilən tədbirlər respublikanın gömrük siyasasında də nəzərə alınmışdır. Sahibkarlığın inkişafına mane olan problemlərin aradan qaldırılması, xarici iqtisadi faaliyyəti iştirakçılarına sağlam rəqabət şəraiti yaradılması üçün, Azərbaycan Respublikası gömrük orqanlarının modernləşdirilməsi üzrə tədbirlər planına uyğun olaraq spesifikasi rüsumların advalor rüsumularla əvəz olunmasının 4 mərhələli qrafiki hazırlanmış və həmin qrafika uyğun olaraq Nazirlər Kabinetinin müvafiq Qərarı ilə 5 mal mövqeyi üzrə spesifikasi rüsumlar advalor rüsumularla əvəz edilmişdir.

Hazırda gömrük siyasətinin başlıca istiqamətlərindən biri də məhz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaqla bağlı gömrük məsələlərinin elə düzgün qoyulmasıdır ki, bundan həm bütövlikdə ölkə iqtisadiyyatı, həm də Dövlət bütəcisi maksimum səmərə olda edə bilsin. Bunun üçün isə respublikada diferensiallaşdırılmış tarif sisteminin tətbiqi mühüm rol oynayır.

Keçid dövründə respublikada yeni iqtisadi münasibətlərin təkamülü, onun beynəlxalq əmək bögüsüne və dünya təsərrüfat əlaqələri sistemini qosulması. Beynəlxalq Ticarət Təşkilatına üzv olmağa hazırlıq, xarici iqtisadi faaliyyətin liberallaşdırılması şəraitində gömrük sisteminin inkişafı və təkmilləşdirilməsinin program-məqsədləri yanaşında aparılması məqsədənəguyun şəkildə nümayiş etdirir. Bu baxımdan respublikamızda gömrük sisteminin inkişafı və təkmilləşdirilməsi programının yaradılmasına ehtiyac var. Respublikanın milli xüsusiyyətləri, MDB ölkələri ilə idxlə-ixrac əlaqələrinin genişlənməsi gömrük sisteminin müvəfəqiyətə zəmanət verə biləcək prinsip və metodlar əsasında təkmilləşdirilməsini tələb edir.

Qeyd etmək lazımdır ki, dünyada heç bir ölkə, hətta on çox inkişaf etmiş ölkə yeni çoxobrazlı müasir mali səmərəli istehsal edə bilmir. Tabii ki, ayrı-ayrı ölkələr və ya ölkələr qrupu məhz elə nomenklatura məhsulları istehsal edirlər ki, onlar burada dəha çox alverişli şəraita malikdirlər. Bunun əsasında ölkələrin ixtisaslaşması və kooperasiyası qurulur. Bu zaman onlar bu və ya digər mali elə həcmində istehsal edirlər ki, o daxili

bazarın tələbatını ödəsin və bundan sonra xarici bazara çıxırlar. Bunun bazasında isə əmtəə mübadiləsi yaranır və inkişaf edir, vahid dünya təsərrüfatı formalıdır.

Bu mənədə, demək olar ki, beynəlxalq ticarət bir tərəfdən beynəlxalq əmək bögüsü şərtləndirir, digər tərəfdən isə onda iştirak edən ölkənin daxili iqtisadiyyatının səmərəliyini artırır.

Azərbaycan Respublikası hazırda dünyının 150-dən çox ölkəsi ilə beynəlxalq ticarət əlaqələri aparr. Beynəlxalq ticarətin iqtisadi əsasları arasında müxtəlif malların istehsal üzrə ixtisaslaşdır və hər bir ölkədə digər ölkənin malına ehtiyac yaranır.

Beynəlxalq ticarət haqqında mülahizələr dərinləşdikən göstərilən amillərin təsiri ilə xarici ticarətin əsasını təsəkkül edən digər amillər yerli istehsalın kifayət etməməsi, malların qiymətinin beynəlxalq miqyasda fərqlənməsi, müxtəlif ölkələrdə fərqli mallar istehsalı da ortaya çıxır.

Qeyd etmək lazımdır ki, beynəlxalq əmək nəticəsində ölkələr konkret əmtəə və xidmətlər istehsal üzrə ixtisaslaşmış və bir çox əmtəələr bəzi ölkələrdə ya istehsal edilmir, ya da az istehsal edilir. Bu isə son nəticədə beynəlxalq qiymətlərin fərqli olmasına səbəb olur.

Hələ vaxtı ilə klassik iqtisadi inqəsabın nümayandalarından biri Adam Smith göstəirdi ki, sərvətin mənbəyi nə yalnız qiymətli daşlar, nə də yalnız torpaqda becərilən kənd təsərrüfatı mallarıdır. Sərvə bütün istehsal amillərinin iştiraki ilə bütün sahələrdə (kənd təsərrüfatı, sənaye, ticarət) istehsal olunan malların əməniyi miqdarı ilə müsəvviz edilir. İstehsalda məhsuldarlığı əmək bögüsü ilə ixtisaslaşma tömən edir.

Adam Smith özünün «mütlaq üstünlükler» nəzəriyyəsini iki ölkə və iki mal üzərində izah edir. Onun nəzəriyyəsinə görə, ticarət aparan hər iki ölkə iqtisadi səmərə olda edir. Lakin bu zaman o hesab edirdi ki, xarici ticarətə dövlətlər mümkin və qədər az müdaxilə ilə ixtisaslaşdırılabilir.

Mütlaq üstünlükler nəzəriyyəsinin cavab verə bilmədiyi sualları D.Rikardo «mütəqayisəli üstünlükler» nəzəriyyəsi ilə aydınlaşdırılmışdır. O, öz nəzəriyyəsi ilə səbüt etmişdir ki, hər hansı bir ölkə bu və ya digər malin istehsalında istehsal xərcləri baxımından mütlaq üstünlüyə malik olmadığı halda da, ölkələr arasında xarici ticarət aparılır və bu ticarətdən hər iki ölkə mənfaət olda edə bilir. Rikardo gərəkən şəhər ölkələr arasında qiymətlərdə az da olsa fərqlər vərsə, onda hər iki nisbi üstünlüyə malikdir. Yəni bu ölkədə həmçinin elə bir mal tapımaq mümkünür ki, məvəcud istehsal xərclərinin nisbətində onun istehsalı digər ölkədəki istehsalдан daha sərfəli olsun. Həmin ölkə, məhz belə malin istehsalı və ixracında ixtisaslaşmalıdır.

Qeyd etmək lazımdır ki, klassik iqtisadçılar ölkələr arasında istehsal funksiyaları və istehsal xərclərinin nə üçün olduğu sabablərini izah etməmişlər.

İsveç iqtisadçıları F.Hekşer və B.Olin XX əsrin 30-cu illərində həmin suallara cavab verməklə bəyənəlxalq ticarət axımlarının istiqamətləri və strukturunun hansı amillərlə müəyyən edilməsi haqqında müasir anlayışların asasını qoymalar.

Hekşer və Olin nəzəriyyəsinə görə, ölkələrin istehsal xərcləri arasındakı nisbi fərqli əsasını istehsal amillərinin dünyada qeyri-bərabər bölgüsü təşkil edir. Həmin nəzəriyyənin mahiyyəti aşağıdakindan ibarətdir: hər hansı ölkə malik olduğu bol istehsal amillərindən intensiv surətdə istifadə olunan malların istehsalı təşkil etməkla üstünlük qazanır. Digər tərəfdən, nisbatən az və ya çox olmayan istehsal amilləri intensiv istifadə edilən malların istehsalında isə üstünlüyə malik deyildir.

Umumi olaraq Hekşer-Olin nəzəriyyəsinə görə, xarici ticarət o zaman səmərəli olur ki, o ayrı-ayrı dövlətləri eyni tip məhsul istehsalından imtina etməyə sövq edir, yani istehsalın sahələrərasi ixtisaslaşmasını artırır.

Lakin bəyənəlxalq ticarətin sonrakı inkişafı qarşıya yeni-yeni suallar qoyurdu və Hekşer-Olin nəzəriyyəsində irəli sürülen fərziyyələrin real hayatı özünü tam göstərdiyini demək mümkün deyildir. Yalnız onu göstərmək kifayətdir ki, bu nəzəriyyədə real hayatı güclü təsiri malik olan tələb amili nəzərə alınmamışdır. Halbuki, nəzəriyyədə irəli sürülen əsas müddələrlə ilə əldə edilən nticələr tamamilə bu müddələlərin əksinə ola bilər.

Iqtisadiyyat üzrə sonradan Nobel Mükafatına layiq görülmüş rus mənşəti V.V.Leontyev Hekşer-Olin nəzəriyyəsinin nə dərəcədə real hayatı uyğunluğunun 1947-ci ildə ABS-in misalında təhlil etmişdir. Təhlilin nticələri kəskin elmi mübahisələrə yol açmış, lakin, ümumiyyətlə, qəbul edilmiş və iqtisadi ədəbiyyata Leontyev təzadi (ziddiyəti) adı altında daxil olmuşdur.

Yuxarıda göstərildiyi kimi, Hekşer-Olin nəzəriyyəsinə görə hər hansı bir ölkə nisbi üstünlüyə malik olduğu amillən intensiv istifadə etdiyi malin istehsalı və ixracı üzrə ixtisaslaşmalı, nisbi üstünlüyə malik olmalıdır ki, isə idxlətəməlidir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dünya ölkələri ilə sərbəst idxlət-xräc əməliyyatları aparır və ölkəmizin bu sahada əlaqələri genişləndir. Idxlət-xräc əməliyyatlarının aparılması gəmrük işinin səmərəli təşkil edilməsi ilə sıx bağlıdır. Bu sahədə isə qarşıda bir sıra vaxtı çatmış problemlərin həlli durur.

Gəmrük fəaliyyətinin səmərəliyinin artırılması mexanizminin lazımi səviyyədə işlənməsinin təmin etmək üçün bütün çatışmazlıqlar aradan qaldırılmalıdır. Belə ki, ölkədə aparılan gəmrük siyaseti gəmrük rəsmilaşdırılmasına sərf edilən müddətin qisaldılması, gəmrük prosedurlarının sadələşdirilməsi, gəmrük informasiyalarının işlənməsinin avtomatlaşdırıl-

mış sisteminin yaradılması, gəmrük və gəmrükətraflı infrastrukturların inkişaf etdirilməsinə tövbə edir.

Qeyd etmək lazımdır ki, gəmrük rəsmilaşdırılması prosedurlarının təkmilləşdirilməsi taktiki tədbirlər arasında əsas məsələlərdən biridir və məzmununa görə fasılısız, daimi fəaliyyətdədir. Bu zaman riskin dərəcə və qrupların qiyomatlaşdırılmasına ciddi diqqət yetirilməlidir.

Strateji tədbirlərlə ilk növbədə, Ümumdünya Gəmrük Təşkilatının tövsiyələri aid edilir. ÜGT tövsiyələrində resurs potensiallarından səmərəli istifadə, gəmrükxanaların rəhbər orqanlarının möhkəmləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, müvafiq sistem və strukturların formalasdırılması, daha səmərəli gəmrük proseduraları və gəmrük rejimlərin tətbiqi məsələlərinə xüsusi lük verilir.

Respublikamızda gəmrük xidmatının inkişaf etdirmək və təkmilləşdirmək üçün ilk növbədə, dövlətin kompleks inkişaf programı olmalıdır. Bu program ardıcıl olaraq mərhələlər üzrə həyata keçirilməlidir.

Gəmrük Xidmətinin Inkişaf Kompleks Proqramının (GXİKP) tərtib edilməsindən onun hazırlanmasının ümumi mərhələləri proqramın məqsədi və əhatə etdiyi məsələlər, əldə edilmiş nəzərdə tutulan göstəricilər, texniki və fəaliyyət təminatı, Proqramın müxtəlif növ resurslarla təmin edilməsi, Proqramın hazırlanması və həyata keçirilməsinin stimullaşdırılması, Proqramın yerinə yetirilməsinin təşkili, Proqramın yerinə yetirilməsi səmərəliyinin müəyyən edilməsi və s. başlıca rol oynayır.

GXİKP-nin hazırlanmasında başheca məqam Proqramın məsələləri və əldə edilmiş nəzərdə tutulan göstəricilərin, həmçinin gəmrük xidmətinin yenidən qurulmasının konkret məsələlərini həll etməyə imkan verən mühüm istiqamətlərin dəqiq və aydın ifadə edilməsidir.

Gəmrük Xidmətinin Inkişafının Kompleks Proqramının tərtib edilməsinə təsir edən amilləri üç əsas qrupda, aşağıdakı xarakterlərə görə birləşdirəndən olar:

Birinci qrup: ixtisai-siyasi xarakterli amillər

Müstəqillik əldə ediləndən sonra ölkədə gəmrük xidmətinin formalaslaşmasına ölkənin siyasi hayatından ağır bir dövrlə və Azərbaycanın yaşayış məntəqələrinin Ermanistan tərəfindən işğal edilməsi ilə eyni vaxta düşür. Müxtəlif qruplaşmaların vəziyyətdən istifadə edərkən əsas sahələrdə öz təsirini möhkəmləndirdi bildilər. Çox vaxt bu qrupların müsəfələri bu regionda özələrinin geosiyasi planlarını təmin etməyə can atan xarici dövlətlərin maraqları ilə üsi-üstə düşürdü. Belə ki, həmin dövrdə sərhədlər açıldı, bu da müəyyən olunmamış şəxslərin və yüklerin mənzəsiz yerdəyişmələrinə kömək etdi.

İkinci qrup: iqtisadi-hüquqi xarakterli amillər

Keçid dövrünün ilk illərində birbaşa təsərrüfat əlaqələrinin qurılması, respublikalararası ödəmələr sisteminin dağılması və nticədə

satış bazlarının itirilmesi ölkənin iqtisadiyyatını iflic vəziyyətinə gətirdi. Yaranmış vəziyyətdə tələbin ödənilməsi xeyli dərəcədə istehsal-texniki və istehlak təyinatlı əsas məhsulların idxlə yolu ilə mümkün idi. Vaxtı keçmiş içtimai-siyasi quruluşdan miras qalan qanunvericilik yeni problemlərin ohdəsində gələ bilmədi. Görük vergiçiyəsindən dəlaşlıqliq, aydın dövlət sivasiyatının olmaması XİF-in tənzimlənməsində görük orqanlarının rolunu heçəndən etməmişdir.

Cümcü qrup: professional-etik xarakterli amillər

Görük Komitəsi yaranan zaman müvafiq təcrübəyə və ixtisasına malik görük işçilərinin sayı cox az (yüz nəfərə yaxın) idi, ındiki sayla müqayisə edildə bilməzdik. İlk vaxtlarda respublikanın müxtəlif təsərrüfat, əsasdan da bılık və ixtisas sahibiyəsi aşağı olan mütəxəssislər işə götürülmüşdülər. Görüküçülərin cərgələrinə «asan qazanc» məqsədilə yaşayan adamlar da soxula bilməşdilər. Qanunvericilikdə boşluq və zəif dövlət idarəetməsi görük daxilişmalarının mütləq rəqəmlərində özünü göstərirdi.

Sübhəsiz, insan amili görük işində başlıca olaraq qalır. Hələ vaxtı ilə Ummamilli Liderimiz H.Əliyev görük işində yaranmış vəziyyəti xarakterizə edərək demişdir: «Təassuf olsun ki, Görük işçilərinin öz vəzifələrindən sui-istifadə etməsi halları, dövlət mənəfəyini qorumayaq öz mənəfəyinə çalışması halları da var. Bunlarla əksin mübarizə aparmaq lazımdır. Mən hesab edirəm ki, əgər bütün görük məntəqələrində, görük orqanlarında işlərin hamisi qanunun yüksək tələblərinə uyğun, bütün qaydaların, bütün nizamnamaların yüksək tələblərinə uyğun olsayıdı, görük xidmətindən gələn gəlir xeyli artıq olardı, eyni zamanda respublikamızın iqtisadiyyatına zərər vuran hallar olmazdi».

Keçid dövrünün ilk illərində görük nəzarətinin texniki vasitələrinin çatışmazlığı sərhəd görük postlarında lazımi nəzarəti həyata keçirməyə imkan vermir və görük prosedurlarının aparılma vaxtı sənəkildə uzadırdı.

Keçid dövrünün ilk illərinin çətinliklərini nəzərə alaraq Azərbaycan dövləti Azərbaycanın görük xidmətinin formallaşması prosesinə mənfi təsir göstərən amillər və onun aradan qaldırılması üçün görük xidmətinin inkişafında Kompleks Programın hazırlanması və həyata keçirilməsi işini öz üzərinə götürdü.

Dövlətin iqtisadi siyasetinin tələbləri baxımından Azərbaycan Dövlət Görük Komitəsi tərəfindən Strateji İnkışaf Proqramı işləniş hazırlandı. Bu Proqrama keçirilmə üsulundan asılı olmayaraq məmərlərin tam görük rəsmiləşdirilməsinin təmin edilməsi, görük prosedurlarının SA-dəlaşdırılması və rəsmiləşdirilmə vaxtının qısaldırılması, müasir mütərəqqi görük nəzarəti texnologiyalarının tətbiqi, görük ədməmləri texnologiyalarının və ədməmlərin bütçəyə daxil olmasına nəzarətin təkmilləşdiriləsi, yüksək və yüksək gəlirlər haqqında ilkin informasiyanın alınması.

Görük Qanunvericiliyinin pozulmasının qarşısının alınması, digər hüquq-mühafizə orqanları ilə birgə narkotik maddələrin idxləminin qarşısının alınması, respublikanın görük ərazisindən onların qanunsuz dövriyyəsinin tranzitinə yol verilməməsi, valyuta nəzarəti və s. məsələlər həll edildi.

Görük sisteminin infrastrukturunun yaradılması sahəsində müümət addımlar atıldı.

Həlli vacib olan təşkilatı və idarəetmə problemləri arasında Azərbaycanın görük sisteminin bu gün üçün və üzünnüddəli perspektivdə keyiyyətə yüksəkliyini nəzərdə tutan şaxənləmiş, müraciətə görük infrastrukturunun yaradılması xüsusi rol onayı. Bu, bir çox amillərlə bağlıdır. Bu amillərin əsasında bazar iqtisadiyyatının inkişafı durur. Şübəsizdir ki, inkişaf etmiş bazar infrastruktur və onun digər tərkib hissələri, o cümlədən xarici iqtisadi əlaqələr və görük sahəsi olmadan bazar iqtisadiyyatı normal fəaliyyət göstərə bilər.

Görük infrastrukturunun getdikcə artan rol və əhəmiyyətinə bir sənədli təsir göstərir:

-xarici iqtisadi fəaliyyətin tənzimlənməsi prosesində funksiyalarının, səlahiyyətlərinin və məsuliyyətlərinin artırılması ilə əlaqədar olaraq görük orqanlarının fəaliyyətinin çatınlaşması;

-görük rəsmiləşdirilməsi və məmərlər görük nəzarəti üzrə işlərin həcmində əhəmiyyətli dərəcədə artması, onların yerinə yetirilməsinin yeni texnologiya və texniki vasitələrin tətbiqindən birləşib asılılığının gücləndirməsi;

-görük orqanlarının hüquq-mühafizə orqanı kimi yeni hüquq və vəzifələri, o cümlədən ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi;

-görük təşkilatlarının kadri həyətinin keyfiyyətə yaxşılaşdırılması və möhkəməldirilməsinə tələbati, onların peşəkarlığını, bılık səviyyəsinin yüksəldilməsi, yüksək əlaqə-ətik keyfiyyətlərin tətbiq edilməsi, səsiyal sahənin gerilimini aradan qaldırılmasının vacibliyi, görük əməkdaşlarının sosial müdafiəsinin, normal həyat fəaliyyətinin təmin edilməsi, görük işi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirməsi və dərinləşməsi prosesinin Azərbaycanın görük orqanlarının infrastruktur təminatının beynəlxalq səviyyəyə qaldırılmasını tələb etməsi və s.

Qeyd etmək lazımdır ki, görük infrastrukturunun təşkilik və inkişaf - görük orqanlarının vahid sisteminin ayrılmaz atributu, görük işinin həyata keçirilməsində onun sonməri olmasının şərtlərindən əsas amillərdən biridir. Belə ki, bu amillər infrastrukturun təminatı bu və ya digər səviyyədə mövcudluğunu ilə görük işinin həyata keçirilməsinin prosedur mərhələlərini müsəyət edir.

Ənənəvi olaraq görük infrastruktur məşhuminun müəyyən edilməsində əsas diqqət ona yönəldilir ki, infrastruktur dedikdə, görük işinin həyata keçirilməsində, görük orqanlarının vəzifələrinin yerinə

yetirilməsində tabeli, köməkçi rol oynayan gömrük müəssisələrinin şəbəkəsi nəzərdə tutulur.

Bələliklə, infrastruktur – gömrük orqanlarının normal fəaliyyət göstərməsinə təmin edən istehsal, qeyri-istehsal, elmi sahələr kompleksidir.

Gömrük infrastrukturuna xas olan ümumi və əlahiddə xüsusiyyətləri aşağıdakı kimi xarakterizə etmək olar:

-gömrük infrastrukturunu bütövlükdə milli iqtisadiyyatın infrastrukturundan təcrid olunmur, onun tərkibində yaradılır və fəaliyyət göstərir;

-gömrük sistemi bütövlükdə tənzimlətmə, hüquqi, idarəetmə xarakterli infrasstrukturla sıx bağlı olan ümumi infrastrukturun tərkib hissəsidir. Bu keyfiyyətdə o xarici iqtisadi fəaliyyətin tənzimlənməsi sahəsinə və beləliklə də iqtisadi təhlükəsizliyin təmin edilməsinə xidmət edir;

-gömrük infrastrukturunun gömrük sisteminin fəaliyyətinin təmin edilməsi kimi sahədaxili təyinatı var.

Bu baxımdan, gömrük sisteminin normal fəaliyyətini təmin edən infrastruktur təminatı elementlərini üç əsas qrupa ayırmış olar:

- Birinci qrupa mal və naqliyyat vasitələrinin keçirilməsi, saxlanması və anbar emalı üçün, həmçinin sərnişinlər xidmət etmək üçün şərait yaranan elementlər daxil edilir. Başqa sözlə, bu, gömrük orqanlarının maddi-tekniki bazası (inzibati binalar, keçid-buraxılış məntəqələri, anbar təsərrüfatı, naqliyyat vasitələri, sosial təyianlı obyektlər, vəzgal və hava limanlarından gömrük nəzarəti zonaları və s.) hesab edilir.

- İkinci qrupa gömrük əməliyyatlarının aparılması, prosesin gedisi və alılmış nüfuzlar barədə məlumatın ötürülməsinə təmin edən sistem, vasita və fəaliyyət növləri, əmək nazarətinin texniki vasitələri, gömrük ekspertizasi vasitələri, rabitə, gömrük orqanlarının vahib avtomatlaşdırılmış məlumat sistemi, digər EHM və kompyuter avadanlığı və s. daxildir.

- Üçüncü qrupa gömrük orqanları kadrlarının normal həyat fəaliyyətinin bərpası üçün maddi-məsələt, mədəni və digər şəraitin yaradılmasına xidmət edən sosial infrastruktur ad edilir. Bu sfera gömrük işçisinin pəşə hazırlığının və hərtərəflı inkişafının təmin edilməsi üçün qeyri-istehsal xarakterli tələbatın ödənilməsini təmin etməlidir.

Bələliklə, gömrük infrastrukturunu dedikdə, xarici iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi şərtlərini, gömrük sisteminin bütövlükdə fəaliyyət göstərməsinə təmin edən, gömrük nəzarəti, ekspertizasi, rabitə, məlumat sistemi, gömrük orqanlarının maddi-tekniki bazası, texniki vasitələr, institusional, sosial struktur və fəaliyyət növləri kompleksi başa düşülməlidir.

Hal-hazırda gömrük infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi sahəsində aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəyən hesab edirik:

-gömrük sərhədinin tam qaydaya salınması və təchizatı; yüksək gömrük sərhəddindən yerdəyişməsi uçutunun avtomatlaşdırılmasını təkmilləşdirmək üzrə işləri başa çatdırmaq;

-gömrük baxışı işlərinin təkmilləşdirilməsi, onun müxtəlif formalardan istifadə edilməsi, müstəqil identifikasiya və sənədlə yoxlama texnologiyasının tətbiqi;

-boru kəməri naqliyyatı və elektrik xətləri ilə yerdəyişən məllər üzərində faktiki nəzarətin təşkil;

-tənzimətənin mülkiyyət obyektlərinin yerdəyişməsinə nəzarət həyata keçirmək üçün təşkilat-hüquqi zəminin yaradılması;


-gömrük tənzimlənməsinin tarif metodları kompleksinin fəaliyyət səmərəliliyinin təhlilini aparmaq və onların təkmilləşdirilməsi üçün təkliflər hazırlanmaq;

-hesabatların qəbul olunmuş formalar üzrə verilməsi, onların dəqiqliyini və keyfiyyətini yüksəltmək üçün işlərin sistemləşdirilməsi.

Azərbaycan Dövlət Gömrük Komitəsinin qarşısında qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi Ümumdünya Gömrük Təşkilatının (ÜGT) tövsiyə etdiyi taktiki və strateji tədbirlərin ardıcıl həyata keçirilməsindən çox asıldır. Məsələn, taktiki tədbirlərə aşağıdakılardır adı edilmişlidir: gömrük rəsmiləşdirilməsi müdafiələrinin azaldılması, gömrük prosedurlarının sadələşdirilməsi, daşınma, anbarlara vurulma mərhələsində vacib olmayan sənədləşmənin aradan qaldırılması və məcburi olmayışın ixtisar olunması, gömrük informasiyasının avtomatlaşdırılmış işlənmə sistemlərinin tətbiqi, gömrük və gömrüktraftı infrastrukturun inkişaf etdirilməsi.

Azərbaycan Respublikası Gömrük Orqanının mövcud strukturu

aşağıdakı sxemdə təsvir olunmuşdur



Gömrük vazifələrini uğurla həyata keçirmək üçün Azərbaycan Respublikası Gömrük Sisteminin Büdcədənkarar İnkışaf Fondu təsis edilmişdir. Bu Fond Azərbaycan Respublikası «Gömrük məcəlləsi»nin 398-ci maddəsinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasında gömrük siyasetinin müəyyən edilməsi və həyata keçirilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsini nəzərdə tutur. Gömrük Sistemi İnkışaf Fonduñun vəsaitləri Azərbaycan Respublikasında gömrük sistemi faaliyyətinin təmin edilməsinə və inkişafına, sosial sahənin inkişafına, eləcə də təbəqəlikdə olan elmi-tadqiqat təşkilatlarının, laboratoriyanın və tədris müəssisələrinin saxlanması, maddi həvəsləndirme və sosial inkişaf fondunun inkişaf etdirilməsinə yönəldilir.

Gömrük təşkilatları öz işində mövcud infrastrukturlara əsaslanmaqla gömrük rəsmiləşdirmələrinin prosedurlarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirirlər.

Qeyd etmək lazımdır ki, gömrük rəsmiləşdirilməsi prosedurlarının təkmilləşdirilməsi formasına və məzmununa görə permanent (fasili).

daimi faaliyyətdə olan taktiki tədbirlər arasında mühüm mərhələlərdən biridir. Gömrük rəsmiləşdirilməsi prosedurlarının təkmilləşdirilməsi üçün baza xarici iqtisadi faaliyyət iştirakçıları-nın riskinin obyektiv qiymətləndirilməsi olmalıdır.

Strateji tədbirlərə, fikrimizcə, ilk növbədə, ÜGT-nin dünyannın bütün gömrük sistemləri üçün hazırladığı metodiki tövsiyələrin tətbiqini aid etmək lazımdır. ÜGT müxtəlif ölkələrin milli gömrük sistemlərinə yardım göstərmək, xüsusən də resurs potensialından daha səmərəli istifadə etmək, müvafiq idarəetmə sistemlərin təkmilləşdirilmək, daha effektiv gömrük rejimlərinə tətbiq etmək zorurətindən çıxış edir.

ÜGT-yə daxil olan ölkələrin öz faaliyyətində rəhbər tutduqları strategiyaların əsasında aşağıdakılardır:

- milli gömrük sisteminin islahat və modernləşdirilmə proqramları;
- gömrük konvensiyalarının, beynaxalq qaydaların və normativlərin tətbiqi və genişləndirilmə təcrübəsi;
- milli gömrük sistemlərinin islahatı üzrə tədbirlərin dövlət rəhbərliyi tərəfindən dəstəklənmə təcrübəsi;
- milli gömrük sisteminin kadr potensialının islahatına xorcların struktur.

Ümumdünya Gömrük Təşkilatı dünya gömrük sistemlərin işinin əlaqələndirilməsi funksiyasını öz üzərinə götürmüşdür. Əksər ölkələrin gömrükxanaların faaliyyətini təhlil etməklə, ÜGT onlarm əsas faaliyyət prinsiplərini işləyib hazırlanmışdır. Bu prinsiplərə, milli xüsusiyyətlərin nəzərə alınması mühüm rol oynayır. Bu o deməkdir ki, hər bir dövlət öz milli mentalitetindən, iqtisadi vəziyyətindən və s. irali gələn inkişaf qanunu uyğunluqlarından çıxış edir. Bu prinsiplə yanaşı, bazaslık prinsipinə xüsusi əhəmiyyət verilir.

Bazaslık prinsipi ölkənin gömrük xidmətinin milli meyarını nəzəra almaq üçün əsas ÜGT-nin müddəələri, müəyyən tövsiyələri hesab edilir. Bu prinsiplərin reallaşdırılması həlliəcidi rol Dövlətə məxsusdur, əsas maliyyələşmə mənbəyi isə Dövlət büdcəsidir.

Gömrük sistemi sahəsində aparılan uğurlu islahatlardan bütün vətəndaşlar faydalanan, onun həyata keçirilməsi ölkənin bütün iqtisadiyətinə, onun galirlarına faydalı təsir göstərir. Beləliklə, bu islahatlari Dövlət büdcəsi galirlarının artması ilə bərabər, bütövlikdə respublikanın galirlarının, eləcə də Proqramın həyata keçirilməsində iştirak edəcək strukturların galirlarının artmasında da nəzərə alınmaq lazımdır. Büdcə galirlarını və bütövlikdə iqtisadiyyatın qarsılıqlı əlaqəsini də nəzərdən qəzərməq olmaz. İxrac gömrük rüsumları məhdudluğunun aradan qaldırılmasına və ləğv edilməsinə görə Dövlət büdcəsinin bu mənbə hesabına galirləri azalmalıdır. İdxal rüsumlarının aşağı salınması da xarici iqtisadi faaliyyətdə büdcənin galirlarının azalmasına səbəb olur.

Qeyd etmək lazımdır ki, gəlirlərin azalması digər amillər hesabına, məsələn, milli iqtisadiyyatın yüksəlmişənə asaslanan xarici iqtisadi dövriyənin haemələrinin artması hesabına kompensasiya ediləcəkdir.

İdial rüsumlarının ümumi azalması zamanı maniqi proteksionizm və ölkə əmtəə-xidmat istehsalçılarını müdafiə etmək siyaseti yürüdülləşəcədir.

Ümumiyyətlə, xarici ticarət dövriyəsi artımı, milli iqtisadiyyatın yüksəlisi, onun dünya təsərrüfat əlaqələri sistemində üzvi şəkildə daxil olması nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsindən çox asildır. Bütün bunlar son nticədə respublika iqtisadiyyatının inkişaf etməsi və xalqın maddi rifah halının yüksəlməsini təmin edəcəkdir.

4.6. Azərbaycan Respublikasının beynəlxalq gömrük əməkdaşlığı

Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycanın gömrük təşkilatının beynəlxalq əlaqələri xeyli genişlənmiş və keyfiyyətə yeni səviyyəyə qalxmışdır.

Beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsi və möhkəmləndirilməsi, ineqrasiyadan dərinləşdirilməsi məqsədilə bir çox beynəlxalq təşkilatlar və dünya dövlətlərinin gömrük xidmətləri ilə əməkdaşlıq edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi həquqi əməkdaşlığı bir neçə istiqamətdə həyata keçirir. Bu istiqamətlərdən biri də Ümumdünya Gömrük Təşkilatı ilə six əlaqələr müstəvisində fəaliyyət göstərməsidir. Təsadüfi deyildir ki, Azərbaycan Gömrük Təşkilatı UGT-nin strateji istiqamətlərinin formalasdırılması, qlobal gömrük proseslərinin effektivləşdirilməsi və daha da müasirləşdirilməsindən yaxınдан iştirak edir. Digər tərəfdən, UGT-nin faal üzvü kimi dünənim ən qabaqcıl ölkələrinin gömrük orqanları ilə six əməkdaşlıq edir.

Bu əməkdaşlıq UGT, MDB Gömrük Xidmətləri Rəhbərlər Şurası və ikitaraflı münasibətlər (ayrı-ayrı ölkələrin gömrük orqanları ilə) çərçivəsində özünü bürزو verir.

ARDGK-nin ikitaraflı və çoxtaraflı beynəlxalq sazişlərə üstünlük verəsi gömrük sisteminin təkmilləşdirilməsində öz böhrəsini verir. Türkiyə, İran İslam Respublikası, Gürcüstan, Özbəkistan, Qazaxistən, Livan, Bolqarıstan respublikaları və Ukrayna gömrük orqanları ilə gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişlər imzalanmışdır. MDB Gömrük Xidmətləri Rəhbərlər Şurası çərçivəsində və iqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə çoxtaraflı sazişlər mövcuddur. Büyyük Britaniya və Şimali İrlandiya Birleşmiş Krallığı hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında gömrük orqanlarının qarşılıqlı inzibati yardımı haqqında Memorandum 7 iyul 1997-ci il tarixində imzalanmışdır.

DGK Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Gömrük Xidmətləri Rəhbərlər Şurasının iclaslarında faal iştirak edir. Bunun nticəsidir ki, MDB üzvü olan ölkələrin Gömrük Xidmətləri Rəhbərlər Şurasının 20-ci iclası Bakı şəhərində keçirilmişdir. Dövlət Gömrük Komitəsi XİFÖN əsasında vahid gömrük tarifinin işləniləşdirilməsinə, gömrük rüsumlarının alınmasına, tətbiq edilməsinə, malların mənşə ölkəsinin təyin edilməsinə, gömrük məqsədləri üçün malların qiymətləndirilməsi də daxil olmaqla, MDB üzvü olan ölkələrin gömrük siyasetinin əsas istiqamətləri üzrə təkliflərin hazırlanıb təqdim edilməsinə tömən edicədir.

DGK, həmçinin gömrük orqanları üçün kadrların hazırlanması, avtomatlaşdırılmış informasiya sistemi, gömrük statistikası, beynəlxalq əməkdaşlıq sahələrində MDB gömrük xidmətləri ilə əməkdaşlıq edir.

Ukrayna Dövlət Gömrük Xidmətlərindən daxil olmuş "Ukrayna Dövlət Gömrük Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı yardım göstərilmişsi qaydaları haqqında Memorandum" layihəsinin ekspertizası aparılmış və Azərbaycan Respublikası hökuməti nümayəndə heyətinin Ukraynada səfəri zamanı 30 iyul 1999-cu il tarixində Kiyev şəhərində imzalanmışdır.

Ümumdünya Gömrük Təşkilatının Baş Katibi Mısel Danenin məktubuna əsasən Azərbaycan Respublikası "Malların təsviri və kodlaşdırılması üzrə hormonikləşdirilmiş sistem haqqında Beynəlxalq Konvensiya" ya qoşulmaq barədə təklif daxil olmuşdur. Bu məqsədla yuxarıda adı çəkilmiş Konvensiya dövlətdaxili prosedurlardan keçirilməsi üçün adı çəkilmiş Kabinetinə və Xarici İşlər Nazirliyinə göndərilmiş və Milli Məclisdə ratifikasiya olunmuşdur.

Fərqliändicəri hadir ki, 2001-ci ilin yanvar ayından respublikamız bu Konvensiyaya qoşulan 100-cü dövlət oldu.

UGT-nin Brüssel şəhərində keçirilən 93/94-cü sessiyalarında Komitə sadrının rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmiş və sessiyənin işi zamanı Azərbaycan Respublikası UGT-nin Maliyyə Komitəsinə üzv seçilmişdir.

Avropa İttifaqının TASIS Proqramı üzrə Azərbaycan Respublikasının milli və dövlətlərənəsi proqramları və Avropa İttifaqı Komissiyasının Texniki Yardım Proqramı çərçivəsində (1996-ci il oktyabr) Daşkənd şəhərində Avropa Gömrüyü və Azərbaycan Respublikası Dövlət Komitəsi arasında TASIS Proqramı çərçivəsində "Təhsil", "İdarəetmə və Təşkilat" layihələri üzrə müqavilələr imzalanmışdır.

DGK-nin Avropa Gömrüyü ilə apardığı intensiv damışqlar nticəsində TASIS Proqramı çərçivəsində Avropa Gömrüyünün Orta Asiya Respublikaları və Azərbaycan Respublikası üzrə koordinatları tərəfindən "Con Erik Platt"la bağlanmış müqavilələrin həyata keçirilməsi barədə gömrük orqanlarının masul vəzifəli şəxsləri ilə görüşmək və Azərbaycan

Respublikasının Dövlət Gömrük Komitəsinin rəyini öyrənmək üçün Bakıda görüşlər keçirilmişdir.

Azropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına həsr edilmiş Beynəlxalq Konfransın hazırlanması üçün Bakı şəhərində keçirilən iştirakçı dövlətlərin işçisi grupplarının üzvlərinin iclasında gömrük əməaliyyatları və sənədləşdirilmələrinin aparılması üzrə əsas sazişin texniki əlavəsinin layihəsi hazırlanmışdır.

Bu layihədə TASİS və TRASEKA Proqramları çərçivəsində həyata keçirilən sərhəd-kecid prosedurlarının sadələşdirilməsi, unifikasiya olunması və s. məsələlər öz əksini tapmışdır. Təbii ki, nəqliyyatın sərhədlərdən keçməsi üçün program iştirakçıları olan dövlətlərlərərəsər gömrük əməaliyyatlarının genişlənməsi vacib məsələ kimi qarşıda dayanır. Azərbaycan gömrük orqanları sərhəd buraxılış məntəqələrində vacib dövlət xidməti orqanı kimi gömrük prosedurlarının hormonikləşdirilməsi və sadələşdirilməsi istiqamətində mühüm addimlar atırlar. Azərbaycan bununa bağlı bir səra beynəlxalq konvensiyaya qoşulmuş. Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nazarətinin təşkili, informasiya texnologiyalarının istifadəsi sahəsində səylərini xeyli artırmış, avtomatlaşdırılmış idarəetmə sistemini keçilmiş, program təminatı və texniki baza yaradılmış, istismardadır.

TRASEKA Layihəsi üzrə əsas, çoxtərəfli Saziş imzalandıqdan sonra ölkəmiz tərəfindən bütün lazımi təşkilatlı işlər həyata keçirilmişdir və bu dəhlizin səmərəliliyinin artırılması və inkişaf etdirilməsi üzrə mühüm işlər görülmüşdür.

Ümumiyətə, respublikamıza gələn avropalı ekspertlər gömrük orqanları tərəfindən həyata keçirilən işləri yüksək qiymətləndirmiş, sərhəd-kecid məntəqələrində yaradılan şəraitdən razı qaldıqlarını dəlibitmişdilər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəvəti ilə İran İslam Respublikasının İqtisadiyyat və Maliyyə Nazirinin müavini, Gömrük İdarəsinin prezidenti və Türkiyə Cumhuriyyətinin gömrük müştaşı Azərbaycana rəsmi səfər etmişdir.

İran İslam Respublikasının İqtisadiyyat və Maliyyə Nazirinin müavini, Gömrük İdarəsinin prezidentinin səfəri zamanı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Gömrük İdarəsi arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum" imzalanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ildə Türkiyəyə rəsmi səfəri çərçivəsində iki ölkənin hökumətləri arasında gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında imzalanan saziş əməkdaşlığın genişləndirilməsi baxımından irəliyə doğru atılan müsbət addim kimi səciyyəyalındırmak olar.

Saziş imkan verəcəkdir ki, gömrük orqanları arasında gömrük Qanunvericiliyinin pozulmasının hər iki ölkənin iqtisadi, maliyyə, ticarət və ictimai məraqlarına ziyan vurduğu nəzərə alınmaqla qarşılıqlı əməkdaşlıq genişləndirilsin.

Sazişin əsas məram və məqsədlərindən biri də tərəflərin zaruri məlumat və sənədlərin alınmasında bir-birinə yardım etməsidir. Eyni zamanda Sazişin müddəslərinə uyğun olaraq Türkiyə Cumhuriyyəti Gömrük Mütəşərliyi və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gömrük Qanunvericiliyinin düzgün tətbiq edilməsi məqsədilə gömrük hüquqpozmalarının qarşısının alınması təhdiqatının aparılması üçün bu hüquqpozuntularla qarşı bütün zorlu tədbirlər görüncəklər.

Razılıqla gələn tərəflər öz təşəbbüsleri ilə və ya sorğu əsasında öz milli Qanunvericiliyinə uyğun olaraq birgə əməkdaşlıq edəcək. Gömrük Qanunvericiliyini pozan və ya pozması aşkarla çıxan faaliyyət və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz ticarəti ilə mösəl olan bütün təzahürlərə qarşı birgə mübarizə aparacaqlar. İki qardaş ölkənin gömrük xidmətləri əməkdaş və mütəxəssis mühalilisi də daxil olaqlı, aralarında bərabər təsirli əlaqələrin qurulması təhsil sahəsində qarşılıqlı proqramların hazırlanması, razılıqdaşırlı mənzərələrdə birgə seminar və konfransların təşkili, gömrük qanunvericiliyi və tətbiqi sahəsində qarşılıqlı təcrübə mübadilisi aparacaqlar.

Məlumudur ki, beynəlxalq aləmdə xüsusi nüfuzu malik olan Ümumdünya Gömrük Təşkilatının Baş Katibi Mişel Dane respublikama ikiinci dəfə (19 iyun 2000-ci il) əsgər səfər etmiş və faydalı fikir mübadilisi aparmaqla perspektiv planların müzakirəsində iştirak etmişdir. Baş Katib tərəfindən Azərbaycan Gömrük Təşkilatının müsbət işi qiymətləndirilmişdir. Bu iş beynəlxalq aləmdə milli gömrük xidmətlərinizin layiqinə təmsil olunmuş və tanınmasının təzahürüdür.

Yeri golmışın, 2002-ci ilin yanvar ayının 3-də ÜGT Baş Katibi Mişel Dane və DGK-nin sədri Kəmaləddin Heydərov arasında "Azərbaycan Respublikasının Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzinin təsis edilməsi haqqında" anlaşma Memorandumu imzalandı. Memorandumda yaradılacaq həmin mərkəzdə regional tədris, texniki yaradılıcılık dair görüşlər və gömrükla bağlı digər tədbirlərin keçiriləcəyi, DGK-nin onun sahibi və istifadəçisi olacaq özünün milli və beynəlxalq proqramları üçün də istifadə edəcəyi öz əksini tapmışdır.

2000-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) üzvü olan ölkələrin gömrük orqanları rəhbərlərinin 7-ci iclasının Bakı şəhərində keçiriləsi beynəlxalq iqtisadi əməkdaşlığın, regional ticarət, nəşriyyat və kommunikasiya məsələlərinin həllinə yönəldilmiş üzv ölkələrin iqtisadi

taraqqisında kömük etmekte, gömrük sahnesinde integrasyonun dörtnöbetmasına, beynalxalq əlaqələrin genişlənməsinə xidmət edir.

ARDGK-nin nümayəndə heyatının ÜGT-nin 95/96-ci sessiyasında (Brüssel, 6-8 iyul 2000-ci il) iştirakı və üzv ölkələrin təmsilçisi tərəfindən dəstəklənəcək və mötəbər təşkilatların ali orqanı olan siyasi komisiyaya üzv seçilməsi ölkələrin beynalxalq aləmdə nüfuzunun tanınmasının təzahüründür.

Göründüyü kimi, son 10 ildə ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədöñlü siyaset, o cümlədən gömrük siyaseti natiqəsində respublikanın beynalxalq gömrük əlaqələri xeyli genişlənmış ve hal-hazırda genişlənməkdə və inkişaf etdirilməkdədir.

Ümumdünya Gömrük Təşkilatı çərçivəsində dövlətlərə rəsədi gömrük siyasetinin həyata keçirilməsi xüsusiyyətləri və inkişaf tendensiyaları, o cümlədən Azərbaycan Respublikasının bu təşkilatla əməkdaşlıq etməsinin ətraflı şəkildə öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir.

Gömrük işi sahəsində ilk təşkilatların tarixinə nazər salsaq, görərik ki, bu təşkilatların informasiya xarakteri daşıyır. Belə ki, 1890-ci ildə Belçika hökumətinin təşbbüsü ilə bağlanmış Gömrük tariflərinin nəşri üzrə Beynalxalq İttifaqın yaradılması haqqında Konvensiya əsasında Beynalxalq Gömrük Təşkilatı - Gömrük Tariflərinin Nəşri üzrə Beynalxalq Büro yaradılmışdır. Gömrük işinin inkişafı ilə əlaqədar aydın olur ki, bu sahədə təkcə informasiya mübadiləsi kifayət etmir. Ona görə də 1950-ci ildə universal beynalxalq hökumətlərə rəsədi təşkilatın - Gömrük Əməkdaşlığı Şurasının (GƏŞ) yaradılması işindən istifadə olunmuşdur. Gömrük işi sahəsində bu təşkilatın qarşısında bir sır, o cümlədən beynalxalq gömrük saziş və tövsiyələrin layihələrinin işlənilər hazırlənməsi, onları vahid təfsiri və tətbiqi və s. məsələlər qeydləndirilir. GƏŞ-in yaranması zəruri edən şartlarından biri XX əsrin ikinci yarısında, daha dəqiq desək, ikinci Dünya müharibəsi dövründən sonra Ümumdünya bazar təsərrüfatında zidiyyatların kəskinlaşması və ümumtəsərrüfat əlaqələrinin tənzimlənmə mexanizminin kompleks təkmilləşdirilməsinə tələbatın artırılması idi. Belə ki, Gömrük Əməkdaşlığı Şurasının yaradılması haqqında Konvensiymanın I-ci Maddəsində göstərilir ki, Təşkilat dövlətlərin gömrük sistemlərinin uzlaşdırılmasının və vahidiyinin mümkün dərəcədə dənə yüksək səviyyəsinə təmin etmək və gömrük texnikası və qanunvericiliyin inkişafı və yaxşılaşdırılması işində yaranan problemlərin öyrənilməsini gücləndirmək kimi salahiyyətlərə malikdir.

Faaliyyət dairəsinin bu miqyasda genişlənməsi və üzvlərinin sayının əsaslı surətdə artması ilə əlaqədar olaraq, 1994-cü ildə Şurancın adı Ümumdünya Gömrük Təşkilatı (ÜGT) adlandırılkırdı və bununla da onun beynalxalq hökumətlərərə bir təsisat kimi faaliyyəti keçidinin tamamlanması başa çatdı. Hazırda ÜGT-nin 170-dən çox üzvü vardır. ÜGT-nin global mənsədi - dünyanın bütün ölkələrində, xüsusilə ciddi iqtisadi isla-

hatların aparıldığı ölkələrdə müasir efəli, çox funksiyalı gömrük xidmətlərinin yaradılmasına və inkişaf etdirilməsinə yardım deməkdir. Bu məqsədin müasir mərhələdə reallaşdırılması üçün ÜGT üzvləri tərəfindən Təşkilatın fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirən strateji plan qəbul edildi, gömrük islahatları və onun təkmilləşməsi Programı təsdiq olundu. Bu Program öz məqsədlərini və onların potensial imkanlarının aktivləşdirilməsi, idarəetmə metodlarının təkmilləşdirilməsi, Təşkilatın strukturunun möhkəmləndirilməsi və müasir gömrük texnologiyasının tətbiq edilməsi yolu ilə həyata keçirirən təsəllürləmə daha dəqiq müəyyənləşdirməsində milli gömrük xidmətlərinə yardım göstərməyə yönəlmüşdür. Bununla bağlı gömrük sistemi və gömrük qanunvericiliklərinin harmonizasiyasına, gömrük xidmətlərinin modernləşdirilməsinə kömək göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Büttöylükdə, ÜGT-nin fəaliyyətindən asas məqsəd aşağıdakılardır:

- gömrük işi sahəsində beynalxalq əməkdaşlığın inkişaf etdirilməsi;
- gömrük sistemlərinin harmonizasiyasının və unifikasiyasının dənə yüksək səviyyəsinin təmin edilməsi;
- Gömrük Qanunvericiliyi və gömrük texnologiyalarının təkmilləşdirilməsi;
- gömrük vasitələri ilə beynalxalq cinayətlərlə mübarizənin gücləndirilməsi.

Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün Ümumdünya Gömrük Təşkilatı gömrük prosedurlarını sadələşdirən və unifikasiya edən müxtəlif tövsiyələr qəbul edir, konvensiyaları və digər sənədləri işləyib hazırlanır, mübahisə və ixtiyacların yarandığı hallarda vasitəçilik və barışdırıcı tədbirlər həyata keçirir, gömrük sahəsində əməkdaşlıq məsələlərini öyrənir, gömrük sisteminin texniki aspektlərini tədqiq edir, gömrük prosedurları haqqında informasiya yayır və digər beynalxalq təşkilatlarla əməkdaşlıq edir.

Qeyd etmək lazımdır ki, son dövrdə ÜGT-nin fəaliyyətinin əsas hüquqi formalıları kimi gömrük əməkdaşlığının müxtəlif aspektləri üzrə beynalxalq müqavilə, konvensiya və sazişlər qəbul etmişdir. ÜGT xarici ticarətin müxtəlif sahələrinin tənzimləyən oxlu sanəd qəbul etmişdir. Belə ki, sənədlərə standart tələblər üzrə 1952-ci il Məccəlesi, Gömrük prosedurlarının sadələşdirilməsi və unifikasiyası haqqında Konvensiya, 1961-ci il Narkotik vasitələr haqqında Konvensiya (bu Konvensiyada əsasən Narkotiklərə Nəzarət üzrə Komitə yaradılmışdır), Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası, Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında 1973-cü il Kioto Konvensiyası; Gömrük hüquqpozmalarının qarşısının alınması, araşdırılması və lög və edilməsi üzrə qarşılıqlı inzibati yardım haqqında 1977-ci il Konvensiyası (bu Konvensiya ümumi qarşılıqlı yardım tədbirləri yanaşı, narkotik və psixotrop maddələrin, həmçinin meşənat asarlarının, əntiq əsyaların və

diger mədəni mülikiyətin qacaqmalılığı ilə konkret mübarizə tədbirlərini nəzərdə tutur). Müvəqqəti İdxa haqqında Konvensiya və s. Bütövlükdə, ÜGT çərçivəsində 20-dən çox konvensiya, 50-dən artıq tövsiyə və ayrı-ayrı gömrük məsələlərinə dair ondan artıq beynəlxalq norma qüvvədədir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 1955-ci ildən ÜGT ilə əlaqlar yaradır. AR Dövlət Gömrük Komitəsi 1999-cu il iyun ayının 24-də ÜGT-nin Maliyyə Komitəsində keçirilən seçiklərdə səs çoxluğu ilə həmin quruma, 2000-ci ildə isə Siyasi Komissiyaya üzv seçilmişdir. ÜGT-ya üzv seçilməzdən avval Dövlət Gömrük Komitəsi bu Təşkilat tərəfindən bir sira tələblərlə üzərindədir: gömrük rəsmiləşdirilməsin gərahdanlıqları müəyyən edilməsi, gömrük vergi və rüsumlarının azaldılması.

ÜGT-ya daxil olma bütün dövlətlər üçün olduğu kimi, AR üçün da mühüm əhəmiyyət kəsb edir. Belə ki, ÜGT-ya üzv olmaqla dövlət müşyən üstünlüklerə alda edir, həmçinin onun konvensiyalarına qoşulmaqla müəyyən öhdəlikləri öz üzərinə götürür. Məsələn, 1988-ci il Malların təsviri və kodlaşdırılmasının «Harmonizasiya edilmiş sistemi haqqında Konvensiya» ya qoşulma AR üçün Harmonizasiya edilmiş sistemi nomenklaturasında verilən və onun ayrılmaz hissəsini təşkil edən prinsiplərdən - malların kodlaşdırılması və adlandırılması prinsipindən gömrük, xarici ticarət və statistik məqsədlərlə istifadə etmək öhdəliklərinin qəbul edilməsini bildirir. Malların təsviri və kodlaşdırılmasının «Harmonizasiya edilmiş sistemi haqqında Beynəlxalq Konvensiya»da respublikamızın istirakı mühüm xarici ticarət üstünlükleri (gömrük, statistik, danışış) verir, eyni zamanda xarici bazarda Azərbaycan məhsulunun rəqabət qabiliyyətinin təmin edilməsi məqsədilə istehsal standartlarının Konvensiya normallarına uyğunlaşdırılmasını tələb edir.

Qeyd etmək lazımdır ki, ÜGT beynəlxalq hüququn subyektlərinə aid edilən və beynəlxalq ticari-iqtisadi münasibətlər sferasında öz xüsusi çökisi olan hökmətlərə bərabər təşkilatdır. Təşkilat öz üzvlərini ümumi gömrük məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardımla əlaqələndirir. ÜGT orqanlarının fəaliyyətinin hərtərəfli təhlili göstərir ki, onlar six qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə dövlətlərin gömrük işi sferasında əməkdaşlığında kifayət qədər mühüm rol oynamışlar.

Müasir dövrə ÜGT gömrük işi sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, gömrük sistemlərinin harmonizasiyasının və unifikasiyasının da-ha yüksək səviyyəsinin təmin edilməsi, gömrük qanunverciliyi və gömrük texnologiyalarının təkmilləşdirilməsi, effektiv gömrük siyaseti vasitələri ilə beynəlxalq cinayətlərlə mübarizənin gücləndirilməsi, gömrük mühəsiləri yaradığı hallarda vasitəçilik və barışdırıcı tədbirlərin həyata keçirilməsi, gömrük işi sahəsində beynəlxalq Konvensiyaların işlənilər hazırlanması sahəsində mühüm işlər görə bilmiş və hazırda da bu fəaliyyətini davam etdirir. Bundan əlavə ÜGT hökmətlərə bərabər təşkilat kimi gömrük

xidmətlərinin fəaliyyətinin səmərəliyinin artırılmasına çalışır, cümlə gömrük işinə investisiyaların qoyuluşu beynəlxalq ticarət investisiyaya qoyuluşu deməkdir. ÜGT-nin Gömrük Siyaseti sahəsindəki fəaliyyətində asas istiqamətlərdən biri də digər beynəlxalq təşkilatlarla əməkdaşlığıdır, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) əməkdaşlığı xüsusilə qeyd etmək lazımdır. Belə ki, hər iki təşkilatın fəaliyyətində gömrük siyaseti prioritet istiqamətdir. ÜTT-nin inkişafı ilə qəbul edilmiş beynəlxalq gömrük münasibətlərinin inkişafına, ticarətin liberallaşdırılmasına, Milli Gömrük qanunverciliyinin harmonizasiyasına, gömrük qayda və prosedurlarının harmonizasiyasına, gömrük siyaseti sferasında vahid və sadələşdirilmiş standartların işlənilər hazırlanmasına şərait yaratır. Bununla yanaşı, dövlətlərin belə universal təşkilatlar çərçivəsində fəaliyyəti, mühəsilərin həllində bu təşkilatların mexanizmlərindən istifadə və informasiyaya çıxış olda etməsi həm dövlətlərin gömrük siyasetinin təkmilləşməsi və ticarət əlaqələrinin inkişafına, həm də bütövlükdə beynəlxalq ticarətin inkişafına səbəb olur.

Qeyd etmək lazımdır ki, ÜGT gömrük işi üzrə dövlətlərin beynəlxalq əlaqələr sferasında hüquqyaradıcı və hüquqtəbiqedici fəaliyyətə münasibətdə dövlətlərin və beynəlxalq təşkilatların əməkdaşlığının asas qərargahına çevrilmişdir. Hazırda ÜGT bu sahədə mövəud çoxtərəfli müqavilələr (böyük hissəsi məhz GÖŞ-in himayəsi altında qəbul olunmuş 20-dək müqavilə), 50-dək tövsiyə və müxtəlif gömrük məssələləri üzrə onlara texniki norma çərçivəsində gömrük xidmətlərinin fəaliyyətini əlaqələndirir.

Azərbaycan Respublikası 1999-cu il iyun ayının 24-də ÜGT-nin Maliyyə Komitəsinə, 2000-ci ildə isə Siyasi Komissiyaya üzv seçilmişdir. Azərbaycanın qeyd edilən komissiyalarda aktiv fəaliyyəti həm Azərbaycan Respublikası ÜGT əməkdaşlığında, həm də Təşkilatın üzv dövlətləri ilə ticarət əməkdaşlığı və bu səfərdə göləcək perspektivlərin müəyyən edilməsində mühüm rol oynayır. Bütün bunlar isə son nticədə respublikannın sabit və etibarlı ticarət sferasına çevriləsimə və ümumilikdə iqtisadi mifuzunun artırmasına gətirib çıxarırlar. ÜGT-nin Regional Tədris Mərkəzinin digər Qafqaz ölkələrində deyil, məhz Azərbaycanda yaradılmış respublikamızın bu Təşkilatla real əməkdaşlığını sübut edir. Azərbaycanda əlverişli biznes mühiti və sabit iqtisadi inkişafın təmin edilməsi nüqtəyi-nəzərindən belə əməkdaşlıqdan maksimum dərəcədə faydalananlaşdırılmışdır.

Azərbaycan Respublikasının gömrük siyasetinin inkişafını təmin etmək məqsədi ÜGT ilə gömrük işi sahəsində qanunverciliyin təkmilləşdirilməsi, və daqiqaladırılması, gömrük rəsmiləşdirilməsi və nəzarəti prosedurlarının sadələşdirilməsi, xarici ticarət əməkhiyyatlarının gömrük rəsmiləşdirilməsi üçün xüsusi, yalnız bu iş üçün təyinatlaşdırılmış mərkəzərin yaradılması olduqca vacibdir.

Hal-hazırda spesifik və advalor rüsumların alternativ rüsumlarla əvəz olunması, yeni texnologiyaların rasional və iqtəqrasiya olmuş isti-

fədəsinin həvəsləndirilməsi, gömrük və digər inzibati proseslərdə, həmçinin ödəmə sistemi və maliyyə xidmətlərinə beynəlxalq ticarəti dəstəkləyən əsas xidmət və fəaliyyət sahələrində lazımsız və ya hödsiz ticarət məncənlərinin müəyyənləşdirilməsi və aradan qaldırılmasına böyük diqqət yetirilməlidir.

Hal-hazırda ticarət əməliyyatları sahəsində qabaqcıl təcrübənin müəyyən edilə bilən istifadə olunması, gömrük brokeri institutlarının inkişaf etdirilməsi məsələlərinə diqqət artırmalıdır. Bundan sonra gömrük orqanları və işgizər dairələr arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, gömrük orqanı müütəxəssislərinin, əməkdaşlarının, xüsusən da gömrük sərhəddindən keçirilən mallara tarif dərəcələri ilə işləyən və onları dəyişdirilməsinə əsaslandırıb bilsək müütəxəssislərin ixtisaslarının müntəzəm artırılması olduqca vacibdir.

Respublikamızın beynəlxalq müqavilələrdə iştirakı və bununla bağlı digər məsələlər Konstitusiyası və digər qanunvericilik aktlarında müəyyən edilmişdir. Konstitusiyanın 148-ci maddəsinin 2-ci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının hüquq sisteminin ayrılmaz tərkib hissəsidir. Beynəlxalq aktların hüquqi qüvvəsi adlı 151-ci maddəsində isə qeyd edilir ki, Azərbaycan Respublikasının qanunvericilik sistemini daxil olan normativ hüquqi aktlar ilə (AR Konstitusiyası və referendumlu qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərərə müqavilələr arasında ziddiyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Bundan başqa, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin Gömrük işi və Beynəlxalq İqtisadi İnteqrasiya adlı 4-cü maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının beynəlxalq iqtisadi integrasiyanın inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün digər dövlətlərlə gömrük ittifaqları, sərbəst iqtisadi zonalar yaradır, gömrük məsələləri üzrə beynəlxalq hüquq normalarına uyğun sazişlər bağlayır.

Gömrük iş sahəsində qəbul edilmiş çıxarəflə müqavilələr beynəlxalq gömrük münasibatlarının əsas tənzimləyicisidir və müvafiq olaraq, respublikamızın bu müqavilələrdə iştirakı digər dövlətlərərə ticarət və gömrük əlaqələrində və ümumilikdə, iqtisadi münasibatlarının inkişafında və tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.

Dövlətimiz üçün mühüm olan bir sira beynəlxalq müqavilələr: «Malların gömrük qiymətləndirilməsi haqqında Konvensiya»(1953), 1956-ci il tarixli «Yol naqliyyat vasitələrinin ticarət və kommersiya məqsədilə müvəqqəti idxlər haqqında Gömrük Konvensiyası», 1961-ci ildə Brüsseldə imzalanmış «Əmtəələrin müvəqqəti idxlər haqqında ATA karneti üzrə Konvensiya(ATA Konvensiyası), 1990-ci ildə İstanbulda imzalanmış «Müvəqqəti idxlər haqqında Konvensiya», 1970-ci ildə Brüsseldə qəbul edilmiş «Pedoqoji materialların müvəqqəti idxlər haqqında Gömrük Konvensiyası», 1966-ci il tarixli «Yük nişanı haqqında

beynəlxalq Konvensiya». 1971-ci il tarixli «Yüklerin beynəlxalq tranzitini haqqında Gömrük Konvensiyası», 1975-ci il «BYD kitabçasının tətbiqi ilə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası», 1984-cü il 31 may tarixli «Sərhədlərdə yüklerin nəzarətdən keçirilməsi şərtlərinin razılışdırılması haqqında Konvensiya», 1972-ci il tarixli Cenevrədə imzalanmış «Konteynerlər ail Gömrük Konvensiyası» 1973-cü il tarixli «Gömrük prosedurlarının sadalşdırılması və harmonizasiyası haqqında Beynəlxalq Konvensiya» (Kioto Konvensiyası), 1977-ci il «Gömrük hüquqpozmalarının qarşısının alınması, təhlqiqatının aparılması və aradan qaldırılmasına dair qarşıqliq inzibati yardım haqqında Beynəlxalq Konvensiyası», 1983-cü il iyun ayının 14-də Brüsseldə «Əmtəələrin təsvirinin və kodlaşdırılmasının harmonizasiya olunmuş sistemi haqqında Beynəlxalq Konvensiya» və s. göstərmək olar.

Azərbaycan Respublikasının gömrük işi və bu sahədə meydana çıxan problemlərin həllində əsas mexanizm, beynəlxalq müqavilələr, xüsusilə də universal əsasda beynəlxalq müqavilələr təskil edir. Gömrük işi sahəsində çıxarəflə müqavilələrin bağlanması zamanı müxtəlif problemləri olan ayrı-ayrı dövlətlər bu məsələləri qarşıqliq asılılıq şəraitində müzakirə edə və müvafiq məsələ üzrə vahid bir məvqəyə gələ bilərlər, gömrük işi sahəsində universal beynəlxalq müqavilələr əsas hüquqi baza qismində çıxış etməklə, meydana çıxan münasibatların tənzimlənməsində mühüm rəla malikdir. Eyni zamanda onlar regional beynəlxalq müqavilələrin qəbul edilməsi üçün də xüsusi əhəmiyyətə malikdir və buna görə də daha çox universal beynəlxalq müqavilələrin qəbuluna üstünlük verilməlidir.

Avropa İttifaqının (Aİ) yaradılması Avropada integrasiya quruculuğunu və Avropa hüququnun inkişafının əsas məzmununu təşkil edir. Aİ-nin yaradılması haqqında Müqavilənin 2-ci və 6-ci maddələrində ittifaqın məqsəd və prinsipləri müəyyən edilir. Müqavilənin 2-ci maddəsinə əsasən, İttifaq öz qarşısına aşağıdakı məqsədləri qoyur: iqtisadi və sosial inkişaf və mösəküllüğün yüksək səviyyəyəsi və yardım göstərmək, sərhədəsiz məkanın yaradılması, iqtisadi və valyuta ittifaqının yaradılması vəsaitləşmiş tarazlı və sabit inkişafə nail olmaq; ümumi müdafiə siyasetinin formalşeması da daxil olmaqla, ümumi xarici siyasetin və təhlükəsizlik siyasetinin həyata keçirilməsi ilə İttifaqın beynəlxalq arenada müstəqil rolinin təsdiqlənməsinə kömək etmək; İttifaq vətəndaşlığının tətbiqi ilə üzv-dövlətlərin vətəndaşlarının hüquq və məraqlarının müdafiəsinin gücləndirilməsi; şəxslərin azad hərəkəti, xarici sərhədlərə nəzarətə münasibətdə müvafiq tədbirlərin həyata keçirilməsi, siğnacəq verilməsi, immiqrasiya, cinayətkarlığın qarşısının alınması və cinayətkarlıqla mübarizə üzrə tədbirlərin həyata keçirilməsi ilə birgə təmin edilən İttifaqı azadlıq, təhlükəsizlik və qayda-qanun məkanı kimi qorumaq və inkişaf etdirmək.

Avropada integrasiya prosesinin inkişafı, xüsusilə də iqtisadi integrasiya təşkilatlarının yaradılması və fəaliyyəti hazırda beynəlxalq münasibatların bütün sistemində müüm döyişikliklərə səbəb olmuşdur. Bu döyişikliklərin əsasını iqtisadi və siyasi integrasiyanı özündə birləşdirən qloballaşma təşkil edir. Avropa regionunda da iqtisadi və siyasi integrasiya prosesinin formalşaması və inkişafında müüm addımlar atılmışdır. Belə ki, vahid ittifaqın konstitusiyasının, valyutanın, vətəndaşlığın ümumi ticarəti siyasetinin, vahid vizanın, ümumi bazarnın və vahid gömrük tarifinin mövcudluğu bunu sübut edir. Avropa hüququnun mənbələrindən öksəni tapan hüquq normallarının taşlılı Al-nin Gömrük Siyasetinin predmetinin növbəti ictimai münasibatları şəhət etdiyini müzayyan etməyə imkan verir. Beləki, Avropa İttifaqı və üzv-dövlətlər arasında, Gömrük rüsumları, idxlər vergiləri, eyni səmərəli digər vergiləri, həmçinin idxlər və ixracın kamışiyat məhdudiyyətlərinin aradan qaldırılması və qadağan olunmasına yönəlmüş münasibətlər; vahid gömrük ərazisinin yaradılması və üçüncü ölkələrlə ticarətdə tətbiq olunan vahid gömrük tarifinin qəbuluna yönəlmüş münasibətlər; vahid gömrük prosedurlarının müyyən olunmasına yönəlmüş münasibətlər və s. daxildir.

Bundan başqa Avropa İttifaqı gömrük siyasetinin əsas xüsusiyətlərindən biri onun gömrük ittifaqının fəaliyyətinin daxili və xarici aspektlərini reqlamentləşdirən hüquq normallarının məcmusun kimi çıxış etməsidir. Avropa İttifaqının gömrük ittifaqının yaradılması və fəaliyyəti ilə bağlı təsis aktlarının müddəalarının həyata keçirilməsi məqsədilə qəbul olunan aktları üzv-dövlətlərdə məcburi qüvvəyə malikdir, birbaşa tətbiq olunur və Avropa İttifaqı Məhkəməsinin, Milli məhkəmələrin ədalətlə fəaliyyətinin yurisdiksiyon mədəniyinə malikdir.

Qeyd etmək lazımdır ki, respublikamızla Avropa İttifaqı arasında 1996-ci ildə imzalanmış Tərəfdarlıq və Əməkdaşlıq Sazişi (22 aprel 1996-ci ildə Lüksemburqda imzalanmış, 22 iyun 1999-cu ildə qüvvəyə minmişdir) Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əlaqələrin hüquqi və praktiki əsasını təşkil edir və respublikamızın Avropa İttifaqı ilə münasibatlarında yeni imkanları açır. Müqavilənin əsas məqsədləri müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi münasibətlərin inkişafının təmin edilməsi, Azərbaycanda demokratianın möhkəmlənməsi, iqtisadi inkişaf və bazar iqtisadiyyatının keçid cəhdələrinin dəstəklənməsi, ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliyyə, elmi, texniki və mədəni əməkdaşlığıdır.

Azərbaycanın Avropa İttifaqına integrasiya prosesi uzun və olduqca mürəkkəb bir strateji məqsəddir və onun reallaşması üçün, ardıcıl olaraq kompleks siyasi, iqtisadi, sosial, hüquqi vəzifələrin yerinə yetiriləsi tələb olunur. Namizəd-ölkələrin tacirübəsi göstərir ki, bu vəzifələrin təmin edilməsində Avropa İttifaqı texniki köməyi və məsləhətləri ciddi əhəmiyyət kəsb edir ki, Azərbaycan da bu imkanlardan maksimum

faydalanamalıdır. Lakin unutmaq lazımdır ki, Avropa İttifaqı bu kömək və yardımçı edarəkən, hər şeydan önce, ölkənin hazırlıq vaziyətini nəzərə alır. Odur ki, Azərbaycan, ilk növbədə, öz qanunvericilik sisteminə və qanunvericilik aktlarının müvafiq olaraq Avropa İttifaqı ölkələrinin qanunvericiliyi qarşısında qoyduğu tələblərə (acquis communautaire) uyğun olaraq dəyişdirilməsini təmin etməlidir. Azərbaycan Respublikası qanunvericiliyinin Avropa İttifaqı normalarına və hüququna uyğunlaşdırılması sahəsində bir sıra əhəmiyyətli addımlar atılmışdır. Müvafiq sahədə əsas şənəd Azərbaycan Respublikası qanunvericiliyinə Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması üzrə Programdır. Program 2009-2011-ci illəri şəhət edir. Programda qeyd edilir ki, Tərəfdarlıq və Əməkdaşlıq Sazişinin 45-ci maddasına əsasən, tərəflər Azərbaycan Respublikasının beynəlxalq tacirətinin ÜTT tələblərinə uyğun olaraq həyata keçirilməsinə təmin etmək məqsədilə, əməkdaşlıq etməyi və Azərbaycan Respublikası işa öz növbəsində, bu istiqamətdə ÜTT və Avropa İttifaqı tələblərinə uyğun Qanunvericilik hazırlamağı öhdəsinə götürmüdüdür.

Avropa iqtisadi məkanına daxil olan dövlətlərlə bir çox prioritet sahəlarda üst-üstə düşən Qanunvericilik Azərbaycan Respublikasının Avropa İttifaqı ölkələri ilə daha yaxın iqtisadi tərəfdəş olmağı və aşağıdakı sahələr üzrə xüsusi məqsədlərə nail olmağa imkan verəcək: texniki qaydalar və standartlar, insanların sağlamlığının qorunması, heyvanların və bitkilərin mühafizəsi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində, telekommunikasiya və informasiya texnologiyaları sahəsində; gömrük sahəsində; işçilərin iş yerlərində mühafizəsi sahəsində; hüquqi şəxslər və vergilər sahələrində; nəqliyyat sahəsində; ətraf mühitin mühafizəsi və nüvə təhlükəsizliyi sahəsində.

Qeyd etmək lazımdır ki, respublikamızın Gömrük Qanunvericiliyinin təkmilləşdirilməsi və gömrük prosedurlarının sadələşdirilməsi, sənatiyə və fitosanitariya sahəsində nəqliyyatların davamlı olaraq qanunvericiliyin uyğunlaşdırılması prosesinin davam etdirilməsi və bununla da yeni məhsəllərinin ticarəti və ümumi ərzəq təhlükəsizliyi sahəsində təmə uyğunluğun təmin edilməsi, istehlakçıların hüquqlarının qorunması sahəsində tədbirlərin görülməsi, xarici investisiyaların Azərbaycana axımının artırılması və yeni sahələrə investisiyaların təşviq olunmasının təmin edilməsi məqsədilə investisiya qanunvericiliyin və hüquqi şəxslərin yaradılması və fəaliyyəti ilə bağlı normativ bazannın təkmilləşdirilməsi olduqca vacibdir. Bundan əlavə, maliyyə xidmətinin səmərəliyinən, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin edilməsi məqsədilə tədbirlərin görülməsi, ədalətlı rəqabət prinsiplərinin tam bərpa olması və onun möhkəmləndirilməsi, vergi siyasetinin dəha və liberallaşdırılması, dövlət satınalma prosedurlarının təkmilləşdirilməsi və maliyyə nazarıat metodlarının möhkəmləndirilməsi, nəqliyyat, sahibkarlığın təşviqi, ətraf mühitin və səmərəli istifadə, enerji, telekommunikasiya və informasiya texnolo-

giyaları, içtimai sahiyyə sektorlarında həyata keçirilən vahid dövlət inkişaf siyasetinin davam etdirilməsi olduqca vacibdir.

Hazırda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyi (MDB) ilə beynəlxalq gəmrük əməkdaşlığı mühüm rol oynayır. Belə ki, MDB dövlətləri arasında gəmrük işi sferasında əməkdaşlığın müyyən hüquqi əsası yaradılmışdır. 13 mart 1992-ci il tarixdə MDB üzv-dövlətləri Moskvada «Gömrük siyasetinin prinsipləri haqqında Saziş» imzaladılar. Saziş istirakçıları ümumi gömrük tarifinini hazırlanmasını və öz aralarında gömrük manealarının aradan qaldırılmasına qərar alırdılar. Bu sonad vahid iqtisadi məkanın saxlanması, onun hüquqlarında malların sərbəst hərəkatının təmin olunmasına, üçüncü dövlətlərə münasibətdə ümumi siyasetin işlənilən hazırlanmasına, Gömrük Qanunverciliyinə və Gömrük prosedurlarının unifikasiyasına, o cümlədən Gömrük İttifaqının yaradılmasına istiqamətlənmışdır. Saziş əsasında MDB üzv-dövlətlərinin Gömrük Şurası yaradıldı.

1992-1994-cü illarda MDB üzv-dövlətləri arasında Gömrük məsələləri üzrə bir neçə Müqavilə imzalandı. 1992-ci il fevralın 8-də «Birlik dövlətlərinin ərazisində yüksək tranzit daşınması qaydaları barədə Saziş» imzalandı. Saziş əsasən, bir MDB dövlətinin ərazisindən tranzit keçən digər MDB dövlətinə məxsus yüksək tranzit dövlətində gömrük rəsmiləşdirilməsinə görə gömrük rüsum, vergi və yığımlarından, tranzit kecid üçün icazədən azad olunur.

1994-cü ilin iyul ayında «Birlik Dövlətləri arasında gömrük sərhədlərində gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi və unifikasiyası barədə saziş» imzalanmışdır. 1995-ci il fevralın 21-də isə Rusiya Federasiyası ilə Belarus Respublikası arasında «Gömrük xidmətlərinin vahid idarəciliyi haqqında saziş» imzalandı. Bir qədər əvvəl, 1995-ci il yanvarın 6-də isə Minskdə Rusiya ilə Belarus Respublikası arasında «Gömrük İttifaqının yaradılması barədə Saziş» imzalanmışdır. Minsk Sazişində İttifaqın yaradılmasının məqsəd və prinsipləri xüsusi olaraq göstərilirdi.

MDB üzv-dövlətlərinin Gömrük Xidmətlərinin Şurası MDB Hökumət Başçılıarı Şurasının 24 sentyabr 1993-cü il Qərarı əsasında təsis olunmuşdur. MDB Hökumət Başçılıarı Şurasının 23 dekabr 1993-cü il Qərarı ilə MDB İştirakçı-dövlətlərin GXRŞ-nin Əsasnaməsi təsdiq olunmuşdur. MDB Gömrük Xidmətlərinin Rəhbərləri Şurası çərçivəsində bir sıra mühüm məsələlər üzrə daimi fəaliyyət göstərən ekspertlər qrupu yaradılmışdır.

Qeyd etmək lazımdır ki, Müstəqil Dövlətlər Birliyi regional birləikdir, suveren dövlətlərin könüllü birləşməsinin yeni hüquqi və siyasi formasıdır, keçmiş SSRİ Respublikalarının dövlətlərərəsər birliyidir və birliyin çərçivəsində hər bir dövlət öz dövlət suverenliyini və beynəlxalq hüquq subyektlini tam həmdə saxlayır. Nizamnamədə deyildiyi kimi, Birlik dövlət deyildir və millatüstü səlahiyyətlərə malik deyildir. MDB çərçivəsində dövlətlərin əməkdaşlığı mühüm yer tutur. Bu zaman çox-

tərəflı və ikitərəflı əməkdaşlıq münasibətləri nəzərdə tutulur. Ümumiyyətlə isə əməkdaşlıq Prinsipi MDB-nin yaranması zamanı da əsas götürülmüşdür. MDB üzv-dövlətləri iqtisadi sahada, kollektiv təhlükəsizliyin təmin edilməsi sahəsində, hüquqi sahada və s. Sahalarda əməkdaşlıq edirlər ki, bu da MDB-nin fəaliyyətini daha da təkmilləşdirək baxımmadan müümət əhəmiyyət kəsb edir və bunu görə də Birlik çərçivəsində dövlətlərin əməkdaşlığı daha da inkişaf etdirilməlidir.

Bələ bir məsələni qeyd etmək lazımdır ki, iqtisadi integrasiyanın dərinləşməsi üçün dövlətlərərəsər maliyyə-sənaye qruplarının yaradılması olduqca vacibdir. Vahid elmi-texnoloji məkan yaradılmasına, təsərrüfat subyektləri arasında birbaşa əlaqələr və mikrosəviyyədə integrasiyaya da əhəmiyyət verilir. Digər regional qurumları münasibətdə MDB çərçivəsində gömrük sahəsində həyata keçirilən əməkdaşlıq zoif əsas da: özünaməxsus spesifik xüsusiyyətləri ilə seçilir. Bu, daha çox regionun xarakterik cəhətlərinin nəzərə alınması ilə şərtlərin. Şübhəsiz ki, keçmiş SSRİ-nin tərkib hissələrini təşkil edən Respublikalar arasında coxistiqmətli siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrin mövcudluğu da müvafiq əməkdaşlığını əsas meyarlarından biri kimi çıxış edir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın MDB məskəndən gömrük işi sahəsində əməkdaşlığı 2 istiqamətdə həyata keçirilir. Birincisi, çoxtərəflı səviyyədə, yəni MDB çərçivəsində müvafiq şərafla beynəlxalq müqavilələrdən istirak, müxtəlif konfrans və toplantılarında istirak nəzərdə tutulur. Belə əməkdaşlığın əhəmiyyəti, regional səviyyədə ticari-iqtisadi, xüsusi idarə gömrük integrasiyasının intensivləşməsində, müxtəlif layihə və sazişlərin realizəsində effektiv vasitə kimi çıxış etməsində özünü bürüzo verir. Belə ki, Azərbaycanın xarici ticarət dövrüyüsündə MDB ülkələrinin, xüsusiylə Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistanın payı dəha çoxdur. Bununla yanaşı, respublikamız bu dövlətlərin çoxu ilə həmsəhəddir. Fikrimizə, bu meyarları nəzərə alaraq, respublikamızın dövlətlərlə gömrük əməkdaşlığına xüsusi önəm verilməlidir.

Beynəlxalq hökumətlərərəsər təşkilata çevrilmə mərhələsində olan regional dövlətlərərəsər birlilik olan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) beynəlxalq-hüquqi nöqtəyi-nəzərdən xüsusi əhəmiyyət kəsb edir. GUAM-nın formallaşması əsas 10 oktyabr 1997-ci ildə Avropa Şurasının Strasburq şəhərində keçirilən Sammitində qoyulmuşdur. 1999-cu il aprelin 24-də NATO-ya üzv və tərəfdəş dövlətlərin istirakı ilə Vaşinqtonda keçirilən yubile Sammitində Özbəkistan da Birliyə qoşulmuş və genişləndirilmiş dövlətlərərəsər birliliyi GUAM adlandırılmalıdır. Həmin Sammitdə üzv-dövlətlərin birgə qəbul edikləri bayanat Birliyin fəaliyyətinin əsas prioritetlərini bir qədər də dəqiqləşdirilmişdir: beynəlxalq forumlar və təşkilatlar çərçivəsində çoxtərəflı əməkdaşlığın möhkəmləndirilməsi, Avroatlantika Tərəfdəşligi Şurası vəsaitləsi qarşılıqlı əlaqələrin genişləndirilməsi; NATO-nun Sülh Naminə Tərəfdəşlik Proq-

ramının gerçekleştirileşirken istirak; münacişlerin ve böhran hallarının dinc yolla aradan kaldırılması sahada qarşılıqlı faaliyyət; sülyaradma potensialının möhkəmləndirilməsindən praktiki əməkdaşlığın dərinləşdirilmesi; etnik dözmüşsülyə, dini ekstremitə, terrorizm, nüvə silahlarının yayılmasına qarşı birgə mübarizə; Avropa-Qafqaz-Asiya ölkələrinin inkişaf etdirilməsində əməkdaşlıq; qarşılıqlı maraq doğuran bütün məsələlərə dair müntəzəm məsləhətləşmələrin aparılması öz əksini tapmışdır.

GUAM çərçivəsində ticarət-iqtisadi və gəmrük əməkdaşlığının əlaqalandırılması Azərbaycanda daimi neft satışı bazarı və karbohidrogenlərin ixrac üçün alverişli marşrut, Ukrayna, Gürçüstən və Moldovaya isə alternativ enerji resursları mənbələrinə çıxış əldə etməyə və onların nəqlində mühüm həlqə rolunu oynamamağı imkan verir. Buna görə də belə əməkdaşlıq iqtisadi problemləri həll etməyə, bir çox zidiyyətlərin mövcud olduğu məkəndə monafələr balansını tamim etməyə qədirdir.

Azərbaycanın an yaxın qonşusu Gürçüstən, həmçinin Moldova ilə bağlılığı ikitərəfli sazişlər GUAM-in yaradılması üçün əməkdaşlığı oynamışdır. GUAM-in üzvü olan ölkələr son illərdə imzalannmış ikitərəfli və çoxxərəfli müvəqqətilərə əsaslanaraq, ticarət-iqtisadi münasibətlərin, habelə əvvəllər mövcud olmuş əməkdaşlığının inkişaf etdirilməsi və dərinləşdirilməsi zərurətinə nəzarə alaraq, belə nəticəyə gəlmışlar ki, gəmrük, naqliyyat, rabita, energetika, kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq haqçısı ilə kömək göstərmək, iqtisadiyyat, humanitar əməkdaşlıq, turizm və mədəniyyət sahadasında qarşılıqlı faaliyyət göstərmək zəruridir.

Gəmrük işi və bütövlükda, gəmrük siyaseti sferasında əməkdaşlıq da Təşkilatın əsas faaliyyət istiqamətlərindən biridir. 2003-cü il fevralın 11-də Kiyevdə GUAM üzvlərinin gəmrük idarələri rəhbərlərinin görüşü keçirildi. Görüşdə terrorizm, mütaşəkkil cinayətkarlıq və narkotik vəsiatçıların qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə yanaşı, ticarət və naqliyyata yardım, sarhad və gəmrük nəzarətinin tamim edilməsi üzrə GUAM-ABŞ Çərçivə Proqramının reallaşdırılması və bununla əlaqədar GUAM-in üzv-dövlətləri arasında Qarşılıqlı Anlaşma Memorandumu qəbul olunmuşdur.

GUAM-in 2003-cü il iyulun 3-4-də Yaltada keçirilmiş Sammitində GUAM üzv-dövlətləri arasında Azad ticarət zonasının yaradılması Layihəsinin reallaşdırılmasında inkişaf qeyd olunmuş, həmçinin Xəzərin enerji ehtiyatlarının nəqli üçün çoxvariəntli marşrutlar konsepsiyası çərçivəsində Avrasiya neft ixracı dəhlizi Layihəsinin reallaşdırılmasının perspektivlərinə yüksək qiymət verilmişdir. Sammitin gedindişinə özünən ikinci iclasını keçirmiş Təşkilatın İsgizər Şurasının faaliyyəti müsbət qiymətləndirilmişdir. Gəmrük işi ilə bağlı məsələlər GUAM üzv-dövlətləri arasında gəmrük işində qarşılıqlı yardım və əməkdaşlıq haqqında 4 iyul 2003-cü il Yalta Sazişi bir sira vacib münasibətlərin nizama salınmasında əsas qismində çıxış edir. Bundan başqa, 22 may 2006-cı il tarixdə GUAM üzv-

dövlətləri mallarının mənşə ölkəsinin müəyyən edilməsinin müvəqqəti qaydaları haqqında Protokol imzalanmışdır ki, bu da Azad Ticarət Zonasının yaradılması haqqında sazişin realizəsində mühüm şəhəriyət kəsb edir.

Gömrük siyasetinin əlaqələndiriləsi sahada həyata keçirilən faaliyyət də GUAM-in istiqamətində mühüm rolunu əsaslandırır. Bu mənada AR-in GUAM-la əlaqələrinin genişləndirilməsi tendensiyası, bir tərəfdən, onun daha samorələ gömrük siyaseti qurmasına, digər tərəfdən, mühüm beynəlxalq təşkilatların üzvü kimi balanslaşdırılmış siyaset yeritməsinə gotiricə çıxarıcaqdır.

Azərbaycan Respublikasının üzvü olduğu regional integrasiya birliklərindən biri Qara Deniz İqtisadi Əməkdaşlıq (QDİƏT) təşkilatıdır. Qara dəniz sahibi, Qafqaz və Cənubi Balkanın 12 dövlətinin birləşdirən QDİƏT hökümətlərərə təşkilat olmaqla, 25 iyul 1992-ci il tarixi Qara Dəniz İqtisadi Əməkdaşlıq Müqaviləsi vasitəsilə 1 may 1999-cu ildə yaradılmışdır. Mənzil qərərgahı İstanbul şəhərində yerləşir. Subregional təşkilat olan QDİƏT-in tərkibinə hazırda 12 dövlət (Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürçüstən, Moldova, Rusiya, Rumuniya, Yunanistan, Ukrayna, Serbiya, Türkiyə) daxildir. Almaniya, ABŞ, Fransa, İtaliya, Avstriya, Çexiya, istail, Polşa, Xorvatiya, Misir, Slovakiya, Belarus və Tunis kimi dövlətlər isə Təşkilatda müshahidəçi statusuna malikdir. 1999-cu ildə Təşkilatın Nizamnaməsi qüvvəyə minidən sonra QDİƏT tamformatlı beynəlxalq təşkilatla çevrilmişdir. BMT Baş Məclisinin 8 oktyabr 1999-cu ildə keçirilmiş 54-cü Sessiyasında Təşkilatın BMT-də müshahidəci statusu verilmişdir.

QDİƏT-in göləçək inkişafı və perspektivlərinə göldikdə isə, qeyd etmək olar ki, bu təşkilat yaxın göləçəkdə dönyanın on iri regional iqtisadi integrasiya təşkilatlarından birinə çevriləcək. Bunu növbəti amillər sübut edir. Təşkilatda Almaniya, ABŞ, Fransa, İtaliya kimi dövlətlərin müshahidəçiliyi, bütövlükde, regionun zəngin iibbi ehtiyatlılara malik olması və strateji orzıza yerləşməsi, geniş işçi qüvvəsi, Avropa İttifaqı, Baltik Region İnteqrasiya Birlikləri və s. təşkilatlarla genişlənən əməkdaşlıq. QDİƏT-in digər beynəlxalq təşkilatlardan fərqli özünaməoxşus xüsusiyyətləri vardır. İlk növbədə, onu qeyd etmək olar ki, QDİƏT-in əksər üzvləri möhkəm və inkişaf etmiş təşkilatlı quruluşa malik olan beynəlxalq təşkilatların (Avropa İttifaqı, NATO, MDB) üzvləridir. Bu fakt onu qeyd etməyə imkan verir ki, QDİƏT-in faaliyyətində siyasi və təhlükəsizlik məsələləri deyil, iqtisadi sfera dəha qabarıcıdır.

Azərbaycan Respublikasının QDİƏT-İN əməkdaşlığını göldikdə isə, qeyd etmək lazımdır ki, Azərbaycan 1992-ci ildən bu Təşkilatın üzvüdür. Regional iqtisadi layihələrin və ticarət münasibətlərinin genişləndirilməsi baxımından Azərbaycanın bu Təşkilatda iştirakı məqsədən müvafiqidir. Belə ki, bu Təşkilatın üzvü olan dövlətlərin əksəriyyəti ilə respublikamızın geniş ticarət əlaqələri vardır. Respublikamızın QDİƏT-də iştirakının əsas

məqsədləri Təşkilatın əhatə etdiyi Qara dəniz regionunda xüsusi rola malik olduğunu sübut etmək və bu rolu möhkəmləndirmək, regiona proqressiv qurucu münasibat başlıdyını göstərmək, Avropanın integrasiya siyasetini bütün ölçülərdə həyata keçirmək, Qara Dəniz bölgəsindən naqıl olunan Qar拜onünlü Neft Strategiyasının davamlılığını təmin etmək. Azərbaycanın tranzit potensialını gücləndirmək, regionun aparıcı dövlətləri ilə (Türkiyə, Yunanistan, Ukrayna, Ruminiya, Rusiya və s.) çoxtərəfli tərəfdəşləq mekanizmi qurmaq və bununla da strateji maraqlarımızı qoruyub inkişaf etdirməkdir. Bu gün QDİƏT bir məqsədə deyil, biri sıra məqsədlərə xidmət edir. O, bütün ölkələrin iqtisadi və sosial tərəqqisini sürətləndirmək və deməli, demokratik təsisatlarını gücləndirmək üçün zəruri yardımçı vasitədir. QDİƏT həm də XX əsrin Birləşmiş Avropanı ilə integrasiyaya hazırlıq üçün zəmindir. Bu əməkdaşlıq bütün səviyyələrdə dövlətlərlərə, regionlararası və insanlar arasında qarşılıqlı əməkdaşlıq vasitəsilə, ümumi gələcəyi birlikdə, addimbaaddim qurmağa tərix imkan verir ki, bu da Qara dəniz bölgəsini XXI əsrə investisiyalar üçün cəlbəcəi, çıxəklənən və sabit bölgələrdən birinə çevirir.

V FƏSİL

AZƏRBAYCAN DÖVLƏTİNİN NEFT STRATEGİYASI

«Neft sənayesi ölkəmizdə xalq Təsərrüfatının aparıcı strukturudur»

Heydar Əliyev

«Azərbaycanın neft sərvəti sonrakı, məqsədyönlü və şəffaf şəkildə idarə edilir»

İlham Əliyev

5.1.Azərbaycan iqtisadiyyatının formalasmasında neft potensialının rolü

Baki XIX əsrin son iyiimi beş ili ərzində özünün saysız-hesabsız mədənlərinin neməti və bir çox neftçayırmaz zavodlarının istehsal etdiyi məhsullarla neft dünyasında hökmranlıq etməyə başlamışdır. Neft istehsalı salobunda Bakının mishi-bərabəri yoxdur. Dünyada elə bir neft şəhəri tapılmaz, həm zəngin neft cəhətləri, həm də özünün qədim, tarixi adət-ənənələrlə Baki ilə müqayisə edilsə bilsin. Baki dünyada bütün neft şəhərlərinin on qədimini və on böyüyüdür. Tarixi mənbələr bu diyarda neftin dala erkən, erdan əvvəl VII-VI əsrlərdə çıxarıldığını xəbər verir. Bundan başqa, Abşeron nefti haqqında bir sira Ərəb və İran tarixçilərinin əsərlərində qeydlər vardır. VIII əsrda yaşamış məşhur səyyah Əbu-İsaq İstəxri bakıfların ocaqlarda odun avazına, neftli torpağın yandırıldığını göstərir. IX əsrin ikinci yarısında ərəb tarixçisi Əhməd Balazuri yazdı ki, 754-cü ildə Azərbaycan hökmndarı Şirvanda çıxarılan neft və duzun üzərinə vergi qoymulmuşdur. X əsrda yaşamış ərəb səyyahi və tarixçisi Məsudi Əbdül Həsən ibn Hüseyn Bakı rayonunun neft mədənləri haqqında bir sira qeydlər etmişdir. Onun yazdığına görə, Bakıda iki əsas neft mənbəyi olmuşdur. Məşhur venesiyalı səyyah Marko Polonun yazdığına görə XIII əsrə Abşeron yarımadasında bir çox neft qayıuları olmuş, neftdən işçiverici material kimi istifadə edilmişdir. O zamanlar Bakıda hasil edilmiş neft dəvələrə yüklənərək Bağdad barbarlarına aparılış sahifəsi. Bakı nefti haqqında birincisi daşə atrafı məlumatı 1683-cü ildə İrlanda İsvəç mühəkəlinin katibi J.Kemiser vermişdir. O yazdı ki, əbədi ədlar yaxlılığında ağ neft verən bir neçə quyu vardır. Bu quylarda neft yeralı mənbələrdən damcı-damcı süzülərək toplanıb çıxarılırdı. Planctimizdə ilk neft quyu Azərbaycanda məhz Abşeron yarımadasında, 1847-ci ildə qazılmışdır. Ölkəmizdə neftin qədimdən çıxarılmasına baxmayaraq, onun hasilatı haqqında məlumatlar XIX əsrin əvvəllərindən start götürür.

Qeyd etmək lazımdır ki, Xəzər regionu (Azərbaycan, Türkmanistan, Qazaxstan, Rusiya və İran) 10 milyard barrel təsdiqlənmiş neft ehtiyatına sahibdir. Təxminən neft ehtiyatlarının həcmi 233 milyard barreldir. Xəzər regionunun təsdiqlənən təbii qaz ehtiyatları isə təxminən olaraq 170 Tcf (trilyon cubic feet)-dir. Özbəkistan da daxil olmaqla regionun təxminəni təbii qaz ehtiyatları 293 m³-dir.

Onu da qeyd etmək lazımdır ki, Xəzər regionun hidrokarbon ehtiyatları ilə, bunun nəticəsi olaraq Azərbaycanın nefti və təbii qaz potensialı ilə əlaqadır olaraq da çox fərqli qiymətləndirmələr edilir.

Azərbaycan Enerji Nazirliyinin məlumatına əsasən, Azərbaycanın imzaladığı müqavilələri əhatə edən regionlarında 6-8 milyard barrel (1 milyard ton) neft ehtiyatı vardır. Sadəcə «Azəri-Cırq-Güneşli» yataqlarının neft ehtiyatı 730 milyon tondur. Yuxarıda verilən məlumat əsasında Azərbaycanın dünya neft ehtiyatlarının 0,7%-na sahib olduğunu deyə bilarıq.

Azərbaycanın fəaliyyətdə olan yataqlarında 200 milyard m³ təbii qaz ehtiyatı vardır. Dünyanın mühüm kondensat yatağı olan «Şahdəniz» yatağının kaşfi ilə birlidə, aparılan 2 fərqli hesablamaya görə, yatağın təbii qaz ehtiyatının 1 trilyon m³ olduğunu təsbit edilmişdir. Azərbaycanın təsdiqlənən ümumi təbii qaz ehtiyatları isə 1,37 m³dir. Təsdiqlənən təbii qaz ehtiyatlarına görə Azərbaycan dünyamızın 0,8%-na barəbər olan təbii qaz ehtiyatına sahibdir. Aparılan hesablamalara görə, risk amili də diqqətə alınaraq, Azərbaycanda geoloji qaz ehtiyatlarının ümumi həcmi 8-10,7 trilyon m³-dir. Bu ehtiyatlarla Azərbaycan gələcək 10-15 il ərzində neftlə barəbər, qaz da ixrac edən ölkələrin sırasına gələcək.

«Azəri-Cırq-Güneşli (ACG)» və «Şahdəniz» yataqlarının tam olaraq istifadəsindən sonra Azərbaycan gələcək 5 ilə nefti və təbii qaz hasilatında güclü inkişafə nail olacaq. «ACG» üzrə 3-cü mərhələnin başlaması ilə 2008-ci ildə bu yataqdan günlük hasilat həcmi 140 min barreldən 1 milyon barrel yüksələcəkdir. Bu hasilatla Azərbaycan təbii qaz ixrac edən ölkələrdən biri olacaq və Bakı-Thilisi-Örzurum təbii qaz boru xətti vasitəsilə Türkiyə bazarı "mavi enerji" - təbii qaz ilə təmin ediləcək.

Aparılan bəzi hesablamalara görə, Azərbaycanın neft ehtiyatları, 60-67 il ərzində tükenəcək. Rus mütəxəsislərinə görə isə, bu vaxt 25-35 ildir.

Dərin manov, mədəni, elmi iqtisadi potensiala, alverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan, həm də özünün zəngin təbii sərvətləri ilə möşhurdur. Bu sərvətlər içərisində neft əsas yer tutur. Azərbaycan xalqının Ümummülli Lideri Heydər Əliyevin müdürülik və əzəqqərlənlə, dərin inam və qətiyyatla, məqsədönlü və ardıcıl şəkildə hayata keçirdiyi global, geniş-miqyaslı və çoxşaxəli iqtisadi siyaset nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərkən ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlığımızın rüfəhini təmin etdirilməsinə yönəldilmişdir.

Azərbaycan nefti sonayesi özünün 150 illik tarixi ərzində böyük inkişaf

yalı keçmişdir. Lakin Azərbaycan xalqı, yalnız XX əsrin sonralarında, müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhərlənmək imkanı qazanmışdır. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dəhəsidi.

Bütün dünyada qədim neft diyarı kimi tanınmış Azərbaycanda neftin sonayesi ilə hasilat hala XIX əsrin ortalarından başlamışdır. 1848-ci ildə Bakıda, «Bibiheybat» yatağında qazlımış quydan vurmuş neft fontanı ilə Azərbaycanda "qara qızılın" sonayesi ilə çıxarılmasının əsası qoyulmuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə dünyada birinci yera çıxmış, dünya neft hasilatının yarısını vermişdir.

XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan nefti sonayesinin karıcı kapitalın güclü axını başlamışdır. Neft sonayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmiştir. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev və başqaları öz bacarığı, istedadı və əməkşərviliyi sayısında iri neft sonayıcılarına çevrilmiş, xalqın, mülklərin rüfəti üçün böyük işlər görmüşlər.

İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizi vərən Azərbaycan, cəbhəni yanacaqla təmİN edərək almanın fəzilətini üzərində qələbədə böyük rol oynamışdır. 1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan «Neft daşları»nda vurulan fontan, dənizdə neftçixarmanın yeni mərhələsinin başlangıçını qoymuşdur. Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır.

XX əsrin 70-80-ci illəri Azərbaycan nefti sonayesinin böyük nüfuzlu ilə yadda qələbə olunur. inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi ilə olmuşdur. Həmin illərdə respublikamızın neft sonayesinin bütün uğurları Azərbaycanın rəhbərlik etmiş Ümummülli Liderimiz Heydər Əliyevin adı ilə six bağdır.

Bu illər Azərbaycan neftçiləri tərəfindən dənizin dərin sahələrinin mənimşənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrə görələn məqsədönlü tədbirlər nəticəsində neft sonayesi möhkəmlənmə və onun geniş infrastruktur yaradılmışdır. Azərbaycan dəniz yataqlarının işlənilməsi üçün qızma qırğuları, dənizdə tikinti işləri təmin etmək üçün xüsusi gömərlər, texnika və avadanlıq gotirilmiş. Bakı Dərin Dəniz Özülləri Zavodu kimi nüfuz strateji istehsalat qurğusu tikilmişdir. Bununla yanaşı, neft emalı, neft-kimya sonayesinin və neft maşınçayırmasının inkişafında böyük sıçrayış olmuşdur. 70-ci illərin əvvəllərindən etibarən Xəzər planlı suradətə geoloji-kaşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də Ümummülli Liderimiz Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Bu gün qətiyyatla demək olar ki, Ümummülli Liderimiz Heydər Əliyevin bu illərdə respublikanın həyatının bütün sahələrində olduğu kimi, neft sonayesində də gördüyü işlər onun uzaqgörən planlarının - Azərbaycanı "Ösrin Müqaviləsi"nə, deməli, xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niyyətlərinin əsasını təşkil edir.

Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artımına ölkənin qarşındaki iqtisadi və sosial çatınlıklarının aradan qaldırılmasının əsas vasitələrindən biri kimi baxılırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin möhdudluğunu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurət çevirmişdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzi ilə yanaşı, ölkəni bürməş daxili ziddiyatlar, sababsızlıq, özbaşınlıq Qərbin neft şirkətlərini Azərbaycandan çıxardı. Eyni zamanda aparılan danişqlarda isə Azərbaycanın iqtisadi maraqları tam təmİN olunmurdu.

Azərbaycan neftinə maraqlı göstərən xarici neft şirkətləri ilə hələ 80-ci illərin axıllarından aparılan danişqlar, artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrədə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o, nəinki xalqın mənafələrinə nəzərə alırmı, həmçinin ölkənin iqtisadiyyatın tələn edərkən böyük ziyan vururdı.

1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış Neft Sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şəhərə səhifəsini açdı. Sonradan haqlı olaraq "Ösrin Müqaviləsi" adlandırılaraq bu Saziş həqiqətən müstəqil Azərbaycanın neft salnaməsinə əsası həkk olundu.

Ötən dövrədə Heydər Əliyevin bilavasita iştirakı ilə Bakıda, həmçinin dünyanın on böyük paytaxtları - Vashington, Moskva, London, Parisin möhtəşəm saraylarında xarici ölkələrin neft şirkətləri ilə 21 Neft Sazişi imzalanmışdır. Bu gün həmin sazişlərin həyata keçirilməsində dünyanın 14 ölkəsinin 30 neft şirkəti iştirak edir.

Bu sazişlərə Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur. Bu məbləğdən 4,5 milyardi artıq ölkəmizə investisiya şəklində qoyulmuşdur. Hazırda Azərbaycanın bütün kategoriyaları üzrə karbohidrogen ehtiyatları 4 milyard tondan çoxdur ki, bu da Azərbaycanı dünyanın on iri neft regionları sırasına çıxarıır.

Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın neft ehtiyatlarının və neficixarma sahisi üzrə yerini müəyyənləşdirmək üçün neft hasil edilən ölkələrdə adambaşına düşən neft hasilatının hacmini müqayisə etmək maraqlıdır. Bundan başqa, Azərbaycan adambaşına düşən illik neft hasilatına (1,7 ton) görə, bir çox ölkələri əhəmiyyətli dərəcədə qabaqlayır. Bunlar içərisində Argentina, Braziliya, Peru, Venesuela, Misir, Indoneziya, İran, Rumuniya, Türkmanistan və başqlarının adları çıkmak olar. Lakin belə bir faktı da nəzər almış lazımdır ki, bu ölkələrin hamısı, Türkmanistan istisna olmaqla, əhalisinin sayıma görə respublikamızı xeyli dərəcədə üstləyir.

Respublikanın dünya neft sənayesində yeri və rolü haqqında danişən, həmçinin onun xammal ehtiyatlarından danişmaq lazımdır. Məlum olduğu kimi, bu və digər ölkənin neft sənayesinin vəziyyətini qabaqcadan müəyyənləşdirən əsas amillərdən biri də neft ehtiyatlarını mövcudluğudur.

Bundan başqa, regionun olverişli coğrafi şəraitdə yerləşməsi xüsusi əhəmiyyətli kəsb edir. Bu baxımdan Azərbaycanın xüsusi yeri vardır.

Ekspertlərin fikrindən görə, keçmiş SSRİ və Şərqi Avropa ölkələrinin neft ehtiyatları 32,4 milyard ton, başqa sözə desək, məcmu dünya ehtiyatlarının 6 faizi qədər qiymətləndirilir. Alimlərin fikrincə, bu göstərici regiona kifayət qədər investisiya yönəldildiyi şəraitdə texniki tərəqqi və geoloji kəsiyyat sahəsində, mütərəqqi yeniliklər sayısında əhəmiyyətli dərəcədə artırıla bilər.

Dünya neft ehtiyatları içərisində Azərbaycanın xüsusi çəkisi 0,6 faiz təşkil edir. Əgər bu ehtiyatları dünya regionları ilə müqayisə etsək, onda görərik ki, onun ehtiyatları Cənub-Şərqi Asiya, Avstraliya, Okeaniya ölkələrinin ümumiyyətli ehtiyatlarına bərabərdir və Qərbi Avropanın ehtiyatlarını təqribən 2 dəfə üstləyir.

Azərbaycan Dövlət Neft Şirkəti Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyinin məlumatına görə, Azərbaycanın quru və dəniz sektorunda 625-dən çox antiklinal tipli qarışqlar var. Bunlar çox perspektivli neftli-qazlı laylardır.

Ümumiyyətlə isə, neft sənayesinin bütün inkişafı dövründə 64 neft və qaz yatağı kəş edilmişdir. Hal-hazırda quruda 37, Xəzər dənizinin Azərbaycan sektorunda 17 yataq istismara verilmək ərzəsindədir. İndiyanın qədər torpağın qatlarından 1,4 milyard ton nefti, 450 milyard kub metrdən çox qaz çıxarılmışdır. İlkin neft ehtiyatlarının işlənməsi dərəcəsi quruda 87 faiz, dənizdə 53 faiz təşkil edir.

Azərbaycanın neftçixartma sənayesinin əsas inkişaf perspektivləri dəniz yataqlarının maniçimsənilməsi və Xəzərin potensial strukturlarından asılıdır. Belə ki, respublikanın neft sənayesinin potensial resurslarının təqribən yarısı Xəzər dənizinin Azərbaycan sektorunda cəmləşmişdir. Bir sırı iri neft yataqlarının aşkarlanması bunu bir daha təsdiq edir. Bu resursların geoloji və geofiziki metodlarla öyrənilmə dərəcəsi cəmi 34 faiz təşkil edir.

Neft sənayesi respublikanın on mühüm sənaye sahalarından biridir. Azərbaycan neftinin yüksək keyfiyyətliyi və ondan istehsal olunan məhsullar, ixracdada neftin xüsusi çəkisinin yüksək olması, neft ehtiyatının zənginliyi Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynadığını bir daha təmİN edir. Neft sənayesi və onuna bağlı olan emaləcisi sahaların inkişafı sayasında respublikamızın sənayecəşdirilməsində on mühüm bazalardan biri olmuşdur. Respulikamızda keçid dövrünün tələblərinə uyğun inkişaf edən əsas sahələrdən biri neft-qaz sənayesidir. Neft sənayesi məlli iqtisadiyyatın prioritət sahisi olmamla, xarici investorların diqqətini dəha çox cəlb edən sahədir. Dünyanın on qədim neft rayonlarından biri kimi Azərbaycanın uzunmüddəli hasilat tarixinə, zəngin təcrübəyə əsaslanan sənaye infrastrukturuna malik olması və nohəyat, burada yeni nohəng karbohidrogen ehtiyatlarının aşkarlanması xarici investorların diqqətini bu regiona daha da cəlb etdi.

Ulu Öndörümüz Heydər Əliyevin uzaqgörən siyaseti sayosunda Azərbaycan xalqının içtimai-siyasi və iqtisadi hayatımda çox mühüm hadisə baş verdi.

Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 2004-cü ildə dünənim aparıcı dövlətlərinin iri şirkətləri Xəzər neftinin çıxarılması və dünyaya bazarına naqlına dair "Ösrin Mütqaviləsi"ni imzaladılar. Bu günədək həmin mütqavilə üzrə 10 milyon tondan çox neft hasil edilmiş, Azərbaycanın aparıcı neft şirkətləri ilə imzaladığı mütqavilələrin sayı ikiyirmi bir çatmışdır. "Ösrin mütqaviləsi" Azərbaycanın rəhbərliyi müştəqiliyyini, xalqın öz təleyinin sahibi olduğunu, özünə aid masalaları müştəqil həll etdiriyini göstərməklə yanaşı, ölkəmizin dünya iqtisadiyyatına integrasiyasında da mühüm və həlliçərə rol oynamışdır.

Azərbaycan neft ehtiyatlarının birgə işlənməsi üçün respublikamıza dünən bir çox dövlətlərinə xarici şirkətlərin dəvət olunması, mütqavilələrin bağlanması və onların fəaliyyəti üçün olverişli şəraitin yaradılması neft strategiyasının siyasi istiqamətinin reallaşması üçün zəmin yaratmışdır.

Ümummilli Liderimiz Heydər Əliyevin aparmış olduğu dövlət siyaseti neft-qaz sahisi ilə yanaşı, xarici ticarət, investisiya, tədiyyə balansı, humanitar və s. sahalarda da uğurla həyata keçirilir. Belə ki, bazar iqtisadiyyatına keçidlər əlaqədər olaraq respublikamızda milli iqtisadiyyatın formalşaması və inkişafı yalnız daxili imkanlarla deyil, xeyli dərəcədə xarici amillərlə bəyənəlxalq iqtisadi münasibətlərin bütün formalarından geniş səmərəli şəkildə istifadə ilə bağlıdır.

Bu gün Azərbaycan neftinin müştərək maniçsənilməsi üzrə 21 irimiq-yashlı konsorsium tərəfindən Beynəlxalq Kontraktin bağlanması respublikanın içtimai-siyasi, iqtisadi həyatında son dərəcə olamətdər hadisədir. Bu kontraktların reallaşması üçün 50-60 milyard ABŞ dolları həcmində sərməyə qoyuluşlarının artıq 10-15%-i təyinə obyektiına cəlb edilmişdir. "Çıraq" platformasından hasil edilən neftin miqdarı köhnə yataqlardakı müvafiq istehsal həcmində yüksəlmış, "Şəhdəniz" yatağından qazın sahili gotirilməsi tömən olmuşmuş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Örzurum qaz kamərlərinin inşası artıq rəallığa çevrilmiş, yeni regional infrastrukturun modernləşdirilməsinə başlanılmışdır.

Bütün bu hadisələr Ulu Öndörümüz Heydər Əliyevin adı ilə bağlı olaraq onun uğurla həyata keçirdiyi Neft Strategiyasının mühüm tərkib hissəsini təşkil edir.

Azərbaycanın iqtisadi inkişafı, qlobal strukturlara integrasiyasının genişlənməsi, dönyəvi dayarlarla əsaslanan möhkəm, sivil bir dövlətə çevrilməsindən insan amili ilə yanaşı, güclü amillərdən biri kimi neft-qaz resurslarının mövcudluğunu və onun istismar edilməsini göstərmək vacibdir.

Həzirdə bu sərvətlərdən daha səmərəli istifadə ümummilli inkişaf strategiyasının an mühüm prioritetlərindən birini təşkil edir.

Azərbaycanın iqtisadiyyatında, mədəni inkişafında, əhalinin sosial-mədəni rifahının yaxşılaşdırılmasında neft ehtiyatları başlıca amillərindən biri kimi təzahür edir. Son iki əsrədə neft ehtiyatları Azərbaycanın iqtisadi həyatında mühüm mərhələni formalasdırıraq, həm də milli dayarlarında öz əksini tapmışdır. Ölkəmizin malik olduğu təbii sərvətlərin an geniş əhatəli hissəsini təşkil edən neft-qaz resursları üzərində qurulan sənaye idarəsi, iqtisadiyyatımızın aparıcı sahisi olaraq özünü göstərir. Yanacaq-enerji kompleksinin 2/3 hissəsinin özündə birləşdirən neft-qaz sənayesi, həm də respublikanın sosial-iqtisadi inkişafının möhək daşı kimi iqtisadi dırçılış刺激 stimullaşdırın mühüm sahədir.

Azərbaycanda həyata keçirilən neft siyaseti ölkəmizdə xarici sərməyə-lər ilə yanaşı, müasir texnologiyaların, iş təcrübələrinin, yeni idarəcilik qaydalarının, iqtisadi münasibətlərin daxil olması üçün da şərait yaradıb.

Respublika iqtisadiyyatının ümumdünya təsərrüfatı ilə çoxşaxalı və intensiv integrasiyasi müştəqil Azərbaycan Respublikasının rəsmi dövlət siyasetinin aparıcı istiqamətləridən birinə çevrilmişdir.

Həzirdə ölkə iqtisadiyyatı, demək olar ki, neftin üzərində qurulub. Lakin bu müsbət cəhət hesab oluna bilməz. İlk növbədə, ağor diqqət yetirmiş olsaq görərik ki, neftin olması hər bir ölkə üçün iqtisadi baxımdan imkanlar açır. Birinci növbədə, neft oləvə gəlirlərinə əldə olunmasına gətirir. Xüsusi ilə neftin dünya bazarlarında son zamanlar qiymətinin yüksəlməsi bu gəlirləri daha da artırır. İndi bizim iqtisadiyyatın inkişaf templarına nəzər yetirək. Baxıb görərik ki, neft sahəsindəki inkişaf dəhə sərətə getdiyi halda, digər sahələrdə geriləmə müşahidə olunmaqdadır. "Holland sindromu"ndan döñ-döñə dəmişirlər. Ağor lazımı tədbirlər görüləməsə mənən qənaatimə Azərbaycan artıq bu problemi müyyən zamandan sonra yaşayacaq.

"Holland sindromu"nun sadalanan olamətlərinin hər biri Azərbaycan iqtisadiyyatında bu və ya digər dərəcədə müşahidə olunmaqdadır. Bu olamətlərən 4-ü özünü daha qabarğı göstərir:

1) Neft istehsalı və ixracının artmasından əldə edilən neft gəlirlərinin (xarici valyutanın) vəlutyuna bazarına daxil olması nəticəsində milli valyutanın möhkəmlənməsi;

2) Milli valyutanın möhkəmlənməsi nəticəsində ənənəvi ixrac möhsülərinin rəqabət qabiliyyətinin aşağı düşməsi və ixracın səviyyəsinin azalması;

3) Xam neft istehsalının həcminin sərətə artımı, sənayenin qeyri-neft sektorunda istehsal möhsullarının rəqabət qabiliyyətinin azalması nəticəsində istər iqtisadiyyatın, istarsa da sənayenin sahə strukturunun dəyişməsi və iqtisadiyyatda birləşirli inkişafın baş verəsi;

4) Dövlət bütçesinin gəlirlərinin neftdən asılılığının artması və dünya bazasında neftin qiymətinin aşağı düşməsindən bütçənin qarşılıqla biləcəyi təhlükənin dərinləşməsi;

Bu gün 1-ci və 4-cü olamat digərlərinə nisbətən daha çox özünü bürüzo verir.

Eyni zamanda bunu da unutmaq lazımlı deyil ki, neft olan ölkələr daimi digər ölkələrin təzyiqlərinə məruz qalırlar. Eyni zamanda digər ölkələr, bəzən ölkələrin inkişafını longitüdən bisavad, düşünsəz, olaqlaşır, manəviyyatı yetişməsidi. Nəticədə, bu insanlar biganə olduqları üçün hər şəxə göz yumurlar və onlardan sahib olduları nemətləri almaq daha asan olur. Təsəffüfə qeyd edim ki, sonuncu dediklərimə müəyyən miqdarda nail olublar.

5.2. Neft sənayesinin sosial iqtisadi mahiyəti və onun rolunun artması

XIX əsrin son onilliklərində sənayeləşən neft hasilatı Azərbaycanın iqtisadiyi-

yatırımı geniş miqyasda hərəkətə gətirmiş, paytaxt Bakıni bütün bir makroregionun industrial ticarət və maliiyyə mərkəzinə çevirmişdir. Artan neft hasilatı bəzək məskəndə güclü sənaye strukturları ilə yanaşı, həm də müqabil sosial infrastrukturun də formalşemasını qaynaqlandırmışdır. İndi meqapolisə əvərilmüş şəhərdə əksər kommunikasiya şəbəkəsi, su, qaz kəmərləri, istilik elektrik xətləri, avtomobil yolları sahəsi milyon kvadrat metrdən çox hesablanan mənzil fondu mədəniyyət ocaqları, ticarət-məişət obyektləri, neft sənayə kompleksinin sosial fəaliyyəti sferasına daxildir.

Ölkənin dövlət müstəqilliyyinin bərpa edilməsi ötən əsrin son onilliklərində Xəzərdə aşkarlanan nəhəng karbohidrogen yataqlarının beynəlxalq əməkdaşlıq çərçivəsində aktiv işlənməsini şürtli etmişdir. Təzahür olunan geosiyasi reallıqlar fonda qorarlaşan yeni neft situasiyasından milli və dövlət mənafəti uyğun olaraq maksimal bəhərlənmək missiyası isə prezident Ümummilli Liderimiz Heydər Əliyevin üzərinə düşərək, onun təşəbbüsçüsü və rəhbəri olduğu Neft Strategiyasında dolğun əksini tapmışdır. Gerçekləşən strategiyanın genişlənən halqası çağdaş mərhələdə ölkə neft təsərrüfatının daha mütərəqqi sistem və konstruksiyyada modernizasiyasının elmi əsaslarının işlənməsini aktuallaşdırılmışdır.

İstiqamətli qovusduqdan sonra neft sektorunda aparılan iqtisadi işləhatların elmi bazasının möhkəmənləndirilməsi və təkmilləşdirilməsi istiqamətində respublika hüdudlarında çoxsaylı tədqiqatlar yerinə yetirilmiş, nəzəri və praktiki təyinathı bir sira qiymətli nəticələr əldə olunmuşdur. Sahəvi elmi-tədqiqatlar sferasında gerçəkləşən nailiyatları bir daha dəyərləndirirək iqtisadçılar və neft sahəsində çalışıyan şəxslər mövəud şəraitda milli neft strategi-yasının prioritetləri əsasında ölkədə darılışan işləhatların təkmilləşməsi «Dövlət tənzimlənməsi idarəetmə» Konsepsiyası istehsalın rasional təşkil problem-larını tədqiq edərək müvafiq sistemli siasiyyət yanaşma və analitik araş-dırmalar əvrəsində neft sektorunun modernizasiyasının alternativ iqtisadi bazar mexanizmlərini işləyib hazırlamışlar. Onlar qarşıya qoyulan məqsəd-

lərə müvəffəq olmada verifikasiya prinsipli cəvərdə karbohidrogen epoxası və müasir industrial iqtisadiyyatın təşəkkül və təsnifatı, neft resurslarının əhəmiyyət diapozonu, ehtiyatların coğrafi yerləşməsi, milli neft strategiyasının gerçəkləşməsinin iqtisadi əsasları, elmi-nəzəri istiqamətləri tədqiq edilmişdir. Xəzərin neft-qaz resurslarının dəyərləndirilməsi, onların beynəlxalq enerji bazarlarına çıxış problemləri, mənafət karbohidrogenlərinə çəkilən sənəclərin ödənilməsi, hasilatın pay bölgüsünün normativ-hüquqi aspektivləri, xam nef-tin və təbii qazın emalı, onlardan alınan sintetik məhsulların iqtisadi samarəliliyi tədqiqat işində geniş araşdırma və təhlil obyektlərinə əvvəlmişdir.

Neft sektorunun modernizasiyasının alternativ iqtisadi bazar mexanizmlərinin təyinini sferasında aparılan araşdırmların elmi əsaslarını möhkəməndirmək məqsədi ilə tədqiqat işində samarəli və rentabelli fəaliyyət quruculuğu, dinamik iqtisadi inkişaf faktorları, neftqazçixarma kompleksinin müasir durumu, beynəlxalq neft kontraktları spektrində sahəvi infrastrukturdan faydalanaşma perspektivləri, investisiyon siyaset, institutsiyonal islahatlar, kompleksin bazar iqtisadiyyatına adaptasiyası, audit xidməti, əzəlləş-dirma və innovasiyası ilə bağlı problemlər də həll olunmuşdur.

Azərbaycan Respublikasında son illərdə höyətə keçirilən iqtisadi işlahatlar nəticəsində iqtisadiyyatın bəzi sahələrində o cümlədən də sonayedə və onun aparıcı sahələrindən biri olan neft sənayesində bəzən uğurlu nailiyatlar əldə edilmişdir. Neft sənayesində 1990-ci ilin ovvəlindən start götürən iqtisadi işlahatlar prosesi həzirdə köklü dəyişikliklərə məruz qalacaq yeni marhələyə qədəm qoyub. Müasir dövrədə neft sənayesində, xüsusilə də onun quruda yerləşən neftqazçixarma idarələrində mövəud elmi-tehniki və istehsal potensialından dəha samarəli istifadə etməklə, iqtisadi işlahatlar höyətə keçirmək lazımdır. Bu sahədə müəyyən nailiyatlar əldə edilmişdir. Belə ki, son 10 iləndə neft sənayesində bazar iqtisadiyyatına uyğun infrastrukturlar yaradılmış, neftqazçixarma idarələrinin bəzi bölmələri özəlləşdirilmiş, xarici ölkələrin neft şirkətləri ilə birləşdə müştərək müəssisələr yaradılmış, neftçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətləndə aməli tədbirlər höyətə keçirilmişdir. Bütün bunlар neft sənayesində iqtisadi işlahatların aparılması ilə yanaşı, neft hasilatının da sabitləşdirilməsi və gözəçarpan data-cədə idarələyişlər əldə edilməsinə imkan vermişdir. Məlumat üçün qeyd edim ki, neft sənayesində aparılan iqtisadi işlahatlar sənayenin, eləcə də iqtisadiyyatın digər sahələrində höyətə keçirilən iqtisadi işlahatlardan öz xarakterinə və şəhər dairəsinə görə müəyyən qədər fərqlənir. Belə ki, neft sənayesində aparılan iqtisadi işlahatlar çoxşaxəlidir. Neft sənayesində görülen bütün bəi işlər təbii ki ölkəmərin iqtisadiyyatına və əhalinin güzərəyinə birbaşa təsir edir.

Azərbaycanın Xəzər dənizindəki neft hasilatı və inkişafı «Güneşli», «Çıraq», «Azəri» və «Kəpəz» olmaqla, 4 sahada çəmləşmişdir. Anejə, sadə texnologiyasının istifadəsi sabəbilo həm hasilatda, həm də hasil edilə biləcək ehtiyatlarda azalma problemləri ilə qarşı-qarşıya qoyulmuşdur.

1980-ci ildə neft hasilatı 14,7 milyon ton idisə, bu rəqəm getdikcə azalaraq 1990-ci ildə 12,5 milyon ton, 1995-ci ildə 9,2 milyon tona və 1996-ci ildə isə 9,1 milyon tona düşmüdü. Neft hasilatındaki bu azalma, kəhənə texnologiyaların istifadəsi və neft sahələrinin təmirindəki çatışmazlıqlar səbəbindən məhsuldarlığın azalmasından qaynaqlanmışdır. Azərbaycanın sahib olduğu zəngin neft yataqlarının istifadəsi üçün 1992-ci ilin sentyabrında Azər neft və Azneftkimya birləşdirərək Azərbaycan Dövlət Neft Şirkəti (The State Oil Company of the Azerbaijan Republic-SOCAR) yaradıldı. Neft hasilatının artırılması və mövcud ehtiyatlarının yaxşılaşdırılması ancaq müasir texnologiyaların istifadəsi və yeni layihələr həyata keçirməklə mümkün ola biləcək. Azərbaycanın sahib olduğu iqtisadi gücü və texnologiyası mövcud ehtiyatların istifadəsi və inkişaf üçün kifayət etmirdi. Bu çatışmazlıq Azərbaycanı böyük neft şirkətləri ilə müttəfiqliyə istiqamətləndirdi.

Ölkədə həm quruda, həm də dənizdə neft çıxarılır. Quruda çıxarılan neft daha çox Abşeron yarımadasında çıxarılır. Azərbaycan neft müqavilələri asasən dəniz yataqları üzərində cəmləşmişdir. Azərbaycan böyük neft şirkətləri ilə imzaladığı müqavilələrlə neft ehtiyatlarını ölkə iqtisadiyyatına cəlb etməyi hədəf olaraq seçmişdir. Bu hədəf istiqamətində, qurudakı yataqlar da daxil olmaqla, 20 sentyabr 1994-cü ildən etibarən Azərbaycanda dünənnin 19 ölkəsindən 33 şirkətin iştirakı ilə 23 Beynəlxalq Neft Müqaviləsi imzalanmışdır. Hasilatın Bölgüsü Müqavilələri 25-30 illik dövrü şəhər edir. Qərarlaşdırılan sərməyinin ümumi həcmi 60 milyard dollardan çoxdur.

Neft layihələrinin həyata keçirilməsində 72-si yerli olmaqla, 400 şirkət iştirak edir. Şirkətlərin fəaliyyətləri inşaatdan ekoloji xidmətlərə qədər uzanır. Yerli və xarici şirkətlər arasında müttəfiqlik, müasir texnologiyaların, materialların, idarəetmə texnikalarının istifadəsinə imkan yaradır və beləliklə, mərkəzi idarəetmə tipində bazar iqtisadiyyatına keçidə böyük rol oynayır.

İmzalanan müqavilələrinin ən əhəmiyyətliyi və Sovet dövründə müttəfiqi olaraq geriləmə göstərən sektora yeni nəfəs verən "Əsrin Müqaviləsi" Azərbaycan baxımından böyük iqtisadi əhəmiyyətə sahibdir.

«AÇG» yataqlarını şəhər edən Müqavilə Azərbaycanın müstəqilliliyindən və mövqeyini doğaşdırırmak üçün etdiyi cəhdlərdən qaynaqlanan ən əhəmiyyətli tarixi hadisədir. Çox çoxun vəziyyətlərdə aparılan danışışlar Azərbaycan və qərbi şirkətləri arasında hələ keçmiş Sovet ittifaqı dövründə başlandı.

Sovet iqtisadiyyatını zaiflədən liberalizasiya dövrü daha çox Qərbi şirkətlərini «Azəri-Çıraq-Günləşli» sahələrindəki zəngin mineral ehtiyatların keşfi və Azərbaycanın yaxşı inkişaf etmiş neft sənayesi ilə çəzə etdi.

Ehtiyatların inkişaf etdirilib aşadırılması üçün lazımi texnikanın yoxluğu səbəbindən Azərbaycan hökuməti layihələrin həyata keçirilməsi üçün qərbi sərmayəsinə ölkəyə çəkməyi qərara aldı. 1991-ci ilin yanvar ayında ölkə

layihələri tendera açıldı. «BP», «Statoil», «Amoco», «Unocal» və digər şirkətlər bu tenderdə iştirak etdilər.

1991-ci ildə «Amoco», «BP», «McDermott», «Pennzoil», «Rameco», «Unocal», Türkiye Petrolleri Anonim Ortağı (TPAO) və «Statoil» kimi şirkətlərin olduğu bir qrup xarici şirkətlər Azərbaycanla, Azərbaycanın Xəzər dənizindəki sektorunda yerləşən «Çıraq» və «Günləşli» sahələrinin yaxşılaşdırılması mövzusunda 3 il müddətindən davam edəcək işlərə başlıdlar.

Taxminanın 3 il davam edən müzakirələr nəticəsində, 20 sentyabr 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Bakının Gülüstən sarayında SOCAR ilə Konsersium arasında əsrlər möqaviləsi adlandırılın "Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri», «Çıraq» və «Günləşli» yataqlarında Neftin Müştərək İstifadəsi və Pay Bölгüsü Haqqında Müqavila" imzalanaraq həmin regionlarda neft axıtmama və çıxartma haqqı AIOC-a verildi.

Nəticədə, bir çox təsirlərə baxmayaraq müqavila imzalanaraq Azərbaycan lehina həyati bir addım atılmış oldu.

Müqavila şərtlərinə görə, Azərbaycan bu üç neft yatağı üzərində mülliキyyət hüququnu qoruyur.

Bu müqavila, 2 dekabr 1994-cü ildə Azərbaycan Milli Məclisi tərafından müzakirə edildikdən sonra 12 dekabr 1994-cü ildə qəvvaya mindi.

«Məqa layihə» olaraq da adlandırılan və ümumi sərməyə həcmi 11 milliard dollara yaxın bu layihə həcmində ümumi hasil edilə bilən neft ehtiyatlarının 5,4 milyard barrel (730 milyon ton), tabii qaz ehtiyatlarının isə 96 milyard m³ olduğunu təxmin edilir. Bundan əlavə, yataqlar 6 milyon ton kondensat ehtiyatına da sahibdir. Yuxarıdakı taxminin məlumatlarında təz-tez dayışıklıklar baş verir. Müqavila 30 illik bir dövrü şəhər edir.

Müqavilə tərkibində də olan «Günləşli» yatağı 82 km, «Çıraq» yatağı 94 km və «Azəri» yatağı isə 113 km sahildən uzaqda yerləşir.

1994-cü ilin dekabrında Konsersium, Azərbaycan Beynəlxalq Əməkliyat Şirkəti (AIOC) qurdu. Vəzifəsi, işi günlük olaraq izləmək olan AIOC-un Proqramında, Azərbaycanın sənayesinin infrastrukturunu Qərbi standartlarına görə və bu ölçülər diqqətə alınmaraq qurulması əsas yer tutur.

Müqavilənin müzakirəsi əsnasında qarşıya çıxan problemlər ifor-masiya olmaqla, şirkətlərin müqaviləni sağlıq edə biləcəkləri mövzularını şəhər edirdi. Bu şorṭlər bunlardır: Dağlıq Qarabağdakı mühərribənin başlaması, Rusiya ilə Azərbaycan arasında həm iqtisadi, həm də siyasi münasibətlərin hədəcə dərəcəsindən populyasi, Azərbaycan daxilindəki qeyri-stabillik, Azərbaycan hökumətinin stabil bir ixrac xəttinə sahib olmaması və Xəzər dənizinin statusunu müəyyən edən rejim üzərində meydana gələn hər hansı bir anlaşılmazlıq.

İlk illərdə Konsersiumda olmayı Yaponiya da daha sonra Konsersiyuma daxil olmuşdur. Yaponiyannın "Itochu" Şirkəti avvalə Müqavilədə iştirak etmediyi halda, daha sonra bütün paylarını satan "McDermott Interna-

tional”dan 2.45% pay alaraq “AÇG” Konsorsiumuna qoşulmuşdur. Yapon şirkəti daha sonra AMOCO-nun satıldığı 5%-lik paydan 1.5%-ini alaraq, ümumi payını 3.9%-ə çıxartmışdır.

Konsorsium üzvləri arasında imzalanan “Əməliyyatların Birlikdə Aparılması Haqqında Razılılaşma Üzrə Müqavilə” ilə əlaqədar olaraq daha sonra «Azerbaijan International Operating Company» yaradıldı. «SOCAR»la yanaşı, dünəninin digar ölkələrindən 11 şirkəti iştirakı ilə yaradılan bu təşkilat Müqavilədəki yataqların istifadəsinə xidmət edir.

“Ösrin müqaviləsi”ndə mövcud bölgürlərin son şəkli aşağıdakı kimidir:	
«BP» (operator)	34.13%
«Unocal»	10.3%
«SOCAR»	10%
«INPEX»	10%
«Statoil»	8.56%
«ExxonMobil»	8%
«TPAO»	6.75%
«Devon»	5.62%
«Itochu»	3.72%
«AmeradaHess»	2.72%

“Production Sharing Agreement (Hazar məhsulun bölməməsi)” tipli bir Müqavilə olan “Ösrin müqaviləsi”ndə sahmlərin paylanılmasına baxğırmızda ən böyük payın ABŞ-a aid olduğunu görürük. Amerika şirkətlərinin ümumi payı təxminən 40%-dir. ABŞ bir ildə təxminən 340 milyon ton neft hasil edir, 600 milyon ton isə idxlərdir. Beləliklə, ABŞ-a idxlər edə biləcəyi yeni enerji ehtiyatları lazımdır. Bu baxımdan Xəzər ABŞ-in iqtisadi maraqlı olan regionlar içindədir. İngilis şirkətlərinin ümumi payı isə 19%-dir. Amerika ve İngilis şirkətlərindən sonra Konsorsiumdakı ən böyük pay Rusiya və Azərbaycan şirkətlərinindən.

“Ösrin müqaviləsi”nin Azərbaycan Respublikası üçün rolü, sahələrin istifadəsi üçün lazımi investisiyaların 90%-nın Konsorsium tərəfindən yerinə yetiriləcək olmasıdır. Azərbaycan neft və təbii qaz sahələrinin istifadəsi üzrə idarə və nazarət hüququnu özündə saxlayır. Həc şübhəsiz ki, dənizin neft ehtiyatlarına tez və faydalı olacaq şəkildə böyük miqdarda sərməyə qoyulmalıdır və yeni texnologiyalar alınmalı, xarici ölkələrdən ən tacribəli neft şirkətləri bu ərazilərlə çəlb edərək onlara müttəfiq olmalıdır. Çünkü bu sahələrin istifadəsi məqsədi ilə qazma və emalat platformalarının, boru xələrinin quruda təchizat sistemlərinin qurulması üçün böyük miqdarda sərməyə qoyulmalıdır.

Milli iqtisadiyyatın inkişafında vacib bir ünsür olmaqla yanaşı, xarici bazarda da mühüm bir açar olan enerji ehtiyatlarına dair imzalanan “Ösrin müqaviləsi” ilə Azərbaycan, dünya iqtisadiyyatına aktiv bir şəkildə integrasiya olunmaq yolunda ilə addım atmış oldu.

İlk neft layihəsi olan «Azəri-Çıraq-Güneyli» dəniz yataqlarında nəzərdə tutulan bütün fəaliyyətlər yerinə yetirilmiş, burada neft istehsalına dair son

texnologiyalar tətbiq olunmuş, neft sənayesinin bünövrəsi olduqca müasir loşmışdır. “Çıraq-1” dəniz platformasının inşası qurtarmış və neft istehsalının ilk quyuşus qazılmış, platformadan Sənqəçaldakı sahil terminalına qədər və neft daşlarından kompressör stansiyasına qədər sualtı boru kamorları çəkilmişdir. Sənqəçalda sahil terminalı inşa edilmiş, Bakı-Novorossiyski neft boru xəttindən təmir fəaliyyətləri aparılmış və 1997-ci il 12 noyabr tarixində bu neft boru xətti fəaliyyətə başlamışdır.

“Çıraq-1”da istehsal sonrasında “Ösrin Müqaviləsi”ndə adları göstərilən yataqlarda neft istehsalı ilə bağlı fəaliyyətlər üç mərhələdən ibarətdir. Birinci mərhələ, 2001-ci ilin avqust ayında «Morkəzi Azəri» yatağında istehsal üçün lazımi işlər başlanmışdır. İkinci mərhələ isə, 2002-ci ilin iyul ayında «Qərb və Şərqi Azəri» yataqlarındakı fəaliyyətlərə başlamışdır. Üçüncü mərhələnin başlamamasına dair Müqavilə isə, 2004-cü ilin 20 oktyabrında imzalanmışdır. Müqavilədə “Güneyli” yatağında istehsalə başlışma nəzərdə tutulmuşdur. Üçüncü mərhələ ilə bağlı neftin ilk olaraq 2008-ci ildə istehsalı planlaşdırılmışdır. 2008-ci ildə neft istehsalı gündə 300.000 (tüz yüz min) barrel olacaqdır. Bir ildən sonra isə, “Ösrin Müqaviləsi” çərçivəsində neft istehsalı günlük 1 milyon barrel yüksəlmüş olacaqdır.

“Şahdəniz” yatağı ilə əlaqədar Müqavilə 1996-ci il iyul ayının 4-də imzalanmış və 1997-ci il oktyabr ayının 4-də təsdiqlənmiş, 1996-ci il oktyabr ayının 17-də qüvvəyə minmişdir. “Production Sharing Agreement” halında imzalanan Müqavilənin 30 illik müddəti vardır. Bu Müqaviləyə əsasın məsuliyyət “Şahdəniz” konsorsiumuna verilmişdir. «BP exploration Ltd»-yə, ərazinin işlədilməsi təsپirilmişdir. Xəzərin Azərbaycan sektorunun canubşərqində yerləşən Şahdəniz yatağı, Bakıdan 70 km uzaqlıqdadır. Yataq 800 km² ərazini əhatə edir.

«BP Exploration» 1996-ci ilin oktyabr ayının sonlarında yaxın fəaliyyətə başlamışdır. Layihənin sərməyasi 4.1 miliard dollardır.

“Şahdəniz” yatağında taxmini bir trilyon m³ qaz etməyi var. Təbii qazın 400 miliard m³-i təsdiqlənmişdir. İldə 60 miliard m³ qaz çıxarılaçaq təxmin edilir. Beləliklə, «Şahdəniz» yatağı Azərbaycanın təbii qaz potensialını təxminin 1 trilyon m³ artırımsıdır.

«Şahdəniz» yatağı, Azərbaycanın dünya təbii qaz istehsalçısı və ixracatçısı ölkələri arasında sayılmasına imkan verdi. Bu səbəbdə Bakı-Tbilisi-Ceyhan xətti qorarlaşdırılmışdan təbii qaz ixracı ilə bağlı boru xətti də müzakirəyə başlanılmışdır.

«Şahdənizdən» çıxarılaçاق qazın satışı ilə bağlı olaraq 2004-cü ildə 4 müqavilə imzalandı. İldə 6.3 miliard m³ qazın satılması üçün ilk Müqavilə “Botas” ilə imzalandı. Bir Müqavilə Azərbaycan dövləti ilə iki Müqavilə isə Gürcüstanla imzalandı. Müqavilələr görə, Azərbaycana İldə 1.5 miliard m³, Gürcüstana isə 800 milyon m³ təbii qaz satılacaqdır.

Şahdəniz layihəsi çərçivəsində hər ay təxminən 100 milyon dollar xərəfənir. «Şahdəniz» dayanım on böyük 10 neft-qaz layihəsindən biri olacaqdır. Yataqdan 2006-ci ilin sonlarında təbii qaz ixrac edilməye başlanılmışdır.

Son illərdə ölkəmizdə aparılan iqtisadi islahatlar nticəsində sosial-iqtisadi sahələrdə geriləmələrin qarşısı alınmış və müəyyən irəliləmələr müşahidə edilmişdir. Dövlət tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müaviniatların məbləğinin artırılması sahəsində müüm tədbirlər hayata keçirilmiş, aztəminatlı ailələrə dövlətin diqqətinin və sosial qayğısının yüksəldildi - misi bunu bir daha sübut edə bilər. Görülən tədbirlər nticəsində, 2010-cu ilin ilk iki ayında ölkənin ümumadxili məhsulu əvvəlki ilin eyni dövründə nisbətan 5,6 faiz və yaxud müqayisəli qiymətlərlə 236,7 milyon manat artaraq 6,1 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi isə 689,6 manat (858,5 ABŞ dolları) təşkil etmişdir. Bu dövrədə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz, qeyri-neft sektorunda isə 4,2 faiz artmışdır. ÜDM-in 67,4 faizi istehsal sahələrində, o cümlədən 60,3 faizi sahənəyə, 5,5 faizi tikintidə, 1,6 faizi kənd təsərrüfatı, məşə təsərrüfatı və baliqlıqlıda, 25,7 faizi isə xidmət sahələrində yaradılmışdır. Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,1 faizi nəqliyyat, 6,6 faizi informasiya və rəbi, 27,7 faizi topdan və pərakəndə ticarət, avtomobilərin və motosiklərin töməri üzrə xidmətlər, 4,3 faizi yaşayışın təşkili və ictimai iachsen xidmətləri, 37,3 faizi sosial və digər xidmət sahələrində fəaliyyət göstərən iqtisadi vahidlərin payına düşmüşdür. Məhsulə və idxləx xalis vergilər ümumadxili məhsulun 6,9 faizini təşkil etmişdir. Neft sənayesinin inkişafı nticəsində ölkəyə xarici investisiyalar qoyuluşu artmışdır. Təbii ki bütün bunlar da öz növbəsində neft sənayesinin elmi-texniki təchizatlarla tömən olunmasına, ixrac potensialının genişlənməsinə və s. sabab olur. İndi isə 2000-2009-cu illər ərzində Azərbaycana qoyulan investisiyaların miqdarını göstərmək istərdim.

Cədvəl 1

Xarici investisiyalar (mly. ABŞ dolları)

	2000	2003	2004	2005	2006	2007	2008	2009
Cəmi xarici investisiyalar o cümlədən:	927	3371	4575,5	4893,2	5052,8	6674,3	6847,4	9,2 mil-yard
Neft sənayesinə	546,1	2972,4	4088,1	3799,9	3422,3	4003,3	3350,7	1,9 mil-yard
Birgə və xarici investisiyalar mühəssisələr	118	45,4	104,2	230,5	368,4	439,1	494,1	
Neft bonusu	-	58,6	21,6	1	17	68,2	3,5	-
Portfel investisiyaları	-	56,3	49,2	58,4	203,8	587,1	641,2	-

Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi

Son illərdə dövlət tərəfindən əhalinin sosial gücləndirilməsi, pensiya və müaviniatların məbləğinin artırılması sahəsində müüm tədbirlər həyata keçirilmiş, aztəminatlı ailələrə dövlətin diqqətinin və sosial qayğısının yüksəldildi - misi bunu bir daha sübut edə bilər. Görülən tədbirlər nticəsində, 2010-cu ilin ilk iki ayında ölkənin ümumadxili məhsulu əvvəlki ilin eyni dövründə nisbətan 5,6 faiz və yaxud müqayisəli qiymətlərlə 236,7 milyon manat artaraq 6,1 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi isə 689,6 manat (858,5 ABŞ dolları) təşkil etmişdir. Bu dövrədə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz, qeyri-neft sektorunda isə 4,2 faiz artmışdır. ÜDM-in 67,4 faizi istehsal sahələrində, o cümlədən 60,3 faizi sahənəyə, 5,5 faizi tikintidə, 1,6 faizi kənd təsərrüfatı, məşə təsərrüfatı və baliqlıqlıda, 25,7 faizi isə xidmət sahələrində yaradılmışdır. Xidmət sahələrində yaradılmış əlavə dəyərin 24,1 faizi nəqliyyat, 6,6 faizi informasiya və rəbi, 27,7 faizi topdan və pərakəndə ticarət, avtomobilərin və motosiklərin töməri üzrə xidmətlər, 4,3 faizi yaşayışın təşkili və ictimai iachsen xidmətləri, 37,3 faizi sosial və digər xidmət sahələrində fəaliyyət göstərən iqtisadi vahidlərin payına düşmüşdür. Məhsulə və idxləx xalis vergilər ümumadxili məhsulun 6,9 faizini təşkil etmişdir. Neft sənayesinin inkişafı nticəsində ölkəyə xarici investisiyalar qoyuluşu artmışdır. Təbii ki bütün bunlar da öz növbəsində neft sənayesinin elmi-texniki təchizatlarla tömən olunmasına, ixrac potensialının genişlənməsinə və s. sabab olur. İndi isə 2000-2009-cu illər ərzində Azərbaycana qoyulan investisiyaların miqdarını göstərmək istərdim.

2008-2011-ci illər üçün "Azərbaycan Respublikasının Dövlət İnvestisiya Programı" layihəsi hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuşdur.

2008-2011-ci illər üçün "Azərbaycan Respublikasının Dövlət İnvestisiya Programı" ölkə iqtisadiyyatının, əsasən qeyri-neft sektorlarının davamlı olaraq yüksək artım tempları ilə dinamik və tarzlı inkişafına, əhalinin iqtisadi və sosial tələbatının daha yüksək səviyyədə tömən olmasına, regionlararası inkişaf forqının azaldılmasına, optimallı sektor istehsal strukturuna nail olunmasına, ixrac potensialının yüksəldiləsinə, ölkənin iqtisadi təhlükəsizliyinin tömən ediləsinə, ətraf mühitin qorunmasına yönəlmış dövlət əhəmiyyətli investisiya layihələrinin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsi məqsədi ilə hazırlanmışdır.

2008-2011-ci illər üzrə təklif edilən Dövlət İnvesitiya Programı son illərin iqtisadi vəziyyətinə, gələn dörd il üzrə makroiqtisadi siyasetə və inkişaf proqnozlarına, o cümlədən fiskal proqnozlara uyğun olaraq hazırlanmışdır.

2008-2011-ci illər üzrə Dövlət İnvesitiya Programını əhatə edən orta müddət ərzində Azərbaycanın neftin və qazın ixracından böyük həcmədə galır-lər əldə edacıyi gözönüdür.

Bu dövrədə respublikada neft gəlirlərinin istifadəsi təsdiq edilmiş "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya" ilə müəyyən edilmiş prinsiplərə əsasında həyata keçiriləcək. Böyük hissəsinin gələcək nəsil-lərə saxlanılması tömən edilməklə, əldə edilmiş iri həcmli neft gəlirlərinin bir hissəsi xərclənəcək və tam şəffaflıq prinsipinə əməl ediləcək. Həmin xərcələr "insan kapitalının", qeyri-neft sektorunun inkişaf etdirilməsinə, mövcud infastrukturun təkmilləşdirilməsinə və yeni infastruktur obyektlərinin tikilməsinə, yeni texnologiyaların tətbiq olunmasına, prioritət vazifələrinin reallaşdırılmasına və məqsədi ilə hazırlanmış dövlət programlarında nəzarədə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.

Yeni mərhələnin əsas hədəfi – uzunmüddətli ümumbaşarı dəyərlər, global proseslər və milli məraqlar nəzərə alınmaqla, ortamüddətli dövr üçün ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını tömən etməkdən ibarətdir.

Sosial-iqtisadi inkişaf məqsədlərinin həyata keçirilməsi üçün investisiya siyasi mühüm alətlərdən biridir. Bu baxımdan Dövlət İnvestisiya Programı milli və sektor inkişafı çərçivəsində formalasdırılması mühüm əhəmiyyət kəsb etmək yanaşı, sektorlar arasında qarşılıqlı əlaqələrin təmin edilməsi və uyğunluqlara yol verilməməsi üçün yeganə yoldur. Bir çox inkişaf etməkdə olan və väsait çatışmazlığı ilə üzəlşən ölkələrdən fərqli olaraq, Azərbaycan karbohidrojen ehtiyatlarının istismarından böyük həcmədə gəlir əldə etməyə başlamış və bu galirlərin orta müddətdə azalan templərlə artması gözlənilir. Dünya təcrübəsi göstərir ki, maliyyə vəsaitlərinin çatışmazlığı şəraitində galirlərin səmərəli istifadəsi ilə müqayisədə, böyük həcmədə galirlərin istifadəsi prosesinin idarə olunmasında da həcat problemlərə ələşdirilir. Qısa müddətdə irihəcmli galirlərin əldə edilməsi səmərəli xərclər həyata keçirmək yanaşı, makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatda regionalların mərkəzini sosial-iqtisadi cəhətdən ahəngdar inkişafı, ümumiyyətlə, tarazlı inkişafın təmin olunması, yoxsulluğun səviyyəsinin azaldılması, iqtisadi münasibətlərdə adəlat prinsiplərinin göznlənilməsi, bugünkü və gələcək nəsilər arasında galirlərin düzgün bölüsdürüləməsi kimi mühüm məsələlərin həllini tələb edir. Qeyd olunan problemlərin həlli hökumətin əsas məqsədidir. Hazırlanmış DİP də məhz bu məqsədlərə nail olunmasına yönəlməlidir.

Digər mühüm təbər, 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkiləti ilə keçirilən Sammitdə 147 ölkənin başçısı Minilliyyin Inkişaf Məqsədlərini əks etdirən birgə Bayannama imzalımı və 2015-ci ildək olan dövr üçün yoxsulluğun azaldılması prioritet kimi müəyyənəşdirilmişdir. Sənədi Azərbaycan Respublikası adından xalqımızın Ümummülli Lideri Heydər Əliyev imzalımı və bununla da ölkəmiz Minilliyyin Bayannamasına qoşulmuşdur. 2003-cü ilin fevralında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı" təsdiq edilmişdir.

Programda yoxsulluğun azaldılması sahəsində strateji məqsədlər və onlara nail olunması üçün həyata keçiriləcək tədbirlər müəyyənəşdirilmişdir. Dövlət Programının həyata keçirilməsi nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılmış, dinamik iqtisadi artım təmin edilmiş, bu isə öz növbəsində yoxsulluğun probleminin əsasın həllini şərait yaratmışdır. Görülen işlərin nəticəsidir ki, 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7%-dan 29,3%-ə enmişdir. Bu istiqamətdə davam etdirilən sistemli tədbirlər ölkədə yoxsulluğun səviyyəsinin daha da azalması ilə nəticələnmiş, ötən ilin yenikunlarına görə, Azərbaycanda bu göstərici 13,2% təşkil etmişdir.

Ölkəmizin iqtisadi və sosial hayatındakı müsbət meyillərinin, əhalinin rəfah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı

inkişaf Dövlət Programı" təsdiq olunmuşdur. Dövlət Programı özündə əsas 9 strateji məqsədi əks etdirir. Makroiqtisadi sabitliyi saxlamaq və qeyri-neft sektorunu tarazlı inkişaf etdirmək davamlı iqtisadi artımın təmin edilməsi, əhalinin galır əldə etmək imkanlarının genişləndirilməsi, yaşı əhalinin, aztəminatlı ailələrin və sosial cəhətdən xüsusi həssas qrupların sosial risikinin azaldılması, qacqınların və məcburi köçkünlərin həyat şəraitiinin yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi, təhsil və sahiyyə sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi Dövlət Programının əsas strateji istiqamətlərindəndir. Bu sahada həyata keçiriləcək məqsədönyünlü tədbirlər nəticəsində 2008-2015-ci illərdə ölkədə işsizlik səviyyəsinin 3-4%-dək, yoxsulluğun səviyyəsinin isə 2 dəfə azaldılması nəzərdə tutulur. Demək, bizim əsas məqsədimiz bundan sonra aparılan işlərlə yoxsulluqla mübarizəni gücləndirmək, yoxsulluğu azaltmaq və gələcəkdə Azərbaycan Respublikasında yoxsulluğunu tamamilə aradan qaldırmadan ibarətdir. Bu sahada Azərbaycanın yeni Neft Strategiyası müüm rol oynaya bilir və biləcəkdir. Çünkü republikamızda mənşət karbohidrogenlarının həcmi və satışıının artması Azərbaycan Respublikası Dövlət Neft Fondu daxil olan galırın çoxalmasına imkan verir ki, bu da əhalinin sosial problemlərinin həllini sürahdıro bilər.

Müstəqil Azərbaycanın tələyində müstəsna əhəmiyyət kəsb edən Neft Strategiyasının bütün çatınlıklarla baxmayıaraq, uğurla baş tutması və onun böyük müdürüliklə müəyyən olunmuş uzunmüddətli başlıca məqsədlərinin ardıcıl mərhələlərlə, müvəffəqiyətlə gerçəkləşdirilməsi nəticəsində ölkə iqtisadiyyatının bu aparıcı sahəsi artıq özünün daima yüksələn xəta artım mərasimə düşməstür. Respublikanın sosial-iqtisadi inkişafında ən mühüm dayışıklık yaradacaq sahənin köklü yüksəlşinin nəticələri ən yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.

5.3. Milli iqtisadiyyatın inkişafında neft layihələrinin sosial-iqtisadi səmərəsinin qiymətləndirilməsi

Azərbaycan qədim zamanlardan bəri öz nefti ilə məşhurdur. Hələ eramızdan əvvəl yerdən qalxan alov dillərinin gərə bu torpağı "Odlar diyarı" adlandırmırlar. Lakin ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya İmperiyasının neft sonayecili Baki neftinin satışından qazanc əldə edirdilər. Sonra isə "qara qızıl" yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-ci illərin əvvəllərində ölkə müstəqillik qazandıqdan sonra azərbaycanlılar öz təbii cəhətələrinə sahib çıxa bildilər.

Azərbaycan neft və qaz cəhətələrinin zənginliyi ilə seçilir və onların ixracatından da böyük gəlirlər əldə edir. Bir tərsəfdən neft hasilatı və satışı

sahesində əldə olunan naliyyətlər, digər tərəfdən dünya bazarında neftin satış qiymatının yüksəlməsi isə neft sektorunu ölkə iqtisadiyyatının həlləcidi sahəsinə çevirir və bu gün ölkə iqtisadiyyatında artım neft sektorunun hesabına tömən edilir.

Xəzər dənizində ən çox təcrübəyə sahib olan Azərbaycanda son 100 ildə 1.4 milyard ton neftin, 445 milyard m³ təbii qazın çıxdığı hesablanmışdır. İstehsal başlandıqı tarixdən 2005-ci ilə qədər Azərbaycanda ən yüksək neft istehsalı isə 1941-ci ildə 23.4 milyon tonla həyata keçirilmişdir.

Azərbaycanda enerji ehtiyatları və buna bağlı olaraq ölkəyə daxil olan xarici sərməy, 1990-ci illərin ortalarından etibarən Azərbaycan iqtisadiyyatının yaxşılaşmasında əhəmiyyətli bir rol sahibdir.

Enerji ehtiyatlarının istehsalı ilə bağlı imzalanan 23 müqavila ilə qorarlaşdırılan sərməyanın ümumi həcmi isə təqribən 60 milyard dollardır.

Azərbaycanın ixracatı içərisində əsas yeri 85-90% nisbəti ilə neft və neft məhsulları tutur. 2005-ci ilin sonlarına yaxın BTC-nin fəaliyyətə başlaması ilə ixrac içərisində neftin miqdarı daha da artmışdır.

2004-cü ilə qədər Bakı-Novorossiysk və Bakı-Supsa boru xətləri ilə neft ixrac edən Azərbaycanın ixrac həcmi BTC xəttinin 2005-ci ilin oktyabr ayında fəaliyyətə başlamasından sonra, ilk əvvəl 25 milyon ton, 2007-ci ildən etibarən isə 45-50 milyon ton olmuşdur.

Proqnozlara görə, Azərbaycanın xam neft ixracı 2010-cu ildə 1 milyard barrel/gün və 20 il içində isə 2 milyard barrel/günə çatacaq.

Təbii qazı idxlə edən Azərbaycan 1995-ci ildə 579, 2000-ci ildə 274, 2001-ci ildə 3337, 2002-ci ildə 3935.3 milyon m³ (216 milyon dollar), 2004-cü ildə isə 5.5 milyard m³ təbii qaz idxlə etmişdir. 2005-ci ildə eyni miqdarda təbii qaz idxlə planlanmışdır. "Şahdəniz" yatağının 2006-ci ildə istehsala başlaması ilə birləikdə təbii qaz ixracına da başlanılmışdır.

Ixrac məhsullarını əsasən neft və neft məhsulları olduğu üçün Azərbaycan iqtisadiyyatı neft qiymatlarından asılı hala golmişdir. 1997-ci ildə neft ilə bağlı vasitəli vergilər əmumi vergilərin 57%-ini təşkil etmişdir. Neft ilə bağlı vergilər bündən gəlirlərinin əsas artan hissəsini təşkil edərək, 1996-1997-ci illərdə taxminan ümumi gəlirlərin 50%-ini təşkil etmişdir. 1997-1998-ci illərdə neft qiymatlarının aşağı düşməsi isə, dövlət gəlirlərinə və ümumi iqtisadi gücə manfi təsir göstərmişdir.

Neft ixracatından Azərbaycanın əldə edəcəyi valyuta gəliri ölkə iqtisadiyyatının digər sahalarına, xüsusilə idxlə əvəz edən sahələrə və ixrac sahələrinin inkişafına istiqamətləndirilməlidir. Hal-hazırda Azərbaycan dünya bazarına təkcə enerji və xam maddənin ixracatçısı kimi çıxmaga məcburdursa, gələcəkdə yalnız bununla kifayətlənmək olmaz. Bundan əlavə, neft ixracatçısı olan ölkələrin "aci" təcrübəsinə dərindən öyrənərk ondan nəticə çıxarmaq lazımdır. Neftdən əldə edilən gəlir ilə daha çox investisiya qoyul-

malıdır. Sərməyə istiqamətli siyaset daha əhəmiyyətdir. Ancaq hökumət bununla birlikdə sosial məsələləri də həyata keçirməlidir.

Beynəlxalq informasiya prosesinə sərətlə qovuşmaq, Dünya Birliyində öz layiqli yerini tutması üçün Azərbaycanın hər hansı bir neft ixracı marşrutunu reallaşdırırcən özünün iqtisadi və siyasi maraqlarına ekoloji problemləri və s-ni nəzərə alaraq BTC əsas ixrac neft kamərinin tikintisinin zoruri və strateji möqsəd kimi on plana çıxmasını şörtləşdirən amillər artıq bu layihəni tarixi zərurata çevirmişlər. Həmin inşaf kamərlərinə üstünlük veriləmisi təkcə ölkəmiz üçün deyil, həm də çox böyük regional və beynəlxalq əhəmiyyəti vardır. Belə ki, BTC, ilk növbədə, ölkəmizi etnik siyasi münaqişələr burulğanından xilas etmiş, dövlət müstəqilliyi möhkəmlənmiş, xalqımızın maddi rıfah halını xeyli yaxşılaşdıracaq bir vasitəyə çevirməkdədir. Digər tərəfdən neft ixracının genişlənməsi hesabına Azərbaycanın valyuta ehtiyatlarını artırmaq üçün olverişli şərait yaratmışdır ki, bu da qeyri-neft sektorunun inkişafına zəmin yaratdı və yaradacaq. BTC-nin işə düşməsi ilə enerji daşıyıcılarının Azərbaycanın Türkiyədən keçməklə ixracı və tranzit naqli üçün Xəzər Aralıq dənizi nəqliyyat dəhlizinin əsasi qoyulmuşdur. Və ölkəmiz neftin çəvik və etibarlı ixracını təmin edən dövlətə çevrilmişdir. Böyük kaməri istifadəyə veriləndən sonra, ildə 50 mln. tondan çox Azərbaycan nefti dünhyə bazarında satılır.

Tezliklə, "Şahdəniz" qaz yatağının istismarı zamanı "BT Ərzurum" marşrutu ilə Azərbaycan qazı Türkiyə Respublikasına qatdırılacaqdır. Uğurla həyata keçirilən Neft Strateziyasının və çoxşahlı iqtisadi istahalların nəticəsində ölkə iqtisadiyyatında əsaslı dönüştə yaranmışdır.

Elə həmin dövrədən Azərbaycanın makroiqiyatlı göstəricilərdə yüksək artım tempi müşahidə olunmadı. Təkcə onu qeyd etmək olar ki, ÜDM-in nəticələrinə və adambəşinə düşən xarici investisiyalara görə, Azərbaycan MDB ölkələri içərisində birinci yeri tutur.

"Ösrin Müqavilası" imzalandıqdan cəmi üç il sonra - 1997-ci il noyabrın əvvəllərində İLKIN Neft Layihəsi (İNL) çərçivəsində "Çıraq" platformasından sənədləşdirilmişdir. Bu hadisə göstərdi ki, "Azəri-Çıraq-Günaşlı" (AÇG) yataqlarından dünya bazarına neft ixrac etmək mümkün olacaq. Qarşında "Azəri", "Dərin sulu Günaşlı" yataqlarının üç mərhələdə işlənməsi durdu. Odur ki, AÇG-dən hasilatın getdiyək artacağı şəksiz idi. Bu isə çıxarılan karbohidrogenlərin dənizdən sahilo noql olumması, ilkin emalı, yerləşdirilməsi və nəhayət, aliciya, sifarişçiye qatdırılması üçün yeni infrastrukturun yaradılmasına tələb edirdi. Beləliklə, istər "Ösrin müqavilası" çərçivəsində, istərsə də bilavasita ona bağlı olan yeni-yeni layihələrin həyata keçirilməsi zorurətə çevrilirildi. "Ösrin müqavilası"nın 15-ci ildöñümüñə həsr olunmuş təntənəli mərasimdə ölkə Prezidenti canab İlham Əliyevin dediyi kimi, Kontraktın icrası nəticəsində Azərbaycana milyardlarla, on milyardlarla xarici investisiya qoyulmağa başlamışdı. Bizim bütün neft-qaz infrastrukturumuz yeniləşdi.

Sentyabrin 20-də "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günoşlı" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanan tanınmış neft şirkətləri arasında Sazişin imzalanmasının on altinci ildönümü tamam olur.

Bu tarixi hadisə xalqımızın yaddaşında əbadi yaşayacaq. Çünkü məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan, öz sərvətlərini tamaş sahib olduğunu bütün dünyaya nümayiş etdirib.

Milli sərvətlərimizdən müstəqil dövlətimizin və xalqımızın rəfahı namına istifadə olunması, on illərlə imperiya maraqlarına xidmət etmiş karbohidrogen ehtiyatlarının qüdrətlərini və inkişaf etmiş Azərbaycanın formalaması üçün istismarı, bu məqsədli xarici investisiyaların cəlb olunması üçün casarətli siyasi addımlar atılıb. Elə ilk günlərdən o vaxt ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputati İlham Əliyev dənişşılars prosesinə cəlb edilmiş, yeni Neft Strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin an�an fəaliyətkəsi olub. Bu saysız-hesabsız görüs və dənişşılarda, ilk növbədə, Azərbaycan xalqının və dövlətinin maraqları əsas götürüldür. Əlbəttə, çatınlıq və maneələr də var idi. "Ösrin Müqaviləsi" ilə bağlı dənişşıklärın 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustonda keçən son mərhələləri xüsusiğənmişdir. Bəzən böhəran anları da olur, müyyəyan şərtlərin qəbul edilməzliyi ucbatından dənişşılarday dayandırılma məqamına çatırı. Həmin anları möhtəşəm Prezidentimiz İlham Əliyev belə xatırlayıb: "Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə əlkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgar siz sahə yol vəsənəz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgar biz sahə etsək, bu sahə bütün Azərbaycan xalqının mənəcəyinə xalət gətirəcək. Başqa sözələ, biz heç cür bir sahə yələr bilmarık". Bütün çatınlıklarla baxmayaraq, müqavila Azərbaycanın milli mənəfələrinə uyğun hazırlanıb. Təxminən 400 sahifa həcmində və 4 dildə hazırlanmış Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Ösrin Müqaviləsi" adını alıb. "Ösrin Müqaviləsi"ndə dünyanan 8 əlkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti ("Amoco", "BP", "MakDermott", "Yunocal", "ARDNS", "Lukoil", "Statoyl", "Eksón", "Türkiyə Petrolları", "Penzoyl", "İtoç", "Remko", "Delta") iştirak edib. Bununla də müstəqil dövlətimizin Neft Strategiyası və doktrinası uğurla həyata keçirilməyə başlıdır.

"Ösrin Müqaviləsi"nin ilk günlərindən Azərbaycan Beynəlxalq Əməlyiyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid program üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu, dünyanan 19 əlkəsinin 41 neft şirkəti ilə 30-dak Sazişin imzalanmasının üçün yol açdı. "Ösrin Müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdardına, həm də qoyulan sərmayaların həcmindən görə dünyada başlanan ən iri sazişlər siyahısına daxildir. İmzalanmış neft sazişləri üzrə Azərbay-

canın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları məbləğində investisiyannın 57,6 miliardi dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinə yönəldilib.

Bağlanmış bu Müqavilə Azərbaycan xalqının rəfahının yaxşılaşdırılmasına tərəf dövrün əsasını qoydu. "Ösrin Müqaviləsi"nın imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində Milli Neft Strategiyası həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artı, ölkəmizin beynəlxalq plaqalının genişlənməsi nə güclü təkan verildi. Müqavilənin imzalanması ilə xalqımızın öz sərvətləri üzərində sahiblik hüququ bir hada təsdiq edildi, eyni zamanda, Azərbaycan iqtisadiyyatının dünyaya açıq olması nümayiş etdirildi. "Ösrin Müqaviləsi" Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qosulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaratdı. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən dövlətlərlə samarələ və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl quruldu, əlkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə, dünya iqtisadiyyatına integrasiya prosesinin sürətlənməsi üçün əsərat yarandı.

Neft Strategiyasının mühüm tərkib hissəsini xarici şirkətlərlə birləşdən hasıl olunan neftin və qazın nəqli və xarici bazarlara ixracını təmin edəcək çoxvariəntli boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Neft Strategiyasının həyata keçirilməsinin ilk illərində avvalca "Bakı-Novorossiysk" və "Bakı-Supsa" boru kamərləri yenidən quruldu, daha sonra neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədi ilə Heydər Əliyev adına "Bakı-Tiflis-Ceyhan" əsas neft ixrac və "Bakı-Tiflis-Örzurum" qaz ixrac boru kamərləri tikilərək, istismara verildi. "Bakı-Tiflis-Ceyhan" və "Bakı-Tiflis-Örzurum" əsas ixrac boru kamərlərinin fəaliyyət göstərməsi və bu kamərlərlə neftin və qazın nəqlinin ildən-ilə genişlənməsi Neft Strategiyasının mühüm qəlbəsi idi. Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhəzinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariəntli ixrac strategiyasının həyata keçirilməsi üçün olverişli imkan yaradı, eyni zamanda əlkənin tranzit potensialı bir neçə dəfə artı. "Bakı-Tiflis-Ceyhan" və "Bakı-Tiflis-Örzurum" əsas ixrac boru kamərlərinin fəaliyyət göstərməsi Azərbaycan, Gürçüstən, Türkiyə ilə Mərkəzi Asiya regionunda idxlə-ixrac münasibətlərinin və iqtisadi əlaqələrin inkişafına təkan verildi.

"Azəri-Çıraq-Günoşlı" (AÇG) yataqlar blokunda mövcud ehtiyatların son qiymətləndirilməsinə görə, burada 2008-ci ilin sonuna təkən geoloji neft ehtiyatları 2 milyard 188 milyon tondur. Yataqlar blokundan, ümumiyləkdə 923 milyon ton neft hasıl olunub.

1998-ci ilin təkən qiymətləndirilməsi ilə müqayisədə AÇG yataqlar blokunda geoloji ehtiyatların həcmi 45,6 faiz olub, hasıl olunmuş ehtiyatlar isə 1,5 dəfə artıb. Yataqlar blokundan hasıl olumluş somt qazının həcmi

353,756 milyard kubmetre, geoloji ehtiyatları isə 632,366 milyard kubmetre bərabərdir.

Milli Neft Strategiyasının uğurla reallaşması şəraitində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən-ildə genişləndir və bunun sayəsində dövlətimizin valyuta daxil olmaları sürətlə artmaqdadır. Hazırda Azərbaycan iqtisadi inkişaf tempini görə dünyada birincidir, ölkəmiz əhəmiyyətli regional və beynəlxalq layihələrin təsəbbüskarı və istirakçıdır. Dünya İqtisadi Sistemindən integrasiya neft gəlirlərinin idarə edilməsi sahəsində an yaxşı təcrübələrin tətbiqinə yol açıb. Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədönlü şəkildə istifadəsinə tömən etmək məqsədi ilə 1999-cu ildə ulu öndər Heydər Əliyevin Fərmanı ilə Dövlət Neft Fondu yaradıldı. Neft Fonduñun təsis olunması ilə neft sərvətlərinin nəsillər arasında adətli bölgüsü, onların səmərəli və məqsədönlü idarə edilməsi üçün əsaslı təminat yaradıldı.

Yardıllarla 271 milyon ABŞ dollarına bərabər olan Dövlət Neft Fonduñun aktivlərinin həcmi hazırda 12 milyard ABŞ dollarını keçib. Bu vəsait ildən-ildə artıqca. Dövlətin artan maliyyə imkanları hesabına ölkədə müüm investisiya, o cümlədən regional programları və infrastruktur layihələrin maliyyələşdirilməsinə şərait yaranıb. Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət programları çərçivəsində ölkənin bütün bölgələrində və Bakı şəhərində müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, sosial və digər obyektlərin inşası uğurla davam etdirilir.

Ölkənin maliyyə potensialının artması nəticəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədönlü tədbirlərin həyata keçirilməsi üçün alverişli zəmin yaranıb. Bununla əlaqədar Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi kursun prioritet istiqaməti olaraq Azərbaycanda neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsinə bu gün xüsusi diqqət yetirilir. Bu məqsədlə artan neft gəlirləri hesabına ölkədə müüm infrastruktur və sosial yönümlü layihələrin maliyyələşdirilməsi həyata keçirilir.

Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir, qaz və su komorları çəkilir, yollar salınır. Infrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədönlü tədbirlər eyni zamanda insanların rəhatlığı, fıravun yaşayışı üçün həyata keçirilən sosial yönümlü tədbirlərin müüm tərkib hissəsidir.

Artan neft gəlirləri hesabına, ilk növbədə, sosial siyaset sayəsində, o cümlədən aztəminatlı təbaqələrin, qacqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində da səysiz tədbirlər həyata keçirilir. Bu məqsədlə dövlətimizin Başçısı tərəfindən bir neçə Sərəncam və Dövlət Programı qəbul edilmiş və bu qərarlarla uyğun olaraq qacqın və məcburi köçkünlər üçün Azərbaycanın müxtəlif ərazilərində yaşayış qəsəbələri tikil-

miş, 2007-ci ilin sonunda isə Sabirabad rayonunda yerləşən Qalaqayım çadır düşərgəsi ləğv edilib və burada məskunlaşmış məcburi köçkünlər yeni qəsəbələrə köçürüllər. Ölkənin artan maliyyə imkanları hesabına, beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri də uğurla həyata keçirilir. Bu layihələr təkcə Azərbaycanın deyil, bütövlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. Bu layihələrdən biri olan "Bakı-Tiflis-Qars" yeni dəmir yoluñun inşası Azərbaycanın regionda siyasi və iqtisadi münasibətlərin inkişafına şərait yaradacaqdır. "Bakı-Tiflis-Qars" yeni dəmir yolu regional əhəmiyyətli malik olmaqla bərabər, Asiya ilə Avropanın birləşdirən nəqliyyat dəhlizinə çevriləcəkdir.

Bu gün neft gəlirlərinin bir hissəsi su təchizatı ilə bağlı məsələlərin həlinə yönəldilir. Bu, Bakının su təchizatı ilə bağlı problemlərin əsası şəkildə həllini tömən edəcək. "Oğuz-Qəbələ" zonasından Bakı şəhərinə su komorının çəkilməsi və "Samur-Abşeron" suvarma sisteminin yenidən qurulması layihələri müüm yer tutur. Bu layihələrin reallaşması Neft Strategiyasının məntiqi davam kimi qəbul edilir.

Nefstdən əldə edilən gəlirlər hesabına bu gün ölkənin kadr potensialının artırılması istiqamətində də müüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Programı"nın reallaşması nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənə nəslin təhsil səviyyəsinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranıb. Bu programın, ilk növbədə, neft gəlirləri hesabına maliyyələşdirilməsi "qara qızılın insan kapitalına çevriləməsi" ideyasının reallaşmasına doğru atılmış strateji bir addmdir.

"Ösrin Müqaviləsi" ilə əsası qoyulmuş Milli Neft Strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı istirakçılarından biri kimi tamimmasına şərait yaranıb. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında, məhz Milli Neft Strategiyası, bu strategiyanın ilk şanlı shifhəsinə və tömən daşını isə Ümummilli Liderimiz Heydər Əliyevin mülliifi olduğu "Ösrin Müqaviləsi" təşkil edir.

Bu yaxınlarda Dövlət Neft Şirkəti ilə «BP-Azərbaycan» şirkəti arasında "Azəri-Çıraq-Günaşlı" yataqlarının işlənməsi çərçivəsində yeni "Çıraq Neft" Layihəsinə başlamaq haqqında Müqavilo imzalanıb. Bu layihənin reallaşması üçün ölkəyə 6 milyard dollar investisiya qoyulacaq. 1800 yeni iş yeri açılacaq.

"Çıraq Neft" layihəsi "Ösrin Müqaviləsi" çərçivəsində reallaşan "Azəri-Çıraq-Günaşlı" layihəsinin növbəti hissəsidir. Layihə yeni texnologiyalar-dan istifadə etməklə, bu yataqlardan daha çox neft çıxarınmağı imkan verəcək.

«BP-Azərbaycan» Şirkətinin Prezidenti Rəşid Cavanşir bildirdi ki, "Çıraq Neft" layihəsi çərçivəsində olaraq 360 milyon barrel neft hasil olunacaq. Bu indiki qiymətlərlə 28 milyard dollar pul deməkdir.

Layihənin reallaşmasına 6 milyard dollar xərclənəcək. Bunun 4 milyard tikinti, 2 milyard isə qazın işləmə sərf olunacaq. Ancaq yeni layihənin əhəmiyyəti təkcə bununla bitmir. "Çıraq Neft" layihəsi ölkədə 1800 yeni iş yerinin yaradılmasına imkan verəcək. Bundan başqa, əvvəlki layihələrdən fərqli olaraq bu dəfə lazım olan bütün qurğular ölkə daxilində istehsal ediləcək.

Layihənin reallaşması üçün suyundan 170 metr dərinliyində, «Çıraq» və «Dörsüzlü Günsəlli» platformaları arasında yeni platforma qurulacaq. Buradan neftin 2013-cü ildə çıxarılması gözlənilir. Qeyd edək ki, indi Azərbaycanda 14 xarici neft-qaz şirkəti işləyir. İndiyədək Azərbaycanın neft sektoruna 38 milyard dollar sərmaya qoyulub. Bunun böyük hissəsi "Azəri-Çıraq-Günsəlli" layihəsinə sərf olunub. İndi "Azəri-Çıraq-Günsəlli" yataqlarından gündə 850 min barrel, yəni 68 milyon dollarlıq neft çıxarırlar.

Əminliklə, olsalar ki, bu güclü təməl üzərində ölkə iqtisadiyyatı bundan sonra daha sürətli inkişaf edəcək, xalqımızın rəfihi ildən-ildə daha da yaxşılaşacaq, Azərbaycan qüdrətli dövlətə çevriləcək. Lakin keçən global dünya böhərni Azərbaycana müəyyən qədər təsir göstərdi.

Global böhər dünya iqtisadiyyatına six integrasiya olunmuş Azərbaycan iqtisadiyyatı üçün də əhəmiyyətli risklər yaradısa da, qonşu Cənubi Qafqaz ölkələri ilə müqayisədə, Azərbaycan öton illi müsbət yekunluğa vurmaşdır. Çünkü Azərbaycan iqtisadiyyatı qlobal böhərini neft ixracatından gələn gəlirlər hesabına akkumulyasiya olunmuş kifayət qədər sərbəst maliyyə resursları ilə qarşılımışdır. Bu, böhərindən önceki dövrə neft hasilatının və ixracatının artımı hesabına yaradılmış valyuta ehtiyatları sayında mümkün olmuşdur. Bütün bunlar nticəsində Azərbaycan iqtisadiyyatının "təhlükəsizliyi yastığı" rolunu oynayan valyuta ehtiyatları böhər dövrü üçün makroiqtisadi və maliyyə sabitliyinin tominatına çevrilmişdir. Azərbaycan iqtisadiyyatı qlobal böhərə yüksək dayanıqlılıq nümayiş etdirərək öz müvəzinəti itirməsəsinin, ÜDM-in yüksək artım dinamikasını qoruya bilməsinin digər sabibi də Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi antiböhər siyaseti olmuşdur. Odur ki, bu risklərlə üz-üzə qalan 2009-cu il Azərbaycan iqtisadiyyatı üçün an çətin ki kimi karakterə etmək olar. Bələ ki, təzahürülləri hələ 2008-ci ilin ikinci yarısından başlayan qlobal böhərənə yaradıldığı risklər Azərbaycan iqtisadiyyatında nominal ÜDM-in neqativ dinamikasını, adəməşəsına düşən ÜDM-in azalmasını, ÜMM-lə ÜDM arasında fərqli böyüməsini, qeyri-neft ÜDM-nin ümumi səviyyəyən geridə qalan artımını, dövlət xərcəmlərinin ixtisarını, biznes mühitinin rəqəbat qabiliyyətinin aşağı düşməsini əhalinin gəlirlərinin artım tempinin azalmasını şərtləndirmişdir. Nəticədə, Azərbaycan iqtisadiyyatında böhərindən əvvəlki 3 ildə müşahidə edilmiş orta

illik 22%-lik iqtisadi artım sürəti 2009-cu ildə 9,3%-ə endi. İlk baxışdan bu artım dünyada tügən edən böhər şəraitində nəinki regional, hətta qlobal baxımdan kifayət qədər yüksək göstərici təsiri bağışlayır. Lakin unutmayın ki, Azərbaycan hələ də xammal ölkəsi olaraq qalır və ÜDM-in artımı ölkə iqtisadiyyatının real valyuyatını və qədər də adekvat ifadə etmir. Ötən il ölkə iqtisadiyyatının əsas ixrac məhsulundan - neftdən, dəha doğrusu, onun qiymətindən asılılığının bir dəha qəbarət şəkildə göstərdi. Belə ki, struktur təhlili göstərir ki, Azərbaycanda ÜDM-in üçdə iki hissəsi ixrac edilir və mili iqtisadiyyatın artımının yaridan çoxu xarici idarə amilləri hesabına formalasılır. Bu baxımdan ölkədə istehsal olunan neftin hacmisi və onun dəniz bazar qiymətlərinin dinamikası mili iqtisadiyyat üçün çox önemlidir. Ötən il ÜDM-in real artımının 9,3% səviyyəsindən qarşılıqlı şənənləşməsindən neft sektorunda formalanış ÜDM-in 14,3%-lik və hacməcə ondan kiçik olan qeyri-neft ÜDM-nin 3,2%-lik artımı səbəb oldu.

5.4. Azərbaycanın ixracında neft və neft məhsullarının payı

2010-cu ilin 1 rübü ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 112 ölkə ilə aparılmış ticarət əməliyyatlarının hacmisi 5667674,9 min ABŞ dolları olmuşdur. Bu mündərət ərzində 4509261,5 min ABŞ dolları dəyərində 995 adda mal ixrac, 1158413,4 min ABŞ dolları dəyərində 3350848,1 min ABŞ dolları təşkil etmişdir.

O cümlədən, respublikaya 5641,1 min ABŞ dolları dəyərində 469,1 ton əməkədə dövlət, hökumət və beynəlxalq təşkilatların xətti ilə təmənnasız kömək, humanitar yük və texniki yardım kimi daxil olmuşdur.

2009-cu ilin 1 rübü ən nisbatən, 2010-cu ilin 1 rübündə ixrac əməliyyatlarının hacmisi 81,65% (2026894,3 min ABŞ dolları) artmış, idxlə əməliyyatların hacmisi isə 12,60% (166968,7 min ABŞ dolları) azalmışdır.

Müvəqqəti ixrac rejimində ölkəmizdən 33810,9 min ABŞ dolları dəyərində mal ixrac edilmiş, 72734,1 min ABŞ dolları dəyərində mal isə ölkəyə müvəqqəti idxlə edilmişdir.

2010-cu ilin 1 rübü ərzində müxtəlif növ nəqliyyat vasitələrindən istifadə etməklə, 9527,8 min ton yük daşımışdır. Bu da keçən ilin müvafiq dövründən 100,76% təşkil etmişdir. Bunlardan 8111,5 min ton ixrac, 1416,3 min ton isə idxlə əməliyyatlarının payına düşür. İxrac əməliyyatlarında əsasən dəniz (82,2 min ton), dəməryolu (773,8 min ton), avtomobil (123,4 min ton), hava (86,6 min ton) və stasionar nəqliyyat (boru kəməri) (7044,7 min ton) nəqliyyat vasitələrindən istifadə olunmuşdur. İdxal əməliyyatlarında dəniz (141,4 min ton), dəməryolu (948,2 min ton), avtomobil (319,2 min ton), hava (3,7 min ton) nəqliyyat vasitələrinə üstünlük verilmişdir. Qeyd etmək

lazmıdır ki, daşınmalarda nəqliyyat vasitələrindən istifadənin vəziyyətinin təhlili yalnız yüksək-gömrük bayannamələri (YGB) əsasında aparılmışdır.

Göstərilən müddət ərzində gömrük orqanlarında 43646 (əlavə vərəqlə birlikdə 61223) adəd YGB rəsmiləşdirilmişdir. Birləşmələrdən 8037 (əlavə vərəqlə birlikdə 8934) adəd ixrac, 35609 (əlavə vərəqlə birlikdə 52289) adəd idxlə YGB-sidir. 2010-cu ilin 1 rübündə YGB-lərin ümumi sayı 2009-cu ilin müvafiq dövründə nisbatən 95,66% təşkil etmiş və ya 1981 adəd bayannamə çox olmuspudur. O cümlədən, ixracda artım 1747 (127,77%) adəd, idxlədə isə azalma 3728 (90,52%) adəd YGB olmusdur.

Tranzit olaraq Azərbaycan Respublikası ərazisindən 2154,9 min ton yük keçirilmişdir. Tranzit yükler əsasən Bermud adaları (891,7 min ton), İsvəçə (400,1 min ton), İtaliya (299,2 min ton), Gürcüstən (129,7 min ton), Tacikistan (100,2 min ton), İran (71,6 min ton), Əfqanıstan (71,3 min ton), Türkmenistan (66,0 min ton) və Türkiyə (34,8 min ton) dövlətlərinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisindən daşınan tranzit yükün miqdarı keçən ilin müvafiq dövründə nisbatən 147,98% olmuş və ya 698,7 min ton çoxalmışdır.

2010-cu ilin 1 rübü ərzində ixrac-idxlə əməliyyatlarının həcmindən aylar üzrə dəyişməsi aşağıdakı kimi olmuşdur:

- ixrac əməliyyatlarının həcmindən yüksək həddi fevral ayında (1788577,6 min ABŞ dolları), aşağı həddi isə mart ayında (1292640,9 min ABŞ dolları) olmusdur;
- idxlə əməliyyatlarının həcmindən yüksək həddi mart ayında (449248,5 min ABŞ dolları), aşağı həddi isə fevral ayında (345164,7 min ABŞ dolları) olmusdur;
- mart ayında ixrac əməliyyatlarının həcmi fevral ayı ilə müqayisədə 495936,7 min ABŞ dolları həcmində azalmışdır;
- mart ayında idxlə əməliyyatlarının həcmi fevral ayı ilə müqayisədə 104083,8 min ABŞ dolları həcmində artmışdır;
- ixrac əməliyyatlarında orta aylıq azalma 67701,1 min ABŞ dolları, idxlə əməliyyatlarında isə orta aylıq artım 42624,1 min ABŞ dolları olmusdur.

Fiziki şəxslər tərəfindən respublikaya gətirilən 38461,1 min ABŞ dolları dəyərində əmətə gömrük mədaxil orderləri (GMO) ilə rəsmiləşdirilmişdir. Keçən ilin müvafiq dövründə GMO ilə rəsmiləşdirilən yüklerin dəyəri 60,98% təşkil etmiş və ya 24613,3 min ABŞ dolları az olmusdur.

İdxal-ixrac əməliyyatlarının saziş növləri üzrə təhlili göstərir ki, 2010-cu ilin 1 rübü ərzində 01, 21, 41 və 80 saziş növlərinə üstünlük verilib.

İxracda: İdxalda:

- 01 (milli valyuta ilə hesablaşma) -0,30 % -0,09 %
- 21 (SDV ilə hesablaşma) -93,89 % -76,56 %
- 23 (dövlət krediti üzrə hesablaşma) -0,01 % -4,16 %
- 41 (qapalı dövriyyəli valyuta) -0,33 % -5,96 %
- 80 (digərləri) -5,48 % -13,24 %

İxrac və idxlənin strukturunda gömrük nəzarətindən keçən əmətələrin payı (%-la) aşağıdakı kimidir (2009-cu ilin 1 rübündə nisbatən müqayisə statistik dəyərə görə aparılmışdır):

İxracda: xam neft - 84,61% (2009-cu ilin 1 rübündən ixracına nisbatən 185,84%), neft məhsulları - 6,72% (136,51%), bitki və heyvan məşşəli yağlar - 1,23% (182,43%), qara metallar və onlardan hazırlanan məməlatlər - 0,61% (374,27%), meyvə-tərəvəz - 0,33% (100,75%), kimya sənayesi məhsulları - 0,31% (407,89%), alkogollu və alkoholsuz içkilər - 0,10% (256,92%), pambıq - 0,05% (151,87%), tüüt və tüüt məməlatları - 0,02% (93,26%), alüminium və ondan hazırlanan məməlatlər - 0,02% (8,80%) təşkil edir. Qalan əmətələrin payına 6,00% düşür.

İdxalda: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotehniki avadanlıqlar və onların cəhiyat hissələri - 27,77% (2009-cu ilin 1 rübündən idxlənən nisbatən 72,99%), orzaq məhsulları - 17,63% (107,37%), nəqliyyat vasitələri və onların hissələri - 12,34% (79,42%), qara metallar və onlardan hazırlanan məməlatlər - 7,44% (76,62%), oduncaq və ondan hazırlanan məməlatlər - 2,81% (298,51%), əcəzəliq məhsulları - 1,92% (91,76%), mebel - 0,89% (105,28%), xalq istehləki malları - 0,77% (100,64%) təşkil edir. Qalan əmətələrin payına 28,43% düşür. Azərbaycan Respublikasının ixrac və idxləlində xüsusi çöküşü böyük olan ölkələrdən aşağıdakılardı göstərmək olar:

İxracda

Ölkənin adı Dəyəri (min ABŞ dol.) Ümumi ixracına nisb.%-la

İtaliya	1764436,67	39,13
İsrail	347444,37	7,71
Fransız	318209,46	7,06
İndoneziya	272271,96	6,04
ABŞ	200455,77	4,45
Xorvatiya	182586,04	4,05
Ukrayna	153101,68	3,40
Hindistan	152341,47	3,38
Malayziya	143480,36	3,18
Rusiya	132588,45	2,94

İdxalda

Ölkənin adı Dəyəri (min Ümumi idxlə ABŞ dol.) la nisb.%-la

Rusiya	213447,99	18,43
Çin	130625,28	11,28
Türkiyə	127703,50	11,02
Ukrayna	86890,94	7,50

Almaniya 77432,56 6,68
 B. Britaniya 58263,93 5,03
 Qazaxistan 43653,35 3,77
 ABŞ 32954,44 2,84
 Belarus 29401,67 2,54
 Fransa 29243,10 2,52

2010-cu ilin aprel ayına olan statistik məlumatlara əsasən aşağıdakı həcmədə neft və neft məhsulları ixrac olunub.

	Miqdari tonla	Cədvəl 2 Dövəri (min ABŞ dolları)
1.Neft (xam)	6850072,8	3815118,9
1.1) Boru kəməri ilə 01.04.2010-cu ilə qədər gedən xam neft (sayğac göstəricilərinə əsasən)		
-Şimal boru kəməri ilə	449589,0	
-Supsa boru kəmərlə Bakı-Tiflis-Ceyhan boru kəmərlə	1052853,7	
1.2) Dəməriyolu nəqliyyatı	8266683,5	
01.04.2010-cu ilə qədər yola salınan xam neft (şərti YGB)	278184,2	
Nefi emali məhsulları	551931,7	302893,5
üzrə		

Mənbə: Azərbaycan Dövlət Gömrük Komitəsi

Cədvəldən göründüyü kimi, 2010-cu ilin aprel ayına olan məlumatə əsasən, Azərbaycan ümumi dövəri 3815118,9 min ABŞ dolları təşkil edən 6850072,8 min ton xam neft, 302893,5 min dollar dövərində 551931,7 min ton nefi emali məhsulları ixrac edib. İxrac olunan xam neftin həcmi 2007-ci il illə müqayisədə 12,3 dəfə artub neft emali məhsullarının ixracı isə 9,5% azalıb. Xam neftin 449589,0 tonu "Bakı-Novorossiysk", 1052853,7 tonu "Bakı-Supsa", 8266683,5 tonu isə "Bakı-Tiflis-Ceyhan" boru kəmərləri vasitəsi ilə ixrac edilib Xam neft Dövlət Neft Şirkətinin Marketing və İqtisadi Əməliyyatlar İdarəsi (6850072,8 ton (100,00%)) tərəfindən ixrac edilmişdir. Nefi

məhsullarının ixracında Dövlət Neft Şirkətinin Marketing və İqtisadi Əməliyyatlar İdarəsi (474066,3 ton (85,89%)), "İlqar LTD" şirkəti (34269,3 tonu (6,21%)), "Aznefteyag" İstehsalat Birliyi (20181,5 ton (3,66%)) və Azərbaycan Hava Yolları" QSC-nin "Azal OİL" YSM idarəsi (17562,9 ton (3,18%)) üstünlük təşkil edir. Azərbaycanın magistral kəmərləri ilə nəql olunan neftin həcmi ötən il 11%, qazın həcmi 53% artıb. Ötən il ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 44,4 mln. ton neft nəql edilib. Nəqletmənin $\frac{1}{4}$ hissəsi "Bakı-Tiflis-Ceyhan" (BTC) əsas ixrac boru kəməri ilə həyata keçirilib və ötən il ərzində bu kəmar vasitəsilə Bakıdan 32,8 mln. ton və ya 15,3% çox neft ötürüllər. Ötən il ilk dəfə olaraq BTC kəməri ilə Qazaxistan neftinin nəqlinə başlanılıb və 2008-ci ilin son üç ayında bu kəmərlə 51,1 min ton Qazaxistan nefti ötürüllər. Ümumilikdə, 2009-ci ildə Azərbaycanın magistral neft kəmərləri şəbəkəsi ilə nəql edilmiş neftin həcmi avvalki ilə müqayisədə 11% artıb.

Azərbaycan nefti ən çox boru və dəmiryol nəqliyyatı ilə nəql olunur. Azərbaycanda istehsal olunan xam neft və neft məhsulları hazırda müxtəlif marşrutlarda ABŞ, Çin, İngiltərə, Almaniya, Fransa, İtaliya, İspaniya da daxil olmaqla, dünyadan 30 ölkəsinə ixrac edilir. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNS) prezidenti Rövnaq Abdullayev bildirib. Onun sözlərinə görə, son zamanlar bu sıraya Hindistan, İndoneziya, Koreya Respublikası, Tailand, Braziliya, Çili kimi Asiya və Cənubi Amerika ölkələri də əlavə olunub. Bundan əlavə, iki beynəlxalq şirkətlərin də yüksək keyfiyyətli Azərbaycan neftinə maraqlı getdiyəcək artır. Artıq bir sırada nefi emali şirkətləri ARDNŞ ilə xam neftin ixracına dair uzummüddətli müqavilələrin bağlanması üstünlük verirlər.

Qeyd edək ki, təkər fevral ayında ARDNŞ-nin Marketing və İqtisadi Əməliyyatlar İdarəsi 8 min 303 ton avtomobil benzini, 121 min 130 ton dizel yanacağı, 6 min 766 ton təyyarə yanacağı ixrac edib. Ümumilikdə, 2010-cu ilin yanvar-fevral ayları ərzində 18 min 847 ton avtomobil benzini, 273 min 109 ton dizel yanacağı, 14 min 985 ton təyyarə yanacağı ixrac edilib. 2010-cu ilin fevral ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 685 dollar, təyyarə yanacağının – 640,85 dollar, dizel yanacağının – 598,48 dollar, 1%-li küükürlü mazutun qiyməti isə 445,33 dollar təşkil edib.

Bundan başqa, onu da qeyd etmək istərdim ki, müştəqillik olda etdikdən sonra Azərbaycanda çıxan neftin xarici bazarlara ixracı strategiyası 1996-ci ildən həyata keçirilməyə başlanılmışdır. Bu vaxt Xəzər dənizinin Azərbaycan sektorunda çıxan neftin ixracı üçün iki nefi boru kəmərinin: "Bakı-Novorossiysk" və "Bakı-Supsa" istiqamətlərində tikilməsi nəzərdə tutulmuşdur. Birinci nefi boru kəməri Rusiya ərazisindən Qara dənizin Novorossiysk limanına, ikinci nefi boru kəməri isə Gürcüstən ərazisindən Qara dənizin Supsa limanına çıxır.

5.5. Neft gəlirlərinin milli iqtisadiyyatın perspektiv sahələrinə yönəldilməsi istiqamətləri

Ölkəyə neft gəlirlərinin daxil olması və onun təsiri altında baş verən proseslər hazırda təmsilcilik səviyyəsi və mövqeyindən asılı olmayaq nəin olunur. Əgər siyasetçiləri bə vəsaitdən hara və nə qədər məsələlərdən hesabdırırsa, tədqiqatçıları bə halda formallaşacaq tendensiyalar və onun iqtisadiyyata təsirinin müxtəlif aspektləri düşündür. Bu zaman hər iki qrup üçün eyni səviyyədə qəbul olunan bir problem var ki, o da neft gəlirlərinin səmərəli və şəffaf idarə olunmasıdır.

1994-cü ildən bəri Azərbaycanda neft sənayesində xarici tərəfdəşlərlə birgə aparılan uğurlu işlərin nəticəsi kimi, ölkəmizə böyük miqdarda neft gəlirləri daxil olmağa başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev "Xəzər 2006" Neft və Qaz sərgisinin açılışında bayan etdi ki, növbəti 20 ildə Azərbaycanın neft və qaz layihələrindən əldə etdiyi gəlirlər 140 milyard ABŞ dollarından artıq olacaq. 2006-ci ildən başlayaraq bu galirların həcmi dəfələrlə artmışdır. Qeyd etmək lazımdır ki, neft gəlirləri Azərbaycan üçün parlaq inkişaf imkanları açır, amma bunun üçün böyük neft gəlirlərinin yarada biləcək iqtisadi və sosial riskləri hökmən iricədən həll etmək lazımdır.

Azərbaycanın neft və təbii qaz gəlirlərinin idarə olunmasının uzunmüddəli Strategiyası 2008-cü ildə müəyyən edilmişdir. Bu strategiya region enerji sektorunun və ölkə infrastrukturunun inkişaf üçün, yüksək miqdarda neft və təbii qaz gəlirlərinin əldə edilməyə başlandığı vaxtda, iqtisadiyyatın itkisiz transformasiyasının təmin edilməsi haqqındaki hökumət planlarını əks etdirir. Ölkə Başçısı tərəfindən təsdiqlənən strateji Program əldə ediləcək neft və təbii qaz gəlirlərinin 2005-2015-ci illərdə idarəsinə əhatə edir. Əldə ediləcək gəlirlərin 25%-i isə xərcənməyərək mühafizə ediləcəkdir.

30 il ərzində Azərbaycanın neft və təbii qazdan 240-265 mlrd dollar gəlir əldə edəcəyi hesablanmışdır. "Azəri", "Çıraq" və "Günəşli" yataqlarından əldə olunacaq gəlir 2008-2015-ci illərdə an yüksək səviyyəsinə çatacaqdır. Bu müddət ərzində ölkəyə ildə təxminən 5-6 milyard dollar, nəticədə isə, 35-42 milyard dollar daxil olacaq. "Şahdəniz" yatağının istifadəsindən sonra əldə edilə biləcək gəlir isə, 2029-cu ilə qədər 7 milyard dollarдан çox olacaqdır.

Dövlət Neft Fondu tərəfindən aparılan hesablamalarla göra, 2009-2018-ci illərdə neft və təbii qaz gəliri an yüksək səviyyəsinə çatacaqdır. Növbəti 20 il ərzində ölkənin neft və təbii qaz gəlirləri 25-45 mlrd dollar arasında dəyişəcəkdirlər.

Xəzər Dənizinin Azərbaycan regionunda yerləşən və sahildən 100 km. uzaqlıqda yerləşən "Şahdəniz" zəngin qaz yataqlarının keşfindən sonra, təbii qazın necə ixrac ediləcəyi müzakirə edilməyə başlandı. İlham Əliyev və Türkmenbaşı arasındaki telefon danışlıklarında Azərbaycanın "Trans-Xəzər"

xəttindən ildə 5 milyard m³ təbii qaz barədə razılışının müqabilində, Türkmenistanın "Trans-Xəzər" layihəsində iştirak edəcək şirkətin Müqavilə müddətini uzatmaması, xəttin hayata keçirəcəni təhlükəyə saldı. Bundan əlavə, Türkmenistanın Rusiyaya ildə 50 milyard m³ təbii qaz satacaq olması bir tərəfdən Türkmenistanın "Trans-Xəzər" boru xəttindən soyunması demək idi. Bunlar da Azərbaycanın öz təbii qazını satmaq üçün yeni yollar arxasına səbəb oldu.

2001-ci ilin mart ayında İlham Əliyevin Türkiyəni ziyarəti zamanı Ankarada Türkiyə-Azərbaycan arasında təbii qazın ixracına dair Müqavilə imzalandı. Müqaviləyə görə, Türkiyə "Şahdəniz" yatağından çıxarırlaçqı 2 milyard m³ həcmində, 2005-ci ildə 3 milyard m³, 2006-ci ildə 5 milyard m³ və 2007-2008-ci illərdə 6.6 milyard m³ olmaqla, 5 il ərzində 23.2 milyard m³ təbii qaz ixracı planlaşdırılmışdır da, sonrakı illərdə bəzi qiymət anlaşılmazılı və texniki problemlərdən qaynaqlanan müəyyən axısmalar olmuşdur. İmzalanan Müqavilədə ixraca 2004-cü ildə başlanacağı qərарlaşdırılmışdır, da, hadisələrin gedişatına görə daha sonra "Şahdəniz" təbii qazının Türkiyəyə naqıl ediləsi məqsədi ilə Bakı-Tbilisi-Ərzurum təbii qaz boru komorının inşasına 2004-cü ildə başlanılmışdır. Həmin bu komor, BTC neft komoruna paralel düşünülmüşdür. İki boru xətti arasında məsafənin 12 metr olaraq hesablanması isə layihənin hayata keçirəcək vaxtın və maliyyə xərclərinin azaldılmasına imkan verəcəkdir.

2004-cü ildə "BP" şirkəti "Şahdəniz" dəniz yatağının təbii qaz naqılı ilə əlaqədar Çənubi Qafqaz təbii qaz boru komorının inşasına başlamışdır. İnşaatın 2005-ci ilin 4-cü rübündə tamamlanması, 2006-ci ilin qışında isə təbii qazın istehsal edilərək ixracatına başlanılmışdır..

İmzalanan bir müqavilə ilə birinci il 1 milyard m³ olmaq üzrə təbii qaz Yunanistan və Avropaya ixrac ediləcəkdir. İxrac miqdarı daha sonra 14.3 milyard m³-ə çıxacaqdır. Bu çərçivədə Yunanistan ilə Türkiyə arasında komorin inşası da planlaşdırılmışdır. Yunanistanın bu komordan təbii qaz alması ilə layihəyə qoşulması, Yunanistanın "Şahdəniz" layihəsinin strateji müttəfiqi olan Türkiyə ilə münəsibətlərinin dərinləşməsinə kömək edəcək. Yunanistanın layihədə iştiraki Azərbaycana və Ermənistana qarşı siyasetində də tarazlıq yaradacaqdır.

"Trans-Xəzər" təbii qaz boru komorının də aktiv hala gətirilməsi halında enerji qaynaqlarının iqtisadi inkişafına təsiri daha aydın görünəcək.

Neft gəlirlərinin sürətli artımı neft sektorunu ölkə iqtisadiyyatının həlliəcidi sahəsinə çevirir. Bir tərəfdən, neft hasilatı və satış sahəsində əldə olunan nailiyyətlər, digər tərəfdən dünya bazarında neftin satış qiymətinin yüksələsi ölkədə makroiqtisadi göstəricilərin (ÜDM-ə və büdcə galirlarına, xarici ticarət dövriyyəsinə və s.) dinamik artımına oludurca ciddi təsir göstərib. Hal-hazırda ölkəmizdə an çok müzakirə olunan məsələlər neft gəlirlərinin necə və hərə xərcənməkla bağlı olan masalalarıdır:

- 1) qeyri-neft istehsal sahələrini necə inkişaf etdirib rəqabətqabiliyyatlılığını təmin etməli;
- 2) neft gəlirlərindən bütün əhali təbəqələrinin faydalananmasını necə təmin etməli;
- 3) "neft qarğışından" necə xilas olmalı.

Bir sıra ölkələrdə bu məsələlərin ən optimal həlli Neft Fondu yaratmaq hesab edilir.

Neft Fondu yaratmaq və düzgün idarə etməklə aşağıda sadalanın problemlərin həllinə nail olmaq mümkündür:

- Milli valyutann real mübadilə məzənnəsinin kəskin artmasının qarşısını almaq;
- Fiskal intizamı qoruyub saxlamaq;
- Gələcək nəsillər üçün yiğim;
- Fiskal stabilizasiya.

Ümumiyyətlə desək, Neft Fondu yaratmaqdə əsas məqsəd indiki neft gəlirlərlər, indiki xərcləri bir-birindən bacardıqca çox ayırmadan ibarətdir. Bu o qədər də asan olmayan bir məsələdir. Belə ki, indiki nəsil istəyir ki, qısa müddədə neft gəlirlərinin bahəsini görürsün. Bu isə o zaman mümkün olardı ki, neft gəlirləri yə shali arasında bölünsün, ya da istehlak məqsədiələ dövlət tərafından təşkil olunmuş şəkildə xərclənsin. Amma, dünya ölkələrinin tarixi təcrübəsi göstərir ki, zəif qeyri-neft sektorу və tam inkişaf etməmiş maliyyə sistemi olan ölkələrdə neft gəlirlərinin indiki nəsil vətəndaşlar arasında bölməsi və ya istehlaka xərclənməsi neft gəlirlərinin ümumi faydasını ciddi şəkildə azaldır və ham də böyük makroiqtisadi sarsıntılarə səbəb olur. Neft fondları adətən iki cür olur:

- Yiğim fondu: təbii sərvətlərin istismarından əldə edilən gəlirləri yiğib gələcək istifadəyə saxlamaq üçün;
- Stabilizasiya fondu: təbii sərvətlərin istismarından dövlətin əldə etdiyi gəlirlərin stabilləşdirilməsi üçün.

Dövlət Neft Fondu 1999-cu ildə ulu öndər Heydər Əliyevin qərarı ilə yaradılmışdır. Ötən müddədə xalqımızın milli sərvəti olan neft gəlirlərinin idarə olunması sahəsində uğurlar qazanılmışdır. Qurum yeni yaradılan zaman 271 milyon ABŞ dollarına bərabər olan büdcəsi bu gün təqribən 28 milyard ABŞ dollarına çatmışdır. Azərbaycan Dövlət Neft Fondu əsasən yiğim məqsədiylə yaradılan bir fonddır. Azərbaycanda Dövlət Neft Fonundan yaradılması çox düzgün və vaxtında atılmış bir addım idi. Hökumət ARDNF-nun yaradılması və onun vəsaitlərindən istifadə edilməsi istiqamətdə həm institutional, həm də program xarakterli bir sıra uğurlu işlər görüb. Hazırkıda, ARDNF həm tədqiqatçılar, həm də iqtisadi siyasetlə məşğul olanlar tərəfindən ən düzgün tərtib edilmiş bir Neft Fondu kimi misal göstirilir. Amma bütün yiğim fondları kimi ARDNF qarşısında da belə bir problem dayanır: artan

neft gəlirləri fonunda əhali öz gəlirlərinin də eyni sürətlə artmasını görmək istəyir, bu isə öz növbəsində Neft Fonduğun yiğim fəlsəfəsi ilə uyğun gəlmir.

Azərbaycanda neft gəlirlərinin istifadəsində üç mühüm məsələni fərqləndirmək lazımdır:

- 1.Neft gəlirlərinin hansı hissəsinin indi istehlak üçün xərclənib, hansı hissəsinin isə gələcək nəsillər üçün yiğilib saxlanması;
- 2.Neft gəlirlərinin qeyri-istehlak üçün xərclənən hissəsinin hansı layihələr üçün istifadə edilməsi;
- 3.Neft gəlirlərinin istifadə edildiyi layihələrdə xərclərin səmərəli və şəffaf şəkildə istifadə edilməsi.

İndi isə bu məsələlərin hər üçünü ayrı-ayrılıqla araşdırmaq lazımdır.

1. Nə qədər indi xərcləməli, nə qədər gələcək nəsillərə saxlamalı?

Azərbaycanın neft və qaz ehtiyatları sənəsiz deyil: 2005-ci ilin sonuna olan məlumatla əsasən, Azərbaycanın təsdiq olunmuş neft ehtiyatı 7 milyard barrel, qaz ehtiyatı isə 1,38 trilyon kubmetrdan bir az artırdı ("BP" şirkətinin 2005-ci ilin sonuna olan məlumatı: Statistical Review of World Energy 2005). Hazırkı hasilat planlarına əsasən, denək olar ki, mövcud təsdiq olunmuş ehtiyatlar ancaq 2-3 növbəti onillişlə ərzində tükənəcək. Ona görə də neft gəlirlərindən elə istifadə edilməlidir ki, həm indiki nəslin, həm də gələcək nəsillərin rifahı yüksək şəkildə təmin edilsin. Bu səbəbdən hər il dəqiq müəyyən edilməlidir ki, neft gəlirlərinin hansı hissəsi xərclənəmeli, hansı hissəsi isə gələcək üçün yiğilməlidir. Burada əsas prinsip nəsillərərə istehlakin optimallaşdırılması olmalıdır. Son vaxtlar bəzi azərbaycanlı iqtisadçılar (parlaməntdə və hökumətdə təmsil olunan iqtisadçılar) neft gəlirlərinin 75%-nin cari istehlak üçün xərclənəcək, 25%-nin isə yiğilmasının tərəfdarı olduğunu bildirirlər. Fikrimə, bu məsələyi qeyri-ciddi yanaşmadır. Belə ki, neft gəlirlərinin çox böyük hissəsinin ciddi problemlərə gətirib çıxarır.

Sonda belə bir natiçəyə gəlmək olar ki, artıq neft gəlirləri elə bir həmdə iqtisadiyyata daxil olmaga başlayıb ki, onu idarə etməyin çətinlikləri asta asta üzə çıxır:

- Neft gəlirlərinin böyük hissəsinin indi xərclənməsi (əsasən də istehlak məqsədilə) Azərbaycan iqtisadiyyatını gələcəkdə neftin qiymətindən kəskin asılı vəziyyətdə qoyar.

• Neft gəlirlərinin böyük hissəsinin indi xərclənməsi iqtisadi islahatların aparılmasının vacibliyindən diqqəti yarındır, fiskal, vergi və mübadilə məzənnəsi siyaseti sahələrində bir arxaçılıqla gətirib çıxarır ki, bu da Azərbaycanın global miqyasda rəqabət apara bilən iqtisadiyyat qurmazı niyyətini puç edir.

- Neft gəlirlərinin əksər hissəsinin indi xərclənməsi, nəsillərərə ədalət baxımından düzgün olmazdı – gələcək nəsillərə ancaq korlanılmış ətraf mühit

va lazımsız, paslanmış infrastruktur qalar (neft sənayemizin indiki müstəqillik dövrümüzə qədərki vəziyyəti buna misaldır).

Yuxarıda sadalananları nəzərə alaraq, təklif edirəm ki, neft galirlarına "göydöndüşmə" galirlar kimi baxaraq, həmin pulları əsasən ölkənin insan kapitalının artırılması, yüksəm, bir qismini isə ölkənin iqtisadi güclünü artırmağa xidmət edən iri infrastruktur layihələrin üçün sərf edilməsi məqsədəsayğun olardı. Xərc-iyim bölgüsü indi bəzilərinin barmaqhesabı təklif etdiyi kimi 75-25 deyil, belə bir prinsipə əsasən alıralımkırdı ki, Azərbaycanın neft galirları həm indiki, həm da gələcək nəsillərin həyat səviyyasının yüksəldilməsinə və rəqabətqabiliy- yətli iqtisadiyyatın qurulmasına sərf edilməlidir.

Neft galirlarının yüksəm üçün olan hissəsini isə yüksək galır gətirmək məqsədilə yerli və xarici fond idarəçilərinə həvalə etmək olar. Bu yolla həmçinin Azərbaycanı gələcəkdə güclü regional maliyyə xidmətləri mərkəzində çevirmək mümkündür.

2. Neft galirlarını necə və hara xərcləməli?

Neft galirlarının hara xərclənməsi məsələsi, an mürəkkəb məsələlərdən biridir və bu məsələdə edilə biləcək sahəv, vətəndaşlarımızın Azərbaycanın parlaq galacıyı ilə bağlı ümidişlərinin puça çıxmazı demək olardı. Sahəv yol verməmək və xərclənən neft galirlarının səmərəli istifadəsi üçün, fikriməcə aşağıdakı addımlar atulmalıdır:

- Mütəxəssislər calıb edərək qabaqcıl dünya tacrübəsindən öyrənməklə, qısa müddədə Azərbaycanın Ümumi İnkişaf Konsepsiyası hazırlanmalıdır;
- Azərbaycan Prezidenti yanında, bu Konsepsiyanın ardıcıl və uğurla həyata keçirilməsinə nəzarət edəcək İnkişaf Əlaqələndirmə Şurası yaradılmalıdır;
- Neft pullarının xərclənməsində Dövlətin və Özəl Sektorun rolları daşıq müzayyan edilməlidir:
 - Dövlət əsasən mikro və makroiqtisadi əlverişli mühitin yaradılması və iri vacib infrastruktur layihələrinin həyata keçirilməsi ilə başlıqlı olur;
 - Özəl Sektor isə yaradılmış əlverişli rəqabət və açıq iqtisadiyyat mühitiň öyrəşib inkişaf etməlidirler.
- Sosial və iqtisadi inkişafın prioritet istiqamətləri müəyyənləşdirilməlidir və istifadə olunacaq resurslar məhdud olduğu üçün, hər iki sahədəki prioritetlər uzlaşdırılmalıdır;
 - Uzunmüddəli iqtisadi inkişaf planları və hədəfləri müəyyən edilməlidir;
 - Amma dövlətin neft pullarından istifadə edərək biznes layihələrində birbaşa iştirakına yol verilməməlidir!

Iqtisadi siyaset elə qurulmalıdır ki, guya ki, neft galirları yoxdur. Ancaq bu halda neft galirları ümumi iqtisadi inkişafə müsbət təsir edə bilər.

Neft galirları **dövlət tərəfindən** əsasən üç məqsəd üçün xərclənsə, daha yaxşı olar:

1. İnsan kapitalının inkişafına;

2. İri infrastruktur layihələrinə;

3. Ölkədə münbit mikroiqtisadi mühitin yaradılmasına.

Qeyd etmək lazımdır ki, neft galirlarının inkişaf üçün xərclənməsi, ölkəmizin coğrafi şəraiti (regionda yeri, təbii ehtiyatları və iqlimi şəraiti), iqtisadi inkişaf səviyyəsi, sosial sahədəki vəziyyət, iqtisadi, siyasi və sosial institutlarının hazırkı inkişaf səviyyəsini nəzərə alaraq aşağıdakı istiqamətlərdə istifadə edilməsi çox məqsədəsayğun olardı:

1. Neft-kimya sənayesinin inkişafına:

- Yüksəkixtisashi idarəetmə və texniki rəhbər kadrlarının hazırlanmasına;
- Neft-kimya sənayesinin elmi-tehniki bazasının müasirləşdirilməsinə;
- Azərbaycanın neft-kimya sənayesinin texnoloji baxımdan müasirləşdirilməsinə;
 - Azərbaycanın neft maşınqayırması sənayesinin müasirləşdirilməsinə və ixrac qabiliyyətinin artırılmasına;
 - Regional neft sənayesi üçün tikinti və quraşdırma mərkəzinə çevriləməsinə;
 - Azərbaycanın tədricən digər regionlarda neft istehsal edən ölkəyə çevriləməsinə;
 - Kimya sənayesinin regional kənd təsərrüfatı üçün gübərlər istehsal etməsinə;
 - Plastik əmtəələrin müasir texnologiyaya əsasən istehsalı üçün lazımi şəraitin yaradılmasına.

2. Təhsil sahəsinə:

- Azərbaycanın gələcək əsas iqtisadi inkişaf istiqamətlərinə uyğun olan sahələrdə yüksəkixtisashi mütəxəssislərin dənyanın qabaqcıl təhsil müəssisələrində hazırlanmasına;
 - Azərbaycanda təhsil müəssisələrinin müsair tələblərə cavab verən mühəndis-tehniki mütəxəssislərinin hazırlanmasına;
 - Müxtəlif sənaye sahələri üçün yüksəkixtisashi işçilər yetişdirən ixtisaslaşdırılmış peşə təhsili ocaqlarının yaradılmasına;
 - Təhsil müəssisələrinin təmirinə və maddi-tehniki bazasının möhkəmləndirilməsinə;
 - Təhsil kreditləri sisteminin yaradılmasına.
- **Səhiyyə sahəsinə:**

- Xəstəliklə mübariza aparmağa yönələn səhiyyə sistemindən, xəstəliklərin qarşısını almağa yönələn səhiyyə sistemini keçiləməsinə;
- Səhiyyə sahəsində idarəetmə mütəxəssislərinin yetişdirilməsinə;

- Ölkədə sahiyyə infrastrukturunun müasirləşdirilməsinə;
- Tibbi siyortə sisteminin realist əsaslarla qurulmasına;
- Regional əhəmiyyətli əcəzalıq və gigiyena sənayesinin təşəkkül tapmasına.

4.Nəqliyyat infrastrukturunun inkişafına:

- Regional neft-qaz tranzitində Azərbaycanın rolunu gücləndirən infrastruktur layihələrinə;
- Mələk və xidmətlər, informasiya nəqlində Azərbaycanı regional mərkəzə çevirə biləcək infrastrukturun gecikmədən yaradılmasına;
- Biznes xidmətləri sektorunun yaradılub inkişaf etdirilməsinə.

5.Kənd təsərrüfatının inkişafına:

- Mikromaliyyətşəxşinin geniş tətbiqinə;
- Maddi-texniki bazanın möhkəmləndirilməsinə;
- Kəndli sahibkarların ixracə daha yaxından qoşulmasına kömək üçün təhsil və biznes xidmətlərinin təşkilinə;
- Dün�adakı qabaqcıl aqrotəcrübənin Azərbaycana gətirilməsi işinin səmərəli təşkilinə;
- Qida və yüngül sənaye sahələrinin inkişafı üçün lazımi şəraitin yaradılmasına.

6.Turizmin inkişafına:

- Ölkədə turizmin inkişafı üçün vacib olan infrastrukturun müasirləşdirilməsi və ya yaradılmasına:
 - Aviasiya nəqliyyatı infrastrukturunu;
 - Avtomobil nəqliyyatı infrastrukturunu;
 - Dəmiryolu nəqliyyatı infrastrukturunu;
 - Energetika infrastrukturunu;
 - Poçt və rabito infrastrukturunu.
- Azərbaycanın diplomatik nümayandəlikləri, dövlət təşkilatları və şirkətləri vasitəsilə Azərbaycanın turizm imkanlarının xaricdə geniş təsviqinə;
- Turizm bazarının liberallaşdırılması və xarici sərmayələrin cəlb edilməsi işinə.

7.Gələcəyin texnologiyalarının Azərbaycanda istehsalının təşəkkül tapmasına və Azərbaycanın global biznes xidmətləri bazarına yaxındıq qoşulmasına

- Elektron sənayesinin inkişafına;
- Biotexnologiya sənayesinin inkişafına;

- İKT istehsalı mərkəzlərinin yaradılmasına;
- Lazımi mütəxəssislərin hazırlanmasına;
- Müvafiq infrastrukturun yaradılmasına;

8.İqtisadi və insan inkişafı ilə bərabər dayanıqlı inkişafın digər mühüm amili olan Ekoloji balansın qurunub saxlanması:

- Yerli və regional ekoloji layihələrin maliyyələşdirilməsinə.
- Neft gəlirlərinin xərclənməsinə nəzarət ilə bündən vəsaitin xərclənməsinə nəzarət arasında fərqli qoymaq düzgün deyil. Belə ki, bu vəsaitlərin hər ikisi ictimai vəsaitlərdir və onlara nəzarət mexanizmləri da eyni olmalıdır. Təsəssüflər olsun ki, bir çox keçid ölkələrində olduğu kimi, Azərbaycanda da ictimai vəsaitlərin xərclənməsinə nəzarət mexanizmi müükəmməl deyil.

Neft gəlirlərinin və digər ictimai vəsaitlərin xərclənməsinə nəzarəti gücləndirmək və Neft Fondundan ayrılan vəsaitlərin xərclənməsinin səmərəlişiliyini təmin etmək üçün aşağıda sadalanan tədbirləri təklif edirəm:

- Vətəndaş cəmiyyətin institutlarının neft gəlirlərinin xərclənməsinə nəzarət işinə daha yaxındın cəlb edilməsi;
 - Mətbuatın neft gəlirlərinin xərclənməsinə nəzarəti üçün aşkarlıq şəraitinin yaradılması;
 - Neft gəlirlərinin xərclənməsinin birbaşa təsir etdiyi icmaların nəzarət işinə qoşulmasına imkan yaradılması;
 - Müvafiq dövlət orqanları və müstəqil beynəlxalq audit təşkilatları tərəfindən müntəzəm audit və yoxlamaların keçirilməsi və noticaların geniş ictimaiyyətə mətbuat və hesabatlar vasitəsilə açıqlanması;
 - Ölək xaricindən kənardə saxlanılan neft gəlirlərinin kimə, hansı şərtlərlə idarəye verilmesi və noticalar baradə müntəzəm məlumatların dörcü.

Qeyd etmək lazımdır ki, neft gəlirləri Azərbaycanın uzunmüddətli iqtisadi tərəqqisinə və qüdrətli ölkəyə çevrilməsində effektiv bir vəsiti rolunu oynayacaq. Belə ki, Azərbaycanın uzunmüddətli iqtisadi inkişafının elmi-texniki bazasının yaradılması, indiki və göləcək nəsillərin həyat səviyyəsinin daimi olaraq yüksəldilməsi, ölkədə siyasi demokratianın dönməz şəkildə bərqrar edilməsi və Azərbaycanın regionda və dünyada nümunə göstəriləcək bir ölkəyə çevrilməsi üçün neft gəlirləri böyük imkanlar açır. Bir məsələni heç zaman yaddan çıxmaz lazım deyil ki, ölkələrin qloballaşan dünyada rəqabətqabiliyyəti və müstəqil qalmaları üçün osas amil insan amili olaraq galacaq və inanıram ki, ölkəmizin neft gəlirləri, məhz rəqabətqabiliyyəti Azərbaycan iqtisadiyyatının qurulması məqsədi üçün istifadə ediləcək.

5.6.Neft sənayesinin perspektiv inkişafının təkmilləşdirilməsi istiqamətləri

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazisi karbohidrogen ehtiyatları ilə zəngindir. Abşeron yarımadasında və Xəzər dənizinin Azərbaycan sektorunda irihəcmli neft və qaz yataqları və strukturları mövcuddur. Onlardan istifadə bütün dövrlərdə aktual olmuş və xüsusilə, Azərbaycan Respublikası özündən

dövlət məstiqiliyini bərpa etdiğdən sonra ölkənin təbib ehtiyatlarından xalqın rifahının yaxşılaşdırılması və iqtisadiyyatın yüksəlişi namənilə səmərəli istifadə, daha böyük şəhəriyyət malik olmuşdur.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qətiyyətli siyasi nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən yeni Neft Strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə integrasiyasında və ölkəyə xarici investisiyaların gətirilməsində mühüm rol oynamışdır. Onun şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi altında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənilməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə bağlanmış "Ösərin Müqaviləsi" müasir dövrədə ölkənin neft-qaz sənayesinin inkişafına yeni təkan vermişdir. Azərbaycan Respublikasının səsli-iqtisadi inkişafında yanacaq-enerji kompleksinin müstəsnə rolu vardır. Bu gün ölkənin yanacaq-enerji kompleksinin qarşısında duran əsas vəzifə son on ildə qazanılmış uğurları möhkəmləndirməkdən, iqtisadiyyatın və şahının enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsinə tömən etməkdən ibarətdir. Bu mühüm vəzifənin yerinə yetirilməsi məqsədilə hazırlanmış "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər)" üzrə Dövlət Proqramı"nda qarşıdakı onillik dövrədə bu kompleks daxil olan sahələrin inkişaf istiqamətləri müəyyənləşdirilmiş və onların reallaşması üçün konkret tədbirlərin həyata keçirilməsi nəzardə tutulmuşdur.

2008-2011-ci illərdə sənaye sektorunun inkişafı etdiriləndən əsas məqsəd respublikada elmi-tətbiqi və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbibli sarvətlərin və əmək resurslarının səfərbər edilməsi, sənayenin davamlı inkişafına nail olmaqdən ibarətdir.

Neft sektorunun dinamik inkişafi və regionların enerjidaşıyıcıları ilə töməninin yaxşılaşdırılması, eyni zamanda qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti, aparılan özəlləşdirmə prosesi, kiçik və orta sahibkarlıq maliyyə dəstəyi və digər işlahatlar qeyri-neft sahələrinin daha intensiv inkişafını tömən edəcəkdir.

Neft sənayesinin perspektiv inkişafı məqsədilə aşağıdakı istiqamətlərdə tədbirlər görülsə daha məqsədəyən olar:

- yeni yataqların axtarışı və keşfiyyatı;

- aşkar edilmiş yataqların tammiqyaslı işlənməyə cəlb edilməsi;
- işlənmədə olan yataqlarda yeni quyuların qazılması və fəaliyyətsiz quyuların bərpası;
- işlənmədə olan yataqlar üzrə neftermə əmsalının artırılması məqsədiylə yeni texnika və texnologiyaların tətbiqi;
- neft-qaz hasilatı, nəqli və emali sistemlərinin tikilməsi, yenidən qurulması və modernləşdirilməsi;
- elm və texnikanın nailiyyətlərindən və qabaqcıl təcrübədən geniş və müntəzəm istifadə edilməsi;
- Neft və qazın yiğim-nəql proseslərinə nəzarəti optimallaşdırmaq üçün avtomatlaşdırılmış neft və qaz hesabat qoşqaqlarının qurulması və kompyuterləşdirilmiş nəzarət-informasiya şəbəkəsinin təkmilləşdirilməsi;
 - Neft və neft məhsulları tutumlardakı neft şlamlarının emal edilməsi üçün qurğunun tikilməsi;
 - Neflin ilkən emal üzrə "ELOU-AVT-6" qurğusunun istilik mübadiləsi sxeminin təkmilləşdirilməsi, tullantıların zərərsizləşdirilməsi, məhsulların keyfiyyətinin artırılması və itkilərin azaldılması məqsədi ilə modernləşdirilməsi;
 - Avropa standartlarının (EVRO-2005) tələblərinə cavab verən dizel və reaktiv mühərrik yanacağının istehsali məqsədi ilə hidrogenlə təmizlənmə kompleksinin tikilməsi;
 - Dəniz yataqlarından neft-qaz hasilatının töminatı üçün hidrotexniki qurğuların tikintisi, töməri və yenidən qurulması;
 - Layların nefterminin artırılması üçün lay və quyu dibi zonaya mütəraqqi təsir üsullarının tətbiqi;
 - İşlənmədə olan yataqların ehtiyatlarının dəqiqləşdirilməsi, işlənmə la-yihələrinin hazırlanması və mülliəf nəzarətinin həyata keçirilməsi;
 - Horizontal quyuların qazılması istiqamətində işlərin aparılması;
 - Yanacaq-enerji resurslarının dəqiqliyətinin tömən edilməsi məqsədiylə ölçülə qoşqaqlarının təkmilləşdirilməsi və ölçülərin aparılması üzrə tədbirlərin həyata keçirilməsi;
 - Yanacaq-energetika kompleksinin korporativ kompyuter-informasiya şəbəkəsinin və mərkəzi məlumatlar bankının yaradılması üzrə tədbirlərin həyata keçirilməsi;
- Müasir təkinti texnologiyasından və texniki vasitələrdən istifadə etməklə geoçəkiliyişlərinin aparılması yataqların istismarının səmərəliliyinin yüksəldilməsini neft və qaz buruqlarının təkintisinin sürətləndirilməsinə habelə yerin takındən istifadə edilməsi və mühafizəsi sahəsində mövcud olan qanunvericiliyə riayət etməklə yataqların hazırlanmasının keyfiyyətinin və sürətinin artırılması;
- İstehsalın səmərəliliyi və rentabelliyyətin artırılması. İstehsalın səmərəliliyi, onun nəticələrini, yəni istehsal-təsərrüfat fəaliyyətinin nəticələri ilə onlara nail olunmasına sərf edilən əmək və material ehtiyatlarının nisbatını

xarakterizə edir. İstehsalın səmərəliliyinin yüksəldiləməsi prosesinin mahiyəti-məsrafın hər vahidinə düşən iqtisadi nüticələrin yüksəldilməsidir.

- Servis xidmətinin genişləndirilməsi. Servis xidmətinin göstərilməsini qorara alan təşkilat, bazar xadimi üç qərar qəbul etməlidir. İlk növbədə özü üçün müəyyənlaşdırılmalıdır ki, servis xidmətinə hansı xidmətləri daxil etməlidir, yəni sifarişçiye nə kim xidmətlər götərməlidir; ikincisi, hansı səviyyəli servis xidmətinə sifarişçiye təklif etməlidir və üçüncüsü, servis xidmətini sifarişçinin hansı formada həyata keçirməlidir.

- Maliyyə sabitliyinin təminatı. Maliyyə sabitliyinin təminatında maliyyə intizamına ciddi əməl olunmasının mühüm əhəmiyyət kəsb edir. Maliyyə sabitliyinin təminatı pul cəhətiyallarından istifadə olunmasında qənaət rejiminin gözlənilməsinə yönəldilir və təsərrüfat hesabının şərtidir.

- İqtisadi integrasiyanın genişləndirilməsi, rəqabatın gücləndirilməsi və infrastrukturun yeniləndirilməsi.

- Təsərrüfat subyektlərinin çevikliyinin və transformasiya qabiliyyətinin artırılması. Bu müxtəlif əməliyyatların yerinə yetirilməsini təmin etməklə yanaşı, istehsalın çevikliyi də artırır. Bu isə öz növbəsində bir məməlumatın emalından təzliklə digərinə keçməyə, eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirməyə imkan verir. Çevik avtomatlaşdırılmış istehsalatlarda istehsalı tələbi ilə müəyyən olunan funksiyalarda çox müxtəlif dəzgah hissələrinin, mühərriklərinin, naqliyyat məşinlarının düzəldiləməsi tətbiq edilir.

- İqtisadi artımın təmin olunması. Bu artım, elmi-texniki inqilabın naiyyətlərindən gəmə istifadə olunmasına məhsulun, işin, xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına, qabaqcıl istehsalat təcrübəsinin geniş yayılmasına əsaslanır. İqtisadi artım dedikdə, istehsal və qeyri-istehsal istehlakı məqsədilə məhsul istehsalının və xidmətlərin cəxəldiləməsi nəzərdə tutulur.

Neft sənayesinin inkişaf etdirilmək məqsədilə son illərdə "Azərneftyağ" Neft Emalı Zavodunda Cənubi Koreyanın "Laki İnjimiring LTD" və Amerikanın "Petrofak" firmalarının layihəsi əsasında hər birinin illik məhsuldarlığı 2 milyon ton olan iki ədəd neftin ilkin emalı qurğuları, Avstriyanın "Pyerner" firması tərəfindən layihələndirilmiş və illik istehsal gücü 250 min ton olan bitum istehsal edən "Bituroks" qurğusu tikilib istismara verilmişdir. Yenidən-qurma işlərinin həyata keçirilməsi məqsədilə neftin ilkin emalı və bitum istehsalı qurğularında idarəətmə sistemləri quraşdırılmışdır. Zavodda istehsal olunan kerosin, dizel yanacağı və benzin məhsullarının saxlanması üçün yeni çənlər parkı, istehsalatda tətbiq edilən reagentlərin qəbulu və saxlanması üçün reagent təsarrufatı, ekologiyadan mühafizəsi məqsədilə proses vaxtı əmələ gələn qazların ətraf mühitə atılmasının qarşısını almaq üçün yeni məşəl təsərrüfatı tikilib istismara verilmişdir. Həmçinin, Avrope standartına uyğun DT markalı mühərrik yanacağının yeni texnologiya ilə istehsalına başlanılmışdır. İstehsal olunan məhsula artan tələbatı nəzərə alaraq, bitum qurğusunun illik istehsal gücünün 500 tona qədər artırılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının neft sənayesinin inkişaf perspektivi və qeyd etdiyim kimi, dəniz yataqlarının işlənməsi ilə əlaqədardır. Hazırda dəniz neft mədənlərində çıxarılan neft ümumi neft hasilatının 2/3-ü verir. Bununla belə quruda da neft hasilatını artırmaq üçün işlər görülür. "Küryani-Kür-İori" çayları arası "Şamaxı-Qobustan", "Xəzəryam-Quba" sahələrində axtanş-kəşfiyyat işləri aparılır, köhnə quyuqlarda hasilat artırılır, neftçixarma texnologiyası yaxşılaşdırılır, daha səmərəli metodlar tətbiq edilir, təsərrüfat mexanizmizi təkmilləşdirilir və s.

İXRAC POTENSİALIV ONUN TƏNZİMLƏNMƏSİ

«Bizim apardığımız istahatlar və iqtisadi ar-tum, ilk növbədə, Azərbaycanın rıfah halının yaxşılaşdırılmasına yönəldilidir.»

İlham Əliyev

6.1. İxrac potensialının iqtisadi inkişafda rolü və onun tənzimlənməsinin nəzəri-metodoloji əsasları

Xarici ticarət əlaqələrinin ölkənin iqtisadi inkişafındaki rolü ilə bağlı hələ çox qədim zamanlarda müxtəlif nəzəriyyələr meydana gəlmışdır. Sonradan bunların bir çoxu klassik beynəlxalq ticarət nəzəriyyələri kimi iqtisadi nəzəriyyəyə daxil olmuşdur. Hazırda da ölkənin xarici ticarət əlaqələrinin tənzimləməsində, ixrac strategiyasının müəyyənləşdirilməsində, həmçinin müasir beynəlxalq ticarət nəzəriyyələrinin meydana gəlməsində sözdənən nəzəriyyələr həlledicə rol oynayırlar.

XVI-XVII asrlarda meydana gəlmiş «Merkantlizm» nəzəriyyəsi, de-mək olar ki, bələ baxışların başlangıcı olmuşdur. Bu nəzəri məktəbin tənminmə nümayəndələri olan V.Stoffor, T.Man, Q.Skarufarı, A.Monkret-yen ilk dəfə ticarətin milli iqtisadiyyatı rolunu əsaslırdan sənədlər əsərlər yaradmışlar. Hələ o vaxt mercantistlər iddia edirdilər ki, İngiltərə, Fransa və İtaliya kimi dövlətlər xarici ticarəti himaya etməli, idxl-ixrac üzrə yüksək nəzarət həyatə keçirməlidirlər. Marağlıdır ki, mercantistlər tərəfindən bəs pərvənə idxl-ixracda bağlı, gömrük siyasiyi ilə bağlı irai sürülüş ideyalar, bu gün da ölkənin xarici-iqtisadi əlaqələr strategiyasında özüni göstərməkdədir. Əsasını A.Monkret-yen qoyan bu nəzəriyyəyə görə, hər bir ölkədə xəzinədə qiymətli metallar toplandırmalıdır, müasir dildə desək, qızıl etibiyat formalasdırılmışmalıdır. Onlar hesab edirdilər ki, sərvətin yeganə mənbəyi xarici ticarətdir. Lakin mercantistlər əsaslırdı bilməmişdilər ki, ölkələr hansı ölkələrlə, hansı formada xarici ticarət həyatə keçirməlidirlər, hansı əmətlərə satmağa, hansıları almağa üstünlük vermalıdırlar. Bu baxımdan klassik iqtisadçılar Adam Smitin «Mütlaq üstünlükler», David Rikardonun isə «Müqayisili üstünlükler» nəzəriyyələri daha mükməmliliklili ilə diqqəti cəlb edir.

Monkret-yen xarici gətirilən mallara yüksək gömrük rüsumunun qoyması təklifi ilə çıxış edir və bunu bələ əsaslandırdı ki, xaricən gətirilən əmətlər bəha başa gələrsə, onda sahibkarlar məcburiyyət qarşısında qalıb həmin məhsulu ölkə daxilində istehsal edəcək. Nəticədə, ölkə

daxilində sənayeçilərin, tacirlərin, əkinçilərin sərbəst inkişaf etməsi üçün şərait yaranacaq.

Özünün maşhur «Gözəgörünməz ab» nəzəriyyəsinə əsaslanan A.Smit qeyd edirdi ki, mercantistlərin yanaşmalarının əksinə olaraq xarici ticarət sərbəst olmalı, dövlət müdaxiləsi edilməməlidir. Şotland iqtisadçisinin fikrinə, idxl-ixracın sərbəst buraxılması milli iqtisadiyyatların inkişafına stimul verir. Dünya iqtisadiyyatının inkişafı da xarici ticarətin sərbəstliyindən asılıdır.

A.Smita qədər «merkantilizm» cəmiyyətdə elə təsəvvürlər yaratılmışdı ki, əmətlərin xaricən idxl olunması zərərlər sayılırdı və elə hesab edildi ki, sərvətlər – yəni qızıl, gümüş və mallara odənilib təkdihil. Həmin vaxtlar mallarnın ixracı xeyrli hesab olunurdu, çünki əmətlər xaricə satılmaqla bi qiyamlı metallar ölkəyə geri qayıdır. Bir sözü, ticarətin alıcıdan deyil, yalnız satıcıdan mənfiət götürdüyü təsəvvürü formalasdırılmışdı. Bu baxış əsasında ölkənin sərvətinin qorunması məqsədi idxlə xüsusi nəzarət sistemləri formalasdırılmışdı. Ancaq A.Smit səbət etmişdir ki, «merkantilist» nəzəriyyət yarlılığı əsaslanır və samarəzdir. İqtisadçı əsaslaşdırılmışdır ki, azad mubadılədən hər iki tərəf varlanı bilər. «Kimiso mubadılədən itiracımı gozlaşdırıdy, ona qoşulmazdı. Satıcı kimi, alıcı da mənfiət götürür. Bizim ixrac etdiklərimiz başqaları üçün dəvərlər olduğunu kimi, idxl da bizim üçün qiymətlidir. Biz özümüzü zənginləşdirmək üçün başqalarını yoxsullaşdırıbmə ehtiyac duymurucu». «Milletin sərvəti qızıl gümüşə yox, onun ümumi istehsal və ticarəti ilə ölçülür» deyən klassik iqtisadçı iqtisad elminə ilk dəfə «ümümdaxili məhsub» anlayışını gatırımdır.

«Adam Smit – iqtisadiyyatın alibi» adlı kitabıda iqtisadçıların xarici ticarətin sərbəstləşdirilməsi təklifi ilə bağlı qeyd edilir ki: «Həmin idəya XVI asrdan bəri Avropanın ölkələri ətrafında qurulmuş ticarət dövrfəndən böyük bir intellektual oyuq açıdı və onun təcrubi nəticələri də oldu».

Beynəlxalq ticarətdə ixtisaslaşmanın zəruri olduğunu bildirən A.Smit bu baxışları əsasında özünün əvvəldə qeyd etdiyimiz «Mütlaq üstünlükler nəzəriyyə-yəsini formalasdırılmışdır.

Əmətlərin mubadıləsini, xüsusilə onların idxl-ixrac edilməsini istehsalın gatırıdy faydalı camiyətə yayılması vasitəsi kimi qiyamətləndirən A.Smit bu prosesdən əldə edilən ümumi galiblər arasında konkret misallarla təhlil aparmışdır: «Bir işan «ibtidai bir olksız» ox duzulmamış işində başqalarından daha yaxşı olduğu həddə, bir başqa da metal işində daha yaxşı ola bilər. İxtisaslaşmaqla, oxçu daha çox ox və dəmirçi daha çox ülgic istehsal edir ki, onlardan hər ikisi istifadə edə bilər. Beləliklə, onlar oxlarla ülgueləri mubadila edirlər. İndi hər ikişin sərfəli mubadılə vasitələri var və hər biri digərinin bacarıqlından, ixtisaslaşmış məhsulundan faydalınır. Mal mubadıləsinə, barter və mubadılə ilə ticarətə həvəs insan təbiətinin tabii və xarakterik cəhətidir, əlbəttə, ona görə ki, bundan hər iki tərəf faydalıdır. Həqiqətən də, ağar tərəflərdən hər

hansi biri özünü bu prosesde itirən hesab etsəydi, mubadılə baş verməzdı. Fayda qarşılıqlıdır, mubadılə ilə hər iki tərəf özü üçün möhsul hazırlamağa cəhd göstərməkdənə, istadiyi möhsulu daha az səyələrədən edir. Hər biri mubadılə sayında zöngülük, sərvət yaradır.»

Merkantilistlərin idxlə məhdudlaşdırmaq çəgirişinə qarşı çıxan A.Smit qeyd etmişdir ki, na zaman ki, biz öz qızıl və gümüş yataqlarımızı qorumaq ümidi ilə idxlə məhdudlaşdırırıq, bu o deməkdir ki, yerli istehsalçıların seçimidır, onlar müxtəlif xarici istehsalçılardan, yerli istehsalçılarından alımlardırlar, hansı ki, xarici istehsalçıların möhsulları daha yaxşı və daha ucuz olur bilər. İqtisادının gəldiyili qənaət belədir ki, ticarət sahələri arasında əmək bölgüsü olduğuna görə, olkalar da yaxşı bacardıqları işlə möşğul olmalı və öz artıq möhsullarını mubadılə etməlidirlər. İqtisadçılar sonralar A.Smitin bu ideyəsinə «mütlaq mənfaət» prinsipi adlandırlılar, hansı ki, bu «Mütlaq üstünlükler nəzəriyyəsinin» əsasını təşkil edir.

Qeyd etmək lazımdır ki, təkəcə son 50 ildə dünya iqtisadiyyatında gedən prosesləri nəzərə alaraq deyə bilirik ki, A.Smitin bu ideyaları təcrübə olaraq özünü doğrultmuşdur. Onun nəzəriyyəsinin bugünkü gün üçün də qüvvədə olması şəksizdir. İndi bir çox iqtisadçı alımlar iddia edirlər ki, hər bir ələ ixitsəsləşdirilən əməkə istehsal üzrə ixrac potensialını artırmağı, ondan səmərəli istifadəyə sən göstərməlidir. Hansı ki, mahz bu ideyəni A.Smit XVIII əsrə irəli sürmüştür. Bu prizmadan yanaşsaq, Azərbaycanda karbohidrogen ixracından səmərəli istifadəyə diqqət yetirilməsi aktual görünür. Daha sonra isə qeyri-neft sektorunu üzrə kənd təsərrüfatı möhsullarının ixracı da prioritet istiqamət təşkil etməlidir.

A.Smitin sonralar məşhurluq qazanmış «Xalqların sorvətlərinin təbiəti və səbəbələri» adlı əsəri 5 hissədən ibarət idi və sonuncu hissə «Dövlətin gəlir və xərcləri» adlanırdı. Bu kitabda iqtisadiyyatda dövlətin rolundan bəhs edən iqtisadçı hökumət və bürokratik aparatın tənqidcisi kimi çıxış edir və azad ticarət siyasi mudaxilənin tərafadırı olmadığını bildirir. O, bildirmişdir ki, onun təsvir etdiyi bazar iqtisadiyyatı yalnız mülkiyyətin təhlükəsiz olduğunu və müqavilələrə əmək olunduğu zaman işləyə və öz faydalardır vera bilər.

Bir sözə, A.Smitin klassik nəzəri baxışlarının təhlilindən belə nəticə çıxır ki, ölkə ixrac potensialından səmərəli istifadə etmək üçün, onun yüksəldilməsi üçün azad xarici ticarətin bərqrərə edilməsinə çalışmalıdır. Ticarətin liberallaşdırılması prioritet təşkil etməlidir.

Smitin «Mütlaq üstünlükler nəzəriyyəsini» digər klassik iqtisadçı David Rikardo inkişaf etdirirək özünün «Müqayisali üstünlükler nəzəriyyəsi»ni meydana götürmişdir. Ədəbiyyatlarda bu ingilis iqtisadçısı ilə bağlı qeyd edilir: David Rikardo (1772-1823) klassik siyasi iqtisadın görkəmli nümayəndəsidir. O, London sahm birjasında uğurlu əməliyyatlar aparaq böyük sərvət sahibi olmuş, sonra isə İngiltərə parlamentində çalışmışdır. Olkənin ictimai həyatında fəal iştirak edərək həmisi təsərrüfat həy-

ənin sərbəstləşdirilməsinin tərəfdarı olmuşdur. 1817-ci ildə an məşhur əsəri olan «Siyasi iqtisadin və vergiçəymanın əsasları» adlı kitab nəşr olunmuşdur. Məhz bu əsər onu, A.Smitin sonra klassik siyasi iqtisadın an nüfuzlu nümayəndəsi kimi tanımışdır.

D.Rikardo belə qənaət gəlmədir ki, azad ticarət nisbi üstünlük prinsipi əsasında daha çox faydaya malikdir. Portuqaliya və İngiltərənin idxlə-ixrac əlaqələrini təhlil edərək Rikardo bu ideyəsinə əsaslandırmışdır. Parlament üzvü kimi Rikardo hökumətə təzyiq göstərdi ki, ticarət maneeleri sıyasından ilə çıxın. Məhz bu uzunmüddətli səylərin nəticəsi olaraq 1840-ci illərdə İngiltərə azad ticarət siyasetini qəbul etmiş, birmci sənaye dövləti olmuşdur. Bir sözə, D.Rikardo özünün və Smitin ideyalarının gerçəkləşdirilməsinə nail olmuşdur. Sonrakı 60-70 il arzında İngiltərədə müsahidə edilmiş iqtisadi yüksəkliyi iqtisadçılar tərəfindən azad ticarətin nəticəsi kimi qiymətləndirilir.

Qeyd etmək lazımdır ki, D.Rikardonun nəzəriyyəsi sübut edir ki, dövlətin inkişafı, onun dünya iqtisadiyyatında yerini möhkəmlətməsi «Müqayisali üstünlüy» malik əmək və ya xidmətlərin istehsalına səylərin cəmləşməsi üçün onların öz resurslarından necə istifadə etməsindən asılıdır. Ticarətin liberallaşdırılması əməkələrin, xidmətlərin və istehsal amillərinin maneəsiz axımını təmin etməklə ölkələrin mənəfətlərini artırır.

Neoklassik iqtisadçılar Eli Hekşer və Bertil Olinin «İstehsal amillərinin nisbəti nəzəriyyəsi» ölkələrin hansı əməkələr üzrə ixtisaslaşmaları və hansı əməkələrin ixracından daha çox fayda götürü bilmələri məsələsinə bir qədər də aydınlyı götürmiş oldular. İqtisadçıların nəzəriyyələrinə görə, ölkə hansı istehsal amili ilə zəngindir, məhz həmin amillər əsasında istehsal həyatı keçirilən əməkələr üzrə ixtisaslaşmalıdır. Çünkü ölkə həmin əməkələr üzrə müqayisali üstünlüy malik olacaqdır. İqtisadçı alımların gəldiyi nəticə belədir ki, Hekşer-Olin modelini görə, Azərbaycan dən çox malik olduğu neft resursundan istifadə edərək neft möhsulların istehsalında ixtisaslaşmalıdır.

Ödəbiyyatlardan birində tanılmış İsvəç iqtisadçısı, iqtisadiyyat üzrə Nobel mükafatı laureati B.Olinin ticarət nəzəriyyəsi haqqında yazılır: «Bertil Olin ticarətin gəlirin və onun paylanmasına təsirini aydınlaşdırmaq üçün ümumi tarazlıq nəzəriyyəsinin geniş səfəri ilə ticarət nəzəriyyəsini birləşdirmək üçün struktur əsas yaratmışdır. Həqiqətən, onun işi Volfqan Stöpler və Pol Samuelsonun işləyib hazırladıqları «İstehsal amillərinin qiymət nisbatının bərabərələşdirilməsi haqqında teoremi»n yaranmasına təkan vermişdir».

B.Olin da avsəldə haqlarında bəhs etdiyimiz digər iqtisadçılar kimi İxrac-idxlənin səmərəliliyini azad ticarətdə görmüşdür. İqtisadının ticarət nəzəriyyəsinin praktik tətbiqi belə bir natiçədən ibarət olmuşdur ki, tariflər və digər ticarət məhdudiyyətləri ticarətdə galirlərin paylanmasına mənfi təsir göstərir, istehsal amillərinin qiymətlərinin bərabərələşməsinə mənəcə olur.

Bu prizmada çıkış edərək deyə bilərik ki, Azərbaycanda ixrac potensialından istifadənin tənzimlənməsi, amtəo ixracının artırılması, ixrac məhsullarının ucuz başa gələrək rəqabətdə üstünlük əldə etməsi üçün istehsal amillərinin, istehsal vasitələrinin idxlalına tarif və ya qeyri-tarif mənəsləri aradan qaldırılmışdır.

Tənimsiz rus iqtisadçı alimi, iqtisadiyyat üzrə Nobel mükafatı laurəti Vasilii Leontyev «Hekşer-Olin» nəzəriyyasının tətbiqi və onun real iqtisadi göstəricilərlə xoxlanılması zamanı müüm elmi natiçələr əldə etmiş və özünün «Leontyev effektiv» nəzəriyyasını formalasdırıbdır. ABŞ-in xarici ticarət əlaqələrinin strukturunu təhlil edən V.Leontyev belə qənaata gəlmışdır ki, inkişaf etmiş bazar iqtisadiyyatı ölkəsi əlavə əmək sərfi tələb edən məhsulları, yəni xammal və yarımfabrikatları idxlal, əvəzində isə əmək tutumlu malları, yəni hazır məhsulları ixrac etməlidir. Təhlil zamanı ABŞ-də 1920-1930-cu illərdə bunun əksinə müşahidə edildiyini deyən professorun fikrincə, ABŞ-da investisiya təbəqəsinin güclü və əməkhaqqının yüksək olmasına baxmayaraq, belə prosesin müşahidə edilməsi paradoksdur. V.Leontyev təklif edib ki, xarici iqtisadi əlaqələrəndən səmarəli istifadə üçün işçilərin ixtisaslaşmış əməyini özündə birləşdirən məhsullar ixrac edilməlidir.

II Dünya müharibəsindən sonra ABŞ iqtisadiyyatında struktur dəyişikliklərinin aparılması və bunun natiçəsi olaraq sürətli iqtisadi inkişafa nail olunması tədqiqatçılar tərəfindən V.Leontyevin modelinin tətbiqinin natiçəsi kimi qiymətləndirilmişdir.

Beynəlxalq ticarətə bağlı maşhur nəzəriyyələrdən birinin müəllifi, tanınmış ABŞ iqtisadçısı, 1970-ci ildə iqtisadi təhlili götirdiyi müüm elmi zənginliyi - statistik və dinamik iqtisadi nəzəriyyəyə görə Nobel mükafatına layiq görülmüş Pol Samuelson olmuşdur. Bu iqtisadçı istehsal amillərinin qiymətlərinin bərabərleşməsi, «Müqayisəli üstünlükler nəzəriyyəsinin» daxı cox məqdarla ələk və amtələrə aid təklifini edərək «Hekşer-Olin» nəzəriyyasının inkişaf etdirmiş və bunun natiçəsi olaraq «Hekşer-Olin-Samuelson» modeli meydana gəlmİŞdir.

Xarici ticarətə bağlı nəzəriyyələrdən biri də amerikalı neoklassik iqtisadçı Maykl Porterə maxsusdur. Bu nəzəriyyə dəha çox «Porterin dörd amil» kimi tanınır. Belə ki, M.Porter əlkələrin dünya bazarında rəqabət qabiliyyətini asəsan dörd amilin müəyyən etdiyini iddia etmişdir: 1. amillərin şərtləri; 2. tələb şərtləri; 3. qohum və ona xidmət edən sahələr; 4. firmaların strategiyası və rəqabət səviyyəsi.

Tədqiqatçıların fikrincə, M.Porterin əlkələrin rəqabət üstünlükleri ilə bağlı bu nəzəriyyəsinə görə, dünya bazarında Azərbaycanın neft məhsulları üzrə rəqabət üstünlüyü malik olması ilə bağlı natiçə çıxır. Çünkü iqtisadçının nəzəriyyəsində göstərilən hər dörd amil neft məhsulları istehsal və ixracı sahəsində mövcuddur. Bu aşağıdakı kimi izah edilir:

- qeyd edilən sahədə əsas istehsal amillərindən olan əmək resursları və neft ehtiyatları neft emali sonayesinin inkişafı üçün geniş imkanlar açır;

- neft məhsullarına ister daxili, isterse də dünya bazarında tələbat ilböl artır;

- neft emali və neft sektorundakı müəssisələrin inkişaf strategiyası müasir tələblərə uyğun qurulmuş, yeni mütərəqqi texnologiyalardan istifadə, beynəlxalq əməkdaşlıq məsələləri onların rəqabət qabiliyyətini getdər artırmadıqdır.

Beynəlxalq nəzəriyyələrin zəruriliyini kifayət qədər sübüt etdiyi xarici ticarətin liberallaşdırılması keçid iqtisadiyyatını yaşayan Azərbaycanda da dünya təsərrüfat sisteminə ineqşasiyanın başlıca istiqaməti ki-mi qəbul edilmişdir. Bununla bağlı Prezident İl.Oliyev demişdir: «Biz iqtisadiyyatımızı liberallaşdırırıq. Bunu etmək üçün müxtəlif qərarlar qəbul edilibidir, proqramlar icra olunur». Əlkənin xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin daha da liberallaşdırılması və genişləndirilməsi, bu sahədə bazar iqtisadiyyatı tələblərinə cavab verən müasir qaydaların müyyən edilməsi məqsədi ilə Prezident Fərmanı ilə «Azərbaycan Respublikasında idxlal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları» təsdiq edilmişdir ki, bu sonadakı müddəslər xarici ticarətin liberallaşdırılmasına geniş imkanlar açır.

İster beynəlxalq nəzəriyyələrin, isterse də əlkə iqtisadçılarının müasir dövrdəki tədqiqatlarının, nəzəri baxışlarının təhlili, apardığımız tədqiqatların natiçələri göstərir ki, əlkənin ixrac potensialının tənzimlənməsində aşağıdakı nəzəri fikirlərə əhəmiyyət kəsb edir:

- Hər bir əlkə beynəlxalq əmək bölgüsü və istehsalın ixtisaslaşması sahəsində dünya əlkələri arasında öz iqtisadi potensialı, resurslarına uyğun mövqeyini tutmalıdır;

- Dünya əlkələri arasında müqayisəli üstünlükərlər malik olan sahələr müəyyənəşdirilməli və əlkələr bu sahələri inkişaf prioritetlərinə daxil etməlidirlər;

- Makroiqtisadi sabitliyin, davamlı inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına ineqşasiya proseslərinin sürətləndirilməsi hökumətlərin qarşısında duras əsas vəzifə olmalıdır;

- İxrac olunan amtələrdə əmək tutumunun artırılmasına çalışılmalıdır;

- Əlkələr daxili bazarın qorunması ilə yanaşı, xarici ticarətin daim liberallaşdırılmasına çalışmalıdır;

- İxrac olunan amtələrin beynəlxalq rəqabət qabiliyyətinin artırılması daim diqqət mərkəzində olmalıdır və s.

6.2. İxrac potensialının tənzimlənməsinin qanunvericilik bazası və onun təkmilləşdirilməsi

İxrac potensialının tənzimlənməsində başlıca məqsəd milli iqtisadiyatin davamlı inkişafının təmin və makroiqtisadi sabitliyin qorunub saxlanmasıdır. Digər tərəfdən də ixrac potensialının yüksəldilməsi, ondan milli iqtisadiyyatın inkişafı üçün səmərəli istifadə edilməsi üçün makroiqtisadi sabitlik və davamlı inkişaf asas şərtlər kimi çıxış edir. Bir sözə, bu iki amil bir-biri ilə qarşılıqlı əlaqədədirlər. Buna görə də ixrac potensialının tənzimlənməsi məsələlərindən bəhs edərək makroiqtisadi inkişaf göstəricilərinin öyrənilməsi və iqtisadi inkişaf xüsusiyyətlərinin, milli iqtisadiyyatda müşahidə edilən tendensiyaların tədqiqi zəruri görünür.

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının ixracat potensialından səmərəli istifadə edilməsi haqqında» 13 avqust 1992-ci il tarixli Fərmanı bəhs etdiyimiz qanunvericilik bazasının formalasdırılması istiqamətində atlmış ilk addım kimi qiymətləndirilir bilsər. Fərmandı xarici iqtisadi fəaliyyətdə lazımi intizam və qayda yaratmaq və Azərbaycan Respublikasının Vahid Valyuta Fonduñun doldurululmasını sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikasının ixracat potensialından istifadə edilməsinin qaydaları müəyyən edilmişdir. Bu sənəd müstəqillik əldə etdikdən sonra Azərbaycan xarici-iqtisadi əlaqələrinin əlkin formalaşma mərhələsində şəhəriyyat kəsb edirdi və xarici ticarət əlaqələrinin qurulmasında və tənzimlənməsində müvafiq dövlət orqanları arasında vəziət bölgüsünü müəyyən edirdi. Lakin sonrakı illərdə ölkədə iqtisadi inkişaf təmin edilmiş, bazar münasibatlərinin daha geniş şəkildə formalaşmağa başlaması, dünya iqtisadiyyatına integrasiya proseslərinə start verilmiş belə qanunvericiliğin bac-bazının daha da mükəmməlləşdirilməsini, müsait tələblərə uyğunlaşdırılmasını tələb edirdi. Bu həxmədan 1995-1997-ci illərdə qəbul edilmiş bəzi normativ-hüquqi aktlar xüsusi şəhəriyyat kəsb etmişdir.

28 mart 1995-ci ildə qəbul edilmiş «İxracat vergisi haqqında» Azərbaycan Respublikasının Qanunu ixrac potensialının tarif tənzimlənməsi istiqamətində mühüm bir sənəd olmuşdur. Qanunda ixracat vergisinin vergütümlə obyekti kimi Azərbaycan Respublikasında istehsal edilmiş strateji məhsulun kontrakt qiyməti ilə (ixrac xərələri çıxılmaqla) respublikadaxili müəssisə topdansatış qiymətinin arasındakı fərq qəbul edilmişdir.

Qanunda Azərbaycan Respublikasında xarici xammaldan emal və istehsal edilmiş məhsulü ixrac edən, həmçinin xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərin özlərinin istehsal etdikləri strateji məhsullar üzrə ixracat vergisini ödəməkdən azad olduğu göstərilmişdir. Vergi tutulan strateji məhsulların siyahısı və vergi dərəcələrinin müvafiq iera hakimiyyyəti organı tərəfindən müəyyənləşdirilməsi və ixracat vergisinin

dərəcəsinin 70 faiz olması qeyd edilmişdir.

20 iyun 1995-ci ildə «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında daxili bazarın xarici bazarla səmərəli əlaqəsinə təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vəsiti olaraq gömrük tarifinin formalasdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sorhəndən keçən mallardan rüsum tutulması qaydalarını müəyyən edir.

Söyügedən Qanunda gömrük tariflərinin asas məqsədləri kimi aşağıdakılardır göstərilmişdir:

- Azərbaycan Respublikası üzrə idxlərin əmtəə strukturunu səməralılaşdırmaq;
- Azərbaycan Respublikası ərazisində malların gətirilməsi və çıxarılması, valyuta golirlərinin və xərclərinin olverişli nisbatını təmin etmək;
- valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük ərazisindən gətirilməsi və bu arzidən çıxarılması üzərində səmərəli nəzarət etmək;
- Azərbaycan Respublikasında malların istehsal və istehlak strukturunda mütərəqqi döyişikliklər üçün şərait yaratmaq;
- Azərbaycan Respublikasının iqtisadiyyatını xarici rəqabətin mənli təsirindən qorumaq;
- Azərbaycan Respublikası iqtisadiyyatının dönya təsərrüfatı ilə səmərəli integrasiyasına şərait yaratmaq.

Qanunda qeyd edilmişdir ki, ixrac gömrük rüsumlarının dərəcələri və onların tətbiq olunduğu malların siyahısı, həmçinin xarici iqtisadi tənzimlənmənin qeyri-tarif tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tərəfdən müəyyən olunur. Azərbaycan Respublikasının olverişli ticarət rejimi tətbiq etdiyi ölkələrin malları üçün ixrac gömrük rüsumları dərəcələrinin son həddi Azərbaycan Respublikasının Milli Məclisi tərəfdən təyin olunur.

Yerli istehsalın xarici rəqabətdən qorunması məqsədilə qanunda xüsusi rüsumların tətbiqi nəzərdə tutulmuş və onların aşağıdakı hallarda tətbiqi müəyyənləşdirilmişdir:

- mallar Azərbaycan Respublikası gömrük ərazisində bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vuran və ya ziyan vura biləcək kəmiyyətdə və şərtlərlə götürüldüyü təqdirdə müdafiə tədbiri kimi;
- digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafəyinə toxunan ayrı-seçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi.

Qanundaxili bazarın qorunmasına antidempinq rüsumlarının istibiqi də nəzərdə tutur. Belə rüsumlar idxlə olunan malların qiyməti Azərbaycan Respublikası gömrük ərazisindən gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduğunu və belə bir idxlə bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurdurduğu və ya bu hal istisna edilmədiyək, Azərbaycan Respublikasında onların istehsalının təklini və ya genişləndirilməsinə maneçilik tərəfdildikdə tətbiq edilir.

Yerli istehsalın maraqlarına xidmat edən rüsumlardan biri də kompensasiya rüsumlarıdır. Qanunda qeyd edilir ki, kompensasiya rüsumları Azərbaycan Respublikası gomrük arazisində götirilən malların istehsalı və ya ixracı zamani birbaşa və dolayı subsidiyalardan istifadə olunduqda və belə bir idxlə bə qobilden olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bu hal istisna edilmədiğə tətbiq edilir.

Fikrimizə, ixrac potensialının təzinişlənməsində Gomrük Qanunvericiliyinin nə dərəcədə xüsusi əhəmiyyət kəsb etdiyini şərh etməyə ehtiyac yoxdur. Həm yerli istehsalın qorunması, həm də ixracın stimullaşdırılmasına baxımdan sonmərlə Gomrük Qanunvericiliyi hökumətin bu sahədəki fəaliyyətinin başlıca alatıdır.

10 iyun 1997-ci il tarixli 311-IQ sayılı Qanuna əsasən təsdiq edilmiş Azərbaycan Respublikasının «Gomrük Məcəlləsi» ölkənin Gomrük Qanunvericiliyinin əsasını təşkil edir. Bu Macəlla gomrük işinin hüquqi, iqtisadi və təşkilatlı asaslarını müəyyən edir. Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasına, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatı ilə əlaqələrinin genişləndirməsinə, gomrük işi sahəsində təsərrüfat subyektlərinin, fiziki şəxslərin və dövlət orqanlarının hüquqlarının müdafiəsinin təmin olunmasına, onların öz vəzifələrinə yerinə yetirilmələrinə yönəlmədir.

Milli iqtisadiyyatın inkişafı və beynəlxalq iqtisadi integrasiya prosesləri dövlət gomrük sisteminin təkmilləşdirilməsini, onun müasir tələblərə uyğun şəkildə modernləşdirilməsini, gomrük işinin beynəlxalq standartlara uyğun aparılması və gomrük sisteminin ölkənin səsli-iqtisadi inkişafında rolunu daha da yüksəldilməsini əsas vazifa kimi qarşıya qoymuşdur.

Prezidentin 2007-ci il 1 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası gomrük sistemini 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqram» dövlətin gomrük siyasatında əhəmiyyətli bir addim kimi qiymətləndirilmişdir. Proqramda 2007-2011-ci illərdə gomrük sisteminin inkişafla uzaqlaşdırılması və modernləşdirilməsi ilə bağlı əsas vəziatlar, istiqamətlər və yerinə yetirilmələri olan tədbirlər öz əksini tapmışdır.

26 iyun 2004-cü ildə «İxrac nəzarəti haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu normativ aktda dövlət orqanları tərəfindən ixrac nəzarətinin həyata keçirilməsinin hüquqi əsasları və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nüvələrinin) Azərbaycan Respublikasının gomrük sərhədlərindən keçirilməsi qaydaları müəyyən edilmişdir.

Bir sırada dövlətlərlə xüsusilə də keçmiş sovet respblikaları ilə Azərbaycan hökuməti arasında sərbəst ticarət haqqında sazişlər imzalanmışdır. Bütün bu sazişlarda əsas məqsəd tərəfdən ölkələrin ixrac potensiallarından istifadənin yüksəldilməsi olmuşdur. Bunlara misal olaraq aşağıdakılardı göstərə bilərik.

Sərbəst ticarət haqqında Azərbaycan Respublikası hökuməti və

Moldova Respublikası hökuməti arasında Saziş 16 aprel 1996-ci il tarixli 300 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Sazişdə hər bir tərəf üçün aşağıdakı öhdəliklər nəzərdə tutulmuşdur:

- sazişin təsir dairəsinə düşən malları, bilavasitə və ya dolayı yolla, daxilda istehsal olunan, yaxud üçüncü ölkədən götirilən analogi mallara tətbiq edilən daxili vergi və rüsumlardan yüksək vergi və rüsumlara cəlb etməyəcək;

- sazişin təsir dairəsinə düşən malların idxlə və ixracına münasibət-də, analogi halda eyni qəbildən olan daxili istehsal mallarına və ya üçüncü ölkədən galən mallara qarşı tətbiq edilməyən, hər hansı bir xüsusi məhdudlaşma və ya talab yeritməyəcək;

- saziş imzalayan ölkədən galən malların anbara vurulmasına, yük-lənməsinə, saxlanmasına, daşınmasına, həmçinin onlar üçün ödənclərə və ödəcə köçürmələrinə analogi halda öz mallarına və ya üçüncü ölkədən götirilən mallara tətbiq olunanlardan fərqli qaydalar tətbiq etməyəcək və s.

Əvvəlki paragraflarda qeyd etdiyimiz kimi, ixrac potensialından istifadədə xüsusi iqtisadi zonaların yaradılmasının böyük əhəmiyyəti vardır.

Azərbaycan Respublikası Prezidenti 6 mart 2007-ci ildə «Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında» Fərman imzalamışdır. Bu Fərmandan irəli galən məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirinin 2007-ci il 27 mart tarixli 141 nömrəli əmriinə əsasən yaradılmış komissiya və işçi qrup tərəfindən aşağıdakı layihələrin hazırlanması üzrində işlər aparılmışdır:

- «Xüsusi iqtisadi zonalar haqqında» Azərbaycan Respublikasının Qanunu;

- xüsusi iqtisadi zonaların yaradılmasının prioritet istiqamətlərinə dair təkliflər;

- müvafiq xüsusi iqtisadi zonalar barədə əsasnamə;

- xüsusi iqtisadi zonallarda güzəştli vergi və gomrük rejimi, vallyuta tənzimlənməsi barədə təkliflər;

- xüsusi iqtisadi zonaların hüdüdlarında gomrük nəzarətinin, gomrük məntəqələrinin fəaliyyətinin, malların sənədləşdirilməsinin, məqaliyyat vəsaitlərinin və fiziki şəxslərin buraxılma rejiminin sadələşdirilmiş qaydaları.

Nazirlik tərəfindən xüsusi iqtisadi zona olacaq «sənəye şəhərciyi» layihəsi hazırlanmışdır. Beynəlxalq təşkilatların dəstəyi ilə şəhərciyin ilkin texniki-iqtisadi əsaslandırılması həyata keçirilmiş, onun yaradılması və fəaliyyətinin müümən məqamları üzrə sorğuları və iqtisadi təhliləri ahədən marketing tədqiqatı aparılmışdır. Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) dəstəyi ilə şəhərciyin infrastrukturunun yaradılmasının işçi layihələrinin hazırlanması bu istiqamətdə novbat uğurlu addim olmuşdur. Bu layihə cari vəsətində hazırlanmış işçi layihələr Turkeyin KOSGB təşkilatında ekspertizadan keçmişdir. 2007-ci il 10 iyun tarixinədə İqtisadi İnkişaf Nazirliyi ilə TİKA arasında əməkdaşlıq cari vəsətində

hayata geçirilən Azərbaycanda ilk Sənaye şəhərciyinin yaradılmasına dəstək layihəsinin nüatalarının təqdimatı olmuşdur.

Tədqiqatlar göstərir ki, sərbəst iqtisad zonaların qanunvericilik bazasının formallaşdırılması və onun təkmilləşdirilməsi hazırkı dövrdə aktuallığı artmış məsələlərdən biridir. Qanunvericilik bazasının mükməmmal olması yaradılacaq sərbəst zonalarda, sənaye şəhərciklərdə istehsalın daha sürəti artırıma, ixrac potensialının yüksəlməsinə yardım edə bilər.

Sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əvərmişliyinin daha da artırılması və sahibkarlıq fəaliyyətinə başlama prosedürlarının sadələşdirilməsi üçün zoruri tədbirlərin görülməsi məqsədi ilə «Sahibkarlıq fəaliyyəti subyektlərinin «bir pəncərə» prinsipini üzrə təskilinin təmin edilməsi tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 25 oktyabr tarixli Sərəncamı imzalanmışdır. Bundan sonra, 2007-ci il 18 dekabr tarixdə isə sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının «bir pəncərə» prinsipinə uyğun təşkilini təmin etmək məqsədi ilə «Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının «bir pəncərə» prinsipini üzrə təşkilinin təmin edilməsinə dair əlavə tədbirlər barədə» Prezident Sərəncamı olmuşdur.

Azərbaycan Prezidentinin 11 noyabr 2008-ci il tarixli Fərmanı ölkənin ixrac potensialının tənzimlənməsinə sahəndə mühüm bir sənədənə çevrilmişdir. Bu Fərmandan nəzərdə tutulanlara əsasən, 1 yanvar 2009-cu ildən etibarən respublikamızın dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən məllərin və naqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinə tətbiq olunmalıdır. Bu prinsip üzrə vahid dövlət orqanının salahiyyətləri Dövlət Gəmər Komitəsinə həvalə olunmuşdur.

Qeyd edək ki, bundan əvvəl vergi sistemində və sahibkarlıqla məşğul olmaq istəyən fiziki və hüquqi şəxslərin qeydiyyatı məsələsində «bir pəncərə» prinsipinin tətbiqi özünü praktiki baxımdan doğrultmuş və böyük səmərə vermİŞdir. Bu baxımdan ekspertlər - sərhəd keçidi məntəqələrində bəsi sistem tətbiqinə də müsbət nəticə verəcəyini proqnozlaşdırırlar.

Iqtisadi inkişaf Nazirliyi tərəfindən «Azərbaycan Respublikasının Antiumlusar Məcəlləsinin», «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu»nın layihələri hazırlanmış və bu sənədlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunmuşdur. Hazırda Milli Məclisdə qanun layihələrinin qəbulu üçün muzakirələr aparılır. Bundan başqa, nazirlik tərəfindən «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı Dövlət Programı» layihəsi da hazırlanmışdır. Bu sənəddə sahibkarlığın inkişafına dövlət dəstçiyinin formə və üsulları müəyyən edilmişdir. Nazirliyin məlumatında qeyd edilir: «Layihədə sahibkarlığın dövlət tənzimlənmə mexanizmlərinin təkmilləşdirilməsi, infrastruktur təminatı səviyyəsinin yüksəldilməsi və sahibkarlığın dəstəklənməsi modellərinin tətbiqi, sahibkarlığın informasiya, məsləhət təminatı səviyyəsinin yüksəldilməsi və

kadr hazırlığının təkmilləşdirilməsi, sahibkarlığın maliyyə təminatının yaxşılaşdırılması, dövlət-sahibkar münasibatlarının inkişafı və sahibkarların hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlığın ixrac potensialının gücləndirilməsi üzrə tədbirləri nəzərdə tutulub».

6.3.Milli iqtisadiyyatın inkişafı və ixrac potensialından səmərəli istifadədə onun əhəmiyyəti

İxrac potensialının tənzimlənməsində başlıca məqsəd milli iqtisadiyyatın davamlı inkişafının təminini və makroiqtisadi sabitliyin qorunub saxlanmasıdır. Digər tərəfdən də ixrac potensialının yüksəldilməsi, ondan milli iqtisadiyyatın inkişafı üçün səmərəli istifadə edilməsi üçün makroiqtisadi sabitlik və davamlı inkişaf əsas şərtlər kimi çıxış edir. Bir sözü, bu iki amil bir-biri ilə qarşılıqlı əlaqədardır. Buna görə də ixrac potensialının tənzimlənməsi məsələlərindən bəhs edərkən makroiqtisadi inkişaf göstəricilərinin öyrənilməsi və iqtisadi inkişaf xüsusiyyətlərinin, milli iqtisadiyyatda müsəhidi edilən tendensiyaların tədqiqi zoruri görünür.

1990-ci illərin ortalarından başlayaraq milli iqtisadiyyatda əldə edilmiş sabitlik sonrakı illərdə makroiqtisadi inkişafın əsasına çevrilmişdir. Ölkəyə xarici investisiyaların cəlb edilməsi, xarici-iqtisadi əlaqələrin qurulması, maliyyə sabitliyinin təminini və digər bu kimi amillər nəticə etibarilə 1997-ci ildə başlayaraq özünü əsas makroiqtisadi əməkdaşlıqların ümumdaşı möhsulun artımında göstərmüşdür. Hətta indi Azərbaycan iqtisadi artım sərütüne görə dünya ölkələri arasında ən sıralarda durur. Xüsusilə də, 2006-ci ildə ÜDM-in 34,5 %-lik, 2007-ci ildə isə 25,0 faizlik artımı daha diqqətəlayiq olmuşdur. Nefi sektorunda əldə edilmiş nəqliyyatçılar, bu sektordan qazanılan gelirlər hesabına iri investisiya läyihələrinin reallaşdırılması, Dövlət büdcəsi gelirlərinin son bir neçə il ərzində 2 dəfəyə qədər artması, xarici iqtisadi əlaqələrin genişləndiriləsi, hökumətin regionları inkişafına dəha ciddi diqqət yetirərk bir sira programların icrasına başlaması və digər bu kimi amillər sürətli iqtisadi inkişafın əsasına çevrilmişdir. 1995-2007-ci illər ərzində ölkədə istehsal olunan ÜDM-in adambasdıcı döşən dayarı 282 manatdan 2980 manata qədər yüksəlmüşdür. Cədvəl 1.1.-ə diqqət yetirək, bu pozitiv dinamika dəha aydın şəkildə görünür.

Təhlilər göstərir ki, milli iqtisadiyyatda inkişaf proseslərinin sürətlənməsi iqtisadi sahələrin ixrac potensiallarından istifadə imkanlarını da yüksəltmişdir. Lakin bununla yanaşı, bir sira strateji sahələrin ixrac potensialının tənzimlənməsinə dəha böyük zorurət yaranmışdır.

Cədvəl 1
Azərbaycan Respublikasında ÜDM-in 1995-2007-ci illər üzrə artım dinamikası

İllər	Milyon manat	Milyon ABŞ dolları	Dinamika	Adambəyına	
				manat	\$
1995	2133.8	2415.2	88,2	282.1	319.3
1996	2732.6	3180.8	101,3	357.5	416.1
1997	3158.3	3960.7	105,8	409.2	513.2
1998	3440.6	4446.4	110,0	441.5	570.6
1999	3775.1	4583.7	107,4	480.1	582.9
2000	4718.1	5272.8	111,1	595.1	665.1
2001	5315.6	5707.7	109,9	665.2	714.3
2002	6062.5	6235.9	110,6	752.9	774.4
2003	7146.5	7276.0	111,2	880.8	896.8
2004	8530.2	8680.4	110,2	1042.0	1060.3
2005	12522.5	13238.7	126,4	1513.9	1600.4
2006	18746.2	20983.0	134,5	2241.1	2508.5
2007	25228.1	29399.9	125,0	2980.9	3473.9

Qeyd: Cədvəl DSK-nin və İİN-in hesabatları əsasında hazırlanmışdır

Iqtisadi inkişaf Nazirliyinin hazırladığı «Azərbaycan Respublikasının 2008-ci il və galon 3 il üzrə iqtisadi-sosial inkişaf Konsepsiyası və Proqnoz Göstəriciləri» adlı sonadək yaxın üç ildə əsas makroiqtisadi göstərici olan ÜDM-dən daha ciddi artımların müşahidə ediləcəyi proqnozlaşdırılmışdır. Bu inkişaf prosesləri əsasən aşağıdakı amillərlər izah edilir:

- real sektorda, xüsusi ilə də, neft sektorunda istehsalın fiziki həcmindən xeyli artması;
- neft və neft məhsulları üzrə ixracın həcminin və dünya bazarlarından neftin qiymətinin artması;
- iqtisadi siyasetdə məcmü tələbin stimullaşdırılmasına üstünlük verilməsi;
- ölkədə, xüsusi şəhər, daxili mənbələr hesabına investisiya fəallığının yüksəldiləməsi və sahibkarlığın inkişafının sürətlənməsi.

Məlum olduğu kimi, Azərbaycanda dövlətin iqtisadi siyasetinin əsas prioritətindən biri kimi qeyri-neft sektorlarının inkişaf etdirilməsi, regionların inkişafına nail olunması göstərilmişdir. Bu baxımdan ölkənin agrar sektoru xüsusi dəqiqət çəlb edir. Bu sektor, həm də böyük ixrac potensialı malikdir və bu potensialdan istifadənin yüksəldilməsi uzun illərdür ki, qarşıda duran aktual məsələlərdən biridir.

ÜDM-in sahələr üzrə strukturuna diqqət yetirsək, görərik ki, kənd təsərrüfatının buradakı çəkisi 2000-ci ildəki 15,9 faizdən 2007-ci ildə 5,9 faiza enmişdir. Düzdür, bu dəha çox neft sektorun ÜDM-dəki çəkisinin durmadan artması və 27,6 faizdən 52,8 faiza çatması ilə izah edilə bilər. Amma nəzərə almaq lazımdır ki, kənd təsərrüfatının qeyri-neft sektorundakı çəkisi də bu illər ərzində 2 dəfədən çox azalmışdır. Bununla

yanaşı, son bir neçə ildə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kəndli fermər təsərrüfatlarına, müxtəlif sahibkarlıq subyektlərinə dövlət dəstəyinin yüksəldiyi müşahidə olunur. Bu tədbirlərin kompleks şəkildə davamlı olaraq hayatı keçirilməsi aqrar bölmənin ixrac potensialından istifadənin yüksəldilməsində müstəsnə rol oynaya bilər.

Cədvəl 2

Azərbaycan Respublikasında ÜDM-in iqtisadi fəaliyyəti növürləri üzrə strukturu 1995-2007-ci illər

	2000	2002	2003	2004	2005	2006	2007
Cəmi	100	100	100	100	100	100	100
Kənd təsərrüfatı, ovçuluq və meşəçilik	15,9	13,8	12,2	10,8	9,0	6,7	5,9
Balıqçılıq	0,2	0,2	0,2	0,2	0,2	0,4	0,3
Sənaye - cəmi	36	37,4	37,2	38,3	47,5	57,3	59,1
Mədənşəxarma sənayesi və karxanalaların işlənməsi	27,6	28,9	27,5	29,0	39,4	50,9	52,9
o cümlədən							
Xam neft və təbii qaz hasilatı, neft və qaz hasilatı ilə əlaqədar xidmətlər	27,6	28,8	27,5	28,9	39,3	50,8	52,8
Emal sənayesi	5,3	7,4	8,6	8,3	7,2	5,8	5,3
Elektrik enerjisi, qaz və su təchizatı	3,1	1,1	1,1	1,0	0,9	0,6	0,9
Ticarət, ictihad işçə, mehmanxanalar	6,5	8,7	11,2	12,5	10	7,7	7,1
Ticarət, ictihad işçə, mehmanxanalar	6,7	7,9	7,6	7,7	6,9	5,9	5,9
Nəqliyyat, anbar təsərrüfatı və rəhbərlik	12	9,8	10	9,5	8,1	6,6	6,0
Sosial və qeyri-formal xidmətlər	16,5	14,2	13,8	13,8	10,6	9,9	8,4
Xalis vergilər	6,2	8	7,8	7,2	7,7	5,5	7,3

Qeyd: Cədvəl DSK-nin məlumatları əsasında hazırlanmışdır

Ölkə Prezidentinin rəhbərliyi ilə hayatı keçirilən uğurlu iqtisadi siyaset 2007-ci ildə də okomızın davamlı dinamik inkişafını şərtləndirmiş, dövlətimizin siyasi və iqtisadi qurğularının artması, xalqın rifah halının yaxşılaşdırılması, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, hayatı keçirilmiş işlərin, əldə edilmiş nəqliyyatların həcmi baxımdan diqqətləyişmişdir. ÜDM-in istehsalı 2007-ci ildə də yüksək olmuş və 25,2 milyard manata çatmışdır ki, bu da 2006-ci ilə müqayisədə, 25,0 faiz saviyyəsində real artım deməkdir. İl ərzində ÜDM-in adambəyına düşən həcmi 23,6 faiz artaraq 2 981,0 manata, yaxud 3 473,9 ABŞ dollarına çatmışdır və bu göstəriciye görə ölkəmiz dünya ölkələri sırasındaki mövqeyini xeyli yaxşılaşdırılmışdır. Iqtisadi inkişaf Nazirliyinin (İN) hesabatında

qeyd edilir ki, 2007-ci ildə qeyri-neft sektorunu üzrə artım 11 faiz təşkil etmiş, ümumilikdə son 4 ildə olka iqtisadiyyatı toxunmın 2 dəfə, qeyri-neft sektor 1,8 dəfə artmışdır. 2007-ci ildə 2003-cü illə müqayisədə, dövlət investisiya qoyulğunun həcmi 20 daşdan çox artmışdır. İqtisadiyyatda muşahidə olunan sıçrayış artım 2007-ci ilin dövləti və icmal budeçələrinin göstəricilərindən də özünü aydın şəkildə bürüzə vermişdir. 2003-cü illə müqayisədə, 2007-ci ildə Dövlət budeçəsinin cari xərcləri üzrə sohiyyə xərcləri 4,7 dəfə, kənd təsərrüfatı xərcləri 4,6 dəfə, mədəniyyət, inceəsənət, bədən tərbiyəsi və idman xərcləri 3,1 dəfə, təhsil xərcləri 3,1 dəfə, sosial müdafiə və sosial təminat xərcləri 2,8 dəfə, mənzil-kommunal təsərrüfatı xərcləri 3,1 dəfə artmışdır.

Övvəldə qeyd etdiyimiz kimi, kənd təsərrüfatı sahəsində dövlət dəstəyinin gücləndirilməsi müşahidə edilir. Prezidentin Sərəncamına əsasən 2007-ci ilin Dövlət budeçəsində 80,0 milyon manat vəsaitin ayrılması hesabına, həmin ildə 598,8 min nəfər fiziki və 12 hüquqi şəxslərə əkin sahəsinin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına, mineral gubrələrin guzəştə satılmasına, bugda istehsalçılarına sapılan hər hektar sahaya görə 40 manat yardımın verilmişdir. Bu məqsədə 68,9 milyon manat vəsait sərf olunmuşdur. Tədqiqatlar göstərmisdir ki, belə yardımının nəticəsi olaraq əvvəlki ilə nisbətən kənd təsərrüfatı məhsulları üzrə butovlukda əkilən sahə 2,0 min hektar, payızlıq taxıl və bugda sahələri isə 261 min hektar artmışdır.

HİN-in malumatına görə, sahibkarlığın, o cumlədən aqrar sektorda sahibkarlığın inkişafına dövlət qayğısı 2007-ci ildə daha da artırılmış, fermər təsərrufatlarına mikrokreditlərin verilməsi, lizing xidmətinin göstərilməsi istiqamətində mühüm addımlar atılmışdır. «Aqrrolizing» ASC üçün nəzərdə tutulmuş 40,0 milyon manat, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə nəzərdə tutulmuş 5,0 milyon manat vəsaitlərin təyinatı üzrə istifadəsi təmin edilmişdir.

Son illər aqrar sektorda fəaliyyət göstərən fermerlərə və sahibkarlara dövlət dəstəyi gücləndirilməkdə davam etmişdir. Bu da öz növbəsinde kənd təsərrüfatı məhsullarının, aqrar sanaye məhsullarının istehsalını və həm də ixracına müsbət təsir göstərməsidir. Belə dəstək tədbirlərinə misal olaraq bir sıra konkret faktlar göstərə bilərik: «Kənd təsərrüfatı məhsulları istehsalı ilə möşgül olan hüquqi şəxslər mənşət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini, fiziki şəxslər isə əlavə dəyər vergisini və əmlak vergisini odəməkdən azad ediliblər». Azərbaycan Respublikası Prezidentinin «Aqrar bolmada lizingin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» 2004-cü il 23 oktyabr tarixli Sərəncamına uyğun olaraq aqrar bolmanın müasir texnika ilə təchizatının mükəmməlləşdirilməsi məqsədilə «Aqrrolizing» ASC yaradılmış, beş ilə qaytarmaq şartlı kənd təsərrüfatı texnikalarının alınıb lizingə verilməsi üçün 2005-

ildən başlayaraq Dövlət budeçəsindən iri məbləğdə vəsaitlər ayrılmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılara zoruri aqrokimyavi xidmətlərin göstəriləməsi üçün bu sahmdar cəmiyyətinin tərkibində 61 rayonda təsərrüfat hesablı Aqroservis filialları yaradılmış və onların texniki ilə təchiz olunması sahəsində tədbirlər həyata keçirilməkdədir. ASC-nin məlumatına görə, «2005-2006-ci illərdə ölkəyə sahmdar cəmiyyət tərəfindən gətirilmiş kənd təsərrüfatı texnikalarından 270 adət taxiliyən kombayn, 486 adət traktor, 11 adət mini-traktor, 19 adət ekskavator-buldozer və 1061 adət kotan və muxtalif kənd təsərrüfatı təyinatlı qoşular rayon Aqroservis filiallarının və ayrı-ayrı şəxslərin istifadəsinə verilmişdir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2007-ci il tarixli Qərarı ilə «Buğda istehsalçılarının maddi marağının artırılması və bugda istehsalçılarının stimulanslaşdırılması məqsədilə Dövlət budeçəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları» təsdiq edilmişdir ki, bu əsasən, bugda istehsalçılara məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağının və mineral gubrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur və bu ətan illər arzında həyata keçirilməkdədir.

Cədvəl 3

Kənd təsərrüfatı məhsulları istehsalı, 2000-2007-ci illər (mln. manat.)

	2000	2002	2003	2004	2005	2006	2007
Bütün təsərrüfat kateqoriyaları	1060,7	1270,5	1366,5	1476,6	1732,1	1969,7	2318,3
Dinamika	-	119,7	107,5	108,0	117,0	113,7	117,7
	o cümlədən						
bitkiçilik	617,7	774,1	807	874,8	988,2	1124,3	1303,1
heyvandarlıq	443	496,4	559,5	601,8	743,9	845,4	1015,2
Kənd təsərrüfatı müəssisələri	23,9	22,8	41,6	63,2	68,9	63,6	98,8
	o cümlədən						
bitkiçilik	17,8	11	10,3	13,0	14	15,9	17,7
heyvandarlıq	6,1	11,8	31,3	50,2	54,9	47,7	81,1
Ferdi sahibkarlar, aidi, kəndli və ev təsərrüfatları	1036,8	1247,7	1324,9	1413,4	1663,2	1906,1	2219,5
	o cümlədən						
bitkiçilik	599,9	763,1	796,7	861,8	974,2	1108,4	1285,4
heyvandarlıq	436,9	484,6	528,2	551,6	689	797,7	934,1

Qeyd: Cədvəl DSK-nin məlumatları əsasında hazırlanmışdır

Hökumətin iqtisadi siyasətində aqrar bölmənin inkişaf prioritətləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

- torpaq və su ehtiyatlarından səməralı istifadənin təminini;
- kənd təsərrüfatında suvarma və meliorasiya təminatının bərpası;
- aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi;

- aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafının dəstəklənməsi;
- rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması;
- aqrar bölmənin maliyyə vəziyyətinin yaxşılaşdırılması;
- aqrar bölmənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi;
- aqrar bölmənin elmi-metodiki təminatının və kadrlar hazırlığı sistemini təkmilləşdirilməsi.

Proqnozlara görə, 2008-2011-ci illərdə aqrar bölmədə məhsul istehsalı 40 faizə qədər arta bilər və eyni göstərici ixracda da öz aksını tapa bilər. Şəkil 1-də aqrar məhsulların faktiki və proqnoz göstəricilərinin müqayisəli dinamikası təqdim edilmişdir.

Iştirakçı bölmənin, itəsən də digər sahələrin ixrac potensialının yüksəldilməsində və ondan milli iqtisadiyyatın inkişafı üçün səmərəli istifadə edilməsində özəl bölmənin, xüsusi mülkiyyətə əsaslanan sahibkarlığın rolu xüsusilə vürgulanmalıdır. Nəzərdə almalıyı ki, qeyri-neft sektor üzrə ixrac əsasən özəl bölmə hesabına formallaşır. Bu baxımdan müasir iqtisadi proseslər şəraitində dövlətin sahibkarlığa dəstəyi xüsusi əhəmiyyətə malikdir.

«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Programının (2004-2008-ci illər) qəbulundan və həmin Programda nəzərdə tutulan tədbirlərin reallaşdırıldığı bu illər ərzində ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı natiçindən özəl sektora maraq xeyli artmışdır. Məsələn, 2007-ci ildə ÜDM-in strukturunda özəl bölmənin payı əvvəlki illərə nisbətən xeyli artaraq 84 faiza çatmış, son dörd il ərzində açılmış yeni iş yerlərinin də 85 faizindən çoxu özəl sektorun payına düşmüşdür. Dövlət büdcəsi gəlirlərinin də böyük hissəsi bu sektorda formallaşır.

Respublikamızın ixrac potensialının artmasında son illər sanaye sahəsində alda edilmiş nailiyətlər, inkişaf prosesləri də xüsusi rola malikdir. 2002-2007-ci illər ərzində ölkədə sənaye məhsulu istehsalının həcmi 4020 milyon manatdan 20277 milyon manata yüksəlmüşdür. Sənaye istehsalının mədənşəxarına və emal sanayeleri kimi qruplaşdırısaq, görərik ki, son illər birincinin ümumi sənaye məhsulu istehsalında çökəsi durmadan artmışdır. Bu, əsasən nefi sektorundan hasilatın artımı ilə bağlıdır. Amma bununa yaxşı, emal sanayesində də inkişaf prosesləri müşahidə edilmişdir. 2002-2007-ci illər ərzində emal sanayesi məhsulu istehsalı 2002 mln. manatdan 14631 mln. manata çatmışdır. Bu sektorda məhsul istehsalı 2005-ci ildə 16 %, 2006-ci ildə 6,9 %, 2007-ci ildə isə 7,3 % artmışdır. Emal sanayesinin daha sürətli artım müşahidə olunan sahələri bunlardır: dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı, oduncaqların emalı və əgəcədən məmulatların istehsalı, sellüloz-kağız istehsalı; naşriyyat işi, maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı, rezin və plastik kütłə məmulatlarının istehsalı.

Sənayenin əsas göstəriciləri, 2002-2007-ci illər

	2002	2003	2004	2005	2006	2007
Sənaye məhsudu (mln. man.)	4019.	4982.	5961.	9290.	15509	20277
Dinamika (%)	5	1	4	5	4	4
Sənaye miassisələrinin sayı	2357	2421	2439	2571	2664	2729
Mədənşəxarına sənayesi məhsulu (mln. man.)	2002	2346.	2958	5672	10565	14630
Sənayedə xüsusi çökəsi	55,6	52,5	50,7	55,2	61,0	68,0
Emal sanayesi məhsulu (mln. man.)	1664	2220	2543	3074	4312	4440,
Sənayedə xüsusi çökəsi (%)	29,9	31,5	34,2	32,8	29,0	24,9
Elektrik enerjisi, qaz və suyun istehsalı və bələdiyyələrindən	353	415,5	459,8	543,7	631,3	1206.
Sənayedə xüsusi çökəsi (%)	14,5	16,0	15,1	12,0	10,0	7,1

Qeyd: Cədvəl DSK-nin məlumatları asasında hazırlanmışdır

Müxtəlif dövlət programlarının, sosial-iqtisadi inkişaf konsepsiyanının təhlili göstərir ki, Azərbaycanda dövlətin iqtisadi siyasetində növbəti illər ərzində sənayenin inkişaf prioritətləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

- sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
- sənaye strukturunun seçilmiş inkişaf istiqamətlərinə uyğun olaraq yenidən qurulması və onun investisiya tələblərinə uyğunlaşdırılması;
- dövlət mülkiyyətində olan və ya sahmlərin nəzarət zərflə dövlətə məxsus olan sonayə miassisələrinin sağlamlaşdırılması;
- istehsalın texnoloji cəhətdən yenidən qurulması;
- investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması;
 - güzəştli büdcə vasiti hesabına sənayenin inkişafının dəstəklənməsi;
 - vergi və gömrük siyasetinin təkmilləşdirilməsi, ixracın dəstəklənməsi və daxili bazarın qorunması;
 - ixitsəsi işçi qüvvəsinin hazırlanması;
 - sənaye şəhəreiklərinin yaradılması ilə rəqibətə davamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi;
 - ixrac yönümlü istehsallarının yaradılmasının təşviqi və bu sayədə regional və dünya iqtisadiyyatına integrasiyanın gücləndirilməsi;
 - dönyada mövcud olan elmi-texniki innovasiya proseslərinin qoşulması və s.

Qeyd etmək lazımdır ki, son dörd ildə ölkə üzrə yaradılmış yeni miassisələrin 60 faizi paytaxtın payına düşüb. Bu da heç şübhəsiz ki, iqtisadi inkişafın bir mərkəzdə tomarkulşusunun təzahürüdür. Məhz bu na görədir ki, Azərbaycan hökuməti iqtisadi sahədəki siyasetinin prioritetlərindən biri kimi ölkə regionlarının inkişaf etdirilməsini müəyyənləş-

dirmiştir. 2004-2008-ci illərdə icra edilmiş «Azərbaycan Respublikası regionlarının səsial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı» da bu məqsədə xidmət etmişdir. Tədqiqatlar göstərir ki, Proqramın icrası və onun çərçivəsində regionlarda coxsaylı müəssisələrin yaradılmasına, inkişafına dəstək verilmesi, regionlarda infrastrukturun inkişaf etdirilməsi ixrac potensialından səmərəli istifadə üçün geniş imkanlar açmışdır. İHN-in sonadında sözü gedən Dövlət Proqramının icrası və onun nöticələri bəla qiyamətləndirilmiştir: «Dövlət Proqramının icrası dövründə sonnaya sahəsində asas məqsədlərdən biri olaraq regionlardakı sənaye müəssisələrinin fəaliyətinin bərpası, yeni müəssisələrin yaradılması, eləcə də kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin istehsal imkanlarının artırılmasına xüsusi diqqət yetirilmişdir. Ölkə Başçısının regionlara səfərləri bu prosesdən da surətləndirmiş, yerli və xarici sahibkarların iğizgər fəaliyətinin artması ilə müşahidə olunmuşdur. «Proqramın» icrası muddatında regionlarda mövəud təbii və əmək potensialından səmərəli istifadə məqsədilə onlarla yeni istehsal və emal müəssisələri yaradılmışdır ki, bu da yerli əhalinin məşğulluluğunun və olkədə dinamik inkişafın təmin edilməsində asas inkişaf göstəricilərindən kimi kimi qiyamətləndirilmiştir. Dövlət Proqramının qəbulundan keçən dövr ərzində qeyri-neft sektorunun dinamik inkişafı və regionların iqtisadi potensialından səmərəli istifadə edilməsinə yönəldilmiş tədbirlər həyata keçirilmiş, səsial-mədəni infrastruktur obyektləri yenidən qurulmuş, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin yüksəldiləsi istiqamətində mühüm nailiyyətlər olda edilmişdir».

Regionlarda yaradılmış və ölkənin ixrac potensialının yüksəldiləməsində xüsusi rol oynayan müəssisələrdən bir neçəsinin iqtisadi göstəricilərinə aşağıda diqqət yetirilmişdir. Fikrimizə, belə müəssisələrinin fəaliyətinin genişləndirilməsi, onların beynəlxalq bazarlarda rəqabətədavamlı məhsul istehsal etmələrinə dövlət dəstəyinin göstərilməsi böyük səmərə verə bilər.

Aşağıda iqtisadi rayonunda qeyd edilən dövrə fəaliyyətə başlamış «Təm» Qida Sonəri Müəssisəsində 150 cəsiddən çox şirniyyat məhsulları istehsal edilir və müəssisənin gundəlik giyic 10 tondur. Burada 500 nəfərdən çox işçi çalışır. Müəssisənin yüksək keyfiyyətli məhsulları yerli tələbatı odəməklə yanaşı, ham də ixrac olunaraq bazarlara – Gürcüstan, Orta Asiya ölkələrinə da gəndərilir.

Sumqayıt şəhərində fəaliyyətə başlamış «Bismak» MMC Qida-Sənaye Kompleksi də bu qəbildən olan müəssisədir. 20-dək cəsiddə məhsul istehsal edən bu müəssisənin asas texnologiyaları Almaniyadan, Rusiyadan və Turkiyədən gətirilmiş və müasir avadanlıqlar quraşdırılmışdır. Kompleksdə dayırman, qənnadı fabriki, biskvit və makaron sexləri fəaliyyət göstərir. Burada sutkada 12 ton qənnadı məmələti, 3 ton vafli, 20 ton makaron istehsal olunur və galəcəkdə şokolad fabrikinin də

istifadəyə veriləməsi nəzərdə tutulmuşdur. Bu müəssisənin də məhsulları xarici ölkələrə ixrac olunur.

İxrac potensialı nəzərdən çarpacıq şəkildə artan və yeni bərpa edilmiş müəssisələrdən biri olan «Azərbaycan Aluminum» ASC-nin Sumqayıt «Aluminum» istehsalat sahəsi idir. Müəssisəyə xarici investisiyanın cəlb edilməsi noticəsində onun istehsal həcmi və ixracı bir-neçə dəfə artmış, burada oləvə 600 tis içi yeri yaradılmışdır.

Sumqayıt şəhərində 2003-cü ildən inşasına başlanan və yüksək keyfiyyətli polietilen boruların istehsal üçün nəzərdə tutulan «Dizayn-Genay Azərbaycan» Zavodu 2006-ci ilin oktyabrından işə başlamışdır. Müəssisənin istehsal edəcəyi məhsul çeşidlərinin böyük hissəsi ixrac üçün nəzərdə tutulub.

«Azkompozit» Boru İstehsalı Zavodu da 2006-ci ilin ikinci yarısından fəaliyyətə başlamışdır. Hazırda burada komponent maddələrdən gündə 500 metr boru istehsal edilir və galəcəkdə bu göstəriciin 1000 metrə çatdırılması nəzərdə tutulub. Müəssisədə ikiin mərhələdə boru istehsalı, galəcəkdə isə iki həcmli su, neft çənlərinin buraxılışına planlaşdırılır. İtaliya, İngiltərə və Fransadan gətirilmiş müasir avadanlıqların quraşdırıldığı bu müəssisədə istehsal olunan borulardan «Oğuz-Qəbələ-Bakı» su kamərinin, şəhərlərin daxili su və kanalizasiya xətlərinin eçkilisində istifadə edilər, daxili tələbat odənilədikdən sonra isə ixracə yonəldiləməsi məqsəd kimi qarşıya qoyulmuşdur.

Ölkə Prezidenti 2006-ci ildə Gəncə şəhərinə və Daşkəsan rayonuna səfər edərən «Daşkəsan Filizsəfləşdirmə» ASC-də olmuş və ona bu nəhəng müəssisənin «Daşkəsan» və «Gəncə» layihələri, galəcəkdə yaradılacaq zavodların planları təqdim edilmişdir. Bildirlmişdir ki, dünyada ABŞ-dan sonra bu tipi ikinci müəssisə Azərbaycanda olacaqdır. 5 min-dən çox insanın işlə təmin ediləcəyi bu müəssisə də ölkənin ixrac potensialında xüsusi əhəmiyyətə malikdir.

2005-ci ildən başlayaraq Qəbələ rayonunda «Gilan Holding»in tərkibində olan müəssisələr tərəfindən müxtəlif sahələri əhatə edən iki istehsal sahələri qurulmuşdur. Konserv zavodu, fındıq emalı və corak zavodları, tikinti materialları istehsal müəssisələri kompleksi, qum-qıçırqı zavodu və asfalt zavodu, körpük zavodu və digərlərini buna misal göstərmək olar.

Son illər regionlarda fəaliyyət göstərən müəssisələrdən inkişafı dəhaçox diqqəti cəlb edənlərdən biri də «Şəki-İpək» ASC-dir. Bu müəssisənin fəaliyyəti hesabına respublikanın baramaqlıq və pambıqçılıq rayonlarında 20 min nəfərə yaxın yerli sakin məvəsümü işlər cəlb edilir. Müəssisə əsasən ixrac təyinatıdır.

Məsləhətli rayonunda 1996-ci ildə fəaliyyətə başlamış «Emballwood» Mebel Fabrikında ildə 45 min dəst yüksəkkeyfiyyətli yumşaq və bark mebellər istehsal olunur. Bu məhsullar Rusiyaya, Gürcüstana və Orta

1995-2007-ci illərdə ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların strukturunu və dinamikası

		1995	1997	1999	2001	2003	2004	2005	2006	2007
Cəmi kapital qeydləşməsi	mln. Man.	480,6	1351,8	1293,8	1454,6	4249,2	5820,4	5769,9	6234,5	6774,8
	mln. dol.	544,0	1695,0	1571,0	1562,1	4326,4	5922,8	7118,3	7249,4	7584,0
	%	691,0	168,7	84,3	110,6	156,3	132,8	115,7	114,8	117,8
Daxili investisiyalar	mln. Man.	149,3	308,8	395,2	437,7	938,3	1324,0	2104,9	2736,1	4037,8
Xarici investisiyalar	mln. dol.	175,6	387,2	480,0	470,1	955,4	1347,3	2225,1	3096,7	4695,1
	%	423,9	115,3	110,9	95,1	168,2	141,1	159,0	130,9	130,7
	mln. Man.	331,4	1043,0	898,6	1016,9	3310,9	4496,4	4628,9	4154,1	2737,0
Dinamika	mln. dol.	368,4	1307,0	1090,2	1092,0	3371,0	4275,5	4893,2	4667,5	3182,6
	%	9,6d	195,5	76,3	119,0	146,5	130,4	106,9	89,7	89,1

Qeyd: Cədvəl DSK-nin məlumatları əsasında hazırlanmışdır

İxrac potensialından səməralı istifadədə və onun iqtisadi inkişaf istiqamətində tənzimlənməsində iqtisadiyyata qoyulan investisiyalar mühüm əhəmiyyətə malikdir. Bu investisiyaların bir hissəsi mövcud istehsal sahələrinin inkişafına, o cümlədən də bu sahələrdə ixracın artımı yönəldilir, onların əsas hissəsi yeni istehsal, xidmət və infrastruktur sahələrinin yaradılmasına istiqamətləndirilir. Bu da öz növbəsində, ölkədə real iqtisadi artımı şərtləndirmiş olur. Neft sektorunda əldə edilmiş nailiyətlər, neftin dünya bazarına çıxarılması nticəsində irihəcmli vəlyuta etibatlarının əldə edilməsi. Dövlət büdcəsi gölərlərinin sürəti artımı son illər ərzində dövlət investisiyalarının həcminin durmadan artmasını şartlaşdırıb, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, ölkədə makroiqtisadi maliyyə sabitliyinin möhkəmləndirilməsi xarici investisiyaların artımına, sahibkarlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması əsas növbəsində daxili əzəl investisiyaların artımı rəvayə vermişdir.

Cədvəl 5-də təqdim olunan göstəricilərin müqayisəli təhlili göstərir ki, 1995-2007-ci illərdə il ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 14 dəfə, o cümlədən daxili investisiyaların illik həcmi 27 dəfə, xarici investisiyaların isə 8,2 dəfə artmışdır. 2003-2004-cü illərdən başlayaraq bu sahada müşahidə edilən pozitiv tendensiyalardan biri daxili investisiyaların sürəti artımı və ümumi investisiyallardakı xüsusi çəkisini görə xarici investisiyaları üstələməsidir.

Rəsmi statistikaya əsasən, 2007-ci ildə ölkə iqtisadiyyatında əsas kapitala yoneləilmiş ümumi investisiyanın 3456,6 milyon manatı, yaxud 51,0 faizi neft sektorunun, 3318,2 milyon manatı, yaxud 49,0 faizi qeyri-neft sektorunun payına düşmüştür. 2006-ci ildə müqayisədə, qeyri-neft

Asiya respublikalarına ixrac edilir. Daha keyfiyyətli məhsul istehsal etmək üçün İtalya, Bolqarıstan, Ruminiya, Türkiyə kimi xarici ölkələrdən yarımfabrikatlar gətirilir. Müəssisə «ISO-9001» beynəlxalq keyfiyyət sertifikasi alımış, bir sırada beynəlxalq sərgilərin diplomuna layiq görülmüşdür.

2006-ci ildə İmishi Şəhər Zavodunun açılışı olmuşdur. Azərbaycanın ilk şəhər zavodları olan bu müəssisənin iş şəhərinə kənd təsərrüfatının digər sahələrinin də inkişafına, işsizliyin aradan qaldırılmasına böyük köməklilik göstərmişdir. Zavodda Türkiyə, Ukrayna, Çexiya, Polşa, Almaniya və İran müəssisələri də çalışırlar. Bu müəssisə həm ixrac potensialına görə, həm də regionda məşğulluğun artırılması baxımından ən strategi müəssisəyə çevrilmişdir.

2005-ci il aprelin 26-də Şamaxıda «Star Ltd» Televizor Zavodunun açılışı olmuşdur. Bu Türkiyə, Cənubi Koreya və Çin birgə müəssisəsidir. Müəssisədə müəsisi standartlara cavab verən muxtəlif ölçülü televizorlar istehsal edilir və bu məhsullar Ukrayna və Orta Asiya ölkələrinə ixrac olunur. «Star» Mərisə Avadanlığı Zavodunda isə il ərzində muxtəlif modellərdə 300 min ədəd kondisioner, 200 min ədəd muxtəlif ölçülü soyuducu və 150 min ədəd partalyunun hazırlanması istehsal edilmişdir.

Sübəhəsiz ki, belə nümunələri çoxaltımaq da olar. Cədvəl 1.5-dən göründüyü kimi, təkcə 2007-ci ildə açılmış müəssisələrin sayı 5 min keçmişdir. Ancaq bizi maraqlandıran əsas məsələ bu müəssisələrin ölkənin ixrac potensialının tənzimlənməsindəki roludur. Tədqiqatlar göstərir ki, ixracın artımında, onun diversifikasiyalasmasında, muxtəlif yeni sahələrdə ixrac potensialının formalasdırılmasında sahibkarlıq təşəbbüsələri on əsas amil kimi çıxış edir. Bu baxımdan da dövlətin ixrac potensialının tənzimləməsində belə sahibkarlıq təşəbbüsələrinə geniş meydən açması, investitorlara dəstək verəsi zaruri görünür.

Bəzən dəstəkdən biri hökumətin sahibkarlıq subsidiyalar verəməsi və güzəşti kredit xələrləni açmasıdır ki, son illərdə bu sahədə pozitiv meyişlər müşahidə edilir. İHN-nin hesabatına görə, 2002-2005-ci illər ərzində Nazirliyin tabeliyində olan Sahibkarlıq Komitəsi Fondunda sahibkarlıq subyektlərinə yardım məqsədə Dövlət budcosundan 74 milyon manat vəsait ayrılmışdır, 2007-ci ildə isə bu rəqəmə artaraq 80 milyon manata çatmışdır ki, bu da 2004-cü ilə müqayisədə, 4 dəfə, 2003-cü ildə müqayisədə, 7 dəfə, 2002-ci ildə müqayisədə, isə taxminan 30 dəfə çox olmuşdur. 2004-2007-ci illər ərzində Fondundan vəsaitləri hesabına olka üzrə 6194 sahibkarlıq subyektinə 235,6 milyon manat kredit verilmişdir.

sektoruna yönöldilmiş investisiyanın hacmi 28.8 faiz çox olmuş, əsas kapitala yönöldilmiş xarici investisiyanın istifadə edilmiş bütün sormaya dəki xüsusi cəkisi 40.4 faiz, daxili investisiya isə 59.6 faiz təşkil etmişdir. İl ərzində əsas kapitala yönöldilmiş daxili investisiya əvvəlki ildəskindən 50.7 faiz çox olmuşdur.

Qeyd etmək lazımdır ki, ixrac potensialından səmərəli istifadə göstəricilərindən biri da ölkənin ixracının artım səviyyəsi, mövcud sahələrin ixrac potensiallarına uyğunluğunu masalasdır. İxracın səviyyəsi və artım tempi ölkədəki iqtisadi inkişafə uyğundurmu? Bu suala cavab axartmaq məqsədilə müxtəlif müqayisə və parallelər aparmaq olar. Bunlardan ən əsas ölkənin əsas makroiqtisadi göstəricisi olan ÜDM-də ixracın payı və bu iki göstəricimin artım templərinin müqayisəsidir. Məlum olduğu kimi, ÜDM hesablanması nənə onun tərkibində əsas hissələrdən biri olan ixrac götürür. Belə ki, son dövrə, ÜDM-in artım tempi ixracın artımını üstələmişdir. Bu da ondan xəbər verir ki, ÜDM-in artımında başqa amillərin rolü yüksəlmədir. Bir sözə, bu ilkin, sadə bir təhlil olsa da onu göstərir ki, ixracın artımı ölkədəki iqtisadi artımla adekvat deyildir. Ölkədəki makroiqtisadi sabitlikdən, artan maliyyə resurslarından dən səmərəli istifadə etməklə ixrac potensiallarını effektiv realşdırmaq olar.

Ölkədə ixrac potensialından səmərəli istifadəyə əhəmiyyətli dərəcədə təsir edən və onun tənzimlənməsinin əsas aləti olan amillərdən biri da gəmrük sistemi və onun inkişafı məsələləridir. Gəmrük sisteminin, gəmrük tarif tənzimlənməsinin cari vəziyyəti, həm də xarici ticarətin liberallaşdırılma səviyyəsini xarakteriza edir.

Tədqiqatlar göstərir ki, Azərbaycanın iqtisadi inkişaf strategiyasında gəmrük sisteminin növbəti illərdə aşağıdakı istiqamətlərdə inkişaf nəzərdə tutulub:

- yerli istehsalçıların maraqları və istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması nəzərə alınmaqla gəmrük rüsumlarının dərcələrinin əvək tənzimlənməsi, eyni zamanda gəmrük tənzimlənməsi zamanı ölkə iqtisadiyyatının investisiya mallarına artan tələbatının nəzərə alınması;

- bütün hallarda malların iddialı zamanı gəmrük siyasetinin ən vacib istiqamətlərindən biri kimi xammal və investisiya yönülü mallara dəha əlverişli şəraitin yaradılması və idxlə mallarının milli istehsalçıllara mənşə təsirinin azaldılması kimi müəyyənləşdirilməsi;

- gəmrük xidmətinin təkmilləşdirilməsi, gəmrük işi sahəsində bəy-nalxalq əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi, gəmrük rəsmi təkmilləşdirilməsi prosedurlarının daha da sadələşdirilməsi, qacaqmalçılıq və gəmrük qaydalarının pozulması ilə mübarizənin səmərəliliyinin artırılması, gəmrük brokeri institutlarının yaradılması istiqamətlərində tədbirlərin görülməsi;

- daxili bazarın qorunması tədbirlərinin gəmrük siyasetinin əsas istiqamətlərindən biri kimi olaraq qalması və s.

Bələ bir qənaata gəlmək olar ki, gəmrük tarif tənzimlənməsinin iqtisadi inkişafı, ixrac potensialından istifadənin yüksəldilməsini stimul-laşdıracaq şəkildə təkmilləşdirilməsi günün an aktual tələblərindən bəri-dir. İxrac potensiallarının xarici ticarətdə daha dolğun əks olunması üçün bu məsələyə diqqət yetirilməsi vacibdir.

6.4. Azərbaycanın xarici-ticarət fəaliyyətinin xüsusiyyətləri və onun əsas göstəricilərinin təhlili

Azərbaycan Respublikası müstaqillik əldə etdikdən sonra qarsıda duran ən müüm iqtisadi problemlərdən biri ölkənin dünya iqtisadiyyatına integrasiyasının təşkili, xarici ticarət əlaqələrinin qurulması, ixrac potensialının artırılması və bu proseslərdən səmərəli istifadə məsələləri olmuşdur. Müstaqilliyin ilk illərindən respublikamızın iqtisadiyyatı əsasən iddialı astı vəziyyətə olmuş, iqtisadiyyatın vaxtı ilə prioritetini təşkil etmiş sahələrdə belə dərin böhran prosesləri müşahidə edilmişdir.

Bu gün hissə forshla qeyd etmək olar ki, ölkə iqtisadiyyatında sürətli inkişaf prosesləri müşahidə edilir, məlli iqtisadiyyatımız dünya iqtisadiyyatına integrasiyası istiqamətində böyük uğurlar əldə edilmişdir. Artıq Azərbaycan Respublikamızın dönyanın 140 ölkəsi ilə ticarət-iqtisadi əlaqə mövcuddur. 1995-2007-ci illər ərzində xarici ticarət dövriyyəsinin həcmi 9 dəfədən çox artmışdır. Bu illər ərzində iddialı 8 dəfədən çox, ixrac isə 10 dəfəyə qədər yüksəlmüşdür.

Müasir dövrə Azərbaycanın xarici-ticarət fəaliyyəti spesifik xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə səciyələndirən aşağıdakı faktorlar mövcuddur:

- ölkənin bazar iqtisadiyyatına keçid dövrümüz yaşaması;
- zəngin təbii sərvətlərə malik olması;
- neft ixracatçısı olması;
- coğrafi mövqeyi (Avropa-Asiya nəqliyyat dəhlizinin üzərində yerləşməsi);
- yerli istehsalın dəha çox keçmiş sovet standartlarında olması və s.

Cədvəl 1
Azərbaycan Respublikasının xarici-ticarət dövriyyəsinin əsas göstəriciləri, 1995-2007-ci illər (mln.ABŞ dolları ilə)

İllər	Dövriyyə	Dinamika, %-da	İdval	Dinamika, %-da	İxrac	Dinamika, %-da	Saldo
1995	1304,9	-8,8	667,6	-14,2	637,2	-2,4	-30,4
1996	1591,9	22,0	960,6	43,9	631,2	-1,0	-329,4
1997	1575,6	-1,1	794,3	-17,3	781,3	23,8	-13,0
1998	1682,6	6,8	1076,5	35,5	606,1	-22,4	-470,3
1999	1965,1	16,8	1035,9	-3,8	929,2	53,3	-106,6
2000	2917,3	48,5	1172,0	13,1	1745,2	87,7	573,1
2001	3745,3	28,4	1431,1	22,1	2314,2	32,6	883,0
2002	3833,0	2,3	1665,6	16,4	2167,5	-6,3	501,9
2003	5218,1	36,1	2626,4	57,7	2591,7	19,6	-34,7
2004	7131,4	36,7	3515,9	33,7	3615,5	39,5	99,5
2005	8547,2	19,8	4200,4	19,5	4346,9	20,2	146,5
2006	11637,2	36,1	5265,1	25,3	6372,1	46,6	1107,0
2007	11770,5	1,1	5712,2	8,5	6058,4	-5,9	3462,3

Qeyd: Cədvəl DSK-nin məlumatları əsasında hazırlanmışdır.

Respublikanın xarici-ticarət strategiyasının müəyyənləşdirilməsində bu faktorlar öz təsirini göstərmmişdir. Fikrimizə, gələcəkdə də bu amillərin müsbət və mənfi təsirləri müəyyənləşdirilməli, ölkənin ixrac potensialının tənzimlənməsində bunları nəzərə alınmalıdır.

Tədqiqatlar göstərir ki, son beş ildə xarici ticarət dövriyyəsində ixracın xüsusi çöküşinin yüksəlməsində və onun dinamik olaraq artımında neft amilinin rolü böyük olmuşdur. Statistik göstəricilərin təhlili bunu aydın şəkildə göstərir.

Bəla ki, 2001-ci ildə ixracın 91 %-ni, 2002-ci ildə 87%-ni, 2003-cü ildə 85%-ni, 2004-cü ildə 82%-ni, 2005-ci ildə 76%-ni, 2006-ci ildə 84%-ni, 2007-ci ildə isə 81 %-ni neft və neft məhsulları təşkil etmişdir. 2008-ci ildə isə bu göstərici neftin dünya bazarındaki qiymətinin 2 dəfədən çox artması ilə əlaqədar olaraq 95 faizdən də çox olmuşdur. Təsadüfi deyildir ki, respublikamızın iri həcmli neft ixracına başladığı 2000-ci ildən xarici-ticarət dövriyyəsində müsbət saldo müşahidə edilir. Qeyd etdiyimiz kimi, ham də dünya bazارında xam neftin qiymətinin artması da ixracın dayarlılığından artımında rol oynayır.

Bu qeyd edilənlər onu göstərir ki, ixracın sürətli artımı, ümumi ticarət dövriyyəsində müsbət saldonun müşahidə edilməsi, onun həcminin artması heç də arxayıncılıq əsas vermir. Artıq bir sira iqtisadçı alımları öz tədqiqatlarında göstərmişlər ki, ölkənin ixrac potensialından səmərəli istifadə edilməsi üçün ixracın strukturunda qeyri-neft sektorunun xüsusi çöküşinə artırılmasına diqqət yetirilməlidir.

Düzdür, araşdırımlar göstərir ki, bu illər ərzində qeyri-neft sektorunu üzrə ixracda da artım müşahidə edilmişdir. Lakin bu artımın qeyd edilən

sektorun real ixrac potensialını özündə əks etdirildiyini söyləmək mümkün deyil.

Statistik məlumatların təhlili göstərir ki, son illər ixracın strukturunda xüsusi çöküşinə görə neft və neft məhsullarından sonra kimya sonayıcı məhsulları və konditsorlu məhsulları görür. Bu məhsulların isə ayrı ayrırlıqla ixracda xüsusi çöküsləri 3 %-i keçmir.

Azərbaycan Respublikasının ixrac potensialından istifadənin yüksəldilməsində və onun tənzimlənməsində beynəlxalq iqtisadi integrasiya prosesləri müstəna rola malikdir. Təbii ki, bu proseslərdən biri yuxarıda qeyd etdiyimiz ikitiraflı ticarət-iqtisadi əlaqələr hesab edilə bilər. Lakin beynəlxalq iqtisadi integrasiyada cəxərəlli ticarət-iqtisadi əlaqələr, o cümlədən beynəlxalq təşkilatlarla əlaqələr mühüm əhəmiyyət kəsb edir. Bu tip əlaqələrə aşağıdakılardır:

- MDB çarçivəsində bu Birliy üzv olan ölkələrlə əməkdaşlıq;

- Qara Dəniz İqtisadi Əməktəşliq Təşkilatı çarçivəsində üzv ölkələrlə əməkdaşlıq;

- GUAM çarçivəsində bu təşkilata üzv ölkələrlə əməkdaşlıq;

- Beynəlxalq maliyyə institutları (BFV, DB, AYİB və s.) ilə əməkdaşlıq;

- Digər iqtisadi birliklər (AB və s.) və təşkilatlarla (Dünya Ticarət Təşkilatı, Dünya Gəmrük Təşkilatı və s.) əməkdaşlıq və s.

MDB ölkələri Azərbaycanın xarici ticarətinə xüsusi çöküvə malikdirlər. Xüsusilə də onu qeyd etmək lazımdır ki, respublikamızın qeyri-neft sektorunu üzrə ixracında MDB hərinci yerdə durur. Təcrüba göstərir ki, ölkəmizin ixrac potensialından səmərəli istifadə məqsədsində bu Birlik, xüsusilə də bu təşkilata üzv olan Rusiya Federasiyası xüsusi əhəmiyyət kəsb edirlər. Fikrimizə, ixrac potensialının tənzimlənməsi prosesində bu ölkələrlə olan ticarət-iqtisadi əlaqələr bundan sonra da böyük diqqət yetirilməlidir.

Ölkəmizin xarici ticarət əlaqəlarının coğrafi və regional quruluşu spesifilə xüsusiyyətlərə malikdir. Əgər bir sırada Qarabağ Avropanın ölkələri neft amilinə görə, daha doğrusu Azərbaycan neftinin alıcıları üçün ixracda önəmlü yer tuturlarsa, MDB ölkələri, o cümlədən Rusiya daha çox milli iqtisadiyyatların tarixi bağlılıq, qonşuluq, nəqliyyat infrastruktur əlaqələrinin daha geniş şəkillədə mövcudluğu, məhsulların standartlarının uyğunluğu, bazarların qarsılıqlı fəaliyyətinin dərinləşməsi və digər bu kimi faktorlarla əlaqədar olaraq strateji ticarət tərəfdəşləridir. Cədvol 2-yə diqqət yetirək, burada Azərbaycanın xarici ticarətinin coğrafi strukturu və 2007-ci ildə onun dinamikası daha dolğun əks olummuşdur.

Cədvəl 3

2002-2007-ci illarda MDB ölkələri ilə xarici ticarətin osas göstəriciləri

	2002	2003	2004	2005	2006	2007	2002-2007-ci illarda artım
İxrac (mln. dollar)	243,7	333,9	614,3	905,4	929,6	1102,4	4,5 dəfə
Xüsusi yüksəklik, %	11,2	12,8	16,9	20,8	14,6	18,1	6,9 %
İdxal (mln. dollar)	650,6	850,7	1200,5	1449,5	2100,0	1901,1	2,9 dəfə
Xüsusi yüksəklik, %	39,1	32,4	34,1	34,5	39,9	33,2	5,9 %

Qeyd: Cədvəl DSK-nin məlumatları əsasında hazırlanmışdır.

Əslində MDB bir qurum kimi elə də şəhəriyyat kəsb etmir. Əsasən Birliyə üzv olan ölkələr, xüsusilə də Rusiya, Ukrayna, Qazaxistən və digərləri ikitorlı ticarət-iqtisadi əlaqələr çərçivəsində ixrac və idxlada xüsusi paya malikdirlər. Buna baxmayaraq qeyd etməliyik ki, bu ölkələrlə Birlik çərçivəsində də ticarət-iqtisadi əlaqələr aid sazişlər imzalanmışdır. MDB çərçivəsində bu günə qədər 1400-a qədər sənəd qəbul edilmişdir ki, bu sənədlərin də 141-i Azərbaycan Respublikası tərəfindən imzalanmışdır. Onlardan 12-i ratifikasiya olunmuş, 75-i dövlətdaxili prosedurlardan keçmişdir.

Hazırda MDB ölkələri arasında 1000-dən çox dövlətlərərəsi, hökmütlərərəsi və idarələrərəsi müqavila, saziş və digər ikitorəlli sənədlər qüvvədədir. Bu sənədlərdən 100-dən çoxu ticarət-iqtisadi əlaqələrə aiddir.

MDB ölkələrinin inkişaf üçün bazar münasibətlərinin qorunması şərti ilə ümumiyyətində bazarə tədiqicən keçilməsinin tömən olunması məqsədilə 1994-cü ildə MDB məkanında azad ticarət zonasının, Gömrük Birliyinin, ümumi mal və xidmət bazarının, Dövlətlərərəsi Valyuta Komitəsinin yaradılması haqqında sazişlər imzalanmışdır.

Azərbaycanın xarici ticarətində dünya regionlarının xüsusi yüksəklikləri

	2007	Overshki ilə nisbatan (%)
Cəmi dövriyyə	11766,9	101,1
AB ölkələri	3347,5	63,5
MDB ölkələri	3003,5	99,2
Digər ölkələr	5415,9	161,9
İxrac cəmi	6058,3	95,1
AB ölkələri	1674,1	46,0
MDB ölkələri	1102,4	118,6
Digər ölkələr	3281,1	182,4
İdxal cəmi	5708,6	108,4
AB ölkələri	1673,4	103,0
MDB ölkələri	1901,1	90,6
Digər ölkələr	2134,1	138,1

Hindistan	2432,5	5,09	Ukrayna	567,2	7,92
Fранса	2322,7	4,86	Çin	478,5	6,68
Ispanya	1497,7	3,14	B.Britaniya	385,9	5,39
Indoneziya	1411,1	2,95	ABŞ	266,1	3,72
Niderland	1353,4	2,83	Finlandiya	245,9	3,43
Cili	934,0	1,96	Yaponiya	240,4	3,36
B.Britaniya	925,9	1,94	Qazaxstan	199,8	2,79

Qeyd: Cədvəl DSK-nin məlumatları əsasında hazırlanmışdır.

Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallər (ixracın nisbatan 36,36%); qara metallardan məmələtlər (10,95%); meyvə (9,00%); gəmilər, qayıqlar və digər üzən vəsiatçılar (7,62%); heyvan və ya bitki manşlı piyolar və yaqlar (7,58%) ixrac edilmişdir. MDB ölkələrindən Azərbaycana isə dənli bitkilər (idxlə nisbatan 16,65%); quru nəqliyyat vəsiatçıları (12,11%); avadanlıqlar və mexaniki qurğular (7,43%); qara metallardan məmələtlər (6,86%); elektrik maşınları və avadanlıqları, onların hissələri (6,29%) idxlə edilmişdir.

Xarici iqtisadi əlaqələrin təhlili, statistik göstəricilərin müqayisəsi göstərir ki, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə də qeyri-neft sektorlarının, o cümlədən kənd təsərrüfatının ixrac potensialından istifadədə və bu potensialın yüksəldilməsində Rusiya Federasiyası ilə olan ticarət əlaqələri böyük əhəmiyyətə malikdir. Bu ölkə, Azərbaycanın qeyri-neft sektor üzrə ixracında xüsusi əksərisin görə birinci yerdə durur. 2007-ci idxlə Rusyanın Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində payı 13,0%, o cümlədən idxlə 17,6%, ixracda isə 8,7% olmuşdur. Nəzərə alsaq ki, əvvəldə qeyd etdiyimiz kimi ölkənin ümumi ixracında neft və neft məhsulları 81% paya malikdir (2007-ci il) və bu məhsullar Rusiyadan başqa ölkələrə ixrac olunur, onda deyə bilsək ki, Rusiya Azərbaycanın qeyri-neft sektor üzrə ixracında 45 faizdən çox paya malikdir (Rusyanın ixracdakı payı 8,7%). Qeyri-neft sektorunun ixracdakı payı 19% \times 100).

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2007-ci idxlə ixrac-idxlə amaliyyatlarının 28,5 faizi Avropanın, 25,5 faizi MDB ölkələrində, 46,0 faizi isə digər dövlətlərdə aparılmışdır. Ümumilikdə isə xarici ticarət əlaqələrinin 47,4 faizi Avropa, 44,6 faizi Asiya, 7,7 faizi Amerika, 0,2 faizi Afrika qitəsi ölkələri, 0,1 faizi isə Okeaniya ölkələrinin payına düşür.

Əvvəldə qeyd etdiyimiz kimi, xarici ticarət əlaqələrinin əsas xüsusiyyətlərini səciyyələndirən göstəricilərdən biri də idxlənin və ixracın strukturunda əmətələrin xüsusi əksərisidir. Son illər bu sahədə əldə edilmiş əsas nailiyatlardan biri idxlənin strukturunda ərzəq məhsullarının əksərisinin

azalmasına nail olunmasıdır. Bu da ölkədə həm idxlənin əvəzlənməsi, həm də ərzəq təhlükəsizliyi strategiyasının uğurlu icrasından xəbər verir.

2008-ci idxlə idxlə və ixracın strukturunda əmətələrin payı və onun əvvəlki ilə nisbatən dəyişməsi aşağıdakı kimi olmuşdur:

- İxraedə: xam neft - 92,49% (2007-ci ilin ixracına nisbatan 13,7 dəfə artmışdır), neft məhsulları - 4,30% (123,11%), qara metallar və onlardan hazırlanmış məmələtlər - 0,48% (301,31%), meyvə-tərəvəz - 0,45% (131,92%), bitki və heyvan manşlı piyolar - 0,26% (148,78%), alüminium və ondan hazırlanmış məmələtlər - 0,26% (133,33%), kimya sənayesi məhsulları - 0,23% (115,68%), alkogollu və alkoqolsuz içkişələr - 0,04% (90%), pambıq - 0,03% (46,23%), tütün və tütün məmələtlər - 0,01% (54,59% artım).

- İdxaldə: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri - 30,82% (2007-ci ilə nisbatən 127,91%), naqliyyat vəsiatçıları və onların hissələri - 16,98% (137,63%), Ərzəq məhsulları - 12,50% (125,88%), qara metallar və onlardan hazırlanmış məmələtlər - 9,30% (108,38%), Əcəzaçılıq məhsulları - 1,51% (118,41%), oduncuq və ondan hazırlanmış məmələtlər - 1,16% (115,06%), xalq istehlakı malları - 0,72% (100,24%), mebel - 0,56% (116,93%) təşkil edir. Qalan əmətələrin payı isə 26,46% düşür.

2008-ci idxlə ixrac amaliyyatlarında dövlət sektorunun payı 37,81%, özəl sektorun payı 61,78%, fiziki şəxslərin payı isə 0,41% olmuşdur.

Statistik göstəricilər, hesabatlar əsasında aparılmış təhlil və müqayisələr Azərbaycanın xarici ticarət əlaqələrinin müasir xüsusiyyətləri ilə bağlı aşağıdakılardır qeyd etməyə imkan verir:

- milli iqtisadiyyatda müşahidə edilən sürətli inşaf prosesləri xarici iqtisadi əlaqələrdə da təzahür olunur;
- xarici-iqtisadi əlaqələrin əsas göstəricilərinin təhlili beynəlxalq iqtisadi integrasiya proseslərinin sırasılılığından göstərir;
- xarici-iqtisadi əlaqələrin coğrafiyasının və idxlə-ixrac amaliyyatlarının regional strukturunun dinamik şəkildə dəyişikliyi müşahidə edilir;
- ixracın artımından neft sektorunun rol oynayır, lakin bununla yanaşı, xarici-iqtisadi əlaqələrin genişlənməsi qeyri-neft sektoru üzrə ixrac potensialından istifadə üçün geniş imkanlar yaradır;
- qeyri-neft sektoru üzrə ixracda MDB ölkələri, xüsusilə də Rusiya Federasiyası tərəfdən ölkə kimi strateji əhəmiyyətə malikdir;
- Azərbaycanın tranzit ölkə kimi beynəlxalq iqtisadi integrasiya proseslərində əhəmiyyəti artır;
- ölkənin kənd təsərrüfatı məhsullarının ixrac potensialından istifadə yüksəlməkdədir;
- idxlə və ixracın əmətə strukturundan makroiqtisadi inkişaf, iqtisadi təhlükəsizlik parametrlərinə uyğun pozitiv dəyişikliklər gedir və s.

6.5.Azərbaycan Respublikasının Neft-Qaz İxracı Strategiyası

Hal-hazırda Azərbaycanın ixracının əsasını neft və neft məhsullarının xarici ölkələrə satışı təşkil edir. Bir sözə, ölkənin ixracında əsas strategiya istiqaməti neft sektoruna tutur. Son illər neft sektorunda əldə edilmiş nailiyətlər, nəfət ixracının ilbəi yüksəlməsi Azərbaycana dünyanın əsas neft ixrac edən ölkələri sırasına çıxarmışdır, 2009-cu ildə ölkədə neft hasilatının 50 milyon, 2010-cu ildə isə 60 milyon tona çatdırılması planlaşdırılmışdır ki, bu da onu göstərir ki, yaxın illərdə neft amilinin ixracadakı çöküsu veryolu dəha artacaqdır.

Bəzən bir sira tədqiqatçılar iddia edirlər ki, ölkənin ixrac potensialının tənzimlənməsindən bəhs edərək, bu istiqamətdə araştırma apararkən neft sektoruna diqqət yetirmək vacib deyil, çünki bu sahənin ixrac potensialı özü-özlüyündə tənzimlənilər. Onlar iddia edirlər ki, hazırkı şəraitdə dünya neft bazarında rəqəbat yox səviyyəsindədir, bazara çıxırlanın istənilən həcmədə xam neftin alıcısı var, əksinə, ixracatçı ölkələr neftin qiymətini yüksəltmək, onu arzuolunan səviyyədə saxlamaq üçün həcmi azaltmağı müyillişdir.

Tədqiqatçılar göstərir ki, hazırkı şəraitdə Azərbaycanın neft ixracının səmərəliyinin yüksəldilməsində aşağıdakı məsələlər prioritet təşkil edir:

- neft hasilatı sənayesində mütorəqqi texnika və texnologiyalardan, xarici investisiyalarndan effektiv istifadə etməklə ixrac olunan neftin maya dəyərinin aşağı salınması, dünya bazarındaki qiymət dəyişikliyindən pozitiv istifadə və digər amillər hesabına ixracdan daxil olan vəsaitlərin yüksəldilməsi;

- neft ixracından daxil olan iri həcmli maliyyə vəsaitlərindən milli iqtisadiyyatın inkişafında səmərəli investisiya kimi istifadə etmək, bu vəsaitlər hesabına digər sahələri də inkişaf etdirmək;

- neft ixracından əldə edilən vəsaitlərin gələcək nasillər üçün qorunub saxlanması səmərəli məncəementini təşkil etmək, dünya maliyyə bazarlarında effektiv şəkildə yerləşdirmək;

- iri həcmli neft galirlarının yaradıbiliçəyi mənfi tendensiyaların qarşısının alınması, davamlı makroqıtsası sabitliyin qorunub saxlanması və s.

Hazırda enerji təhlükəsizliyi problemi dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə ən aktual problemidir – deyən Prezident İlhami Əliyevin fikrinə, Azərbaycanın neft strategiyası ölkənin enerji təhlükəsizliyi problemini 100-150 il qabaqcədən həll edib: «Bizim gümüşümüz bundadır ki, Azərbaycan özünün enerji təhlükəsizliyi probleminə həll etməkla yanaşı, bunun digər ölkələrdə, həm qonşu, həm də coğrafi baxımdan biza yaxın olmayan ölkələrdə həllinə də töhfə verir». O, bildirib ki, bu mənədə Azərbaycan artıq dünyada müüm rol oynayır və gələcəkdə də bu rol artacaq:

Cədvəl 1

Azərbaycanın neft ixracının əsas göstəriciləri, 2003-2007-ci illər

	2003	2004	2005	2006	2007
Miqdəri, min ton	10951,8	11500,9	9033,1	12434,4	9432,4
Məbləği, mln. dollar	2212,4	2962,2	3308,6	5354,0	4883,1
Ixracda xüsusi çəkisi, %	85,4	81,9	76,1	84,0	80,6

Qeyd: Cədvəl DSK-nın və DGK-nın məlumatları əsasında hazırlanmışdır

Hazırda hökumət neft sektorunda cəhətiyatlardan daha səmərəli istifadə ilə bağlı müxtəlif program və konsepsiylər reallaşdırılmışdır. Neft hasilatının səmərəliyinin artırılması, yeni yataqların dəha effektiv şərtlərlə istismar edilmiş, hasilat sənayesində innovasiyaların tətbiqi qarşıda duran əsas vəzifələrdəndir.

2006-ci ildin may ayında istifadəyə verilmiş «Bakı-Tbilisi-Ceyhan» neft ixrac kəmərinin ümumi uzunluğu 1769 km, keçirmə qabiliyyəti isə gün ərzində 1 mln. barrel, ildə 50 mln. tondur.

Yuxarıda qeyd edilənlər onu göstərir ki, Azərbaycanın karbohidrogen ixracı üçün geniş imkanlar açılmış, onların dünya bazarlarına dəha sərfəli şərtlərlə çıxarılması üçün lazımi infrastruktur formalasılmışdır. Lakin bu sahənin ixrac potensialının tənzimlənməsi, ondan dəha səmərəli istifadə edilməsi üçün istehsalın hasilatın da təsləb olunan səviyyəyə çatdırılması zoruridir. Ölkədə neft-qaz hasilatının müasir vəziyyəti necədir? Biz aşağıda bu suala cavab aramağa çalışmışıq.

2007-ci ildə Azərbaycanda ümumilikdə 42,6 mln. ton neft, 17,0 milyard kub metr qaz hasil edilib. 2008-ci ildə isə neft hasilatının 50,5 mln. tona, qaz hasilatının isə 26,1 milyard kub metr qədər yüksələcəyi gözlənilir. 2009-cu ildə neft hasilati 60,0 mln. ton, təbii qaz hasilati isə 30,0 milyard kub metr həcmindən proqnozlaşdırılır.

Azərbaycanın neft ixracının səmərəliyinin artırılması, neft satışından daxil olan vəsaitlərdən milli iqtisadiyyatın inkişafında dəha doğru istiqamətlərdə istifadə olunması daim dövlətin diqqət mərkəzindədir. Bu günə qədər bu problemə bağlı bir sira dövlət programları, qanunlar, müxtəlif normativ-hüquqi sonadalar qəbul edilmiş, Prezident tərəfindən fərman və sərəncamlar imzalanmışdır.

Bu istiqamətdə atılmış on mühüm addım Azərbaycan Respublikasının Dövlət Neft Fondundan yaradılması olmuşdur. Fönd neft və qazın kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsündən dair Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə sərmayeqalır arasında bağlanmış Sazişlərin həyata keçirilməsindən, habelə Azərbaycan Respublikasında, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz cəhətiylarının kəşfiyyatı və işlənməsi dair bağlanmış digər Sazişlərin həyata keçirilməsindən irdi galon Azərbaycan Respublikasının əldə etdiyi vəsaitin səmərəli uluslu olunması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr

1999-cu il tarixli 240 nömrəli Fərمانına uyğun olaraq yaradılmışdır. Fondun əsas vəzifəsi kimi göstərilmişdir: «Azərbaycan Respublikası vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi namına neft və qaz ehtiyatlarının kasviyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fondun öz fəaliyyətindən əldə olunanı vətənə və digər vasaitin yigilmasına və səmərəli idarə olunmasını təmin etmək.»

Azərbaycan Hökuməti tərəfindən «Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya» hazırlanmış və bu Azərbaycan Prezidentinin 27 sentyabr 2004-cü il tarixli 128 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

Strategiyanın işləniləşdirilməsi zəruriliyi bəslətildi. 1994-cü ildən başlayaraq həyata keçirilən Mili Neft Strategiyasının realisasması sayəsində Azərbaycan Respublikası neft və qaz yataqlarının inkişafı istiqamətində keyfiyyətə yeni marhələyə qədəm qoymuş, ölkə iqtisadiyyatına külli məqdərə investisiya cəlb edilmiş. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının Azərbaycandan keçməklə dünya bazarlarına naqli sahəsində nailiyyətlər əldə edilmiş, 1999-cu ildən etibarən "Ösrən Müqaviləsi" üzrə mənşət neftinin ixracı nticəsində ölkəyə xarici valyutamız davamlı daxil olması təmin edilmişdir.

Azərbaycanda karbohidrogen ehtiyatlarının genişmiyyətli istismarı ilə əlaqədar olaraq, bir tərəfdən, neft və qaz gəlirlərinin 2008-ci ildən başlayaraq əsaslı artımı və digər tərəfdən, mövcud neft-qaz ehtiyatlarının nisbatən qisqa müddətdə tükənmə ehtimali, böyük həcmində xarici valyutanın daxil olması sərafində ölkədə bərəqərər olan makroiqtisadi sabitliyin qorunması, gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün saxlanması ilə yanaşı, onlardan indiki nəslin rizahının yüksəldilməsi üçün istifadə edilməsi, qeyri-neft sektorunun inkişafının stimullaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiyanın qəbul edilməsi zərurətinə gündəmə gətirmişdir.

Söyügedən Strategiya 2005-2025-ci illəri əhatə edir və bu müddət ərzində həmin gəlirlərdən istifadənin əsas principlarını və ortamüddətli xərclər siyasetini müəyyənləşdirir.

Sənədədən neft və qaz gəlirlərinin uzunmüddətli dövr üçün proqnozlaşdırılması məsələsinə dair aşağıdakı məqamlar öz əksini tapmışdır:

- uzunmüddətli dövr üçün Azərbaycan Respublikasının neft və qaz gəlirlərinin həcmi ölkənin təsdiq olunmuş neft və qaz ehtiyatlarının ehtimal olunan qiymətləri əsasında müəyyən edilir;

- neft və qaz ehtiyatlarının həcmi «Azəri-Cıraq-Günəşli», «Şahdəniz» yataqlarından, hasilatın pay bölgüsü sazişlərindən əsasında tətəlimatlı təsdiq olunmuş neft və qaz ehtiyatlarının idarə olunması vətənə və digər vasaitlərdən, eləcə da AR DNS-in və onun təsisi ilə yaradılmış müstərək müəssisələrin istismarında olan yataqlardan gözlənilən neft və qaz ehtiyatlarının qiymətləndirilməsi əsasında müəyyən edilir;

- yeni yataqlar koşf edildikcə Azərbaycanın neft və qaz ehtiyatlarının həcmi ilə bağlı proqnozlar daşıqlıbdırılır;
- neftin və qazın qiyməti pessimist variantda (baza variantində nəzərdə tutulduğundan aşağı qiymət) proqnozlaşdırılır (baza variant - neftin və qazın müvafiq dövr üçün proqnozlaşdırılan qiymətidir).

Strategiada karbohidrogen məhsullarının ixracından əldə edilən irihəcmiətənəsətlerin uzunmüddətli istifadəsi principləri aşağıdakı kimi müyyənləşdirilmişdir:

- uzunmüddətli dövr üçün neft və qaz gəlirləri hesabına xərclərin proqnozlaşdırılması zamanı dəyişməz real xərclər principle əsas götürülür və bu Strategiyanın əhatə etdiyi dövr ərzində nəzərdə tutulan xərclər üçün illik limit müəyyən edilir;

- neft və qaz gəlirlərinin daxilolmalar zirvə səviyyəsinə çatıqdır, onların 25 faizindən az olmayan hissəsi yığma yönəldilir;

- neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiyanın əhatə etdiyi dövr ərzində dəyişməz qiymət və bu zaman dəyişməz real xərclər principle əsasında proqnozlaşdırılan xərclər limitinə riayət olunur;

- ortamüddətli dövr ərzində xərclərin həcmi uzunmüddətli dövr üçün müəyyən edilmiş limitlər əsərən alınmaqla, qeyri-neft kasırı (neft sektorun əsərən alınmadan ölkənin icmal bütçəsinin gəlirləri və xərcləri arasında fərqi əsasında müəyyən edilir. Növbəti ilin xərcləri ilə əvvəlki ilin xərcləri arasında əsaslı artıb-azalmalar arzuolunmaz hesab edilir və qeyri-neft kasırının əsaslı dəyişməsi yer verilür,

- investisiya yönümlü xərclər hər il üçün tərtib olunan ortamüddətli Dövlət İnvestisiya Programı çərçivəsində həyata keçirilir.

Bu principlərin realifikasiyası ilə belə proqnoz edilir ki, Azərbaycanın investisiyaya olan yüksək tələbatının ödənilməsi ilə dövrlərdə xərclərin artması ilə yanaşı, qeyri-neft sektorunun inkişafına və ölkənin tədricən neft və qaz gəlirlərinin asılılığının zəifləməsinə şərait yaradacaq və qeyri-neft sektorunun uzunmüddətli dövr ərzində neft və qaz gəlirləri hesabına inkişaf ölkənin xarici bərcərlərə ehtiyacının azalmasına şərtləndirəcək.

Hazırda ölkədə söyügedən sənəd əsasında makroiqtisadi sabitliyin təmin edilməsi, neft və qaz gəlirləri hesabına əsərən tutulan prioritət xərclərin alaqlanıdlığından ortamüddətli siyaset əsasında həyata keçirilir. Ortamüddətli dövr ərzində real xərclərin həcmi uzunmüddətli dövr üçün əsərən alınmış limitdən kənarlaşa bilər. Hökumətin qanadına görə, bu, qeyri-neft sektorunun inkişafını sürətləndirməklə bərabər, ayrı-ayrı dövrlərdə inflasiyasiyən artımına səbəb olsa da, illik real xərclər müəyyən edilmiş qeyri-neft kasırının limitini əsərən almılmalıdır.

Strategiada Azərbaycanın neft və qaz gəlirlərinin istifadənin prioritetləri kimi aşağıdakılardır:

- iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın inkişafı;
- infrastruktur sahələrin genişləyişli inkişafı;
 - yoxsullğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi və digər sosial problemlərin həlli;
- iqtisadiyyatın intellektual və texnologiya bazasının səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması;
 - "insan kapital"ının inkişafı (yüksəkxitəslü kadrların hazırlanması (o cümlədən xarici ölkələrdə), kadrların professionallıq səviyyəsinin artırılması;

- ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi;
- azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma yurdularına qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi.

Neft ixracından daxil olan vəsaitlərin səməralı istifadəsinə yönəldilmiş mühüm sənədlərdən biri «Azərbaycan Respublikasında antiinflasiya tədbirlərinin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanı olmuşdur.

Olkədə iqtisadi sahada əldə olunmuş nəqliyyatların möhkəmlənməsimə şəhərinin ulicilə qabiliyyətinə manfi təsir edən istehlak qiymətlərinin artımı, inflasiya səviyyəsinin gözənlənilən həddən yüksək olması sənədin meydana gəlməsini şərtləndirmiş və inflasiyanın səbəbləri kimi bunlar göstərilmişdir; asasən, dünya bazalarında xam neftin qiymətinin artırmasının iştəhsal xərclərinə təsiri nəticəsində idxlə mallarının bahallaşması, dövriyyədə olan pul küləsi həcminin artması və izafə pul küləsinin müxtəlif maliyyə alətlərinə cəlbolumma mexanizminin kifayət qədər inkişaf etməməsi, iqtisadiyyatın yönəldilən investisiyaların strukturunun təkmil olmaması, iştəhsalda, ticarətdə və idxlə-ixrac amaliyyatlarında inhişarlıqlı qarsı mübarəzinən yetəri olmaması və s.

Azərbaycanda iqtisadi inkişafın yeni mərhələyə daxil olduğu şəraitdə makroiqtisadi sabitliyə qoruyub saxlamaq, maliyyə ehtiyatlarını səfərər etmək və onlardan istifadənin səməralılıyını artırmaq, mövcud olverisi-İsgüzər mühiti və investisiya fəallığını, həbələ həyata keçirilan islahatların sosial əhəmiyyətinə və şəhərinin golirlərini inflasiya təzyiqindən qorumaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti qarşıda mühüm vazifələr qoymuşdur. Belə ki, Dövlət Neft Fondundan Dövlət büdcəsinə daxil olan vəsaiti, yalnız həmin Fondun hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli layihələrin icrasına yönəltməli, maliyyə bazarının konkyuturu və inflasiya səviyyəsinə nəzərə alaraq qısa, orta və uzunmüddəti dəvlət istiqraz vəzqərlərinin, dövlət daxili uduşlu istiqraz vəzqərlərinin və digər qiymətli kagızların buraxılışını təşkil etməli, olkədə inhişarlıqla qarşı mübariza və sağlam rəqabət mühitinin formallaşması ilə bağlı faaliyyətinin gücləndirməli, bu sahədə qanunvericiliyi pozanlarla qarşı ciddi tədbirlər həyata keçirməli, qeyri-neft sektorunun sürətli

inkişafını, ixracın diversifikasiyasını və şəhərin təlabatının yerli istehsal hesabına daxila doğğun ödənişməsini təmin etmək məqsədi ilə müvafiq dövlət orqanları ilə birlikdə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" çərçivəsində rəqabətqabiliyyəti kənd təsərrüfatı və emal sənayesi möhsullarının istehsalını stimullaşdırır tədbirlər və s. həyata keçirəlidir.

6.6.Qeyri-neft sektoru üzrə ixrac prioritetləri

Azərbaycanın irihəcmli neft ixracatçısına çevriləməsi, neft hasilatının iiböl artması, bu sektordan reallaşdırılan ixrac hesabına vəylətə daxil-olmalarının dinamik şəkildə yüksələməsi qeyri-neft sektorunun inkişaf etdirilməsinin, bu sahənin də ixrac potensialının artırılmasının zəruriliyini diqqət mərkəzindən çıkmışdır. Hökumət irihəcmli neft göllərinin mənfi təsirlərinin qabaqlanması, həmçinin neft ehtiyatlarının galəcəkdə tükənmə amilini asas götürərək qeyri-neft sektorunun inkişaf etdirilməsinin iqtisadi siyasetin prioriteti kimi elan etmişdir. Müxtəlif yüksək səviyyəli tədbirlərdə bu masalə Dövlət Başçılarından daftardə bayan edilmişdir. Ötan illər ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, bu sahəyə dövlət dəstəyinin gerçəkləşdirilməsi məqsədilə çoxlu sayıda programlar qəbul edilmiş, onların bir qismının icrası başa çatdırılmışdır.

«Qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı - bular Azərbaycanın galəcəyini müəyyən edən amillərdir» - deyən Prezident İlham Əliyev hələ 2003-cü ildə Nobel mükafatı laureati, təmmis iqtisadçı C.Sitiqlişti qəbul edərək qeyd etmişdir. «Mən Hökumət üzvlərinə müraciət edərək demədim ki, gərək biz hamimiz neft amilini kənarə qoysaq. Orada işlər çox uğurla davam edir və bu sahə Azərbaycana böyük həcmədə vəylətə ehtiyatları gotirəcəkdir. Biz öz siyasetimizi elə aparma-hıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələri, ilk növbədə, qeyri-neft sektor, infrastruktur inkişaf etməlidir. Aneq bu yolla biz Azərbaycunu hərtərəfli inkişaf etmiş ölkəyə çevira bilərik».

Ümummilli Liderimiz Heydər Əliyev də vaxtı ilə qeyri-neft sektorunun inkişaf etdirilməsinin hökumətin asas vəzifəsi kimi elan etmişdi. O, hələ 90-ci illərin əvvəlində bayan etmişdir: «Azərbaycanın neft hasil etdiyini unutmaq lazımdır, əmən böyük ehtiyatları, böyük perspektivləri var - bunu bir tərəfə qoyun. Bəli bunu biza təbəq etmişdir, amma biz galəcəyimizi bunun əsasında qura bilmərik, cünki bu gec-tez tükənəcəkdir. Ciddi iqtisadi siyaset aparmadan, ciddi sənaye yaratmadan bir Azərbaycanın inkişafını təmin edə bilmərik...».

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafına yönəldilmiş Strategiya ilə bağlı bù lükrləri söyləmişdir: «Bir tərəfdən, dövlət dəstəyi, digər tərəfdən, düşünülmüş siyaset. Milli Strategiyamı həyata keçirilməsi,

xarici sərəmayların cəlb olumması, ən qabaqcıl texnologiyanın tətbiqi, yerli sahibkarların dəstəklənməsi – bütün bu amillər bizim uğurumuzu şorlondırıcekdirdi.

Qeyri-neft sektorunun inkişafı və onun ixrac potensialının artırılması istiqamətində hayata keçirilmiş müüm dövlət programlarından biri «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Programı (2004-2008-ci illər)» olmuşdur. Əsas məqsədlərindən biri Azərbaycan Respublikasında regionların sərvətlərindən və təhbii şəraitindən səmərəli istifadə etmək kənd təsərrüfatı məhsulları istehsalı artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin inkişafının təmini kimi göstərilən Proqramda icrası nəzərdə tutulmuş makroiqtisadi tədbirlərdən aşağıdakilar qeyri-neft sektorunun inkişafı, bu sahənin ixrac potensialının artırılması üçün daha çox xüsusi əhəmiyyət malik olmuşdur:

- qanunverciliğin bazasının təkmilləşdirilməsi, o cümlədən ölkədə xüsusi iqtisadi zonaların yaradılması, investisiya fəaliyyətinin genişləndirilməsi, antiimhisar və digər iqtisadi münasibətləri tənzimləyən, regionların inkişafını stimullaşdırın qanun layihələrinin hazırlanması;
- regionların sosial-iqtisadi inkişafına yönəldilmiş layihələrin maliyyə təminatının artırılması;
- vergi dərəcələrinin optimallı həddədək azaldılması;
- kənd təsərrüfatı istehsalçılarına vergi tariflərinin tətbiq edilməsi siyasetinin davam etdiriləməsi;
- gömrük dərəcələrinin optimallı səviyyədə saxlanılması siyasetinin davam etdiriləməsi;
- Azərbaycan Respublikasının Şimal, Cənub və Qərbdə istiqamətlərində, habelə Bakı şəhəri ətrafında böyük gömrük terminallarının və sərhəd gömrük zonalarının yaradılması;
- Sahibkarlıq Kəmək Milli Fonduñun fəaliyyətinin təkmilləşdirilməsi;
- agrotexservice xidmətləri şəbəkəsinin yaradılmasını təkmilləşdirilməsi;
- aqrar-sənaye kompleksi müəssisələrinə, fermər təsərrüfatlarına dövlətin maliyyə yardımı tədbirlərinin davam etdiriləməsi və s.

Məlum olduğu kimi və digər paraqraflarda qeyd etdiyimiz kimi, Azərbaycanın qeyri-neft sektorları içorisində həm ixrac potensialına, həm də bu potensialdan istifadə səviyyəsinə görə kənd təsərrüfatı fərqlənlər və xüsusi çəkiyə malikdir. Bu baxımdan sözü gedən programın əhəmiyyəti daha yüksək olmuşdur. Fermərlər tərəfindən yetişdirilən məhsulların həm daxili, həm də xarici bazarlarda satışına dövlət tərəfindən dəstəyin göstərimləsi, İxracə Yardım Fonduñun, birləşmələr, topdansatış anbarlarının, auksiyonların yaradılması sənəddə bu sahə ilə bağlı müəyyənləşdirilmiş əsas vəzifələrdən biri olmuşdur.

Istər bu programın, istərsə də digər tədbirlərin icrası son illər ərzində ölkənin kənd təsərrüfatının, aqrar sənaye sahələrinin inkişafına böyük

stimul vermiş və onu qeyri-neft sektorunun ixrac prioritetlərindən birinə çevirmişdir.

Son illərin statistik göstəricilərinin təhlilindən aydın olur ki, aqrar-sənaye məhsullarının ixracı davamlı olaraq artmaqdır. Belə məhsulların ixracı 2004-cü ildəki 137 milyon ABŞ dollarından 2007-ci ildə 438,2 milyon ABŞ dollarına yüksəlmüşdür, bir sözə, 3,2 dəfəyə qədər artmışdır. Cədvəl 2-a diqqət yetirsək görərik ki, startej kənd təsərrüfatı məhsullarının ixracındaki pozitiv dinamika aydın şəkildə görünür. Belə ki, 2003-2007-ci illər arzında kartof ixracı 7,1 dəfə artmış, təzə təravəz 6,7 dəfə, meyva-təravəz şirələri 3,3 dəfə, üzüm şràbi 11,6 dəfə, çay 4,7 dəfə, bitki yağıları 2,2 dəfə çox ixrac edilmişdir. Tədqiqatlar göstərir ki, aqrar islahatların dərinləşdirilməsi, kənd təsərrüfatı sektoruna dövlət dəstəyinin gücləndirilməsi, subsidiyalardan səmərəli istifadə edilməsi, meliorasiya işlərinin sürətləndirilməsi, ölkədə gübərə istehsalının qurulması, ölkədə istehsal olunmayan gübərə və dörəmən məhsullarının, texnikanın idxləminin dəstəklənməsi, «Aqrrolinq» şirkətinin fəaliyyətinin təkmilləşdirilməsi, kənd təsərrüfatında siyortə sisteminin qurulması və digər bu kimi tədbirlər aqrar bölmənin ixrac potensialından istifadənin yüksəldilməsinə tökan vera bilər.

Cədvəl 1

Əsas kənd təsərrüfatı məhsulları ixracı, mln. ABŞ dolları ilə

	2003	2004	2005	2006	2007	2003-2007 artımı
Kartof	2374	4799	9363	12778	16968	7,1 dəfə
Təzə təravəz	3233	7393	16828	20503	21854	6,7 dəfə
Meyva-təravəz şirələri	7206	8577	10591	14631	24073	3,3 dəfə
Bitki yağıları	13419	30920	20135	26477	30308	2,2 dəfə
Uzüm şràbi	208	275	494	1726	2407	11,6 dəfə
Cay	3936	18578	14096	17996	18400	4,7 dəfə
Qus yumurtaları	1673	2568	5009	5859	6429	3,8 dəfə

Qeyd: Cədvəl DSK-nın məlumatları əsasında hazırlanmışdır.

«Aqrar islahatların uğurla hayata keçirilməsi ölkənin aqrar sahəsinin inkişafında həlliçəli rol oynayır. Aqrar sektordə son illər həyata keçirilmiş möqsədyönülu tədbirlər kənd təsərrüfatı və əzəqə məhsulları istehsalının dinamik inkişafına imkan yaratmaqla, kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur». Azərbaycanda ilk dəfə olaraq 2008-ci ildə payızlıq və yazılıq dənlə, dənlə paxlalıların istehsalı qarğıdalı ilə birlikdə 2 milyon 500 min tondan çox olmuş, bununla yanaşı, ölkəmizin coğrafi-iqlim şəraiti nəzərə alınmaqla torpagın münbitliyinin artırılması, bitkilərin becərilməsində müətarraqçı texnologiyaların tətbiqi, mineral gübərlərdən və suvarma suyundan aqrrotexniki tələblərə uyğun olaraq vaxtında və lazımi miqdarda istifadə edilməsi, bitkilərin xəstəlik və ziyanvericilərdən qorunması, texnoloji xə-

riülərə uyğun olan digər tədbirlərin hayata keçirilməsi hesabına bu göstəricilərdən 1,5-2 dəfə artıq məhsul götürülməsi məqsəd kimi qarşıya qoyulmuşdur.

Kənd təsərrüfatının inkişafında yeni meyva bağlarının salınması da xüsusi rol oynayır. Nəzərə alsaq ki, bu bölmədə təzə meyvələrin, meyva sırasının, üzüm şərabının ixracı daha sürətli artıv və ixrac potensialı da həm yüksəkdir, onda bunun daha böyük əhəmiyyətə malik olduğunu deyə bilərik. 2004-2007-ci illərdə 14,06 min hektar yenİ meyva bağı, 4,7 min hektar üzümükələr salılmışdır ki, bununla da meyva bağlarının ümumi sahəsi 114 min hektara, üzümükələr isə 11,1 min hektara çatmışdır.

Prezident İlham Əliyev tərəfindən imzalanmış 2007-ci il 23 yanvar tarixli Sərəncamı əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacaqın, motor yağlarının və mineral gübrələrin dayarının orta həsabla 50 faizinin dövlət tərəfindən ödənilməsi üçün 80 milyon manatın ayrılması, "Aqroliozinq" ASC tərəfindən gətirilən kənd təsərrüfatı texnikalarının və texnologiyi avadanlığın liziqinə verilməsi, satışı zamanı dayarının ödənilmə müddətinin 5 ildən 10 ilə qədər artırılması, buğda istehsalçılarına səpişən hər hektar sahaya görə 40 manat yarımının verilməsi, toxumçuluq və tingçilik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə Dövlət büdcəsindən subsidiyaların ödənilməsi və s. kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət qayğısının bariz təzahürü, bu sektoradakı inkişaf proseslərinin əsası kimi qiymətləndirilmişdir.

"Aqroliozinq" ASC-nin fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində cəmiyyət tərəfindən Dövlət büdcəsindən ayrılmış vasait hesabına 565 təxliyiqan kombayn, 1578 traktor, 120 ekskavator, 21 texnoloji avadanlıq, 4396 adəd digər kənd təsərrüfatı maşınları, 161 min ton mineral gübrələr alınmışdır ki, bu da ölkəmizin ərəqət təhlükəsizliyinin təmin edilməsində, kənd təsərrüfatı məhsulları istehsalının artımında əhəmiyyətli rol oynamışdır.

Mütəxəssislərin fikrincə, əklimləşən əkin sahənin ümumi əkin sahəsində tutuduğu xüsusi çökisini 2000-ci ildəki 51,1 faizdən 2007-ci ildə 81 faiza çatdırılmasına baxmayıaraq, hələ ki, kənd təsərrüfatı məhsulları istehsalının həcmi əhalinin ərəqət təhlükəsizliyinin daxili istehsal hesabına tam təmin edilmişsi sənətçiyəsinə çatmamışdır. Bunun başlıca sabablarından biri kimi əkin sahələrinin aqrortexniki müddətlərdə və bitkilərin bioloji tələbatına müvafiq suvarma suyu ilə təmin edilməməsi göstərilmişdir. Bu işlərin görülməsi ərəqət təhlükəsizliyi ilə yanaşı, ixrac potensialının artımına da iddianat etmiş olardır.

"Kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq, mühərrir yağıları, buğda, toxum və gübrəyə görə subsidiyaların verilməsi, texnika, gübər və toxum təchizatının yaxşılaşdırılması üçün Dövlət büdcəsindən vasaitin ayırmalması və vergi güzəştərinin tövbəti nöticəsindən, son 5 il ərzində məhsul istehsalının nominal dayarı 2,4 dəfə artımdır". Nazir son 5 ildə sənaye istehsalının 3,7 dəfə, investisiyaların 2,4 dəfə, strateji val-

yuta cəhiyatlarının 9,8 dəfə, ÜDM-də qeyri-neft sektorunun çökisiminin 1,7 dəfə, bu sahaya yönəldilən investisiyaların 6,2 dəfə, qeyri-neft məhsulları ixracının 2,2 dəfə artığını bildirmişdir.

Müşahidələr göstərir ki, qeyri-neft sektorunun inkişafını öz iqtisadi siyasetinin prioriteti kimi böyən edən hökumət son illər ərzində aqar, naqışiyat, kommunikasiya, məliorasiya, rəsəd və digər sahələrin inkişaf üçün genişmişqayash layihələr həyata keçirmişdir. Hökumət qeyri-neft sektorun prioritet sahələri kimi sanaye, kənd təsərrüfatı, naqışiyat, informasiya texnologiyaları, vəlyuta cəhiyatlarının idarə edilməsini və s. seçmişdir. Ekspertlərin fikrincə, sənaye potensialının artırımı respublikamızın inkişafının mühüm prioritet istiqamətinə çevrilib. Ölkədə sənaye loşmanın başlanması üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və coxşaxəli sənaye kompleksinin imkanlarının sahələr edilmişsi bu sahənin inkişafına baza yaradır.

Iqtisadi İnkışaf Nazirliyinin əsasında qeyd edilir ki, Azərbaycanda bu gün sənaye istehsalının artım tempı ilə ümumdaşılık məhsullenin dinamikası, demək olar ki, eyni səviyyədədir. 2007-ci ildə ÜDM-in 25 faizlik artımı fonundu sənaye istehsalı da 24 faiz çoxalımsıdır. Azərbaycanda sonənənin inkişafına neft sektorun impuls versə də, ümumilikdə maşınçayıra, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçixarxa və filiz müəssisələri bu sektorun inkişafında həlliçəli rola malik olublər. Bu gün nefti-neft sektorunun ixrac potensialının artımında metallurgiya, xüsusi və əlyan metallurgiya xüsusi rola malikdir. Mütəxəssislər belə qəniaqtə galiblər ki, Gəncə-Dəşkəsan zonalarında xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin yaradılmasına əlverişli şərait yaradıb. Gəncədə Polad Kompleksinin və "Dətal" Aluminum Zavodunun inşasına başlanılmış bu sahədəki perspektiv layihələrin başlangıcı kimi qiymətləndirilir.

Statistik göstəricilərə diqqət yetirdikdə gorur ki, 2003-2007-ci illər ərzində ixrac olunan emal edilmiş alüminiumun miqdarı 2 dəfədən çox artaraq 41612 tona çatmışdır. Belə ki, 2003-cü ilda 18 928 ton, 2004-ci ildə 31158 ton, 2005-ci ildə 31561 ton, 2006-ci ildə isə 32 406 ton alüminium ixrac edilmişdir. Bu illər ərzində alüminiumun dünya bazasındaki qiyməti artırdığı üçün onun ixracından daxil olan vəlyutının həcmi dənə çox artmış, 25 mln. dollardan 90,7 mln. dollarla çatmışdır.

2003-2007-ci illər ərzində qara metallardan hazırlanmış qazma borularının ixracı 1367 tondan 17 dəfədən çox yüksələrək, 23673 tona çatmış və onun dayarı 22,7 mln. dollar olmuşdur. Bu sahədə sənaye inkişaf 2006-ci ildən başlayaraq dəha ciddi nəzərə carpar.

Təhlillər göstərir ki, ölkənin əlyan metallurgiya sahəsində ixrac üzrə əsas tərəfdəşələr İran, Çin, Türkiyə, BÖÖ və digər ölkələr, qara metallurgiyada isə Rusiya, Qazaxıstan, Türkmenistən, BÖB, B. Britaniya kimi ölkələrdir. Metallurgiya sənaye sahəsinin mövcud ixrac potensialının və ixrac əlaqlərinin tadqiqi deməyə asas verir ki, gələcəkdə bu sahə qeyri-neft sektorunun həm istehsal, həm də ixrac bazasından əsas bölməsinə

çevriləcək. Bugünkü statistik göstəricilər və onların dinamikası da göstərir ki, metallurgiya qeyri-neft sektorunun ixrac prioritətlərindən biridir.

Qeyd etmək lazımdır ki, qeyri-neft sektor kimi metallurgianın inkişaf etdirilməsində, onun ixrac potensialının yüksəldilməsində Aşağıdakı tədbirlər əhəmiyyətli rola malik ola bilər:

- metallurgiya sənayesində sovet dövründə mövcud olan iri sənaye müəssisələrinin yenidən qurulması, müasir standartların tətbiq edilməsi;
- metallurgiya sənaye sahəsinə xarici istərsə də yerli investisiyaların çəllə edilməsim stimullaşdırıram dövlət siyasetinin formalasdırılması;
- bu sahə ilə bağlı dövlət dəstəyini, güzəştləri özündə əks etdirən xüsusi dövlət programlarının hazırlanması və icrası;
- dövlətin investisiya resurslarından bu sektorda səmərəli istifadə edilməsi;
- yüksək ixrac potensialına malik neft maşınçayırma sektorunun xəci-iqtisadi əlaqələrinin bərpası və yerli metallurgiya sənayesi məhsullarından istifadə və s.

Hazırda hökumətin dəha çox diqqət yetirdiyi sahələrdən biri də informasiya və kommunikasiya texnologiyaları sahəsidir. Bir sıra tədqiqatçılar iddia edirlər ki, 2015-2020-ci illərdə ölkəmizin informasiya texnologiyalarından illik valyuta galirli 10 mld manat keçə bilər. Azərbaycan regionda informasiya texnologiyaları məhsullarının potensial ixracatçısına çevrilə bilər. Statistik məlumatlar göstərir ki, qeyri-neft sektorunda informasiya texnologiyalarının xüsusi yüksək artmaqdə davam edir. Hökumət tərəfindən IKT üzrə Dövlət Programı qəbul edilmişdir. İqtisadi İnkişaf Naziri Ş.Mustafayev bildirmişdir: «2009-cu ildə ölkədə infrastrukturun inkişafına 3 mld. manat vəsait ayrılaçacaq. Ölkənin rəbibə və informasiya texnologiyaları sahəsinə də diqqət yetiriləcək. Belə ki, bu sahənin inkişafında hər il təxminən 25 % artım müşahidə olunur. Növbəti ildə isə artımın daha da yüksək səviyyədə olacaqı gözlənilir».

Hər seydon onca, onu qeyd etmək lazımdır ki, IKT-nin inkişafı digər qeyri-neft sektorlarının inkişafına bu sahələrə innovasiyaların idarəxalı təkan verir, ixrac potensiallarının yüksəldilməsində vacib şərtlərdən biri kimi çıxış edir.

Çox vaxt tədqiqatçılar ixraedən, ixrac potensialından bəhs edərkən yalnız ömərələrin ixracını tədqiqat obyektiyinə çevirirlər. Əslində isə müasir dünyada başqa tendensiylər müşahidə edilməkdədir. İndi xarici iqtisadi əlaqələrdə, valyuta daxiləlmalarında xidmətlərin ixracı ön sıraya çıxmışdır. Əgər ömərələri ixrac etmək üçün onları xarici ölkəyə daşımış lazımdır, xidmətləri ixrac etmək üçün xarici ölkə vətəndaşlarının ölkəyə galmışdır. Bu baxımdan bizim də mövzumuza uyğun olaraq Azərbaycanın xidmətlər potensialından və perspektivindən bəhs etməyimiz zəruri görünür. Bu prizmadan yanaşıqdə ölkənin qeyri-neft sektorunu olaraq an çox turizm diqqəti cəlb edir. Hökumət də neft galirlərinindən istifadə etməklə turizmin inkişafı strategiyasını müəyyənləşdirmiştir. Xarici turizmin inkişafı ölkədə digər bir sira xidmətlərin

də ixracına geniş imkanlar açır. Bu xidmətlərə misal olaraq bank, sigorta, rəbitə, naqliyyat, mehmanxana, restoran və digərlərini göstərə bilərik. Turizm inkişaf etdiğə, ölkəyə galan xarici turistlərin sayı artıraq bu xidmətlərin də ixracı qanunauyğun olaraq yüksələcəkdir. İşgəzar turizmin inkişafı, ölkədə müxtəlif bəyənşəhər konfranslarının, seminarların təşkili, bununla da xarici iş adamlarının işgəzar turist sahələri çərçivəsində ölkədə olmasına milli məhsulların tanıtılmasında xüsusi rol oynaya bilər.

Azərbaycanda turizmin inkişafı üçün çox əlverişli şəraitin olması artıq öz təsdiqini tapmışdır. Republikamızın Şərqlə Qərbi birləşdirən əlverişli coğrafi mökəndə yerləşməsi, bəyənşəhər aləmdə farqlı mədəniyyətləri və dünyagörüşlərini bir araya götürən toleran dövlət kimi təmənnəsi, 800 kilometrəndən artıq məsafədə dənizsahili zonaya, 12 ilmən qurşağından 9-na malik olması, zəngin təbiəti, qədim tarixi mədəniyyət abidələri və digər amillər böyük dəstəyi ilə turizmin infrastrukturuna, xidmət sahələri formalasdırılmışdır. Bu gün respublikamızda 250-dən artıq turizm şirkəti fəaliyyət göstərir, hənsi ki, 2001-ci ildə belə qurumların sayı 20-dən az idi, 7 il öncə ölkədə mehmanxana, turizm obyektlərinin sayı 60 idi, indi ölkədə 300-ə qədər belə obyekti fəaliyyət göstərir.

Mədəniyyət və Turizm Nazirliyinin sənədlərində qeyd edilir ki, 10 il müddəti əhatə edən Dövlət Programında əsas vəzifələr kimi, turizm sahəsində normativ-hüquqi aktların hazırlanması, daxili və bəyənşəhər turizm marşrutlarının yaradılması, xarici ölkələrdə geniş reklam kampaniyasının aparılması, xarici ölkələrin turizmə möşəq olan dövlət qurumları ilə əlaqələrin möhkəmləndirilməsi, dövlət səviyyəsində müqavilələrin bağlanılması, turizmin infrastrukturunun yaradılması və s. kimi müəyyənləşdirilmişdir.

Cədvəl 2

2007-ci ildə ölkəyə gəlmis xarici turistlərin statistikası

	Turistlərin sayı nəfər	Xüsusi çəkisi	Turistlərinin sayı adəm-mənt
Çəmən	12356	100 %	55064
Gürcüstan	90	0.7	440
Qazaxıstan	81	0.6	243
Rusiya	1531	12.4	8946
Ukrayna	45	0.3%	196
Türkiyə	545	4.4	2585
Birləşmiş Krallıq	349	2.8	799
Altamaniya	371	0.3	1970
Ispaniya	14	0.1	76
İtalya	134	1.0	718
Fransa	171	1.3	660
Finnlandiya	32	0.2	276
BDƏ ³	187	1.4	480
Misir	8	0.06	66
İran	2588	20.9	2445
ABS	413	3.3	2026
Digər ölkələr	3770	22.5	14187

Qeyd: Cədvəl DSK-nin və Mədəniyyət və Turizm Nazirliyinin məlumatları əsasında hazırlanmışdır.

Prezident İlham Əliyev turizmin inkişaf etdirilməsinin hökumətin qarşısında duran ən müümən vazifələrdən olduğunu dəfələrlə bəyan etmişdir. Hökumət tədbirlərindən birində o, respublikamızda son illər geniş vüsat almış abadlıq-quruculuq işlərini, habelə infrastruktur layihələrinin həyatı keçirilməsini turizmin inkişafını baxımdan da əhəmiyyətli olduğunu bildirərək demişdir. "İndi Azərbaycanda - ölkənin qorbində, cənubunda və şimalında üç yeni aeroport tikilir, baxmayaq ki, ölkənin ərazisi o qədər də böyük deyildir. Üç yeni, beynəlxalq standartlara cavab verən aeroportun tikintisi turizmin inkişafına xidmət göstəracakdır. Avtomobil yolları Azərbaycanda sürətlə inşa edilir. O cümlədən, kənd yolları, magistral yollar. Azərbaycanın ən ucqar kəndlərinə yeni yollar çəkilir ki, həm ənsanlar daha da rahat gedib-gələ biləsinlər, eyni zamanda, turistlər üçün əlverişli imkan yaradılır. Həm Bakı şəhərində, həm də Azərbaycanın müxtəlif bölgələrində yeni müasir hotellərin tikintisi nəzərdə tutulur. Bir sözə, dövlət öz tarafından əlindən galəni etməyə çalışır ki, turizmin inkişaf üçün bütün infrastruktur layihələri təzliklə həyata keçirilsin. Eyni zamanda, əlbəttə ki, əzəl bölmə də bu gözəl imkanlardan istifadə edib yeni, müasir turizm obyektləri yaratmalıdır".

Azərbaycanın qeyri-neft sektorunu üzrə ixracında xüsusi əksinə görə birinci yerdə kimya sənayesi durur. Iştir bu amil, istorər də yaxın keçmişə nəzər salmaq, kimya sənayesinin iqtisadi potensialı, ölkədə xammal təchizatının yüksək səviyyədə olmasına deməyə asas verir ki, kimya sənayesi məhsulları ixracı qeyri-neft sektorunun ixrac prioritetlərindən ən əhəmiyyətlidir. Həzirdə ölkənin kimya sektorunda fəaliyyət göstərən müəssisələr öz məhsullarını Rusiya, Gürçüstan, Türkmenistan, Ukrayna, Türkiyə, Qazaxstan, Polşa, Misir, İngiltərə, Almaniya, İran və digər bu kimyə ölkələrə ixrac edirlər.

Cədvəl 3
Kimya sənayesi məhsulları ixracı, 2001-2007-ci illər
(mln. ABŞ dolları)

	2001	2002	2003	2004	2005	2006	2007
Təmamilikdə			50,6	91,5	99,7	134,5	98,1
Dövlət müəssisələri	9,4	34,0	43,7	84,7	95,0	125,6	88,2
Dimanika		3,6 dəfə	+28,5 %	+93,8 %	+12,1 %	+32,2 %	-29,8 %

Qeyd: Cədvəl DSK-nin və "Azərkimya" DŞ-nin məlumatları əsasında hazırlanmışdır.

Qeyd edək ki, kimya sənayesi, demək olar ki qeyri-neft sektorları içarısında ən yüksək ixrac potensialına malik sahədir. Bu potensialın yüksək olmasına əsasən aşağıdakı amillər şərtləndirir:

- sovet dövründə ölkədə iri kimya sənayesi komplekslərinin qurulması;

- region ölkələri arasında Rusiyadan sonra, yalnız Azərbaycanda mövcud olan «EP-300» qurğusuna onun istehsal imkanları;

- neft istärəmə sənayesinin inkişafı və bu sektorla kimya sənayesi üçün xammal tozluşatının formalşılması;

- yeni bazarlara çıxış imkanlarının açılması;

- digər kimya sənayesi ölkələrinin nisbatən, Azərbaycanda xammalın, əmək cəhətlərinin, enerji daşıyıcılarının ucuz olması və s.

Həzirdə ölkənin kimya kompleksində 100-dən çox növədə kimya məhsulları istehsal edilir ki, bunlardan da böyük hissəsi əsasən ixracı yönəldir. Qurucu kaustik soda, maye xlor, yüksək təzyiqli polietilen, mütləqədirilmiş izopropil spirti, dixloretan, propilen oksidi, poliefir qatrani, xlor parafları, ağır və yüngül piroliz qatrənləri, propilenlikolü, propilen, butilen, butilen-butadien fraksiyası və digərləri Azərbaycandan ixrac olunan əsas kimya sənayesi məhsullarıdır.

Statistik məlumatlara görə, hər il tökə dövlətin sərəncamında olan «Azərkimya» Dövlət Sirkətinin müəssisələrindən 85-90 mln. ABŞ dolları dəyərində məhsul ixrac edilir.

Ölkənin kimya sənayesi müəssisələrinin ixrac potensialından əməkli istifadə edilməsi, Avropa bazarlarına çıxış imkanlarının artırılması üçün 1999-cu ildə Gürçüstənin Poti limanında maye tərkibli kimyəvi məhsulların yükümlülərinin üçün xüsusi qurğu inşa edilərək istifadəyə verilmişdir ki, bu da ixracın artımına öz töhfəsinə vermişdir. Digər taradən hesab edilir ki, «Bakı-Tbilisi-Qars» dəmiryolu layihəsinin reallaşdırılmasından sonra Azərbaycanın kimya sənayesi müəssisələrinin Türkiye və Yunanistan kimi ölkələrin bazarlarına çıxış imkanları dəha da artacaq.

Cədvəl 4

Dövlət müəssisələrinin əsas kimya sənayesi məhsulları ixracı, 2003-2007-ci illər

	2003	2004	2005	2006	2007
Maye xlor, ton	9125	11347	13069	17035	9476
Propilen oksidi, ton	6533	9233	11518	16125	11463
Polietylén, ton	46913	59041	53204	70682	47090
Izopropil spirti, ton	19568	23376	20741	24772	17115
Poliefir qatrani, ton	3910	5628	6402	10781	7213
Etilen, ton	50545	61628	53973	72588	48412
Propilen, ton	26685	34614	29219	38488	26495

Qeyd etmək lazımdır ki, ölkənin kimya sektorunda keçmiş sovet dövründən mövcud olan və real potensiala malik istehsal sahələrinin yenidən qurulması, mövcud istehsal güclərinin potensialından əməkli istifadə edilməsi, köhnəlmis, potensialı aşağı düşmüs istehsal sahələri bazaında müasir komplekslərin qurulması, məhsul əsəllərinin beynəlxalq bazarlardakı tələbə uyğun diversifikasiya edilməsi və digər bu kimyə ölkələr kimya məhsulları ixracının artırılmasına, bu sahənin ixrac potensialından əməkli istifadəyə təkan verə bilər.

Dünya bazarında kimya məhsullarının tələbatın artması, bu məhsul istehsalında Azərbaycanın bir sıra müqayiseli üstünlükklərə malik

olması, regional bazarlarda rəqabət üstünlüğünü qazanması və digər bir səra amillər deməyə əsas verir ki, kimya kompleksini inkişaf etdirmək, bu sahədə dövlət dəstəyini gücləndirmək, xammal işçizatını artırmaq qeyri-nəfi sektoru üzrə ixracın yüksəldilməsinə mühüm bir töhfə olar.

Ölkənin kimya sənayesinin ixrac potensialının yüksəldilməsi, kimya sənayesi məhsulları ixracının artırılması üçün aşağıdakı istiqamətlər üzrə tədbirlərin görülməsi faydalı olar:

- xüsusi dövlət proqramları vasitəsilə kimya sənaye kompleksinə dövlət dəstəyinin göstərilməsi, vergi, gömrük və digər güzəştlörlərin tətbiq edilməsi;

- dövlət vəsaitləri hesabına uzunmüddətli güzəştli kredit xətlərinin açılması;

- kimya kompleksinə xidmət edən infrastrukturun modernləşdirilməsi;

- dövlətin sərəncamında olan iri kimya sənayesi komplekslerinə investisiya müsbəqələri vasitəsilə xariçə investisiyaların cəlb edilməsi imkanlarının növərdən keçirilməsi;

- müasir elmtutumlu məhsul istehsalının təşkili və s.

Vaxtı ilə ölkəmizdə inkişaf etmiş toxuculuq sənayesini inkişaf etdirmək, onun ixrac potensialını yüksəltmək üçün geniş imkanlar mövcududur. Ölkədə pambıq və yun kimi xammal ehtiyatının kifayət qədər olması bu imkani şərtləndirir. Ölkədən pambıq mahləcinni ixracı ilbaş artdır, ancaq hunu emal-istehsal proseslərindən keçirərkən əmək tutumlu məhsul kimi ixrac edirikə, alda edilən fayda daha çox olar.

Bələliklə, tədqiqatlar bələ nəticəyə gəlməyə imkan verir ki, kənd təsərrüfatı məhsulları, aqrar bölgənin emal olunmuş məhsulları, kimya sənayesi məhsulları, metallurgiya məhsulları ixracı qeyri-neft sektoru üzrə ixrac prioritetlərini təşkil edir. Lakin iqtisadiyyatın digər yüksək ixrac potensialına malik sahələrinin də inkişaf etdirilməsi, bələ prioritet istiqamətlərin sayıni artırma bilər və bunun üçün geniş imkanlar mövcuddur.

VII FƏSİL

DÖVLƏTİN İNVESTİSİYA SİYASƏTİ

«Azərbaycan əhrərli investisiya
mühitini görə nümunəvi ölkədir»

İlham Əliyev

7.1. İNVESTİSİYA QOYULUŞLARININ ZƏRURİLİYİ VƏ ONUN NƏZƏRİ-METODOLOJİ MƏSƏLƏLƏRİ

İnvestisiya - iqtisadi və sosial səmərə alda etməkdən ötrü müxtəlif obyektlərə qoyulan pul, qiymətli kağızlar, intellektual mülkiyyət obyektləri və sənirdir. Bu tərif "İnvestisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının «Qanun»unda dəha ətraflı göstərilmişdir:

İnvestisiya - gəlir (mənfəət) və ya sosial səmərə alda etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət növürləri obyektlərinə qoyulan kapitaldan ibarətdir. Həmçinin kapital isə maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarət ola bilər.

Belo vəsait və sərvətlər aşağıdakılardır:

- pul vəsaiti, məqsədli bank əmanatları, kreditlər, paylar, sahmlər və digər qiymətli kağızlar;
- daşınan və daşınmaz əmlak (binalar, qurğular, avadanlıq və başqa maddi sərvətlər);
- münafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübə və digər intellektual sərvətlər;

- bu və ya digər istehsal növünün təşkili üçün zoruri olan, ancaq patentləşdirilməmiş texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübüsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər bılıklorın məmənusluqu ("nou-hau").

- torpaqdan, sudan və digər ehtiyatlardan, binalardan, qurğulardan, avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn və başqa əmlak hüquqları;

- başqa sərvətlər.

- Əsas fondların yaradılmasına və təkrar istehsalına, habelə maddi istehsalın digər formada inkişafına investisiya yönəldilməsi kapital qoymuşları şəklinde layihəyə keçirilir.

Ölək müraciətində investisiyalar geniş təkrar istehsal prosesi şəklinde layihəyə keçirilir. Yeni müəssisələrin tikilməsi və yeni iş yerlərinin açılması bir-birə olaraq kapital qoymuşlarından asılıdır.

İnvestisiyalar mahiyyatına göre, maliyye, real (birbaşa) ve intellektüel olmaqla üç gruba bölünürler. Maliyye investisiyaları sahm, istiqraz və s. kimi qiymətlı kağızlara yatırılan investisiyalarıdır. Real (birbaşa) investisiya müəyyən bir mahsulun istehsalına yatırılan investisiyalardır. Intellektüel investisiyalar isə kadr hazırlığı, təcrübə məbadiləsi, lisensiya və "nou-hau" ya, birgə elmi araşdırılmalara və s. yatırılan investisiyalarıdır.

Real investisiyalar iki tərkib hissəsindən ibarətdir: əsas kapitala yatırılan investisiyalar və dövriyyə vasaitlərinə yatırılan investisiyalar.

İnvestisiyalar, ham da birbaşa və portfel investisiya olmaqla, iki formada həyata keçirilirlər. Birbaşa investisiyalar elə kapital qoyuluşudur ki, onların sayında investitorlar kapital qoyulmuş obyekti üzrəndə nəzarəti həyata keçirə bilirlər. Birbaşa investisiyalar uzunmüddətli iqtisadi fəaliyyəti həyata keçirmək möqsadılıq təbiq olunur. Birbaşa investisiyalar yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin qismən alınması və birgə-müşərək fəaliyyətin digər formaları şəklinde həyata keçirilirlər. Birbaşa investisiyaların müüm hərqləndiricili cəhəti investorların investisiya etdikləri obyektlərin idarə edilməsində iştirakının tömən edilsə bilməsdir.

Portfel investisiyaların beynəlxalq hərəkətinin sababları birbaşa investisiyaların beynəlxalq hərəkətinin sabablara principə yaxındır. Fərqli ondadır ki, investor, kapital qoyulmuş müəssisə üzrəndə real nəzarətə malik olmur. Lakin eyni zamanda portfel investisiyaların likvidliyi, yəni qiymətlər kağızlarının nağd valyutaya çevriləmə qabiliyyəti birbaşa investisiyaların müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir. Portfel investisiyaların həyata keçirilməsinin əsas sabəbi, kapitalın elə bir ölkəyə və elə bir qiymətlər kağızlara qoyulmasıdır ki, o, maksimum mənfaət versin. Portfel investisiyalar pulların inflasiyadan qorunmasına və möhtəkir gəlirlərinin alda olunmasında vasitə kimi çıxış edirlər. Portfel investisiyaların beynəlxalq hərəkəti, ham da riskin azaldılması möqsadılıq bas vətir. Adətən, hər hansı qiymətlər kağızın mənfaətiyi na qədər yüksək olursa, həmin qiymətlər kağızın alda olunmasının riski də bir o qədər böyük olur. Riskin səviyyəsinin azaldılması möqsadılıq portfel investisiyaların beynəlxalq hərəkətindən istifadə oluna bilər.

Hal-hazırda cəmiyyətdə mövcud olan «investisiya» anlayışı iqtisadi nəzəriyədə mövcud olan «investisiya» anlayışından daha geniş «sferanı» shəhər edir. Belə ki, indi istənilən aktivin alda edilmesi investisiya yatırımı kimi anlılış və qəbul edilir, iqtisadi nəzəriyyə elmində isə istənilən yox, yalnız real investisiya qoyuluşları investisiyalar kimi qəbul olunurlar. Bir qədər də daqqıq qeyd etmisi olsaq, istənilən dəyərli və ya dayırımı galəcəkdə itirməyən hər hansı əşyannın və ya əmlakın alda edilmesi investisiya qoyuluşu hesab edildiyi təqdirdə, elm hər bir beta fəaliyyəti investisiya fəaliyyəti hesab etmir. Məsələn, istənilən sahmin və ya köhnəlmüş avadanlığın alınması iqtisadi nəzəriyyə elmī baxımından investisiya

yoluşunu hesab edilsə bilməz. Bundan ötrü həmin fəaliyyət müəyyən kriteriyalara cavab vermelidir. Yəni həmin fəaliyyətin nəticəsi ya iqtisadi, ya da sosial səmərə şəklinde özünü göstərməlidir.

Qeyd etmək lazımdır ki, investisiyalar maliyyəlaşmə mənbələrinə asasən iki gruba bölünürələr:

- daxili investisiya mənbələri;
- xarici investisiya mənbələri.

Ölkədaxili investisiya mənbəyi də çox müraciətdədir. Belə ki, opu aşağıdakı mənbələrə bölmək olar:

- dövlət bütçəsi vasaitləri;
- bəndəcənənər fondlarının vasaitləri;
- bank vasaiti;
- şəxsi vasaitlər;
- ticarət kapitalı;
- qrantlar və texniki yardımçılar;
- siyərt və sosial təminat fondlarının vasaitləri;
- dini təşkilatların, icmaların, məscidlərin, kilsələrin və s. maliyyə vasaitləri.

Xarici investisiya qoyuluşlarının maliyyəlaşmə mənbələrinə isə aşağıdakılardır addırmış:

- xarici dövlətlərin bütçə vasaitləri;
- xarici hüquqi və fiziki şəxslərin vasaitləri;
- beynəlxalq təşkilatların maliyyə vasaitləri;
- dövlətlərarası kreditlər;
- beynəlxalq maliyyə təşkilatlarının maliyyə vasaitləri,

Ümumiyətlə, investisiyaların maliyyəlaşmə mənbələrinin təsnifi zamanı müxtəlifmeyeşardan istifadə olunur, bizim xuxarla göstərdiyimiz təsnifat (xarici və daxili investisiya) milli prinsip üzərə aparılmışdır.

«Investisiya» anlayışının meydana gəlməsini araşdırarkən Hökmən, ilkin iqtisadi fikirlər istinad etmək lazımlıdır. Belə ki, hələ mərkəntilistlər öz nəzəriyyələrində asas yeri dövlətin öz sərvətinin artırılması mənbələrini öyrənilmiş məsələsinə ayırmışlar. Demək olar ki, mərkəntilizm nəzəriyyəsi sərvətin alda edilməsi və artırılması ideyəsi üzrəndə qurulmuşdur. Mərkəntilistlər ölkənin daxili sərvətinin artırımadan ötrü o vaxt üçün mümkün olan bütün sərt proteksionist tədbirlərin nəzəri əsaslarını verməyə cəhd etmişlər.

Ilkin mərkəntilistlər ölkədən xarici pulun (qızıl və gümüşün) çıxarılmasına razi olmasalar da, sonrakı mərkəntilistlər bu halın olacaq və daha çox galır goturacağı təqdirdə lazımlı olduğunu bildirmişlər. Deməli, inkişaf etmiş mərkəntilizm: "pul... pul gətirə biləcəm" anlamılaşdır. «Mərkəntilizm» nəzəriyyəsi meydana çıxdığı dövrdə uyğun olaraq mer-

kantılıtlar, monarxin iqtisadiyyatı ol altında olan vasıtalarla neçə idarə edə biləcəyi üsullarının nəzəri sistemini hazırlamışlar.

A.Smitin söylədiyi kimi, ölkələr beynəlxalq ticarətə daha çox fikir versərlər, çox fayda götürürərlər. İndi isə belə demək olar ki, dövlətlər xarici iqtisadi fəaliyyatlarında investisiya qeyoluşlarına fikir versərlər, onlar üçün daha sərfli olar.

Ümumiyyətlə, dünya tarixini nəzərdən keçirdikdə məlum olur ki, kapital ixracı ilə başlayan beynəlxalq investisiya axını hələ o vaxtın kapital axını nəzəriyyəciliyi tərəfindən dərinlənmişdir. Kapital ixracının, müdafiə töbəcə desək, beynəlxalq investisiya axının yaranma səbəbləri tədqiqatçıların tərəfindən o vaxtın mövcud reallıqları şəraittində tədqiq olunmuşdur. Belə ki, müasir dövrdəki beynəlxalq investisiya axını ilə ilkən kapital ixracı arasında xeyli fərqli cəhətlər mövcuddur. Buna görə də müasir iqtisad elmindən kapitalın beynəlxalq axını barədə tədqiqatların nəzəri-konseptual səviyyədə iki mühüm istiqaməti fərqləndirilir. Bunlar kapitalın beynəlxalq axının ənənəvi və müasir konsepsiyalarıdır. Mövcud adı çəkilən nəzəriyyələr özləri da bir neçə biri-birindən fərqli yarımqruplara bölündülərlər. Ənənəvi nəzəriyyələrə «neoklassik», «marksist» və «neokeyns» nəzəriyyələrini göstərmək olar.

«Neoklassik» nəzəriyyə sözsüz ki, klassik iqtisad elminin baniləri olan A.Smit və D.Rikardonun nəzəri görüşləri əsasında formalşmışdır. Klassiklərin, xüsusən da D.Rikardonun «müqayisalı üstünlükler» nəzəriyyəsi, «neoklassik» nəzəriyyənin beynəlxalq kapital axının xarakterizə edən görüşlərinin əsasında durur. Belə ki, D.Rikardonun beynəlxalq ticarətin «müqayisalı üstünlükler» nəzəriyyəsi, C.S.Millin formalşdırılmışa əlaqədən kapitalın ölkələrarası axının nəzəri baxışları sisteminin əsası kimi çıxış etmişdir. C.S.Mill belə zənn edirdi ki, kapitalın beynəlxalq hərəkətinə sabab, onun bir ölkədən digərinə nəzərən daha çox galır gətirəbilinə imkanındır. Yəni bəzi kapitalı zəngin olan ölkələrdə, iqtisadi şərait kapitalla lazımi səviyyədə galır alda etməyə imkan vermir. Lakin, həmin kapitalla digər ölkədə daha çox galır alda etmək mümkündür. Belə olan haldə, kapitalın bir ölrədən digərinə axım bas verir.

Digər klassiklərin fikirləri ilə yanaşı, A.Smitin fikri də diqqətələyişdir. Belə ki, A.Smit «mütlaq üstünlükler» nəzəriyyəsində bildirir ki, beynəlxalq ticarət vasitəsi ilə ayrı-ayrı ölkələr vətəndaşlığı dənə iqtisadiyyatı da inkişaf edir. Belə olan suradən dənə ölkələri qapalı iqtisadiyyatdan intima edərək daha sərfli beynəlxalq ticarətlə məşğul olmalıdırlar.

«Neoklassik» nəzəriyyənin mühüm hissəsi olaraq XX yüzilliyin əvvəllərində E.Hekşer və B.Olin tərəfindən yaradılmış “İstehsal amillarının nishanı” nəzəriyyəsinə misal kimi göstərmək olar. Onların nəzəri sistemlərində kapitalın beynəlxalq hərəkəti haqqında nəzəriyyə E.Hekşerin əsaslandığı “son faydalılıq” nəzəriyyəsi, B.Olinin “beynəlxalq ticarət” Konsep-

sıyası və Nurksenin görüşlərindən ibarətdir. Buradan da görünür ki, hər bir mütəfəkkirin fikri ümumi istiqamətdən ayrılan bir cığır kimi formalşır. Onlarm arasında R.Nurksenin goldiyi qənası çox marağlıdır. R.Nurksenin tədqiqatlarının nəticəsi ona göstirir ki, ömər eksport sürətlə artan ölkələrə kapitala tələbat yaranır və ölkə hər kapitalı idxlə edir. Bu faktin qorılığı ondadır ki, öksər alımlar tam şəkər olmamışdır. Yəni onlar iddia edirdilər ki, kapital onunla bol olan ölkədən kapital cəhdətdən “kəsh” ölkəyə “migrasiya” edir. Bu fikir uzun müddət müvafiq tədqiqatla məşğul olan insanların beynindən hakim mövqə tumaşdır. Nurksenin goldiyi qənası həm də adı bir qənaatdır. Yəni dünyada baş verən hadisələr faktiki olaraq onun fikrini təsdiqləyir və bunumla da onun fikirfərindəki qeyri-adlı aradan götürür.

Bununla belə “neoklassik” nəzəriyyədən fərqli mövqədə duran “marksist” nəzəriyyədə kapitalın beynəlxalq hərəkətinin səbəbləri K.Marks tərəfindən müvafiq elmi metodologiya əsasında araşdırılmışdır. Belə ki, K.Marks kapital ixracının səbəbini, onun ölkədən nisbi artlığında görür. Bu yanaşmada əsas kimi Marks gəlir normasını götürür və nisbi artıq kapital kimi istifadə zamanı gəlir norması sağlı salan kapitalı nəzərdə tuturdu. K.Marks nisbi artıq kapitali üç tərkib hissəsinə bəlliir. Belə ki, o nisbi artıq kapitalı mal, istehsal və pul formasında görürdü.

Ölkənin ÜDM-in həcmində investisiya qeyoluşlarının səviyyəsi böyük təsir göstərir. Milli iqtisadiyyatın bir çox makropropsiyaları investisiyaların dinamikasından asılıdır. Məsələn, bir çox mütəfəkkirlərin fikrinə işsizlik, məcmu tələb və məcmu təklif və s. kimi makroiqtişadi göstərilərlər investisiyaların dinamikasından asılıdır. Buna misal olaraq Keynsçilərin fikrine, investisiya və yiğmələrin səviyyəsi müxtəlif proseslər və şəraitlərə təyin olunur ki, bu proses və şəraitlər məhz makroiqtişadi mühitdən asılıdır.

Neokeynsçilər kapitalın beynəlxalq axının ölkənin tədiyyə balansı ilə əlaqədar olması fikri əsasında nəzəriyyə formalşdırırlar. Bu nəzəriyyə görə, kapitalın ölkədən ixrac olması səbəbi tədiyyə balansında tarazlığın pozulmasına, Bu ideyanın müəllifi Keyns özdür, sadəcə olaraq onun davamçıları bu fikri mövcul vəziyyətə dəha da uyğunlaşdıraraq inkişaf etdirmişlər.

Son zamanlar əvvəldə qeyd etdiyimiz kimi, kapitalın beynəlxalq miqrasiyasına iqtisadçıların “ideoloji” yanaşması müşahidə olunmur. Belə ki, iqtisadi alımlar iddiə kapitalın beynəlxalq hərəkətinə dair fikirlərini faktiki baş verən hadisələr və müşahidə edilən tendensiyalar əsasında qururlar. Buna misal olaraq “TMK-lar” nəzəriyyəsini və “kapital qayışı” nəzəriyyələrini göstərmək olar.

Müasir “Transmilli korporasiyalar” (TMK) nəzəriyyəsi, TMK-ların XX əsrin ikinci yarısında fəaliyyətlərinin sürətlə artması nəticəsində onlar

iqtisadi nəzəriyyədə asas diqqət mərkəzinə keçmişdir. İlk dövrlərdə TMK-lar ancaq "firma" nəzəriyyəsi çərçivəsi daxilində öyrənilirdi, sonralar isə onlar üçün ayrıca müstəqil konsepsiyalar işlənilər hazırlanmağa başlandı ki, onların da osasında osasın amerikalı iqtisadçılarının ideyaları üstün mövcə tutur. TMK-ların beynəlxalq flaliyyətinin elmdə xüsusi nəzəri konsepsiyaşa asas olmasının sababı planetin ümumi istehsal fondunun 1/3-nin, dünya üzrə istehsal olunan məhsulların 40%-nin, xarici ticarət dövrliyinin yarısından çoxunun, an yeni texnologiyalarla ticarətin 80%-dan çoxu və on asası kapital ixracının 90%-dan çoxu TMK-ların nəzarəti altında olmalıdır.

TMK-lar nəzəriyyəsi əvvəldə də qeyd etdiyimiz kimi, son zamanlar beynəlxalq arenada Transmilli korporasiyaların kapital axımındaki rolunun artması ilə formalşämə başlıdı. Bu nəzəriyyələrin tərəfdarları kimi S.Haymeri, R.Vernonu, R.Kouzu və başqalarını göstərmək olar.

Kapitalın beynəlxalq hərakətinin tarixini alımlar, adətən XIX əsrin sonu və XX əsrin əvvəllərindən başlayaraq tədqiq edirlər. Dünya ədəbiyyatında kapital ixracının tarixi mövzusunda İsləməş əsərlərin əksariyyəti bu mövzunum ya dar zaman kəsiyində, ya da ayrı-ayrı ölkələrin təmsilində formalşdırılmışdır. Xüsusiət ayrı-ayrı ölkələrin tarixinən spesifikasi dönmələri və oradakı kapital ixracı məsələləri daha çox İsləməş sahədir. Lakin bütün bu ədəbiyyatları nəzərdən keçirdikdən sonra Əmək dünyası Kapital Axımının tarixi inkişaf yoluunu görümüzənənəndə eyni halları da nəzərə alsaq, onda mühüm elmi nəticələrə əldə edə bilirik.

Bələliklə, ümumi mənzərə bələdир ki, kapitalın beynəlxalq axımı dörd mühüm tarixi mərhələ keçərək, bu günümüza galib çatıb. 1870-ci ildən bəri hesablanan bu tarix müvafiq olaraq: 1870-1914; 1914-1945; 1945-1971, 1971-ci ildən bəri olan dövrlərə bölündür. Tarixi dövrlərin bu bolğusu nisbi və sərtidir. Həq də demək olmaz ki, 1870-ci ildən öncə kapitalın beynəlxalq hərakəti olmamışdır. Sadəcə olaraq onu qeyd etmək kifayətdir ki, bu tarixə qədər formalaşmış dünya təsərrüfatı hələ o səviyyədə deyildi ki, həmin təsərrüfatda irrimiqaylı kapital axımları formalaşmış olsun.

Birinci dövrün (1870-1914) səciyyəvi cəhəti, o dövrün aparıcı ölkələrinin maliyyə sistemində klassik qızıl standartının başçılıq etməsi olmalıdır. Dunyanın aparıcı ölkələrinin ardıcılıqda digər ölkələr də öz iqtisadi-siyasi imkanları çərçivəsində bə standartı qəbul etməyə çalışırlar. Bu dövrdə, həmçinin əksər ölkələrin bank sistemləri təkmilləşmiş və digər ölkələrlə uyğunlaşdırılmışdır. Bununla belə, həmin dövrdə beynəlxalq əmək və əmtəə bazarı xeyli liberallaşmışdır.

Ikinici dövr (1914-1945) iki dünya müharibələri və 30-cu illərin böyük depressiyası, dünya ölkələrini məcbur etdi ki, onlar öz milli iqtisadiyyatlarına diqqət yetirsinlər. Böhrən və müharibələrin vurdugu zıyanın aradan qaldırılması bu dövrün osas xarakterik cəhətidir. Bunun nəticəsi kimi bu dövrdə beynəlxalq kapital axımı minimum səviyyəyə endi.

Üçüncü dövr (1945-1970) "Breton-Vuds" dövrü də adlanır. Bu dövrdə ölkələr arasında iqtisadi əlaqələr xeyli dərinləşdi və tarixdə görünməmiş həcmində kapital axımı müşahidə olunmağa başlandı. Lakin bu axının qarşısında alan bəzi beynəlxalq və milli doktrinələr mövcud idi ki, onlar kapitalın beynəlxalq axımını buxovlayırlırlar.

Dördüncü dövr "Bretton-Vuds"dan sonrakı dövr və ya pul-kredit sistemində nisbi dəyərin aradan qaldırılması dövrü kimi xarakterizə olunur. Bu dövrdə beynəlxalq iqtisadi əlaqələr dərinləşməsi və kapital axımının artması ölkələrinə integrasiyanı və həddə gətirib çıxardı ki, qloballaşma adlanan yeni dünya reallığı ortaya çıxdı.

Sözsüz ki, orta əsrlərdə Avropana və daha sonralar Amerika və başqa qitələrdə yaranmış ibri bankları, həmçinin dövlət istigrazları, səhmlər və s. XIX əsrin sonunda formalşmış beynəlxalq iqtisadi durumdan çox uzaq bir müddət formalşdırıldılar. Böyük coğrafi köşflər, onların nəticəsi olaraq maddi sərvətlərin yenidənəyən kəlinə dünaya gətirilməsi, əmək qüvvəsinin beynəlxalq hərəkəti və s. b. kimi əlamətlər hadisələr də XIX əsrin sonlarında dünya təsərrüfatında formalşmış iqtisadi durumdan keyfiyyətələrə qorqlı idi.

Kapitalın beynəlxalq hərəkəti, ilk həviyədən çox sadə maliiyyətə malik olub, kapitalın varlı ölkələrdən kasib ölkələrə axımı kimi görənən. Belsən halda bu proses barəsində formalşən nəzəri həviyədən "ideoloji" cəhətdən biri-birindən əsaslı forqlı olmasının versiz bir həl kimi qəbul oluna bilər. Aneçə dəniz təcrübəsi göstərir ki, son iyirmi ildə hətənə tarix boyu formalşan bir təməl - ideya tamamilə piçə çıxdı. Belsən kimi, əsləmələr kimi, kapital varlı ölkələrdən kasib ölkələrə yox, əksinə kasib ölkələrdən də varlı ölkələrə ixrac olunur.

Özü də xarici investisiyaların axım səvələs də dediyimiz kimi, varlı ölkələrdən kasib ölkələrə yox, həm də əksinə olur. Belsən kimi, dəniz təcrübələrinə görə son on illiklərdə yeganə lider ABŞ-dır. Deməli, ölkələr xarici investisiya vətənəyənə devil, həm də xaricədən investisiya cəhət etməklə dəha məqsəddəyən xarici iqtisadi flaliyyət qurular. Bunu ulduzlu, bəzi tədqiqatçıların qeydində, xarici investisiyaların inkişaf etməyə ölkələrə doğru axımı müvəqqəti bir tendensiyadır və bu tendensiya tezliklə aradan qıxarıraq. Xarici investisiyaların beynəlxalq axım istiqaməti əvvəlki mərasimə dönməkdədir. Bunu sübut kimi, 2007-ci ildə inkişaf etməkdə olan və keçid iqtisadiyyatına malik olan

ölkələrdə cəlb olunmuş xarici investisiyaların həcmiňin əvvəlki ilə nisbətən müvafiq olaraq 21% və 68% artmasını göstərmək olar.

Əsas etibarı ilə "Beynəlxalq İnvəstisiya Hesabatı" jurnalının məlumatlarına görə, beynəlxalq səviyyədə aparılan araşdırmacların sonu belə nəticə çıxmamağı imkan verir ki, ümumiyyətlə dünya üzrə xarici investisiya axınının artması bununla əlaqədər ölkələrin gəlirlərinin artmasına səbəb olmuşdur. İkinci nəticə kimi, ABŞ-in cəlb olunmuş xarici investisiyalar üzrə dünya lideri olmasının səbəbini dolların məzənnasının aşağı düşməsini göstərirler.

Qeyd etdiyimiz kaptalın tətbiqinin klassik nəzəri konsepsiyaları ilə yanaşı, dünya iqtisadi təsəkküründən və praktikasından irəli gələn digər nəzəri konsepsiyalardan formalşamışdır. Həmin konsepsiyalara misal olaraq inkişafın beynəlxalq maliyyələşdirilməsi nəzəriyyələrin göstərmək olar.

Həmin nəzəri görüşlər sistemi bir neçə bölməldən ibarətdir. Aşağıda adları çəkilən nəzəriyyələr həmin nəzəri baxışlardandır.

"Inkişaf yardım" konsepsiyası, "inkişafın beynəlxalq maliyyələşdirilməsi" nəzəriyyəsi özündə inkişaf etməkdə olan ölkələrə maliyyə vəsaitləri ilə təmin olunmasının birbiri ilə bağlıdır.

Amerika iqtisadçıları S.Kuznets və K.Kurixara öz ideyaları ilə zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının maliyyə resurslarına böyük ehtiyacları olduğunu sübuta yetirirlər. Bu ideya həmin alımlar tərəfindən irəli sürülmüş zəif inkişaf etmiş ölkələrdə yüksək xüsusiyyətləri haqqında sistemli görüşlər söyklənirdi.

Kuznets bildirdi ki, iqtisadiyyati zəif inkişaf etmiş ölkə kapital yüksək prosesində aşağıdakı problemlərlə rastlaşır:

- ilk onca bu ölkələrdə yüksək az meyillilik ucbatından maliyyə ehtiyatlarının qithqi mövcuddur;

- ikinci, real ehtiyatların qithqi mövcuddur. Yəni istehlak malları istehsalında mövcud olan kapitalı istehsalın investisiyalaşmasına cəlb etmirlər;

- üçüncüsü, bu ölkələrdə tədiyyə balansının saldosunun mənfi olması onlarda xarici valyuta qithqi yaradır, bu da resurs idxlənilərə təsir göstərir.

Məsələnin belə olması ümidi yalnız xarici investorlara bağlamağa vədar edir. Xarici investorlara ölkənin xarici valyutaya olan ehtiyacını və yüksəkləri olan ehtiyacını ödəyir. Bununla əlaqədər inkişaf yardım nəzəriyyəsinin iki modeli formalşamışdır. Birincisi, ölkə daxili yüksəklərdəki qithqin aradan qaldırılması modeli. İkincisi, xarici valyuta qithqinin aradan qaldırılması modeli.

Yüngül qithqinin aradan qaldırılması problemini XX əsrin 60-ci illərinin avvalında amerikalı alim P.Rouzensteyn-Rodan qaldırmışdır. Müallif güman edirdi ki, iqtisadiyyati zəif inkişaf etmiş ölkələrin

iqtisadiyyatına cəlb edilmiş investisiyaların məqsədi, ölkə iqtisadiyyatını durğunluq vəziyyətindən inkişaf vəziyyətinə keçirməkdir.

Yardımlar sırasına o, dövlətin qeyri-bazar şərtləri ilə borca və ya başqa məqsədlə verdiyi vəsaitləri daxil edir ki, həmin vəsaitlər golrəldə etmək məqsədli gəmdir. Yarmen yığınların səviyyəsinin o həddə qaldırır ki, lazımi inkişaf tempini təmin edən investisiya səviyyəsi təmin olunsun. Xarici özəl investisiyaların axımı xarici dövlət investorlarının formalaşdırıldığı sabit iqtisadi inkişafın təminindən sonra mümkün olacaqdır.

1960-ci illərin ortalarında amerikalı alim H.Ceneri zəif inkişaf etmiş iqtisadiyyatın bir neçə mərhələli inkişaf modelini irali sürmüştür. Xarici investisiyalarla ehtiyacı olan ölkələrin iqtisadiyyatının investisiya ilə təminolunma dövrünə alım şərti olaraq üç mərhələyə bölüb. Hər mərhələdə inkişafı buxovlayan amillər xüsusi qeyd olunur:

- Birinci mərhələdə yüksəkxitəsli kadrların çatışmamazlığı mühüm amil kimi qeyd olunur. Bu zaman kadr çatışmazlığı mövcud imkanlar çərçivəsində maksimum natiqlərə əldə etməyə şərait yaratır;

- İkinci mərhələdə alımlar inkişafı longidən amil kimi yüksəklərin azlıqları göstərir. Bu zaman daxili yüksəklərin qithqi xarici vəsaitlərə ehtiyac doğurur. İkinci mərhələnin sonu ölkə daxilində yüksəklərin səviyyəsinin artması ilə xarakterizə olunur ki, bunun natiessində xarici ölkələrdən cəlb olunan investisiyaların həcmi əksinə surətdə aşağı düşür. Çünkü ehtiyaclar artıq daxili imkanlar hesabına ödənilmir;

- Üçüncü mərhələdə inkişafın qarşısını alan amil ixracın idxlər istələyə bilməməsidir. Bu mərhələnin vəzifəsi daimi sabit inkişafın təmin edilməsidir. İxracın idxlərə nisbətən zəif inkişafı onu tələb edir ki, investisiyaların yenidən bölgüsünü təmin etməkələ iqtisadiyyatda struktur dəyişikliklərin həyata keçirilsin. Bunun çıxış yolu əlçazah modelin həlliindədir.

Struktur dəyişikliklərin nəticəsində idxlərə yönümlülük azalır, ixracın səviyyəsi isə artır. Bunun nəticəsində cari tədiyyə balansındaki müsbət saldo əmələ gəlir. Burada xarici valyuta axımının təsirini də qeyd etməmək olmaz.

Bununla belə, "inkişaf yardım" nəzəriyyəsini də təsqid etdiyər. Çünkü praktika göstərdi ki, IEOÖ-lər onlara edilən yardımları iqtisadi inkişafaya yox, dövlət səviyyəsində istehlak xərclərinə yönəldirdilər.

"Ortaqlıq" nəzəriyyəsi, "inkişaf yardım" nəzəriyyəsinin böhran keçirməsi ilə əlaqədər müxtəlif ortaqlıq nəzəriyyələrini formalşadırmışa başladı. XX əsrin 50-ci illərindən başlayaraq yerli və xarici kapitalın birgə iştirakı ilə yaranmış kampaniyalarda öz təzahürünü tapmış ortaq nəzəriyyəsi özüne geniş yer almağa başladı.

Iqtisadçıların fikrine, qarşıq tipli şirkətlər xarici investor, hökumət və yerli investorlar arasında razılığı təmin edirlər. Onlar öz fikirlərini

inkısaft edirerek bəla qənəatə galırlar ki, həmin şirkətlər ölkə üçün aşağıdakı müsbət təsirləri edirlər:

- Milli investorun məqsədlərinin reallaşmasını təmin edir;
- Hökumətin milli inkişaf planı ilə uyğunluğunu təmin edir;
- Xarici investisiyanın axımını təmin edir;
- Yerli kadrların hazırlanmasına kömək edir;
- İstehsal və sosial infrastrukturun inkişafını təmin edir;
- İdxalı avəz edən sənayenin formalasdırır.

Xarici investorların qarışq tipli müəssisələrə kapital yatırımcının səbəbini, həmin iqtisadiqlər onda görürdülər ki, xarici investorların öz ölkəsindən fərqli olaraq göldiyi ölkədə istehsalat xərcləri aşağı olur və həmcinin onlara vergi güzəştəri edilir.

7.2. İnvestisiyaların iqtisadi inkişafda rolü

Iqtisadi inkişaf səviyyasından və coğrafi mövqeyindən asılı olmayaq bütün ölkələrin investisiya qoyuluşuna ehtiyacı vardır. Yəni bu və ya digar ölkəyə qoyulan investisiyalar, həmin ölkənin iqtisadi inkişafında katalizator rolunu oynayırlar. Ölkə iqtisadiyyatın qoyulan investisiya məqsəd deyil, vasitə olmalıdır. Ölkəyə investisiyani cəlb etmək, əvvəllər pis istifadə olmuşdur, istehsal və əmək resurslarının daha effektiv şəkildə istifadə etmək olar. Əgər xarici kapitaldan səmərəli istifadə olunarsa, bu kapital milli resurslarla birləşərək zəncirvari reaksiya yarada bilər və yüksək effekt alıdə olunur.

XX əsrin sonlarında makroiqtisadiyyatda həyata keçirilən institusional və struktur dəyişikliklərinin həyata keçirilməsində dövlət kifayət qədər aktiv mövqe nümayiş edir. Dövlətin fəaliyyətinin xarakteri istor təkmil makroiqtisadiyyata malik olan sistemlərdə, əstərsə də inkişaf etməkdə və formalaslaşmadıqda olan cəmiyyətlərdə özünəməxsus fərqli cəhətlərə malikdir.

Təbiidir ki, inkişaf etmiş iqtisadiyyata malik olan ölkələrlə müqayisədə, keçid dövrünü yaşıyan ölkələrdə dövlətin hüquqi, siyasi və sosial-iqtisadi məsuliyyət yüksü daha ağır olur. Yəni inkişaf etmiş iqtisadiyyatda artıq nəhəng bazar təsərrüfatlıq qurumları - iri firmalar, transmili şirkətlər, sosial tərəfdarlıq institutları fəaliyyət göstərdiyindən dövlət cəmiyyətin sosial ağırlıq yüksünlə həmin əzəl sektorla, demək olar ki, yarılır və ölkə dəha çox özünün əhəmiyyəti problemləri maşğıl olur. Transformasiya prosesinin hakim olduğu keçid iqtisadiyyatında dövlətin funksiyaları isə əslinde çoxsaylıdır. Belə ki, transformasiya prosesi keçmiş təsərrüfatlıq sisteminin dağılması, yeni qurumların isə yaradılmaması fonunda həyata keçirilir. Bu isə, hər şəyden əvvəl,

cəmiyyətdə çoxsaylı sosial problemlərin mövcudluğundan irəli gəlir. Ona görə də dövlət işsizlərin və aztəminatlı əhalinin kateqoriyalarının sosial müdafiə yükünü çəkməli, paralel olaraq bazar infrastrukturlarının formalasdırılmasına mümkün vəsitslərlə dəstək verməli, iqtisadiyyatın maliyyə və pul-kredit stabillaşdırılmasına nail olmalı, an nashəyat, ölkənin milli iqtisadi təhlükəsizliyinin təmin edilməsinə yönələn siyaseti də reallaşdırılmalıdır.

Qeyd etmək lazımdır ki, keçid şəraitində dövlətin güclü tənzimləyiçi siyaseti olmadan, real bazar münasibətlərini formalasdırmaq qeyri-mümkündür. Belə ki, dövlətin keçid dövründə funksiyalarından biri ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi üçün lazımi hüquqi-iqtisadi bazannı formalasdırılmalıdır. Lazımi iqtisadi-hüquqi bazannı formalasdırıran dövlət xarici investisiyaları ölkə iqtisadiyyatına cəlb etməyə çalışır. Ümumiyyətlə, dövlət hansı quruluşa malik olmasından asılı olmamayaq iqtisadiyyata müdaxiləni təkrar istehsal prosesinin hər hansısa bir təsiklə mürdəxilə etməklə həyata keçirir. Yəni müdaxilə istehsal mürdəxilə, bölgəyə mürdəxilə, mürbadılıq mürdəxilə və istehlaka mürdəxilə formalarında mövəud olur. Əsaslı dövrdə kompleks mürdəxilədən danışmaq olar ki, bu mürdəxilə də hər bir ölkədə mövəud qanunvericiliklə tənzimlənir.

Beynəlxalq səviyyədə isə bütün münasibətlər beynəlxalq qanunlar və normala vasisitsi ilə tənzimlənir. Çünkü əsaslı qloballaşan dünyadakı təsərrüfat münasibətləri fəvqəsən milli xarakter daşıyır. Burada bir dövlətin və ya bir neçə dövlətin qanunları hakim ola biləməz, hüquqi baza da universal xarakterli olmalıdır. Xüsusən qeyd etməliyik ki, planlı inzibati-amırlıq sistemində olan rejimin süqutu dünya təsərrüfatında anglo-amerikan qlobal modelinə bərəqərə olmasına səbəb olur. Səsəz ki, hüquqi baza da o, model əsasında formalasıldı. Azərbaycan da bütün digər keçmiş sosialist ölkələri kimi, müstaqillik alıdə etdiğindən sonra Dünya Təsərrüfat Sisteminin bir müstaqil elementini qeyrildi.

Bununla belə, hər bir ölkədə qanunvericiliğə investisiyaların maliyyəlaşma mənbələri müəyyən olunur. Bizim Qanunvericilikdə təsbit olunmuş investisiya maliyyəlaşma mənbələrimi ümumi şəkildə yuxarıda qeyd etdik. Investisiymanın maliyyəlaşma mənbələrini müəyyən etməkla yanaşı, dövlət investisiya siyaseti də yürüdü. Bu siyasetin məqsədi ölkədə investisiya mühümütinə olverişli şəkildə salınmasıdır. Investisiya siyasetinin əsas prinsiplərini aşağıdakı kimi göstərmək olar:

- müxtəlif mülkiyyət formalarının yaradılması vəsitsi ilə mütamadı olaraq investisiya prosesinin qeyri-mərkəzləşdirilməsinə nail olmaq, müssisədaxili imkanlardan istifadə üçün olverişli şərait yartmaq;
- mərkəzi investisiyalar hesabına müssisələrə dövlət tərəfindən qayğının göstəriləməsi;

- bu sahədə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinə nəzarətin artırılması;
- ixtisaslaşmış dövlət investisiya layihələrinin hazırlanması;
- xarici investisiyaların cəlb edilməsi məqsədi ilə hüquqi-normativ bazannı təkmilləşdirilməsi;
- investisiya layihələrində dövlətin kommersiya təşkilatları ilə birləşirək təcrübəsinin genişləndirilməsi.

Qeyd etmək lazımdır ki, istor daxili, istorəsə də xarici investisiya siyasiyyətin həyata keçirilməsində maliyyə mənbələri əsas amil kimi çıxış edir. Belə ki, daxili investisiya siyaseti dedikdə, daxili investisiya mənbələri hesabına müxtəlif məqsədlərə nail olunması istiqamətdindəki tədbirlərin məcməsu nəzərdə tutulur. Xarici investisiya siyaseti dedikdə isə uzunmüddətli beynəlxalq kapital qoyuluşları sahəsində görülən tədbirlər nəzərdə tutulur. Müasir dövrdə xarici investisiyaların və həmçinin TMK-ların yarıldığı investisiyalar uzunmüddətli dövr üçün nəzərdə tutulur. Ona görə də uzunmüddətli fəaliyyəti həyata keçirmək üçün Azərbaycanın yaratdığı mühit olduqca əvərşirildir.

Ümumiyyətlə, investisiya siyasetinin həyata keçirilməsi zamanı istiqamətlərin müəyyənləşdirilməsi həm dövlətin, həm də, investitorların maraqları ilə uzlaşdırılır. Bu zaman müəyyənləşdirilmiş istiqamətlərə əsasən aşağıdakılardı aid etmək olar:

- beynəlxalq standartlar səviyyəsində milli məhsul və xidmətlərin həcmiinin artırılması;
- ölkəyə yeni texnologiyaların cəlb edilməsi;
- ölkə əhalisinin məşğulluq səviyyəsinin artırılması;
- milli gəlirin səviyyəsinin artırılması;
- ölkənin ixracyönlü məhsul və xidmətlərlə xarici bazara çıxarılması təminı;
- bank sisteminin təkmilləşdirilməsi və valyuta əməliyyatlarının effektivliyinin artırılması;
- sigorta sisteminin təkmilləşdirilməsi və sigorta fəaliyyətinin aktivləşdirilməsi.

Keçid dövrünü yaşayan ölkələrin iqtisadiyyatında xarici investisiyaların cəlb edilməsində mühüm şəhəriyətə malik proseslər gedir ki, bu proseslərdən biri də özəlləşdirmədir. Xarici investisiyanın cəlb edilməsindən ənənəvi bir mərhələ olan özəlləşdirmə praktikaları başlangıç etibarilə ilk dəfə Cəlida görünənə də, daha çox 1979-cu ildə İngiltərədə mühafizəkar M. Təcərən iqtidarı gəlməsi sərən qazanmışdır. Daha sonra digər inkişaf etmiş ölkələr də bu praktikaya söküñərək iqtisadi siyaset yürütmüşdür. Özəlləşdirmə kimi mühüm iqtisadi tədbirlər sistemini iqtisadi islahatlar əsnasında tətbiq etmək XX əsrin 90-cı illərində Orta və Şərqi Avropa ölkələrinə nəsib olmuşdur. Onu qeyd etmək lazımdır ki,

qeyd olunan Latin Amerikası ölkələrində özəlləşdirmə, birbaşa xarici kapital investisiyalarını ölkəyə cəlb etməkdə ənənəvi bir funksiya yerinə yetirmişdir. Məsələn, Ciliyə gələn birbaşa xarici investisiyaların 5%-i, Argentinada isə 3%-i özəlləşdirmə kanalı ilə daxil olmuşdur. 1997-ci ildə inkişaf etməkdə olan ölkələrə yönəldilmiş birbaşa xarici investisiyaların 11,3%-i, yəni 21,1 milyard ABŞ dolları özəlləşdirmə kanalı ilə gölmüşdür. Eyni ildə özəlləşdirmə yolu ilə Avropana və Orta Asiya ölkələri öz ölkələrinə 6,9 milyard ABŞ dolları, Latin Amerikası ölkələri də 11,4 milyard ABŞ dolları əməmində birbaşa xarici investisiya cəlb etmişlər. Yenə 1996-cu ildə dünyada toplam 100 milyard ABŞ dolları olan özəlləşdirmə gölinin 60-70 milyardı İÖİT (OECD) ölkələri tərəfindən gerçəkləşdirilmişdir.

Inkişaf etməkdə olan ölkələrdə özəlləşdirmə prosesində rast gəlinən mühüm problemlərdən biri özəlləşdiriləcək dövlət mülkiyyətinin qiymətinin təyin edilməsidir. Onu da qeyd etmək lazımdır ki, qiymətin müəyyənləşdirilməsinin sərbəst bazar mexanizmına buraxılması, özəlləşdirmə ilə məşğul olan dövlət idarəələrinin bu sahədə müstaqililiyin təmin edilməsi və özəlləşdirmə aktlarında ölkənin mövqeyi ilə birləşdə xarici təsəbbüskarların mövqelərinin uyğunlaşdırılması baxımından ənənəvi məqamlar ortaya çıxır. Unudulmamalıdır ki, Polşa, Macarıstan və Çexiya kimi ölkələr öz iqtisadiyyatlarına eiddi miqdarda birbaşa xarici investisiya cəlb etmələrə, regional iqtisadi integrasiya prosesləri ilə yanşı, özəlləşdirmə prosesinin müvafiqləşdirilməsinə də borchadular.

Ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesinin səmərəli aparılması onun mükəmməl qanunvericilik bazasının formalasdırılmasından asılı idi. Azərbaycanın qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinin on mühüm vasitslarından biri, özəlləşdirmə prosesi olmuşdur. Belə ki, xarici şirkətlər, həmçinin ölkəmizdə aparılan özəlləşdirmə prosesində iştirak edə bilirlər. Bununla əlaqədar olaraq, Özəlləşdirmə Qanunvericiliyində xarici şirkətlərin bu prosesdə iştirakının şəraf və aydın mexanizmləri nəzərdə tutulmuşdur.

Respublikamızda özəlləşdirmənin normativ və metodik təminatını mülkiyyətdə struktur islahatlarının həyata keçirilməsi prosesini reglamentləşdirən qanun qüvvəli Proqram və ondan irəli gələn normativ sənədlər təşkil edir. Azərbaycanda özəlləşdirmə sisteminin qanunvericilik bazasının formalasdırmasına 1993-cü ildən başlanmasına baxmayaraq onun startı 1996-cı ilin mart ayının 26-da verilmişdir. Özəlləşdirmənin hüquqi təminatını təşkil edən, sonradan qanun qüvvəli aktları üçün əsas rəsədu oynayan ilk sənəd 1993-cü ilin yanvar ayının 7-də, Azərbaycan Respublikası Prezidentinin 445 saylı Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"dur. Bu qanun Azərbaycan

Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin principləri və təşkilat-hüquqi əsaslarını müəyyən edir. Qanuna görə, özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlər istisna olmaqla, dövlət mülkiyyətində olan bütün müəssisə və əmlak özəlləşdirmənin obyektləri, özəlləşdirilməsi müəssisənin əmək kollektivləri, Azərbaycan Respublikasının vətəndaşları, dövlət müəssisələri, birlilikləri və təşkilatı olmadan, eləcə də Nizamnamə kapitalında dövlətin payı 25 faizdən çox olmayan hüquqi şəxslər, xarici hüquqi və fiziki şəxslər özəlləşdirmənin subyektləri hesab olunurlar. Qanunda dövlət mülkiyyətinin özəlləşdirilməsinin principləri, özəlləşdirmənin qaydaları, yolları, formaları, özəlləşdirmənin dövlət tərafından tənzimlənməsini hayatı keçirən orqanların sahəhiyyətləri və s. nəzərdə tutulur.

Qanuna əsasən özəlləşdirməni dövlət əmlakını idarə edən orqan tənzimləyir. Qanunu həmin orqana özəlləşdirmənin Dövlət Programının işleyib hazırlanması, respublikanın bütün ərazisində özəlləşdirmənin hayatı keçirilməsində metodik rəhbərlik və nəzarət etmək, özünün arazi qurumlarını yaratmaq, onların fəaliyyətinə rəhbərlik və digər funksioner tapşırıqlar verilir.

Əvvəlki Dövlət Əmlak Komitəsi bu Qanun əsasında əlavə və dəyişikliklər nəzərə alınmaqla işleyib hazırlanıdı "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin 1 özəlləşdirilməsinin Dövlət Programı" 1995-ci il iyul ayının 21-də Milli Məclis tərəfindən qəbul olundub. Dövlət Programı 29 sentyabr 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanaraq Qanun qüvvəsində təsdiq olundub. Qanun statusunda təsdiq edilmiş Dövlət Programı Azərbaycan Respublikasında özəlləşdirmə prosesinin hüquqi təminatında baza rolunu oynayır. Dövlət Programı əsasında iyirmidən artıq aktlar, o sırada əsasnamələr, qaydalar, metodik göstərişlər hazırlanıb, qəbul olundu.

Bu səviyyələrdə baza rolunu oynayan Dövlət Programı əsasında prosesi daha sistemli və ahatəli tənzimləmək məqsədi ilə əlavə olaraq yardımçı normativ sənədlər qəbul olundub və olunmaqdadır.

Özəlləşdirmə zamanı müstəsna şəhəri edən və bu prosesin hayatı keçirilməsində mühüm rol oynayan hüquqi sənədlər misal olaraq "Azərbaycan Respublikasında Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi Haqqında Azərbaycan Respublikasının Qanun"unu (7 yanvar 1993-cü il), "İcra Haqqında Azərbaycan Respublikasının Qanun"unu (30 aprel 1992-ci il), "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə Dövlət Mülkiyyətinin Özəlləşdirilməsinin Dövlət Programı"nı (22 sentyabr 1997-ci il), həmçinin özəlləşdirilmiş Azərbaycan Respublikasının sahəhiyyətində olan dövlət müəssisələrinin özəlləşdirilmə prosesinə qatılması haqqında müvafiq sərancamları və s. göstərmək olar. Bunlar Azərbaycanda keçirilən özəlləşdirmənin heç də tam normativ bazası deyildir.

Proses davam etdikən Qanunvericilik aktları təkmilləşəcək və yeniləri qəbul olunacaqdır.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi, həmin mülkiyyətin Qanunda müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə çevriləməsi nəzərdə tutur. Onu da qeyd edək ki, torpaq və manzıl fondunun özəlləşdirilməsi "Azərbaycan Respublikası Mülkiyyət Haqqında Qanunda" yox, digər Qanunvericilik aktları əsasında aparılır.

Özəlləşdirmənin subyektləri olan əmək kollektivləri, vətəndaşlar, dövlət müəssisələri, birlilikləri və təşkilatı olmayan hüquqi şəxslər həmçinin Nizamnamə kapitalında dövlətin payı 25 faizdən çox olmayan hüquqi şəxslər, xarici hüquqi və fiziki şəxslər özəlləşdirmə obyekti kimi özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlər istisna olmaqla, Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan bütün müəssisə və obyektləri seçə bilərlər.

"Xarici investisiyanın qorunması haqqında Azərbaycan Respublikasının Qanunu"nda qeyd olunduğu kimi, xarici investorların Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu və onun yolları belədir:

Xarici investorların mənşət əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyəti və başqa növ fəaliyyət obyektlərinə qoyduqları əmlakın və əmlak hüquqlarının bütün növləri, o cümlədən intellektual fəaliyyətin natiçəslərinə hüquqlar və əşya hüquqlarına aid olmayan digər hüquqlar xarici investisiyadır.

Xarici investorlar Azərbaycan Respublikası ərazisində aşağıdakı yolla investisiya qoya bilərlər:

- Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan müəssisələrdə, təşkilatlarda paylılıq iştirakı;
- tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;

- müəssisələrin, əmlak komplekslərinin, bimaların, qurğuların, müəssisələrdə iştirak payının, səhmlərin, istiqrəzələrin və digər qiymətlər kağızlarının, habelə Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq surətdə xarici investorlara məxsus ola bilən başqa əmlakın əldə edilməsi;

- torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüquqlarının, habelə digər əmlak hüquqlarının əldə edilməsi;

- Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya qoyuluşunun başqa formalarını nəzərdə tutan müqavilələr bağlanması.

Həmin Qanunun başqa bir maddəsində dövlətsizləşdirme və özəlləşdirmədə xarici investorlarnın iştirakı belə qeyd olunur:

Dövlət və hələdiyyə müəssisələrinin, habelə başqa etdirlənməmiş tikinti obyektlərinin özəlləşdirilməsində xarici investorlar Azərbaycan

Respublikasının Qanunverciliyi ilə müəyyənləşdirilən şərtlərlə və qaydada iştirak edə bilərlər. Buradan aydın olur ki, Azərbaycanda xarici investorların özəlləşdirmə və dövlətsizləşdirmə prosesində iştirakında onlarıq qarşısına heç bir hüquqi maneə qoyulmur, əksinə, həmin Qanunun digər maddəsinə nəzər yeyirsək görür ki, xarici investorlar üçün nisbatan alverişli hüquqi mühit formalasdırılır.

Onu da qeyd etmək lazımdır ki, xarici iş adamları neft sektoru ilə yanşı, qeyri-neft sektoruna da böyük məraqq göstərirler. Bu zaman onlar özəlləşdirmə prosesini diqqət mərkəzində saxlayırlar. Çünkü xarici investorlar gələcəkdə böyük səmərə vərə bilsəc müəssisələrin dövlətsizləşdirilməsində iştirak edərək sahmlərin əksər hissəsini alı və böyük həcmə investisiya qoyurlar. Qeyd edək ki, xarici investorlar üçün, xüsusilə, cəlbəcə olən metalluriya, kimya, energetika, maşınqayırma, rəbitə və digər sahələrdə fəaliyyət göstərən müəssisələrin özəlləşdirməyə açılması xarici investisiya axınına təkan vermişdir.

Azərbaycan iqtisadiyyatına investisiya yatırımları beynəlxalq qurumlardan biri olan Dünya Bankının Azərbaycanda keçirilən özəlləşdirmə prosesi ilə əlaqədar bəzi təsvirləri mövcuddur:

- Özəlləşdirmə Strategiyasının inkişafı, orta və böyük ölçülü müəssisələrin özəlləşdirilməsini sona çatdırmaq, dövlət müəssisələrinin inkişafı məsələsilə məşğul olmaq və sərmaya bazarlarını inkişaf etdirmək;
- Müəssisələr üçün maliyyə gəlirinin əsas bazasını təşkil etmək, özəlləşdirilmə çəklərindən istifadə edərək topdan özəlləşdirilməni sürətləndirmək;
- Yerli mütəxəssislərin digər ölkələrin təcrübələri ilə tanış olmaq və Azərbaycan üçün öz kadr potensialını inkişaf etdirmək məqsədilə daxili təhsilini və xarici ölkələrdə təhsil almaq üçün şəraitini təşkil etmək;
- Özəlləşdirmə Proqramı haqqındaki məlumatları geniş kütləyə bildirmək və onların bu müddətdə aktiv iştiraklarına nail olmaq;
- Sərmaya bazarları üçün köklü və qanunu şəbəkənin təşkilini.

Ölkəmizin dinamik inkişaf yolu ilə uğurla irəliləməsi beynəlxalq qurumların Azərbaycana marağıni artırılmışdır. Bununla əlaqədar respublikamızda xarici investisiyaların cəlb edilməsi ilə beynəlxalq əməkdaşlıq sahələrində hayata keçirilən tədbirlər son illər daha geniş miqyas almışdır.

Ölkə iqtisadiyyatına yatırılan investisiyaların bir hissəsini təşkil etməklə xarici investisiyalar ölkə iqtisadiyyatının, xüsusun da keçid dövri yaşıyan iqtisadiyyatın dirçəlməsi və inkişaf etməsinə yardım edir. Xarici investisiyaların əkəyə cəlb olunmasının iqtisadi əsasları kimi Azərbaycanın müstəqillik əldə etməklə global iqtisadi məkana azad bir subyekti kimi daxil olması və bununla əlaqədar olaraq iqtisadiyyatın transfor-

masiya olunmasını göstərmək olar. İqtisadiyyatın transformasiya olunması islahatlar yolu ilə aparıldığından, bu zaman mühüm əlt kimi özəlləşdirmə prosesindən istifadə olunmuşdur. Xüsusi qeyd olunmalıdır ki, dünya ölkələrinin təcrübəsindən özəlləşdirmə vasitəsi ilə xarici investisiyanın cəlb edilməsi praktikasının əzx ediləməsi mühüm bir mərhələni təşkil edirdi. Belə ki, həm keçmiş sosialist ölkələrinin təcrübəsi və həm də azad bazar iqtisadiyyatına malik inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin xarici investisiyalarının cəlb edilməsi üçün özəlləşdirmə əlatından istifadə təcrübəsinin biza uyğun təraflarının öyrənilməsi və tətbiq edilməsi bu tarixi mərhələnin əsas cəhətlərindən idi. Lakin qeyd olunmalıdır ki, özəlləşdirmə vasitəsi ilə ölkəyə xarici investisiyaların cəlb edilməsi başlangıç mərhələdir, ondan sonra mərhələdə geniş hüquqi-normativ bazanın formalasdırılması ilə iqtisadi və xüsusun da investisiya mühitinin formalasdırılması prosesi həyata keçirilməlidir.

7.3.İnvestisiyaların beynəlxalq hüquqi-normativ əsasları

İnvestisiyalar milli və xarici investorların kapital axımı zamanı fəaliyyətlərini reglamentlaşdırın ümumtəsərrüfat rejiminin mühüm halqası və xarici iqtisadi fəaliyyətin mühüm tərkib hissəsidir. «İnvestisiya» anlaysının müəyyən olunması və onun ayrı-ayrı milli iqtisadiyyatla və həmcinin ümumiylədə dünya iqtisadiyyatına etdiyi təsiri aydınlaşdırmaq məsəlisini elminin qarşısında duran problemlərdən birləşir. Belə bir problemin öyrənilməsindən beynəlxalq hüquqi əsasların tədqiqi olduqca shəhəriyyətlidir. Hüquqi aspektindən yanaşıqdə, məsələnin bir sira mühüm cəhətləri aydın şəkildə görülmüş olur. Belə ki, bu sahada qabaqcıl, yəni xarici investisiyaları artıq bir neçə onmillikdir ki, özlə ölkələrinə cəlb edən dövlətlərin təcrübəsinə əsaslanıb və onların təcrübəsinin mənimsəmək, onların bu sahada hansı beynəlxalq hüquqi normalar sisteminə təstükkül vermələrini aydınlaşdırmaq xüsusilə vacibdir. Çünkü bazis rolunda çıxış edən iqtisadiyyat və iqtisadi maraqların təmininə imkan yaradan üstqurum olan hüquq və onun rejimlərinin hansı prinsiplərə söykəndiyini müəyyənləşdirmək artıq bu sahada iqtisadi mexanizmین xüsusiyyətlərini aydın şəkildə ifadə edir. Sözsüz ki, iqtisadiyyatı keçid mərhələsində olan və inkişaf etməkdə olan ölkələrin qoşulduğu konvensiya və sazişlərin onların ölkələrinə cəlb ediləcək xarici investisiyaların həcmi və strukturuna necə təsir edəcəyini bilmək çox maraqlıdır. Bundan savayı, onu da qeyd etməliyik ki, günümüzələrə bir beynəlxalq saziş və ya konvensiya yoxdur ki, yalnız bir tərəfin maraqlarını təmin etmiş olsun. Əgər biz beynəlxalq hüquqi tənzimləmə mexanizmlərindən bəhs ediriksa, bu belə da olmalıdır.

Ölçe iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi və onların səmərəli istifadə olunması olduqca əhəmiyyətlidir. Belə ki, Beynəlxalq Vəlyut Fonduñun apardığı tədqiqatlar göstərir ki, Fonda üzv olan ölkələrin 80%-ə yaxın xarici investisiyaların ölkəyə iddalı edilməsinə qarşı proteksionist tədbirlər həyata keçirirlər. Ona görə də beynəlxalq məqyasda investisiya axınının normal gedişini təsviq edən tədbirlərin görülməsi olduqca zoruridir. Dünya praktikasında investisiyalar ölkəyə xüsusi investisiya agentlikləri vasitəsi ilə cəlb edilir, Həmin agentliklər investorlara tətəbatlarını öyrənir və onlara lazımi informasiyanı təqdim edirlər.

Ölkələrdə həyata keçirilən investisiya fəaliyyətinin mahiyyəti investisiya bazarının genişlənməsi və inkişafı ilə daha da aydın şəkildə görünməyə başlayır. Dünya üzrə investisiya bazarının formalaması və inkişafı dünyanın bir çox ölkələrinin iqtisadiyyatının çıxaklıqlanmasına yardım etmişdir. Bununla belə, dünya investisiya bazarı hələ ki, tam ideal şəkildə formalşamadıqdan, dünya üzrə investisiya prosesinin lazımi şəkildə həyata keçməsinə şərait yaranır.

Ölçe daxilində investisiya fəaliyyətinin həyata keçirilməsi və investisiya prosesinin tənzimlənməsi daxili qanunlarla həyata keçirilir, dünya məqyasında ölkələr arasında investisiya axınının tənzimlənməsi beynəlxalq hüquqi-normativ aktivlər vasitəsi ilə reallaşdırılır.

Qeyd etmək lazımdır ki, ilkin kapital yığımından başlayaraq kapitalın beynəlxalq hərəkəti kütləvi surətdə bərəqərər oldu. Tarixin bu dönməndə kapital axımı, əsasən müstəmləkəçi və müstəmləkə dövlətlər arasında baş verən kapital axımı ilə xarakterizə olundur. Belə olun təqdirə beynəlxalq hüququn investisiya prosesini tənzimləmə zərurəti yaranırdı. Çünki müstəmləkanın hüquq sistemi müstəmləkənin hüquq sisteminə integrasiya olunurdu və beynəlxalq hüquq ehtiyac qalmırırdı.

Sonrakı dövrlərdə, yəni, müstəmləkə dövlətlərin müstəqillik əldə etdikləri dövrən başlayaraq investisiyaların beynəlxalq məqyasda tənzimlənməsinə ehtiyac duyuldu. Bu zaman yeni müstəqillik əldə etmiş dövlətlər müstəmləkəçilərin hüquqlarını öz dövlətləri daxilində məhdudlaşdırırlar və onlara məxsus olan əmlakları milliləşdirirlər. Onda keçmiş kolonistlər əks addim ataraq beynəlxalq məqyasda ümumi standartların qəbul edilməsinə cəhd etdilər. Bu ümumi standartlar, daha doğrusu "minimal beynəlxalq standartlar" adlanan və beynəlxalq hüququn tərkib hissəsi olan standartlardır ki, onlar da istanilan dövlətin xarici investorlara milli investorlara bərabərhüquqlu və ədalətli hüquq rejim yaradan normaların qəbulunun özündə ehtiva edirdi.

Lakin XX əsrin əvvəlləri və ortalarında meydana gəlmiş yeni müstəqil dövlətlərin öz milli iqtisadiyyatlarını dirçəltmək cəhdləri bəzi

məqamlarda xarici investorların maraqlarına real zərbə vururdu. "Minimal standartlar" heç də bütün dövlətlər tərəfindən birmənalı şəkildə qəbul olunmurdu. Bəzi dövlətlər milli iqtisadiyyatlarının inkişafı namənə apardıqları İslahatlar nəticəsində xarici investorlara məxsus şirkətləri milliləşdirirdilər. Dünənada baş vermiş böhranlardan sonra bu məsələ dənədən dənəkən şəkildə özünü bürüza verdi. Ortaya beynəlxalq investisiya fəaliyyətinin tənzimlənməsi üçün dənə universal və ümumi hüquqi-normativ aktların qəbul olunması zərurəti çıxdı. Bu hüquqi-normativ aktlar sözsüz ki, universal beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmalı idi. Belə hüquqi aktlardan ən birincisi kimi, BMT-nin 14 dekabr 1962-ci il 1803 sayılı "Təbii ehtiyatlar üzrə tam suverenlik" qətnaməsini qeyd etmək olar.

XX əsrdə investisiyaların beynəlxalq hüquqi əsasının formalamasının bir neçə mərhələsini qeyd etmək olar. İlkən olaraq XX əsrin əvvəlləri yeni yaranmış sosialist dövlətlərin meydana galması idi ki, onların atdıqları ilk addim xarici investorlara mülkiyyatında olan obyektlərin milliləşdirilməsi olmuşdur. Bununla belə, milliləşdirilmə zamanı xarici investorlara lazımi konpensasiya verilmirdi. "Dövlətin suverenliyi principindən çıxış edərək demək olar ki, dövlət əmlakla sahiblik və həmçinin əmlakın milliləşdirilməsi barədə bütün masalaların tənzimlənməsindən məstənas hüquq malikidir". Bu dövr, "dövlət və əmlak" dövrü kimi xarakterizə oluna bilər.

Növbəti dövrdə bir sira "Üçüncü dünya ölkələrinin" beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi ilə əlaqədar olaraq və həmçinin bir sira beynəlxalq konvensiyaların qəbul edilməsi ilə investisiyaların beynəlxalq hüquqi əsası dənədən dənəkən möhkəmləndi. Bu konvensiyalara misal olaraq 1965-ci ildə imzalanmış Vashington Konvensiyasıdır ki, bunun nəticəsində investisiya mübahisələrinin həlli üçün Beynəlxalq Mərkəz təsis edildi. Digər mühüm konvensiya 1972-ci ildə imzalanmış dövlətlərin immuniteti barəda Avropa Konvensiyasıdır.

Nöhayat, XX əsrin 80-ci illərindən başlayaraq dünya üzrə bütün xarici investisiya axınlarını "koordinasiya" edə biləcək Konvensiya imzalandı. Bu konvensiya 11 oktyabr 1988-ci ildə, investisiyaların zəmanəti üçün çox torpaqlı Agentliyin təsisini reallaşdırıldı. Həmin Agentlik aşağıdakı qeyri-kommersiya riskləri ilə əlaqədar investorlara uzunmüddətli zəmanətlər verir:

- Investisiya qəbul edən ölkə tərəfindən kapitalın mübadiləsi və köçürülməsinə möhdudiyyətin qoyulması;
- Investorun galirini əsas şəkildə azaldan və ya onun investisiyadan istifadə hüququnun qanunu və ya inzibati qaydada möhdudlaşdırılması;
- Dövlət institutları ilə bağlanmış müqavilələrin ləğv edilməsinə gətirib çıxaran inzibati və ya məhkəmə praktikası.

- Hərbi konfliktlər və vətəndaş müharibələri.

Xarici investisiyaların beynəlxalq hüquqi normalarla tənzimlənməsində ikitərəflı hökumətlərin sazişlərin xüsusi əhəmiyyəti vardır. Məhiyyət etibarı ilə bu sazişlər adətən investisiyaları təşviq edən və onların müdafiəsinin qarşılıqlı şəkildə təşkil etməsi məqsədindən ibarət sazişlərdir. Həmin sazişlər tənzimləmə obyektlərinə görə iki qrupa bölünürələr:

- Kapital qoyuluşlarının təşviq edilməsi və qarşılıqlı müdafiəsi barədə ikitərəflı sazişlər – investisiya prosesi zamanı yaranan bütün mübahisələrin həlli ilə yönəlmüş iki dövlət arasında bağlanmış sazişlər;

- İkiqat vergiçəyəməyə yol verməmək barədə ikitərəflı sazişlər, investorun investisiya fəaliyyətinin nəticələrinin həm investisiyani qəbul edən həm də investorun öz dövləti tərəfindən vergiya cəlb olunması halının qarşısını alımaq yönələr.

Ikitərəflı beynəlxalq sazişlərin yuxarıda qeyd olunan obyektlər üzrə iki qrupa bölünməsi praktikada sırf formal xarakter daşıyır. Çünkü ölkələrin bir-biri ilə investisiyaların qarşılıqlı təşviqi və müdafiəsi barədə bağlılıqları sazişlər həmkən həyata keçiriləcək investisiya fəaliyyətinin səmərəliliyi nəminin ikiqat vergiçəyəməyə yol verilməməlidir. Bundan savayı, ikiqat vergiçəyəməni aradan qaldıran razılaşmanın olmaması investisiyaların təşviqinə heç bir vəchlə yardım edə bilməz.

Hansı qrupa daxil olmasından asılı olmayaq, ikitərəflı sazişlərin populyar olması artıq bir faktdır. Məsələn, kapital qoyuluşunun təşviq edilməsi və qarşılıqlı müdafiəsi üçün imzalanmış sazişlərin ümumi sayı 1900-a yaxındır. Onların təqribən 49%-i Qərbi Avropa ölkələrinin payına düşür, yanısıra 904-də. Qərbi Avropa ölkələrindən isə lider 124 sazişlə liderlik edən Almaniyadır. Ondan sonra 95 sazişə İsveçrə, hərəkətə 92 sazişə isə Fransa və Böyük Britaniya gəlirlər. İnkısap etməkdə olan ölkələr arasında isə 94 belə saziş bağlanmış Çin, daha sonra isə 90 sazişə Ruminiya və 84 saziş bağlanmış Misirdir.

Ümumun dünya üzrə qloballaşma prosesinin gedisi onu göstərir ki, qloballaşma müasir döndərə hökmən regionallaşma prosesi vasitəsi ilə reallaşır. Belə ki, regional səviyyədə iqtisadi integrasiya prosesi daha tez və effektli gedir. Coxsaylı regional birləşkərin olması regional səviyyədə investisiya fəaliyyətinin hüquqi tənzimlənməsi məsələsinin əhəmiyyətini artırır. Həmin iqtisadi birləşkərin təsis sənədlərində birbaşa olaraq üzv ölkələr arasında investisiya əməkdaşlığının bütün tərəfləri qeyd olunmuş olur. Belə regional birləşkərə misal kimi Avropa Birliyini, NAFTA-nı, MERKOSUR-u və s. göstərmək olar. Faktiki olaraq bu birləşkərə daxil olan ölkələr arasında kapital axımına bəzi istisna həllər nəzərə alınmamışdır. Belə ki, heç bir qadağa qoyulmamışdır. Həmin istisna həllər da üzv ölkələrin xüsusi iqtisadi potensial və tələbatlarından irəli gəlir ki, son nəticədə həmin "qadağalar" bütün ölkələrin iqtisadiyyətinin inkişafına

səbəb olur. Məhz bir tərəfdən regional səviyyədə investisiya mübadiləsinə alverişli şəraitin yaradılması təkcə təşviqədici tədbirlərdən ibarət olmayıb, özündə bəzi qadağanediciliyi yoxluqda həll etməyi tələb etməyi də təsirini artırır.

Regional səviyyədə investisiyaların hüquqi-normativ bazasını təşkil edən sazişlər ümumdünya səviyyəsində öz funksiyasını yerinə yetirə bilməz. Coxsaylı sazişlər isə, dünyannın bir çox ölkələri tərəfindən qəbul edildiyindən onlar universal hesab olunurlar. Həmin sazişlərə asanın BMT, Dünya Bankı və ÜTT tərəfindən inkişaf etdirilirlər. Coxsaylı sazişlərin əsas prinsipi adətənlilik və qeyri-diskriminasiyon rejim prinsipləridir. Ki, onların sayasında investisiyaların ölkələr arasında mübadiləsinə alverişli şərait formalaşdırılır.

Coxsaylı sazişlər sırasında BMT-nin Baş Assambleyasının 1975-ci ildə qəbul etdiyi "Dövlətlərin iqtisadi hüquq və vəzifələri barədə Xartiya"nın adını çəkmək olar. Həmin Xartiyada dövlərin öz iqtisadi fəaliyyətlərinə və sərvətlərinə sahibolma və istifadə suverenliyi xüsusi qeyd olunur. Xüsusi bir məqamı da qeyd etmək lazımdır ki, Xartiyada investisiyaların ölkədə qəbulu dövlətin məqsəd və məramılmasına uyğun şəkildə ölkə Qanunvericiliyi ilə tənzimlənməsi ayrıca qeyd olunur. Bu əsnadın bildirilir ki, heç bir dövlət məcburi qaydada digər ölkə üçün xüsusi və əlahiddə investisiya rejimi təqdim etməyə məcbur edilə bilməz. Müasir dövrün aktual problemlərindən biri olan TMK-ların fəaliyyətinin hüquqi tənzimlənməsi də bu Xartiyada öz əksini tapmışdır. Belə ki, Xartiyada qeyd olunmuşdur ki, "TMK-ların fəaliyyəti investisiyaları qəbul edən dövlətin mərcəqlərinə uyğun şəkildə tənzimlənməlidir".

Investisiyaların axımının beynəlxalq hüquqi-normativ aktları vasitəsilə tənzimlənməsinin müümət cəhətlərindən biri ölkələr arasında investisiyalarla bağlı mübahisələrin həlli məsələləridir. Məsləm olduğu kimi, istanilan sövdələşmədə tərəflər arasında mübahisə doğuran hallar meydana çıxır. Bu mübahisələr halların çözülməsi qaydalarını öyrənmək üçün beynəlxalq hüquq praktikasına nəzər yetirmək kifayətdir. Belə ki, onların həlli olduqca müxtəlis yollarla həyata keçirilir. Lakin 1965-ci ildə Vəsiqətəndə qəbul edilmiş "Dövlətlər və xarici şəxslər arasında investisiya mübahisələrinin həlli qaydaları haqqında Konvensiya"nın əhəmiyyəti olduqca çoxdur. Azərbaycan bu konvensiyaya 1992-ci ildə qoşulmuşdur. Həmin Konvensiyada investisiya mübahisələrinin tənzimlənməsinin Beynəlxalq Mərkəzinin təsis xüsusi qeyd olunmuşdur.

Konvensiyanın 25-ci maddəsində investisiya mübahisələri anlayışı dəqiqləşdirilmişdir. Belə ki, Konvensiyaya qoşulmuş dövlət və digər dövlətin şəxsləri arasında birbaşa xarici investisiya ilə əlaqədar formalaşan mübahisələr aşağıdakılardır:

- xarici investisiya münasibətləri ilə əlaqədar formalasən investisiya mübahisələri;
- saziş qoşulmuş dövlətlə özəl xarici investor arasında formalasmış investisiya mübahisələri;
- investisiya sazişində nəzərdə tutulmuş hüquq və öhdəliklərin mahiyyəti və həcmi, öhdəliyin pozulması ilə əlaqədar kompensasiyamız şartları və həcmi ilə əlaqədar formalasən investisiya mübahisələri.

Konvensiyada beynəlxalq hüquq tənzimləmə ilə yanaşı, investisiya qəbul ednə ölkənin daxili qanunlarının bu tip mübahisənin həllində əsas kimi göstürülməsi birmənələr şəkildə vurğulanır. Belə ki, agar xarici investisiya prosesi ilə əlaqədar mübahisə baş vermişdirsa və tərəflər qarşılıqlı razılışma əsasında mübahisənin həllini Investisiya Mübahisərinin Tənzimlənməsinin Beynəlxalq Mərkəzə həvələ edirlər, onda Mərkəz isə Konvensiyadakı müddələrlə əsasında baxır və müvafiq qərarın çıxarıf. Arbitrajların çıxardığı qərar hər iki tərəf üçün məcburi xarakter daşıyır, cənlik onlar müvafiq qaydada beynəlxalq hüququn hə subyektiyini qurucu müraciət ediblər və buna görə məsuliyyət daşıyırlar. O ki, qaldı qərarın yerinə yetirilməsinə, bu proses qərarın yerinə yetirəcək ölkənin daxili qanunlarına uyğun şəkildə və ardıcılıqla həyata keçirilməlidir.

Vaşington Konvensiyasından savayı, beynəlxalq səviyyədə investisiya mübahisələrinin həll edə biləcək bir sira regional arbitraj qurumları da mövcuddur ki, onlara misal kimi Lome konvensiyalarından - AB, Afrika ölkəsləri, Saku okean hövzəsi ölkələri və Karib dənizi hövzəsi ölkələri arasındaki investisiya mübahisələrindən irəli gələn arbitraj proseslərini, NAFTA, ABŞ, Kanada və Meksika daxilində investisiya mübahisələrinin həlli ilə məqsəd olan Arbitraji, Enerji Xartiyasına aid müqavilələrdən irəli gələn arbitraj proseslərini, kompensasiya barədə Beynəlxalq Arbitraji və s. göstərmək olar. Bu regional təşkilatlar və ya sazişlər onların hüquqi bazasında mövcud olan, həmçinin beynəlxalq investisiya münasibələrini tənzimləyən normaların pozulması ilə əlaqədar təşkil olunmuş arbitrajlar regional səviyyədə mühüm əhəmiyyət daşıysalar da ümumdünya əhəmiyyətləri xeyli dərəcədə azdır. Çünkü həmin arbitrajlar həm müəyyən region, həm də müəyyən fəaliyyət sahəsi ilə hədudlanırlar.

Kapitalın beynəlxalq axının güclənməsi və investisiya prosesinin beynəlxalq səviyyədə etəyən edən iqtisadi münasibələrin mühüm hissəsinə çevriləsi onların beynəlxalq hüquq vəsaiti ilə tənzimlənməsinə ehtiyac doğurdu. Həmin ehtiyacın ödənilməsi məlumatdır ki, ölkələr arasında ikitərəfli sazişlərin, həmçinin regional integrativ qurumlar və universal beynəlxalq təşkilatların hüquqi-normativ sistemləri daxilində tənzimlənməsi vəsaiti ilə həyata keçirildi.

Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsində mühüm təsiridəci təqib, yerli qanunvericilik bazasıdır ki, həmin qanunvericilik bazası xarici investorların fəaliyyət çərçivəsini müəyyən edir. Bu baxımdan investisiya fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu¹⁰un dördüncü maddəsi xüsusi qeyd olunmalıdır:

Azərbaycan Respublikasının və xarici ölkələrin vətəndaşları və hüquqi şəxsləri, vətəndaşlığı olmayan şəxslər, habelə dövlətlər investisiya fəaliyyətinin subyektləri (investorları və iştirakçıları) ola bilərlər.

Müsər iqtisadi inkişafın əsas xüsusiyyətlərdən biri kapitalın ölkələr arasında harsatının artmasıdır. Bu, qloballaşma və regional integrasiya kapitalının mobililiyinin əksinə artmasına səbəb olur və əsrlərin əsasında iri beynəlxalq kapital qovuşmaları ilə xarakterizə olunur. Inkişaf etmişdə olan ölkələrin sırasına yenilərinin qatılması yeni inkişaf etmişdə olan bazarlarda meydana gələməsini səbəb olur və bununla da kapitalın mobilüyü artırı.

Dünya iqtisadiyyatının genişlənməsi ilə slayḍalar olaraq inkişafın zəmin yaradan resurslardan istifadə imkanları da artır. Lakin əvvəlki kimi bu kapital, mövjud sayıda resursların sahibləri - inkişaf etmiş ölkələrin "sündür" cəməfəsindədir.

Dünya üzrə yiğmənin möhduldüğü investisiyalara olan tələbatı artırr. Bununla da naməli, İFO-də, ham də İEO-də kapitalın dövr etməsinə tələbat yaradır. Inkişaf etmiş dünya ölkələri həm daxili, həm də xarici investisiyaların hüquqi şəraitinin təsbiti məsələsində seylə işləşsizləyi nail olublar. Bu sahada mühüm faktorlarnı müəyyən etdirməsinə tegmen, daxili və xarici investisiyaların arasında onların hüquqi şəraitlərdəki həzi fərqliliyi əsaslanan rəqabəti mövcuddur. Bu tendensiya gecik siyasi və iqtisadi risklərə sahib olan İEO-nu yaratmaq olduqları mühit və onun formalasması prosesinə güclü təsir edir.

XX əsrin sonundan başlayaraq İFO-nun iqtisadiyyatına yüksək birbaşa investisiyaların həcmi artırdı. Yaşın ki, bu tendensiya müvəqqəti xarakter daşıyır. Lakin, İFO-nun investisiya ixracının başlamamasını proqnozlaşdırmaq hələ ki, qeyri-mümkündür. Buna mələk, investisiya axımlarının istiqamətləri qabaqcılın müayyən əqdər özüni bürüdü. Çünki birbaşa xarici investisiyalar şəxsiz ki, yatırımlar üçün dəha yanlış investisiya mühiti formalasdırıf və həkumut, ictimaiyyət, biznes tərəfindən xarici investisiyalara qarşı dəqiq mövqə seçmə ölkələrə doğru axacaqdır. Bu cür ölkələrdən biri də həkəmən Azərbaycan olmam id!

Ümumiyyətlə, inkişaf dövründə münasibətlərdəki müraciəkkəbiliklərdən doğan çətinliklər aradan qaldırılması üçün xarici kapital qoyuluşları olduqua boyut əhəmiyyət kəsb edirlər. Bu zamanın, investisiya qəbul edən ölkənin ictməi maraqları ilə xarici investitorun maraqları üstü dənüşməyə bilər. Ona görə xarici kapitalın cəlb edilməsi mexanizmələ

qurulmalıdır ki, həm investitorun iqtisadi maraqları, həm də ölkənin iqtisadi-sosial maraqları təmin olunmuş olsun. Bu hal problem kimi mövcuddur, lakin, həll olunandır və bunu bizi dünya təcrübəsindən görə bilirik. Ancaq problemin həlli istiqamətində konkret addım atarkən, ilk növbədə, müasir şəraitdə lazımi investisiya mühitini təmin edən iqtisadi və qanunverici bazanın formalşdırılması məsələsi diqqət mərkəzinə alınmalıdır. Çünkü hər bir xarici subyekti hər hansı bir ölkəyə kapital qoymazdan avval, həmin ölkədəki mövcud siyasi, iqtisadi, mədəni, hüquqi mühiti tədqiq etdir. Əgər bu mühit qənaətəbsəs hesab olunarsa, ölkəyə investisiya yatırmaq qərarına gəlir. Keçid iqtisadiyyatı ölkələr, o cümlədən respublikamızın qarşısında duran mühüm vəzifələrdən biri bu sahada xarici investor üçün şəffaf investisiya mühitinin yaradılmasından ibarətdir. Investisiyaların cəlb edilməsinin metodları

rəmim fərqliyinə baxmayaraq, öz iqtisadiyyatına külli miqdarda investisiya cəlb edən ölkələrin ümumi cəhətləri mövcuddur; yatırımların etibarlı qorunması; investorlarla uzunmüddətli, etibarlı əlaqələr; investisiyaların kritik həcmi və perspektiv inersiyali artımı. Keçid dövründə olan ölkələrdə xarici kapitalın ölkəyə cəlb edilməsi probleminin həlli onların inkişaf məqsədlərinin və vəzifələrinin uzaqlaşdırılmasından asılıdır. Keçid iqtisadiyyatı ölkələr birbirə xarici investisiyaların ölkəyə cəlb olunması uğrunda rəqabət aparırlar. Onlar yaxşı anlayırlar ki, xarici investisiyalar iqtisadiyyatın modernləşməsi və maliyyə problemlərinin həllində əvəzsizdirlər. Bir çox ölkələr üçün xarici investisiyalar, həm də bazar institutlarının formalşmasına vəsait rolunu oynayırlar.

Ölkədə xarici investisiyaların həcmi elə səviyyədə olmalıdır ki, investisiyani qəbul edən ölkənin iqtisadiyyatının effektivliyi təmin olunsun. Beynəlxalq investisiya rəqabəti mübarizəsində investorlara daha liberal investisiya rejimi təklif edən ölkə qalib olur. Onu da qeyd edək ki, investisiya stimulları və onların investisiya cəlb etməsindəki rolu nisbidir. Tədqiqatlar göstərir ki, investisiya stimulları ölkənin IEO, ya da IEOÖ olmasından asılı olmamaraq, əksər hallarda investisiya cəlb edilməsi prosesinə təsir etmirlər.

Xarici investisiyaların Azərbaycan Respublikasına cəlb edilməsi yönündə ölkədə hökumət tərəfindən əsaslı addımlar atılmışdır. Azərbaycan iqtisadiyyatının potensialını nəzərə alsaq və dünyada mövcud iqtisadi durumu qiymətləndirək, onda şəksiz bu natiçaya galə bilarık ki, Azərbaycan Respublikası hökumətinin son onillikdə ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi istiqamətində formalşdırılmış investisiya mühiti reallığın tələbi və təcəssümüdür.

Aydın məsələdir ki, ölkəyə xarici investisiyaların cəlb edilməsi müasir texnologiyaların və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsidir. Bunun da obyektiv natiçəsi kimi, ölkədə

rəqabətqabiliyyəti məhsullar istehsal edilir və ölkə-dünya bazarına inamlı tərzdə integrasiya edir. Əlverişli investisiya mühitinin tərkib hissəsi kimi respublikadakı investorların hüquq və manafelərinin qorunması, bütün formalarda mülkiyyətin toxunulmazlığını və həmçinin yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən onların mənəssiz istifadə etmələri üçün formalşdırılmış hüquq zəmini da misal kimi göstərmək olar.

Xarici investorların Azərbaycan iqtisadiyyatına olan marağının artmasına səbəblərindən biri bəzi mənəşələrin tamamilə aradan qaldırılmasıdır. Həmin mənəşələrdən misal kimi ikiqat vergitutmanın bəzi ölkələrlə bağlanmış müqavilələr sayında tamamilə aradan qaldırılması, mənfəətin başqa vəluyatlara mənəssiz çevriləməsi, mənfəətin digər ölkələrdə köçürülməsi kimi mənəşələr lağı edilmişdir. Bunaqla yanaşı, formalşdırılmış investisiya mühiti nəinki xarici investisiyaların cəlb edilməsinə, hatta reinvəstiçiyaları stimullaşdırmağa xidmət edir. Bütün bunlar nəinki xarici investorların Azərbaycan iqtisadiyyatına olan marağımı artırır, onlara yanaşı, beynəlxalq maliyyə-qurumlarının və iqtisadi təşkilatların marağımı artırır.

Formalşdırılmış alverişli investisiya mühitinin bir tərkib hissəsi hüquqi bazarırsa, digər mühüm hissəsi investisiya mühitiidir. O da çoxtaraflı olub, çoxsaylı tərkib hissəsindən ibarətdir. Onlardan biri ölkədə mövcud olan müsbət iqtisadi tendensiyalardır. Bu tendensiyaların natiçəsi olaraq davamlı və sabit iqtisadi inkişafdır. Bizim ölkəmizin timsalında bu ölkənin və regionun ən iri layihəsi olan "Ösrin Müqaviləsinin" imzalanması idi ki, onun natiçəsində 3 il sonra 1997-ci ildə ilk neft hasil olundu və 5 il sonra 1999-cu ildən etibarən mənəşət nefti ixrac olunmaya başlandı. Bunun sayəsində ölkəyə külli miqdarda vəsait daxil oldu və "Ösrin Müqaviləsi" layihəsinə etibar edən xarici investorlar artıq reallıq və zamanın şahidi oldular. Ölkənin iqtisadiyyatı xarici investorlar üçün dəha da cəlbicidə oldu.

1994-1997-ci illərdə dönyanın 15 ölkəsinin 33-ri neft şirkətləri ilə 10 kontrakt, 1998-1999-cu illərdə isə 9 kontrakt imzalanması ilə ölkəyə böyük miqdarda xarici investisiya cəlb edilmişdir. Bu kontraktlardan 1994-cü ildə 12-14 mlrd. dollarlıq 30 il müddətinə bağlanmış «Ösrin Kontrakt» xüsusiylə nəzərə çarpır. Respublikada investisiya iqtisadiyyatının müəyyən alverişsiz təraflarının mövəudlugu nağdına ölkəyə investisiya axımı artırmışdır.

«Ösrin Kontrakt» Azərbaycanın Xəzər sektorunda neft yatağının («Azəri», «Ciraq», «Günsəli») birgə istifadəsini nəzərdə tutur. Müqavilə dönyanın 8 ölkəsinin 12 şirkəti ilə imzalanmışdır: «Amoco» (ABŞ)-17,01%; «BP» (B. Britaniya)-17,13%; «Lukoil» (Rusiya)-10%; «StatOil» (Norveç)-8,56%; «Turkish Petroleum» (Türkiyə)-6,75%; «Unokö» (ABŞ)-

9,52% «Hotchu C» (Yaponiya)-7,45% («McDermant» şirkəti aktsiyalarının bir hissəsini 1996-ci ildə «Hotchu C» şirkətinə satmışdır); «Rameon» (B. Britaniya)-2,08% «Delta» (S. Ərəbistanı)-1,68%; «Penzoil» (ABS)-4,81%; «Exxon» (ABS)-5% və ARDNS-10% paya malikdir.

Müqavilənin dövri 14 mld. dollar. Bütün investisiyaların 80%-i isə xarici şirkətlər tərəfindən həyata keçiriləcək. 30 il müddətində neftdən gələn ümumi gəlir 157,6 mld. dollar. «Yalama» yatağı üzrə 3,5 mld. doll., «Oğuz» yatağı üzrə 2 mld. doll., «Kürdaş» yatağı üzrə isə 2,5 mld. doll. təskil edəcəkdir.

Bütövlükdə «Ösrin Kontrakt» imzalandıqdan sonra Azərbaycanın enerji yataqlarının işlənməsində iştirak edən ölkələrin sayı artmış və hazırda 15 kontraktda 14 ölkənin 28 şirkəti iştirak edir.

Cədvəl 1

Respublikada neft yataqlarının layihə istismarına nəzərdə tutulmuş xarici investisiyaların həcmi

Nö	Yatağın adı	Neft hasilatı həcmi (mln.ton)	İnvestisiya (mlrd.doll.ABS)	Azərbaycanın payı (%)
1	«Azəri» - «Şiraz»	600	12,0	10
2	«Gənzəli»	80-150	1,7-2,0	7,5
3	«Qaraçay»	100	4,0	10
4	«Salidim»	100-150	1,5-2,0	10
5	«Dan Uluuu-Örgəti»	100	1,5-2,0	25
6	«Emkararalıdzə» - «Talyş-dəməz»	100	1,5-2,0	40
7	«Yalama» (D-22)	150-300	3,0-3,5	50
8	«Aşurbəyli»	75-100	5,0	50
9	«Naxçıvan» (keçmiş D3)	75	2,0	50
10	«Ögür»	90-120	2,0	50
11	«Külliyyə»	30-60	0,3-0,5	20
12	«Güney Qarabağ-Qubustan»	150-250	3,0-4,0	50
13	«Inan»	50-80	1,0-1,5	50
14	«Muradxanlı»	150-300	9,0	40
15	«Alyu» - «Ata» - «Şəfi»	60-90	0,5-0,8	50
16	«Gursangi» - «Qaralıqalı»	100	2,0	50
17	«Atıqəzə»	120-150	2,0	50
18	«Zəfər» - «Məşəf»	100-120	2,0	50
19	«Lərik-dəməz» - «Şəvəlan» - «Padar»	50-100	0,8-1,0	20

Respublikada iri hacmli kontraktların imzalanması dövriyin iri şirkətləri-TMK-lar ölkəyə artan maraqlarının da əks etdirir. Milli

iqtisadiyyat artıq TMK-in ölkədə filiallarının yaradılması ilə xaricə birbərə investisiyaların axımı ilə qarşılıqlılaşdırır.

2003-2008-ci illər ərzində ölkə iqtisadiyyatına 33,5 milyard manat investisiya yönəldilmişdir. Adəmباşına düşən investisiyanın göstəricisi ölkə tarixində ilk dəfə olaraq 1000 manat həddini keçmişdir. Son beş il ərzində daxili investisiyaların xüsusi çöküsü və təbii ki, mütləq çökürt artmışdır. Beləki, əgər 2003-cü ildə daxili investisiyaların ümumi investisiyalarlardakı xüsusi çöküsü 24,8% idisa, 2008-ci ildə bu göstərici 75,5% həddində çatmışdır. Müqavissa üçün qeyd edə bilsək ki, 1993-cü ildən 1999-cu ilə qədər daxili investisiyaların həcmi uyğun olaraq 245-153; 169; 312; 387; 431 və 1062 mln. dollar olmuşdur ki, 1993-1999-cu illər ərzində (ümumilikdə) 2759 mln. dollar təşkil etmişdir. Daxili investisiyaların strukturuna diqqət yetirildikdə neft sektoruna daha çox kapital qoyulması aydın olur (2 mld. manatdan çox).

Ümumilikdə sənaye sektoruna 4022 mln. manat investisiya yatırılmış ki, bunun da 10,8 mln. manat tikinti, 2043,7 mln. manatı nəqliyyat və rəbəta sahəsinə qoyulmuşdur.

Adı çəkilən nəhəng layihə ilə yanışlı, ölkənin digər qlobal və regional layihələrdə iştirakı onun dünya iqtisadiyyatına integrasiya etməsinə böyük kömək edir. Nəqliyyat-ticari layihələr buna misal ola bilər. Büyük İpək Yolunun bərpası, nəinki Azərbaycanın iqtisadi inkişafına, eləcə də bütün region ölkələri arasında əməkdaşlığın genişləndirilməsinə, bu ölkələrin iqtisadi qüdrətinin artırmasına, burada yaşayış xalqların dəha firavan yaşamasına xidmət edir.

Ölkədə investisiya mühitini formalasdırıran müüm amillərdən biri vergi sistemidir. Sahibkarların öz faaliyyətlərinə həyata keçirmələrində onları manc ola biləcək əsas ənslurların biri kimi vergilər göstərmək olar. Vergi güzəştləri investor üçün dəluu çox şəhərəyyat kəsb edir, həls ki, dövriyin əksər ölkələrində yüksək vergilərin tətbiqi nəticəsində investorlar öz mənəvələrinin taxminin yarısından məhrum olurlar. Bu vergilərin içarısında isə əsas yeri mənəvət vergisi tutur. Bu vergi üzərində güzəştlər vergi dərəcələrinin azaldılması və ya onun ödənilməsinin uzunmüddəti azadolmalar formasında tətbiq edilə bilər. Mənəvət vergisindən başqa, həmçinin əmlak, dövriyyə və digər vergi növlərinin da ödənilməsindən güzəştlər tətbiq olunur. Vergiqoymamın səviyyəsi investorların müəyyən bir region daxilində məsliz hara investisiya yatırımları qərarına təsir göstərə bilər. Lakin gəlir vergisi dərəcələrinin mənəvət yüksək təsiri siyaset kursunu müəyyənləşdirənlərdən hər dərəcələrin xarici investorların cəlb edilməsindən və sahibkarların faaliyyətinə təkan verilməsindən əhəmiyyəti haqqında yanlış təsəvvürələr yaradı bilər. Üstəlik, vergi dərəcələri aydın ifadə edilmiş rəqəmlər təsiri başlılsa da, bu təsəssürat aldadıcı ola bilər, çünki inkişaf etmiş vergiqoyma rejimləri çox

vaxtı hədəf dərəcədə mürsəkkəb qaydalar toplusu irəli sürür ki, bu da şirkətlərin ödəyicikləri vergilərin qabaqcılınan müyyəyan edilməsinin etməlidir. Nəticədə, aşağı nominal vergi dərəcələri təcrübəli investitorlara ümumi vergi yüküna nisbatan daha az təsir bağışlayır. Buna görə də Azərbaycan hökuməti xarici ölkələrin təcrübəsinin nəzərə alaraq öz vergi sistemini sahibkarlıq şəaliyyəti üçün olverişli şəkildə formalaslaşdırmağa başlamışdır. Artıq biza məlum olduğu kimi, aşağı vergi dərəcələri xarici investorları ölkəyə cəlb etmir. Çünkü dünya təcrübəsi göstərir ki, xarici investorun qazandığı vəsati ölkədən çıxarması zamanı bir sira problemlər yaranır. Bu problemlərdən biri ikicat və dəha çox vergitutma hallarıdır. Ona görə vergi sistemini xarici investorlara olverişli şəkildə qurmadan ötrü ölkə hökuməti beynəlxalq səviyyədə qəbul olunmuş üsullarla belə yolverilməz halları aradan qaldırmalıdır. Dediymizə misal olaraq hər hallarda xarici investorların öndəkləri vergilərin həcmində onların gəlirlərindən artıq olduğu hallar da mövcud olmuşdur. Belə anlaşılmaz halların baş verməməsi üçün vergi sisteminin şəffaflığı tələb olunur.

Qeyd etmək lazımdır ki, xarici investorlar ölkəyə investisiya yaradanda oradakı vergi dərəcələrinin səviyyəsinə fikir verirlər. Baxmayaraq ki, indiki gündə Avropanın ölkələri cəlb olunan xarici investorların həcmindən görə dünyada birinci yerlərdərlər, lakin onların vergi dərəcələrinin səviyyəsi nisbatan yüksəkdir. Məsələn, Avstriya, Belçika, İspaniya, Fransa, YUNANİSTAN, İtalya, Niderlandda kampanyalardan tutulan galib vergisinin dərəcəsi 34-36% arasındadır. Bu göstərici Danimarka, Lüksemburq, Portuqaliya və Böyük Britaniyada 30%, Finlandiyada 29%, İsveçdə 28%, Almaniyada 25%, İrlandiyada isə 12,5%-dir. Xüsusun, İrlandiyadakı sonnət salıncında bu göstərici 10%-dir. Görtündüyü kimi, inkişaf etmiş Avropanın ölkələrinin oxunda vergi dərəcələri keçmiş Sovet İttifaqı ölkələrinin vergi dərəcələrindən yuxarıdır. Lakin onların iqtisadiyyatları, həmçinin vergi sistemləri investisiya yatırımları üçün olverişlidir. Səbabı yuxarıda qeyd etdiyimiz vergi sisteminin şəffaflığı, oxçqat vergitutmalarının olmamasıdır. Belə halların olmamasından ötrü Azərbaycanda vergi sistemi 2001-ci il yanvarın 1-dən yeniliklə şəaliyyətə davam etdi. Belə ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsi" qüvvəyə mindi. Buna nüvə vergi sistemində şəffaflıq artmış oldu.

Bir çox sosial siyorta ödənişlərinin və vergilərin azaldılması ilə hökumət ölkədəki sahibkarlıq və investisiya faaliyyətinə olverişli şəraat yaratmağa cəhd edir. Məhz «Vergi Məcəlləsinin 3-cü maddəsinin 10-cu bəndində» qeyd edilir ki, «Vergi sistemi sahibkarlıq və investisiya faaliyyətinə təşviq etməlidir».

Vergi sistemində şəffaflıq yaradılması özünü, həm də vergi ödəyicilərinə daqiq və sadə təlimatların verilməsində göstərir. Sahibkarlarla

daha sadə vergi xidməti göstərmək məqsədilə sadəlaşdırılmış vergi sistemi - "vəlid pəncərə" sistemi formalaslaşdırılmışdır. Buna nüvə vergi ödəyicisinin qeydiyyatı, həm də vergi-ödəmə mexanizmini oldluqca sadələşdirilmişdir.

Vergi ödəyicilərinin müvafiq orqanlar tərəfindən yoxlama hallarının sayı azaldılmışdır. Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısı alınmışdır. Bu da xarici investorların kiçik və orta sahibkarlıq obyektlərinə investisiya yatırmaq imkanlarını artırılmışdır.

Sosial siyorta ayırmaları 40%-dan 22%-ə dək aşağı salılmışdır. Buna nüvə, kənd təsərrüfatı sahəsində torpaq vergisindən başqa digər vergilər tutulmur. Ümumilikdə isə vergi növbələrinin sayı 15-dən 9-ə qədər azaldılmışdır.

MDB ölkələri arasında hazırda investisiya əməkdaşlığı üzrə aktiv əlaqələr qurulmaqdadır. Bu ölkələr əzəm muddət qarşısında asılılış şəraitində mövcud olduğunu nəzərə alaraq bu səbəbdə müsbət məyilliş yaradı bilər ki, bu da regionda makroqrüsətli sahibliyə getiriləcək təxəruiyələr. Artıq MDB ölkələri arasında Dövlətlərlərətə Komitə (DKİ) yaradılmış və bu Komitə ölkələr arasında ümumi investisiya məskənin yaradılması işi ilə möguldür. DKİ-nin investisiya sırasında əsasən 1993-cü ildə Aşqabadda imzalanan "Investisiya Faaliyyəti sırasında əməkdaşlıq" Sazişidir. Lakin qeyd edək ki, MDB ölkələri arasında əməkdaşlığı əzəmətli olmaqla birlikdən, son zamanlarda işləzi olaraq proseslər müşahidə olunmaqdadır.

Buna baxmayaraq MDB ölkələrində ümumi investisiya və biznes mühiti son illərdə yaxşılaşmışdır. Buna səbəb möşhur "Forbes" jurnalının tərtib etdiyi reytinq siyahısındır.

Cədvəl 2

MDB və postsovjet ölkələrində biznes mühiti göstəriciləri

Yer	Ölkə	ÜDM (ədəməyən MBS dollarları)	Investisiya əməkdaşlığı göstəricisi
17	Estoniya	21900	1%
42	Litva	15400	1%
45	Latviya	35000	1%
64	Gürcüstan	5000	1%
71	Qazaxıstan	12000	3%
87	Azərbaycan	77000	0%
90	Qırğızıstan	2200	1%
94	Firuzistan	66000	1%
95	Moldova	2500	30%
97	Ukrayna	2600	11%
103	Rusiya	15800	4%
123	Tacikistan	12000	9%

Qeyd edək ki, bu reytingə görə, Azərbaycanın investisiya etbarlılıq göstəricisi ABŞ-lə eynidir.

Xarici investisiyalarla xarici ticarət arasında olan əlaqə məlumatdır və bu əlaqənin xarakteri iqtisadiyyatın bu və ya digər sahəsində müxtəlif xarakterli olur. Xammal sektorunda dünya praktikasından göründüyü kimi, birbaşa xarici investisiyalar xarici ticarət axımına stimulasiydinci təsir göstərir. Məsələn, konkret Azərbaycandan xammal ixracı artır, TMK-ların ana ölkələrinin xammal üzrə idxləri isə artır. Son zamanlarda respublikamız ixracatın strukturunun onun ümumi həcmini artırmaqla dayışmak istiqamətində tədbirlər hayata keçirir, bəs ki, TMK-nin bütün digər üşünlüklərindən istifadə etməyə cəhd göstərərək emaledici sənaye sahələrinin inkişafına çalışır.

Xarici iqtisadi əlaqələrin inkişafı ayrı-ayrı ölkələrin milli iqtisadiyyatının beynəlxalq təsərrüfat məqyasında integrasiyasının sürətləndirilməsinin əsas şərtlidir. Ölkələr iqtisadi integrasiya axımlarına qoşularaq bu yolla öz istehsal gücünü, istehsalın səmərəliliyini və bütün buların nəticəsində isə əhalinin ümumi rifah səviyyəsini artırmağa çalışırlar. Beynəlxalq əmək bölgüsünün üşünlüklərindən maksimum istifadə edilmədən, xarici iqtisadi əlaqələrin bütün formaları intensiv şəkildə genişləndirilmədən ölkə iqtisadiyyatının inkişafında əsaslı dönüşəpərmək mümkün deyildir. Dünya ölkələrindən hər biri öz inkişafını xarici ölkələrdən təcrid olunmuş şəkildə tamim edə bilmədiyinə görə, öz aralarında beynəlxalq və regional səviyyədə iqtisadi əlaqələr yaratmağa çalışırlar.

Azərbaycan özünün təbii resursları və nisbətən yüksək iqtisadi potensialı ilə xarici iqtisadi əlaqələrin səmərəliliyində inkişafında olverişli şəraitə malikdir. Ölkəyə xarici investisiyaların axımına təsir edən şərait bir sıra kompleks amillərdən asılıdır. Bu amillər investisiya şəraitini təşkil edir. Həmin şəraitə ölkə iqtisadiyyatının vəziyyəti, sosial stabililik, mədəniyyət və digər amillər aid edilməlidir. Onlar xarici investitorlar tərəfindən investisiya məqyası və istiqamətləri qəbul edildikdən sonra alınır.

Muasir dünya iqtisadiyyatı liberallaşdırma və qloballaşdırma ilə xarakterizə olunur. Bu şəraitdə firmalar kapital qoyuluşunun mənfiətliyini təmir etmək məqsədi ilə ölkə və əraziləri axtardıqda inkişaf etmiş infrastruktur, mədəni işgülərliğin mövəudüğünü, özəlləşdirmə programlarının hayata keçirilmə olmasına xüsusi fikir verirlər.

Iqtisadi islahatların xəriliyi ölkə iqtisadiyyatının mövcud durumundan irslı galır. Yəni həm hansi bir iqtisadi sistəmdə islahatların keçirilməsi zərurəti onun içindən doğur. Ümumiyətlə, müxtəlif dövrlərdə həyatın müxtəlif sferalarında islahatlar həyata keçirilmişdir. Bu islahatların keçirilmə sababları yuxarıda qeyd etdiyim kimi, həm daxili, həm də xarici sabablardan ibarətdir. Xarici sabablardan dedikdə, beynəlxalq icmiatı,

siyasi, iqtisadi və s. mühit və onun təsiri başa düşür. Daxili sabablardan da qədər təsirə malik olub, həm də daxili müxtəlif olurlar.

Tarixən islahatların, həmçinin iqtisadi islahatların həyata keçirilmə sababləri təsərrüfat münasibətlərinin obrazlı şəkildə desək, digər mövcud cəmiyyət münasibətlərini ölüb keçməsi ilə əlaqadır olmuşdur. Lakin hənsi sababdan doğmasından asılı olmayaraq iqtisadi islahatlara təsir edən iki qrup amil xüsusi ayrdı edilir:

- Bu və ya digər ölkədə qəbul olunmuş sosial-iqtisadi inkişaf konsepsiyası;

- Döyişikliklər ərafaşında ölkənin sosial, siyasi və iqtisadi islahatlara təsir edə biləcək obyektiyli amillər. Azərbaycanda inidlə dövrə iqtisadi islahatların aparılması zərurəti ölkədə siyasi sistemin və onunla birləşdə iqtisadi sistemin dağlıması ilə əlaqadارد. Azərbaycan inzibati-amırlıq sistemindən azad bazar sistemine keçidi secdi. Özü də bu keçidi islahatlardan ilə keçməyi əsas götürdü.

Hər bir ölkədə iqtisadi islahatlardan həyata keçirilsə bildir. Lakin onların mahiyyəti və zərurəti bir-birindən fərqlənəcəkdir. Bu həmin ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən, coğrafi şəraitindən və digər təbii-iqtisadi amillərdən asılıdır. O ki, quldı Azərbaycan şəraitində iqtisadi islahatlardan həyata keçirilməsinin xüsusiyyətlərinə, o, dəha çox müxtəlifliyə malikdir.

Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi zərurəti yuxarıda qeyd olunduğu kimi, ölkədə icmiat formasiyamın dayışması və bazar iqtisadiyyatına keçidə əlaqədardır. Iqtisadi islahatların başlıca məqsədi sərbəst bazar münasibətlərinin formalasdırmaqdır. Bu iqtisadi islahatlarla bazar münasibətləri arasındaki qarşıqliq əlaqənin tədqiqindən aydınlaşır. Həmçinin bazar münasibətlərinin inkişaf etdirilmək üçün isə həmkar gərkək iqtisadi islahatlardan aparılışın, xüsusi mülkiyyət formaları təşəkkül tapşın, azad, müstəqil sahibkarlıqla geniş imkanları açılsın.

Bütün bularla görə də iqtisadi islahatlardan həyata keçirilərkən gərkək bazar iqtisadiyyatının qanunauyğunluqları, onun xüsusiyyətləri həsrənləşdirilənənəzərə alınınsın.

Iqtisadi islahatların mahiyyəti həqiqində dəmirxənənin mütləq onun məqsəd və vəzifələrimə toxunmaq lazımdır. Aucanq onu da demək lazımdır ki, hər bir ölkədə keçirilən iqtisadi islahatların özlə spesifikasiya vardır. Məsələ üçün, Azərbaycanda keçirilən iqtisadi islahatların məqsədlərinin ümumi şəkildə aşağıdakı kimi göstərmək olar:

-bazar iqtisadiyyatına səykişnən sağlam iqtisadiyyat qurmaq;

-iqtisadiyyatda mülkiyyət çoxnövülüyüna nail olmaq;

-rəqəbatqabiliyyəti məlli iqtisadiyyat formalasdırmaq;

-əhalinin rifah halını yaxşılaşdırmaq;

-beynəlxalq iqtisadi münasibətlər sisteminin integrasiya etmək və s.

Bununla belə, iqtisadi islahatların yerinə yetirdikləri vəzifələr də qox sayılır. Bunlara əsasən ölkənin iqtisadi və sosial potensialının artırılması, şəhərinin maddi və mənəvi tələbatlarının ödənilməsinin ardıcıl olaraq yaxşılaşdırılmasına şərait yaratmaq və sairəni aid etmək olar.

Iqtisadi islahatlar tarixindən əzədilən yegana nöticə budur ki, ölkələrin tarixi inkişafının müxtəlif dövrlənlərində dövlətin iqtisadi əhaliyətində müxtəlif səviyyəli iştirakı milli iqtisadiyyatın vəziyyəti ilə şərtləndən bu və ya digər strateji məqsədə nail olmaqdən ötrü mümkün olub. Buna görə də iqtisadi islahatların həyata keçirilməsinə xüsusiyyətləri xeyli dərəcədə onun qarşısında duran vəzifələrlə müəyyən olunur. Bazar iqtisadiyyatına keçidin müasir mərhələsində, ölkəmizdə həyata keçirilən iqtisadi islahatların qarşısında başlıca olaraq aşağıdakı məqsədlər nail olmaq nəzərdə tutulur:

1. Ölkəmizin suverenliyi və müstəqilliyini qoruyub saxlamaq və getdən sonra dəha məhkəmələndirmək;

2. Milli iqtisadiyyatımızın bütün sahələrinin mülkiyyət rəngarangi, əmək əhaliyətinin sərbəstliyi və ekoloji tarazlığın qorunub saxlanması əsasında ahangdar inkişafı təmin etmək;

3. Xalqın təhsilini, elmi dünya görüşünü, mənəvi alamini zənginləşdirmək;

4. Başarı dəyarlərə arxalanaraq kamil, yetkin, yüksək axlaqi keyfiyyətlərə malik insan yetişdirmək və bu əsasda ölkəmizi sivil ölkələr səviyyəsinə çatdırmaq.

Bu başarı məqsədlərə müvəffəq olmaq üçün aşağıdakı problemlərin uğurlu həllinə nail olmaq lazımdır.

Birinci, ölkəmizin təbii-iqtisadi potensiali hərtərəfli öyrənilməli və ondan sonaralı istifadə edilmişsi yolları müəyyən edilməlidir. Əmək bölgüsünün tələblərinə cavab verən maddi-texniki baza yaradılmalıdır. Milli mənafeyimizi təmin edən sahələr - sənaye, kənd təsərrüfatı, naqliyyat, ticarət təşəkkül tapşmalıdır. Xidmət göstərən sahələrin inkişafına geniş imkan yaradılmışmalıdır.

2008-ci ilin birinci rübündə ölkədə aparılan iqtisadi islahatların davam etdirilməsi və iqtisadi sabitliyin qorunub saxlanılması nəticəsində maliyyə və makroiqtisadi göstəricilər artmışdır. Respublikada ÜDM-in hacmi 8,2 mlrd manat olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, bu göstərici 727,4 mln. manat və ya 13,8% artmışdır. ÜDM-in 66,4%-i sənayenin, 1,3%-i kənd təsərrüfatının, 5,7%-i tikintinin, 3,8%-i naqliyyatın, 1,9%-i rabita və poçt xidmətinin, 6 %-i pərakəndə ticarət və torpaqın, 0,7%-i mehmanxana xidmətinin, 6,9%-i xidmət sahələrinin, 7,3%-i isə digər sahələrin payına düşür.

Qeyd etmək lazımdır ki, sahibkarlığa kömək və antiühisar siyasetinin düzgün həyata keçirilməsi də bazar iqtisadiyyatına keçid şəraitində

iqtisadiyyatın müxtəlif sahələrində azad sahibkarlığın əsallıyyatına olverişli imkanlar yaradır. Kiçik biznesin inkişafına və dirçəlişinə kömək göstərmək üçün meydana çıxa biləcək istehsal inhişarlılığına qarşı tədbirlər işlənilər hazırlanmışdır. Bu cəhdən azad sahibkarlığın və kiçik biznesin inkişaf üçün zəruri olan hüquqi qanunvericilik aktlarının hazırlanması çox vacib və faydalıdır. Xarici və daxili sərmayənin sosial-iqtisadi dirçəliş yönəldilməsi hər vasitə ilə təmin edilməlidir. Iqtisadi mühit və maliyyə şəraiti xarici investisiyaların cəlb edilməsi üçün an mühüm amillərdir. Əlbəttə, həm iqtisadi mühit, həm də maliyyə şəraiti mühüm əhəmiyyət kəsb edir, lakin olverişli biznes və investisiya mühüttinin yaradılmasında an zəruri amil çox güman ki, siyasi və hüquqi mühitdir. Ölkələr investorlara aşağı vergi dərəcələri və pulsuz torpaqlar təklif edə bilər, lakin agor investorlara aktivlərin müasidəsindən güzəştlərin lağış edilməsindən, əmək iqtisادından, daxili qarışqlıqlardan və ya təbii rəsədlərinin əhdəsindən gələ bilməmədən etibarlılaşmaya, investisiya yatırımığa meyilli olmayıcaqlar. Investorlar əmin olmamışdır ki, sözü gedən ölkə xarici investisiyaların cəlb edilməsi ideyasına sadidir və həmin ölkəyə investisiya yatırımı təhlükəsizdir. Qeyri-sabit siyasi mühit investorlara, bir qayda olaraq, əsasində riskləri artırır. Bundan əlavə, korrupsiya, bürokratiya və qanunun allinim təmin edilməsi tövər risklər deyil, həm də investisiyalarla əlaqədar birbaşa xərcləri artırın amillərdir.

Azad sahibkarlığın inkişafını təmin etmək və istehlak bazarında rəqəbat yaratmaq məqsədi ilə istehsal və şahidi müxtəlif məhsət xidmətləri, xalq sonaralığı sexlərinin, fərdi və kollektiv emalatxanalılarının təşkilinə, habelə əhaliyətinə geniş meydən aqşağıının, müasir vəxti müddətində onları həcBUR vergilərdən azad etməyin, bu sahədə mütorəqqi dənə tacribasına əsaslanaraq azad sahibkarlığın əcəvək torpanə modelini yaratmağın da vəxti çoxdan çatmışdır.

7.4.Bazar iqtisadiyyatı şəraitində investisiya siyasetinin prioritətləri və istiqamətləri

Hazırkı şəraitdə respublikada həyata keçirilən investisiya siyaseti get-gəda dəha çox təkmilləşdirilməli və əsaslandırılmalıdır. Bu məqsədlə sahibkarları həvəsləndirən tədbirlər işlənilər hazırlanmışdır. Bu baxımdan vergi sistemində yenidən baxılması və onun təkmilləşdirilməsi həkimət tərəfindən atılmış çox yaxşı bir addimdır. Belə ki, vergi sisteminin təkmilləşdirilməsi ilə yanaşı, hökumət 2008-ci ilin yanvarın 1-dən sahibkarlıq subyektlərinin qeydiyyatının "bir pəncərə" prinsipini üzrə təsəkkülə nail olub. Vergi sisteminin təkmilləşdirilməsi və iqtisadi islahatların mühüm olub.

tərkib hissəsi kimi vergi islahatlarının həyata keçirilməsi islahatlar sitemində xüsusi şəhəriyyətə malikdir. Xarici investisiyaların cəlb edilməsində ölkənin vergi mühiti müəyyənədici rola malikdir. Bundan başqa, beynəlxalq aləmdə vergi münasibətlərinin tənzimlənməsi və ölkələrin biribirləri ilə vergi sahəsində sazişlərin bağlanması, həmin sazişlərdə iştirak edən ölkələr üçün xarici investisiya axımda yeni imkanlar formalasdırır. Bu sahədə Azərbaycan hökuməti bir sıra xarici ölkələr ilə ikiqat vergitutmanın aradın qaldırılması və investisiyaların təşviqi və qarsılıqlı qorunması haqqında sazişlər imzalamışdır. Qeyd etmək lazımdır ki, mənşətin başqa valyutalara konvertasiya ediləsi, xarici ölkələrə köçürülməsi, yaxud reinvestisiya ediləsi ilə bağlı bütün məhdudiyyətlər läğt edilmiş, bazar iqtisadiyyatı prinsipləri əsasında vahid valyuta məzənnəsi formalasdırıb. Bu tədbirlər xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların Azərbaycana olan marağını daha da artırıbdı.

Iqtisadi iktisada xidmət edən, daha az xərc və əmək tələb edən, yeni iş yerləri açmağa imkan verən ən kiçik müssəsələrin geniş şabakosunun təşkilinə da xüsusi şəhəriyyət verilmişdir.

Sözsüz ki, iqtisadi islahatların həyata keçirilməsi müəyyən prinsiplərə səykmənlidir. Bu prinsiplər əsası olmalıdır. Həmin prinsiplər bunlardır: fəaliyyət, ədalətlilik, mənafələrin tarazlılığı, elmi proqnozlaşdırma, sistemlilik, iqtisadi qanunlar ilə onların reallaşma mexanizmləri arasından vahidlik təmin olunması və komplekslik.

Sonda isə yekul qənaətə gəlmək olar ki, aparılan iqtisadi islahatlar kompleks xarakter daşıyır. Iqtisadi islahatlar iqtisadiyyatın bütün sahələrini abata etməlidir, bütün növ mülkiyyət formalarına şəamil edilməlidir, həmçinin bütün növ fəaliyyət sahələrinə toxunmalıdır.

İstanilan ölkənin milli iqtisadiyyatı təkrar istehsal prosesini həyata keçirməkdən ötrü müəyyən qədar investisiya resurslarına cəhiyat duyur. Qeyd etmək lazımdır ki, investisiya siyasetinin hazırlanması ölkə iqtisadiyyatının makroiqtisadi vəziyyətindən asılıdır. İstanilan təsərrüfat sisteminde investisiyaların əsas mənbəyi kimi əhalinin yığımları çıxış edir. Buna görə qeyd etmək olar ki, xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsinin sababləri olduqca çoxdur. Əsas sabablardan biri kimi ölkədə şəxsi yığımların səviyyəsinin aşağı olması, əsas kapitalın bərpası üçün formalasdırılmış fondların lazımi vəsaitlərdən məshrur olması və s. göstərmək olar. Qeyd etdiyimiz kimi, dövlət bu sahədəki çatışmazlığı aradan qaldırmaq üçün hökəmən xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsinə böyük yer verməyə başlayır. Bundan ötrü dövlət öz investisiya siyasetini formalasdırır. Həmin investisiya siyasetinin əsas istiqamətlərini isə belə qruplaşdırmaq olar:

- alverişli investisiya mühitinin formalasdırılması;
- dövlət investisiya programlarının hazırlanması və reallaşdırılması;
- milli investisiya qanunvericiliyinin inkişaf etdiriləsi;
- investisiya bazarının infrastrukturunun inkişaf etdiriləsi;
- investisiyaların həcminin və effektivliyinin artırılması və innovasiya investisiyalarına geniş yer vermişək investisiyaların strukturunun yaxşılaşdırılması.

Ölkədə sosial-iqtisadi inkişafı tənzimləməkdən ötrü dövlət, iqtisadiyyatda lazımi sahə proporsiyalarının formalasdırılması və investisiya qoyuluşlarından və həmçinin investisiya fəaliyyətindən aldı edlən galirlərdən tam və səmərəli istifadəni iqtisadi və hüquqi mexanizmlər vasitəsi ilə tənzimləməlidir. Sözsüz ki, hər hansı bir sənaye sahəsində və ya sosial sahədə yeni təsərrüfat subyektlərin yaradılması, yenidən qurulması, genişləndirilməsi və həmçinin həmin sahələrdə mösəllidlik təmin edilməsi, müəyyən qədar investisiya qoyuluşları olmadan mümkün deyildir. Bu baxımdan həmin təsərrüfat subyektlərinin galirlərinin xərdlənməsi tənzimləmək və bununla da reinvestisiya prosesinə təkam vermiş birbaşa dövlətin diqqət mərkəzində olmalıdır.

Xarici investorların digər ölkələrə investisiya yatırmasına müxtəlif motivasiyalarla və müxtəlif məqsədlərə nail olmaq perspektivi səvq edir, məsələn, istehlak bazarı əldə etmək; dəha neçə xammal və ixtisasi işi qüvvəsi əldə etmək; istehsal xərclərinin azaldılması və yerli güzəzlər hesabına məhsulların reallaşdırılması; təbii cihətatlarda mövcudluğunu ölkənin strateji mövqeyi. Bəzəkliklə, investisiya fəaliyyətinin dövlət tərafından tənzimlənməsi birincə dərəcədə şəhəriyyətə malikdir. Güclü biznes və investisiya mühitini dəstəkləyən siyasi şəraitin yaradılmasında şəhəriyyətli masaslardan biri də qanunvericiliyin sabit olmasıdır. Daima dayışan qanunvericilik, investorların öz galirlərini planlaşdırmasına mənfi təsir göstərir. Üstəlik mühəsibat və audit işi, ətraf mühitə təsir və iş qüvvəsinin idarə edilməsi kimi biznes fəaliyyətlərində dair şaydaların dayışması investisiyon xərclərini artırır. Bundan əlavə, cari şərait alverişli olsa belə, qeyri-sabit qanunvericilik mühiti investorlarda alverişsiz şərait riskinin hadisə böyükləşməsi hissini yarada bilər ki, bu da onları investisiya yatırmaq fikrindən daşdırır. Odur ki, Azərbaycanın müstəqillik əldə etməsi və bazar iqtisadiyyatın özüne bir iqtisadi sistem kimi seçdiyi şəraitdə xarici ölkələr və onların iqtisadi subyektlərinin marağının və milli iqtisadiyyatın inkişafına imkan yaradın manafelərə asasən, investisiya fəaliyyətini, xüsusən də xarici investisiya fəaliyyətini dəha də dərimləşdirmək zarurəti ortaya çıxar. Belə bir real şəraitdə, investisiya fəaliyyətinin dövlət tənzimlənməsi və idarə edilməsi müasir reallaşdırın işi galır. Azərbaycanın beynəlxalq iqtisadi alaqları çoxşaxəli olmaqla barəbər, onun əsas

istiqamalarından biri respublikaya investisiya axınının getidikçe güclendirilmesidir. Belalılıkla, xarici investisiya resurslarının artırılması ve xüsusila, investisiya faaliyyatından alda edilen gölirlərdən istifadə istiqamətlərinin tənzimlənməsi yolu ilə mili iqtisadiyyatın strukturunda səmərəli proporsiyaların yaradılması, habelə, güclü istehsal potensialına uyğun sosial infrastrukturun formalşasası və inkişafı dövlətin tənzimləyici rolunun və funksiyasının bir daha artırılması tökdən təsləb edir.

Qeyd etmək lazımdır ki, xarici investisiyaların yeni və ən yeni sahələr olan yüksək texnologiyalar sahəsinə, ölkə iqtisadiyyatında mövcud olmayan və idxalla ödənilən məhsul və xidmətlərin istehsal olunduğu sahələrə yönəldilməsinə nail olunmalıdır. Bu baxımdan xarici investisiya axınlarının tənzimlənməsində dövlət aşağıdakı iqtisadi mexanizmlərdən istifadə etməlidir:

- subyekti və obyektlərdə vergi dərəcələrinin və vergi güzəştlerinin tətbiqi;
- kredit və amortizasiya siyasetinin hayatı keçirilməsi, o cümlədən, əsas fondların sürətli amortizasiyası ilə bağlı güzəştler, ayrı-ayrı istehsal sahələri üzrə davisoğan və fərgli güzəştlerin müəyyən edilməsi;
- avro-avro region və istehsal sahələrinin inkişafı üçün subversiya, subsidiya və bəndər bərclərinin verilməsi;
- dövlət norma və standartlarının müəyyənləşdirilməsi və antiinflas tədbirlərinin hayatı keçirilməsi;
- torpaqdan, sudan və s. təbii chiyatlardan istifadə şərtlərinin müəyyənləşdirilməsi;
- qiyamətlərin müəyyənləşdirilməsi üzrə tədbirlərin hayatı keçirilməsi;
- investisiya layihələrinin ekspertizi və s. tədbirlər nəzərdə tutulur.

Əgər xarici investorlar öz vəsaitlərini ölkədə mövcud və ən gərəkli xaradın edilən məhsul və xidmətlərin istehsal olunduğu sahələrə yönəltsələr, onda yerli sahibkarlar itkilərlə üzləşsərlər. Bu da ölkə iqtisadiyyatına több ki, xeyir yox, əksinə güclü ziyan vurur. Məsələnin bir tərəfi də budur ki, xarici kapital ölkə iqtisadiyyatında rəqabəti gücləndirən bir amildir. Lakin keçid iqtisadiyyatlı ölkələrdə xarici investorlara yaradılan güzəştləri nəzərə alsaq, yerli sahibkarların olduqca çatın vaziyətə düşər olduğunu anlaya bilərik. Ona görə də xarici investisiyaların və xarici investorların faaliyyatını tənzimləyərkən dövlət iqtisadiyyatın 4 sahəsini fərqləndirməlidir:

- 1) Xarici investisiyaların iştirakı qadağan olunmuş sahələr;
- 2) Xarici investisiyaların qismən iştirak edə biləcəyi sahələr;
- 3) Xarici investisiyalara açıq sahələr;
- 4) Xarici investisiyaların cəlb edilməsi üçün xüsusi tədbirlərin görüldüyü sahələr.

Bu kriteriyalarla faaliyyəti quran dövlətlər, xarici investisiyaların daxili bazara təsiri ölkə iqtisadiyyatı üçün müsbət nticələr verən axara yönəldə bilərlər. Bu zaman struktur siyasetinin hayatı keçirilməsi zoruraltı meydana çıxır. Struktur siyaseti, ölkənin əsas iqtisadi faaliyyət istiqaməti ilə müəyyən olunur və onun yeni resursqoruyucu, yüksək texnologiyalı və ekoloji cəhdətdən alverişli modelde faaliyyət göstərməsin tamam edir.

Ölkə iqtisadiyyatının inkişafı məqsədi dövlət tərəfindən geniş iqtisadi islahatlar hayatı keçirilməsi və hökumətin bu istiqamətdə yürütdüyü siyasetin başlıca məqamlarından biri də iqtisadi inkişafın əsas təkanverici qüvvəsi hesab olunan investisiya siyaseti nticəsindən ətan illər ərzində həqiqətən də ölkə iqtisadiyyatın xəliq həcmdə kapital axımının mövcududur. Xarici investisiyaların cəlb edilməsinin müəhüm formalarından biri kimi müasir dövrdə azad iqtisadi zonalarnın formalşdırılması hesab edilir. Azad iqtisadi zonalarnın yaradılması məqsədləri bu və ya digər ölkənin iqtisadi, sosial, hətta siyasi mühlitlərdən asılı olaraq müxtəlif cür olur. Inkişaf etmiş kapitalist ölkələrində azad iqtisadi zonalar bir qayda olaraq, işsizlərdən əziyyət çəkən və佐if infrastruktura malik geridə qalmış regionlarda yaradılır. Bu cür regionlarda zona statusu verən ölkələrin hökumət orqanları bu cür arazılarda xarici investisiyaların cəlb edilməsindən daha çox mövcud istehsalın inkişafını daňa da stimullaşdırmaq və olavaşa is yerlərinin təmin edilməsi kimi məqsədlər güdürlər. Asiyadın Yeni Sənaye ölkələrində zona siyaseti sonayenin əsas elementi kimi çıxış edir və iqtisadi arutum sahəvi anklavlarının yaradılmasına yönəldilir (əsasən ixrac və elmi-texniki zonalar). Inkişaf etməkdən olan ölkələrdə isə əsas məqsəd kimi xarici kapitalın, qabaqcıl texnologiyaların və idarəetmə təcrübəsinin ölkəyə cəlb edilməsi, ixracın stimullaşdırılması, onun strukturunun yaxşılaşdırılması, möşgülüğün artırılması və yüksəkxitəsli kadrların hazırlanması, torpaq sahələrinin və digər obyektlərin icarəyə verilməsi ilə olavaşa mənfaatın alda edilməsi, kommersiya və s. xidmətlərin göstəriləməsi göstürülür.

Dünya ölkələrinin təcrübəsində Azad iqtisadi zonalarnın yaradılmasında iki yanaşma mövcuddur. Azad iqtisadi zonalarnın yaradılmasını ərazi konsepsiyası özündə tətbiq edilən ölkənin digər arazilərindən ayrılmış elə bir arazisini aks etdirir ki, burada yerləşən müəssisələr üçün xüsusi güzəştli rejim tətbiq edilir. Nöqtəvi konsepsiyaşa görə isə yaradılan azad iqtisadi zonalarda güzəştli rejimlər, yalnız sahibkarlıq faaliyyətinin müəyyən bir növüne şamil edilir. Bu zaman təsərrüfat subyektlərinin coğrafi yerləşməsi heç bir şəhəriyyət dəşəmir.

Cəlb edilmiş kəlli miqdarda xarici investisiya hesabına daxili bazarı tənzimləyərkən xarici investisiyaların ölkə iqtisadiyyatını göstərə biləcəyi təsirlər nəzərə alınmalıdır. Həmin təsirlər aşağıdakılardır:

Olkə iqtisadiyyatına yeni texnika və texnologiyaların cəlb edilməsi. Olkəyə cəlb edilmiş xarici investisiyaların hansı formada olmasından asılı olmayaq həmin investisiyaları yatırıyan investorlar özləri ilə birlikdə fəaliyyət göstərdikləri sahələrə yeni texnika və texnologiyaların cəlb etməyə məcbur olurlar. Çünkü, dünya bazarına rəqabətqabiliyyəti məhsulun çıxarılması birbaşa olaraq mənimşənilən texnika və texnologiyalar-dan asılıdır. Dövlətlərin elmi-texniki fəaliyyətlərinin investisiya aspektlərinə xüsusi diqqət yetirmək lazımdır. Beynəlxalq elmi-texniki əməkdaşlıq sistemi, çağdaş fundamental və tətbiqi elm-lərin nəzəri və tacribi məsələlərin həllinə yönəlmüş, beynəlxalq texniki və texnoloji əlaqələrin, beynəlxalq kadrlar hazırlığının və elmi-texniki nailiyyətlərin əldə edilməsindən təhlükəsizliyin təmin edilməsindən ibarət beynəlxalq elmi-texniki əlaqələri əhatə edir.

Elmi-texniki əməkdaşlıq çərçivəsində elmi biliyin, texnologiymanın transsərhəd hərəkəti baş verir. Bu həm əmtəə (xüsusiə xidmət, hüquq), həm investisiya, həm də kəmək kimi ola bilər.

Olkədə mövcud, lakin, üzər çıxarılmamış və ya az istifadə olunan potensialın mənimşənilməsi. Xarici investisiyaların cəlb olunması ilə olkə iqtisadiyyatında başlanan canlanma bir qayda olaraq iqtisadiyyatın digər sahələrinə tozahür etməyə başlayır. Əvvəllər nəzər və diqqətdən bu və ya digər səbəbdən kənar qalan sahələr, artıq indi lazımlı və avazədilməz olurlar. Bununla da tarixin potensial halında olan iqtisadiyyat sektorları artıq real sektorlara çevirilirlər.

Ixracın artması və idxlə idxlə əvəz edən sonayenin formallaşması. Xarici investisiyaların olkə iqtisadiyyatına gətirəcəyi yeniliklərdən biri də idxlə yünmüli sahələrin canlıdırılmasıdır. Yəni xarici investor, respondent ölkənin uzun illər boyu idxlə etdiyi məhsul və ya xidməti həmin ölkənin özündə istehsal etməyə yönəlir. Əvvələ, həmin məhsul və xidmətlər daxili bazarda tələbat olur. İkinisi isə respondent olkə xarici investor üçün bu sahədə xeyli güzəştlər edir. Olduğuqca abstrakt olmasın deyə belə bir misal çəkək. Azərbaycan istifadə etdiyi şəkar tozunun bir hissəsini daim idxlə edir. Sabobi Azərbaycanın SSRİ-nin tərkibində olduğu zaman bu məhsulun bol olan ittifaq ölkələndən idxlə idki, o da bu sahənin inkişafını bizim olkədə buxovalımadı. Şəkar tozu kimi gündəlik istifadədən əvəzsiz və daim istifadə olunan məhsulun ölkənin daxili potensialı hesabına istehsal edilməsi həm dövlətin strateji məqsədlərinə, həm də bu sahəyə investisiya yaratmağa çalışın investorun məqsədlərinə uyğun galır. Həlsə bu zaman şəkar tozu istehsalı ilə yanasi kand təsarrüfatının müvafiq sahəsindəki baş verəcək canlanmanın nəzərə almasaq, Azərbaycanda bu sahəyə investisiya yarımının artırılması müümüh şəhəriyyət kəsb edir.

Təbii ehtiyatlarla və əmək resursları ilə zəngin regionların mənimşənilməsi. Daxili bazarı tənzimləyərkən dövlət əvvələ, özünün birbaşa

funksiyasını yerinə yetirir. Yəni o, şəhərin müvafiq hayatı tərzi və hayat səviyyəsinə təmin etmək məqsədi ilə iqtisadiyyatın bu və ya digər sahələrinə, iqtisadi proseslərə müdaxilə edir. Əgər xarici investor təbii ehtiyatlarla və işçi güvəsi ilə zəngin regionlara vəsait yaratmaq istəyir, onda belə güman etmək olar ki, onun istəyi ilə dövlətin məqsədi üst-üstə düşür. Ancaq belə gümanlar adətən düz çıxmır heç də həmişə dövlət xarici investlorların bu istəyini bir mənəvi qarşılamağıdır. Doğrudur, heç bir dövlət bu cür fəaliyyətin qarşısını almağa çalışıbmaz və investlorlara da asanlıqla öz fikirləndən dönməzlər. Lakin potensialı güzəşti olan regionların potensiallarını tam üzər çıxarmaq və xarici investlorlara həmin regionlara cəlb etmək dövlətin bu sahədə on təmdə vəzifəsi olmalıdır. Bu cür regionlarda istehsal olunacaq məhsul və xidmətlər həm ölkənin daxili tələbatlarını ödəyə bilər, həm də ixrac yönümlü olara bilərlər. Məsələn, dağlıq zonalarда qış xızıksırma düşərgələrinin salınması. Xarici ölkəslərin təcrübəsi burada əvvəzsizdir. İllərlə bu sahədə çalışın firmaları olkəyə cəlb etməklə, dövlət turizmi həmin regionda inkişaf etdirmiş olar.

Yeni iş yerlərinin açılması və yeni istehsalat mədəniyyətinin formalşdırılması. Xarici investisiyaların olkə iqtisadiyyatında formalşdırıldıq makroiqtisadi dayışıklılıklardan an mühümüñ yeni iş yerlərinin açılması və şəhərin möşəllüq soviyyəsinin yüksəldilməsidir. Sözsüz ki, açılmış yeni iş yerlərində xarici investlorlar yeni istehsalat mədəniyyətinin istehsal prosesinə nüfuz etdirirlər. Yeni texnika və texnologiya ilə davranma ilə yanaşı, on asası yeni idarəciliq mədəniyyətinin menecment institutunun bərəqərə olması olkə iqtisadiyyat üçün müümüh şəhəriyyət kəsb edir.

Yeni sahibkarlıq formularının tətbiqi. Sözsüz ki, Azərbaycan kimi yeni müştəqilliklər idə etmiş ölkələr üçün sahibkarlıq fəaliyyəti sahəsində baş verəcək istənilən dayışıklılık yenilik deməkdir. Bumunla belə xarici investlorlar olkə iqtisadiyyatına yatırıqları vəsaitlər hesabına olkəyə yeni texnologiyalar, texnikalar, idarəciliq işləl və vəsitsərli getirilmək yanaşı, onlara müvafiq sahibkarlıq fəaliyyətinin yeni formalarının tətbiq etməyə məcbur olurlar.

İnfrastrukturun inkişaf etdirilməsi. Yüksəkkeyfiyyətli infrastruktur, investor və sahibkarların bazara giriş xərclərini azaldır, ixracatın inkişafını asanlaşdırır, əmək və torpaq ilə əlaqədər oxşar daxili xərcləri təklif edən, lakin az inkişaf etmiş infrastrukturda malik digər məkanlara nisbətən rəqabətədavamlı üstünlüyü təmin edir.

Xarici investor fəaliyyət göstərdiyi sahada hökmən özüün normal fəaliyyət göstərməsi üçün müvafiq infrastrukturun mövcudluğuna diqqət yetirir. Əgər onun fəaliyyət göstərcəyi olkədə lazımi infrastrukturun olmadığını görse, onda həmin olkəyə vəsait yaratmaqdən boyun qaçıra bilər. Belə olan təqdirdə həmin olkədə xarici investlorların infrastruktur layihələrində iştirakı stimullaşdırılmalıdır. Doğrudur, əgər dövlət

müvafiq infrastrukturunu özü təmin edə bilərsə, onda bu cür tədbirlərə əl atmaq lazımdır. Fəaliyyətlə məşğul olmağa başlayan xarici investor, hökmən az və ya çox dərəcədə öz sahəsi ilə əlaqəli infrastrukturun yeniləyir və ya təkmilləşdirir. Bu zaman daxili bazara təsir edə biləcək makroiqtisadi dayışıklılıklar baş verməyə başlıyır. İlk öncə, infrastruktur layihələrində işə cəlb olunanalar işlə təmin olunurlar. Həmin infrastruktur layihələrində işləyən daimi işçilərin və müvəqqəti işçilərin hamisi məşğul hesab olunurlar. Daxili bazarda bazara xidmət edən infrastrukturun qurulması üçün lazımi avadanlıqlar, materiallar və s. alınır. Bir sözslə, əgər ümumi ölkə soviyyəsində bu prosesə baxsaq və nəzərəalsa ki, xarici investisiyalar iqtisadiyyatın müxtəlif sahələrinə cəlb olunub, onda təsəvvür edə bilərk ki, yalnız bu sahələrin infrastrukturunun təminini üçün nə qədər yeni fəaliyyət sahələri formalasacaq, kəhnələri daha artıq güclə fəaliyyətlərini davam etdirəcəklər. Bunu da qeyd etmək lazımdır ki, xarici investisiyaları əsasən emal, tədarük və kənd təsərrüfatı məhsullarının saxlanılması ilə məşğul olan sahələrin infrastrukturunun inkişafına yönəltmək mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, 2010-cu ildə respublikamızda sosial infrastrukturun inkişafı sahəsində daxili və xarici investisiyaların cəlb edilməsi mühüm rol oynamadı. Belə ki, 2010-cu ildə respublikada 40-dan çox tibb müəssisəsi, 70-dan çox məktəb, 5 olimpiya mərkəzi, regionlarda isə 170-dən çox yeni müəssisə tikilib istifadəyə verilmişdir.

Xarici investisiya siyaseti Azərbaycan dövlətinin ümumi investisiya siyasetinin mühüm tərkib hissəsi olub, milli iqtisadiyyatın yüksələşməsində, onun stabil inkişafında və əhalinin səmərəli müşəffaqiyyətin təmin edilməsində özünəməxsus rol oynayır. Bu siyasetin həyata keçirilməsi üçün xüsusi investisiya proqramları işlənib hazırlanmalı və həmin proqramlarda milli iqtisadiyyatın xüsusiyyətləri keçid dövrünün şərtləri və beynəlxalq təcrübə hərtərəfli öyrənilib nəzərə alınmalıdır. Bu zaman ölkə iqtisadiyyatının inkişafı üçün strateji əhəmiyyət kəsb edən sahələr xüsusi diqqət yetirilməlidir.

Investisiya siyasetinin formalasdırılması zamanı dövlət xarici ölkə və onların təmsilçilərinin maraqlarını nəzərə almaqla yanaşı, dövlətin milli maraqları da təmin olunmalıdır. Bundan savayı, ölkə iqtisadiyyatının ayrı-ayrı subyektlərinin maraqları da nəzərə alınmalıdır. Bir sözslə, investisiya siyasetinin formalasdırılması ümummilli maraqlar, fərdi maraqlar və xarici subyektlərin maraqları çərçivəsində uzaqlaşdırılmalıdır.

Qeyd etmək lazımdır ki, investisiyaları stimullaşdırın üç investisiya tənzimləmə modeli mövcuddur ki, onlar məsələyə bu və ya digər aspektlən yanaşmaqla bir-birindən fərqlənlərlər.

Birinci modeldə əsas diqqət şəxsi investisiyalara yönəldilir. İkinci modeldə əsas diqqət şəxsi layihələrin dövlət maliiyyəlaşmasına yönəldilir.

Üçüncü modeldə dövlət müxtəlif şəxsi investisiyaların fəaliyyətlərini koordinasiya edir. Sözsüz ki, hər bir model özündə geniş "alətərəsə" ehtiva edir. Lakin biz bu modelləri əsas məqsədlərinə uyğun qruplaşdırırıq. Sadaladığımız modellar bir sıra bazar iqtisadiyyatlı ölkələrdə uğurla realasıldırmışdır. Ona görə də keçid iqtisadiyyatlı ölkələrdə həmin təcərübəni tətbiqi məqsədənmişdir.

«Amerikan modeli» adlanan modeldə tənzimləmə əsasən vergi riçaqları vəsaitlərinə həyata keçirilir. Bununla yanaşı, digər liberal makroiqtisadi tədbirlər də həyata keçirilir ki, onların köməyi ilə vergi tənzimləməsinin davamı kimi qiymət və bazar dörcələrinə təsir həyata keçirilir. Bu tədbirlərin həyata keçirilməsi zamani bankların (dövlətin təlimatlarından asıldır) rolu olduqca əhəmiyyətlidir, lakin investisiya resurslarının bölgüsündə müümən işi fond birjaları görür. Bu modelin fəaliyyətini şərtləndirən əsas əmlət inkişaf etmiş qiymətləri kağızlar bazarıdır. Dövlət öz funksiyasını bu sahədə bazar və ölkənin makroiqtisadi göstəriciləri haqqında informasiyanın hazırlanması və koordinasiya edilməsi ilə həyata keçirir. Bu modeldə dövlətin birbaşa investisiyaları nadir hallarda həyata keçirilir. Ümumən model özünü doğrudır. Lakin modelin əksik cəhətləri də vardır. Məsələn, lazımı pul küləşimin tez bir zamanda yığılmaması təmin etmir, əhəmiyyətin yığımı stimullaşdırır.

Dövlətə şəxsi investor arasında güclü əlaqələrin formalasılması ilə xarakterizə olunan ikinci model «Yapon modeli» adlanır. Bu modelə uyğun olaraq dövlət banklara birbaşa nəzarəti öz həyata keçirir. Bununla o, şəxsi vəsaitlərin topllanması və böllişdirilməsinə və nəzarəti altına alır. Vətəndaşlardan toplanmış vəsaitləri korporasiyalara güzəştləş şərtlərə verən dövlət onları müümən şərtə əmlət etməyə məcbur edir. Həmin şərt dövlətə six əlaqədə olmaq və götürülmüş bütün əhdəliklərə tam əmlət etməkdir. Infrastrukturaya yönələn investisiyalar birbaşa olaraq konkret şəxsi sahibkarların ehtiyaclarına uyğun şəkildə təşkil olunmuşdur. Koordinasiya funksiyasının öz əhdəsinə məsləhətləri şuralar götürür. Bu modelin göstərməsi şərtləndirən əsas əmlət, güclü əzəl sektor və güclü dövlət aparatının mövcud olmasıdır. Modelin üstün cəhəti böyük höcmədə vəsaitlərin cəmləşdirilə bilməsi imkanıdır. Mənfi cəhətləri isə investisiya prosesinin siyasilaşması və korrupsiya hallarının meydana gəlməsidir.

Özündə iki modelin ünsürlərini birləşdirən və «Tayvan modeli» adlanan üçüncü model investisiya məsələlərində əzəl sektorun özünü koordinasiya edilmə mehanizminin yaradılmasına çalışır. Məsələ ondadır ki, hökmət hesab edir ki, xarici ixracla məşğul olan firmalar investisiya və yatırımlar haqqında daha yaxşı və müükəmməl təsəvvürə malikdirlər.

Dünyada xarici investisiyaların cəlb edilməsi istiqamətində dövlətlərin apardığı iqtisadi siyaset tədbirləri ildən - ilə daha da geniş

vüsat alır. Hər bir ölkə öz iqtisadiyyatında investisiya mühitinin yaxşılaşdırılmasına çalışır. Əlverişli investisiya mühitinin formalasdırılması əsasən xarici investisiyaların dövlət tənzimlənməsinin hüquqi-normativ bazasının inkişaf etdirilməsi yolu ilə mümkün olur. UNICDAT-in məlumatına görə, 2006-cı ildə dünya ölkələrində birbaşa xarici investisiyaların cəlb edilməsi və TMK-ın fəaliyyətini ölkə ərazisində genişləndirməyə yönük dövlətlər tərəfindən öz qanunvericiliklərində 184-a yaxın dəyişikliklər həyata keçirilmişdir. Bunlardan 80%-i əlverişli investisiya mühitinin yaradılmasına istiqamətləndirilmişdir. Bununla belə, məcməudə qeyd edilən ki, bəzi hasilat sonayesi inkişaf etmiş ölkələrdə xarici investisiyaların cəlb edilməsinə "qarşı" 37 qanun dəyişikliyi həyata keçirmişdir. Buna misal kimi, respublikamızda müstəqilik əldə edildikdən bəri xarici investisiyaların axınına şərait yaranan, ona hərəmtən yansımağa çağırıb sira hüquqi-normativ sənədlər qabulunu qeyd etmək olar. Bunlardan «Azərbaycan Respublikasının Torpaq Məcəlləsi», «Azərbaycan Respublikasında mülkiyyət haqqında», «İcərsi haqqında», «Qiymətli kağızlar və fond birjaları haqqında», «Sahibkarlıq fəaliyyəti haqqında», «Azərbaycan respublikasının dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında», «Antiinşas fəaliyyəti haqqında», «Əmtəda birjası haqqında», «Müəssisələr haqqında», «Girov haqqında», «Lizinq xidməti haqqında», qanunları xüsusi olaraq qeyd etmək lazımdır. Torpaq, danışın və daşınmaz əmlakın əzəl mülkiyyətə məxsus ola biləməsi, mülkiyyət hüququnun toxunulmazlığı xarici investisiyalara dövlət təminatı və bu kimi bir sıra məqamlar. məhz bu qanunlar vasitəsilə təsbit edilərkən qüvvəyə mindi və əzəl sektorun ayaq ayağmasına, bazar iqtisadiyyatı prinsiplərinin bərərərə olmasına şərait yaratmış oldu. Xarici investisiyaların ölkəyə cəlb olunmasında 1992-ci ildə qəbul edilmiş "Xarici investisiyaların qorunması haqqında" və 1995-ci ildə qəbul edilmiş "Investisiya fəaliyyəti haqqında" qanunları xüsusi qeyd etmək lazımdır. Bu qanunlar Azərbaycan Respublikasının ərazisində investisiya fəaliyyətinin ümumi və sosial, iqtisadi və hüquqi sərtlərinin müəyyənləşdirir. Qanunlar investisiyanın Azərbaycan respublikası iqtisadiyyatına intensiv cəlb olunmasına, ondan ölkənin sosial iqtisadi bazarının, habelə beynəlxalq iqtisadi omakdaşlığın və integrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəldilmişdir və mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir.

Xarici investisiyaların cəlb edilməsinə "qarşı" edilən 184 dəyişikliklərdən 109-u inkişaf etməkə olan ölkələrə məxsusdur. Afrika ölkələrində 57, Qərbi Asiya ölkələrində 14, Cənubi, Şərqi və Cənub-Şərqi Asiyada 32, Latin Amerikası ölkələri və Karib dənizi hövzəsi ölkələrində 6, Cənubi-Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyinə daxil olan

ölkələrdə 38, İnkışaf etmiş ölkələrdə isə 37 bu tipli qanunvericilik dəyişiklikləri edilmişdir.

Qeyd etmək lazımdır ki, son dövrədə bəzi ölkələr investisiya siyasətlərində dəyişikliklər etməyə başladılar. Belə ki, onlar bütün layihələrinə nəzarət etməkdən əl çəkərək, diqqətlərini əlverişli mühiti yaratmağa yönəldilərlər. Yalnız sosial sferada və infrastruktur layihələrdə birbaşa iştiraka yol verməyə başladılar.

Əgər keçid iqtisadiyyatın keçmiş Şərqi Avropa ölkələrinin təcrübəsinə nəzər yetirəsən gəzirik ki, keçid dövrünün ilk çağlarında həmin ölkələrdə dövlət kompleks investisiya fəaliyyətindən əl çəkərək bu sahədə öz fəaliyyətini əsasən əlverişli investisiya mühitini təmin edən hüquqi bazanın və vergi sisteminin islahatlarına yönəldi. Bugünkü gündə artıq biza malumdur ki, investisiya siyasətində bütün fəaliyyətləri həyata keçirən dövlətlər yox, daqiq investisiya strategiyası formalasdırın və yürüdən dövlətlər bu sahədə nəzərəcarpan nüsiyyatlar ala etmişlər.

Tədqiqatlar göstərir ki, iqtisadiyyatda müvafiq bazar infrastrukturlarının formalasdırılması və etibarlı sosial siyasetin işləniləşdirilməsi, eləcə də onun müvəffəqiyətlə reallaşdırılması müxtəlif mülkiyyət formalarının inkişaf etdirilməsindən, liberallaşma prosesinin ardıcılığında və düzgün işləniləşdirilməsindən investisiya siyasətindən əhəmiyyətli dərəcədə asılı olur. Iqtisadiyyatda yeni institutsiyalı qurumların yaradılması, məlum olduğu kimi, müvafiq texniki, təşkilatlı və maliyyə resurslarının mösərəfi ilə şərtləni və hətta sürətli siyasi dəyişikliklər fonunda bələ nisbətən ləng həyata keçirilir.

Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatlı ölkələrdə investisiyaların həcmi həddən ziyadə yüksək səviyyədən normal səviyyəyə enməsi islahatların keçirilməsinə zəmin yaradır. Belə ki, normal səviyyəsi investisiyanın həcmindən UDM-ə olan nisbatının fətəl ifadəsindən təqribən 20%-ə bərabər olması deməkdir. Bu qrup ölkələrdə dövlət investisiya layihələrinin maliyyələşdirilməsindən tamam əlini əpmək və yalnız sosial sferanı və infrastruktur layihələrini maliyyələşdirir. Belə ölkələrdə investisiya sahəsində inkişaf yalnız xarici investisiyaların hesabına bas verir. Bu qrup ölkələrdə investisiya strategiyasının mühüm cəhətlərindən biri investorların vergiləndirən azad edilməsidir. Sözsüz ki, müsəvvər bir mədətə. Bu qrup ölkələr öz investisiya problemini həll etmiş həsab edirlər. Onların iqtisadiyyatının qarşısında duran problemlər artıq başqa problemlərdir. Məsələn, iqtisadiyyatı yeni texnoloji səviyyəyə qatdırmaq, adekvat yığım səviyyəsini təmin etmək və investisiyaları ölkə iqtisadiyyatının yenidən qurulmasına istifadə etmək və s.

İkinçi qrup ölkələrdə cəlb edilmiş investisiyaların həcmi qəzaatlı şəhər səviyyəsindədir. Lakin iqtisadi inkişafı nail olmaq çətin başa gəlir, demək olar ki, dövlət stabilləşmə siyasəti yürütməsə, dayanıqlığı nail olmaq

qevari-mümkin olar. Bununla belə, dövlət özəl investisiya layihələrində iştirak edir, yəni ya zəmanəti olur, ya da maliyyə yardımaları edir. Bu qrup ölkələrdə investisiyanın həcmiñin ÜDM-də olan nisbəti 30%-dan 20-15%-ə enir və həmin ölkələr xarici investisiyaları cəlb etməkdə çətinlik çəkirlər. Ona görə də əsas diqqətlərinə investisiyaların verimliliyinin artırılmasına, yəni effektivliyinin artırılmasına yönəldirlər.

Üçüncü qrup ölkələrdə keçid dövründə qədəm qoyandan investisiyaların həcmi o qədər aşağı düşüb ki, onlar haqqında iqtisadi artımdan yox, iqtisadi gerilikdən danışmaq lazımdır. Belə ölkələrdə səsəniz və şübhəsiz, investisiya strategiyası birbərabələrə xarici investisiyaların cəlb edilməsinə yönəldilmişdir. Bu tip ölkələrdə misal olaraq manşur qonşumuz Ermənistani misal çəkə bilərik. Belə ölkələrdə birinci və ikinci qrup ölkələrin təcrübəsindən istifadəetmə imkanı da olmur. Çünkü həmin ölkələr yerlişdiyi geostrategi mərkəzindən siyaset yürüdürlər. Bu da onların iqtisadi deqradasiyasına təsirib çoxdur.

Azərbaycan Respublikasında hayata keçirilən investisiya siyaseti əsasən dövlətin aşağıdakı istiqamətlərdə apardığı ıslahatlar sayında formallaşmışdır:

- bilavasitə qanunvericiliyin təkmilləşdirilməsi;
- bir xarici ölkələrlə ikiqat vergi tutmanın aradan qaldırılması; investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin imzalanması;
- beynəlxalq vallyuta əmaliyyatlarının sadələşdirilməsi;
- vergi və gəmrük sistemlərinin təkmilləşdirilməsi;
- lisenziyalasdırılmış sisteminin sadələşdirilməsi;
- hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasının sadələşdirilməsi (vahid pəncərə sistemi).

Xarici investisiyali müəssisələrin Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən dövlət qeydiyyatına alınmasında heç bir məhdudiyyət yoxdur. Dövlət qeydiyyatı "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" (1996-ci il) Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada hayata keçirilir. Xarici investisiyali müəssisə dövlət qeydiyyatına alındığı andan etibarən hüquqi şəxs hüquqları əldə edir. Xarici investisiyali müəssisələrin dövlət qeydiyyatına alınması haqqında məlumat vəkil edilmiş dövlət orqanının tutduğu respublika reyestrinə daxil edilir. Xarici investisiyali müəssisənin dövlət qeydiyyatına almaqdan yalnız o halda imtina edilə bilər ki, belə müəssisənin yaradılmasında qaydası haqqında Azərbaycan Respublikasının qanunvericiliyi pozulmuş olsun, yaxud qeydiyyat üçün zəruri sonadalar müəyyən edilmiş tələblərə uyğun gəlməsin, habelə qarşidakı fəaliyyət növləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilmiş olsun. Dövlət qeydiyyatına almaqdan imtina olunduqda bu barədə Azərbaycan Respublikasında məhkəmə

qaydasında şikayət oluna bilər. Bu prosedurlarda investorlara köməklik edən dövlət orqanı - Azərbaycan Respublikası İqtisadi İnkışaf Nazirliyidir.

Bu gündək Turkeya, Amerika Birleşmiş Ştatları, Fransa, Böyük Britaniya, Çin, İran, İsveçrə, Hollandiya və bəzi digər ölkələrin investisiyaları Azərbaycanda hayata keçirilən özəlləşdirme prosesində iştirak etmiş və müəssisələrin sahmlərinin ən azı 51 %-ni əldə edərək onlara böyük məbləğdə investisiyalar qoymuslar.

Bəs bir faktı göstərmək olar ki, 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoymulmuşdur ki, onun da 9,3 milyard dollarları qeyri-neft sektoruna yönəlmədir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yeni sahələrin, o cümlədən xarici investorlар üçün xüsusi cəlbəcisi olan metallurgiya, kimya, energetika, maşınçayırma, nofliyyat, rəbitə və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin özəlləşdirməyə açılması xarici investisiya axınına güclü təkan vermişdir.

Ölkə iqtisadiyyatına cəlb olunan investisiyaların artırılması məqsədilə beynəlxalq iqtisadi təşkilatları və maliyyə qurumları ilə əməkdaşlıq ilə bilər genişləndir ki, həmin təşkilatlar misal olaraq: BMT, Ümumdünya Ticarət Təşkilatı, Avropanın İqtisadi Mərkəzi, GUÖAM, İOT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Beynəlxalq Vallyuta Fondu, Avropanın Yenidənquruma və İnkışaf Bankı, Asiya İnkışaf Bankı, İslam İnkışaf Bankı, Qara Dəniz Ticarət və İnkışaf Bankı, KİW bankı, Beynəlxalq Maliyyə Korporasiyası və s. adlıları çıxmış olar.

Dövlət qeyri-neft sektorunun inkışafı prioritet istiqamətlərdən biri kimi, dövlət proqramlarını, o cümlədən "2003-2005-ci illər üzrə Yoxsullığın Azadılması və İqtisadi İnkışaf üzrə Dövlət Proqramı"nın, 2002-2005-ci illər üzrə "Kiçik və orta sahibkarlığın inkışaf etdirilməsi üzrə Dövlət Proqramı"nın, "2004-2007-ci illər üçün Dövlət İnvestisiya Proqramı"nın layihəsini, habelə "2004-2008-ci illər üçün "Azərbaycan Respublikası Regionlarının Sosial-Iqtisadi İnkışafı Dövlət Proqramı"nın həyata keçirilmək, bir dəhərəkəti investisiya mühitini yaxşılaşdırırdı.

Azərbaycan Respublikasında sahibkarlığın inkışafı və bu istiqamətdə dövlət himayəsinin göstərilməsi üzrə mühüm tədbirlərdən biri da 2002-ci ildə aparıcı xarici və yerli iş adamlarının daxil olduğu Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması olmuşdur. Sahibkarlar Şurası əlkədə biznes mühitinin yaxşılaşdırılmasında, bu sahaya dövlət qayğısının artırılmasında, məvəud problemlərinin vaxtaşırı təhlil edilərək müvafiq tədbirlərin görülməsində böyük rol oynayır.

İnfrastruktur və sosial yönümlü Dövlət İnvestisiya Proqramının icrası nəticəsində 2010-cu ildə nofliyyat, kommunal, su cəhətiyatlari və

irriqasiya, energetika və sənaye, ekologiya, kənd təsərrüfatı, sosial infrastruktur obyektlərinin tikintisi həyata keçirilmişdir. 2010-cu ildə regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi tikilib istifadaya verilmiş, 200-dən çox müəssisənin tikintisi davam etdirilir. Bu müəssisələrin 112-də Sahibkarlıqla Kəməklilik Milli Fonduñun güzəştli kreditindən istifadə olunur.

Azərbaycan hökumətinin müraciəti ilə Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi əsasında Dünya Bankının Xarici investisiyalar üzrə Məsləhət Xidməti (FIAS) Azərbaycanda investisiya mühitiinin monitorinqini aparmış və mühitin daha da yaxşılaşdırılması məqsədilə birgə tədbirlər planı müəyyənləşdirilmişdir. Həmin tədbirlərin icrası istiqamətində atılmış ilk addimlardan biri da Azərbaycanda investisiyaların Təşviqi və Məsləhət Fonduñun təsis edilməsidir. Eyni zamanda Dünya Bankının ekspertləri ilə birgə «Investisiya fəaliyyəti haqqında» və «Xüsusi iqtisadi zonalar haqqında» qanun layihələri hazırlanmışdır. «Investisiya fəaliyyəti haqqında» yeni Qanun hazırlıq qüvvədə olan «Investisiya fəaliyyəti haqqında» və «Xarici investisiyaların qorunması haqqında» iki Qanunu əvəz edəcək. Bu iki mövcud qanumlardan fərqli olaraq yeni layihə beynəlxalq təcrübənin on mükəmməl elementlərini özündə aks etdirir. Digər ölkələrin bu sahədə olan təcrübəsinə əsas götürərək Qanun layihəsinə investisiyaların qorunması, investisiya fəaliyyəti zamanı yaranan mübahisələrin həlli və digər həllədici principial məsələlər ilə bağlı yeniliklər daxil edilib.

Azərbaycan hökumətinin yürütdüyü möqsədöñlü iqtisadi siyaset natiyəsində əldə olunmuş bütün makroiqtisadi göstəricilər üzrə artım sözüsüz ki, əlkədə həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrin birbəşə təsiri ilə mümkün olmuşdur. Belə ki, ölkə iqtisadiyyatına yatırılan birbəşə xarici investisiyalar öz xüsusi çəkisi və yönəldiyi sahə üzrə formalasdırıldıq iqtisadi artım və onun müsbət əks effekti ilə xüsusi qeyd olunmalıdır.

Övvələn ona qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatına qoylan birbəşə xarici investisiyalardan danışmazdan əvvəl, birbəşə xarici investisiyalar anlayışına aydınlaşdırılmışdır. Belə ki, Beynəlxalq Valyuta Fonduñun metodikasına görə birbəşə xarici investisiyalar elə xarici investisiyalar hesab edilir ki, həmin investisiyaların həcmi investor istirak etdiyi investisiya prosesinin fəaliyyətində mühüm qərarların qəbulunduna iştirakına imkan verən səviyyədə olsun.

Xarici birbəşə investisiyaları xarakterizə edən ən məşhur tərif Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəsmi sənədlərində qeyd edilən tərifidir. Birbəşə xarici investisiyalar o tip investisiyalardır ki, investor olan şəxs bir ölkənin rezidenti olmaqla, öz aktivlərini başqa əlkədə o şərtlə yerləşdirir ki, həmin aktivlər üzərində tam nozərət hüququnu özündə saxlamış olsun.

Birbəşə xarici investisiyaların reallaşması aşağıdakı formalarda həyata keçirilir:

- recipient əlkədə yerləşən şirkətin bir hissəsinə əldə etmək yolu ilə;
- kapitalın "ana" şirkətdən recipient əlkədə yerləşən tərəfə şirkətə ötürülməsi yolu ilə;
- tərəfə şirkətlərin gölərlərinin reinvestisiya edilməsi yolu ilə;
- "ana" şirkətlərin recipient əlkələrdə yerləşən tərəfə şirkətlərinə uzunmüddətli və qısamüddətli borsalar verəməsi yolu ilə vəs.

Praktikada birbəşə xarici investisiyaların digər reallaşma formalarında rast nəşr, lakin şəxsin ayrıca şəxslər digər ölkənin şirkətinə əldə etməsi və ya digər rast gəlinən hallar istisna kimi qəbul olunur. Belə ki, belə hallar dünya üzrə reallaşan birbəşə xarici investisiyaların ümumi həcmimin cəmi 5%-ni təşkil edir.

Qeyd etmək lazımdır ki, xarici investisiyaları cəlb edən əlkələrdə iqtisadiyyatın statik inkişafı zamanı keçidkəs dinamik inkişafla əzər olunur. Bunun üçün həmin əlkələr hökmən öz qəmənvericiliyinən xarici investisiyalar üçün elə müxtəlif yaradılırlar ki, cəlb olunmuş birbəşə xarici investisiyalar ölkə iqtisadiyyatının dinamik inkişafın təmin edən xarakterdə olsunlar. Bu zaman yalnız Qəmənvericiliyə yox, hanı da xarici investisiya siyasetinin tənzimlənməsində köklü dayışıklılıqlar olmalıdır. Bu issa kompleks məsələdir və bir ilin işi deyildir. Bu prosesin həyata keçirilmə üçün dövlət hökmən xarici və daxili ticarət və rəqabət siyasetini, xarici şirkətlərin əlkədə tərəfə və filiallarının açılması ilə əlaqədar hüquqi rejim, transmili kampaniyalarla əlaqəli siyasa və digər bu qəbilden olan məsələləri yenidən baxmalıdır.

Ümumiyyətlə, birbəşə xarici investisiyaların əlkəsindən çıxarılmışın təmin edən dövlətlər, yəni donor əlkələr bunu öz əlkəsində nüshətən dəluz çox gəlir əldə etmək məqsədi ilə edirlər.

Birbəşə xarici investisiyaları qəbul edən əlkələr yəni recipient əlkələr bunu aşağıda qeyd olunan səbəblərə görə edirlər:

- birbəşə xarici investisiyalar ölkə iqtisadiyyatına olaraq kapital axını təmin edir, iqtisadiyyatın proporsiyalarının müsbət istiqamətdə dayışmasına töşər edir, sahibkarlıq və istehsalat sahəsində inkişaf templərinin sürətləndirir;

- birbəşə xarici investisiyalar ölkəyə portfel, bərc kapitalı kimi digər kapital axımlarının cəlb edilməsini stimullaşdırır;

- birbəşə xarici investisiyalar hesabına formalasılmış şirkətlər xarici ticarət axımlarının həcminin artırmasını təmin edirlər;

- birbəşə xarici investisiyalar texnologiyaların axınınu stimullaşdırır.

Birbəşə xarici investisiyalar hanı donor əlkə üçün hanı da recipient əlkə üçün, cənii zamanda alverişli ola bilir. Keçid iqtisadiyyatlı əlkələrdə iqtisadi islahatların müsbət nüticələrindən biri kimi külli miqdarda birbəşə xarici investisiyaların cəlb edilməsi hesab edilir. Keçid iqtisadiyyatlı əlkələrdə alverişli investisiya mühitinin yaradılması təkcə mərkəziqtisadi səhifiyə deyil.

həm də institusional ıslahatların həyata keçirilməsinə imkanlar yaradır. Bu ıslahatlara özülləşdirmə, struktur dəyişikliyi, hüquqi və vergi sisteminin ıslahatları aiddirlər.

Son dövrə Azərbaycan iqtisadiyyatına cəlb edilmiş birbaşa xarici investisiyaların həcmi ildən-ilə artır. 1994-cü ildə imzalanan "Ösrin Müqaviləsi" Səzisi Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların axınına səbəb oldu. Bunun mənətiqindən sonra qeyd olunan mələkət katoratı samarəsinə uyğun olaraq cəlb edilmiş xarici investisiyaların həcmi yüksələn xatla artı. Bunun əsasən aşağıdakı statistik məlumatlardan daha aydın görəmək olar.

Cədvəl 1

Xarici investisiyalar (mln. ABŞ dolları)									
İllər investisiya növü	2000	2001	2002	2003	2004	2005	2006	2007*	2008*
Cəmi Xarici investisiya ondan:	927,0	1091,8	2234,9	3371,0	4575,5	4893,2	5052,8	6760,3	6847,4
-Maliyyə kreditləri	262,9	192,0	223,0	238,3	293,0	698,4	983,5	-	-
-Nefi bonusu	-	-	-	58,6	21,6	1,0	17,0	-	-
-Diğer müsəssərlər və xarici firmalar	118	79,3	318,9	45,4	104,2	230,5	368,4	-	-
-Diğer investisiyalar	-	-	-	56,3	68,6	163,4	261,6	-	-

Cədvəldən də göründüyü kimi, iləbəl Azərbaycan iqtisadiyyatına cəlb edilmiş xarici investisiyaların həcmi artır. Son dövrədə ölkə iqtisadiyyatına xarici və daxili investisiyaların cəlb edilməsi ölkədə ümumidaxili məhsulun həcmindən sürətlə artmasına səbəb olmuşdur.

Cədvəl 2

	Ümumadxili məhsul - manat və dollarla				
	Cəmi		Adambaqına		
milyon manatla, AZN	milyon dollarla	manatla	dollarla	1\$= manat	
1996	2133,8	2415,2	282,1	319,3	0,8835
1997	3158,3	3960,7	409,2	513,2	0,7974
1998	3440,6	4446,4	441,5	570,6	0,7738
1999	3775,1	4583,7	480,1	582,9	0,8236
2000	4718,1	5272,8	595,1	665,1	0,8948
2001	5315,6	5707,7	665,2	714,3	0,9313
2002	6062,5	6235,9	752,9	774,4	0,9722

2003	7146,5	7276,0	880,8	896,8	0,9822
2004	8530,2	8680,4	1042,0	1060,3	0,9827
2005	12522,5	13238,7	1513,9	1600,4	0,9459
2006	18746,2	20983,0	2241,1	2508,5	0,8934
2007	28360,5	33050,3	3351,8	3906,1	0,8581
2008*	38005,7	46258,2	4439,9	5403,9	0,8216

Birbaşa xarici investisiyaları həyata keçirən müəüm subyektlərdən biri transmilli korporasiyaldır. Onların son on illiklər ərzində dünya iqtisadiyyatın, təsərrüfatının globallaşmasında və həmcinin də kapitalın beynəlxalq əraziində rolü olduqca artmışdır. Bunu isbat etmək üçün sayız hesabsız statistik göstəriciləri misal kimi çəkə bilərik.

Azərbaycan Respublikasının iqtisadiyyatında yaranmış münbit investisiya mühiti xarici investorların ölkə iqtisadiyyatına marağım artırılmışdır. Xüsus olaraq transmilli şirkətlər bu şəraitində yaranan məsələlərdən. Bu şərait Azərbaycan hökmətinin ardıcıl surətdə yenidəyi sistemli investisiya siyasətinin nticicəsidir. Azərbaycanın iqtisadi potensialı məlum olduğu kimi, əsasən yanacaq-energetika kompleksində daha çox təmərküzləşmişdir. Belə olan təqdirdə hökumət iqtisadiyyatdakı proporsiyaların qorunması və sabit iqtisadi inkişafın nail olmamışdır. Ötrük yanacaq-energetika kompleksi ilə yanastı, digər sahələrdə də investisiya yarınmaqla onların sabit inkişafını təmin etmək üçün lazımlı bütün addımları atmışdır. Buna əlavə, xarici investisiyaların respublika iqtisadiyyatının daha çox yanacaq-energetika kompleksinə yönəldiyi məsləhdür ki, son tarixi dövrədə bu sferada bağlanmışdır. Bir çox sazişlər bunu təsdiq edir. Ölkəyə cəlb olunan birbaşa xarici investisiyalar dövlət üçün xarici hərəkət problemlərini deyil, əksinə, onun örtülənəsi üçün slava vəsaiti mösbətliyə yaradır, istehsal və elmi-texniki kooperasiya vasitəsilə məlumatlı iqtisadiyyatın beynəlxalq təsərrüfatı aktiv integrasiyasına münbit şərait yaradır. Buna mənətiqindən sonra kimi ölkədə daxili kapital etibarlı artırı və digər sahələrdə kapital yarınmaq imkanı formalanır.

Qeyd etmək lazımdır ki, respublika ərazisində xarici investisiyalar haqqında əsas Qanunvercilik Aktı 1992-ci ildə qəbul olunmuş "Xarici investisiyaların qorunması haqqında Qanun"dır. Qanunda bəzi çatışmazlıqlar mövcud olsa da, sonrakı illərdə Qanuna edilmiş bəzi dəyişikliklər avələşərək Qanun təkmilləşmişdir. Xarici investisiyalara dövlət təminatı, həmcinin məhsul idxlə-xırcəndə bəzi gəmrük və digər güzəştər nəzərdə tutulan bu Qanunda xarici investorların hüquq və əhdəlikləri, dövlətin vəzifəsi açıq-aydın təsbit edilmişdir.

Respublikanın müstəqiliyinin ilk illərində xarici investisiyalar haqqında bir çox qanunların qəbul edilməsinə baxmayıaraq, ölkəyə

investisiya axımı məlum siyasi vəziyyətlə əlaqədar bir qədər zəif olmuşdur. Digər postsozialist ölkələrində olduğu kimi, Azərbaycana da xarici investisiya axınları bir çox risklərdən sığortalamaq üçün dövlət şirkətləri ilə birgə müəssisələrin yaradılması formasında baş verirdi. 1990-ci ildə ölkədə cəmi 2 xarici və birgə investisiyalı müəssisə qeyd olunmuşa, 2000-ci ildə onların sayı 551-ə, 2009-cu ilin avvalına isə 5203-ə çatmış və ümumi məhsul və xidmət istehsalının həcmi isə 12 mld. manatdan çox olmuşdur. 2010-cu ildə ölkədə ümumi daxili məhsul 5% artaraq 41 milyard manat təşkil etmişdir.

Son beş il arzında ölkə orazısında fəaliyyət göstərən müştərək və tam xarici investisiyalı müəssisələr də daxil olmaqla, cəmi Azərbaycan iqtisadiyyatına 33,5 milyard manat məbləğində vəsait qoyulmuşdur. Həmin vəsaitlərin 81 faizi sənayenin payına düşür. Öğər biz neft və qeyri-neft sektorlarına cəlb edilmiş investisiyaları biri-birindən ayrı nəzardən keçirsək, görük ki, son illər arzında qeyri-neft sektoruna yönəldilmiş investisiyaların xüsusi çöküşü ilibəllə artır.

Bələ ki, Azərbaycan iqtisadiyyatının əsaslı şəkildə inkişafını təmin edən uğurlu iqtisadi siyaset və avvalki illərdə ölkəyə cəlb edilmiş xarici investisiyalar artıq ölkə iqtisadiyyatında elə bir mühit formalaşdırılmışdır ki, investisiyalar real sektora yönəlir. Qisasi, ölkənin iqtisadi mühiti real sektorun inkişafına təkanverəcək bir şəkər düşmüşdür.

Ölkə iqtisadiyyatına yönəldilmiş investisiyaların kredit və ya qeyri-kredit investisiya olması xüsusi əhəmiyyət kasb edir. Bələ ki, aşağıdakı cədvəldən görünür ki, Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların ümumi tərkibində qeyri-kredit investisiyalar ümumi investisiyaların böyük bir hissəsinə taşkil edir ki, bunlar da birbaşa investorlar tərəfindən konkret müəssisələrə qoyulmuşdur. Bu investorlar müəssisənin yaradılmasından hazır məhsulun istehsalının təşkil olunmasına qədər bütün istehsal prosesində birbaşa iştirak edirlər.

Ümumilikdə, aşağıdakı cədvəldən görünür ki, Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi artan xələ yüksəlir.

Iqtisadiyyata yönəldilən investisiyalar

	2000	2003	2004	2005	2006	2007	2008
Bütün mənbələr üzrə investisiya qoyulushi (xarici investisiyalar nəzərə alınmadıq)							
mln.manat	1289.8	4249.2	5820.4	6733.4	7415.6	10353.9	13328
mln.dollar	1441.4	4326.2	5922.7	7118.5	8300.4	12066.1	16222

Xarici investisiyalar:							
mln.manat	829,5	3310,9	4496,4	4628,5	4514,2	5727,2	5625,8
mln.dollar	927	3371	4575,5	4893,2	5052,8	6674,3	6847,4
Daşlı investisiyalar:							
mln.manat	460,3	938,3	1324	2104,9	2901,4	4626,7	7702,2
mln.dollar	514,4	955,2	1347,2	2225,3	3247,6	5391,8	9374,6

Cədvəl 3

Cədvəldən göründüyü kimi, 2008-ci ildə ölkə iqtisadiyyatına yönəldilən investisiyaların həcmi 16222 mln. ABŞ dollarıdır. Bunun 6847,4 mln. ABŞ dolları xarici investisiyalardır ki, o da cəmi investisiyaların 42,2 %-ni təşkil edir. Öğər cədvəl 4-a nəzər yetişək, onda görürük ki, 2008-ci ildə ölkə iqtisadiyyatına cəlb olunmuş xarici investisiyaların 65,6 %-i, yəni 4489,5 mln. ABŞ dolları qeyri-kredit investisiyalardır. Lakin ölkə üzrə ümumi investisiyaların cəmi 46,3 %-i qeyri-kredit investisiyalandır.

Cədvəl 4

	Xarici investisiyalar (mln. ABŞ dolları)						
	2000	2003	2004	2005	2006	2007	2008
Cəmi xarici investisiya	927	3371	4575,5	4893,2	5052,8	6674,3	6847,4
o cümlədən:							
Maliyyə kreditləri	262,9	238,3	293	698,4	983,5	1576,6	2357,9
Nefit sənayesinə	546,1	2972,4	4088,1	3799,9	1422,3	4003,3	3350,7
Nefit bonusu	-	58,6	21,6	1	17	68,2	3,5
Birgə xo xarici investisiyalı müəssisələr	118	45,4	104,2	230,5	368,4	439,1	494,1
ondan:							
Türkiyə	31,6	17,1	80,1	96,2	136,6	109,2	145,2
ABŞ	11,2	4,9	8,4	24,8	70	78	87,9
İran	2,9	-	-	1,2	17,5	4,0	-
Almaniya	1,7	-	2,1	21,5	17,4	23,9	48,2
Rusiya	-	1,2	1,8	5,1	4,6	10,7	5,8
Böyük Britaniya	6,8	9	4,2	39,5	39,1	80	89,9
Birləşmiş örbət ömrilikləri	2,8	4,4	4,4	5,7	18,3	12,3	38,5
İsviçlər	-	-	-	0,5	2,7	3,5	3,7
Fransa	39,3	2,2	2,2	2,6	11,1	4,4	-
Kipr	-	-	-	0,2	5,4	13,3	9,9
Çin	-	-	-	0,2	1,3	1,2	8,1
İtaliya	-	-	-	4,6	2,8	14	2
Pakistan	-	-	-	-	3,1	-	-
Yaponiya	16,4	-	-	-	-	-	0,4
Diger ölkələr	5,3	6,6	1	28,4	38,5	85,1	62,2
Diger investisiyalar	-	56,3	68,6	163,4	261,6	587,1	641,2

Qeyd etmək lazımdır ki, 2000-ci ildə bəri xarici maliyyə kreditlerinin ümumi xarici investisiyaların tərkibindəki xüsusi çöküsü 34,4%-dən yuxarı olmamışdır. Bu isə ölkə üzrə həyata keçirilən investisiyaların tərkibində olan kredit investisiyalarının xüsusi çökisindən aşağıdır. Bu qeyd etdiklərimiz əvvələ, ölkənin xarici kredit asılılığının aşağı olmasına dəlalət edir ki, bu da müsbət makroiqtisadi göstərici olmaqla, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin mühüm göstəricisi kimi qəbul oluna bilər.

Qeyd etmək lazımdır ki, 2008-ci ildə qeyri-neft sektoruna yatırılan investisiyanın həcmi 6276 mln. manat olmaqla, neft sektoruna nisbətən 2,2 dəfə çoxdur. Beş il ərzində ölkə iqtisadiyyatunda qeyri-neft sektoruna yatırılan investisiyaların əsas hissəsi nəqliyyat, kommunikasiya, tikinti sahalarına yönəldilmişdir.

Azərbaycan iqtisadiyyatının müasir şəraitində istehsal prosesini təkmilləşdirmək, yeni texnologiya tətbiq etmək üçün ölkənin xarici investisiyalara tələbat böyükdür. Bu sababdan də investisiya siyasetinin hazırlanması və optimal tətbiqi zəruridir. Xarici investisiyanın cəlb edilməsində dövlətin rolü dənilməzdür, belə ki, investisiyaların iqtisadiyyat sahaları arasında optimal bölgündürməsi vacibdir.

Qeyd edək ki, son illarda xarici investisiyaların ümumi investisiyaların tərkibindəki xüsusi çökisinin azalması, heç də neqativ hal kimi qəbul edilməmalıdır. Bu onu göstərir ki, ölkədə həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkənin maliyyə gücü artub ki, bu da daxili investisiyaların həcminin artmasına səbəb olub.

Qeyd etmək lazımdır ki, makrosəviyyədə investisiyaların illər üzrə artımının ÜDM-in artımına etdiyi təsiri, məhz investisiya multiplikatoru vasitəsilə aydınlaşdırmaq çox shəhəriyyətdir. Bu əsasda Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların multiplikator əmsalları

Cədvəl 5

Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların multiplikator əmsalları

İllər	ÜDM-nin artımı (mln. ABŞ dol.)	Ümumi investisiyaların artımı (mln. ABŞ dol.)	Xarici investisiyaların artımı (mln. ABŞ dol.)	Ümumi investisiyalar üzrə investisiyalar üzrə multiplikator əmsali	Xarici investisiyalar üzrə multiplikator əmsali
2000	4	4	-	-	-
2001	435	2	165	2	2,63
2002	528	2	1143	2	0,46
2003	1041	-	1136	-	0,91
2004	1404	1396	1204	0,87	1,16
2005	4558	1196	318	3,81	14,33
2006	7745	1182	159	6,55	48,71
2007	12067	3766	1708	3,20	7,06
2008	13208	4156	87	3,17	151,81

Cədvəldən göründüyü kimi, son beş il ərzində Azərbaycanda investisiya multiplikatoru əmsali olduqca yüksəkdir. Elə həmin cədvəl əsasən son beş il üzrə xarici investisiyalar və ümumi investisiyalar üzrə multiplikator əmsali uyğun olaraq orta hesabla 11,2 və 3,27-dir. Xarici investisiyalar üzrə multiplikator əmsalının belə yüksək olmasının bir neçə sababı vardır. Birincisi və ən mühüm xarici investisiyaların ölkə iqtisadiyyatının bütün sahalarına cəmi proporsiyada yatırılmamasıdır. Bunun da nəticəsində multiplikator əmsali olduqca yüksəkdir. Lakin bununla belə Azərbaycan iqtisadiyyatının spesifik xüsusiyyətini nəzərdə saxlasaq, onda bu əmsalın reallığı yaxın olduğunu qəbul etməliyik. Ümumi investisiyaların multiplikator əmsali isə tam realdır və onun xarici investisiyalar üzrə multiplikator əmsalından bir neçə dəfə az olmasının əsas sabobi ölkədə daxili investisiyaların əsas hissəsinin hələ ki, infrastruktur və sosial sahaların inkişafına yönəldilmişdir. Bildiriyim kimi, bu sahələr iqtisadiyyatın bazisini təşkil edirlər və gaşırılık baxımından birbaşa olaraq gaşır gaşırlıq sahalar deyilərlər. Bu sahələr digər sahalar üçün yardımçıdır və onlardan əldə ediləcək gaşırılar əsasən digər sahaların gaşırılırında öz əksini tapaçaqdır. Bundan ötü Azərbaycan hökuməti bir sıra məqsədönlü və sistemli tədbirlər planı hazırlayıb həyata keçirilmişdir. Belə tədbirlər sırasından iqtisadi inkişaf Nazirliyi tərəfindən hazırlanmış "2008-2011-ci illərin dövlət investisiya siyaseti" adlı programdır. 2008-2011-ci illər üçün "Azərbaycan Respublikasının Dövlət Investisiya Programı" ölkə iqtisadiyyatının, əsasən qeyri-neft sektorlarının davamlı olaraq yüksək artım tempları ilə dinamik və tarazlı inkişafına, əhalinin iqtisadi və sosial tələbatının dəha yüksək səviyyədə təmin olunmasına, regionlararası inkişaf fərqimin azaldılmasına, optimallı sektor istehsal strukturunu nail olunmasına, ixrac potensialının yüksəldilməsinə, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, ətraf mühitin qorunmasına yönəlmış dövlət shəhəriyyəti investisiya layihələrinin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsi məqsədi ilə hazırlanmışdır. Bu Dövlət Programını gərə ölkəyə cəlb ediləcək xarici investisiyalar regionlara, əsasən kənd təsərrüfatı məhsullarının emalı sahələrinə, ixracyönümlü məhsulların istehsalı sənayesinə və s. sahalarə yönəldiləcəkdir. Bundan ötrü hökumət adı çəkilən sahələrdə və regionlarda xarici investorlar üçün münbit şərait yaratmalıdır. Belə ki, ölkədə investisiya shəhəriyyəti elə inkişaf səviyyasına çatmışdır ki, artıq xüsusi təşviq olunan sahələrdə, yəni konkret istiqamətlərdə investisiya axımla chıryac duyulur. Halbuki ümumi xarakterli və kötləvi investisiya axımını tələb edən sahələrdə müəyyən nailiyyətlər əldə edilir və investisiya bazarının bu segmenti həslək tarazlı vəziyyətə getirilmişdir.

Xarici investisiyaların cəlb edilməsi, kiçik və orta miassisalərin inkişafı üçün əlverişli biznes mühiti zoruri amıldır. Qeyri-qənaəthəxs, yəni

yüksək xərclər tələb edən, yubadılmalarla və risklərlə müşahidə edilən biznes mühiti iqtisadi inkişafı ləngidir və xarici investisiyaları "qorxudub" uzaqlaşdırır bilir. Xarici investisiyalar inkişaf etməkdə olañ və keçid dövründən yaşayın iqtisadiyyatlarda xarici maliyyalasdırmanın on böyük manbayını təşkil edir.

Ölkədə formalanşan daxili resursların hacmi, mövəud iqtisadi vəziyyətin lazımi məcra da faaliyyətinin təmin edilməsi, dünnya təcrübəsinə nəzərə alaraq təhlil etsək görərik ki, həلا öz maksimus həddindən çatmamışdır. Cümlə dünyanın an inkişaf etmiş ölkələri və olxüsüs də, on dinamik iqtisadi inkişafə malik olan ölkələr öz iqtisadiyyatlarının inkişafını təmin etməkdən ötrü həm daxili investisiyalara, həm də xarici investisiyalara indi geniş yer verirlər. Bəla ki, ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya və s. kimi inkişaf etmiş ölkələr dünya üzrə xarici investisiyaların an böyük ixracatçıları olduqları kimi, həm də xarici investisiyaların an böyük idxləşdirildilər.

Artıq son illərin statistik məlumatlarına əsasən, bəla bir mülahizə iñli sürə bilərik ki, respublikamızın cəlb edilən xarici investisiyaların perspektiv inkişaf istiqaməti qeyri-neft sektoruna ilə bağlıdır. Məsələn, 2009-cu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna yatırılmış birbaşa xarici investisiyanın hacmi 249.9 mln. ABŞ dolları təşkil etmişdir ki, bu da 2008-ci ilin eyni rübündəkündən 63.7 mln. ABŞ dolları çoxdur. Bununla bəla, ölkə iqtisadiyyatına yatırılmış investisiyaların yaridan çoxu daxili investisiyalardır və bu investisiyaların əksər hissəsi, yani 60%-i infrastruktur layihələrinə, 20%-i isə sosial sahələrə yatırılmışdır. Bu layihələrin məqsədi ölkənin iqtisadi-sosial vəziyyətinin daha da yaxşılaşdırılmasınadır. Cümlə respublika hökumətinin məqsədi sosialyönümlü bazar iqtisadiyyatı qurmaqdır. Bu ali iqtisadi-sosial məqsədə nail olmaqdan ötrü dövlət hökmən iqtisadiyyata külli miqdarda investisiya cəlb etməlidir. Bu yolda hökumət uzun müddətdir ki, qatı və sistemli addımlar atır. Son illərdə infrastruktur layihələrinə yatırılmış investisiyalar ona dəlalət edir ki, ölkədə iqtisadi inkişafı təmin etməkdən ötrü bizim iqtisadiyyatın yeni sahələrin inkişaf etməsinə və yeni-yeni istehsal və xidmət sahələrinin yaradılmasına imkan verən şəraitini formalasdırılmışdır. Məlumdur ki, lazımi infrastruktursuz iqtisadi inkişafə nail olmaq mümkün deyildir.

Yuxarıda deyilənləri nəzərə alaraq bəla bir qənaətə gəlmək olar ki, Azərbaycan Respublikasına cəlb olunan xarici investisiyaların perspektiv istiqamətləri, məhz kənd təsərrüfatı, turizm, ixracyönümlü sənaye və on yeni sənaye sahələri olacaqdır. Bu baxımdan aşağıdakı istiqamətlərdə xarici investisiyaların cəlb edilməsi Azərbaycan iqtisadiyyatı üçün şəhəriyyatlıdır:

1.Turizm təsərrüfatı və müalicə-istirahət kompleksinin geniş miqyasda inkişafı üçün Azərbaycan Respublikasında hər cür təbii və iqtisadi potensial mövcuddur. Bu sahənin inkişaf etdirilməsi üçün onun kifayət qədər yerli əmək ehtiyatları da vardır. Turizm sənayesini başqa sahələrdən əsasən fərqləndirən cəhətlərdən biri də ona qoyulan vəsaitin təz bir zamanda böyük mənfəətlə geri qayıtmasıdır. Bu sahənin respublikamızda geniş miqyasda inkişafı üçün xeyli zəngin imkanlara malik olan müalicə-istirahət mərkəzlərinin yaradılması vacib məsələlərdən biri kimi qəbul olunmalıdır. Respublikamızda turizm industrijasının inkişaf etdirilməsi üçün bütün imkanlar vardır. Buraya ham tsbii-cəografi şərait, ham də iqtisadi amillər daxildir. Regionlarda turizm industrijasının inkişaf etdirilməsi üçün, ilk növbədə, onların iqtisadi potensialı və şəhərəliyi öyrənilməlidir.

2.Kənd təsərrüfatının bir sahə kimi inkişaf etdirilməsi, onun sahə strukturunun təkmilləşdirilməsi üçün regionlarda kənd təsərrüfatı məhsullarının emalına əsaslanan yeni sənaye mərkəzlərinin yaradılması tələb olunur. Bundan savayı, kənd təsərrüfatının spesifik cəhətlərini nəzərə alaraq kənd təsərrüfatı məhsullarının regionlarda tədarük və satışı ilə məşğul olan müəssisələrinin yaradılması xüsusü şəhəriyyat kəsb edir. Həmçinin yığılan məhsulların müasir tələblər səviyyəsində saxlanılması məqsədi ilə müvafiq maddi-texniki bazanın yaradılması tələb olunur. Bölgələrdə kənd təsərrüfatı məhsullarının saxlanılması və satışı bazarı infrastrukturunun təmin edilməsi, topdansatış xidmətinin genişləndirilməsi yolları ilə yanaşı, respublika daxilində agroservis, toxuculuq, duymazlıq, emal sənaye müəssisələrinin inkişafı və digər tədbirlərin hayatı keçirilməsi ilə müşayit olunan kompleks tədbirlər müasir dövrdə xarici investisiyaları qeyri-mümkin görünür. Bunun üçün ilk, növbədə, yerli və xarici iş adamlarının bu sahəyə sərmaya yarımçıraq tələb olunur.

3.Elm və texnikanın arı son nüaliyyətlərinin Azərbaycan Respublikası iqtisadiyyatına tətbiq edilməsi və yeni istehsal sahələrinin yaradılması və sənaye sektorunda yeni texnologiyaların tətbiqi, təsərrüfat sahələrində maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi ölkə iqtisadiyyatının dünən iqtisadiyyatına integrasiyasında və rəqabətqabiliyyəti məhsul və xidmətlər istehsalı ölkə iqtisadiyyatı üçün müstəsna şəhəriyyat kəsb edir. Bu kontekstdə ölkədə texnoparklarım və xarici investorların vəsaiti hesabına güclü elmi-texniki bazanın yaradılması nəzərə alınmalıdır.

4.Nəhayət, ölkə iqtisadiyyatının mövəud strukturunu nəzərə almaqla konkret sahələrin inkişaf etdirilməsi məqsədilə sənaye şəhəriyyənin yaradılması, xüsusilə Azad İqtisadi Zonaların təsis edilməsi istiqamətində fəaliyyəti sürətləndirmək lazımdır. Respublika ərazisində AIZ-ların yaradılması məsələsində ilkin variant kimi ölkənin kommunikasiya qoşşaq-

larından başlaması lazımdır. Belə olan təqdirdə ölkə iqtisadiyyatına külli məqdarda xarici investisiya cəlb edilə bilər.

Lakin ölkəmizə cəlb edilən xarici investisiyaların həcmində və strukturunda istanlönlü dayışıklılıqları olda etməkdən ötrü hökumət bəzi müəmmələ addımları atmalıdır. Belə mühümən sıçrayışlardan biri, ölkənin ÜTT kimi beynəlxalq təşkilatla üzv olmasını gerçəyə çevirməkdir. ÜTT-ya üzvlük sırasında ölkə iqtisadiyyatı üçün formalasdırılan imkanlar, sözsüz ki, beynəlxalq investisiya axınının sürətlənməsi də vardır.

Azərbaycanın ÜTT və onun kimi nüfuzlu digər beynəlxalq iqtisadi təşkilatlara üzvliyə, ölkəyə cəlb ediləcək xarici investisiyaların həcmini artırma bilər. Sözsüz ki, ölkə rəhbərliyi bu məqamda bu cür təşkilatlara üzv olduqdan sonra investisiya axınının artırılması istiqamətində tədbirlər həyata keçirməlidir. Çünkü heç kim qatı şəkildə deyə bilməz ki, bu proseslər öks istiqamətdə gedə bilməz. Ona görə də daxil olacağımız yeni iqtisadi şəraitlə şərtlənən mülhiit tədqiqi və ona uyğun transformasiya qəçəlməzdir.

Azərbaycan hökuməti keçid iqtisadiyyatını başa vuraraq iqtisadi islahatların kursunu keyfiyyət və kəmiyyət baxımından yeni inkişaf erasının tələblərinə uyğun şəkildə müəyyənləşdirməyi qarşıya maqsad qoyub. Uzunmüddətli inkişaf mərhələsinin başlangıcında Azərbaycan hökuməti iqtisadiyyatın şaxşəndirilməsi ilə bağlı konseptual sənədin hazırlanmasına nəzərdə tutur. Qarşidakı illardə iqtisadi strategiyanın asas hadəfləri neftdən kənar bölmələrdə diversifikasiya siyasetinin dərinləşdirilməsindən ibarət olacaq. Respublikamızın sosial-iqtisadi inkişaf göstəricilərinə əsasən hazırlanmış proqnozlar və ssenarilər də Azərbaycanda yeni iqtisadi modelin tətbiq olunmasıni ehtiva edir.

Respublikamızda qeyri-neft sektorunun yüksək inkişaf perspektivi - lari iqtisadiyyatın diversifikasiyası üçün başlıca stimullardan biridir və yeni strateji xətt sayısında Azərbaycan yaxın onillikdə qeyri-neft məhsullarının ixracatçı kimi dünyada böyük nüfusa malik olmalıdır. Təbii ki, ölkən mərhələdə iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsi üçün neftdən daxil olan vəsaitlərin həcmi xüsusi rol oynayacaq. Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını samarəli şəkildə xərcəlməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün olverişli baza yaratmağa nail olub və həzirdə qeyri-neft sektoru böyük galirlar gətirə biləcək strateji bölməyə əvvəlib. Hayata keçirilmiş məqsədyonlu investisiya programlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, galəcək iqtisadi inkişaf üçün dərin zəmin yaradır.

VIII FƏSİL

DÖVLƏTİN BÜDCƏ-VERGİ SİYASƏTİ

«Bazar iqtisadiyyatın vergi yolu ilə tənzimlənməliyik»

Heydər Əliyev

«Dövlət iqtisadiyyatın vergi yükünü müəyyən etməklə, vergi dorcasının diferensiallığı ilə iqtisadi inkişafi stimullaşdırma və eləcə də bəzi sahələrdə antistimul yaradıb ilər»

İlham Əliyev

8.1. Büdcə-vergi siyasetinin həyata keçirilməsinin nəzəri əsasları

Dövlət bütçəsinin iqtisadi kateqoriya kimi xarakterizə edən ən vacib xüsusiyyətlərden biri onun obyektiv xarakter daşımadsıdır. İlk baxışda, hər il dövlətin əlinde cəmləşən milli gəlirin həcmi, xüsusən onun böülündürüləməsi prosesi dövlətin iradəsindən asılı kimi görünür. Əslində, istər milli gəlirin və Dövlət bütçəsinin həcmi, istərsə də onların böülündürüləməsi prosesi ölkədəki istehsal sahələrinin inkişaf səviyyəsindən, əməkçiyatın mövcud sosial-iqtisadi tələblərinin xüsusiyyətlərindən və digər obyektiv amillərdən asılıdır.

Büdcə dövlətin hazırladığı iqtisadi siyasetin reallaşdırılması üçün əsas vasitə olmaqla, maliyyə siyasetini də reallaşdırmağın mühüm albidür. O, pul fondlarının formalasması alıcı olan vergilər və dövlət borectənməsi ilə yanışlı, ham də pul fondlarının məqsədə uyğun xərcəlməsinə aid olan maliyyələşdirmə, bütçədən əmək haqqının ödənilməsi kimi tədbirlərin özündə hittədir.

Bütçənin istehsal sahələrinin təsiri və onlarda qarşılıqlı olğadə olmas - galirlər və xorelər formasında təzahür edir. Bütçənin galirləri istehsal və qeyri-istehsal sahələrinin əldə etdikləri mənşədən və bunnun müqabilində ödədikləri vergilərdən, hamın sahələrin özümüz inkişafı issi qismən və ya tamamilə bütçədən maliyyələşdirmə mənşələrindən xeyli asılıdır.

Bütün qurumlarda bütçə, dövlətin pul vəsaitlərinə olan tələbatlarını ədədir. Məhsuldar əmək tərafından yaradılmış yeni dəyər, nəinki istehsal məqsədlə məsələlərin həllinə xidmət etməli, o, həm də vətəndaşların konstitusiya hüquq və azadlıqlarını qoruyan dövlət təsisatlarının fəaliyyətini tömən etməlidir. Bununla yanaşı, şəhərin öz maliyyə tələbatını tömən edə bilməyən hissəsi, habelə inkişaf səviyyəsi millatın içtimai tömənatının indiqatoru hesab

edilen sosyal sahalar, dövlətin və vatandaşların təhlükəsizliyini təmin edən hüquq-mühafizə orqanları və ordu, təsdiq olunmuş himayəsindədir.

Dövlət büdcəsi-iqtisadiyyat sahalarının, ölkənin müdafiə tələblərinin və dövlət idarə orqanlarının maliyyələşdirilməsi üçün lazım gələn pul fondlarının yaranması və istifadəsi ilə əlaqədar, dövlətin hüquqi və fiziki şəxslər arasında milli gəlirin bölüşdürülməsi üzrə meydana gələn pul münasibətlərdir. Bu münasibətlər isə öz növbəsində, iqtisadiyyatın ayrı-ayrı sahalarında müvafiq tədbirlərin həyatə keçirilməsi, ölkənin müdafiəsinin möhkəmləndirilməsi və dövlət idarəetməsinin maliyyələşdirilməsi üçün Büdcə Fonduunun yaradılması və istifadəsi ilə əlaqədardır. İqtisadiyyatın inkişaf etdirilmək, əhalinin sosial-iqtisadi tələbatlarını ödəmək, ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək və cəmiyyəti idarə etmək məqsədi ilə dövlət öz büdcəsinə istehsal və qeyri-istehsal sferələri arasında, iqtisadi regionlar arasında yenidən bölgündür. Büdcə vasitəsilə dövlət - ölkənin iqtisadi sistemini, bütövlükdə iqtisadi münasibətləri tənzimləyir.

Cəmiyyət və iqtisadiyyat qarşısında duran vəzifələrdən asılı olaraq dövlət öz gəlirlərini və xərclərini illik büdcə planı formasında tərtib edir. Belə olun halda, dövlət öz gəlirlərinin mənbələrini və xərclərinin istiqamətlərini avşarlıdan bilir və müvafiq qurumların fəaliyyətini bu məqsədlərə yönəldir. Bu, hər bir dövlətin büdcə siyasetinin asas amili kimi qəbul edilir və bunun həyatə keçməsi ancaq dövlətin mükəmməl Büdcə sistemi olduğunu şəraitdə mümkündür.

Qeyd etmək lazımdır ki, «Büdcə» anlayışı hüquqi-normativ aktlarda və elmi adıbbiyatda, monoqrafiya və dörsliklərdə bir qədər fərqli monalarda işlədir. Məsələn, Rusiya Federasiyasının «Büdcə Məcəlləsi»ndə o, – «dövlət və yerli özünüidarəetmənin vəzifə və funksiyalarını maliyyə çəhətdən təminat üçün nəzərdə tutulan pul vasitələri fonduunun yaradılması və istifadə olunması forması...» kimi, digər elmi mənbə və dörsliklərdə - «asas mərkəzləşdirilmiş pul vasitələri fondu», «... pul münasibətlərinin macəmisi, ... asas maliyyə planı», «... mühüm maliyyə tənzimləyicisi...», «... real subjektiv maliyyə aləti (vasitəsi)...», «milli gəlinin yenidən bölgüsünə asas aləti», «dövlətin müyyən müddət ərzində, adətən bir ilə gəlir və xərclərinin smetası» kimi ifadə olunur.

Büdcə-vergi siyaseti maliyyə siyasetinin tərkib hissəsi olmaqla, ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasına və iqtisadiyyatın, habelə ayrı-ayrı dövlət orqanlarının, sahibkarlığın inkişafını təmin edən digər dövlət programlarına uyğun olaraq hazırlanır. Büdcə - vergi siyasetinin həyatə keçirilməsində asas məqsəd, ölkədə makroiqtisadi göstəricilərin sabit saxlanmasını təmin etməklə iqtisadi artıma nail olmaq, maliyyə intizamının möhkəmləndirməkdir. Dövlət büdcəsinin tərtibi və icrasını təkmilləşdirmək, onun şəffaflığını artırmaq, sahibkarlıqa maliyyə dəstəyini gücləndirmək və inflasiyanın səviyyəsini aşağı salmaqdan ibarətdir.

Eyni zamanda bu siyasetin asas məqsədlərindən biri də, bütövlükdə büdcənin həcm və tarazlığının tənzimlənməsidir. Burada asas şərtlər - iqtisadi siyaset çərçivəsində dövlət xərclərinin həcmində uyğun olaraq, büdcənin vergi gölərləri hesabına tarazlaşdırılması və nəticə etibarı ilə iqtisadiyyatın özündəki tarazlığın təmin edilməsidir.

Ənənəvi büdcə tarazlığı nəzəriyyəsinə görə, büdcə kasırı və yaxud büdcə arıqlığı iqtisadiyyatdakı real tarazlığı və ya iqtisadi tarazlığı dayışdırır. Buna görə də büdcə-vergi siyaseti elə həyatə keçirilməlidir ki, Dövlət büdcəsi İstanbul şəraitdə iqtisadiyyatı zəiflətməsin. Ona görə də həyatə keçirilən iqtisadi siyasetin pozitiv nəticələrindən başqa, negativ nəticələrin də ola bilənmişin yaddan çıxmamaq olmaz. İqtisadi tarazlığın təmin edilməsində, məcmu tələb və təkəfli ulzadırılmasında Dövlət büdcəsinin rolü əvəzsizdir. Belə ki, Dövlət büdcəsinin tarazlığı ümumi iqtisadi tarazlığın təleyini əvvəlcədən müyyən etmə olur.

Iqtisadiyyatın inkişaf etdirilməsində, istehsalın stimullaşdırılmasında və həmçinin cəmiyyətin sosial-iqtisadi inkişafında Dövlət büdcəsinin çox böyük rolü vardır. Bu da özünü həm cəmiyyət və həm də keyfiyyət baxımından göstərir. Hər bir ölkədə dövlət idarəetmə sisteminin başlıca şərtlərindən biri, bu sahada görüləcək tədbirlərin həyatə keçirilməsi üçün zəruri olan büdcə xərcləri ilə əlaqədardır. Ona görə də hər il tərtib və təsdiq olunan büdcədən sosial xərclər böyük əhəmiyyət verilir.

Dövlət büdcəsinin istehsal sahaları ilə qarşılıqlı əlaqələrinin ən təsiri metodlarından biri olaraq vergiçəyimə və istehsal sahalarının stimullaşdırılması metodları cyni zamanda Dövlət büdcəsinin öz daxili iqtisadi məhiyyətini və rəollenü də daha döründən və geniş şəkildə aşkar etməyi imkan verir. Büdcənin aşağıdakı istiqamətlərə: ümumadxılı məhsulun bölgündürüləməst və yenidən bölgündürüləməsi, iqtisadiyyatın dövlət tənzimlənməsi, sosial-iqtisadi siyasetin həyatə keçirilməsinin maliyyə təminatı və mərkəzləşdirilmiş pul vasitələri fondularının yaradılması və istifadəsi prosesində onun məqsədyönüllü olmasına dair bütün qanunları gözlənilməmiş nəzarət edilməsini, istehsal sahalarının göstərdiyi təsiri qeyd etmək lazımdır. Bu funksiyaların yerinə yetirilməsi vasitəsilə Büdcə həm istehsalın inkişafını və ümumadxılı məhsulun yaradılmasını, həm də onun bölgüsünü və yenidən bölgüsünü təmin edir.

Dövlət, fondlarının yaradılması, müxtəlif istehsal sahalarının və təsərrüfat növlerinin stimullaşdırılmasını vergiçəyimə metodu ilə həyatə keçirir. Büdcənin istehsalala əlan olub, bu qarşılıqlı əlaqələrinin reallaşması, büdcə galirlərinin müxtəlif pul fondları şəkildə formalasması, onun bölgündürüləməsi, sonra da həmin fondların Büdcə xərcləri maddələri üzrə məqsədyönüllü şəkildə istifadə olunması formasında baş verir.

Azərbaycan Respublikasının Dövlət Büdcəsi - ölkənin maliyyə sistemini nəticə etibarı ilə təmin etmək və maliyyə planı hesab olunur, ali qanunvericilik onqanın başlıca halqı, asas maliyyə planı hesab olunur, ali qanunvericilik onqanı

olan Milli Məclis tərəfindən qəbul olunaraq ölkə Prezidenti tərəfindən Qanun şəklində təsdiq olunur. Azərbaycan Respublikasının Büdcə Sistemi haqqında Qanuna görə, büdcə - Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyəti və özüնüdərəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəziyyət və funksiyaları yerinə yetirmək üçün lazımlı olan pul vəsaitinin yüksəlməsi və istifadə olunması üçün əsas maliyyə sonasdır.

Dövlətin birbaşa tənzimləmə metodlarının əsas istiqamətlərindən biri də iqtisadi artımla bağlıdır. Burada makroiqtisadi tarazlığı imkan verə bilən investisiya, habelə tələbələr yığım arasında ən əlverişli nisbatın yaradılması problemi, xüsusiş böyük əhəmiyyət kabş edir. Dövlətin həyata keçirdiyi iqtisadi tənzimləmə metodları içərisində fiskal siyaset xüsusi yer tutur. Bu siyaset, büdcə vəsaitinin yaranmasında və ondan istifadə edilməsi ilə əlaqədar dövlətin yerdətiyi maliyyə siyasatının çox mühüm tərkib hissəsi olmaqla, dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemi kimi iqtisadiyyata stabilşöhrətci təsir göstərir. Təcrlübə göstərir ki, bəzi əlkələrdə sünə büdcə tarazlığının yaradılması bu əlkələrin iqtisadiyyatını zəiflədir, istehsal isə iflic vəziyyətinə salır.

Büdcəda cəmiyyətin inkişafının tsiklik xarakteri və onun dinamikası əks olunur, köhnə prinsiplər mütləq mənada inkar olunmur, bütün müsbət meyillər isə inkişafın yeni mərhələsində nəzərə alınır. Son iki yüz illik inkişaf ərzində sonnət dənizinin tsiklik inkişafının konkret ifadəsi gah sosial-iqtiaadi həyatın bazar tənzimləyicilərinin (iqtisadi somarəliliyinin yüksəldilməsi meyillərinin özünü məqsəd kimi qəbul etməsi), gah da sosial-iqtisadi proseslərin dövlət tənzimləyicilərinin (sosial adələt, sosial boraböyüklük, doğru meyillər) roluñun güclənməsində bir-birini əvəz etməcində öz əksini tapmışdır. Məlumdur ki, inkişafın tsiklik xarakterindən irəli gələn nəzarəyələrdən bir-birini əvəz edən iqtisadi və sosial məqsədlər iqtisadi inkişafın tələbatlarına uyğun olaraq növbəyələ aparıcı rol oynamışlar.

Bununla yanaşı iqtisadiyyatın safsəbzəcidi və qarışq modelləri arasında bəzi forqlar mövcuddur. Ayri-aryı əlkələrin qarışq iqtisadiyyatını üç tipə ayırmak qəbul edilmişdir: neostat, neoliberal və mərkəzləşdirilmiş razılıqla. Onların hər üçünün ümumi cəhətini strategi sosial-iqtisadi məsələlərin həllində dövlətin roluñun artması təşkil edir. Bu məsələlərdən - xərci iqtisadiyyat, ekologiya və fundamental tədqiqatlar sahəsində olan problemlər on sıraya çıxır. Bununla yanaşı müstəqil statusa malik olan, lakin ümummilli məsələlərin həlli ilə məşğul olan ictihadçı təşkilatların da rolü artır. Yerli idarəe orqanlarına xüsusi fikir verilməli, onlar həmin ərazidə yaşayış əhalisinin ən vacib ethiyaclarını ödəməlidirlər.

Dünya iqtisadiyyatının qloballaşması ilə əlaqədar müəyyən proseslər meydana gəlir. Bir ölkə çərçivəsindən konara çıxan transməlli korporasiyalar isə qüvvəsinin miqrasiyasına, kapitalın və əmək resurslarının ixracına ciddi

təsir göstərirler. Onların təsiri altında dünya təsərrüfatının yeni strukturu formallaşır və beynəlxalq əmək bölgüsü dərinləşir.

Qarışq iqtisadiyyatın Yaponiya və Asiya-Sakit okean modelləri şəraittən Dövlət büdcəsi öz forqlı xüsusiyyətləri ilə seçilir. XX əsrin ikinci yarısında bu əlkələrin iqtisadiyyatında baş verən struktur dayışıklıkları yüksək texnologiyalar və ixracyönlü istehsal sahələrinin inkişaf etdirilməsi ilə səciyyələnirdi. Yapon iqtisadi möcüzəsi ülkenin innovasiya və sosial sahələrindən bədənən daha böyük maliyyəlaşma ayrılmış ilə bağlı idi.

Bu şəraittə dövlət xərclərinin xeyli artmasına baxmayaraq, kapital yüksəmi ilə əlaqədar vergiçöymə bazasının genişləndirilməsi sayısında aldə edilən səmərə cari büdcə kəsirindən yüksək olmuşdur. Uzun müddət yapon iyeninin digər vəylutalarla müqayisədə, məzənnəsinin əsaslı surətdə aşağı düşməsini qarşışı alındı. Bu ixracın stimullaşdırılmasına şərait yaratısa da, faiz dərəcəsinə mənfi təsir göstərmirdi. Kredit əuczular qələridi və bu, həm əmtəə istehsalçıları, həm də dövlət idarəe orqanları və ev təsərrüfatı üçün əlverişli idi. Faiz dərəcələrinin müəyyən edilməsində və kommersiya banklarının yenidən maliyyəlaşdırılmasında mərkəzi banklar fəal rol oynayırdı.

Asiya-Sakit okean regionu əlkələrinin bazarları xərci kapital təsərfindən zəbt edilməsinə baxmayaraq, burada dövlətin rölu fəal olaraq qılırdı. Region əlkələrində strateji planlaşmaya, o cümlədən büdcə planlaşmasına xüsusi fikir verildi ki, bu da maliyyə resurslarının milli iqtisadiyyatın əsas istiqamətlərində cəmləşməsinə imkan yaradırdı. «Miqayash iqtisadiyyat» effekti yaranırdı və dövlət transməlli maliyyə-nəzəre gruplarına çevrilən iri milli korporasiyaların inkişafını müdafiə edirdi.

XX əsrin 50-60-ci illərində bədənən görilən bazasının genişləndirilməsi məsələləri və vergilərlə əlaqədar olan mülkiyyət hüquqi nəzəriyyəsi geniş yayılmışdır. Bu nəzəriyyənin banisi R.Koue idil və Nobel mükafatı laureati A.M.Onore, Amerika hüquqşünası I.Bekker kimi möşhür alimlər də bu nəzəriyyənin əsaslarını işlənilə hazırlaşdırması üzərində çalışmışdırlar.

Büdcə tənzimlənməsi ilə əlaqədar qarışq iqtisadiyyatın neoliberal tipinə bəzi xüsusiyyətləri nəzərdən keçirməyə ehtiyac var. Qarışq iqtisadiyyatın bəti tipi - bazar tənzimləyicilərinə üstünlük verir, dövlətin rölu isə azad rəqabətin qorunub saxlanılması üçün müvafiq şəraitin təmin edilməsi ilə məhdudlaşdırılır. Burada, maliyyə siyasatında M.Fridmanın «monetarist» nəzəriyyəsinə üstünlük verilir. Büdcə siyasəti ilə əlaqədar büdcə kəsirinin azaldılmasına yönəldilmiş tədbirlər həyata keçirilir və bu, vergilərin yüksəldilməsi və ictimai xərcərin azaldılması yolu ilə baş verirdi.

50-60-ci illərdə ABŞ prezidenti Truman və Fizeynbauer belə siyaseti həyata keçirirdilər. Lakin C.Kennedi «Nyu ekonomik» prinsiplərini həyata keçirməyə başladı. Bu prinsiplər Keynsin vergilərin azaldılmasına və dövlət xərcərinin çoxaldılmasına yolu ilə məcmu tələbin genişləndirilməsi nəzəriyyəsinə əsaslanırdı. Eyni zamanda, tsiklik inkişafın natiçələrini yumşaltıraq

məqsədi ilə bütəcə kəsirinin genişləndirilməsində yol verilirdi. Həmin dövrdə iqtisadiyyatın dövlət sektorunun sürəti inkişafı asasən kosmik və hərbi komplekslərin irimiqyaslı maliyyələşdirilməsi ilə əlaqədar idi. Bu dövrdə dövlətin rolunun güclənməsi sosial müdafiə sisteminin genişləndirilməsinin, işsizliyin səviyyəsinin azaldılmasının və strateji planlaşmanın rolunun artırmasının təsiri altında baş verirdi. Bu konsepsiyanı V.Leontyev və C.Helrbeyt öz əsərlərində inkişaf etdirmişdilər.

Strateji planlaşmanın rolu regionların inkişaf programlarının işləniləşdirilməsində əks olunurdu ki, bu da ABŞ-in Şimal və Cənub rayonları əhalisinin hayat səviyyəsinin barabərəşinə təmin edirdi. Bütün bunlar o demək idi ki, iqtisadi inkişafın «neoliberal» modeli tədricən «neostat» modelin elementləri ilə zənginləşirdi. Bu, ABŞ və Qərbi Avropanı iqtisadiyyatındaki islahatları bir-birinə yaxınlasdırırdı. Bütün bunlara baxmayaq, «neoliberal» model dəha çox nəzəriyyə kim mövcud idi.

Qərbi Avropa, məsələn, Almaniya neoliberalizminin əsas xüsusiyyəti onun sosial yönümlü olmasına iddi. Bu model, sosial-bazar modeli konsepsiyasına əsaslanır. Mühərribədən sonrakı Almaniyada bu nəzəriyyənin davamçısı L.Erxard olmuşdur. Alman neoliberalizmi «ortoliberalist» model idi. Bu modelin həyata keçirilməsi - pul islahatlarını, «dirijizm» nəzəriyyəsindən imtina edilməsini, milliləşmənin ləğv edilməsini, kiçik biznesin müdafiə edilməsini, müssəslərin idarə olunmasında işçilərin istirakının nəzərdə tuturdı. Mənşədən görə verginin və səhmdar cəmiyyətlər üçün müəyyən edilmiş vergilərin azaldılması yolu ilə istehsal fəaliyyətinin stimullaşdırılmasına xüsusi fikir verilirdi.

«Nyu ekonomiks» modeli əsasında «neoliberalizm» nəzəriyyəsi tədricən «qarışqı iqtisadiyyat» nəzəriyyəsinə qəvrilirdi. Bu xarici bazarlarda rəqabətin güclənməsi və istehsalın tamərküzləşməsi və ixrac potensialının stimullaşdırılmasında dövlətin rolunun fəallaşması ilə əlaqədar idi.

Qarışqı tipli iqtisadiyyatın xüsusiyyətləri Qərbi Avropanın İsviç, Hollandiya, Belçika və digər ölkələrində özünü göstərirdi. Bu iqtisadiyyat «markazlaşdırılmış razılıq iqtisadiyyatı» adı almışdı. Bu ölkələrdəki iqtisadi modelin əsasını işverenlər, hökumət və muzdlu işçilərin birgə məsuliyyəti təşkil edirdi.

Ümumiyyətlə, bütəcə-vergi siyasəti, iqtisadiyyatın özü-özlüyündə tam məşğulluq nail olmasına təmin edən avtomatik nizamlayıcılar, real əməkhaqqı elastifikasi, yüksək və investisiyaların faiz dərəcəsi, pulun yalnız istehsal üçün tələb edilmişdir və s. əsasında reallaşmasını nəzərdə tutur. Keyns bu fərziyyələrin doğru olmadığını qeyd edərək, əməkhaqqının və faiz dərəcəsinin elastik olmadığını, iqtisadiyyatın sərbəst buraxıllarla, ancaq aşağı səviyyəli bir tarazlıqda nail olacağını, mənbələrin tam istifadəsi üçün pul təklifini tənzimləyən pul siyasəti yanaşı, bütəcə gəlirini artırmağa yönəlmüş bir maliyyə siyasətinin həyata keçirilməsinin vacibliyini də irəli stürmüdür

Bu nəzəriyyəyə əsaslanan bütəcə siyasətinin həyata keçirilməsi istiqamətləri çox genişdir. Nisbatan zəif inkişaf etmiş ölkələrdə bütəcə siyasətinin həyata keçirilməsi və fəaliyyət göstərməsi mümkün deyildir. Çünkü məcmü tələbdəki artımın, istehsalı və bilavasitə möşğulluğu artıracağı və pul vəsaiti mənbələrinin tam istifadə olunmasının təmin edəcəyi fikirləri də mövcuddur.

Iqtisadi tarazlıq, iqtisadiyyatda məcmü tələb və məcmü təklifiň uyğunlaşdırılmasında dövlət bölməsinin rolü böyükdür. Dövlət bölməsinin tarazlığı ümumi iqtisadi tarazlıq müsbət və ya mənfi təsir edə bilər. Iqtisadi tarazlığın təmin edilməsində istifadə oluna biləcək bütəcə-vergi siyasətin ümumi olaraq təqibləmdən cəmlədirə bilər. Bütəcə dövlət xərəfli ilə vergilərin bir-birinə uyğun olması bütəcə tarazlığı kimi qiymətləndirilir. Dövlət xərəflərinin vergilərlə təmin olunmaması, borçlanma, yaxud pul emissiyasından istifadə edilməsi - kosırlı bütəcə və yaxud bütəcənin kosırla maliyyələşdirilməsi deməkdir. Ən alverişli vəziyyət isə toplanan vergilərin dövlət xərəflərini təstələməsidir. Bəlo olun halda, bütəcə arıqlığı omalo gəlir və həmin arıq vəsait adətən, dövlətin qızıl valyuta cəhətlərinin artırmasına yönəldir.

Bir qayda olaraq, bütəcə-vergi siyasətində bütəcə, vergilərlə dövlət xərəflərinin tarazlaşdırılmasına əsaslanır. Burada məqsəd odur ki, iqtisadiyyatın öztəndəki tarazlıq, bütəcə qeyri-tarazlığı ilə pozulmasın.

«Bütəcənin pul emissiyası yolu ilə tarazlığının təmin edilməsi» nəzəriyyəsində, illə növbədə, dövlət xərəflərin təmin etməsi üçün pul emissiyası ilə pul təklifi məsələsi mühüm əhəmiyyət kəsb edir. Pul təklifini aturmaq, illə növbədə, qiymətlərin ümumi normalşəməni artırmaq və iqtisadiyyatda məcmü təklif ilə məcmü tələb artıraq, ancaq məcmü məhsiləni müəyyən edən məcmü təklif olmadığından, eynihəcmi mal və xidmətlər dəha yüksək qiymətlərlə satılıqla. Bu isə inflasiya adlanan iqtisadi təhlükənin yaranması deməkdir. Məhz bu nöticələrdən qəzaq üçün bütəcə-vergi siyasətin iqtisadiyyatın vəziyyətinə uyğun olaraq həyata keçirmək lazımdır.

Bəzi ölkələrdə belə bir şəkildə sünü tarazlığının yaradılması, məhz bu ölkələrin iqtisadiyyatını çatın vəziyyətə, istehsal isə ziiflətməklə nəticələndir. Bu da, bazar iqtisadiyyatın şəraitiində yenİ bütəcə-vergi siyasəti tətbiqinin uğursuzluğu kimi qiymətləndirilir. Buna misal olaraq, iqtisadiyyatı gicili və bazar iqtisadiyyatı çıxdan tətbiq olunan, qonşu Türkiyədəki vəziyyəti dəqiqi yetirərkən görərik ki, bütəcə siyasətinin «sünü tarazlıq» deyilən nəzəriyyəsinin tətbiqi. Dövlət bütəcəsində dönüş yaradığından, məlli valyutanın, türk lirasının xarici valyutala nisbatən dəyəri itez-tez dəyişir.

Borclanması investisiya kimi istifadə olunduqda, investisiya və yığım normasını dəyişir və o, başqa məqsədlər istifadə olunduqda isə iqtisadiyyatın real istehsal normasına təsir etmir. Ancaq faiz həddi dəyişərək yeni bir tarazlıq yaradır. Bu da, öz növbəsində bütəcə siyasətində çox riskli bir metoddur. Çünkü bazar iqtisadiyyatında yaranan bütəcə kosırını hər hansı bir

borcralma vasitəsilə tarazlaşdırmaq, gələcəkdə nəinki budeca kasirinin artması, həm də borcların gözlənilməz dərəcədə artmasına qarışır çıxaran amil sayılır.

Budeca kasirinin yüksəlməsi çox vaxt yüksək iqtisadi artım dövrləri ilə üst-üstü düşür. Bununla yanaşı, yüksək inflasiyanın qarşısını maliyyə siyasetində sənət məhdudyyətlər hesabına, budeca gəlirlərinin xərclərdən üstün olması hesabına almaq mümkündür. V. Perlonun qeyd etdiyi kimi «əgər dövlət sərbəst maliyyə resursları ola bilən özəl sektorundan borc götürü bilərsə, o zaman Dövlətin bütçəsinin yüksək kasirini manfi nəticələrə səbəb olmaya da bilər. Müllişin fikrinə görə, restruktur maliyyə siyaseti çox zaman iqtisadi tənzəzzülə səbəb olur. Qeyd etmək lazımdır ki, pul kütłəsinin məhdudlaşdırılması xarici kapitalın aximini gücləndirir, bəyənəlxalq maliyyə aximini sürətləndirir, milli iqtisadiyyatın xarici valyuta ilə əsaslandırılmış zənginləşməsinə səbəb olur və bu da ədanlı balansına manfi təsir göstərir».

Adətən, budeca-vergi siyasetinin töbük edilməsi bilavasitə budeca kasiri vasitəsilə məcmu tələbdəki azlığı qaydaya salır və iqtisadiyyat tam məşğulluğa cəlb edir. Fikrimizcə, iqtisadiyyati zaif inkişaf etmiş ölkələrdə işsizliyin səbəbi məcmu tələbin aşağı səviyyəyə olmasına deyil, iqtisadiyyatda mövjud investisiya bazının hərəkəti götürü biləcəyi əməyin höcmündəki artıqlıqlıdır. Belə ölkələrdə investisiya qoyuluşu və yaxud investisiya imkanları az, iş qüvvəsi isə daha çox olur. Inkişaf etmiş ölkələrin iqtisadiyyatı uzunmüddəti məcmu tələb və məcmu tələb artımının tarazlaşmasına əsaslanır.

Keynsin «budeca siyaseti» nəzəriyyəsi inkişaf etmiş ölkələrin əsaslandığı əsas nəzəriyyədir. Iqtisadiyyatın müasir inkişaf səviyyəsi bu nəzəriyyənin bəzi müddəalarının real olmadığını sübut etərəfə, iqtisadi tarixdə, dünya iqtisadiyyatının ən güclü iqtisadi amillərindən biri kimi qiymətləndirilir. Bu tədbirlərin həyata keçirilməsi, eyni zamanda, iqtisadiyyatın aparıcı sahələrində struktur İslahatlarının sürətləndirilməsi ilə müsaət olunacaqdır ki, bu da ümumi iqtisadi artımın əsas şərtidir. Aparılan struktur İslahatları yüksək əməklərin artırılması və vergiçiqəmə bazasının genişləndirilməsi ilə yanaşı, budeca gəlirlərinin artırılması, budeca xərclərinin şəffaflığının və idarə olunmasının səmərəliliyinin yüksəldilməsi, xəzina öhdəliklərinin tam yerinə yerləndirməsi hesabına budeca təşkilatları tərəfindən yeni borcların yaranmasına yol verilməməsi ilə nəticələnir.

Milli iqtisadiyyatın sabit inkişafını təmin edən budeca, maliyyə siyasetinin möqsədini ifadə edən və hər il tarazlaşdırılan maliyyə sənədidir. Bu problemi bir qədər dərindən və hərtərəfi nəzərdən keçirdikdə aydın olur ki, belə budeca dövlətin fiskal siyasetinin səmərəliliyini ya tamamilə aradan qaldırır, yaxud da aşağı salır. Bu siyasetə əlaqədar konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, budeca hər il yox, iqtisadi tsiklin gedidində tarazlaşdırılmalıdır. Bu konsepsiyanın mənətiqi cəhətdən əsaslandırılması olduqca sadədir. Adətən, istehsalın azalmasının qarşısını almaq üçün dövlət, vergiləri azaldır

və dövlət xərclərini artırır, yəni şüurlu suradə müvəqqəti olaraq budeca kasirinin artmasına şərait yaratır. İstehsalda yüksəliş nəil olunduqda vergilər artırılır, dövlət xərcləri isə ixtisar olur. Budecədə əmələ gələn müsbət qəliyədən, istehsal azaldığı dövrde meydana çıxan kasirin «örtülməsi» üçün istifadə edilir.

Beləliklə, dövlət, bu cür siyaset yeritməkla, iqtisadi tsiklin müxtəlif mərhələlərində budecəni tarazlaşdırır. Bu konsepsiyan reallaşdırıldıqda meydana çıxan başlıca problem ondan ibarətdir ki, iqtisadi tsikldə azalma və yüksəliş dövrləri müddətlərinə görə eyni olmurlar. İstehsalın uzunmüddəti azalma meyli qısamüddəti yüksəliş dövrü ilə əvəz oluna bilər, yəni istehsal azaldığı dövrde əmələ gələn budeca kasiri və dövlət borec yüksəliş dövründə əldə edilən, çox da böyük olmayan müsbət qəliyələr tətviq olunur. Bu isə o deməkdir ki, budecədən vaxtaşısı kasir əmələ gəlsə bilər. Hər hansı bir dövlətin iqtisadi tənzimləmə metodlarından biri də onun yeridiyi pul-kredit siyasetidir. Bu siyasetin iqtisadiyyatın kasirinin aydınlaşdırılmasına iki yanaşma metodu diqqəti daha çox cəlb edir.

Bunlardan biri - modernlaşdırılmış «Keyns nəzəriyyəsi», digəri isə «monetarizm»dir. Keynsçılardan pul-kredit siyasetinin faiz dörcələrindən, monetaristlər isə pul üzrə təklifdən ibarət olduğunu deyirlər. Keynsçılardan fikrinə görə, pul üzrə təklifiñ dəyişməsinə səbəbi faiz dörcələrinin dəyişməsidir. Bu isə, öz növbəsində, investisiyaya olan tələbin dəyişməsinə gətirib çıxarıır.

XX əsrin 70-ci illərində Keyns məktəbində böhran başlayır və bunun nəticəsində, iqtisadi nəzəriyyədə «neoklassik» istiqamət, o cümlədən onun müasir forması olan «monetarizm» təlükünlə qazanır. «Monetarizm» nəzəriyyəsinə görə, bazar iqtisadiyyatı daxilin sabit sistemdir. Burada manfi həllər ona görə baş verir ki, dövlət iqtisadiyyata lizumsuz müdaxilə edir. Məhz bu səbabdan də bu müdaxilə minimuma endirilməlidir.

Monetarizmin tanınmış nümayəndəsi M. Fridman monetar siyasetində tarazlaşdırılmış «pul qaydaları» ideyasını irəli sürmüştür. Bunun mahiyyəti ondan ibarətdir ki, dövlət tədavüldə olan pul kütłəsinin daim artmasına müdafiə etməlidir. Onun fikrinə görə, tədavüldə olan pul kütłəsinin artımına ciddi nəzarət olunmalıdır. Pul kütłəsi həddən çox artıqlı inflasiya baş verir, az olduqda isə ümummilli məhsulun artım sürəti aşağı düşür. M. Fridmanın «pul qaydaları» keçən əsrin 70-ci illərinin axırlarında ABŞ və Böyük Britaniyahanı pul siyasetinin əsasını təşkil etmişdir.

Pul-kredit siyasetini müasir modelləri də mövcuddur. Onlar «keynsçılık» və «monetarizm»in ən səmərəli ünsürlərinin birləşmiş variantıdır. Başqa sözə, hər nəzəriyyədə ən səmərəli ənənələr seçilmiş və onlardan istifadə edilmişdir. Hazırda uzunmüddəti dövrde pul-kredit siyasetində monetar yanaşmalar üstünlük təşkil edir. Bununla birləşən dövlət ən çəvik iqtisadi manevrətmədə faiz dörcələrinin, bilavasitə təsirindən, istifadə olunmasından imtina etmir, əksinə, ondan hərtərəfi yararlanır.

Respublikanın bütçə sistemi bütün bütçələrin vahidliyi və müstəqiliyi principləri üzərində qurulmuşdur. Bütün bütçələr sərbəstdir və onların hər biri müyyən vəzifə və funksiyarı yerinə yetirir. Hazırda respublikamız məsələ bir dövlət olmaqla özüni sərbəst bütçə hüququna malikdir. «Bütçə hüququ» məslümən Dövlət bütçəsi və onun ayrı-ayrı halqalarının tərtibi, müzakirəsi, təsdiqi və icrası, eləcə də bütçənin yerinə yetirilməsinə dair hesabatların tərtibi və təsdiqi qaydaları üzrə mərkəzi və yerli dövlət hakimiyyətinə organlarının fəaliyyətini nizamlayan hüquqi normaların məcmusu başa düşürür.

Dövlət bütçəsinin bölgüsündürün və nəzarət funksiyaları bir-birilə sıx əlaqədardır. Hər hansı bölgü nəzarətsiz həyata keçirilmir, yəni pul vasitələri ayrı-ayrı sahələrə yönəldildikdən sonra, onun öz təyinatına uyğun qanadla xərcəlməsinə ciddi nəzarət edilir. Bu funksiyalar Dövlət bütçəsinin məhiyyətini özündə əks etdirir və iqtisadiyyatın bütün sahələri ilə sıx sıralda bağlıdır. Bu funksiyalar əsas etibarla bölgü və nəzarət funksiyası kimi qəbul olunur. Bütün burlar birləşkə Dövlət bütçəsi mexanizmini təşkil edir. Dövlət bütçə mexanizmi ilə özünün sosial-iqtisadi məsələlərini həll edir, maddi istehsal və qeyri-istehsal sferasının inkişaf etdirilməsində əsas rol oynayır.

Azərbaycan Respublikasının Qanunvericilik sistemində ən yüksək hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyasında bütçə sisteminin əsas tərkib hissələrindən biri olan, Dövlət bütçəsinin hüquqi əsasları barədə bir sıra müddəalar öz əksini tapmışdır.

Konstitusiyanın 109.2 və 119-cu maddələrinə əsasən – «Azərbaycan Respublikasının Nazirlər Kabinetini Dövlət bütçəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir, Azərbaycan Respublikasının Prezidenti isə hamın layihəni Milli Məclisin təsdiqinə verir». Konstitusiyanın 95-ci maddəsinin 5-ci bəndinin tələblərinə əsasən – «Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Dövlət bütçəsinin təsdiq edilməsi və onun icrasına nəzarət məsələlərinin həlli Azərbaycan Respublikası Milli Məclisinin salahiyyətinə daxildir».

«Bütçə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun qəbulu, əlkənnin sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayan, dövlətin iqtisadiyyata təsir alətlərindən olan Dövlət bütçəsinin tərtibi prosesinin əsaslarını müyyənləşdirmişdir.

«Bütçə sistemi haqqında» Azərbaycan Respublikasının Qanununda icmal bütçə anlayışı özündə – Dövlət bütçəsinin, Naxçıvan Muxtar Respublikasının bütçəsinin, bütçə təşkilatlarının bütçədənəkənər əməliyyatlarının, bütçədənəkənər dövlət fondlarının gəlir və xərclərinin funksional və iqtisadi təsnifatı uyğun paraqraflar şəviyyəsində icmalini əks etdirir. İcmal bütçə gəstəricilərinin növbəti bütçə ilə üçün Dövlət bütçəsi haqqında Qanunda təsdiq olunması müümət əhəmiyyət kəsb edir. Belə ki, əvvəllər Dövlət bütçəsi yalnız dövlət sektorunun əməliyyatlarının bir hissəsini özündə birləş-

dirirdi. İcmal bütçədə dövlətin demək olar ki, bütün maliyyə resursları öz əksini tapır. Bu Qanunun mühüm cəhətlərindən biri da - Dövlət bütçəsinin maliyyələşən təşkilatların bütçədənəkənər əməliyyatlarının Dövlət bütçəsinin tərkibinə daxil edilməsi olmuşdur.

Azərbaycan Respublikası Dövlət bütçəsinin məqsədi - əlkənnin iqtisadi, sosial və digər strateji proqramlarının və problemlərinin həlli, dövlətin funkisiyalının həyata keçirilməsi üçün qanunvericiliklə müyyəyan edilmiş qaydada maliyyə vəsaitinin toplanmasını və istifadəsinin təmin etməkdən ibarətdir.

Bütçə galırlarını təmin edən orqanların təqdim etdikləri bütçə layihələrinə keçən ilədə edilmiş və cari ilə gözlənilən bütçə galırlarının məbləği, hesablanmış bütçə galırlarının keçən ilə faktiki və cari ilə gözlənilən məbləğləri, bütçə galırlarının keçən ilə faktiki və cari ilə sonuna gözlənilən qəliyi, növbəti il üçün təskil olunan bütçə galırlarının həcmi, ödənilməli olan vergi və ödənişlərin məbləği, bütçə-vergi siyasetində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər, sonrakı üç il üçün galırların qiymətləndirilməsi, digər zəruri göstəricilərə əlavə olunmalıdır.

Bütçə-vergi siyasetində nəzərdə tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair göstəricilər Azərbaycan Respublikasının Məliyyə Nazirliyinin hazırladığı bütçə göstəricilərinin tərtiblərinə dair təlimat məktubuna müvafiq olaraq tərtib olunur və təqdim edilmiş hesablamalarda bütçə-vergi siyasetində nəzərdə tutulmuş tədbirlərin bütçə galırlarına təsiri (tədbirin həyata keçirilməsində mütəqə ifadədə yaranan dayışıklık və onun bütçə galirlərində xüsusi çəkisi), bütçə-vergi siyasetində tutulmuş tədbirlərin qiymətləndirilməsinə dair hesablamalarla bağlı məlumatlar daxil edilməlidir.

Dövlət bütçəsinin əsasının məbləği Dövlət bütçəsi haqqında Qanuna müyyən edilir və məbləğ dövlət borcu, kredit və digər mənbələr hesabına bağlanılır.

Dövlət bütçəsi müyyən dövr üçün tərtib edilir və müddətin bir qaydala ələqəli bir il təxirəvə məmənudur. Həmin ilə diniyəmətin bütün əlkənlərində maliyyə ili deyilir. Maliyyə ili təqvim ili demək deyildir, lakin təqvim ilinə uyğunlaşdırılmış çox asanlılıq mümkündür. Diniyədə qəbul olunmuş iləmət ənənə ondan ibarətdir ki, yenİ bütçə təqvim ilinə bitməsinə ən azı iki ay qalmış təsdiq olunur və yeni maliyyə ili başlayır.

Dövlət bütçəsində dövlət xərcləri və gəlirlərinin qarşılıq gələn bir il üçün nəzərdə tutulur. Maliyyə ilinin sonunda bütçəni idarə edənlər və həyata keçirənlər dövlət xərclərinin və gəlirlərinin ölçülərinin və məmənələrinin proqnozlaşdırılan şəkildə icra olunub-olunmadığı hərədə hesabat verirlər. Maliyyə ili başlangıçından əvvəl yeni maliyyə ilinin gəlir və xərcləri proqnozlaşdırılır. Bu proqnozlar əsasında da növbəti ilin bütçəsi tərtib olunaraq təsdiqə verilir.

Bazar iqtisadiyyatı şəraitində Dövlət hələmsində qarşılık gələn bir il müddətində hansı xidmət proqramlarının reallaşdırılacağı, bu proqramların

maliyyə təminatının məbləği və hansı bölmələr tərəfindən maliyyələşdiriləcəyi nüvələrdən müəyyən edilir və məhdudlaşdırılır. Bütün bunnar töhfə olunarkan budeçə layihəsində öz əksini tapır və təsdiq olunaraq icraya verilir.

Budeçə layihəsi təsdiq olunarkən qanunvericili organın müəyyən edilmiş dövlət xidmət programlarını həyata keçirmək üçün budeçəni icra edən orqanın verdii səlahiyyəti təxsisatın məbləği çörçivəsində olur. Yəni budeçəni idarə edənlər hər bir xidmət üçün müəyyən olunmuş məbləğdə pul xərcləməlidirlər. İcra orqanı qanunda ona verilmis bi səlahiyyəti aşa bilməz və ya dəyişdirə bilməz. Təxsisatlar (ayrılmış məbləğ) müəyyən bir dövlət programına xərclənə biləcək an yüksək hədlər daxilində hesablanır və icra orqanına həvalə edilir. Belə bir sistematiq idarəciliyin izahatlarının nəticəsi ondan ötürüdür ki, qanuna qabaqcədan icazə verilməkdə müəyyən bir sahə üçün fəstisna halları nəzərə almışsaq müəyyən olunmuş məbləğdən artıq vəsait xərclənməsi və ya müəyyən olunmuş məbləğin miqdərinin dəyişdirilməsi yoxdur. Dövlət budeçsinin budeçə qanunu qəbul olunmadan və dövlətin səlahiyyətli nümayəndələri tərəfindən səlahiyyət verilmədən heç bir dövlət xərəc həyata keçirmək və gəlir toplamaq (vergi qanuları qəbul olunmuş olsa belə) mümkün olmadığı kimi, budeç qəbul olunduğu zaman belə verilmiş səlahiyyətlərə və təxsisatlarda davamlılık edilməsi də yalnız qanunvericili organın səlahiyyətlərinə daxildir.

Həl-hazırda Dövlət budeçsinin gölərləri üzrə şəffaflığın artırılması təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Dövlət budeçsi dövləti maliyyəsinin, demək olar ki, 60-70%-ni özündə birləşdirir.

Budeçə Qanunvericiliyinə müvafiq olaraq budeç-vergi sisteminə daxil olan bütün budeçə növləri sabit və ardıcıl daxil olan gəlir mənbəyinə malik olmalıdır. Ona görə Dövlət budeçsinə daxil olan gölərlər qanunvericilik əsasında budeç halqları arasında bölüşürülür. Bu məqsədə budeçə halqları zaruri gəlir mənbəyi ilə təmin edilməklə, hər bir regionun sosial-iqtisadi inkişaf üçün lazımi məbləğdə maliyyə vəsaiti müəyyənəldirilir.

Qeyd etmək lazımdır ki, budeçə təsnifatında dünya təcrübəsində istifadə olunan Milli Hesablar Sistemindən, Beynəlxalq Maliyyə Statistikasının metodologiyasından, ayrı-ayrı dövlətlərdə tətbiq olunan təsnifatlardan istifadə edilməklə formallaşması, təsnifatın beynəlxalq standartlara cavab verməklə, budeçə göstəricilərinin, onun gəlir və xərclərinin uçutunun və iqtisadi istiqamətlərinin daha da aşkar və şəffaf həyata keçirilməsinə, budeçənən maliyyələşən və ya əlaqəsi olan dövlət və qeyri-dövlət organlarının funksiya və vəzifələrinin yerinə yetirilməsi üçün ayrılan vəsaitlərin istiqamətlərinin dəha konkretləşdirilməsinə imkan verə bilər.

Budeçə gölərləri iqtisadi fəaliyyətin an vacib sahalarından biridir və dövlət gölərlərinin 80%-ə qədərini vergilər təşkil edir. Vergilərin iqtisadiyyatda rolunu dövlət xərclərinin rolu ilə eyni şəkildə izah etmək mümkündür və

onun gölərlərin bölgüsündə və məsəllələrə göstərdiyi təsirlər daha böyükdir. Vergilər istehsala stimullaşdırıcı təsir göstərdiyi kimi, investisiyaların təsviq edilməsinə da təkan verən amillərindən.

Adətən, vergilərin investisiyalara təsiri, biznes sahəsindəki etibarlılığın zoifləməsindən və ya güclənməsindən özünü göstərir. Eyni zamanda vergilər investisiya qoyulduğunda istifadə olunan yığımların bölgüsündə dəyişərək investisiya həcmində təsir edir. Vergi faizinin artması investisiyaya azaldıcı təsir göstərdiyi haldə, vergilərin aşağı salınması investisiyaları artırır bilər.

Vergilər istehsəl məsərlərini azaltmaqla və ya artırmaqla istehsəlin ümumi həcmindən də çox böyük təsir göstərə bilər. İstehsəlçilər satın aldıqları mallara alıcı dayar vergisi ödəyirlər. Bu vergilər istehsəl maliyyəsinə və istehsəl qiymətlərinə böyük təsir göstərir. Ona görə də istehsəlçilər satın aldıqları mallar və xidmətlərdən tutulan vergilərin müəyyən dövrlərdə artırılması və ya azaldılması istehsəl maliyyəsinə və istehsəl qiymətinə da təsir edir. Nəzərə almaq lazımdır ki, biznesin müxtəlif sahaları üzrə vergilər fərqli dərəcələrdə tətbiq olunmaqla qeyri-hərəkət şəkildə bölüşürülür, həzi sahalarда vergi yükü ağır, bəzilərində isə yüngül və ya nisbatan azdır.

Iqtisadiyyatda stimullaşdırma siyasetinin tərkib hissəsi olmaqla həzi sahalarda vergi yükü azaldılır, həzi sahalarda isə artırılır bilər. Burada da nisbatan məqsəd maliyyə mənbələrinin istifadəsinə dayanırdırmak və onun hərəkətinin sürətləndirilməkdan ibarətdir. «Qeyd etmək lazımdır ki, makroiqtisadi səviyyədə müəyyənləşdirilən vergi yükü haqqı mənzərəni bir qədər təhrif olunmuş şəkildə təsvir edir. Belə ki, ölkədə vergi tədiyyəçilərinin ümidiyi vergilərin ümumadxili məhsula nisbəti kimi hesablanması vergi yükü tədiyyəçilərin fərqli xüsusiyətlərini, məsələn, onların gölərlərinin əldə edilməsi ilə əlaqədar istehsəl və tədavüllə xərclərinin strukturunu, istehsəlin, elm və fond tutumunun fərqli olmasına, rentabilitək səviyyəsini və s. kimi vacib amilləri nəzərə almır».

«Vergidən yayınmanın an çox rast gəlinən formalı nağd pul dövriyyəsində sferasında əməliyyatlar və uçotdanın pul gölərlərinin yayılması («gizlə» nağd pul), uçotdanın məhsul istehsəli və satışı, həmçinin «vergilərin optimallaşdırılması» əsulları ilə faktiki olaraq legalləşdirilmiş xərclərin sıfırlanmasıdır. Bir qayda olaraq, vergilərdən yayılma və iqtisadi cənayətkarlıq sıx qarşılıqlı əlaqəyə malikdir».

Iqtisadiyyata dövlət təsiri haqqında danışdıraq, ilk növbədə, iki müxtəlif əsullu nəzərə almış lazımdır: avtoritar və dövləti əsul. Avtoritar təsir dövlətin özünün həkim səlahiyyətlərinə həyata keçirdiyi hallarla ilə bağlı bürbətə məcburiyyət təsiridir. Dövləti təsir isə cəmiyyətin azad üzvürlərinin, dövlətə görəkli istiqamətə yönəldiləndədir. Bir qayda olaraq, iqtisadiyyatın dövlətin dövləti təsirinə dəha çox üstünlük verilir. Çünkü bu əsul dəha səmərəli nəticələr verə bilir.

Dələyi təsir dövlətin iqtisadiyyata həm avtoritar, həm də dələyi müdaxiləsinin alıcı ola bilər. Avtoritar müdaxilə dələyi müdaxilədən dəha samarətsizdir, çünki hər hansı bir fəaliyyətə məcbur edilən şəxslər öz istəyi ilə fəaliyyət göstərən və şəxsi mənafelərə tələb olanlardan fərqli olaraq, icraçılığı az meyullülərlər. Buna görə də dövlətin vergi sisteminin avtoritar təsiri, xüsusilə ayrı-ayrı vergilərin dərəcələrinin qaldırılması və yaxud yeni vergilərin tətbiq edilməsi, ilk növbədə, təkər dövlətə fayda verir, əslində isə müssisələrin maliyyə vəziyyətini sarsıdır və deməli, son nəticədə, dövləti xəzinəsinə potensial əldənlərin möbləğinə əzalmasına gətirib çıxarıb.

Yetkin vergi sisteminin hər hansı bir müdaxilənin mümkün nəticələrini qiymətləndirmək çox çətindir. Bunun üçün coxəməlli iqtisadi təhlil aparatından istifadə etmək olar, lakin bu və ya digər amillin şəhəmiyyətinin qiymətləndirilməsində buraxılan hər hansı bir sahə tədqiqat nəticələrinin yanlış izahna gətirib çıxarıb. Buraya təsribədə bütün, o cümlədən də an şəhəmiyyətli amilləri nəzər almaq imkənim heç də həmişə olmudığını əlavə etsək, bu və ya digər verginin tətbiqi və dərəcələrinin dəyişdirilməsi proqnozunun düzgünliyi sifirə endirilə bilər.

Fərqli edək ki, zinət əyalələrinə tətbiq edilən verginin yükünü, onları alan varlı şəxslər çəkəcəklər, lakin bu haldə, inkişaf etmiş ölkələrin zərgərlik istehsalının rəqabəti ilə əlaqədar olaraq istehsalçı qiymətlərin mövcud səviyyəsini saxlamağıdan ötrü də işçilərin əmək haqlarının azaltılmasına çatışacaqlar. Bəzəliklə, hökumət təsirinin iqtisadi nəticələri düzgün qiymətləndirilmədikdə hökumətin apardığı iqtisadi siyasetin qiymətləndirilməsinə mənfi təsir edən yeni amillər də qüvvəyə minə bilər.

Lakin yalnız pul vəzaihlərinin artırılmış emissiyası bütənə kəsirini şəhəmiyyətli dərəcədə azaltmaq qədir deyil və onda hökumət çox vaxt vergi dərəcələrinin və yığınlan vergilərin sayıının artırılması ilə möhdudlaşan vergi sisteminin islahatına başlayır. MDB ölkələrinin bəzi hökumətləri inflasiyanın əksinə sıçrayışından sonra, məhz belə hərəkət etdilər, lakin onlar bu cür addimlarmız ölkənin iqtisadi vəziyyətini daha da sarsutması haqqında düşünmürəkkələr. Dünya təsribəsində isə buna aid misallar çoxdur. Məsələn, Fransada Hıncı İlənya mühərrihsindən sonra vergilər dəha çox dövlət xərclərimi maliyyələşdirməkdən ötrü deyil, artıq olan aliciliq qəbuluyaqını sixşdırmaq məqsədi ilə tətbiq olunurdu. AFR-də 1966-ci iddə iqtisadiyyatı təhlükə altına alan inflasiya ilə mübarizə üçün vergilərin artırılması həvata keçirildi, bu isə hökumətin tamamilə nüfuzdan düşməsi ilə nəticələndi.

Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, vergilər ölkə iqtisadiyyatının maliyyə tənzimlənməsinin on səmərəli mexanizmlərindən biri olmaqla, onun ölkənin iqtisadi inkişafına təsiri aşağıdakı yollarla mümkündür:

- dövlət tənzimlənməsi üçün tələb olunan vəzaihlərin topllanması;
- hökumətlərin vergi sisteminin əmək tənzimlənməsi vəsiti ilə xalq təsərrüfatı kompleksinin bütün sahələrinin inkişafına təsir göstərməsi.

Dövlətin iqtisadi siyasetinin alıcı kimi vergilər cəmiyyətdə bazar məməsibətlərinin inkişaf etməsi ilə və yanısı, müxtəlif ictimai gruppular galiblərinin, qismən horabərəldədirilməsi istiqamətinə, getdiyek daha çox şəhəmiyyət kəsh etməyə başlayır. Qədər etmək lazımdır ki, təkər fiskal üssüllərə yigində pul vəzaihlərinə həcmi deyil, həm də vergi sistemünün quruluşu da getdiyək dəyiş.

Əgər XX əsrin əvvəllərində vergi daxiləlmərinin əsas hissəsi (70-80%) dələyi vergilər təşkil edirdi, bazar təsərrüfatının inkişaf artlığının nəticəsində xeyli dəyişdirmişdir. Yəni birləşə vergilərdən daxiləlmələr nəzərdən çarpanaq dərəcədə artımaq yoxlamışdır.

«Müxtəlif ölkələrin vergi sistemlərinin əsaslılığı göstərməsinin təhlili bəlo bir nəticəyə gəlməyə imkan verir ki, səmərəli mali vergi sistemlərinin qurulması variantları özünü müxtəlif ölkələrdə mövcud olan və yerli vergilərin ayrı-ayrı növlərinin formalşaması və əsaslılığını spesifikasiyasında göstərən maliyyə münasibətlərinin konkret iqtisadi bazar xüsusiyyətləri ilə bəlavasına əlaqədardır».

Beynəlxalq təcrübədə inkişaf səviyyələrinə uyğun olaraq hüquqi şəxslərin manfiətdən və galiblərinin ayrı-ayrı növlərdən gələn vergi galibləri müxtəlif paylara malikdir. Təcrübə göstərir ki, investisiya qoyuluşlarının artırılması və genişləndirilməsi galibəcək mənşət vergisinin artırmasının ilkin şartlarından biri sayıla bilər. Hal-hazırda respublikamızda bu verginin dərəcəsi 22 faiz, Yunanistanda 35 faiz, ABŞ-də 35 faiz, Avstraliyada 34 faiz, Almaniyada 34 faiz, İngiltərbədə 30 faiz, İtaliyada 33 faizdir.

«Vergi Məcəlləsindən nəzərdə tutulduğum kimi, respublikamızda müəfaat vergisi ölkə daxilində əsaslılığı göstərən bütün hüquqi şəxslərin əldə etdikləri manfiətə tətbiq edilən vergidir.

Bütən galiblərinin formalşamasında xüsusi yer tutan vergi növlərindən biri də fiziki şəxslərdən galir vergisidir. Bu vergi növü vergi sisteminədəki payına görə şəhəmiyyətli yer tutur. Əksər ölkələrdə bu vergi növü Hövzə bütəcəsinə daxil olan galiblərin təqribən 25-30 faizini, respublikamızda isə 15-17 faizini təşkil edir. Fiziki şəxslərin galiblərinin həcmindən asılı olaraq, respublikamızda bu vergi növü 14 və 35 dərəcə ilə, ABŞ-də 35 faiz, Avstriyada 50 faizlə tətbiq olunur.

Bu vergi dərəcələri, cəmi zamanda fiziki şəxslərin illik mənşəti galibləri üzrə də tətbiq olunur. Azərbaycan Respublikasında alyaq galir tətbiq edilən vergi dərəcələri ayrıca bir maddə şəklinde müəyyən olunur və galir vergisi hər bir fərdin ayrılığı qazandığı galirin nüzəti müəyyən edilir. Galir vergisi ödəyiciləri respublika ərazisində istər dəmən yayayı verir, istərsə də olmayan Azərbaycan Respublikası vətəndaşları, xərici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər hesab olunurlar.

Fiziki şəxslərdən galir vergisinin alyekti əsas vətənələş respublika ərazisində şəxsi galir formasında qazanılan mənşəhaqdır. Bütən iqtisadiyyati əsaslılığında Dövlət bütəcəsində çox mühüm yer tutan fiziki şəxslərdən galir

vergisinden daxilolmaların tam həcmədə tutulması və onun artırılması vergi organları qarşısında duran ən vacib vəzifələrdən biridir.

Vergi siyasetinin ən mühüm istiqamətlərindən biri kimi əlavə dəyər vergisinin iqtisadi tənzimləmədə əhəmiyyəti dəmirəldir. Əlavə dəyər vergisi - malların, işlərin, xidmətlərin istehsalı prosesində yaranan və onlar satıldıqca dəyər artımının bir hissəsinin vergi şəklində büdcəyə alınmasıdır. Əlavə dəyər vergisi satış zamanı reallaşdırılan məhsulun dəyərindən tutulur. Bu verginin faiz dərəcəsi və hesablanması, vergitutma obyektləri hər bir ölkə üzrə müxtəlif cür müəyyən olunur.

ƏDV kimi aksızlar da dolayı vergilər olmaqla, dövlətin budeca siyasetinin ən mühüm alətlərindən biridir. Dövlət bir çox hallarda öz iqtisadi maraqlarını bu vergi vasitəsi ilə ifadə etməyə çalışır. Bəzi məhsulların kütləvi istehsalının qarşısının alınması, yaxud azaldılması və ya əksinə, bəzi məhsulların istehsalının artırılması budeca siyasetinin əsas istiqamətlərindən biri hesab edilir. Ölkə daxilində milli istehsalın qorunması və qiymətlərin sabit saxlanılmasında aksızların böyük rolü vardır. İqtisadi inkişaf səviyyəsindən asılı olmayaq, verginin bu növü, demək olar ki, əksər ölkələrdə tətbiq olunur. Bu vergi üzrə daxilolmalar budeca galirlərinin 15 – 20 faizini və bəzən daha çox hissəsini əhatə edir. Aksız dərəcələri hər bir ölkə üzrə fərqli olaraq, hər bir məhsul növü üzrə müxtəlif dərəcələrlə müəyyən edilir və toplanırlar. Respublikamızda aksız tətbiq edilən kütləvi istehlak malları - spirtli içkilər, siqarə, benzin hesab edilir. Bu vergi faizi ləri məhsul və xidmətin qiymatına daxil olur.

Təbii ki, vergi ağırlığının artım həddini kamιyyətə müəyyən etmək elə də asan deyildir. Bəzi ölkələrin əhalisi galirlərin 50%-nın vergiya çəlb olummasına adı bir şey kimi qəbul edir, digərlərində isə (ABŞ-da olduğu kimi) galirlərin 30%-nın belə yenidən bələdşürüləməsi geniş etiraza səbəb olmuşdu, bu etiraz («Vergi üşüny» adı almışdır). Bu, mühafizəkar ideyaların genişlənməsinə və 80-ci illərdə R.Reyqanın mühafizəkar islahatlarının yaranmasına səbəb oldu. Məhz bunu nəzərə alaraq, ingilis iqtisadçısı R.Kleyen milli galirlərin yenidən bələdşürülən hissəsini iqtisadi amillərlə deyil, daha çox siyasi amillərlə izah edirdi. Onun fikrine, «Əslində xərclərin müəyyən səviyyəsini, yəni vergilərin də müəyyən səviyyəsini mümkin edə bilən siyasi sistemdən söhbət gedə bilar. Əgər güclü fəhərə harəkatı dövlət qorarlarının qəbul edilməsi prosesinə təsir göstərərsə, o zaman hökumət dövlət xərclərinin İngiltərə ilə müqayisədə, daha yüksək səviyyəsini təmin edə bilər, məsələn, İsveç və Avstriyada olduğu kimi».

XX əsrin 80-ci illərində «Təklif iqtisadiyyatı» nəzəriyyəsi geniş yayılmışdır. Bu nəzəriyyənin ən görkəmlisi nümayəndəsi məşhur «vergi əyrisin» təsvir və şərh etmiş A.Laffer idi. «Təklif iqtisadiyyatı» nəzəriyyəsinin osasını dövlət xərclərinin azaldılması, vergilərin və dövriyyədəki pul kütləsinin azaldılması, strateji planlaşmanın aparıcı rolundan imtina edilməsi təşkil

edirdi. Bu nəzəriyyəyə görə, təklif tələbi qabaqlanmalıdır. Təklifin stimullaşdırılması üçün isə vergilər azaldılmalıdır. Laffer ayrisində malum olur ki, vergi ağırlığının artırılması yığma, investisiyalara, əmək möhsuldarlığına manfi təsir göstərir. Vergilərin yüksəldilməsi investisiyaların, əsasən vergi qoymadan kənar sahalarə yönəldilməsinə səbəb olur. Vergilər yığımı azaldır, bu isə investisiya faallığına manfi təsir göstərir.

Bu nəzəriyyə vergilər yəşəsi, dövlət xərclərinin azaldılmasına da geniş yer verir. Qeyd olunur ki, dövlət xərclərinin genişləndirilməsi inflasiya və vergilərin yüksəldilməsinə səbəb olur, bu da öz növbəsində budeca kasırının artmasına, dövlət borclarının çıxalmasına, yığımın azalmasına gotirib çıxarır. Bu, o deməkdir ki, dövlət xərclərinin azalması inflasiyanın zəiflədirilməsinə və vergilərin azaldılmasına imkan verir. Vergi islahatları vergi dərəcələrinin azaldılmasını, vergi güzəştərinin artırılmasını, vergi qoymada disproporsiyaların aradan götürülməsini, sürətli amortizasiyanın yeni sistemini tətbiqini, investisiyalar üçün vergi güzəştli kreditlərin verilmə şartlarının genişləndirilməsini, elmi-texniki tərəqqinin stimullaşdırılmasında yeni güzəştərin tətbiq olunmasını nəzərdə tutur.

Yuxarıda deyilənlərdən belə bir qənəata gəlmək olar ki, iqtisadi inkişafın təsir güclü dövlətin maliyyə siyaseti də daxil olmaqla, tətbiq olunma mexanizmindən və dövləti galirlərinin formalşurma xüsusiyyətlərindən tam astılır.

Qeyd etmək lazımdır ki, budeca hər bir ölkədə iqtisadiyyatın mühüm tənzimləyicisi kimi çıxış etdiyindən, makroiqtisadi tənzimlənmənin ən mühüm elementlərindən biri sayılır. İqtisadiyyatın inkişaf etməsində, istehsalın stimullaşdırılmasında və həmcinin cəmiyyətin sosial inkişafında Dövlət budecasının böyük kəmiyyət, həmə ki keyfiyyət baxımından əhəmiyyəti vardır. Kəmiyyət təsiri dedikdə, hənsi istiqamətə nə qədr vəsait yənəldiləməsi başa düşür. Keyfiyyət təsiri isə iki cür, yəni bir tərəfdən, vergilərin düzgün qurulması və vəsaitlərin səmərəli xərclənməsi, digər tərəfdən budeca vəsaitləsə nəzarət kimi təhlil edilir. Təbii ki, bunların hər ikisi birlikdə iqtisadiyyata keyfiyyətə təsir göstərir.

Qeyd etmək lazımdır ki, iqtisadi və sosial həyata müdaxilə məqsədi ilə iqtisadi fəaliyyətlərin istiqamətlərini dəyişdirmək və möhkəməndirmək baxımından, müasir bazar iqtisadiyyatına keçid dövründə Dövlət budecasının galirlərinin ölkə iqtisadiyyatına təsiri böyükdür. Dövlətin iqtisadi və sosial sahələrə müdaxiləsi hər zaman istər inzibati amirlik, istərsə də bazar münasibətləri şəraitində zərurətə çevirilir.

Ümumi Daxili Məhsul (mln. man.)

Cədvəl 1

İllər	Cəmi	Adambəşinə /manat/
2000	4718,1	595,1
2001	5315,6	665,2
2002	6062,5	752,9
2003	7146,5	880,8
2004	8530,2	1042,0
2005	12522,5	1513,9
2006	18746,2	2241,1
2007	26815,1	3168,5
2008	38005,7	4439,7

Mənbə: AR DSK-nin məlumatları

Cədvəl məlumatlarından görünür ki, Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri, xüsusən, ÜDM-in artımı 2003-cü ildən başlayaraq sürətlə artmaqdadır. Əgər 1998-2003-cü illərdə ÜDM-in artım sürtü orta hesabla 10% idısa - 2005-ci ildə 26,4%; 2006-ci ildə 34,5%; 2007-ci ildə isə 24,0%-ə bərabər olmuşdur. 2007-ci ildə respublikamızda əhalinin pul gölərləri 40,3%, orta aylıq əməkhaqqı isə 44,8% artaraq 215,8 manata, orta aylıq pensiya isə 51,9% artaraq 62,9 manata çatmışdır. Son illərdə 600 mindən çox damı yeni iş yeri açılmışdır ki, bunların da əsas hissəsi qeyri-neft sektorunun inkişafı hesabına regionların payına düşür. Respublikamız üzrə yoxsulluğuň soviyyəsi daha sərfətən aşağı enməkdədir.

Öldə edilən bu böyük nailiyatlılar, makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf baxımından Azərbaycan dünyada analoqu olmayan bir dövlətə çevrilmişdir ki, bu da uğurla davam etdirilən iqtisadi siyasetin və bu siyasetin tərkib hissəsi olan büdcə-vergi siyasetinin nəticəsi kimi qiymətləndirilə bilər.

8.2. Büdcə gölərlərinin formalşması xüsusiyyətləri və onun qiymətləndirilməsi

Azərbaycan Respublikasının ərazisində qanunvericiliklə müəyyən olunmuş tədiyyələr üzrə daxilolmaların Dövlət büdcəsi və digər büdcələr arasında bölgüsü regionların inkişaf proqramları nəzərə alınmaqla, hər il qəbul olunan dövlət büdcəsi haqqında Qanunla tənzimlənir.

Dövlət gölərləri sisteminin əsas tərkib hissəsi olan büdcə gölərləri dövlətin maliyyə cəhətiyələrini özündə cəmləşdirir. Büdcə gölərlərinin yaradılması Dövlət tədbirlərinin həyatə keçirilməsi üçün ərazi, sahə və məqsədli təyinatı üzrə formalşdırılır. Büdcə gölərləri iqtisadi əlaqələri ifadə etməklə.

bütün mülkiyyətdən olan müəssisə, təşkilatlar və əhalinin gölərləri hesabına ölkənin bütçesini formalşdırır. Bu iqtisadi əlaqələr müəssisə, təşkilat və əhalinin Dövlət bütçəsi gölərlərinə müxtəlif növ tədiyyələr ədənilməsində özünü göstərir.

Müxtəlif soviyyəli büdcələrin xərclərinin təmin olunması üçün onlar müvafiq gölərlərə malik olmalıdır. Bu məqsədə, müasir təablərlə cavab verən bütçə təsnifi bütçənin gölər və xərclərinin uçoğunu beynəlxalq standartlara uyğun həyata keçirilməsinə imkan vermelidir. Adətən, bütçə təsnifat, əsasən bütçənin ayrı-ayrı gölərlərini və xərclərini qruplaşdırırdı «Büdcə gölərlərinin təsnifatı»ndan, bütçə xərclərini bölmələr soviyyəsində birləşdirən qruplaşdırırdı «büdcə xərclərinin funksional təsnifatı»ndan, bütçə xərclərini ayrı-ayrı xərc yarımmaddələri soviyyəsində «Büdcə xərclərinin iqtisadi təsnifatı»ndan və bütçə xərclərini təşkilatlar soviyyəsində qruplaşdırırdı «Büdcə xərclərinin inizibati təsnifatı»ndan ibarətdir.

Nəzərə almaq lazımdır ki, gölərlərin mövəud təsnifatı ilə inkişaf etmiş ölkələrin gölərlərinin təsnifatı arasında uyğunluq mövcud olduğunu, ölkələrarası məlumatların müqayisəsində, həmçinin həmin məlumatların beynəlxalq maliyyə qurumlarına təqdim edilməsində bəzi anlaşılmışlıqlar yaranır. Buna görə da gölərlərin təsnifatına görə ölkəmizin iqtisadi göstəricilərinin digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilməsi üçün mövcud nöqsanlar aradan qaldırılmalıdır.

Adətən, bütçə gölərlərinin təsnifatı - vergilərdən daxilolmalar, sosial ayırmalar, qrantlar və digər gölərlərdən ibarət dörd kategoriyyaya bölünür. Mövcud təsnifatda gölərlər əsasən, spesifik xüsusiyyətlərə, o cümlədən müxtəlif vergi dərəcələri, mülkiyyət növləri, vergi organlarında qeydiyyatın alınma əsaslı və s. nəzərə alınmaqla, vergi ödəyişçiləri üzrə təsnifatlaşdırıldırdıñdan, vergi dərəcələrinə əlavə və dayışıklıklar edildildiklər, bəzək qaydaların həyatə keçirilməsinə xeyli vaxt tövbə olunur. Buna görə da, gölərlərin təsnifatında müvafiq Qanunvericilik aktlarında ola biləcək dayışıklıklar maksimum dərəcədə nəzərə alınmalıdır.

Bütün hakimiyət soviyyələri arasında səmərəli gölər və xərclərin formalşaması, habelə bütçə münasibələri sisteminin hazırlanması kecid iqtisadiyyatlı ölkələrdə işləshətlərin həvətə keçirilməsinin həlliçisi sırtlıdır.

Yerli soviyyələrdə tarazlaşdırılmış bütçə - makroiqtisadi sabitliyin təmin olunmasının başlıca əmlətidir. Bəzək hallarda bütçə tarazlığının pozulması uzun müddət arzində davam edə bilər, çünki yerli soviyyəyə keçirilməsi vergilər eyni soviyyəyə keçirilmiş xərclərdən daha aşağı sürətlə arta bilər.

Müvafiq gölərlər əldə etmək vasitəsilə dövlət və bəslidiyyət orqanları öz vəzifə və funksiyalarını yerinə yetirmək üçün iqtisadi imkan əldə etmək yanaşı, sosial-mədəni tədbirlər həyatə keçirir, iqtisadiyyatı tənzimləyir. Dövlətin sosial-iqtisadi vəzifələrinin həyatə keçirilməsinin əsasını təşkil edən

Dövlət bütçəsi iqtisadi münasibətlərin mühüm tərkib hissəsi olmaqla, maliyyə münasibətləri sistemində əhəmiyyətli rola malikdir.

Büdcə gəlirlərinin formallaşmasında vergilərdən daxil olmalarla yanaşı, vergi olmayan gəlirlər da xüsusi əhəmiyyət kasb edir. Bu gəlirlər mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, bütçə təşkilatının xüsusi vəsaitlərindən daxil olmalar, maliyyə və qeyri-maliyyə müəssisə və idarələrindən vergi olmayan daxil olmalar, qeyri-maliyyə dövlət müəssisələrindən gəlirlər, qeyri-maliyyə dövlət müəssisə və təşkilatları tərəfindən alınmış bütçə ssudaları üzərə faizlərin ödənilməsi, qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər, pul-şey lotoreyalar üzrə daxil olmalar, qeyri-maliyyə dövlət müəssisələrindən gələn digər gəlirlər, maliyyə təşkilatlarından gələn gəlirlər, Milli Bankın mənfəətdən daxil olmalar, maliyyə təşkilatları tərəfindən alınmış bütçə ssudaları üzərə faizlərin ödənilməsi, maliyyə təşkilatlarından alınan dividendlər, xarici dövlətlərdən mülkiyyətlə bağlı gəlirlər, xarici qeyri-dövlət strukturlarından mülkiyyətlə bağlı gəlirlər, daxili xüsusi sektorundan daxil olan mülkiyyətlə bağlı gəlirlər, mülkiyyətdən daxil olan sair gəlirlər, inzibati tədiyyələr, dövlət rüsumları, cərimə və sanksiyalar üzrə daxil olmalar aid edilir.

Bütçənin xüsusi gəlirlərinə qeyrivergi gəlirləri daxildir. Bunlar dövlət və ya bələdiyyə mülkiyyətində olan əmlakın satışından və ya əvəz edilməsindən gələn gəlirlər, bütçə sisteminin digər səviyyəli büdcələrdən maliyyə yardım və bütçə ssudaları kimi alınan gəlirlərdir. İstər dövlət, istərsə də bələdiyyə mülkiyyətində olan əmlakın satışından alınan vəsaitlər tam həcmində müvafiq bütçələrə köçürülür.

Bazar münasibətləri sistemində bütçə siyaseti dövlət siyasetinin ən vacib və lazımı bir ünsürtür. Büdcə siyasetində bütçə gəlirləri mənbələrinin düzgün müəyyənləşdirilməsi gəlirlərin vaxtında və tam toplanmasının vacib şartıdır.

Hal-hazırda bütçə gəlirlərinin mahiyyəti bazar münasibətlərinin tələblərinə uyğun olaraq bir qədər də dəyişmiş və bu, dünyanın əksər ölkələrində bütçənin idarə edilməsinə də təsir etmişdir. Bu dəyişikliklər, hər şeydən əvvəl, bütçə gəlirlərinin daha geniş sisteminin yaradılması ilə əlaqədardır. Çünkü hər bir dövlətin iqtisadi potensialı, onun inkişaf səviyyəsi bütçə gəlirlərinin həcmindən asılı olduğundan, struktur dəyişiklikləri, iqtisadi inkişafın marhələləri yeni-yeni gəlir mənbələrinin yaranmasına şərait yaradır, dövlət gəlirlərinin tərkibinin dəyişərək genişlənməsinə təsir göstərir. Bazar iqtisadiyyatın ölkələrində dənə çox gəlir götürən sahələrin inkişafına diqqət artması, eyni zamanda homin sahələrə böyük həcmədə sərmaya qoyulusunu stimullaşdırır. Gəlirlərin tərkibinə aşağıdakı gəlir növləri: vergilərdən daxil olmalar, dövlət sərvətlərindən istifadəyə görə borclanmadan gələn gəlirlər və xəzinənin imkanından istifadə etməklə dədə edilən gəlirlər daxildir. Bu gəlirlərdən dövlətin sərvətindən istifadəyə görə vergilər haqqı

dövlət gəlirləri, xəzinə imkanlarından istifadə etməklə dədə edilən gəlirlər isə fəvqələdə dövlət gəlirləridir. Çünkü xəzinənin buraxıldığı dövlət qiyməti kağızları və almışsın borc gələcəkdə mütləq ödənilməlidir.

Azərbaycan Respublikasının Dövlət bütçəsi ilə Naxçıvan Muxtar Respublikasının bütçəsi və yerli bütçələr arasında qarşılıqlı münasibələrin tənzimləyicisi kimi mədaxil mənbələrindən istifadə etmək, məqsədli bütçə fondları yaratmaq, maliyyə etibatlarını bələşdirmək prinsipləri əsasında qurulur.

Azərbaycan Respublikasının bütçə gəlirlərinin strukturunun təkmilləşdirilməsində müümən məqamlardan biri - orzuların sabit sosial-iqtisadi inkişafını təmin edən möqəbul vergi «yüklənməsinin» tətbiq edilməsidi. Məsələn, investisiya cəlb etmək istəyən orzular üçün vergi qeydənən ardıcılıqlı tətbiq edilməlidir:

- xidmətlərə görə birbaşa tədiyyələr;
- təbiətdən istifadəyə görə tədiyyələr;
- torpaqdan və şəhər əmlakından istifadəyə görə tədiyyələr;
- əmlak vergisi;
- satışdan vergilər;
- müəssisələrin gəlirlərindən vergilər;
- vətəndaşların gəlirlərindən vergilər.

Hər bir konkret rayon və şəhərin şəraitinə uyğunlaşdırılmış «vergi yüklenməsi» ardıcılıqlı homin arazinin malik olduğu vergi potensialından istifadənin ortimal əsulunu seçməyə imkan verir. Belə variantların seçilmesi və həyata keçirilən bütçə siyasetinin istiqamətlərinin daşıqlılaşdırılması bu işlə maşğıl olan müvafiq maliyyə qurumlarının və həkimiyət orqanlarının daima diqqət mərkəzində olmalıdır. Ölkəmizdə aparılan bütçə işlahatlarında dövlətin sosial-iqtisadi inkişafında qəbul edilən prioritetlər yanaşı, hər bir regionun (rayon və şəhərin) tarixi, töbə və iqtisadi xüsusiyyətləri, orazının coğrafi yerləşməsi (sərhəd, anklav, dağlıq və s.) nəzərdə alınmalıdır.

Büdcə münasibələrinin təsəlli - idarəetmənin ərli səviyyəsində bütçə sisteminin stabillıq şərtləri kimi görə və xərelin tarazlaşdırılmasına; inzibati bütçə sisteminin adəlatlılığı və açıqlığı şərtləri kimi orazi vahidlərinin bütçə təminatı səviyyələrinin bərabərəşəşinə; bütçə sisteminin nüticəlilik şərtləri kimi yerli həkimiyət orqanlarının gəlirlərin cəlb olunması və xərelelərə qənaət üzrə səylərinin stimullaşdırılmasına istiqamətləndirilməlidir. Bu istiqamətlərin hər biri müvafiq subsidlizdirmə (dotasiya və subvensiyalar) əsulları ilə təmin olunur.

Dünya təcrübəsində mərkəz və regionlar arasında qarşılıqlı bütçə münasibələrinin təşəkkültüncə üç yanaşma mövcuddur:

- hər bir regionla ayrıraqda vergi daxil olmalarının bələşdirilməsi və digər şərtlər haqqında ayrıca müqavilə bağlanması (məsələn, Çində) nəzərdə tutan «fordi-müqavilə»;

• gəlir və xərələrin formallaşması və icrası məsələlərində ayrı-ayrı regionlara müstəsna hüquqlar verilməsinə nəzərdə tutan, xüsusi büdcə rejimlərinin yaradılması (məsləhət, Philippində, Avstraliyada, Malayziyada);

• normativ-hesablamla düsturlarının tətbiqi əsasında unifikasiya edilmiş subsidiyalar verilməsi (əksər ölkələrdə regionların büdcə şərtlərinin qismən bərabərəşdirilməsi məqsədilə istifadə edilir).

Yerli büdcələrin struktur quruluşunda ciddi dəyişikliklər edilməsi yolunda qarşıya çıxan çatışlıklar təkcə hüquqi xarakterli deyildir. Doğrudan da, bəzi ərazilərin inkişafının xeyli geridə qalmamasını aradan qaldırmaq üçün yerli özünüdürəctəmə orqanlarının tənzimləyici funksiyalarına daha çox zərurət yaranmasına baxmayaraq, istəxəc, istərsə də gəlir maddələrini çox vaxt iqtisadi səbəblərdən də dəyişmək çatdırır.

Ölətə, xarici ölkələrdə uğurla tətbiq edilən büdcələrərəsi müəsibətlərin Azərbaycanda eyni qaydada istifadə edilməsi qeyri-mümkündür. Azərbaycanın hətta unitar dövlət kimi quruluşundakı bəzi fərqlər (geniş sahəliyyətlərə malik prezident idarəciyinin mövcudluğu), region bölgüsünün ancəq iqtisadi rayonlar səviyyəsində (Naxçıvan MR-dən savayı) müəyyən olunması, inzibati rayonların ərazisində şəhərin sayına görə nisbatən çox olması, büdcə sisteminə faktiki olaraq 2 səviyyədə – mərkəzi və yerli (rayon və şəhər) büdcələr səviyyəsində müəyyən etmişdir. Bunu nəzərə alaraq; inkişaf etmiş ərazilərin təcrübəsində diqqəti cəlb edən və nəzərə alınması zəruri olan aşağıdakı məqamları qeyd etmək olar:

- büdcə-mal'yyə qanunvericiliyinin mükəmməlliyi və dəqiqliyinin, onun təməl prinsip və məqamlarının stabililiyinin təmin edilməsi;

- ərazi büdcələrinin sahəliyyətlərinin dövlətin inzibati-ərazi quruluşuna müvafiq olaraq, ərazinin sahəsinə, əhalinin sayına, tarixi, iqtisadi, siyasi inkişafın və mili-madəni ənənələrə uyğun bölüştürüləməsi;

- regional inkişaf programlarının işlənməsi və reallaşmasında demokratizm prinsiplərinə əməl olunması;

- yerli özünüdürəctəmə orqanlarının müstəqilliyi və məsuliyyətinin genişləndirilməsi əsasında büdcə sisteminin manevretmə qəbiliyyətinin yüksəldilməsi;

- yerli büdcə vəsaitlərindən öz ərazilərində iş qüvvəsinin təkrar istehsal prosesində və tasarrufat fəaliyyətinin tənzimlənməsində daha geniş istifadə edilməsi;

- ərazilərin büdcə tənzimlənməsinin konseptual və təşkilatlı baxımdan qurulması və reallaşmasına kompleks yanaşma.

Respublika iqtisadiyyatında əldə edilmiş nüfuzluşular içərisində aparılan iqtisadi islahatların avanqardı kimi çıxış edən büdcə-vergi sistemi özünməxsus yer tutur. Məliyyə sistemində aparılan islahatlar təkcə hökumətin fiskal siyasetini deyil, eyni zamanda bu sistemin daxili strukturunu da əhatə etmişdir.

Hazırda Ümumdaxili Məhsulun tərkibində qeyri-dövlət sektorunun xüsusi çökisinin artlığı, ölkəmizdə bazar iqtisadiyyatma keçidin getdiyə dəha da sərənləndiyi bir şəraitdə dövlət tərəfindən iqtisadiyyatın tənzimlənməsinin əsas əlatları olan fiskal siyasetlər siyasi düzüngə nisbəti xüsusi rəl oynamışdır. Müasir şəraitdə Dövlət büdcəsinin gəlir və xərələrinin tərkibi ciddi dəyişikliklər maruz qalmışdır. Fiskal siyasetdə xərələrin tərkibində sosial sfera xərələrinin, investisiya və əsaslı xərələrin xüsusi çökisi artırılmış, Dövlət büdcəsində əməkshaqqı, pensiya və təqaüdlər fırza olan borclar minimuma endirilmiş. Dövlət büdcəsi ilə yerli büdcələr arasında, həmçinin sosial mədafiə büdcəsi və digər budebdənəkən fondlar ilə münasibətlər qarşılıqlı əlaqələr prinsipi üzrində qurulmuşdur. Iqtisadiyyatın sabitləşməsi müasir dünyada iqtisadi proseslərin sürətləndiyi və iqtisadi təhlükəsizliyin qorunmasının gücləndiyi bir şəraitdə maliyyə siyasetinin, o cümlədən, onun tərkib hissəsi olan büdcə-vergi siyasetinin təkmilləşdirilməsi və səmərəliyinin artırılması üçün geniş imkanlar yaradır. Büdcə-vergi siyaseti budeca golirlərinin formallaşmasının komiyyət parametrlərinin və əsas vəzifələrinin müəyyənləşdirilməsi üzrə dövlətin məqsədönlü fəaliyyəti olaraq iqtisadi siyasetin əsas əlatları kimi qiymətləndirilir.

Büdcə golirlərinin formallaşması, budeca əhdəliklərinin yerinə yetiriləsi, budeca kasirinin idarə olunması budeca-vergi siyasetinin mühüm istiqamətləri olduğu üçün bu siyasetin səmərəliyi göstərilən istiqamətlər, əzəz icraedici həkimiyət orqanlarının fəaliyyəti kimi deyərləndirilir. Dövlətin budeca-vergi siyaseti inflasiyanın aşağı tempinin, kredit bazarda nishətan ueuz faiz dərəcələrinin saxlanılmasını təmin edən dövlət xərələnin möhdullaşdırılmasına əsaslanmalıdır.

Büdcə-vergi siyasetinin səmərəli həyata keçirilməsi real iqtisadiyyata güclü təsir göstərir. Buna görə də əsas makroiqisadi göstəricilərin dinamikası həyata keçirilən budeca-vergi siyasetinin səmərəliyik məyiəti kimi çıxış edir.

Müasir şəraitdə mülkiyyətin yeni formalarının yaranmasında, həmçinin təsərrüfat subyektlərinə və idarəetmə orqanlarına sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsində geniş hüquqlar verildiyi üçün budeca-vergi siyasetinin səmərəli istiqamətləndirilməsinin aktuallığı və əhəmiyyəti daha da artır.

Büdcə golirlərinin artırılması mənbələrinin, dövlət xərələrinin idarə edilməsinin və ona nəzarətin təkmilləşdirilməsi, göstərilən problemlərin həlli üçün geniş imkanlar yaradır.

Dövlət büdcəsinin golirləri iqtisadiyyatda fəaliyyət göstərən bir sıra qanunlar, iqtisadi kateqoriylərə yanaşı, qarşılıqlı əlaqə, təsir və əhəmiyyət şəklində fəaliyyət göstərir. O, iqtisadi münasibətlərin bir hissəsi olan – maliyyə münasibətlərinin müəyyən bir tərəfini ifadə edir. Büdcə-vergi münasibətləri dövlətlə müxtəlif müəssisələr, idarə və təşkilatlar və əhali arasındakı əlaqələri ifadə etməklə bərabər, həmin münasibətlərin məcmusu kimi çıxış edir.

Son vaxtlarda iqtisadi ədəbiyyatda ÜDM-in adambaşına düşən həcmi ilə hesablanan iqtisadi inkişaf səviyyəsi ilə ÜDM-də dövlət xərclərinin xüsusi çökisi arasında əlaqənin xarakterini adambaşına düşən ÜDM-in həcmi ilə ÜDM-də dövlət xərclərinin xüsusi çökisi arasında sabit bir asılılığın olduğunu müəyyən etmək üçün cəhdlər göstərilməkdədir. Aparılan tədqiqatların əksəriyyətindən belə məlum olur ki, bu iki göstərici arasında pozitiv korrelyasiya əlaqəsi mövcuddur.

Vergi daxiləlmələri özəl bölmənin dövlətə transfert ədmənləridir. Dövlətin özəl bölməye transferləri xərclər kimi qeydiyyata alınırlar. Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər nticəsində ÜDM-də qeyri-dövlət sektorunun xüsusi çökisi 1995-ci ildəki 30%-dan 2003-cü ildə 73,3%-ə, 2007-ci ildə isə 84%-ə çatmışdır (Bax: cədvəl 1.)

**Cədvəl 1
Ümumdaxili Məhsulda qeyri-dövlət bölməsinin payı, %-la**

	2000	2001	2002	2003	2004	2005	2006	2007
Ümumi Daxili Məhsul	70,8	71,8	73,0	73,3	73,5	77,8	81,0	84,0
O cümlədən:								
Sənaye	48,4	51,2	61,0	66,7	68,5	84,5	87,5	88,4
Ticari	63,5	60,4	95,8	97,0	97,6	90,4	81,8	71,9
Kond. təsərrüfat	99,0	99,0	98,0	99,3	98,4	97,8	96,9	99,8
Ticarət və restoranlar	98,3	98,4	98,9	98,5	97,8	97,8	99,3	99,2
Nəqliyyat	62,6	63,6	60,3	36,7	42,1	37,5	46,1	71,4
Rəhabs	57,8	62,8	71,4	90,9	81,7	80,2	79,6	78,3
Sosial və sair xidmətlər	78,8	84,2	59,0	52,0	47,7	33,5	43,8	48,2

Mənbə: Azərbaycanın statistik göstəriciləri 2008. Bakı, 2008, s.347.

Galir vergisi ödəyicilərinin artırılmasına səbəb olan amillərdən biri də normal investisiya mühitinin yaradılmasıdır. Bir qayda olaraq, xarici investisiya qoymuşunun azalması vergi daxiləlmələrinin azalmasına səbəb olan amillərdəndir. Bu baxımdan, xarici iqtisadi faaliyyətdə müəyyən tarzlığın saxlanması da məqsədənmişdir.

Büdcə xərclərinin maliyyələşdirilməsi üçün xəzinədarlıq sisteminin yaradılması ilə Maliya Nazirliyi, bu strukturun beynəlxalq aləmdə qəbul edilmiş standartlara uyğun olaraq faaliyyət göstərməsinə imkan yaratmışdır. Bəzi ölkələrdən fərqli olaraq respublikamızda yaradılmış xəzinədarlıq sistemi dövlət vəsaitlərinin idarə edilməsində aktiv rola malikdir. Belə ki, büdcə vəsaitlərinin hərəkətinin tam xəzina uçotunun aparılması ilə yanaşı, dağıq müəyyən olunmuş və məvəcud qanunverciliklə təsbit edilmiş prosedurlara uyğun olaraq xəzinədarlıq tərəfdən büdcə təşkilatlarının bütün xərclərinin icrası və ona nəzarət prosesi həyata keçirilir. Başqa sözlə, xəzinədarlıq respublikamızda büdcənin kassa icrasını həyata keçirən, büdcə və büdcə-

döñənər vəsaitlərin hərəkəti haqqında dolğun və hərtərəfli informasiyaya malik olan yegana orqan kimi çıxış edir.

İstənilən dövlətin uğurlu iqtisadi inkişafı, hər seydən əvvəl, daha çox onun malik olduğu maliyyə və maddi ehtiyatların vəziyyəti haqqında dürüst və operativ məlumatla malik olmasından, habelə onların effektiv idarə edilməsi imkanından asılıdır. Yaranmış hər hansı vəziyyətin real qiymətləndirilməsi və qəbul ediləcək şəhər keyfiyyəti, məhz əldə edilmiş ilkin informasiyanın etibarlılığından asılıdır. Dövlət vəsaitlərinin effektiv idarə edilməsi, cari vəzifələrin yerinə yetirilməsi üçün tələb olunan vəsaitlərin proqnozlaşdırılması və baş kredit sərəncamlarına verilecek xərc limitlərinin müəyyən edilməsi üçün tələb olunan məlumat mənbəyi kimi hazırda xəzinədarlıq çıxış edir.

Qeyd etmək lazımdır ki, XIX əsrin 80-ci illərində inkişaf etmiş Avropana ölkələrində dövlət xərclərinin çökisi ÜDM-in 10% həddində idisa, XX əsrin 90-ci illərinin ortalarında adambaşına düşən ÜDM-in həcmi yüksək surət, olaraq cəmi 3-5 dəfə artaraq, Yaponiya və ABŞ-da 35%, Avropana ölkələrində 45-55% həddində olmuşdur. Bu, o deməkdir ki, ölkənin iqtisadi inkişaf səviyyəsi birmənalı olaraq içtimai məhsulun dövlət tərəfindən yenidən bölüşdürülen hissəsi ilə müəyyən olunur.

Bəlli ki, cəbilşəmə sənədlərdə büdcə-vergi siyaseti həlliəci rol oynayır. Onun həyata keçirilməsi tədbirləri xərcləri azaltmaqla və əlavə vergi islahatlarının köməyiylə galirləri artırmaqla, büdcə əsasının koskin surətdə azaldılmasından ibarətdir. Sabitşəmə programı həm mərkəzi aparatda, həm də yepirdə büdcə vəsaitindən səmərəli istifadəni və sərt qənaəti nəzərdə tutur. O, həkimiyətin müxtəlif səviyyələri arasında büdcə münasibətlərinin inkişafına və yerli maliyyə mənbələrinə şəhəriyyətli təsir göstərir. Bir çox ölkələrdə kapital qoyuluları, istehlakçı və istehsalçılara dotsiyalar, istismar xərcləri, müdafiə məsələləri və idarəetmə və s. kimi xərclərin koskin azadılması, eyni vaxtda onların strukturumun yenidən qurulması, şəhəlinin sosial müdafiəsi və investisiya siyasetinin formalşaması kimi prioritet etlib-yəclər yonadılmasında nəzərdə tutulur.

Aparılan iqtisadi islahatların yerlərdə doğurduğu əlavə xərclər müəssisələrə verilən dotsiyalarla bağlı olan xərcləri əhatə edir. Yerli sənəvəyəli vergilərin potensial mənbəyi olan Dövlət bölməsinin bir çox qiymətləri hələ də sərbəstləşdirilməmişdir. Onlara kommunal xidmətləri və içtimai nəqliyyatdan istifadə qiymətləri, vəni faaliyyətlərinə yerli həkimiyətin cavabdeh olduğu sahələrin qiymətlərinə aid etmək olur. Bir çox ölkələrdə nəqliyyatda gedisi haqqını və yaxud mənzil haqqını yerli həkimiyət orqanları müəyyən edilər. Lakin onların səviyyəsi əməkhaqqı sahəsində dövlət siyasetindən və onun həcmindən asılıdır. Bu müəssisələr və mənzilik kommunal təşkilatlarına verilən dotsiyalar inдијə qədər bəzi ölkələrdə büdcə üçün ağır yük olaraq qalır.

İşsizliğin yüksək səviyyəsini və həmçinin əhalinin daqiq müəyyən edilmiş gölərlər alan hissəsinə inflasiyannın təsirini nəzərə alaraq, sosial cəhdən ən zəif müdafiə olunan əhali təbəqələrinə yardımın artırılması məqsədi ilə hakimiyət qurumlarına getdikcə artan təzyiqi avvalcədan görmək olar. Bir qayda olaraq, dotsiyalar alan ailələr, yoxsulların qidalanması, evsizlər və yetimlər üçün sığınacaqlar kimi sosial təminat xərcləri mərkəzləşdirilmiş bütçə fondundan - sosial müdafiə fondundan ödənilməlidir. Lakin bu fond kəsirdə olduqda, tam əminliklə qeyd etmək olar ki, yerli hakimiyətlər bu xərcləri maliyyələşdirilməkdan ötrü öz vəsaitlərindən istifadə etmək məcburiyyətin-də qala bilərlər. Yerli hakimiyətlər indiyə qədər müəssisələrin sosial ehtiyacları çökdikləri xərclər də öz üzərinə götürməli olacaqlar. Sadalanan əmlilərin təsirilə verli səviyyəli xərclər əhəmiyyətlidir dərəcədə artacaq, bu da kəsirin yanvarına qədər əksaracaqdır.

Yerli hakimiyətlərə çox böyük vergi saldıhiyyətlərinin verilməsi vergi qaydalarının qeyri-bərabərliyinə və bunun nəticəsi kimi formallaşmış təsarrüfat əlaqələrinin, təsərrüfat obyektlərinin yerləşdirilməsi nüshələrinin pozulmasına, vəsaitlərin investisiya edilməsi şəraitindəki fərglərə gətirib çıxara bilər. O faktı da nəzərə almaq lazımdır ki, vergi potensialının qeyri-bərabərliy üzündən vergilərin bölüşdürülməsinin təhkim metodunun tətbiqi bütçə təmin olunması səviyyələrindəki qeyri-bərabərliyi şərtləndirir ki, bu da yerli bütçələr sistemini qeyri-sabit, operativ bütçə tənzimlənməsi olmadıqda isə sosial cəhdən gərgin edir. Göstərilən saboblar üzündən, vergilərin bölüşdürülməsinin təhkim metodu yerli bütçələrin normal fəaliyyəti təmin etmir. Buna görə də, galir daxiləlmaların bölgüsü zamanı vergilərin təhkim metodu onların payla bölgüsü metodu ilə birləşdirilən tətbiq oonur.

Vergilərin əsas hissəsinin mərkəz tərəfindən tutuluğu halda belə, vergi daxiləlmalarının müəyyən payı yerli səviyyəyə ötürürlə bilər. Bu metodun üstünlükləri - nüshətan sadalığı, yerli hakimiyətlərin golir alacaqlarına zamanat verməsi ilə bağlıdır. Payların ötürülməsi iki üsulla baş verir. Onlardan biri ondan ibarətdir ki, vergilər yüksildiğitə orazinin yerli ərganının sərəncamında fəzə avşarları normativi üzrə müəyyən edilmiş pay həcmində qalır. Vergi daxiləlmalarından payların alınmasının digər üsulu ondan ibarətdir ki, yerli hakimiyət ərganlarına əməmədələt vergilərindən başqa, həcmi müəyyən səviyyə ilə məhdudiyyətdən məbləğlər tutmaq hüquq verilir.

Ümumdüvlət vergilərinin bazasından istifadə etməklə, tutulan vergilərə yerli əlavələr sisteminin tətbiqi iqtisadi nöqtəyi-nazərdən məqsədəvəyindən. Vergilərin pay bölgüsü metodunun təhkim metodu kimi istifadə edilməsi, dövlət strukturunun səviyyələri arasında bölüşdürülməyə yararlı olan bütçə daxiləlmaları növünün düzgün seçilməsinə tələb edir.

Bütçə münasibətlərinin təkili: galir və xərclərin (yerli idarəetmə səviyyəsinin bütçə sisteminin sabitliyi şərti kimi) tarazlaşdırılmasına; inzibati - orazi vahidlərinin bütçə sisteminin ədalətliliyi və açıqlığı şərti kimi) bütçə

təminolunma səviyyələrinin hərəkətləşdirilməsinə; yerli hakimiyətlərin (bütçə sisteminin səmərəltliyi şərti kimi) gölərlərinə xəsərlər və ya xərclərə qənaət edilməsi üzrə səylərin stimullaşdırılmasına istiqamətləndirilə bilər. Göstərilən istiqamətlərin hər biri müvafiq tənzimləmə üsulları dətusiya, subvensiya və yaxud subsidiyalurlarla təmin edilir.

Dövlət bütçəsinin dayanığı vəziyyətdə olmasa geniş təkrar istehsalın və əhalinin sosial-iqtisadi vəziyyətinin dinamik inkişaf edə bilməsinin əsasıdır. Onun tarazlığının pozulması və bunun nəticəsində, bütçə kəsirinin həcmiin müəyyən həddi keçmişsi təkrar istehsal prosesinin və əhalinin sosial-iqtisadi vəziyyətində tarazlığın pozulması problemini yaradı bilər və cənə zamanda, dövlətə müəssisələr, təşkilatlar, əhali arasında yaranan maliyyə münasibətlərinin tənzimlənməsi problemini çatdırıbdıra bilər. Bu münasibətlərin xüsusiyyəti ondan ibarətdir ki, onlar bölgü münasibətləri sahəsində, dövlətin zəruri iştirakı qaydada yaranır. Dövlət bütçəsinə aid olan maliyyə münasibətləri mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaranması və istifadəsi ilə əlaqədar mövcud olur ki, bunlar da vəsaiti dövlətin ümumi istehsal və istehlak tələbatının ödənilməsinə sarf etməkla yanaşı, həm də mili gölərin bir hissəsinin dövlətin əlində toplanmasına zəruri edir, cünki bu iştirai təkrar istehsalın maliyyələşdirilməsi, dövlətin öz funksiyalarını yerinə yetirə biləmisi, idarəe edilməsi xərclərinin ödənilməsi üçün lazımlı gölər.

Bütçə-vergi siyasətinin əsas vəsitsələrindən biri vergilərdir. Vergilərin yüksələməsi, işgəzar saflığın tənzimlənməsi və bir sıra sosial vəzifələrin həll olunması üçün Dövlət bütçəsində olan vəsaitdən istifadə edilməsi imkanlarını nəzərdə tutur. Bu siyasətin başlıca vəsitsələri - vergi dərəcələrinin, vergitutma obyektlərinin və vergilərin növlerinin dayışdırılması ilə əlaqədar olan məsələlərdür. Dövlətin həyatı keçirdiyi bu siyasətin metodlarına dair müxtəlif baxışlar vardır. Belə ki, Keynsin tərəfdarları ənənəvi olaraq iqtisadi inkişafın başlıca stimulu olan samarəli ümumi təklifiñ yaradılmasına üstünlük verir və hesab edirlər ki, vergilərin azaldılması istehsalın artmasına səbəb olur, lakin qismən müddətli dövrədə bütçəyə daxiləlmalar azalır, bütçə kəsiri isə artmış olur.

Cədvəl 2

Dövlət bütçesinin galirları (mln. man.)

	2000	2001	2002	2003	2004	2005	2006	2007	2008
Galirlar cəmi	714,6	784,8	910,2	1220,9	1509,5	2055,2	3868,8	6006,6	10762,7
İŞÇİLƏNDİRİLDİ									
Əməkçi dəvəti vəzifəsi	190,8	233,4	334,9	409,7	452,7	599,9	737,8	1179,2	1910,8
Məsələtər vəzifəsi	82,1	110,9	86,7	67,0	72,4	141,0	187,4	402,9	486,9
Məsələtər vəzifəsi	125,9	117,6	147,8	178,3	223,4	355,4	1360,5	2457,7	2862,3
Məsləhət vəzifəsi	50,4	47,5	50,0	56,7	97,8	53,5	100,2	123,2	147,7
Fərdi sosial form mülk vergisi	94,0	94,7	109,7	150,7	221,6	317,4	407,3	588,6	627,2
Dövlət vergisi	11,8	12,4	20,0	26,6	32,2	40,4	55,8	72,3	112,9
Xanç iqtisadi izaliyyətlər hüquq vergisi	63,4	59,9	75,2	92,7	101,5	205,2	139,3	293,2	449,7
Digər galirlar (vergi olmayan galirları)	117,9	65,3	63,4	209,7	277,3	288,2	816,1	793,8	4037,8
Təriqət vergisi	6,7	10,4	8,8	11,3	14,1	15,3	18,35	27,1	30,6
Sair galirlar	31,5	12,8	13,7	18,5	16,5	38,9	45,9	68,6	96,8

Manba; Mənbə; Azərbaycanın statistik göstəriciləri 2008. Bakı, 2009

Cədvəldən göründüyü kimi, tətbiq edilən bütün vergi növləri üzrə göstərilən illər ərzində artım müvəuddür. Vergi daxilolmalarının artım tendensiyası son illərdə davam etmiş və dövlət vergi orqanları tərəfindən vergi daxilolmalarının tamın edilməsi üzrə proqnozlara tam əməl edilmişdir. Belə ki, 2004-cü ildə vergi daxilolmaları üzrə proqnoz tapşırıqlara 102,6 faiz, 2005-ci ildə 100,5 faiz, 2006-ci ildə 103,3 faiz, 2007-ci ildə isə 106,9 faiz əməl edilmişdir. 2007-ci ildə Dövlət bütçesinə 6 milyard 6,6 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2006-ci illə müqayisədə, 2 milyard 137,8 milyon manat və ya 55,3 faiz çoxdur. Ümumilikdə 2003-cü illə müqayisədə, 2007-ci ildə vergi daxilolmaları 5 dəfəyə yaxın, 2008-ci ildə isə 10 dəfəyə yaxın artım olmuşdur.

Dövlət bütçesi galirlarına mütənasib sürətdə artan vergi daxilolmalarının strukturuna nəzər salırsada, bütün vergi növləri üzrə əhəmiyyətli dərəcədə artım müşahidə edilmişdir. Vergi daxilolmalarının struktur təhlili göstərir ki, Dövlət bütçesinin formallaşmasında və bütçəyə vergi galirlarının çəlb olunmasında həm qeyri-dövlət sektorу, həm də qeyri-neft sektorу üzrə

daxilolmaların həcmi ildən-ilə artır. 2007-ci ildə dövlət sektorу üzrə bütçəyə 1 milyard 290,0 milyon manat, qeyri-dövlət sektorу üzrə 3 milyard 258,7 milyon manat vəsait daxil olmuşdur ki, bu da 2006-ci ilin göstəricilərindən müvafiq olaraq 450,4 milyon manat və 1 milyard 383,7 milyon manat çoxdur. Hesabat ilində qeyri-neft sektorу üzrə bütçəyə 1 milyard 603,4 milyon manat vəsait əvəzinə 1 milyard 635,9 milyon manat vəsait daxil olmaqla, proqnoza 102,0 faiz əməl edilmişdir. Qeyd edilməlidir ki, qeyri-neft sektorunda neft konsorsiumları ilə işləyən şirkətlərin daxilolmaları nəzərdə alınmasa bu sektordan daxilolmalar 75,9 faiz artmışdır. Qeyd edilməlidir ki, 2008-ci ilin Dövlət bütçesində neft sektorу üzrə daxilolmaların 2007-ci ilin göstəricisini nisbətən 3 faiz və ya 80 mln. manat artması nəzərdə tutulmuşdursa, qeyri-neft sektorу üzrə daxilolmaların 42,8 faiz və ya 680 mln. manat artacağı proqnozlaşdırılmışdır.

Vergi dərəcələrinin azaldılmasını ümumi tələbin artmasına təsir göstərən əsas amil hesab edən «İqtisadi təklif» nəzəriyyəsinin tərəfdarlarının fikrine, vergilərin azaldılması bir tərəfdən şəhərinin, digər tərəfdən isə bizneslə məşğul olanların gölərlərinin və eyni zamanda investisiyalann gölərliliyinin artmasına görətib çıxarır. Bu məqsədlə aparılan vergi siyaseti düşünülmüş halda digər sosial-iqtisadi problemlərlə qarşılıqlı əlaqə və asılılıq şəraitində həyata keçirilməlidir. Bazar iqtisadiyyatı şəraitində, təsərrüfat obyektlərinin investisiya faaliyi ilə gölərlərdən tutulan vergilərin dərəcələri arasındakı asılılığın öyrənilməsinə yönəldilmiş «Laffer nəzəriyyəsi»nə görə, vergilərin artırılmasının müəyyən bir həddi olmalıdır. Bu hədd gözlənilməkdə, işgüzər fəallığın aşağı düşməsinə və nəticə etibarı ilə bütçə gölərlərinin azalmasına səbəb olur.

Bəzi ölkələrdə işsizliyin artlığı bir şəraitdə, istehsalın artımını stimulasiya məqsədi ilə dövlət xərclərini çoxaltmaq və vergiləri azaltmaqla məşğulluğu artırmaq mümkündür. Vergilərin azaldılması istehsalın və gölərlərin artmasına səbəb olur ki, bu da, öz növbəsində bütçəyə daxilolmaların azalması və bütçə kəsirinin əmələ gəlməsi ilə nəticələnə bilər. Lakin buna baxmayaraq, daha aşağı vergi dərəcələri müəyyən etmək və vergi obyektlərini genişləndirmək vergilər hesabına daxilolmaların artmasını tamın etmək olar. Bu tədbirlərin görüləməsində əsas məqsəd işsizliyi və inflasiyanı aradan qaldırmaqdan ibarətdir.

Istehsal azaldığı dövrədə qarşıda duran əsas vəzifə - bu siyasetin stimulasiyasıdır, yəni dövlət xərclərinin artırılması, vergilərin azaldılması və dövlət xərclərinin artırılması ilə vergilərin azaldılmasının bir-biri ilə əlaqələndirilmişədir. Bunlar maliyyələşdirmədə çətinliyin əmələ gəlməsinə səbəb olsa da, istehsalın azalmasının qarşısının alınmasını təmin edə bilər (Bax: Cədvəl 3).

Cədvəl 3

2008-ci il üzrə vergi daxilolmaları (min. manat)

Vergi və tətbiyələrin növləri	Proqnoz	Daxilolma	Faiz	Fərqli
Əlavə dayar vergisi	1 142 144,0	1 169 893,6	102,4	27 749,6
Aksız	365 031,0	395 810,5	108,4	30 779,5
Manfaat vergisi	2 450 528,5	2 863 950,2	116,9	413 421,7
Mədən vergisi	137 031,0	147 749,5	107,8	10 718,5
Torpaq vergisi	30 150,0	30 789,7	102,1	639,7
Əmlak vergisi	110 192,0	113 225,5	102,8	3 033,5
Fiziki şəxslərin gəlir vergisi	799 044,0	637 800,2	79,8	-161 243,8
Dövlət rəsməni	52 800,0	59 870,7	113,4	7 070,7
Yol vergisi	26 287,0	27 365,6	104,1	1 078,6
Sədabsızdırılmış vergi	63 623,5	65 654,5	103,2	2 031,0
Digər daxilolmalar o cümlədən	222 169,0	234 455,8	105,5	12 286,8
qeymətləri tənzimləmə məhsullarının və ya icarə zamanı məhsullarını kontrakt sənədi qeyməti ilə əlaqədarlı təpədən təqdim etməsi aradıqları şəhərdən hildəyə ödənilir.		198 990,5		198 990,5
dövlət mülkiyyətində olan torpaqların icaraya verilməsindən icarə haqqı	4 000,0	1 724,9	43,1	-2 275,1
Cəmi	5 399 000,0	5 746 565,8	106,4	347 565,8

Manba: Vergi Mərkəzinin internet saytı

Vergi məbləğinin gəlirdən asılı olduğunu və ÜMM sürətlə artırdıqda vergilər hesabına daxilolmaların artdığını görərik. Bu isə əhalinin aliciliq qabiliyyətinin azalmasına, iqtisadi artımın ləngiməsinə səbəb olur. Əksinə, azalma dövründə əhalinin aliciliq qabiliyyətinin artması prosesi gedir ki, bu da samarəli tələbin formalşamasına, istehsalın azalmasının qarşısının alınmasına imkan verir. Inflasiyanın artlığı dövrə, mütarəqqi vergiqiyəmə dörcələrinin müəyyən edilmişsi aliciliq qabiliyyətinin azalmasına, iqtisadi artımın ləngidiyi dövrə isə əksinə, aliciliq qabiliyyətindəki azalmaların qarşısının alınmasına komək edir. İqtisadi sabitlik baxımından bunların hər ikisi də zərürədir. İqtisadi yüksələş dövründə vergilər hesabına daxilolmaların artması, bütçə kasırının azaldılması və ya ləğv olunması nəticə etibarı ilə bütçənin imkanlarının artması və inflasiyanın azaldılması meylinin güclənməsinə şərait yaratır.

Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan dövləti dünyada iqtisadi artım sürətinə görə lider mövqedədir. 2005-2007-ci illərdə ÜDM-in orta illik artım tempinin 25 faizi yüksəlməsi aparılan iqtisadi siyasetin çox uğurlu olmasından xəbər verir. Bu həm də sosial problemlərin həlliinə imkan

yaradır. Belə ki, insanların həyat səviyyəsi ilhəil yaxşılaşır. Əmək haqları, pensiya və müaviniatlar daim artırılır.

Bu gün dövlətin tənzimləmə tədbirləri ilə bazar ənsürləri qarşılıqlı əlaqə və vəhdət halında çıxış edir ki, bu da iqtisadiyyatın müümət problemlərinin istehsalə yoneləşməsinə asanlaşdırır. Respublikada global programlar, irimiq-yashlı layihələr həyata keçirilir. Ölkəyə xarici investisiyaların axım güclənir, ixrac potensialı artır.

Ümumiyyəttə, iqtisadiyyatın dövlət tənzimlənməsinin əsas aləti maliyyə mexanizmləri sayılırlar ki, buraya da, ilk növbədə, bütçə-vergi alətləri daxildir. Müasir şəraitdə makroiqtisadi səviyyədə dövlət gölərlərinin artımına nail olmaq üçün iqtisadi siyasetin iki müümət alətləndən istifadə edilir: fiskal və monetar siyaset. Dövlət borcu, adətən, vergilər və omaya və xidmətlərin satışından daxilolmalar dövlət xərclərinəndən az olduğu meydana çıxır. Daxilolmalar və xərclər arasındaki fərqli, bir qayda olaraq dövlət borcu hesabına örtülü. Dövlət bu borcu dövriyyəyə olaraq pul kütlöşünə buraxılışı, dövlət qiyəmtli kağızlarının satışı vasitəsilə ödəyə bilər. Bütün bunlara əsaslanaraq, demək olar ki, daxilolmalar və xərclər vasitəsi dövlətin iqtisadi fəaliyyəti təsiri imkanları müasir iqtisadiyyatın müümət hissəsinə təşkil edir.

Vergilərin iqtisadi inkişafda oynadığı rol, birinci növbədə, dövlət gölərlərini tömən etməsi ilə bağlıdır. Bazar iqtisadiyyatı əraziində dövlətin əsas vəzifələrindən biri, olverişli investisiya müümətin formalşdırılması və investisiya axımının düzgün tənzimlənməsidir. Vergilərin bu sahədə həyata keçirdikləri vazifələr çox müümət əhəmiyyət kəsb edir. Burada an əsas tənzimləmə vasitəsi vergi güzəştlərinin tətbiqi və onun dairəsinin müəyyən olunmasıdır. Belə vergi güzəştləri olverişli investisiya müümətin formalşdırmasının əsasını təşkil edir. Olverişli investisiya müüməti ister daxili, isterədən xarici mənbəli investisiyaların milli iqtisadiyyatın axımına şərtləndirilən ən müümət amildir. Lakin vergi güzəştləri belə müüməti formalşdırıran yeganə vasitə deyildir. Belə ki, investisiyalara edilən vergi güzəştləri ilə bərabər, həm də investisiya vergi kreditləri və səratlondırılmış amortizasiya sisteminin də böyük əhəmiyyəti vardır. Bütün bunlar birlikdə investisiyaların təşviqinin vergi vasitələrini təşkil edir.

“Dövlətin iqtisadi siyasetinin ələti kimi vergilər caniyyətdə bazar münasibətlərinin inkişaf etməsi ilə və an-əvvəl, müxtəlif ictimai qrupların gölərlərinin, heç olmasa qismən bərabərələşdirilməsindən ətrafındakı dəha çox əhəmiyyət kəsb etməyə başlayır...”, təkcə fiskal əsərləri yığınla pul vasitələrinin hacmı deyil, həm də vergi sisteminin quruluşu də dayışır.

Ölkəmizin kredit reytinginin müəyyən ediləsi və bu reytingin bir sira qonşu ölkələrlə müqayisədə yüksək olması xüsusi əhəmiyyət kəsb edir. Hələ hazırda respublikamızda infrastrukturun bərpası möqsadlı şəhərli şərtlərdə kreditlər cəlb edilməsi praktikasından geniş istifadə edilir. Bu möqsadla Beynaxalq Valyuta Fondu (BVF), Beynaxalq Yenidənqurma və İnkısal

Bankı (Dünya Bankı), İslâm İnkışaf Bankı (İİB), Asya İnkışaf Bankı (ASİB), Almanyanın KFV Bankı, Yaponyanın İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq nticəsindən respublikamızda həyata keçirilən iqtisadi islahatların, yenidənqurma və bərpa işlərinin maliyyə vasitəsi ilə dəstaklanması xüsusi qeyd edilməlidir. Mövcud infrastrukturun bərpası, yenidən qurulması, yeni iş yerlərinin yaradılması və ölkədə keçirilən islahatların dəstaklanması məqsədi ilə olvərsi şərtlərə xaricdən hökumət zamanatı ilə cəlb edilmiş kreditlərin 33%-i iqtisadi islahatlar və struktur dəyişikliklərinin maliyyələşdirilməsi, 29% yanacaq-enerji sektorunun yenidən qurulmasına, 12% naqışiyat xidmətinin yaxşılaşdırılmasına, 4% kimya, 11% kənd təsərrüfatı və digər mühüm sahələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Cəlb edilan investisiya məqsədli kreditlərə xidmət, bilavasita, büdcədən həyata keçirilir.

Qeyd etmək lazımdır ki, iqtisadiyyatın dinamik yüksəlişi üçün vacib olan amillardan biri və on mühümü nəfi galirlərinin ölkədaxili investisiyalara cəlb edilməsidir. Son nticədə bu, ölkənin beynalxalq məqyasda rəqabət-dözmülüyünə on yaxşı zamanatıdır. İqtisadi cəhətdən sərətə inkışaf edən ölkələrin təcrübəsi göstərir ki, ixtisaslı işçi qüvvəsinə qoymulan investisiyalar digər investisiya formallarından daha mənfaətlidir. Nəzərdə tutulan bu tələbatın tam ödənilməsi üçün bu istiqamətdə bəzi tədbirlərin həyata keçiriləsi məqsədən müvafiq olardı.

Inkışaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iqtisadi islahatların aparılması ölkə iqtisadiyyatına xarici kapitalın cəlb olunması təcrübəsinin təkmilləşdirilməsi, investisiya mühitiinin daha da sabitləşdirilməsini tələb edir. Bazar münasibətlərinə keçidin iqtisadiyyatda yaradığı problemlərin və həmçinin daxili kapital çatışmazlığının aradan qaldırılması, hər şeydən əvvəl, ölkəyə xarici investisiya axımının sürətləndirilməsini zəruri edir.

Xarici kapitalın ölkəyə daxil olmasına sürətləndirmək məqsədilə, iqtisadiyyatın prioritet sahələrinin tohilihə aparılmalı, ehtiyac olan investisiya məbləği müyyənləşdirilməlidir. Sonra isə xarici kapital həmin sahələrə məqsədönlü və səmərəli istiqamətləndirmək lazımdır. Nticədə, investisiya prosesində yaranan alava itkişlər və dövlət borcunun səmərəsiz artımının qarşısını ala bilər, həmçinin maliyyə və investisiyalasdırma kimi bazar iqtisadiyyatına xas olan iqtisadi tənzimləyici vəsaitlərlə istehsalçılar, ictimai istehləkə tomin edən təsərrüfat fəaliyyəti üsullarını qəbul etməklə, budecə galirlərinin artımını tomin edə bilərlər.

Respublikamızda iqtisadi hayatın bütün sahələrində islahatlar aparılır və bu da külli miqdarda budecə vəsaiti tələb edir. Ölkəyə xarici kapital daxil olmaqla, yeni obyektlərin tikintisinin həyata keçirilməsi, yeni istehsal güclərinin işə salınması və istehsalın həcmiin artması sabobindən, nticədə ÜDM-in həcmiin artması tomin edir ki, bu da maliyyə ehtiyatlarının əsas mənbəyi sayılır. Xarici kapitalın idxləsi isə

yeni obyektlərin tikintisi, fəaliyyətdə olan obyektlərin bərpası və həmçinin yeni fəaliyyətə başlayan müəssisələrdə ahalinin müyyən hissəsinin məşğulluğunu tomin etmiş olur. İstehsal prosesinin artması nticəsində isə hüquq və fiziki şöksələrin galirləri də artı kə, bu da, dövlətin əsas maliyyə ehtiyatları fondunun, galirlər sisteminin artmasına gətirib çıxarırlar.

Nticədə, neftin qiymətlərinin proqnoz səviyyəsindən çox artmasından əldə edilən alava galirlər xəzinədarlıqda toplanaraq xüsusi hesabda neftin qiymətlərinin azalğı dövrə, həmin vəsaitlərdən istifadə imkanlarını zəruri edir. Qeyd etmək lazımdır ki, əvvəllər alava galirlərin bölfürüləməsi üzrə ətraflı izah edilməmiş mexanizm mövcud idi. Bunun nticəsində, həmin galirlərinin həcmiin yalnız 25%-i Dövlət bütçəsinə daxil olurdu, qalan hissəsi isə ARDNS-in sərvəcəmında qalırdı. Budecə-vergi siyasetinin əsas istiqamətində qeyd olunur ki, hal-hazırda Dövlət bütçəsinin xərcləri sosial və investisiya yönünlüdür. Bu da, ilk növbədə "Yoxsulluğun azaldılması və İqtisadi İnkışaf üzrə Dövlət Proqramı" çərçivəsində tədbirlərin maliyyələşdirilməsini tomin etməlidir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkışafının əsas istiqamətləri və məqsədləri onun mütasir durumu, inkışaf potensialı, qarşida duran prioritet vəzifələri dönya iqtisadiyyatında tutduğu yerdə müyyən edilir. Qeyd olunan ümumi inkışaf istiqamətlərinin və onların məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün investisiya siyaseti mühüm alətdən biridir. Bu baxımdan, dövlət investisiya siyasetinin milli və sektor inkışafı çərçivəsində formalasdırılmış mühüm əhəmiyyət kəsb etməkla yanaşı, sahələr arasında qarşılıqlı əlaqələrin tomin edilməsi və uyğunluqlarla yol verilməməsi üçün yeganə yoldur. Bir çox inkışaf etməkdə olan və vəsait çatışmazlığı ilə üzərən ölkələrdən fərqli olaraq, ölkəmiz karbohidrojen ehtiyatlarının istismarından böyük həcmində galır, əldə etməyə başlanmış və bu galirlərin orta maddidən idən-ilə artacağı gözlənilir. Dünya təcrübəsi göstərir ki, budecə vəsaitlərinin çatışmazlığı şəraitində xərclərin səmərəli istifadəsi ilə müqayisədə, böyük həcmində galirlərin toplamması prosesinin idarə olunmasında daha çətin problemlər ortaya çıxa bilər.

Dünya Bankının proqnozlara görə, 20 il ərzində neft qiymətləri normal götürüldükə belə, Azərbaycan 140 milyard dollar vəsait qızanacaqdır. Bu vəsait isə ölkə iqtisadiyyatın inkışaf etdirilməye və insanların maddi rifahının yaxşılaşmasına kömək edəcəkdir. Məhz bu baxımdan, Qeyri-neft sektorunun İnkışaf Strategiyasının işlənilə hazırlanması və həyata keçirilməsinə xüsusi diqqət yetirilir. Respublikada qeyri-neft sektorunun inkışafı üzrə Strategiya iki istiqaməti bu sektorla struktur islahatlarının aparılması ilə onun inkışafının dəstaklanması və neft galirlərinin düzgün idarə olunması vəsaitləsilə makroiqtisadi sabitliyin qorunub saxlanılması

əhatə edir. Qeyri-neft sektorunun Stimullaşdırılması Strategiyası isə öz növbəsində, bir çox kompleks tədbirlərin hayata keçirilməsini tövəb edir. İlk növbədə, qeyri-neft sektorunda biznesin daha da həvəsləndirilməsi, onun kreditləşdirilməsi mexanizmlərinin yaradılması və bu istiqamətdə neft gəlirlərindən fəal istifadə mühüm şərtidir. Diger tərəfdən, qeyri-neft sektorunda vergi daracələrinin neft sektoruna nisbətən aşağı salınması, investisiyaların stimullaşdırılması, xüsusilə kənd təsərrüfatının xarici iqtisadi müdaxilədən qorunması, özülləşdirilən müəssisələrdə texnoloji yeniliklərin tətbiqi və bununla bağlı layihələrin kreditləşdirilməsi də diqqət mərkəzində saxlanılır. Bu sahədə mühüm məsələlərdən biri də qeyri-neft sektorunun subsidiyalasdırılması hallarının mərhələlərlə aradan qaldırılması və sahənin neft sektorundan asılılığının azaldılmasından ibarətdir.

Yüksək makroiqtisadi dinamika şəraitində Azərbaycanda vergi bazasının qarşısındaki illərdə yüksək tempa genişləndəcəyi gözlənilir. Bu da töbqidir, cünki iqtisadi artım dövlətin vergi gəlirlərinin artmasına alverişli şərait yaradır.

Son 12 ilin məlumatlarından istifadə etməklə, ÜDM ilə vergi daxilişmələri arasında funksional asılılıqın diqqət yetirək.

Cədvəl 4 ÜDM və vergi gəlirləri haqqında məlumat (mlrd.manat)

İllar	ÜDM	Vergilər	Vergilərin ÜDM-ə nisbəti
1996	2732,6	509,5	18,65
1997	3158,3	486,3	15,40
1998	3440,6	449,2	13,06
1999	3775,1	480,0	12,72
2000	4718,1	596,7	12,65
2001	5315,6	719,5	13,54
2002	6062,5	833,1	13,74
2003	7146,5	992,7	13,89
2004	8530,2	1215,7	14,25
2005	12522,5	1728,1	13,80
2006	18746,2	3006,8	16,04
2007	26815,1	5144,2	19,18

Manba: Azərbaycanın statistik göstəriciləri 2002,Bakı,"Sədə"2002, s.376; Azərbaycanın statistik göstəriciləri 2008,Bakı,"Sədə"2008

Cədvəldən görünür ki, 2005-ci ilə qədər ümumdaxili məhsulun hər 100 manat artımı vergi daxiləlmələrin orta hesabla 13-15 manat, 2007-ci ildə isə 19,18 manat artımına səsbəb olur. Son 2-3 ildəki artım əsasən xarici neft şirkətlərinin əldəydi mənfaətdən vergilərin hesabınadır.

Dünyada az da olsa, neft gəlirlərindən səməralı istifadə edib sabit iqtisadiyyat qurmuş ölkələr var. Doğrudur, bu ölkələrdə dövlət, iqtisadiyyatını neqativ təcrübəyə malik ölkələrdə olduğu kimi, yalnız neft üzərində

formalaşdırır. Bir sıra hallarda isə bu təcrübə bütün ölkə miqyasında deyil, neft hasil edilən konkret coğrafi regionda özünü bürüza verir. Nəzərdən keçirilən ölkələr sırasına ABŞ, Kanada, Norveç, Avstraliya kimi inkişaf etmiş dövlətlər daxildir. Onların neft və digər mineral sonayesi, habelə bu sonayedən əldə olunan gəlirin istifadə təcrübəsi böyük maraq kəsb edir və guman etmək olar ki, hər bir neft ölkəsi bu təcrübədən bəhrənlər neft amilinin mənfi nəticələrini əvvəlcədən proqnozlaşdırır bilərlər. Mükümündür,

Respublikamızda neft gəlirləri əsasən aşağıdakı istiqamətlərdə və təşkilatlarında istifadə edilir: ADNF, Dövlət büdcəsi, Sosial Müdafiə Fondu, dövlət müəssisələri, banklar, vətəndaşlar. Neft amili bütün digər ölkələrdə olduğu kimi, özünün iqtisadiyyat və əməkziyyət üçün doğurduğu əsaslı fəsədlərə müşayiət olunur. Neft gəlirlərinin hazırda və xüsusilə də yaxın galocakda iqtisadiyyatı çox güclü təsir imkanları olduğunu nəzərən ələş, onun fəsədinin ilk öncə makroiqtisadi dinamika və artım sürəti ilə bağlı olduğunu etirab etmək lazımdır. Adətən, belə qısamüddəli perspektivdə iqtisadiyyatın artım sürəti çox yüksək olur.

Iqtisadiyyatın uzunmüddəli perspektivdə nefstdən asılılığı artım sürətinin aşağı düşməsinə görər çıxara bilər. Bu qanunuəngüləq döymənin bir çox ölkələrində özünü doğrultmuşdur. Neft, ilk əvvəl artım sürətini yüksəldir, lakin bu qısamüddəli effektdür. Sonrakı dövrə isə artım sürəti aşağı düşür. Baxmayaraq ki, neft hal-hazırda bir stra makroiqtisadi problemləri hall edir, lakin bu köklü islahatlar aparılmasının və daha optimal iqtisadi modellərinə arasdırılmasına mane olmamalıdır, cünki neft öz effektini itirdikdən sonra, ölkə iqtisadiyyatı güclü təzyiq altına düşə bilər və bunun baş vermeməsi üçün indi, yəni neftin iqtisadiyyatda böyük rol oynadığı bir dövrə digər iqtisadi sektorları inkişaf etdirmək lazımdır.

8.3.Büdcə gəlirlərinin artırılmasında bütçə-vergi siyasetinin səməralılıyının yüksəldilməsi istiqamətləri

Dünya ölkələri təcrübəsində xammalın ixracatından əldə olunmuş vəsatlıların kortsəbi, heç bir iqtisadi səməra gözlənilmədən xərclənməsi hallarına rast gəlinir ki, bu da son nəticədə xammal ixracatçılarından ölkələrdə iqtisadi inkişafın qeyri-sabit olmasına görər çıxarı. Buna misal olaraq Nigəriya və Meksikani göstərmək olar. Neft gəlirlərinin artmasının ilkin mərhələsindən bu ölkələrdə böyük həmdə bütçə kəsirləri mövcud idi. Lakin gəlirlərin artması hökumətə imkan verdi ki, müəyyən siyasi dividendlər qazanmaq üçün bütçə xərclərini dəha da artırılsın. Həlbuki, bu gəlirlərin bütçə kəsirinin və xarici borcun azaldılmasına yönəldilmişsi dəha mənqli görünərdi. Məhz bu səbəbə görə həmin ölkələr neft gəlirlərinin azalması dövründə sosial-iqtisadi gərginlik ilə üzəlşədilər.

Bələliklə, «holland sindromu» təhlükəsinin yaranması fonunda bir çox

ölkələrdə neft və qaz galirlərinin necə istifadə olunması məsələsi gündəmə gəlir. Məsələ burasındadır ki, neft və qaz galirləri hədsiz deyildir və göləcək dövrlərdə neft galirlərinin azalmasının mənfi makroiqtisadi nticələrini tam kompensasiya etmək üçün milli iqtisadiyyatda kifayət qədər fiziki və insan kapitalının yaradılması çox zəruridir. Neft galirlərinin əsasən dövlət sektorunda cəmləşdiyi nəzərə alaraq, bu galirlərin necə xərcənməsi və inдиki və göləcək nəsillər arasında necə bölgündürüləməsi xammal kişi ilə üzləşmiş ölkələrdə iqtisadi siyasetin təməl problemlərindən birini təskil edir. Çünkü təbii cəhiyatlardan əldə olunan galirlərin səmərəsiz daxili xərcələrə yönəldilməsi və siyasi lobbbizmin nticəsi olaraq hədar xərcənməsi təhlükəsi yaranır. Digər tərəfdən dövlət maliyyə mexanizmləri şəffaf deyilsə, ictimaiyyatda neft galirlərinin istifadəsi prosesində hökumət qarşı inamıslıqda arta bilar.

Məhz bu təhlükələrə əsaslanaraq, son 40 ildə «makroiqtisadi nəzəriyyə»ndə neft galirlərinin optimallı istifadəsinə dair müxtəlif koseptual baxışlar və modellər təşkül tapmaqdır. Bunlardan on genis yayılmış, Engels və Vandelin yaşamasıdır ki, burada da neft galirlərinin nəsillər arasında effektiv bələşdürülməsi prinsipləri özüne yer tapmışdır. Bu yanğınmanın əsasını «daimi (dayılaşmaz) galirlər» hipotezi təskil edir və bu hipoteze görə iqtisadi subyektlər öz galirlərinin yalnız daimi hissəsini xərcəlaya bilərlər. Bu o deməkdir ki, dövlət bütün zamanlarda milli sərvətlərin dəyərini dayılaşmaz saxlıyıcı şaxlamalıdır.

Bu modelə görə adambəşmə düşən neft sərvətlərinin dayılaşmaz saxlanması prinsipi o zaman optimallı sayılır ki, adambəşmə düşən qeyri-neft ÜDM-i uzunmüddətli perspektivdə sabit saxlıyıcı qalır. Öğər adambəşmə düşən qeyri-neft ÜDM-in artması gözənlənilirsə, onda neft galirlərinin onsuza da varlı olan galəcək nəsillər üçün saxlanması «əsəllərərə transferləri» modelinə bir o qədər da adekvat deyildir. Əksinə, əgər qeyri-neft ÜDM-in azalması proqnozlaşdırılır (məsələn, əhalinin sayıının artması səbəbindən), optimal fiskal strategiya tələb edir ki, adambəşmə düşən sərvətlərin dayılaşmaz yox, artan trakektoriyası təmin olunmalıdır.

Hökumətin məqsəd funksiyası ondan ibarət olmalıdır ki, baxılan dövr ərzində adambəşmə düşən Sərəncamda qalan galirlərin hamarlaşdırılması vəsitsizlə əhalinin maksimal rifah halına nail olunsun. Burada adambəşmə düşən Sərəncamda qalan galirlər dedikdə, vergilərin ödənilməsindən sonra adambəşmə düşən qeyri-neft ÜDM-i ilə adambəşmə düşən və neft galirlərinin hesabına maliyyələşən hökumət xərcələrinin cəmi nəzərdə tutulur. Beləliklə, neftli maliyyələşən xərcələr ictimai istehlaka və ya sosial transferlərə ekvivalent olan anlayışdır.

Hökumətin zamanlararası (intertemporal) bückə məhdudiyyətləri belə bir siyaset prinsipini nəzərdə tutur ki, göləcək neft galirlərinin bugünkü xalis dəyəri, göləcək xərcələrin bugünkü xalis dəyəri və borcun xalis dəyərinin

dayışmasına bərabər olmalıdır. Bu zamanlararası bückə məhdudiyyəti aşağıdakı qaydada müəyyən olunur:

- hər bir dövr üçün hökumətin bückə məhdudiyyəti müəyyənləşdirilir;
- neftli bağlı fiskal galirlər və neft yataqlarının istismarı arasında əlaqə təpilir və bu əsasda bückə məhdudiyyəti müəyyən olunur.

Hər bir dövr üçün hökumətin bückə məhdudiyyətinin müəyyənləşməsi bückə kəsirinin hökumətin xalis aktivlərinin azalması hesabına maliyyələşməsinə nəzərdə tutan konsepsiyyadır. Qeyri-neft kəsiri (neft hasilatı ilə galirlərdən və neft aktivləri üzrə fai galirlərindən təmizlənmiş Dövlət bückəsi kəsiri) cəmi neft sərvətləri üzrə qazanılmış faişlərin, neft sərvətinin və dövlət borcunun dayışması hesabına maliyyələşdirilir.

Bu şartın əsas ehtimalları ondan ibarətdir ki, hər bir dövrdə qeyri-neft xərcələri (dövlət borcuna xidmət daxil olmaqla) qeyri-neft galirlərinə bərabərdir və qeyri-neft ÜDM-ində sabit xüsusi çəkiyə malikdir. Bu ehtimalları əsasən, hökumət neft galirlərini bütün nəsillər arasında əla bələşdirməlidir ki, daha az galira maliyə nəsillərin maddi rifah yüksəltmiş olsun. Dövlət borcunun qeyri-neft ÜDM-ində sabit payı ehtimal edir.

Qeyd etmək lazımdır ki, adambəşmə düşən Sərəncamda qalan galirlərin daimi (dayılaşmaz) trakektoriyası kamışiyat baxımından molum olan müəyyən dövr üçün hesablanıb. Burada Engels və Vandelin «alqoritimi»-na riayət etmək lazımdır. Bu alqoritim əsasən neft galirləri dövr ərzində (məsələn, Azərbaycan şəraitində 30 il) en kasib nəslin galirlərinin yüksəldilməsinə sarf olunur o vaxta qədər ki, bu nəslin maddi rifahı ondan bir qədər üstün olnan nəslin rifah saxlıyışına görən qədərdir. Əgər bu halda nəft galirləri tükənməyibsa, iki en kasib nəslin galirləri o vaxta qədər artırılır ki, bu galirlər maddi rifahına görə onlardan üstün olañ 3-cü nəslin galır saxlıyışına bərabərələşir. Bu alqoritim zəncirvari sürətdə neft galirləri tükənmə qədər davam etdirilir. Yekunda Sərəncamda qalan galirlər adambəşmə düşən qeyri-neft ÜDM-nin artımı tempi saxlıyışında yüksəksər.

Hal hazırda Azərbaycan Respublikasının Dövlət bückəsinin galirlərinin formallaşmasında qeyri-neft sektorunun mühüm rol oynasa da, bückə galirlərinin artım tempində onun iştirakı zəifdir və bückə galirlərinin artımında neft sektorunun ödədiyi vergilərin payı daha böyükdür. Şübhəsiz ki, neft galirləri qeyri-neft sektorunun inkişaf üçün mühüm maliyyə mənbəyidir. Bununla belə, bu sektorun inkişafı yalnız maliyyə mənbələri ilə məhdudlaşdır. Burada bir çox institutional amillər də həlliçər rəla malikdir. Burada on başqa prioritetlərdən biri, qeyri-neft sektorunun inkişaf potensialının maksimum nəzərə alın. Optimal vergi Strategiyasının işlənməsidir. Məhz vergi yükünün cüzi yox, əhəmiyyətli dördəcə azaldılmasını qeyri-neft sektorunda çox mühüm stimul yaratmaq imkənindədir. Bir gün hökumət gordutıdı tədbirlər vergi yükünün azaldılmasına yönəldilmiş kimi qeyd olundurulmalıdır.

Müasir dövr əzümlün inkişafının global həcmi, mühəndisliyin müvəkk-

koblıyinə, iqtisadi hadisələrin əcəviliyinə görə əvvəlki dövrlərdən xeyli forqlon. Hal-hazırda dünya neft sənayesində müüm rol oynayan respublikamıza dinya ölkələrinin maraqlarının arasında neft amil xüsusi əhəmiyyətli malikdir. Ölkəmizin iktinasiyə yüksəkliyi əsasən neft ixracının hesabına olmuş, sonradan neft və qaz istehsalına yardımçı olan sənaye sahələri inkişaf etmişdir. Deyilənlərdən belə bir qənaçə gəlmək olar ki, ölkəmizdə neft sektorun ilə yanşı, başqa sahələrin də inkişaf etdirilməsinə geniş imkanlar vardır və bu istiqamətdə düzgün, məqsədönlü investisiya siyaseti aparılır. Son illərdə digər sferalarda olduğu kimi dövlət maliyyəsi sferasında da sabitlik hökm sürməkdədir. Eyni zamanda, dövlətin bütçə-vergi siyaseti və onun iqtisadi siyasetin digər istiqamətləri, xüsusun da monetar siyaset effektif koordinasiyası ölkədə iqtisadi artımın dayanıqlı xarakter almاسında müüm rol oynamasıdır.

Fiskal strategiyanın reallaşması isə bu istiqamətdə həlliəcəi rol oynayır. Təcrübə göstərir ki, neft galirlərinin fiskal ekspansiyada fəal istifadəsi vallyuta və pul bazarlarında davamlı gərginlik yaranan amildir. Təbii ki, həm mili vallyutın dollara nisbatan koskin bahalaşması, həm də pul kütlaşının arzuolunmaz dərəcədə artması problematik bir haldır. Bu problemi neft galirləri istisna olmaqla, Dövlət bütçəsinin real kəsiminə nəzər saldıqda aydın görmək olar.

Göründüyü kimi, makroiqtisadi sabitliyi və iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlı meydana çıxacaq, keyfiyyətəcə yeni tələbləri nəzərə alaraq, ehtiyatlı xərc siyasetinin yeridilməsi vacibdir. Çünkü bütçənin galirləri ardıcılca, cövlət xərcləri də artımaqda davam edəcəkdir.

Qeyri-neft sektorunun ödədiyi vergilərin artım sürətinin neft sektorunun ödədiyi vergilərin artım sürətindən geridə qalmışa baxmayaraq, birinci dəfə sabit artım tempini malikdir. Neft sektorunun ödədiyi vergilərin həcmi dünya bazarının konjunkturundan daha çox asılıdır.

Qeyri-neft sektorunun ödədiyi vergilərin həcmiin artması isə bu sektorda iqtisadi canlanmanın nəticəsidir. Qeyri-neft sektorundan vergi daxilişmaları xərci tərəddüdlərə məruz qalmır və hökumətin fiskal tədbirlərinin sabitliyinə şərait yaratır. Onu da qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun ödədiyi vergilərin həcmiin real artımı vergi dərəcələrinin aşağı salınması şəraitində baş verir. Bu da onu göstərir ki, qeyri-neft sektor üzərində vergi ağırlığının azalması bu sektorda canlanmaya və nəticə etibarilə ödənilən vergilərin həcmiin artmasına imkan verir.

Qeyri-neft sektorunda bir sira sahələrin həyat fəaliyyətinin saxlanması məqsədilə hökumət dəyərinin tamamilə ödənilməsinə baxmayaraq enerji daşıyıcılarının qeyri-neft sektoruna təklifini dayandırırmış və beləliklə, qeyri-neft sektorunun həyat fəaliyyətinin neft sektoru tərəfindən subsidiyalasdırılması effektini yaradır. Qeyri-neft sektorunun ödəniş qabiliyyətinin aşağı olması sürətli iqtisadi inkişafın təmin olunmasına ciddi əngəl yaradır.

Ödəməmələr probleminin yaranmasına səbəb olur.

Iqtisadiyyatda qarşılıqlı ödəməmələr sistemində yeganə xalis kreditor mövcəyinə Dövlət Neft Şirkəti malikdir. «Azərenerji», «Azəriqiz» Dəməriyol idarəslərinin öz möhsullarını haqlarını alı bilməmələri onları Dövlət Neft Şirkəti qarşısında bərcəl durumuna salmışdır. Satılan enerjinin, su və qazın haqlarının ödənilməsi sistemində qeyri-təkmil olmuş, onların istehlakçılarına çatdırılması zamanı həddən artıq texniki itkişlər və qeyri-rəsmi məmənəmə hallarının mövcud olması da həmin sahələrin ödəniş qabiliyyətinə mənfi təsir göstərən amillərdəndir. Bununla yanaşı, yuxarıdakı məlumatlardan göründüyü kimi, on böyük məbləğdə xalis bərcəl mövcəyinə isə «Azərkimya» Dövlət Şirkətinin müəssisələri malikdir. Bu isə bu sahəyə daxil olan müəssisələrin yalnız dolayı subsidiyalar hesabına fəaliyyət göstərdiyini və ümumiyyətlə dessək, həmin sahənin iqtisadi resursların səmərsiz istifadəcisi olduğunu göstərir. Bütün bunlar özünün maliyyə ağırlığını son növbədə neft sektorunun üzərinə qoyur. Neft sektorun da öz növbəsində dövlət Büdcəsi qarşısında vergi üzrə öhdəliyim tam ödəyə bilənmək vəziyyəti ilə üzləşir.

Neft sektorunun qeyri-neft sektorunu ödəməmələr formasında maliyyə laşdırması ikincinin belə şəraitdə fəaliyyət göstərməsi əməkənəs yaradır və qeyri-neft sektor artıq bu şəraitdə adaptasiya olunur. Bu şəraitin aradan qaldırılması isə artıq ödəməmələr probleminin yaranmasında müüm amil kimi çıxış edən və səmərsiz fəaliyyət göstərən sahələrin həyat fəaliyyətinin dayandırılması zərurətinə yaradır.

Azərbaycanda Dövlət Büdcəsi, Neft Fonduñun galirlərinin getdikcə artması geniş maliyyə bazasına malik bu tipli fondların yaradılmasına real imkanlar açır. Qeyri-neft sektorunun inkişafı üzrə dövlət maliyyə fondlarının vəsaitləri aşağıdakı formalarda yerləşdirilə bilər:

- Əsas fondların alınması, yeniləşdirilməsi üçün üzümmüddəli, aşağı faizi kreditlərin təqdim edilməsi;

- Dövriyyə vəsaitinin tamamlanması üçün simvolik laizlə qismüddəli kreditlərin təqdim edilməsi;

- Veksellərin uçotunun və akseptləşdirilməsi əməliyyatlarının həyata keçirilməsi;

- Riskli, lakin perspektivi yüksək olan yeni biznes fəaliyyətinin kreditləşdirilməsi;

- İnnovasiya layihələrinin kreditləşdirilməsi;

- Lizing xidmətinin təşkilimi.

Qeyri-neft sektorunun inkişafı üzrə dövlət maliyyə fondlarının fəaliyyəti təkcə maliyyə vəsaitlərinin təqdim edilməsi ilə yekunlaşmamalı, cənbi zamanda aşağıdakı xidmət növləri ilə tamamlanmalıdır:

- Menecmentin təşkilii üzrə tövsiyələrin verilməsi;

- Kredit risklərinin dayorlantırılması;

- Yeni biznes imkanlarının mövcudluğu ilə bağlı informasiyaların verilməsi, konsalting xidməti, biznes planlarının tərtibi;
- Kreditləşmə tarixi üzrə reyestrin aparılması və hər müəssisə üzrə kredit ödəmək mədəniyyətinin təhlili;
- Mənecərlərin tədrisi sisteminin təşkili;
- Modern texnologiya, xammal və istehsal məqsədləri üçün digər növ vəsitələrin daha alverişli qiymətlərlə alınmasına yardım edilməsi;
- Biznes qurumları arasında əlaqələrin yaradılmasına yardım edilməsi;
- Məhsulun ixracının təşkili ilə bağlı məsləhətlərin verilməsi.

Nefi golirlarının əsasın fəal yiğim vəsaiti kimi istifadə olunması, yanı Neft Fondunda aktivlərin dinamik artımı və qorunub saxlanması strateji önmə kəsb edir. Yaxın galəcəkdə nəzərdə tutulan neft-qaz müqavilələrinin reallaşması nəticəsində, Azərbaycan dünyanın ən zəngin neft-qaz ölkəsinə çevriləcəkdir. Nefi yataqlarının mənimsanılması, böyük kapital qoyuluşu, müasir texnika və texnologiyaların tətbiqi külli miqdarda xarici investisiyaların cəlb edilməsi nefitdən galən golirların və nəticədə, Dövlət bütçesinin golirlarının nəzərçarparacaq dərəcədə artmasına görüb çıxarıcaqdır.

Qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun, xidmət və digər infrastruktur obyektlərinin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və şəhərin güzərənini daha da yaxşılaşdırmaq qarşısında duran mühüm vəzifələrdir. Bu məqsədə:

- galəcəkdə xərclərin investisiya və sosialyönümlülüyünə üstünlük vermək;
- budeca təşkilatlarında borçlanma prosesini əvvəl idarə etmək;
- dövlət əmlakının idarə edilməsi mexanizmini təkmilləşdirməklə dövlət bütçesinə daxilolmaları artırmaq;
- dövlət rüsumuna cəlb olunan xidmətlərin tərkibini genişləndirməklə onun yüksəlməsinə nəzarət gücləndirmək;
- budeca golirlarının və xərclərinin strukturunun təkmilləşdirilməsi, habelə şəffaflığının artırılmasını təmin edən qanunvericilik bazasının formalşdırılması istiqamətində işi davam etdirmək.

Yuxarıda deyilənlərdən və əldə olunan iqtisadi nailiyyətlərdən belə bir qənaətə gəlmək olar ki, respublikada makroiqtisadi sahədə nailiyyətlərin təmin edilməsinin əsas şərtlərindən biri də düzgün budeca vergi siyasətinin həyata keçirilməsi olmuşdur. Budeca-vergi siyasətinin və maliyyə sistemində aparılan islahatların mühüm istiqamətləri kimi budeca golirlarının strukturunun təkmilləşdirilməsi və şəffaflığının artırılması, dövlətə məxsus maliyyə etihadlarından somalı istifadə etmək baxımından, xəzinədarlığın işinin daha da təkmilləşdirilməsi, xərclərin icrasının maliyyə planlaşdırılması əsasında həyata keçirilməsi və vergi məkanını genişləndirməklə vergi yükünü azaltmaq olmuşdur. Göründüyü kimi, müasir şəraitdə dövlətin budeca-vergi

siyasatında bütçə tarazlığının qorunması çox vacib şərtlərdən biri olduğu üçün budeca-vergi siyasətini elə bir şəkildə uyğunlaşdırmaq tələb olunur ki, Dövlət bütçəsi bu uyğunlaşmanın uğursuzluğunda iqtisadiyyati iflic vəziyyətini salmasın. Cünki hər bir siyasetin pozitiv nəticələrindən başqa, neqativ nəticələrinin də ola biləcəsi yaddan çıxarmaq lazımlı deyildir.

Məlumdur ki, vergi dərəcələrinin azaldılması üzümüzüddəti dövrə iqtisadi aktivliyi artırmaqla, vergi bazasının genişləndiriləcək və bütçənin vergi daxilolmalarının artmasına səbəb olur. Lakin bu məqamda əsas problem iqtisadiyyatın hansı fazada olmasına düzgün müəyyənləşdirmək və buna uyğun olan optimal vergi dərəcələrinin müəyyənləşməsidir. Əgər hələ vergi dərəcələrinin azaldılması istiqamətində atılan addımlar üzümüzüddəti dövrə də lazımi effektiv verməyə bilsər və bütçə daxilolmalarını müəyyən qədər azalda bilər.

Respublikamızda qeyri-neft sektorunun inkişafı ilə bağlı on vacib strateji istiqamət - nefi bumu nəticəsində makroiqtisadi sabılık üçün yaranan biləcək təhlükələrin aradan qaldırılmasıdır. Burada əsas vəzifə milli valyutanın möhkəmlənməsinin qarşısının alınması və inflayasiyanın normal səviyyədə saxlanılması məqsədi müvafiq dövlət siyaseti aşağıdakı prinsiplərə əsaslanıb:

- nefi golirlarının nəzərdə tutulmuş səviyyəsindən artıq hissəsinin yiğim fondunda cəmlədirilməsi;
- dövlət xərclərinin orta və üzümüzüddəti sosial-iqtisadi inkişaf proqramlarına uyğun həyata keçirilməsi;
 - budeca xərclərinin artırılması zamanı onun məcmu təlabın komponentlərinə ayrıraq göstərdiyi təsir və təklifi strukturu ilə uyğunluğunə diqqət yetirilməsi;
 - dövlət xərcləmələrinin idarə olunmasının təkmilləşdirilməsi;
 - maliyyə intizamının möhkəmləndirilməsi, həmcinin dələyi subsidiyalama hallarının azaldılması;
 - gözənlənilən inflayasiya meyillərinin qarşısının alınması üçün həyata keçirilən sterilizasiya tədbirlərinin əvvəlciliyin artırılması və s.

Cədvəl 1
2000-2007-ci illər ərzində Dövlət bütçəsinin gölərləri, xərcləri və bütçə kosirinin ƏDM-də xüsusi çöküsü

Göstəricilər	2000	2001	2002	2003	2004	2005	2006	2007
Umumdaşılıq mahsul (mln manat)	4718,1	5315,6	6062,5	7146,5	8530,2	12522,6	18746,2	26815,1
Bütçənin gölərləri (mln manat)	714,6	784,8	910,2	1220,9	1509,5	2055,2	3868,8	6006,6
Bütçə gölərinin ƏDM-də xüsusi çöküsü, %-la	15,1	14,7	15,0	17,1	17,7	16,6	20,6	22,4
Bütçənin xərcləri (mln manat)	764,0	807,5	931,8	1234,5	1502,1	2140,7	3790,1	6086,2
Bütçə xərclərinin ƏDM-də xüsusi çöküsü, %-la	16,2	15,2	15,4	17,3	17,6	17,1	20,2	22,7
Bütçə kosiri (mln manat)	-49,3	-22,7	-21,5	-13,6	7,3	-85,6	78,6	-79,6
Bütçə kosirinin umumdaşılıq mahsul nişbetən, %-la	1,0	0,4	0,4	0,2	0,1	0,7	0,4	0,3

Mənbə: Azərbaycanın statistik göstəriciləri 2008. Dövlət Statistika Komitəsi, Bakı, 2008

Cədvəl məlumatlarından görünür ki, 2007-ci ildə müqayisədə, 2010-cu ildə bütçə gölərlərinin təqribən 50% artacağı proqnozlaşdırıldıqı haldə, Dövlət Neft Fonduunun gölərlərinin 5 dəfəyədək artacağı proqnozlaşdırılır.

Növbəti bir neçə ildə neft hasilatının köskin yüksələşməsi bütçəyə böyük həcmli pulların daxili olacağının deməyə əsas verir. Ancaq bu artım qısamüddətli olacağından, vəsatlıların optimal idarə olunması çox vacib məsələdir. Bütçə xərclərinin indiki templo artımı, bir tərəfdən, inflasiya təzyiqi, digər tərəfdən da, neft hasilatının azalacağı təqdirdə maliiyyəlşəmə problemi yaratmaqla ölkə iqtisadiyyatının inkişafı üçün ciddi maneçə çevrilə bilar.

Baxmayaraq ki, 2007-ci ildə vergi dərəcələrinin aşağı salınması nəzərdə tutulmamışdır, lakin əvvəlki illərdə bu istiqamətdə ciddi addimlar atılmışdır. Tabii ki, vergi dərəcələrinin dəyişdirilməsi konkret məqsədlər daşımmalıdır. Əgər əvvəlki illərlə müqayisə etsək, görəmək olar ki, ölkədə vergilərin sayı azalaraq 14-dən 9-a endirilib, mənfəat vergisinin dərəcası 10 faiz, ƏDV-nin səviyyəsi 2 faiz, gölər vergisinin yuxarı həddi 10 faiz aşağı salınıb. Yəni vergi

dərəcələrinin müəyyən qədər aşağı salınması prosesi gedib, Nəzərə almaq lazımdır ki, vergi yükü problemi də köskin şəkildə aktuallıq kəsb etmir.

Beynəlxalq təcrübə göstərir ki, vergi ödəyicisindən tutulan vergilər onun məcmə gölərinin 30-40 faizindən çox olduqda, iqtisadi fəallığın səviyyəsi aşağı düşür, ölkəyə qoyulan investisiyaların həcmi azalır. Son beş il üzrə vergi yükünün səviyyəsinə diqqət yetirək, bu göstəricinin 20 faiz həddini ötmədiyini görmək olar. Bu bir çox ölkələr mütəqayisədə çox aşağı göstəricidir. Avropa ölkələrində faktiki vergi yükünün səviyyəsinə respublikamızla müqayisədə çox yüksəkdir. MDB dövlətlərinə göldükdə isə, vergi yükü Rusiya, Ukrayna, Qazaxıstan, Belarus kimi dövlətlərənən aşağıdır. Əgər Avropa ölkələrinin vergi qanunvericiliyinə diqqət yetirək, görə bələrik ki, ƏDV dərəcasının orta göstəricisi bu ölkələr üzrə 19,5%, mənfəat vergisi dərəcasının orta göstəricisi isə 24,2%-dir. Fiziki şəxslərin gölər vergisinin dərəcasının maksimal həddi üzrə orta göstərici isə bu ölkələr üzrə 40,8% təşkil edir. Deməli, Azərbaycanda ƏDV-nin dərəcası Avropa ölkələri üzrə ƏDV dərəcasının orta göstəricisindən aşağıdır.

Mənfəat vergi səviyyəsinin dərəcələrinin üzrə orta göstərici ilə müqayisəsi zamanı bu həl müşahidə olunur. MDB-ya üzv olan ölkələr üzrə ƏDV-nin orta göstəricisi 18,8%, mənfəat vergisinin orta göstəricisi 22,9%, fiziki şəxslərin gölər vergisinin orta göstəricisi isə 21,3%-dir. Bütün bunular yanaşı, hökumət vergi yükünün optimal səviyyədə saxlanılması və vergi sisteminin liberallaşdırılması istiqamətində siyaset yürütməli, vergi dərəcələrinin perspektivdə aşağı salınması ilə bağlı Qanunvericiliyə müvafiq dayışıklıklar edilməsini diqqətdə saxlamalıdır.

Qeyd etmək lazımdır ki, beynəlxalq təcrübəyə əsasən, əmlak vergisi üzrə vergitutma obyekti kimi torpaq, bina və s. daşınmaz əmlaklar götürülür. Bu baxımdan əmlak və torpaq vergisi növünün cəmi məqsədə xidmət etdiyini nəzərə alaraq, onları birləşdirmək və vahid vergi növü kimi tətbiq etmək aktualdır. Lakin ölkəmizdə torpaq bazarının formalşdırılması və torpaq qiymətinin müəyyən edilməsi metodlarının işlənməməsi və vergi növlərinin birləşdirilməsində müəyyən angollar yaradır. Daşınmaz əmlak kateqoriyasına aid olan torpaq qiymətləndirilərək alçı-satçı predmeti kimi götürülsə, perspektivdə torpaq vergisi ilə əmlak vergisinin birləşdirmək barədə konkret tədbirlər görmək olar. Təbii ki, bu vergi qanunvericiliyinin sadaləşdirilməsi, sahibkarlara daha aydın və şəffaf metodlardan istifadə imkanının verilməsinə xidmət edə bilər. Eyni zamanda, bu vergilərin birləşdirilməsi üçün bir sırə başqa iqtisadi əsasların da yaranması zorurəti vardır. Torpaq vergisi ölkədə iqtisadi fəallığın artırın vergi növlərinəndən biridir.

«Bütçə Məcəlləsi»nın «Vergi Məcəlləsi» ilə uyğunluq təşkil etməsi çox vacibdir. Bütçə Məcəlləsinə ölkənin sosial-iqtisadi inkişafının proqnozlaşdırılması, bütçə və bütçədən kənar dövlət təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyi və effektivliyinin qiymətləndirilməsi üzrə hüquqı və

iqtisadi normalar daxil olmalıdır. Bundan başqa, burada dövlət gölirlərinin potensialının qiymətləndirilməsi üzrə normalar, onların sosial-iqtisadi inkişaf təsirinin idarə olunmasının mexanizm və vasitələri, dövlət xərclərinin effektivliyinin təmin olunması üzrə mexanizmlər, dövlət xərclərinin və bütövlükdə büdcənin programlaşdırılmış saviyyəsinin artırılması. Dövlət büdcəsinin formalaşması, icrası və hesabat üzrə normalar və s. müəyyən olunmalıdır.

Qeyd etmək lazımdır ki, ölkədə göznlənilən yüksək iqtisadi artım hesabına vergi bazasının genişləndirçiyinə baxmayaraq, vergi sisteminin təkmilləşdirilməsini nəzərdə tutan islahatların aparılmasının əhəmiyyəti olduqca böyükdür.

Sübhəsiz ki, qeyri-neft sektorunun sürətli inkişafının ilkin şərtini vergi rejiminin sadələşdirilməsi və bu rejimin investorlar üçün cəlbəciliyinin yüksəldilməsi təşkil edir. Bu mənədən istifadən vergi stimullarının ana xəttini vergi dərəcələrinin azaldılması siyaseti təşkil edir. Hazırda biznes fəaliyyətinə məvəcud vergi sisteminin göstərdiyi məhdudlaşdırıcı təsirin aradan qaldırılması üçün aşağıdakı tədbirlərin həyata keçirilməsinə ehtiyac vardır:

- vergi dərəcələrinin azaldılması prosesinin davam etdirilməsi;
- vergiçıqma sisteminin sadələşdirilməsi, vergi yığımı işinən təkmilləşdirilməsi;
- prioritet sahələrdə fəaliyyət göstərən müəssisələrin Dövlət büdcəsinə olan vergi borclarının silinməsi praktikasının daha da genişləndirilməsi;
- yeni yaradılmış sahibkarlıq müəssisələri üçün vergi tətbikləri və vergi kreditləri sxemlərinin tətbiqi, vergi avansı praktikasına son qoyulması;
- yeni açılmış kiçik və orta müəssisələrin müvəqqəti olaraq mənfəət vergisindən azad edilməsi;
- kiçik və orta biznes üçün iri müəssisələrə nisbatən daha aşağı dərəcə ilə mənəfət vergisinin tətbiq olunması;
- Dövlət büdcəsi ilə sahibkarlar arasında vergi hesablaşmalarının düzgün mexanizmlərinin müəyyən edilməsi;
- kənd təsərrüfatı müəssisələrinin istehsal məqsədləri üçün alıdları malların üzərindəki ƏDV məbləğinin kompensasiyası.

Qeyri-neft sektorunun inkişafını sürətləndirmək məqsədilə bu sektor üçün neft sektorundan fərqli olaraq daha aşağı vergi dərəcəsinin müəyyənlaşdırılması vacibdir. Eyni zamanda banklar tarafından investisiya yönümlü kreditlərin verilməsini stimullaşdırmaq məqsədilə alda olunmuş gölirlərin daha aşağı dərəcələrlə vergilər cəlb olunması imkanları araşdırıla bilər.

Qeyd etmək lazımdır ki, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət programının həyata keçirilməsi dövründə Azərbaycanın makroiqtisadi manzaraşı iki sababdan döñüs dövrü kimi qiymətləndiriləbilər. Birincisi, hətta «Şah-dəniz» layihəsi üçün birhaşa xarici investisiyaların (XBI) böyük məbləğ təşkil etməsinə baxmayaraq, əsasən «Baki-Tbilisi-Ceyhan» boru

komörünün tikintisini dəstəkləyen böyük həcmli XBI-lər BTC komörünün tikintisının tamamlanması ilə əlaqədar 2003-cü ildən azalmaya başlamışdır. İkincisi, ən mühüm amil qiymət effekti və 2006-ci il BTC vasitəsilə ilkin neftin Ceyhan limanına çatması ilə bağlı olaraq neft gölirlərinin artmasıdır. Növbəti 20 ildə Azərbaycanın 170 mld. USD və ya həz. il adəməşəyinə 1000 USD gölər əldə edəcəyi gözlənilir. Həmin pul axınlarını idarə edə biləcək və regionların sosial-iqtisadi inkişafına yönəldə biləcək Azərbaycanın tələb mənecəmti arsenalı, göznlənilən nefti bumi üzrə mühüm məsələyə çevrilmişdir. Bu arsenal, neft gölirlərinin galəçək nöşflərə saxlanması təmin edən və sterilizasiya məqsədlərini güdünlər. Neft Fondunun fəaliyyətini, əhatəli əməl Dövlət büdcəsinin (o cümlədən Neft Fonduñun xərclərinin), Neft Gölərlərinin Uzunmüddəli idarə olunması Strategiyası və qiymətlərin sabitliyinə məsul olan Milli Bankın müstəqiliyini əhatə edir. Bu fiskal və monetar orqanlar, 2005-ci ildən etibarən böyük məbləğdə XBI şəraitində qeyri-neft sektorunun artımının və qiymət sabitliyinin saxlanmasına uğurlu imkanları malik olmuşlar.

«Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı» və ölkə iqtisadiyyatının ayri-ayrı sahələrinin inkişafını təmin edən digər dövlət tədbirlərinin uyğun olaraq büdcə-vergi siyaseti müəyyənlaşdırılmasında, bu siyaset ölkədə sahibkarlığın inkişafı, infrastruktur sahələrin müasir tələblər baxımından yenidən qurulması, yoxsulluğun azaldılması və regionların inkişafı üçün iqtisadi imkanlarını yaradılması ilə yanaşı, mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərdə, o cümlədən büdcə təşkilatlarında maliyyə intizamının gücləndirilməsinin və şəffaflığın təmin edilməsini özündə əks etdirir. Həyata keçirilecek kompleks tədbirlərin növbəti illərdə istehsalın, xüsusi qeyri-neft sektorunun inkişafına, yeni iş yeriinin açılmasına, regionların sosial-iqtisadi inkişafı üçün dayanılı maliyyə təminatının yaradılmasına, ixracyönümlü məhsul istehsalının stimulasiyasına təsdiq olunmasına yönəldilmişsə, nəzərdə tutulmuşdur. Respublikamızda sosial-iqtisadi inkişaf sahəsində bu kimi əzəri tədbirlərin həyata keçirilməsi idarəetmənin səmərəliliyinin yüksəldilməsi ilə müşayit olunacaqdır. İqtisadiyyatımızda məvəcud olan ədmənşəmələr probleminin mərhəbələrlə aradan qaldırılması, enerji daşıyıcılarının ölkədaxili qiymətlərinin tədricən dünya qiymətlərinə uyğunlaşdırılması, enerji sektoruna Dövlət büdcəsi hesabına subsiyidiyaların veriliməsi kimi məsələlər buna aydın şübhədir.

Yuxarıda qeyd olunanlardan belə bir qanunu gölmək olar ki, respublikamızda büdcə-vergi siyasetinin həyata keçirilməsində əsas məqsəd - ölkədə makroiqtisadi göstəricilərin sabit saxlanılması təmin etməklə iqtisadi artıma nail olmaqdandır, maliyyə intizamının gücləndirilməsindən. Dövlət büdcəsinin tərtibi və icrasının təkmilləşdirilməsindən, qeyri-neft sektorunda məsəllələrin gücləndirilməsindən ibarət olmalıdır.

Qeyd etmək lazımdır ki, son bir neçə ildə bütçə-vergi siyasəti Azərbaycan Respublikasının ortam hüdudlu maliyyə siyasətinin tərkib hissəsi olmaqla, ölkənin iqtisadi-sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə, Yoxsulluğun Azalılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"na (YAHDP), "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı"na və ölkə iqtisadiyyatının ayrı-ayrı sahalarının inkişafını təmin edən digər dövlət programlarına uyğunlaşdırılır. Bu əsasda bütçə xərclərinin aşağıdakı prioritet istiqamətləri müəyyənləşmişdir:

- kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün hazırlanmış programların təkmilləşdirilməsində bütçənin rolunun və bu istiqamətdə vəsait qoyuluşunun artırılması;

- Respublikanın daxili potensialından və bütçə resurslarından səmərəli istifadə edilməkla, iqtisadi regionlar üçün xüsusi əhəmiyyət kəsb edən sahaların inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin dəha da genişləndirilməsinə, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həyat səviyyəsinin dəha da yaxşılaşdırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafına nail olunması;

- "İqtisadi inkişaf üzrə Dövlət Proqramı"nda Dövlət bütçəsinin vəsaitləri hesabına həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin maliyyəlaşdırılmasının təmin olunması;

- bütçə prosesinin təkmilləşdirilməsi vasitəsilə bütçə proqnozlaşdırılmasının və bütçə xərclərinin səmərəliliyinin artırılması;

- həmçinin ölkə iqtisadiyyatının, ayrı-ayrı dövlət orqanlarının, sahibkarlığın inkişafını təmin edən digər dövlət programlarında Dövlət bütçəsinin vəsaitləri hesabına həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin maliyyəlaşdırılmasının təmin edilməsi.

Maliyyə potensialının artırılmasında fiskal siyasətin rolu mühüm əhəmiyyətə malidir. Bu siyaset, maliyyə bazarının sabitləşdirilməsimə, həmçinin dövlətin öz funksiyalarını həyata keçirə biləsi üçün maliyyə təminatına xidmət edən alıcı rolunu oynayır. Odur ki, bu mexanizmdən düzgün və məqsədönlü şəkildə istifadə olunması, fiskal siyasətin Dövlət bütçəsinə real təsirinin müəyyən edilməsinin hazırkı şəraitdə nəzərə alınması məqsədən müvafiqdir.

Milli iqtisadiyyatın tənzimlənməsində özünməxsus rölyəf oynayan fiskal siyaset vasitəsilə hökumət maliyyə sistemini nəzarət edir və bazar mexanizmına təsir edə bilir. Fiskal siyaset, sosial-iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən problemləri həll etmək üçün tələb olunan pul vəsaitlərinin yığım forması olan bütçəni formalasdırmaga imkan verir.

Vergi siyasətinin təhlili modelləri isə Vergi Qanunverciliyinin dayışmasının bütçə gəlirlərinə və onların paylanmasına təsirini qiymətləndirmək üçün istifadə olunur. İkinin məlumat kimi vergi bəyannamələri götür-

rülür. Məhiyyətə bu modellər, imitasiya mikromodellərlərindən ibarətdir. Bəlsə modellərin işlənilə hazırlanması üçün vergi bazası haqqında məlumat və adekvat vergi modeli lazımdır ki, vergilərin real qiymətlərini və boyannamə göstəricilərinin imitasiya etmək mümkün olsun.

Daxilolmaların monitoringi modelləri daxilolmaların vaxtını və həcmini müəyyət etməyə imkan verir ki, o da ÜDM-in artıb-azaldılmamasını səbəblərini aydınlaşdırmağa, proqnoz tapşırıqlardan kənarlaşmaları ifah etməyə imkan verir ki, bu da vaxtında və məqsədönlü qərarlar qəbul etməyə şərait yaratır.

Bəsləkla, ölkənin sosial-iqtisadi inkişaf Konsepsiyasına və ortam hüdudlu Maliyyə Programına uyğun olaraq iqtisadiyyatın inkişaf etdirilməsini və nəzərdə tutulan bütçə-vergi siyasətinin effektiv həyata keçirilməsini təmin etmək üçün aşağıdakı istiqamətlər nəzərə alınması məqsədən müvafiqdir:

- ümumadxılı məhsulun strukturuna və sahə quruluşuna uyğun bütçə gəlirlərinin artırımı təmin etmək;

- vergi daxilolmaların proqnozlaşdırılması modelini hazırlamaq və bu prosesi keyfiyyətli həyata keçirmək üçün real informativ-məlumat sistemini təsis etmək;

- potensial gəlirlərin bütçəyə daxilolma omsalının əhəmiyyətli dərəcədə yüksəldilməsinə nail olmaq;

- dövlət xəzinədarlığı vasitəsilə bütçə təşkilatları xərclərin idarə edilməsi potensialını artırmaq, bütçə vəsaitlərinin təyinatı üzrə düzgün xərclənməsi üzərində dövlət maliyyə nəzarətini dəha da gücləndirmək;

- qeyri-neft sektorunda bütçə gəlirlərinin yığım omsalının üstün artırımına nail olmaq;

- Dövlət bütçəsi xərclərinin investisiya yönünlüyüն üstünlük vermək;

- investisiya qoyuluşunun strukturunu və kreditlərin verilməsi mexanizmini daim təkmilləşdirmək;

- sahibkarlığın regionlar üzrə inkişaf etdirmək;

- dövlət vəsaitindən səmərəli istifadəni, bütçə xərclərinin strukturunun təkmilləşdirilməsini və xərclərin şəffaflığının artırılmasını təmin edən qanunvercilik bazasının formalasdırılmasını davam etdirmək;

- dövlətin qısamüddətli istiqraz vərəqələri bazarını dəha da inkişaf etdirmək, dövlətin qiyməti kağızları bazarında investorların iştirakını genişləndirmək və qiyməti kağızları olan tələbatı artırmaqla, normal rəqəbat prinzipi ləsasında faiz dərəcələrinin aşağı düşməsini şərait yaratmaq;

- kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün hazırlanmış programların maliyyəlaşdırılmasında bütçənin rolunu və bu istiqamətdə vəsait qoyuluşunu artırmaq;

- büdcə vəsaitlərinin məqsədönlü və təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə xəzinqə nəzarətini daha da gücləndirmək, bündən təşkilatlarından borçlanma prosesini əvək idarə etmək;

- büdcə-vergi siyaseti alətlərindən səmərəli istifadə etmək.

Bazar iqtisadiyyatın formalşdırılması, onun dünya iqtisadiyyatuna integrasiyası istiqamətində aparılan məqsədönlü iqtisadi siyaset çərçivəsində əvək büdcə-vergi siyaseti həyata keçirilir ki, bu siyasetin də əsas istiqamətləri vergilərin sayının azaldılması, vergi dərsəclarının aşağı salınması və vergi güzəştərinin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsindən ibarətdir. Respublikamızda maliyyə axımlarının hərəkatı əsasən, Bakı şəhərində və qismən da böyük şəhərlərdə mərkəzləşmişdir. Bu tendensiya pul vəsaitlərinin paytaxtda cəmləşməsinə səbəb olan iri vergi ödəyicilərinin korporativ maraqları və regionlarda bank sektorunun kifayət qədər inkişaf etməməsi ilə əlaqədardır. Bu hal isə hər bir regionun vergi bazasının hesablanmasından fərdi yanışmanın vacibliyini şərtləndirir.

Bu işdə regionların vergi bazasının hesablanması zamanı regionlann arazisindəki xüsusi mülkiyyətin görliliyinin və bündə effektivliyinin, istehsal və sosial infrastrukturun və regionun inkişaf etmiş sahələrinin texnoloji yenilənməyə töhfəbatının, regionun resurs bazasının, nəqliyyat təminatının və s. keyfiyyətinin qiymətləndirilməsi nəzərə alınmalıdır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı çərçivəsində vergi güzəştərinin dövlətin sosial-iqtisadi programlarının strateji möqsədlərə uyğun veriləməsi, bu güzəştərin ancaq müvəqqəti və əldə edilmiş nüzakılara əsaslanaraq tətbiq edilməsi məsələdə uyğun hesab edilir.

Bələ bir məsələni qeyd etməliyik ki, beynəlxalq təcrübəyə əsasən, müxtəlif əlkələrdə sadələşdirilmiş vergi sistemi tətbiq olunur. Ölkəmizdə kiçik biznes inkişafı üçün sadələşdirilmiş vergi sisteminin tətbiqi davam etdirilməlidir ki, xüsusilə regionlarda kiçik biznes obyektləri rəqabətqabılıyyatlı olsunlar və iş məşğulluğu problemi həll olunsun.

Ancaq kiçik biznes üçün nəzərdə tutulmuş sadələşdirilmiş vergi rejimindən istifadə edərək, bir sira iqtisadi faaliyyət növləri üzrə sadələşdirilmiş vergi ödəyiciləri kimi qeydiyyata durmaqla, vergidən yاخınma halları vergi organlarının xüsusi nəzarətində olmalıdır. Bu baxımdan, sadələşdirilmiş verginin məbləği həm iqtisadi faaliyyət növü, həm dövriyyə, həm də işçilərin sayı və xidmət sahəsi kimi parametrlər əsasında təyin edilməlidir. Bununla yanaşı, regionların iqtisadi inkişafı nöqtəyi-nəzərindən sadələşdirilmiş verginin məbləği ölkənin şəhər və rayonlarının arazilərinin zonalar üzrə müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə də hesablanır.

Sonda belə bir qənaatə gəlmək olar ki, bündə-vergi siyasetinin səmərəliyini təmin etmək üçün aşağıdakı kompleks tədbirlərin həyata keçiriləcək:

- vergi yükünün azaldılması, vergi məkanının genişləndirilməsi;
- vergi ödəyicilərinin faaliyyətinin stimullaşdırılması, potensial vergi bazasının genişləndirilməsi;
- vergilərin strukturunun onların sadələşdirilməsi istiqamətində təkmilləşdirilməsi:
 - sahibkarlıq faaliyyətinin genişləndirilməsini təmin edən vergi mühitinin yaradılması;
 - Dövlət bündəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarətin gücləndirilməsi:
 - bündənin ierası prosesində şəffaflığın təmin olunması məqsədilə xəzindarlıq sisteminin təkmilləşdirilməsi işlərinin sürətləndirilməsi;
 - bündə galır və xərclərinin ÜDM-də xüsusi çöküşün artırılmasına nail olunması:
 - xərclərin investisiya və sosialyönümlülükünün təmin edilməsi;
 - bündən əsaslanan inflasiya yaratmayan mənbələr hesabına maliyyələşdirilməsi;
 - dövlət vəsaitinin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarət tam təmin etmək məqsədilə idarə, müəssisə və təşkilatlarda üçöt-hesablı işlərinin yenidən qurulmasının təmin edilməsi.

DÖVLƏTİN PUL-KREDİT SİYASƏTİ

«Pul – kredit siyasəti dövlətin iqtisadi funksiyalarının reallaşmasında bütçə-vergi siyasatından sonra an güclü alıdır. Burada dövlət pula tələbatla pul təklifi arasında nisbətləri tənzimləyirək, iqtisadi artma maliyyə təminatı yaradır və iqtisadi inkişafə təsir edir»

İlham Əliyev

9.1.Pul-kredit siyasatının nəzəri əsasları

Pul-kredit sferası ilə bağlı olan və «pul kütlosu nəzəriyyəsi» kimi tanınan ilk nəzəriyyə XVI əsrə Salomon məktobının nümayəndələri tərəfindən rəsmi sistemli şəkildə irolu sürülmüşdür. «Pul-kütlosu nəzəriyyəsi» XVI-XVIII əsrlərdə klassik iqtisadçılar tərəfindən zənginləşdirilərə də əsasən XVIII əsrə D.Yum tərəfindən inkişaf etdirilmişdir.

Tamimlı klassik iqtisadçı David Rikardonun iqtisadi təlimində pul todavülü və bank sistemi ilə bağlı nəzəri fikirlər geniş yer almışdır. XVIII əsrin sonlarında Rikardo todavüldə olan pulun komiyyatını və onun dəyərini tənzimləyən qanunlarla bağlı təkliflər irolu sürmüştür. Bununla yanaşı, həmin vaxtlarda iqtisadçının votonu Ingiltərədə pul böhranının yaşaması, onu pul-kredit siyasəti mosasinosu dəha fundamental yanaşmağa sövq etmiş və nəticədə Rikardonun pul todavülü ilə bağlı mükəmməl nəzəri fikirlər meydana gəlməmişdir. O qeyd edirdi ki, qızıl və gümüşün deyəri, o cümlədən bütün digər əmətlərin deyəri onların istehsalı və satışı üçün zorunlu olan əməyin miqdarına barabardır, qızılın gümüşdən bahalılığı isə, məhz ona olan tələbin çoxluğu ilə deyil, qızılın eyni miqdarının oldu edilmişsi üçün sər olunan əməyin gümüşün eyni miqdarına çəkilən əməkden çox olması ilə bağlıdır. İngilis klassik iqtisadçısı bu yanşamani pula da aid edərək bildirmişdir ki, ölkədə istifadə oluna bilən qızıl və gümüş pulun miqdarı onların dəyərindən asılıdır. Todavüldə yalnız qızıldan istifadə olunarsa, onda onun miqdarı eyni məqsədlə istifadə olunan gümüşdən aşağı olar. Bir sözü, əgər qızıl gümüşdən 10 dəfə bahadırsa, onda todavüldə lazım olan qızılın həcmi bir o qədər az olacaq. D. Rikardo bildirir ki, todavülə vəsitsinin dəyərini aşağı salmaqla həmin nisbətdə onların komiyyotini artırmaq, əksinə onların dəyərini artırmaqla isə komiyyotini azaltmaq olar. Bir sözü, iqtisadçı əsaslandırmışdır ki, todavüldə olan pulun dəyəri ilə onun komiyyotu arasında əlaqə mövcuddur, ümumiyyətdə isə todavüldəki pul kütlosunun bir optimal həddi vardır ki, o həddin çox keçilməsi düzgün deyildir.

Ədəbiyyatlarda qeyd edilir ki, Rikardo milli iqtisadiyyatın inkişaf tələblərinə uyğun golən pul sisteminin nozori konsepsiyasını hazırlayan ilk tədqiqatçılardan biri olmuşdur, «iqtisadiyyatın inkişafının müümən şərtlərindən biri və on vacibi-sabit pul todavüfüdür» deyən Rikardo bu sabitliyin, yalnız qızılı osaslanan pul sistemindən səykiyənmişin şərqi kimi irolu sürmüştür. VIII əsrin sonlarında Rikardo Ingiltərə bankının banknotlar buraxmasını, dövlət vəsaitlərin idarə etmə hüququnu malik olmasına, Mərkəzi Bankın yaradılmasını iqtisadi inkişafı dəstəkləyəcək pul sferası ilə bağlı təkliflər paketi kimi həkumət təqdim etmişdir.

Hələ o vaxt Rikardo hesab edirdi ki, ölkədə pul buraxılışı tənzimlənməli, kağız pulların buraxılışı limitləşdirilməli və onlara nozortur höyata keçirilməlidir. Qiymətlər metal külçələrin idxlə və ixracının sorbstlödirilməsinə tövsiyə edən nozoriyyəci iddialı edirdi ki, əgər qızıl pul ölkəyə çox gələrsə, onda qiymətlər yüksələr, əksinə az gələrsə qiymətlər aşağı düşər. Mənbələrdən birində Rikardonun bu təklifini əsaslandırdığı qərimənəy-günlük belo izah edilmişdir: «Rikardo ölkədə qızılın toplanmasına müsbət hal kimi baxır və göstərir ki, bu halda qiymətlər yüksələr, xaricdən ölkəyə mal gotirilməsi faydalı olur. Deməli, ölkənin ticarət balansında qızılı ödənilməli olan vəziyyət yaranır, qızıl ölkədən kənarə çıxır, qiymətlərin aşağı düşməsi baş verir. Bu da öz nüvəbəsində xarici malların ölkəyə gotirilməsinə məhdudlaşdırır və müvəzətin yaranır. Ölkədə qızıl qətmişindən vəziyyət oks istiqamət alır və beləliklə, ticarət balanslarını boraborlıqlaşdırın və ölkələr arasında qızılı böllişdərən avtomatik mekanizm yaranır».

Digər klassik iqtisadçı Adam Smitin də pul ilə, pul todavüllə ilə bağlı nəzəri fikirləri və baxışları olmuşdur. Smitin pulu vacib dəyər hesab etmir, ona yalnız mübadilə vasitəsi kimi baxırırdı, «Real sorvot pulda deyil, pulla alınan məhsuldadır» deyən Smitin görə, qızıl və gümüşün aheciq qabiliyyəti qeyri sabit olur və bu gün bir qızıl pul alan adam, həmin pulu sabah xorçlaya bilər, beləliklə, ikinci üçün do gəlir tömən etmiş olar. Ikinci soxsu da növbəti gün o pulu xorçlayır üçünçüyə görə yeri bilər. Bununla da dövrüyyədə olan pul məbləği xalqların ümumi gəliri üçün eyni doracədə şəffaf deyil. Smit hesab edirdi ki, pulun öz təsirleri var, amma necə ki, o öz yerindədir, faylasıf bir vasitədir, yəni «öllü vəsait»dir. Belə olun halda onun heç bir təsiri də olmur. Iqtisadçı bildirir ki, yalnız somorəli bank fəaliyyəti pulu dəha güclə işlədə bilər, onun təsirlerini artırır.

1772-ci ilədən Şotlandiyada bank böhranının müşahidə edildiyi bir vaxtda Smitin pul todavüllə ilə bağlı araşdırışmları dəha intensivləşmişdir. Hələ o vaxt iqtisadçı «bank riski» anlayışına geniş yer vermiş, bankların vekselləri həddən artıq doracədə buraxılmalarının riskli olduğunu əsaslanırdı.

D.Yum 1752-ci ilədə noşr edilmiş «Pul haqqında Eşə» adlı əsərində qeyd etmişdir: «Yalnız qızılın və gümüşün miqdarını artırın pulun oldu edilməsi ilə qiymətlərin yüksələşməsi arasındakı interval və ya orta vəziyyət sənəyə üçün alverişlidir... Dövlətin daxili xoşbəxtliyinə nozortan elə bir əhəmiyyəti yoxdur ki, pul çox və ya az miqdardadır. Dövlət vəzifəsi olan

şoxsin düzgün siyaseti agor mümkünsə, pulu halo do yüksolon soviyyoda qorumaqdır, cünki bu vəsito ilə o milni sonayecilə ruhunum oyaq saxlayır və bütün real güc və zonginlikləri ehtiva edən işçi qüvvəsinin voziyoyunu inkişafına sebəb olur. Pulu azalan millot pulu olmayan, lakin inkişaf tendensiyasına malik milloto nisboton həqiqitdə homin vaxt daha zoif və zavalıdır.

Tanmış klassik iqtisadçı Pettinin mənfovət norması ilə bağlı nozori fikirlərindən çıxış edər digər klassik iqtisadçı Lök hesab edirdi ki, pulun többi dəyəri mənfovət normasından illik gəlir gotirməyə meyil etdiyinə görə, tamlıqda homin vaxt dövr edən pul sələtonutinin bütöv ticarət sələtonutu nisbatindakı komiyyətdən asıldır. Lökkiyə görə, pulun iki dəyəri vardır: mənfovət normasından irali golon istifadə dəyəri və mübadilə dəyəri. Birinci monada o, torpaq təbiətinə malikdir – birim gəliri renta, digərində isə istifadədir. İkinci monada isə əmtoos təbiətinə malikdir: onun mübadilə dəyəri mənfovət normasının gözönüllən höcmündən deyil, əmtoolorun bolluğuuna və ya qithığına nisbətdə pulun bolluğuundan və ya qithığından asıldır. Beləliklə, Lök birinci, iddia edir ki, mənfovət norması – dövriyyə səratını də nəzərə almaqla pulun miqdarının ticarətin ümumi dəyərinə nisbatindən asılıdır. İkinci isə, pulun mübadilə dəyəri pulun miqdarının bazarlı məhsulların ümumi höcmindən nisbatindən asılıdır.

Pul-kredit siyaseti ilə bağlı nəzəriyyələrin sistemləşməsi və iqtisadiyatın dövlət tənzimlənməsində pul-kredit siyasetinin rolü ilə bağlı elm içtmayıyyətində müzakirələrin daha da dörnləşməsi dünya iqtisadiyyatında «Böyük depressiya» adlanan böhərənin baş vermişindən sonra müşahidə edilmişdir. «Böyük depressiya»dan sonra dövlətin iqtisadi prosesləri tənzimləmək, iqtisadiyyatın inkişafını stimulasiadırmək sahəsindəki faaliyyəti ilə bağlı bir sərənə möktobları arasında fikir ayrılıqları, hətta bir-birinə tam zidd olan yanşmalar, bir-birini inkaretmələr olmuşdur. «Böyük depressiya»nın monfi noticolorların aradan qaldırılmışında, dünya ölkələrinin iqtisadi inkişafı nail olunmasına belə nəzəriyyələrdən ikisinin praktiki şəhəriyyatı daha böyük olmuşdur. Hazırda da homin konsepsiylər dünya ölkələrində iqtisadiyyatın tənzimlənməsində xüsusi şəhəriyyət kəsb edirlər. Con Meynard Keynsin osasını qoyduğu nəzəriyyə iqtisadiyyatın tənzimlənməsində fiskal siyasetə üstünlük verilməsinin, Milton Fridmanın osasını qoyduğu «monetar nəzəriyyə» isə bu istiqamətdə pul-kredit siyasetinə üstünlük verilməsinin torofdarıdır.

«Böyük depressiya»dan sonra Keyns iddia edirdi ki, hökumət öz xərclərini çoxaltırmalı iqtisadi böhərəna son qoya bilər. Iri hökumət programları və layihələr yeni iş yerləri yaradaraq tələbatı artırır və noticodə iqtisadi mühərrik yenidən isə düşür. Lakin Keynsin bu nəzəriyyəsinin Avstriya iqtisadçısı F.Hayek sort təngid etmişdi. Hayek Keyns nəzəriyyəsinin yanlış osasla səykləndiyini, comiyyətdə iqtisadi bölgü balansını ədalətsizcəsinə pozduğunu, və hökumətin artan xərclərinin iqtisadiyyatı iflasa uğradığını bildirirdi. O, qeyd edirdi ki, hökumətin pul xərcləməsinin

yalnız 2 yolu var: birincisi, vergiləri artırmaqdır ki, bu, sahibkarlıq hovosunu öldürür, ikincisi isə olavo pul çap etməkdir ki, bu da inflyasiyanı gücləndirir və pulun dəyərini salır. Bir sözü, Keynsin nəzəriyyəsi pul-kredit sferasına göstərocayı monfi təsirinən proqnozu ilə inkar edildi.

Öslində pul-kredit siyasetinin bir səra istiqamətləri və aflatları birbaşa Keynsin nəzəriyyəsində osas müddədələrə səykmər. Məsələn, iqtisadi inkişafın başlıca osası somoralı toləboğan Keyns ikincinən formalaymasında üç amilin mühüm rol oynadığını göstərir: istehlaka məyilliilik, kapital qoyuluşunun soviyyəsi və likvidlik. Birinci və ikinci amillər məcmə tolobın soviyyəsini və artımını sərtləndirir, likvidlik isə məcmə toloba əks göstərici kimi çıxış edir. Belə ki, likvidliyə üstünlük verilmiş kapitalı bərc kimi mənfovəti olmasına gotirib çıxarıb, bə isə bilavasitə bərc faizi göstəricisindən asılıdır. Keyns bildirirdi ki, əgor bərc faizi yüksək olarsa, onda kapital sahibləri onu istehsaldan götürürək pul formasında faiz gəliri əldə etməyə yönəldəcəklər. Bu isə mösəllüklərini artırma məqsədən rol oynayan investisiyalara monfi təsir göstərocək. Bu gün morkozı bankların üçət doracələri vəsítəsilə iqtisadi proseslərə təsir etmələri, xiisəsilə də böhərənlər şəraitində faiz doracələrini azaldaraq iqtisadi inkişafı stimülədməcədən şəhərlər kimi faaliyyətlərinin nəzəri osaslarında Keynsin müləhizələrinin öz yeri vardır.

Pul-kredit sferasında monetar siyasetin müəllifi olmaq Milton Fridmannı 1976-ci ilde iqtisadiyyat üzrə Nobel mükafatı qazandırmışdır. Bu mükafata o, istehlakin tohlili, pul dövriyyəsinin tarixi və «monetar nəzəriyyə»nın işləniləşdirilməsi sahələrində nəhəyyətlərinə, eləcə də iqtisadi sabitləşmə siyasetinin mürokkəbliyinin təcrübə şəkildə göstərilməsinə görə layiq görülmüşdür.

Ədəbiyyatlardan birində qeyd edir ki, II Dünya müharibəsindən sonra Qorbi Avropa ölkələrinin iqtisadi dirçəlişimi tomin etmək üçün ABŞ-in dövlət müşaviri Core Marşal torofindən «Marşal planının icrasında istirak edən Milton Fridman «üzən valyuta kursları» ideyalarını faal şəkildə müdafiə etmiş və qabaqcılardan bildirmişdir ki, «Bretton-Wuds» razılaşması ilə aparılmış, qeyd edilmiş valyuta kursları son noticodə iləha ügrayacaq. Onun proqnozu düz çıxır, 70-ci illərin ovvollarında belə bir iflas baş verir və «Bretton-Wuds» razılaşması yenisi ilə ovvalozdır.

M.Fridman özünün 1957-ci ilde noşr edilmiş «İstehlak funksiyasının nəzəriyyəsi» adlı osorında səbüt etmişdir ki, Keynsin «carri istehlaki cari gəlirləriň uyğunlaşdırın» konsepsiyası mütləq yalnız kursa gotirib çıxaraçaq. O, istehlakin praktiki müləhizələrinin böyük sırasını tədqiq edərək müyyəyin etmişdir ki, noticolor onun «daimi gəlir» nəzəriyyəsindən fərqlənmir. Hansı ki, bu nəzəriyyəni o, Keynsin müləhizələrini tədqiq və təngid edərək irəli sürmüdü. Homin vaxt Fridmannın «daimi gəlir haqqı» nəzəriyyəsi «pulun miqdarı» nəzəriyyəsinin formuluunda osaslı döyişikliklərə gotirib çıxaraq mühüm rol oynamışdır.

Böyük depressiya illerinde Fridman ABŞ Federal Ehtiyat Sistemiini tonqid ederek onu ölkənin bank sisteminin likvidliyinin qorunmasında zəiflik göstərməkda güñahlandırmışdır. Böhranın təsirlərinin azaldılması üçün bank sektorunun tənzimlənməsində prudensial fəaliyyətin gücləndirilməsi iqtisadiyə zəruri şər kimi təklif etmişdir.

Böhranın osasən pul kütlesi ilə bağlı olduğunu iddia edən Fridman ondan çıxış yoluñ belə izah etmişdir: «Pul kütlosunun koskin ixtisarı – bu Keynsin və onun torofdarlarının bank sisteminin zəifliyi haqda dövriyyədə olan pulların ixtisarına dair fikirlərinə oks olaraq, monetar siyasetin gücünü faciəvi olşa da, hoqiqi səbütudur». M.Fridman tədqiqatlarında bu fikri osas götürmişdir ki, nominal golirlərin intensiv artımının dayışması osasən pul kütlesinin artımının dayışması ilə şərtlənir. Onun fikrinə, pul kütlesinə təsir edən və pul olan tololo təsir etməyən müümət amillər vardır. Və tədavüldə osasən pul kütlesinin komiyyətinin müeyyən edilməsində osasən amillərdən biri Mərkəzi Bankın fəaliyyətidir.

M.Fridmanın osasını qoymuş «monetarizm nəzəriyyəsi»nə görə, tədavüldə olan pul kütlesi aşağıdakı osas üç amillən asılıdır:

- pulun miqdardından, yəni mərkəzi bankın banknotlarının höcmündən;
- bank ehtiyat normalarından;
- nadir pulun bank depozitlərinə nisbətindən.

Homkarlarından biri M.Fridman haqqında yazar: «Onun monetar doktrinini bir sobohiyət amilləno – pul kütlesinə həddən artıq bağlanmasına baxmayaraq digər doktrinlərin həyat qabiliyyəti olan osası olmuşdur. Onun nailiyyətləri necə olşa da, Keynsin nəzəri yeniliklərinin çatışmaqlılarını təhlili etməsi və işsizliyin töbii normasını təqribi izah edən Phillips ayrısimin kasarlı tonqidə ilə bağlaşır. Tədqiq olunan hadisələrin tonqidə təhlili iqtisadi siyasetin nəzəri aspektlərinin işlənilən hazırlanmasına, eləcə də inflasiyanın koskınlaşması və oeməq qabiliyyəti ohalının möşgullüğünün ixtisarı dövrü üçün işsizliyin iqtisadi amillərinin qymatlandırılmasına dair təsir göstərməkde M.Fridmana imkan yaratmışdır».

Hər yerdə və hər zaman monetar bir problem var deyə iddi edən M.Fridman bildirmişdir ki, hökumətlər hər il pul təklifini 3-5 faiz intervallında artırımalıdır.

M.Fridman dövrlətin iqtisadiyyat yənəlmış birbaşa idarəetmə və tənzimləmə prosesinin bürokratiya olduğunu, səmərəsiz olduğunu bildirərək, belə müdaxilənin yalnız dolayı yolla olmasının torofdarlığı olduğunu bəyan edirdi. O, belə dolayı vasitə kimi pul kütlesinin tənzimlənməsini on ideal vasitə hesab edirdi.

1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş Robert Mondel digər iqtisadiyə homkarı Markus Fleming ilə birləşkə makroiqtisadiyyatla bağlı tədqiqatlarda geniş istifadə edilən «Mondel-Fleming» modelini işləyib hazırlanıblar. Bu modelə görə, pul-kredit siyasetinin effektivliyi osasən seçilmiş valyuta rejimindən asılıdır. Azad valyuta zonalarının yaradıl-

masi və digər bu kimi mosofolor da pul-kredit siyasetinin səmərəli təsirləri üçün iqtisadişçilərin irolu sürdükləri təkliflərindən biri olmuşdur.

Pul-kredit siyasetinin başlıca vəzifəsi qiymətlərin sabitliyini və iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bu baxımdan uzun ilər, həlo iki-üç əsr bundan övvel tədqiqatçıların öyrənməyə çalışdıqları osasən mosolə təvəlvdəki pul ilə qiymətlər arasındakı olğuş olmamışdır. Yekunda osasən nəzəriyyələrin orta xəttində bu fikir dayanmışdır ki, makroiqtisadi soviyyədə qiymətlər birbaşa pul kütlesi ilə olğuşur.

Klassik və müasir nəzəri fikirləri, müxtəlif konsepsiyaların osasən müdafiə olunmuş ümumişdirorok pul-kredit siyaseti haqda aşağıdakılardı qeyd etmək olar:

- pul-kredit siyasetinin osasən mahiyyətinin dövrlətin pul kütlesini tənzimləməklə, ona müdaxilələr etməklə makroiqtisadi soviyyədə qiymətlərin sabitliyinə çalışması təsiklidir;

- fiskal siyaseti nisbəton pul-kredit siyasetinin iqtisadiyyatda təsiri dəha operativdir ki, bu baxımdan makroiqtisadi soviyyədə qiymətlərin tənzimlənməsində pul-kredit siyasetinin osasən vasitə kimi seçilməsi zorundur;

- pul-kredit siyaseti vasitəsilə iqtisadiyyatda bore faiz dörcəslərinin tənzimlənməsi investisiyaların stimullaşdırılmış, iqtisadi tonozullarla qarşı mübarizə baxımdan ohomiyətdir.

- tədavüldə olan pul vahidinin dəyəri və onun ümumi miqdarı qiymətlər soviyyəsinə sərhədindən osasən göstəricilərdən biridir.

- müasir iqtisadi proseslər sorayındı pul kütlesinə təsir edən amillərin sırası bir qədər gedisi gəmisişdir;

- valyuta rejimi, valyuta mozonnosının tənzimlənməsi, də pul-kredit siyasetinin səmərəsi üçün müümət amillərdən biridir və s.

9.2.Pul-kredit sferasında dövlət tənzimlənməsinin osasən vasitə və alətləri

Dünya ölkələrinin təcrübəsi və çoxsaylı iqtisadiyət alımların yekdilliklə qəbul etdiyi belə bir rəy mövcuddur ki, müasir dövrədə milli iqtisadiyyatın ümumi vəziyyəti yüksək soviyyədə pul-kredit siyasetinin vəziyyətdən asılıdır. Pul-kredit sferasının mövcud vəziyyətinə isə pul bazarı, pul məcməti tələb, məcmət pul təklifi, kredit bazarı, valyuta bazarı və digər bu kimi amillər səciyyələndirir. Bu baxımdan hökumətin iqtisadi siyasetində müümət yer tutan və pul-kredit tənzimlənməsinin osasən təminəcisi olan mərkəzi bankın qarşısında duran osasən vasitə bu parametrləri iqtisadi inkişafın davamlılığı və makroiqtisadi sabitlik baxımdan yolverilən soviyyədə saxlanıla və tənzimləməkdir. Hər bir ölkədə mərkəzi bank iqtisadi proseslərin möcərasını dayıqlıq, pozitiv iqtisadi tendensiyaları stimullaşdırmaq, neqativ prosesləri isə ekstrem məhdudiyyətdən asılıdır. Məlumat məsələdə ki, pul təklifi zəruri

səviyyədən çox artarsa, bu inflasiyaya qarışırıq çıxarır, oksinə azalırsa, bu deflasiyaya səbəb olar. Bunların hər ikisi iqtisadi inkişaf üçün zorolridir. Bir sözlə, pul bazarında toklılıq iqtisadiyyatda inflasiya arasında düz mütonasiblik mövcuddur. Bu mütonasiblikdə isə elə bir nöqtə mövcuddur ki, bu halda müşahidə edilən inflasiya tempi iqtisadi inkişaf üçün yoverilən və zəruriidir. Mərkəzi bank, məhz bu nöqtəyə uyğun pul toklılıq formalasdırımdır.

Yuxarıda qeyd edilən məqsədlərə çatmaq üçün bazarın tənzimlənməsində müxtəlif vasitələrdən - alətlərdən istifadə edilir. Bu alətlərə əsasən aşağıdakılardı aid etmək olar:

- faiz dərcəcələrinin müəyyənəldirilməsi;
- açıq bazarda omaliyyatların aparılması;
- kredit toskılıtlar üçün məcburi ehtiyat normalarının müəyyən edilməsi;
- kredit toskılıtlarının reinvestisiyası;
- depozit omaliyyatları;
- bank omaliyyatlarının möhdudlaşdırılması;
- digər omaliyyatlar.

Qeyd edik ki, beynolxalq tocrübədə istifadə edilən bu pul-kredit siyaseti alətləri «Mərkəzi Bank haqqında» Azərbaycan Respublikasının Qanununda da pul-kredit sferasının tənzimlənməsi vasitələri kimi nəzərdə tutulmuşdur. Bunlardan «məcburi ehtiyat normalarının müəyyən edilməsi» və «açıq bazar omaliyyatlarının aparılması» dələyi pul siyaseti aləti hesab edilirler. Çünki bu vasitələrdən istifadə konkret obyekto yönəlmir, həm də nail olunmaq istənilən noticoya birbaşa yox, kommersiya bankları və qeyri-bank kredit toskılıtları vasitəsilə nail olunur, pul bazarına dələyi olaraq təsir edilir.

Ümumiyyətə, yuxarıda qeyd edilən vasitələr pul-kredit tənzimlənməsin ümumi metodlardır. Onlar ümumiyyədə bütün kommersiya banklarının fəaliyyətinə şəmlidir. Bunlarla yanaşı, digər metodlardan da istifadə edilə bilər ki, burlarla bir qayda olaraq seçilmiş və ya selektiv metodlar deyilir. Adətən bu metodlar kreditlərin ayrıca formalarının, yaxud ayrı-ayrı sahoların kreditləşdirilməsinin tənzimlənməsində istifadə edilir. Ədəbiyyatlarda aparılmış təsnifləşdirmələrdə birinciyo istehlak kreditləri, ikinciyo isə mənzil tikintisinin, ixracın və digər bu kimi sahoların maliyyələşdirilməsi aid edilir.

Bələ selektiv metodlara aşağıdakılardı aid etmək olar:

- Ayrıca götürülmüş bir bank və ya borc üzrə bank krediti hacminin birbaşa möhdudlaşdırılması;
- Konkret kredit növü üzrə onun verilme şərtlərinin qaydalarla tənzimlənməsi.

Birinci kredit siyaseti, ikinci isə marj siyaseti adlanır.

Bir sira ədəbiyyatlarda dələyi pul siyaseti alətləri sırasına mərkəzi bankın reeskont siyaseti aid edilir. Likvidlik göstəriciləri yüksək olan

maliyyə qurumlarının diskont edilməsi yolu bankların kredit həcmiñə təsir edilməsi reeskont siyasetinin osası toşkil edir. Ümumiyyədə dolayı pul siyasetinin reallaşdırılması zamanı mərkəzi bank pul bazarı iştirakçıları ilə eyni statusda çıxış edir, yalnız tolub və toklılıq döyişməklə tənzimləmə funksiyasını bazarın öhdəsinə buraxır.

Ösəs pul-kredit siyaseti aləti ilə yanaşı, mərkəzi bankın istifadə etdiyi vasitələrdən dəha biri do banklar üçün iqtisadi normativlərin nizamlanmasıdır. Bunu maliyyə aktivlərinin yenidən nizamlanması da addandırıllar. Belə iqtisadi normaturlar kassa cəhətiylər ilə depozitlər arasında nisbat; likvid aktivlərlə depozitlər arasında nisbat, səhmdar kapitalı ilə borchalar arasında nisbat, kapital ilə cəlb edilmiş kapital arasında nisbat və s. aid edilir. Bu nisbotları mərkəzi bank müəyyən edə və ona nəzarət həyata keçirə bilər.

Mərkəzi bank kommersiya bankları üçün kredit limitləri do müəyyənəldirə bilər. Belə limitlər iqtisadiyyatın ayrı-ayrı sektorları üzrə müəyyən edilir. Mosolən, mərkəzi bank kommersiya bankları qarşısında belə bir tolub-qoya bilər ki, kreditlərin on aži x% -i real sektor yənoldüldülməlidir, yaxud real sektor yənoldülmüş kreditlərin on aži y% -i kündə tosənirəfatına verilməlidir və s. Mərkəzi bankın kredit limitlərindən istifadəsi adətən iqtisadiyyatda konkurnt doyusılıkları müyyətən xidmət edir.

Açıq bazarda omaliyyatlar dedikdo, Mərkəzi Bankın qiyməti kağızları bazarda alıcı-satıcı omaliyyatların həyata keçirəsi nəzərdə tutulur. Bu fəaliyyətlərin do osas məqsədi pul bazarına zoruri təsir etməkdir. Daha da daşıqlaşdırılsın, açıq bazar omaliyyatları mərkəzi bankın tətəvüləndəki pul kütlosunu azaltıma və ya qoşaltıma üçün əhəmiyyətlidir. Qiyməti kağızları bazarının inkişaf etdiyi ölkədə mərkəzi bankların pul-kredit tənzimlənməsində açıq bazar omaliyyatları xüsusi əhəmiyyətə malikdir. Öğər mərkəzi bank qiyməti kağızları bazarda satırsa və kommersiya bankları buna əhəsi, belə olən halda bankların kredit verme imkanları azılır. Bu so öz növbəsində iqtisadiyyatda pul toklığının azalmasına töhfələndirir. Bunaqla yanaşı, həm do kreditlər üzrə faizlər kredit resursları toklığının azalması sabobundan artırılsın olur. Əks halda, yəni açıq bazarda kommersiya banklarından qiyməti kağızları geri alınması ilə banklara olavaşlılıq veriləs olur. Banklara kredit bazlarında canlanma və pul kütlosunda artım müşahidə edilir. Bu proses hər faizinin azalmasına və iqtisadi fəaliyyətin stimullaşmasına üçün osasən cəyrlər.

Açıq bazarda omaliyyatların osası REPO və Oks - REPO omaliyyatları toşkil edir. Son illər üzrə Azərbaycan Mərkəzi Bankının (AMB) REPO və Oks - REPO omaliyyatları ilə bağlı statistikaya və töhfələr, biz növbəti paraqrafda yer verməsik.

Azərbaycan Respublikasının «Mülki Məcləsəsə, «Mərkəzi Bank haqqında» və «Banklar haqqında» qanunlara müvafiq olaraq AMB torofindən hazırlanmış və Mərkəzi Bank torofindən dövlət qiyməti kağızları ilə Repo/oks-Repo omaliyyatlarının aparılması qaydalarını müəyyən edən «Dövlət qiyməti kağızları ilə Azərbaycan Respublikası Mərkəzi Bankının

Repo, Öks-Repo omoliyyatlarının aparılması haqqında Qaydalar» adlı hüquqi sonnoda qeyd edilmişdir ki; «Repo omoliyyati – Milli Bank torofindən qiyomlı kağız-ların müvəkkil banka satışı (Repo-nun açılması) və eyni zamanda müvəkkil bank torofindən homin qiyomlı kağızları Milli Banka satmaq. Milli Bankın isə onları müvəkkil bankdan geri satın almaq öhdəliyini (Repo-nun bağlanması) rosmiloşdırın maliyyə omoliyyatıdır. Öks-Repo omoliyyati isə müvəkkil bank torofindən qiyomlı kağızları Milli Banka satışı (Repo-nun açılması) və eyni zamanda Milli Bank torofindən homin qiyomlı kağızları müvəkkil banka satmaq, müvəkkil bankın isə onları Milli Bankdan geri satın almaq öhdəliyini (Repo-nun bağlanması) rosmilos- diron maliyyə omoliyyatıdır.

«Mərkəzi Bank haqqında» Azərbaycan Respublikasının Qanununda AMB-nin açıq bazarda aşağıdakı omoliyyatları aparmaq hüquq müoyyən edilmişdir:

- dövlətin buraxdığı qiyomlı kağızlarla alqı-satçı və digər omoliyyatlar;
- özünən buraxdığı qiyomlı kağızlarla alqı-satçı və digər omoliyyatlar;
- xarici valyuta ilə alqı-satçı və digər omoliyyatlar.

Birinci istiqamət üzrə aşağıdakı tələblər mövcuddur:

- Mərkəzi Bank Dövlət büdcəsi kosırının birbaşa maliyyələşdirilməsi üçün kredit vermir;

- Dövlət büdcəsində qısamüddətli vəsait çatışmazlığı yarandıqda Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqaviləyə əsasın görə gotiron dövlət borc qiyomlı kağızları ilə tomin edilmişsi şortu ilə dövlətə on coxu 6 ay müddətinə və cari ilde odonatılmək şortu ilə milli valyutada kredit vero bilər. Belə kreditlərin verilməsi və odonatılmış hissosunun ümumi möbləyi son uç il orzunda Dövlət büdcəsinin orta golrlarının 3 faiziindən çox ola biləməz;

- Mərkəzi Bank torofindən Azərbaycan dövlətinin buraxdığı borc qiyomlı kağızlarını almışsın dövlət kreditlərin verilməsi hesab olunur və belə oqıdor yalnız təskar bazarда bağlanıla bilər və onlara avvoldə qeyd edilən sərtər samıl edilir.

Mərkəzi Bankın pul siyasetinin hayata keçirilməsi məqsədilə borc qiyomlı kağızlarını buraxması və onun dövriyyəsi qaydaları Qanunvericiliyə müoyyən edilir.

Mərkəzi bankların təcrübəsi göstərir ki, qısamüddətli faiz dorocolorının tonzimlənməsində onomavi olaraq vəkəllərə omoliyyatlarından və qısamüddətli dövlət istiqrazlarından istifadə edilir. Uzunmüddətli faiz dorocolorının tonzimlənməsində isə uzunmüddətli dövlət istiqrazları osas vasitə kimi çıxış edir. Belə istiqrazları almaqla Mərkəzi Bank onların kursunun yüksəkləşməsi çağırıb edir və bununla da onlara tələb stimullaşaraq artır. İstiqraz üzrə kupon görili ilə onun bazar qiyomı arasındaki qarsılıqlı olğadə formalasən istiqrazın faktiki göriliyi yüksəlir. Uzunmüddətli istiqrazların faktiki göriliyinin artması bazarda uzunmüddətli faizin azalmasına şərtləndirir.

Tədqiqatçıların fikrincə, pul-kredit siyaseti geniş və dar monada nəzərdən keçirilməlidir. Geniş monada o inffiyasiya və issızlılıq mübarizə, pul küllosının tonzimlənməsidir, dar monada isə optimallı valyuta kursunun müoyyənləşdirilməsi, qısamüddətli faiz dorocolorının tonzimlənməsidir. Mərkəzi bank valyuta kursunun tonzimlənməsindən de bazar omoliyyatından istifadə edir. Bunun üçün onun zəruri valyuta etibatına malik olmasi lazımdır. Öğor xarici valyutanın toplıfi artırsa, bu milli valyutanın mölkələnməsi, ikinci isə ölkənin ixrac potensialına mənfi təsir dilətiçəkdir. Belə olan halda, Mərkəzi Bank valyuta alıştıri həyata keçirənki bazarında işbəti bircənin seyrinə doymuşlığı galış, öks proses baş verdi, yəni xarici valyutanın toplıfi azaldıqda milli valyutanın ucuzaşması, bunaqla da ölkədə maliyyə sabitliyinin pozulması, əhalinin real golrlarının azalması, inffiyasiya tohifikasi meydana gəlir. Buna görə de Mərkəzi Bank bazarə xarici valuta çıxartmaga başlayır. Son global maliyyə bəhərini zəmanət Azərbaycanın Mərkəzi Bankının fəaliyyətindən belə bir tendensiya müşahidə edilmişdir. 2008-2009-cu illərdə AMB-nin valyuta bazarındakı satış yüksəlməli müdafiəsinin artması valyuta etibatının azalmasına da səbəb olmuşdur.

«Mərkəzi Bank haqqında» Qanunda faiz dorocolorının müoyyənləşdirilməsi ilə bağlı aqidakər öz öksim tapıb:

- Mərkəzi Bank uçot dorocosunu və öz omoliyyatları üzrə faiz dorocolorının müoyyənləşdirir;

- Mərkəzi Bank uçot dorocosunu müoyyənləşdirirken ölkədəki mövənd makroiqtisadi durumı və maliyyə bazarının vəzifəyinin nozoratı altı;

- Bank öz omoliyyatları üzrə faiz dorocolorını pul bazarının likvidlik vəziyyətinin nozorət olaraq özümin açıq bazar, yendünumalıyyətədən və depozit omoliyyatları üzrə faiz dorocolorının təsdiq olunması və ya hərəaclərdə təlob və toplı osasında müoyyənləşdirir;

- Mərkəzi Bank müoyyən etdiyi uçot dorocosunu və öz omoliyyatları üzrə faiz dorocolorını dore etdirir.

Faiz dorocolorının müoyyənləşdirilməsi pul-kredit sferasının tonzimlənməsinin onomavi metodlarından biridi. Bir-uçot omoliyyatları üzrə dorocorun yüksəldilməsi ilə Mərkəzi Bank kommersiya banklarına və onun müştərilərinə kredit almaları üçün sərtlərə aqılaşdırılır, bu yolda maneqə tələbi oynamama çəhər kri, pul kiflisi rəxtar olunur. Tədqiqatçıların fikrincə, faiz dorocosının yüksəldilməsi, ölkədə qısamüddətli xarici kapitalın colb edilməsimə kömək edir, bunun məqəbdəndə isə tədviyyə balansı aktivləşdir, xarici valyuta toplıfi yüksəlir, nozidə xarici valyuta ucuzaşır və milli valyutanın kursu yüksəlir. Uçot faiz dorocolorının endirimləşməsi isə bunaqla öks olan prosesə nöticesidir.

Ümumiyyətlə, Mərkəzi Bankın pul bazarındaki omoliyyatlarının real lasdırıldıqlığı atəllər çörçü atəllər və açıq bazar omoliyyatları kimi iki qrupa bölünür ki, haqqında bəhs etdiyimiz uçot-faiz dorocosunun müoyyənləşdirilməsi birməci qrupa aid edilir. Mərkəzi Bank çörçü atəllər kimi vasitələrin colb olunması üçün bir günlük REPO, yerlesdirilməsi nəmət isə

bir günlük Öks-REPO-dan istifadə edir. Bir günlük REPO əməliyyatı üzrə faiz dərəcəsi dohlizin aşağı haddini, Öks-REPO üzrə olan göstəricisi isə yuxarı həddi müyyəyon edir. Bununla yanaşı, Mərkəzi Bank kredit təşkilatlarının likvidiyini idarə etmək məqsədi onlara kreditlər verir. Bu dövlət kreditləri üzrə müyyənləşdirilmiş faiz «uçut dərəcəsi» adlanır.

Qanunvericilikdə nəzərdə tutulur ki, AMB sonuncu instansiya kreditoru kimi bank kreditorlarının və amanotçuların məraqları baxımından özünün müyyəyon etdiyi qayda və şərtlər daxilində qismüddəli likvidlik problemi ilə üzləşmiş kredit təşkilatlarına tamotimati kreditlər vərə bilər. Belə kreditlər 6 aydan çox olmayan müddəti verilir və zoruri hallarda 6 ayadak müddətdək uzadılabilir.

Uçut dərəcosının müyyənləşdirilməsi birbaşa makroiqtisadi voziyyət, pul bazının mövəud durumu kimi meyarlara əlaqəlidir. Uçut dərəcosının endirilməsi iqtisadiyyatda kredit təklifini artırır və onun ucuzalaşmasına osas verir ki, bu da biznes fəaliyyətinə stimullaşdırır. Bu pul-kredit siyasetinin stimullaşdırıcı variantıdır. Son qlobal maliyyə böhramı zamanı AMB iqtisadi dövrlüğün qarşısının alınması tədbirləri çörçivəsində uçut dərəcosunu 12 %-dan 5 %-ə qədər azaltmışdır.

2008-ci ilin ilk yarısında AMB iqtisadi subyektlərin istehlak davranışına təsir etməkələ iqtisadiyyatda baş verən horarotlomo səviyyəsinə müyyəyn təsir göstərmək, hökumətin antiinflasiya siyasetinə dəstək vermək üçün pul siyasetinin bir qədər sərtləşdirilməsi məqsədi faiz dohlizinin osas göstəricisi olan uçut dərəcosunu 13 %-dan 15 % səviyyəsinə yüksəltmişdir. Bu məlumat AMB-nin rəsmi hesabatındandır. Təhliklər göstərir ki, son illər əlkəndə iqtisadi inkişaf proseslərinin surətlənməsi, iqtisadiyyatda pul təklifinin sürətlə artması fonunda 2008-ci ilin ortalarına qədər əlkəndə pul-kredit siyaseti ümumiylidə sort xarakterli olmuşdur. Əvvəldə qeyd edildiyi kimi, yalnız qlobal maliyyə böhramı, məcmə pul təlohibinin artırılması zorurəti, maliyyə sektoruna potensial təhdidləri möhdudlaşdırma zorurəti pul-kredit siyasetinin yünsətdilməsini təlab etmişdir.

Mərkəzi Bankın pul-kredit siyasetinin «məcburi ehtiyat normaları» adlı əsasən kredit resurslarından istifadəmə tonzimlənməsində işlədiir. Bu homad bank sektorunda risklərin idarə edilməsi vasitəsi kimi çıxış edir. Bu əsaslı maliyyət ondan ibarətdir ki, Mərkəzi Bank kommersiya banklarının onlarım resurslarının müyyəyon faizi mərkəzi bankın hesabında «dondurulmuş» vəziyyətdə saxlamağı məcbur edir. Banklar bu vəsiatlərdən kredit kimi istifadə edə bilmirlər. Deməli mərkəzi bank məcburi ehtiyat normasını yüksəldikdə bank kreditləri və pul kütlösi azair, bankların borcları üzrə faizlər yüksəlir. Bu məcburi normanın azaldılması isə banklara olavo likvidlik verməkələ kreditlərin və pul kütlösinin genişlənməsinə, bazar faiziin aşağı düşməsinə götrib çıxarıır.

Qanunvericilikdə Azərbaycan Mərkəzi Bankının məcburi ehtiyat normasının müyyənləşdirməsi ilə bağlı aşağıdakılardan nəzərdə tutulmuşdur:

- Mərkəzi Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlaması barədə göstəriş vərə bilər. Ehtiyatlar depozitlər faizi misbatında müyyəyon edilir və Mərkəzi Bankda saxlanılır. Tolub olunan ehtiyatların norması, hesablanması və saxlanması qaydası Mərkəzi Bankın idarə Heyəti tərəfindən müyyəyon edilir;

- Məcburi ehtiyatlar tomin edilmədikdə Mərkəzi Bank ehtiyatı tomin etməyən kredit təşkilatına və onun inzibatiyinə qarşı Azərbaycan Respublikasının «Inzibati Xətalar Məcolləsəsində nəzərdə tutulmuş inzibati tövəbə tədbirlərinə töhfə edə bilər.

Məcburi ehtiyat normasının azaldılması banklara olavo likvidlik verilməsi və onların öz əhdəliklərini yerinə yetirme keyfiyyətini yüksəltmə məqsədi daşıyır. Bu iqtisadiyyatın depressiya dövründə Mərkəzi Bank tərəfindən reallaşdırılır. Neeçə ki, AMB-dən son qlobal maliyyə böhramı zamanı paraqrafın avvalında qeyd edilmiş kimi məcburi ehtiyat normasının koskin şöküldə azaltılmışdır. AMB-nin məlumatına görə, 2008-ci ilin ikinci yarısından başlayaraq pul siyasetinin yünsətdilməsi tədbirlərinin tərkibi olaraq bankların xarici əhdəliklər üzrə tətbiq edilən 5 %-lik məcburi ehtiyat norması ləğv edilmiş, daxili əhdəliklər üzrə məcburi ehtiyat norması isə öktiyavında 12 %-dan 9 %-ə, dekabrda isə 6 %-ə endirilmişdir. Buna qədər məcburi ehtiyat normasını formalasdırmış üçün banklara 15 gün vaxt verilirdi, bundan sonra bu vaxt 1 aya qədər uzadılmışdır. AMB-nin hesabatında qeyd edilir ki, 2008-ci ilde təkcə məcburi ehtiyat normalarının azaldılması hesabına bank sistemində 346,3 mlrd. manatlı məcmətliklik dəstəyi həyata keçirilmişdir ki, bunun 63 %-si xarici valyutada olan əhdəliklər, 37 %-i isə milli valyutada olan əhdəlikləri görə məcburi ehtiyat normasının azaldılması hesabına görə olmuşdur. Məcburi ehtiyat normasının 12 %-dan 9 %-ə endirilməsi banklara 221,7 mlrd. manat, 9 %-dan 6 %-ə endirilməsi isə 124,6 mlrd. manat olavo resurslarından istifadə məkməti vermişdir ki, bu da iqtisadiyyatın kredit tommatının xüsusi əhəmiyyəti malik olmuşdur. AMB bu preventiv tədbirləri 2009-cu ilde də davam etdirirək qlobal böhramın mömli təsirlərini azaltmaya çalışmışdır. Bütün barədə növbəti fasiləsi hələ edəcəkdir.

«Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» və «Banklar haqqında» Azərbaycan Respublikasının Qanunlarında uyğun olaraq AMB tərəfindən hazırlanmış və ölkədə fəaliyyət göstərən bütün banklar və xarici bankların yerli filialları üçün məcburi ehtiyat normasının müyyənləşdirilməsi, hesablanması və Azərbaycan Respublikası Mərkəzi Bankında saxlanması qaydasını müyyəyon edən «Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası» adlı sənəddə qeyd edilmişdir ki, Məcburi ehtiyatlar Mərkəzi Bank tərəfindən pul siyasetinin həyata keçirilməsində istifadə olunan osas ətəkləndən biri olaraq pul kütlösinə və bank sisteminin likvidliyini tonzimləyən mexanizmdir. Məcburi ehtiyatların norması AMB-nin idarə Heyətinin qararı ilə müyyən edilir və bu normalar bankın cəlb etdiyi depozitlərin növü, müddəti və valyutası üzrə təqələndirilə bilər.

Qanunvericilikdə nozordu tutulub ki, möcburi ehtiyatlar banklarda milli və xarici valyutalarda, qiymotlı metallarda saxlanılan depozitlər üzrə hesablanır. Depozitlər «Banklar haqqında» Qanunun 1-ci maddəsində depozitə verilən

anlayışa uyğun olaraq müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyonlar haqlar ödənilməkə və ya ödənilmədən müştərilərin (omanotçuların) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsinə nozordu tutan bankın balansında aparılan cari, omanot (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vasitələrimi shəhər edir. Bù Qaydaların məqsədləri üçün depozit anlayışına, həmçinin qeyri-rezident banklardan, habelə digər xarici və beynəlxalq maliyyə təşkilatlarından colb olunan vasitələr də aid edilir.

9.3. Azərbaycanda pul-kredit siyasetinin müasir vəziyyəti, onun təhlili və qiymətləndirilməsi

Azərbaycanda pul-kredit siyasetini Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) həyata keçirir. Mərkəzi Bankın hüquqi statusunu, onun möqsədi, funksiya və solahiyətlərini, idarəetmə və təşkilatlı strukturunu müyyəyon edən «Mərkəzi Bank haqqında» AR-in Qanunundan qeyd edilir ki, Mərkəzi Bankın faaliyyətinin osas möqsədi öz solahiyətləri daxilində qiymotların sabitlini tomin etməkdir. Bank və ödəniş sistemlərinin SƏBİFLİYİN VƏ İNKİŞAFINI TOMIN ETMƏK də Mərkəzi Bankın osas möqsədlərindən bərdir.

Qanunvericiliklə Azərbaycan Respublikası Mərkəzi Bankının funksiyaları aşağıdakı kimi müyyəyonlaşdırılmışdır:

- dövlətin pul və valyuta siyasetinin müyyəyon edilməsi və həyata keçirilməsi;
- nağd pul və valyuta siyasetinin töşkil edilməsi;
- pul nişanlarının todavüldən buraxılması və todavüldən çıxarılması;
- manatın xarici valyutala nisbətə rəsmi məzənnəsinin mütəmadi olaraq müyyəyonlaşdırılması və elan edilməsi;
- əlkədə valyuta tonizmi və valyuta nozarotinin həyata keçirilməsi;
- soroncama olan beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi;
- qanunvericiliyə uyğun olaraq bank faaliyyətinin lisenziyalasdırılması və tonizlənməsi;
- ödəniş sistemlərinin fəaliyyətinin töşkili, əlaqələndirilməsi, nozarot edilməsi və s.

Mövcud qanunvericiliyə əsasən, hər il oktyabr ayının 1-dən əvvəl olmayıraq AMB növbəti il üçün dövlətin pul siyasetinin osas istiqamətlərini Prezidentə təqdim edir, dekabrın 31-dək isə ictimaayıto açıqlayır. Bu zaman Mərkəzi Bank cari ilədə həyata keçirilən pul siyasetinin yekunları vo

qarşidakı il üçün pul siyasetinin möqsəd və vozifələrini, onların həyata keçirilməsi yollarını göstərir. Bu möqsəddə hər il Mərkəzi Bank iddialı siyasetinin osas istiqamətləri adlı sonad hazırlanır. Bu sənədli Qanunvericilikdə Mərkəzi Bankın qarşısında qoyulan vozifələrin yerini yerləşməsi, pul siyasetinin ötan il ərzində yerinə yetirilməsə vəziyyəti, növbəti il üçün pul siyaseti üzrə hədəflər və bu hədəflərə nail olmaq yolları öz əksəm tapır.

Bu sənədli müyyəyon edilmiş pul siyasetinin osas istiqamətləri il ərzində Mərkəzi Bankın faaliyyətinin prioritetlərini təşkil edir. Yalnız Mərkəzi Bankdan asılı olmayan sabablardan milli iqtisadiyyatdakı döyişikliklərlərə əlaqədar pul siyaseti istiqamətlərində döyişikliklər edilir. Məsələn, son maliyyə böhranı illər orzında belə prosesləri müşahidə etmiş. Əslində «Pul siyasetinin istiqamətləri» ona görə hər il hazırlanıb ki, o iqtisadiyyatda baş verən döyişikliklərlər üzərindən. Burada fəm dövlətin marağı, həm də biznes mühiti nozorə alını. Iqtisadiyyatda sərfli və tsüklik döyişikliklərinə baş verdiyi, məsələn, elə maliyyə böhranı şəraitində Mərkəzi Bank dəha qısa müddətlərə pul siyaseti işləyə bilər. İştirakçı hələ AMB-nin 2008-2009-cu illərdə dünya maliyyə böhranı zamanı bu böhranın monifi təsirlərini olıxaya daha az təsir göstərməsi, inflasiyanın arzuolumumuz şəkildə yüksəlməməsi, milli valyutamız kursunun qorunub saxlanılması baxımdan qərarnamehəs hesab edilib. Pul, kredit və valyuta siyaseti yürütdiyini demək olar.

Təhlillər göstərir ki, AMB dünən rükkələrinin tətibəyindən müsbəhədə edilən və müasir iqtisadi proseslərin dəha çox zorun ciddi aşağıdakı pul-kredit siyaseti alətlərindən istifadə edir:

- açıq bazar da omaliyyatların aparılması;
- uçot-faiz dorocolorının müyyəyonlaşdırılması;
- kommersiya bankları üçün müsəbər elçiyat normalarının müyyəyon edilməsi;
- kommersiya banklarının reinvestisiyası;
- depozit omaliyyatlarının aparılması;
- bank omaliyyatlarının möhduldəşdirilməsi və s.

AMB-nın açıq bazar da omaliyyatları dövlətin buraxdığı qiymotlu kağızlarla alqı-satqın və xarici valyuta ilə alqı-satqın olub edir.

Övvəlki paraqraflarda qeyd etdiyimiz kimi, mərkəzi banklar nəçəf doracısını və öz omaliyyatları üzrə faiz dorocolorını müyyəyonlaşdırıbməkə pul kütlosunu idarə edir. Belə dorocolorların müyyəyonlaşdırılmasında osas kimi milli iqtisadiyyatın mövəcəd durumu, inflasiya səviyyəsi, iqtisadi inkişaf xüsusiyyətləri osas kimi çıxış edir. Qanunvericilikdə nozordu tutulmuşdu ki, AMB öz omaliyyatları üzrə faiz dorocolorun pul bazarının likvifikasi vəziyyətini nozorə alaraq özünməq aqıq bazar, yenidən müaliyiyyətlişdirilmə və depozit omaliyyatları üzrə faiz dorocolorun toshib etməklə və ya horcachlarda tələb və təklif osasında müyyəyonlaşdırıb.

Hər il üçün dövlətin pul və valyuta siyasetinin müyyəyonlaşdırılması və təsdiq edilməsi; pul siyasetinin alətlərinə dair qorarların qəbul edilməsi;

valyuta tənzim və nəzarətinin həyata keçirilməsi qaydasının təsdiq edilmiş; valyuta tənzim və nəzarətinin həyata keçirilməsi qaydasının təsdiq edilmiş; AMB-nin bündünən və ona döyişikliklərin təsdiq edilmiş; AMB-nin kapital ehtiyatlarının formalasdırılması və istifadə olunması qaydasının müəyyənəşdirilməsi; AMB-nin illik maliyyə hesabatının təsdiq edilmiş; beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə olunması strategiyası və qaydalarının müəyyən edilmiş; kredit təşkilatlarına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilmesi və legi edilmiş barədə qərarın qəbul edilmiş; kredit təşkilatları üçün iqtisadi tənzimləmə normativlərinin müəyyən edilmiş; ölkənin bank sistemində xarici kapitalın iştirak limitinin müəyyənəşdirilməsi və digər bu kimi məsələlər İH-nin solahiyətlərinə addır.

Azərbaycanın Mərkəzi Bankının strukturunda onun pul-kredit siyasetinin hər bir aletini və istiqamətinin müvafiq təşkilatı bölmə fəaliyyət göstərir. Təhlillər göstərir ki, Mərkəzi Bankın təşkilatı strukturunun formalasmasında dünya ölkələrinin təcrübəsindən istifadə edilmişdir. Bir sıra xarici ölkələrin, MDB ölkələrinin, xüsusilə da Rusiya Federasiyasının Mərkəzi Bankının idarəetmə və təşkilatı strukturunu ilə AMB - ni müvafiq struktur uygulmuş toşkil edir. Bu struktur bölmələrin fəaliyyətlərinin müxtəlifliyi və miqyası isə milli iqtisadiyyatın konkurent fəaliyyətindən, inkişaf istiqamətlərinin özünomoxsuluşundan irəli gəlir. Məsələn, Azərbaycanda qiymətli kağızlar bazarı kifayət qədər inkişaf etmədiyi üçün Mərkəzi Bankın da bu sektoradakı fəaliyyəti inkişaf etmiş ölkələrdəki ilə müqayisədə geniş miqyasda deyildir.

Oşay etmək lazımdır ki, Azərbaycanda qiymətli kağızlar bazarı hələ də özünün zəruri inkişaf səviyyəsinə çatmadığı üçün onun strukturunda osas yeri Dövlət qiymətli kağızları tutur. Sonuncu isə AMB-nin qisamüddətli notları və Məliyyə Nazirliyinin Dövlət qisamüddətli istiqrazları formalasdırır. 01.01.2009-cu ildə dövriyyədə olan Dövlət qiymətli kağızların həcmi 410.7 mln. manat toşkil etmişdir.

Valyuta ehtiyatlarının idarə olunması şəbəsi AMB-nin valyuta ehtiyatlarının idarə edilmişsi ilə bağlı əməliyyatları, beynəlxalq hesablaşmaların və ödənişlərin, valyuta aktivlərinin diversifikasiyası və konvertasiyası əməliyyatlarının təmin olunması məqsədilə daxili xarici valyuta bazarlarında bir xarici valyutanın digər xarici valyutaya qarşı alqı-satışının həyata keçirilməsi, xarici banklarda AMB-nin adına müxbir və qiymətli metal hesablarının açılması da bu şəbənnə funksiyalarına addır.

Global maliyyə böhranı sərəntirdən valyuta ehtiyatlarının idarə olunması sahəsində AMB-nin məsuliyəti bir qədər də artmışdır. ABŞ-in ipoteka bazarsından qaynaqlanan böhran, 2008-ci ildə beynəlxalq maliyyə bazarlarında likvidliyin aşağı düşməsi və maliyyə aktivlərinin koskın ucuzaşması ilə səciyyələnmişdir. Belə bir şəraidi AMB, osason vəsaitlərin qorunub saxlanmasına prioritet istiqamət kimi qəbul etmişdir. AMB rəsmi açıqlamasında 2008-ci ildə valyutanın idarə olunması üzrə strategiyasını belə təsvir

etmişdir: «İldən etmə strategiyasının osas komponenti kimi valyuta diversifikasiyası saxlanılmışdır. Belə ki, pul-məzənnə siyasetinin həyata keçirilməsi və ölkədaxili maliyyə sabitliyinin tomin olunması kimi AMB-in prioritət hədəflərinə nail olmaq üçün mövcud valyuta rejiminin dəstəklənməsi və valyuta böhranlarına müqavimətin göstəriləmisi məqsədilə saxlanılan əməliyyat traşının valyuta strukturunu beynəlxalq praktikaya əsaslanaraq yuxarıda sadalanan məqsədlərdən irəli galon valyuta kompozisiyasına uyğun seçiləcəkdir». Valyuta ehtiyatlarının 85%-i ABŞ dolları ilə, 10 %-i avro ilə, 5 %-i isə İngiltərə funtsterlini ilə saxlanırlar.

Statistik məlumatlara görə, 2008-ci ildə AMB-nin soroncamında olan valyuta ehtiyatlarının həcmi 2 121.7 mln. ABŞ dolları artaraq 6 137 mln. ABŞ dollarına çatmışdır və bu əvvəlki illərdən 52,8 % çoxdur. Valyuta ehtiyatlarının idarə edilmişsi üzrə faiz goliri 3,2 % toşkil etmiş və 166,8 mln. ABŞ dolları faiz goliri olda edilmişdir.

AMB-nin fəaliyyət istiqamətləri arasında kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi, ona nəzarətin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu fəaliyyətin osas məqsədi ölkənin bank sistemində sabitliyin qorunub saxlanması, kredit təşkilatlarının likvidliyin yüksəldilməsi və sairədir. Bu sahədə funksiyaların icrası üçün AMB-nin strukturunda Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamenti mövcuddur. Departamentin osas məqsədi kredit təşkilatlarının riskyomümlü bank nəzarəti ilə əhatə edilməsinə, risklərin vaxtında aşkarla çıxarılması və qarşısının alınması vasitəsilə ayrı-ayrı bankların və digər inflasiya proseslərinin qısa və uzunmüddəti modellərin qurulur. Ümumiyyətlə, mərkəzi bankların təcrübündən qurulan inflasiya modellərinin osas məqsədi makroiqtisadi inkişaf müraciətə proseslərini və tendensiyalarını sədəf formada oks etdirməkdən, böhranlı vəziyyətin yaranmasının nozoro alan müxtəlif ssenarilər tətbiq etmək və model vasitəsilə böhranların həlli yollarının və uyğun səraitlərin təpilinənən ibarətdir. AMB-nin sonndlərində qeyd edilir ki, inflasiyanın modellaşdırma prosesində bir çox ölkələrin mərkəzi bankları və elmi-tədqiqat institutlarında istifadə edilən «ARIMA», «VektorAvtor», «Regresiya», «Kointeqrasiya», o cümlədən Engel-Granger və Yohansen yanaşmaları, Pescerann birəddinli kointeqrasiya metodu kimi qabaqcıl metodologiya və üsullardan istifadə edilir.

Iqtisadi inkişafın tənzimlənməsindən nəğd pul dövriyyəsinin toşkili ilə AMB-nin funksiyası kimi müümət əhəmiyyət kəsb edən məsələlərdəndir. AMB-nin Nəğd pul Departamenti həyata keçirdiyi bu fəaliyyətdə osas məqsəd iqtisadiyyatın nəğd pula olan təlobatının ödönləmisi və nəğd pul dövriyyəsinin sonməli idarə olunmasıdır. Azərbaycan Respublikasında nəğd pul dövriyyəsinin zəruri nominallı kağız və metal pul nişanlarının tomin edilmişsi, pul nişanlarına olan zəruri təlobatın höcmünün və strukturunun proqnozlaşdırılması, MB-nin struktur bölmələrində pul nişanlarının ehtiyatlarının yaradılması və onların idarə edilməsi, pul nişanlarının istehsal üzrə sifarişin verilmesi, çap şirkətləri ilə müqavilələrin bağlanması, yararsız pul

Cədvəl 2

Mərkəzi Bankın soroncamında olan ticarət qiyomlu kağızlarının strukturu

	2007			2008		
	mln. \$	illik faiz	ödəmə müddəti	mln. \$	illik faiz	ödəmə müddəti
ABŞ Xəzinədarlıq notları	274,90	3,1%-5,0%	2008-2012	374,87	0,0%-5,1%	2009-2018
Dövlət istiqrazları	74,46	2,5%-6,5%	2008-2012	121,43	0,6%-8,0%	2009-2015
Korporativ istiqrazlar	45,06	3,0%-7,4%	2008-2049	42,02	2,9%-7,4%	2009-2012
İpoteka ilə tomin edilmiş qiyomlu kağızlar	37,41	4,1-7,3%	2008-2036	3,74	1,7%-6,5%	2011-2035
CƏMI:	431,83	-	-	542,07	-	-

ABŞ Xəzinədarlıq notları ABŞ hökuməti torofindan buraxılmışdır. Yarım illik kupon ödənişlərini aparmaqla, beynəlxalq maliyyə bazarlarında alınır-satılan notlardır. Bu qiyomlu kağızlar AMB və onun xarici mənecərləri torofindən saxlanılır və idarə edilir. Dövlət istiqrazları xarici dövlətlər torofindan buraxılmışdır və AMB-nin xarici mənecərləri torofindan idarə edilir. Korporativ istiqrazlar ABŞ dolları, avro və funtssterling ilə ifadə edilmiş və maliyyə korporasiyaları torofindan buraxılmışdır. Bu qiyomlu kağızlar da AMB-nin xarici mənecərlərinin idarəetməsindən ibarətdir. İpoteka ilə tomin edilmiş qiyomlu kağızlar ABŞ dolları və avro ilə ifadə edilib, Avropa və ABŞ-in maliyyə toşkilətləri torofindan saxlanılır və idarə edilən qiyomlu kağızlardır.

9.4. Bank sisteminin inkişafında dövlətin pul-kredit siyasetinin rolü

Mərkəzi Bankın fəaliyyətinin və onun pul-kredit siyasetinin müüm istiqamətlərindən biri də bank sisteminin inkişaf etdirilməsi, bu sektorla risklərin azaldılması, likvidliyin yüksəldilməsi, bankların pul yaratma kimi keyfiyyət göstəricisinin dəha da artırılması və saradır. Bu baxımdan də ölkənin bank sektorunu inkişaf xüsusiyətlərinin nozordan keçirmək, həm də Mərkəzi Bankın bu sahədə fəaliyyətinə və onun noticalarına dəqiq yetirməsi olar. Bundan öncə isə Mərkəzi Bankın banklara yönəlik prudensial fəaliyyətinin osas istiqamətlərin nozordan keçirmək istoyır.

AMB yuxarıda qeyd edilən məqsədlərə çatmaq üçün bir sira vasitələrlə ölkədə bank nozarətinin həyataya keçir. Bankın hesabat və bölgələrinə, bəyanatlarına və digər sonadlorının təhlili osasında həyataya keçirilən bank nozarəti haqqında aşağıdakılardır qeyd etmək olar:

- Ölkənin maliyyə sistemində inəmmin möhkəmləndirilməsi istiqamətinə bank nozarət sisteminin inkişafı müüm ahəmiyyətli malikdir. Mərkəzi

nisanlarının tödəvündən çıxarılması və onların yeniləri ilə əvəz edilmiş, nağd pul dövriyyəsinin monitorinqinin həyata keçirilməsi, nağd pul sferası üzrə beynəlxalq təcrübəni öyrənmək məqsədilə xarici ölkələrin mərkəzi bankları ilə əməkdaşlıq və digər bu kimisi məsələlər Departamentin osas funksiya və vəzifələrini səciyyələndirir.

«Mərkəzi Bank haqqında» AR-in Qanununun 9-cu maddəsinin müddəalarına uyğun olaraq AMB Azərbaycan hökumətinin beynəlxalq maliyyə toşkilatlarında, məsələn BVF, Dünya Bankı və digərlərində özvlük ilə bağlı aməliyyatlar, o cümlədən həmin toşkilatlara üzvlük haqqının ödənilməsi üzrə vasitəçi kimi çıxış edir. Bank BVF ilə beynəlxalq valyuta münasibətləri, valyuta sisteminin sabitliyinin və nizamlı valyuta rejiminin desteklənməsi, ödəniş balansının tənzimlənməsi istiqamətlərində əməkdaşlıq edir. Mərkəzi Bank bu günə qədər BVF-dən «Yoxsullğun Azaldılması və Inkişaf Mexanizmi», «Ehtiyat Dəstəkləmə Mexanizmi», «Gənişləndirilmiş Fond Mexanizmi» layihələri çərçivəsində kreditlər almışdır. Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Inkişaf Assosiasiyası da AMB-ya kreditlər vermişdir.

Cədvəl 1

AMB-nin beynəlxalq maliyyə institutlarından aldığı kreditlər

	2007	2008
BVF		
Yoxsullğun Azaldılması və Inkişaf Mexanizmi	15 512	61 365
Ehtiyat Dəstəkləmə Mexanizmi	63 223	-
Gənişləndirilmiş Fond Mexanizmi	7 620	2 216
Beynəlxalq Inkişaf Assosiasiyası	5 405	4 790

Manba: AMB, illik hesabat-2008

Beynəlxalq Inkişaf Assosiasiysından alınmış borc vəsaitləri ilkin ödəniş müddəti 19 il və illik faizi 1,0 % olan kreditlərdir. BIA kreditləri Maliyyə Nazirliyindən olaraq razılılaşma vasitəsilə götürülmüşdür. 85 mln. ABŞ dolları və 149 min. ABŞ dolları məbləğində olan kreditlərin qaytarılması müvəabbələrə əsasən 2005 və 2007-ci illərdə başlanılmışdır, ödənişlər 2021-ci ilde başa çatacaq.

Mərkəzi Bankın fəaliyyətində diqqəti çəkən məsələlərdən biri də Bankın soroncamında olan valyuta ehtiyatlarının xarici maliyyə bazarlarında yerləşdirilməsi və idarə edilməsi prosesləridir. Dünya maliyyə bazarlarında dinamik döyişikliklərin müşahidə edildiyi son illərdə bu məsələnin aktuallığı dəha da artmışdır. AMB-nin soroncamında olan valyuta ehtiyatlarının bir qismi ticarət qiyomlu kağızlarına yarılmışdır. Bunlar, osason ABŞ Xəzinədarlıq notları, Dövlət istiqrazları, korporativ istiqrazlar və ipoteka ilə tomin edilmiş qiyomlu kağızlardır. Cədvəl 2.2-da bu qiyomlu kağızların strukturu və həcmi öz əksini tapmışdır.

Bankda «bank nözaroti» konsepsiya işlənilər hazırlanmış və bank nözarot sistemində müüm mühüm naliyyətlər oldu etmişdir;

- Bank nözarotının bütün əsas halqları təşkil olumuşdur ki, onların işləri nözarət orqanı kimi AMB-yə geniş solahiyətlər verən kompleks qanunvericilik bazasının mövcudluğlu ilə təmin edilir. Nözarət prosesində məsafəli monitoringdən və inspeksiyalardan istifadə edir;

- Mərkəzi Bank bank nözarotinin somoralılıyının artırılması və funksiyasının optimallaşdırılması məqsədilə bank nözarotinin metodoloji bazasının təşkili və onun Bazel Komitəsinin prinsiplorunu uyğunlaşdırılması istiqamətindən tədbirlər görür;

- Banklara yonaklı prudensial tələblərin bank risklərinin səviyyəsinə təsirinin somoralılıyının artırılması, kapitalın adekvatlığının müəyyənəldirilməsinin təkmilləşdirilməsi və nözarət məqsədilə kapitalın yeterliyinə diqqətin artırılması baxımından məcburi normativlər sistemi təkmilləşdirilmişdir;

- Banklarda mümkün itkieler üzrə cəhiyatlarn yaradılması istiqamətində risklərin və vasitələrin tərkibi genişləndirilmişdir; kreditlər o yanaşı bütün aktiv əməliyyatlar, həmcinin balansdankənar öhdəliklər də təsnifləşdirilmişdir;

- Kəmərsiya banklarında korporativ idarəetmə standartlarının layihəsi, somoralı inspeksiya prosesinin tətbiqi üçün "Bank nözarotinin təşkili və həyata keçirilməsi üzrə Metodoloji rəhbərlik" hazırlanaraq tətbiq edilmişdir. İkinci sonadə bank nözarotinin bütün aspektləri standarlaşdırılmış və onun tətbiqi daxili inspeksiya çərçivəsində inspektorların fəaliyyətinin somoralılıyının artırmasına istiqamətlənmışdır;

- Daxili nözarətin həyata keçirilməsi çərçivəsində bankların etibarlılığın təhlili prosedurları beynəlxalq CAMEL reytinq sistemi osasında həyata keçirilir və qeymətləndirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır;

- Mərkəzi Bankın bank nözarəti sahəsində əsas prioritet istiqamətlərindən biri Avtomatlaşdırılmış Bank Statistika Hesablaşdırma Sisteminin tətbiqi olmuş və bu sistem xarici nözarət sahəsində istər konkret bank üzrə, istərsə də bütövlükda bank sistemi üzrə məlumatların qəbulu, emalı və istifadəsinin avtomatlaşdırılmış variantını özündə əks etdirir;

- Bank nözarotının metodologiyasının və tətbiqinin bank nözarəti üzrə Bazel Komitəsinin prinsiplarına uyğunluğunun qeymətləndirilməsi aparılmış və bank nözarət sisteminin zəif tərəfləri müəyyən edilmişdir və s.

Məlumdur ki, Mərkəzi Bankın iqtisadiyyata müüm töhfəsi və onun əsas funksiyalarından biri ölkədə ödəniş sisteminin təmin edilməsi və iqtisadi inkişaf proseslərini adekvat olaraq təkmilləşdirilməsidir. Bu fəaliyyət də kəmərsiya bankları vasitəsilə reallaşdırılır, banklar ödəniş sisteminin formalşdırılmasının əsas subyektləridirlər. Tohil və tədqiqatlar göstərir ki, son illərdə AMB tərəfindən ödəniş sistemi sahəsində də müüm işlər görülmüş, naliyyətlər olda edilmişdir. Bu tədbirlərdən aşağıdakı ikisi xüsusilə qeyd edilmişdir:

- «AZİPS» - Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sisteminin tətbiqi;

- «XÖHKŞ» - Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin tətbiqi.

AMB-nin məlumatına görə, «AZİPS» İngiltəronun «Logica» şirkəti ilə bağlanmış kontrakt osasında "SWIFT" sisteminə osaslanmaqla yaradılmış və 16 fevral 2001-ci ildə istismara verilmişdir. Bu sistemin tətbiqi bankları ödənişləri real vaxt rejimində aparmaq, hesablaşmalar zamanı vəsait itkişini aradan qaldırmak, bankların balans hesabatlarının konsolidasi edilməsini asanlaşdırmaq və banklar tərəfindən lükvidli, daha əvvək şəkildə idarə etmək üçün geniş imkanlar açmışdır. Bununla yanaşı, bazar iqtisadiyyatına osaslanan pul-kredit siyasətinə dəha somorolur realizasiyası vən bankların bazar operativ surətdə geniş nözarət etmələri üçün münbət şərait yaranmışdır.

«XÖHKŞ» AMB ilə ABŞ-in «Hewlett Packard» şirkəti arasında bağlanmış kontraktla uyğun olaraq Milli Telekommunikasiya Şöbəsinin bazasında yaradılmış və 2 dekabr 2002-ci ildə istismara verilmişdir. Sistem AMB-nin ödəniş və informasiya sistemlərinə integrasiya olunmuş. Baş Mühasibat Sistemi ilə avomatiq rejimində interfeyş əlaqəsi qurulmuşdur.

Qeyd edək ki, «Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005–2007-ci illər üçün Dövlət Programı» qəbul edilmişdir. Proqramda mərkəzi bank tərəfindən ölkədə ödəniş sisteminin inkişafı üçün həyata keçirilməsi olan tədbirlər müəyyənəldirilmişdir. Bu tədbirlərdən bir sərasi reallaşdırılmışdır. AMB-nin məlumatına görə, Dövlət Programının icrasının təmin edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların daxili informasiya sistemlərinin dəha da inkişaf etdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi «Banklarda informasiya texnologiyalarının tətbiqi Qaydaların işləmə hazırlımlığı və tətbiq üçün banklara gəndorılmışdır. Qaydaların tətbiqi ilə bağlı banklara göstərilən metodoloji yardım noticosunda 44 bankın daxili informasiya sistemləri müasir standartlara uyğun olaraq inkişaf etdirilmişdir.

AMB-nin hesabatında qeyd edilir ki, Azərbaycan Respublikasında ödəniş sistemlərinin dəha da inkişaf etdirilməsi, iqtisadi fəaliyyət göstərən şəxslərin və ohalının elektron ödəniş sistemlərinin imkanlarından dəfa istifadə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalı 22 noyabr 2005-ci il tarixli «Azərbaycan Respublikasında ödəniş sistemlərinin təkmilləşdirilməsi sahəsində oləvo tədbirlər haqqında» Sərəncamın icrası çərçivəsində görülmüş işlər noticosunda 2008-ci ildə ölkə üzrə bank filiallarında, pəriakondo ticarət və xidmət müəssisələrində quraşdırılmış POS-terminallarının sayı ovvolki ilə müqayisədə, 2829 odod, yaxud 65 % artaraq 8138 odod toxkil etmişdir ki, onlardan da 7397 ododi Bakı şəhərində, 741-i isə regionlarda quraşdırılmışdır.

2008-ci ildə ölkə orazisində bankomatların sayı ovvolki ilə nisbatən 15 %, yaxud 202 odod artaraq 1518 odod, bankomatlar vasitəsilə aparılan əməliyyatların sayı 26 %, yaxud 7672 min odod artaraq 36772-ya-

**Azərbaycanda faaliyyət göstərən kredit
təşkilatları haqqda statistika**

	2000	2001	2002	2003	2004	2005	2006	2007	2008
Kommersiya bankları	59	53	46	46	44	44	44	46	46
Bank olmayan kredit təşkilatları	99	63	47	58	70	85	94	96	94
Dövlət bankları	3	2	2	2	2	2	2	2	1
Özəl banklar	56	51	44	44	42	42	42	42	45
Xarici kapitallı banklar	16	16	15	17	15	18	20	21	23
Bankların filialları	195	191	220	305	350	374	420	485	567
Bankların şöbələri	0	0	0	0	1	24	69	94	99
Filiyalı olan banklar	26	27	31	36	38	38	41	41	38

2008-ci ildə xarici kapitallı bankların sayı 3-odad artaraq 23-ə çatmış və yeni sohñdarlar Cənubi Kipr, Rusiya Federasiyası, Boğaziçi kimi ölkələri təmsil etmişdir. 01 yanvar 2009-cu il tarixində ölkənin bank sisteminin aktivlərində xarici kapitalın iştirak payı 29,9 %, depozitlərdə isə 26,6 % olmuşdur.

AMB-nin qiymətləndirməsinə görə, bank xidmətlərinin komiyyətə artması və onların keçiyiyotunun dalağı da yüksəlməsi regionlarda da müşahidə edilmişdir. İlin ovvəlində ölkə əhalisinin hər 100 min nüfوسu 9,1 maliyyə tosisi xidmət etdiyi halda, ilin sonunda bu göstərici 10,1 olmuşdur.

Tohilihər göstərir ki, 2000-ci illərin ovvəlindən başlayaraq Azərbaycanın bank sektorunda Mərkəzi Bank torofindən ciddi islahatlar həyata keçirilmişdir ki, bunun da osas möqsədi kimi maliyyə sabitliyinin təminini, müasir iqtisadi proseslərə cavab verən bank sisteminin formalasdırılması və kommertsiya banklarına inanın borçunu kimi izah edilmişdir.

Bu gün Azərbaycanda faaliyyət göstərən və bank faaliyyəti üçün lisenziyası olan kredit təşkilatlarının ümumi sayı 140-dir, bunaqlan 44-ü kommertsiya bankı, 94-ü isə bank olmayan kredit təşkilatıdır. Kommertsiya banklarının yarısında – 23-də xarici kapitalın iştirakı mövcuddur ki, bunaqlan da 7-də xarici kapitalın mizanname kapitalının 50 %-dən çoxunu təşkil edir. Əslində ölkənin bank sektorunda xarici kapitalın iştirakı və bunun ovvəlki illərə nisbəton artımı da bank sektoruna bir inanım, bu sektorada münbit investisiya mühümütinin yaradılmasına göstəricisidir.

Mərkəzi Bankın bank sektorunun inkişafına yönəlik siyaseti öz müraciət noticisini kommertsiya banklarının möcəmət aktivlərinin və onların kredit portfelinin sərətli artımında göstərir. Əslində, bu iki göstərici və onların müqayisəli dinamikası bank sektorunun inkişafının osas parametrləridirlər.

Tədqiqatlar göstərir ki, 2003-2008-ci illər arzdən kommertsiya banklarının ümumi kredit portfelinin həcmi də, bank aktivləri də 10 dəfədən çox artmışdır. Bank sektorun üzrə ümumi kredit portfeli 2006-cı ilde 64,0 %, 2007-ci ilde 98,1%, 2008-ci ilde isə 49,2 % artmışdır. Bankların aktivləri də 2006-cı ilde 67,7 %, 2007-ci ilde 78,0%, 2008-ci ilde isə 52,7 % çoxalmışdır.

əməliyyatlarının həcmi isə 58,9 %, yaxud 1330 mln. manat artaraq 3592 mln. manata çatmışdır.

2008-ci ildə daxili maliyyə bazarlarının inkişafının dəstəklənməsi istiqamətində AMB-nin iştirakı ilə Mütəşəkkil Bankalarası Kredit Bazarında teminat sistemi yaradılmışdır. Bu sistemین yaradılmasında osas möqsəd bankların bir-birinə olan etimadını artırmaqla bankalararası kredit bazarmın likvidliyinin yüksəldilməsi olub. Bununla əlaqədar bazarda market meyke qismində iştirak edən banklar və Bakı Bankalarası Valyuta Birjasının birgə təsəbbüsü ilə Mütəşəkkil Bankalarası Kredit Bazarının yeni segmenti olan Təminatlı Pöblə Bazarı segmentinin osası qoyulmuş və yeni segmentdə Mərkəzi Bankın iştirak mexanizmi hazırlanmışdır. AMB mütəxəssislərinin fikrincə, yeni segmentdə teminat sistemi, öhdəliklərin vaxtında icra ediləməsi təmin edən Mərkəzi Bankın overdraft xətti və iştirakçı bankların kollektiv məsuliyət prinsipinə osasın, yeni segmentin ilkən faaliyyəti dövründə hər bir bankın cəlb edəcəyi vəsaitin-kredit limitinin və əməliyyatların maksimal müddətinin möhdudlaşdırılmasını nozordə tutur. Sistem üzrə əməliyyatların həcmi və intensivliyi ardıcılca banklara ayrılan kredit limitinin həcmimin artırılması və əməliyyatların müddətinin uzadılması planlaşdırılır.

Bir sıra tədqiqatçılar hesab edirlər ki, son dövrə bank sisteminə müşahidə edilən proses pozitiv bir hədirdir və kommertsiya banklarının iqtisadiyyatın genis-lonmosuna, iqtisadi inkişaf proseslərinin uyğunlaşmasının təsəssümüdür. Digər bir qrup ekspertlər isə iddia edirlər ki, bu proses mərkəzi bankın inzibati təsirləri ilə yox, bankların qarşıya qoymuları kommertsiya möqsədi kimi reallaşdırılmalıdır. Bu təmərküzlöşmə prosesinin daha da dörnləşərək گələcəkdə Azərbaycanın bank bazarda inhişarlılığı, bazarnın az sayıda banklar arasında bölgüsünə gətirib çıxmamalıdır. Digər torofdən, Azərbaycanın neft ölkəsi olması, karbohidrojen ixracatından ölkəyə iribəcəmli maliyyə resurslarının gəlməsi, şəraitdən pul bazarmın sərətli genişlənməsi bank faaliyyətinə tələbatı sərətli artırmışdır ki, bu da bankların sayının çoxluğunu normal hal kimi qəbul etməyə imkan verir.

Cədvəl 1-də Azərbaycanın bank sektorunda faaliyyət göstərən subyektlərin osas göstəriciləri toqdim edilmişdir. Buradan göründüyü kimi, 2000-ci illə müqayisəsə, 2004-cü ildə kommertsiya banklarının sayı 59-dan 44-ə, bank olmayan kredit təşkilatlarının sayı isə 99-dan 70-ə qədər azalmışdır. Xarici kapitallı bankların sayı isə 2000-2008-ci illərdə 16-dan 23-ə yüksəlmışdır. Bankların yerli filiallarının sayı da 195-dən 567-ə qədər artmışdır ki, bu göstəricilər də bank sisteminin inkişafını karakterizə edir.

AMB-nin hesabatında qeyd edilmiş ki, 2008-ci ildə dünya maliyyə böhərənin təsirlərinə baxınmadan Azərbaycanın bank sisteminə mülkiyyətçi və yeni investorların olavaş vəsaitləri xarici sərəməyələrin həcmində 57 % artım olmuş və ilin sonuna bu 159 mln. manat təşkil etmişdir. Bu bank sektorunun möcəmət nizamnamə kapitalının 16 %-na barabardır.

Bank sektörünün inkişafını xarakterizə etmək üçün osason ÜDM-lə bank aktivlərinin müqayisəli dinamikasına diqqət yetirmək zoruridir. Möhə bu göstərici, bankların və bank sektörünün iqtisadi inkişaf prosesləri ilə no doradəcə uzaşmasını ifadə edir. Təhlillər göstərir ki, son illər bu göstərici pozitiv olaraq artmaqdadır.

Cədvəl 2

Ösas bank göstəricilərinin qeyri-neft ÜDM-inə nisbəti, %-la

	2005	2006	2007	2008
Bank aktivləri	37,2	53,4	70,5	69,6
Reäl sektördə kreditlər	23,1	32,5	47,8	47,4
Əhalidən colb olunmuş omanotlar	8,2	11,6	15,4	12,9
Bankların məcmu kapitalı	5,6	7,4	10,6	10,1

Qeyd: Cədvəl AMB-nin məlumatları osasında hazırlanmışdır

AMB-nin məlumatında qeyd edilir ki, 2008-ci ildə bank aktivlərinin ÜDM-ə nisbəti ilin əvvəlindəki 25,1 %-dan 27%-ə qədər yüksəlmış, (qeyri-neft ÜDM-də bu çəki 70,5 %-dan 69,6 %-ə dəyişmişdir), iqtisadiyyata yönəldilmiş kreditlərin ÜDM-dəki xüsusi çökəsi isə 17 %-dan 18,4 %-ə qədər artmışdır. Cədvəl 2-də ösas bank göstəricilərinin qeyri-neft ÜDM-i ilə müqayisəsi özəksin tapşmışdır. Cədvəldən rəqəmlərin müqayisəsi bank sektörünün qeyri-neft sektorunun daha sürətli inkişaf edən sahəsi olduğunu göstərir. Buradan göründüyü kimi, bank kreditlərinin qeyri-neft ÜDM-dəki faiz göstəricisi 2 dəfədən çox artmışdır.

Iqtisadiyyatın real sektoruna kreditlərin höcmünün artması bir torofdon bank sisteminin inkişafını ifadə edirə, digər torofdan da bankların milli iqtisadiyyatdakı rolunun ohomiyətini göstərir. Bu baxımdan, demək olar ki, mərkəzi bankın kommersiya banklarının fəaliyyətini tanzimləməsi, bank sektorunu sağlamlaşdırması milli iqtisadiyyatın inkişafı baxımından xüsusi ohomiyətə malikdir. Təsadüfi deyildi ki, bank sektorunu iqtisadiyyatın «qan damarı» adlandırırlar. Müasir dövrdə en ciddi iqtisadi böhranlar bank sektorundan qaynaqlanınlardır. Hazırkı şəraitdə bank sektörunun təkmilləşdirilməsi, bu sektorda risklərin azaldılması, həm də iqtisadi tohľükəsizlik mosalasıdır.

Hazırda bankların fəaliyyətinin osasını kreditlərin verilməsi töşkil edir. Son illər iqtisadi inkişaf proseslərinin sürətlənməsi, iqtisadi subyektlərin kredit resurslarına təlobatının iləbilən keçkin şəkildə artması kommersiya banklarının inkişafı üçün geniş imkanlar açmışdır.

Statistik məlumatlara görə DB ölkəmizdə bu günə qədər - bazar iqtisadiyyatına keçidə bağlı islahat programlarının maliyyələşdirilməsi: makroiqtisadi stabillaşdırma və neft gəlirlərinin idarəə mosolollarının həlli; qacqın və məscibər köçkünlərin problemlərinə yardım; infrastruktur layihələrinin həyata keçirilməsi; tohsil və səhiyyə proqramlarının reallaşdırılması; enerji sektoruna investisiyaların colb edilməsi; qeyri-neft sektorunun inkişaf etdirilməsi və digər istiqamətlərdə Azərbaycan hökuməti ilə əməkdaşlıq

etmiş və bu məqsədlər üçün ölkəyə ümumilikdə 22 investisiya layihəsi üzrə 585 milyon ABŞ dolları möbləğində kredit ayrılmışdır. DB-nin qurumu olan Beynəlxalq Maliyyə Korporasiyası ölkə iqtisadiyyatında özlə sektorə ümumilikdə 136,3 milyon ABŞ dolları möbləğində kredit ayrılmış, «Bakı-Tbilisi-Ceyhan» boru komorının tikintisində Azərbaycanın payı maliyyələşdirmək məqsədilə 300 milyon dollar kredit vermişdir.

Hesablaşma Palatasının yaradılması; Bütöv Sistemi haqqında Qanunun qəbul edilməsi; Neft Fonduñun yaradılması və onun şəffaflığının təmin edilməsi; Vergi və Gömrük idarəcəcə sistemlərinin təkmilləşdirilməsi və digər mosolor iso BVF ilə əməkdaşlığın osasını töşkil etmişdir. 6 müxtəlif program çərçivəsində BVF ölkəmizə 546,7 milyon ABŞ dolları möbləğində kredit vermişdir.

BVF aşağıdakı istiqamətlər üzrə struktur islahatlarının aparılmasında və kredit kotorlının açılmasında hökumətinizi yardım etmişdir:

Dövlət kommersiya bankları olan Beynəlxalq Bankın və Kapital Bankın özləşdirilməsi mosolosindo və bank sisteminin gücləndirilməsi istiqamətində BVF ilə Azərbaycan hökumətinin və Mərkəzi Bankın əməkdaşlığı olmuşdur.

Karbonhidrogen gəlirlərindən sonorolü istifadə edilən, iri höcmli vəlvüta daxil olmalıları fonunda vəlvüta nəzarətinin sonorolü töşkili, bu vəsaitlərin iqtisadiyyatın monifi tövslərinin aradan qaldırılması məqsədilə stabillaşdırma fondunun yaradılması və digər bu kimi mosololordə BVF mütəxəssislərinin təklifi və təvsiyələri xüsusi ohomiyət kəsb etmişdir.

Qeyd etmək lazımdır ki, beynəlxalq maliyyə qurumları torofindən verilən bu kreditlərin höcmü 1,4 milyard dollardan, 2008-ci ildə 2,4 mlrd. dollara çatmışdır. Bu isə ölkəmizin beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığının ohomiyəti soviyyədə olduğunu göstərir.

Digər bir beynəlxalq maliyyə institutu olan Avro Yenidənqurma və Inkişaf Bankı (AYIB) də bu günə qədər osasın infrastruktur, nəqliyyat, energetika, maliyyə və digər sahələrdə reallaşdırılan müxtəlif layihələr 686 milyon avro höcmində kredit vermişdir. AYIB ilə İpəkşadı Inkişaf Nazirliyi arasında Azərbaycan Beynəlxalq Bankının Yenidən kapitallaşdırılması və özləşdirilməsi ilə bağlı Anlaşma Memorandumu da imzalanmışdır. Bu bank, ölkəmizdə fəaliyyət göstərən bir sıra kommersiya banklarının kapitalında paya malikdir.

Asiya Inkişaf Bankı, İslam Inkişaf Bankı, Qara Dəniz Ticarət və Inkişaf Bankı, Almaniyanın KFW Bankı kimi tanınmış maliyyə qurumları da Azərbaycan iqtisadiyyatına kreditlər yönəldə bilər. Hətta bənərləndən sonuncu ikisi ölkənin bir sıra kommersiya banklarının kapitalında paya malikdir.

Qeyd edilənlərin yekunu olaraq Mərkəzi Bankın pud-kredit siyasetinin bank sektorunun inkişafına tövsləri və ümumilikdə bank sektorunun inkişaf xüsusiyyətləri barədə aşağıdakılardır qeyd etmək olur:

- Mərkəzi Bankın ölkədə maliyyə sabitliyini təmin etməsi, inflasiyam zəruri səviyyədən tonzimləməsi kommersiya banklarının və bütövlükdə bank sektorunun inkişafı üçün münbət şərait yaratmışdır;

- Milli iqtisadiyyatda son illər müsbəhido ildən sürətli inkişaf prosesləri bank sektorunda da təzahür edir, bu sektorun əsas iqtisadi göstəriciləri dinamik olaraq artır;

- Mərkəzi Bankın bank sektorunda apardığı islahatlar, sağlamlaşdırma prosesləri, prudensial fəaliyyəti kommersiya banklarına inamı artırılmış və hənumət nəticəsi olaraq əhali əmanatlarında son illər sürətli artım müsbəhido edilmişdir.

- Son global maliyyə böhrəni şəraitində AMB-nin reallaşdırduğu pul-kredit siyaseti Azərbaycanın bank sektorunu müflisləşmə təhlükəsindən; böhrənin mənfi təsirlərindən zəruri səviyyədə qorunus və bu banklarda böhrəndənək inkişaf üçün mühüm amillərdən birinə çevrilmişdir;

- Ölkənin karbohidrogen ixracından iri hacmli valyuta vəsaitləri əldə etməsi və bu vəsaitlərin əhəmiyyətli bir hissəsinin ölkədə stratejik infrastruktur layihələrinə xərclənməsi bank idarətlərinə tələbat da kifayət qədər artırmışdır ki, bu da bank sektorunun inkişaf parametrlərindən birinə çevrilmişdir.

- Mərkəzi Bankın bank fəaliyyəti sahəsində münbət biznes mühiti yaratmasının bank sektoruna xərici investisiyaların cəlbini stimulasiyadır, xərici kapitalın iştirakı bank sektorunun inkişafında xüsusi rolü malik olmuşdur;

- Sərt pul-kredit siyaseti nəticəsində maliyyə sabitliyinin təmin edilməsi beynəlxalq maliyyə qurumlarının, dünyanın tanınmış banklarının ölkəyə kredit resursları vənələşmələrinin imkanı vermişdir ki, kommersiya banklarının bu kredülərin yerləndirilməsində vəsitiçi kimi iştirak etmələri onların inkişafını şərtləndirmişdir.

- Mərkəzi Bankın kommersiya banklarının nizamnamə kapitallarına minimum limitlər müəyyənləşdirməsi nəticə etibarı ilə bank sektorunda təmərküzlaşmaya, kiçik bankların birləşərək daha iri, müasir iqtisadi tendensiyalar şəraitində bazaradakı mövcəyini qoruya biləcək maliyyə qurumlarına çevrilməsinə şəhəb olmuşdur və s.

9.5. Milli iqtisadiyyatın inkişafında pul-kredit siyasetinin rələmən artması

Müstəqilliyyimizin ilk illərində milli iqtisadiyyatımızda dərin iqtisadi böhrən prosesləri müsbəhido edilmişdir. Planlı iqtisadiyyatdan bazar münasibatları sistemindən keçid, Sovet İttifaqının dağılması və bu İttifaqda iqtisadi böhrən proseslərinin həlo 80-ci illərin ortalarından başlamasının noticisi olaraq yerli sənaye komplekslerinin tosorrüfat-iqtisadi əlaqələrinin qırılması, yeni yaranmış Mərkəzi Bankın ölkədə pul kütlösinə idarə etmək, bank sistemini tonzimləmək və formalasdırmaq sahəsində zəruri əlatlara, tosir imkanlarına, infrastruktura malik olmaması, yeni iqtisadi münasibələr

şəraitində dövlətin iqtisadiyyatı tonzimləmə sahəsində lazımi institutlara malik olmaması və digər bu kimi amillər böhrənin dəha da dorinləşməsində, inflasiyamın və işsizliyin ifrat doroçuya çatmasına osas şəhəb kimi çıxış etmişdir. Belə bir şəraitdə həkumətin optimal monetar və fiskal siyaset formalasdıraraq reallaşdırması əsas vəzifə kimi çıxış edirdi. Inflasiyamın durmadan artlığı, iqtisadi proseslərin əsas horşotvericisi olan bank sistemünün iflic olduğu bir şəraitdə iso xiisuslu monetar pul-kredit siyasetinə əzel tololor formalasılmışdır. Qiyyiyətən demək olar ki, ayrı-ayrılıqla bu ölkələrdə böhrənin dəha tez başa çatması və iqtisadi inkişaf göstəricilərinə dəha tez nail olunması bilavasitə pul-kredit siyasetinin mükməmliyindən asılı olmuşdur.

Azərbaycan Respublikasının iqtisadiyyatında tonozzül proseslərinin başa çatması, inflasiyamın cirlovlanması, iqtisadiyyatın müxtəlif sahələrində artımı tempində nail olunması əsasən 1995-ci ildən ölkədə aparılan iqtisadi islahatlar, mükməməl monetar və fiskal siyasetin noticisi kimi müsbəhido edilməyo Başlanğıcımızdır. 1997-ci ildən başlayaraq əsas makroiqtisadi göstərici olan Ümumi Daxili Məhsul (ÜDM) artımın qeydi alımları isə artıq iqtisadi inkişaf proseslərinin başlangıcı kimi qiymətkondırılmışdır. Cədvəl 1-o diqqət yetirdikdə aydın görünür ki, 1998-2008-ci illəri əhatə edən son on ildə iqtisadi artım ilə ilə dəha yüksək ləzəmlərdə ifadə edilmişdir. Hətta 2005-ci ildə ÜDM-in 26,4 %, 2006-ci ildə 34,5 %, 2007-ci ildə isə 25,0 % artmış, Azərbaycanın dünya ölkələri arasında iqtisadi artımı tempində lider etmişdir.

Sonayə və kand tosorrüfatı məhsulları istehsalının artımı da bu dinamika ilə uyğunluq təşkil edir və ölkədə iqtisadi inkişafın sahələr arasında balanslı olaraq getdiyim göstərir. Aqar sektorunda strateji dövlət proqramlarının həyata keçirildiyimi, bu sahəyə həkumətin maliyyə və digər dəstoyının dəha da gücləndiyimi, dövlətin qeyri-neft sektorunun inkişaf etdirilməsinə prioritet istiqamət kimi qəbul etdiyimi və digər amilləri nəzərə alaraq növbəti illərdə kand tosorrüfatı məhsulu istehsal artımının dəha böyük roqomlarda ifadə ediləcəyini proqnozlaşdırıb bilirik. Aqar sektor ÜDM-də 5-6 %-lik paya malikdir ki, ekspertlərin fikrimcə, bu da ölkənin kand tosorrüfatının real potensialını ifadə etmir. Bu həxəndən somorolı pul-kredit və fiskal siyaset noticisində formalasdırılmış investisiya mühümliyindən aqar sektorunda dəha somorolı istifadə zorunlu görür.

2000-2008-ci illər orzında iqtisadi inkişaf proseslərinə nail olunmuş istiqamətində «Ösrin Müqaviləsi» adlanan Neft Kontraktı həlliçəi rolə malik olmuşdur. Xəzər domuzının Azərbaycana aid olan hissəsində yerləşən «Azəri», «Çıraq» və «Günoş» yataqlarının işlənilməsi üzrə 6 ölkənin təmsil edən 11 şirkətə Hasilat Pay Bölüğü Sazişinin imzalanması isə nellə sektoruna yox, digər sahələrə də xərici investisiyaların axımının stimulasiyadır. Nəticə etibarı ilə bu günə qədər donidə və quruda yerləşən nellə yataqlarının işlənilməsi üzrə xərici şirkətlərə izləmmiş müqavilələrin sayı

25-o çatmış, bütövlükde iqtisadiyyata qoyulmuş xarici investisiyaların həcmi iso 40 mlrd. dollar keçmişdir.

Əgər 1995-ci ildə ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyalar 375 mln. dollar təşkil etmişdir, 2006-ci ildə belə illik göstərici 5 mld. dollar keçmiş, 2008-ci ildə iso iqtisadiyyata 6,8 mld. dollar xarici investisiya qoyulmuşdur.

Ölkə iqtisadiyyatına xarici investisiyaların qoyulması və onun həcmindən ilibol artması ölkənin pül bazarnı, vallyuta bazarnı öz müsbət təsirini göstərmış, Mərkəzi Bankın antiinflasiya pozitiv faktoru kimi çıxış etmişdir.

Mərkəzi Bank hər il ölkənin tədiyyə balansını tərtib edir. Bu sonadı yuxarıda qeyd edilən məsələləri özündə aydın şəkildə oks etdirir. Bu illər ərzində AMB-nin pül-kredit siyasetinin milli iqtisadiyyatdakı təsirləri ölkənin tədiyyə balansındaki pozitiv dinamikasında da tozahür etmişdir.

Cədvəl 1

Xarici investisiyaların strukturunu və dinamikasını, 1995-2008-ci illər

<i>İllər</i>	<i>Xarici investisiya</i>	<i>Dinamika %</i>	<i>Nefi sektoru</i>	<i>Nüsusü çoxluğu, %</i>	<i>Qənəfti sektoru</i>	<i>Nüsusü çoxluğu, %</i>
1995	375,1	-	139,8	37,3	235,3	62,7
1996	620,5	165,4	416,2	67,0	204,3	33,0
1997	1307,3	210,6	780,1	59,7	527,2	40,3
1998	1472,0	112,6	891,8	60,5	580,2	39,5
1999	1091,1	74,1	544,5	49,9	546,6	50,1
2000	927,0	84,9	546,1	58,9	380,9	41,1
2001	1091,9	117,7	820,5	75,1	271,3	24,9
2002	2234,9	204,8	1693,0	75,7	541,9	24,3
2003	3371,0	150,8	2972,4	88,2	398,6	11,8
2004	4575,5	135,7	4088,1	89,3	487,4	10,7
2005	4893,2	106,9	3799,9	77,6	1093,3	22,4
2006	5052,8	103,2	3422,3	67,7	1630,5	32,3
2007	6674,3	132,1	4003,3	60,0	2671,0	40,0
2008	6847,4	102,6	3350,7	48,9	3496,7	51,1
<i>Comt:</i>	40533,1	-	27468,7	-	13065,2	-

Qeyd: Cədvəl AMB-nin məlumatları osasında hazırlanmışdır.

Tədiyyə balansının baza parametrləri «cari omoliyyatlar hesab» və «kapitalın və maliiyyətin horəkəti hesab»ndan ibarətdir. Fikrimizcə, bu göstəricilər və onların son illər üzrə müqayisəli dinamikalarına diqqət yetirmək məlli iqtisadiyyatdakı inkişafın və pozitiv dayışıklıkların təsdiqini gərə bilərik.

90-ci illərdə tədiyyə balansının cari omoliyyatlar hesabi böyük məbləğlə kəsişirən müşahidə edilmişdir, yalnız 2000-ci ildə bu kəsişirən koskın şəkildə azalması müsbət tendensiyaların başlangıcı olmuşdur. Belə kəsir, 2000-ci ildə ovvolki ildəkündən 431,9 mln. dollar azalaraq 167,8 mln. dollar

təşkil etmişdir. Bu da osason ölkəmizin nəfər ixracının artması ilə əlaqələndirilir. 2000-ci ildən yekunlarına görə, xarici ticarət dövriyyəsi 3397,3 mln. dollar təşkil etmiş vo ovvolki ilin müvafiq göstəricisine nisbətdə 38,2 % artmışdır. İdxal olunan məhsulların həcmi 7,4 % artlığı halda, ixrac 1,8 dəfə çoxalmışdır. Ixracın strukturunda nəfər və nefi məhsulları 85 % təşkil edir. Dünya bazarda nefin qiymətinin artması ilə əlaqədar Azərbaycanın ixrac olunan xam nefin hər barrelinin qiyməti orta hesabla 15 dollar artmışdır, digər torofdon iso nefi ixracının həcmi do 800 min ton çoxalmışdır. Bu amil, sonrakı illərdə də xarici ticarət dövriyyəyində, eyni zamanda da tədiyyə balansının cari omoliyyatlar hesabında müsbət saldonu səciyyələndirmişdir.

AMB-nin məlumatına görə, 2008-ci ildə ölkəyə ümumi kapital axımı ovvolki ilə müqayisəsə, 154,7 mln. dollar azalaraq 1234,6 mln. dollar təşkil etmişdir. Müsbət hələrdə ki, Azərbaycan iqtisadiyyatının bütün formalarda colb edilmiş xarici kapitalın ÜDM-də xüsusi çökisi 25,2 % təşkil etmək yüksək olaraq qalmaqdır. İqtisadi artımın stimullaşdırılması baxımdan on effektiv formada - birbaşa investisiyalar formasında daxil olmalar ölkəyə colb olunmuş xarici kapitalın 47,7 %-ni təşkil etmişdir.

Mərkəzi Bankın qiymətləndirməsinə görə, Azərbaycanın ixrac potensialının durmadan artımı vo ölkə iqtisadiyyatına yönəldilmiş xarici investisiyalar tədiyyə balansının cari omoliyyatlar hesabının kosurun tam maliyyələşdirilməsinə, həmçinin ölkənin xarici vallyuta cəhiyatlarının artmasına gotirib çıxarmışdır ki, bunun da nəticəsində 2001-ci il yanvarın 1-a olan vəziyyətə görə, Nefi Fonduñun aktivləri də daxil olmaqla ölkənin xarici döndəri vallyutadakı cəhiyatlanmaların beynəlxalq normalara uyğun həcmində idxləti maliyyələşdirilməye imkan verir.

2003-cü ildə «Cərə omoliyyatlar hesabının kosur 2 milyard dollara yaxın olmuşdur. Mərkəzi Bank torofdon bu Nefi strategiyasının reallaşdırılmasının sürətləndirilməsi, ölkəyə colb olunmuş xarici kapitalın artımı hesabına investisiya yönümlü məallim və xidmətlərin idxləti ilə əlaqələndirilir. 2002-ci ildə cari hesabın saldosu - 768 mln. dollar, 2003-cü ildə iso - 2021 mln. dollar olmuşdur. Xarici ticarət balansının saldosu müvafiq olaraq 482 mln. dollar vo -98 mln. dollar, xidmətlər balansının saldosu -935 mln. dollar vo - 1615 mln. dollar, gəlirlər saldosu -385 mln. dollar vo -442 mln. dollar, cari transferlər saldosu iso 482 mln. dollar vo 134 mln. dollar təşkil etmişdir. 2003-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 29,5 %, o cümlədən idxl 49,3 %, ixrac iso 13,9 % artmışdır. Ovvolki illərdə olduğu kimi, 2003-cü ildə də ixracın osasını nefi və nefi məhsulları təşkil etmisi vo onun həcmi 2,3 mlrd. dollar olmuşdur.

«Kapital vo maliiyyətin horəkəti hesabının ifadə etdiyi ölkəyə xarici kapital axımı 2003-cü ildə 4,4 mld. dollar (ovvolki ilə nisbəton 1,9 dəfə çox) olmaqla, ÜDM-in 62,2 % çəkiyi malik olmuşdur. Son göstəriciin yüksək olması AMB torofdon müsbət hal kimi qiymətləndirilir. AMB-nin hesabında qeyd edilmişdir ki, Azərbaycan iqtisadiyyatının yönəldilmiş xarici sormayoların vo ölkənin ixrac potensialının durmadan artması vo

aparılan uğurlu iqtisadi siyaset ölkənin xarici borcu üzrə olan ödənişlərə təlobatı və idxlə olumluş amto və xidmətlərin dəyərini tam maliyyəyolşdırımlı yanaşı, ölkənin strateji valyuta cəhətiyalarının da artmasını tömən etmişdir.

Cədvəl 2 Azərbaycanın tədiyyə balansının əsas göstəriciləri

	2000	2002	2003	2007	2008
<i>I. Cari əmaliyyatlar hesabının saldoса</i>	-16,7	-768,4	-2020,6	9018,9	16453,5
Xarici ticarət balansı	319,4	481,6	-98,2	15224,3	23011,6
Xidmətlər balansı	-224,6	-935,6	-1614,5	-2131,0	-2342,6
Görlərlər balansı	-335,4	-384,7	-442,0	-5079,4	-5266,0
Cari transferlər balansı	73,0	70,4	134,2	1005,0	1050,5
<i>II. Kapitalın və maliyyənin horozanı</i>	441,9	1051,5	2338,1	-5759,8	-3557,9
Birbaşa investisiyalar	29,1	1066,8	2293,2	-5102,7	-545,0
Neft bənzəsi	100,0	0,0	58,6	68,2	3,5
Kreditlər və digər investisiyalar	312,8	-15,3	-13,7	-725,3	-3016,4
<i>III. Tədiyyə balansının ümumi saldoса</i>	274,2	283,1	317,5	3259,1	12895,6

Qeyd edək ki, 2003-cü ildə Dövlət Neft Fonduun aktivləri də nozora alımaqla, ölkənin strateji valyuta cəhətiyaları 205,4 mln. ABŞ dolları artaraq 1,5 mld. dollar'a çatmışdır. Ümumiyyətlə, tədiyyə balansının müvafiq göstəricilərinin müqayisəsi 2000-ci ilə nisbotda, 2003-cü ildə milli iqtisadiyyatda həm keyfiyyət, həm də kəmiyyət döyişikliklərinin əhəmiyyəti dərəcədə olduğunu göstərir. 2008-ci ilin müvafiq göstəricilərinə diqqət yetirində isə iqtisadi inkişaf göstəricilərinin yaxşılaşmasının artıq faiqlərlə yox, dəfələrlə ifadə olunduğu, milli iqtisadiyyatın konkyurunda, ÜDM-in strukturunda da dinamik döyişikliklərin olduğunu görə bilirk.

2008-ci ildə tədiyyə balansının ümumi saldoса 12,0 mld. dollar və avvalki ilə müqayisədə, 4,2 dəfə çox olmuşdur. AMB-nin hesablamalarına görə, tədiyyə balansının cari əmaliyyatlar hesabında son illər müsahidə olunan profisi 2007-ci ilə müqayisədə, 1,8 dəfə artaraq 2008-ci ildə 16,5 mld. dollar'a çatmışdır. Kapitalın və maliyyənin horozanı hesabında yaranmış manfi saldoна maliyyələşdirərək tədiyyə balansının ümumi müsahidə saldoсunu şərtləndirən əsas amil ölkədən ixrac olunan neftin dəyərinin 1,4 dəfə artması olmuşdur. Sonuncunun isə neft ixracının həcminin artması ilə yanaşı, dünya bazarımda xam neftin qiymətinin koskin artması olmuşdur. Bu göstərici hər barrel üçün orta hesabla 2007-ci ildə 72,9 dollar idiso, 2008-ci ildə 96,5 dollar olmuşdur.

AMB-nin məlumatında qeyd edilir ki, ölkənin real tədiyyə qabiliyyətinin düzgün oks etdirmək möqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının hesabat tədiyyə balansının tərtib edilməsi haqqında" 1995-ci il, 8 fevral tarixli Qərarına uyğun olaraq 1995-ci ildən Statistika departamenti Azərbaycan Respublikasının hesabat tədiyyə balansını tərtib edir.

Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatında müşahidə edilən sənədli inkişaf prosesləri, milli iqtisadiyyatın dövriyyətini integrasiyasının sürətlənməsi xarici ticarət əlaqələrinin həm vəzifəyəsində, həm də həcmində ifadə olunur. Hazırkı Azərbaycanın dövriyyətində 145 ölkə ilə ticarəti iqtisadi əlaqəsi var. 1998-2008-ci illər şəhər ədan son 10 il ərzində xarici ticarət dövriyyəsinin həcmi 30 dəfədən çox artmışdır. Bu illər ərzində əyalət 7 dəfədən, ixrac isə 75 dəfədən çox yüksəlmüşdür. Cədvəl 3-də bu göstəricilərin müqayisəli dinamikası təqdim edilmişdir.

Cədvəl 3

Azərbaycan Respublikasının xarici-ticarət dövriyyəsinin əsas göstəriciləri, 1998-2008-ci illər (mln. ABŞ dolları ilə)

<i>İllər</i>	<i>Dövriyyə</i>	<i>Dinamika, %-%dən</i>	<i>İdxdəl</i>	<i>Dinamika, %-%dən</i>	<i>İxrac</i>	<i>Dinamika, %-%dən</i>	<i>Saldı</i>
1998	1682,6	6,8	1076,5	35,5	606,1	22,4	470,3
1999	1965,1	16,8	1035,0	-3,8	939,2	53,3	1106,6
2000	2917,3	48,5	1172,0	13,1	1745,2	87,7	573,1
2001	3745,3	28,4	1431,1	22,1	2144,3	33,6	863,0
2002	3833,0	2,3	1665,6	16,4	2167,5	-6,3	301,9
2003	5218,1	36,1	2626,4	57,7	2591,7	19,6	-34,7
2004	7131,4	36,7	3515,9	33,7	3615,5	39,5	99,3
2005	8547,2	19,8	4200,4	19,3	4346,9	20,7	146,3
2006	11637,2	36,1	5265,1	25,3	6372,1	46,6	1107,0
2007	11770,5	1,1	3312,7	8,5	6058,4	-5,9	346,3
2008	54919,7	4,6 dəfə	7163,5	25,4	47756,2	7,8 dəfə	40592,7

Qeyd: Cədvəl DSK-nin məlumatları əsasında hazırlanmışdır

Müşahidələr göstərir ki, son beş ildə xarici-ticarət dövriyyəsində ixracın sərətlə artımındə neft amilimə rölu böyükdir. 2001-ci ildə ixracın 91%-ni, 2002-ci ildə 87%-ni, 2003-cü ildə 85%-ni, 2004-cü ildə 82%-ni, 2005-ci ildə 76%-ni, 2006-ci ildə 84%-ni, 2007-ci ildə isə 81%-ni, 2008-ci ildə isə 97%-ni neft və neft mühəsulları təşkil etmişdir. İri höcmli neft ixracına başlanğıcından 2000-ci ildən xarici-ticarət dövriyyəsində müsbət saldo müşahidə edilir.

Dövlət Gəmürük Komitəsinin məlumatına görə, 2008-ci ildən ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 141 ölkə ilə aparılmış

ticarət omoliyyatlarının həcmi 54 919 697,3 min ABŞ dolları olmuş, il ərzində 47 756 229,4 min ABŞ dolları dəyərində 2127 adda mal ixrac, 7 163 467,9 min ABŞ dolları dəyərində 5893 adda mal isə idxlə olummuşdur. Beləliklə, ixrac-idxlə omoliyyatları üzrə müsbət saldo 40592761,4 min ABŞ dollarına çatmışdır. 2007-ci ilə nisbatən 2008-ci ildə ixrac omoliyyatlarının həcmi 688,2%, yaxud 41 698 005,7 min ABŞ dolları, idxlə omoliyyatlarının həcmi isə 25,38%, yaxud 1 449 940,2 min ABŞ dolları artmışdır.

Bu məlumatlara əsasən deyə bilərik ki, 2008-ci ildə ixrac omoliyyatlarının həcmində koskin sıçrayışlı artım olmuşdur. Ixracın dövri 8 dəfəyə qədər yüksəlmüşdür. Bu da onuna izah edilir ki, 2008-ci ildə Azərbaycanın neft sektorunda hasilatın xeyli artması dünən bazarına ixrac olunan neftin həcminin artmasına səbəb olmuşdur, digər tərəfdən isə xam neftin dünən bazar qiyməti artaraq 140-150 dollara çatmışdır.

DĞK-nın hesabatında qeyd edilir ki, Azərbaycanın rezident və qeyri-rezidentləri 2008-ci ildə MDB ölkələrinə 1619619,2 min ABŞ dolları dəyərində omtoə (ümumi ixracda nisbatən 3,39%) çıxarmışlar, o cümlədən, 830044,4 min ABŞ dolları dəyərində omtoə sorbst dönləri valyuta ilə (ixracda nisbatən 51,25%), 548 153,3 min ABŞ dolları dəyərində digər sazişlər (ixracda nisbatən 33,84%) və 206865,9 min ABŞ dolları dəyərində omtoə qapalı valyutaya hesablaşmalar ilə (ixracda nisbatən 12,77%) çıxarılmışdır. Respublikaya MDB ölkələrindən 2 340 338,9 min ABŞ dolları dəyərində omtoə (ümumi idxlə nisbatən 32,67%) gotirilmişdir. Onlardan 1762233,4 min ABŞ dolları dəyərində omtoə sorbst dönləri valyutaya (idxlə nisbatən 75,30%), 339458,8 min ABŞ dolları dəyərində omtoə qapalı valyutaya hesablaşmalar ilə (idxlə nisbatən 14,50 %) və 189182,4 min ABŞ dolları dəyərində omtoə digər sazişlərlə (idxlə nisbatən 8,08%) gotirilmişdir. Ümumilikdə MDB ölkələri üzrə xarici ticarət dövrüyüsündə mənfi saldo 720 719,7 min ABŞ dolları təşkil etmişdir.

Iqtisadi inkişafın xarici ticarət əlaqlorlarının inkişafindakı təzahür istiqamətlərindən biri da idxlənin və ixracın strukturunda omtoələrin xüsusi çökəsidir. Ekspertlərin fikrincə, son illor bu sahədə əldə edilmiş müümüñ naiyyətlərdən biri idxlənin strukturunda orzaq məhsullarının çökəsinin azalmasıdır ki, bu da ölkədə idxlənin avazlılmamasının, həm də orzaq təhlükəsizliyinin təmininin göstəricisidir.

Təhliflər göstərir ki, 2008-ci ildə idxlə və ixracın strukturunda əvvəlki ilə nisbatən dinamik döyişiklik olmuşdur:

- Ixracın strukturunda: xam neft - 92,49% (2007-ci ilin ixracına nisbatən 13,7 dəfə artmışdır), neft məhsulları - 4,30% (123,11%), qara metallar və onlardan hazırlanan momulatlar - 0,48% (301,31%), meyvə-tərəvəz - 0,45% (131,92%), bitki və heyvan mənşəli yağlar - 0,26% (148,78%), alüminium və ondan hazırlanan momulatlar - 0,26% (133,33%), kimya sonayesi məhsulları - 0,23% (115,68%), alkogollu və alkogolsuz

içkilər - 0,04% (90%), pambıq - 0,03% (46,23%), tütün və tütün momulatları - 0,01% (54,59% artım).

- Idxlənin strukturunda: maşın və elektrik aparatları, avadanlıqlar, elektronika və elektronika aparatları və onların cihəti hissələri - 30,82% (2007-ci ilə nisbatən 127,91%), noqquşlu və onların hissələri - 16,98% (137,63%), orzaq məhsulları - 12,50% (125,88%), qara metallar və onlardan hazırlanan momulatlar - 9,30% (108,38%), ocaqlıq məhsulları - 1,51% (118,41%), oduncaq və ondan hazırlanan momulatlar - 1,16% (115,06%), xalq işçiliyi malları - 0,72% (100,24%), məbel - 0,56% (116,93%) təşkil edir. Qalan omtoolorın payına 26,46% düşür.

Milli iqtisadiyyatda müşahidə edilən sürətli inkişaf prosesləri xarici-iqtisadi əlaqlorlarda də tozahür olunur və xarici-iqtisadi əlaqlorın əsas göstəricilərinin təhlili Beynəlxalq iqtisadi integrasiya proseslərinin sürətdən döyüni göstərir. Bununla yanaşı, xarici-iqtisadi əlaqlorın coğrafiyasının və idxlə-ixrac omoliyyatlarının regional strukturunun dinamik səkillə döyişikliyi, ixracın artımında neft sektorunun rolunun artması müşahidə olunur.

Qeyd etmək lazımdır ki, Mərkəzi Bankın pul-kredit siyasetinin prioritətini inflasiyanın azaldılması, onun gənəcək hissəsi saxlanılması təşkil edir. Mərkəzi Bankın milli iqtisadiyyatdaki onənəvi rolü da möhə bundan ibarətdir. Son illor, xüsusilə 90-ci illerin ikinci yarısından başlayaraq sort pul-kredit siyaseti noticosundə inflasiyanın yol verilən soviyyəyə qədər azaldılması həm iqtisadi inkişaf üçün, həm də əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində fundamental bir osaşa çevrilmişdir.

Beynəlxalq maliyyə qurumlarının hesablamalarına görə, 2008-ci ildə dünya bazarında omtoolorın qiyməti 18,4%, o cümlədən orzaq məhsullarının qiymətləri 36,5 % azalmışdır. Inkişaf etmiş ölkələrdə inflasiya tempı təkroqomli göstərici ilə ifadə olunmuşdur.

AMB-nın statistik məlumatlarına görə, 2008-ci ildə sonayec istehsalçılarının qiymət indeksi 33,4 % azalmış, emal səməyesində 3,9 %, konditor sərəfətində 12,3 % artmışdır.

90-ci illorın ikinci yarısından başlayaraq Mərkəzi Bankın qarşısında duran əsas vəzifə inflasiya soviyyəsinin aşağı salınması olmuşdur, 2000-ci illorın avvalından başlayaraq əsas prioriteti inflasiya tempinin birroqomli soviyyədə saxlanması təşkil etmişdir. Son illor ölkə iqtisadiyyatının miqyasının sürətli genişlənməsi, ölkədə tikinti bümümin yaşınlanması, əhalinin gəlirlərinin artması, bu və digər amillərin təsiri ilə moemət tələbinin artması iso ikrarəqomli inflasiya soviyyəsinin qacılımaz etmişdir.

Əvvələdə qeyd etdiyimiz kimi, Azərbaycan neft ixracatçısıdır, karbon hidrogen ehtiyatlarının realizasiyasından iri höcmli valyuta ehtiyatları əldə edir. Bu da ölkədə inflasiya məsələsinə, mozonno siyasetinə dəha diqqətə yanaşmamı aktuallaşdırılmışdır. «Holland sindromu» kimi möşər olan anomaliyanın milli iqtisadiyyatda müşahidə ettiməli böyük olaraq qalır. Bu prosesin mahiyyəti ondan ibarətdir ki, ölkəyə iri höcmli valyutannı daxil olmasından onun daxili bazardakı toklifini artırır, bu da öz növbəsində milli

valyutanın möhkəmlənməsinə, onun bahalasmasına gotirib çıxarır. Sonuncu isə ixrac potensialından istifadə sahəsində neqativ amil kimi çıxış edir. Belə ki, milli valyutanın bahalasması ixracı da bahalasdırır və bu ixrac məhsullarının beynəlxalq bazarlardakı rəqabət qabiliyyətini aşağı salır. Belə bir proses milli iqtisadiyyatın qeyri-neft sektorunu tonozlu apara bilər. Məhz buna görə də AMB-nin qarşısında duran mühüm vozifələrdən biri manatın məzənnəsini sabit saxlamaq olmuşdur. Demək olar ki, Mərkəzi Bank bu istiqamətdə zəruri natiçələrə nail ol ailmışdır.

Mərkəzi Bankla yanşı, Azərbaycan Respublikası Dövlət Neft Fondu da neft gəlirlərinin milli iqtisadiyyatın monfi təsirlərinin neytrallaşdırılması istiqamətində fəaliyyət göstərir. Rəsmi sənədlərdə qeyd edilir ki, Neft Fonduñun fəaliyyəti neft və qazın koşfiyyatı və işlənməsi sahəsində bağlanmış sazişlərin həyata keçirilməsindən və Fonduñ öz fəaliyyətindən oldu olanın vasitəsinən toplandması və səmərəli idarə etdilmiş vasitəsilə ölkə qarşısındaki aşağıdakı mühüm vozifələrin həllini yoxlamışdır:

- böyük höcmədə daxil olan xarici valyuta gəlirləri əraziində ölkədə makroiqtisadi sabitliyin qorunması və maliyyə-vergi intizamının tomin edilməsi, eyni zamanda, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının tomin edilməsi;

- neft və qazın borpa edilməyən töbii cəhiyat olduğunu nəzərə alaraq, onlardan aldə edilən gəlinin nəsillər arasında borabor-bölüşdürülməsi və goləcək nəsillər üçün cəhiyat vasitəsinən toplandması;

- ölkənin sosial-iqtisadi torqqusı ilə olaqədar mühüm ümummilli layihələrin maliyyələşdirilməsi.

Qeyd etmək lazımdır ki, 2010-cu il və növbəti 3 il üzrə ölkənin iqtisadi-sosial inkişaf konsepsiyasında qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün ortamda iqtisadi-sosial inkişaf siyasetinin prioritet vozifələri müyyən edilib. Bunlar aşağıdakılardır:

- makroiqtisadi sabitliyin qorunub saxlanılması və bunun üçün çevik iqtisadi, o cümlədən koordinasiya olunmuş monetar və fiskal siyasetinə həyata keçirilməsi;

- ölkə iqtisadiyyatının optimal strukturunun formalasdırılması, onun neft sektorundan asılılığının azaldılması və diversifikasiya edilməsi, infrastruktur tominatının müasir tələblərə uyğunlaşdırılması, innovativ iqtisadiyyatın formalasdırılması və iqtisadiyyatın intellektual-texnoloji soviyyosının yüksəldilməsi;

- mili iqtisadi, o cümlədən enerji, ərzaq, ekoloji təhlükəsizliyin möhkəmləndirilməsi;

- özlə sektorun inkişafının davam etdirilməsi, bu sahəyə dövlət dəstəyi-nən dəha gücləndirilməsi;

- Beynəlxalq Əmək Bölgüsündə iştirakın optimallaşdırılması və dünya iqtisadiyyatın integrasiyanın sürtənləndirilməsi;

- "insan kapitalı"nın inkişafı, məşğulluq soviyyosının yüksəldilməsi, gəlirlərin ədalətlə bölüşdürülməsi, sosial müdafiə sisteminin səmərəliliyinin artırılması, yoxsulluğun azaldılması və əhalinin həyat soviyyosının yüksəldilməsi.

Karbohidrogen gəlirlərinin infilyasiya təsirlərinin azaldılması istiqamətində Mərkəzi Bankın fəaliyyətinin osasını məzənnə siyaseti təşkil edir. AMB-nin bu siyaseti milli iqtisadiyyatın sabitliyi ilə yanış, beynəlxalq rəqabət qabiliyyiyətinin qorunmasına və yüksəldilməsinə xidmət edir.

Azərbaycanın son illərdəki iqtisadi inkişafında ovvolda qeyd etdiyimiz kimi, karbohidrogen ixracatçı olması həlliçəri rol oynamır. Qlobal maliyyə böhramı qlobal tələbin zəifləməsinə, ikinci isə öz növbəsində ixräcyönümlü iqtisadiyyata malik ölkələrə dəha çox zərər təhlükəsi yaratmışdır. Bu baxımdan böhram əraziində Azərbaycanda həyata keçiriləcək pul-kredit siyasetinin qarşısında dəha ciddi vozifələr dumrusudur.

Qlobal maliyyə böhramının real iqtisadiyyatlara transfer olunması noticosunda 2008-ci ilin ikinci yarısında inkişaf etmiş ölkələrən 20 ilən dərin iqtisadi böhram dövrü qədəm qoyublar, bu ölkələrdə iqtisadi artım tempı 1 %-ə enmişdir. Böhran qədər dünən iqtisadi artımında inkişaf etmiş ölkələrən payı 29%, inkişaf etməkdə olan ölkələrən payı isə 61% olmuşdur, böhram dövründə bu nisbat 16 % və 84 % təşkil etmişdir. Birincilərdə 2006-2008-ci illərdə iqtisadi artım göstəricisi 3,0 %-dan 1,0%-ə, ikincilərdə isə 7,9%-dan 6,3%-ə dəyişmişdir. Dünya bankının hesabatında qeyd edilmişdir ki, 2008-ci ilin son rübündə dünyada sonucə istehsal 20 % azalmış, ticarət dövriyyəsi ovvolfi rübla müqayisədə, 18 % az olmuşdur. Dünya omtoo bazarlarında sürəti ucuzaşma, inkişaf etmiş ölkələrdə potensial bazarların itiriləmisi, digər ölkələrdə iqtisadi artım tempinin azalmasının başlıca səbəbiño çevrilmişdir. Ekspertlər 2009-cu ilde dünya iqtisadiyyatında baş verən prosesləri II Dünya müharibəsindən sonra on koskin qlobal böhram kimi qiymətləndirdilərlər.

Qlobal maliyyə böhramı ABŞ-in ipoteka bazarından qaynaqlanmış və on ciddi monfi təsirlərini də bu ölkədə göstərmədir. Elə maliyyə böhramı ilə mübarizə tədbirləri olaraq pul-kredit siyasetinə dəyişikliklər də birinci olaraq bu ölkədə həyata keçirilmişdir. ABŞ hökuməti pul-kredit siyasetinin yumşaldılmasına problemlər həllində başlıca iqtisadiyyat kimi görmürəndir. ABŞ-in Federal Ehtiyatlar Sistemi bankların reinvestisiya dörcəsinin 2008-ci ilde mərhələlərə 4,75 %-dan 0,5 %-ə, federal fondların faiiz dörcəsi üzrə hədəfləri isə 0-0,25 % intervalına salmışdır.

Ölkədə həyata keçirilən uğurlu iqtisadi Strategiya noticosunda Azərbaycan, qlobal böhramın kifayət qədər hazırlıqlı qarşılıması, yaradılmış iri höcmli valyuta cəhiyaları iqtisadiyyatın yüksək maliyyə dayamlığının tomin etmişdir. Bu maliyyə yastığı hesabına iqtisadiyyatın likvidlik cəhiyacları vaxtında ödənilmiş, manatın məzənnəsi və bank sisteminin sabitliyi qorunmuş, noticada, ölkədə resessiyaya yol verilməmiş, optimallı iqtisadi artım tempları qorunub saxlanılmışdır.

Tədqiqatçıların yekində roylə bildirir ki, AMB əmək puf və məzənnə siyaseti vasitəsilə makroiqtisadi sabitliyin qorunmasına fəal iştirak etmişdir

və ardıcıl olaraq antiböhran todbirlərini həyata keçirmiştir. AMB-nin bəyənatında qeyd edilmişdir ki, böhran pikk dövründə Mərkəzi Bank ictimaiyyətə manatın sabitliyinin qorunacağı boyan etmiş və bu sabitlik tömən edilmişdir. Həyata keçirilən siyaset beynəlxalq maliyyə qurumları torofindən də todqırolaşqı qıymətləndirilmişdir. Manatın sabitliyi əhalinin gölərləri və yüksəkləri yüksək inflasiyadan qorunmuş, istehsal sahələrində istifadə olunan idxlə məhsullarının koskin balaşmasının qarşısını almışdır.

Hazırda AMB-da inflasiya, pula təlob, qeyri-neft ÜDM-in trend modeli, qeyri-neft ixracı modeli, istehlak mallarının idxlə kimi makroiqisəsi modellərin qurulması həyata keçirilir. AMB-nin məlumatına görə, makroiqisəsi təhlili, proqnoza və müxtəlif siyaset variantlarının işlənməsi məqsədi mövafiq simulyasiyalara imkan verən makromodelin qurulması üzrə ekonometrik todqıqtaların ilkən metodları hazırlanmışdır.

Bütün qeyd edilənəri nəzərə alaraq milli iqtisadiyyatdakı inkişaf prosesləri və burada pul-kredit siyasetinin rolü, bu iki amilin qarşılıqlı əlaqəsi ilə bağlı aşağıdakı fikirləri söyleyə bilərik:

- son illər iqtisadiyyatda süroli inkişaf prosesləri müşahidə edilir və bu dinamik xarakterli olmaqla milli iqtisadiyyatın, demək olar ki, bütün sahələrində, o cümlədən monetar sferada təzahür olunur;

- 1990-cı illərin ikinci yarısından başlayaraq iqtisadiyyatda canlanmaya nail olunmasına, süroli inflasiyanın qarşısının alınmasına və iqtisadi inkişafın əsaslarının yaradılmasına sort pul-kredit siyasetinin müstəsna rolü olmuşdur;

- iqtisadiyyatın miqyasının böyüməsi, iqtisadi artım göstəricilərinin yüksəkləşməsi əlonan pul bazarda da komiyət və keyfiyyət dəyişikliklərini şərtləndirmiş və onun tənzimlənməsi üçün yeni tələblər formalasdırılmışdır;

- karbohidrogen ixracatından valyuta daxiləlmələrinin ilbilər artlığı bir şərtidə iqtisadi sabitliyin qorunub saxlanılmasında Mərkəzi Bankın pul-kredit siyasetinin rolü və əhəmiyyəti daha da artmışdır;

- son global maliyyə böhranının Azərbaycan iqtisadiyyatına mümkün mənfi təsirlərinin neytrallaşdırılmasında, yaxud bəla təsirlərinin mümkün qədər azaldılmasında AMB-nin pul-kredit siyaseti alətlərindən istifadəsi xüsuslu roly oynamışdır;

- müşahidələr göstərir ki, son illər iqtisadi inkişaf proseslərinin stimullaşdırılmasında, inflasiya təsirlərinin neytrallaşdırılmasında, dövlətin iqtisadi tənzimləmə funksiyasının həyata keçirilməsində əsas vasitələrdən biri pul-kredit siyasetidir və bu siyaset qeyd edilən istiqamətlərdə müsbət nəticələr verir;

- pul və məzənnə siyaseti vasitəsilə milli valyuta olan manatın nominal effektiv məzənnəsinin tənzimlənməsi, ticarət torafdaşı olan ölkələrdən inflasiya idxləmini neytrallaşdırmağa şərait yaradır;

- Mərkəzi Bankın pul bazarını effektiv şəkildə tənzimləməsi, məcmu təlob və məcmu təklif arasında tarazlığı tömən etməsi dayanıqlı iqtisadi inkişafın əsas faktorlarından biri kimi çıxış edir və s.

9.6.Pul-kredit sferasında dövlət nəzarətinin təkmilləşdirilməsi istiqamətləri

Iqtisadiyyatın hor-hansı sahəsinin problemlərindən, onların həlli məsələlərindən, yaxud bu sahədəki faaliyyətdən, o cümlədən dövlətin tənzimləmə siyasetindən bəhs edərək mövcud normativ hüquqi bazaya diqqət yetirilməsi zoruriotlu çevrilmişdir.

Azərbaycanda Mərkəzi Bankın faaliyyətinin qanunvericilik bazasına daxil olan normativ-hüquqi sonadlarını aşağıdakı kimi tosnifləşdirmək olar:

- Azərbaycan Respublikasının qanunları;
- Azərbaycan Respublikası Prezidentinin forman və soroncamları;
- Nazirler Kabinetinin qarar və soroncamları;
- AMB-nin normativ-hüquqi aktları;
- Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilə və səzişlər;

- digər hüquqi sonadlar.

Birinci qrupa daxil olan və AMB-nin faaliyyətinin tənzimlənməsinin əsas hüquqi bazası olan «Mərkəzi Bank haqqında» AR-in Qanunu 10 dekabr 2004-cü ilə qəbul edilmişdir. Bu sonad Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi statusunu, onun məqsəd, funksiya və solahiyətlərini, habelə idarəetmə və təşkilat strukturunu müəyyən edir, dövlətin Mərkəzi Bankı kimi dövlət hakimiyəti orqanları ilə və digər şökslər münasibətlərinə tənzimləşdirir.

Qeyd etmək lazımdır ki, Mərkəzi Bankın əsas məqsədi manfaat oluda etmək deyildir. Lakin istonilən halda bankın faaliyyətində zərər və mənfiyyət müşahidə edilə bilər. «Mərkəzi Bank haqqında» Qanunun 11-ci və 12-ci maddələri AMB-nin mənfiyyətin formalaslaşmasının əsaslarını və onun bəlliş-dürüləmisi prosedurunu müyyənləşdirir: Mərkəzi Bankın mənfiyyəti Məlaliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq gölərlərdən xərcin çıxılması ilə hesablanır. Gölərlər AMB-nin həyata keçirdiyi faaliyyətdən və qanunvericiliyə zidd olmayan digər mənbələrdən formalanır. Hesabat ilinin mənfiyyəti, ilk növbədə, AMB-nin kapital ehtiyatlarının formalasdırılmasına yönəldilir. Kapital ehtiyatları formalasdırıldıqdan sonra Mərkəzi Bankın reallaşdırılmış mənfiyyətin sorbst qalığı Dövlət büdcəsinə köçürültür.

Qanunvericiliyə uyğun olaraq Mərkəzi Bank Azərbaycan Respublikasının torafdaş çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq onun solahiyətlərinə aid edilən məsələlər üzrə xariət dövlətlərinə mərkəzi bankları ilə qarşılıqlı münasibətlərdə, habelə beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycan Respublikasını təmsil edir.

Qanunun 37-ci maddəsi ölkədə pul tədavüllüün təşkilimi və bu istiqamətdə AMB-nin faaliyyətinin tənzimləşdirir. Bu maddənin tələblərinə uyğun olaraq Mərkəzi Bank Azərbaycan Respublikasında nağd pul tədavüllüün təşkilini üçün pul nişanlarına olan təlobatı müyyənləşdirir, pul nişanlarının istehsalını təşkil edir və ya hazırlanmasını sifariş verir, onların daşınmasını

və saxlanılmasını təmin edir. Bundan başqa, pul nişanlarının tədavülo buraxılması, pul nişanlarının tədavüldən çıxarılması, deyidiriləmisi, möhvü kimi məsələlər də sözügedən qanunun 38,39,40 və 41-ci maddələrinin müddələri ilə tənzimlənir.

Qanunvericiliyo görə, AMB-nin kredit təşkilatları ilə münasibətlərinin osas prinzipiəri aşağıdakılardan ibarətdir:

- bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və omanotçularının maraqlarını qorumaq möqsidilə bank fəaliyyəti üzündə lisenziyalasdırma, tənzimləmə və nəzarət funksiyalarını qanunvericiliyo və somorəli bank nəzarəti üzrə beynəlxalq təcrübəyə uyğun olaraq həyata keçirir;

- qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Mərkəzi Bank kredit təşkilatlarının cari fəaliyyətinə qarışır;

- Mərkəzi Bank kredit təşkilatlarının öhdəlikləri üçün, kredit təşkilatları isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir.

Mərkəzi Bank ölkədə bank fəaliyyətinin həyata keçirilməsi üçün kredit təşkilatlarına lisenziyaların verilməsində və onların logy edilməsində müstəsnə səlahiyyətlərə malikdir. Onun bu fəaliyyəti «Banklar haqqında» AR-in Qanunu ilə tənzimlənir. Bu Qanunun 2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının orzusunda banklar və bank olmayan kredit təşkilatları bank fəaliyyətinə Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) osasında həyata keçirir bilar.

«Banklar haqqında» Qanun 16 yanvar 2004-cü ilə qəbul edilmişdir və 94 maddədən ibarət olmaqla banklar və bank olmayan kredit təşkilatlarının fəaliyyəti ilə bağlı osas hüquqi məsələləri və prosedurları özündə öks etdirir.

Qanun ölkədə bank fəaliyyətinə xüsusi tələblər formalasdırılmışdır ki, bunların da təmin edilməsinə nəzarət, bəlavası Mərkəzi Banka mənsubdur. Qanunun 31-ci maddəsi tələb edir ki, banklar idarəetməni və cari fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasının, Mülki Məcəllənin, digər normativ hüquqi aktların, Mərkəzi Bankın normativ-hüquqi aktlarının, öz nizamnamələrinin tələblərinə, onlara verilmiş bank lisenziyasında və ya icazədə göstərilən bütün məhdudiyyətlərə müvafiq surətdə etibarlı və prudensial şayda həyata keçirməlidirlər. Banklar məcmə kapitalını və likvid ehtiyatlarını müəyyən olunmuş soviyyədə saxlamalı, öz öhdəliklərini yerinə yetirmək və zərərə yol verməmək üçün aktivlərin qiymətdən düşməsinə qarşı zəruri tədbirlər görməlidirlər.

«Banklar haqqında» Qanunun VI fəsili banklara təsir tədbirlərini və sanksiyalarını müəyyənşədirir. Belə ki, bank tərəfindən prudensial normativlərin və tələblərin pozulmasına, onun fəaliyyətinin «Banklar haqqında» Qanunun və Mərkəzi Bankın normativ xarakterli aktlarının tələbləri pozulmağa həyata keçirilməsinə, AMB-nin verdiyi lisenziya və icazəyə daxil edilmiş məhdudiyyətlərin pozulmasına yol verdiyini müəyyən etdi. Mərkəzi Bank belə tədbirlərdən istifadə edə bilar. Qanuna müəyyənşədirilmişdir ki, Mərkəzi Bankın icrası məcburi olan sərəncamından məhkəmə qaydasında şikayət verilməsi hemin sərəncamın icrasını dayandırır.

Təhlillor göstərir ki, müasir iqtisadi tendensiyalar, xüsusi də mafiyə böhranları soraitindo bank sektorunun risklərdən qorunması, bu sektorun likvidliyin artırılmasında inzibati tənzimləmə vasitələrindən biri olmaqla, normativ-hüquqi bazannın təkmilləşdirilməsi dəhət də aktuallaşmışdır. Prinsip etibarilə AMB-in son illəri obət edən bu tip fəaliyyətin qonaqboxx hesab etmək olar. Bu istiqamətdə Mərkəzi Bankın beynəlxalq maliyyə qurumları ilə, xarici ekspertlərlərə omokdaşlığı da somorəlidir və hom da zoruridir.

Fikriməz, Azərbaycanda pul-kredit sferasında dövlətin nəzarət funksiyasını optimal şəkildə reallaşdırmaq, ödəniş sistemlərinin sabitliyini təmin etmək, iqtisadiyyatın kredit resurslarına olan təlobatının somorəli ödənişməsinə tənzimləmək möqsidilə həyata keçirilən qanunvericilik osaslarının yaradılması və mövcud normativ-hüquqi bazannın təkmilləşdirilməsi aşağıdakı prioritətləri özündə birləşdirməlidir:

- qanunvericilik bazasının təkmilləşdirilməsində və yeni normativ-hüquqi sonadaların yaradılmasında mütərəqqi beynəlxalq təcrübənin təbliğ, iqtisadi inkişaf xüsusiyyətləri Azərbaycanın analoq göstəricisi ilə uyğunluq təşkil edən ölkələrin, xüsusi də postsovet və postsovietist ölkələrinin təcrübələrinin öyrənilməsi;

- Azərbaycanın irihəcmli karbohidrogen cəhətiyatlari ixracatçı olmasına, bu sahədən böyük həcmində vəlvüta cəhətiyatlının daxil olmasına nəzərə alınması, vəlvüta nəzarətinin qanunvericilik bazasının bu xüsusiyyətlərə osasında formalasdırılması;

- çoxşaylı qanunlar, Mərkəzi Bankın normativ-hüquqi aktları osasında istifadənin sadoləşdirilməsi möqsidilə bank fəaliyyəti və bank nəzarəti üzrə vahid mocallonun hazırlanması və təbliğ imkanlarının nəzərdən keçirəsi;

- milli iqtisadiyyatda konyuktur dəyişikliklərə, xüsusi də qeyri-neft sektorunun inkişafını stimulaşdıracaq pul-kredit siyasetini formalasdırma biləcək qanunvericilik bazasının yaradılması;

- ölkənin bank sektorunda xarici investisiyanın iştirakının optimallı həddini müəyyən edən və yeri banklara xarici bazarlara çıxışı imkanlarının genişləndiricək normativ-hüquqi bazannın formalasdırılması və s.

Mərkəzi Bankın tələblərinə osasın, hesablardan vəsaitin silinməsi barədə bütün normal ödənişlərin və qısamüddəti öhdəliklərin həyata keçirilməsi, nağd vəsaitin və qısamüddəti aktivlərin oldu olunması üçün bank rəhbərliyi likvidlik planlaşdırılmışdır. Cənubi bankın likvidlik vəziyyətinə somorəli nəzarət edə bilməməsi və fəvqələdə hallar üçün lazımi planlar hazırlanması çox vaxt likvidlik böhranına, hətta ödəniş qabiliyətinin türüləməsinə sobə olur. Bank likvidliyin idarə olunmasında nəzərə alınmalıdır olan asas amil böyük mənfiət oldu etmək möqsidilə vəsaiti dəhət uzun müddətlərə yerləşdirən zaman qısamüddəti likvid vəsaiti olan təlobatın tarazlılığına nail olmayıdır. Buna görə də likvidlik məsələləri mənfiət mühəlizələri ilə tarazlaşdırılmalı, bankın likvidliyi üçün vəsaitə olan təlobat mənfiət mühəlizələrindən astı olmamalıdır.

Təcrübədə zəruri likvidlik soviyyosının təminini üçün bankın balansının həm aktiv, həm də passiv maddələrindən istifadə edilir. Belə ki, nağd vəsaitlərin, tez satılma bilən qiymətli kağızlar, Mərkəzi Bankda və kommersiya

banklarının müxbir hesablarında banka məxsus depozitlərin və digər vasaitlərin əldə edilməsi likvidlik tələbatlarının ödənilməsi istiqamotlарından birini təşkil edir ki, bu əməliyyatın da balansın aktiv hissəsinə aiddir. Digər torofdən, bank likvidliyin tomini üçün kommersiya banklarından vasaitlər colb edir (depozitlər və kreditlər şəklində), Mərkəzi Bankdan kreditlər alır, hüquq və fiziki şəxslərdən depozitlər qəbul edir ki, bunlar isə passiv maddəyə aiddir. Buna görə də mərkəzi banklar likvidliyin səmərəli idarə olunması strategiyasının formalasdırılması zamanı banklardan aktivlər yanısı, passivlərin da faal şəkildə tənzimlənməsini tələb edir.

Müsəir iqtisadi tendensiyalar, ümumilikdə müsəir iqtisadiyyatı tələb edir ki, pul-kredit siyaseti çəvik olmalı, dolğun informasiyalara və tədqiqatlara əsaslanmalı, ölkənin iqtisadi inkişaf xüsusiyətlərinə və iqtisadi modelinə uyğunlaşdırılmalı, milli iqtisadiyyatın inkişafının əsaslarından birinə çevrilmalıdır. Bunun üçün onun daim təkmilləşdirilməsi qarşıda duran ən müümən vozifalardan biri kimi çıxış edir.

Azərbaycanda pul-kredit siyasetinə təsiri olan və iqtisadiyyatla bağlı bir sıra əzəl xüsusiyətlər mövcuddur ki, bunlara əsasən aşağıdakılardı aid etmək olar:

- bazar iqtisadiyyatına keçid prosesinin hələ də davam etməsi, iqtisadiyyatın bir sıra sahələrində, o cümlədən pul-kredit sferasında da bazar münasibətlərinin hələ də tam bərəqər olmaması;

- bank və digər kredit təşkilatlarının uzunmüddətli tacrübəyə malik olmamaları, onların böyük eksoriyyətinin son 10 ilədə yaranması və bəyənəlxalq mütərəqqi tacrübəni hələ də tam mənimmsəməmələri;

- ölkədə qıymətli kağızlar bazarının zəif inkişaf etməsi, bankların bu sektoradəki investisiyalarının ohmaliyyətsiz hesablılıcək səviyyədə az olması, qıymətli kağızlar bazarındaki fealiyyətin əsasən dövlət qıymətli kağızlarına, Mərkəzi Bankın REPO və Əks-REPO əməliyyatlarının bağlanması;

- əhalinin əmanətləri banklara yönəltməsinin, bank sektoruna inamın yeterli olmaması və mentalitetlə bağlı olan bir sıra səbəblər üzündən lazımi səviyyədə olmaması, nağdsız pul dövriyyəsinin kütləviləşdirilməsində problemlərin mövcudluğu;

- Azərbaycanın iri karbohidrogen ehtiyatları ixracatçı olması və bu sahədən böyük həcmde valyuta ehtiyatlarının daxil olması, ölkənin valyuta ehtiyatının sürətlə artması, iqtisadiyyatda dövlət xərclərinin sürətlə çökməsi və s.

Bu amillərin ölkənin pul-kredit siyasetinə təsir imkanlarını ayrınlıqla aşağıdakı kimi izah edə bilərik:

Məlumdur ki, Azərbaycan müstəqillik əldə edənə qədər ölkədə bütün banklar dövlət mülliyyətindən olub, bank fealiyyəti dövlət torofindən planlı şəkildə hayata keçirilir. Yalnız yenİ iqtisadi münasibətlərə, bazar iqtisadiyyatna keçid ölkədə özəl bank fealiyyətinin zoruri etmişdir. Lakin tövüsəf hissə ilə qeyd etmək lazımdır ki, müstəqilliyin ilk illərində respublikada xüsusi mülliyyətə əsaslanaraq qurulmuş bank fealiyyəti bir sıra postsovvet respublikalarında olduğu kimi, fiaskoya uğramışdır. Maliyyə piramidalarının meydana gəlməsi, əhali əmanətlərinin mənimsənilməsi, bank adı altında

əslində bankçılığa aidiyyoti olmayan fealiyyətlərin gerçəkloşdiriləməsi bir torofdən qanunvericiliyin boşluqlardan, bank fealiyyətinə prudensial nəzarətin lazımi səviyyədə olmamasından doğurdusa, digər torofdən bunun kökündə həqiqi bazar münasibətlərinin mövcud olmaması durdurdu. Əslində, banklar əhalidən və iqtisadi subyektlərdən colb etdiyi əmanətləri kredit şəklində, investisiya şəklində iqtisadiyyata yönəltməlidir ki, bu sahədən öldə etdiyi mənfaatın bir hissəsinə faiz kimi ödəsin. Belə bir fealiyyətin səmərəli olması yüksən real bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın mövcudluğunu əsas şartdır. Təhlilər göstərir ki, ölkədə bank sektorunun inkişafının startı, əsasən 1990-ci illərin ikinci yarısından bazar iqtisadiyyatına keçidin sürətləndiyi, əslahatların aparıldığı bir dövra tosadul edir. Son 4-5 ilədə iqtisadiyyatın müxtəlif sahələrdə bazar iqtisadiyyatı elementlərinin sürətlə inkişafı bank sistemindən daha ciddi təhfə vermİŞdir.

Bank sektorunun özündə do bazar iqtisadiyyatına keçidə bağlı əslahatların yekunlaşmaması problemlərdən biri olaraq qalır. 2009-cu ilə qədər bank sektorunun əsas iqtisadi göstəricilərində iki dövlət bankının payı bütün özlər bankların payından çox olmuşdur. Bunlardan biri - «Kapital Bank» dövlətsizləşdirilən də, ölkənin on iri bankı olan «Beynəlxalq Bank» dövlət bankı olaraq qalır.

Bazar iqtisadiyyatının müümən elementlərindən biri do roqabot mühitiidir. Roqabat mühitiin lazımi səviyyədə olmasına tövüsəf iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün deyil, həm də bu sahələrlə sıx bağlı olan bank sektor üçün önemlidir. Mərkəzi Bank qiymətlərin sabitləşdirilməsinə yönəldilmiş konkret tədbirində nəzərə alınmalıdır ki, bu qiymət hansı əsaslarla, hansı mühitdə formalasır. Ola biler ki, Mərkəzi Bank inkişaf etmiş ölkələrin tacrübələrindən çıxış edorok bazar münasibətlərinə hesablanmış pul-kredit siyaseti yürüdür. Lakin bu həmin ölkələrdəki qədər effektli ola biləməz. Hesab edirik ki, pul-kredit siyasetinin noticosi iqtisadiyyatın konyukturundan, bazar elementlərinin inkişaf səviyyəsindən ohmaliyyətlə şəkildə asılıdır. Buna görə do pul-kredit siyasetində bu fakturun nəzərə alınması zoruridır ki, müsəir dövrdə bank sektorunun inkişafı, pul-kredit siyasetinin ümumi vəziyyəti qıymətli kağızlar bazarı ilə sıx bağlıdır. Ancaq müşahidələr göstərir ki, Azərbaycanda qıymətli kağızlar bazarının inkişaf tempi iqtisadi inkişaf tempini ilə adekvat deyil. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə bankların və digər kredit təşkilatlarının mənfaatlıdır, böyük bir hissəsi bu sektor, qıymətli kağızların idarə edilməsindən, alqıştaşqlasından formalasır. Amma Azərbaycanın banklarının qıymətli kağızlar bazarında investisiya fealiyyəti həddən artıq çox azdır. Son illər ölkədə, xüsüsile paytaxtda daşınmaz əmlakın sürətlə bahalaşması müşahidə edilmişdir. Ekspertlər buna dəqiq məlumatlar bazarının zəifliliyi ilə izah edilə bilər. Belə ki, əgor qıymətli kağızlar bazarı inkişaf etmiş olsayıdı, əmlaklara görə dividendlər ondolusuydu və insanlar əmlaklara almaqla iri müəssisələrə payçı olə biləydiilər və bu xarici ölkələrdə olduğu kimi ev, mənzil kimi daşınmaz əmlakın alınmasından daha faydalı olsayıdı, həmin pullar investisiya şəklində iqtisadiyyata yönəlmış olardı. Bu da öz növbəsində iqtisadiyyatın inkişafına və monteqi olaraq bank xidmətlərinə

tolobin artmasına gotirib çıxarardı. İnkışaf etmiş ölkəfordo bank kreditlori üzrə fazi döroclorı əsasın qiyməti kağızları bazarı ilə, qiyməti kağızların göləriyi, dividendlorın soviyyəsilə əlaqoli olaraq formalaşır. Azərbaycanda isə bank faizləri əsasın Mərkəzi Bankın uçut dörocosu vo cəlb edilmiş beynolxalq kreditlorin fazi dörocesi əsasında müəyyənənşir. Belə olan haldə, Azərbaycanda Mərkəzi Bankın bank faizlərinə təsir imkanları daha genişdir. Buna görə do qeyri-neft sektorlarının inkışafının tominində pul-kredit siyasetindən daha səmərəli istifadə etmək olar. Nəzərə alınmaq lazımdır ki, bir çox ölkələrdə müqaviso, Azərbaycanda kommersiya kreditlorının faiz döroclorı xeyli yüksəkdir ki, bu iqtisadi inkışafa mənfi təsirlərdən biri kimi çıxış edir.

1990-cu illərin ovvoldu Azərbaycanın bank sektorunda baş vermiş ciddi böhran, əhali omanotlarının ilk yaranmış omanot banklarında batması banklara məmənəsəsi şəkildə sarsıntıdır. Hələ də əhalinin banklara qarşı inamı lazımi soviyyədə bərpə olunmamışdır ki, bu da özünü omanotların soviyyəsində göstərir. Digər tərəfdən, mentalitətdən irali golon bir xüsusiyyətdir ki, Azərbaycan əhalisinin böyük hissəsi pullarını sandıqlarda saxlamagə dən çox üstünlük verirlər, nəinki banklarda. Belə bir şəraidi əhalinin banklara inamının artırılması, omanotların banklara cəlb edilərək onların vasitəsilə investisiya kimi iqtisadiyyatda yönəldilməsi de Mərkəzi Bankın faaliyyətində prioritetlərdən birini təşkil etməlidir. Əvvəlki paraqraflarda qeyd etdiyimiz kimi, omanotların siğortalanmasının qanunvericilik bazası formalaşdırılmış və Əmanotların Siğortalanması Fondu faaliyyəti başlamışdır. Prinsipe bunu qeyd edən istiqamətdə atılmış fundamental bir addım kimi qiymətləndirmək olar. Hesab edirik ki, bununla yanaşı, bu sahədə innovasiyalı metod və yanaşmalarдан da istifadəyə ehtiyac var.

X FƏSİL

İQTİSADI TƏHLÜKƏSİZLİVİN TƏMİN OLUNMASININ DÖVLƏT STRATEGIYASI

«Azərbaycan dönyanın enerji təhlükəsizliyi məsələsinin həlli» böyük töhfə verən ölkəyə çevrilib»

İlham Əliyev

10.1. İqtisadi təhlükəsizlik konsepsiyası və onun xüsusiyyətləri

İqtisadi təhlükəsizlik - ölkə iqtisadiyyatının ona qarşı daxildən və xaricdən yönəlmış təhlükələrdən qorunması təmin edən, zəmanət verən və dövlət tərəfindən yaradılmış hüquqi normalar, şərtlər, iqtisadi normativlər, təlimatlar və direktivlər kompleksidir. Azərbaycan Respublikasının iqtisadi Təhlükəsizlik Konsepsiyası siyasi sənəd kimi öz mahiyyətinə Azərbaycan Respublikasının «Milli Təhlükəsizlik Haqqında» Qanununda təqribən göstərilir; «Azərbaycan Respublikasının iqtisadi maraqları milli maraqlarının tərkib hissəsi kimi şəxsiyyətin, cəmiyyətin və dövlətin iqtisadi sahədəki tərazlaşdırılmış maraqlarının məcmusudur». İqtisadi təhlükəsizlik üzümləndəti xarakter daşıyır, dövlət hakimiyət iстиutiları tərəfindən icra olunur, qanunvericilik sənəd və normalların nüvəsi ictməni təsiklətlər tərəfindən təmin olunur.

Qeyd etmək lazımdır ki, milli iqtisadi təhlükəsizlik mövənedil iqtisadi sistemin səmərəlliyinin təmin olunmasına yönəldilmə, şəxsiyyət, cəmiyyət və dövlət mənaslılarının uzaşdırılmasına və tərazlaşdırılmasına yönəldilinş fəaliyyətdir. Belə ki, iqtisadi təhlükəsizlik həm bərbərə iqtisadi məctədlərlə, həm də qeyri-iqtisadi, siyasi, hərbi, diplomatik və s. vəsiyətlərlə təmin olunur. O, bir tərəfdən ölkədə həyatı keçirilən iqtisadi strategiya ilə, digər tərəfdən də daxili və xarici siyasi hələnəşdərilişini ilə əlaqədardır. Belə məxanizminin həyata keçirilməsi, ümumiyyəti, milli təhlükəsizliyin təmin olunmasınnı əsas vəsiyətdərdir.

Iqtisadi təhlükəsizliyin təmin olunması bütövlükde Milli Təhlükəsizlik Sisteminin əsasını təşkil edən hərbi vəziyyətinə saxlanılması, sosial sabitliyin qorunması, ekoloji bələtlərdən əzaqlaşdırılmasına imkan yaratır. Beləliklə, iqtisadi təhlükəsizlik milli iqtisadi inkışafın meyarı olmaqla, onun davamlı xarakter almasına imkan yaradan fasiləsiz prosesdir.

İqtisadi təhlükəsizliyin məhiyyəti, məzmunu onun komiyət və keyfiyyət xüsusiyyətlərini ifadə edən meyarlar və göstəricilər vasitəsilə müəyyən olunur. Meyarlar da öz növbəsində iqtisadi təhlükəsizliyin göstəriciləri vasitəsilə ifadə olunur. Göstəricilər hər hansı bir iqtisadi prosesin, hadisənin komiyəti və keyfiyyət xüsusiyyətlərini özündə birləşdirir.

Bu mənədə iqtisadi təhlükəsizliyin meyar nöqtəyi-nəzərindən araşdırılması, qiymətləndirilməsi aşağıdakı məsələləri shəhər edir:

- ölkənin təbii, maddi-insani resurs potensialı, onun mövcud durumu və inkişaf səviyyəsi, komiyət və keyfiyyət xüsusiyyətləri və bu potensialın, ondan istifadə səviyyəsinin inkişaf etmiş ölkələrdəki mövcud səviyyə ilə müqayisəsi;

- ölkənin arazi bütövlüyü və vahid iqtisadi məkan;

- iqtisadiyyatın rəqabət qabiliyyətliyi;

- xarici təsirlərlə qarşı daxili potensial hesabına davam gətirmək, onları daş etmək imkanının olması;

- ölkədə sosial-iqtisadi sabitlik, sosial gərginliyin olmaması və s.

Qeyd etmək lazımdır ki, iqtisadi təhlükəsizliyin meyarları əsasında ümumi bir istiqamət müəyyən olunur. Bu meyarlar sosial-iqtisadi proseslərin mərhələlərini müəyyən edir və iqtisadi təhlükəsizlik vəziyyətini ifadə edən göstəricilərin seçiləməsini, təyin olunmasını şərtləndirir. Belə ki, əsas cəhət məhz seçilmiş hamının göstəricilərin qiymətlərinin, hadlərinin müəyyən edilməsidir. Belə ki, bu qiymətlərdən kənarlaşmalar iqtisadi təhlükəsizlik vəziyyətinə qarşı mənfi meyblərən formallaşmasına səbəb olur. Bu göstəricilərin hədd qiymətləri yəni verilən səviyyədə olduqda ölkənin milli-iqtisadi təhlükəsizliyinə nail olmaq olar. Bu mənədə iqtisadi təhlükəsizlik baxımından ölkənin iqtisadi vəziyyətinin qiymətləndirilməsi göstəricilər sisteminin kompleks halda müəyyən edilməsini tələb edir.

Hal-hazırda iqtisadi əsbyüyatlarda iqtisadi təhlükəsizlik göstəricilərinin konkretləşdirilməsinə fərqli yanaşmalar mövcuddur. Belə ki, iqtisadçılarından S.Qazayev iqtisadi təhlükəsizlik göstəricilərinə aşağıdakılari aid edir və müəllif tərəfindən onların hədd qiymətləri belə müəyyənlenmişdir.

Iqtisadi təhlükəsizlik göstəriciləri

Cədvəl 1

Nr	Göstəricilər	Qazayevə görə hədd qiymətləri
1	2	3
1	ÜDM-ün hacmi	
1.1	a) əyeddiilk üzrə bütünlikdə orta göstəricidən	75%
1.2	b) əyeddiilk üzrə orta göstəricidən adəmşəhərə	50%
1.3	v) dünya üzrə orta göstəricidən adəmşəhərə	100%
2	Emlət sonayesinin sonayə istehsalında payı	70%
3	Məməqəymanın istehsal sonayesində payı	20%

4	ÜDM-ə nisbatlı investisiyaniñ hissəsi	25%
5	Elmi tədqiqatlarla ayrılan xərclərin ÜDM-də payı	2%
6	Buraxılan məşğalname məhsulunun ümumi həcmində yeniliklər nüvələrim payı	67%
7	Gəlirlərin yüzdesi minimumdan aşağı olan sladlı təbaşşupın ümumi həcmindən yüksək payı	7%
8	Ümumi emir məsləhəti	20 il
9	Ön yüksək gelirə malik 10% sladlı hissəsinin ya da aşağı gelirə malik 10% sladlı arasındakı fərqi	3 dəfə
10	Cinayətkarlılıq səviyyəsi (100 mil məhrət düşən cinayətlərin sayı)	5 min
11	BOF-in metodologiyası üzrə təsdiyin səviyyəsi	7%
12	Bəzəndə istehsalın səviyyəsi	20%
13	Müqayisədən sonra ÜDM-də xarici bölgənin hissəsi	20%
14	Vergi daxil olmamalarına məhdud	
15	ÜDM-də xarici bölgənin hissəsi	20%
16	Bütənən kasıtmış orta tətilmənin xarici bölgənin payı	40%
17	ÜDM-dən bəndə kasıri	9%
18	Milli valyutada xarici valyutamızın həcmi artımı	10%
19	Nağd formada melli valyutamızın hissəsində xarici valyutamız payı, hissəsi	20%
20	ÜDM-dən pül kifaiyyəti (M)	30%
21	Daxili istehlakda istənilən pay, o cümlədən orzak da daxil olmalıdır	40%
22	Yaşayış mənimməmədli regionlara dəliverənləri	1,5 dəfə

Tədqiqatlar göstərir ki, Qazayevin təklif etdiyi metodikaya uyğun olan heç bir dövlət yoxdur. Qazayev tərəfindən müəyyən edilən hədd qiymətləri baxımından yamaşıqdır, o zaman dönyanın əksər dövlətləri, hətta on yüksək iqtisadi inkişafə nail olan dövlətlər belə iqtisadi cəhətdən təhlükəsiz hesab oluna bilirlər. Hətta ümumi olaraq dünyada qəbul edilmiş iqtisadi təhlükəsizlik göstəricilərinə belə bu hədd qiymətləri səviyyəsində uyğun olan dövlətlərin sayı çox azdır və bu uyğunluq da, demək olar ki, qeyri-ciddi xarakter daşıyır.

Qeyd etmək lazımdır ki, bir sira iqtisadi institutlar tərəfindən dünya ölkələri üçün qəbul edilmiş iqtisadi təhlükəsizlik göstəriciləri Əsrlər ərzində hazırlanmışdır və siyahıda göstəricilərinə bəziləri beynəlxalq iqtisadi statistikadakı qəbul olunmuş terminlərlə ifadə olunmuşdur. Bu göstəricilər aşağıdakılardır:

- 1)Aheciq qabiliyyəti pariteti üzrə məcmü daxili məhsul;
- 2)Aheciq qabiliyyəti pariteti üzrə şahlin adəmşəhərə düşən məcmü daxili məhsul;
- 3)Bütün sonayə məhsuslarında emal sonayesinin payı, %;
- 4)Bütün sonayə məhsuslarında məşğalname sonayesinin payı, %;
- 5)ÜDM-ə faizlə investisiya;
- 6)Elmi tədqiqatlara ayrılan xərclərin ÜDM-də payı;

7) Beynəlxalq standartlara görə yoxsulluğun (AQP üzrə gündəlik gəliri 1 dollardan az olan əhalinin hissəsi), %;

8) Gəzənlilikdə orta ömür müddəti, il;

9) 10% ən yüksək gəlirə malik əhalinin hissəsi və 10% ən aşağı gəlirə malik əhalinin hissəsinin nisbəti, dəfə;

10) BƏT-in metodologiyasına uyğun olaraq işsizliyin səviyyəsi, %;

11) İllik inflasiyanın səviyyəsi, %;

12) ÜDM-da xarici borcun həcmi, %;

13) ÜDM-un həcmində idxlərin möbləğ, %;

14) ÜDM-da daxili borcun həcmi, %;

15) Dövlət bütçəsi kasırının maliyyələşdirilməsində xarici borcun həcmi, %;

16) Beynəlxalq metodologiya üzrə ÜDM-də Dövlət bütçəsinin balansı;

17) Məcmu pul kütləsində (M_2) xarici valyuta ilə depozitlərin həcmi;

18) ÜDM-də məcmu pul kütləsi (M_2);

19) ÜDM-də ixracın həcmi;

20) Ərzaq istehsalında ixrac arzığının payı.

Qeyd etmək lazımdır ki, bu göstəricilər bələ bir nöticəyə gəlməyə imkan verir ki, dünya ölkələrinin 99%-i, əhalisinin isə 72%-i iqtisadi təhlükəsizlik baxımından «böhran həddi»ndadırlar.

Bundan başqa, əhalisi yüksək həyat səviyyəsi və gəlir səviyyəsinə malik olan bir sıra dünya dövlətləri də vərdir ki, onlar da Qlazevin təklif etdiyi hədd qiyamtlarına görə bəzi göstəricilər üzrə böhran həddindədirler.

Qeyd etmək lazımdır ki, Qlazevin təklif etdiyi hədd qiyamtları çərçivəsində iqtisadi cəhdən təhlükəsiz olan heç bir dövlət hal-hazırda dünyada mövcud deyildir. Çünki elə bir dövlət tapmaq mümkin deyildir ki, o, iqtisadi təhlükəsizliyin göstəriciləri üzrə Qlazevin tərəfindən edilən hədd qiyamtlarına malik olsun. Hətta Yaponiya iqtisadi təhlükəsizliyin qeyd olunan 20 göstəricisindən yalnız 15-i üzrə qoyulan tələblərə uyğun galır. ABŞ, Fransa bu göstəricilərdən 14-ü, Cənubi-Koreya, Sinqapur, Böyük Britaniya, Almaniya, Lüksemburq, Finlandiya, Çexiya Respublikası 13-ü, Avstraliya, Avstriya, Belçika, Danimarka, Çin, İsveç 10-u üzrə verilən tələbləri təmin edir. Əlbəttə, bu siyahını daha da genişləndirmək olar. Azərbaycan isə 4 göstərici üzrə verilən tələbləri təmin edir.

A.Illarionov isə Qlazevə əks mövqədə dayanaraq, ölkənin sosial-iqtisadi inkişafını müəyyən edən göstəricilər sferasında iqtisadi inkişafın səviyyəsini müəyyənedici amil kimi qiyamətləndirərək, iqtisadi təhlükəsizlik vəziyyətinin göstəriciləri sırasına aşağıdakılardı daxil etmişdir:

1) Alichiq qabiliyyəti pariteti üzrə əhalinin adambəşəna düşən məcmu daxili möhsul;

2) ÜDM-da övlət müəssisələrinin istehsal payı, %-la;

3) ÜDM-da dövlət xərcləri, %;

4) ÜDM-da dövlətin istehlakının həcmi, %;

5) ÜDM-də dövlət bütçəsi kasırının payı, %;

6) Dövlət borcunun səviyyəsi;

7) Pul kütləsinin artım tempi (ÜDM-un real artım tempi nüzərə alınmadan), %;

8) Inflasiyanın artım tempi, %;

9) ABŞ dollarına nisbətdə milli valyutamın kursunun azalması, dəyişməsi, %;

10) Xarici ticarət dövrliyində vergi yükünün həcmi (idxl və ixraca təyin olunan vergilərin nisbəti), %;

Bir faktu da qeyd edək ki, A.Illarionov bu göstəricilərin hamisini adambəşəna düşən ÜDM-un orta illik artım tempi ilə asılılıq kontekstində aşadırımdır. O, bu istiqamətlərdə höyata keçirilən iqtisadi siyasetin roluunu da iqtisadi təhlükəsizliyin təmin olunmasında müəyyənedici amil kimi qiyamətləndirərək, bütçə, pul, valyuta, xarici ticarət sahəsində aparılan siyasetin əhəmiyyətinin yüksək olduğunu əsaslandırmışdır.

Azərbaycanda iqtisadi təhlükəsizliyin hədd göstəricilərini müəyyənləşdirərkən 3 qrupu nüzərə almaq lazımdır:

1. Milli mənafətin əsas principial xüsusiyyətlərini əks etdirən və dövlət səviyyəsində qəbul olunan məkrug iqtisadi göstəriciləri;

2. Əsas xüsusiyyətləri dəha geniş şəhər edən, tamamlayan və iqtisadi inkişaf Nazirliyi tərəfindən qəbul olunan göstəriciləri;

3. Uyğun olaraq ayri-ayrı nazirliliklər tərəfindən qəbul olunan funksional və sahə səviyyəli göstəriciləri.

Iqtisadi Təhlükəsizlik Sisteminin strukturunu aşağıdakı kim verəmək olar:



Səmət. Iqtisadi təhlükəsizlik sisteminin strukturu

Iqtisadi təhlükəsizliyin təmin edilməsində dövlət tənzimlənməsinin əsas istiqamətlərindən biri, bütün cəmiyyət üzvləri və sosial qruplar arasında, o cümlədən iqtisadi sferadakı münasibətlərin tənzimlənməsi üçün müvafiq institutların, yanı qanunverici, icra və məhkəmə strukturlarının formalşaması, hüquqi bazanın yaradılması, qəbul edilmiş qanunların və müxtəlif hüquqi aktların icrası ilə bağlı şəraitin təmin etməkdir. Bununla dövlət öz sərhədləri daxilində qayda-qanun yaratmaqla, digər dövlətlərlə də münasibətlərin tənzimləyir. Hətta on ciddi iqtisadi böhran şəraitində belə dövlət bu imkandan istifadə etməklə özünün milli iqtisadi təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi və casarətli addım atmış olur.

Iqtisadi təhlükəsizliyin təmin edilməsində başlıca şərtlərdən biri də dövlətin inhisarlaşmaya qarşı apardığı mübarizə və onun həyata keçirdiyi antiinşas siyasetinin çevikliyidir. Çünkü inhisarlıq meybləri azad rəqabət mühitini sıxışdırır, iqtisadi mühitdəki neqativ təsirləri gücləndirir.

İstehsalın inkişafı, mərkəzləşməsi, elmi-texniki tərəqqi ilə şərtləşərk tarixi qaçılmaz bir prosesə çevrilən inhisarlaşma cəmiyyəti, iqtisadi sistem inkişaf etdiyəcək dünya ölkələrinin iqtisadi həyatlarına sürətlə nüfuz etməyə başlamışdır. Inhisarlaşma şəraitində bazarada məhsulun həcmində nəzarət edən yalnız bir istehsalçı olur. Belə şəraitdə o, maksimum gəlir alda edərək bazarada qıymat saviyyasına nəzarəti həyata keçirir. İqtisadçılardan İ.V.Dolqova və N.V.Şeyxko inhisarın mövcud olduğu aşağıdakı bazar modellərini qeyd edirlər: 1) müstəsna bazar modeli; 2) real bazar modeli; Birinci model həqiqi rəqabətə, axırıcı model isə qeyri-

mükəmməl rəqabətə əsaslanır. Birinci bazar modeli üçün təmiz rəqabət, o biri model üçün isə monopolist rəqabəti, olimpoliya, monopoliya xasdır. Bunu sxem şəklində aşağıdakı kimin aydın görə bilərik.

Bazar modellərinin dörd əsas tipləri

	Mükəmməl rəqabət	Qeyri-mükəmməl rəqabət		
	Az rəsi gəlinən bazar modeli	Real bazar modeli		Az rəsi gəlinən bazar modeli
		Açık rəqabət	Inhisarçı rəqabət	Açık rəqabət
Firmaların sayı	Cox az sayıda kiçik firmalar	Coxlu sayıda firmalar	Az sayıda firmalar, o cümlədən iri firmalar da	Bir firma
Məhsulun xüsusiyyəti	Bircinsli, standart	Mixtibicimsli, differensiallaşmış (üргülli)	Bircinsli, yüksək differensiallaşmış	Ünikal
Qiymatın üzərində nəzarət	Yoxdur, tələb və təklif qiymətləri fəaliyyətdədir	Büt neçəsini, cox da çərçivədə nəzarət var	Məhdud qarşılıqlı, asılılıq əsaslı müdafiə razılaşdırılmışdır	Coxlu
Qiymatın asaslanmayan rəqabət	Yoxdur	Əsasən reklam, ticarət mərkəzləri, ticarət məşənlərinə tətbiq olunur	Cox tipik, xüsusi məhsulun müraciətli şəkildə aparılan təcərüat	Reklam əsasən içimai tətbiklərlə əlaqəli şəkildə aparılan təcərüat
İnformasiyanın alda etmək mümkünluğu	Bütün növ informasiyaları eyni imkan daxilində alda etmək mümkün	Müəyyən şəddar çətindiklər	Müəyyən şəddar möhdüdüyyətlər	Müəyyən şəddar möhdüdüyyətlər
Sənaye sahəsində girmə şərti	Cox asandır, mənecə yoxdur	Nisbetən asandır	Əhəmiyyətli dərəcədə mənecə var	Blokudaya alımnıssır
Misallar	Kondišenator, kiçik xidmət sahəsi	Parakondišenator, geyim, ayaqqabı, kompyuter, istehsalçı və vənçür biznesinin digər növləri	Açık olimpoliyanın polad, məs., ali-minimum və s. iş-tehsili, Diferensiallaşmış şəhərsel: avtomobil, kənd təsərrüfatı inventarları, məişət elektro-nikasi və s. istehsalı	Ictimai istehslik mənşəsində, konsumusal idarəət, telefon kampaniyası, dərslik, televiziya kabellə istehsali

Dünya ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi sistemdə tüyən edən inhisarçı meyillərin qarşısını almaq üçün dövlət antiinhisar siyasetini həyata keçirməli, bu istiqamətdə Qanunvericiliyin təkmilləşdirilməsində maraqlı olmalıdır. Antiinhisar Qanunvericiliyi ilk öncə iki şirkətlər arasında qiymət razılığmasına qarşı olmalıdır, bu razılığın qadağan etməlidir, həm də deməinq yolu ilə rəqiblərin bazarдан sıxışdırılub çıxarılmasına qarşı yönəlməlidir. Dövlət antiinhisar tədbirləri həyata keçirməklə əsas bazar mexanizmlərindən biri kimi sağlam rəqabət mühiti yaratmağı can atır. Sağlam rəqabət şərait yaradılmış bazarnın imkanlarından bütün iqtisadi subyektlərin adalatlı şəkildə yararlanması, inhisarçı meyillərin hüquqi şəkildə məhdudlaşdırılmasını təmin edə bilər. Məhz bu addımı həm rəqabətin inkişafı, həm də bütövlükdə səmiyyətin inkişafı maraqlarına cavab vermalıdır. Burada səmiyyətin məraq dairəsində olan məsələlər milli istehsalın qorunması və inkişafı, kiçik və orta sahibkarlığın inkişafı, regionların inkişafı, səmərəli məşgulluq strategiyasının həyata keçirilməsi, istehlakçıların hüquqlarının qorunması, sahibkarlığın stimullaşdırılması və s. kimi məsələlər nəzərdə tutulur.

Xarici iqtisadi fəaliyyətin səmərəli təşkilində müxtəlif institutların da rolü böyük. Bu sırada inzibati dövlət orqanı kimi İqtisadi İnfışal Nazirliyi, Sənaye və Energetika Nazirliyi xüsusi yer tutur ki, buna qurum da müvafiq istiqamətlər üzrə dövlətin siyasetini həyata keçirir. Bu nazirliklər daxili bazarnın inkişafı, yüksək istehsal və emal sənayesi sahələrinin inkişafı, xarici investisiyaların artımı ilə yanaşı, ixracın artırılması, xarıedə istehsalın miqyasının genişləndirilməsi, informasiya tətumlu rəqabətqabiliyyəti iqtisadiyyatın yaradılması, xarici ticarətdəki qeyri-mütənasibliyin aradan qaldırılması və enerji resursları və xammal idxləndən asılılığı azaltmaq istiqamətində fəaliyyət göstərir.

Azərbaycanın xarici iqtisadi siyasetində mühüm istiqamətlərdən biri onun müxtəlif beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığı, regional təşkilatlarda, birlikkələrə təməs olunmasıdır. Bu mənəda Azərbaycanın MDB üzvləri ilə iqtisadi siyasi əməkdaşlığı respublikamızın müstəqil dövlət kimi xarici iqtisadi siyasetində, inkişaf strategiyasında önemli yer tutmaqla, onun milli iqtisadi təhlükəsizliyinin təmin olunmasına özünəməxsus rol oynayır.

Burada məsələlər iki aspektdən yanaşmaq düzgün olardı. Birincisi, Azərbaycanın MDB çörəkvisində mövqeyi, MDB üzvləri ilə müxtəlif səviyyəli münasibətləri, ikincisi, MDB-nin bir birlək kimi dünya iqtisadiyyatına integrasiyası. Ikinci məsələyə gəldikdə isə bu barədə bir qədər geniş və çoxşəxili dənişməq olar. İlk öncə onu qeyd edək ki, MDB-nin bir birlək, təşkilat kimi Dünya İqtisadi Sisteminə integrasiyası üçün ilk növbədə onun potensialından tam şəkildə istifadə edilməsi, MDB üzvlərinin bu prosesdə bərabərhüquqlu tərəfdəşlər kimi iştirakının

təmin edilməsi vacib şərtlərdən biridir. Belə ki, üzv - ölkələrlə birlikdə MDB iri regional bir təşkilat kimi qəmən təbii və iqtisadi potensiala malikdir. Dünyanın orazisının 16,3%-i, əhalisinin 5%-i, təbii cihayatlırmın 25%-i, sonnay istehsalının 10%-i, elmi-texniki potensialın 12%-i, dünyada istehsal olunan elektrik enerjisinin 10%-i MDB-nin payına düşür. Digər tərəfdən, Birləşmiş ölkələrinin ümumi bazarmının tutumu, həcmi 700 mərd. dollar məbləğindən qıymətləndirilir.

Proqnoz hesabatları isə onu deməyə əsas verir ki, 2015-ci ilədək ÜDM, ixrac və investisiyaların həcmində MDB-nin payı 4%, 2030-cu ilədək isə 7-8%-ə çatı bilər. Həm də bu Birləşmişdən olan ümumi arazi Avrope və Asiyənin qovuşlığında yerləşməklə Avro-Atlantik və Asiya-Sakit okean hövzəsi regionlarını birləşdirən qisa dəniz və quru nəqliyyat şəhərlərinin təmin edə bilər.

Iqtisadi təhlükəsizliyin təmin edilməsində dövlətin mühüm funksiyalarından biri da Bazar İqtisadi Sisteminin normal fəaliyyətini təmin etmək, iqtisadi subyektlər arasında münasibətləri optimallaşdırmaq istiqamətində informasiya ilə bağlı məsələlərin, informasiya təmir-natmin tənzimlənməsidir. Bazar subyektləri tərəfindən qabul edilən qarşılardan düzgünlülüy onlara ətüllər informasiyanın düzgünlüyü və dolğunluğundan, tamlığından çox asılır. Bu mənəda bir sira müəlliflərin də qeyd etdiyi kimi, bazara çoxsaylı, müxtəlif çeşidli amətə və xidmətlərin yönəldiyi bir şəraitdə istehlakçırlar onlar haqqında ətraflı təsvər yaratmaq, onları bu amətə və xidmətlər barəsində məlumatlandırmaya üçün dövlət kommunikasiya vəstidlərinin yaratmaq və buna yaxınlıdan kəmək etməklə, bütün iqtisadi agentlərin, subyektlərin, ümumilikdə iqtisadi sistemin normal informasiya təminatına şərait yaradaraq, iqtisadi proseslərin qeyri-müyyənliyini, nəzərdə tutulmamış halların baş vermemə etməlimi minimuma endirməsi olur. Dövlət bu istiqamətdə birbaşa həm özü fəaliyyət göstərə bilər, həm də bu işlə məşğul olan özlə sektorun fəaliyyətinə şərait yaradaraq, onu stimullaşdırma və ona nəzarət edə bilər. Bu işdə dövlətin üzərinə düşən əsas vəzifələrdən biri da informasiya sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsidir. Dövlət bununla iqtisadi subyektlərin, agentlərin fəaliyyətinin hüquqi çərçivədə tənzimləşdirək, iqtisadi proseslərin istiqamətlərini müəyyənləşdirir, həm də iqtisadi münasibətlərin bu iştirakçıların bazar sistemindəki informasiyaya sarbsız çıxışlarını təmin etməsi olur. Həmçinin bir sira hallarda bəzi iqtisadi agentlər informasiyanın gizləndirilməsində, onun tam çatdırılmasına maraqlı tərəf kimi çıxış edərək, buna cəhd edirlər. Nəticədə, istehlakçıya lazımlı olan informasiya ilə onu ala bilinək imkanı və istehlakçıya lazımlı olan informasiya ilə onu ala bilinək imkanı və münasibətləri sisteminin bir subyekti qismində öz tənzimləş fəaliyyəti

ilə bu uygunsuuluğu aradan qaldırmaq istiqamətində fəaliyyətini həyata keçirməlidir.

Qeyd etmək lazımdır ki, bir sıra müəlliflər iqtisadi təhlükəsizlik göstəricilərini, indikatorlarını dövlətin iqtisadi tənzimləmə fəaliyyəti üçün əsas hesab edirlər. Belə ki, görkəmli iqtisadçı V. Sençakov göstərir ki, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun Maliyyə-Bank Tədqiqatları Mərkəzi tərəfindən iqtisadi təhlükəsizliyə qarşı məhdudiyyət yaradı biləcək 150 göstəriçi seçilmişdir. Kifayət qədər yüksək qarşılıqlı təsir dərəcəsi ilə seçilən bu indikatorlar iqtisadi təhlükəsizliyə qarşı olan təhlükənin həddini, səviyyəsini köməyyətə ifadə edir, yüksək dərəcədə həssaslığı və dəyişkiliyin malik olmaqla, hökumətin iqtisadi siyaset sferasında həyata keçirdiyi siyaset natiqcəsində nail olduğu makro-iqtisadi sabitliyin dəyişməsi, pozulması ilə bağlı təhlükə varandıqda dövləti, bazar subyektlərini, cəmiyyəti əvvəlcədən bu baradə məlumatlandırmışa imkan verirlər. Deməli, bu göstəricilərə əsaslanaraq dövlət bu iqtisadi siyasi kursunu həyata keçirir. Məhz bu baxımdan da, demək olar ki, dövlətin iqtisadi prosesləri tənzimləməsi sonda öz əksini həyata keçirdiyi iqtisadi siyasetdə tapmış olur. Cənubi bu kursun on ümumi vəzifəsi, ümumi halda ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsidir. Rusiya alimi V. A. Boqomalov iqtisadi təhlükəsizlik indikatorlarını əsas tutaraq dövlətin iqtisadi tənzimləmə istiqamətində əsas fəaliyyətinin malik olduğu bütün vəsitələrə bu indikatorların hədd qiyamlarının azalması halında yaranmış səviyyəti nizamlamaq, nəzarət altında saxlamaq, qaydaya salmaqdan ibarət olduğunu göstərir və bu indikatorların iqtisadiyatlarda dövlətin payını müəyyən etdiyi fikrini irəli sürür.

Iqtisadçı alim A. Revenkovun fikrincə, dövlət, bazar münasibətləri ərafaında iqtisadiyyatın idarə edilməsində iki tənzimləmə vəsitəsindən istifadə etməlidir: plan və bazar. Bu fikirdə əsaslı həqiqət vardır. Cənubi yalnız elmi cəhətdən əsaslandırılmış plan vəsaitləsi resurslardan səmərəli istifadə etmək, iqtisadiyyatın sferalarının tarazlı inkişafına nail olmaq, cəmiyyətin artmaqda olan tələbatını təmin etmək, uzunmüddətli iqtisadi inkişafə nail olmaq, məhsuldar qüvvələrdən səmərəli istifadə etmək, proporsional inkişafə nail olmaq mümkündür. A. Revenkovun fikrincə, dövlət iqtisadi prosesləri tənzim etməklə yanaşı, həm də istehsal, sosial infrastrukturun inkişaf etdirərək, onun dünya bazarına çıxışına kömək etdərək iri kapitalla plana uyğun şəkildə əməkdaşlıq etməlidir.

10.2. Maliyyə təhlükəsizliyi strategiyasının formallaşması

Bazar iqtisadiyyatı ərafaında, Dünya İqtisadi Sisteminin integrasiyanın sürətlənməsi ilə əlaqədar olaraq həyata keçirilən yeni iqtisadi siyasetin müümən bir qolu kimi maliyyə təhlükəsizliyi strategiyasının işləniləbilirənlərənən müümən şəhəri edir. Bu, öz növbəsində iqtisadiyyatın sağlamlaşdırılmasında və iqtisadi inkişafın yenidən prinsiplərə təmin edilməsinə yönəldilmiş ardıcıl məqsədlə praktiki təsəbbih həyata keçirilməsinə tələb edir. Beləliklə, Maliyyə təhlükəsizliyi sistemi Konseptiyasının yaradılmasında maliyyə sisteminin özünnən səmərəli fəaliyyəti ilə yanğış, ölkənin maliyyə-iqtisadi mexanizmının böyük elementlərinin təhlükəsiz fəaliyyətinin təmin edilməsinə tələb edir.

Dünya təcrübəsinə nəzər salsaq, görənk olar ki, məxsuslu. Asiya böhram zamanı coğrafi vaxtınlıq və beynəlxalq spekulativlərmiş görünüməti təzyiqinə baxımayaraq, məhz ÇXR və Tayvan praktiki olaraq nəzər çəkməyişdir. Əgər ÇXR-in «yeni inkişaf» illərində, kənardan güclü təzyiqlərə baxımayaraq bütün xərçi-iqtisadi inkişafçılar üzərində təm dövlət nəzarətinin qorunub saxlanılması ilə bağlı olaraq, Tayvanda bu onurlu əlaqədardır ki, maliyyə liberallaşdırılmasa zamanı vaxtında strateji maliyyə tənzimləməsinin yeni vəsaitlərinin yaradılmasına həyata keçirilən təməni və vəsaitlər isə müasirləşdirilmədir. Maliyyə təhlükəsizliyi səfəriində xüsusi tədbirlər sisteminin işləniləbilirənlərinə vətəni maliyyə sferasında bir sıra şəhəriyyəstli problemlərinə əhəmiyyətindən ibarət gəlir.

- müasir şəraitdə maliyyə-kredit sistemi pud vəsaitlərinin geniş və sadə təkrar istehsalı təmin etmək iqtisadiyada devildir. O, bu funktsiyani valiñə əməkliyi təxərat sahələrində həyata keçirə bilir. Müraciətli sistemlər qurulması nəqeyəti-nəzərindən bu sistem geniş qarşılıqlı ədəməsələr təzahür edən natamamlılıq xarakterizə olunur. Bu, vüasılıq, məskən夸, pensiya və müaa vəsaitlər, müdafiə xarakterli sifarişlərə ayıran xəclərin bündən təmin olunması maliyyə-qədirliyin üçün təhlükəsiz hesab olunur.

- maliyyə və pud-kredit alətləri üzərindən kifayət qədər dəqiq əlaqələndirilməmişdir. Bütöv siyaseti (vüasılıq, əzəmətiyyətli strateji investisiyalaydırma cəhətdən) pud kütübünin həcmi layihəsi şəklinde issas vərəmadan işlənilə bilər.

- maliyyə-bank sistemi qarşıq pud dövriyyəsi sisteminə (manat, dollar, avro) əsaslanır ki, bu da kapitalın axınına və dövriyyənin dollarlaşdırılmasına səbəb olur.

- müasir maliyyə-bank sistemi yüksək inflasiya şəraitində formallaşmışdır. Bu, nisbətən sabit qiymətlər və aşağı sorüyülli inflasiya ilə yaradır. Tərəzə olunan yeni iqtisadi şəraitdə uyğunlaşmamışdır.

- yeni sistemin qanunvericilik bazarı təhlili dəs jörgələndirilir, xəm iqtisadi fəaliyyətin bütün sferalarını şəhər edən qanunvericilik bazasının yaradılması təmin edilməlidir.

- iqtisadi siyasetin idarə olunmasında makroiqtisadi maliyyə təqdimatının mütləq üstünlüyü şəraitində mikrotəzimlənmə proseslərinin fədallammasına yönəlmış, yeni iqtisadi inkişafın təmin olunması üçün şəraitin yaradılmasına yönələn elementar sənaye siyasetinin olmaması problemi;

- əmtəə və maliyyə bazarlarının, xarici investisiyanın ölkəmizdə, yerli investisiyanın xaricdə dövlət tərəfindən tənzimlənməsi meyarlarının işləniləbilərləndirməsi. Belə bir cəhət nəzarət almından bu sahədəki müraciət və məməfi meyillərin birmənəliyi qiyomatlaşdırılması mümkin deyildir;

- xarici ticarət, gəmrük, vergi, valyuta və digər istiqamətlərdə vahid qarşılıqlı əlaqələr dövlət tənzimlənməsi sisteminin olmaması, valyuta və xarici ticarətə nəzarət funksiyalarının dəqiq sərhədlərinin müzəyyən edilməməsi;

- ayri-ayri əmtəə və maliyyə bazarlarının subyektlərinin və ayri-ayrı fəaliyyəti səfərət subyektlərinin təsərrüfat fəaliyyətləri əməliyyatlarına inzibati nəzarətin tam itirilməsi.

Qeyd etmək lazımdır ki, hazırda maliyyə sabitliyi siyasetinin və müraciət cəhətlərinin səmərəli sənaye siyaseti ilə tamamlanması iqtisadi inkişafın yeni mərhələsinə şərtləndirir.

Bəzək ki, sənaye siyaseti real iqtisadi sektorda ayri-ayri iqtisadi subyektlərin fəaliyyətinin dəqiq tənzimlənməsi (və əzətənzimləmə) effektivliyi ilə müzəyyən edilir. Bütün ayri-ayri natamam sistemlərin (iqtisadi subyektlərin) özünü tənzimləməsi nisbi xarakter daşıyacaqlar. Bu onu göstərir ki, yüksək təsəkkütlü olunmuş ictimai dinamik sistem tənzimləmənə qoxşaylı kəmisiyyətlər şəraitində davamlı ola bilər. Belə hələ ondan irali galır ki, birləşdirilər ilə ayri-ayri funksiyalarla əlaqəli olan natamam sistemlər nishənət müraciətlər olsalar, da, kompleks məcmü sistemin üzvü tərkib hissələri olaraq qalırlar və ali səviyyədə tənzimləyicisi (dövlət) bütövlükdə sistemin vahid dinamik struktur və funksiyaların müdafiəsi edir, ona yardım göstərir.

Bəzi müsəllişlər maliyyə və dövrüyə vəsaitlərinin dövrüyəsinə birləşdiriyən (qapamağı), kapital axımının qarşısının alınması, maliyyə vəsaitlərinin axımı real sektöra yönəltməyi, iqtisadiyyatın kortəbbi olaraq öz-özüne sağalmışsa, sahələşməşmişən gözləməkdən imtina etməyi tövbə edir. Bu siyasetin həyata keçirilməsi siyasi iradə, iqtisadi idarələrin, strukturların əlaqəli fəaliyyətini tövbə edir.

Dünya iqtisadiyyatında iqtisadi inkişafın azalması və artması şəraitində inflasiyanın mövcudluğu ilə bağlı kifayat qədər təcrübə mövcuddur. Göstərdiyimiz hər iki şəraitdə principial cəhətdən müxtəlif makroiqtisadi göstəricilər, birləşdirildən fərqli mübarizə metodları mövcuddur. Son zamanlar, xüsusiilə bazar iqtisadiyyatına keçidin ilk illərində respublika iqtisadiyyatında istehsalın səviyyəsinin aşağı düşməsi fonunda qiyomatların qalxması prosesi (stagflasiya) gedirdi. Bəzən belə hallar pul kütłəsi dövrüyəsinin səni ləngidiləməsi yolu ilə inflasiyanın qarşısını almaya çalışıda, bu o halda qəmərətəxəs hesab oluna bilər ki, belə sərt pul-kredit

siyasetinin həyata keçirilməsi istehsalın və investisiyanın dinamikası üçün təhlükə yaratmasın.

Bəzən aparılan antinflasiya siyaseti güclü inflasiyasi amilinə çevrilə bilər. Dövlət sifarişləri üzrə hesablaşmaların longudiləməsi, sahələrin birləşdirilməsi təsəkkütləndirməsinin azalması istiqamətində aparılan sərt siyaset, tələbin məhdudlaşmasına səbəb olur ki, bu da istehsalın inkişafını stimulalaşdırır, onun azalması üçün əsas amilə çevrilir. Mütəxəssislərdən dövrüyə vəsaitlərinin əsaslı şəkildə çatışmışlığı, hətta ədmənqabılılıyyətli sektorlarda istehsalı məhdudlaşdırır. Bu zaman pul kütłəsi həcmi dəyişməz qalarsa və ya azalırsa, onda istehsal prosesinin özü güclü inflasiyasi amilinə çevrilir.

Azərbaycan maliyyə sistemini on böyük təhlükələr tərəfdən amillərdən biri və xarici ölkələr iqtisadi-ticarət münasibətlərində olan qeyri-ekvivalent mühadilədir. Başqa sozlu xarici ölkələr strateji xəmmal iştirəcəklər onlardan avadanlıq, əzəq və digər istehlak səyətlərinin ulusarasıdır. Halbuki, Azərbaycan əsirinkı öz şəhərinin ərzaqlı, sənayesini xəmmalla təmin etmək imkannı malikdir, hətta xarici bazarlara həzir məhsul ixrac etməyə böyük potensial inkişafçıları vardır. Azərbaycan dövləti mövcud iñkanları sözügedən istiqamətində məhəllələr şəkildə reallaşdırmağı qarşısına təqsəs kimi qoyur.

Iqtisadiyyatda qeyri-sabitliyə səbəb olan əsas amillərdən biri pul və əmtəə axımının hərəkətində uyğunluğun olmamasıdır. Təsərrüfat sisteminin inkişafının vahid idarə olunması prosesinin hər iki cəhətinin əmlər üçün xarakterik, spesifik qanularla tabeləlidir. Əmtəə və pul münasibətlərinin sistemə salınması, qarşılıqlı əlaqələndirilməsi müümüm makroiqtisadi vəzifə olub, normal təkrar istehsal prosesi üçün əməm yaradır. Belə əlaqənin yaradılması pul və əmtəə kütłəsinin fastlısız və nisbətən autonom hərəkəti zamanı həyata keçirilməlidir, bu isə proseslərin vünası, səni tənzimləməsinin tövbə edir.

Maliyyə təhlükəsizliyi sistemi dedikdə, ilk növbədə, Qanunvericil normativ aktlارla əsaslananlıqdan əlavələrə qədər maliyyə axım inkişafçılarının məhdudlaşdırır, maliyyə vəsaitlərinin çərçivə məqsədlər üçün istifadə inkişafçılarının minimuma endiricək şəraitin varadılmış formada maliyyə sisteminin fəaliyyəti nəzərdə tutulur. Maliyyə Təhlükəsizliyi Sisteminin formalasmasının əsasını maliyyə bazarının inkişaf strategiyasının işləniləbilərləndirməsi təşkil etməlidir. Bu istiqamətdə, maliyyə bazarının bütün istirakçılarının maraqlarının balanslaşdırılmasının eyni sahədə təmin edilməsi, bəzək bazarın bütün əsas segmentlərinin inkişafını əlaqələndirən vəcibdir. Xüsusən, maraqlarda balansın təmin edilməsi principini həyata keçirilməsi maliyyə bazarının əsas funksiyalarının tam reallaşmasına nail olunuga və onun dəha sabit, davamlı fəaliyyəti üçün şəraitin təmin etməsi təqib olmalıdır.

Maliyyə sistemi üçün təhlükəsizliyinə nə qədər az olursa, yətirilən vəsaitlərdən gələn gəlir, fayda bir və qədər çox olar. Vəhdi konsepsiya formasında maliyyə təhlükəsizliyi sisteminin formalasması üçün təshəhətər

dövründə maliyyə-pul alətlərinin fəaliyyətinin kompleks təhlili vacibdir. İqtisadi artım şəraiti yaradacaq maliyyə mühitinin yaradılmasını tömən edə bilən sistemin konseptual əsaslarının işləniləbilir hərəkəti nəzərdə tutulan təhlilin əsas istiqaməti və yekun nticəsi olmalıdır. Burada əsas diqqət cari maliyyə-İqtisadi problemlərin həllinə yönəldilən maliyyə və pul siyasetinin məqsədçiliyi təhlili üzrəndə cəmləşdirilməlidir. Bu istiqamətdə maliyyə sisteminin bütün elementləri arasında müüküm qarşılıqlı əlaqələr nəzərdə alınmalıdır.

Maliyyə sisteminin strukturunun təhlili zamanı onun daha çox şəhəriyyət kəsb etmən elementləri kimi Büdcə, Vergi, Kredit-Maliyyə Sistemi diqqət mərkəzində olur. Maliyyə təhlükəsizliyi konsepsiyanın işləniləbilir-hərəkəti nəzərdən yaradılmışdır. Bu istiqamətdə maliyyə sistemini məqsədçiliyi təhlili üzrəndə cəmləşdirilməlidir. Buna görə də əsas fondların müntəzəm şəkildə yenidən qiymətləndirilməsi öz əhəmiyyətini qoruyub saxlayır.

Yükskə samərəli maliyyə təhlükəsizliyi sisteminin formallaşması ölkədə baş verən bütün əsas maliyyə-İqtisadi proseslərin dinamikasının əksəriyyəti və genişmişqəş mühəşidəsi, təhlili sisteminə əsaslanmalıdır. Maliyyə təhlükəsizliyi meyarlarının və səviyyələrinin işləniləbilir-hərəkəti nəzərdən kifayət qədər çatın məsələdir. Bank kreditlərindən istifadəyə görə stavkanın həddinin, budeca kasirinin maksimal yol verilən həcmiñin, daxili və xarici borcların səviyyəsinin əsaslıdır. Məsələn, əhəmiyyət kəsb edir ki, bu da qəbul edilmiş qeyri-dügüñ qoraların korrektəsinə, düzəlişinə imkan verir.

Qeyd etmək lazımdır ki, ölkənin iqtisadi təhlükəsizliyinin maliyyə göstəricilərinə makromaliyyə göstəriciləri, qiymət göstəriciləri, maliyyə bazarlarının vəziyyətini və orada baş verən prosesləri əks etdirən göstəricilər, bank fəaliyyəti ilə bağlı göstəricilər, iqtisadiyyatda əmanatların və investisiyaların səviyyəsini əks etdirən göstəricilər, valyuta bazarına və milli valyutanın kursuna aid olan göstəricilər addır.

Maliyyə innovasiyalarının reallaşması sferası olduqca genişdir. Bu, maliyyə sisteminin bir çox elementlərin şəhəri edir, həmçinin bu sferanın mərkəzi elementi investisiya proseslərinin segmentidir. Maliyyə innovasiyası maliyyə mühitindəki dayışma meyillərini avvalcədən müüyyənləndirir.

Son illərdə inkişaf etmiş Qərb ölkələrində maliyyə bazarı xeyli maliyyə innovasiyaları ilə xarakterizə edilir. Bu yeniliklər aşağıdakılardır; opsiyon və füyürcəs bazarı; aktivlərin sekyuritizasiyası; yüksək faizlərlə ödənilən kreditlər; pul bazarına sahmlərin cəlb edilməsi və s. Innovasiya prosesləri öz-əzinsə deyil, konseptual, eləcə də atraf mühit, ələmin doğruduğu səbəblərdən irəli golur. Hər hansı bir maliyyə yeniliyini doğuran əsas səbəb golur amilidir. İqtisadi nöqtəyi-nəzərdən bazarın daha samərəli və

yaxud universal fəaliyyətin tömən edəcək maliyyə məhsulu və ya prosesi gölər ola bilər. Maliyyə innovasiyası xörclərin azalması nöqtəyi-nəzərindən bazarın samərəliliyini tömən edə bilir.

Qeyd etmək lazımdır ki, xarici investisiyaların milli bazarlara göliyi ölkə daxilində kapitalın dövriyyə sürətini artırır. Lakin dünya iqtisadiyyatında bəhəran vəziyyəti varandığında qeyri-residentlərin maliyyə vəsaitlərinin axımı daha da sıxılılı olur və bu iqtisadi təhlükəsizliyə tösil edir. Beynəlxalq təcrübədə bu çox riskli məsələ hesab olunur və həm huma gəclü məbərəzə tədbirləri işlənilə bilər. Məsələn, «Rusiya Federasiyasının Milli Təhlükəsizlik Konsepsiyasında qeyd olunur ki, investisiyaların səviyyəsinin enməsi ölkənin iqtisadi təhlükəsizliyini zərba altında qoyur. «Investisiya və innovasiya aktivitətinin dövlət təzfüdindən dəstəklənməsinin gücləndirilməsi, müəssisə və təşkilatların kapital qoyuluşlarının maliyyələşdirilməsi üçün uzunmüddəli kreditlər almaq imkanının əsasıdırılmaması» məsələsi saxlanılır.

Qeyd etmək lazımdır ki, investisiya proseslərində maliyyə innovasiyası problemi korporasiya və təşkilatlar üçün olduqca aktualdır. Hər bir müəssisənin, təşkilatın gələcəyi, qazanacağı uğurlar investisiya ilə bağlı məsələlərin müvafiqiyyətli həllindən asılıdır.

Bəzən ki, investisiya layihələrinin onları reallaşdırılmasına başlandıqdan sonra dövrü, olaraq yenidən qiymətləndirilməsi və burada investisiya yatırılan obyektlərin qiymətləndirilməsi ilə bağlı analitik mərhələ vacibdir. Ona görə marketing tədqiqatlarından istifadə məqsədiyyətin hesab edilir.

10.3. Pul-kredit sferasında dövlət nəzarətinin təkmilləşdirilməsi istiqamətləri

Iqtisadiyyatın hər hansı sahəsinin problemlərindən, onların həlli məsələlərindən, yaxud bu sahədəki fəaliyyətdən, o-cüməldən dövlətin tənzimləmə siyasetindən bəhs edərək mövcud normativ hüquqi bazaya diqqət yetirilməsi zoruratoq çevrilmişdir.

Azərbaycanda mərkəzi bankın fəaliyyətinin qanunvericilik bazasına daxil olan normativ-hüquqi sonordorluları aşağıdakı kimi təsnifləşdirmək olar:

- Azərbaycan Respublikasının Qanunları;
- Azərbaycan Respublikası Prezidentinin Forman və Soroncamları;
- Nazirlər Kabinetinin Qorar və Soroncamları;
- AMB-nin normativ-hüquqi aktları;
- Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilə və sazişlər;

- digər hüquqi sonordorlular.

Birinci gruppə daxil olan və AMB-nin fəaliyyətinin tənzimlənməsinin əsas hüquqi bazası olan «Mərkəzi Bank haqqında» Azərbaycan Respublikasının Qanunu 10 dekabr 2004-cü ilə qəbul edilmişdir. Bu sonord

Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqi statusunu, onun möqsəd, funksiya və solahiyyotlarını, habelə idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə müasibətlərini tənzimləyir.

Qeyd etmək lazımdır ki, Mərkəzi Bankın osas möqsədi mənfaat olğadır. Lakin istənilən haldə bankın foaliyyətində zərər və mənfaat müşahidə edilə bilər. «Mərkəzi Bank haqqında» Qanunun 11-ci və 12-ci maddələri AMB-nin mənfaatının formalşamasının asaslarını və onun bələşdürülməsi prosedurunu müəyyənmişdir. Mərkəzi Bankın mənfaeti maliyyə hesablarının beynəlxalq standartlarına uyğun olaraq gölərləndən xərcərin çıxılması ilə hesablanır. Gölərlər AMB-nin həyatə keçirdiyi foaliyyətdən və Qanunvericiliyə zidd olmayan digər mənbələrdən formalşılır. Hesabın ilinin mənfaeti, ilk növbədə, AMB-nin kapital ehtiyatlarının formalşdırılmasına yönəldilir. Kapital ehtiyatları formalşdırıldıqdan sonra Mərkəzi Bankın reallaşdırılmış mənfaatının sorbost qalğı Dövlət büdcəsinə köçürülür.

Qanunvericiliyə uyğun olaraq Mərkəzi Bank Azərbaycan Respublikasının tərofdaşlığındakı beynəlxalq müvafiqlərə müvafiq olaraq onun solahiyyotlarını aid edilən məsəllər üzrə xarici dövlətlərin mərkəzi bankları ilə qarşılıqlı müasibətlərə, habelə beynəlxalq maliyyə-kredit təşkilatlarının Azərbaycan Respublikasını təmsil edir.

Qanunun 37-ci maddəsi ölkədə pul tədavülünün təşkili və bu istiqamətdə AMB-nin foaliyyətini tənzimləyir. Bu maddənin toloblorına uyğun olaraq Mərkəzi Bank Azərbaycan Respublikasında nağd pul tədavülünün təşkili üçün pul nişanlarına olan təlobatı müəyyənmişdir, pul nişanlarının istehsalımı təşkil edir və ya hazırlanmasını sifariş verir, onların daşınmasını və saxlanmasını təmin edir. Bundan başqa pul nişanlarının tədavülu buraxılışını, pul nişanlarının tədavüldən çıxarılması, dəyişdirilməsi, mahvi Kimi məsələlər də sözügedən qanunun 38,39,40 və 41-ci maddələrinin mündədləri ilə tənzimlənir.

Qanunvericiliyə görə AMB-nin kredit təşkilatları ilə müasibətlərinin osas prinçipləri aşağıdakılardan ibarətdir:

- bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və əmanətçilərinin maraqlarını qorumaq möqsədi ilə bank foaliyyəti üzərində lisenziyalasdırma, tənzimləmə və nezarət funksiyalarını qanunvericiliyə və əməkdaşlı bank nezarıti üzrə beynəlxalq təcrübəyə uyğun olaraq həyatə keçirir;

- qanunvericilikdə nozordu tutulmuş hallar istisna olmaqla, Mərkəzi Bank kredit təşkilatlarının cari foaliyyətinə qarışır;

- Mərkəzi Bank kredit təşkilatlarının əhdəlikləri üçün, kredit təşkilatları isə Mərkəzi Bankın əhdəlikləri üçün cavabdeh deyildir.

Mərkəzi Bank ölkədə bank foaliyyətinin həyatə keçirilməsi üçün kredit təşkilatlarına lisenziyaların verilməsindən və onların lağış edilməsindən müstəsna solahiyyotlarə malikdir. Onun bu foaliyyəti «Banklar haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu Qanunun 2-ci maddə-

sində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının oraszındı banklar və bank olmayınları kredit təşkilatları kredit foaliyyətin Mərkəzi Bankın verdiyi xüsusi razılıq (lisenziya) osasında həyatə keçirə bilər.

«Banklar haqqında» Qanun 16 yanvar 2004-cü ilədə qəbul edilmişdir və 94 maddədən ibarət olmaqla, banklar və bank olmayınları kredit təşkilatlarının foaliyyəti ilə bağlı osas hüquqi məsoluloları və prosedurları özündə əks etdirir.

Qanun ölkədə bank foaliyyətinə xüsusi toloblor formalaşdırılmışdır ki, bunların da tömən edilmişsinə nozarat bilavasitə Mərkəzi Banka mənsubudur. Qanunun 31-ci maddəsi toloh edir ki, banklar idarəetməni və cari foaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasının, Mülki Məcəllənin, digər normativ hüquqi aktların, Mərkəzi Bankın normativ-hüquqi aktlarının, öz nizammamələrinin tolobloruna, onlara verilmiş bank lisenziyasında və ya icazədə göstərilən bütün məhdudiyyətlərə müvafiq surətdə etibarlı və prudensial qaydada həyatə keçirməlidirlər. Banklar məcmi kapitalını və likvid ehtiyatlarını müəyyən olunmuş soviyyədə saxlamalı, öz əhdəliklərini yerinə yetirmək və zorlu yol vermək üçün aktivlərin qiymətdən düşməsinə qarşı zoruri tədbirlər görməlidirlər.

«Banklar haqqında» Qanunun VI fəsli banklara təsir tədbirlərini və sanksiyalarını müəyyənmişdir. Belə ki, bank tərofindən prudensial normativlərin və toloblorun pozulmasına, onun foaliyyətinin «Banklar haqqında» Qanunun və Mərkəzi Bankın normativ xarakterli aktlarının tolobları pozulmaqla həyatə keçirilməsinə, AMB-nin verdiyi lisenziya və icazəyə daxil edilmiş məhdudiyyətlərin pozulmasına vəl verdiyi müəyyən etdikdə Mərkəzi Bank belə tədbirlərdən istifadə edə bilər. Qanunla müəyyənmişdir ki, Mərkəzi Bankın icrası məcburi olan soroncamunda, məhkəmə qaydasında şikayot verilməsi həmin soroncamın icrasını dayandırır.

Tohilihər göstərir ki, müsər iqtisadi tendensiyalar, xüsusi ilə maliyyə böhranları şəraitiñdə bank sektorunun risklərindən qorunması, bu sektorun likvidliyinin artırılmasında inzibati tənzimlənmə vəsaitlərindən biri olmaqla, normativ-hüquqi bazannı tokmılləşdirilməsi dəha da aktuallaşmışdır. Prinsip etibarlılıq AMB-in son illəri ohadə edən bu tip foaliyyətin qonaqtoxşəs hesab etmək olar. Bu iqtisadi Mərkəzi Bankın beynəlxalq maliyyə-qurumları ilə, xarici ekspertlərlə omokdaşlığı da səmərəlidir və həmi də zoruridir.

Fikrimizcə, Azərbaycanda pul-kredit sferasında dövlətin nozarat funksiyasını optimallı şəkildə reallaşdırmaq, ədmən sistemlərinin sabitliyini təmin etmək, iqtisadiyyat kredit resurslarına olan təlobatının əməkdaşlı ödönçləşməsinə tənzimləmək möqsədi həyatə keçirilən qanunvericilik osaslarının yaradılması və mövcud normativ-hüquqi bazannı tokmılləşdirilməsi aşağıdakı prioritətləri özündə birləşdirənləridir:

- qanunvericiliyə bazasının tokmılləşdirilməsində və yeni normativ-hüquqi sonndlörün yaradılmasında mütoroqqi beynəlxalq təcrübənni töbükü, iqtisadi inkişaf xüsusiyyətləri Azərbaycanın analoq göstəricisi ilə uyğunluq təşkil edən ölkələrin, xüsusi ilə postsovət və postsosialist ölkələrinin təcrübələrinin öyrəniləsi;

- Azərbaycanın iri höcmli karbohidrogen ehtiyatları ixracatçısı olmasının, bu sahədən böyük höcmə vəlyuta ehtiyatlarının daxil olmasının nəzərə alınması, vəlyuta nozarətinin qanunvericilik bazasının bu xüsusiyyətlər əsasında formalasdırılması;

- çoxsaylı qanunlar, Mərkəzi Bankın normativ-hüquqi aktları əsasında istifadənin sadələşdirilməsi məqsədilə bank fəaliyyəti və bank nozarəti üzrə vahid macəllərin hazırlanması və tövbiqi imkanlarının nəzərdən keçirilməsi;

- milli iqtisadiyyatda konyuktur dayışıklılıqlar, xüsusi ilə də qeyri-neft sektorundan inkişafını stimullaşdıracaq pul-kredit siyasetini formalasdırıb iləcək qanunvericilik bazasının yaradılması;

- ölkənin bank sektorunda xarici investisiyanın iştirakının optimallı həddindən müəyyən edən və yerli bankların xarici bazarlara çıxışı imkanlarını genişləndirəcək normativ-hüquqi bazanın formalasdırılması və s.

Mərkəzi Bankın tələblərinin əsasən, hesablardan vəsaitin silinməsi barədə bütün normal ödənişlərin və qisamüddətli əhdəliklərin həyataya keçirilməsi üçün, nağd vəsaitin və qisamüddətli aktivlərin əldə olunması üçün bank rəhbərliyi planlaşdırılmışdır. Cənubi bankın likvidlik vəziyyətinə somorələr nozarət edə bilənməsi və fövgələdə hallar üçün lazımi planlar hazırlanması çox vaxt likvidlik böhranına, hətta ədəmi qabiliyyətinin itirilməsinə səbəb olur. Bank likvidliyinin idarə olunmasına nəzər almamalı olan əsas amil böyük mənfaət əldə etmək məqsədilə vəsaiti daha uzun müddətlərə yerləşdirən zaman qisamüddətli likvid vəsaitə olan tələbatın tarazlığına nail olmaqdır. Buna görə də likvidlik məsələləri mənfaət mühəlizələri ilə tarazlaşdırılmalı, bankın likvidliyi üçün vəsaitə olan tələbat mənfaət mühəlizələrindən asılı olmamadır.

Təcrübədə zöhrəli likvidlik soviyyəsinin töməni üçün bankın balansının həm aktiv, həm də passiv maddələrindən istifadə edilir. Belə ki, nağd vəsaitlərin, tez satılan qiyməti kağızlarında, Mərkəzi Bankda və kommersiya banklarının müxtəlif hesablarında banka məxsus depozitlərin və digər vəsaitlərin əldə edilmişsi likvidlik tələbatlarının ödənilməsi istiqamətlərindən birinci təşkil edir ki, bu amaliyyatlar da balansın aktiv hissəsinə aiddir. Digər tərofəndən, bank likvidliyinin töməni üçün kommersiya banklarından vəsaitlər cəlb edir (depozitlər və kreditlər şəklində). Mərkəzi Bankdan kreditlər alır, hüquqi və fiziki şəxslərdən depozitlər qəbul edir ki, bunlar isə passiv maddəyə aiddir. Buna görə də mərkəzi banklar likvidliyin somorəli idarə olunması strategiyasının formalasdırılması zamanı banklardan aktivlərə yanaşı, passivlərinə də fəal şəkildə tonzimlənməsinə tələb edir.

Müasir iqtisadi tendensiyalar, ümumilikdə müasir iqtisadiyyat təlob edir ki, pul-kredit siyaseti cəvik olmalıdır, dolğun informasiyalara və tədqiqatlara əsaslanmalıdır, ölkənin iqtisadi inkişaf xüsusiyyətlərinə və iqtisadi modelinə uyğunlaşdırılmalıdır, milli iqtisadiyyatın inkişafının əsaslarından birinə çevriləməlidir. Bunun üçün onun daim təkmilləşdirilməsi qarşıda duran on mühüm vəzifələrdən biri kimi çıxış edir.

Azərbaycanda pul-kredit siyasetinə təsir olan və iqtisadiyyatla bağlı bir sıra özəl xüsusiyyətlər mövcuddur ki, bunlara əsasən aşağıdakılardır:

- bazar iqtisadiyyatına keçid prosesinin holo də davam etməsi, iqtisadiyyatın bir səra shəhərində, o cümlədən pul-kredit sferasında da bazar münasibətlərinin holo də tam bərərət olmaması;

- bank və digər kredit təşkilatlarının uzummüddətli təcrübəyə malik olmamaları, onların böyük əksoriyyətinin son 10 ilə yaranması və bəy-nolxalq mütorəqqi təcrübənin holo də tam monimsomomaları;

- ölkədə qiyməti kağızları bazarın zoif inkişaf etməsi, bankların bu sektoradakı investisiyalarının ohomiyətsiz hesab ediləcək səviyyəyə az olması, qiyməti kağızları bazarindakı fəaliyyətin əsasən dövlət qiyməti kağızlarına, mərkəzi bankın repo və oks-repo omofilyiyatlarına bağlanması;

- əhalinin əmanotları banklara yönəltməsinin bank sektoruna inanım yeterli olmaması və mentalitetlə bağlı olan bir səra sobobalar üzündə lazımi soviyyət olmaması, nağdsız pul dövriyyəsinin kütləviyələşdirilməsində problemlərin mövcudluğunu;

- Azərbaycanın iri karbohidrogen ehtiyatları ixracatçı olması və bu sahədən böyük höcmə vəlyuta ehtiyatlarının daxil olması, ölkənin vəlyuta ehtiyatının sürətli artması, iqtisadiyyatda dövlət xərcformının sürətli çoxalması və s.

Bu amillorın ölkənin pul-kredit siyasetinə təsir imkanlarını ayrınlıqda aşağıdakı kimi izah edə bilirik:

Məlumdur ki, Azərbaycan müstəqillik əldə edən qədər ölkədə bütün banklar dövlət mülkiyyətindən ibarət, bank fəaliyyəti dövlət tərəfindən planlı şəkildə həyata keçirilir. Yalnız yeni iqtisadi münasibətlər, bazar iqtisadiyyatna keçid ölkədə özəl bank fəaliyyətinin zorunlu etmişdir. Lakin toosuf hissə ilə qeyd etmək lazımdır ki, müstəqilliyin ilk illərində respublikada xüsusi mülkiyyəti osasınaraq qurulmuş bank fəaliyyəti bir səra postsovət respublikalarında olduğu kimi fiaskoyu uğramışdır. Məlitiyyə piramidalının meydana gəlməsi, əhali əmanotlarının monimsomılması, bank adı altında əsildən bankçılıq tədiyyəti olmayan fəaliyyətənən gercəkəşdirilməsi bir tərofəndən qanunvericilikdəki boşluqlardan, bank fəaliyyətinə prudensial nozarət lazımi soviyyət olmamışından doğardusa, digər tərofəndən buna kökündən həqiqi bazar münasibətlərinin olmaması dururdu. Əsildən banklar əhəmidən və iqtisadi subjektlərdən cəlb etdiyi əmanotları kredit şəklində, investisiya şəkildə iqtisadiyyata yönəltməlidir ki, bu sahədən əldə edilən mənfaətin bir hissəsinə faiq kimi ödəsin. Belə bir fəaliyyətin simonəli olması üçünə real bazar münasibətlərinə osasınan iqtisadiyyatın mövcudluğunu əsas təsdir. Tələflilər göstərir ki, ölkədə bank sektorunun inkişafının startı əsasən 1990-ci illərin ikinci yarısından bazar iqtisadiyyatına keçidin sürətləndiyi, islahatların aparıldığı bir dövrlərə təsadüf edir. Son 4-5 ilə iqtisadiyyatın müxtəlif

saholorindo bazar iqtisadiyyatı elementlerinin sürütlü inkişafı bank sistemine daha ciddi töhfə vermişdir.

Bank sektorun özündə də bazar iqtisadiyyatına keçidən bağlı islahatların yekunlaşmaması problemlərdən biri olaraq qalır. 2009-cu ilə qədər bank sektorunun osas iqtisadi göstəricilərində iki dövlət bankının payı bütün özlər bankların payından çox olmuşdur. Bunlardan biri – «Kapital Bank» dövlətsizləşdirilsə de ölkənin on iri bankı olan «Beynolxalq Bank» dövlət bankı olaraq qalır.

Bazar iqtisadiyyatının mühüm elementlərindən biri də rəqəbatı müxtəlidir. Rəqəbat mühütinin lazımi soviyyədə olması tək iqtisadiyyatın müxtəlisə saholorının inkişaf üçün deyil, həm də bu sahelorla sıx bağlı olan bank sektor üçün də önməlidir. Mərkəzi bank qiymətlərin sabitləşdirilməsinə yönəldilmiş konkret tədbirdənəzərən almalıdır. Bu qiymətin hansı osaslarla, hansı mühütdə formalasdığını ola bilər ki, Mərkəzi Bank inkişaf etmiş ölkələrin təcrübələrindən çıxış edərək bazar münasibətlərinə hesablanmış pul-kredit siyasəti yürüdür. Lakin bu həmin ölkələrdəki qədər effektli ola bilməz. Hesab edirik ki, pul-kredit siyasətinin noticəsi iqtisadiyyatın komyukturundan, bazar elementlərinin inkişaf soviyyəsindən ohəmiyyəti şəkildə asılıdır. Buna görə də pul-kredit siyasətində bə faktorun nəzərə alınması olduqca zoruridir. Müasir dövrədə bank sektorunun inkişafı, pul-kredit siyasətinin ümumi vəziyyəti qiymətli kağızlar bazarı ilə sıx bağlıdır. Ancaq müşahidələr göstərir ki, Azərbaycanda qiymətli kağızlar bazarmın inkişaf tempi iqtisadi inkişaf tempini ilə adekvat deyil. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə bankların və digər kredit təşkilatlarının mənəfətərinin böyük bir hissəsi bu sektorla, qiymətli kağızların idarə edilməsində, alqu-satışında formalaşır. Amma Azərbaycanın banklarının qiymətli kağızlar bazarda investisiya fəaliyyəti hədsiz dərəcədə azdır. Son illər ölkədə, xüsusiylə paytaxtda daşınmaz əmlakın sürəti bahalşası müşahidə edilmişdir. Ekspertlər bunu da qiymətli kağızlar bazarmın zoifliyi ilə izah ediblər. Belə ki, əgər qiymətli kağızlar bazarı inkişaf etmiş olsayıdı, sahrlarla gərə dividendlər ödənilsəydi və insanlar sahmləri almaqla iri müəssisələrə payçı ola bilsəydi və bu xarici ölkələrdə olduğu kimi ev, mənzil kimi daşınmaz əmlakın alımmasından daha faydalı olsayıdı, həmin pullar investisiya şəklində iqtisadiyyata yönəlmış olardı. Bu da öz növbəsində iqtisadiyyatın inkişafına və möntəzi olaraq bank xidmətlərinə talebin artmasına gotirib çıxardı. Inkişaf etmiş ölkələrdə bank kreditləri üzrə faiz dərəcoloruları əsasən qiymətli kağızlar bazarı ilə, qiymətli kağızların golrları, dividendlərin soviyyəsilə əlaqəli olaraq formalşır. Azərbaycanda isə bank faizi əsasən Mərkəzi Bankın ucət dərəcosu və cəlb edilmiş beynalxalq kreditlərin faiz dərəcosu əsasında müəyyənləşir. Belə ola halda, Azərbaycanda Mərkəzi Bankın bank faizlərinə təsir imkanları daha genişdir. Buna görə də qeyri-neft sektorlarının inkişafı zəminində pul-kredit siyasətindən daha somoralı istifadə etmək olar. Nəzərə almaq lazımdır ki, bir çox ölkələrin müqayisədə Azərbaycanda kommersiya kreditlərinin faiz

dorocoloruları xeyli yüksəkdir ki, bu iqtisadi inkişafla monfi təsirlərənən biri kimi çıxış edir.

1990-cu illərin ovvəlində Azərbaycanın bank sektorunda baş vermiş ciddi böhran, əhalinin omanotlarının ilk yaranmış omanot banklarında batması banklara inamı osası şəkildə sarsılmışdır. Hələ də əhalinin banklara qarşı inamı lazımı soviyyədən borpa olunmamışdır ki, bu da özünü omanotların soviyyəsindən göstərir. Digər tərəfdən mentalitetdən irali gələn bir xüsusiyyətdən ki, Azərbaycan əhalisinin böyük hissəsi pullarını sandıqlarda saxlamağı dəha çox təstüklük verirlər, nəinki banklarda. Belə bir şəraitdə əhalinin banklara inamının artırılması, omanotların banklara cəlb edilərək onların vəsaitləsə investisiya kimi iqtisadiyyata yönəldilməsi də Mərkəzi Bankın fəaliyyətində prioritətlərdən birini toskil etməlidir. Əvvəlki paraqrafalarda qeyd etdiyimiz kimi omanotların sigortalanmasının qanunvericilik bazası formalşdırılmış və Əmanotların Sigortalanması Fondu fəaliyyəti başlamışdır. Prinsipce bu qeyd edilən istiqamətə atılmış fundamental bir addım kimi qiymətləndirilmək olar. Hesab edirik ki, bununla yanaş, bu sahədə innovasiyalı metod və yanaşmalardan da istifadəyə ehtiyac var.

Artıq Azərbaycan iri, höcmi nəfi ixracatçıdır, yaxın illərdə ixrac edilən tobi qazın da höcmi koskin şəkildə artacaq. Bu karbohidrogen ehtiyatları respublikamız külli miqdarda vəlyuta ehtiyatları götürür. Bu vəlyuta ehtiyatlarının ohəmiyyəti bir hissəsi dövlət xorelori şəkildən birbəşə iqtisadiyyata daxil olur. Belə bir şəraitdə hom pul toskili, həm də vəlyuta toskili adı haldakindən dəha sürətlə artır. Tokco Azərbaycan Dövlət Neft Fondu (ARDNF) vəsaitlərinin ümumi statistikasına diqqət yetirməyimiz yeterli tosovvrı yaradır: 2009-cu il oktyabrın 1-nü olan məlumatın görə, ARDNF-nin aktivləri 10,7 milyard manat (13,3 milyard dollar) toskil etmişdir. Buna qədərərək ümumilikdə Neft Fondu daxil olən vəsaitlərdən 11 milyard manata yaxın xorelənməsidir. Bu o deməkdir ki, bu vəsaitlər son bir neçə ilde birbəşə iqtisadiyyata daxil edilmişdir. Belə bir şəraitdə Mərkəzi Bankın pul-kredit siyasəti, vəlyuta tonzunu qarşısında xüsusi təloblar formalşır. Fikrimizcə, AMB Azərbaycanın keçid iqtisadiyyatı ölkəsi olmasına nəzərə alaraq keçmiş sovet respublikalarının təcrübələrinin öyrənməli, neft ixracatçısı olmasına isə nəzərə alaraq OPEC üzvü olan ölkələrin təcrübəsinin tədqiq etməlidir. Noticədə, bu iki təcrübənin sintezindən formalşan pul-kredit siyasətinin töbəti somorolı ola bilər.

10.4. İnvəstisiya, innovasiya fəaliyətinin artırmasına pul-kredit siyasətinin təsiri

Qeyd etmək lazımdır ki, iqtisadi islahatlar dövründə iqtisadiyyutda aparılan struktur dəyişiklikləri qarşında duran prioritet vəzifələr deyildir. Məhz somoralı fəaliyyət göstərən iqtisadi sistem istehsalatda kəlinənləşmə texnologiyasının fastlışlı olaraq yenisi ilə nəzər edilənəsi və istehsalın müasir dövrün tələbləri soviyyəsində idarə vələməsini tələb edir. Iqtisadiyyutda

innovasiya sferası struktur dayışıklıklarının asas nüvəsi, özəyi hesab olunur və onun inkişaf səviyyəsi məlli iqtisadi sisteminə aparılan sürəti və keyfiyyətli dayışıklıkların müəyyənədici amili kimi çıxış edir.

Istehsalda texnologiyanın yeniləşməsi prosesin integrasiya xarakterli proses olub, insan, maddi və intellektual resursların cəlb edilməsi və onların birgə tətbiqini tələb edir. Məhz iqtisadi integrasiyanın ən yüksək inkişaf səviyyəsi innovasiya proseslərində nail olmaq olur. Bu prosesin səmərəliliyi bu resursların uğurlu kombinasiyasının formallaşmasına kömək edən şəraitdən asılıdır.

Hüquqi və təşkilati baxımdan innovasiya sferası ayrılmamışdır; elmi-fəaliyyət əz normativ aktları çərçivəsində gedir. Patent hüququ yənib intellektual mülkiyyəti, innovasiya ideyalarını tənzimləyir, müqavilə hüququ-innovasiya məsələştiyi formalarını, təsərrüfat hüququ – innovasiya layihələrinin reallaşması proseslərini tənzimləyir. Innovasiya sferasında proseslərin fəallığında informasiya mühitinin, məkanının da rolunu qızılal痛苦ləndirmək vacibdir. Bu sferada informasiya prosesləri innovasiya ideyalarının daşıyıcıları, investorlar və innovasiya proseslərinin təşkilatçıları arasında xüsusi olaraq qarşılıq təsir proseslərini təmin edir. Burada innovasiya proseslərinin iştirakçıları arasında innovasiya fəaliyyətinin stimullaşdırın, bu fəaliyyətə marağı formalasdır, təmin edən psixoloji mühitin də rolu avaz edilmişdir.

Qanunvericili bazarın inkişafı şəraitində bu amillərin nəzərə alınması mümkün deyildir. Innovasiya fəaliyyətində stimul və marağın dərk edilməsi innovasiya proseslərinə maksimal sayıda adamların cəlb olumması səviyyəsinə əxvalcədən müəyyənləşdirir. Məsələn, Avropana bütün maraqlananları innovasiya proseslərinə cəlb olunması fəallığının artırılması innovasiya strategiyasının işlənilə hazırlamasında strateji məqsədlər kimi qarşıya qoymuşdur.

Qeyd etmək lazımdır ki, innovasiya layihələrinə investisiya vəsaitlərinin cəlb olunmasında əsas maneə yaradın sabəblərdən biri aparılan tədqiqatlar, sona çatmış layihələr innovasiya ideyalarından kommersiya məqsədləri ilə istifadə barəsində toplanmış informasiyanın, məlumatların, eləcə də bu informasiyanın yayılması təmin edən vahid. Ümumiyyətli Informasiya Sisteminin olmamasıdır. Dönyada STN adlanan bir sistem yaradılmışdır ki, bu da ABŞ. Yaponiya və Almaniya kimi üç nəhəng elmi-texniki informasiya mərkəzlərini əz ətrafında birləşdirir. Bu sistem «online» rejimində bütün istifadəçilər üçün anlaşıqlıdır, əlçatandır, lakin onun tətbiqi imkanları maliyyə baxımdan məhduddur.

Bazar iqtisadiyyatı şəraitində hər bir şirkət, firma, bank ölkədəki innovasiya imkanları barəsində informasiya almaq imkanını təmin edəcək şəxsi informasiya sistemini, şəbəkəsinə yaradır. Lakin bununla yanaşı, belə subyektlər dövlət orqanları ilə birgə ölkədə vahid, ümumi informasiya sisteminin yaradılmasına çalışmalıdırular. Dönyada belə sistemlərin yaradılması

dövlət tərəfindən maliyyələşdirilir. Zaman keçdiğə belə sistem əzəmət doğrudur, əz xərclərinə ödənilməklə yanaşı, gəlirlər də işləyirlər.

Investisiya ilə bağlı qararların qəbul edilməsində dinamik inkişaf edən müasir dönyada bay verən realtları adekvat olaraq əks etdirən informasiya toplusundan istifadə etmək əzərində meydana çıxır. Lakin bir xırda hallarda dönya informasiya şəbəkəsinə qoşulmaq, onun imkanlarından bəhərlənmək bu sistemdəki xidmətlərin qiymətləri ilə bağlı məhdudlaşdırıb, səbəbindən çətinləşir. Güclü konsalting şirkətlərində keyfiyyətli, yüksək səviyyəli investisiya layihələrinin işlənilə hazırlanması onlarmış bu layihələr də nəzərdə tutulan həcmində işləri dəqiq proqnozlaşdırırmaya imkan verir. Dünya Təsərrüfatı Sistemi haqqında məlumatlar bazasından geniş istifadə imkanlarının olması ilə başa düşür. Məhz bu məlumatlar investisiya layihələrinin səmərəliliyini müəyyən edən rəqabətqabiliyyətliliyi qiymətləndirməyə imkan verir. Belə şirkətlər şəxsi informasiya resursları ilə yanaşı, kommersiya banklarının məlumatlarından da istifadə edə bilirlər və bu onlarmış xeyri olardı.

Yuxarıda dedikləriniz yüksək texnologiyalı innovasiya layihələri ilə bağlı investisiya qararlarının qəbul edilməsini aiddir. Ayndır ki, innovasiya fəaliyyətinin eyni zamanda, fəallığın innovasiya prosesinin iştirakçıları olan donorlar və respresentorlar arasında informasiya mühəndiləşməsi təmin edən geniş şəhər informasiya bazası, kütlösi olmadan münükən deyildir. Belə həcmində informasiya kütləsi bu fəallığın xəsus işlək idir. Bu faktın dərk olunması, əhəmiyyəti müxtəlif elm sahələrində çərişən alımlar və investisiya bazarlarında elmi-tədqiqat işlərinin reallaşmasına kömək edən vəçənə firmaların arasında informasiya mühəndiləşməsi fəallaydırırmışa səbəbi təmən texnoparklарın və texnopolislərin yaradılmasınaqəmən vacibliyint bir dəha təsdiqləyir.

Innovasiya proseslərinin müasir konsepsiyası onun iştirakçılarının şəhər dairəsini xeyli genişləndirmişdir. Eləcə də innovasiya ideyalarının axtarışından tətbiq innovasiya layihələrinin reallaşmasınaqəmək bütün mərhələlərdən bu sahədə yetmişinci nüccərlerin rolu artıruşdır. Innovasiya sferasının iştirakçılarının maraq dərişi, onların qarşısında duran vəçəfərin mövqayı genişlənmişdir. investisiya qoymulan obyektiin seçilməsi, xərbəst vəsaitlərin axtarışı, optimall investisiya məsələştiyi formasiyonun seçilməsi, investisiya tərəf müqabililərinin seçilməsi, innovasiya layihələrinin rentabelliliyin artırılması yollarının müəyyən edilməsi, dəha rəqabətqabiliyyətli layihələrin həyata keçirilməsi proseslərin idarəe edilməsi olduqca vacibdir.

Müsər iqtisadi sisteme keçidən əlaqədar olaraq investisiya-innovasiya layihələrinin hazırlanmasında biznes planının şəhəriyəti olduqca mühümdür. Bir çox müəssisələr əzəmət hərəkət planlarını hazırlanırmışdır. Təcəibili mütəxəssislərdən, o cümlədən xərisi konsalting firmalarından onlarmış təcərübə basındən da geniş istifadə edirlər. Lakin bu firmalar investisiya vəsaitinin tapılması, layihədə nəzərdə tutulan məhsulların dünya bazarına çıxarılmama-

sına, investisiya layihələrinin rəqabətqabiliyyətlisinin qiymətləndirilməsinə, cavabdehlik dayanımlar.

İnvestisiya layihələrinin reallaşması ilə bağlı vəsaitlərin tapılmasında mənecərlərin yüksək pəşəkarlığı mühüm rol oynayır. Bu gün respublikamız üçün haqqında danışlan problem olduqca ənənəvi rol oynayır. Çünkü innovasiya layihələrinin uğurla reallaşması bu sahədə mənecərlərin hazırlıq sərvətiyindən asildir.

Qeyd etmək lazımdır ki, ölkənin investisiya-innovasiya potensialının artırılmasında bank sisteminin rəlünün yüksəldilməsi olduqca vacibdir. Bu istiqamətdə bank sisteminin fəaliyətin təmin olunması ilə bağlı imkanların aşkarlaşılması, ölkədə əlverişli siyasi və iqtisadi şəraitin yaradılması mühüm rol oynayır, eləcə də bankların özürlərinin də xüsusiyyətləri az şəhərliyət kəsb etmər. Bu mənada aşağıdakı cəhətlərə diqqət yönəltmək məqsədindən asildir.

- bankın şəxsi kapitalının nisbətən məhdud həcmində olması;
- aktivlərdəki şəxsi kapitalın xüsusi çöküşinin az olması;
- əzəmətdəli kapital qoyuluşları imkanlarını məhdudlaşdırın qisalmağı təşkil etməsi;
- passivlərdən depozitlərin payının aşağı olması;
- müəssisə və təşkilatların passivlərindəki qalığın payının hesablar üzrə yüksək olması;
- aktivlərin və passivlərin strukturunun üst-üstə dəyişməsi, uyğunluğunu;
- bank aktivlərinin lükvidliyi probleminin olması, kəskinləşməsi və s.

Deməli, innovasiya-investisiya layihələrindən yaxından istirak edən bankların kapital bazası beynəlxalq, dönya standartlarına cavab vermelidir. Çünkü yalnız iri banklar istehsalda investisiya yarınmaq istəgəmədən vəsaitlərinin əksər hissəsinin onların təsərrüfat dövriyyəsində çıxarılmamasına tabe tutur bilər.

Uzunmüddətli kreditlərin artmasına passivlərin struktur xüsusiyyətləri müyyəyan dərəcədə mane olur, banklarda şəxsi vəsaitlər azlıq təşkil edir, cəlb olunan vəsaitlərə qisamüddətlidir. Faiz dərəcələri ilə verilən borcların riski arasında ziddiyətlər vəziyyəti bir qədər də kəskinləşdirə bilər. Dünya təcrübəsində uzunmüddətli kreditlər daha etibarlı hesab olunur və onlara görə faiz dərəcələri aşağıdır. Lakin bu gün respublikamızda uzunmüddətli kreditlər daha riskli hesab olunur və onlara verilən faiz dərəcələri müəssisələrin maliiyyət imkanlarının möhdudluğunu baxımından çox aşağıdır.

Qeyri-sabit iqtisadi-siyasi şəraitdə banklar tərəfindən höyətə keçirilən investisiya siyaseti aşağıdakı xüsusiyyətlərlə müşahidə olunur:

- siyasi risklərin yüksək səviyyədə olması;
- dövlət qiyoməti kağızlarına kapital qoyuluşlarının gəlirlik səviyyəsinin yüksək olması;

- korporativ qiyoməti kağızlar bazarının əsif inkişaf etməsi və ya inkişaf etməməsi;

- fond bazarının inkişaf etməməsi səhəbindən kreditin, banklarda investisiya aktivlərinin ciddi çatışmazlığı şəraitində investisiya layihələrinin kommersiya bankları tərəfindən bir kömək, yardım formasına çevrilməsi;

- investisiya fəaliyətində risk probleminin ciddi şəhərliyət kəsb etməsi, investisiya kreditinin müqabiliyyət qaydalarına qarşı lükvidlik tələbini irəli sürən investisiya layihələrini kreditləşdirən banklar üçün kredit riskinin minimumuna endirilməsi üçün olverişli, rahat yollarдан biridir. Lakin respublikamızın höyət inkişaf mərhələsi üçün belə imkana malik müəssisələrinin sayı çox azdır;

- borc alanın etibarlı olması. Müəssisələr üçün bu imkan böhrəndən çıxış yollarından olsa da, maliyyə vəziyyətinin acınacaqlı olması onlara kredit verilməsi imkanlarını möhdudlaşdırır.

İstehsalın investisiyaladırılmasına maliyyə vəsaitlərinin cəlb olunması perspektivlərini araşdırın iqtisadçıların fikrini, keçid iqtisadiyyati şəraitində maliyyə-sənaye qruplarının yaradılması həm makroiqtisadi sabitləşmə prosesində və iqtisadi artım üçün potensialın formalasmasına, həm də bank sisteminin özünün dayanıqlığının yüksəldilməsinə məsbət təsir göstərir.

Əksər şirkətlər açıq bazarдан istifadə etməklə vəsait toplayırlar.

Qiyoməti kağızların açıq (kütləvi) yerləşdirilməsi, təklif olunması - bazarda özümə təsdiqlənilmiş, uğurlu fəaliyyət göstərən, kapitalı iri şirkətlər üçün xarakterik cəlb olunma üsuludur. Adətəm, kütləvi şəkildə yerləşdirilmə, korporasiyaların gücünən artırılması, məhsul və xidmətlərin çeşidinin genişləndirilməsi, dövriyyəxinin artırılması, məsləhiyyətlərin və grafiq miqyasının genişləndirilməsi və s. məqsədilə höyətə keçirilir. Korporasiyannın qiyoməti kağızları kütləvi yerləşdirilməsi olduqca müraciət və bəhət prosesində, bu prosesi höyətə keçirməzdən əvvəl, korporasiya prosesin məqsədlərini, dəyərini və nəticəsini əvvəlcədən görə bilinənlər.

Inkişaf etmiş ölkələrdə bu sahədə dəqiq fəaliyyət algoritmi mövcuddur və burada mühüm cəhət - kredit təminatıdır. Müştərilərə borc verilməsi ilə bağlı aparılan danışmalar zamanı müzakirə olunan əsas məsələ təminatın höməti və keyfiyyətidir. Bu, borcun verilməsi zamanı bank sahibinin qərar qəbulu prosesində həllədiyi cəhətidir.

Borc vəsaitlərinin qorunma obyekti kimi aşağıdakılardır: olı bilər: girov; kredit riskinin sırtalanması; zəminlik; təminat. Borc alan borc müqaviləsinin möhkəmətlənməsi üçün müxtəlif formalardan istifadə edir. Kreditlərin ən geniş yayılmış qorunma növü torpaq, bina, borcunun digər növ daşınmaz əmlakı, əmtəə-məterial ehtiyatları, qiyoməti kağızlar və s. olı bilər. Bunu cədvəldən də görə bilirik.

İnvestisiya kreditlerinin asas təminat əlamətləri

Əsas qoruma (təminat) əlamətləri	Əlamətlərin qiymətləndirilməsi
1. Təminat ölçüsü	Bu ölçü boyutu olduğca, qararın müsbət həlli ehtimalı artır.
2. Təminatın likvidliyi	<ul style="list-style-type: none"> - Mülkiyyətin spesifikasiyininq qeymləndirilməsi. - Mülkiyyətin ləğv edilmə muddətinin qeymləndirilməsi. - Likvidlərin təsifatı.
3.Təminatın mövcud- olma muddəti	<ul style="list-style-type: none"> - mülkiyyətin, əmlakın mövcudluğunu muddətinin muddətdən oxulmalar. - mövcudluğunu muddətdən görə likvidlərin təsifatı.
4. Təminatın hüquqi cəhətdən əsaslandırılması.	<ul style="list-style-type: none"> - hüquqların reallaşmasının sadəliyi və etibarlılığı. - təminatın təşkil edilməsi - biznes-planın hazırlanması (olması)

Ilkin inkişaf mərhələsində olan şirkətlər üçün vençur kapitalı daha olverişlidir. Bu növ kapital - yeni biznes fəaliyyətinin sahmları və yaxud qiymətli kagızlarla maliyyələşdirilməsidir. Bu, yeni biznesə qoyulmuş pullar olub, bəzən hərc öhdəlikləri, çox vaxt da adı sahmlar formasında olur. Borc öhdəlikləri, onların buraxılışı qeydiyyata alılmayanadək satıla bilməz, bir neçə il onlar likvidli olmurlar.

Investorlar ümidi edirlər ki, firma bir neçə ildən sonra tam formalasraq, inkişaf edəcək və artıq açıq bazarda öz şəxsi sahmlərini satacaqdır. Öz növbəsində, vençur kapital sahibləri sahmları onlarn gəlirlərindən bir neçə dəfə artıq qiymətə satacaqlarına ümidi bəşayırlar. Bu, bir variantdır. Təəssüf ki, digər variant da vardır. Yeni firmannın formalasması ilə bağlı yüksək risklər mövcuddur, buna görə investorların qoyduqları vəsaitləri itirmə ehtimalı böyükür. Beləliklə, investor bütün pullarını itirə bilər, lakin belə bir ehtimal var ki, onların dəyəri 10, hətta 50 dəfə arta bilər. Vençur kapitalın sahibinin bütün investisiyalar üzrə galiri uğurlu kapital qoyuluşuna qarşı olduqca həssasdır, yəni bu fəaliyyətin müvaffiqiyatından asılıdır.

Kapital axımı öz məzmununa görə dünya iqtisadiyyatında unikal hadisədir. Bir çox xarici mütəxəssislər bu problemdə müxtəlif cür yanışları. Ən geniş yayılmış yanışma isə belədir ki, kapital axımı kifayət qədər böyük həcmə, qismən müddətli bərc kapitalının sürətlə bir ölkədən digərinə yerdəyişməsidir. Ölkələrin fond bazarları və Dünya Fond Bazarı arasında qarşılıqlı asılığın artması kapitalın axım riskini artırır, məqyasını genişləndirir və ölkənin maliyyə vəziyyətinə güclü təsir göstərir. Buna görə da BVF, Dünya Bankı və digər maliyyə təşkilatları bu problemi tədqiqinə böyük maraq göstərlər. Kapitalın sürətlə yerdəyişməsi kapital axımının əsas əlaməti kimi xarici investorların sahliyyətindən olan maliyyə aktivlərinin (sahmlərin, istiqrazların) kütləvi şəkildə onlara satılması, həmçinin yerli banklardakı hesablardan vəsaitlərin kütləvi şəkildə götürürlərək daha güclü valyutaya mübadiləsi mühüm rol oynayır.

Bazar iqtisadiyyati inkişafi yolu seçmiş ölkələr, o cümlədən MDB ölkələri üçün kapital axımının spesifik cəhəti, özənməxsusluğu həmin ölkələrdə iqtisadi-siyasi sistemin sürətlə transformasiya olunması, bunun daha çox global xarakter daşımı və əməmiyyətin hayatı tərzi ilə mütəyyən edilir. Bu ölkələrdə mövcud sosial-iqtisadi, eləcə də siyasi şərait, dövlət idarəetməsinin, tənzimlənməsinin səviyyəsi, kapital axımının qeyri-legal xarakter daşımı və kapitalın xarici ölkələrə yerdəyişməsi formallarının müxtəlifliyi spesifikasiyasını mütəyyən edir. Burada iqtisadi fəaliyyətlə məşgul olan investorlar həmin ölkələrin milli valyutalarına «naməklər» zəl olması səbəbindən öz vəsaitlərin xarici valyutamın alınmasına yönəldirlər. Bu hadisəni həmin ölkələrə məxsus spesifik bir hal kimi kapitalın ölkənin «milli valyutasından dollara doğru axımı» kimi, yaxud da kapitalın daxili axımı adlandırmış da olar. Digər bir spesifik cəhət bu axının həmin ölkələrdə dənərlə olmamasıdır. Belə ki, ölkədə olverişli investisiya mühitü, sağlam siyasi-iqtisadi şərait yaradılmışdırda, bu istiqamətdə real müsbət təsisiyiklər edilmişdir, mülkiyyət hüququnun qorunması mexanizmləri təsniləşdirilmişdir, ölkədən çıxarılan kapital məqrasiya olunmuş kapital xarakterinə malik olur.

Bu mənada, deyilənləri nəzərə alaraq, «kapital axımı» belə tarif vermək olar. Kapital axımı ölkənin maliyyə-investisiya resurslarının azalmasına, tükənməsinə səbəb olan, iqtisadi və maliyyə aktivlərinin geniş miqyasda legal və qeyri-legal formalarda davamlı axındır.

Kapital axımından fərqli olaraq kapital ixracı rezidentlərin şəxsi və dövlət kapitalının rəsmi və qanuni qeydiyyatdan keçmiş müştəqim və portfel investisiyalarla aparılan əməliyyatlar şəklinde məqsədöñüslü ixracı kimi başa düşür. Bundan başqa, ixrac olunan kapitalın strukturuna daşınmaz əmlak əldə etmək, dövlət kreditlərinin verilməsi, qeyri-rezidentlərə maliyyə kreditlərinin lisenziyalasdırılması, təsdiyolların (öldümlərin) vaxtının uzadılması üçün təciarət kreditlərinin lisenziyalasdırılması, rezidentlərin xarici valyutalarının toplanması, açılmış hesablardakı qəliqların dəyişdirilməsi şəklinde investisiya yatırımları daşıldır. Kapital ixracının başheca əlamətlərindən biri omdan ibarətdir ki, maliyyə resurslarının ixracı üzrə əməliyyatlar onların maliyyə aktivlərinin artmasına səbəb olur. Kapital axımı natiçəsində isə əksinə, bu vəsaitlərin yönəldiyi ölkələrin maliyyə potensialı artır. Kapital axımının səhərləri və motivləri müxtəlif ola bilər və keçid iqtisadiyyatının bazis əsası, xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin valyuta-maliyyə alətlərinin spesifikasiyası, bazar subyektlərinin, investorların davranışının psixologiyası, dövlətin həyata keçirdiyi siyasetə onların inamı, eləcə də ölkənin milli valyutamının stabililiyinə inamları ilə əlaqədardır.

Kapital axımının daha bir səbəbi isə bazar intisadiyyatının əsas horakatvericisi qüvvəsi olan sahibkarlığın zəf inkişafı və bu istiqamətdə qeyri-

münbit mühitin olmasıdır. Buna mülkiyyatın qorunmasının hüquqi sisteminin, məhkəmə sisteminin zəif inkişaf etməsi, qeyri-təkmil olması addır.

Kapital axının digər səbəblərdən biri də ölkənin geniş əhatəli sosial və iqtisadi problemlərinin həllində dollarlardan istifadə olunması, yəni milli iqtisadiyyatın dollarlaşmasıdır. Bu, istehsalın iqtisadi səməralılıyinin artırılması, kreditləşmə zamanı, təsərrüfat subyektləri arasında hesablaşmalar məqsədilə, daxili qiymətlərin təyin zamanı, icarə haqlarının dərəcələrinin təyin olunması zamanı daha çox özünü bürüza verir. On başlıca oduñ ki, iqtisadiyyatın dollarlaşması insanlar arasında müsənibətlərlə də sırayat edir. Əhalinin əmanətləri sistemində prioritetləri və davranış motivlərini müəyyənləşdirir. Milli valyuta ilə müqayisədə dollara üstünlük verilməsi əhalinin dollara meyilliyyini (axının) gücləndirir. Nəticədə, əhalida olan dolların ümumi həcmi nəqđ pul kütlösinin həcmi yaxınlaşır. 1997-1998-ci illərdə Cənubi-Asiyada baş verən böhran dollara qarşı sünü suradı tələbatı artıraraq, əhalinin dollara meyilliyyini, onun əldə edilməsinə doğru axının gücləndirmişdir.

Kapitalın ixracı əməliyyatlarının tənzimlənməsində qanunverici bazanın qeyri-təkmil olması, valyuta və ixrac nəzarətinin səməralılıyinin aşağı olması kapital ixracına səbəb olan amillərdən biridir.

Valyuta tənzimlənməsi ilə əlaqədar çoxsaylı pozuntular kapital axınına kömək edir. Bunları aşağıdakı kimi təsnifləndirmək olar:

- valyuta əməliyyatlarının keçirilməsi ilə əlaqədar baş verən pozuntular. Burada müvəkkil banklar nəzərə alınır, əməliyyatlara isə rezident və qeyri-rezidentlər arasında hesablaşmalar, xarici valyutamız alıştı və satışı addır.

- Milli Bankın icazəsi olmadan keçirilən valyuta əməliyyatları zamanı baş verən pozuntular.

- maliyyə kreditlərinin alınması və verilməsi, idxl-ixrac əməliyyatları üzrə ödəmələrin (tədiyyələrin) vaxtının uzadılması ilə əlaqədar pozuntular;

- rezidentlər və qeyri-rezidentlər arasında valyuta əməliyyatlarının tam və qeyribəti hesabatının və qeydiyyatının aparılması ilə əlaqədar baş verən nöqsanlar.

Dövlət sərhədlərində nəzarətin zəif olması ölkədən kapital axının şərait yaradır. Çünki belə vaziyət ölkənin bütün sərhəd mənzərələri boyunca səməralı gəmrük nəzarətinin təşkilinə mane olur. Nəticə etibarilə ölkənin iqtisadi maraqlarını lazımi səviyyədə təmin edə bilmir. Bu gün Azərbaycanın öz ərazilərinin 20%-dən çoxunu nəzarət edə bilinməsi ilə slayxədar olaraq Dağlıq Qarabağ əraziləndən təbii sərvətlərimizin tələn edilməsi, dayanıb aşarılması, eləcə də həmin ərazilərdən narkotik maddələrin əskilib bacarılması və onların daşınmasında tranzit kimi istifadə

edilməsi də respublikamızın iqtisadiyyatı üçün olduğunu mənfi nəticələr yaratmaqdadır.

Qeyd etmək lazımdır ki, kapital axının miqyasının müəyyənləşdirilməsi vergi və investisiya siyasetinin, valyuta-maliyyə tənzimlənməsinin səməralılıyının qiymətləndirilməsində əhəmiyyətli rol oynayır.

Kapital axının miqyasının qiymətləndirilməsi investorların ölkənin milli valyutasına və bütövlükdə dövlətin iqtisadi siyasetinə qarşı inanımlı xarakterizə edən göstəricilərdən (indikatorlardan) biridir.

Kapital axının miqyasının qiymətləndirilməsindən ziddiyətərəf onun miqyasının təyin edilməsi metodikasının əsaslandırılması böyük əhəmiyyət verir. Hesablamaların əsasını Ümumdünya Bankının metodikası təşkil edir. Birincisi, bu halda müxtəlif tipli və iqtisadi inkişaf seviyyəsi olan ölkələrdə kapital axının miqyasının müqayisəsi üçün vahid metodoloji baza təmin edilir. Ikincisi, Ümumdünya Bankının metodikası kapital axının mahiyyətini və onun bayvermə üsulları və kanallarının müxtəlifliyinin geniş izahına əsaslanır.

Ümumdünya Bankı mütoxassislərinin istifadə etdikləri metod qalıq məbləğlər metod adlanır və ölkənin tədiyyə balansının məlumatlarına əsaslanır.

Kapital axının həcmi qisamüddətli şəxsi qeyri-bank kapitalının hərəkəti saldosu, xarici depozit və kommersiya banklarındakı dəyişikliklər, portfel investisiyalar saldosu, «xata və buraxılış» balansının maddələrinin (dərəcələri) cəmi kimi təyin edilir.

Kapitalın hərəkət saldosu, onun xarici axımı, qeyri-qanunu kapital daşınmasına nətənamə əhatə olunması göstəriciləri əsasında kapital axının hesablanması müraciətli tərəfdər. Bu mənədi kapital axının miqyasını hesablaşmaq üçün A.S.Bulatov dəha etibarlı balans dərəcələrinən istifadə etməyi məsləhət görür. Bunlar cari əməliyyatlardan hesabına kapital axımı, qızıl valyuta ehtiyatlarının dəyişməsi və xarici borcun haemidir.

Tədiyyə balansı əsasında kapital axının miqyasının qiymətləndirilməsi metodu ilə yanaş, əlavə təhlil vasitəsi kimi kapital axının baş verdiyi ayrı-ayrı kanalların ekspert qiymətləndirilməsindən də istifadə olunur.

Kapital axımı vergi daxil olmalarının həcmini əhəmiyyətli dərəcədə azaldır, ölkənin valyuta ehtiyatları kəskin şəkildə azalır və xarici borçların qaytarılma mənbələri tükmər. Kapital axımı cəmi zamanda tədiyyə balansının ehtiyatlarını zəiflədir. Nəzərəalsa də, ölkənin tədiyyə balansının ehtiyatlarını yüksəltməsi ölkənin qızıl valyuta çıxarılmış vasitələrin yenidən qaytarılması üçün qızıl valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artıraraq, fond bazarının dəha yüksək dərəcədə sabitliyinə şərait yaradır, o zaman kapital axının qarşısını almaq üçün xüsusi tədbirlər sisteminin işlənilə-hazırlanmasını əhəmiyyətli yuxarılaşdırır.

yatını dərk etmək o qədər çatın olmaz. Bu tədbirlərin bəziləri ilə tanış olacaq.

Birincisi, kapitalın ölkəyə qaytarılmasına zəmin yaratmadıq üçün əverişli ümumi iqtisadi şəraiti formalasdırmaq məqsədəyugun olardı. Dünya təcrübəsi göstərir ki, kapitalın ölkəyə qayıtməsi kapital axını problemi ilə üzülmüş ölkənin iqtisadiyyatının stabillaşmadan iqtisadi artıma keçməsi, investisiya mühitinin sağlamlaşdırılması, investisiyaların iqtisadi və siyasi risklərdən etibarlı təminat sistemini formalasdırmaq, sabit və şəffaf vergi sistemi yaratmaqdan asildır. Xarici partnöyrlərlə əlaqaya girməkə, kapitalın ölkəyə qaytarılması prosesini müyyən qədər yüngülləşdirmək olar.

Ikinci, gömrük, valyuta və bank nəzarəti üzrə tədbirlərin işlənilməsi. Bu mənəda, bazar alətlərini təkmilləşdirmək, fond bazarlarının şəffaf və sabitliyi üçün şərait yaratmaq, korporativ qiymətli kağızlar bazarı hesabına fond bazارının həcminin genişləndirilməsi vacibdir. Öks halda yuxarıda qeyd etdiyimiz istiqamətlər üzrə tədbirlər sistemi ölkədən çıxarılmış kapitalın geri qaytarılmasına öz-özünə kömək edə bilməz.

Üçüncü, bank sistemini qarşı inamin artırılması və əhalinin banklardakı vəsaitlərinin saxlanılmasına təminatın gücləndirilməsi, möhkəmləndirilməsi üzrə tədbirlər xüsusi əhəmiyyət vermək lazımdır. Etibarlı bank sistemi olmadan depozitlərin sığortalanması dövlət maliyyəsi üzərinə əlavə yük ola bilər, cünki kifayət dərəcədə likvidli olmayan qeyri-tadiyya qabiliyətli bankların müflisləşməsi nticəsində üzəldikləri itkilər depozitlər üzrə ödəmələrin sığortalanması hesabına əvəz oluna bilməz.

Dördüncü, bank depozitlərinin məbləğindən sərbəst olaraq dövr edə bilən və dollara mübadilə olunan sertifikatların buraxılışında təsviyyələr hazırlanmaq. Bu təsviyyələr milli valyuta ilə əmanatlılar toplanmasına stimul yaradaraq, onların müsadirə olunmasına qarşı təminat ola bilər. Bu ideya təkcə əmanatlılar baxımından deyil, investisiya potensialının artırılması məqsədilə ətraflı, dərin təhlil edilməlidir.

Beşinci, ölkədə aparıcı bankın (Milli Bankın) və aparıcı kommersiya banklarının xarici təşkilatlarla birgə kapital axınının mexanizmləri və kanallarının təhlili, ölçüsünün (miqyasının) qiymətləndirilməsi üzrə məsləhətlər aparılması məqsədəyugun olardı. Bəzi halda ölkənin Mərkəzi Bankı ilə xarici bank arasında ölkədən qanunsuz çıxarılmış kapitalın ölkəyə qaytarılması formaları və şərtləri haqqında xüsusi razılaşma hazırlanmış barədə danışçılar aparıla bilər.

Altıncı, kapitalın ixracının tənzimlənməsi üzrə qanunverici bazanı genişləndirmək vacibdir.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, iqtisadiyyati inkişaf etdirmək, yüksək iqtisadi artım tempinə nail olmaq üçün iqtisadiyyata yatırılan investisiyaların həcmi artırılaraq ÜDM-un minimum 25-30%-ni

təşkil etməlidir. Bu hədd qiymətlərindən biri kimi qəbul edilsə bilsə. Yalnız bu yolla istehsal güclərinin tam qüvvəsilə işini təmin etmək və geniş təkrar istehsal prosesi üçün şərait yaratmaq olar. Inkişaf etmiş ölkələrdə bu göstərici 40%-ə çatır. Lakin bəzi ölkələr üçün bu problemin həlli ÜDM-də yığıncaq payının onun istehlak olunan hissəsinin azaldılması hesabına artırmaq məcburiyyəti ilə üzəldiyi halda mümkün olursa, əhalisinin 30-40%-i, (hətta 50%-ə qədər də) yoxsulluq həddində yaşayış dövlətlər üçün bu bir o qədər də real görünür bilməz.

Qeyd etmək lazımdır ki, dövlət investisiya programlarının reallaşması üçün başqa bəy yollu kommersiya strukturları tərəfindən hazırlanmış investisiya layihələrinin müüyənləşdirilməsi üçün hər il Dövlət bütçəsindən vəsaitin ayrılmışdır. Lakin dövlətin bu layihələrdə istirak müyyən bir səviyyəyədək tənzimlənir. Bu istiqamətdə dövlətin apardığı siyasetin istehsala əməkdarlıq prinsipləri və strateji maraqlarından irəli gələn tələblərə bir sırə uyğunluğunu, tam əhəmiyyət verməməsi kapital qoyuluşu bazarında vəzifəsi sabitsızlaşdırır, şəxsi investorların dövlətə qarşı inansızlığına səbəb ola bilər. Aparılan bündə siyaseti ilə iqtisadiyyatın böhranlı çıxarılması istiqamətdən on mühüm investisiya vəzifələrinin həlli imkanları arasında uyğunluq yaranır.

Ölkədə texnologii innovasiyalara ayrılan xərclərin xeyli hissə kapital qoyuluşlarının həcmi ilə müyyən edilir. Bu məsələdən sonra fəaliyyətdə olan, mövcud müəssisələrin yenidən qurulmasına kapital qoyuluşları, elmi-texniki tərəqqinin naftiyətləri osasında istehsəlin təkmilləşdirilməsi və onun texniki-iqtisadi səviyyəsinin yüksəldilməsi ilə əlaqədar yeni obyektlərin, sektorlun, həcminin müəssisələrin yaradılmasına kapital qoyuluşları aididir. İstehsəl təyinatlı kapital qoyuluşlarının, demək olar ki, yarısi mövcud müəssisələrin yenidən qurulmasına və texniki-texnoloji silahlanması məqsədlərinə yönəldilir. Lakin bu, investisiyaların həcmiin azalması amili nəzərə almarsa, istehsəlin kütləvi şəkildə yenidən silahlanması üçün kifayət deyildir. Göstərilən istiqamətdə innovasiya məqsədilə kapital qoyuluşlarından istifadə edən sənaye nəhənglərinə əlyan və qara metallurgiya sahələri aididir.

Innovasiya xərcləri arasında elmi tədqiqatlara və araşdırmalara ayrılan vəsaitlər nisbatən çoxluq təşkil edir. Ümumi innovasiya xərclərinə texnologiyaların alınması, marketing tədqiqatları mütəxəssis hazırlığı (heyatın təlimi və hazırlığı), istehsəlin texnologii hazırlığı və digər cari xərclər aididir. Onu da qeyd edək ki, innovasiya sferasında elmi tədqiqat və eksperimental bazanın inkişafı üçün ayrılan kvota, məbləğ hədd qiyməti göstəricisidir.

Elmi-texniki sahələrin inkişafı və elm, texnika sahəsində xidmətlərin idxlə və ixrac göstəricisi də innovasiya sferasında novboti hədd qiymətlərindəndər.

Ölkədə olan mürəkkəb sosial-iqtisadi vəziyyət elmi-texniki sferanın maliyyə vəziyyətinə mənfi təsir göstərir. Müəssisələrin innovasiya sferasında passivliyi elmi sahələrin təminatında əsas yükün Dövlət bütçəsi üzərinə düşməsinə səbəb olur. Bu sahələrə ayrılan maliyyə vəsaitlərinin azalması elmi müəssisələrin böhran vəziyyətinə səbəb olur. Inkişaf etmiş ölkələrdə elmi sahələr ayrılan maliyyə vəsaitlərinin ÜDM-də payı 1996-er ildə Yaponiyada 3%, Almaniya 2.8%, ABŞ-də 2.75%, İsvəçədə 2.6%, Fransada 2.4% olmuşdur. Aparıcı ölkələrdə burada dövlətin payı ÜDM-in 1%-nə yaxın, yaxud ümumi məbləğin üçdə biri həcmində olmuşdur. Dünya təcrübəsi göstərir ki, elmi-texniki kompleksin kömək üçün ayrılan vəsait ÜDM-un 1%-dən az olmamahird, oks halda elmi-texniki potensialın dağılışması baş verir. Bu göstərici innovasiya sferasında növbəti hədd qıymətidir.

Innovasiya fəaliyətinin səviyyəsi və innovasiyanın strukturunu innovasiya tsikllərinin fazalarına görə fərqlənlərlər. Bu tsikllər ortamüddətlə, uzunmüddətlə və həddindən artıq uzunmüddətlə olur. Innovasiya dağlığının pikkə səviyyəsi iqtisadiyyatın canlanması məşahidə edilir. Böhran və tənzəzzül şəraitində innovasiya fəallığı kəskin şəkildə aşağı düşür - bu zaman yalançı innovasiya geniş yayılır. Yeni texnologiyaların formallaşması və xüsusi, yeni texnoloji istehsal əsasını keçid şəraitində bu dağla daşa çox məşahidə edilir.

Göstərməliyik ki, müəyyən dövrərəngində ÜDM-in sahə strukturuna diqqət yetirdikdə aydın olur ki, həmin sahələrə yönəldilən investisiyalar və əradakı innovasiya mühiti bütövlükdə iqtisadi fəallığı oks etdirir. Başqa sözlə, innovasiya fəallığına olan marağın artması nəticə etibarılı sahələr üzrə iqtisadi artıma olan marağın olması deməkdir.

Innovasiya tsiklləri elmi tsikllərlə, istehsal tsikllərləri ayrılmaz şəkildə əlaqəlidir. Birincilər elmi kəşflərin, ixtiraların reallaşması, ikincilər isə iqtisadi artım tempindəki və istehsalın səmərəliliyi ilə bağlı dəyişmələr, artıb-azalmalar nəzərdə tutulur. Innovasiya fəallığına maraq oyadın mexanizm elmi-texniki tərəqqinin müxtəlif fazaları üzrə əmətlərlərin rəqabətinqayışlılığı və rentabelliyinin doğymasıdır. Elmi yenilikləri, yeni texnologiyaları birinci olaraq mənimşəman sahibkarlar xərclərin ilk artımından sonra bazarra daha keyfiyyətli məhsullar çıxara və daha az məsəflərə məhsul istehsalına nail ola bilirlər. Texniki tərəqqinin səviyyəsi ilə ayaqlaşmayan sahibkarlar isə khəlnəməş texnologiya ilə məhsul istehsal edərək, bazarda itkilərlə üzləşirlər. Onların fəaliyyətlərindən baş verən diferensial elmi-texniki itkilər nəticəsində bu müəssisələr dağılır, yaxud da həmin müəssisələrin sahibləri innovasiyanın tətbiqi məcburiyyətində qalırlar.

Innovasiyanın reallaşması müxtəlif fazalar üzrə miqyası və risklik dərəcəsi fərqli olan investisiyaların köməyiə həyata keçirilir. Böhrandan

çıxış dövründə, genişmiyashı iqtisadi canlanma şəraitində müəssisələr tərəfindən bazis innovasiya mənimşənilir. Bu, yeni texniki və texnologiyaların mənimşənilməsi, yeni müəssisələrin tikilməsi yaxud mövcud müəssisələrin texniki cəhətdən yenidən qurulması üçün uzunmüddətli, nəhəng, olduqca rikqlı investisiya layihələrinin reallaşmasını tələb edir. Bu istiqamətdə dövlət iqtisadiyyatın tərəqqisi və onun rəqabətqabiliyyətlərinin yüksələşməsi üçün birbaşa, yaxud da dolayısı ilə bu layihələrə yardım göstərir.

Innovasiya və investisiyanın proqnozlaşdırılması uzunmüddətli perspektiv proqnoz və konsepsiyaların İslənbə-hazırlanmasının tərkib hissəsidir. Innovasiya-investisiya fəallığı programı bir neçə mərhələdə İslənbə-hazırlanır: sahələrərə komplekslər, regionlar, sahibkarlıq fəaliyyəti səviyyələri üzrə (kiçik biznesin ayrılmazı şartla), həmçinin əsas parametrlər üzrə oxşar proqnozlar.

Yerli müəssisələr investisiyaların aşağıdakı maliyyələşdirilməsi mənbələrindən istifadə edə bilərlər:

- investisiya əməkdaşlığının müxtəlif formaları;
- sahmlərin buraxılışı və satışı;
- müxtəlif nazırlıklarda investisiya müsabiqələrində iştirak;
- güzəştli dövli kreditləri;
- xarici banklar tərəfindən istehsalın yenidən qurulması üçün ayrılan kreditlər;
- səmərəli investisiya layihələrinin reallaşmasından əldə edilən galirlər hesabına öz-özünü maliyyələşdirme.

Xarici şirkətlər yerli müəssisələrlə daxili bazarдан çıxarırsa, bunun nəticəsində ölkədə investisiyaları özü maliyyələşdirə bilən müəssisələrin sayı da azalır. Investisiyaların maliyyələşdirilməsinin yuxarıda göstərdiyimiz mənbələri müəssisələrin yeni fəaliyyət formalarının inzivətini daxildir və durğunluq, böhranlar şəraitində, müəssisələrin qeyri-ödəmələrinin artması nəticəsində bu formaların yerli müəssisələr tərəfindən mənimşənilməsi çətinləşir.

Elmi ideyaların, elmi işlərin, innovasiya ideyalarının reallaşması bazar iqtisadi sistemində xas prioritet məsələlərindən.

Investisiya fəaliyyətinin tənzimlənməsi dövlətin iqtisadi siyaset strategiyası çərçivəsində həyata keçirilənləridir. Burada əsas tənzimləyici alət ayrı-ayrı iqtisadi sferalar və regionlar, bütövlükdə olka iqtisadiyyatın prioritet inkişaf istiqamətlərinə yönəlmış investisiya proqramları və layihələr olmalıdır. Bu məsələlərin həlli birinci olaraq, sabit struktur dəyişikliklərinin təmin edilməsi, ikincisi isə dövlət və şəxsi müəssisələrin investisiya fəaliyyətlərinin iş mexanizmini və özümütəzimləşməsini müəyyən edən iqtisadi vəsitsələrindən uyğun şəkildə istifadə etməklə əlaqədar. Burada qarşılıqlı əlaqəli iqtisadi-təşkilatlı tədbirlər həyata keçirilmək

vacibdir. Keçid iqtisadiyyati şəraitində müxtəlif iqtisadi sfera və regionlar üçün prioritet investisiya istiqamətlərinin əsaslandırılmasında yeni texniki-iqtisadi metodların işləniləməsi hazırlanması çətin olsa da, həlli vacib məsələdir. Bu metodlar bazar iqtisadiyyati konsepsiyaları ilə ziddiyət taşkil etməməlidir.

Mühüm məsələlərdən biri də investisiya layihələrinin iqtisadi cəhətdən tənzimlənməsində dövlətin iştirak payının müəyyən edilməsidir. Investisiya siyasetinin reallaşmasında dövlətin ikili funksiya daşılması əsas təşkil edir. Bir tərəfdən dövlət müvafiq qanunverici bazanın yaradılması ilə iqtisadi mühitin formalşamasını müəyyənləşdirir, digər tərəfdən isə istehsal-təsərrüfat komplekslərinin sahibi kimi onların inkişafı istiqamətində investisiyalışmanı özü həyata keçirir.

Ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün dövlət tərəfindən investisiyalar ayrılan prioritet iqtisadi sferalar aşağıdakılardır:

- istehsal-iqtisadi əlaqələrin qurulması nəticəsində idxləri avəz edən məhsulların istehsalının bərpası. Belə vacib əhəmiyyətli məhsulları istehsal edən müəssisələrin aşığı rentabelliklə işləməsi dövlətin fəal şəkildə onların fəaliyyətini yardım etməsinə, maliyyələşdirməsinə zərurət yaratır;
- rəqabətqabiliyyatlı məhsullar buraxan müəssisələr. İnhisar strukturlarının təsiri ilə formalşan qiymətlərdən qorunmaq məqsədilə bu müəssisələrlə kömək etmək onların istehsal xərclərini azaltmaq zərurətdən irəli gəlir;
- uzun müddət yüksək tələbat duyulan məhsulların istehsalı;
- daha yüksəkkeyfiyyəti və ya yeni məhsul növlərinin buraxılışını mənimşəyən müəssisələr;
- istehsal və sosial infrastruktur.

Prioritetlərin müəyyənlaşmasında vacib məsələlərdən biri bütçədən investisiyaların ayırdığı prioritet sahalar probleminin həllidir. Texniki sistemlərin təhlükəsiz fəaliyyəti və həyati vacib istehsala (yəni, AES-in təhlükəsiz fəaliyyəti, nəqliyyatda təhlükəsizlik, radioaktiv tullantılarının utilizasiya və saxlanması üçün obyektlərin tikintisi və s.) yardım məqsədilə ayrılan xərclər başa düşülür.

XI FƏSİL

DÖVLƏTİN SOSİAL SİYASƏTİ

«Sosial məsələlər dövlət siyasetinin prioritet istiqamətidir»

İlham Əliyev

11.1. Sosial siyasetin həyata keçirilməsinin başlıca istiqamətləri

Dünya ölkələrinin təcrübəsi göstərir ki, güclü sosial siyaset yeridən dövlət öz vətəndaşlarının hüquq və azadlıklarının təminatı sahəsində konstitusiya bərcunu yerinə yetirmiş olur. Belə ki, bununla da dövlət vətəndaş cəmiyyətinin digər subyektləri ilə birləşdə sosial siyasetin strategiyası və prioritetlərini işləyib hazırlanır.

Sosial siyasetə demografik, əhalinin mösgüllüyü və əmək bazarı, səhiyyə, təhsil, mədəniyyət və s. sahələrə aid göstəricilər daxildir. Bundan başqa, içtimai təhlükəsizliyin təmin edilməsi, cimayətkarlığın aradan qaldırılması və kriminal ünsürlərin mübariza, ekologiyamın yaxşılaşdırılması, insan hüquqlarının təmin olunması da sosial göstəricilərə aiddir.

Qeyd etmək lazımdır ki, özüünü sosial siyasetindən bu göstəriciləri nəzərə alan dövlət, bu sahədə dən böyük uğurlar qazanır. Bunlar isə öz əksini iqtisadi sisteme xas olan milli təsərrüfatın təskili modellərindən tapır. Bu modellərin xarakteri isə ölkələrin tarixi keçmişlərinə, iqtisadi inkişaf səviyyələrinə, millatın adət-ənənələrinə, mentalitetinə və s. əlamatlarına görə fərqlənməsi ilə əlaqədardır.

Dünya ölkələrində mövcud olan və diqqəti dəha çox cəlb edən müxtəlif bazar iqtisadiyyati modelləri vardır. Dünyada dəha çox «tanınan» milli modellər Amerika, İsvəç, Almaniya, Yaponiya, Cənubi Koreya modelləri və başqalarıdır. İqtisadçıların fikrincə, bunların içərisində Almaniymanın «sosial yönülü bazar iqtisadiyyatı» və İsvəçin «sosial-demokrat» modelləri sosial təməyülli modellərdir.

Almaniymanın sosial bazar iqtisadiyyati modeli ikinci Dünya müharibəsindən (1939-1945-ci illər) sonra geniş yayılmışdır. Sosial bazar iqtisadiyyatı modeli müharibədən sonra dördə klassik şəkildə öz əksini almanın maliyyəcisi və siyasi xadimi L. Erhardın iqtisadi islahatlarında tapmışdır. Keçən əsrin 50-60-cı illərində həmmən modellər Avropanın digər ölkələrində, xüsusilə də Avstriya və Belçikada istifadə olunmuşdur.

Almaniyinin sosial yönümlü bazar iqtisadiyyatı modeli özünde aşağıdaki cəhətləri birləşdirir:

- qarışqı iqtisadiyyat az və ya çox dərəcədə dövlət bölməsinin mövcudluğu ilə səciyyələnir;

- təsərrüfatçılıq edən subyektlərin fəaliyyəti dövlət tərəfindən tənzimlənir;

- iqtisadiyyatın sosial yönümlülüyü, dövlətin qayğısı cəmiyyətin bütün üzvləri üçün eyni dərəcədə həyata keçirilir, bu yolla əhalinin səhiyyə, təhsil, mədəniyyət və mənzilələr olan tələbatının ödənilməsinə töminat verilir;

- azad rəqabətin qorunub saxlanması, tənzimlənmə yolu ilə kəpitəlin az məjdarda əllərdə toplanmasının qarşısının alınması, yeni təsərrüfat vahidlərinin yaradılmasına xüsusi diqqət yetirilir;

- işsizliyin azaldılması və əhalinin məşğullüğünün tənzimlənməsi diqqət mərkəzində saxlanılır.

Qeyd etmək lazımdır ki, İsvəçin «sosial demokratik modeli» Almaniya modeli ilə bir sira oxşar cəhətlərə malik olsa da, onun spesifik xüsusiyyətləri da vardır.

«İsvəç modeli» termini keçən əsrin 60-cı illərində İsvəçdə aparılan işlətlərin sürətli iqtisadi artımıla əlaqələndirilməsi zəminində uğurlu sosial siyaset yerdiliməsi ilə əlaqədar olaraq meydana gəlmişdir. Bu modeli «ümumi rəfah dövləti»nin inkişaf etmiş forması ilə eyniləşdirirler.

İsvəç iqtisadiyyatının qarışqı xarakterdə olması və bazar münasibətləri ilə dövlət tərəfindən tənzimlənmənin əlaqələndirilməsi istehsal dairəsində xüsusi mülkiyyətin və istehlakın üstünlüyə malik olması ilə tamamlanır.

İsvəç modeli bu ölkənin iqtisadi siyasetində iki əsas məqsədin üstünlüyə malik olması ilə səciyyələnir. Bu iki tam məşğullüğün tömin edilməsi və gəlirlərin barəbarlaşdırılmasıdır. Bu siyaset əmək bazarında fəal siyaset yerdiliməsində, dövlət tərəfindən maliyyə resurslarının çox böyük hissəsinin sosial və iqtisadi məqsədlər üçün sahərberliyi alınması və yenidən bölgüsündürüləməsində özünü göstərir.

İsvəç modelini əsas iqtisadi siyaset yerditməklə əhalinin tam məşğulluğu ilə qiymətlərin sabitliyinin bir-birilərə əlaqələndirilməsini özündə əks etdirən model kimi müyyən etmək olar. İsvəçə xas olan spesifik əmək xarici siyasetdə onun həyata keçirdiyi bitərəf siyasetidir.

İsvəç modeli özündə aşağıdakı spesifik cəhətləri birləşdirir:

- işsizlik səviyyəsinin aşağı olması;

- əməkhaqqı sahəsində həmkarlıq ittifaqlarının həmrəylilik siyaseti;

- əməkhaqqının mərkəzləşməsi qaydada tənzimlənməsi;

- dövlət bölməsinin yüksək, xüsusi çəkiyi malik olması;

- ağır vergi yükünün mövcud olması.

Qeyd etmək lazımdır ki, keçən əsrin 90-ci illərində İsvəç modelinin nəzərə çarpan bu və ya digər mənfi cəhətləri aradan qaldırılmışdır.

XX əsrin 90-ci illərinin avvallarında müstəqiliyimizi bərpə etdiğdən sonra qurmağa başladığımız bazar iqtisadiyyati sistemi daxilində təsərufat təşkilinin Azərbaycan modeli təcrübəmiz, coğrafi-iqtisadi mövqeyimiz və digər amillər nəzərə alınmaqla yaradılır.

Azərbaycanın yeni iqtisadi sistəmə keçməsi isə təkcə iqtisadi problemlərin həll edilməsindən asılı deyildir. Çünkü iqtisadi problemlər sosial problemlərlə birkədə həll edildikdə daha yaxşı şəhərə verir. Başqa sözlə, iqtisadiyyatda əldə edilən nüfuzlarda həm də, sosial problemlərin həlli üçün istifadə olunduqda insanlarda cəmiyyətə, hakimiyyətə, dövlətə daha çox inam yaramır.

Azərbaycan dövlətinin bazar iqtisadiyyatı şəraitində sosial siyasetin əsas istiqamətləri bunlardır:

- əməyin ödənilməsinin minimum məbləğinə dövlət tərəfindən töminat verilir, onun qalan məsələləri - əməkhaqqının forma və sistemləri, mükafat, haqq, əlavə haqq və s. müəssisələrin özləri tərəfindən müstəqil surətdə, dövlət orqanlarının müdaxiləsi olmadan həll edilir, fərdi əməkhaqqı məhdudlaşdırılmır və yalnız gəlir vergisi vasitəsilə, bütendən maliyyələşdirilən sahələrdə isə dövlət tərəfindən tənzimlənir;

- əmək qabiliyyəti olmayan əhalinin və tələbələrinə sosial yardım gücləndirilir, minimum istehlak büdcəsinə, usaqlarmın doğulması və tərbiyə edilməsi ilə əlaqədar, habelə əllişərə verilən müavinaaltı və tələbələrin təqadüd vaxtaşısı görülen tədbirlər nöticəsində bazar iqtisadiyyatına uyğunlaşdırılır;

- minimum istehlak büdcəsinin müyyən edilməsi və əhalinin inflasiyasiyadan müdafiə olunması mexanizmi hazırlanır və həyata keçirilir;

- ölkə iqtisadiyyatının inkişafı ilə əhalinin sosial vəziyyəti əlaqələndirilir;

- sosial, ekoloji, demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün iqtisadiyyatın tarazlı inkişafını tömin edir.

Azərbaycan dövləti beynəlxalq təcrübəni nəzərə alaraq əhalinin sosial müdafiəsinə daim xüsusi diqqət yetirir, bunun özü başlıca funksiyalarından biri hesab edilir. Bular öz əksini Azərbaycan Respublikası Konstitusiyasında tapmışdır. Konstitusiyamın 38-ci maddəsində deyilir: «hər kəsin sosial töminat hüququ vardır... hər kəs qanunla müyyən edilmiş yaş həddinə çatıqdır, xəstəliyinə, əlliyyinə, ailə başçısının əmək qabiliyyəti itiridiyinə, işsizliyi görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial töminat hüququna malikdir».

Respublikamızda son dövrda aparılan uğurlu siyaset iqtisadiyyatda köklü dəyişikliklərə səbəb olub ki, bu da əhalinin həyat səviyyəsinin yüksəlməsini tömin edib.

Respublikamızda şhalinin sosial müdafiəsinə təminat verən bir sıra qanunlar qəbul olunmuş və sonralar onlara müəyyən dəyişikliklər və əlavələr edilmişdir. Bunlara «Məşğulluq haqqında», «Minimum istehlak büdəsi haqqında», «Vətəndaşların pul gəlirlərinin və əmanatlarının indeksləşdirilməsi haqqında», «Vətəndaşların pensiya təminatı haqqında», «Məzəniyyətlər haqqında», «Əlliillərin sosial müdafiəsi haqqında» və s. qanunları misal göstərmək olar.

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsində sosial sferanın hərəkəflili inkişafı müümət rəl oynayır. İqtisadi təhlükəsizliyin təmin edilməsinin sosial amillərlə əlaqəli təhlili aşağıdakılardır qiyamətləndirilməsinə tələb edir:

- ölkənin müdafiə qabiliyyətinin təmin edilməsi və iqtisadi inkişaf qabiliyyəti, geniş təkrar istehsal rejimini fəaliyyəti növüyə-nəzərindən inşan kapitalı, əmək və mütəxəssis potensialının qiymətləndirilməsi; bu potensialın perspektiv inkişaf meyilləri və inkişaf etmiş ölkələrin uyğun göstəricilərinin səviyyəsi ilə müqayisədə onlardan istifadə səmərəliliyinin qiymətləndirilməsi;

- sosial sabitlik və şhalinin sosial fəaliyyəti (təbii hərəkatının canlanması, qızışının nöqtəyi-nəzərində);

- həyat səviyyəsi və onun keyfiyyəti (şhalinin təkrar istehsalı və demografik potensialın bərpası, məşğulluq səviyyəsi, real və perspektiv işsizlik, kriminogen vəziyyət baxımından).

Qeyd etmək lazımdır ki, göstəricilərin seçilməsində bir sıra tələblər nəzərə alınmalıdır. Belə ki, ilk növbədə bu, göstəricilərin sosial sferadakı real və potensial təhlükəni tam əks etdirməsi və ölkənin hesablaşma, statistika və proqnozlaşdırma sistemina uyğunluğu tələbidir.

Sosial sferada mövcud vəziyyətin dinamikasını qiymətləndirmək üçün müəyyən edilmiş göstəricilər və mayevalar sisteminin təkmilləşdirilməsi sosial siyasetin prioritetlərini daşıqlaşdırmağa əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, şhalinin kütləvi şəkildə yoxsullaşması, həyat keyfiyyətinin aşağı düşməsi, şhalinin sağlamlıq səviyyəsinin pişəşməsi, reproduktiv potensialın aşağı düşməsi və genofondun zəifləməsi, ölkədə istehsalın dağılımının fonunda təhsil və intellektual potensialın tədrisən tənzəzüllü uğraması, kadrların hazırlanması və təhsil sisteminin keyfiyyətinin aşağı düşməsi, ixtisash mütəxəssislərin xaricə axımı, şhalinin milli xüsusiyətlərinə yəd olan hayat tərzinin yayılması, qanunsuzluğun, qəddarlığın hökm sürməsi – dövlət idarəetmə organlarının fəaliyyət prinsiplərinin ölkə vətəndaşlarının mərasımlarına cavab verməməsi, dövlətin sosial siyasetinin düzgün istiqamətlənməməsinin nəticəsidir. Sosial programların deklarativ, rəsmi xarakter daşması, onların dövlətin maliyyə imkanlarına uygunluğunu, sosial sferada həyata keçirilən islahatların

sürətinin şhalinin real gölərləri ilə əlaqələndirilməməsi bu programların səmərəliliyini heçə endirir.

Qeyd etmək lazımdır ki, dövlətin iqtisadi və sosial siyasetinin məqsəd və prioritetlərinin daşıqlaşdırılması, bazar iqtisadiyyatının formallaşması və inkişafı proseslərində dövlətin tənzimləndiyi funkciyasının transformasiyası spesifikasını nəzərə alımaqla sosial-əmək münasibətlərinin dövlət tənzimləməsi mexanizmlərinin təkmilləşdirilmək tələbi durmadan artır.

Onu da qeyd edək ki, sosial siyasetin həyata keçirilməsi zamanı ölkənin regionlarının spesifikasi, şhalinin tarixən formallaşmış təsərrüfat fəaliyyətinin təşkil metodları və formaları, məşğulluğun nəzərə alınmaqla, şhalinin sosial təhlükəsizliyi və fiziki mövcudluğu, sağlamlığının təmin edilməsinə diqqətin yönəldilməsi, gələcəkdə şhalinin həyat səviyyəsinin və keyfiyyətinin aşağı düşməsinin qarşısının alınması, şhalinin tənzəzüllü vəl vərməmək, iqtisadi artımın strateji əhəmiyyətli amilləri olan təhsil və peşə sisteminin daşılmamasının qarşısının alınması, ona imkan verənmiş kimi məsləhələr də diqqət mərkəzində olmalıdır. Bu sahədə fəaliyyət təxirəsalanınaz vəzifələrin həlliində orta və üzünnüddəli perspektivdə daha yüksək məqsədlər nail olmağı doğru yönəlməlidir.

Bu məsələlərin həlliندə dövlətin müümət funksiyası iqtisadi dəyişikliklərin taktikası və prioritetlərinin sosial yönünlü islahatlarını tempi və prioritetləri arasında daşıq və ciddi uyğunluğun təmin edilməsidir. Həmçinin, həyatya keçirilən hər hansı təmənilən iqtisadi xarakterli tədbirlərin sosial nəticələrini əvvəlcədən görmək, gələcək ölkənin iqtisadi yüksəkliyinə yönəldiyi yenidən bələdiyyət rümləri prosesinin tənzimlənməsi vəsaitlərdə sosial və iqtisadi mexanizmlərin birləşdirilməsi də bu istiqamətdə əsas dövlət funksiyalarına aiddir.

Bələ bir vacib məsələyə diqqət yönəldilməlidir ki, dövlət müdaixəstünün hüdudları və təsir dairəsinin daşıq müəyyənləşdirilmək və sonrakı dövründə onun nəticələrini düzgün proqnozlaşdırmaq münkünmə olur.

Bazar münasibətləri səratində əsas sosial problemlərdən biri şhalinin təbəqəlaşmasının köskin xarakter almazı və sosial-əmək forqlarının doruqlaşmasıdır. Bu mənada əmək və münasibətin, elcə də iqtisadi fəaliyyətin stimullaşdırılmasının yeni formallarının tətbiqi, iqtisadi baxımdan əzəmətli təsdiq sisteminin yaradılması ilə yanğı, gəlirlərin bələdiyyət rümləri siyaseti ilkin imkanların bərabərşədirlərmiş və şhalının aztəmənli təbəqəsinin, qruplarının müdafiəsi ilə bağlı tədbirlər sisteminin də shəhər etiblədilə. Burada, xüsusən əzəmətli tətbiq tətbiq etməsi, yaşayış minnənənin həddində gəlirlərin vergiləndirilməsi əzad edilməsi, təhsil dövründə gizəştlərin veriləni, evda, yaxud da sosial müdafiə müəssisələrində olan qeyri-əmək qabiliyyəti şəxslər (ruhi xəstələr) güzəştlərin veriləni, xeyriyyəçiliyin müqaviməti genişləndirilməsi və s.

Gəlirlərin bərabər bələdiyyət rümləri siyasetində aşağı gəlir səviyyəsinə malik olan şhalı qruplarının sosial müdafiəsinə, yaxud da yüksək gəlir

səviyyəsinə malik olan əhalinin qruplarının gəlirlərinin məhdudlaşdırılması istiqamətlərinə üstünlük verilə bilər. Həyata keçirilən siyassatın hər iki istiqaməti özündə birləşdirməsi və vergi qoyma sisteminin sosial güzəştərin səmərəli təzkilinə istiqamətlənməsi daha yaxşı hal hesab oluna bilər. Tənzimlənmə üst səviyyədə başlamalı və ölkənin iqtisadi inkişafına yönəlnən tələblərlər sosial programların irəli sürdüyü təhləblər arasında səmərəli tarazlılıq, balansın əldə edilməsinə gətirib çıxarmalıdır. Belə sosial programların həyata keçirilməsinə yalnız dövlət deyil, həm də müxtəlif institutional strukturlar və ictimai təşkilatlar da cəlb edilməlidir.

İnsanların həyat səviyyəsi ümumi, xüsusi, konkret yanaşma ilə öyrənilir, tədqiq olunur, proqnozlaşdırılır. Belə ki, ayri-ayrı regionlarda, ayri-ayrı sosial-iqtisadi qruplarda onları istehlakına, gəlirləri və xərclərinə, sərbəst vaxtlarına balans şəklində baxılır, təhlil olunur. Ona görə də həyat səviyyəsinin öyrənilmə metodikası ümumi integral konkret yanaşma göstəricilərinin vəhdəti formasında həyata keçirilir. Sonradan differential yanaşma formalasılır. Differential yanaşma dedikdə, onun yaratdığı amilləri qiymətləndirmək başa düşür. Məsələn, təhsilin, peşənin xarakterinin həyat səviyyəsinə təsiri, həyat səviyyəsinin differentiasiyası daha çox ümumi göstərici olan gəlirlərin differentiasiyası və differential əmsali ilə əllətlər.

Həyat səviyyəsinin yüksəlməsi istiqamətində sosial infrastrukturlar, onların istehsal gücləri, il ərzində xidmət göstərmək qabiliyyəti, hər 1000 nəfərə, ya da adambasma düşən səviyyəsi müümən rol oynayır. Sosial infrastruktur sahələrinə görə, kənd və şəhər yerlərində əhalinin sayı, onların məşğulluq səviyyəsi, əhalinin gəlirləri və rəsahə ilə ölçülür. Belə ki, gəlirlərin strukturu yaşayış yerləri ilə əlaqəli şəkildə tədqiq olunur.

Sosial siyasetin yalnız dövlət və onun strukturlarının vəzifələri və hüquqları olmasına düşünmək düzgün olmaz. B.V.Rakitskinin verdiyi tərifə görə, sosial siyaset - müxtəlif, bəzən oxşar maraqları olan sosial qrupların, siniflərin qarşılıqlı münasibətləridir. Bəzən də bu münasibətlər çərçivəsində bütövlikdə əhalinin və onun təbaqələrinin, sosial birliklərin (yəni ailə, xalq, şəhər əhalisi, qəsəbə, region əhalisi və s.) sosial vəziyyətinin dayışılmasına və saxlanılmasına maraqları uyğunluq təşkil etmirlər. Sosial siyasetin istiqamətləri müxtəlif sosial qrupların və siniflərin, regionların, yerli özünlüdərətənə organlarının maraqları nəzərə alınmaqla dəqiqləşdirilməlidir. Bu amil dövlətin müstəqil sosial siyaset həyata keçirmək imkanlarının məhdudlaşması və onun rohunun zişfəlməsinə dələlət etmir. Əksinə, müxtəlif subyektlərin funksiyalarının dəqiqləşdirilməsi və onlar arasında qarşılıqlı təsirin təmin edilməsi əhəmiyyətini artırır. Sosial siyaset sferasında dövlətin və onun subyektlərinin əsas qarşılıqlı təsir prinsipləri aşağıdakılardır:

- bütün regionlar üçün ümumi normaların hazırlanması;
- bərabər siyasi-hüquq və sosial-iqtisadi imkanların təmin edilməsi;

Sosial siyasetin aktivliyi prinsipinin həyata keçirilməsi üçün qarşıda duran əsas problem regionlarmış və yəlidər idarəetmə organlarının özlərini onların üzərinə düşən sosial funksiyaları həyata keçirmələri üçün lazımlı həcmidə maliyyə vəzifətləri ilə təmin etmək, əzəriti formalasdırmaq, bu subyektlərə onlar qarşısında duran sosial vəzifələrin icrasına təminat verən həcmidə konkret gəlir növlərini təhkim etməkən ibarətdir. Mərkəzi dövlət idarəetmə aparatının fəaliyyətini prioritetləri aşağıdakılardır:

- dövlətin sosial siyasetinin məqsəd və vəzifələrini işləyib hazırlamaq;
- bütün əlkə ərazisi üçün sosial sferadə vahid davranış qaydalarını müəyyənləşdirmək;
- ümumi sosial təminat sistemi və səviyyələrinin (əməkhaqqı, pensiya, müvənət, təqaüd, təhsil, tibbi xidmət) formalasdırılması;
- dövlətin sosial siyasetini həyata keçirməsi üçün qanunvericilik bazasının tələnib-hazırlanması;
- böhran vəziyyətlərində regionlara yardım etmək.

Bəzən bir qənaətə gələnlər olar ki, dövlətin sosial siyaseti dedikdə, əlkənin konkret tarixi inkişaf mərhələləri və müsəyyən möqsədlərlə əlaqədar olan və müsəyyən yekun nticələr nəzərə alınmaqla təşkilatı və maliyyət cəhətdən osaslındırılmış dövlət fəaliyyəti bəya düşürlər.

Qeyd etmək lazımdır ki, bir çox iqtisadçılar göstərirler ki, iqtisadi istahatların aparıldığı dövrədə sosial qeyri-bərabərlik əhəmiyyətli dərəcədə kəskinləşmişdir. Təbəqəşəmənin yüksək səviyyəsində sosial sabitlik və tərəq-qinin təminatıçısı olan, eləcə də vəzifəndən sonra cəmiyyəti institutlarını qararlaşdırırın orta sıfır təbəqəsinin əhəmiyyətli dərəcədə qatılmaması ilə müşayiət olunur. Transformasiya dövrünün əvvəlində orta gəlirlərə (yerli standartlara görə) malik olan və cəmiyyətdə sabitləşdirici rol oynayan bir çox professional qrupların nümayəndələri (həkimlər, təhsil işçiləri, alimlər, mühəndislər) bu gün əksər həllarda "yeni yoxsullar" arasında yer almışdır. Yoxsulluq və sosial bərabərlik problemlərini müsəyyən səviyyədə dövlətin sosial təminat organları həll etməyə çalışırlar. Məhz bu orqanların Vəstəsilə yoxsullara yardım programları həyata keçirilir.

Ölkədə sosial gərginliyi azaltmaq üçün aşağıdakı prioritet istiqamətlər üzrə təkmilləndirilmələrə aparılmalıdır: əsl məşğulluq siyasetinin aparılım A-sı; əhalinin həyat səviyyəsinin aşağı düşməsinin qarşısını almayı, azəminənətli ailələrin etibarlı sosial müdafiə sistemini təşkil etmək məqsədilə orta sinif formalaslaşması istiqamətində gəlir və vergi siyasetinin aparılması; cəmiyyətin mənəvi-əxliqi dəyərlərinə qayğı, onun əsaslarının hərəkəti, yüksəklişinə nail olmaq, ailənin əsaslarının möhkəməndirilməsi və bu istiqamətdən dövlətin bütün təsir, təhsil və səfərlərindən, o cümlədən mətbuatdan geniş istifadə edilməsi.

Dövlətin iqtisadi təhlükəsizlik strategiyasında əsas təhlükə amilləri sırasında birincisi, əhalinin əmlak səviyyəsinə görə təbəqəşəməsinin sərvət-lənməsi və yoxsullaq səviyyəsinin yüksəlməsidir. Bu meyil, sosial sabitliyin,

ictimai həmziyliyin və sosial marağlardakı balansın pozulması təhlükəsinə yaradır. Sosial sferada qeyri-sabitliyə səbəb olan əsas amillər sırasına aşağıdakılardır:

- cəmiyyətin varlıklar və yoxsullar olmaqla iki təbəqəyə ayrılması; Birincilər əhalinin az bir hissəsi, ikincilər isə gələcəyə heç bir imam olmayı və əhalinin böyük əksariyyətini daxildir;

- kənddə münqayisədə şəhərlərdə yoxsul əhalini sayının çox olması. Bu nisbət olkədə sosial və kriminal gərginlik yaradaraq, narkomaniya, alkogolizm, cinayətkarlıq, fahişalık və s. kimi neqativ halların miqyasının genişlənməsinə səbəb olur.

- sosial münasibələrə səbəb olan işsizliyin səviyyəsinin artması;

- əmək haqlarının ödənilməsinin longidiləşməsi, müssisələrin fəaliyyətinin dayanması;

- cəmiyyətdə, təsrrüfat fəaliyyəti sferalarında və digər sahələrdə cinayətkarlıq elementlərinin çoxalması.

Sosial sferada iqtisadi təhlükəsizliyə qarşı yönələn təhdidlər sırasında iqtisadi xarakterlər yaxın səbəbər əzədurlər. Bunlar müssisələrin qeyri-sabit maliviyə vəziyyəti, qeyri-silverli investisiya mühiti və s. - dir.

Işsizlik, qeyri-ödmələr, əhalinin təbəqələşməsi, cinayətkarlığın artması amilləri milli iqtisadiyyatın inkişafı, insan kapitalının, əmək potensialının təkrar istehsal üçün birinci dərəcəli təhlükə mənbələri, təhdidlərdir. Lakin cəmiyyətin tənəzzülü prosesinin getdikcə dərinləşməsi və əhalinin surətlə təbəqəlaşması da ölkə iqtisadiyyatı və milli təhlükəsizliyi üçün ciddi təhdidlərdir. Çoxxətli olmaları ilə yanşı, bu proseslərin getdikcə dərinləşməsi və sürətləşməsi ölkə üçün milli fəlakətə çevrilə bilir.

Yoxsullaq problemindən fərqli olaraq əhalinin və cəmiyyətin tənəzzülü prosesinin qarşısında almanın olduqca çatın bir məsələ olub, bütün olkə hayatı üçün dağlıq təsirə malik amil kimi onun aradan qaldırılması, dövlətin taxirəsalınmaz mündəxilsinə böyük zərurət yaradır. Onu da qeyd edək ki, bu problemin həlli təkcə iqtisadi amillərlə deyil, eləcə də hər bir xalqın mənəvi-əxlaqi keyfiyyətləri, qədim adət-ənənəsi, dini, milli mentaliteti ilə birbaşa bağlıdır. İslahatlar və istehsal sferasındaki böhranlar cəmiyyətin parçalanma prosesinin ilkin səbəbi yox, bu prosesin katalizatoruna çevrilir.

Cəmiyyətin tənəzzülü prosesinin dərinləşməsini qiymətləndirmək üçün xüsusi göstəricilər sisteminin müəyyən edilməsi, onların hədd qiymətlərinin işləniləbilərənmiş olunur. Bununla yanşı, cəmiyyətin tənəzzülü prosesini cəmiyyətin sosial strukturunu formalasdırıran müxtəlif sosial qruplarda bəz verən məməkün fərqli döyişiklikləri nəzərə almışla qiymətləndirmək vacibdir.

Cəmiyyətin tənəzzülü uğraması əlaməti kimi əhalinin yaşayış şəraiti keyfiyyətinin pişəşməsi, əhali arasında xroniki xəstəliklərin və ölümün

səviyyəsinin artması, orta ömür müddətinin azalması, əhali arasında əhilərin səviyyəsinin yüksələşməsi, kimsəsiz, sahibsiz və evis-cəksiz uşaqların çoxalmasını göstərmək olar ki, bu da demografik böhrlənlərə səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, demografik böhrlənlərə asas təhlükəli olum - doğum səviyyəsinin aşağı düşməsi və əhali ölümünün katastrofik həddə çatmasıdır, o cümlədən kişilər arasında yüksək ölüm səviyyəsi və uşaqlar arasında ölüm hallarının çoxalmasıdır. Demografik proseslərdə baş verən negativ meyilli döyişikliklər ölkənin böhrlərin vəziyyətindən çıxmamasına mənfi təsir göstərməklə yanaşı, dövlətin geostiyasi məraqları üçün real təhlükə mənbəyinə çevrilərək, birbaşa milli təhlüksizliyinə zərba vurur.

Müasir dünyada cəmiyyətin və əhalinin tənəzzülü prosesləri hayat səviyyəsinin və keyfiyyətinin aşağı düşməsi, cyni zamanda əhalinin alıcılıq qabiliyyəti və istehlakının səviyyəsində tənəzzülü bağlı öz aralarında sıx münasibətlərdir. Əhalinin əməkhaqqı səviyyəsinin aşağı olması əhalinin və içi qüvvəsinin geniş təkrar istehsal proseslərinə angıl tərədir. Bu, içini bir neçə yerdə işləməyə məcbur etərəfə, onun ələsinin tələbatı səviyyəsi yənə da tamn edilə bilər, onun əməkhaqqı səviyyəsi yaşayış minimumundan da aşağı səviyyədə olur. Statistik məlumatlara görə, bu gün Azərbaycanda əhalinin 13%-i yoxsullaq səviyyəsindən aşağı şəraitde yaşayır. Bu o deməkdir ki, əhalinin bu təbəqəsinin gəlirləri onların minimal tələbatlarının səviyyəsini tömən edə bilər və onlara dövlət tərəfindən sosial yardımın formasında kömək göstəriləməlidir.

Əhalinin belə mütələq yoxsullaq səviyyəsində yaşaması gələcək nəşlin inkişafına mənfi təsir göstərərək, məllatın genofondunu zəiflədir. Yoxsullaq əhalimin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşmasının longıdır, vətəndaşların yeni pəsələrə yiyəlmələrinə, ixtisəslərin artırılmasına mane olur, yoxsullağın son həddi olan diləncəlik vəziyyəti, mənvi döyünlük yaradır, cinayətkarlırm, diləncəlbər sayı artır.

Kommunal xərcərlərə bağlı qiymətlərin və təriflərin artması azgözləri ilələrin qidalanma xərcərinin azalmasını qətlnaz edir.

Əhalinin kütləvi şəkildə yoxsullaşması, yoxsullağın nisbi məzmunundan mütələq həddə keçməsi, geniş vüsat alması ölkənin milli və iqtisadi təhlükəsizliyi üçün ikinci mühüm real sosial təhdid hesab oluna bilər. Bu, islahatların uğursuzluğuna nüticələnməsi və sosial partlayış təhlükəsimi doğurur. Dövlətin iqtisadi təhlükəsizlik strategiyasına daxil olan sosial məzmunlu təhdidlər bu iki təhlükənin sürətləndiricisi amil kimi qiymətləndirilməlidir. Bu da iqtisadi təhlükəsizliyin miyarları üzrə sosial siyasetin prioritətlərində düzülsələr edilməsinə tələb edir.

Əhalinin gələr səviyyəsində fərqlişmənin artması, həyat səviyyəsinin sosial vəziyyətinin pişəşməsi belə demək mümkünsə, «yeni yoxsullaq ordusunun» əmələ gəlməsi, avşollar orta təbəqədə qorralanmış intellektual peşə

sahiblərinin və bir çox sahələrin nümayəndələrinin bu əhali grupuna daxil olması ilə nəticələnir.

Yoxsul əhali grupu işsizlik, qacqınlıq və məcburi köçkünlər hesabına genişlənsə də, uğraq mərkəzi tədricən «isləyən» əhali grupuna deðri yerini davçıdır. Lakin «isləyən» əhalinin alıhdaları əmək haqqı, onların gəlirləri özələrinin və ailə üzvlərinin əzəqə tominatının bəlsədəyə bilmir. Dövlət sektorunda və büdcə sferasında bəlsədə gəlir səviyyəsi olan əhali grupu vardır. Bəlsədə səviyyəsi əhalinin yoxsul təbəqəsinin öz potensial imkanlarını reallaşdırmaqdır iqtisadi borabərsizliyi dəha da dərinləşdirən uzunmüddətli xarakter alır və getdikcə ölkədə yoxsulluq miqyası genişlənir.

Gəlirlər səviyyəsində fərqli keçid dövründə, İslahatların aparıldığı illərdə daha sürətlə artır. Gəlirlərdəki fərqlərlə yanaşı, vətəndaşlar arasında borabərsizlik dərinləşir. Məvqeyindən asılı olaraq, daha imkanlı təbəqə pul vasitələrinə, vasitə mənbələrinə dəha əsaslılıq yolu tapır, həmçinin kapital toplamaq, vasitə yaşırmak (kapital qoymaq) və gəlirlərinini vergidən gizlətmək üçün geniş imkanlara malik ohrular.

Struktur amilinə təsiri nəticəsində regionlar üzrə gəlirlərin qeyri-bərabər bölüşdürülməsi iqtisadi borabərsizliyi dəha da dərinləşdirir. Yeni regionlar arasında əzəqə və yoxsul regionlar fərqlənlərdir. Əhalinin pul gəlirləri içərisində əməkhaqqının payının azalması nəticəsində dəha qeyri-siyasi vəzifələrinin yayış səviyyəsində məhz əməkhaqqı gəlirlərinin tosunun böyük olduğu regionlarda, ərazilərdə, həmçinin aşağı rəqabətqabiliyyətli sahələrin, dominantlı təşkil etdiyi regionlarda müşahidə olunur. Enerji xammalları qiymətlərinin dəyişməsindən fayda götürən regionlarda isə əks vəzifəyə yaranır.

Əməyin ödnəlməsi prinsiplərinin pozulması və əməkhaqqının differensiasiyasındaki ziddiyətlər ciddi sosial təhlükə yaradır. Nəticədə, istehlak qiymətlərinin artması fununda tədricən əməyin qiyməti, dəyəri aşağı düşür. Bu da ödməqəbiliyyətli tələbə səviyyəsində, istehlak həcminin genişlənməsi, onun səmərəliliyin yüksəldilməsi, iqtisadi artım və texniki tərəqqinin səviyyəsi蒙onun təsiri göstərir, həmin istiqamətlərdə tənzəzüla sabob olur. Bütün bunlar iqtisadi artımın qarşısını alan əsas amillərdən birinə çevrilən əsaslı gəlir siyasetinin nəticəsidir.

Yaranmış vəzifəyətli uradan qaldırmaq, əhalinin yoxsulluğunu qarşısını almaq üçün ölkədə dayanğılı iqtisadi artımın nail olmaq lazımdır. Bəlsədə bir artım əhalinin adambəşmə dəişən ÜDM-un real həcminin sosial bazar təsərrüfatı modelindəki istehlak parametrlərinə yaxınlaşmasına kömək edə bilir.

Dünya təcrübəsi göstərir ki, ildə təxminən 2% haddində iqtisadi artım mağulluq səviyyəsini genişləndirməyə şərait yaradır və bunun əsasında da əhali gəlirlərinin ümumi artımı və vətəndaşların müvafiq kateqoriyalarının sosial müdafiəsinə təmin etmək üçün zəruri maliyyə resurslarının həcminin artması baş verir.

Ölkədə nisbatən sosial sabitliyə nail olmaq, yüksəkgölərlilik səviyyəyini təmin etmək üçün mühüm məsələlərdən biri əhalinin yiğimləri problemdir.

Cəmiyyətdə yoxsullaşma maliyyə vasitələrinin çatışmazlığına şərait yaranan amillardan biridir ki, bu da iqtisadi artımı longidir. Hiperinflasiya nəticəsində əhalinin yiğimlərinin qiymətdən düşməsi adəməşənə düşən gəlirlərin və real əməkhaqqının əsaslı azalması dövriyyə vəsaitlərinin yiğim imkanlarını minimuma edir və vətəndaşların yiğim formalarını doyusır. Yiğimlər üzrə aşağı faiz dərsələri və inflasiya nəticəsində vəsaitlərin qiymətdən düşməsi riski vətəndaşların topladıqları vəsaitləri, kapitalı xaricə çıxarmaq sövü edir. Onu da qeyd edək ki, inkişaf etmiş ölkələrdə ev təsərrüfatlarının banklarda və qeyri-bank strukturlarında yerləşdirikləri pul ÜDM-un illik həcmini əhəmiyyətli dərəcədə artırır ki, bu da iqtisadi artıma olverişli osas yaradır.

Məhz buna görə dövlət yoxsulluq qarşı mübarizə aparmalıdır. Yoxsulluq cəmiyyətdə təmənnədən ugradan təhlükələrdən biridir və onunla mübarizə olduqca əhəmiyyətli sosial vəzifələrdəndir.

Dövlətin yoxsulluğun qarşısının alınması məqsədilə həyata keçirdiyi siyasetin əsas istiqamətlərinə aşağıdakılardır:

- makroiqtisadi sahələr üzrə sabitliyə və dayanğılı iqtisadi artım siyasetinin həyata keçirilməsi, bu mösəllüğün genişləndirilməsi və minimal əməkhaqqının orta yaşayış minimumunun səviyyəsinin yaxınlaşdırılması, əməyin qiymətinin, dəyərinin artırılması, əməkhaqqı və əhalinin dəgər ödəmələr üzrə bərcərinin lağıv istiqamətində qətiyyətli əsas yaradır;

- dövlətin sosial prinsiplərinə uyğun minimal sosial təminatlar sisteminiñ formalasdırılması, təşkil edilməsi;

- yoxsul əhaliyə sosial yardım sisteminin yaradılması, bazar iqtisadi sistemində keçidən əlaqədar yoxsulluq həddində yaşayan əhaliyə üvənli sosial yardımın müxtəlif formalarının təbiq etmək, sosial təminatlar sahəsində sabitliyin təmin olunması, vergi güzəştləri, uczuz kreditlər, dəstəsiyalar ayrılmış yolu, münasib qiymətlərə istehlak məllərinin istehsalını stimullaşdırmaq yolu ilə əhalinin azığlılı təbaqəsinin onların gəlirlərinə uyğun səviyyədə öz tələbatlarını təmin etdə bilmələri üçün şəraiti yaratmaq.

Qeyd etmək lazımdır ki, birbaşa sosial yardımın və qoruyucu tədbirlər vasitəsilə real gəlirlərin azalmasının qarşısını almaq onların sabitləşməsinə təmin etmək, sonra bu gəlirlərin artım tempini sürətləndirmək, onların qiymətləri artımını tövbə keçən, üstələyən yüksəkləşməni təmin etmək dən ibarətdir. Bu, investisiya fəaliyyətini artırmağa, istehlak tələbinin canlandırmağa, yoxsulluq probleminin əsaslılığını azaltmağa imkan verir.

Əhalinin gəlirlərinin tənzimlənməsi və cəmiyyətdən sosial strukturunu optimallaşdırılması yönündə həyata keçirilən siyasetdə əsas diqqət əhaliyin böhran vəzifəyindən, yoxsulluq vəzifəyindən çıxarmaq məqsədi ilə

bölgü tayinathı tədbirlər həyata keçirmək yolu ilə gəlirlərin tarazlaşdırılmasına, bərabərəşdirilməsinə yönəlməlidir. Bu, fiziki şəxslərdən vergi tutulması rejimi və vergi sisteminə uyğun iqtisadi mexanizmin yaradılmasını, varlı adamların pul gəlirlərinin həcminin və xüsusi sektorda və kələq iqtisadiyyatı vasitəsilə dövlətdən gizlədilən gəlirlərin daşıq hesabına alınmasını üsulunun tapılması, vicedənli vergi ödəyiçilərinə qarşı vergi təzyiqinin artmasına yox verməməyi tələb edir.

Bu manada yüksək gəlir səviyyasına malik əhalı təbəqəsinə mütərəqqi vergi tutumuna əsaslanaraq şəxsi gəlirləndən vergi tutulması princip-lərini daşıqlaşdırmaq, gəlirlərin gizlədilməsinə görə yüksək cariə sanksiyalarının tətbiqi, ailə amilinin nəzərə alınması (ailədə kimisə ödədə saxlamamaq), gəlirlərin hesablanmasına kompyuterlərin tətbiqi vacibdir. Əmək haqları və sahibkarlar gəlirindən tutulan vergilərin daşıq bölgüsünü aparmaq, muzdlu işçilər, fermerlər, ailə və fərdi təsərrüfatlardan vergi tutumları zamanı daha aşağı başlangıç xəttini müyyəyan etməklə cəmiyyətdə gəlirlərin tarazlaşdırılmasına, orta sinfin formallaşmasına kömək etmək olar.

Yoxsullığın miqyasının məhdudlaşdırılması ilə bağlı tədbirlər sırasında real əmək haqlarının artırılması, əmək haqları, təqaüdlər, pensiya yolları, müavinatlar üzrə boreların ləğvi xüsusi yer tutur.

Real gəlirlərin azalması və vətəndaşların yoxsullaşmasına əks təsirli tədbirlər sırasında qiymətlərinin artımına uyğun olaraq indeksasiya yolu ilə əhalinin real pul gəlirlərinin dəyərini qoruyub saxlamaq, itkişlərin eyni vaxtda artım metodu vasitəsilə kompensasiya olunması, yaşayış minimuminun dəyişməsinə uyğun olaraq pul gəlirlərinin minimal səviyyasının təkrar nəzərdən keçirilməsi də daxil edilməlidir.

Ən çətin məsələlərdən biri də yoxsulluq həddində yaşayan imkansız əhalı grupuna sosial yardım və onların sosial müdafiəsi ilə bağlı mexanizmlərin işlənilib hazırlanmasına, eləcə də dövlət tərəfindən sosial yardımalar məqsədi ilə ayrılan maliyyə vasitələrinin xərclənməsində (mənənə manada) bərabərliyi yol verməməklə bağlıdır. Problemin həllinə prinsipial yanaşma ehtiyac səviyyasının nəzərə alınması ilə birbaşa ünvanlı sosial yardım göstərilməsi ehtiyac olanların seçiminin əsaslandırılmasıdır. Eyni zamanda bu məqsədər üçün ayrılmış maliyyə vasitələrindən israfsız istifadəyə yol verməmək, ölkənin bütün regionlarında belə yardımaların alınmasının sabitliyini təmin etmək məqsədi də prinsipial əhəmiyyət kəsb edir. İssizliyin səviyyasının artması yoxsullüğün və sosial qeyri-sabitliyin dörüləşməsinə səbəb olan amil kimi iqtisadi təhlükəsizlik üçün daha ciddi təhdidlər sırasına daxil edilməlidir.

İşsizlik probleminin kaşkınlaşması nəticəsində ailələrin gəlir mənbəyinin məhdudlaşması, gəlir səviyyasının azalması istehsalda tənəzzül prosesinə səbəb olur, əmtəə və xidmətlərə olan tələbin məhdudlaşması

amilinə çevrilir və vergi daxil olmalarının həcmi aşağı düşür. Diger tərəfdən, işsizliyin səviyyasının artması cinayətkarlıq və özünəqəsd hallarının çoxalması ilə nəticələnir. ABŞ-in Jon Hopkuns Universitetində aparılan tədqiqatların nəticələrinə görə işsizliyin səviyyasının 1% artmasının özünəqəsd hallarının 4,1%, cinayətkarlıq hallarının isə 5,7% artmasına səbəb olur, ÜDM-in həcmi isə 4,5% azalır. Belə faciəli halların qarşısının alınması məqsədi ilə sosial-iqtisadi istahatlardan strategiyasında azəmətinə ailələrə sosial yardımalar üçün maliyyə vasitələri mənbələrinin axtarıb tapılması yox, əhalinin məsəllələrinin təmin edilməsi və yeni iş yeri lərimin açılması, mövcud iş yeri lərinin saxlanılması iddiqəmatında siyasi kurs davam etdirilməlidir.

Məşgulluq siyaseti əmək potensialında tam istifadəyə və əmək qabiliyyəti əhalinin işgüzar şəfəfligə şəraitin təmin edilməsi istiqamətinə yönəlməlidir. Bu, əhalinin yoxsullaşmasının və kütləvi işsizliyin baş ahh getməsinin qarşısını alır, rəqəbat mühitindən vətəndaşın məhsuldar davranışını stimullaşdırır. Orta müddət üçün nəzərdə tutulan Sosial İqtisadi İnkıfət Proqramında müəssisələrdə artıq ehtiyat halında içi güvəsi saxlanması və gizli işsizlik səviyyasının artmasına qarşı məhsuldar məşgullüğün təmin edilməsi üzrə tədbirlər sistemi nəzərdə tutulmalıdır.

Iqtisadi təhlükəsizlik məşgullüğün səmərəliliyi, məşgul əhalinin öz əməyi, onun nəticələri ilə bütün əlkə əhalisi, o cümlədən uşaqlar, yaşlılar, əmək qabiliyyətini itirənlər, müvəqqəti İsləməyənlərin və başqaşaların normal rəqət səviyyasının təmin edilməsini qabiliyyətindən asılıdır. Bu cəhət, məhz məşgul əhalinin himayəçilik gücünün həcmini səviyyələndirir, yəni faktiki İsləyən əhalinin himayəsində olan əhalinin sayıni göstərir.

İş yeri lərimin saxlanması və kütləvi işsizliyin qarşısının alınmasında əmək proteksionizm siyasetinin həyata keçirilməsi, milli əmək bazarının qorunması üzrə tədbirlər sistemi İslənib hazırlanmalıdır. Bu, maliyyə, texnoloji, struktur, sənaye, ixrac-ixdal siyasetinin formallaşması zamanı dövlət orqanları qarşısında yeni istehsalçılarının məraqlarının nəzərə alınması, məhsuldar məşgullüğün stimullaşdırılması və təmin edilməsi üçün investisiyalar cəlb edilməsi kimi mühüm vəzifələr işləi sürür.

Məşgulluq sferasında nisbi sabitliyin qorunması və saxlanması, məşgullüğün artırılması sahəsində regional səviyyədə tədbirlərin İslənilib hazırlanması və həyata keçirilməsində region subyektlərinin cavabdehliyinin və məsuliyyətinin artırılması yeni iş yeri lərinin yaradılması ilə bağlı regional proqramların İslənilib hazırlanması və həyata keçirilməsinin əhəmiyyətini də artırdır. Bu Proqramda isə güvəsi olan tələbatın fəllaşdırılmasının bütün bazar vasitələri daxil edilməlidir. Onu da qeyd edək ki, belə regional proqramlar əlkə üzrə İnkıfət Proqramının tərkib hissəsidir. Məşgullüğün təmin edilməsi üzrə regional proqramları təsir gücünün artırılması üçün qanunvericilik və normativ aktlara uyğun

olaraq islahatlar strategiyasi va makroiqtisadi siyasatın prioritetlerində müsbət düzəlislərin höyata keçirilməsi prinsipial əhəmiyyət kəsb edir. Bu düzəlislər sırasına aşağıdakılardır:

- sahibkarların yeni iş yerlerinin açılması ilə bağlı investisiya fəaliyyətinin artırılması stimullaşdırmaq;
- istehsal sahələrinin yenidən qurulması, texniki cəhətdən silahlansıması, istehsal sferalarına məxsus kiçik sahibkarlıq fəaliyyətinin genişləndiriləsi istiqamətiində kreditlərin çəlb edilməsi üçün əlverişli şərait yaratmaq;
- yerli istehsalçıları xarici və inhisarçı rəqabətdən qorumaq və Ölkədə normal fəaliyyəti təmin edəcək sağlam rəqabət mühitini təmin etmək;
- regional məşğulluq problemlərinin həlliində mili dövlətçilik maraqlarının prioritetlərinin reallaşmasında ictimai xarakterli işlərin təşkilini səviyyəsinə və statusunu, rolunu yüksəltmək;
- ilkin sağlamlaşma mərhələsi keçən müəssisələrə məşğulluğun təmin edilməsi və kadrlar hazırlığının təkmilləşdirilməsi istiqamətində kömək etmək;

Qeyd etmək lazımdır ki, yoxsulluq təkcə görilər və istehlak səviyyəsinin deyil, həmçinin təhsilin, tibbi təminatın, mədəni həyatın aşağı olması, kifayət qədər qidalanmamaq kimi başa düşülür. Belə adamların onları şəhər edən mühit, hadisələr qarşısında aciz və gücüsüz qalmaları, səsvermə hüquqlarının olmaması, daimi qorxu içində olmaları, özlərini müdafiəsiz hiss etmələri bu problemin ölkənin hər bir vətəndaşı və bütövlükda ölkə üçün yaxşı gələcək, sağlam nəsil, qloballaşan dünya ilə ayaqlaşa bilənək vəd etmər. Ona görə da yoxsulluq çoxəxətli problem olduğunu üçün, onunla mübarizə ayrı-ayrı istiqamətlər üzrə, lakin kompleks xarakterdə aparılmalıdır. Real məqsədlər formalasdırılmışdır və onlar elmi cəhətdən əsaslandırılmış, yoxsulluq səviyyəsinin diagnostik təyini üçün göstəricilər sistemi müəyyənləşdirilmiş və Programın reallaşma monitorinqi təyin edilmiş və nüfuslar qiyamətləndiriləndir. Yoxsulluq probleminin kompleks həlli üçün vahid konseptual əsas yaratmaq, hər bir ölkənin, regionun spesifik xüsusiyyətlərinə nəzərə alaraq yoxsulluğun azaldılmasının xüsusi strategiyası işlənilərəmənələndir. Yoxsulluq bütün iqtisadi sistemlərlə əlaqədar və bütün dövrlər üçün xarakterik hadisədir.

Cəmiyyətdə kütləvi yoxsulluq o halda baş verir ki, gəlirlər qeyri-bərabər bölgündürül. Kütləvi yoxsullaşmanın, pauperizmin səbəbləri müxtəlif zamanlarda fərqli olmuşdur. Qədimlərdə və orta əsrlərdə pauperizmin əsas səbəbləri qılıq, epidemiyalar, daşqınlar, yanğınlar, mühəharibələr idi. Hətta orta əsrlərdə, demək olar ki, bütün təhkimci kəndlilər xroniki yoxsulluq həddindən yaşayırdılar, yəni baş verən xırda bir səbəbdən kəndlilər arasında aqılıq, qılıq vüsər alırdı. Lakin bu gün yoxsulluq global xarakter daşıyır. SPİD, narkomaniya, cinayətkarlıq, ətraf mühitdə baş verən bədbəxt hədisələr, texnogen faciylər, təbii fəlakətlər, terrorizm heç bir sərhəd tanımır.

Təkcə 2000-ci ildə beynəlxalq miqyasda 26 mühəribə baş vermiş və bunun nəticəsində 26 mln. insan qaçqın olmuşdur.

Yoxsul əhalinin sayı hər il durmadan artır. Gündə 2 dollara yaşayış insanların sayı hər il 80 mln. nəfər artır. Dünya Bankının «1999-2000-ci illər Dünyanın İqtisadi Haqqında hesabatında» qeyd olunur ki, 3-cü minilliyyət başlangıcında təxminən 1,5 mldr. adam gündə 1 dollara bərabər səviyyədə yaşamaq məcburiyyətində qulacaqlar. 2015-ci ildə yoxsulluq həddindən aşağı səviyyədə yaşayanların sayı 1,9 milyardən çatacaq ki, bu da Yer Kürəsi əhalisinin üçdə birini təşkil edəcək. Buna əsaslanaraq belə bir nəticə çıxarmaq olar ki, inkişaf etməkən olan ölkələrin əhalisinin gölərləri arasında fərqli getdiyek artır. Hesabatda o da qeyd olunur ki, artan yoxsul əhalinin əksər hissəsi şəhərlərdə toplanacaqdır.

Deməli, belə qəmərə gəlmək olar ki, yoxsulluq problemi gələcəkdə beynəlxalq maliyyə institutlarının fəaliyyətində prioritet istiqamətlərdən olacaqdır.

Yüksək gəlir səviyyəsi olan ölkələrdə 100 uşaqdan biri 5 yaşından yaşayır, yoxsul ölkələrdə isə bu 100 uşaqdan 5 nəfərdir. Inkişaf etmək ölkələrdə doğulan uşaqların 5%-dən azı 5 yaşından yararla-yaritox yaşamaq məcburiyyətində olduğunu həldə, zəif ölkələrdə belə vəziyyət uşaqların 50%-dən qədrini əhatə edir.

Qlobal problem olan yoxsulluq dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsi ilə birbaşa əlaqədardır. 20 mənzərin ölkədə orta gəlir səviyyəsi 20 yoxsul ölkədəki orta gəlir səviyyəsindən 37 dəfə yüksəkdir. Son 40 ildə hər fərqli 2 dəfə artmışdır.

Yoxsulluq problemi müxtəlif dünya ölkələrində fərqli xüsusiyyətlərə malikdir. Şərqi Asiya ölkələrində günü 1 dollara yaşayış əhalinin sayı 1987-ci ildə 420 mln.-dan 1998-ci ildə 280 mln.-a dək azalmışdır. Lakin Çənubi Asiyada, Latin Amerikada ölkələrində yoxsulların sayı durmadan artır. Şərqi Avropa, Orta Asiya ölkələrində də yoxsul əhalinin sayı artır.

Ölkələr daxilində də yoxsulluğun yayılması fərqli cəhətlərə malikdir. Afrikamızın bəzi ölkələrində uşaq ölümü üzrə mənəvi göstərici siyasi cəhətdən güclü etnik grupparda müşahidə edilir. Latin Amerikasında yeri əhalilər gəlmələrə nisbətən daha aşağı təhsil səviyyəsi ahlarlar. Çənubi Asiyada qadınlar kişilər nisbətən 2 il az təhsil ahlarlar, orta təhsil müəssisələrinə daxil olan qadınların sayı kişilərin üçdə iki hissəsini təşkil edir.

Hal-hazırda 800 mln.-a yaxın insan, yaxın dünyə əhalisinin 14%-i minimum səviyyədə belə orzalı təmin edilmən və 0,5 mldr. insan xroniki olaraq yaracı-yaritox vəziyyətinə düşür, onlardan üçdə birini uşaq təşkil edir. 1,3 mldr. adam, yəni dünyə əhalisinin 22%-i təmiz içməli suya böyük ehtiyac duyur, 2 mldr. (34%) antisaniitariya şəraitində yaşamanıq məcburiyətindədir və 2 mldr. şəhər elektrik enerjisindən məhrumudur. Beynəlxalq Kmüd Təsərrüfatı Məsləhət Qrupunun tədqiqatlarına görə, əkin yerdə 40%

tükənmüşdür və rekultivasiyaya ehtiyac duyulur. Yaxın 25 ildə dünya əhalisinin dördü biri su çatışmazlığından azızyar çəkəcəkdir, dünya məşyurasında istehlakın təxminən 80%-i əkinçiliyin payına düşür. Dünyada kənd təsərrüfatı əvvəlki kimi ekologiyənin pisləşməsi və yoxsulluq arasında əlaqələndirici halqa kimi qatır.

Əhalinin ərzaq təhlükəsizliyi problemi XX əsrin 70-ci illərində inkişaf etməkdə olan ölkələrdə baş verən sosial-iqtisadi proseslərlə əlaqədər olaraq dəniz iqtisadiyyatı tərəfindən güclü müzakirə predmetinə çevrildi. O zamənlər global ziddiyət meydana gəlmişdi. Inkişaf etmiş ölkələrdə ərzaq məhsullarının ifrat istehsalı bir sırada 3-cü Dünya ölkələrində əhalinin kütləvi alığı və yenəməzliyi ilə müşayiət olumurdu.

Dünya Bankının proqnozlarına görə, planetin əhalisi 2025-ci ildə 3 mlrd. nəfər artacaq. Bu, əsasən Asiya regionları hesabına baş verəcək. 3 mlrd. insan global su ehtiyatları böhramı ilə üzəşəcək və su çatışmazlığından azızyar çəkəcək, urbanizasiya böhramı olacaqdır ki, nəticədə da yaxın 30 ildə şəhər əhalisinin 3 dəfə artacaq. 2020-ci ildə Afrika əhalisinin üçdə ikisi bu gün heç də iqtisadi artım mühəsibə edilməyən şəhərlərdə yaşayacaqdır. Yaxın 15 ildə dünya əhalisinin ərzaqlı təmin etmək üçün ya məhsuldarlığın 3 dəfə artırmalı, yaxud da əkin sahələrinin 3 dəfə artırmalı lazımlı göləcək, lakin reallıq budur ki, əksar kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı orta hesabla 50%-i təşkil edəcəkdir. Yaxın 30 ildə ərzaq məhsullarının istehsahı yalnız 2 dəfə artacaq. Deməli, demografik böhram, global su ehtiyatları böhramı, urbanizasiya problemimiz ərzaq böhramı da olacaq olunacaq.

Qeyd etmək lazımdır ki, yoxsullaq soviyyəsinin qiyamətləndirilməsi, ilk növbədə yoxsullaq həddinin müəyyən edilməsini tələb edir. Müxtəlif əməkşəxərin istehlak soviyyəsi az və ya çox dərəcədə uzunmüddətli perspektivdə insanın sağ qalmamasına birbaşa dələlət edir. Bundan başqa yoxsul ölkələr də daxil olmaqla, əksər əməkşəxələrdə «yoxsullaq» anlayış yaşayış uşaqlıq minnən qorçixəndən kənarə çıxır. «Yoxsullağın həddi» anlayışı ilk dəfə 1970-ci ildə qəbul edilmişdir. Yoxsullağın müəyyənətləndirilməsi həddindən bir qədər aşağı tərzdə yaşayan insanın, bu həddən bir qədər yüksək tərzdə yaşayan insana nisbətən piş həyat soviyyəsinə malik olması fikrinə əsaslanaraq bəzi konsepsiylər «yoxsullaq həddi» anlayışını qəbul etmərlər.

MDB ölkələrində isə yoxsullağın mütləq həddi qəbul edilmişdir. Mütləq yoxsullaq insanın yemək, su, geyim və siginacağa olan minimal fizioloji tələbat soviyyəsinin qiyamətləndirmək imkanını nəzərdə tutur. Burada sosial-mədəni tələbatlar deyil, məhz fizioloji tələbat əsas götürülür. Mütləq yoxsullaq o zaman aşkar olunur ki, insan geyim, ərzaq, yemək, siginacaq əldə etmək imkanından məhrum olur, yaxud onu itirir və onun həyat tərzini bu soviyyədən aşağı olur. Mütləq yoxsullaq həddini təyin etmək üçün ərzaq sahəsinin tərkibi və onun doyuri müsyyənə edilməlidir. Nisbi yoxsullaq

konkretnı cəmiyyətdə, konkret dövrdə ümumi qəbul edilmiş həyat tərziləri, soviyyəsilə müsyyənə edilir. Bu, minimal fizioloji tələbatla təyin edilir.

Yoxsullağın problemi heç də bütün ölkələrdə keyfiyyətə oxşar deyildir. Yoxsullağın anlayışının birmənalı, ümumi qəbul edilmiş, elmi cəhdənən əsaslandırılmış dürüst tərifi yoxdur və ola da bilməz. Problemün sosial, iqtisadi və psixoloji tərəfləri ilə yanaşı, o, siyasi əməkliyət, məzənnələr də kəsb edir. Bu, siyasi mübarizə gedindən konkretləşir və modifikasiyaya uğrayır. Yoxsullağın anlayışı sadəcə olaraq əməkşəxələrdəki vəziyyəti əks etdirir, o, eyni zamanda yaranmış vəziyyətin qəbul edilməməliyini, yol verilməzliyini, hadisənin özünmə aradan qaldırılma əzarlılığını göstərir. Dövlətin sosial siyaseti yoxsullağın anlayışının mövcudunuşu şəhərinə dəyişir.

Inkişaf etmiş ölkələrdə yoxsullağın problemi inkişaf etməkdə olun ölkələrdə olduğundan əməkşəxələr dərəcədə fərqlənir. Bu, birləşmələr nisbətən ikinclərdə belə programları və hələ ibtidai soviyyədə olması, yaxud da tamamilə olmanın səbəbindən irəli gedir.

Yoxsullağın mütləq həddi - diaq təyin edilmiş yaşayış minimumudur. Belə vanaşma, problemin mahiyyətini, müqaviməti möhdüdülləşdirir və əlavə tədqiqatların aparılması imkan vermir. Mütləq yoxsullağın həddindən orta güzərən soviyyəsinin dəyişməsindən asılı olmayıraq bir qədər ümumi həyat soviyyəsi kimi baxmaq təqsədənəngən olardı, nisbi yoxsullağın həddi isə əksinə olaraq dəyişir və orta həyat soviyyəsinə ətiab keçirir. Bəslətkə, iki eyni həyat soviyyəsinə malik insan təhlil yerdən və zamanından, siyasi vəziyyətin dəyişməsindən asılı olmayıraq yoxsul, yaxud varlı hesab olunacaq. İnsanların rüfətinin eyni şəkildə, tərzdə təhlili mənasında yoxsullağın eyni cür qiyamətləndirilir.

Yoxsullağın həddinin müəyyən edilməsində ən geniş yayılmış vanaşma əsas tələbatların təhlilidir. Ərzəq mallarına olan tələbat əsas tələbat hesab olur ki, bu da tövsiyə edilmiş qida enerjisini təchhələk həcmidir. Belə vanaşma orqanizmin qida enerjisini olan tələbatın müəyyən etmək əsas məsələdir.

Yoxsullağın həddinin ərzaq tərkibi, komponentləri ilə əlaqəsi heç də qidalaya olan tələbatla himdir. Müxtəlif ərzaq məhsullarının birtən istifadəsi vəsitiylə orqanizmin minimal xərclərlə qida enerjisini olan tələbatın təmin etmək olar. Lakin bu, bəzən insanın çoxxərlik tarixi mənəvələr formalaşmış qida vərdişlərinə, qida rasiomuna zidd olub. Yoxsullağın yüksək qiyamətlər fonunda orqanizmin qida tələbatının minimal xərclərlə təmin edilməsi kimi təyin edilmək ərzaq həcmi ilə müəyyənləşən həddi, yoxsul əshali təbəqəsi üçün əlçatmaz olan qida rasiomunun işlənilə hazırlanması ilə nəticələnə bilər. Orqanizmin minimal enerji tələbatının təmin edilməsi üçün lazımlı olan minimal xərclər yoxsul əhalinin real xərclərindən oludur və az olub. Görünür, lazımi həcmində enerji qəbul etmək qidalanmaya əstənilik verilməsindən tək motiv deyildir.

İkinci problem, qeyri-ərzaq təyinatlı tələbatın nəzərə alınması ilə başlıdır. Qeyri-ərzaq təyinatlı tələbat fonda yoxsuluq həddinin təyini zamanı qidanın tərkibinə, komponentlərinə uyğun olaraq qidalanma enerjisişini ondan tələbat qədər şəhəriyyətli rol oynamır.

Ərzaq təhlükəsizliyi agrar-sənaye kompleksinin inkişafı baxımından milli təhlükəsizlərin müümən cəhətlərindən biridir. Ölkədə siyasi, sosial və iqtisadi şəraitin döyişməsi, həmçinin globallaşmanın təsiri yeni təhdidlər, təhlükəsizlərlə varadaraq, ərzaq təhlükəsizliyinin təmin edilməsi problemləri müraciətləşdirək, ənənəvi yanaşma çərçivəsində onun həllini bir qədər da çətinləşdirir. Bu mənada, ərzaq təhlükəsizliyi probleminə insanın inkişaf kəsnəsi kontekstində yanaşmanın da nəzərə alınması problemin metodoloji dəyərini və aktuallığını artıraraq, onun kompleks həllinə və insanın prioritet marağının təmin edilməsinə şərait yaratır. BMT-nin İnkışaf Programı çərçivəsində formalanmış kəsnəsi yaxşılaşdırma burada sosial-iqtisadi problemlərin həlli, o cümlədən təhlükəsizliyi insanın inkişafı baxımından yanaşmanın olmasınadır. Bu zaman ərzaq təhlükəsizliyi ənənəvi təhlükəsizliyinin müümən bir cəhati, tərkib elementi kimi nəzərdən keçirilir və bilavasitə ənənəvi yanaşmanın sağlanması ilə əlaqələndirilir. İnsanın təhlükəsizliyi milli təhlükəsizliyi nisbətən geniş mənə kəsh edir. Milli təhlükəsizlik ictimai təhlükəsizliyin təmin edilməsi formalardan biri kimi, ənənəvi təhlükəsizliyinin yeddi əsas cəhətlərindən biridir.

Əhalinin ərzaq təhlükəsizliyi (dünya ədəbiyyatı terminologiyasında), ilk növbəd makroiqtisadi vəziyyətə, ictimal istehsalın səmərəliliyi və əhalinin gəlirləri ilə müayyən olunur. Əhalinin ərzaq təhlükəsizliyinin vəziyyəti geniş göstəricilər sistemi ilə müayyən olunur.

Ərzaq təhlükəsizliyini qarşı yonələn bəzə Müxtəlif təhdidləri aşağıdakılardan istiqamətlər üzrə konkretlaşdırırmış olar:

- Əhalinin gəlir səviyyəsinin aşağı və qeyri-sabit olmasının nəticəsində ərzaq məhsullarının əldə edilməsinin iqtisadi cəhətdən qeyri-mümkünlüyü, çox bahadır olması;

- Ərzaq məhsulları istehsalının az olması, yaxud bazara az həcmədə məhsulların daxil olması ilə əlaqədar bu məhsulları əldə etməyin fiziki cəhətdən imkansızlığı, eləcə də ekoloji cəhətdən təmiz, sağlamlıq üçün təhlükəsiz ərzaq məhsullarının əldətən imkanının qeyri-mümkünlüyü;

Ənənəvi yanaşma və kənd təsərrüfatı istehsalının həcmi, eləcə də bazarın təchizatı səviyyəsi ilə əlaqədar olaraq ərzaq təhlükəsizliyinə qarşı təhdidlərin spestri, əhəmənə dairəsi ənənəvi inkişaf, onun həyat səviyyəsinin keyfiyyətinin yüksəldilməsi nəqeyi-nəzərindən şəhəriyyətli dərəcədə genişləndir. Burada gizli və dolaylı ilə təsir göstərən, səni bəyərəmə xarakterli, global sənətində yayılan təhdidlər müümən şəhəriyyət kəsh edir. Nəticədə onların aşkarlaşılmaması və qarşısının alınması da çətinləşir.

Bu gün Azərbaycan dönyanın qəsisiyəsi xəritəsində çox müümən yer tutur. Müasir vəziyyətin bu və ya digər reallıqları ərzaq təhlükəsizliyi

problemərini önsi keçirir. Bu konsepsiya daxili istehsal və səmərəli həcmədə iddal hesabına ölkənin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin olunması nəzərdə tutur. Bu məhsulları işa yahni dəqiq təşkil olunmuş aqroqüsəsi adı mühüm şəxsiyyətdən həll etmək olar.

İnsanın təhlükəsizliyinin cəhətləri, tərkib elementləri qarşılıqlı əlaqəlidir. Təhdidlərin meydana gəlməsi və risklərin bir-birlərini qarşılıqlı şərtləndirir. Təhlükəsizliyin işsizlik, gəlir səviyyəsinin azalması, yoxsuluq kimi iqtisadi və sosial xarakterli təhdidləri ərzaq məhsulları əldə etmək imkandır heçə endirir. Ekoloji təhdidlər, ilk öncə straf müümətin radyasiya və cırklənməsinin artması, pişmənəsi, yenil bioteknologiyalarla bağlı risklər ərzaq təhlükəsizliyi üçün neqativ təsirlər yaradır.

Ərzaq məhsullarının kimyəvi və radyasiya cırklənməsi ərzaq təhlükəsizliyi problemini dəha da əksinləşdirir. Mütəxəssislərin rəyində görə, kənd təsərrüfatında tətbiq edilən gübərlər, bittiklərin hazırlanması, ziyanvericilərden qorunması məqsədilə istifadə edildən müxtəlif vəsiatlar və dərman preparatları ərzaq məhsullarında kimyəvi qatlıqlar şəklinde toplanaraq, əhalinin sağlamlığı üçün eiddi təhlükəsi əvvərlər. Xüsusi, müxtəlif kimyəvi maddələrin nəzarətsiz tətbiqi dəha əldə təhlükələr təhdidlər yaradaraq onkoloji xəstəliklərin, immunoəziyi və genetik döyişikliklərin bay verməsi, doğum zamanı işşaglarda anadango əlin qışurların olmasına səbəb olur.

Qeyd etmək lazımdır ki, ənənəvi ərzaq təhlükəsizliyin qarşı olan təhdidlərin qiyamətləndirilməsi zamanı, ilk növbəd minimal istehlak, xəviyəsinə uyğun sətkaçı kalori normasının xarakterizə edən göstəriciçini, əhalinin adəməşinə düşən ərzaq məhsullarının istehsalı indeksinin göstəricisi və ixracdan əsaslı əməklinin müsəvərə edilənək müümən şəhəriyyət dayanır. Belə ki, müvafiq göstəricilər toplusunun və ilkən xəbərdarlıq sistemünün təşkili, ilk növbəd qarşıya qoyulmuş məqsədlər və əzəri informasiya əldə etmək imkanlarını əsaslananadır. Bu sahədə statistik informasiyanın mühdudluğunu və yarımçıq olmasının regional sənətində ənənəvi təhlükəsizliyi monitorinq vəziyyələrinin müraciətləşdirilməsindən ibarət. Regional sənətində tənzimlənməsi ərzaq təhlükəsizliyi üçün müümən şəhəriyyət kəsh edir. Yerli, milli, regional və global sənətində göstəricilər (indikatorlar) sisteminin ümumi çatışmaşlığı onun möhdudluğunu, dərliği və sistəndə ərzaq məhsullarının ekoloji parametrlərinin xarakterizə edən göstəricilərin əlməməsindən ibarət. Bu isə problemin həllinin bir qədər müəkkəbləşməsi, tam qiyamətləndirilməsinə səbəb olur.

İnsanın təhlükəsizliyi problemi çox cəhəltli olduğu üçün şərti xarakter dasdır, lakin kritik sənətindən köməkçi tətbiq edilənək həmişə mümkün olmur. Bundan başqa, nəzərdən kənd təsərrüfatı əsaslılığından, əhəmdən qeyri-qəmətli tətbiq etməyi heç də həmişə sosial baxımlanın məqbul və ənənəvi, cəmiyyətin inkişafı nəqeyi-nəzərindən düzgün hesab oluna bilməz. Bu baxımdan, bir sira göstəricilərlə bağlı müəyyənərək metodun tətbiqi geniş yayılmışdır. Burada keçmiş dövrlə, ənənəvi inkişafı ilə bağlı yüksək nəticələr əldə etmək əmək oldugları sənətindən

müqayisələr aparılır. Ərzaq məhsullarının ekoloji parametrlərinin tənzimləməsi üçün göstəricilərin (indikatorların) hədd qiyamətlərinin müyyən edilməsi xüsusi çətindir.

Ərzaq təhlükəsizliyi problemi fərdi səviyyədə səmərəli həll oluna bilər. Müasir dövrdə ərzaq məhsullarının keyfiyyatına, ekoloji təhlükəsizliyinə nail olmaq xüsusi əhəmiyyət kəsb edir. Müasir iqtisadi inkişaf məşyolları ekoloji təhlükəsizliyin təmin edilməsi, həmcinin əmənovi ərzaq məhsulları istehsalı inkanlarını möhdudlaşdırır. Müasir texnologiyanın geniş miqyaslı tətbiqi, kütləvi informasiya vasitələrinin inhisarlaşması, yüksək gəlir aldıcı tətbiq, ilk növbədə insanların təhlükəsizliyini, sağlamlığını deyil, məhz kapitalın maraqlarını əks etdirir, bu maraqlardan doğan tələblərə cavab verir.

11.2. Sosial istahatlar və əhalinin hayatı səviyyəsinin yüksəldilməsinə onun təsiri

Hayat səviyyəsi - çox mürəkkəb sosial-iqtisadi kateqoriya olmaqla, iqtisadi inkişafın mövcud səviyyəsində insanların hayatı fəaliyyətlərinin (əmək, məsəfə, istirahət və s.ə.) sabit təmin olunan şəraitinin toplusudur. Hayat səviyyəsi istehlakin həcmi və quruluşunu, insanların hayatı tərzini, xidmət sahələrinin inkişaf dərəcəsini və asudə vaxtin strukturunu, mədəni, təbii və digər qiyamətlərdən istifadə üçün mövcud şəraiti özündə birləşdirir. Bundan əlavə, ekoloji təhlükəsizliyin səviyyəsini əks etdirir, əhalinin qida məhsulları, paltar, ayaqqabı, mənzil və s. ilə təminolunma dərəcəsini göstərir. Bu, hayatı səviyyəsi kateqoriyasının geniş mənənda məzmununu ifadə edir. Məhdud mənəda hayatı səviyyəsi dedikdə isə gəlirlərin həcmi, habelə iqtisadi nemət və xidmətlərin faktiki istehsalı nəzərdə tutulur. Hayat səviyyəsi kəmiyyatca ayrı-ayrı məhsul növləri üzrə natural (məsələn, hər nəfərə düşən polad, prokat, elektrik enerjisi, avtomobil, kimiya lili, asas qida məhsulları - taxil, ət, süd, şəkər, kartof və s.), ümumi şəkildə isə dəyər formasında (məsələn, hər nəfərə düşən ümummilli məhsul, milli gəlir, milli sərvət və s.ə.) ifadə olunur. Cəmiyyət üzrə orta hayatı səviyyəsi göstəriciləri ilə yanaşı, ayrı-ayrı sosial qruplar üzrə də belə hesablamarlar aparılır ki, bu da onlara müqayisəli xarakteristika verməyə imkan yaradır, hayatı səviyyəsinin yüksəlkəsi və ya Aşağı düşməsi haqqında isə onun dinamikası və tələbata uyğun gəlib-gəlməsinə dair məlumatlar əsasında fikir yürütmək olur. Hayat səviyyəsinin dinamikası əhalinin real gəlirləri, ərzaq və qeyri-ərzaq məhsullarının istehləki, asudə vaxt, ümumi əmək məsəflərindən mexanikləşdirilmiş SA-hələrdə sərf olunan əməyin xüsusi çəkisi və başqa göstəricilərin köməyi ilə müyyən edilir.

Qeyd etmək lazımdır ki, əhalinin hayatı səviyyəsini təhlil edərkən istehlak səbəti və yaşayış minimumu göstəricilərindən də istifadə olunur. Bunların mahiyyətini daha yaxşı dərk etmək üçün minimum istehlak bütçəsini nəzərdən keçirmək lazımdır. Belə ki, istehlak bütçəsinin başlıca tərkib hissəsi istehlak səbətindən ibarətdir. İstehlak səbəti və yaşayış minimumu insanın konkret funksional ehtiyaclarını ödəyən, elmi cəhətdən əsaslanırmış, tarazlaşdırılmış istehlak malları və xidmətlər toplusundan ibarətdir. İstehlak səbətinə təxminən 400 addan çox məhsul və xidmət növü daxil edilir.

Hayat səviyyəsini qiymətləndirmək üçün aşağıdakı göstəricilərdən istifadə edilir: əmək ehtiyatlarının vəziyyəti (orta ömür müddəti); əhalinin təhsil səviyyəsi və hər 1000 nəfərə düşən tələbə və şagirdlərin sayı; kalori ilə hər nəfərə düşən əsas qida məhsullarının istehlakı; ÜMM-də təhsilə ayırlan xərcərin xüsusi çəkisi faizlə; xidmət sahələrinin inkişafı (əhalinin hər 10000 nəfərinə düşən həkimlərin, hər 1000 nəfərinə düşən xəstəxanalarndakı çarşıyaların sayı, əhalinin mənzilli, məsiş etibarlıları ilə təmin olunması və s.)

Qeyd etmək lazımdır ki, son illərdə dünya ölkələrində əhalinin hayatı səviyyəsini müyyən edərkən ölkənin iqtisadi inkişaf göstəriciləri və ya indeksləri hesablanır. Bumlar, özündə bir sira iqtisadi və sosial göstəriciləri, məsələn, əhalinin təhsil səviyyəsini, orta ömür müddətini, iş həftəsinin uzunluğunu və s. əks etdirir. BMT-nin İnsan Ehtiyatlarının Inkişafına dair Məruzəsində göstərildiyi kimi, keçən əsrin 90-ci illərində ictimai inkişaf indeksinə görə Yaponiya birincisi (0,983), Kanada ikinci (0,982), Norveç üçüncü (0,978), İsveçə və İsveç dördüncü və beşinci (hər ikisi 0,977) yeri tutmuşlardır. Sonrakı yillarda ABŞ (0,976), Avstraliya (0,972), Fransa (0,971), Hollandiya (0,970), İngiltərə (0,964), İsləndiya (0,960) və Almaniya (0,957) olmuşlar.

Onu da göstərmək lazımdır ki, əhalinin hayatı səviyyəsini müyyən edən əsas amil, onun gəlirləridir. Əhalinin gəlirlərinə isə muzdil işçilərin əməkhaqqı; sahibkarlıq fəaliyyəti ilə məşğul olan əşərlərin gəlirləri; pensiyalar; yardımalar; təqaüdlər və digər sosial transferlər; əmanatlı görə əldə edilən faiz məbləği, qiyaməti kağızlarına görə dividendlər; xarici vəylatuların satışından galan gəlirlər və s. daxildir.

Əhalinin bütün gəlirləri iki qrupa bölünür :

- əmək sərfi və sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər (əməkhaqqı, manşət, mükafat və s.ə.);
- qeyri-əmək gəlirləri (qanuni yolla əldə edilən dividend, ayrı-ayrı maliyyə təşkilatlarına qoyulan müxtəlif növ əmanatlar üçün verilən faiz məbləği, mülkiyyətdən, o cümlədən mənzillərin kiraya verilməsindən götürülen gəlirlər, dövlət tərəfindən verilən müavini, yardım, ödəmələr və s.ə.).

Dünyanın müxtəlif ölkələrində bu gəlirlər eyni deyildir və onlar təsərrüfat konyukturasından, sahibkarlıq fəaliyyətindən və digər amillər-

dən asildir. Bundan başqa, gəlirlərin ümumi məbləğində «qeyri əmək gəlirləri»nin payı olduqca yüksəkdir və ailələr kəskin surətdə fərqlənilərlər. P. Samuelsonun və V. Nordhausun yazdları kimi gəlirlərin qeyri-bərabər bölüşdürülməsinin saboblarından biri sərvət üzərində mülkiyyət münasibətlərinin bərabər olmamasıdır. Məsələn, ABŞ-də ölkənin bütün sərvətinin 20%-ə qədəri əhalinin 1%-nin mülkiyyətindədir.

Əhalinin hayat səviyyəsi minimum dövlət sosial standartları, əməkhaqqı, sosial inkişaf və s. körəyi ilə tənzimlənir.

Minimum dövlət sosial standartları Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş sosial təminatların hayatı keçirilməsinə yönəldilmişdir.

Minimum dövlət sosial standartları dedikdə, ölkəmizin Qanunverciliyi ilə müəyyən olunmuş sosial normalarla ifadə olunan minimum zaruri sosial təminatın hayatı keçirilməsi nəzərdə tutulur. Bəzi hallarda regionlar üzrə də belə təminetmə müüyən edilir.

Azərbaycan dövlətinin minimum dövlət standartlarının hayatı keçirilməsinin əsas məqsədi aşağıdakılardan ibarətdir:

- insanların əsas iqtisadi nemətlərə və sosial xidmətlərə olan ən müümət tələbatlarının ödənilməsinin təmin olunması;
- ölkədə vahid sosial məkanın möhkəmləndirilməsi;
- sosial ehtiyaclar üçün büdcə və büdcədənəkənər vəsaitin formallaşması və istifadəsi normativlərinin təmin edilməsi;
- budeçələrlərin münasibətlərin təkmilləşdirilməsi və yerli budeçələrin sosial inkişafia əlaqədar olan hissəsinin dövlət tərəfindən müdafiəsi;
- dövlət siyasetinin prioritet istiqamətlərinin hayatı keçirilməsi üçün resursların safrəbarlıya alınması.

Bütün bu göstərilənləri dövlət yeritmiş olduğu uğurlu sosial siyaset vəsaitlərə tənzimləyir. Belə ki, minimum dövlət standartlarının köməyi ilə ölkənin müxtəlif regionlarında əhali grupperinin rüfahı sahəsində vəziyyəti daim izləmək, həbələ müvafiq idarə, müssisə və təşkilatların vətəndaşlar qarşısında götürüdləri sosial əhdəliklərin yerinə yetirilməsinə, dövlət nazəratını gücləndirmək olar. Cənubi verilmiş zəmanatların təmin olunması, sosial gərginliyin artmasına səbəb ola bilər. Respublikamızda hayatı keçirilən cəvlik iqtisadi siyasetin Dövlət büdəsinə, onun gəlir və xərclərinin dinamikasına təsir göstərməsi fonunda sosial məqsədlər üçün ayrılan vəsaitlərin həcmi son illərdə davamlı şəkildə artmış, bunun nəticələri vətəndaşların pul və digər formada maddi gəlirlərindən tutmuş hayatı şəraitinin yaxşılaşmasına qədər geniş spektrdə özünü qabarıq şəkildə bürüruz vermişdir.

Ölkə Prezidenti İlham Əliyev bu barədə demişdir: «Yeddi il ərzində 2004-2010-cu illər) Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı düşmüşdür. Bu bir daha göstərir ki, bizim apardığımız islahatlar və iqtisadi artım rüfah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Onu da göstərir ki, Azərbay-

canda enerji sektorunda görülən işlər nticəsində ölkə xəzinəsinə daxil olan vəsait ədalətli bölünür və beləliklə, Azərbaycanda sosial ədalət Prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur».

Son illər respublikamızın sürəti iqtisadi inkişaf və təroqqi yolunda inamlı irəliləməsi, ilə növbədə ölkə vətəndaşlarının sosial halının yüksəldilməsi ilə müşayiət olunur. Bu fikir Prezident İlham Əliyevin sədriyili ilə yanvarın 14-də keçirilən Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2010-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səslenən konkret rəqəmlərlə əz təsdiqini tapmışdır.

Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiş yashı islahatlar sayında əhalinin möşgulluğu səviyyəsi və gəlirləri artmış, vətəndaşların maddi rüfah hali daha da yaxşılaşdırılmışdır. Yoxsullğun səviyyəsi aşağı düşərək, 9,1 faiz təşkil etmişdir. Bununla bağlı Dövlət başçısı Müşavirədəki nitqində demişdir: «Bu, bizim böyük nailiyətämizdir. Yeddi il ərzində Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı düşmüştür. Bu, bir daha göstərir ki, bizim apardığımız islahatlar və iqtisadi artım, ilə növbədə Azərbaycan vətəndaşlarının rüfah halının yaxşılaşdırılmasına yönəldilibdir».

Ötən il bütün sosial proqramlar uğurla iera edilib, Minimum əməkhaqqı və pensiyaların baza hissəsi 75 manatdan 85 manata qaldırılıb. Ünvanlı Sosial Yardım Proqramı regionlarda, on üçər kəndlərdə belə dəqiq hayatı keçirilir. Bu Proqram çörçivəsində ölkədə 550 min nəfərdən çox adam dövlətdən yardım alır. Müşavirədə bildirilil ki, bu siyaset bündən sonra da davam etdiriləcəkdir. Çünkü heç kimə sirr deyil ki, hələ də cəhiyac içində yaşayınlar var. Baxmayaraq ki, yoxsullğun səviyyəsi aşağı düşür, amma Dövlət. Ölkə başçısı bu sahəyə qayğı hər an nəzərdə saxlayır, çətinlik çəkənlərə köməyi asırgəmir. Prezident İlham Əliyev müşavirədə demişdir: «Sosial infrastrukturun yaradılmasında böyük işlər görülmüşdür. 40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilmiş, təmir edilmişdir. Beş olimpiya idman mərkəzi tikilmişdir, mədəniyyət ocaqlarının tikiləsi və tamirinə əsaslı vəsait ayrıılır. Bir sözə, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkənin inkişafı üçün vacib olan sosial sahə həmişə olduğu kimi, diqqət mərkəzindədir. Bu, 2011-ci ildə də belə olmalıdır və şübhəsiz, investisiya Proqramında sosialyüntümlü layihələr nəzərdə tutulacaqdır».

2010-cu ildə ölkəmizdə əmək pensiyalarının sosial müdafiəsi daha da gücləndirilmişdir. «Əmək pensiyalarının sağorta hissəsinin indeksləşdirilməsi haqqında» Dövlət başçısının Sərəncamına əsasən, əmək pensiyalarının sağorta hissəsinə ötən il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun artım tətbiq edilmişdir. Yenə də həmin vaxtdan Böyük Vətən müharibəsi iştirakçılarının yaşı görə əmək pensiyasının baza hissəsi 30 manat artırılmışdır. Prezidentin 2010-cu il 22

aprel tarixli Sərəncamı ilə Böyük Vətən müharibəsi iştirakçılarına 500 manat məbləğində. Böyük Vətən müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə şədəkar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, ikinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdüdləri, yuxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqlar yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci Dünya müharibəsi dövründə Leningrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leningrad müharibəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım edilmişdir. Bir neçə gün əvvəl – 20 yanvar Ümumxalq Hünüz Günü ərasında Azərbaycan Prezidentinin Fərmanı ilə 1990-ci ilin 20 Yanvar hadisələri ilə əlaqadər olıb olmuş şəxslərin sosial müdafiəsinə gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi Azərbaycan Respublikası Prezidentinin Təqəbüdü təsis edilmişdir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minən bu Fərmanı asasən I qrup əllişərə 150 manat, II qrup əllişərə 130 manat, III qrup əllişərə isə 100 manat təqaüd verilməsi müəyən edilmişdir.

Əhalinin rıfah halının yaxşılaşdırılmasında yeni iş yerlərinin yaradılması, əmək bazarlarının tənzimlənməsi və qeyri-məşgül əhalinin sosial müdafiəsinin gücləndirilmesi dövlətimizin sosial-iqtisadi siyasetinin əsas tərkib hissəsinə təşkil edir. İş axtarları və işsiz vətəndaşların, xüsusilə gəncələrin sosial müdafiəsinin onların münasib işlə təminatının gücləndiriləsi istiqamətində hayata keçirilən mühüm tədbirlərdən biri də əmək yarmarkalarıdır. Bu yarmarkalar regionlarda ənənəvi olaraq hər il keçirilir. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ötən il respublikamızın şəhər və rayonlarında keçirilən 55 əmək yarmarkasında 2181 müəssisə 17626 boş (vakant) iş yeri ilə iştirak etmiş və işsiz vətəndaşlar münasib işlərlə təmin olunmuşdur. 545 nəfər peşə hazırlığı kurslarına, 419 nəfər isə haqqı ödənilən ictimai işlərlə cəlb olmuşdur. Keçən il Regionların İnkişafı Dövlət Proqramı çərçivəsində 70 mündən çox iş yeri açılmışdır, onun 53 min daimidir. Regional inkişaf proqramlarının icrasının başlamasından, yanı 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 900 mündən artıq iş yeri açılmışdır. Bu proses davam edir, yeni işləşsəl sahələri, yeni sex, sahə və müəssisələr fəaliyyətə başlayır, işsizliyin sayı azalır.

Bütün bunlar, deməyə əsas verir ki, sosial əslahatlar növbəti illərdə əhalinin maddi durumuna və rıfah halının yaxşılaşmasına öz müsbət təsirini daha çox göstəracakdır.

XII FƏSİL

OTRAF MÜHİTİN MÜHAFİZƏSİ VƏ EKOLOJİ TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİ

Azərbaycan Respublikasında yürüdürlən ekoloji siyasetin əsas məqsədi inddi və gələcək nəsilərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir.

İlham Əliyev

12.1 Davamlı ekoloji tarazığın təmin edilməsinin iqtisadi zəruriliyi və iqtisadi metodlardan istifadənin istiqamətləri

Dünya ölkələrində müxtəlif təyinatlı müəssisələrin tikintisinin genişlənməsi, əksar ölkələrdə nəqliyyat vasitələrinin sayıının xeyli artması, beynəlxalq səviyyədə ekosistemlərin tarazığının pozulmasına, bitki və heyvanat ələminin ciddi təhlükəyə maruz qalmamasına görər çıxmış, atmosfer havası və torpaqlar çırqlanmış, içmali su azalmış, ayrı-ayrı tabii sərvət növleri, demək olar ki, tükməmişdir. Nöticədə, insan sağlamlığının özü böyük təhlükə altında qalmışdır, bəşəriyyətin genetik fondunu ciddi xələl gətirməyə başlamışdır. Odur ki, məhz bu səbəblərdən ətraf mühitin mühafizəsi, insan sağlamlığının qorunması dünya alımlarını və bütünlikdə bəşəriyyəti düşündürən ciddi problemlərə çevrilmişdir.

Qeyd etmək lazımdır ki, hazırda isə dünyada daha çox qəbul və tətbiq edilən inkişaf konsepsiyalardan biri "Davamlı inkişaf". Konsepsiyaçıdır. Əslində bu Konsepsiyanın meydana çıxmazı və qəbul edilməsi BMT-nin təbəti mühafizə fəaliyyəti ilə bağlı olmuşdur.

"Davamlı inkişaf" Konsepsiyanının məhiyyəti gələcək nəsillərin hayatı təhlükə altına qoymadan, inddi nəsillərin tələbatının sosial, iqtisadi və ekoloji cəhətdən normal ədmənilməsindən ibarətdir.

1992-ci ildə Rio-de Janeiroda ətraf mühit və inkişaf üzrə keçirilmiş BMT konfransında müasir comiyatın davamlı inkişafə keçid strategiyası qəbul edildi. İngilis dilinin "sustain"-möhüməldəndirmək, kömək etmək və "to be able"-qabiliyyəti olmaq sözlərindən əmələ gələn "Davamlı inkişaf" termini inkişafın özünü təmin etməsi, başqa sözlə, özü-özündən təkan, gələcək irəliləyişa stimul verən inkişaf kimi başa düşürək.

Keçən əsrin sonlarında əsası qoyulmuş Davamlı İnkışaf Beynəlxalq İnstitutu (INSD) davamlı inkişafa aşağıdakı tarifi verir: "Davamlı inkişaf - vahid ətraf mühit, iqtisadi səmərəlilik və xalqların rüshahının çəmləşmə deməkdir".

Mütəxəssislərin fikrincə, bu terminin mözmununda ekoloji davamlılıq imperativi və sosial-iqtisadi davamlılıq imperativi ayrılr. Ekoloji davamlılıq imperativi ekoloji imkanlar çörçivəsində yaşamaq deməkdir, yəni başarıyyatın tələbləri təbiətin imkanları xaricində olduğuna görə, insanlar öz tələblərini və tullantılar istehsalını azaltmaqla təbii ehtiyatların vəhşicəsinə sərfinən son qoymalıdır.

Qeyd etmək lazımdır ki, "Davamlı inkişaf" Konsepsiyasına bir-birilə qarışlılıq asılılılıda olan və paralel olaraq mövcudluğu şübhə doğurmayan üç aspektin üzvi sintezi kimi baxılmalıdır: 1) iqtisadi inkişafın artımı; 2) ətraf mühitin və ekosistemlərin mühafizə və bərpası; 3) sosial ədalətin bərqaşar olması.

Ekoloji problemlərin həlli üçün BMT tərəfindən "Davamlı inkişaf" Konsepsiyası beynəlxalq və milli qurumlar vəsaiti ilə həyata keçirilməklə "gələcəksiz inkişafın" qarşısını almağa, ətraf mühiti, biomüxtəlifliyi, insanların sağlamlığını və uzunömürlülünü qorumaq yönəldilmişdir. Şübhəsiz ki, hər hansı istehsal layihəsinin həyata keçirərkən, başqa sahələrdə fəaliyyət göstərərən insanlar istər-istəmər bu və ya digər dərəcədə xarici mühito təsir edirlər. Lakin "Davamlı inkişaf" Konsepsiyası bu layihələrin həyata keçirilməsində elə texnologiyaların, avadanlıq və cihazların istifadəsini nəzərdə tutur ki, onları ətraf mühito təsiri minimuma endirilsin və təbii ehtiyatların istifadəsinini optimal şəkildə təşkil etməklə gələcək nəsillərin xammallandırmaq istəkini möhdudlaşdırmasın.

Artıq uzun müddətdir ki, ölkəmizdə böyük iqtisadi, sosial və siyasi əhəmiyyəti olan ardıcıl neft startegiyası həyata keçirilir. "Ösrin Müqaviləsi"nin imzalanmasından başlayaraq uğurla həyata keçirilən bu strateji xəttə uyğun olaraq dünyamızın, o cümlədən ABŞ-in, Böyük Britaniyanın, Norevçin, Rusyanın, İtalyanın, Türkiyənin, Yaponianın, Fransanın və bir sira başqa ölkələrin aparıcı neft şirkətləri Azərbaycan iqtisadiyyatına sərmaya qoymuşlar və burada müasir texnologiyalar tətbiq etməklə, öz işlərini yüksək ekoloji standartlar sıvayıyyəsində qurmağa çalışırlar. "Ösrin Müqaviləsi" və ondan sonra imzalanmış müqavilələr regionda bir sira ölkələrin strateji maraqlarını təmin etmiş, bu da Azərbaycan Respublikasının sərhədlərinin bərpa olunması və regionda səlhün bərqaşar edilməsi üçün vacib bir amilə çevrilmişdir. Beynəlxalq fəaliyyət istiqaməti kimi "Davamlı inkişaf" Konsepsiyası" keçən əsrin 70-ci illərində bir sira ölkələrdə iqtisadi inkişafın sabitləşdirilməsi və sosial vəzifəyyətin bərabərəşdirilməsi məqsədilə formalşmışdır. "Davamlı inkişafın" əsasına təbii resurslardan (xüsusilə də bərpa oluna biləməyən) istifadənin optimallaşdırıl-

ması, uzunmüddətli perspektivdə ətraf mühitin keyfiyyətinin qorunub saxlanılması və yaxşılaşdırılması prinsipi qoyulmuşdur.

Keçid dövrünün son dərəcə ağır çatınlıkların məruz qalan insanlar bəzi hallarda ekologiyannı, təbii resursların qorunması arxa plana keçirmək məcburiyyətində qalırlar. Keçmiş strukturların dağılıması, ölkədə yaranmış qanun boşluğu və özbaşınlıq nəticəsində istehsalın səviyyəyə yasının getdiyəcək düşməsi nəinki yüksək texnologiyaya malik sənaye sahələrinin yaranmasına, eləcə də köhnə sənaye məsəssələrinin belə normal işləməsinə imkan vermır. Qısa zaman çörçivəsində görə gətirən sahələrin sürətli inkişafına üstünlük verildiyinə görə təbii ehtiyatların, həvənin, suyun və meşələrin qorunması arxa plana keçir. Odu ki, bu məsələyə ölkənin iqtisadi siyaset strategiyası çörçivəsində kompleks şəkildə ya-naşmaq vacibdir. Sənaye cəhətdən zəif inkişaf etmiş ölkə yoxsun vəziyyətdə və dünya sivilizasiyasından kənardə qaldığı kimi, onun son dərəcə barbad ekologiyası da ümüməbsəri dəyərlərin sisteminə miskin görünənəkdir. Məşhur amerikalı alim Fred Li Smits gərə, hələ inдиya qədər ekologiyamı bütövlükdə iqtisadi sistemə integrasiya edən məqsədli model qurulmamışdır.

Qeyd etmək lazımdır ki, təbii resursların ölkənin milli sərvəti olduğunu nəzərə alsaq, onda onların özülləşdirilməsi zamanı iqtisadi təhlükəsizlik kontekstində ekologiya probleminin həlli məsələsi dəniz diqqət mərkəzində saxlanılmalıdır. Dünya təcrübəsində global problem kimi ətraf mühitin qorunmasının aşağıdakı prinsipləri on plana çəkilməlidir:

- agar təbii resursların qorunması özəl sektor öz üzərinə götürməyə qadirdısa, onda dövlətin bu sahəyə xərc çıkmışı istisnahq təşkil etməlidir;
- ekoloji problemlərin həlli zamanı hər bir rayon ekoloji və iqtisadi məsələlərin seçilməsində tam sərbəst olmalıdır;
- müştərə təsərrüfat fəaliyyəti ilə digər yerdəki ekoloji ziyan arasındakı qarışlılıq əlaqənin aşkarlanması nəil olunmalıdır;
- sağlam ekoloji mühitin yaradılması üçün mülkiyyət obyektlərinin sərhədləri müəyyənləşdirilməli və onların toxunulmazlığının təmin edilməsi məqsədilə texniki avadanlığın işlənilər hazırlanaraq istifadəyə verilməsi təmin edilməlidir.

Daha çox məhsul istehsalına olan meyil böyük ərazilərdə faydalı qazıntı yataqlarının sərətla istismarına görər çıxmışdır ki, bu da böyük ərazilərdə təbii mühitin pozulmasını sürətləndirmişdir. Torpaqların rekultivasiyası, bitki örtüyüün bərpası və hasilat prosesi başa çatmış, bir sira sahələrin təbii mühafizə və ekoloji tərəzığın bərqaşar edilməsi üzrə işlər isə, əslində aparlımayıb, bətdəbirlərin təşkil və həyata keçirilməsi üçün zəruri olan maliiyyət vasitələri, avadanlıqları və texniki vasitələr daha "məhsuldar" məqsədlərə, daha doğrusu, təbii sərvətlərin yeni yataqlarının maniçimsizləşməsinə yönəldilmişdir. Nəticədə, külli miqdarda da-ğidl-

muş torpaq sahələri, bərbad vəziyyətə düşmüş təbii bitki örtüyü, çirkənlərdirilmiş çoxlu su hövzələri, səmərəsiz istifadə nöticəsində yararsızlaşmış, bir sıra böyük əhəmiyyətə malik faydalı qazıntı yataqları, respublikanın ekoloji cəhətdən zərərlə zonasına çevrilməsinin başlıca səbəblərdən biri olmuşdur.

Hazırkı böyük torpaq sahələri dağıldımlaqla yanaşı, su hövzələrinin hasilat və saflaşdırma tullantuları ilə intensiv çirkənlərdirilməsi, bitki və heyvanat aləminin qismən və ya tamamilə məhv olması kimi acı reallıq üzə çıxmışdır. Abşeron, Gəncə, Daşkəsan, Qazax, Qaradağ rayonlarının ərazilərində və Naxçıvan MR-də bu vəziyyət özünü daha açıq şəkildə bürüza vermişdir. İlkin hesablamalarə görə, bu rayonlarda ətraf mühitin çirkənlərdirilməsi nöticəsində ölkənin iqtisadiyyatına dəyən iqtisadi zərərin ümumi miqdarı 150-200 milyon dollar təşkil edir.

Dəymış zərərin aradan qaldırılması üzərə tədbirlərin həyata keçirilməsi isə daha böyük həcmədə investisiya qoyuluşlarının həyata keçirilməsinə tələb edir. Bununla yanaşı, təbiati mühafizə tədbirləri üçün ayrılan kapital qoyuluşunun vaxtında, lazımi məqsədlər üçün və yüksək səviyyədə maniçənələşməsinə tömən etmək məqsədilə bərə sira iqtisadi və təşkilati tədbirlərin həyata keçirilməsi məqsədə uyğun sayılır.

Qeyd etmək lazımdır ki, hazırkı maraqlı hal Cənub sərhədləri boyu axan Araz çayı bödnəm qonşus Ermanistan respublikasının əraziləndən çirkək materiallarla çirkənlərdirilir. Çay sularının tərkibində, xüsusilə ağır metalların miqdardı üstünlük təşkil edir. Təsəssürələr olsun ki, bu sular kənd təsərrüfatında və Bakının su təchizatında istifadə edilir. Respublikanın 45 şəhərindən 35-inda təmizləyici qurğular fəaliyyət göstərir ki, bunlar da yalnız mexaniki təmizləmə xarakterli işləri yerinə yetirirlər. Həmçinin qurğuların texnoloji cəhətdən yararsızlığı isə mövcud problemləri daha da dərinləşdirir. Hazırkı Bakı şəhərində mösiş sularının yalnız yarıya qədər təmizlənir və Xəzər dənizində axıdlı. Əslində Bakı Təmizləyici Stansiyasının istismar müddəti 14 il olduğundan artıq onun manəvi köhnəlməsi baş verir.

Məsələ burasındadır ki, Abşeron yarımadasında sənayenin çirkək suları ilə ətraf mühitin çirkənləşməsi çox təhlükəli vəziyyət yaratmışdır. Bakı və Sumqayıt şəhərlərində içməli suyun aşağı keyfiyyəti səhər sularının çirkənləşməsi ilə bağlı olsa da, texniki köhnə olduğuna görə, müvafiq problem öz zəruri hallini tapmir.

On da qeyd edək ki, ətraf mühitin və suların çirkənləşməsində kənd təsərrüfatının da rolü az deyildir. İqtisadi islahatların ötən dövründə ölkəmizin kənd təsərrüfatında hər il 300 min ton kimyəvi gübrələr və 40-50 min tondan artıq pestisidlər işlənmişdir. Kollektiv təsərrüfatlarda onlardan səmərəsiz istifadə edilməsi regionlarda əhalinin sağlamlığına mənfi təsirlər nöticələnmişdir.

Qeyd etmək lazımdır ki, son illər respublikada davamlı ekoloji tarazlığın pozulmasına ən çox səbəb olan sahə hasilat və emal sənətarlılığıdır. Sənayenin sahələri içərisində, xüsusiətə yanacaq-energetika, metallurgiya və kimya sahələri ətraf mühitə kifayət qədər təhlükəsiz tərədir.

Bundan başqa, respublikada mineral-xammal sərvətlərinə olan tələbatın artması və onların təbii ehtiyatlarının tüxənməsi ilə yanaşı, hasilat sənayesində filiz və qeyri-filiz sərvətlərinin külli miqdarda itkisino yol verilir.

Mövcud sənaye istehsalı artırımı nəzərə alaraq bu ziddiyyətin yaxın dövr üçün dəha da əsaslı təsəssürətçiyini gözləmək olar və əgər son dərəcə qısa bir müddət ərzində əsaslı tədbirlər həyata keçirilməsə, bu ziddiyyət respublikanın sənaye sahələrində bir sıra gözlənilməz pis nöticələrə səbab olabilir.

Qeyd etmək lazımdır ki, əvvəllər irihəcmli istismar işləri aparılmış Daşkəsan rayonunda həm istismar sahələrində, həm də Filiz Saflaşdırma Kombinatı yerləşən ərazilidə, Zəylik Alunit Yatağının istismarı Sahası və Gəncə Gil-Torpaq Kombinatı ərazisində 100 mln. manat ziyanaqla ölçülən istehsalat tullantılarının ətraf mühitə neqativ təsiri sərbəst davam etməkdədir. Abşeronda əhəngdaşlı yataqlarının, Xəzər sahilində qum yataqlarının, çay vadilərində qum-çınqıl yataqlarının körəkli istismarı nöticəsinə də yaranan ekoloji problemlər artırmışdır.

Ümumiyyətlə, mütəxəssislər dağ-mədən sənayesinin ətraf mühitdə problem yaradən istehsalat prosesləri və amillərini aşağıdakı kimi qruplaşdırırlar:

1. Faydalı qazıntılarının açıq və yeralı üsullarla çıxarılması;
2. Ətraf sahədə istehsalat strukturlarının yerləşdirilməsi və fəaliyyət göstərməsi;
3. Zənginləşdirmə və ya saflaşdırma qurğularının yerləşdirilməsi və onların fəaliyyət göstərməsi;
4. İstehsalat tullantılarının yaranması, toplanması, təkrar istehsalat tullantıları;
5. Ağır yüklerin nəqli;
6. Yaimfabrikat məhsullarının hazırlanması üzərə qurğuların yerləşdirilməsi və onların fəaliyyət göstərməsi.

Bazar münasibatlarına keçid şəraitində qarşıya çıxan mühüm problemlərdən birini müəssisələrdə tullantıların zərərsizləşdirilməsi və təbiati mühafizə tədbirlərinin lazımı səviyyədə maliyyələşdirilməsi mənbələrinin dəqiqləşdirilməsi təşkil edir.

Mühüm məsələlərdən biri ətraf mühitin mühafizəsi üzərə mühüm təbii ehtiyatların tam və kompleks istifadə edilməsi, təkrar xammal ehtiyatları və istehsal tullantılarının təsərrüfat dövriyyəsinə cəlb edilməsi məsələsidir. Hazırkı zibilxanalarda külli miqdarda təkrar xammal ehtiyatları toplan-

mişdir. Onların səmərəli istifadə edilməsi sənaye müəssisələrində bir sıra texniki və iqtisadi tədbirlərin həyata keçirilməsini tələb edir. Balakən rayonunun şimal hissəsində, Büyük Qafqazın cənub yamacları boyunca uzunluğu 50-60 km, eni 25-30 km olan geniş ərazi Zaqatala-Balakən filiz zonası elan edilmişdir. Buradan aydın olur ki, Zaqatala-Balakən rayonları XXI əsrda respublikamızın intensiv inkişaf edən dağ-mədən və metallurgiya sənayesi bazasına çevriləcəkdir.

Inkişaf etmiş bazar iqtisadiyyathı ölkələrin təcrübəsi sübut edir ki, ekoloji tarazlığın pozulmasına qarşı mübarizənin inzibati və ya birbaşa metodları vaxtilə iqtisadiyyatın texnogen inkişafın nəticəsi kimi ətraf mühitin deqradasiyasına yönəldilən ilk sərt və ənənəvi addımlar olmuşdur. Maddi istehsal sahələrinin, xüsusi də sənaye və kənd təsərrüfatının ətraf mühitə güclü təsiri təmizləyici filtrlərin və qurğuların, texnogenəndən xüsusi qorunan ərazilərin yaranmasına, tullantıların yüksək saxlanması sisteminin təkmilləşməsinə, eləcə də cırklənmış torpaqların rekultivasiyasına səbəb oldu. Məsələ burasındadır ki, elə bu günün özündə də bütün dünyada ətraf mühitin mühafizəsi üzrə bütün plan və programlarda yuxarıda qeyd etdiyimiz tədbirlərə xüsusi diqqət verilir. Lakin bu metodlarla, əslində texnogen inkişafın nəticələri ilə mübarizə aparılır, onu doğuran səbəblər isə möhdudlaşdırılmır və ya loğv olunmur.

Ekoloji tarazlığın qorunmasında birbər tənzimlənmə metodlarının rolü göləcəkdə də böyük olacaqına baxmayaraq, texnologiyanın müasir səviyyəsi istehsalın inkişafının manfi ekoloji nəticələrinin ancaq alternativ variantlar və aztullantılı texnologiyalar əsasında ləğv olunmasına imkan vermir. Ölkədə bazar iqtisadiyyatının mükəmməl rəqabət sistemi formalaşmadığında gərə iqtisadi-hüquqi mexanizmlər ətraf mühiti mühafizə etməyi imkan vermir.

Iqtisadi inkişafın müasir mərhələsində ekoloji tarazlığın pozulması ilə bağlı və ekologiya-iqtisadiyyat münasibətlərinin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə təbiət və cəmiyyətin ahəngdar qarşılığı əlaqə və təsiri istiqamətində lazımi tədbirlərin görülməsi zərurəti meydana çıxır. Bunun üçün xüsusi olaraq ekoloji tənzimləmə sisteminin yaradılması vacib sayılır. Ekoloji tənzimləmə davamlı ekoloji inkişafın təmin edilməsindən dövlətin həyata keçirdiyi siyasetə iqtisadi baxımdan təsir göstərir. O, çox mühüm təsir obyekti kimi təbiət və cəmiyyətin istehsalla bağlı olmayan ünsürlərinə mənfi təsir göstərir, istehsalla bağlı olmayan ünsürlər iqtisadiyyat üçün kənar amillər hesab edilsə də, onlar da öz növbəsində keçid dövründə qarşılıqlı ekoloji tarazlığa səbəb olabilir. Kənar amil dedikdə, ətraf mühitə atılan qaz və bərk formalı tullantılar və cırkəb suları nəzərdə tutulur.

Mövcud problemlərin aradan qaldırılması məqsədilə bir sıra iqtisadi metodlardan istifadə edilir. Konkret halda, burada səhbat vergi və

maliyyə alətlərinin tətbiq olunmasından gedir. Əgər kənar amillər iqtisadi proseslərə mənfi təsir göstərisə, onda vergi mexanizminin təsir vasitələrindən, əgər müsbət təsir göstərisə, subsidiyalardan istifadə olunur. Hazırda ekoloji tarazlığı qoruyub saxlamaq və ekoloji təhlükəsizliyi təmin etmək məqsədilə dünya ölkələrinin çoxunda xüsusi dövlət orqanları fəaliyyət göstərir. Bu orqanlar ekoloji tarazlığın qorunmasına cavabdeh olmaqla yanaşı, ətraf mühiti cırklənmədən qorumaq üzrə məqsədli proqramlar və tədbirlər hazırlanıb həyata keçirilir. Təcrübə göstərir ki, ilk vaxtlar ekoloji tarazlığın qorunması tədbirlərinin iqtisadi müxənizmləri həmin orqanlar tərəfindən çox az tətbiq olunmuş, avazində isə daha çox inzibati-amırlıq mexanizmlərinə üstünlük verilmişdir.

Inkişaf etmiş bazar iqtisadiyyathı ölkələrdə ekoloji tənzimləmənin çoxillik təcrübəsinin öyrənilərək ümumiləşdirilməsi respublikamızın iqtisadiyyatında da davamlı ekoloji inkişafın təmin edilməsində iqtisadi mexanizmlərin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq təcrübə sübut edir ki, iqtisadi inkişafın müasir mərhələsində ekoloji tənzimləmə qarşılıqlı əlaqədə olunur hər iki metodla aparılmalıdır. Onlardan hansının harada tətbiq edilməsi isə konkret region və yaxud müəssisədən asılı olaraq müəyyən edilir. İqtisadi adəbiyyatda tətbiq olunan mexanizmlərin və ya tədbirlərin müəssisəsinin təsərrüfat fəaliyyətinə yaxşı və ya pis təsir göstərməsindən asılı olaraq müvafiq şəkildə müsbət və ya mənfi stimülərlən yaranması fikri qeyd olunur.

Təcrübədə ekoloji tənzimləmənin iqtisadi metodlarından istifadə, ilk növbədə təbii cəhiyatlara qiymət qoyulması ilə bağlıdır. Eyni zamanda bu metodlardan istifadə zamanı makroiqtisadi səviyyədə dövlətin həyata keçirdiyi iqtisadi siyasetin konseptual əsasları da mühüm əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatına keçidin indiki mərhələsində güzəştli kreditlərin və güzəştli vergi sisteminin, cırklənməyə görə cərimələrin sistemi şəkildə salınaraq tətbiq edilməsi, şübhəsiz ki, ilk növbədə təbiəti mühafizə orqanlarının borcudur.

Respublikamızın bazar iqtisadiyyatına qədəm qoyması ekoloji tarazlığın qorunması sahəsində də bir sıra tədbirlərin həyata keçirilməsinə imkan verir. Beynəlxalq təcrübə göstərir ki, sözügedən sahədə iqtisadi maraqlandırma tədbirlərinin həyata keçirilməsi müsbət nəticələrə göstərib çıxarır. Bazar iqtisadiyyathı ölkələrin əksarılıydhındə bu sahədən diqqət mərkəzində saxlanılır. Bura əsasən cırklənmədən dayanmış sosial-iqtisadi zərərin qiymətləndirilməsi və istehsalın təşkilində ekoloji məsələlərə fikir verilməsi daxildir.

Ekoloji tarazlığın pozulduğu əksər ölkələrdə ətraf mühitin mühafizəsinə xidmət edən Dövlət sistemi fəaliyyət göstərir. Həmin sistemi aşağıdakılardır:

- ətraf mühitin mühafizəsinə dair dövlət tədbirlərinin həyata keçirilməsi;
- ətraf mühitin mühafizəsi sahəsində özəl sektorun fəaliyyətinin dövlət tərəfindən stimullaşdırılması(birbaşa və ya dolayı maliyyə yardımları, güzəştli vergi, kredit və s.);
- normativ tənzimləmə və cərimə sanksiyalarının tətbiqi(ekoloji ekspertiza, ekoloji normativ və məhdudiyyətlər, çirklənməyə görə ödənişlər və s.);
- ekoloji layihə və ideyaların maliyyələşdirilməsi.

İnkişaf etmiş bazar iqtisadiyyathı ölkələrdə ekoloji tarazlığın qorunmasının aşağıdakı prinsipləri əsas götürürül: ekoloji təhlükəsizliyin üstünlüyü prinsipi; ekoloji təhlükəsizliyin təmin olunmasının əshəlinin küləvi iştirakının vacibliyi; istehsal texnologiyalarının və avadanlıqlarının ekoloji cəhətdən alverişli səviyyədə olması; ekoloji baxımdan alverişsiz vəziyyətin yaranma bilməsi ehtimalının qabaqcadan dərk edilməsi; ekoloji təhsilin formallaşması və inkişafı; istehsal və ekoloji təhlükəsizliyin vəhdəti prinsipi.

Iqtisadi əsdbiyyatda davamlı ekoloji tarazlığın təmin edilməsində istifadə edilən iqtisadi metodları müxtəlif cür təsnifləşdirirlər. Bəzən bu iqtisadi metodları ümumi və xüsusi metodlara ayırmalı aşağıdakı kimi qruplaşdırırlar:

- makroiqtisadi səviyyəli metodlar, yəni bütün təsərrüfat sahələrini əhatə edən iqtisadi metodlar;
- xüsusi metodlar, bilavasitə ətraf mühitin mühafizəsi ilə bağlı olan iqtisadi metodlar.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, təbii ehtiyatlardan ödənişli istifadə ekoloji tarazlığın qorunması üzrə fəaliyyətin iqtisadi stimullaşdırma sistemini müəyyən edir. Bu sistem tarixən bazar iqtisadiyyathı ölkələrdə istehsal və istehlakçıların balanslaşdırılmış horəkətinin formallaşmasına imkan vermişdir. Ayri-ayrı ölkələrdə tətbiq olunan iqtisadi stimullaşdırma tədbirləri onların davamlı ekoloji inkişafında çox mühüm roil oynamışdır.

Müasir davamlı ekoloji inkişafın təmin olunmasında istifadə edilən ən mühüm iqtisadi metodlardan biri də vergilərdir. Dünya təcrübəsi sübut edir ki, ekoloji vergilər aşağıdakı problemləri həll edir:

- məhsulun qiymətinin ona sərf olunan xərclərə, o cümlədən də təbii ehtiyatlara, ətraf mühitə dayan zərərə uyğun olması;
- çirkləndirənlər tərəfindən ekoloji zərərin kompensasiyasına şərait yaratmaq.

Ekoloji vergilər, bir tərəfdən, ekoloji cəhətdən balanslaşdırılmış fəaliyyəti stimullaşdırır, digər tərəfdən isə, resurstatumlu istehsali sıxışdırır. Bu vergilərin tətbiqi zamanı əvvəlcə, ətraf mühitin mühafizəsi orqanları

tərəfindən ilkin addım atılır, sonra isə qalan proseslər bazar mexanizmlərinin öhdəsinə buraxılır.

Beynəlxalq təcrübəyə görə, bütövlükdə istehsالçilar üçün vergi güzəştleri ekoloji fəaliyyət növündən asılı olaraq müəyyən edilir. Ekoloji tərəzələrin pozulmasına qarşı aparılan mübarizonin səmərəliliyini yüksəltmək məqsədi güzəştli vergilər sisteminin tətbiqi təcrübəsi geniş yayılmışdır. Bəzən isə bəla hallarda istehsالçilar vergiya cəlb olunmur. İnkişaf etmiş bazar iqtisadiyyathı ölkələrdə fəaliyyət göstərən ekoloji fondlarının, eləcə də tullantılardan istifadə edən və onların emalı ilə məşğul olan müəssisələrin vergidən azad olması buna əyani misaldır.

Beynəlxalq Ekooloji Vergilər Sistemində dörd əsas tətbiq sahəsi fərqləndirilir: sahəvi, texnoloji, regional və məhsulə aid olan. Davamlı ekoloji inkişaf tipinə keçidən əlaqədar olaraq təbii tutumlu sahələrdə yüksək vergilərin tətbiqi bu sahələrin inkişafına mane olur. Odur ki, texnoloji proseslərin sonunda vergilər yumasıldılmalıdır ki, bu sahələr daha yaxşı inkişaf etsin və ətraf mühitə tullantular azalsın. Ekooloji vergilərin regional tətbiq sahəsinə rəğmən isə bəzi iqtisadçılar ekoloji cəhətdən gərgin rayonlarda vergilərin nisbətən yumşaq olmasına və bu yolla həmin ərazilərdə investisiyaların cəlb edilməsinin mümkünlüyünün asaslandırılmışa çalışır. digər qrup iqtisadçılar isə əksinə, bu ərazilərdə vergilərin daha sərt olmasına, bununla də ətraf mühitə zərərlər təsir göstərən müəssisələrin ixtisarını və ərazinin tezliklə reabilitasiyasını tələf edirlər.

Davamlı ekoloji inkişafın nəil olmaq məqsədilə ABS-də ekoloji vergilər daim diqqət mərkəzində saxlanılır. Büttövlükdə dünyada ozon qatının seyrəlməsinə səbəb olan freonun istehsali ixtisar etmək məqsədilə 1989-cu ildə Federal Hökumət tərəfindən onun satışına vergi qoyuldu. Freonu nəzər edən maddələrlə istehsala keçmək üçün vaxt lazımlı olduğuna görə bu vergi mütəraqqi vergidən kəsb edir.

Hazırda global istifadə ilə əlaqədar olaraq bəzi ölkələrdə karbona görə vergi tətbiq etmək haqqında düşünürlər. Onların fikrincə, kömür yanarkən təbii qaza nisbətən dəha çox karbon ayrıldığına görə o, dəha yüksək vergiya cəlb olunmalıdır. Belə ki, gələcəkdə karbon vergisinin tətbiqi dünyada enerji ehtiyatlarının istismarını azaltmağa və alternativ enerji mənbələrinin istifadəsinə, məşələr salınmasına və s. stimul yaradacaqdır.

Davamlı ekoloji inkişafın təmin edilməsi sistemində ətraf mühitin çirklənməsinə görə ödənişlər mühüm əhəmiyyətə malikdir. Bu ödənişlər müəssisə və firmalar tərəfindən ətraf mühitə dəyon ekoloji-iqtisadi zərərin kompensasiyası üçün vacibdir. Ətraf mühitin çirklənməsinə görə ödənişlər, dəyişmiş zərərin yalmız kiçik bir hissəsi olmaqla, çirkləndirən müəssisələrin cazaqlandırılması vasitəsi kimi çıxış edir.

Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq qiymət mexanizminin təkmilləşdirilməsi problemi davamlı ekoloji inkişafın təmin edilməsi üçün mühüm şəhəriyət kəsb edir. Təbii ehtiyatların qiymətlərinin aşağı olduğu həllarda ETT-nin nailiyyətlərindən istifadənin daim artan problemləri, eləcə də aztullantılı texnologiyaların tətbiqi məsələləri çox vaxt resursların israfçılaşdırılmasına gətirib çıxarır. Eyni zamanda, məhsulun qiyməti ekoloji təhlükəsizlik səviyyəsindən asılı olmalı, ekoloji cəhətdən daha təmiz məhsul isə daha ucuz olmalıdır. Bu zamanı beynəlxalq təcrübəyə görə ekoloji vergidən, subsidiya və güzəştərdən istifadə ediləsi məqsədə uyğun hesab olunur.

Azərbaycanın müstəqillik alda etməsində, onun qorunub saxlanılmasında və möhkəmlənməsində, ölkə iqtisadiyyatının sürətli inkişafında, xalqın rifahının yaxşılaşdırılmasında əvəzsiz xidmətləri olan ulu öndərimiz Heydər Əliyevin fəaliyyətində ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi daima xüsusi diqqət mərkəzində olmuşdur. 1969-1982 və 1993-2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar, qərarlar, sərancamlar qəbul edilmiş, institusional dəyişikliklər baş vermişdir.

Respublikada həyata keçirilən struktur islahatları樵çivəsində, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadənin ayrı-ayrı aspektlərlə məşğul olan və fəaliyyətlərində qismən bir-birini təkrarlayan bir neçə dövlət qurumu ləğv edilmiş, ulu öndərimiz Heydər Əliyevin 23 may 2001-ci il 485 sayılı Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorolojiya, geologiya, meşəçilik və baliqçılıq sahələrində vahid dövlət siyasetini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.

Ötən müddət ərzində nazirlik tərəfindən "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişaf dair", "Meşələrin bərpası edilməsi və artırılmasına dair" Milli Proqramlar, "Azərbaycan Respublikasında yay-qış olaqlarınnı, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair" Dövlət programı və "Azərbaycan Respublikasında Hidrometeorolojiyanın Inkişaf Proqramı" hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təsdiq edilmişdir.

Ölkədə ətraf mühit qanunvericiliyinin Avropa İttifaqı Qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, ictimaiyyətin ekoloji biliklərinin və ətraf mühit haqqında məlumatlılığının artırılmasına, habelə dövlət və özəl əmlak mənafelərinin qorunmasına təminat verən qanunlar qəbul edilmiş, digər normativ hüquq sənədlər hazırlanmış və hökumət qərarları ilə təsdiq edilmişdir.

Müasir Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə başlanmış çoxşaxəli islahatların bu gün ölkə Prezidenti canab İlham Əliyev tərəfindən uğurla davam etdiriləsi nəticəsində ölkənin sosial-iqtisadi inkişafı daha

da sürətləndirilmiş, inkişaf sürətinə görə Azərbaycan nəinki regionda, hətta dünya ölkələri arasında ön sıralara çıxmışdır.

Ekoloji şəraiti yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, meşəçilik, hidrometeorolojiya, geologiya, bahqartırma sahəsində son bir neçə ildə ölkə rəhbərliyinin principial mövqeyi nəticəsində böyük işlər görülmüş, uzun illər ərzində yaranmış və müstəqil Azərbaycana miras qalmış ekoloji problemlər təhlil edilərək, onların kompleks həllino yönəldilən 5 Milli və Dövlət Proqramları təsdiq edilmiş, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktları və hökumət qərarları qəbul edilmiş və ya təkmilləşdirilmiş, ölkəmiz beynəlxalq alaqları genişləndirərək 20-dək beynəlxalq konvensiyalara qoşulmuşdur. Ətraf mühitin mühafizəsi sahəsində inzibati metodlara söykənmış idarəetmə sistemi təkmilləşdirilmiş, ekoloji təbligat və monitoring fəaliyyəti gücləndirilmiş, "Çirkənləndirən öðüyar" prinzipində geniş istifadə edilmişdir. Ətraf mühitin mühafizəsi tədbirlərinə ictimaiyyətin cəlb olunması istiqamətində tədbirlər həyata keçirilmiş, ətraf mühitə əlaqəli nəzarət şəbəkəsi yaradılmışdır. Ətraf mühitə vurulmuş zərərə görə iqtisadi sanksiyalar tətbiq edilmiş, ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna daxilolmalar son bir neçə ildə daşolurlar artmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumlar tərəfindən 2006-ci il ərzində hüquq və fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 4375 akt və protokol tətbiq olunmuş, müəyyən edilmiş nöqsanlarla əlaqədar idarə, müəssisə və təşkilatlara Ətraf Mühitin Mühafizəsi Haqqında Qanuna əsasən 917 icrası məcburi tələbnamələr verilmişdir, 108 iş üzrə sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına, ətraf mühitə vurulmuş zərəri ödəməkdən imtina etdiyinə görə, 376 iş məhkəmələrə göndərilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə, hüquq və fiziki şəxslərə qarşı, ümumilikdə 1935 iş üzrə 71427,83 manat məbləğində cərimə tətbiq edilmiş, əvvəlki ilin cərimələri daxil olmaqla 74546,06 manat ödənilmişdir. Ətraf mühitə dəyimiş ziyanla bağlı 982 iş üzrə 1194009,7 manat məbləğində iddia qaldırılmış, ondan 128907,56 manatının ödənilməsi təmin edilmişdir, 2982 iş üzrə 405875,47 manat məbləğində ödəmə verilmiş, ondan 143359,79 manat ödənilməsi təmin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2003-cü il tarixli 1152 sayılı Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Meşələrin Bərpası Edilməsinə və Artırılmasına dair Milli Proqram"ın tələblərinə uyğun olaraq 2006-ci ildə 10140 hektar sahədə meşəbərpa və salma tədbirləri həyata keçirilmişdir. Bunun 3848 hektarını yeni meşələrin salınması, 6292 hektarını isə meşəbərpa işləri təşkil etmişdir. Bu da keçən ildəkinqə nisbətən 403 hektar çoxdur. Proqramın icrası ilə

əlaqədər 2003-2006-ci illər ərzində 37724 ha-da meşəbərpə tədbirləri aparılmışdır ki, bunun 15104 ha-i yeni meşələrin salınmasıdır. İlk növbədə, meşələrin bərpası və artırılmasının əsası olan toxum tədarükünün və əkin materialı istehsalının çoxaldılması sahəsində əsası nailiyyyatlar əldə edilmişdir. Belə ki, tinglik sahəsinin sapın, böyütüm və kökləndirilmə şəbəkələrində 2006-ci ildə 37,5 mln. adəd, 2001-2006-ci illər ərzində isə cəmi 165,5 mln. adəd müxtəlif çeşidə əkin materialı yetişdirilmişdir.

Yarıməsahra ərazilərdə meşə sahələrinin genişləndirilməsi məqsədi ilə yeni Meşəsalma Müəssisələri (Cəngi, Qaradağ, Giləzi, Zərdab və Naxçıvan) yaradılmış, ötən müddət ərzində həmin müəssisələr tərəfindən 88 hektardan çox ərazilədə yeni meşəliklər salınmışdır.

Tükənməyən enerji mənbələrindən istifadə sahəsində beynəlxalq təcrübənin ölkədə nümayiş etdirilməsi məqsədi ilə respublikanın müxtəlif regionlarında günəş enerjisindən istifadə edilməklə bioqraz qurğuları və Pirallahi adasında meteoroloji stansiyada külək və günəş enerjisi ilə işləyən qurğular quraşdırılmışdır. Respublika ərazisində aparılan geoloji-kəsiyyat işləri nəticəsində ölkənin iqtisadi potensialını möhkəmləndirən etibarlı mineral-xammal bazası yaradılmışdır. Təsadüfi yedilir ki, Azərbaycan Respublikası MDB ölkələri arasında tikinti materiallarına olan tələbatı daxili imkanlar hesabına ödəyən qabaqcıl ölkələrdən biridir. Geoloji-Kəsiyyat Xidmətinin maddi-texniki bazası gücləndirilmiş, müasir eihaz və avadanlıqla tömən edilərkən modernləşdirilmişdir.

Təkər Daşkəsən rayonunda aşkarlanmış qızıl yatağının ehtiyatları bazasında istismar dövründə 2,0-2,5 mlrd. ABŞ dolları həcmində əmtəə istehsal edən dağ-modən müəssisəsi yaratmaq mümkündür.

Son bir neçə il ərzində aparılmış geoloji-kəsiyyat işləri nəticəsində 30-dan artıq qeyri-filiz və tikinti materialları, 4 yeni qızıl yataqları aşkar edilmiş, ölkənin qızılıxarma sanayesinin baza ehtiyatları 2 dəfədən çox artırılmışdır. Azərbaycan geologiyası tarixində ilk dəfə təcrubi yolla 573,3 qram təbii qızıl əldə edilmişdir.

"Azərbaycan Respublikasında Hidrometeorologiyanın inkişaf programı"nın icrası uğurla davam etdirilmiş, Dövlət Hidrometeoroloji Müşahidə Şöbəsinin modernləşdirilməsi, onun müasir cihaz və avadanlıqlarla təchiz edilməsi, informasiya mühəbadilə sisteminin təkmilləşdirilməsi, proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılması ilə respublikada şəhəri, dövlət strukturlarına və iqtisadiyyatın ayrı-ayrı sahələrinə göstərilən hidrometeoroloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Əvvəllər hava proqnozlarının hazırlanmasında beynəlxalq şəbəkədən alınmış 2 sinoptik xəritədən istifadə edilirdi, görəlmüş tədbirlər nəticəsində 3 şəbəkədən (Avropa, Türkiyə və Rusiya) alınmış 52 xəritə vasitəsilə verilən proqnozların dəqiqliyi xeyli artırılmışdır.

Ətraf mühitin komponentləri olan hava, torpaq, suyun keyfiyyətinin daim nəzarətdə saxlanılması məqsədi ilə ətraf mühit üzrə monitoring sistemini təkmilləşdirilmiş, ətraf mühitin çırklənmə vəziyyətinə dair dəqiqli məlumatlar alınması məqsədi ilə 6 Analitik tədqiqat laboratoriyasının fəaliyyəti yəndən təşkil edilmiş, müasir tələblərə cavab verən eihaz və avadanlıqlarla təchiz edilmiş, nəticədə əvvəllər primitiv əsulla - əl ilə gərlənən analitik tədqiqat işləri avtomatlaşdırılmış rüyəsiz tələblər səviyyəsinə çatdırılmışdır. Bundan əlavə, əvvəllər laboratoriyalarda mövəcud olan analitik cihazlar havada, suda və torpaqdə mövəcud olan yalnız 30 çırkləndiricinin təyin edilməsinə imkan verirdi, ABŞ istehsal olan və avtomatik sisteme işləyən «Xromotomasspektrometr» cihazının laboratoriyalarda quraşdırılması havada, suda, torpaqdə 3 mindən artıq üzvi çırkləndiricini təyin etmək imkani yaratılmışdır.

Ətraf mühitin idarə olunmasında beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir. Azərbaycan Respublikası hazırda 20-yə yaxın Beynəlxalq Ekoloji Konvensiyasının və bir çox Beynəlxalq Ekoiloji Təşkilathın tamhüquqlu üzvüdür, BMT-nin Ətraf Mühit, Inkişaf və Ərzəq proqramları, Sonay İnkışaf Təşkilatı, Qlobal Ekologiya Fondu, Dünya Bankı, Avropanın TASİS Proqramı və YUNESKO kimi dünyanın aparıcı beynəlxalq təşkilərləri ilə sıx əlaqələr qurulmuş, bir sıra region ölkələri və inkişaf etmiş dövlətlər (Gürcüstan, Iran, Türkiyə, Kanada, Almaniya, Danimarka, Moldova və s.) ikitirəfli əməkdaşlıq sazişləri imzalanmış və bu əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət uğurla davam etdirilir.

Son illər respublikamızda ekoloji problemlərin həlli sahəsində çoxlu işlər görülsə də, uzun illərdən bəri yüksələn qalmış məsələlərin həlli klli miqdarda maliyyə vəsaiti, texniki imkanlar və vaxt tələb edir. Ölkə iqtisadiyyatının sürətli inkişafı, Dövlət büdcəsinin imkanlarının artırması və ölkə Rəhbərlinin qayğısı bu problemlərin həlli həm imkan yaradır. 3 iyul 2006-ci il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yanında keçirilmiş müşavirənin yekunları əsasında hazırlanaraq Dövlət Başçısının 28 sentyabr 2006-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında Ekoiloji Vəziyyətin Yaxşılaşdırılması" Dair 2006-2010-cu illar üçün Kompleks Tədbirlər Planı" problemlərin həlli istiqamətində mühüm addımdır.

Kompleks Tədbirlər Planının əsas istiqamətləri Bakı, BibiHeybat zonasında, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ətrafinda, Abşeron yarımadasında, Azərbaycan Respublikasının digər ərazilərində, o cümlədən Sumqayıt, Naxçıvan, Gəncə, Əli-Bayramlı, Mingəçevir və digər şəhərlərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə konkret işlərin görülməsindən, habelə ümumi ekoloji problemlərin həlli həyənləşmə

tədbirlərin yerinə yetirilməsindən və qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir.

Davamlı ekoloji inkişafın təmin edilməsinin əsas iqtisadi metodlarından biri də ekoloji auditidir. "Ötrəf Mühitin Mühafizəsi Haqqında Azərbaycan Respublikasının Qanunu"na uyğun olaraq ötrəf mühitin mühafizəsini səmərəli təşkil etmək, töbii ethiyatlardan səmərəli istifadə etmək, bu sahədə səmərəli iqtisadi-maliyyə nəzarəti yaratmaq, ötrəf mühitin vurulan zərərin qiymətləndirilməsini müəyyən etmək məqsədilə ekoloji auditin vurulması zəruri sayılmışdır. Ölkə Qanunvericiliyinə görə, *ekoloji audit* dedikdə, "... töbii resursların istifadəsi və bərpası üzrə hesabatların düzgün tərtib edilməsi də daxil olmaqla, töbiətdən istifadəçi tərəfindən ekoloji tələblərin, ötrəf mühitin mühafizəsi normalarının və qaydalarının gözənləniləşməsi məqsədilə onların təsərrüfat və digər fəaliyyətlərinin müştəqil yoxlanılmasıdır". Ekoloji audit töbiətdən istifadəçi ilə ekoloji auditor arasında bağlanmış müqaviləyə əsasən aparılır.

Ekoloji audit - töbiətdən istifadənin tənzimlənməsi sahəsində tətbiq olunan əsas iqtisadi modellərdən biridir. Ekoloji audit töbiətdən istifadənin iqtisadiyyatının digər elementləri olan ekoloji menecement, ekolojilizinq, ekoloji siğorta ilə sıx əlaqədardır. O, ilk dəfə olaraq keçən əsrin 70-ci illərindən etibarən ABŞ-də tətbiq olunmağa başlamışdır.

Ekoloji audit hazırda Böyük Britaniya, Hollandiya, İsviç, Almaniya və digər ölkələrdə geniş inkişaf tapmışdır. Bu ölkələrdə ekoloji auditin aşağıdakı növürləri xüsusilə inkişaf etmişdir:

- operativ audit;
 - dövlət idarələrinin göstərişi ilə normativ aktların audit;
 - mühasibat uçutunun audit;
- Ekoloji audit aşağıdakı sahələr səviyyəsində həyata keçirilə bilər:
- dövlət idarələri;
 - transmilli korporasiyalar;
 - regionlar;
 - bölgəvi idarələri;
 - müssəssilər.

Ekoloji audit prosesində töbiətdən istifadəçinin fəaliyyəti ekoloji qanunvericilik üzrə qəbul olunmuş normativ-hüquqi sənədlərə və standartlara uyğun olaraq aparılır. Ekoloji auditin əsas məhiyyəti töbiətdən istifadəçilərin fəaliyyətinin düzgün və səmərəli qurulmasına zəruri kömək göstərməkə yənəşti, dövlətin ekoloji siyaset sahəsində qəbul etdiyi tələblərin tam həyata keçirilməsi üçün şərait yaratmaq, ölkənin töbii resurslarının, ötrəf mühitin, ekoloji tarazlığın qorunmasının səmərəli istiqamətinin müəyyən etməkdən ibarətdir. Beynəlxalq Ticarət Palatasının tərəfindən görə isə, ekoloji audit, töbiətdən istifadənin idarə olunmasının dövrü və obyektiv qiymətləndirilməsini sistematik və sənədlərlə təsdiq olunan və

qiymətləndirməni tərkibinə daxil edən idarəetmə vasitəsidir. Beynəlxalq Standartlaşdırma Təşkilatının töbincə, ekoloji audit vaxtdan-vaxta keçirilən yoxlama prosesi olub, onun əsas məqsədi obyektiv məlumatların alınması, eləcə də ekoloji tədbirlərin ekoloji tələblərə cavab verib-vernəməsinə təyin edir.

Ekoloji auditin məqsədi ötrəf mühitin, ekoloji təhlükəsizliyin təmin olunması üçün töbiətdən istifadəçilərin fəaliyyətinin mövcud qanunvericiliyə, ekoloji norma və standartlara uyğunluğun müstəqil yoxlaması, onların fəaliyyətinin səmərəli təşkili və ekoloji siyasetin düzgün müəyyənləşdirilməsi ilə bağlı-zəruri məsləhətlər vermək, kömək göstərməklə dövlətin ekoloji siyasetinin həyata keçirilməsinə imkan yaratmaqdır.

12.2. Azərbaycanda ekoloji durum və iqtisadi inkişafın tarazlıq problemi

Republikamızda ötrəf mühitin mühafizəsi məsələləri keçən əsrin 50-60-ci illərindən sonra daha da koskinlaşmışdır. Keçmiş SSRİ tərkibində respublikamızın töbii sərvatlılarından körəkli istifadə, ekoloji tutum nəzərə alınmadan çirkli sənaye sahələrinin yerləşdirilməsi və onların təmizləyici qurğularla təchiz edilməməsi nəticəsində ötrəf mühitin antropogen təsir güclənmiş, bəzi orazılarda texnogen landşaftlar əmələ gəlmüşdür. Aqrar bölmədə istifadə edilən zəhərlilər kimyəvi maddələrin normadan artıq tətbiq edilmişsi nəticəsində torpaqlar çirkənlənməyə məruz qalmışdır. Bütün bu təsirlər nəticəsində torpaqların, su hövzələrinin, atmosferin, bitki və heyvanat ələminin və bütövlükdə landşaft komplekslərinin mühafizəsi respublikamızın əsas ekoloji problemlərinə çevrilmişdir.

Azərbaycanda ekoloji problemlər daha çox sənaye və kənd təsərrüfatının inkişaf etdiyi rayonlar üçün səciyyəvidir. Bu baxımdan ekoloji problemlərin əsaslılığı azərbailər neftçixarma sənayesinin inkişaf etdiyi Xəzər donuzi, Abşeron yarımadası, Cənub-Şərqi Şirvan və Muğan düzlərini; dağ-mədən sənayesinin inkişaf etdiyi Daşkəsan, Balakən və Naxçıvan MR ərazilərini; iki sənaye şəhərləri olan Bakı, Sumqayıt, Gəncə, Oly-Bayramlı və Mingəçevirin texnogeni pozulmuş torpaq sahələrini; respublikanın atmosfer və su hövzələrini; Kür-Araz ovalığının şoranalmış və dağlarımızın eroziyaya uğramış torpaqlarını; ilbil qırılaq seyraldılan və məhvolma tohlükəsi altında olan düzən və dağ məsələlərini və s. aid etmək olar. Bütün bunlar öz həllini gözləyən çox mürəkkəb problemlərdir.

Lakin massələ burasındadır ki, sosial-iqtisadir problemlərin çoxluğu ekoloji məsələlərin həllini çətinləşdirir, dövlətin ekoloji problemlərin həllini yönəltdiyi vəsaitlər onların aradan qaldırılması üçün kifayət etmir.

Cədvəl 1

**2004-2008-ci illərdə Azərbaycan Respublikası üzrə
ətraf mühitin mühafizəsinə və təbii resurslardan səmərəli istifadaya
yönüldilmiş əsas investisiya qoyuluşu**

	2004	2005	2006	2007	2008
Cəmi, min manat	1911,3	2912,3	8879,4	55504,6	97885,3
O cümlədən					
Su ehtiyatlarının mühafizəsinə	1706,5	1309,8	6838,1	18762,8	78830,2
Atmosfer havasının mühafizəsinə	204,8	1503,9	1601,9	1091,8	929,6
Torpaqların mühafizəsinə	-	98,6	439,4	35650	18125,7
Digər tədbirlərə	-	-	-	-	-

Cədvəl məlumatlarından göründüyü kimi, respublikamız üzrə ətraf mühitin mühafizəsinə və təbii resurslardan səmərəli istifadaya yönəldilmiş əsas investisiya qoyuluşunun həcmi 2008-ci ildə, 2004-cü ilə nisbatən isə 5,6 dəfə artaraq 9,7 milyon manata çatmışdır. Təhlili göstərir ki, 2008-ci ildə bu məqsəd üçün sərf olunan əsas investisiya qoyuluşunun həcmi 2003-2005-ci illərdəki müvafiq investisiya qoyuluşunun həcmindən 14,1% və ya 1,1 mlrd. manat çox olmuşdur. Bu, əsasən 2008-ci ildə su ehtiyatlarının mühafizəsinə yönəldilən əsas investisiya qoyuluşunun 2006-ci və 2007-ci illərlə müqayisədə müvafiq olaraq 11,5 dəfə və 4,2 dəfə artması nəticəsində mümkün olmuşdur. 2008-ci ilin məlumatına görə, su ehtiyatlarının mühafizəsinə yönəldilmiş əsas investisiya qoyuluşunun (78183 milyon manat) bütövlükda ətraf mühitin mühafizəsinə və təbii resurslardan səmərəli istifadaya yönəldilmiş əsas investisiya qoyuluşu həcmində xüsusi çəkisi 80,5%-ə bərabər olmuşdur. Atmosfer havasının mühafizəsinə yönəldilmiş əsas investisiya qoyuluşunun həcmi 2008-ci ildə 2006-ci ilə nisbatən 1,7 dəfə, 2007-ci ilə nisbatən 1,1 dəfə azalaraq 929,6 min manat təşkil etmişdir ki, bunun da bütövlükda respublika üzrə ətraf mühitin mühafizəsinə və təbii resurslardan səmərəli istifadaya yönəldilmiş əsas investisiya qoyuluşunun həcmində xüsusi çəkisi 1%-ə bərabərdir.

Qeyd etmək lazımdır ki, son dövrda torpaqların mühafizəsinə yönəldilən əsas investisiya qoyuluşunun həcmi isə əvvəlki illərlə müqayisədə xeyli azalsa da, 2007-ci illərlə müqayisədə 2 dəfə azalaraq, 2008-ci ildə 18,1 mlrd. manat təşkil etmişdir.

Ölkəmizdə ekoloji vəziyyəti sağlamlaşdırılması, ekoloji təhlükəsizliyin təmin edilməsi üçün ilk növbədə atmosferin mühafizəsinə diqqət yetirmək lazımdır. Aparılan tədqiqatlar göstərir ki, respublikamızın atmosfer havasının vəziyyəti gərgin olaraq qalmaqdadır.

Cədvəl 2

**Azərbaycan Respublikası üzrə 2004-2008-ci illərdə çirkənlərici
maddələrin atmosfərə atılması mənbələri**

	2004	2005	2006	2007	2008
Çirkənlərici maddələrin atmosfərə atılmış həcmi min ton	975,3	1054,3	875,1	970	923
O cümlədən					
Stasiyon mənbələrindən	539,8	557,9	344,2	386	281
Avtomobil naqliyyatından	435,5	496,4	530,9	584	642

Cədvəl məlumatlarından göründüyü kimi, 2006-ci ildə atmosfərə atılmış çirkənlərici maddələrin həcmi 2006-ci ildə 1995, 2000 və 2005-ci illərlə müqayisədə müvafiq olaraq 34,0%, 3,6% və 17,0% azalmasına baxmayaraq, avtomobil naqliyyatından atmosfərə daxil olan çirkənlərici maddələrinin həcmi müqayisədə edilən illərə nisbatən 18,8%, 35,2%, 7,0% artaraq 2006-ci ildə 530,9 min ton təşkil etmişdir. 2008-ci ildə isə 923 min tona çatmışdır.

Respublika Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, sənaye müəssisələrinin tam gücünlə işlədiyi dövrlərdə ölkənin hava həvəzsini 112 min ton toz hissəcikləri, 93 min ton kükürd 2-oksid, 638 min ton karbon oksidi, 82 min ton azot oksidi, 1 mlrd. 665 min ton karbohidrogenlər 37 min ton müxtəlif tərkibli kimyevi maddələr atılmışdır.

Qeyd etmək lazımdır ki, ən ciddi ekoloji problemlərdən biri torpaqların çirkənləşməsi ilə bağlıdır. Təkcə Abşeron yarımadasında 3200 hektardan çox arazi neftlə çirkənləşmişdir. Abseronun neft və neft məhsulları ilə ən çox çirkənləşmiş torpaq sahələri Binaqadı, Qaradağ, Suraxanı, Sabail, Sabunçu və Xəzər rayonlarının əraziləridir. Çirkənləşmiş ərazilərin artıq 15-dən çoxunda təmizləmə işləri aparılıb. Atmosfer havasına atılan tullantıların həcmində və xüsusi çəkisindən görə Bakı, Sumqayıt, Olı-Bayramlı, Gəncə və Mingəçevir şəhərlərində gedirlər. Bu şəhərlərin hava həvəzsini çirkənləşdirən əsas sənaye müəssisələri, neftstırma, neft-kimya, kimya, energetika, metalluriya, tikinti materialları sənayesi sahələri və avtomobil naqliyyatı hesab olunurlar. Həmin sənaye müəssisələri, nəmki atmosfer havasını, eyni zamanda, bütövlükda şəhərlərin ətraf mühitinin çirkənləşdirilməsinin başlıca mənbəyi hesab olunurlar. Respublikanın atmosfer havasına 2006-ci ildə atılan tullantıların 79,0%-i (271,9 min tonu) Bakı şəhərinin, 4,7%-i (16,3 min tonu) Mingəçevirin, 4,6%-i (15,9

min tonu) Öli-Bayramının, 3,5%-i (12,0 min tonu) Sumqayıtin, 1,5%-i (5,3 min tonu) Gəncənin payına düşür.

Qeyd etmək lazımdır ki, respublikamızın iri sənaye şəhərlərinin həvəzsinin cırkləndirilməsinin əsas sabobi son 40-50 il ərzində avadanlıq və mövcud texnologiyaların dayısdırılmaməsi, təmizləyici qurğularla tam təmin olunmaması, nöticədə avadanlığın köhnələrək yararsız vəziyyətə düşməsi olmuşdur. Bütün bunlar isə ətraf mühitə və insanların sağlamlığına mənfi təsir göstərir.

Qeyd etmək lazımdır ki, mövcud vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 avqust 2008-ci ildə «Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təskillişdirilməsi haqqında» Sərəncamı ilə «Təmiz şəhər» Şəhərdar Cəmiyyəti yaradıldı. Balaxanı poliqonunda bərk məişət tullantıları zavodunun inşasına başlanılmış və tikintisi 2012-ci ildə başa çatacaq.

Ölkənin hava hövzəsinin mühafizə etmək üçün, ilk növbədə mövcud cırkləndirici sənaye sahələrinin yenidən qurmaq, müasir texnologiyaların təmizləyicilər tətbiq etməklə, atmosferə atılan cırkləndirici maddələrin ümumi miqdardının azaldılmasına və zərərsizləndirilməsinə nail olmaq, aztullantılı və tullantısız istehsal sahələri yaratmaq lazımdır. Cırkləndirici müəssisələrdə dəha hündür borular tikmək, müəssisələrin ətrafında qaz və tozların təşrinə davam gətirən, havadakı toz, his və müxtəlif qazları tutub saxlaya bilən ağac və kol bitkilərindən ibarət yaşlılıq-mühafizə zolaqları yaratmaq da atmosferi mühafizə tədbirləri sırasına daxildir.

Qeyd etmək lazımdır ki, «Ekologiya» ilə olan 2010-cu ildə böyük işlər görülmüşdür. Belə ki, 3 milyondan çox ağac akımlıq, ekoloji tarazlığın təmin edilməsi və mühafizəsinə 176,1 milyon manat vəsait yönəldilmişdir. Vəsatın 126,3 milyon manatı isə su mənbələrinin mühafizəsi və istifadəsinə yönəldilib.

Məlumdur ki, respublikamız möhdud su ehtiyatlarına malikdir. Respublikamızın su təminatının belə zaif olmasına sabəb, ilk növbədə alverişsiz tabii şəraitdir. Lakin bununla belə, tədqiqatlar göstərir ki, respublikanın potensial su ehtiyatları sənayenin, kənd təsərrüfatının və məişətin suya olan tələbatını ödəyə bilər. Su ehtiyatları bir ildə 27-31 kub km. təşkil edir. Bir çox regionlarda, xüsusilə də Abşeron yarımadasında su çatışmazlığı əsasən sudan istifadənin düzgün olmaması ilə bağlıdır.

Təhlil göstərir ki, hər il respublikamızın su hövzələrindən 12 kub km. yeraltı laylardan 1,1-1,2 kub km şirin su götürülür. Respublikanın suya olan tələbatı isə 11,0 -13,0 kub km-dir. Götürülen suyun 20-25%-i sənaye və məişət məqsədləri üçün istifadə olunur. Su obyektlərinə atılan tullantı sularının həcmi 160-170 mlkn.kub metr arasında tərəddüb edir.

Qeyd etmək lazımdır ki, respublikamızda aşkar olunan və gələcəkdə kaşf ediləcək faydalı qazıntı yataqlarının ehtiyatının müəyyən edilməsi,

müasir, gələcək və hətta uzaq gələcəkdə xalq təsərrüfatının xammal ilə təminatının optimallıq təmənləndirməyi imkan verir.

Mineral xammallar tabii sərvətlərin ayrılmaz bir hissəsidir. Tabii sərvətlərin digər növlərindən fərqli olaraq (məsələn, torpağın münbitliyi, məhsuldarlığı, su ehtiyatı, günəş və külək enerjiləri, bitki və heyvanat aləmi və s.) mineral sərvətlər bərpə oluna bilmirlər. Buna görə də faydalı qazıntıları olan, yəralı mineral sərvətlərdən qənaatlı, ehtiyatla və məqsədönlü istifadə olunmalıdır.

Müasir texniki-iqtisadi göstəricilərin müqayisəsi göstərir ki, istismar zamanı faydalı qazıntıların bir qismi yerin təkibindən çıxarıllarkən digər bir qismı isə zangılışma prosesində itürülür.

Müstəqil respublikamızın və həmçinin Naxçıvan Muxtar Respublikasının dağ-mədən sonayesinin XXI əsrə ətraf mühitə zərərlə təsiri azaltmaq, bu sahədə çalışan mütxəssislərin ümdu vəzifələrindən bərədir. Dağ-mədən sonayesinin ətraf mühitə təsiri, ilk öncə, faydalı qazıntıların kaşf edilməsindən başlayır. İkinci, onların istismarı zamanı filizin çıxarılması məqamında və onun nəqlində zərərlə təsirlər baş verir. Nəhayət, üçüncü növ təsir, çıxarılan filizin mədənlərdə zənginləşdirilməsi zamanı baş verir.

Qeyd etmək lazımdır ki, torpaqların inventarlaşdırılmasının aparılması göstərir ki, respublika ərazisində torpaqların korlanması əsas iki sənaye sahəsi tərəfindən olur. Bu sənaye sahələrindən biri neft, digəri isə faydalı qazıntıların açıq üsulla (yeni karyer üsulu ilə) istismarı zamanı baş verir. Faydalı qazıntı yataqlarının istismarı, ətraf mühitin bütün elementlərinin təsiri edir. Bu hal əsasən açıq üsulla istismar zamanı baş verir. Bu təsir bir sira hallarda uzun illər qalaraq, son anda konkret səviyyələrdə və proseslərdə üzə çıxır, yaxud da ekoloji mühitin tam kompleksində müvəzənin pozulması ilə nəticələnir. Kond təsərrüfatı üçün yararlı torpaq sahələrinin dövrüyədən çıxarılmaması məşələrin seyrəkləşməsi və tamamilə məhv olması, dağ-mədən işləri aparılan arazinin hidrogeoloji rejiminin tamamilə pozulması və rəleyefin dəyişməsi bu qəbul-dəndir. Respublika ərazisində buna aid yüzlərcə misallar göstərmək olar. Hasılat sonayesinin intensiv inkişafı getdiyək dəha çox faydalı qazıntı yataqlarının istifadəyə verilməsi, dağ-mədən müəssisələrinin istehsal gücünün artırılması və qazıntıların dərinləşdirilməsi ilə müşayiət olunur. Belə bir şəraitdə təkcə dağ-mədən işlərinin aparıldığı yerdəyil, ətraf sahələrdə də torpaq fondlarının qorumaq və min illər boyu təşəkkül tapmış təbii kompleksin pozulmasını almaq müasir dövrün mühüm vəzifələrindən bərədir.

Azərbaycan ərazisində fəaliyyət göstərən dağ-mədən sonayesi müəssisələrinin ətraf mühitə göstərdikləri mənfi təsirlər, hər şeydən əvvəl, torpaq fondlarının pozulmasında, bitki və heyvanat aləminə dayan-

ziyanlarda, su ehtiyatlarının çırklonmasında və bunun vasitəsilə balıq ehtiyatlarının məhvində, suvarılan torpaqların aşağı düşməsində, su ehtiyatlarından istifadə və kənd təsərrüfatı məhsullarının istehlakçısı olan şəhərin sohbatının korlanmasına özünü göstərir. Bununla birgə, qeyd etmək lazımdır ki, onların heç də hamisi ümumiləşdirilmiş şəkildə yalnız dağ-mədən sənayesinə aid edilə bilər. Burada hər şeydan əvvəl, torpaq ehtiyatlarına dəyən ziyanlar xüsusi ilə böyük miqyas alır. Məsələ bundadır ki, torpaqların ümumi istehsal vasitəsi kimi çıxış etdiyi digər sənaye sahalarından fərqli olaraq, dağ-mədən sənayesi ondan həm də əmək vasitəsi kimi istifadə edir. Bu zaman yaranan tullantılar yerin təkindən və üst qatından çıxarılmış Maddalor olurlar və manşə etibarı ilə əmələ gəldikləri torpaqların özlərini korlayırlar. Parallel olaraq hasilat prosesinin, bilavasitə həyata keçirildiyi sahaların dağılıması prosesi baş verir ki, bu da mövcud ziddiyyətləri daha da dərinləşdirir.

Respublikanın dağ-mədən sənayesinin bir sıra müəssisələrində hamən proses olduqca təhlükəli şəkil almışdır. Məsələn, Azərbaycan Dağ-mədən Filiz Saflaşdırma Kombinatının tullantıları 250-300 hektar, Zeyin-Alunit Mədəni İdarəsinin 10-110 hektar, Gəncə Aliminium Oksidi Kombinatının tullantıları 300-350 hektar torpaq sahalarını istifadədən çıxmışdır. Bundan əlavə, bu rayonların bitki örtüyünə böyük ziyan dəymış, heyvanat ələmi, demək olar ki, məhv olmuşdur. Yaz və payız aylarında intensiv yağışların başlanması ilə Daşkəsən Dağ-mədən Kombinatının ətrafında toplanmış tullantılar yuyularaq Qoşqar çayını müxtəlif tərkibli kimyavi maddalardır cırklondur.

Qeyd etmək lazımdır ki, faydalı qazıntı yataqlarının istismarı, ekoloji mühitin dəyən zarar, inдиya qədr özünün obyektiv əksini ümumi bir göstəricidə tapmışdır. Faktların yalnız sada şəkildə verilməsi, bu sahədə uyğun müəssisələrin ekologiyaya dəyişdiriciliyi tasiri düzgün qiymətləndirməye təmən şərait yaratır. Hasilat prosesində torpaq sərvətlərinə dəyən ziyanla dağ-mədən müəssisəsinin istehsal gücү arasında astılığın təhlili bu qəbeldəndir.

Dağ-mədən sənayesinin ətrafinin mühitinin mühafizəsinin başqa problemlərindən biri yerin takının və torpaq ehtiyatlarının mühafizəsinin idarə olunması metodlarının təkmilləşdirilməsi təşkil edir.

12.3. Azərbaycanda ekoloji inkişafın təmin edilməsi sahasında beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikası dövlət müstəqilliyini aldı etdikdən sonra bir çox sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi sahäsində də beynəlxalq əməkdaşlıq fəaliyyətini xeyli genişləndirmiştir. Bu şəhədə

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işi təqdisə ləyiqdır.

Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahäsində beynəlxalq əməkdaşlığın asas principləri ekoloji davamlılığı təmin etmək və inkişaf üçün global təcrübənin öyrənilməsi, beynəlxalq qanunvericilik və ətraf mühit siyasetinin hazırlanması prosesində iştirak və beynəlxalq təşkilatlarla əməkdaşlıq, müasir beynəlxalq siyaset, standart, norma və texnologiyanın tətbiq edilməsi, Avropa İttifaqının direktivlərinə müvafiq Qanunvericiliyin uyğunlaşdırılması, «Avropa üçün Ətraf Mühit» prosesində iştirak, ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə sahäsində region və beynəlxalq layihələrin həyata keçirilməsi, region ölkələri və digər vacib tərəfdəşlərlə ikitərəlli və çoxtaraklı əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq konvensiya və protokollara qoşulmasının ibarətdir.

Hazırda dünyanın heç bir ölkəsi ətraf mühitin mühafizəsi problemlərini təskilidə həll etmək iqtidarında deyil. Bu məqsədlə ölkəmiz üçün ətraf mühitin mühafizəsi sahäsində digər ölkələr və təşkilatlarla razılışma və sazişlərin imzalanması, beynəlxalq konvensiyalara qoşulması olduqca vacibdir. Bununla əlaqədər son illər ərzində «Ətraf mühitin mühafizəsi sahäsində Azərbaycan Respublikası Hökuməti və Türkiye Respublikası Hökuməti arasında Razılılaşma», «Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslami Respublikasının Ətraf Mühit Departamenti arasında Anlaşma Memorandumu», «Ətraf Mühitin Mühafizəsi Sahasında Azərbaycan Respublikası və Gürcüstan Respublikası arasında Qarşılıqlı Əməkdaşlıq», «BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Kioto Protokolunun həyata keçirilməsi sahäsində əməkdaşlıq haqqında Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında Anlaşma Memorandumu» imzalanmışdır. Bundan başqa «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) arasında Azərbaycan Respublikası Ərazisində Təbiəti Mühafizə Sahasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu», «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kanadının Dövləti İdarəciliyi İstitutu arasında Xəzər hövzəsində istilikxana qazı tullanıtlarının azaldılması üzrə 2002-2005-ci illər Tədris Proqramının həyata keçirilməsinin şərtləri haqqında Anlaşma Memorandumu», «Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı Nümayəndəliyi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında Bakı şəhərində Ətraf Mühita dair ictmai Məslumat Mərkəzinin Yaradılması haqqında Əməkdaşlıq Saziş» imzalanmış və eyni zamanda Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası, Yaponiya, Ukrayna, Misir, Çexiya Hökumətləri arasında ətraf mühitin mühafizəsi sahäsində

əməkdaşlığı dair Saziş layihələri hazırlanaraq imzalanması üçün dövlət-daxili prosedurlar həyata keçirilir.

Eyni zamanda Azərbaycan ətraf mühitin qorunması sahəsində bir neçə qlobal və regional konvensiya və protokollara qoşulmuşdur (əlavə olunur). Bundan başqa, ölkəmizin «Köçəri Heyvan Növlerinin Qorunması üzrə» Bonn Konvensiyası, «Avropada yarasaların qorunması» Protokolu, «Afrika-Avrasiya Köçəri Su Quşlarının Qorunması» Sazişinə qoşulması və Ümumdünya Təbiəti Mühafizə Təşkilatına (IUCN) üzrə olma-si üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyində müvafiq işlər aparılır.

Həmçinin BMT-nin İnkışaf Programı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Sənaye İnkışafı Təşkilatı (UNIDO), TASİS, Dünya Bankı, Qlobal Ekologiya Fondu, Avropa Yenidənqurma və İnkışaf Bankı, Asiya İnkışaf Bankı ilə əməkdaşlığı dair danışqlar aparılır və artıq bu istiqamətdə bir sıra nailiyyətlər əldə edilmişdir.

Eyni zamanda Azərbaycan bir sıra beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edir və bununla bağlı artıq bir neçə saziş və razılışmalar imzalanıb;

1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq Azərbaycan Respublikası ilə Beynəlxalq İnkışaf Assosiasiyyası arasında «İnkışaf Krediti haqqında Saziş» (Kond Ətraf Mühit Layihəsi), Kond Ətraf Mühit Layihəsinin birgə maliyyəlsədirilməsi üçün Yaponiya Qrantı üzrə Məktub-Saziş və Azərbaycan Respublikası ilə Qlobal Ekologiya Fondunun ieraçı təşkilatı kimi çıxış edən Beynəlxalq Yenidənqurma və İnkışaf Bankı arasında «Qlobal Ekoloji Fondun Trast Fon-dunun Qrantı üzrə Saziş» (Kond Ətraf Mühit Layihəsi);

2. Azərbaycan Respublikası və Kreditanstalt für Videraufbau, Frankfurt am Main («KfW») arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində «Samur-Yalama Milli Parkının yaradılması» layihəsi üzrə maliyyəlsədirme Müqaviləsinə və əhmin Mü-qaviləyə dair Xüsusi Razlaşma;

3. «Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Birleşmiş Millətlər Təşkilatının Sənaye İnkışafı Təşkilatı (UNIDO) arasında «Davamlı Üzvi Çırkləndiricilər (DÜC)» haqqında Stockholm Konevensiyasının yerinə yetirilməsi üzrə ilkin fəaliyyəti asanlaşdırmaq üçün sürətləndirilmiş mümkünləşdirici tədbirlərlə əlaqadər olan xidmətlərin göstərilməsi üzrə Müqavila.

Bundan əlavə, Kanada Beynəlxalq İnkışaf Agentliyinin dəstəyi ilə Pirallahi Meteoroloji Stansiyasında 2 külək və 1 günəş qurğusu quraşdırılmış, Türkiyin özəl şirkətləri tərəfindən respublikamızda bioqazın istehsalı ilə əlaqadər pilot layihələr həyata keçirilmiş və artıq 3 regionda 4 ədəd bioqaz qurğuları quraşdırılmışdır.

Azərbaycan Respublikası hidrometeoroloji sahəsində Ümum-dünya Meteorologiya Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurur. Regionda Türkiye, Özbəkistan, Qazaxistan Respublikaları ilə hidrometeoroloji sahəsində ikitərəflı qarsılıqlı əməkdaşlıq programları mövcuddur. Müs-taqı Dövlətlər Birliyinin (MDB) Dövlətlərə Hidrometeoroloji Şurasının (DHMS) işində Azərbaycan faal iştirak edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamenti Cənubi Qafqazda su cəhətiatlarının idarə olunması ilə bağlı bir sıra regional layihələrdə iştirak edir.

Asiya İnkışaf Bankının krediti ilə yerinə yetirilən «Azərbaycan Respublikasında Daşqın zərərlərinin aradan qaldırılması Layihəsi»ndə nəzərdə tutulmuş hidrometeoroloji komponenti də qabaqcədan xəbər-darlıq sisteminin inkişafına kömək edəcəkdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçiva Konvensiyasını Azərbaycan Respublikası 1995-ci ildə ratifikasiya etmişdir. 1997-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Konve-nsiyadan irali gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılmışdır. Konven-siyanın milli əlaqələndiricisi təyin edilmiş və əlaqadər təşkilatların ekspertlərindən ibarət işi qrupu yaradılmışdır.

Konvensiyadan irali gələn öhdəlik və xəzifolərin yerinə yetirilməsi ilə əlaqadər Qlobal Ekologiya Fondu (QEF) və BMT-nin İnkışaf Proqramının maliyyə yardımı ilə «Azərbaycan Respublikasının Birinci Milli Məlumat-malar» hazırlanmış və Konvensiyanın Kətbliyinə təqdim edilmişdir.

«Birinci Milli Məlumatlar» Layihəsinin birinci fazasında iqlim dəyişmələrinin təsiriinin minimuma endirilməsi üçün müvafiq tədbirlər planı hazırlanmış, ikinci fazada isə iqtisadiyyatın prioritet sahələrində istilik effekti yaranan qaz tullantılarının azaldılması üçün ekoloji cəhətdən təmiz texnologiyalara dair tələbatlar qiyomətləndirilmiş və həmin texnologiyaların tətbiqinə dair təkliflər hazırlanmışdır.

Həzirdə «Azərbaycan Respublikasının İkinci Milli Məlumatları» hazırlanır. Bu mərhələdə asas diqqət insan sağlığı, ekosistemlərə təsir, təmiz inkişaf mexanizmi üzrə layihələrin seçilmasına yönəldiləcəkdir.

Konvensiyanın Kioto Protokolunu Azərbaycan Respublikası 2000-ci ildə ratifikasiya etmişdir. Azərbaycan Respublikası Kioto Protokolu üzrə konkret olaraq kamιyyat öhdəlikləri götürməmişdir və yalnız həmin Protokolun Təmiz İnkışaf Mexanizmində iştirak edir. Bu məqsədlə konkret pilot layihələrinin həyata keçirilməsi üçün Kanada, Danimarka, Fransa, Yaponiya kimi inkişaf etmiş ölkələrlə müvafiq danışqlar aparılır. 2004-cü ildə «Kioto Protokolunun həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında Anlaşma Memorandumu» imzalanmışdır.

Fransa Hükümi ilə karbonun udulmasına dair meşə sahələrinin genişləndirilməsi layihələrinin həyata keçirilməsi məqsədi ilə ilkin texniki iqtisadi qiymətləndirmə hesabatı hazırlanmışdır.

Hazırda Avropa İttifaqının TACIS Programı çərçivəsində Cənubi Qafqaz ölkələrinə və Moldovaya Texniki Dəstək Layihəsi və İstilik effekti yaradan qazların kadastrına dair Qlobal Ekoloji Fondu yardımı ilə Azərbaycanda regional lahiyi həyata keçirilir.

Azərbaycanda Qlobal Ekoloji Fondu maliyyə yardımı ilə UDM-dən istifadə edən müəssisələrdə (Bakı «Çinar Soyuducular» və Sumqayıt Kompressor zavodlarında) rekonstruksiya işləri aparılmış və həmin müəssisələrdə ozondağıcı sayılmayan alternativ maddələrdən istifadə etmək nözərdə tutulmuşdur.

* «Böyük məsafələrdə havanın transsərhəd çirkəndirilməsi haqqında» Konvensiyani Azərbaycan Respublikası 2002-ci ildə ratifikasiya etmişdir. Konvensiyanın Milli Əlaqələndiricisi təyin olunmuş və bu sahədə işlərin aparılması üçün işçi qrupu yaradılmışdır. Azərbaycan Respublikası üzrə atmosfer havasına atılan tullantılar barədə 2002-ci il üzrə məlumatların Konvensiyannın Katılıbiliyinə verilməsi təmin olunmuş və sonrakı illər üzrə bəllə məlumatların hazırlanması davam etdirilir. Konvensiyanın «Ağır metallar», «Davamlı üzvi çirkəndiricilər» və «Turşuluğun azaldılması, eftrofikasiya və yerin ozon qatının bərpası» Protokollarını ratifikasiyaya hazırlamaq üzrə işçi qrupu tərəfindən müvafiq tədbirlər görülür.

* «Şənaye qazlarının transsərhəd təsiri haqqında» Konvensiya Azərbaycan Respublikası tərəfindən 2004-cü ildə ratifikasiya edilmişdir. Azərbaycan Respublikasının Ekoloji və Təbii Sərvətlər Nazirliyi Konvensiya üzrə səlahiyyətli orqan təyin edilmişdir.

Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə kömək məqsədi ilə Almaniyanın Təbiətin və Ətraf Mühitin Mühafizəsi, Nüvə Reaktorlarının Təhlükəsizliyi üzrə Federal Nazirliyinin maliyyə dəstəyi ilə «Kür çayı hövzəsində qəza vəziyyətlərinin xəbərdarlıq edilməsi üçün tədbirlərin hazırlanması və tətbiq edilməsi» Layihəsi həyata keçirilir. Layihəyə əsasən Cənubi Qafqaz dövlətlərində Kür çayı hövzəsində qəza vəziyyətlərinin xəbərdarlıq edilməsi məntəqələrinin yaradılması və müvafiq avadanlıqlarla təchiz edilməsi nözərdə tutulmuşdur.

* BMT-nin «Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında» Bazel Konvensiyasına Azərbaycan Respublikası 2001-ci ildə qoşulmuşdur. Azərbaycan Respublikasının Ekoloji və Təbii Sərvətlər Nazirliyi Bazel Konvensiyası üzrə səlahiyyətli orqan təyin edilmişdir. «Təhlükəli tullantıların pasportlaşdırılması» Qaydası və «Azərbaycan Respublikasında təhlükəli tullantıların idarə olunmasının Dövlət Strategiyası» təsdiq edilmişdir. Həmçinin təhlükəli

tullantıların basdırılması üçün beynəlxalq standartlara uyğun poliqon inşa edilmiş və 2004-cü ildən təhlükəli tullantıların saxlanması üzrə Milli Mərkəz Fəaliyyətə başlamışdır.

* BMT-nin ciddi quraqlıq və yaxud sahralaşma bay verən ölkələndə, xüsusilə Afrikada sahralaşma ilə mübarizə üzrə Konvensiyasını Azərbaycan Respublikası 1998-ci ildə ratifikasiya etmişdir. Ötən müddədə Konvensiyanın Azərbaycanda həyata keçirilməsi haqqında Milli Məruzə hazırlanmış, Milli Fəaliyyət Planının hazırlanması üçün məlumatlar təhlil edilmiş, ölkənin müxtəlif bölgələrində Konvensiyanın məqsədləri mövzusunda seminarlar keçirilmiş və digər işlər görülmüşdür. Hazırda sahralaşma problemləri ilə əlaqədar Meşələrin Bərpası Programının əməli həyata keçirilməsinə başlanılmış. Program üzrə idd 3,9 min ha, meşə əkinin və 5,9 min ha töbükərə kəmək tədbirləri nəzərdə tutulmuşdur. 2004-cü ildə «Azərbaycan Respublikasında yay-qış otaqlarının, biçənəklərin samarəli istifadə olunması və sahralaşmanın qarşısının alınmasına dair Dövlət Programı» təsdiq edilmişdir. Texnogen təsirlər natiqəsində çirkənmiş torpaqların reabilitasiyası və rekultivasiyası üzrə də bir sira lajihələr həyata keçirilir.

Konvensiyanın yerinə yetirilməsi üzrə aidiyyəti nazirliklərin və idarələrin, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət Koodinasiya Surası yaradılmışdır.

* «Davamlı üzvi çirkəndiricilər haqqında» Stokholm Konvensiyası Azərbaycan Respublikası tərəfindən 2003-cü ildə ratifikasiya olunmuşdur. Konvensiya üzrə səlahiyyətli orqan kimi Azərbaycan Respublikası Ekoloji və Təbii Sərvətlər Nazirliyi müəyyən edilmişdir. Nazirlikdə Konvensiya ilə bağlı geniş məlumatlar toplamış, aidiyyəti təşkilatların mütəxəssislərindən ibarət işçi qrupu yaradılmış və müvafiq təkiflər planı hazırlanmışdır. Konvensiyanın qüvvəyə minməsi ilə əlaqədər 2004-cü ildə Azərbaycan Respublikasının Ekoloji və Təbii Sərvətlər Nazirliyində müxtəlif nazirliklərin, idarələrin, qeyri-hökumət təşkilatlarının və kültövi informasiya vəsiti olarının nümayəndələrinin iştirakı ilə «Pestisidlər, ətraf mühit və əhalinin sağlamlığı» mövzusunda geniş toplantı keçirilmişdir. İşçi qrupun üzvləri tərəfindən ölkənin regionlarında keçirilən görüşlərdə davamlı üzvi çirkəndiricilər barədə məlumatlar verilmiş və bu maddələrin ətraf mühit və sosial sahə üçün təhlükəsi barədə mənşələndirmə işləri aparılmışdır.

2005-ci ilin iyul ayından etibarən Qlobal Ekoloji Fondu və BMT-nin Şənaye İnkişafı Təşkilatının dəstəyi ilə Azərbaycan Respublikasının Ekoloji və Təbii Sərvətlər Nazirliyində Milli Fəaliyyət Planının hazırlanması prosesini başlanılmışdır.

* BMT-nin «Sərhəddən keçən su axımlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə» Konvensiyasını Azərbaycan Respublikası

2000-ci ildə ratifikasiya etmişdir. Eyni zamanda, 22 oktyabr 2002-ci ildə Azərbaycan Respublikası Konvensiyanın «Su və Sağlamlıq» Protokoluna qoşulmuşdur. Protokol 2005-ci ildən hüquqi qüvvəyə minmişdir.

Konvensiya çərçivəsində 2002-2003-cü illərdə TASIS Proqramının xətti ilə maliyyəlaşdırılan «Çayların birgə idarə olunması» layihəsi yerinə yetirilmişdir. Layihənin asas məqsədi transsərhəd cirkənlənmələr sahəsində müsahidələr aparmaq, onları qiymətləndirmək və daim nəzarətdə saxlamaq, cirkənlənmənin aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə tömən etməkdir. Layihənin yerinə yetirilməsi zamanı 4 transsərhəd çayın, o cümlədən Kür çayının monitorinqi aparılmışdır.

* «Dənizin gəmilərdən cirkənləndiriləsinin qarşısının alınması haqqında» Beynəlxalq Konvensiyaya (MARPOL) Azərbaycan Respublikası 2004-cü ildə qoşulmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən həyata keçirilən Xəzər dənizinin mühafizəsi, o cümlədən dənizin gəmilər Vəsiti ilə cirkənlənməsinin qarşısının alınması istiqamətində fəaliyyəti sözügedən Konvensiyanın tolaqlarına uyğun aparılır.

Son dövrədə respublikamızda Konvensiya üzrə milli qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması işlərinin davam etdirilməsi istiqamətində xeyli işlər görülmüşdür.

Həyata keçirilən layihələr sırasına isə aşağıdakılardı aid etmək olar:

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kanadannan Dövlət İdarəciliyik İnstitutu arasında Xəzər Hövzəsində İstilik Effekti Yaradan qazların tullantılarının azaldılması üzrə 2002-2005-ci illər Tədris Proqramı.

2. «İstilik effekti yaradan qazların inventarlaşdırılmasının keyfiyyətinin təkmilləşdirilməsi üçün potensialın yaradılması» regional layihəsinin həyata keçirilməsi sahəsində görülən işlər haqqında.

3. «Qafqaz Ölkələri və Moldovada Qlobal İqlim Döyişmələri üzrə Öhdəliklərin Yerina Yetirilməsində texniki Dəstək» layihəsi.

4. «Qlobal ekoloji problemlərin həlli məqsədilə imkanların artırılması üçün milli təsəbbatların qiymətləndirilməsi» Layihəsi.

5. BMT-nin Ətraf Mühit Proqramı tərəfindən maliyyəlaşdırılan «Milli Biotəhlükəsizlik» Layihəsi.

6. «Kür çayı hövzəsində qəza vəziyyətinin xəbərdarlıq edilməsi üçün tədbirlərin hazırlanması və tətbiq edilməsi» Layihəsi.

7. «Kür-Araz çayı hövzəsinin suyunun sərhədlərarası pisləşməsinin azaldılması» Layihəsi.

8. «Azərbaycan Respublikasında Ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət planı və ekoloji siyasetin həyata keçirilməsinə yardım» Layihəsi (TASİS). UNEP-lə birgə (Xəzər Ekoloji Proqramı çərçivəsində).

9. «Xəzər regionunda transsərhəd kontekstidə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Metodiki vəsait layihəsinin təkmilləşdirilməsi» Layihəsi.

10. Milli «Nərə» Balıqartırma Zavodunun tikinti layihəsi «səhənin civa cırklənməsindən təmizlənməsi və təhlükəli tullantıların basdırılması üçün Poliqonun tikintisi» Layihəsi.

11. «Ekoloji idarəetmə sisteminin təkmilləşdirilməsi» Layihəsi.

12. «Gözlənilməz Neyt Yayımları üzrə Azərbaycan Milli Planın İnkışafın yardım» Layihəsi.

13. «Azərbaycan Respublikasının Davamlı Üzvü Çirkənləndiricilər üzrə tədbirlərin həyata keçirilməsi» Layihəsi.

14. NATO-nun dəstəyi ilə həyata keçiriləcək «Xəzər dənizi ekosisteminin coxşahəli analizi» Layihəsi.

Ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə beynəlxalq konvensiyalarla qoşulmaqla, onlardan irəli gələn öhdəliklərə amel olunması an vacib məsələlərdən biridir. Azərbaycan Respublikası artıq bu sahədə 18 Konvensiyaya, o cümlədən «Biomüxtəliflik haqqında» Konvensiyaya, «Sərhəddən keçən su axımlarının və Beynəlxalq Gölərin Mühafizəsi və istifadəsi haqqında» Konvensiyaya, «Avropanın canlı təbiətinin və təbii mühitin qorunması haqqında» Konvensiyaya, «Təhükəli tullantıların sərhədlərəsi daşınmasına və zərərsizləşdirilməsinə nəzarət haqqında» Bazel Konvensiyasına qoşulmuşdur.

Respublikamızda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından iştirakı ilə ölkədə ekoloji mühiti yaxşılaşdırmaq istiqamətində beynəlxalq layihələrin reallaşması istiqamətində böyük işlər həyata keçirilmişdir. Bütün bunlar isə respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin tömən edilməsi sahəsində müsyən ugurların alda edilməsinə səbəb olmuşdur. Bu isə son naticədə yeni iş yerlərinin açılmasına, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf etdirilməsinə və yoxsuluğun aradan qaldırılmasına təkan vermişdir.

XIII FOSİL

DÖVLƏTİN İQTİSADI SİYASƏTİNİN DAVAMLI VƏ DAYANIQLI İNKİŞAF AŞŞIRI VƏ ONUN TƏKMİLLƏŞDİRİLMƏSİ

“Biz ölkə iqtisadiyyatının uzunmüddətli və danyanlı inkişafını güclü sosial siyaset aparmadan tömən edə bilməzdik. Bu gözəl meyillər növbəti illərdə Azərbaycanda daha da güclənəcək, Azərbaycan xalqı işə ildən-ildə daha da yaxşı yasayaçaqdır”

İham Əliyev

13.1. «Davamlı inkişaf»ın yaranma tarixi və əsas istiqamətləri

XX əsrədən dünya alimlərinin diqqətini cəlb edən əsas məsələlərdən biri davamlı inkişaf problemini araşdırmaq və bu sahədə tədqiqatları genişləndirmək məsələsi olmuşdur.

Davamlı inkişaf XXI əsrin mühüm sosial-ekoloji-fəlsəfi Konsepsiya olmaqla, XX əsrin ikinci yarısından başlayaraq təbiət-cəmiyyət münasibətlərində yaranmış olduqca geniş əhatili gərginliyin və qeyri-tarzlılığın sosial-ekoloji nöticələrinin araşdırılması və müvafiq beynəlxalq səviyyəli məchuri tədbirlər kompleksinin həyata keçirilməsi zorurati nöticəsində meydana gəlmışdır. Bu Konsepsiya bəşəriyyətin tarixində ən mütarəqqi, humanist və global sivilizasiyaya integrasiya sahəsində yeni inkişaf konsepsiyalardan biri hesab edilir. Belə ki, elmi-texniki təraqqının və inqilabın təbiət-cəmiyyət münasibətlərində yaratdığı mənfi nöticələrin qarşısının alınması, global ekoloji problemlərin həlli yolları və bəşəriyyətin inkişafının galəcək perspektivləri ilk dəfə olaraq əsaslı suradə və ciddi şəkildə İtaliya biznesmeni və alimi A.Peçcei tərəfindən 1968-ci ildə yaradılan «Roma klubu»nın məruzələrindən araşdırılmasına başlanılmışdır. «Roma klubu» müasir dövrün qlobal problemlərini öyrənan və tədqiq edən çox nüfuzlu və beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatıdır. Həmin klubun ən faal üzvü, ABS-in Massachusetts Texnologiya İnstitutunun professoru C.Foresfer “Dünya dinamikası” kitabında (1971) planetimiz miqyasında əhali artımı, ərzaq problemi, təbii və ətraf mühitin çirkilənməsi, bərpa olunmayan təbii sərvətlərdən istifadənin həddini keçməsi, kapital qeyuluşu və s. məsələlərin riyazi modelləşdirilməsinə şərh etmişdir. Klubun üzvü R.Medouzun rəhbərlik etdiyi digər qrupun hazırladığı “Artım həddi” adlı kitabda isə Davamlı inkişaf Konsepsiyanın bəzi ekoloji istiqamətləri, M. Meşəroviç və E.Pestelin

hazırladıqları “Bəşəriyyət yol ayrıncında” adlı 2-ci məruzədə (1974) təbiət - cəmiyyət və yoxsullarla vərlilər arasında get-gedə uğuruma çevrilən, dərinlaşan və daha da ziddiyyətli xarakter alan münasibətlərin problemləri解决问题 beynəlxalq arenada alimlərin diqqətini qatdırılmış və ətraflı şərh olunmuşdur. Klubun üzvləri tərəfindən hazırlanmış 3-cü (Y. Tinbergen, “Beynəlxalq qaydaların yenidən qurulması”) və 4-cü (E. Laslo, “Qlobal cəmiyyətlər üçün məqsədlər”) məruzələrdə lokal və qlobal məqsədlərin əlaqələndirilməsi, cəmiyyətin təskili və idarə edilməsi, əhalinin maddi rifahının yaxşılaşdırılması, enerjidən istifadə, məşələlər ətraflı tullantılarının zərarsızlaşdırılması, təkrar emalı və s. məsələlər ətraflı şərh olunmuşdur. Bütün qeyd olunan məsələlərin məhz insan inkişafına həsr edilməsinə baxmayaraq, Davamlı inkişaf anlayışı öz ətraflı və geniş şərhini 1987-ci ildə xanım Q.X.Brutlandın rəhbərlik etdiyi BMT-nin “Ətraf Mühit və İnkışaf” Komissiyasının hazırladığı “Bizim ümumi gələcəyimiz” adlı məruzədə tapmışdır. Həmin məruzədə “təbiət-cəmiyyət” münasibətlərinin da kəskinleşməsi, dünyada əhali artımı və yoxsulluk, içməli su və ərzaq problemi, demografik partlayış, insanların maddi rifahının və yaşayış şəraitinin pisləşməsi, təbii fəlakətlərin getdikcə geniş vüsət alması, bərpa olunmayan təbii sərvətlərin, enerji ehtiyatlarının tükənməsi, əlkənarlarda sosial bərabərsizliyin artması və s. məsələlər əsaslı suradə təsvir edilmişdir.

Qeyd etmək lazımdır ki, Davamlı inkişaf cəmiyyətin davamlı, dayanıqlı, fasiləsiz, sabit, uzunmüddətli inkişafının tömən olunması kimi başa düşülür. Davamlı inkişaf bəşəriyyətin ən müasir, mütərəqqi, galəcək nöslərin tələblərini ödəyən, onların imkanlarını məhdudlaşdırmayan, insan potensialı və kapitalını, yeni biliklərin soñərəb olunması və əsas şəri kimi qəbul edən, ətraf mühitin mühafizəsini və yaxşılaşdırılmasını nəzardə tutan inkişaf yoludur. Həmin məruzədə təklif olunan strategiya dünya iqtisadiyyatının uzunmüddətli inkişafı və onun vəsitsi və qlobal sosial-iqtisadi problemlərin həlli yollarına şəpət yaradın bir konsepsiadır. Bu fakt öz əksini BMT-nin İnkışaf Programında (BMTİP), müxtəlif beynəlxalq təşkilatların analitik sənədlərində tapmaqla, 1990-ci ildən etibarən İnsan İnkışafı haqqında İxtisaslaşmış Umumdünya Məruzəsində mütəmadi olaraq nəşr olunur.

Davamlı inkişafın elmi addıbiyyatlarda müxtəlif səpkiklärda şərh olunmasına baxmayaraq, onun əsas mahiyyətini insanların tələblərini ödəməyə qadir olan və onların öz galəcək tələbatlarını ödəməsinə mane olmayan iqtisadi inkişaf və insan fəaliyyətinin idarə edilməsinin yeni forması təşkil edir. Bu tələblər isə yalnız ətraf mühitin qorunması, təbii sərvətlərdən və enerji ehtiyatlarından səmərəli istifadə edilməsi, bunun üçün isə yeni texnologiyaların yaradılması və onların istehsalatda geniş tətbiq olunması zəminində həyata keçirilə bilər. Bunun üçün isə insan potensialının inkişafı, müvafiq biliq və bacarıqlara istinad olunması, hər

bir şəxs üçün əlverişli sosial-iqtisadi mühitin yaradılması əsas şərtlər hesab olunur. Davamlı inkişafda hər şey yalnız İnsan İnkişafına təminat verməli və zəmin yaratmalıdır. Davamlı İnkişaf Konsepsiyanının (DİK) ilk səfəri XX əsrin 30-cu illərində C.Keyns tərəfindən təklif olunan «İqtisadi artım» nəzəriyyəsi olmuşdur. Bu nəzəriyyəyə əsasən iqtisadi artımın başlıca keyfiyyət şərtləri, məhz insanın qabiliyyyətinin, bacarığının inkişafı, reallaşdırılması, onun şəxsi imkanları və seçiminin genişləndirilməsidir.

«İnsan kapital» nəzəriyyəsi məşhur Amerika iqtisadçısı T.Şuls tərəfindən XX əsrin 50-ci illərində irali sürlülmüş və sonralar digər tənnimmiş alimlər tərəfindən inkişaf etdirilərək ona geniş istinad olunmuşdur. Onun «Kapitalın təhsil vasitəsi ilə toplanması», «İnsan kapitalına investisiya qoyulması» adlı məşhur əsərlərinədən insan kapitalının bütün aspektləri ətraflı şərh olunmaqla, ona olduqca ənənəvi yer verilmişdir.

F.Şulsun təlimi əsasında onun sonrakı davamçıları tərəfindən insan kapitalı konsepsiyası yaradıldı. İnsan kapitalı amilinin tətbiqi, seçilməsi və təsəkkül tapması təhsilin, elmın, səhiyyənin iqtisadi roluun daha düzgün qiymətləndirilməsinə çox böyük zəmin yaratmaqla, onların avallar tələbat və qeyri-istehsal vasitələri hesab edilməsi tendensiyasına son qoydu. Tanınmış Amerika iqtisadçısı E.Denisonun malumatuna görə, ABŞ-da və Avropanın ölkələrində milli gəlir artımının 12-29%-ə qədəri, məhz təhsilin payına düşür. «İnsan kapitalının nəzəriyyəsinin əsas istiqamətlərinin hazırlanmasında 1992-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı almış Amerika iqtisadçısı Q.Bekkerin çox böyük rol olmuşdur. O, insan kapitalına qoyulan investisiyalara təkəc ümumi və peşə təhsilinə ayrılan xərclərin deyil, həm də səhiyyəyə, informasiyaların axartışına, sənət və işin dayışmasına, uşaqların tərbiyə edilməsinə və insanın əmək potensialının və istehsal gücünün yüksələşsinə təminat yaranan digər sahaları da daxil etmişdir.

İnsan resurslarına mahiyyətəcə demografsk problemlər, məşgulluq məsələləri, səhiyyə, qidalanma, urbanizasiya, mənzil, təhsil, kadrların hazırlanması və s. daxil olmaqla, sosial-iqtisadi inkişaf məqsədilə insan kapitalına və ondan səmərəli istifadə olunmasına təkan verilməsi və yaradılması addır. Bu məsələ 1976-ci ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT) «Məşgulluq, artım və baza tələbatları» adlı məruzəsinə daxil edilmişdir.

Qeyd etmək lazımdır ki, hal-hazırda dünyada ekoloji durumun pozulmasının getdikcə geniş miqyas alması həm nüfuzlu beynəlxalq təşkilatların, həm də BMT-nin çox ciddi narahatlılığına səbəb olmuş və «Davamlı İnkişaf» konsepsiyanının meydana gəlmesinə zəmin yaratmışdır. 1984-cü ildə BMT Baş Katibinin təşəbbüsü ilə «Ətraf Mühit və İnkişaf» adlı Beynəlxalq Komissiya yaradılmışdır. Norveçin sabiq Baş Naziri, xanım Qro Xarlem Brutland onun sədri təyin olundu. 1987-ci ildə xanım Q.X.Brutland 23 ölkənin ekspert-alımlarının iştirakı ilə «Bizim ümumi

gələcəyimiz» adlı geniş və sanballı məruzə hazırlayaraq onu BMT-nin Baş Assambleyasına təqdim etdi. Həmin başlıq əhəmiyyətli məruzənin qayasını Davamlı inkişaf Konsepsiyası təşkil etməkla, onun əsas mahiyyəti galocat nəsillərin hayatı təhlükə altında qoymadan, onların həyatı mənafeyinə toxunmadan, idiki nəsillərin yaşayış tələbatının sosial, iqtisadi və ekoloji cəhətdən normal ödənilməsindən ibarətdir. BMT-nin 1992-ci il 13-14 iyundə Braziliyanın Rio-de Janeiro şəhərində «Ətraf mühit və Davamlı inkişaf» üzrə keçirilən Beynəlxalq konfransında «XXI əsrin gündəliyi» və «Rio Bayannaması» qəbul edilmişkə, Davamlı İnkişafın əsas müddələri və strateji istiqamətləri bu sənədlərdə daha geniş və ətraflı işləndirildi.

BMT-nin təşəbbüsü ilə 2000-ci ildə keçirilən «Minilliyyin Forumu»nda dünəninin 147 ölkəsinin dövlət və hökumət rəhbərləri «Minilliyyin Bayannamasını» qəbul etmişlər. Bu Bayannaması 2015-ci ilə qədər dünya ölkələri üçün Minilliyyin İnkişaf Məqsədləri (MİM) müsyyən edilmişdir:

- İfrat yoxsulluğu və achiq aradan qaldırmaq;
- Ümumi ibtidai təhsilə nail olmaq;
- Gender barəcərliliyini təmin etmək və qadınlara solahiyət vermək;
- Uşaq ölümü hallarını azaltmaq;
- Anaların sağlamlığını yaxşılaşdırmaq;
- QİÇS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq;
- Ətraf mühitin davamlılığını təmin etmək;
- Davamlı İnkişaf üçün global tərəfdəşliyi genişləndirmək.

Dünya dövlətləri global problemləri həll etmək üçün əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Belə ki, dövlətlər bütün ölkələrdə iqtisadi və davamlı inkişafı təmin edən ətraf mühitin şirkənləşməsi ilə əlaqədar yaranan problemləri uğurla həll edən səmərəli və açıq beynəlxalq iqtisadi sistemin inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq edirlər. Ətraf mühitin mühafizə işinə nail olmaq məqsədilə ticarət siyasiatı tədbirləri qətiyyən özbaşına, yaxud da asalardırılmış diskriminasiya aparıb çıxarma-malıdır. Bu, beynəlxalq ticarətin məhdudlaşdırılmasına da addır. İdral edən (xarıdedən mal gatırın) ölkələrin nəzarətdən kənarada ekoloji problemlərin birtərəfli həll edilməsinədək addımlar atmaqdan da əkinmək lazımdır. Regional və yaxud global ekoloji problemlərin həllinə yönəldilmiş, ətraf mühitin mühafizəsinə dair tədbirlər məmkün olan qədər beynəlxalq razılıq əsasında qəbul edilməlidir.

Qeyd etmək lazımdır ki, BMT-nin təşəbbüsü ilə 2000-ci ilin sentyabrında «Minilliyyin Forumu» keçirilmişdir. Forumda dünəninin 147 ölkəsinin (Azerbaycan da həmin ölkələr sırasındadır) dövlət və hökumət rəhbərləri «Minilliyyin Bayannaması» adlı sənədə imza ataraq, bir daha XXI əsrin Gündəliyinin müddələrini və davamlı inkişafın prinsiplərini dəstəklədiklərini təsdiq etdilər. 8 bölmə və 32 maddədən ibarət olan

"Minilliin Bəyannaməsi" BMT Baş Assambleyasının 08 sentyabr 2000-ci il tarixi 55/2 sayılı qətnaməsi ilə təsdiq edilmişdir.

BMT-nin təşəbbüsü ilə 2000-ci ilin sentyabr ayında Amerikanın Nyu-York şəhərində keçirilən «Minilliin Forumunda iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev forumundakı çıxışında davamlı inkişafın təmin olunmasına qloballaşmanın rolundan bahs edərək demişdir: «Dünyanın inkişafının inddi mərhələsinin başlıca meyli qloballaşmadır. Bu mürəkkəb və heç də birmənalı olmayan prosesin perspektivi bizim hamımızdır. Qloballaşma dövlətlərin davamlı inkişafının, bütövliyünün və idarəetmə sistemlərinin stabililiyinin təmin olunmasına, iqtisadi münasibatlarda ayrı-seçkililiyin aradan qaldırılmasına, xalqların rıfah halının yüksəlməsinə kömək etməlidir».

Dünyayı dövlət quruculuğunu həyata keçirən Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır və geostrateji əhəmiyyəti yüksəlir. Hazırda dünyada gedən qloballaşma prosesində fəal iştirak edən respublikamızın Şərqi və Qərbi arasındaki münasibatların inkişafında da rolü yüksəlir. Son illərdə respublika rəhbərliyinin uğurla həyata keçirdiyi Nəft strateyi və ölkəmizin beynəlxalq enerji layihələrinin reallaşmasındaki iştirakı buna səbətdür. Bu baxımdan Ümummilli liderimiz H.Əliyev hələ 2000-ci ildə Minilliin Zirvə Görüşündə öz çıxışında qloballaşma prosesində Azərbaycanın regionda geostrateji əhəmiyyətindən bahs edərək demişdir: «Azərbaycan qloballaşmanın inkişafına müsbət mənada öz töhfəsini verir. Monim ölkəm dünya miqyasında geostrateji əhəmiyyətə malik öz coğrafi mövqeyindən, ehtiyatlarından və potensialından istifadə edərək Şərqi ilə Qərbi arasında zəngin tarixi keçmişdən başlanan və gələcəyə istiqamətlənən körpü rolunu səmərəli surətdə həyata keçirir. Biz Büyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya naqliyyatı döhlizinin yaradılması və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının hasilatı və dünyaya bazarlarına noqlı üçün çox böyük şəyərrikir».

Azərbaycan Davamlı inkişafı diqqət mərkəzində saxlayan Ümummilli Lider H.Əliyev «2003-2005-ci illər üçün Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkışaf üzrə Dövlət Proqramının» təsdiq edilməsi haqqında 20 fevral 2003-cü il tarixində Fərman imzalamışdır. Bu Fərmanda deyilir: «Son illor Azərbaycan Respublikasında ardıcıl olaraq həyata keçirilən islahatlar iqtisadiyyatın inkişafını, makroiqtisadi göstəricilərin davamlı artımını, əhalinin rıfahını yaxşılaşdırılmasına təmin etmişdir.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra beynəlxalq əməkliyətin üzvlüyünə daxil olaraq bir çox konvensiyalara, o cümlədən ekoloji konvensiyalara qoşulmuşdur. Ekoloji konvensiyalara biomüxtəlifliyin qorunması, global iqlim dəyişmələri, ozon qatının dağılıması, meşəsizləşmə və torpaqların pozulması və s. aiddir.

Məşələrin qırılması və torpağın pozulması hazırda «İnsan inkişafına mənfi təsir göstərən əsas ekoloji amillərdən biri kimi BMT-nin diqqət mərkəzində durur. Çünkü meşəsizləşmə və torpağın pozulması (eroziyaya uğraması, şoranalması, səhralaşması) və onların sababları bütün dünya ölkələri üçün olduqca vacib problem sayılır. Ölkəmizin torpaqlarının 40%-i pozulmuş, eroziyalanmış, 14%-i şoranalıq çevrilmiş və 60000 hektar işa sənaye tullantıları, o cümlədən neft və neft məhsulları ilə çırklənərək yarasız hala düşməsdür. Hazırda respublikamızda meşəliklərin ümumi ərazisi 11,5% təşkil etməkla, dünya göstəricilərindən geridədir. Bu baxımdan ölkəmizdə yeni meşəliklərin yaradılması, qırılmış zolaqların bərpa edilməsi, torpaq pozulmasının qarşısının alınması üçün tədbirlər kompleksinin hazırlanıb həyata keçirilməsi İnsan İnkışafının prioritet və davamlı prinsiplərinin həyata keçililməsinə zəmin yaradardı. Bu, artıq XXI asr üçün günün tələbindən irəli gələn mühüm qlobal problemlərdən biridir.

Qeyd etmək lazımdır ki, «İnsan inkişafı»na dünyada mənfi təsir edən əsas amillərdən biri istehlak mədəniyyəti və istehlakin qeyri-bərabər inkişafı, təbii ehtiyatlardan səmərəli istifadə olunmaması, ətraf mühitin çirkəlməsi, fauna və floranın qorunub saxlanılmasıdır.

BMT dünyada istehlakdakı qeyri-bərabərliyi tənzimləmək məqsədilə xüsusi tədbirlər planı hazırlanmışdır. Həmin təkliflərə əsasən, bütün insanların əsas tələbatları tam şəkildə təmin olunmalıdır. İstehlak insan sağlamlığı və təhsil səviyyəsini təmin etməlidir, bir qrup insanların istehlakı başqaşına mənfi təsir göstərməməlidir və nəhayət, istehlak galəcək nəsillərin imkanlarını mahdudişdirməməlidir.

«İnsan inkişafında sağlamlıq göstəricilərinin əsasını uzunömürlülük (ölkəmizdə göstərilən ömür müddəti kifayət dərəcədə yüksək olmaqla, 71,3 ildir), müəyyən yaşa (40-60) çatmaq etməli olmayan əhalinin sayı, tibbi xidmətdən istifadə etmək imkanı olmayan əhalinin faizi, təmiz içməli sudan məhrum olan əhalinin faizi və 5 yaşına qədər olan uşaqların normal çəkili və boy artımından qalması təşkil edir.

«İnsan inkişafında nəzərə alınan əsas təhsil göstəricisi BMT-nin təsnifatında əsasən ümumi (fərdin praktiki olaraq yazıl oxuya bilməməsi) və funksional (yazıl oxuya bilsə də, məsələnin məhiyyətini anlamaması) savadsızlıqdır. İİƏ hesablanması təhsil cəlb olunanların sayı (6-23 yaşında olanlar arasında təhsil alanların faizi) nəzərə alınır.

BMT İnsan İnkışafı Əmsalını (İİƏ) hesablaşmaya üçün xüsusi düstərlər təklif etməkla, bu göstərici hər il hesablanır (BMT-nin üzvü olan ölkələr üçün). Bu əmsal qiymətləndirildikdə əsas göstərici kimi sağlamlıq (gözlənilən ömür müddəti), təhsil (təhsil alanların faizi, orta təhsil müddəti və savadsızlıq) və iqtisadi göstəricilər (adəmباşına düşən gəlir və yoxsulluq həddindən aşağı yaşayan əhalinin faizi) nəzərə alınır. Azərbaycanda 1993-cü ildən etibarən siyasi sabitliyin yaranması,

demokratmanın inkişafı, iqtisadiyyatın bütün sahələrində uğurlu islahatların aparılması nəticəsində İİƏ dinamik inkişaf etməkdədir. Belə ki, bu göstərici 1993-cü ildə 0,707 olduğunu halda, 2002-ci ildə 0,758 olmaqla orta dünya göstəricisini keçmişdir (dünya üçün orta İİƏ 0,722-dir).

BMT-nin «İnsan inkişafına dair ilk hesabında» göstərilir ki, «Millətin həqiqi var-dövləti, onun insanlarıdır. Inkişafın məqsədi ondan ibarətdir ki, insanların uzunmüddətli, sağlam və yaradıcı həyat tərzi üçün alverişli mühit yaratılsın. Bu sadə, lakin olduqua vacib həqiqət maddi və maliyyə rıfahının nailiyyətləri prosesində hər zaman unduludur.

Davamlı İnsan Inkişafı Konsepsiyası cəmiyyətin sosial-iqtisadi tərəqqisini, hər şeydən avval, atraf mühitin və onun bütün amillərinin mühfizəsi, yeraltı və yerüstü sərvətlərin rasional və məqsədyönlü istifadəsi ilə balanslaşdırılmış formada idarə edilməsini əsas fəaliyyət Programı kimi qəbul etmişdir. Bu məqsədə BMT və YUNESKO «2005-2014-cü illəri Davamlı İnsan Inkişafının tədrisi onilliyi» elan etmişdir. 2005-ci il martın 1-də Nyu-Yorkda BMT-nin Baş Qərargahında Baş Katib Kofi Annan və YUNESKO-nun Baş Direktoru Koşiyo Matsuuranın imzaladıqları həmin sənəd Davamlı İnsan Inkişafı Konsepsiyasının princip-lərinin həyata keçirilməsində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda YUNESKO-nun Baş Direktoru Koşiyo Matsuuranın, YUNESKO və İSESKO-nun Xoş Məramlı Səfiri, Heydər Əliyev Fonduunun Prezidenti Mehriban Əliyevanın sədrliliyi ilə keçirilən (Bakı, avqust 2005) konfransda "YUNESKO-Azərbaycan: galacaya körpü" beynəlxalq programın həyata keçirilməsinin əsas istiqamətləri ətraflı təhlil olunmuş və fəaliyyətin icra plan hazırlanmışdır.

İnsan potensialı, insan keyfiyyəti, insan kapitalı, insan amili və insan inkişafının müxtəlif aspektləri XX əsrin ortalarından başlayaraq bəzi ölkələrdə fəlsəfi-sosioji cəhatdən tədqiq edilsə də, İnsan Inkişaf Konsepsiyası BMT tərəfindən ilk dəfə 1990-ci ildə irəli sürülmüşdür. Bundan sonra insan inkişafının prioritetləri bir çox ölkələrdə dövlət siyasetinin tərkib hissəsinə çevrilmişdir.

«İnsan Inkişafı» Konsepsiyası sosial tərəqqi tendensiyalarını təhlil etməkla cəmiyyətdə hər bir fərdin vəziyyətinin müxtəlif indikatorlar vasitəsilə çoxchəhəti dəyərləndirilməsinə əsaslanır. Digər inkişaf konsepsiyalardan fərqli olaraq ilk insan həyatının təkcə iqtisadi tərəflərini yox, eyni zamanda onun sosial aspektlərini də (təhsil, səhiyyə, ekologiya, demografiya, mədəniyyət, ailə və məşəf və s.) əhatə edir. İnsan inkişafı ictimai həyatın bütün sahələrində fərdin inkişaf imkanlarının genişləndirilməsi prosesinin əsas istiqamətlərinin göstəricisidir. Daha daqiq desək, DİK-nin mahiyəti hər bir insanın fərdi qabiliyyətinin həyata keçirilməsi üçün alverişli sosial, iqtisadi və ekoloji şəraitin yaradılmasından ibarətdir.

Davamlı inkişafın idarəetmə faktorlarından biri də manəvi-psixoloji amillərin formallaşmasıdır. Nəzəri təhlillər və praktiki təcrübə göstərir ki,

cəmiyyətin sosial inkişafının sosial tərəqqinin kriteriyalarının yeni koordinat sistemi «həyat səviyyəsi», «insan potensialı», «həyat keyfiyyəti», «insan kapitalı», «insan resursları» kimi anlayışların yaranmasına təkan vermişdir. Dövlət idarəciliyi praktikası yönləmiş «İnsan inkişafı» keçən əsrin 90-ci illərində bir çox ölkələrin və BMT-nin diqqət obyektiına çevrilmişdir. Bu məqsədə, BMT-nin təşəbbüsü və dəstəyi ilə 1990-ci ildən başlayaraq əksər ölkələrdə (Azərbaycanda 1995-ci ildən) hər il «İnsan inkişafı haqqında hesabat» adlı toplu naşr edilir. Əvvəllər bu hesabatda hər hansı bir ölkənin iqtisadi vəziyyətini karakterizə edən – adəmباşa düşən orta ılık gölərin miqdarı insan potensialının inkişaf indeksi kimi ənənəvi kəmiyyət göstəricilərindən istifadə olunurdu.

Qeyd etmək lazımdır ki, XX əsrin sonundan insan inkişafı metodologiyası dayışıklığı uğrayaraq «insanlar iqtisadiyyatın inkişafına yox, iqtisadiyyat insanların inkişafına xidmət etməlidir» prinzipinə əsaslanmağa başladı. Bu prinzip onunla izah olunur ki, müasir iqtisadiyyatın inkişaf etdirmək üçün azad, sağlam düşüncəli müəyyən intellektual səviyyə malik insanlar lazımdır. Bu baxımdan müəyyən ölkələrin insan inkişafı hesabatları hazırlanarkən sosial demografik statistikanın vahid sistemi yaradılmışdır. Məsələn, rus alimlərindən S.D. Valentyen və L.I. Nesterovun məlumatına görə, bu sistem insan inkişafının müxtəlif aspektlərini əhatə edən 12 məlumat blokundan ibarətdir:

1. Demografik xarakteristika;
2. Ətraf mühit, urbanizasiya və mənzil-məşəf şəraiti;
3. Sağlımlıq və qidalanma (icməli su təminatı);
4. Təhsil;
5. İqtisadi fəallıq;
6. Sosial qruplar və əhalinin təşkilolunma səviyyəsi;
7. Sosial təminat;
8. Mədəniyyət və dosluq;
9. Vaxtından səmərəli istifadə;
10. İctimai qaydalar və təhlükəsizlik;
11. Sosial münasibətlər;
12. Siyasi fəaliyyət;

İnsan inkişafının müxtəlif aspektlərini əhatə edən yuxarıda göstərilən bloklar insanın həyat və fəaliyyətinin, demək olar ki, bütün sahələrini əhatə edir.

İnsanın həyat fəaliyyəti prosesinin idarəetməsi problemi insan potensialının qorunması və inkişafı sahəsində qlobal siyasetin qarşısında duran əsas vəzifələrdən biridir.

Davamlı İnsan Inkişafı Strategiyası metodoloji cəhdədən Davamlı Inkişaf Konsepsiyasına əsaslanır. Daha daqiq desək, DİK bütün inkişaf təlimlərinin, o cümlədən DİL-nin metodoloji əsasını təşkil edir. Məsələn, Rio-de Janeiroda qəbul edilmiş Dİ konsepsiyasını əhatə edən Rio

bəyannamasındaki prinsiplərin əsas məqsədi DİL üçün sağlam təbii və sosial mühitin yaradılmasının təmin edilməsidir. Bu baxımdan Bəyannamənin 1-ci prinsipində deyilir: «Davamlı inkişafın diqqət mərkəzində əsas yeri insanlar tutur. İnsanlar təbiətlə harmoniyada sağlam və məhsuldar həyat hüququna malikdirlər».

Davamlı İnsan İnkışafı Konsepsiyası cəmiyyətə təbiətin tarazlığını əsasında sosial-iqtisadi tərəqqinin davamlılığının təmin edilməsini nəzərdə tutur. Davamlı İnsan İnkışafı Konsepsiyası isə insan hayatının sosial-hüquqi və mənəvi-psixoloji tərəflərinin davamlı inkişafına əsaslanır. Lakin, qeyd etmək lazımdır ki, insan inkişafının davamlılığı, hər şədən əvvəl, iqtisadi, sosial və ekoloji inkişafın davamlılığı ilə şərtlənir. Yəni, hər hansı bir cəmiyyətdə «Davamlı inkişaf» modelinə keçilməsi davamlı insan inkişafının təminatında həllədici rol oynayır. Davamlı İnkışaf cəmiyyətdə siyasi, hüquqi və sosial-iqtisadi stabililiyi əsaslarıdır. Davamlı İnkışaf keçilməsi uzunmüddətli bir prosesdir. Davamlı insan inkişafının təmin edilməsi da təkamül xarakteri daşıyır. Davamlı İnkışaf keçilməsi davamlı insan inkişafı üçün sosial, iqtisadi, ekoloji baza roluunu oynayır.

İnsan təbiətin ən ali sarvətidir, bir hissəsidir. Bütün dünya əhalisi birlikdə cəmiyyəti təşkil edir. İnsan və cəmiyyət təbiətsiz yaşaya bilməz. Keçmişdə insanların təbiətdən asılı idilər. Lakin zaman keçdikcə insanların şüru inkişaf edir və təbii sərvətlərin istifadəsi əsaslaşır, insanın həyat tərzi dayışır, tədricən müasir sivilizasiya səviyyəsinə çatır, insan cəmiyyəti daha da inkişaf edir və formallaşır. Elmi-texniki tərəqqi insanların inkişafına səbəb olur.

Davamlı İnkışaf anlayışı yarandığı ilk illərdə onun qiymətləndiriləməsi zamanı əsas amil yalnız iqtisadi və sosial göstəricilər hesab edildirdi. Əlbəttə, bu göstəricilər hər bir ölkədə əhalinin ümumi vəziyyətini tamamilə əks etdirir bilməz. Cənubi ölkədə galir əhali arasında qeyri-bərabər formada bölündüyü üçün vatandaşların bir qrupunun goliri yüksək, digər qrupununku olduqca az olur, orta göstərici isə bunu əks etdirir bilmir. Lakin 1990-cı ildən başlayaraq «İnsan İnkışafı»nın yeni göstəricilərindən istifadə olunmağa başlandı. BMT tərəfindən «İnsan İnkışafı»nı qiymətləndirmək məqsədilə müvafiq əmsallar qəbul edilmişdir. İnsan İnkışafında insan amili və potensialı ən aparıcı və həllədici rol oynayır.

Qeyd etmək lazımdır ki, son dövrə Davamlı İnsan İnkışafı problemi Azərbaycanın alımlarının diqqətini cəlb etmişdir. Bu sahədə tədqiqatlar aparmış görkəmli alımlardan Ələddin Əsgərov, Eldar Hüseynov və Səkit Hüseynov tərəfindən yazılmış «Davamlı İnsan İnkışafı» fundamental əsərini xüsusi olaraq göstərmək lazımdır. Bu əsərdə davamlı insan inkişafının bütün aspektləri geniş və əhatəli şəkildə elmi cəhətdən tədqiq edilir.

Azərbaycanın görkəmli alimi, akademik Urxan Ələkbərov isə insan potensialına əsaslanan davamlı inkişafın əsas amillərinə, səmərələ

yaradıcı ömür, iqtisadiyyat, sağlam təbii və olverişli sosial mühit, bilik və bacarıq, sağlam və uzun ömrülü göstəricilərini aid edir (2007-ci il).

Qeyd etmək lazımdır ki, ölkədə ümumi inkişafə təsir edən amillərdən biri də ölkənin «yaşı» və təbii sərvətləri sayılır. Çünkü qədim tarixə malik olan zəngin və başlılıyyatla əvəzsiz töhfələr verən ölkələr yeni yaranmış ölkələrin ümumi inkişafının müqayisəsi göstərir ki, inkişafın səviyyəsinə, əhalinin rifahına və həyat-məsələ tərzinə görə yeni - 250-300, hətta 100-150 il «yaşı» olan «gəncə» ölkələr klassik ölkələrə nisbatan daha yüksək pillədə dururlar. Lakin tarixi amil inkişafda nəzərə alınsa da o, həlliədici göstərici hesab edilmir.

Qeyd etmək lazımdır ki, BMT tərəfindən İnsan İnkışafının səviyyəsini müəyyən etmək və qiymətləndirmək üçün müvafiq əmsallar qəbul edilmişdir. Belə əmsallardan ən əsası, ən vacibи ümumiləşdirilmiş İnsan İnkışafı Əmsalıdır (İİƏ). Bu Əmsal ölkə, onun ayrı-ayrı bölgələri, yaxud bir qrup ölkələr, qəçqın və məcburi köçkünlər, etnik, dini və irqi qruplar üçün insanların sağlamlıq, təhsil və iqtisadi göstəriciləri əsasında hesablanır. İnsan İnkışafı Əmsali müxtəlif ölkələr üçün fərqlidir. İnsanların həyatın bütün sferalarındaki seçimini və təsləbatlarını təmin edən bir proses kimi «Davamlı İnsan İnkışafı»nın səviyyələndirən və onun dinamikasının səviyyəsini təyin və analiz etmək üçün geniş və hərtərəfli statistik göstəricilərə istinad olunur. Alımlardan Y.Şokamanov və başqları 2003-cü ildə Konsepsiyanın noticolarının tohlilinə istinad edərək statistik göstəricilərin 3 əsas qrupa təsnif olunmasına məqbul hesab etmişlər. Bunu isə aşağıdakı sxem vasitəsi ilə təkliflə etmişlər:

İnsan İnkışafının göstəriciləri

Oruplar	İnsan İnkışafı göstəriciləri
İnsan İnkışafının integral qiymətləndirilməsi üçün göstəricilər	<ul style="list-style-type: none"> - İnsan İnkışafı Əmsali İndeksü- IIƏ; - Gender amili nəzərə alınmaqla İnkışaf Əmsali İndeksü-GİƏ; - Qadınların imkanlarının genişləndirilməsi Göstəricisi-QIGG; - Əhalinin Yoxsullug Əmsali İndeksi- ƏYƏ-1, ƏYƏ-2
İnsan İnkışafının əsas integral qiymətləndirənilmesi xarakterizə edən göstəricilər	<ul style="list-style-type: none"> - Dogum zamanı göznlənilən ömür müdudiyi, əhalinin ölümü; - Əhalinin sağlamlığını və salhiyyə sisteminin xarakterizə edən göstərici; - Əhalinin təhsil səviyyəsini və təhsil sisteminin xarakterizə edən göstərici; - Məhz bir nəfər üçün golrların istehsalı, paylanması və istifadəsi, galirların qeyri-bərabərliyi, galirlərə görə yoxsulluk.

İnsan İnkışafının digər aspektlerini xarakterizə edən göstəricilər	<ul style="list-style-type: none"> - Demografik inkişaf; - Əmək resursları, məşğuluq, işsizlik, səsial yardım, səsial infrastrukturlar; - Mənzil və kommunikaşıya göstəriciləri; - İctimai azadlıq: söz, təsirlər, siyasi proseslərdə iştirak etmə; - Urbanizasiya prosesi, təbii resurslardan istifadə, enerji məsrafı; - Ətraf mühitinə istifadə, ona təsirin vəziyyəti və qorunması; - Sosial səfəraya qoyulan investisiyalar, köməkaxını, resursların kənarına çıxarılması, disproporsiya (qeyri-mütləqəsizlik); - İnsan inkişafı baxımından milli hesablar
--	---

BMT Dönyanın bütün ölkələri üçün «Davamlı İnsan İnkışafı»nın ayri-ayrı göstəricilərinin müqayisəli tərzədə öyrənilməsi üçün hər il onları təhlil edarkən həmin qiymətləndirməyə əsasən müvafiq hesabatlar dərc edir. Bu, hər seydən əvvəl, ölkədə inkişafın uğur dərəcəsinini, onun insanların sosial-iqtisadi vəziyyəti və rifahının yaxşılaşdırılmasına istiqamətinə yönəldilməsini göstərir. Qiymətləndirmə İnsan İnkışafının əsas göstəricilərinin xüsusi düsturlarla hesablanmış müvafiq əmsallarına əsasən aparılır. Həmin əmsallar hesablaşdırıldıqda əsasən ölkə əhalisinin sağlamlıq, təhsil və iqtisadi göstəriciləri nəzərə alınır. DII-nin sağlamlıq göstəricisi kimi uzunömürlülük, bir yaşına qədər olan körpa uşaqlar arasında ölüm və 5 yaşına qədər olan uşaqların çəki, boy və inkişafdan qalma faizi öyrənilir. Yoxsulluq səviyyəsini öyrənmək üçün – təmiz içməli sudan istifadə etməkdən məhrum olan, tibbi xidmətlərdən istifadə etmək imkani olmayan adamların sayı, orta ömür müddəti hesablanır. Təhsil göstəricisi kimi əhalinin orta hesabla neçə illik təhsilə malik olması və 6-23 yaşlı gənclərin neçə faizinin təhsil almazı və savadsızlıq dərəcəsi müəyyən olunur. Bu zaman savadsızlığın müasir təsnifatı gərə qəbul edilmiş hər iki növü – ümumi savadsızlıq (hər hansı fərdin yazib-oxuma qabiliyyətini malik olması) və funksional savadsızlıq (funkşional savadı olmayan fərdlərin bəzi yazılı mətnləri oxuya bilməsinə baxmayaraq onun mahiyyətini dərk edə bilməməsi və yazılı mətnlərdən istifadə zamanı çətinlik çəkməsi) hesablanır.

Davamlı İnsan İnkışafı qiymətləndirilərkən ölkənin iqtisadi göstəricilərindən əsasən adambaşına düşən Ümumadxili Məhsul (ÜDM) hesablanır. Bu zaman ölkə üçün əhalinin ahejləq qabiliyyətini xarakterizə edən xüsusi əmsal Alıcılıq Qabiliyyəti Pariteti (AQP) nəzərə alınır və ÜDM hesablanarkən həmin göstəriciyi gərə ölkələrin müqayisə edilməsinə fikir verilir. Məsələn, İnsan İnkışafı göstəricilərinə gərə dünyada on tərəqqi etmiş ölkə olan İslandiyada əhalinin ÜDM gölərinin Lüksem-burqdan iki dəfə az olmasına baxmayaraq, o, dəha yüksək yerdə durur. Ölkə əhalisinin hər bir nəfərinə düşən ÜDM-a gərə İslandiyadan və Avstriyanın

cyni göstəriciyə malik olmasına baxmayaraq, dünya reytingində İslandiya 2-ci, Avstriya isə 17-ci yeri tutur. Çünkü hər iki ölkənin cyni iqtisadi göstəriciyə malik olmasına baxmayaraq, milli gölər İslandiyada əhali arasında Avstriyaya nisbatan daha ədalətli və bərabər bölünür, cəmiyyətin bütün təbəqəsində cyni dərəcədə xidmət edir. ÜDM gölərin əhali arasında bərabər, ədalətli bölünməsinə və ümumilikdə isə Davamlı İnsan İnkışafı göstəricilərinə gərə Norveç dünya ölkələri arasında daha yüksək reytingə malik olmaqla, birinci yerdə durur. Bəzi ÜDM göləri müxtəlit olan ölkələr arasında da uyğunluq müşahidə edilir. Belə ki, Ekvatorial Qvineyada əhalinin hər bir nəfərinə düşən orta ÜDM gölərin 20 min ABŞ dollarını təşkil etməsinə baxmayaraq, bu gölərin əhali arasında qeyri-bərabər, ədalətsiz paylanması və sosial qayğılara lazımcı diqqət yetirilmədiyinə görə həmin ölkə dönyanın 177 ölkəsi arasında 121-ci yeri tutur. İqtisadi imkanları cyni olan Katar və Sloveniya həmin siyahıda müvafiq olaraq 26 və 40-ci yerlərdə durur.

Azərbaycan Respublikasında son illər ölkə iqtisadiyyatının bütün sferalarında aparılan samərəli, məqsədönlü islahatlar və regionların sosial-iqtisadi inkişafına göstərilən geniş diapozonlu dövlət qayğıları ölkəmizin «Davamlı İnsan İnkışafı» göstəricilərinə gərə sürətlə tərəqqi etməsi ya yüksək pillədə dayanması üçün böyük zəmin yaratmışdır.

Qeyd etmək lazımdır ki, həl-hazırda insannın istehsal fəaliyyətinin güclənməsi və dünya əhalisinin sürətlə çoxalması nticəsində planetimizin təbii mühitində nəzərəçarpacaq dəyişikliklər baş verir. İnsanın təsrrüfat fəaliyyəti sayında yaranan bir çox global problemlər planetar şəhərimiyət kəsb edir. Atmosferin qaz tərkibinin dəyişməsi, torpaqların və dünya okeanının cırklənməsi, energetika problemi, əhalinin orzak məhsullarına, mineral maddələrə, içməli suya olan tələbatının ödənilməsi və s. belə global problemlərdəndir.

İnsanın istehsalat fəaliyyətinin inkişafı təbəiat qanunlarının və proseslərin inkişafı ilə tarazlı şəkildə həyata keçirilmişdir. Təbəiat-cəmiyyət münasibətlərinin müvazinətini pozmamaq şərti ilə təbii sərvətlərdən istifadə etmək üçün onların təbəiatda qarşılıqlı əlaqələrinin spesifik qanunuñğunluqla-rına riayət olunmalıdır.

13.2.Davamlı və Dayanıqlı İnkışafın başlıca şartları

Müasir dövrədə davamlı inkişaf, milli iqtisadiyyatın elə bir artumunu nəzərdə tutur ki, onun sayısında cəmiyyətin müasir tələbatlarını ödəyərkən göləçək nəsillərin artan tələbatlarının daha yaxşı ödəmək qabiliyyətini möhdudlaşdırmasın.

Bəla ki, ölkəmizin malik olduğu resurs potensialı, onlardan istifadə dərəcəsi, elmi-texniki tərəqqinin mövcud imkanları daxilində yaxın gölə-

cəkdə hərəkətə gətirə biləcək potensialı və mövcud reallıqları nəzərə alınmaqla milli iqtisadiyyatın dinamik, tərazlı və səmərəli inkişafının təmin edilməsinin obyektiv zərurəti davamlı və dayanıqlı inkişaf modelinə keçidin problemlərinin araşdırılmasını takidla tələb edir.

Azərbaycan dövlətinin bazar iqtisadiyyatına keçidi qarşısına məqsəd qoyması, habelə postsovət dövründə tarixən ölkəmizin əsasən ekstensiv inkişafı, təbii-mineral xammalı ehtiyatlarından ümumən səmərəsiz istifadə olunması, milli iqtisadiyyatın milli maraq və manafelərə deyil, da-ha çox Ümumiyyətə Əmək Bölgüsünün tələblərinə uyğun formalasdırılması, hazırlı dövrdə təbiət-cəmiyyət münasibatlarının qarşılıqlı əlaqələrinin qeyri-qonaqcılıx səviyyədə olması ölkəmizdə davamlı və dayanıqlı inkişafın təmin edilməsi problemlərinin yenidən hərtərəfli həll edilməsini obyektiv zərurətə çevirmişdir.

Bazar iqtisadiyyati şəraitində milli iqtisadiyyatın Davamlı və Dayanıqlı Inkişaf probleminə beynəlxalq təcrübə və mövcud reallıqlar əsasında onun səmərəli reallaşdırılmasını təmin edən iqtisadi strategiyanın başlıca yolları, vəsihətləri, mexanizmləri və prioritetləri elmi-praktiki əsaslandırmağın böyük əhəmiyyəti vardır. Belə ki, müasir dövrdə ölkəmizin Davamlı inkişafına keçidinin qanunauyğunluqlarını, xüsusiyətlərini araşdıraraq onun principləri, meyarları, mexanizmləri və göstəricilər sistemini müayyanlaşdırıraq dövrləndirmək olduqca vacibdir.

Azərbaycanda sosial-iqtisadi inkişafın mövcud vəziyyəti təhlil etmək, davamlı və dayanıqlı inkişaf baxımından öyrənmək və ona keçidi təmin edən əsas amilləri və potensialı aşkarla çıxarmaq bir zərurətdir. Bundan başqa, milli iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının təmin edilməsində investisiya – innovasiya amillərinin rolü böyükdür və bu amillər, onlardan istifadən səmərəliliyinin yüksəldilməsinin başlıca yollarının və mexanizmlərinin təkmilləşdirilməsinin nəzəri və praktiki cəhətdən öyrənilməsidir.

Dünya ölkələrində qloballaşma şəraitində başarıyyətin resurslara olan tələbatlarının durmadan artması ilə yanaşı, onların istehsalının getdikcə baha başa gəlməsi, dünyada baş verən qloballaşma proseslərinin məntiqi nəticəsi olaraq ölkələrin qarşılıqlı asılılığının güclənməsi iqtisadi, sosial, demografik və ekoloji problemlərin ümumbaşarı xarakter daşmasına səbəb olmuşdur. Belə bir şəraitdə Azərbaycanda səmərəli fəaliyyət göstərən milli iqtisadiyyatın formalasdırılması və inkişafı həllədici dərəcədə onun davamlı və dayanıqlı inkişafından asılıdır.

Qeyd etmək lazımdır ki, Davamlı və dayanıqlı inkişaf Konsepsiyası bir problem kimi XX əsrin ikinci yarısında irəli sürülmüşdür. Bu problemin başarıyyətin Davamlı inkişafə keçidin təmin edilməsini XXI əsrin prioriteti kimi müəyyənləşdirmiş, 2005-2014-cü illəri isə Davamlı və Dayanıqlı Inkişafın tədqiqi və təsviri onilliyi kimi boyan etmişdir.

Dünyanın inkişaf etmisi ölkələrinin təcrübəsi göstərir ki, milli iqtisadiyyatın «Davamlı və Dayanıqlı Inkişaf» kecidini təmin etmək üçün, hər şeydən əvvəl, ölkənin resurs potensialı indiki və gələcək nəsillərin maraqları və manafeləri nəzərə alınmaqla səmərəli reallaşdırılmalı, investisiyalara əsaslanan inkişaf modelindən innovasiyalı inkişaf modelinə kecid üçün tələb olunan zoruri iqtisadi, sosial, ekoloji, texniki-texnoloji potensial formalasdırılmalıdır. Bütün bunlar öz növbəsində «Davamlı və Dayanıqlı Inkişaf» anlayışının mahiyyətinin, milli reallıqlar və dünya təcrübəsi prizmasından davamlı inkişaf modelinə keçidin imkanı, princip və meyarlarının başlıca yollarının, onun səviyyəsini xarakterizə edən makroiqtisadi göstəricilərin nəzəri və praktiki baxımdan dəvərləndirilməsi qanuna uyğunluqları və xüsusiyyətlərin sistemi öyrənilməsinə tələb edir.

Qeyd etmək lazımdır ki, Davamlı və Dayanıqlı Inkişaf konsepsiyanının əsasını belə bir sivil yanaşma təşkil edir ki, sosial-iqtisadi sistemlərin və inkişaf modellərinin xarakterindən asılı olmayaraq milli iqtisadiyyatın elə bir inkişafını təmin etmək lazımdır ki, elmi – texniki tərəqqinin tətbiqi və inkişaf gücləndikcə bütün səviyyələrdə insanların davamlı yaşayış prinsipləri göznlənsin və ətraf mühitin tarazlığı pozulmasın.

Qeyd etmək lazımdır ki, «Roma klubu»na daxil olan tədqiqatçıların məruzələri bu gün davamlı inkişaf anlayışının başa düşülməsində və onun təmin edilməsi ilə bağlı milli konsepsiyanın formalasdırılmasında müstənasna rol oynayır. Belə ki, həmin məruzələrin başlıca qüsürü ondan ibarətdir ki, onlar iqtisadi inkişafı təmin edən amilləri müəyyənləşdirərkən elmi-texniki tərəqqinin inkişaf imkanlarını (yeni alternativ enerji növlərinin meydana gəlməsini) və dövlət tənzimlənməsinin rələn kifayat qədər nəzərə almırlar.

Son dövrdə Davamlı və Dayanıqlı Inkişafla bağlı aparılan nəzəri və əməli xarakterlik tədqiqatlarının məntiqi nəticəsi olaraq dünyada tədricən daha optimist inkişaf modelləri və məruzələri meydana gəlməyə başladı. Rio-de-Janeyroda (1992) və Yohanesburqda (2002) Ətraf Mühit və Inkişafda BMT-nin Beynəlxalq Sammitinin keçirilməsi mühüm hadisə Kimi tarixə düşdü. Belə ki, Davamlı və Dayanıqlı Inkişaf Konsepsiyasında məntiqi olaraq planetin ehtiyatlarından səmərəli və qənaçla istifadə, təbii mühitin qorunub saxlanması, indiki və gələcək nəsillərin hayatı şəraitinin yaxşılaşdırılması şörtlə insanların tələbatının optimal şəkildə ödənilməsi və bütün dünyada səhūn qorunmasına yönəlmış sosial-iqtisadi və ekoloji inkişafı nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, iqtisadi ədəbiyyatda «Davamlı Inkişaf» anlayışından geniş istifadə olunsa da, bəzən onun mahiyyətini tam əks etdiyəməyən «dayanıqlı», «balanslı», «stabil», «təmimatlı», «keyfiyyətlər» inkişaf anlayışlarından da istifadə edilir. Belə nəzəri yanaşmalar «Davamlı

İnkişaf» probleminin əməli cəhdən həll edilməsi strategiyasının işlənilib hazırlanmasında qeyri-müyyənlilik götürüb çıxara bilər.

Bu baxımdan - «Davamlı İnkişaf» nəzəriyyəsi son illərdə on çox tədqiq olunan aktual nəzəri, həm də bəşəriyyətin gələcəkdə mövcudluğunu praktiki məsələlərinin həllinin konseptual əsaslarını özündə birləşdirən bir problemə çevrilmişdir.

Qeyd etmək lazımdır ki, son onillikdə dünya iqtisadiyyatının inkişafı nəticəsində ekoloji böhran, başqa sözlə təbiətə cəmiyyətin qarşıdurması elə bir həddə galib qatmışdır ki, bu problemə bigənə münasibat başarıyyatın özünüñ mövcudluğunu şübhə altına ala bilər. Dünya məqyasında davamlı inkişafın təmin edilməsinin digər problemi bir çox ölkələrdə yaranan gərgin demografik proseslərlə şərtlənir. Bundan başqa, ayrı-ayrı ölkələr üzrə bu amillərin sistemli təhlili göstərir ki, həmin problemlərin həlli imkanları iqtisadi inkişafın səviyyəsi və xarakterindən asılı olur.

Qeyd etmək lazımdır ki, milli iqtisadiyyatın iqtisadi potensialının «Davamlı İnkişaf» baxımdan qiymətləndirilməsi mahiyyət və struktur etibarılı mürəkkəb, eyni zamanda çoxaspektli bir problemdir. Təcrübədə iqtisadiyyatın «Davamlı İnkişaf»ının mövcud vəziyyətini qiymətləndirmək üçün müxtəlif səviyyələri əhatə edən göstəricilər sistemindən və meyarlardan istifadə olunur.

Onu da göstərmək lazımdır ki, «Davamlı və Dayanıqlı İnkişaf»ın iqtisadi potensialının meyvələri və metodoloji prinsipləri haqqında vahid bir beynəlxalq standartlar bu gənə kimi mövcud deyildir. «Davamlı İnkişaf»ın meyvələri, hər seydən əvvəl özündə iqtisadi, sosial və ekoloji problemlərin vəhdət halında həllinə və inkişafına əsaslanmalıdır. Həm də bu zaman elə bir inkişaf tipinin formalşdırılması başa düşülməlidir ki, o, dəyişən şəraita və tələbətə daha effektiv uyğunlaşmaq qabiliyyətinə malik olunsun.

«Davamlı İnkişaf»ın səviyyəsini xarakteriza etmək və dəyərləndirmək üçün BMT tərəfindən 4 qrupda birləşdirilmiş (iqtisadi, sosial, ətraf mühit və institusional), eyni zamanda hər biri üçün ayrıca müəyyən edilmiş göstəricilər sistemindən istifadə məqsədə uyğun hesab edilmişdir.

Bəla ki, «Davamlı İnkişaf»ın meyvələrinin və göstəricilərinin düzgün müəyyənləşdirilməsi milli iqtisadiyyatın səmərəli fəaliyyətinə dövlət müdaxilisinin hədd, forma və məqyaslarının müəyyənləşdirilməsinin çox mühüm şərtidir.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, «Davamlı İnkişaf»ın təmin edilməsi üçün ölkənin əldə olunmuş inkişaf səviyyəsi, potensialı, institusional bazası ilə yanaşı, milli iqtisadiyyatın mövcud reallıqlarına uyğun, düzgün iqtisadi strategiyanın seçilməsi çox zəruridir. Bəla ki, son yüzillikdə beynəlxalq səviyyədə rəqabət üstünlükleri əldə etmiş ölkələrin

təcrübəsinin sistemli təhlili göstərir ki, onların uğurunu təmin edən əsas amil, hər seydən əvvəl, düzgün iqtisadi inkişaf modelinin müəyyənləşdirilməsi və reallaşdırılması mexanizmlərinin seçilməsi olmuşdur. Hal-hazırda qloballaşan dünyaya fəal integrasiya olunan Azərbaycan kimi ölkələr milli iqtisadiyyatın rəqabət mübarizəsinə davam götirmək üçün, birinci, iqtisadi inkişafın prioritetlərini düzgün müəyyənləşdirməli, ikinci, onların reallaşdırılmasının mövcud realliga və imkanlara uyğun səmərəli üsul, vasitə və mexanizmlərinin seçməlidir. Çünkü inzibati amirlik sistemindən bazar sisteminə keçən ölkəmizdə yeni iqtisadi sistemin tələblərinə uyğun olaraq bu sistemin səmərəli fəaliyyəti, maddi amillərlə yanaşı - həlledici dərəcədə bu prosesə insanların şüur, təfakkür, düşüncə tarzi, milli mentaliteti və nəhayət, ölkədə formalasdırılan və reallaşdırılan iqtisadi siyasetin mövcud reallıqlara na dərəcədə cavab verəməsi müstəsna əhəmiyyət kəsb edir.

Bələki, son illərdə Azərbaycanda milli iqtisadiyyatın davamlı və dinamik inkişafə keçidini təmin etmək üçün kompleks iqtisadi, təşkilatı, siyasi ilkin şərtləri formalasdırmaqla bağlı görülən işlər sayısında ölkəmizdə kifayət qədər iqtisadi, sosial, elmi-texniki, kadrlı potensialı, institusional, hüquqi baza, start kapitalı yaradılmışdır.

Qeyd etmək lazımdır ki, müasir dövrə ölkəmiz iqtisadi inkişafın elə bir mərhələsinə daxil olmuspudur ki, onun gələcək inkişafı əhəmiyyətli dərəcədə həyata keçirilən struktur siyasetinin xarakteri, məqyası və səmərəliliyi ilə birbəşə bağlıdır.

Milli iqtisadiyyatda baş verən quruluş dəyişiklikləri elmi-texniki tərəqqinin inkişaf səviyyəsi və xarakteri ilə qarşılıqlı əlaqədə və asılılıqda olan bir prosesdir və o eyni zamanda elmi-texniki tərəqqinin sürətləndirilməsinin mühüm şərti kimi çıxış edir. Bu baxımdan respublikamızda elə elmi-texniki və struktur siyasetin formalşdırılmasına çalışmaq lazımdır ki, o bir tərəfdən Azərbaycanın malik olduğu bütün resurslardan səmərəli istifadə etməyə və respublikamızın qarşısında duran sosial-iqtisadi problemlərin mümkün qədər optimallı həll etməyə şərait yaratın və an başlıcası isə, perspektivdə iqtisadi artımın imkanlarını məhdudlaşdırmasın.

Qeyd etmək lazımdır ki, respublikamızda uzun bir dövrü əhatə edən struktur siyaseti, bir tərəfdən, milli iqtisadiyyatın cari problemlərinin həllini, digər tərəfdən perspektivdə Azərbaycanın dünya iqtisadiyyatına daha intensiv qoşuşmasını, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin edilməsini, an başlıcası isə davamlı inkişaf problemlərinin həllini nəzərə almalıdır. Bu isə öz növbəsində ölkəmizdə bütünlükdə neft sənayesinin respublikada digər sahələrin inkişafında aparıcı qüvvəyə çevriləsini, qeyri-neft sektorunun, xüsusun regional, üstün inkişafının prioritet bir vəzifə kimi reallaşdırılmasını zərurata çevirir.

Qeyd etmək lazımdır ki, son illərdə xüsusi neft fondunun yaradılması, ondan istifadənin şəffaflığının təmin olunması, ölkəmizdə əhalı golirlərinin, budecə imkanlarının, habelə müəssisələrin, bankların maliyyə resurslarının əhəmiyyətli dərəcədə artması sayısında məcmu tələbin yüksəlməsi, bu gün milli iqtisadiyyatın davamlı inkişafına zəmin yaradan çox mühüm start kapitalını yaratmışdır. Bu baxımdan yaxın gələcəkdə Azərbaycanda start kapitalının formalasması və inkişafında milli mənəbələr, ölkənin iqtisali təhlükəsizliyi nəzərə alınmaqla, investisiyaların maliyyələşdirilməsində daxili və xarici mənəbələrin optimal formada əlaqələndirilərək reallaşdırılması çox əhəmiyyətlidir.

Qeyd etmək lazımdır ki, son illərdə ÜDM-də məcmu investisiyaların, xüsusən xarici investisiyaların xüsusi çökisi əksinə aşağı düşmüştər, lakin daxili investisiyaların xüsusi çökisi 13,4-dən 26,3%-ə yüksəlmüşdür. «Davamlı Inkişafın» maddi zəmininin yaradılması baxımdan iqtisadiyyata yönəldilmiş investisiyaların strukturunda əsas kapitala yönəldilmiş investisiyaların dinamikası, habelə onun istehsal və qeyri-istehsal təyinatlı nisbətinin dayışması milli iqtisadiyyatın istehsal güclərinin dəyərləndirilməsi baxımdan əhəmiyyət kəsb edir. Belə ki, 2000-2010-cu illərdə Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalar 11,3 dəfə artmışdır. Bu illərdə neft sektoruna nisbətən qeyri-neft sektoruna investisiya qoyuluşunun üstün artması nəticəsində əsas kapitala yönəldilmiş investisiyaların strukturunda qeyri-neft sektorunun xüsusi çökisi 48,1%-dən 32,2%-ə yüksəlmüşdür.

Neft sektorunun xüsusi çökisi isə 51,9%-dan 28,2%-ə düşmüşdür. Bütün bu meyillər ölkəmizdə keçidin ilkİN mərhələsində neft sektoruna qoyulmuş külli miqdarda investisiyaların əməli səmərə vermasının mühüm nəticəsi kimi qiymətləndirilə bilər.

Hazırkı dövrda respublikamızda daxili mənəbələr hesabına investisiya şəallığının artırılmasının ən başlıca maliyyə mənəbələrindən biri, müvafiq dövlət siyaseti vasitəsilə əhalinin malik olduğulığının əsaslı vəsait qoyuluşu prosesinə mümkün qədər maksimum cəlb olunması prosesi ilə bağlıdır. Dünya təcrübəsi göstərir ki, (xüsusən Yaponiya, Almaniya) əhalinin əmanotlarını banklara cəlb etməkla, onu investisiyanın çox böyük maliyyə mənəbələrinə çevirmək olar.

Azərbaycanın dünya iqtisadiyyatına fəal integrasiya olduğu müasir bir şəraitdə milli iqtisadiyyatın Davamlı və Dayanıqli İnkışafının təmin ediləsi məqsədilə investisiya siyasəti və milli innovasiya sisteminin yaradılması əsasında respublikada innovasiya və iqtisadiyyatın inkişaf etdiriləsi mühüm əhəmiyyətə malikdir.

Qeyd etmək lazımdır ki, müasir dövrə davamlı və dayanıqli sosial inkişafın problemlərini həll etmədən, nə iqtisadi inkişafi, nə də onun təhlükəsizliyini uzun müddətə təmin etmək mümkünəndür. Belə ki, milli

iqtisadiyyatın iqtisadi təhlükəsizliyi qiymətləndirilərkən xüsusi sosial göstəricilərdən də geniş istifadə olunması olduqca vacibdir.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, milli iqtisadiyyatın uzun müddətə iqtisadi təhlükəsizliyinin təmin edilməsi həlliəcə dərəcədə ölkədə sənaye, elmi-texniki və innovasiya siyasətinin xarakterindən birbaşa asılı olur. Bu prinsipial müddəanın dövlətin iqtisadi siyasətində nəzərə alınmaması perspektivdə ölkəmizin müstəqil və davamlı inkişafını, xüsusən onun iqtisadi təhlükəsizliyini şübhə altına ala bilər. Ona görə də Azərbaycanda milli maraqların reallaşdırılması və davamlı inkişafının təmin edilməsi innovasiya əsasında iqtisadiyyatın yenidən qurulmasına tələb edir.

Qeyd etmək lazımdır ki, ölkəmizdə dayanıqli və davamlı inkişafın təmin edilməsində iqtisadiyyatın rəqabətqabiliyyətliliyi səviyyəsinin yüksəldilməsi mühüm əhəmiyyət kəsb edir.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, Beynəlxalq Mıqyasda milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin qiymətləndirilməsi zamanı 300-dən çox göstərici üzrə 100-dən çox qiymətləndirme vasitələrindən istifadə olunur. Respublikamızda milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini müzəyyinləşdirir - kən mövcud potensial, iqtisadi artım tempi, sənaye istehsalının səmərəliliyi və səviyyəsi, elmi-texniki nailiyətlərin istehsalat tətbiqi, ölkənin Beynəlxalq Əmək Bölgüsündə iştirakı dərəcəsi, daxili bazarın həcmi və dinamikliyi; maliyyə sisteminin elastikiyyəti və dövlət tənzimlənməsinin iqtisadiyyata müdaxiləsinin səmərəliliyi dərəcəsi nəzərə alınmalıdır.

Hal-hazırda Azərbaycanda rəqabət real olaraq daha çox ayrı-ayrı firma və şirkətlər arasında müsahibə olunur. Lakin hər bir firma və şirkət milli iqtisadiyyatın subyekti olduğuna görə, iqtisadiyyatın mikro səviyyəsində rəqabət qabiliyyətinin artırılması makroiqtisadiyyatın inkişafına bilavasitə müsbət təsir göstərir və ona görə də dövlət bütün səviyyələrdə iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasında bilavasitə maraqlı olmalıdır.

Qeyd etmək lazımdır ki, ölkəmizdə aparılan uğurlu işlahat onu göstərir ki, biz yaxın gələcəkdə «Orta golrlı ölkələr» sırasına daxil oləbilərik. Bu ölkələrdə adambaşına düşən milli məhsulun dəyəri 17-18 min ABŞ dollarına bərabərdir. Bu isə ölkə iqtisadiyyatının yaxın 10 ildə yenidən ikiqat artması deməkdir. Bunun üçün isə respublikamızın iqtisadiyyatının hər 1-7,8 faiz artması təmin edilməlidir. Bundan əvvəlki illərdə aldə etdiyimiz uğurlar onu göstərir ki, bu işləri yerinə yetirə biləcəyimiz artıq reallıqdır.

BMT yanında İnkışaf və Artım Komissiyasının son məruzəsində qeyd olunur ki, 1950-ci iləndən sonra belə bir inkişafda 13 ölkə nail olmuşdur. Azərbaycanın tam imkanı vardır ki, 14-cü dövlət olsun və iqtisadiyy-

yatın şaxələndirilməsinə nail olsun, bu kursu davam etdirsin. Bunun üçün isə respublikamızda hər bir şərait var: ilk növbədə, son 10 ildə görülmüş işlər, yaranmış potensial və təcrübə, on başlıcası ölkəmizdə uzunmüddətli siyasi sabitlik, siyasi və iqtisadi inkişafdır. Bütün bunlar isə qarşıda duran strateji vəzifələri müvəffəqiyətlə həll etməyə imkan verəcəkdir.

13.3. Azərbaycan dövlətinin iqtisadi siyasətinin Davamlı və Dayanğı Inkişafə təsiri və onun təkmilləşdirilməsi

Müasir Azərbaycanı xarakterizə edən əsas xüsusiyyətlərdən biri formallaşdırılmış möhkəm iqtisadi əsaslarla səykənməklə əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsi, ölkə vətəndaşlarının etibarlı sosial müdafiəsinin təmin edilməsinin təşkili durur. Belə ki, sürətli tərəqqiya can atan Azərbaycan dövlətinin qarşısında duran əsas masalalardan biri sosialyönümlü milli iqtisadiyyatın yaradılması, ədalət prinsiplərinə əsaslanan quruluşa nail olunması, iqtisadi gəlirlər və maddi nərmətlərin proporsional bölgüsündə təmin etməkdir. Belə ki, əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə ölkəmizin hərtərəfli tərəqqi sürəti uğurla davam etdirilmişdir, sosial proqramların icrası işləri daha da intensiv xarakter almışdır. Bu isə xalqın maddi rifahının daha da yaxşılaşmasına səbəb olmuşdur.

Möhtəşəm Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2011-ci ildə qarşısında duran vəzifələrə həsr olunmuş iclasda ölkəmizin son illərdə uğurlu inkişafı, davamlı iqtisadi artım, makroiqtisadi sabitliyin əhalinin sosial müdafiəsinə yönələn konkret proqramlar, yoxsulluğun səviyyəsinin daha da aşağı düşməsi, integrasiya alaqlarının genişlənməsi əməniliklə qeyd edilmişdir. Bütün bunlar onu göstərir ki, dövlət başçımız düzgün və düşünülmüş iqtisadi siyaset yeridir.

Son illərdə respublika iqtisadiyyatının sürətli inkişaf ilə yanaşı, əhalinin rifah halının daha yaxşılaşdırılması, dövlət tərəfindən sosial əhdətlərinin tam yerinə yetirilməsi, sahibkarlıq subyektlərinin sayının artması, infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması sayəsində işsizliyin minimuma endirilməsi və digər amillər onu deməyə əsas verir ki, dünyada baş verən maliyyə-iqtisadi böhhrana baxmayaraq ölkəmiz sürətli inkişafını 2010-cu ildə də davam etdirmişdir. Bu isə ölkədə davamlı və dayanımlı inkişafə səbəb olmuşdur.

Dünyada baş verən qlobal böhhran şəraitində Azərbaycanın əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənmiş və BMT-nin İnsan İnkişafına dair növbəti hesabatında 169 ölkə arasında Azərbaycanın 67-ci yer tutması və «orta insan inkişafı ölkələri» qrupunu

tərk edərək «yüksek insan inkişafı ölkələri» qrupuna daxil olması buna əyani sübətdür.

Azərbaycanda həyata keçirilən siyasetin uğurlu nəticələri nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış «Global rəqabətlilik hesabatında» Azərbaycan MDB ölkələri arasında yenidə birinci, makroiqtisadi sabitlik alt indeksi üzrə isə 14 pillə irəliləyərək 139 ölkə arasında 13-cü yerdə qərarlaşmışdır. 2010-cu ildə beynəlxalq müstəvədə uğurlu siyaset aparılmasını vurğulayan cənab İlham Əliyev bildirib ki, Azərbaycan bölgədə gedən proseslərə təsiri artırmaqdə olan ölkədir: «Elə ələməliyik ki, bu proses daim davam etsin, ölkəmiz güclənsin və inkişaf etsin».

Aparılmış uğurlu islahatlar nəticəsində əldə edilmiş makroiqtisadi göstəricilər, ölkəmizin inkişaf sürətinə görə qabaqcıl ölkələr sırasında olduğunu göstərir.

2010-cu il arzında ölkədə istehsal olunmuş ümumidaxili məhsulun həcmi əvvəlki ilə nisbatan müqayisəli qiymətlərlə 1,8 milyard manat və ya 5,0 faiz artaraq 41,6 milyard manata çatmışdır. ÜDM-in hər nəfərə düşən həcmi 4653,3 manat, yaxud 5797,8 ABŞ dolları təşkil etmiş və 2009-cu il nisbatan 3,7 faiz artmışdır.

Bütün bunlar onu göstərir ki, aparılan uğurlu siyasetin nəticəsi olaraq respublikamızda Davamlı və dayanıqlı inkişafın təmin edilməsində mühüm nəticələr əldə edilmişdir. Bu isə son nəticədə insanların maddi rifahının yüksəlməsində əsas rol oynamışdır.

Qeyd etmək lazımdır ki, iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 7,9 faizlik artımı müşahidə olunmuş, onun ÜDM-də xüsusi çöküsü isə 44,4 faiz təşkil etmişdir.

Son dövrə həyata keçirilən iqtisadi siyasetin nəticəsi olaraq ölkə sənayesində təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərinin həcmi 2009-cu illə müqayisədə 2,6 faiz artaraq 27,4 milyard manat təşkil etmişdir. Belə ki, sonayenin mədənçixarxa və emal sahələrində, o cümlədən onların əsas bölmələrində, qida, neft və kimya sənayesi məhsullarının, metallurgiya, poliqrafiya, avtomobil, elektrik, maşın və avadanlıqların və s. məhsulların istehsalında artım müşahidə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son dövrə qeyri-neft sektorunun inkişafına xeyli diqqət yetirilir. Artıq dövlətimiz tərəfindən qeyri-neft sektorunda iqtisadi inkişafın prioritetləri müəyyən edilmişdir. Bunun nəticəsi olaraq neft-kimya, kimya, metallurgiya, toxuculuq, turizm sahələrinin inkişafında müəyyən uğurlar əldə edilmişdir.

Belə ki, 2010-cu ildə neft məhsullarının istehsalında 8,8 faiz artım müşahidə olunmuşdur. Avtomobil benzinin istehsalı 1,2 faiz artaraq 1,3 milyon ton, avtomobillər üçün dizel yanacağının istehsalı 9,1 faiz

artaraq 2,4 milyon ton, sürtkü yağlarının istehsalı 1,9 dəfə artaraq 86,7 min ton olmuşdur. İl ərzində 601,1 min ton ağı neft, 241,4 min ton neft bitum istehsal edilmişdir.

Möhtəşəm Prezident İlham Əliyev Nazirlər Kabinetinin «2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş» iclasda göstərmişdir ki, «İqtisadiyyatımızın çoxşaxəli iqtisadiyyat kimi formalasmasına qeyri-neft sektorunun inkişafı həlliçi rol oynayır. Əgər vaxtilə bizi bu siyasetə başlamasaydıq, indi ölkə iqtisadiyyati birtərəflə ola bilərdi. Mən yanşı xatırlayıram, bir neçə il bundan əvvəl bəzi beynəlxalq qurumlarda «Holland sindromu» haqqındaki o fikirlər artıq səsənlənmir. Biz bu müsbət dinamikanı davam etdirməliyik və 2011-ci ildə sahibkarlığın, özəl sektorun inkişafı üçün, qeyri-neft sektorunun inkişafı üçün əlavə tədbirlər görülməlidir».

Qeyd etmək lazımdır ki, son dövrə respublikamızda kimya və əczaçılıq məhsulları istehsal edən sahələr dövlətin qayğısı artdı. Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmass məmələtlərinin istehsalı müəssisələri tərəfindən 240,9 milyon manatlıq məhsul istehsal edilmişdir. 2009-cu ildə müqayisədə, kimya sənayesində xeyli canlanma müşahidə olunmuş və nəticədə, məhsul istehsalı 16,2 faiz artmışdır. Rezin və plastmass məmələtləri istehsalında 15,3 faiz, əczaçılıq məhsullarının istehsalında isə 5,1 faiz azalma olmuşdur. Əsas kimya məhsullarından polietilenin istehsalında 26,5 faiz, azotun istehsalında 6,0 faiz, lək-boya məmələtlərinin istehsalında 44,7 faiz artım müşahidə olumuşdur.

Qeyd etmək lazımdır ki, metallurgiya ölkəmizin iqtisadiyyatında mühüm rol oynayır. Belə ki, son dövrə respublikamızın metallurgiya sahəsindəki əvvəlki şöhrəti artıq özüne qaytarılır. Belə ki, metallurgiya sənayesi və hazır metal məmələtlərinin istehsalı müəssisələrində 2010-cu ildə 171,4 milyon manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, istehsalın həcmi metallurgiya sənayesində 44,6 faiz artmış, hazır metal məmələtlərinin istehsalı sahəsində isə 5,0 faiz azalmaşıdır. İl ərzində sahədə 128,6 min ton və ya 1,6 dəfə çox polad tökmə məhsulları, 36,5 min ton və ya 5,3 dəfə çox polad borular, 1,1 min ton və ya 3,4 dəfə çox maftıl və kanatlar istehsal edilmişdir. Bu işdə Gəncə və Sumqayıt şəhərlərində yerləşən müəssisələrin işini xüsusi olaraq qeyd etmək lazımdır.

Bələ bir faktı göstərmək lazımdır ki, Azərbaycan əlverişli investisiya mühitindən gərə nümunəvi ölkədir. Son 15 il ərzində ölkəmizə 95 milyard ABŞ dolları məbləğində sərmaya yatırılıb. Bu sərmayaların, demək olar ki, yarısı xarici sərmayalardır. Aparılmış hesablamalar göstərir ki, ötən il ölkə iqtisadiyyatına 15,5 milyard dollar vasait qoyulub və investisiyalının strukturunu rəngarang olub. Son illərdə olduğu kimi, yənə daxili investisiyalar xarici sərmayaları üstələyib.

2010-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9,7 milyard manat vasait yönəldilmiş, onun üçdə iki hissəsi və ya 6,4 milyard manat tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Əvvəlki illə müqayisədə, əsas kapitala yönəldilmiş vasaitın həcmi 21,2 faiz, tikinti-quraşdırma işlərinə yönəldilən vasait isə 19,8 faiz çox olmuşdur. Dövlət mülkiyyətli məssəsə və təşkilatlar inşaat işlərinə 5,8 milyard manat, qeyri-dövlət müəssisələri 3,9 milyard manat vasait sərf etmişlər. Məhsul istehsal obyektlərinin inşasında 4,7 milyard manat, xidmət sahələri üzrə obyektlərin tikintisindən 5,0 milyard manatlıq vasaitdan istifadə edilmişdir.

Əsas kapitala yönəldilmiş vasaitin dördde üç hissəsindən çoxunu daxili, 24,8 faizini isə xarici mənbələrden yönəldilmiş vasaitlər təşkil etmiş, daxili mənbələrdən yönəldilən vasaitlərin 73,9 faizi dövlət mülkiyyətində məssəsə və təşkilatların, 26,1 faizi qeyri-dövlət müəssisələrinin payına düşmüştür.

Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanın malik olduğu iqtisadi potensial, bu sahədə imkanları təkcə ölkə daxilində deyil, ham da xaricdə uğurla reallaşdırılması istiqamətində müvafiq işlər görülməsinə sərafit yaradır. Bütün bunların nəticəsidir ki, Azərbaycan dövləti və iş adamları xarici ölkələrdə yatırıdıq investisiyaların həcmini iləbil artırtır.

Bu gün Azərbaycan sərmayosunu gözələyən müxtəlif xarici dövlətlərin sayı durmadan artı, ölkəmizə investisiya ilə bağlı üvvanlanan əməkdaşlıq təklifləri çoxalır. Büyük maliyyə imkanlarına malik olan Azərbaycan son bir neçə ildə ayrı-ayrı xarici ölkələrə artıq dəyari milyardlarla dollar həcmində investisiyalar yaratır. Bütün bunlar isə Azərbaycanın iqtisadi sahədə hər keçən gün, daha da qüdrətli bir ölkəyə çevrildiyini göstərir.

2010-cu ildə Azərbaycan xalqının hayatında mühüm bir hadisə baş verdi. Bu isə respublika şəhəsinin sahə və ekoloji cəhətdən təmiz suya olan tələbatını ödəməye səbəb oldu. Respublika şəhəsinin illərən gözlədiyi problem həll edildi. Bundan başqa, 2010-cu ildə yönəldilmiş əməniyi vasaitin 6,8 milyard manatı qeyri-neft bölməsinin inkişafı üçün, istifadə edilmişdir.

2010-cu ildə Bakı şəhərində Qranit-Mərmər Zavodu, Səngəçalda 100 min tonluq Taxiil Elevatoru, Naxçıvan şəhərində ildə 5 min adəd minik avtomobili istehsal etmək gücündə malik Avtomobil və Ordubad rayonunda Beton zavodları, Ordubad Biləv Su Elektrik Stansiyası, Naxçıvan «Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi», Lənkəran rayonunda Konserv Zavodu, Çay və Dondurma fabrikları, Zaqatala rayonundan Süd və Tütün Emali zavodları, Abşeron rayonunda Duz Zavodu, Cəlilabad rayonunda Şorab İstehsalı sexi və Göytəpə Su Anbarı, Bilişvar rayonunda Konserv Zavodu, Ağstafa rayonunda mineral su istehsalı Sexi, Salyan rayonunda Soyuducu Anbar Kompleksi, Qəbələ

rayonunda meyva-tərəvəz saxlamaq üçün 5 min tonluq Soyuducu Anbar, ölkənin müxtəlif bölgələrində 262.2 min nömrəlik Avtomat Telefon Stansiyaları, 252.5 kilometr uzunluğunda Fiber-Optik Magistral kabel xətti, bütün maliyyə mənbələri hesabına ümumi sahisi 1803.2 min kvadrat metr olan yeni yaşayış evləri, 886 çarpayılıq xəstəxana, 17273 sağird yerlik ümumtəhsil məktəbləri, növbədə 685 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 1270 yerlik məktəbəqadər uşaq müəssisələri. Ağdaş, Balakən və Göygöl rayonlarında Olimpiya İdmən Kompleksi, Mingəçevir şəhərində «Kür» Olimpiya Tədris-İdmən Mərkəzi və Şahmat məktəbi, Cəlilabad rayonunda Müalicə-Diagnostika Mərkəzi və Şahmat Məktəbi, Bakı şəhərində Müşfiqabad İdmən Mərkəzi, «Dələgə Plaza» İş, «Park Bulvar» Ticarət və İstirahət, həbelə Şərqi Mərkəzi, Gəncə şəhərində «Ramada Plaza» və Balakən rayonunda «Qafqaz Resort» və «Qafqaz Riverside» mehmanxanaları, «Fitnes» Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir. Bütün bunlar isə dövlətimizin shəhəri göstərdiyi qayığının nəticəsidir.

Nazirlər Kabinetinin «2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarında və 2011-ci ildə qarşıda duran vazifələrə» həsr olunmuş əlcasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, aparılan islahatlar və iqtisadi artım, illə növbədə Azərbaycan vətəndaşlarının maddi rüfahının yüksəldilməsinə yönəldilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sürətli sosial-iqtisadi inkişaf göstəricilərinə görə, Azərbaycan qazandığı nailiyyətlərin miqyasını mütamad olaraq genişləndirməkdə və yeni uğurlar qazanmağı davam etdirir. Artıq dinamik sosial-iqtisadi tərəqqi sahəsində öz modelini yaradan Azərbaycan üçün əsas fərləndiricisi xüsusiyyətlərdən biri bu inkişafın davamlı xarakteri daşıması, möhkəm bünövrə üzərində qurulmasıdır. Həyata keçirilən və sosial yönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan məqsədönlü siyaset, səmərələrlə islahatlar respublikamızda müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünyada Azərbaycanın mövqelonların daha da möhkəmlənməsindən mühüm rol oynayır. Belə ki, 2010-cu ildə xərci mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,4 milyard manat təşkil edərək, avvalı ilə nisbətən 40,9 faiz çox olmuş, yönəldilmiş xərci vəsaitin 94,8 faizi Böyük Britaniya, ABŞ, Çexiya, Yaponiya, Norveç, Türkiyə, Koreya və Fransa investorları tərəfindən həyata keçirilmişdir. Bütün bunlar isə ölkədə iqtisadi artımın təmin edilməsi və insanların maddi rüfahının yaxşılaşmasına yönəlmüşdir.

Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzəq malları ilə etibarlı təminatına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu həyata keçirilməsi, «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamına uyğun olaraq kənd

təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becəriliməsində istifadə etdikləri yanacağa və motor yağılarına görə dövlət tərəifindən budecə vəsaiti hesabına 40 manat yardım verilməsi, həbelə istehsalçılar satılan mineral gübrələrin dəyrinlərin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə da buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimulasiyası məqsədi ilə Dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün 40 manat yardımın verilməsi, məhsuldarlıq təsir göstəran reproduksiyalı toxum materialının satışına görə, əlavə maliyyə vəsaitinin ayrılməsi, həbelə həftənin altıncı və bazar günləri kənd təsərrüfatı məhsullarının satış üzrə yarmarkaların təşkil edilməsi yetişdirilən məhsulun itkisiz yiğilmasına müsbət təsir etmiş və hesabat ilində taxil, kartof və yumurtaya istisna olmaqla, əsas kənd təsərrüfatı məhsulları istehsalında artıma nail olunmuşdur.

Ölkə iqtisadiyyat üçün prioritet sahələrdən birinə çevrilmiş nəqliyyat sektorу əsas infrastrukturlardan biri olaraq dayanılgı inkişaf edir. Belə ki, ötən illərdə olduğu kimi, bu il də nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, nəqliyyatın hərəkəti heyətinin yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işləri davam etdirilmiş, transmilli layihələrin səmərələ fəaliyyəti bu sahənin inkişafına öz müsbət təsirini göstərmişdir.

2010-cu ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən müəssisələrə və əhaliyə 3,7 milyard manatlıq və ya ötən illə müqayisədə 4,5 faiz çox nəqliyyat xidmətləri göstərilmişdir. Xidmətlərin 70,1 faizi dəmir yolu, avtomobil və boru kəməri, 8,2 faizi dəniz, 11,2 faizi hava nəqliyyatı, qalan hissəsi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti ilə məşğul olan müəssisələr tərəfindən göstərilmişdir.

Müstəqillik illərində ən yüksək həddə çatmaqla, ötən il ərzində 196,3 milyon ton və ya 3,1 faiz çox yük daşınmışdır. Nəqliyyat vəsitiələri ilə daşınmış yüklərin 50,9 faizi avtomobil, 31,8 faizi boru kəməri, 11,3 faizi dəmiryolu, 6,0 faizi dəniz nəqliyyatı vəsitiəsilə həyata keçirilmişdir. Ölkənin nəqliyyat sistemində boru nəqliyyatı mühüm rol oynayır. Belə ki, magistral neft kəmərləri ilə 50,0 milyon ton neft nəqli edilmişdir. Nəqliyatlarda 76,6 faizi ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Heydər Əliyev adına BTC neft ixrac kəməri ilə həyata keçirilmiş və ötən il ərzində bu kəmər vəsitiəsilə 38,3 milyon ton neft ötürülmüşdür. 2010-cu ilin iyul ayından başlayaraq gəmilər vəsitiəsilə ölkəyə getirilərək Səngəçal terminalından BTC kəməri ilə altı ay ərzində 1,3 milyon ton Türkmenistan nefti nəqli edilmişdir.

Magistral qaz kəmərləri ilə 17,3 milyard kubmetr və ya 7,1 faiz çox qaz nəqli edilmişdir. Nəqli edilmiş qazın 28,2 faizi Bakı-Thilisi-Ərzurum

Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilmiş və 4,9 milyard kubmetr qaz ötürülmüşdür.

Bildiyimiz kimi, hal-hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolü getdiyər artır. Belə ki, respublikamızın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm regional əməkdaşlıqda çox mühüm rol oynayır. Respublikamız dünya miqyasında artıq qaz ixrac edən ölkəyə gəvrilir. Enerji strategiyamızın uğurla həyata keçirilməsi daha yeni layihələrin üzərində işlənilməsini vacib edir. Xəzər dənizi-Qara dəniz-Baltık dənizi arasında regional əməkdaşlıq layihəsinin də gerçəkləşməsi layihədə istirak edən ölkələrin iqtisadi imkanlarının dəha da artmasına göstərir çıxaracaqdır.

Qeyd etmək lazımdır ki, informasiya və rabitə bölməsi respublikamızda iqtisadiyyatın ən sürətlə inkişaf edən sahəsi olaraq qalmaqdadır. Ötən ilə informasiya və rabitə müəssisələri tərəfindən təsərrüfat subjektlərinə və əhaliyə 1,2 milyard manatlıq və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 29,7 faiz çox xidmət göstərilmişdir. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 74,3 faiz təşkil etmişdir.

İnformasiya və rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin 67,4 faizi mobil telefon rabitəsindən yanmış və 2009-cu ilə müqayisədə, bu xidmətlərin həcmi 30,2 faiz artaraq 782,6 milyon manat təşkil etmişdir. Mobil telefon abunəçilərinin sayı son bir il ərzində 1,2 milyon artmış, 2011-ci il yanvarın 1-nə abunəçilərdə 8,9 milyon nömrə mövjud olmuş və onlartın 7,4 milyonu aktiv olmaqla istifadə olunmuşdur.

Son dövrda Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirmiş olduğu işlər diqqəti cəlb edir. Belə ki, respublikadə qlobal informasiya mühitinin yaradılması comitiyatın və davamlı inkişafın ən başlıca amilidir. Belə ki, Azərbaycan Respublikasında İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi sahəsində mühüm dövlət tədbirləri uğurla həyata keçirilir. BMT-nin İnkişaf Programı ilə birlikdə «Azərbaycan Respublikasının İnkişafına minnə İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə Milli Strategiya (2003-2012-ci illər)» hazırlanmışla, 17 fevral 2003-cü ildə təsdiq edilmişdir. Bu Strategiyada İKT sahəsində elmin daha da geniş istifadə olunması, rəqəbatadəvamlı məhsullar və xidmətlər göstərən müəssisələrin təşkili, təhsil sistemi üzrə informasiya infrastrukturunun genişləndirilməsi, Internet və informasiya xidmətlərinin genişlənmesi, yerli və regional informasiya mərkəzlərinin yaradılması, nazarda tutulur. Bundan başqa, elektron imza, elektron-biznes-kommersiya və elektron sonad hazırlanması, icra olunması an asas prioritet hesab edilir. Artıq bu istiqamətlərdə respublikamızda uğurlu işlər həyata keçirilir.

Qeyd etmək lazımdır ki, əhalinin həyat səviyyəsini yüksəltmək üçün 2010-cu ildə istehlak bazartında əhaliyə 18,4 milyard manatlıq və ya

2009-cu ilə nisbətən 9,4 faiz çox istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Belə ki, istehlak bazartında özəl sektorun dinamik inkişafı davam etmiş, özəl müəssisələrdə əhaliyə 17,0 milyard manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmiş. Ticarət və xidmət fəaliyyəti üzrə ümumi artımın 95,6 faizi bu müəssisələrdə yaranmışdır. Hər bir ölkə sakini isə hər ay orta hesabla 171,7 manatlıq müxtəlif istehlak malları almış və pullu xidmətlərdən istifadə etmişdir. Adambaşına düşən əmətə və xidmətlərin 158,8 manatı (92,5 faizi) özəl müəssisələrin hesabına yaranmışdır. Bütün bunlar isə ölkəmizdə ticarət dövriyyəsinin artması hesabına baş vermişdir. Belə ki, son illərdə Azərbaycanda dünyannın 147 ölkəsi ilə uğurlu ticarət aparılmışdır.

Qeyd etmək lazımdır ki, idxl-ixrac əməliyyatlarının 25,8 faizi İtalya, 7,1 faizi Fransa, 6,9 faizi Rusiya, 6,5 faizi İsrail, 6,2 faizi Amerika Birleşmiş Ştatları, 4,8 faizi Ukrayna, 3,4 faizi Türkiyə, 3,3 faizi Çin, hər birində 2,8 faiz olmaqla Xorvatiya, İndoneziya, Malayziya, 2,5 faizi Singapur, 2,2 faizi Almaniya, 1,7 faizi Gürcüstan, 1,3 faizi Koreya Respublikası, 19,9 faizi isə digər ölkələrlə aparılmışdır.

İndlə əməliyyatlarının 17,3 faizi Rusiya, 11,7 faizi Türkiyə, 9,2 faizi Almaniya, 8,9 faizi Çin, 7,1 faizi Ukrayna, 4,6 faizi Böyük Britaniya, 4,4 faizi Qazaxistan, 3,1 faizi Amerika Birleşmiş Ştatları, 2,6 faizi Singapur, 2,4 faizi Braziliya, 2,4 faizi Koreya Respublikası, 2,2 faizi Yaponiya, 2,1 faizi Fransa, 1,8 faizi İtalya, 1,8 faizi İran İslam Respublikası, 1,7 faizi Belarus, 16,7 faizi isə digər ölkələrlə aparılmışdır.

Ixrac əməliyyatlarının 33,3 faizi İtalya, 8,7 faizi Fransa, 8,2 faizi İsrail, 7,2 faizi Amerika Birleşmiş Ştatları, 4,2 faizi Ukrayna, 3,7 faizi Xorvatiya, 3,7 faizi İndoneziya, 3,6 faizi Rusiya, 3,5 faizi Malayziya, 2,4 faizi Singapur, 1,9 faizi Gürcüstan, 1,6 faizi Çin, 1,5 faizi Kanada, 16,5 faizi isə digər ölkələrlə həyata keçirilmişdir. Son dövrə MDB dövlətləri ilə ticarət dövriyyəsinə xüsusi diqqət yetirilmişdir.

Cox forqlı haldır ki, MDB ölkələri ilə ticarət alaqlarımız genişlənmişdir. Belə ki, Müstəqil Dövlətlər Birliyinə üzən ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 4034,8 milyon dollar, o cümlədən ixrac 1983,9 milyon, idxl 2050,9 milyon dollar olmuşdur. 2009-cu ilə nisbətən Birlik ölkələri ilə ticarət dövriyyəsinin həcmi 36,1 faiz, o cümlədən ixrac 1,7 dəfə, idxl olunan malların həcmi 12,2 faiz artmışdır.

Qeyd etmək lazımdır ki, respublikada dünənmiş möşgulluq stratejiyəsinin, uğurlu sosial siyasetin, habelə yeni iş yeriinin açılması istiqamətlərində siyasetin həyata keçirilməsi, əhalinin pul galırılığının artması, qarşısında dövrə yoxsulluq səviyyəsinin azalmasına göstirib çıxaracaqdır. Belə ki, 2008-ci il sentyabrın 15-dən 2015-ci ilə qədər Azərbaycan Respublikasında Yoxsulluğun Azaldıl-

ması və Davamlı İnkıraf və Dövlət Programı» təsdiq olunmuşdur. Bu Programda işsizliyin və yoxsulluğun azaldılması məsələsinə xüsusi yer verilmişdir.

Respublikamızda işsizlik probleminin həlli istiqamətində qazanılmış naiyyətlərin miqyası son illərdə nəzərə çarpacaq dərəcədə genişlənmiş, ümumi iqtisadi inkişaf bu məsələnin həllinə töhfələr verməmişdir. Təkcə bir faktı göstərmək lazımdır ki, 2004-cü ilin fevralından 2010-cu ilin sonuna qədər 900 minden çox iş yerləri açılmışdır. Bu iş yerlərinin çoxu ölkənin regionlarının payına düşür.

Qeyd etmək lazımdır ki, «2009-2013-cü illəri əhatə edən Regionların Sosial-Iqtisadi İnkışafının İkinci «Dövlət Programı»nın icrası ilə əlaqədər 2009-2010-cu illər ərzində ölkədə 146,6 min yeni, o cümlədən 107,2 min daimi iş yeri açılmışdır. Təkcə 2010-cu ildə 73,0 min, o cümlədən 54,7 min daimi iş yerləri yaradılmış, bu da işsizliyin səviyyəsinin aşağı salınmasına, demək olar ki, əsas amillərindən biridir. Bu davamlı tərəqqi nəticə etibarilə də ölkədə yoxsulluq səviyyəsinin azalaraq 2,1%-ə enməsinə səbəb olmuşdur. 7 il əvvəl 49%-lik yoxsulluğun göstərilən həddə qədər azaldılması, iqtisadiyyatın uğurlu diversifikasiyasına, enerji gəlirlərinin şəmarlı istifadə olunmasına, sahibkarlığın inkişafına yaradılan şərait, qeyri-neft sektorunun dirçəlməsinə, regionların inkişafına xidmət ədan dövlət programlarının uğurla realşədirlərini və bu qəbildən olan digər addımlar sayısında mümkün olmuşdur.

Qeyd etmək lazımdır ki, 2010-cu ildə Dövlət bütçəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə, 10,4 faiz artaraq 11,4 milyard manata, xərcləri isə 12,0 faiz artaraq 11,8 milyard manata çatmış, bütçənin icrasında yaranmış 363,5 milyon manatlıq kəsir ümumda xili məhsulun 0,9 faizini təşkil etmişdir. Bu da dünya praktikasında ən optimallı bütçə hesab edilir.

Bəla bir vacib məsələni qeyd etmək lazımdır ki, 2010-cu ildə əlkə əhalisinin gəlirləri əvvəlki ille müqayisədə, 13,3 faiz artaraq 25,6 milyard manata çatmış, onun adambaşına həcmi isə 2866,0 manat və ya ayda orta hesabla 238,8 manat təşkil etmişdir.

Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına keçidin başa çatması, Azərbaycanın siyasi kursunda, sosial-iqtisadi inkişafında yeni, keyfiyyətə daha yüksək mərhələnin tamlı qoyulub. Keçid dövrünə xas olan problemlərin tamamilə aradan qaldırılması, iqtisadiyyatımızın hərtərəfli və çoxşaxlı tərəqqisine, xalqımızın rəfah halının yüksəldilməsinə, sosial təlabatlarının daha dolğun ödəniliməsinə münbit şərait yaratmaqla, Azərbaycanın siyasi və iqtisadi qüdrətini daha da yüksəldib. Prezident İlham Əliyev əlkəmizin davamlı tərəqqisi yolunda sosial programların həllinin böyük əhəmiyyətini öncə çəkərək böhrənlər ilə bu istiqamətdə görülen işləri yüksək qiymətləndirir. Bəla ki, görülnən işlər insanların yaşayış

səviyyəsinin daim yüksəlməsinə, işsizlik probleminin aradan qaldırılmasına, inflasiyanın minimum səviyyəyə endirilməsinə imkan verib.

Dövlət Sosial Müdafiə Fonduun ilkin məlumatlarına əsasən, 2011-ci ilin əvvəlinə pensiyaçılardan sayı 1291 min nəfər olmuş və onlara təyin olunmuş aylıq pensiyaların orta məbləği 112 manata çatmışdır. Cari ilin əvvəlinə 295 min nəfər sosial müavinət, 34 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 123 min ailənin 553 min nəfər üzvü üvvanlı dövlət sosial yardımını almışdır.

Əhalimin maddi rifahını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 fevral 2011-ci ildə «Ömək pensiyalarının siğorta hissəsinin indeksləşdirilməsi» haqqında Sarnameam imzalamışdır. Qeyd etmək lazımdır ki, 2010-cu ildə Azərbaycan Dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyaset və uğurlu antiböhrən tədbirləri sayasında inflasiyanın aşağı səviyyədə saxlanması tömən olmuş, bununla belə, istehlak qiymətlərinin 5,7 %-lik indeksi qeydə alınmışdır. Şübəsiz ki, həmin göstərici əmək pensiyalarına təsir etməlidir. Bu məqsədla Prezidentin Sarnameamı asasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2010-cu il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2011-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının siğorta hissəsi indeksləşdiriləcəkdir.

Dövlətimizin Başçısı İlham Əliyev bütün görülən işləri atraflı təhlil edərək, uşaqlarımızın səbəbini bəla açıqlayır: «Bizim secdiyimiz yol, düzgün yoldur. Biz öz resurslarımıza əxşanlıraq və bütün işləri Azərbaycanın milli maraqlarının qorunması istiqamətində aparırrıq. Bu bizim üçün başlıca amıldır. Ölknən dala da gücləndirmək, müasirləşdirmək, əlkə qardaşında duran bütün problemləri həll etmək üçün bizim bütün imkanlarımız vardır. Bir dəha demək istəyirəm ki, həm düşüñülmüş siyaset, həm də möhkəm iradə vardır».

Qeyd etmək lazımdır ki, əhalinin sağlamlığı Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. 2010-cu ildə səhiyyə sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsi və müasirləşdirilməsi istiqamətində böyük işlər həyata keçirilmişdir. Ölknən regionlarında yüksək standartlara cavab verən müasir tibbi diaqnostika və müalicə mərkəzləri, rayon xəstəxanalari və poliklinikalar tikilmiş və tömər edilmişdir. 2011-ci ilin əvvəlinə əlkədə 760 xəstəxana və 1694 ambulatoriya-poliklinika müəssisəsi fealiyyət göstərmış və əhalinin hər 10 min nəfərinə 37 həkim və 71 orta tibb işçisi düşmüşdür.

Qeyd etmək lazımdır ki, «Ekologiya ilii» olan 2010-cu ildə böyük işlər görülbər. Respublikamızda ekoloji tarzlığın tömər edilməsi və təbiətin mühafizə obyektlərinin inşasına 176,1 milyon manat məbləğində vəsait yönəldilmiş, vəsaitin 126,3 milyon manatı su mənbələrinin müha-

fizisine və istifadəsinə, 49,8 milyon manat torpaqların mühafizəsinə və səmərəli istifadəsinə sərf edilmişdir.

Hal-hazırda Azərbaycan Respublikasında təhsil sistemi milli, mənəvi və ümumbaşəri dəyərlərə əsaslanır və Bolonya prosesində yaxından iştirak etməklə, Ümumdünya Təhsil Sisteminə integrasiya yolu ilə inkişaf etməkdədir. Təhsil sistemində aparılan uğurlu islahatlar nəticəsində əhalinin təhsil seviyyəsi ilə bələd artır və bu gün 15 və yuxarı yaşıda olan əhalinin hər 1000 nəfərdən 792-si ali və tam orta təhsiliə malikdir.

Qeyd etmək lazımdır ki, son dövrə respublikamızda təhsil alanlar arasında qızların xüsusi çəkisiin sürətlə artması insan inkişafının gender bərabərliyinin təmin edilməsindən xəbər verir. Belə ki, son dövrədə dövlət idarəetmə, hüquq-mühafizə orqanlarında, təhsil və sahiyyə, mədəniyyət və incəsənat sahəsində qadınların rəhbər vəzifələrə, eləcə də parlamentdə təmsil olunmasına görə dünənin ən tolerant dövlətlərində biri olmasına sübut edir.

Qeyd etmək lazımdır ki, ali məktəblərə qəbul Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş yeni - geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilir. Bolonya Deklarasiyasının tələbərinə tam cavab verən bu yeni siyahının tətbiq olunması Azərbaycan ali təhsil sisteminin Avropa təhsil sisteminə integrasiyası yolunda atılan mühüm addimlardan biridir.

Ölkənin ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları ilə birgə 50 xarici ölkənin 4723 nəfər vətəndaşı da təhsil alır. Xarici tələbələrin sırasında Türkiyə, İran, Rusiya, Çin Xalq Respublikası, Türkmenistan, Gürcüstan və İraq vətəndaşları üstünlük təşkil edirlər.

Azərbaycandan isə hazırda xarici ölkələrdə dövlət xətti ilə 2055 nəfər təhsil alır. Xaricdə təhsil alan gənclərin 63 faizi Bakı, 37 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə və Rusiyada təhsil alırlar. Xaricdə təhsil alan tələbələr yetkin mütxəssis kimi formalasdıqdan sonra ölkəmizə gəlir və iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar.

Ölkə Prezidenti Möhtəşəm İlham Əliyev təhsilin inkişafı ilə yanaşı, elmin inkişafına da daim diqqət yetirir. Belə ki, ölkədə elmin inkişafına dövlət tərəfindən xüsusi diqqət və dəstək göstərilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" uğurla həyata keçirilir.

2011-ci ilin əvvəlinə ölkədə müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 148 elmi təşkilat və müəssisə fəaliyyət göstərmişdir. Bu elm ocaqlarında elmi tədqiqat və işləmələrlə 18 minə yaxın mütexəssis məşğul olur və onların 63 faizi tədqiqatçılardır. Mütəxəssislerin hər

dörd nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi vardır.

Bu da respublikamızda elmə göstərilən dövlət qayığının əyani sübutudur. Belə ki, hələ vaxtı ilə XIX əsrin əvvəllərində əhalisinin əsas hissəsi savadızlı şahı təşkil edən bir ölkə, indi dünyadan təhsil və elmi səviyyəsinə görə irəlidə gedən ölkələrdən birincə çevrilmişdir.

Respublikamızda təhsilin, sahiyyənin, mədəniyyət və incəsənətin inkişafında Heydər Əliyev Fonduun Prezidenti, YUNESKO və İSESKO-nun Xoş Məramlı Səfiri, Milli Məclisin deputati Mehrəban xanım Əliyevanın böyük əməyi vardır. Belə ki, milli-mənəvi dəyərlərimizin, mədəniyyət və incəsənətimizin hamisi bu sahada böyük layihələr həyata keçirir. Qeyd etmək lazımdır ki, dövlət siyasetinin əsas prioritətlərindən biri də mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni, ədəbi-bəlli və elmi-fəlsəfi ərsin qorunub saxlanmasından ibarətdir. Təsədüfi deyil ki, Heydər Əliyev Fonduun fəaliyyət göstərdiyi illər ərzində keçirilən bütün irimiqiyətli beynəlxalq və respublikaya əhəmiyyətli tədbirlərin əsas təşəbbüskarı və təşkilatçısı Mehrəban xanım Əliyeva olmuşdur.

Bu gün Azərbaycanda təhsilin və elmin inkişafında müüm rol oynayan kitabxana fondu 36 milyon ədəd kitabdan ibarət olan 3993 kütüvəli kitabxana, 2750 klub müəssisəsi, 223 muzey, 29 peşəkar teatr, 4 filarmoniya, 6 musiqi kollektivi, 2 konsert zalı və 360 mədəniyyət və istirahət parkı xalqımıza xidmət göstərir.

Ölkə Prezidenti İlham Əliyev ölkəmizdə gənclər siyasetinə daima qayğı və diqqət ilə yanaşır. Belə ki, Dövlət Gənclər və İdmən Nazirliyi tərəfindən müxtəlif istiqamətlər üzrə 100-a qədər tədbir keçirilmişdir ki, onlardan 19-u beynəlxalq səviyyəli olmuşdur. Avropa Fonduun rəsmi məlumatına görə, son 4 ildə Azərbaycanın Gənclər Təşkilatlarının 114 layihəsinə fond tərəfindən 1,4 milyon avro dəyərində maliyyə vəsaiti ayrılmışdır ki, bu da Avropa məkanında yüksək göstəricidir.

2010-cu ildə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ölkənin müxtəlif bölgələrində olimpiya idman kompleksləri istifadəyə verilmiş, Mingəçevirdə Beynəlxalq Avarçəkmə Mərkəzi yenidən qurulmuşdur.

2010-cu il ərzində dəha 5 Olimpiya-İdmən kompleksi istismara verilmiş, Olimpiya komplekslərinin sayı 28-ə çatmışdır. 2011-ci ildə isə 6 kompleksin istismara verilməsi nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövlətinin düzgün daxili və xarici siyaseti özümüzün bəhrasını verir.

Qeyd etmək lazımdır ki, dünya maliyyə-iqtisadi böhramı Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzündə qurmadığını, əldə olun-

muş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir və bu baxımdan 2010-cu ilin yekunları müsbət olaraq xalq tərəfindən yekdilliliklə qəbul edilir.

**DÖVLƏTİN İQTİSADI SİYASƏTİ:
DAYANIQLI VƏ DAVAMLI
INKİŞAFIN TƏNTƏNƏSİ**

Formatı: 70/100-¹/₁₆. Həcmi: 34 c.v. Tiraj 500, 542 səhifə.

Kitab "VİCTORY" mətbəəsində çap edilib.



Şəkərəliyev Arif Şəkərəli oğlu, ailəsində anadan olmuşdur. 1970-ci ildə Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Sənaye iqtisadiyyatı» fakültəsini fərqlənmə diplomu ilə bitirmiştir.

1976-ci ildə namizədlik dissertasiyasını və 1991-ci ildə Leningrad Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1992-ci ildən professorudur.

2000-ci ildən 2006-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi işlər üzrə prorektoru vəzifəsini yerinə yetirmiştir.

2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə «Əməkdar elm xadimi» fəxri adına layiq görülmüşdür.

Dövrü olaraq mətbuatdakı çıxışlarında Azərbaycan dövlətinin reallıqlarını təbliğ etdiyinə görə 2002-ci ildə «Azərbaycan Bayrağı» media mükafatına, 2003-cü ildə isə «Qızıl Qələm» mükafatına layiq görülmüşdür.

2001-ci ildən «Gömrük işinin təşkili» kafedrasının müdürü vəzifəsini yerinə yetirir.

2009-cu ildən isə «Beynəlxalq ticarət» və «Gömrük işinin təşkili» kafedralarının bazası əsasında yaradılan «Beynəlxalq ticarət və gömrük işi» kafedrasına rəhbərlik edir. Universitet Böyük elmi və ixtisaslaşdırılmış müdafiə şurasının müxtəlif vaxtlarda sədri olub və hal-hazırda üzvüdür.

2004-ci ildə Beynəlxalq Məneçment Akademiyasına üzv seçilmişdir. 250-dən çox elmi məqalənin, 60-a yaxın dörslik, dərs vəsaiti və monoqraviyaların müəllifidir. İyirmidən artıq elmlər namizədi və elmlər doktorunun dissertasiya işlərinə rəhbərlik etmiş və onlar müvəffəqiyyətlə müdafiə etmişlər.

Prof. A.Ş.Şəkərəliyev, «Ümummilli Lider Heydər Əliyev: amali yaratmaq, məramı qurmaq, məqsədi xalqına xidmət etmək olan ulu öndər» (2007), «Xidmət sahəsi: sosial-iqtisadi problemlər» (1990), «Bazarın mahiyyəti və quruluşu» (1992), «Bazar iqtisadiyyatı şəraitində xidmət sahələrinin inkişafı» (1993), «Beynəlxalq valyuta sistemi və valyuta məzənnəsi» (1993), «Dünya təsərrüfatının formalşaması və beynəlxalq bazarın təşəkkülü» (1994), «İqtisadi nəzəriyyə» (1995), (2000), «Azərbaycan iqtisadiyyatı» (1996), «Biznesin əsasları» (1996), «Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi münasibətlər» (1999), «İqtisadi təlimlər tarixi» (2000), «Keçid iqtisadiyyatı və dövlət» (2000), «Azərbaycan gömrük tarixi» (2001), «Bazar iqtisadiyyatına keçid: dövlətin iqtisadi siyaseti» (2001), «Dünya iqtisadiyyatı: müasir dövrün problemləri» (2003), «Gömrük ekspertizası» (2003), «Gömrük işinin təşkili və idarə edilməsi» (2003), «Nobel mükafatı almış iqtisadçılar və onların nəzəriyyələri» (2004), «Daşınmaz əmlakın iqtisadiyyatı» (2004), «Sahibkarlıq fəaliyyətinin təşkili» (2006), «Xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi» (2006), «Dövlətin iqtisadi siyaseti: reallıqlar və perspektivlər» (2009) kitablarının müəllifidir.